

**RAFAELLO COVANYOLİ**

# **SPARTAK**

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

**“ŞƏRQ-QƏRB”**  
**BAKİ-2006**

Bu kitab "Rafaello Covanyoli. Spartak" (Bakı, Maarif, 1982)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edəni:

**Beydulla Musayev**

853-dc22

AZE

**Rafaello Covanyoli. Spartak.** Bakı, "Şərq-Qərb", 2006, 584 səh.

Məşhur italyan yazıçısı Rafaello Covanyoli – bədii və tarixi əsərlər müəllifi kimi böyük oxucusunun rəğbetini qazanan yazıçılardandır. "İtaliyanın siyasi tarixi", "Palleqrino Rossi və Roma Respublikası", "Çiçeruakyo və don Pirleno" və bir sıra başqa əsərləri onu bütün dünyada tanıtmışdır. Rafaello Covanyolinin yaratdığı ölməz "Spartak" romanının dünya ədəbiyyatı tarixində xüsusi yeri var.

İctimai həyatla, çətinliklər və maneələrlə üz-üzə gələn Spartak – cəsarəti, qorxmazlığı, bacarığı ilə ilotları və plebeyləri "Yaşasın Azadlıq!" şüəri və nidaları öz arınca aparmağa, onları quldurlara, senzorlara, senatorlara, patrisilərə qarşı mübarizəyə qaldırmağa malik bir xalq qəhrəmanıdır. Elə buna görə də ilk oxucudan başlanmış indiyə kimi "Spartak" romanında adı insanın – qulun mübarizlik, azadlıq arzularını öz fəaliyyətində gerçəkliyə çevirməsi, bu amal uğrunda inam hissi ilə yaşaması bizi məftun edir. Bu əsərlə tanış olan hər kəs inanır ki, insan nə qədər böyük işlər görməyə qadirdir, onun əməli fəaliyyət dairəsi hədsiz dərəcədə genişdir və intehasızdır. İnsan zəkası və iradəsi onu azadlığa çıxara bilər.

Gəncliyin ruhuna uyğun olan və həmişə ağılli, cəsarətli, fərasətli, ayıq-sayıq olmayıq aşılıyan bu əsər gənclərin stolüstü kitabına çevriləcəkdir.

**ISBN10      9952-34-038-9**

**ISBN13 978-9952-34-038-9**


© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## ÖN SÖZ

Keçmiş dövrlərin məşhur qəhrəmanları və tarixi şəxsiyyətləri haqqında yazılmış bədii əsərlər gəncləri çox maraqlandırır. Lakin elə əsərlər də vardır ki, təkcə gəncləri deyil, yaşıdan asılı olmayaraq, bütün oxucuları özünə cəlb edir, stolüstü kitaba çevirilir. Belə məşhur əsərlərdən biri də "Spartak" romanıdır.

Bizim tarixdən əvvəlki dövrde baş vermiş məşhur üsyana başçılıq etmiş, qulları, sözün həqiqi mənasında, azadlıq mübarizəsinə qaldırıb, qüdrətli Romaya qarşı ədalətli müharibə aparmış Spartakın adı indi də ürek-ləri çırpındırır. Spartak – mübarizə, mətanət, cəsarət simvoludur. Bu ad azadlıq uğrunda mübarizənin rəmzi kimi bütün mütərəqqi bəşəriyyətin inqilabi rəşadət tarixinə düşmüştür. Tarixin hansı mərhələsində cəmiyyətin insan hüquqlarını boğan, şəxsiyyəti alçaldan qayda-qanunlarına qarşı mübarizə güclənmişsə, milli-azadlıq hərəkatı genişlənmişsə, Spartakın adı belə mərhələlərdə həmişə bir nümunə kimi azadlıq bayrağına yazılmışdır. Görkəmlı tarixi şəxsiyyətlər Spartakın adını həmişə hörmətə yad edərək, ona yüksək qiymət vermişlər. Məsələn, K.Marks qızları Laura və Jenninin tərtib etdiyi suallardan "Sizin sevdiyiniz qəhrəman" a cavab olaraq demişdi: "Spartak, Kepler". F.Engelsə göndərdiyi 1861-ci il 27 fevral tarixli məktubunda isə K.Marks yenə də Spartak haqqında danışır və onu "böyük sərkərdə... nəcib xarakter, antik proletariatın həqiqi nümayəndəsi" adlandırır.

Spartakın bir qəhrəman kimi bu qədər şöhrət tapmasının səbəbi, əlbəttə, çoxdur. Ona şöhrət qazandıran, hər şeydən əvvəl, öz şəxsiyyəti dir, qəhrəmanlara məxsus iradəsi və mətanətidir, tarixi hadisələrdə oynadığı roludur, öz dövründəki mütərəqqi azadlıq hərəkatına qoşulması və zəmanəsine görə bu hərəkatın düzgün istiqamətdə inkişafına çalışmasıdır. Lakin Spartakın şöhrətini yalnız bu səbəblərle izah etməklə kifayətlənmək olmaz. Spartaka şöhrət qazandıran səbəblərdən biri də XIX əsrin ikinci yarısında Rafaello Covanyolinin yaratdığı ölməz "Spartak" romanıdır. Spartakın bizə məlum olan surətini, onun əzəmətli qəhrəman heykəlini yaranan R.Covanyolidir.

Spartak haqqında tarixi məlumat çox azdır və həmin məlumat çox dağınıq şəkildədir, ziddiyyətlidir. Qədim Roma tarixçiləri Roma imperiya-sının tarixinə, onun dəbdəbəli həyatına, imperatorların və ya konsulların fəaliyyətinə, hərbi səfərlərinə və zəfərlərinə dair xeyli salnamələr və xronikalar yaratmışlar. Lakin bu tarixçilər öz əsərlərində xalq arasından çıxmış və ya qulların içindən yetişmiş görkəmli şəxsiyyətlərə bir o qədər də yer verməmişlər. Belələri Romanın ümumi qayda-qanunlarının əleyhinə çıxmış, imperiyaya qarşı mübarizə aparmış adamlar olduqda isə onları, ümumiyyətlə, "üsyancı" və "quldur" hesab etmiş, adlarının tarix səhifələrinə yazılmasını belə lüzumsuz saymışlar. Buna görə də, təsadüfi deyildir ki, Spartak kimi şəxsiyyətlərin haqqında Roma tarixçilərinin verdiyi çox natamam məlumat, eyni zamanda, birtərəflidir. Yalnız az-çox geniş biliyə, əhatəli görüş dairəsinə malik və hadisələrin mahiyyətinə nüfuz etməyi bacaran ayrı-ayrı tarixçilər Spartak haqqında öz əsərlərində danışmağı lazımlı bilmış, onun istedadını və böyüklüğünü iştir-istəməz təsdiq etmişlər. Məsələn, məşhur tarixçi Plutarx Spartakın ordusuna qoşulan geniş xalq kütünlərinin rolundan danışır, eyni zamanda qeyd edir ki, Vezubiyanındakı vuruşmalarda qələpler böyük rəşadət göstərib, Klodinin ordusuna qalib gəlmisdilər. Bununla belə, Plutarx, neql etdiyi ehvalatın və bütünlükdə Spartak hərəkatının ümumi təsirini azaltmaq məqsədi ilə, göstərir ki, qələplerlərə yerli əhalinin bütün təbəqələri qoşulmamışdır...

Spartak haqqında yazmış son dövrlərin bəzi tarixçiləri də bu hərəkatın genişliyini və təsir dairəsini mümkün qədər məhdud göstərməyə çalışmış və qüdrətli Roma imperiyasının tarixində bu hadisəni bir "təsadüf" kimi qələmə verməyə cəhd etmişlər.

Bütün bunları nəzərə alıqda "Spartak" romanının müəllifi Rafaello Covanyolinin nə qədər böyük xidmət göstərdiyi və dünya ədəbiyyatı tarixində onun romanının nə qədər əhəmiyyətli hadisə olduğu aydınlaşdır. Nəzərdə tutmaq lazımdır ki, R.Covanyolidən əvvəl də Spartak haqqında bədii əsər yaratmaq təşəbbüsleri olmuşdur. XIX əsrin italyan ədəbiyyatında romantik yazıçı kimi tanınan məşhur Alessandro Mandzoni Spartak haqqında əsər yazmaq istəyirdi və bu işe başlamışdı da. Lakin onun nəzərdə tutduğu faciə yarımcıq qalmışdı. İtalyan yazıçılarından Culio Karkano və İppolito Nyevi bir müddət Spartak mövzusu üzərində işləmişlər. Spartak haqqında müəllifi naməlum bir pyes də vardır ki, italyan ədəbiyyatı mütexəssisləri həmin pyesin İppolito Nyevi tərəfindən yazıldığını güman edirlər. "Spartak" romani meydana çıxandan sonra da, bu mövzuya maraqlı sənməmiş

ve məlumdur ki, bir sıra yazıçılar, kinorejissorlar və bəstəkarlar həmin mövzuda yeni-yeni əsərlər yaratmışlar. Lakin Rafaello Covanyolinin yaradığı "Spartak" romanı yenə də öz əzəmeti və təravəti ilə yaşayır və Spartak haqqında yazılmış bütün əsərlər üçün yeganə nümunə və hətta mənbə rolunu oynayır.

Bunun səbəbi odur ki, R.Covanyoli bu mövzuya hamidən daha çox və dərindən bələd olmuşdur, Spartak haqqında mövcud olan bütün tarixi məlumatları və sənedləri tədqiq etmişdir. Spartak üşyanının coğrafiyasını – hadisələrin baş verdiyi yerləri, qədim dövrün bütün mənzərəsini, üşyanın şəraitini, iştirakçılarını, qəhrəmanlarını, eks qüvvələrin vəziyyətini öyrənmişdir. Roma tarixinin həmin dövrünə aid bütün eləvə məxəzlərə bələd olmuşdur. Nəhayət, öz yaradıcılıq texəyyülünün gücü ilə neinki Spartakın portretini yarada bilmış, həmçinin qədim Roma həyatının inandırıcı təsviri vermişdir.

Rafaello Covanyoli bu böyük yaradıcılıq işində ona görə müvəffəq olmuşdur ki, o, yalnız bir tarixçi və ya müəllif kimi qəhrəmanın tərcüməyihalını qələmə almamış, mükəmməl bədii əsər yazmışdır. R.Covanyoli hazırlıqlı yazıçı idi və onun "Spartak"dan başqa da bədii və tarixi əsərləri vardır. "İtaliyanın siyasi tarixi", "Pellegrino Rossi və Roma Respublikası", "Çiçeruakyo və don Pirlone" və bir sıra başqa bu kimi əsərlər onun qələmindən çıxmışdır. Lakin bu əsərlərin heç biri öz müəllifini dünyaya miqyasında məşhur etməmişdir. R.Covanyolini bütün dünyada, hər şeydən əvvəl, "Spartak"ın müəllifi kimi tanıylar. "Spartak" romanı Spartakı da, Covanyolinin özünü də məşhurlaşdırılmışdır. Cənki Covanyoli bütün qəlbini, ruhunu, arzu və istəkləri ilə yalnız bu romanda görünür. O, bir müəllif kimi özünü romanda təsvir etdiyi hadisələrdən kənardə hiss etməmişdir; o özü də ölüm-dirim mübarizəsinə qalxmış mübarizlərin tərəfində idi, spartakçıların arzu və istəkləri onun öz ictimai-siyasi ideyalarına çox yaxın idi, o özü də azadlıq və ədalət uğrunda vuruşurdu. İtaliyanın istiqlaliyyəti uğrunda gedən azadlıq mübarizəsinin ön cərgesində dalgalanan qaribaldıçılərin al bayrağı altında dayanmışdı. "Spartak" romanında müəllif tam bir dövrün – XIX əsrin ikinci yarısında İtaliyada xüsusişlə genişlənən azadlıq mübarizəsinin vətənpərvər ruhunu ifadə etmişdir.

Rafaello Covanyolinin öz həyatı da maraqlı hadisələrlə zəngindir. O, 1838-ci ildə mayın 13-də Romada anadan olmuşdur. Roma şəhəri Papa dövlətinin tərkibinə daxil idi və bu dövlət çalışındı ki, bütün İtaliya birləşsə də, yenə Papa dövlətinin dini hakimiyyəti altında olsun. Buna görə

də Papa dövlətinin niyyəti əleyhinə tez-tez üşyanlar və fəal çıxışlar olurdu, İtaliyanı müstəqil respublika kimi görmək istəyənlər Papa və ruhanilərə qarşı mübarizə aparırdılar.

Rafaellonun atası Françesko Papanın təşkil etdiyi magistratda məmurdı, lakin öz ictimai və siyasi görüşləri etibarı ilə mütərəqqi adam idi, hər şeyə açıq gözlə baxırdı, mürtece fikirli ruhanilərlə və məmurlarla da yola getmirdi, elə buna görə də Papa hökuməti onu Roma şəhərindən uzaqlaşdırılmış, dağlıq əyalət olan Latsionun kiçik Monterotonde şəhərinə göndərmişdi. Rafaello və onun üç kiçik qardaşı da bu kiçik əyalət şəhərində böyüdüldürlər. İlk təhsilini tamamlaşdırıdan sonra Covanyoli 1859-cu ildə hərbi məktəbə daxil olmuş və oranı kiçik leytenant rütbəsi ilə bitirmişdir. Həmin bu illərdə Covanyoli vətənində gedən azadlıq müharibəsi cəbhələrində vuruşmuş və Romanı yadellilərdən və Papa ordusundan azad edib İtaliyanı birləşdirmək namine çarşılan Qaribaldinin respublikaçı ideyalarını müdafiə etmişdir. 1859, 1860 və 1866-cı illərin vuruşmalarında Covanyoli şəxsi iştirak etmiş və üç qardaşı ilə birlikdə Qaribaldinin tərəfində olmuşdur. Qaribaldinin şəxsi göstərişi ilə orduda kapitan rütbəsində olan Covanyoli Roma uğrunda gedən vuruşmalarda böyük bir dəstəyə rəhbərlik edib döyüşlərdə fərqlənmişdi, qardaşlarından biri də döyüşdə həlak olmuşdu. Həm Qaribaldi özü, həm də onun oğlu Menotti Qaribaldi dəfələrlə Covanyolinin igidiyyini qeyd etmiş, onun rəşadəti və vətənpərvərliyinə yüksək qiymət vermişlər.

Covanyolinin həyatının bu epizodları bir daha sübut edir ki, onun Spartak kimi qəhrəman haqqında roman yazması təsadüfi deyildir və müəllif öz döyüşkən, mübariz xarakterindən doğan dərin ehtiras və yüksək romantik pafosu antik dünyanın qəhrəmanı Spartakda da gördüyü üçün onun surətini atəşin məhəbbət və rəğbətlə yaratmışdır.

Covanyolinin "Spartak" romanı 1874-cü ildə çapdan çıxmışdır. Onun bu romandan hem əvvəl, həm də sonra yazdığı başqa romanları və pyesleri də vardır. "Spartak" romanı az müddət ərzində məşhurlaşmış və on beş il ərzində beş dəfə nəşr edilmişdir. Covanyoli yaradıcılıq işi ilə yanaşı müəllimlik də edirdi, o, Venetsiyada italyan dili və ədəbiyyatı, Romada isə tarix professoru idi. Həm öz pedaqoji fəaliyyətində, həm də yaradıcılığında. Covanyoli İtaliyanın tarixindəki inqilabi yüksəliş mərhələlərinin izahına xüsusi fikir verir və sübut edirdi ki, ölkənin azadlığı və istiqlaliyyəti uğrunda mübarizənin əsas dövrlərində geniş xalq kütləsi həmişə həlledici rol oynanır.

mışdır. Onun 1848-ci il inqilabı hadiselerinə dair yazdığı əsərlərində də bu müddəə əsas yeri tutur. Covanyoli 1915-ci ildə Romada vəfat etmişdir.

“Spartak” romanının yaranması XIX əsr italyan ədəbiyyatında bir çox cəhətdən yeni hadisə idi. Əsər tarixi roman janrında yazılısa da, özündən əvvəlki tarixi romanlara bənzəmirdi, italyan ədəbiyyatındaki tarixi roman və tərcümeyi-hallara görə də fərqli cəhətləri çox idi. Əsərin süjet və kompozisiyası, əsas qəhrəmanın və ikinci dərəcəli surətlərin xarakteri, həyat yolu təzə üslubda işlənmüşdür. Əsərdə çox canlı və aydın bir jurnalist qəlemini hiss olunur. Lakin romanın ən çox gözə çarpan yeniliyi budur ki, bu əsər rəsmi ədəbi dairələrdə dəb halına düşmüş və XIX əsrde italyan ədəbiyyatında yaranan tarixi romanların çoxunda özünü göstərən şablon əsasında yazılmamışdır. Bu əsərdə tarixi mövzunun dəbdəbəsi və ya ayrı-ayrı kralların, sərkərdələrin uydurma qəhrəmanlığı, məhəbbət macəraları müəllifi möşgül etmir. Bu əsər xalq romanıdır, xalqın həyatına, arzularına yaxın mübariz bir qəhrəmandan danişır, özü də uydurma deyil, sənədlidir, müəllifin yaradıcılıq xəyalının iştirak etdiyi episodlar da tarixi faktlar və məlumat üzərində qurulmuşdur. Roman bütünlükdə yarandığı dövrün İtaliya həyatındaki qabaqcıl və mütərəqqi ideyalarını eks etdirir.

Covanyolinin yaratdığı Spartak yalnız bir qrup gladiatoriun mənafeyini və azadlıq arzusunu müdafiə etmir, onun mübarizə planı və məqsədi daha geniş və ehatəlidir. Spartak bütün zəhmətkeş xalqların, bütün əzilən və məhkum insanların adından çıxış edir, onun üçün milli məhdudiyyət yoxdur, ədalət, hüquq və azadlıq Spartakın nəzərində milli xüsusiyyətlərdən yüksəkdə dayanır. Spartak üçün azadlıq və ya vətənin istiqlaliyyəti də ümumi bir anlayış deyildir, konkret, məhkum insanların azadlığıdır. Vətənin yadellilərdən xilas edilməsi yalnız vətəndə yaşayan zəhmətkeşlərin, xalqın azadlıq qazanması kimi başa düşülə bilməzdi. Covanyoli zəmanəsinin bu mühüm ideyasını Spartakın tarixi mübarizəsindəki bir sıra principial nöqtələrlə çox gözəl əlaqələndirmişdir. Spartakın əsil dostları və silahdaşları hüquqsuz və məhkum insanlardır, qullandır, xalqın mübarizəsindən istifadə edərək hakimiyətə keçmək xəyalında olanlarla Spartak qətiyyən razılaşmışdır.

Bu mühüm ziddiyyətin hellinə, bu zəruri toqquşmanın və müxtəlif nöqtəyi-nəzərlərin izahına həsr edilən sehnələr romanda ideya və bədii cəhətdən ən dolğun sehnələrdir və zəmanəmiz üçün də əhəmiyyətini itirməmişdir. Katılınanın və ya Sezarın təkliflərinə diqqətlə qulaq asan Spartak deyir ki, mən çürümüş Roma imperiyasını dağıtmaq və onun xarabaları

üzərində xalqların azadlıq və istiqlaliyyətinin doğacığını görmək ümidiñ-deyəm; mən insəni əzən, başqalarına baş əyməyə məcbur edən, alm təri ilə qazandığı çörəklə özgələrini – müftəxorları doyuzdurmağa məcbur edən bütün köhnə qanunları aradan qaldırmaq ümidiñ-deyəm! Spartakın məramı belədir, onun ümid və istəkləri öz zəmanəsinin məhdud üfüqlərin-dən xeyli kənara çıxır, əsrləri və qərinələri keçib bizim zəmanə ilə, müa-sir günlərlə səsleşir.

Əger biz buraya Spartakın digər nitqlərində dediyi sözləri – bütün xalqların öz daxilindəki istismarçı canavarlara qarşı mübarizə aparması zəruriyyətini, azadlığın yalnız mübarizə ilə əldə ediləcəyi haqqındaki fikirlərini də əlavə etsək, bu böyük qəhrəmanın öz eqidəsində nə qədər səbatlı olduğunu bütün aydınlığı ilə təsəvvür edə bilerik. Spartakın son və həlliədici döyüşə hazırlaşarkən dediyi sözlər isə azadlıq uğrunda döyü-şən qəhrəmanlar üçün mübarizə mahnısı kimi səslənir: “Bizim işimiz müqəddəs, haqq işidir, bizim ölməyimizlə o məhv olmayıacaq. Qalibiyət yolunda bizim qanımız hələ çox tökülcək, ancaq göstərilən fədakarlıqla, verilen qurbanlarla böyük ideyalar qalib gəlir. Biz ölməklə al qanımıza boyanmış azadlıq və bərabərlik bayrağını, intiqam və qalibiyət ırsını gələ-cək nəsillərə qoyub gedirik”.

Spartakın bu sözləri, aydınlaşdır ki, daha çox gələcək nəsillərə aiddir və Covanyoli öz qəhrəmanının başladığı nəcib işin heç bir zaman yarımcıq qalmayacağına ürəkdən inandığı üçündür ki, onun mübarizəsini və faciəli həyatını belə mənalandırmışdır.

“Spartak” romanı yarandığı gündən onun etrafında mübahisələr gedir. İtaliyada mürtəcə ədəbiyyatçılar bu əsəri gözdən salmağa, onun yalnız xeyli ixtisarla çap olunmağa layiq əsər olduğunu sübut etməyə çalışır və rəsmi ədəbiyyat tarixlərində bu əsər haqqında ya heç danışmir, ya da ki, çox ötəri danışırlar. Lakin “Spartak” romanının əsil sahibi xalqdır, təkcə italyan xalqı yox, bütün xalqlar, bütün mütərəqqi bəşəriyyət bu əsərin varisidir. İtaliyanın milli qəhrəmanı Qaribaldi bu romana yüksək qiymət vermişdir. İtaliya kommunist partiyasının banisi Antonio Qramçi vaxtılı təklif etmişdi ki, bu romanı xalq üçün tez-tez nəşr etmək lazımdır. Elə bu təklif əsasında da həftəlik “Vie Nuove” jurnalı 1952-ci ildə “Spartak” romanını hissə-hissə yenidən öz sehifələrində çap etmişdir.

Covanyolinin “Spartak” romanı Rusiyada ilk dəfə 1880-ci ildə tərcümə edilib “Delo” jurnalında çap olunmuş, sonralar isə ayrıca kitab halında bir


neçə dəfə nəşr edilmişdir. Əsərin rusca son nəşri 1968-ci ildə "Molodaya qvardiya" nəşriyyatı tərəfindən buraxılmışdır.

Azərbaycanlı oxucuların yaşlı nəslidə "Spartak" romanı ilə hələ XX əsrin 20-ci illərindən tanışdır. Əsər 1926-ci ildə Azərbaycan dilinə tərcümə edilibdir. Lakin ərəb əlifbası ilə buraxılmış həmin nəşrin nüsxələri indi çox nadir tapılırlar... Oxuculara təqdim olunan bu nəşr "Spartak" romanına olan ehtiyacı ödəyəcəkdir. Romanı Azərbaycan dilinə öz tərcümələri ilə oxucularımıza yaxşı tamış olan Beydulla Musayev çevirmişdir. Müətərcim əsəri rus dilindən tərcümə edərkən təbiidir ki, bir sıra çətinliklərə rastlaşmışdır: ayrı-ayrı istilahlara, əsərdə adları çəkilən tarixi şəxsiyyetlərə, habelə dilimizdə qarşılığı olmayan bir çox sözlərə izahat verməli olmuş, adların yazılışında orijinal əsas götürmüştür. Bütünlüklə "Spartak" əserinin dil və üslub xüsusiyyətlərindəki çətinliyi də nəzərə alsaq, demək lazımdır ki, oxuculara təqdim olunan bu tərcümə böyük yaradıcılıq zəhmətinin məhsuludur.

*Əkbər Ağayev*

# SPARTAK

**ROMAN**



*Kapryera, 25 iyun 1874-cü il*

**Əzizim Covanyoli!**

*Kitab oxumağa qətiyyən vaxtim olmasa da, "Spartak"ı çox tez oxudum; əsər məni sevindirdi, Sizə də valeh oldum.*

*Əminəm ki, bizim vətəndaşlar bu əsərin böyük məziyyətlərini təqdir edər, kitabı oxuyarkən, müqəddəs azadlıq mübarizəsində yenilməz mətanətin zəruri olduğunu inanarlar.*

*Siz, romalı, ən böyük bir respublikanın ən yaxşı vaxtını deyil, ən parlaq dövrünü təsvir etmisiniz, bu elə dövr idi ki, dünyanın məgrur hökmədləri qəbahət və əxlaqsızlıq bataqlığına qapılmağa başlayırdılar; lakin bu nəsil pozğunluğa, rəzalətə tutulsa da, nəhəng azmanlar yaratmışdır, – heç bir sonrakı nəsil, heç bir xalq, heç bir dövr, bunlara tay ola biləcək insanlar yetirməmişdir.*

*Məşhur bir filosof demişdir: "Bütün böyük insanların ən böyüyü Sezar idi". Doğrudan da, Sezarın gördüyü işlər sizin təsvir etdiyiniz dövrü yüksəltmişdir.*

*Siz Spartakin, qullar xilaskarı bu İsanın heykəlini Mikelancelonun heykəltəraş qələmi ilə yaratmışınız. Mən, azadlığa çıxan bir qul kimi, həm bunun üçün, həm də əsərinizi oxuyarkən keçirdiyim dərin həyəcan üçün sizə təşəkkür edirəm.*

*Gözündən dəfələrlə yaşı axdı, rudiarinin parlaq qəhrəmanlığı məni dəfələrlə həyəcana gətirdi, əsərinizin belə qısa olmasına çox təəssüf etdim.*

*Qoy ana torpaqda dəfn olunan bu böyük qəhrəmanları xatirlarkən bizim vətəndaşlarımızın ruhu yüksəlsin, – bu torpaqda bir daha nə qələdiator olacaq, nə də ağa.*

*Həmişə sizə sədəqətli olan  
Cuzeppe Qaribaldi*

**Birinci fəsil**

**SULLANIN SƏXAVƏTİ**

Noyabr idinə<sup>1</sup> dörd gün qalmış (noyabrin 10-da) Roma erasının<sup>2</sup> 675-ci ilində, Publi Servili Vati İsavrilinin və Appi Klavdi Pulxrın konsulluğu dövründə, səhər açılan kimi Roma şəhərinin hər tərəfindən gələn camaat küçələrə yığışır, Böyük sirkə<sup>3</sup> gedirdi.

Eskvilinin<sup>4</sup>, Suburanın<sup>5</sup> ən çox qara camaat yaşayan və əhalisi sıx olan əyri-dar küçələrindən müxtəlif yaşlı, müxtəlif adamlar axınaxın gəlir, şəhərin baş küçələrinə – Tabernola, Dulusxanaya, Yeni və başqa küçələrə dolaraq sirkə sarı irəlileyirdilər.

Əsnaflar, yoxsullar, azad edilmiş qullar, üz-gözündə çapılıq yeri olan qoca qladiatorlar, diləncilər, Asiya, Afrika xalqlarına və kimvrlərə<sup>6</sup> qalib gelmiş məgrur legionların<sup>7</sup> şikəst olmuş qocaman legionerləri, avam qadınlar, təlxəklər, oyunbazlar, rəqqasələr, dəstə-dəstə qaçısan şən uşaqlar ardı-arası kəsilmədən hərəkət edirdi. Üzlərdə ifadə olunan sevinc və maraqlı, qayğısız səhbətlər, məzəli sözlər, zarafatlar göstərirdi ki, bu adamlar xalqın çox xoşadığı bir tamaşanı görməyə tələsirlər.

<sup>1</sup> İ d – Roma təqvimini üzrə ayın ortası: martın, mayın, iyulun, oktyabrın on beşinci, başqa ayların on üçüncü günü

<sup>2</sup> R o m a e r a s i – "Roma şəhərinin təsis olunduğu" tarixdən (e.o. 753-cü il) başlanır, Roma erasının 675-ci ili yeni tarix hesabı ilə b.e. 78 il əvvəl deməkdir.

<sup>3</sup> B ö y ü k s i r k – rəvayətə görə, əfsanəvi Roma padşahı Qədim Tarkvini tərəfinən tikilmişdir. Palatin və Aventin təpələri arasında imiş, yüz əlli min adam tuturmuş.

<sup>4</sup> E s k v i l i n – Roma şəhərinin yerləşdiyi yeddi təpədən ən böyüyü və ən hündürü imiş

<sup>5</sup> S u b u r a – Roma şəhərinin Eskvilin, Kvirinal və Viminal təpələri arasındaki vadide yerləşən hissəsi; həm də çox izdihamlı, gedis-gelişli bir küçənin adı

<sup>6</sup> K i m v r l e r – alman qəbiləsi. E.o. 113-cü ildə tevtون və kelt qəbilələri ilə birləşərək, romalılara bir neçə dəfə qalib gəlmişlər. Sonra Roma sərkərdəsi Mari e.o. 102-ci ildə Seksta Akvası ətrafında tevtonları, e.o. 101-ci ildə Şimali İtaliyada Vertsella ətrafında kimvləri möglüb etmişdir.

<sup>7</sup> L e g i o n – Roma ordusunda beş ya altı min döyüçüsü olan qoşun hissəsi

Bu saysız-hesabsız, hay-küylü, müxtəlif çeşidli insan yığınının qarışq, tutqun, şən uğultusu böyük şəhəri başdan-başa bürümüşdü; bu uğultunu ancaq küçələrə qoyulan minlərlə arı pətəyi viziltisi ilə müqayisə etmək olardı.

Romalıların üzü gülürdü; göy üzünü bürüyen tutqun, boz buludlar hər halda havanın yaxşı olacağını deyil, yağış yağacağını xəbər verse də, bu onları təşvişə saldırdı.

Lati<sup>1</sup> və Tuskul<sup>2</sup> təpələrindən əsən soyuq səhər küləyi adamın üzünü qarsırdı. Bunu ondan görmək olurdu ki, adamlardan bəzisi plaşlarının başlığını geymiş, bəziləri də kənarları enli şiyapa, ya girdə keçə şapka qoymuşdu. Kişiər qış plaşlarına və toqalar<sup>3</sup>, qadınlar uzun, gen stolalara<sup>4</sup>, pallilərə<sup>5</sup> bərk-bərk bürünmüdüllər.

Roma tarixinin 138-ci ilində padşahlardan birincisi Qədim Tarkvini tərəfindən tikilən sirk, Apiol alınandan sonra, padşahlardan sonuncusu Məğrur Tarkvini tərəfindən böyüdülmüş və zinətləndirilmişdi. Senzor<sup>6</sup> Kvint Flamini, başqa bir sirk tikdirdikdən sonra, əvvəlki sirkə, Roma tarixinin 533-cü ilindən etibarən, Böyük sirk deyilmiş, Kvint Flaminin tikdirdiyi sirkə isə onun öz adı verilmişdir.

Mursi vadisində, Palatin və Aventin təpələri arasında tikilən Böyük sirkə sonalar Yuli Sezar və Oktavian Avqust<sup>7</sup> daha böyük ehtιşam vermiş, onu daha da genişləndirmişlər. Lakin təsvir etdiyim hadisənin başlangıcında bu sirk elə geniş və əzəmətli olmasa da, hər halda çox möhtəşəm bir bina idi: uzunluğu iki min yüz səksən,

<sup>1</sup> Latı – Roma əhalisi latin qəbiləsindəndi, buna görə romalıların danışdığı dile də latin dili deyildi. Latı qəbiləsi – Tibr və Eniyen çayları, Apennin sıra dağları və Tirren dənizi arasındaki vadide yaşamışdır. Bu yere Latiya deyilmişdir

<sup>2</sup> Tuskul – Latianın qədim şəhəri (indi Fraskatti adlanır)

<sup>3</sup> Toq – Roma vətəndaşlarının üst paltarı; adətən ağ olardı, bunu həddi-bülüğə yetişdikdən sonra geyərdilər. Tünd-qırmızı zehli toq tam vətəndaş hüququ olan şəxslərin uşaqlarının və ali məsəbləi əyanların geyimi idi.

<sup>4</sup> Stola – Roma qadınlarının geydiyi uzun, gen paltar

<sup>5</sup> Palli – gen plas, ümumiyyətlə üst paltar

<sup>6</sup> Senzor – vəzifə sahibi; vergi almaq üçün vətəndaşların mülkünün siyahıya alınmasına, dövlət gölərinin toplanmasına, senatorlar siyahısının tutulmasına, əhalinin əxlaq məsələsinə nəzarət edərmiş.

<sup>7</sup> Oktavian Avqust (e.ə. 63-14-cü illər) – Yuli Sezarın yaxın qohumu, Sezar onu oğulluğa götürübümüz. Uzun zaman davam edən vətəndaş müharibəsi nəticəsində Avqust Romada baş hakimiyyəti olo keçirmiş, respublika quruluşunu ləğv etmiş, mütləqiyət üsüli-idarəsi düzəltmişdir (e.ə. 27-ci ildən).

eni doqquz yüz doxsan səkkiz Roma futu idi: içərisində yüz iyirmi mindən çox tamaşaçı yerləşirdi.

Sirk təxminən yumurta şəklində idi. Onun qərb tərəfi düz xətlə, şərqi tərəfi yarımdairə şəklində qurtarırdı. Qərb tərəfində oppidum deyilən on üç tağlı bir tikinti vardi. Sirkə girilən əsas yol orta tağın altından keçirdi ki, buna Baş qapı deyilirdi. Kahnələr, oyun başlanğıcından əvvəl, əllərində allahların heykəlləri tentəne ilə bu qapıdan keçib, sirkən meydanına gedərdi. Qalan on iki tağ altında kiçik tövlələr, ya da “kamera”lar yerləşirdi; sirkdə yarış zamanı iki çarxlı döyüş arabaları və atlar burada saxlanılırdı. Romalıların ən çox xoşladığı qanlı döyüşlərdə qələdiarlar, vəhşi heyvanlar bu kameralarda olardı. Tamaşaçıların oturması üçün amfiteatr şəklində olan sıralar oppidumdan başlanırdı. Sıraların arasında pilləkənlər vardi; tamaşaçılar bu pilləkənlərlə qalxıb sıralarda oturardılar. Həmin pilləkənlər başqa pilləkənlərlə bitişərdi: camaat bunlarla sirkdən çıxardı.

Sıraların sonunda qadınlar üçün tağlı eyvan vardi, qadınlar istəsəydi burada oturardılar.

Baş qapı ilə Zəfər qapısı üzbeüz idi, qalib gələnlər Zəfər qapısından sirkə girərdilər. Oppidumun sağ tərəfində Ölüm qapısı vardi: döyüş zamanı sirkdə öldürülmüş və ya can verən qələdiarların qanlı cəsədlərini sirk xidmətçiləri uzun qarmaqlarla buradan sürüyə-sürüye çıxarırdılar.

Oppidum meydançasındaki sıralar – konsullar<sup>1</sup>, yüksək rütbəli şəxslər, Vesta<sup>2</sup> kahin qızları, senatorlar<sup>3</sup> üçün idi; sirkdəki başqa yerlər heç kəsdən ötrü müəyyənləşdirilməmiş və ayrılmamışdı.

<sup>1</sup> Konsul – Romada respublikan idarə etmək üçün hər il iki konsul seçilərdi. Ali mülki hakimiyyət onların əlinde olardı; müharibə zamanı orduya komandanlıq edərdilər. E.ə. 367-ci ildən Litsisi və Seksti qanunlarına görə konsullardan biri plebcylərdən seçilərdi. Konsulların qabağınca, ali hakimiyyət əlaməti olaraq, əllərində çubuq bağlama, on iki liktor gedərdi. Şəhərdən qırqaq çıxanda çubuq bağlamalara balta qoyuları, bu da konsulun Romadan kənardə qeyri-məhdud ixtiyara malik olduğunu göstərirdi.

<sup>2</sup> Vesta – ailə ilahəsi. Vestaya xidmət edən kahin qızlar əre getməzmiş, Vesta məbədində odu mühafizə edərmişlər.

<sup>3</sup> Senator – senatın üzvü. Romada respublika dövründə ali dövlət şurasına senat deyilərdi. Senatın tərkibində əsasən magistratlar (konsullar, pretorlar və s.) olardı. Senat baş magistratlar: diktator, konsul, pretor çağırı bilərdi. Senat iri torpaq sahiblərinin mənafeyinə xidmət edirdi.

Sirk meydanında, oppidumla Zəfər qapısı arasında, təxminən beş yüz fut uzunluğunda, “silsilə” deyilən alçaq divar çəkilmişdi; bu, yüyürmə yarışında məsafləni təyin etmək üçün idi. Onun hər iki ucunda “işarə” adlandırılan bir neçə kiçik sütun görünürdü. “Silsilə”nin ortasında günəş abidəsi yüksəlirdi: abidənin hər iki tərəfində bir neçə daş sütun, qurbangah və heykəl vardi; Tserera və Mursi Venerası heykəli də bunların arasında idi.

Sirkin içinde on səkkiz fut hündürlükdə, “podium” deyilən başdan-başa dövrələmə sürəhi, sürəhinin də dibində su dolu xəndək vardi, xəndək dəmir barmaqlıqla hasarlanmışdı. Bunlar tamaşaçıları – sirk meydanında nərildəyən, qızmış vəhşi heyvanlardan qorunmalı idi.

Tamaşa göstərmək üçün tikilən bu əzəmetli Roma sirk 675-ci ildə belə idi. Bu nəhəng bina, – qartalları bütün dünyada qanad çalan, hər yerdə qalib gələn bir xalqa tamamilə layiqdi. İndi bu plebeylər<sup>1</sup>, patrisilər<sup>2</sup>, atlılar<sup>3</sup>, matronalar<sup>4</sup> ardi-arası kəsilmədən axışib gəlir, hər dəqiqədə, hər saatda onların sayı artırdı. Hami qayğısız və şən görünürdü: ürəkaçan, xoş əyləncə gözləyən adamların üzündə belə bir ifadə olur.

Bu gün axı nə olacaqdı? Nə şənliyi keçiriləcəkdir? Bu qədər camaatı sirkə hansı tamaşa cəlb edirdi?

Bütün Romanı qorxu içinde saxlayan, İtaliya hökmədarı Xoşbəxt Lutsi Korneli Sulla<sup>5</sup> bir neçə həftə bundan əvvəl əmr edib, Roma camaatına üç gün öz hesabına qonaqlıq və əyləncəli tamaşalar verəcəyini bildirmişdi. Bəlkə də bunu tutulduğu dəri xəstəliyindən fikrini yayındırmaq üçün etmişdi: iki il idı ki, əlacı tapılmayan bu xəstəlik ona əzab verirdi.

<sup>1</sup> Plebeylər – qədim Romada tamhüquqlu olmayan vətəndaşlar

<sup>2</sup> Patrisilər – qədim Romada hakim sinif

<sup>3</sup> Atlılar – Romanın iri tacirləri və soləmciləri. Romada senat aristokratiyasından sonra ikinci yeri tutdurdu. Roma süvariləri uzun zaman bu təbəqə içinde toplanmışdı. Bu qulluq böyük dövlət sahibi olmayı tələb edirdi.

<sup>4</sup> Matrona – hörmətli qadınlar; həm də Romanın kübar qadınları

<sup>5</sup> Xoşbəxt Lutsi Korneli Sulla (e.e. 138-78-ci illər) – aristokratların başçısı olmuşdur. E.e. 82-ci ildə hakimiyyəti əle keçirmiş, özünü hökmədar elan etmişdi. 88-ci ildə konsul seçilmiş, Pont padşahı Mitridata qarşı müharibədə Roma qoşunu-na başçılıq etmişdir. E.e. 83-cü ildə Şərqdə Roma hökmərlərini bərpa etdikdən sonra Romaya qayıtmış, senati ona qeyri-məhdud ixtiyar verməyə vadar etmişdir. Sullanın qanlı hökmərliliği dövründə Roma imperiyasının osasları qoyulurdu.

Bir gün əvvəldən Mars çölündə<sup>1</sup> və Tibr çayının kənarında əzəzil hökmədarın əmri ilə plebeylər üçün stollar qurulmuş, süfrə açılmışdı. Bu hay-küylü qonaqlıq gecəyə qədər davam etdi, sonra azığın bir eyş-işrət başlandı. Qay Marinin<sup>2</sup> qəddar düşməni Sulla bu qonaqlığı eşidilməmiş şahane bir dəbdəbə ilə düzəltmişdi: tez-tələsik açıq havada qurulmuş süfrələrə bol-bol ləzzətli yeməklər gətirilir, cürbəcür gözəl şərablar verilirdi.

Xoşbəxt Sulla eşidilməmiş bir səxavət göstərirdi. Herkulesin<sup>3</sup> şərəfinə verilmiş bu şənliklərə, oyunlara dövlətinin onda birini sərf etmişdi. Hazırlanan yeməklər o qədər çox olurdu ki, hər gün xeyli hissəsi çaya atılırdı. Süfreynə qırx illik və daha çoxdan saxlanılmış şərab verilirdi.

Bu qayda ilə Sulla sağ əli ilə qarət etdiyi dövlətinin bir hissəsini sol əli ilə romahlara paylayırdı; əslində onun bütün Roma xalqından zəhləsi gedirdi. Kviritlər<sup>4</sup> də öz ürəyində Lutsi Korneli Sulla ya nifret eləsələr də, qonaqlığı və əyləncəni çox səkitliklə qəbul edirdilər.

Hava çoxdan işıqlanmışdı. Günəşin həyatverici şüaları buludların arasından şölələnir, ona qədər təpəni, məbədləri, bazilikləri, patrisi saraylarının ağ mərmər divarlarını qızıl rəngə boyayırdı, Böyük sirkin daş sıralarında oturan plebeyləri xoş hərarəti ilə isidirdi.

İndi sirkdə yüz mindən artıq adam var idi. Onlar ən çox xoşlaşıqları tamaşaları – qladiatorların qanlı vuruşmalarını və yırtıcı heyvanlarla döyüşmələrini gözləyirdilər.

Bu yüz min tamaşaçıdan ən yaxşı yerlərdə – xanımlar, patrisilər, atlılar, imtiyazlılar, sərraflar, İtaliyanın hər bucağından, dünyanın hər yerindən Əbədi şəhərə axışib gələn varlı tacirlər oturmuşdular.

<sup>1</sup> Mars çölü – Tibr çayının sahilində herbi meydan, həm də senturiya yiğincəclarının yeri idi

<sup>2</sup> Qay Mari (e.e. 156-86-ci illər) – Roma sərkərdəsi və siyasi xadim. Qara camaatdan istifadə etmiş, yeddi dəfə konsul seçilmişdir. Sullaya qarşı aparılan mübarizəyə başçılıq etmişdir

<sup>3</sup> Herkules – Yunan-Roma mifologiyasının məşhur qəhrəmanı. Hələ körpə ikən beşikdə iki ilan boğub qəhrəmanlıq göstərməmişdir: əlləri ilə aslanı boğmuş, doqquzbaşlı əjdahaya qalib gəlmüş, Tscber adlı yeddibəşli köpəyi yeraldı dünyasından qaçırmış, azman Anteyə üstün gəlmüşdir və s.

<sup>4</sup> Kviritlər – Roma vətəndaşlarına vüqarla verilən ad. Romalılar Kviritə də, Marsa da (mühəaribə allahına) pərvətis edirdilər. Onu ilahileşdirilmiş Romul sayırdılar (əfsanəyə görə, Romul Romanı fəsildən biridir).

Taleyi üzünə gülmüş şexslər sirkə yoxsullardan gec gəlsələr də, ən yaxşı, ən münasib yerləri tutdular. Bir çox Roma vətəndaşlarının müxtəlif və yüngül məşguliyyətləri içərisində qəribə bir peşə vardi: avara dilənçilər qabaqcadan sirkə gedib, varlılar və patrisilər üçün ən yaxşı yerləri tuturdular; onlar da kefi istəyəndə sirkə gelir, dilənçilərə üç-dörd sestersi<sup>1</sup> verib, yaxşı yeri əldə edirdilər. Roma yoxsullarının çox vaxt çörəyi, bəzən yatmağa yeri olmasa da, təkəb-bürlərindən əl çəkmirdilər, lazımlı gələndə deyirdilər ki, “*Noli me tangere – civis romanus sum!*” (Mənə toxunmayın – mən Roma vətəndaşıyam!).

Yüz mindən artıq kişi və qadın, müxtəlif yaşlı, müxtəlif vəziyyətli tamaşaçılarla dolu bir sirk, – bunun necə əzəmətli mənzərə olduğunu təsəvvür etmək çətindir! Latiklavaların<sup>2</sup>, anqustiklavaların<sup>3</sup>, pretekstaların<sup>4</sup>, stolaların, tunikaların<sup>5</sup>, pallilərin, peplumların<sup>6</sup> – bu rəngarəng paltarların gözəl bir şəkildə bərq vurdugunu, nəhəng bir kütlənin – vulkan uğultusunu xatırladan səs-küyünü, başların, əllərin – qəzəbli, coşqun dənizin qorxunc təlatümünə oxşayan hərəkətini xəyalınızda canlandırın! Yene də bunlar Böyük sirkin möhtəşəm mənzərəsi haqqında çox zəif bir təsəvvür yarada bilər.

Sıraladıqı qara camaatdan bəzisi evdən gətirdiyi yeməyi çıxarıır, böyük iştahla – kimi donuz budu, kimi soyutma ət, ya qan kolbası, kimi kəsmikli ya ballı qutab, ya da suxarı yeyirdi. Yedikcə də kobud-kobud zarafatlar edir, atmalar, nalayıq, məzəli sözər söyləyir, qayğısız boş-boş danışır, qəhqəhə ilə gülüşürdülər, velitern, massik, Tuskul şorabı içirdilər.

Sirkin hər yerində qızğın alver gedirdi: qovrulmuş paxla, kökə, qutab satıldırılar; plebeylər də arvadlarını, uşaqlarını sevindirmək üçün bu ucuz şeylərdən alırdılar. Sonra da kefləri kökəlmış alıcılar

<sup>1</sup> S e s t e r s i – qədim Romada işlənən gümüş pul

<sup>2</sup> L a t i k l a v a – senatorların geydiyi enli, tünd-qırmızı haşiyəli tunika (paltar)

<sup>3</sup> A n q u s t i k l a v a – atlılar təbəqəsinə fərqləndirən ensiz tünd-qırmızı haşiyəli tunika

<sup>4</sup> P r e t e c k s t a – tünd-qırmızı haşiyəli toqa. Bunu magistratlar (konsollar, pretorlar və b.), kahin, həm də yüksək təbəqənin uşaqları on altı yaşa kimi geyirdi

<sup>5</sup> T u n i k a – romalıların toqa altından geydikləri paltar

<sup>6</sup> P e p l u m – zərif parçadan tikilmiş gen qadın paltarı

şərab satanları çağırır, qovrulmuş paxlanın əmələ gətirdiyi susuluğu yatırmaq üçün şərab alıb içirdilər. Şərab satanlar da vicdan əzabı çəkmədən, bu turş şeyi, Tuskul şorabı adı ilə, kiçik stekanla onlara satırdılar.

Dövlətlilərin, atlıların, patrisilərin ailəlori qara camaatdan ayrı oturmuşdular; onlar gülə-gülə qızğın səhbət edir, öz ədalarının üstünlüyünü göze çarpdırırdılar.

Şıq geyimli kişilər daş sıralar üstə həsir və xalça salıb, orada oturan gözəl xanımların, cazibədar qızların başı üstə çətir tutaraq, onları qızmar günəşdən qoruyurdular.

Üçüncü sırada, zəfər qapısına yaxın bir yerdə, iki patrisi arasında çox gözəl, füsunkar bir xanım oturmuşdu. Onun boy-buxunu, oynaq bədəni, qəşəng ciyinləri göstərirdi ki, bu qadın, doğrudan da, Romanın övladıdır.

Üzünün düzgün xətləri, yüksək alnı, zərif, qəşəng burnu, kiçik ağızı, sanki ehtiraslı busələr arzusu ilə alısb yanan dodaqları, iri, qara, parlaq gözləri bu qadına vəsfəgəlməz bir cazibədarlıq verirdi. Qarğı qanadı kimi qara, sıx, yumşaq, qıvrım saçı ciyinlərinə töküldü, başında isə daş-qasılı diadema vardı. Çox zərif yundan tikilmiş, ətəyi zər haşiyəli ağ tunika onun gözəl əndamını nəzərə çarpdırırdı. Tunikanın üstündən geydiyi tünd-qırmızı haşiyəli, ağ pallisi qəşəng qırçınlarla aşağı sallanırdı.

Bu qəşəng geyimli gözəlin hələ otuz yaşı yox idi. O, Lutsi Valeri Messalanın qızı, Kvint Qortenzinin<sup>1</sup> bacısı idi. Kvint Qortenzi Siseronun rəqibi, məşhur natiq idi, 685-ci ildə konsul seçilmişdi. Təsvirinə başladığımız hadisədən bir neçə ay əvvəl əri onu, uşağı olmur deyə, boşamışdı. Əslində buna başqa şey səbəb olmuşdu: Romada Valerianın əxlaqsızlığı haqqında çox danışılır, onu pozğun qadın hesab edir, bir çox pərəstişkarları ilə əlaqədə olduğunu söyləyirdilər. Hər necə olsa, əri onu boşayarkən abır-həyaya riayət edərək, Valerianın namusunu belə səhbətlərdən qorumuşdu.

Valerianın yanında Elvi Medulli oturmuşdu. O, naz-nemət içində böyümüş, özünə bəzək-düzək vermiş, ucaboylu, solğun bənizli, ariq bir adamdı; ətirlənib, tumarlanmış, saçına da pomada sürtmüşdü.

<sup>1</sup> Kvint Qortenzi (e.e. 114-50-ci illər) – məşhur Roma natiqi

Bütün barmaqlarına əlvan daşlı qızıl üzük taxmışdı; boynundan zərif, qızıl zəncir sallanırdı. Bu bəzək-düzəkdən başqa onun fil dışından qayrılmış balaca əlağacı da vardı, onu əlində çox qəşəng oynadırdı.

Bu aristokratın süst, duyusuz sıfətində laqeydlik və sıxıntı ifadə olunurdu. Elvi Medullinin ancaq otuz beş yaşı vardi, lakin dünyada hər şey zəhləsini tökmüşdü. O, ömrünü naz-nemət, eyş-işrət içində keçirmiş, vətən və vətənin şöhrəti üçün vuruşmayı, ölməyi plebeylərə həvalə etmiş yüksək Roma zadəganlarındanndandı. Bu yüksək nəcəbətli oliqarxlar – şahıqları, xalqları fəth etməyi rəsiyyətin üzərinə atmış, özləri isə dəbdəbə və təmtəraq içində yaşayaraq, ata-babadan qalma dövləti dağıtmış, ya idarə etdikləri əyalətləri soymaq zəhmətini öz üstlərinə götürmüştürlər.

Valeriya Messalanın o biri tərəfində Mark Detsi Tseditsi oturmuşdu. O, təxminən əlli yaşı bir zadəgan idi. Qırmızı, gülər, açıq ifadəli üzü vardi; alçaqboy, enlikürək, yekəqarın bir adamdı. Hər şeydən çox yemək-içməyi xoşlayırdı, gününün çox hissəsini yemək otağında, süfrə başında keçirərdi. Günün birinci yarısını en ləzzətli xörək və çərez yeməklə məşğul olardı. Xörəkləri də – bütün Romada şöhrət qazanmış məşhur bir aşpaz bişirərdi. Günün ikinci yarısını da – axşam xörəklərini düşünməklə, yemək otağında yenə də bu təamlardan duyacağı ləzzəti təsəvvür etməklə keçirərdi. Xülasə, Mark Detsi Tseditsi nahar yeməyini həzm edərkən, axşam yeməyinin xeyali ilə yaşayardı.

Bir qədərdən sonra Kvint Qortenzi də bura gəldi: bu adam natiqliyi ilə bütün dünyada şöhrət qazanmışdı.

Kvint Qortenzinin hələ otuz altı yaşı olmazdı. O, zərif, qamətli idi, əl-qol hərəkəti sənətini, fikri ifadə etməyin müxtəlif üsullarını öyrənmək üçün çox çalışmış, çox vaxt sərf etmişdi; əl-qol, bədən hərəkəti ilə danışq arasında ahəng yaratmaq üçün elə bitkinlik, yüksək sənətkarlıq əldə etmişdi ki, haraya getsə, – onun hər hərəkətində tam ləyaqət və nəciblik ifadə olunardı; bu fitri bir hərəket kimi nəzərə çarpardı, hamını da valeh edərdi. Həmişə qaraya çalan paltar geyərdi, lakin latiklavasının çox səliqə ilə tikilmiş qırçınları elə gözəl şəkildə sallanardı ki, bu onun qəşəngliyini, duruşunun əzəmətini daha artıq nəzərə çapdırardı.

Bu yaşında o, Mars<sup>1</sup> müharibəsində və ya Vətəndaş müharibəsində İtaliyanın müttəfiqlərinə qarşı döyüşlərdə fərqlənərək, iki il ərzində əvvəl senturion<sup>2</sup>, sonra da tribun<sup>3</sup> olmuşdu.

Bunu da demək lazımdır ki, Qortenzi yalnız alimliyi və yüksək natiqliyi ilə fərqlənmirdi, o həm də gözəl bir aktyor idi. Müvəffəqiyətinin yarısını məlahətli, xoş səsi, incə deklamasıya sənəti ilə əldə etmişdi. Deklamasiya sənətində çox məharətli idi və bundan çox ustalıqla istifadə edirdi; belə ki, o nitq söyləyəndə, məşhur tragediya artisti Ezop<sup>4</sup> və adlı-sanlı aktyor Rostsi<sup>5</sup> Forumu getməyə tələsirdilər.

Nə qədər ki, Qortenzi, Valeriya, Elvi, Tsedisi səhbət edirdi, azad edilmiş qula da, Valerianın arzusu ilə, əmr edilmişdi ki, bu gün vuruşacaq gladiatoriların siyahısını gətirsin, – bu zaman kahinlər allahların heykəli ilə “silsilə”ni dolaşmış, dini mərasim qurtarmışdı, heykəllər də “silsilə”nin meydancasına qoyulmuşdu.

Valeriya və onunla səhbət edən adamlardan bir az kənarda iki uşaq ayaq üstə durmuşdu. Onlar pretekst, yəni tünd-qırmızı haşiyəli ağ toqa geymişdi. Uşaqlara mürəbbilər nəzarət edirdilər. Onlardan birinin on dörd, o birisinin on iki yaşı vardi; ikisi də xalis romalıya oxşayırdı: üzləri ariq və aydın ifadəli, alınları geniş idi. Böyüyünün adı Katon<sup>6</sup>, kiçiyinkinə Tsepion idi. Onlar Portsı nəslindən olub,

<sup>1</sup> Marslara və ya Müttəfiqlərə qarşı müharibə – e.ə. 90-88-ci illərdə İtaliyanın Mars qəbiləsinin Roma senatından vətəndaşlıq hüququnu almaq üçün aparıcıları müharibə

<sup>2</sup> Senturion – senturiya başçısı. Romada yüz adamdan ibarət qoşun hissəsinə senturiya deyilərdi

<sup>3</sup> Tribun – Roma vətəndaşları ilk zamanlar üç qrupa (seçki dairəsinə) bölünmüşdülər; bunun hər birino triba, tribanın da başçısına əvvəller tribun deyərdilər. Sonralar xalq tribunu oldular. Xalq tribunları əvvəl iki idi, sonralar (c.ə. 457-ci ildən) on oldu. Tribunlar plebeylər içində seçilir, öz təbəqəsinin mənafeyini qoruyardı. Onlar konsulların və senatın sərəncamını rodd etmək hüququna malikdilər.

<sup>4</sup> Ezop Kələdi – məşhur tragediya aktyoru, Siseronun dostu

<sup>5</sup> Rossi – Kvint Rossi Qall, məşhur aktyor, Siseronun dostu, qul imiş, sonra azadlıq almışdır. Çox vaxt komediyalarda maskasız oyharmış; canlı mimika və əl-qol hərəkəti tələb edən rolları ifa etməkdə misli-bərabəri yox imiş

<sup>6</sup> Mark Portsı Katon (e.ə. 95-46-ci illər) – Böyük Katonun nəticəsi. Mühafizəkar istiqamətli dövlət xadimi. Vətəndaş müharibəsi dövründə Sezarın qarşısından qaçaraq, Siciliyaya, Pompeyin yanına, oradan da Rodosa gedib, respublikaçılara qoşulmuşdur. Pompeyçilər e.ə. 46-ci ildə Tapsa ətrafında möğlüb olduqdan sonra qarınzonu ilə bir yerdə Utikada (Afrikada) qorunmağa çalışmış, Sezarın elinə düşməmək üçün özünü öldürmüştür

Katon Senzorun<sup>1</sup> nəveləri idilər. Katon Senzor ikinci Pun müharibəsində<sup>2</sup> şöhrət qazanmışdır. Karfagenin amansız düşməni imiş. O tələb edirmiş ki, Karfagen hər necə olsa dağılmalıdır.

Tsepion qardaşına nisbətən dilli və mehriban idi, tez-tez mürəbbisi Sarpedona müraciət edirdi. Böyük qardaşı Mark Portsi Katon isə susub dururdu, qaşqabaqlı idi, sir-sifetindən narazı və acıqlı görünürdü, bu heç də onun yaşına uyğun gəlmirdi. Markın hələ kiçik yaşlarından yenilməz iradəli, möhkəm əqidəli, mətanətli olduğu duyulurdu. Deyirlər ki, o səkkiz yaşında ikən, Romaya qarşı müharibə edən İtaliya şəhərlərinin sərkərdələrindən Mark Pompedi Silon adlı birisi Katonun əmisi Druzun evinə gəlir, uşağı tutub pəncərəyə təref aparır, deyir ki, əmindən italyanların tərefini saxlamasını xahiş etməsən, səni küçəyə atacağam, uşağı silkələyə-silkələyə hədələyir, lakin heç bir şey də əldə edə bilmir: Katon bir kəlmə də söz demir, qımlıdanmir da, razılışdığını və ya qorxduğunu heç bir şəyə hiss etdirmir. Fitrətən sarsılmaz iradəyə malik olması, yunan fəlsəfəsini, xüsusilə, stoiklər fəlsəfəsini öyrənməsi, zabiteli babasını təqlid etməsi bu on dörd yaşı uşaqa cəsarətli, mərd vətəndaş təbiəti yaratmışdı. Sonralar, Utika vuruşmasından sonra özünü öldürmişdə, – kəfən kimi büründüyü latin azadlıq bayrağını da özü ilə qəbrə aparmışdı.

Zəfər qapısından yuxarı, çıxış yollarından birinə yaxın olan yerdə, yenə də öz mürəbbisi ilə, bir uşaq oturmuşdu. O, başqa patrisi ailəsindəndi. On yeddi yaşlı bir oğlanla səhbət edirdi. Bu oğlan toqa geymişdi, – əslində həddi-bülüğə çatandan sonra toqa geyərdilər. Onun biğ yeri təzəcə tərləmişdi. Qıسابöylü idi; üzdən xəstə, zəif adama oxşayırıdı; qara, işildayan saçı vardı; solğun üzündə iri, qara gözləri parıldayırdı; bu gözlərdə yüksək zəka ifadə olunurdu.

<sup>1</sup> Katon Senzor – Böyük Mark Portsi Katon (e.ə. 234-149-cu illər) – Romanın siyasi xadimi və alimi, öz mühafizəkarlığı ilə ad çıxarmışdır. Karfagenin amansız düşməni olmuşdur.

<sup>2</sup> İkinci Pun müharibəsi – Karfagen ilə ikinci müharibə e.ə. 218-ci ilə qədər davam etmiş, Roma ilə Karfagenin arasında sülh müqavilənamesi ilə qurtarmışdır. Bu müharibə nəticəsində Karfagen öz əzəmətini itirmişdir. Bundan əvvəl romalılarla karfagencələr arasında birinci Pun müharibəsi olmuş (e.ə. 264-146-ci illər) Karfagen dövləti və onun sərkərdəsi Hannibal tamamilə məğlubiyyətə uğramışdır

Bu on yeddi yaşlı oğlan Tit Lukretsi Kar<sup>1</sup> idi. Romanın yüksək aristokrat nəslindəndi, sonralar “Əşyanın xassəsi haqqında” poeması ilə adını əbədiləşdirmişdi. Onunla səhbət edən Qay Kassi Longin<sup>2</sup> on iki yaşlı, qüvvətli, cəsarətli bir uşaqdı, vaxtilə konsul olmuş Kassinin oğlu idi, respublikanın süqutundan əvvəl baş verən hadisələrdə böyük rol oynamış onun qismətində imiş.

Lukretsi ilə Kassi şirin səhbət edirdilər. Gələcəyin böyük şairi iki-üç il idи ki, Kassigilə gedirdi. On iki yaşlı Longinin kəskin əqlə, alicənab qəlbə malik olması onun xoşuna gəlirdi, buna görə də ona çox yaxınlıq edirdi. Kassi də Lukretsinin xatırını çox istəyirdi. Eyni duyğular və fikirlər onları bir-birinə cəlb edirdi, həyata da eyni dərəcədə az əhəmiyyət verirdilər, insanlara, allahlara da eyni münasibət bəsləyirdilər.

Lukretsi ilə Kassidən bir az kənarda Sullanın oğlu Favst oturmuşdu. O, sısqa, ariq, kürən bir uşaqdı, üzündəki qançırlar, sıyrıntıları bu yaxında dalaşdığını göstərirdi. Mavi gözlərində kin və təşəxxüs vardı; xoşbəxt hökmərin xoşbəxt oğlu kimi barmaqla göstəriləndə bundan xoşlanardı.

Hələ təlim almamış cavan qladiatorlar meydanda taxta qılıncla, toppuzla tərifəlayiq bir qızgınlıqla vuruşurdular, lakin bu vuruşdan onlara ziyan gəlmirdi. Konsullar və Sulla gələnə kimi tamaşaçıları bununla əyləndirirdilər. Sulla romalıların ən çox xoşladığı bir əyləncə düzəltmişdi.

Lakin bu qansız vuruşma qoca legionerlərdən, yüzlərlə yarışdan sağ çıxan rudiariłərdən<sup>3</sup> başqa heç kəsin könlünü oxşamırdı, heç kəsi maraqlandırmırıdı. Birdən gurultulu alqışlar nəhəng amfiteatrı bürüdü. Minlərcə adam çığıra-çığıra dedi:

<sup>1</sup> Tit Lukretsi Kar – böyük Roma şairi ve alimi (c.e. texminən 98-55-ci illər). Lukretsi “Əşyanın xassəsi haqqında” poemasında yunan filosofu Epikürün (c.e. III əsr) atom nəzəriyyəsini çox aydın və orijinal şəkilde izah etmişdir. Onun şerhi tam bir materialist dünyagörüşü şəklini almışdır. Lukretsinin poemasında maddənin obedi olması fikri inkişaf etdirilmiş, insan zəkasının şöhrəti yüksəldilir, təbiətin tükenməz həyatı qüvvəsi tərənnüm edilir, Marks Lukretsi “dünyanın təravəti, cəsarətli, poetik hökməndən adlandırılmışdır.

<sup>2</sup> Qay Kassi Longin (texminən e.e. 85-42-ci illər) – Əvvəl Sezarın tərefdarı imiş, sonralar onun ölümünü təşkil edənlərdən biri olmuşdur

<sup>3</sup> Rudiari – azadlıqçı çıxmış qladiator

— Yaşasın Pompey!..! Yaşasın Qney Pompey!.. Yaşasın Böyük Pompey!..

Pompey sirkə girib, oppidum meydançasında Vesta kahin qızlarının yanında özünə yer tutdu. Kahin qızlar buraya yığışıb, qanlı tamaşanın başlanması gözləyirdilər: özlərini bəkarət ilahəsi ayınınə həsr edən bu bakır qızlar belə tamaşaları çox xoşlayırdılar. Pompey bu alqışın qarşısında xalqa nəzakətlə baş əydi, əllərini dodaqlarına aparıb, busələrlə minnətdarlığını bildirdi.

Qney Pompeyin iyirmi səkkiz yaşı olardı. O ucaboylu, möhkəm bədənli, Herkules qamətli bir adamdı. Başı iri, saçı sıx idi. Saçı alnında bitərək az qala qaşları ilə birləşirdi. Badamı, qəşəng, iri gözləri vardi. Bu gözlər sakitdi, heç bir şeyi ifadə etmirdi. Üzünün ciddiyyət və sərtlik ifadə edən cizgiləri, bədəninin əzəmətli quruluşu əsil kişi gözəlliyi təsiri bağışlayırdı. Onun sakit üzünə diqqətlə baxanlar – bu üzdə nə böyük fikirlərin, nə də böyük işlərin izini görə bilərdi: axı, sonralar bu adam uzun illər Roma imperiyasında birinci yeri tutmuşdu. Hər necə olsa, o, iyirmi beş yaşında Afrika hərbi səfərindən qalibiyətlə qayıtmış, triumflüga<sup>2</sup> layiq görülmüşdü, hətta Sulla özü ona (yəqin ki, mərhəmətli dəqiqələrində) Böyük Pompey demişdi. Pompeyin xidmətləri, gördüyü işləri, müvəffəqiyətləri haqqında nə kimi rəy olsa da o, sentyabrın 10-da 675-ci ildə Böyük sirkə daxil olanda Roma xalqının hüsn-rəğbəti onun tərəfində idi. Pompey iyirmi beş yaşında triumfator<sup>3</sup> olmuşdu, legionlarının məhəbbətini qazana bilmədi: bu legionlar otuz vuruşmanın məşəqqətli, təhlükəli vəziyyətlərindən çıxmış qocaman döyüşüldər; onlar Pompeyi təntənə ilə imperator<sup>4</sup> elan etmişdilər.

Plebeylərin Pompeyə göstərdiyi bu qızığın meyil, bəlkə də, qismən onların Sullaya bəslədikləri gizlin nifretdən doğurdu: plebeylər öz nifretini başqa yolla ifadə edə bilmediklərindən bu üsula əl

<sup>1</sup> Böyük Pompey (e.e. 106-48-ci illər) – Roma sərkərdəsi və dövlət xadimi. E.e. 60-ci ildə Sezarla ve Krass ilə birinci triūmviratda (dövləti idarə etmək üçün üç şoxs arasında siyasi uzlaşma) iştirak etmişdir. Lakin e.e. 49-cu ildə Sezardan ayrılmış, e.e. 48-ci ildə Fransada meğlub olmuş, Misirə qaçmış, orada öldürülmüşdür

<sup>2</sup> Triumf – düşmən üzərində qəti qoləbə çalan Roma sərkərdəsinə göstərilən on yüksək hörmət. Bu zəfor təntənəsi mərasiminin düzəlməsinə senat razılıq verərdi.

<sup>3</sup> Triumfator – Romada təntənə ilə qarşılanan sərkərdə, zəfer qəhrəmanı

<sup>4</sup> Imperator – düşmən üzerinde ciddi qalibiyət qazanan sərkərdələrə verilən fəxri ad. Bu ad imperiya dövründə başqa mənə almışdır

atır. Pompeyi belə coşqun alqışlar və təriflərlə qarşılayırdılar: diktatorun bu cavan dostu Sullanın qəhrəmanlığına bərabər hərbi qəhrəmanlıqlar göstərməyi bacaran yeganə adam idi.

Pompeydən sonra konsullar – Publi Servili, Vati İsavrili və Appi Klavdi Pulxr geldilər. Servili ilə Klavdi yanvarın birində öz mövqelərini tərk etməli idilər. Bu ay konsulluq işini yerinə yetirən Servilinin önündə liktorlar<sup>1</sup>, keçən ay konsulluq vəzifəsini ifa edən Klavdinin qabağınca əli fastsilli<sup>2</sup> liktorlar gedirdilər.

Konsullar oppidum meydançasına qədəm qoyanda sirkə yığışan camaat ayağa qalxdı, bununla da onlar respublikanın baş hakimiyətinə öz hörmətlərini bildirirdilər.

Servili ilə Klavdi oturduqdan sonra camaat da oturdu. Gələn il üçün konsul seçilən Mark Emili Lepidə<sup>3</sup> Kvint Lutatsi Katul da oturdular: onlar gələn il konsul olmaq üçün sentyabr komitsisində<sup>4</sup> seçilmişdi.

Pompey Servili və Klavdini salamladı, onlar da çox hörmətlə, az qala lap yaltaqcasına Pompeyin salamını aldılar. Sonra Pompey yerindən qalxdı, gedib Mark Lepidin əlini sıxıdı. Mark Lepid konsul seçiləməsində ona minnətdar idi: Pompey böyük nüfuz sahibi olduğundan, Sulla istəməsə də, Lepidin konsul seçiləməsində nüfuzundan istifadə etmişdi.

Lepid cavan imperatoru hörmət və sədaqətlə qarşılıdı; onlar səhbətə başladılar: Pompey o biri konsula – Lutatsi Katula təmkinlə, həm də vüqarla baş əydi.

Konsullar seçiləndə Sulla daha diktator olmasa da, öz əzəmətin-dən enməmişdi: Lepidin namızədliyi əleyhinə öz nüfuzundan var qüvvəsi ilə istifadə etmişdi; o düşünürdü ki, Lepid ürəyində onun düşməni, Qay Marinin tərəfdarıdır, bu da əsassız deyildi. Sullanın

<sup>1</sup> Liktor – Romada yüksək vəzifəli adamlara hörmət üçün verilən, onların qabağınca gedən keşikçi

<sup>2</sup> Fassi – ali hakimiyət əlaməti olan çubuq bağlamaları. Liktorlar – yəni keşikçilər bunları öz əllərində apardılar

<sup>3</sup> Mark Emili Lepid – e.e. 80-ci ildə Siciliyanın canişini imiş. E.e. 78-ci ildə konsul olanda Sullanın sərəncamını ləğv etmək istəmiş. Lepidin Sulla tərəfdarı Pompeyə və Katula qarşı hərbi çıxış müvəffəqiyyətsizliklə nəticələnir: Pompey yuxarı İtaliyada Lepidin qoşununu dağıdır. Lepid Sardiniyaya qaçır, az vaxtdan sonra orada ölü (e.e. 77-ci ildə).

<sup>4</sup> Komitsi – qədim Romada azad vətəndaşların xalq yığıncağı

Lepide qarşı müxalifətdə olması, lakin Pompeyin onu müdafiə etməsi nəticəsində belə bir vəziyyət əmələ gəldi: Lepidin namizədliyi Lutatsi Katulun namizədliliyindən üstün oldu. Burası da var ki, Katulu oliqarxlardan partiyası müdafiə edirdi. Sulla Lepidin seçilmesi üstündə Pompeyi danlayaraq, döñə-döñə deyirdi ki, sən vətəndaşların pisini müdafiə etdin, yaxşısının seçilmesinə qarşı çıxdın.

Konsullar gələn kimi cavav qladiatorların oyunu dayandırıldı. Bu gün vuruşmalı olan əsil qladiatorlar isə kameralardan çıxmaga hazırlaşdırlar; onlar, adət üzrə, hökumət adamları qarşısından tətənə ilə keçib getməli idilər, bunun üçün ancaq işarə verilməsini gözləyirdilər.

Bütün gözlər oppiduma sarı çevrilmişdi; hamı vuruşmanın başlanması üçün konsulların verəcəyi işaretin intizarında idi. Konsullar da amfiteatrin sıralarına göz gəzdirir, sanki icazə almaq üçün kimi isə axtarırlar. Onlar, doğrudan da, Lutsi Korneli Sullanı gözləyirdilər: bu adam hökmədarlıqdan əl çəkmişdisə də, Romanın hökmədarı olaraq qalırdı.

Nəhayət, alqış səsləri eşidildi. Bu əvvəl zəif olsa da get-gedə artdı, hamı əl vurmağa başladı, gurultulu alqışlar sirkədə əks-səda ilə səsləndi. Hamının gözü Zəfər qapısına dikildi: bu zaman Lutsi Korneli Sulla senatorların, dostlarının və tərəfdarlarının müşayiətilə Zəfər qapısından sirkə girirdi.

Bu qəribə adamın o vaxt əlli doqquz yaşı vardı. Boyca çox uca idi. Mütənasib, möhkəm bədəni vardı. O, əldən düşmüş adam kimi, ağır-agır, əzgin halda yeriyirdi, onu gücdən salan eyş-işrət məclisleri idi. Bütün ömrü boyu eyş-işrətlə məşğul olmuşdu, indi daha artıq bunun əsiri idi. Lakin Sullanın belə zəifləməsinə başlıca səbəb – mübtəla olduğu üzüntülü və sağalmaz bir xəstəlik idi. Bu xəstəlik onu vaxtından əvvəl qocaltmışdı. Onun bütün simasında bu qocalığın əlaməti görünürdü.

Sullanın sifeti dəhşətli olsa da, üzünün xətləri düzgün və ahəngdar idi: alnı yüksək, burnu iri, ağızı bir az yekə, dodaqları qabarılıqdı, – bu dodaqlarda hökm etmək ifadəsi vardı. Burun dəlikləri aslan burnu kimi körüklnirdi. Sullanın qırmızı rəngə çalan, sarışın six saçını sifeti ilə bir yerdə təsəvvür etdikdə ona qəşəng də demək olardı. Dərində olan bozumtul-mavi, diri, nüfuzedici gözləri – parlaq qartal gözünü xatırladırırdı, amma çox vaxt yırtıcı heyvan gözüne

də oxşayırdı, sərt baxışında hökm etmək, qan tökmək arzusu oxunurdu.

Sulla Asiyada Mitridatla vuruşanda ondan xahiş edirlər ki, Kappadokiya<sup>1</sup> padşahı Ariobarzanla<sup>2</sup> Parfiya padşahı arasında baş verən münaqişəni yoluna qoysun. Parfiya padşahı öz səfiri Orobazi Sullanın yanına göndərir. Sulla onda hələ prokonsul idi. Lakin bu rəsmi görüşə gələndə Romanın, həm də özünün birinci mövqedə durması üçün, orta kreslədə oturur (zalda üç kreslo qoyulubmuş), bu şərəflə yerin ona aid olduğuna heç də şübhə etmir. Sağ tərəfində – Asiyanın ən qüdrətli padşahının nümayəndəsi Orobazi, sol tərəfində Ariobarzanı oturdur. Parfiya şahı bunu özü üçün böyük təhqir hesab edərək, Orobaz qayıdanda onun boyununu vurdurur. Orobazın səfirliliyi məiyyətində bir nəfər sehrdən başı çıxan kildəni də varmış; o, adamın nəyə qabil olduğunu üzündən müeyyən edə bilirmiş. Sullanın üzüne diqqətə baxır, yırtıcıq ifadə olunan gözlərinə, gözlərindəki mənalı parıltıya təəccüb edərək deyir: “Bu mütleq böyük adam olacaq; mən bir şeyə heyət edirəm: o indiyə qədər insanlar arasında birinci yeri tutmadığına necə dözmüşdür”.

Sullanı təsvir edərkən niyə onun sifetinə “dəhşətli” dedik, bunu izah etməliyik. Sullanın sifeti, doğrudan da, dəhşətli idi; üzü bozbulanıq səpkilərlə dolu idi, bəzi yerində də ağ ləkələr vardi; zarafatçı bir afinalının acı istehzasına görə, Sulla üzdən sifetinə un səpilmiş zənciyə oxşayırdı.

Sullanın üzü cavanlığında belə idisə, illər keçdikcə onun nece çirkin hala düşdүүнү asanlıqla təsəvvür etmək olar. Hökmədarın qanı – sarıca xəstəliyinə tutulmuş pis qanı idi, eyş-işrət isə bu xəstəliyi daha da artırılmışdı. Üzünü çirkinləşdirən ağ ləkələr və qaysaqlar get-gedə artmışdı, indi bütün bədəni irinli yaralarla dolu idi.

Sulla yavaş-yavaş irəliləyərək sirkə girdi; o hər şeydən artıqlaması ilə doymuş adama oxşayırdı. Milli palli və ya ənənəvi toqa deyil, qar kimi ağ yundan tikilmiş, zər naxışlı tunika geymişdi, üstündən də ciyninə zər köbəli, tünd-qırmızı, bəzəkli xlamida<sup>3</sup> atmışdı. Xlamida sağ ciyinində – daş-qasılı, qızıl düymə ilə düymələnmişdi,

<sup>1</sup> Kappadokiya – Qədim zamanda Kiçik Asiyanın şorq hissəsi

<sup>2</sup> Ariobarzan – Kappadokiyanın padşahı; Mitridat onu qovubmuş, Sulla tərəfindən yenə öz taxtına qaytarılmışdır.

<sup>3</sup> Xlamida – qədim yunanlarda plaşa oxşar paltar

bu daş-qasalar gün işliğinde bərəq yuraraq parıldayırıdı. Bütün insanlara, xüsusilə öz vətəndaşlarına nifret edən bu adam yunan xlamidası geyenlərdən birincisi idi; xlamidanı çox az adam geyirdi. Sullanın əlində qızıl dəstəkli əsa vardı; əsanın dəstəyinə – Beotiyada, Orxomen ətrafindakı vuruşmalardan bir epizod çox böyük sənətkarlıqla həkk olunmuşdu: Sulla bu vuruşmada Mitridatın canişini Arxelayıñ<sup>1</sup> qoşununu darmadağın etmişdi. Həkkak əsanın dəstəyində Arxelayıñ diz çökərək təslim olduğunu göstərirdi. Sullanın sağ əlinin adsız barmağında bir qızıl üzük, üzüyün də qan rəngli yaşmadan iri qaşı vardı; yaşmanın üstündə Bokx<sup>2</sup> tərəfindən Yuqurta padşahının əle verilməsi təsvir edilirdi. Sulla bu üzüyü Qay Marinin zəfər təntənəsi gündündən sonra barmağından çıxartmışdı, həmişə də bununla öyünlürdü, bu da onun xasiyyətinə tamamilə uyğun idi. Həmin üzük Sulla ilə Mari arasında baş verən fəlakətlə ədavətin ilk qığılçımı oldu.

Alqış gurultularını eşidərkən, Sullanın dodaqları istehza ilə acı-acı gülüməsədi və o astadan dedi:

– Əl çalın, əl çalın, sarsaq qoyunlar!

Bu zaman konsullar tamaşanın başlanması üçün işarə verdilər, kameralardan yüz nəfər qələbiator çıxıb sira ilə meydana irəliləməyə başladı.

Birinci sıradə retiari<sup>3</sup> və mirmillonlar<sup>4</sup> irəliləyirdi, çünki ən əvvəl onlar vuruşacaqdılar; bir az sonra bu qələbiatorlardan biri o birisini öldürməli olsa da, onlar sakitcə söhbət edə-edə gedirdilər. Bunnarın ardına üçdişli yaraqla və torla silahlansmış doqquz nəfər lakveator<sup>5</sup> gəlirdi; lakveatorlar əllerindəki toru qalxanlı, qılınclı doqquz nəfər sekutorun<sup>6</sup> başına atmalı idilər. Sekutorlar atılan tora düşməsəyidilər – lakveatorlar qaçmağa başlayan sekutorların üstünə cumurdular.

<sup>1</sup> Arxelay – Pont padşahı Mitridatın sərkərdələrindən biri

<sup>2</sup> Bokx – Numidiya padşahı, Yuqurtaın qayınması; e.o. II əsrin son illərində romalılar Yuqurta ilə müharibə etmişlər (Yuqurta müharibəsi). Bokx əvvəl Yuqurtaın tərəfini saxlamışdır. Lakin Marinin qəti qələbəsindən sonra (e.o. 106-cı ildə), Yuqurta romalılarla təslim etmişdir.

<sup>3</sup> Retiari – üçdişli yaraqla və torla silahlansmış qələbiator

<sup>4</sup> Mirmillon – dəbilqəsinin ucunda balıq şəkli olan silahlı qələbiator

<sup>5</sup> Lakveator – üçdişli yaraqla və kəməndə silahlansmış qələbiator

<sup>6</sup> Sekutor – qılınc və qalxanla silahlansmış qələbiator

Bu doqquz cüt lakveatorla sekutorun dalınca iki sıraya düzülmüş otuz cüt başqa qələbiator gəlirdi; bunlar bir-biri ilə vuruşaraq, əsil döyüşü sanki kiçik həcmidə təkrar edəcəkdilər. Bu altmış nəfərdən otuzu frakiyalı, otuzu da samnit idi; hamısı da ucaboylu, cavan, qəşəng, qüvvətli, igid adamlardı.

Məqrur frakiyalıların əlində qısa, əyri qılınc, dördkünc, qabarık, kiçik qalxan, başlarında üzlüksüz dəbilqə vardı; bu onların milli silahı idi. Hamısı da al-qırmızı qısa tunika geymişdi, dəbilqələrində də bir cüt qara ləlek görünürdü. Samnitlər isə Samniya xalqı döyüşçülerinin yarığı ilə silahlanmışdır, bunlar da – qısa, düz qılıncdan, qanadlı, qapalı kiçik dəbilqədən, balaca dörd künc qalxandan, qalxanla qorunmayan sağ qoldakı dəmir qolçaqdan, sol qıcı örtən dəmir dizlikdən ibarətdi. Özləri də mavi tunika geyib, dəbilqələrinə ağ ləlek sanmışdır.

Ən axırda on cüt ağ tunikalı andabat gəlirdi. Onların əlində ancaq qısa bir tiyə vardı, bu qılıncdan çox biçağa oxşayırdı; başlarındakı dəbilqənin qıraqlarından dəmir üzlük kimi şey sallanırdı, üzlüyün qabaq tərəfində göz üçün çox kiçik deşiklər qoyulmuşdu. Meydانا getirilən bu bədbəxtlər, gözbağlayıcı oynayırmış kimi, bir-birilə vuruşurdular. Onlar sirkə yiğişan camaati xeyli əyləndirib, adamları qəh-qəhə ilə güldürürdülər. Axırda lorarı deyilən sirk xidmətçiləri qızmar dəmirlə onları üz-üzə gətirib bir-birini öldürməyə məcbur etdi.

Yüz nəfər qələbiator sirk meydanını dolanır, tamaşaçılar da əl çala-çala, qışqıra-qışqıra onları alqışlayırdılar. Gəlib Sullanın oturduğu yerə çatanda başlarını qaldırdılar, lanitsa<sup>7</sup> Aktsianın tapşırığına görə hamısı bir ağızdan çıçırdı:

– Salam sene, hökmədar!

Sulla ətrafindakı adamlara dönərək dedi:

– Belə baxanda yaxşıdırılar! – O, bir çox vuruşmalarda qalib gələn, təcrübəli sərkərdə nəzəri ilə, qarşısından təntənə ilə keçən qələbiatorlara baxırdı. – İgid, qüvvətli cavanlardır! Biz gözəl bir tamaşanın şahidi olacaqıq. Belə olmasa, vay Aktsianın halına! O dələduz bu əlli cüt qələbiator üçün məndən iki yüz iyirmi min sestersi pul almışdır!

<sup>7</sup> Lanitsa – qələbiatorların müəllimi, həm də qələbiatorlar məktəbinin sahibi, onları alıb-satan adam

Qladiatorlar sirk meydanını dolanıb konsulları salamladılar, sonra da kameralara qayıtdılar. Gümüş kimi parıldayan meydanda ancaq iki adam qaldı: bir mirmillon, bir də retiari, onlar üz-üzə durmuşdu.

Sirkə səssizlik çökdü. Hamının nəzəri vuruşmağa hazır olan bu iki qladiatoria dikildi. Mirmillon əslən qall idi; ucaboylu, sarışın, cəld, qıvvətli, qəşəng bir oğlandı. Bir əlində kiçik qalxan, o biri əlində enli, qısa qılınç tutmuşdu, başında gümüş balıq şəkli ilə tamamlaşan dəbılqə vardi. Retiari ancaq üçdişli əsa və torla silahlanmışdı, özü də mavi rəngli, adı tunika geymişdi, mirmillondan iyirmi addım kənarda durmuşdu və elə bil ki, onu necə tora salmağı düşünürdü. Mirmillon bədənini qabağa verib ağırlığını irəli qoyduğu sol qızının üstünə salmışdı, qılıncı bir az sağ buduna sarı əyərək durmuşdu, retiariinin həcumunu gözləyirdi.

Retiari birdən sıçrayaraq mirmillonun bir neçə addımlığında yerə düşdü, əlindəki toru ildirin sürətılı düşməninin başına atdı. Mirmillon geri atılaraq özünü yerə sərib tordan canını qurtardı, sonra da retiariinin üstünə cumdu. Retiari yanıldığını başa düşərək qaçmağa başladı. Mirmillon onun arxasında yüyürdü. Lakin retiari bacarıqlı adamdı; meydanı dolaşaraq, tor düşən yerə gəldi; toru götürüb qalxanda mirmillon özünü yetirdi, retiariyə amansız zərbə endirəndə retiari döndü, toru düşməninin başına atdı. Mirmillon iməkləyə-iməkləyə torun altından çıxdı, cəld sıçrayışla ayağa qalxdı. Retiari irəliləyərək, üçdişli yaraqla onun ancaq qalxanını cıza bildi. Bu zaman retiari yenə qaçmağa başladı.

Camaat narazı halda uğuldadı: tordan məharətlə istifadə etməyi bacarmayan bir qladiotorun cürət edib, sirk meydanına çıxmاسını onlar özlori üçün təhqir hesab edirdilər. Bu dəfə mirmillon retiariinin ardınca yüyürmədi, düşməninin gələ biləcəyi tərəfə döndü, gedib tordan bir neçə addım kənarda durdu. Retiari onun hiyləsini duyarraq meydandakı "silsilə"<sup>1</sup>nin yanı ilə geri yüyürdü, Zəfər qapısına çatanda "silsilə"<sup>1</sup>nin üstündən atıldı, sırkin o biri tərəfinə, tora yaxın bir yerə düşdü. Mirmillon onu burada gözləyirdi: retiariyə həcum edib, onu qılınclamağa başladı. Minlərcə adam sirkdə qəzəblə çığırırdı:

— Qılıncla onu, qılıncla! Öldür retiarini! Öldür o maymağı! Öldür o qorxağı! Öldür! Öldür! Göndər onu Aixeront<sup>1</sup> kənarına qurbağa tutmağa.

<sup>1</sup> Aixeront — yunan mifologiyasında: yeraltı dünyadan çaylarıdan biri. Xaront ölenlərin ruhunu bu çaydan keçirib aparmış.

Mirmillon tamaşaçıların çığırtısından ürəklənərək, retiariyə həcum edirdi. Retiariinin rəngi qaçmışdı; o, bütün gücünü toplayaraq əlindəki üçdişli yarağı mirmillonun ətrafında hərləyə-hərləyə onu yaxına buraxmamağa, torunu götürməyə çalışırdı.

Mirmillon birdən sol əlini qaldırıb, qalxanı ilə retiariinin üçdişli yarağını rədd etdi, yarağın altından sürüşüb keçdi; o az qalmışdı ki, qılıncını düşmənin döşünə iləşdirsin, lakin retiari birdən üçdişli yarağını mirmillonun qalxanına cirpıb toru götürmək istədi, ancaq bunu məharətlə və cəld edə bilmədi, mirmillon qılıncı ilə onun sol ciynini yaraladı, qan yaranan fəvvərə kimi axmağa başladı. Retiari yaralansa da, toru götürüb qaçırdı. Texminən otuz addım qaçıqdan sonra düşməninə sarı dönüb ucadan çığıra-çığıra dedi:

— Yara yüngüldür! Zərərsizdir!..

Sonra da, bu sözləri oxudu:

Mən balıq axtarıram, səni yox...  
Gəl, gəl gözəl qall!  
Gəl, gəl gözəl qall!!

Retiariinin bu sözlərindən sonra sirkdə şən qəhqəhə qopdu. Hiyłesi baş tutmuşdu: tamaşaçıların hüsn-rəğbətinə qazana bilməşdi. Yarasından qan axan silahsız adamın şərəfinə alqış səsləri eşidildi: yaşamaq duyğusu ona deyirdi ki, belə bir anda mərdlik göstərib zarafat etmək, gülmək lazımdır.

Mirmillon retiariinin istehzasından bərk acıqlandı. Ona yaman paxılılığı tutdu, çünki camaat indi onun tərəfində idi; düşməninə qəzəblə həcum etdi. Retiari atıla-atıla geri çəkilir, düşmən zərbəsindən məharətlə yayınaraq çığırırdı:

— Gəl, qall, gəl! Bu gün axşam mən mərhəmətli Xaronta qızardılmış balıq göndərəcəyəm!

Retiariinin bu zarafatı camaatın daha çox xoşuna gəldi, mirmillonun yenidən həcum etməsinə səbəb oldu. Bu dəfə, retiari torunu çox məharətlə ata bildi: düşməni tora düşdü. Sirkdə şiddetli alqış qopdu.

Mirmillon tordan çıxmaga çalışırdı da, daha artıq dolaşındı. Tamaşaçılar qəhqəhə ilə gülürdülər. Retiari üçdişli yarağı düşən yera yüyürdü, onu götürüb, yenə yüyüre-yüyüre geri qayıtdı, çığıraraq dedi:

— Xaront balıqsız qalmayacaq! Xaront balıqsız qalmayacaq!

<sup>1</sup> Kitabdakı şeirləri İlyas Tapdıq tərcümə etmişdir.

Lakin düşməninə yaxınlaşanda, o var gücünü toplayaraq qüvvətli əlləri ilə toru yırtdı, tor ayaqlarına düşdü. İndi o retiarinin hücumuna qarşı dura bilərdi, ancaq tor onu hərəkət etməyə qoymurdu.

Yenə sirkdə alqış qopdu. Tamaşaçılar qladiatorların hər hərəketini, hər fəndini diqqətlə izleyirdilər. İndi vuruşmanın nəticəsi adı bir təsadüfdən asılı idi. Mirmillon toru yırtanda retiari yürüüb, əlindəki üçdişli yaraqla ona ağır zərbə endirdi. Mirmillon zərbəni elə qüvvətlə dəf etdi ki, əlindəki qalxan qırıq-qırıq oldu. Lakin üçdişli yaraq mirmillonu yaraladı, onun qolundan qan fəvvərə verdi: indi onun qalxansız qolunda üç yara vardı. Elə bu anda mirmillon sol əli ilə üçdişli yarağı tutdu, bütün gövdəsilə düşmən üstə atılaraq, qılincı yarıya qədər onun sağ buduna soxdu. Retiari üçdişli yarağını düşmən əlində qoyub qanı meydana töküle-töküle qaçdı. Qırx addım getməmişdi ki, dizləri çökdü, sonra da arxası üstə yerə yıxıldı. Mirmillon da endirdiyi zərbənin gücündən, həm də bədəninin ağırlığından özünü ayaq üstə saxlaya bilməyib, yıxıldı, sonra yerindən qalxdı, ayaqlarını tordan çıxarıb, yıxılan düşmənin üstünə cumdu.

Sirkdəkilər mübarizənin bu son dəqiqələrini gurultulu alqışlarla qarşılıdlar, retiari sol dirsəyi üstə qalxaraq, ölüm solğunluğu çökmüş üzünü camaata çevirəndə də alqış səsləri eşidildi. Retiari ölümü qorxmadan, həm də ləyaqətlə qarşılıqla hazırlaşmışdı, xilas olacağım ümidində deyildi, lakin, adətə görə, həyatdan məhrum olunmamasını tamaşaçılardan xahiş etdi.

Mirmillon ayağını onun bədəni üstünə qoyub, qılincını sinəsinə dayadı, tamaşaçıların rəyini bilmək üçün başını qaldırıb amfiteatrı gözdən keçirdi.

Doxsan mindən artıq kişi, arvad, uşaq sağ əlinin baş barmaqlarını yuxarı qaldırdı, – bu da məğlub olmuş qladiatoru həyatdan məhrum etməmək deməkdi.

Retiarinin ölümünü istəyənlər içərisində məsum, şəfqətli Vesta kahin qızları da vardı: onlar, günaha batmadan, bədbəxt qladiatorun ölümündən həzz almaq isteyirdilər.

Mirmillon retiarinin işini bitirmək isteyirdi ki, birdən o, düşmənin qılincından tutub, onu zərbə ilə dəstəyinə kimi öz üzəyinə soxdu. Mirmillon qılincı tez onun üzəyindən dərtib çıxartdı: qılınca bulanmış qan buxarlanırdı. Retiarinin bədəni siddətli ağrıdan büküldü, o, insan səsinə oxşamayan, dəhşətli bir səsle "lənət sizə" deyə çıçırdı.

Cansız halda arxası üstə yero düşdü.

## İkinci fəsil

### SPARTAK MEYDANDA

Tamaşaçılar siddətlə əl çalırdılar; hamı bu hadisəni müzakirə edirdi. Sirk yüz min adamın səsindən uguldayırdı.

Mirmillon kameraya qayıtdı. Platon, Merkuri və sirkin xidmətçiləri oradan çıxbıq meydana gəldilər. Əvvəlcə retiarinin ölüb-ölmədiyini yoxlamaq üçün qızmar dəmiri onun bədəninə basıdlar, sonra da meyiti bir neçə qarmaqla sürüyə-sürüyə Ölüm qapısından çıxardılar. Daha sonra bir neçə kiçik torbada, yaxındakı Tivoli mərmər karxanasından çıxarılmış, un kimi döyülmüş, parlaq mərmər tozu getirib, qan gölməsinin üstünə tökdülər, meydən yenə də günəş işığında gümüş kimi parıldadı.

Camaat əl çalaraq çığıra-çığıra deyirdi:

– Yaşasın Sulla!

Sulla yanında oturan və iki il bundan əvvəl konsul olmuş Qney Kornelli Dolabellaya sarı dönüb dedi:

– And olsun mənim hamim Delfa Apollonuna, bu qara camaat yaman əclaf şeydir! Sən elə bilirsən məni alqışlayırlar? Yox, onlar mənim aşpazlarımı alqışlayırlar: dünən mənim aşpazlarım onlara bol-bol ləzzətli xörəklər bişirib

Qney Dolabella ondan soruşdu:

– Sən niyə oppidumda oturmamışan?

Sulla cavab verdi:

– Elə bilirsən orada oturmaqla şöhrətim artacaq? – Elə o saat da əlavə etdi: – Amma lanista Aktsianın mənə satdığı mal, deyəsən, pis mal deyil, he?

Sullanın yanında oturan senator Tit Akvitsi ucadan dedi:

– Sən nə səxavətlisen, nə böyüksən, Sulla!

Əvvəller diktator olmuş Sulla yerində çıçırdı:

– Qoy Jupiter ildirimləri ilə bütün əclaf yalıqları məhv etsin! Elə o saat da əli ilə hirsli-hirsli çıynindən tutub bərk-bərk qaşınmağa başladı, sanki bədənini iyəncə tüfəylilər sancırdı.

Bir az sonra əlavə etdi:

– Mən hakimiyyətdən əl çəkdirim, ölkənin idarə işlərindən uzaqlaşdım, amma siz yenə də mənə öz ağanız kimi baxırsınız! Alçaqlar! Siz ancaq qul kimi yaşaya bilərsiniz!

Bir az kənarda oturan və Sullanın məiyyətində olan bir patrisi ona cəsarətlə etiraz etdi:

– Sulla, hamı qıl olmaq üçün doğulmamışdır!

Bu cəsarəti adam Lutsi Sergi Katilina<sup>1</sup> idi. Katilinanın iyirmi yeddi yaşı vardı. Onun boyu uca, sinəsi iri, kürəyi enli, qollarının, qıçlarının əzələsi qüvvətli, başı iri, gur qara saçları sıx və qırılım iddi. Gicgahlarda genişlənən qarayanız üzündə mərdlik və cəsarət, tünd-boz gözlərində amansızlıq ifadə olunurdu. Şişkin, yoğun qara qan damarı geniş alnının ortasından keçib, düz qışlarının arasına enirdi. Onun hakimiyyət və qətiyyət ifadə edən üzündə əsəbi səyrintilərə diqqət edilsəydi, qəlbində baş verən ən xirdaca dəyişikliyi duymaq olardı.

Kitabda bəhs etdiyimiz hadisələr dövründə Lutsi Sergi Katilina vətəndaşlar arasında dəhşətli bir adam şöhrətini qazanmışdı. Hamı onun çox hırslı olmasından, özbaşınlıq etməsindən qorxardı. O, patrisi Qratidianı Tibr çayı kənarında sakitcə gəzdiyi yerdə öldürdü: Katilinanın çox borcu varmış; borcunu vermək üçün əmlakını girov qoymaqla, Qratidiandan böyük məbləğdə borc pul istəyir. Qratidian vermır. Katilina da bunun üstündə onu öldürür. Katilina borc üzündən, iddiasında olduğu heç bir dövlət vəzifəsini əldə edə bilmirdi. Bu vaxtlar proskripsiya<sup>2</sup> dövrü idi. Sulla dəhşətli zülm ilə Romanı qan içində boğurdu. Qratidianın adı proskripsiya siyahısında yox idi, bu siyahıya düşənlərin əmlakı əlindən alınırıldı, o hətta Sullanın tərəfdarı hesab olunurdu. Amma Qratidian çox dövlətli idi. Katilina Qratidianın meyitini senatın iclas elədiyi yerə – kuriyaya<sup>3</sup> gətirib, hökmədarın ayaqları altına atdı, dedi ki, mən bu adamı sənin düşmənin, həm də vətənin düşməni olduğu üçün öldürdüm. Hökmədar bu cinayəti çox dərindən götür-qoy etmədi, ona barmaqarası baxdı, bütün diqqətini Qratidianın hədsiz-hesabsız dövləti cəlb etdi.

<sup>1</sup> Lutsi Sergi Katilina (e.ə. 108-62-ci illər) – Konsullar və senat əleyhina sui-qəsd düzəltmişdir (e.ə. 66-62-ci illər). Katilina xalq kütlələri vasitəsilə hakimiyyəti ələ almaq istəmiş, bunun üçün də borcların İəgv ediləcəyini, varlıkların torpağını camaata paylayacağını vəd etmişdi. Bu, geniş demokratik kütləni hərakətə getirmişdir. E.ə. 63-cü ildə Siseron sui-qəsдин üstünü açmış, Katilina öldürülmüşdür.

<sup>2</sup> Proskripsiya – adamın qanun xaricində elan olunması. Sullanın hökmərliliğdə optimatların, yəni pul aristokratiyasının əleyhinə olan, ölümə məhkum edilən, əmlakı əlində alınan şəxslər bu proskripsiya siyahısına daxil edilirdi.

<sup>3</sup> Kuriya – burada senatın yığındığı bina mənasındadır

Bundan az sonra Katilina öz qardaşı ilə söz-sözə gəldi, ikisi də qılıncını siyırıldı. Ancaq Sergi Katilina çox qüvvətli idi, o, həm də Romada birinci qılıncınladandır. Qardaşını öldürdü, əmlakına varis oldu, bununla da müflis olmaqdən canını qurtardı, – israfçılıq, eyş-işrət, əxlaqsızlıq onu bu hala getirib çıxartmışdı. Sulla bu cinayətə də göz yumdu. Kvestorlar<sup>1</sup> da qardaşını öldürdüyü üçün Katilinaya bir şey demədilər.

Lutsi Korneli Sulla Katilinanın bu cəsarəti sözünü eşidəndə başını sakitcə ona sarı çevirib dedi:

– Katilina, necə bilirsən? Romada sənin kimi cəsarətli, sənin kimi də həm fəzilətdə, həm də qəbahətdə geniş qəlblə neçə vətəndaş var?

Katilina ona cavab verdi:

– Ey şanlı-şövkətli Sulla, mən insanlara sənin əzəmətinin zirvəsində baxıb, hadisələri təhlil edə bilmərəm. Mən ancaq onu bili-rəm ki, təbiətim etibarilə azadlığı xoşlayıram, heç bir buxova dözə bilmirəm. Qoy düzünü deyim, mən zülmə, istibdada nifrət edirəm, – bu zülm lap alicənəbliq pərdəsi altında gizlənsə də, ondan guya vətənin xeyri üçün riyakarcasına istifadə olunsa da! Axi bizim vətənimiz qiyamlarla, daxili müharibələrə didilsə də, bir adamın müstəbid hökmədarlığı altında deyil, bir çoxlarının hakimiyyəti altında daha yaxşı yaşaya bilər! Sənin hərəkətlərinin təhlilinə girişmədən, lap açığını deyim ki, mən əvvəller sənin hökmədarlığını pislədiyim kimi, indi də pisləyirəm. Mən bir şeyə inanıram, inanmaq da istəyirəm: Romada hələ çox vətəndaş var ki, onlar yene də bir adamın zülmü, hökmərliliğ altına düşməmək üçün hər cür əzabə dözməyə hazırlılar; xüsusilə, elə bir hökmədar ki, ona Lutsi Korneli Sulla deyilməyəcək; onun başında, sənin kimi, yüzlərlə vuruşmanın zəfər çələngi olmayıacaq; sənin hökmərliliğin Marinin, Karbonun<sup>2</sup>, Sinnanın<sup>3</sup> cinyətkar işləri ilə bəraət qazandığı kimi, onun da hökmərliliği, az da olsa, bəraət qazanmış olsun.

<sup>1</sup> Kvestor – Roma əyanı. Kvestorlar əvvəller cinayet üzrə məhkəmə müstəntiqi olmuş, sonralar dövlətin maliyyə işlərini idarə etmişlər.

<sup>2</sup> Qney Karbon – Marinin tərəfdarı, e.ə. 85-84-cü illərdə konsul olmuşdur. Onun təklifi ilə Sullanın bütün tərəfdarları sürgünə məhkum edilmişlər. E.ə. 83-cü ildə Pompeyin əmri ilə öldürülmüşdür.

<sup>3</sup> Lutsi Korneli Sinna – e.ə. 87-ci ildə, xalq partiyasının tərəfdarı olduğu üçün konsulluq almışdır. E.ə. 86-cı ildə Mari ilə bərabər konsul olmuş, Sulla ilə mübarizə etmişdir.

Sullanın üzündə istehzalı bir təbəssüm göründü, o sakitcə soruşdu:

– Bəs onda, bəs onda niyə məni azad camaatın qabağında məhkəməyə cəlb etmirsiniz? Mən hökmdarlıqdan əl çəkdir. Niyə mən heç bir şeydə ittihad olunmuram? Niyə siz məndən hərəkətlərim barəsində haqq-hesab tələb etmədiniz?

– Ona görə ki, on il Romani matəmə bürüyən ölüb-öldürməni, müsibəti yenidən görmək istəmədik... Gəlin, bundan danışmayaq, mənim məqsədim səni təqsirləndirmək deyil, səhvlerin də bəlkə az olmayıb. Lakin bir çox şanlı qəhrəmanlıqlar da göstərmisən. Onlar yadına düşəndə qəlbim həyəcanlanmaya bilmir, cünki Sulla, mən də sənin kimi şöhrət və əzəmet arzusundayam. Hər halda mənə de görüm: sənin fikrincə, Roma xalqının damarlarında hələ də bizim böyük və azad ulu babalarımızın qanı axırımı? Yadındamı, bir neçə ay bundan əvvəl sən kuriyada, bütün senatın qarşısında öz könlünlə hakimiyyətdən əl çəkdi, liktorları, döyüşçüləri buraxdırın. Sonra da dostlarınıla evə gedirdin, birdən naməlum bir cavan oğlan səni söyüb biabır etdi, cünki sən Romani talaşmışdır, onların zalım hökmdarı olmuşdur! Ey Sulla, mənimlə razılaş ki, o sözləri demək üçün böyük cəsarət lazımdı; axı sənin bircə işarən kifayətdi: onu dərhal öldürərdilər. Amma sən alicənablıq elədin, – bunu mən yaltaqlıq üçün demirəm, Katilina heç kəsə, hətta əzəmetli Yupiterin özünə də yaltaqlıq eləmək fikrində deyil, yaltaqlıq eləyə də bilmir, – sən, doğrudan da, alicənablıq elədin, onu cəzalandırmadın. Mənimlə razılaş: əger bizdə belə hərəket etməyi bacaran belə adsız-sansız cavanlar varsa, – onun kim olduğunu bilmədiyimə çox təəssüf edirəm, – onda ümid var ki, vətən və respublika nicat tapa bilər.

– Bəli, bu, əlbəttə, cəsarətli bir hərəkətdi, mən hemişə mərd, cəsarətli adamlarla fəxr etmişəm, ığid adamların xatirini istəmişəm. O cəsareti oğlandan söylediyi pis sözər üstündə qisas almaq istəmədim, onun bütün təhqirlərinə, söyüşlərinə dözdüm. Amma, Katilina, bilirsənmi, o cavan oğlanın bu hərəkətinin və sözlərinin necə bir nəticəsi olacaq?

Katilina hökmdarın dumanhı gözlerinə sinayıcı bir nəzərlə baxaraq soruşdu:

– Nə kimi nəticəsi olacaq?

Sulla cavab verdi:

– Bundan sonra respublikada hakimiyyəti kim zəbt eləsə, ondan daha əl çəkmək istəməyəcək.

Katilina başını aşağı salıb fikrə getdi, sonra özünü ələ alaraq, yenə başını qaldırdı:

– Elə bir adam tapılacaqmı ki, yenə ali hakimiyyəti zəbt etmək istəsin və zəbt edə bilsin?

Sulla istehza ilə gülümsədi:

– Bəli... bu qulları görürsənmə? – amfiteatrın camaatla dolu sıralarını göstərdi. – Qul istədiyin qədər var... hökmdarlar da tapılar.

Onlar söhbət edərkən, tamaşaçılar meydanda lakveatorlarla sekutorlar arasında gedən qanlı döyüslərə uyaraq, qızgın əl çalırdılar. Bir az sonra bu döyük yeddi lakveatorun, beş də sekutorun ölümü ilə qurtardı. Sağ qalan qələbiatorlar, yaralarından qan axa-axa kameralara getdilər, tamaşaçılar da onları çılgınlıqla alqışlayaraq, gülürdüler, zərafat edirdilər.

Bu zaman Valeriya Sullanı diqqətlə müşahidə edirdi: Sulla ondan bir az kənarda oturmuşdu; lorarılər sirkdən on iki meyiti çıxaranda, qan tökülen yerə mərmər tozu səpəndə Valeriya birdən yerindən qalxıb, Sullaya daldan yaxınlaşdı, onun yun xlamidasından bir sap çəkdi. Sulla təəccübə geri döndü, ona toxunan qadına diqqətlə baxmağa başladı: Sullanın gözleri vəhşicəsinə parıldayırdı. Valeriya füsunkar bir təbəssümlə dedi:

– Hökmdar, acığın tutmasın! Sapı ona görə çəkdir ki, sənin xoşbəxtliyində mənim də qismətim olsun.

Valeriya ona hörmətlə baş əydi, adəti üzrə əlini dodaqlarına aparıb, öz yerinə qayıtdı. Sulla qadının lütfkar sözündən xoşlanıb, ona nəzakətlə baş əydi, sonra başını çevirdi, öz yerinə gedən gözələ xeyli baxdı: o öz baxışına mehribanlıq ifadəsi verməyə çalışırdı.

Sulla yenə meydana sarı dönerək Dolabelladan soruşdu:

– Bu kimdir?

Qney Kornelli Dolabella cavab verdi:

– Bu Messalanın qızı Valeriyadır.

– Hə-ə! Kvint Qortenzinin bacısı?

– Bəli, odur.

Sonra yenə Valeriyaya sarı döndü: Valeriya mehribanlıqla ona baxırdı.

Qortenzi qalxıb, Mark Krassa<sup>1</sup> yaxın bir yerde oturdu. Krass çox dövlətli bir patrisi idi. O həm xəsisliyi, həm də şöhrətpərəstliyi ilə məşhur idi. Bir-birinə zidd olan bu iki ehtiras bu qəribə adamın təbiətində çox gözəl bir şəkildə uzaşa bilmışdı.

Mark Krass fövqəladə gözəl bir qızın yanında oturmuşdu. Bizim hekayədə bu qız böyük rol oynayacaqdır, buna görə bir anlığa dayanıb ona baxaq.

Qızın adı Evtibida idi. Geyimindən onun yunan qızı olduğu hiss edilirdi. Uca boyunun, düzgün bicimli bədəninin gözəlliyi dərhal gözə çarpırdı. Beli çox incə idi. İki barmaq arasına sığışa bilərdi. Füsunkar üzünün mərmər aqlığı adamı valeh edirdi, yanaqlarında zərif qırmızılıq vardi. Qızılı çalan yumşaq qırırmı saç qəşəng alınını dövrəyə almışdı. Dəniz dalğası rəngli iri, badamı gözləri ehtirasla alışib-yanırdı, adamı istər-istəməz özünə cəlb edirdi. Azca dik, qəşəng burnu – üzündə ifadə olunan cəsarəti elə bil ki, daha artıq nəzərə çarpdırırdı. Yarı açıq, qırmızı, azca nəm dodaqları arasından qar kimi ağ, mirvari dişləri parıldayırdı, bu dişlər öz gözəlliyi ilə onun kiçik, girdə çənəsindəki füsunkar zənəxdanı ilə sanki rəqabət edirdi. Ağ boynu elə bil ki, mərmərdən yonulmuşdu, ciyinlərində Yunonaya<sup>2</sup> layiq gözəllik vardi. Döşləri hündür idi; bu döşlər yunanlı qadının incə belinə uymasa da, ona daha artıq məlahət verirdi. Açıq qolları zərifdi; biləkləri, ayaq pəncələri uşaq biləyi və uşaq pəncəsi kimi balaca idi.

Ağ və zərif parçadan tikilmiş qısa tunikasının üstündən ciyinə mavi, yun pallı salmışdı: tunikanın üstü gümüş işləmeli ulduzlarla dolu idi, qəşəng qırçınları vardi. Bu qırçınlar arasından qız bədəninin sanki heykəltəraş əlindən çıxmış gözəlliyi duyulurdu, bəzən də gözə çarpırdı. Pallisi də başdan-başa ulduzlarla bəzədilmişdi. Başına kiçik diadema<sup>3</sup> sancmışdı. Xirdaca qulaqlarında – göy yaqtılardan

<sup>1</sup> Mark Krass (c.e. 114-53-cü illər) – Sullanın tərəfdarı. E.e. 82-ci ildə proskripsiya dövründə varlanmışdı. Gümüş mədoni, torpağı və çoxlu qulu vardi. Spartak üsyənini yatırmağa göndərilən Roma qoşununun başçısı idi. E.e. 60-ci ilin sonunda Sezar, Pompey və Krass triumvirat düzəltmişlər. E.e. 55-ci ildə Krass yenə Pompeyle bərabər konsul seçilmişdir. Parfiyalilarla müharibədə həlak olmuşdur.

<sup>2</sup> Yunona – qədim yunanların etiqadına, Yupiterin arvadı, ailə həyatının hamisi; ilahə

<sup>3</sup> Diademə – qadınların kiçik tac şəklinde, daş-qasılı, çox qiymətli baş bəzəyi

ulduz şəklində parlaq asqısı olan iki iri mirvari sırgası, boynunda mirvari boyunbağı vardi; boyunbağıdan yariaçiq sinəsinə ulduza bənzər böyük göy yaqt enirdi. Bilekləri gül və yarpaq şəkilləri nəqş olunmuş dörd gümüş bilərziklə zinətlənmişdi. Qiymətli metal-dan qayrlımiş şış uclu kəmər belini qucamışdı. Xirdaca çəhrayı ayaqlarında – qalın gön allığı, iki mavi şülemlü koturn deyilən ayaqqabı vardi; meşin şülemlər topugundan keçirdi. Topuğunun da üstündə çox incə naxışlı iki gümüş qıç bilərziyi görünürdü.

Bu qızın yaşı iyirmi dördən çox olmazdı. O çox gözəldi, gözəl də geyinmişdi, elə bil ki, Pafos Venerası<sup>1</sup> özü idi: Olimp dağından enmişdi ki, insanlar onun ecazkar gözəlliyyinə baxıb ləzzət alsınlar.

Cavan Evtibida bele bir qız idi. Mark Krass bir az kənardə oturub məftun-məftun ona baxırdı.

Qortenzi Krassa yaxınlaşanda, o bütün qəlbilə bu füsunkar qızın seyrinə dalmışdı. Evtibida, görünür, darixirdi, o xirdaca ağzını açıb əsnəyir, sağ əli ilə də sinəsində parıldayan göy yaqt ulduzu oynadırdı.

Krassın otuz iki yaşı tamam olmuşdu. Onun kökəlməyə meyl edən möhkəm bədəni vardi, boyu da orta boydan bir az uca idi. Boynu qüvvətli idi, xeyli iri başı yekə vücuduna münasibdi. Lakin qızılı-tunc rənginə çalan üzü ariqdi. Əsil Roma bicimli sıfətində cəsaret ifadə olunurdu: qartal burunlu idi; çənəsi qabağa çıxmışdı. Sarımtıl-boz gözləri bəzən çox bərk parıldayırdı, bəzən də elə bil ki, sönürdü: durğunlaşır, rəngi solurdu. Krass aristokrat nəslindəndi, fövqəladə bir natiqdi, böyük dövləti vardi; mehriban, nəzakətli bir adamdı, bununla da məşhur olmaqdan başqa şan-şöhrət və böyük nüfuz qazanmışdı. Biz öz hekayəmizə başlamazdan əvvəl Krass bir neçə dəfə vətəndaş müharibəsində, Sullanın tərəfində igidliklə vuruşmuşdu və müxtəlif inzibati vəzifələrdə olmuşdu.

Qortenzi onu dalğınlıqdan çıxartdı:

- Xoş gördük, Mark Krass! Görünür, ulduzları seyrə dalmışan?
- Krass da cavab verdi:
  - And olsun Herkulesə, yaxşı bilmisən. Bu...
  - “Bu” hansı?
  - Bax o bizdən iki sıra yuxarıda oturan yunan gözəli.

<sup>1</sup> Venera – məhəbbət və gözəllik ilahəsi

– Hə? Mən də onu görmüşəm. Evtibidadır.  
– Evtibida? Sən bununla nə demək isteyirsən?

Qortenzi Krassın yanında oturdu.

– Heç bir şey. Mən ancaq onun adını sənə dedim. O doğrudan da, yunan qızıdır... Kurtidan qadındır...<sup>1</sup>

– Kurtidan qadın? Amma üzdən elə bil xalis ilahədir! Venera özüdür! And olsun Herkulesə, mən Yupiterin<sup>2</sup> – öz gözəlliyi ilə şöhrət qazanmış qızının bundan mükəmməl təcəssümünü təsəvvür edə bilmirəm.

Qortenzi gülümseyərək dedi:

– Sən haqlısan. Məgər Vulkanın<sup>3</sup> arvadına yaxın durmaq mümkün deyil? O öz mərhəmətini, gözəlliyini allahlara, yarımallahlara, hətta bəzən insanlara bəxş etmirmi, – əlbəttə, xoşbəxtlik kimin üzünə gülsə, kim onun xoşuna gəlsə...

– O harada yaşayır?

– Müqəddəs küçədə... Yuxarı Yanus<sup>4</sup> məbədi yaxınlığında.

Krass ona qulaq asmırıldı, fikrə dalaraq, sehrlənmiş adam kimi, gözəl Evtibidaya tamaşa edirdi. Qortenzi bunu görüb əlavə etdi:

– Bu qadından ötrü dəli-divanə olmağın mənası varmı? Dövlətinin ancaq mində birini xərcəsən, bu qadının yaşadığı evi onun öz mülkü eləsən o sənin ixtiyarında ola.

Krassın gözləri bəzən fosfor kimi işq saçardı, indi də bu gözlər birdən parıldadı, lakin elə o saat da söndü. Krass Qortenziyə səri dönüb soruşdu:

– Mənimlə danışmaq isteyirsən?

– Bəlli, bankir Trabulonla olan mübahisəli məsələ haqqında.

– Onlar Qortenzinin dediyi mübahisəli məsələ haqqında söhbət edirdilər. Sulla da, əlli doqquz yaşında ikən yenə də Eşq allahının toruna düşüb, gözəl Valeriya ilə sevgi işinə qurşanmışdı. Bir neçə ay idi ki, o, dördüncü arvadı Tsetsiliya Metellanı dəfn etmişdi. Birdən

<sup>1</sup> Kurtidan qadın – həyat tərzi etibarilə ali kübar cəmiyyətinə mənsub yün-güləxlaqlı qadın.

<sup>2</sup> Yupiter – qədim romalıların etiqadınca, allahların birincisi. Göt ilə yeri idarə edilmiş.

<sup>3</sup> Vulkan – romalıların od və dəmirçilik sənətinin allahi. Çəkic və kelbətinə təsvir edilərmiş.

<sup>4</sup> Yuxarı Yanus – Yanus allahına həsr olunmuş Roma məbədlərindən biri. Hər işin başlanğıcını himayə edərmiş.

şeypur səsi eşidildi. Bu, sıra ilə qarşı-qarşıya durmuş otuz frakiyalı<sup>1</sup> ilə otuz samnitin<sup>2</sup> döyüşə başlamasına işarə idi.

Danışıqlar, gülüşlər, səs-küy kəsildi, hamının gözü vuruşan qədiatorlara dikildi. İlk toqquşma çox dəhşətli oldu: sirkə çökən dərin sükut içərisində qalxanlara dəyən qılıncların kəskin səsi eşidilirdi, ləlekler, dəbilqələrin qırıntıları, sınmış qalxanların parçaları meydana töküldü, qəzəblənmiş qədiatorlar ağır-agır nəfəs alaraq, bir-birinə dalbadal zərbə endirirdilər. Vuruşma başlanandan heç beş dəqiqə keçməmişdi ki, meydanda qan axmağa başladı. Qədiatorlardan üçü can verə-verə yerdə çapalayırdı, o biri qədiatorlar vuruşavuruşa onları ayaqlar altında tapdalayırdı.

Tamaşaçılar tez-tez dəyişən qanlı çarpışmanı elə gərginliklə izləyirdi ki, bunu nə təsvir, nə də təsəvvür etmək mümkün deyil. Onların bu marağını, az da olsa bir şeylə təsəvvür etmək olar: sirkə yiğisan səksən min adamdan, hərə öz gücünə görə, bir-biri ilə on sestersidən tutmuş iyirmi sestersiyə kimi mərc gəlmışdilər, hətta əlli talant<sup>3</sup> mərc gələnlər də vardı: onlardan bəzisi al-qırmızı paltar geymiş frakiyalıların, bəzisi də mavi paltar geymiş samnitlərin qalib gələcəyini iddia edirdilər.

Qədiatorların sıraları seyrəldikcə alqış səsləri daha tez-tez eşidilirdi, daha tez-tez çıçıraraq onları mübarizəyə həvəsləndirirdilər.

Bir saat belə keçdi, vuruşmanın sonu yaxınlaşırırdı. Əlli qədiator meydanda tökülb qalmışdı: onlardan bəzisi ölmüş, bəzisi də ölüm-cül yaraalanmışdı. Yaralılar əzab içində can verə-verə qovrulur, vəhşicəsinə bağırrırdılar.

Samnitlər üçün mərc gələnlər, elə bil ki, onların qalib gələcəyinə əmin ola bilərdilər: yeddi samnit sağ qalan üç frakiyalını araya alıb sixışdırırdılar; frakiyalılar da daldala verib üçbucaq əmələ gətirmişdilər, qüvvəcə üstün olan samnitlərə qəzəblə müqavimət göstərirdilər.

Sağ qalan frakiyalılar arasında Spartak da vardı. Onun pəhləvan vücudu, möhkəm əzələlərindəki fövqəladə qüvvət, mükəmməl və

<sup>1</sup> Frakiyalılar – Frakiyada yaşayan xalq, c.e. I əsrde romalılar tərəfindən istila edilmişdi.

<sup>2</sup> Samnitlər – qədim İtaliyanın dağlıq mahalı. Samniyada yaşayan xalq. Romalılar uzun zaman davam edən müharibədən sonra samnitlər tamamilə romalıların hakimiyəti altına düşmüşlər (c.e. III əsrin başlanğıcında). Samnitlər c.e. I əsrdo üşün qaldıranda Sullanın qoşunları onların çoxunu qırmışlar.

<sup>3</sup> Talant – qədim Yunanistanda ən böyük pul vahidi

mütənasib bədən quruluşu, sarsılmaz və yenilməz igidliyi göstərirdi ki, bu adam, heç şübhəsiz, qabağa gedəcəkdir, – xüsusilə, fiziki qüvvət, möhkəm xarakter həyatda müvəffəqiyyət qazanmağın əsas şərti olan dövrə.

Spartakin otuz yaşı tamam olmuşdu. Yuxarıda söylədiyimiz gözəl xüsusiyyətlərdən başqa, o həm də yüksək fikrə, nəcib və əzəmətli qəlbə malikdi, bunu dəfələrlə sübut etmişdi; bir də ki, oxumuş adamdı, – onun mənsub olduğu ictimai vəziyyətdə bu çox az görünen şey idi.

Spartakin uzun, sarışın saçı, sıx saqqalı vardı; qəşəng üzündən mərdlik və cəsərət yağırdı; həyat eşqi ifadə olunan oynaq, mavi gözlərindən od saçıldı; sakit vaxtlarında kədərli və mehriban görünürdü. Lakin döyüşənde tamam deyişirdi; indi sirk meydanında sifətindən qəzəb yağan bir qələbiator vuruşurdu, onun gözlərindən ildirimlər saçılırdı, siması dəhşətli idi.

Spartak Frakiyada, Rodop dağlarında anadan olmuşdu. Vətənini tutmaq istəyən romalılarla vuruşarkən əsir düşmüşdü. İgidliyinə görə Roma legionuna daxil edilmişdi, burada da fövqəladə şücaət göstərmişdi. Sonra Mitridata və onun müttəfiqlərinə qarşı gedən mühari-bədə elə qəhrəmanlıq göstərmişdi ki, dekan, yəni on adamdan ibarət dəstənin başçısı elan edilmişdi, həm də şərəflə mükafata, yəni mülki çələngə<sup>1</sup> layiq görülmüşdü. Lakin romalılar ikinci dəfə frakiyalılarla mühərabə edəndə, Spartak legiondan qaçıb, həmvətənlilərinə qoşulmuş, onlarla bir yerde romalılar qarşı vuruşmuşdu. Yaralanaraq, ikinci dəfə əsir düşmüşdü. Qanuna görə ordudan qaçanlara ölüm cəzası verilərmiş, lakin Spartak üçün ölüm cəzası qələbiatorluqla əvəz edilmişdi. Onu lanistalardan birinə satmışdır, o da sonralar Spartakı Aktsiana satmışdı.

Spartakin qələbiatorlar sırasına düşməsindən iki il keçirdi. O, birinci lanistası ilə İtaliyanın, bəlkə də, bütün şəhərlərini gəzib dolaşmışdı, yüzdən artıq qələbiator vuruşmasında iştirak etmişdi, bircə dəfə də bərk yaralanmışdı. O biri qələbiatorlar da igid və qüvvətli idi, lakin Spartak həm gücdə, həm də igidlikdə onlardan çox-çox üstün idi, buna görə həmişə qalib geldi, bununla da İtaliyanın bütün amfiteatrlarında və sirklərində böyük şöhrət qazanmışdı.

<sup>1</sup> Mülli cələng – palıd ağacı yarpaqlarından düzələrdi; vuruşmada öz yoldasını ölümden xilas edən Roma əsgərinə verilərdi.

Aktsian Spartakı çox baha almışdı: ona on iki min sestersi vermişdi. Spartak altı ay idi ki, onun idi, lakin Aktsian birçə dəfə də olsa onu Roma amfiteatrlarına buraxmamışdı: ya ona görə ki, öz məktəbində Spartaka qılinc təlimi, vuruşma və gimnastika müəllimi kimi çox yüksək qiymət verirdi, ya da ona görə ki, Spartakı çox baha almışdı, onun həyatını təhlükə qarşısında qoymaq istəmirdi. Spartak sirk meydanında öldürülsəydi, onun üçün verilən pul, Aktsianın çəkdiyi ziyanı ödəyə bilməzdi.

Lakin Aktsian bu gün, ilk dəfə olaraq, Spartakı sirk meydanına buraxmışdı, ona görə ki, Sulla bugünkü döyüş üçün seçilmiş yüz qələbiatorlardan ötrü Aktsiana iki yüz iyirmi min sestersi vermişdi. Bu özü böyük pul idi. Spartak öldürülsəydi, Sullanın səxavət göstərərək verdiyi pul Aktsiana dəyən ziyanı ödəyə bilərdi. Vuruşmadan sonra sağ qalan, – tamaşaçıların azadlıq verdiyi qələbiatorlardan başqa, – bütün qələbiatorlar lanistanın ixtiyarına keçib xüsusi malı olsa da, Aktsian kamerası qapılarından birinə söykənərək, həyəcan içinde və rəngi qaçmış halda vuruşmanın son dəqiqələrini müşahidə edirdi. Aktsiana fikir verən olsayıdı, Spartakdan ötrü onun həyəcan keçirdiyini görməyə bilməzdi. Aktsian Spartakın hər bir hərəkətini, endiridiyi hər zərbəsini, ya endirilən zərbələri dəf etdiyini gərgin halda izləyirdi.

Samnitlər üçün mərc gələn minlərlə tamaşaçılar çığır-açığır deyirdilər:

- Samnitlər, cürətli olun, cürətli olun!
- Vurun! O üç vəhşini doğrayın!
- Əllərinde qələbiatorların siyahısı olan tamaşaçılar bağırırdılar:
  - Nebulian, vur onları! Kriks, işlərini bitir! Porfiri, əzişdir onları, əzişdir!

Bu çığırılara cavab olaraq, frakiyalıların tərəfini saxlayanlar onlardan geri qalmır, gurultulu səsle bir ağızdan bağırırdılar, mərci uda-caqlarına az ehtimal etsələr də, ümidişlərini kəsmirdilər. Spartak hələ yaralanmamışdı, qalxanı, dəbilqəsi qırılmamışdı. Elə bu anda onu araya alan samnitlərdən birini qılincla budadı. Bu zərbədən sonra göy gurultusu kimi alqış səsi qopdu, minlərlə tamaşaçının bağırığı eşidildi:

- Spartak, cürətli ol! Mərhəba, Spartak! Yaşasın Spartak!

Spartakla daldala verib, samnitlərlə vuruşan iki frakiyalı da bərk yaralandı. Onların gücü tükəndiyi üçün zərbələri zəif olurdu, özlərini də zəif qoruyurdular.

Spartak çıçırdı:

– Arxami qoruyun! – Qısa qılincını ildirim süretilə işlədərək, hücum edən samnitlərin bütün zərbələrini dəf etməyə məcbur olmuşdu. – Arxami qoruyun!.. Bir az da dözün... biz qalib gələcəyik!

Onun səsi qırılırdı, sinəsi şiddetlə qalxıb enirdi, rəngi qacmış üzündən iri tər damcıları axır, gözləri parıldayırdı, bu gözlərdə qəzəb, dəlicəsinə igidlik, qalibiyyət həsrəti alışın yanındı.

Azca sonra samnitlərdən biri də qarnından yaralandı, bağırساqları bayıra töküldü, qanı töküle-tökülə Spartakdan bir az kənarda yerə yixıldı. O can verə-verə xırıldayırdı, tamaşaçılara lənət yağıdırdı. Ondan sonra Spartakın arxasında duran frakiyalılardan biri kələsinə endirilən qılinc zərbəsindən yerə sərildi.

Bütün sirk alqış səsindən, bağırıdan, hay-küydən titrəyirdi. Tamaşaçılardan gözü vuruşan qələbiylər dikiilmişdi, onların ən xırda hərəkətini, tərpənişini də izləyirdilər. Lutsi Sergi Katilina cəld ayaga qalxıb Sullanın yanında durdu; o, güclə nəfəs alırdı, bu qanlı qırğından başqa heç bir şey görmürdü; gözlərini Spartakın qılincından ayırmadı, çünki frakiyalıların qalib gələcəyi iddiası ilə mərc gəlmüşdi, həm də elə bil ki, onun öz həyatı bu qılincdan asılı idi.

Spartakın qılinci üçüncü samnitin də yuxu damarını kəsdi, o da o biri yoldaşı kimi yerə sərildi. Elə bu anda, Spartakın yeganə köməyi olan frakiyalı da üç qılinc zərbəsi ilə yerə yixildi, elə o saat da öldü, heç cincirini də çəkə bilmədi.

Sırkı nəhəng insan yiğininin uğultusu bürüdü, bu, yırtıcı heyvanların nəriltisine oxşayırırdı. Sonra etrafə dərin bir sükut çökdü, hətta qələbiylərin ağır-agır, qırıq-qırıq nəfəs aldıqları da aydınca eşidildi. Tamaşaçılardan əsəb gərginliyi o dərəcəyə gəlib çatmışdı ki, Romanın taleyi bu vuruşmadan asılı olsaydı da, onların duyduğu gərginlik bundan şiddətli ola bilməzdi.

Vuruşmanın başlanmasından bir saatdan çox keçmişdi. Spartak ağlaşımaz bir cəldliyə və qılinc əlçalmaq ustalığına malik olduğunu, ancaq üç yerdən yüngülə yaralanmışdı, buna heç yara da demək olmazdı, sanki bədəni cirmaqlanmışdı, lakin indi o təkbaşına dörd qüvvətli düşmən qabağında qalmışdı. Onlar az-çox ağır yara-

lansalar da, yaralarından qan axsa da, hər halda qorxunc qüvvə idilər, çünki dörd nəfərdilər.

Spartak ne qədər qüvvətli və qoçaq olsa da, sonuncu yoldaşının öldüyünü görüb, özünün də ölümünün yaxınlaşdığını hiss etdi:

Birdən gözləri parıldadı; xilas olmaq üçün ağılna bir şey gəldi: keçmişdə Horatsilərin Kuriatsilər<sup>1</sup> qarşı işlətdiyi fənddən istifadə etmək qərarına gəldi, — qaçmağa başladı. Samnitlər onun ardınca cumdular.

Tamaşaçılardan beçə verən arı kimi uguldayırdı.

Spartak heç əlli addım qaçmamışdı ki, birdən geri döndü, ən qabaqda gələn samnitin üstünə cumdu, əyri qılincını onun döşünə soxdu. Samnit sentirleyib əllərini qaldırdı, elə bil ki, dayanacaq axtarrırdı, sonra yerə yixildi. Spartak ikinci samnitin üstünə cumdu, qalxanı ilə düşmənin qılinc zərbələrini dəf edərək, onu da öz qılinci ilə yerə sərdi, tamaşaçılardan iftixarla bağırıldılar: indi hamı frakiyalının tərəfində idi.

İkinci samnit yerə yixılan kimi onun üçüncü yoldaşı özünü yetirdi. Üçüncü samnit çox yerində yaralanmışdı. Spartak qılincını işə salmadı, görünür onu öldürmək istəmirdi, ancaq qalxanı onun başına vurdu. Samnit zərbədən gicəllənərək yere yixildi. Bu zaman dördüncü samnit yoldaşının köməyinə yüyürdü; o lap əldən düşmüdü. Spartak samnitin üstüne cumdu, onu yaralamamaga çalışaraq, bir neçə zərbə ilə qılincını əlindən saldı, sonra da qüvvətli qolları ilə onu qamarlayıb yerə yixdi, qulağına piçıldı:

– Kriks, qorxma, bəlkə səni ölümündən qurtara bildim...

Spartak bir ayağını Kriksin, o biri ayağını da qalxanla vurub gicəlləndirdiyi samnitin sinəsinə qoydu, bu vəziyyətdə xalqın qərarını gözləyirdi.

Gurultulu, sürəkli alqışlar, yeraltı sarsıntıdan qopan uğultu kimi, bütün sırkı bürüdü. Tamaşaçılardan, bəlkə də, hamısı baş barmaqlarını açaraq, yumruqlarını yuxarı qaldırdı: hər iki samnitə həyat bəxş edildi.

Katilinanın alınından tər yağış kimi töküldü; o, Sullaya sarı dönüb dedi:

<sup>1</sup> Horatsilər Kuriatsilərə qarşı – rəvayətə görə, romalı üç qardaş Horatsilər Alba-Voig şəhəri tərəfindən meydana çıxarılan üç qardaş Kuriatsilərlə vuruşmalı, bu iki şəhərin arasında gedən müharibəni həll etməli idilər. Üç qardaş Horatsilərdən ikisi ölü, o birisi fənd işlədərək Kuriatsilərə qalib gəlir. Spartak indi həmin fəndi tətbiq etmişdi.

– Nə igid adamdır! Belə qüvvətli adam, romalı olmalı idi!

Yüzlərcə adam çığıraraq deyirdi:

– İgid Spartaka azadlıq verilsin!

Qladiatorun gözləri qəribə bir işqla parıldadı. O kətan kimi ağardı, əlini ürəyinə qoydu, azadlıq sözü ilə, bu ümidiş çırpinan qəlbini elə bil ki, sakitləşdirmək istəyirdi.

Minlərlə səs təkrar edirdi:

– Azadlıq, azadlıq!

Qladiator güclə eşidilecək bir səslə piçildadi:

– Azadlıq! Azadlıq! Ey Olimp allahları, qoymayın ki, bu yuxu kimi keçib getsin! – Onun kirpikleri göz yaşı ilə isləndi.

Kim isə ucadan bağırdı:

– Yox, yox! O bizim legionlardan qaçmışdır! Qaçmış döyüşçüyə azadlıq vermək olmaz!

Tamaşaçılarından bir çoxu Spartakın igidiyyinə görə mərci uduzuqlarından ədavətlə çığırdılar:

– Yox, yox! O legiondan qaçmışdır!

Frakiyalının üzü əsəbi halda səyridi, başını, onu ittiham edən səsə tərəf çevirdi, bu sözü ortaya atan adamı nifret yağan gözləriylə axtardı.

Minlərlə adam çığıraraq deyirdi:

– Spartaka azadlıq verilsin, azadlıq verilsin, azadlıq verilsin!..

Qladiatorun həyat məsəlesi həll olunanda keçirdiyi hissləri təsvir etmək mümkün deyil, Spartakın rəngi qaçmış üzündə, əzələlərinin gərginliyində, gözlərinin parılıtısında təşviş, əzab dolu intizar əks olunurdu, qelbində ümidiş-ümidsizlik arasında gedən mübarizə çox aydın oxunurdu. Bu adam saat yarım ölümlə çarpışmışdı, bir an da olsa ruhdan düşməmişdi, xilas olmaq ümidi尼 itirməmişdi, təkbaşına dörd qladiatorla vuruşmuşdu, on iki ya on dörd nəfər özü kimi bədbəxt yoldasını öldürdü, heç bir həyəcan keçirməmişdi; lakin indi dizləri büküldüyüni hiss etdi, özündən gedib sirk meydana yixilmamaq üçün meyit daşımığa gələn lorarılardan birinin çiyinə söykəndi.

Tamaşaçılar elə ucadan bağırırdı:

– Azadlıq verilsin, azadlıq verilsin!

Katalina Sullanın qulağına piçildadi:

– O azad olmağa layiqdir!

Sulla Valeriyaya heyranlıqla tamaşa edəndə qadın ucadan dedi:

– O, buna layiq olacaq!

Sulla sualedici bir nəzərlə Valerianın məhəbbət, mehribanlıq və şəfqətlə parıldayan gözlərinə baxdı: sanki o, qladiatorun azad olunması üçün Sullaya yalvarırdı:

– Siz istəyirsiniz azad olsun? Yaxşı! Qoy azad olsun!

Sulla başını əydi, – bu razılıq işarəsi idi. Spartak azad oldu. Tamaşaçılar bunu gurultulu alqışlarla qarşılıdlar.

Lorari Spartaka dedi:

– Sən azad oldun! Sulla sənə azadlıq verdi.

Spartak dinmədi, tərəpnəmədi, bu şirin xəyaldan ayrılmamaq üçün gözlərini açmadı: o aldاناğından qorxurdu, öz xoşbəxtliyinə inanmaq istəmirdi.

Kim isə onun başı üstündən piçildadi:

– Ay yaramaz, igidiyyinlə mən müflis elədin.

Spartak bu sözdən ayılıb gözlərini açdı, lanistaya baxdı: Spartakın sahibi meyitdaşyanlarla bərabər onu təbrik etməyə gəlmişdi,

– Aktşian hələ də Spartakın onun ixtiyarında qalacağına ümidi edirdi. İndi o, frakiyalının qəhrəmanlığına lənət yağırdırdı: xalqın axmaq-casına mərhəməti, Sullanın quldurluq hesabına göstərdiyi alicənablıq onu on iki min sestersidən məhrum etmişdi.

Lanistanın sözü frakiyalını inandırdı ki, bu yuxu deyil. Ayağa qalxdı, nəhəng qəddi-qamətinə əzəmətlə düzəltdi, əvvəl Sullaya, sonra da camaata baş əydi, kaməraya açılan qapıdan keçib yenə də gurultulu alqışlarla meydandan çıxdı.

Elə bu anda Tit Lukretsi Kar yeniyetmə Kassi ve yanında oturan yaxın dostu cavan Qay Memmi Hemell<sup>1</sup> ilə təkrar səhbətə başlayaraq dedi:

– Yox, yox, ətrafımızda olan şeyləri allahlar yaratmamışlar.

Qay Memmi Hemell ədəbiyyata, incəsənətə çox böyük həvəs göstərirdi, fəlsəfə ilə də çox maraqlanırdı. Sonralar Lukretsi, hələ inididən üzərində düşündüyü “De rerum naturae” (“Əşyanın xassəsi haqqında”) poemasını ona həsr etmişdi.

Kassi soruşdu:

<sup>1</sup> Qay Memmi Hemell – e.ə. 66-cı ilde xalq tribunu. E.ə. 53-cü ilde konsulular seckisində iştirak edənləri aldatma yolla öz tərəfinə çəkdiyindən müqəssir hesab edilmiş, Yunanistana getmişdir. İstedadlı natiq və böyük təhsil sahibi idi.

– Bəs onda dünyani kim yaratmışdır?

– Dünyanı maddənin əbədi hərəkəti və gözə görünməyən molekulyar cisimlərin birləşməsi yaratmışdır. Sən yerdə və göydə bir çox cisimlərin meydana gəldiyini görürsən, onların yaranması sərni bilmediyindən, elə zənn edirsən ki, onları allahlar yaratmışdır. Heç vaxt heç bir şey hecdən meydana gəlməmişdir, gələ də bilməz.

Kassi bu sözə heyvət edərək soruşdu:

– Bəs onda Yupiter, Yunona, Saturn nədir? – Kassi Lukretsinin söhbətini çox xoşlayırdı.

– Bunlar hamısı insan nadanlığından və qorxudan əmələ gəlmışdır. Mən səni, əziz balam, böyük Epikürün nəzəriyyəsi ilə tanış edərəm, bu yeganə doğru nəzəriyyədir; Epikür allahların qüdrətindən, Yupiterin təsəvvür edilən ildirimlərindən, insanları dəhşətə salan göy gurultularından, zəlzələlərdən qorxmamışdır. Epikür insanlar arasında kök salan mövhumatla mübarizə etmiş, fövqəladə bir cəsarətlə təbietin ən gizlin sırlarınə əl atmış, əşyanın əmələ gəlməsini və xassesini kəşf etmişdir.

Bu zaman Kassinin mürəbbisi, atasının ona qaranlıq düşənə qədər evə qayıtmaq tapşırığını xatırlatdı, onu tələsdirməyə başladı. Uşaq dinməz-söyləməz ayağa qalxdı; Lukretsi ilə Memmi də onun ardınca yerindən durdu, hamısı pillələrlə yaxındakı çıxış yoluna sarı enməyə başladı. Kassi və onun dostları Sullanın oğlu Favstın oturduğu yerin yanından keçməli idilər. Böyük Pompey Favstın qabağında durub, onunla mehribancasına danışındı; Pompey oppidumdan buraya tanış xanımları və dostlarını salamlamağa gəlmışdi. Kassi onların yanından yeyin-yeyin keçərkən, birdən dayanıb Favsta dedi:

– Hə, Favst, üç gün əvvəl məktəbdə söylədiyin o ağıllı sözlərini Böyük Pompey kimi məşhur bir vətəndaşın qabağında bir də söylə görək! Axi, sən deyirdin ki, atam romalıların azadlığını əllərindən almaqla, vətənimizin hökmərini olmaqla çox yaxşı iş tutmuşdur. Mən bu sözləri bir də sənin dilindən eşitmək istərdim. Bunun üstündə sənin sıfətinə yaxşıca bir yumruq ilişdirdim, bunun yeri hələ də üzündən getməyib. İndi Böyük Pompeyin yanında səni bir də yumruqlaram, əvvəlkindən də bərk!

On iki yaşlı uşaqın bu sözləri, hərəkəti, qətiyyəti, dəmir iradəsi qarşısında zəif, iradəsiz uşaq dayanıb, dura bilməzdi. Bu cür zəif adamlar bizim zamanımızda çoxdur. Kassi nahaq yerə ondan cavab

gözləyirdi: Favst bu qəribə uşaqın cəsarəti qarşısında başını aşağı salıb, heç bir söz demədi. Azadlığı odlu bir məhabbatlı, böyük qəlb ilə sevən bu uşaq Roma hökmərənin oğlunu döyməkdən və biabır etməkdən qorxmamışdı. Sonra Kassi hörmətlə Pompeyə, həm də Memmiyə və Lukretsiyə baş əyib, öz mürəbbisi ilə sirkdən çıxdı.

Bu arada Ölüm qapısı üstündəki sıralardan iyirmi altı yaşılı cavan bir oğlan ayağa qalxdı. Onun əynindəki uzun toqa ariq, nazik qıçlarını örtürdü, bu adı toqadan da uzun idi. Bu ucaboylu adam üzdən zərif görünse də, əzəmetli, zəhmli bir simaya malikdi. O yerindən qalxıb – yanında oturan, başına gənc patrisilər, şıq geyimli adamlar yiğisan cavan bir qadınla xudahafızlaşıldı.

Gözəl qadının əlini öpərək dedi:

– Salamat qal, Valeriya!

O da:

– Salamat qal, Mark Tulli, – deyə cavab verdi. – Yadindan çıxartma: sabah yox, o biri gün Apollon teatrında Sofoklun “Elektra”sı tamaşaşa qoyulacaq, mən də orada iştirak edirəm, gəl!

– Mütləq gələcəyəm.

Bu zaman bir neçə adamın səs eşidildi:

– Sağ ol! Salamat qal, Tulli!

Ənlək sürtmüş, ətirlənmiş, boylu-buxunlu, əlli beş yaşılı qəşəng bir adam Tullinin əlini sıxaraq dedi:

– Salamat qal, Siseron!

Siseron da böyük aktyorun əlini sıxdı:

– Ey gözəl sənətkar Ezop, Taliya<sup>1</sup> səni öz pənahında saxlasın!

Mark Tulli Qaleriyanın yanında oturmuş qırx yaşılı, çox qəşəng bir adama yaxınlaşıb əlini sıxa-sıxa dedi:

– Ey dostlارımın ən sevimlisi, ən kamil insan Kvint Rostsi, Muza<sup>2</sup> ilahələrinin doqquzu da sənin üstündə həmişə qanad çalsın!

Siseron yavaş-yavaş onlardan uzaqlaşdı, bütün çıxış yollarına dolan camaat arasından çox nəzakətlə keçib, Zəfər qapısına yoldandı, gördü ki, Mark Portsi Katon Senzorun iki qardaşı oğlu orada oturmuşdur.

<sup>1</sup> Taliya – qədim yunan mifologiyasında: doqquz Muza ilahəsindən biri

<sup>2</sup> Doqquz Muza ilahələri – qədim yunan mifologiyasında: elm, poeziya və incəsənətin himayədar ilahəleri: Uraniya, Klio, Kalliopa, Melpomena, Poligimniya, Taliya, Terpsixora, Yevterpa və Erato

Mark Tulli Siseronun görüşüb ayrıldığı adamlar incəsənət xadimləri idi. Onlardan biri Qaleriya Embolariya idi. O iyirmi üç yaşlı gözəl bir qadın, o zamanın ən məşhur aktrisası idi, çox vaxt da tragic rölləri ifa edərdi. O birisi məşhur tragediya aktyoru Ezop idi; onun əlli beş yaşı olsa da, həmişə etirlənər, ənlək sürterdi, qəşəng geyinərdi. Biri də Ezopun rəqibi, böyük aktyor Kvint Rostsi idi: o öz rolunu ifa edərkən bütün Roma xalqını özü ilə bərabər ağladı, güldürdü, həyəcan keçirməyə vadər edərdi. Kvint Rostsi Embolariyanın yanında oturmuşdu. Siseron odlu dostluq salamı ilə onunla vidalaşmışdı.

Rostsinin bu yaxında qırx yaşı tamam olmuşdu. İstedədi ən yüksək inkişaf dərəcəsinə çatmışdı, özü də çox dövləti idti. Bütün Roma onun pərəstişkarı idi. Ən adlı-sanlı adamlar Rostsinin dostu olması ilə fəxr edirdiler. Sulla, Qortenzi, Siseron, Pompey, Lukull, Kvint Metell, Tsetsili Piy, İqavrili Servili Vatti, Mark Krass, Korneli Skribonian, Kurion, Asiyali Publi Korneli Stsipion bir-birinə macal vermədən onu dəvət edirdi, Rostsinin ancaq ustad bir aktyor kimi deyil, həm də cəsarətli, mərd, çox istedadlı bir insan kimi tərifləyib yüksəldir, ona mehribanlıq edirdiler. İftixar hissindən meydana gələn bu səmimi pərəstiş xüsusiələ ona görə qiymətli idi ki, bu adamlar – adı insanlar deyildi, həm zəka, həm də mənəviyyatca başqalarından fərqlənən böyük insanlar idi.

O üç məşhur aktyorun ətrafında artistlik aləminin bir az kiçik ulduzları toplanmışdı. O zaman bu aktyorlar Roma camaatını özünə məftun etmişdi: romalılar – Esxilin<sup>1</sup>, Sofoklun, Evripidin<sup>2</sup>, Pakuvinin<sup>3</sup> tragediyalarına, Aristofanın<sup>4</sup>, Menandrin<sup>5</sup>, Filemonun<sup>6</sup>, Plavtin<sup>7</sup> komediyalara baxmaq üçün teatrлara dəstə-dəstə gələrdilər.

Zəhlətökən pərəstişkarlar, kütbein avaralar, böyüklik xəstəliyinə, axmaqcasına şöhrətpərestlik azarına tutulan, kəskin təessüratlar və duyğular arzusu ilə yaşayan adamlar da – Embolariyanı, Ezopun, Rostsinin və onların məsləkdaşlarının ətrafında dolaşdırlar.

<sup>1</sup> E s x i l (e.ə. 525-456-ci illər) – böyük yunan tragiki

<sup>2</sup> E v r i p i d (e.ə. 480-406-ci illər) – Yunan tragiki, dramaturqu və rəssamı

<sup>3</sup> P a k u v i (e.ə. 220-132-ci illər) – Roma satiriki, dramaturqu və rəssamı

<sup>4</sup> A r i s t o f a n (e.ə. təxminən 446-388-ci illər) – çox böyük yunan komediyanəvisi

<sup>5</sup> M e n a n d r (e.ə. təxminən 343-293-cü illər) – Yeniattika (İskəndəriyyə) komedyasının görkəmlı nümayəndəsi

<sup>6</sup> F i l e m o n – Menandrin müasiri, Yeniattika komedyasının nümayəndəsi

<sup>7</sup> P l a v t (e.ə. təxminən 254-184-cü illər) – Roma komediyanəvisi

O dövrdə aktyorlara edilen pərəstişkarlıq çox yüksək dərəcəyə çatmışdı; – bunu onların gələri və dövləti aydın göstərirdi. Bu barədə bir şeyi söyləmək kifayətdir: Rostsi bir tamaşaçıda iştirak etməklə min denari qazanırdı, bu bir ildə yüz qırx altı min denari edirdi.

Mark Tulli Siseron sıralardın keçib, Katonla Sepionun yanına gəldi, dostcasına salamlaşdıqdan sonra onların yanında oturdu, böyük hüsn-i-rəğbət bəslədiyi Katonla söhbətə başladı.

Yuxarıda dediyim kimi, Mark Tulli Siseronun bu zaman iyirmi altı yaşı vardı. O cavan və qəşəngdi, bədəncə zəif, cılız olsa da, əzəmətli simaya malikdi. Boynu uzundu, üzünün düzgün xətlerində mərdlik, cəsarət, ciddiyət ifadə olunurdu. Alnı, əzəmətli zekasına uyğun olaraq, çox genişdi. Qaşlarının tükü six və qarışq, yaxından görən gözləri iri və parlaqdı. Qəşəng biçimli dodaqları həmişə gülümserdi; bu təbəssümədə çox vaxt istehza görünə də, bu istehzanın özündə də şəfqət duyulardı. Siseron besiretli əqlə, geləcəyi görmək qabiliyyətinə, çox kəskin hafizəyə və natiqlik istedadına malik olduğundan, böyük həvəsle və səylə çalışaraq, iyirmi altı yaşında həm filosof, həm natiq, həm də hamı tərəfindən bəyənilmiş gözəl bir şair kimi şöhrət qazanmışdı.

Hələ lap gənc yaşlarında yunan şairi Arxidən poetikanı öyrənmişdi; sonralar o, məşhur nitqlərinin birində Arxini müdafiə də etmişdi. Arxi şairlik istedadı və gözəl qəlbə malik olması ilə böyük şöhrət qazanmışdı. O zaman, Arxi Mitridata<sup>1</sup> və Tiqrana qalib gelən böyük Lukullun evində yaşayırmış, onun uşaqlarına şer sənətini öyrədirmiş. Eyni zamanda Romadə məktəb açıbmış, patrisi ailərinin cavanları bu məktəbdə oxuyurmuş. Arxi, bəhs etdiyimiz hadisələr dövründə “Kimvrlər mühəribəsi haqqında” poemasını yazıb qurtarmış və nəşr etdirmişdi. Poemada ığid Qay Marini çox tərifləmişdi: Qay respublika dövründə yeddi dəfə konsul seçilən yeganə romalı idi.

Qay Marinin şanlı ığidlıyi nəticəsində Roma həm Yuqurtaya<sup>2</sup> qalib geldi, həm də respublikanı tevtlonların və kimvrlərin təhlükəli hücumundan xilas etdi. Qay Mariyə göstərdiyi bu qəhrəmanlıq üçün Romanın üçüncü banisi<sup>3</sup> adı verildi.

<sup>1</sup> M i t r i d a t – Pont və Bosfor padşahı (Qara dəniz sahiləri). E.ə. I əsrədə yaşa-mış, Kiçik Asiyani və Qafqazı istila etmiş, 27 il romalılarla vuruşmuşdu. E.ə. 63-cü ilde Pompey ona qalib gəlmışdır. Oğlunun xəyanətindən sonra özünü öldürmüştür.

<sup>2</sup> Y u q u r t a – Numidiya padşahı (c.e. I əsr). Numidiya padşahlığı Şimali Afrikada, indiki Əlcəzairin yerində olmuşdur

<sup>3</sup> Əvvəlki iki banilar əfsanəvi Romul və Rem hesab olunur

Siseron hələ Arxinin məktəbində oxuyarkən və on beş yaşına çatanda “Qlavk Ponti”<sup>1</sup> poemasını yazmışdı: poemanın üslub gözəlliyi, şerinin səlisliyi diqqəti cəlb etmişdi. Onda hələ latin dilini gözel poetik əsərləri ile zənginləşdirən Lukretsi, Katull<sup>2</sup>, Vergili<sup>3</sup>, Ovidi<sup>4</sup>, Horatsi<sup>5</sup> yox idi.

Siseron Arxinin məktəbinə getməklə bərabər əvvəl epikürçü filosof Fedrin<sup>6</sup>, sonra da stoik Diodotun, Mitridat Afinanı tutduğun- dan Romaya qaçıb gələn akademik Filonun mühazirələrinə çox həvəslə qulaq asardı. Siseron Romada məşhur rodoslu Molonun<sup>7</sup> iki il natiqlik üzrə söylədiyi gözəl mühazirələrini də nəzərdən qaćır- mamişdı. Molon, Rodos şəhəri romalıların tərəfini saxlayaraq Mitridata qarşı vuruşarkən çəkdiyi xərcin ödənilməsini xahiş etmək üçün Tibr sahillərinə gəlmüşdi. O elə fəvqəladə natiqlik sənətinə malikdi ki, senatda, yunan dilində tərcüməcisiz çıxış etməyə birinci olaraq ona icazə verilmişdi.

Siseron böyük səy ilə – senator və hüquqşunas alimi olan hər iki Stsevolanın<sup>8</sup> rəhbərliyi ilə hüquq elmini öyrənirdi. Yaşca böyük olan Stsevola – avqur<sup>9</sup>, yaşca kiçik olan – baş kahin<sup>10</sup> idi. Onlar Siserona hüquqşunaslığıñ ən incə üsullarını və sirlərini öyrədirmiş.

<sup>1</sup> “Qlavk Ponti” – Siseronun adına yazılın bu poema biziñ gelib çatmamışdır. Qlavk – baliqçuları, donızçıları himayə edən dəniz allahı

<sup>2</sup> Katull (e.e. texminen 80-54-cü illər) – Romanın lirik şairi

<sup>3</sup> Vergili (e.e. 70-19-cu illər) – Publi Vergili Maron. Böyük Roma şairi, “Eneida”nın müəllifi

<sup>4</sup> Ovidi (e.e. 43-17-ci illər) – Publi Ovidi Nazon. Məşhur Roma şairi. Ovidinin ən böyük əsəri “Metamorfozadır” (“İstihale”).

<sup>5</sup> Horatsi (e.e. 65-8-ci illər) – Kvint Horatsi Flak. Məşhur Roma şairi

<sup>6</sup> Fedr – epikürçü filosof, Romada və Afrikada yaşamış, Siseronun müəllimi olmuşdur

<sup>7</sup> Rodoslu Molon – rodoslu ritor. Sezar və Siseron natiqliyi ondan öyrənmişler

<sup>8</sup> Nəzərdə tutulur: 1. Kvint Mutsi Stsevola – e.e. 121-ci ildə Asiyani idarə etmişdir; senatda cəsarətlə Sullaya qarşı danışmışdır. 2. Mutsi Stsevola – baş kahin. Asiyanın canişini vəzifəsində olmuş, e.e. 82-ci ildə öldürülmüşdür. Namuslu, doğruyu adam, odlu vətənpərvər, görkəmlı hüquqşunas və natiq olaraq şöhərət qazanmışdır.

<sup>9</sup> Avqur – Roma kahini. Quşların uçusunu və səsini müşahidə etməklə allahların tədbirini, görülən işlərin noticəsini qabaqcadan söyləmiş.

<sup>10</sup> Baş kahin – səkkiz, sonra da on beş adamdan ibaret pontifiklər kollegiyasına başçılıq etmiş, ayınə aid bütün məsələlərə baxarmış.

Böyük Pompeyin başçılığı altında Marslar və ya müttəfiqlər müharibəsində iştirak edəndə Siseronun on səkkiz yaşı vardı. Sonralar o deyərdi ki, Sullanın igidliyi və həmişə müvəffəqiyyət qazanması məni valeh edərdi.

İndi təsvir etdiyimiz hadisədən iki il əvvəl Mark Tulli ilk dəfə olaraq Forum<sup>1</sup> gəlib, Kvintinin müdafiəsi üçün nitq söyləmişdi. Bir nəfər kreditor<sup>2</sup> öz əmlakını Kvintidən geri isteyirmiş, kreditoru da məşhur Qortenzi müdafiə edirmiş. O zaman Siseron hələ lap cavanmış, belə müdafiə işlərinə yenice qədəm qoyurmuş, əzəmətli Qortenziyə qarşı çıxmışdan qəti surətdə boyun qaçırır. Lakin aktyor Rossi, qohumu Kvintini müdafiə etməyi ondan xahiş eləyir. Rostsi Siseronun çox yaxın dostu imiş; Siseron razılıq verir, Kvintini müdafiə edir. O çox inandırıcı bir şəkildə danışır, öz nitqi ilə hakimləri elə məftun edir ki, davalı məsələni udur.

Sonra Siseron böyük coşqunluqla Sullanın bir əmrinə qarşı çıxb, arretiyalı bir qadının hüququnu müdafiə etmişdi; Sullanın bu əmrinə görə Arretiya əhalisi vətəndaşlıq hüququndan məhrum edilmişdi. Siseron ürekli və qəti bir adam olmasa da, çox cəsarətlə danışmışdı, bu da onun təmiz qəlb sahibi, doğru adam olduğunu göstərirdi. Siseronun bu nitqi çox böyük danışığa və səs-küye səbəb olmuşdu.

Siserona böyük şöhrət qazandıran – ameriyalı Sekst Rossinin müdafiəsi üçün söylədiyi nitq oldu; bu, cavan Siseronun şöhrət zirvəsi idi. Sullanın azad etdiyi Korneli Xrisoqon – Sekst Rossini öz atasını öldürmekdə təqsirləndirirdi. Siseronun müdafiə nitqi – fəvqəladə bir ehtirasla, səbatla söylənmiş, çox canlı, bəlağətli bir nitq idi. Sekst Rossi bərəət qazanmışdı. Siseron isə Qortenzinin ləyaqətli rəqibi elan edilmişdi: bu dəfə o, Qortenzinin əleyhdarı kimi çıxış edib qalib gəlmışdı.

O günlər Siseronun poeması Romanın müxtəlif təbəqələri arasında əldən-ələ gəzirdi. Bu, müəllifin istedadına olan ümumi məftunluğunu daha da artırdı. Sonralar Siserona əsərləri ilə latin dilini əlçatmaç yüksəkliyə qaldırmaq nəsib oldu. Bu əsərlərin nəyi ilə fəxr etmək olardı: nəzəri dərinliyi iləmi, əxlaqi duyğuların təmizliyi iləmi, fikrin əzəməti iləmi, üslubun gözəlliyi iləmi, ya da Attika<sup>3</sup> incəliyi ilə fərqlənən forma cazibədarlığı iləmi, – bunu demək çətindir.

<sup>1</sup> Forum – xalq yığıncaqları və ictimai məsələlər həll edilən meydan

<sup>2</sup> Kreditor – borc pul və mal verən adam və ya idarə

<sup>3</sup> Attika – Qədim Yunanistanın bir mahalı, baş şəhəri Afina olmuşdur. Öz zama-nına görə, elmin, fəlsəfənin, incəsənətin yüksək inkişafı ilə şöhrət qazanmışdır.

Haqqında danışdığımız bu poema “Mari” adlanırdı. Əsərin ancaq kiçik bir parçası bizə gəlib çatmışdır. Siseron əvvəl oliqarxlar<sup>1</sup> fikrinin tərəfdarı olduğundan, poemada da onların dünyagörüşü ifadə olunurdu. Əsər Siseron kimi Arpinoda anadan olmuş Qay Marinin şərəfinə yazılmışdır. Mari bu əsəri son dərəcə xoşlarmış.

Biz tez-tez mətləbdən kənara çıxdığımız üçün oxucularımızdan üzr istəməliyik. Məsələdən uzaqlaşmağın mövzunun özündən, həm də azad Romanın son əsrində yaşayan məşhur adamların qisaca təsvirini vermək zərurətindən meydana gəlmişdir: bu adamlar ya mərdliyi, cəsarəti və xeyirxahlığı, ya qara qəlbi, dəhşətli nöqsanları, ya da gözəl işləri ilə ad çıxarmışlar. Onların şücaətini, mərdliyini yaddan çıxaran, pozulmağa, cırlaşmağa doğru gedən nəvələrinin hafizəsində babalarının bu tarixi xatirələrini canlandırmaq heç də yersiz olmaz.

İndi biz əsil mətləbə qayıdaq.

Siseron təəccübə gənc Katondan soruşdu:

– Ah böyük tanrılar, sənin barəndə danışılan sözlər yoxsa doğrudur?

Uşaq qaşqabağını tökərək cavab verdi:

– Bəli, doğrudur. Yoxsa mən haqlı deyiləm?

Siseron Katonun alnından öpüb yavaşca dedi:

– Gənclərin ən cəsarətliyi Katon, sən haqlısan, ancaq, təəssüf ki, sözün doğrusunu açıq demək həmişə mümkün deyil, çox vaxt haqq qüvvətin qarşısında güzəştə getməlidir.

Onlar bir anlığa susdular.

Tulli uşaqların mürəbbisi Sarpedondan soruşdu:

– Axı, necə oldu ki?..

Sarpedon onun sözünü kəsdi:

– Sullanın əmri ilə hər gün adam öldürdüyündən mən ayda bir dəfə bu iki şagirdimlə hökmədarın yanına getməli idim; ona görə getməli idim ki, Sulla adam qırmaq ehtirasına tutulduğundan, bu uşaqlara hüsn-rəğbət göstərdiyi, onları dostlarından hesab edib, proskripsiya siyahısına salmaq fikrinə düşməyəydi. Sulla, doğrudan da, onları həmişə hüsn-rəğbətlə qəbul edərdi, əzizlərdi, xoş sözlə

<sup>1</sup> Oliqarxiya – yuxarı aristokrat, istismarçı təbəqənin hakimiyyəetine əsaslanan üsuli-idare. Sullanın hökmranlığı dövründə belə bir oliqarxiya üsuli-idarəsi yaranmışdı

yola salardı. Bir gün onun yanından çıxbı gedəndə Forumdan keçəndə ürək parçalayan fəryad eşitdik: səs Mamartin həbsxanasının qübbələri altından gəldi...

Katon onun sözünü kəsdi:

– Mən də Sarpedondan soruşdum ki: “Bu çığırınlar kimlərdir?”

Sarpedon belə cavab verdi: “Sullanın əmri ilə öldürülən vətəndaşlardır”. Soruşdum: “Onları niyə öldürürülər?” Dedi ki: “Azadlığı istədikləri üçün, azadlığa sədaqətli olduqları üçün öldürürülər”.

Bu dəfə Sarpedon Katonun sözünü kəsdi:

– Onda bu ağılsız uşaq acıqlı-acıqlı dedi: “Sən niyə mənə qılınc vermədin? Axı, mən bir neçə dəqiqə əvvəl vətənimin bu qəddar, zalim hökmədarını öldürə bilərdim!” Bədbəxtlikdən bu sözləri elə ucadan dedi ki, etrafındakılar eşitdilər.

Sarpedon bir az susduqdan sonra əlavə etdi:

– Bunu sən haradan eşitdin?

Siseron:

– Bu məsələ bir çoxlarına məlumdur... – dedi. – Hamı da uşaqın cəsarətindən iftixarla danışır...

Sarpedon ümidsizliklə ucadan dilləndi...

– Bu söz Sullanın qulağına çatsa necə olar? Bu sənin başına müsibət aqmazmı?

Katon qaşlarını çataraq nifrətlə dedi:

– Qoy açsın! Dediyməm sözləri, sizin hamıınızın qabağında tir-tir əsdiyiniz adamin üzünə də deyə bilərəm! Mən hələ çox cavan olsam da, and olsun Olimpin bütün allahlarına, o məni itirə bilməz!

Siseronla Sarpedon heyretlə bir-birinə baxdılardı, Katon isə həyəcanla dedi:

– Ah, mən toqa geyə bilsəydim!

Siseron soruşdu:

– Onda nə edərdin, ay ağılsız?! – Sonra da əlavə etdi:

– Susacaqsan, ya yox?!

– Mən onda Lutsi Korneli Sullanı məhkəməyə çəkərdim, bütün xalq qarşısında onun təqsirlərini üzünə oxuyardım...

Siseron ona acıqlandı:

– Sus, sus deyirəm! Sən bizim hamımızı məhv etmək istəyirsən! Mən ağılsızlıq edib Marinin igidliyini tərənnüm etdim, məhkəmədə iki adamin müdafiəsinə qalxmışdım, onlar Sullanın tərəfdarı deyildi,

məlum şeydi ki, bununla keçmiş hökmərin hüsn-rəğbətini qazanmadım. Yoxsa istəyirsən ki, sənin bu ağılsız sözlerinin üstündə biz də onun qəzəbinə düşər olan hədsiz-hesabsız adamlardan birinə çevrilek. Bizi öldürsələr, bununla biz Romanı o zalim hökmərin qara pəncəsindən xilas etmiş olarıqmı? Qorxu, romalıların damarlarında axan qədim babalarının qanını dondurmuşdur, bir də ki, Sullaya həmişə xoşbəxtlik üz verir, o həmişə müvəffəqiyyət qazanır, o böyük qüdrət sahibidir...

Katon Siseronun təkidiylə söylədiyi nəsihətinə qulaq asaraq lap astadan dedi:

– O Xoşbəxtdənsə Ədalətli adını qazansayıdı, daha yaxşı olardı. Sonra öz-özünə nəsə mizildanaraq, yavaş-yavaş sakitləşdi.

Bu zaman andabatlar camaatı qanlı, dəhşətli bir oyunla əyləndirildilər, oyunda iştirak edən iyirmi nəfər bədbəxt qladiatoriun hamısı öz həyatından el çəkməli idi.

Sullanı tamaşalar lap dərixdirmişdi. İndi o bir fikirlə məşğuldı. Ayağa qalxıb, Valeriya oturan yerə getdi, nəvazişlə baş əyib, ona xeyli baxdı. Sulla öz baxışlarına, bacardığı qədər mehriban, itaətkar, xoş ifadə verməyə çalışırdı:

– Valeriya, sən sərbəstsən?

– Bir neçə ay əvvəl ərim məni boşayıb, ancaq biabırçı bir səbəbə görə deyil, eksinə...

Valeriya qara gözləri ilə Sullaya nəvazişlə, həm də məhəbbətlə baxındı.

Sulla:

– Bilirom, – dedi. Əvvəller hökmər olan bu adam bir an susduqdan sonra soruşdu: – Məni sevə bilərsənmi?

Valeriya başını aşağı əyrək cavab verdi:

– Bütün qəlbimlə!

Füsunkar bir təbəssüm onun həssas dodaqlarını azca araladı.

Sulla həyəcandan titrəyən bir səslə dedi:

– Valeriya, mən də səni sevirəm! Mənə elə gəlir ki, hələ mən indiyə qədər belə sevməmişəm!

Onlar susdular. Əvvəller Romanın hökməri olan adam bu gözəl qadının əlini əlinə alıb ehtirasla öpdü, sonra da əlavə etdi:

– Bir aydan sonra sən mənim arvadım olacaqsan.

Sulla bunu deyib, öz dostları ilə şirkə tərk etdi.

## Üçüncü fəsil

### LİBİTİNA VENERASI YEMƏKXANASI

Eskvilinin ən uzaq, dar və palçıqlı küçələrindən birində, Servi Tulli zamanından qalmış, qədim şəhər divarının yanında, Eskvilin və Kverketulan qapıları arasında bir yeməkxana var. O gecə-gündüz, lakin çox vaxt geceler açıq olardı. Yeməkxanaya – Libitina Venerasının, ya da ki, ölürlər, ölüm və dəfn ilahəsi olan Dəfn Venerasının adını vermişlər. Yeməkxananın bir tərəfində, ona yaxın yerdə, kiçik plebey qəbiristanlığı, o biri tərəfində – Sestersi bazilikasına<sup>1</sup> qədər uzanıb gedən boş sahə vardi, yəqin buna görə də yeməkxanaya Dəfn Venerası adı verilmişdi. Plebey qəbiristanlığı üfunətli, xırda qəbirlər dolu idi, ölürləri burada necə geldi basdırıldılar. Nökerlərin, qulların, yoxsulların meyitini bu boş sahəyə atardılar, ancaq canavarlar, bir də quzğunlar onların xeyratını yeyərdilər. Ətraf yerlərin havasını pozan, insan cəsədi ilə münbətləşən bu üfunətli çöldə, yarım əsrən sonra Mesenat adlı çox dövlətli bir adam bağ-bostan düzəltmişdi. Şöhrəti hər yana yayılan həmin bağ-bostan çoxlu məhsul verərdi; bunun səbəbini təsəvvür etmək çətin deyil. Plebeylərin sümüyü ilə gübrələnmiş bu yerdən Mesenatın süfrəsinə gözəl tərəvəz və meyvə gələrdi.

Yeməkxanannın qapısı üstündəki lövhədə Venera ilahəsinin şəkli görünürdü; bu, gözəllik ilahəsi artıq iyrənc megeraya<sup>2</sup> oxşayırırdı, görünür, şəkli bacarıqsız bir rəssam çəkmişdi. Küləkdən yellənən fəner bu miskin Veneranı işıqlandırırdı. Buradan o daha aydın görünse də, heç də gözəlləşmirdi. Lakin fənerin zəif işığı – yoldan keçənlərin diqqətini yeməkxana qapısına üstünə sancılan qurumış qayınağacı budağına cəlb etmək, bu çırkı, palçıqlı, dar küçəni bürüyən qaranlığı bir az zəiflətmək üçün kifayətdi.

Yeməkxanaya gələn adam balaca, alçaq qapıdan içəri girdikdən sonra pilləkən əvəzinə səliqəsiz halda üst-üstə qoyulmuş daşlarla aşağı enir, his basmış, tüstülü, rütubətli bir otağı girirdi.

<sup>1</sup> B a z i l i k a – sira sütunlarla bir neçə hissəyə bölünmüş uzunsov böyük bina

<sup>2</sup> M e g e r a – qədim yunan mifologiyasında üç qisas ilahəsindən biri. Bədəfkar ifritə qadın

Qapının sağ tərəfində, divar dibində ocaq görünürdü, ocaq alovlanı-alovlanı yanır, qalaylanmış qablarda cürbəcür xörək bişirdi. Bunların içərisində ənənəvi qan kolbasası da, həmişə hazırlanan bitki də vardı. Xörəklərin nə ətindən bişdiyini heç kəs bilmək istəməzdi. Bunları – həm yeməkxananın sahibi, həm də işlərə başçılıq edən Taygöz Lutatsiya bişirərdi.

Otağın böyründə balaca, açıq divar taxçasında ailə hamisi allahlarının dörd xırda saxsı heykəli vardı. Taxçada allahların şərəfinə qəndil yanındı; oraya bir neçə balaca çıçək dəstəsi və çələng qoyulmuşdu.

Ocağın yan tərəfində çox çirkli, kiçik bir stol, bir də skamyə qoyulmuşdu; skamyanın vaxtilə zərli və qırmızı olduğu duyulurdu. Yeməkxana sahibi Lutatsiya müştərilərə xörək verməyəndə bu skamyada oturardı.

Divar dibində, sağda və solda, həm də ocaq qabağında köhnə yemək stolları, stolların da ətrafında uzun, kobud skamyalar, ayaqları əsən kətillər qoyulmuşdu.

Tavandan dörd piltəli, tenekə çıraq asılmışdı. Çıraqın işığı ilə ocağın alovu zirzəminin qaranlığını güclə işıqlandırırdı.

İçəri girilən qapının qarşısında bir qapı da vardı, bu qapıdan ikinci otağa girərdilər; ikinci otaq birinci otaqdan həm kiçik, həm də bir az təmiz idi. Həyasız bir rəssam onun divarlarında çox biabırçı şəkillər çəkmişdi. Künçdə otağı zəifcə işıqlandıran birpiltəli çıraq yanındı. Alaqqaranlıqda bircə stol, iki də adı taxt görünürdü.

675-ci ilin on noyabrında, Libitina Venerası yeməkxanasında əvvəlkilərdən daha çox adam vardı. Onların səs-küyü təkcə daxmanı deyil, küçəni də doldurmuşdu. Yeməkxanaya gələn adamlar bərk acmışdı, onlar hər tərəfdən çığırır, yemək tələb edirdilər. Taygöz Lutatsiya da, kömür kimi qara, həbəş kənizi ilə əlləşir, müştərilərin tələbini ödəməyə çalışırdı.

Taygöz Lutatsiya qırıq beş yaşılı, dolğunbədənli, ucaboylu, qırmızıyanaklı, qüvvətli bir qadındı; şabalıdı saçı xeyli ağarmışdı. Cavanlığında o gözəlmış. Lakin gicgahından burnuna qədər uzanan və burun deşiklərindən birinin qıraqına çatan çapıq yeri onun üzünü eybəcərləşdirmişdi. Bir gözü tökülmüşdü; çapıq – tökülmüş gözünün üstündən keçirdi; göz qapaqları göz çuxurunu örtürdü. Bu şikəstliyə görə Lutatsiyaya uzun illərdən bəri "monokola", yəni taygöz deyərdilər.

Bu çapıq yeri çoxdan olmuş bir əhvalatın nəticəsi idi. Lutatsiya onda Rufino adlı bir legionerin arvadı imiş. Rufino Afrikada bir ildən artıq Yuqurta ilə igitcəsinə vuruşmuşdu. Qay Mari Yuqurtaya qalib gəldikdən sonra, Rufino ilə bərabər Romaya qayıdır. Lutatsiya o zaman gözəlliyyinin ən çiçəklənən çağında imiş, ancaq – əfsus ki, – On iki cədvəl qanunlarında<sup>1</sup> nikah haqqında yazılılanların hamisəna əməl etmirmiş. Bir gün Rufino onu qonşuluqda donuz içəlatı çıxaran qəssaba qışqanır, qılincını sıyırib qəssabın işini elə oradaca bitirir, sonra da qılinc zərbəsi ilə arvadını başa salır ki, yazılın qanunlara əməl etmək lazımdır. Bu hadisənin izi bütün ömrü boyu qadının həyatından silinmədi. Rufino elə bilir ki, arvadını da öldürmüdü. Məhkəmə qarşısında Lutatsiyadan çox "qohumu" qəssabı öldürdüyü üçün məsuliyyətə cəlb olunacağından qorxaraq, elə o gecə qaçıb gedir. Rufino Qay Mariyə pərəstiş edirmiş; gedib onun sərkərdəliyi altında vuruşur, Seksta Akvası ətrafında gedən vuruşmada ölü: bu məşhur döyüdə igid Qay Mari Tevtlon qoşunlarını darmadağın edir, bununla da Romanı ən böyük təhlükədən qurtarır.

Bir neçə aydan sonra Lutatsiyannın dəhşətli yarası sağaldı. Əvvəl-lər yiğdiği pulun üstünə ona verilən az-çox ianə pullarını da qoyub, bir qədər vəsait toplayır, bu vəsaitlə yeməkxana avadanlığı ala bilərdi. Sonra Numidiyalı Kvint Tsetsili Metellə<sup>2</sup> müraciət edib onun alicənəbligə sayəsində bu kasıb daxmanı hədiyyə alır.

Lutatsiya üzdən eybəcərləşsə də, qulluq göstərən, şən bir qadın olduğundan, yeməkxanaya gələn müştərilərdən bəzisini hələ də özünə cəlb edə bilirdi; onun üstündə bir neçə dəfə dava da olmuşdu.

Libitina Venerası yeməkxanasına yoxsul əsnaflar – dülgərlər, dulusçular, dəmirçilər, bir də ki, işi bitmiş avaralar – qəbirqazanlar, sirk pəhləvanları, ən alçaq ədalı oyunbazlar, təlxəklər, həm də qələdiatorlar, özünü yalandan şikəstliyə qoyan diləncilər, əxlaqsız qadınlar gələrdilər.

<sup>1</sup> On iki cədvəl qanunları – e.e. V əsrin ortalarında, Roma cəmiyyətinin quldarlıq keçən vaxtında ictimai əlaqələri eks etdirir. Bu qanunlar dövlət quruluşu əsaslarına toxunmadan, hüquq, həm də ailə məsələlərini nizama salır. Qanunlar on iki bürunc cədvələ yazılaraq Foruma qoyulubmuş.

<sup>2</sup> Kvint Tsetsili Metell – e.e. 109-cu ildə Afrikaya, Yuqurta ilə mübarizəyə göndərilmiş, Mutule çayı ətrafındaki vuruşmada ona qalib golmiş, bu qalibiyət dən sonra "Numidiyalı" ləqəbini almışdır.

Lakin Taygöz Lutatsiya belə şeylərin fərqiñə varmazdı. Hər incəliyə əhəmiyyət verməzdı. Axı onun yeməkxanası sərraflar, süvarilər, patrisilər üçün deyildi. Burası da var ki, Lutatsiya mərhəmətli qadındı: onun fikrincə, Yupiterin sərəncamı ilə günəş göy üzündən dövlətlilər də, kasiblara da eyni dərəcədə işiq saçır, dövlətlilər üçün şərab və şirniyyat dükanları, aşxanalar, mehmanxanalar varsa, kasibların da yeməkxanası olmalıdır. Bundan başqa, Lutatsiya öz təcrübəsində bir şeyə qəti inanmışdı: yoxsulun ya dələduzun cibindən çıxan kvadrant, ass<sup>1</sup> və sestəsi varlı vətəndaşın, ya lovğa patrisinin pul kisəsindən çıxan belə pullardan heç də fərqlənmir.

Üzü, sinəsi çapılı yeri ilə dolu olan qoca bir qələbiator bağırdı:

– Lutatsiya, belə şey olar, sən o zəhrimər bitkini bizi nə vaxt verəcəksən?

Qoca qələbiatorun yanında oturan dilənçi çığırı-çığırı dedi:

– Mərc gələrəm ki, Luveni Lutatsiyaya Eskvilin çölündə qarğalardan artıq qalan cəmdəkləri yiğib gətirir. Bax. Lutatsiya belə etdən o murdar bitkiləri bişirir!

Özünü yalandan dilənciliyə qoyan bu adamın məşum zarafatına hamı qəhqəhə ilə güldü. Luveni ortaböylü, enlikürəkli, kök qəbirqazandı, onun qara-qırmızı, səpgili sıfətində küt laqeydlik ifadə olunurdu. Dilənçinin zarafatı onun xoşuna gəlmədi, bu sözün əvezini çıxməq üçün dedi:

– Lutatsiya, düz danışan qəbirqazanın sözünə qulaq as; bu çirkli Velleniyə (dilənçinin adı idi) bitki hazırlayanda belə elə: o yalandan, qanlı yara adı ilə, döşünə ip ilə mal əti bağlayır, ona bitkini bu iyimiş etdən bişir. Yarası-zadı yoxdur, rəhmdil adamları aldadır ki, ona çoxlu sədəqə versinlər.

Bu sözün ardınca qulaqbırıcı bir qəhqəhə qopdu.

– Yupiter tənbəl olmasayı, özü də bərk yatmasayı, o bayaqdan öz ildirimlərindən birini göndərərdi, səni bircə dəqiqədə külə döndərərdi! Onda bu üfunətli, dibsiz tuluga, bu qəbirqazan Luveniyə əlvida deyərdik!

– Dilənçi, and olsun Plutonun<sup>2</sup> qara əsasına, sənin o vəhşi sıfətini elə yumruqlaram ki, onda elə yaralar açaram ki, adamları aldatmağa

bir daha ehtiyacın olmaz. Doğrudan da yalvararsan ki, adamların sənə yazıçı gəlsin!

Dilənçi yerindən qalxdı. Yumruqlarını silkələyə-silkələyə səsi çatdıqca bağırdı:

– Ay boşboğaz, hünərin var yaxın gəl, gel də! Gel! Sən bir dəqiqədə Xaronta göndərərəm! And olsun Merkurinin<sup>1</sup> qanadlarına, pulumdan sənə bir qara pul da verərəm: onu sənin o canavar dişlərinə geydirərəm, möhkəm saxla!

Nəhəngboylu sirk pəhləvanı Qay Taurivi zər atırdı, o birdən nərildədi:

– Kəsin səsinizi, qoca yabılar! Kəsin səsinizi, yoxsa, and olsun Romanın bütün allahlarına, sizi bir-birinəzə elə çırparam ki, çürümüş sür-sümüyünüz qırılıb tökürlər, sizi didilmiş kəndirə döndərərəm!

Xoşbəxtlikdən, elə bu vaxt Taygöz Lutatsiya və onun həbəş kənizi Azur iki yekə qabda buğlana-buğlana bitki gətirib, stolun üstüne qoydular. Yeməkxanaya yığışanların iki ən böyük dəstəsi xörəyin üstünə acgözlükle düşdülər.

Elə o saat araya sakitlik çökdü. Hamıdan əvvəl yemek alan bu xoşbəxtlərin kefi açıldı. Onlar Lutatsiyanın bişirdiyi bitkiləri tərifləyə-tərifləyə aşırırdılar. Bu zaman o biri stollarda zər ata-ata kobud söyüslər söyür, küfrbazlıq edirdilər, bu günün mühüm hadisələrindən – sirkdə qələbiatorların vuruşmasından danışırdılar: buradakı adamlardan bəzisi azad vətəndə olduqlarından, sirkdəki tamaşanı görmüş, onlara da belə bir xoşbəxtlik üz vermişdi. Bu adamlar sirkə buraxılmayan qullara qəribə şeylər söyleyirdilər. Hamı bir ağızdan Spartakın şücaətini, qüvvəsini tərifləyir, onu göylərə yüksəldirdilər.

Lutatsiya o yan-bu yana gedib gəlir, stollara kolbasa verirdi. Yavaş-yavaş Libitina Venerası yeməkxanasında sakitlik bərpa oldu.

Sükütu hamıdan əvvəl qoca qələbiator pozdu, o ucadan deyirdi:

– Mən iyirmi iki il amfiteatrarda, sirklərdə vuruşdum. Hərçənd bədənimi bir az dəlik-deşik elədilər, qarnımı yırtıdlar, sonra yenə tikdilər, amma gövdəmi xilas edə bildim. Görünür, allahlar məni igidlilik və qüvvət cəhətdən binəsib eleməyiblər. Amma sizə deyim ki, mən hələ Basılmaz Spartak kimi qələbiatora, belə qüvvətli pəhləvana, belə qılınc ustasına rast gəlməmişəm, beləsini heç görməmişəm!

<sup>1</sup> Kvadrant, ass – Romada işlədilən xırda pul

<sup>2</sup> Pluton – yunan mifologiyasında yeraltı dünyasının allahlarından biri

<sup>1</sup> Merkuri – yunan mifologiyasında ticarət allahı, səyyahların himayəçisi

Pəhləvan Qay Taurivi (o özü Romada anadan olmuşdu) himayəçi bir tövrle əlavə etdi:

– Romalı ailəsində anadan olsayıdı, onu qəhrəmanlar dərəcəsinə yükseltmək olardı.

Emili Varin ucadan dedi:

– Hayif ki, o barbardır<sup>1</sup>. – Emili iyirmi yaşlı qəşəng oğlandı, lakin üzündə indidən çoxlu qırışlar əmələ gəlmüşdi; bu Emilinin keçirdiyi pozğun həyatın izi idi, onu vaxtından əvvəl qocalmışdı.

Axsaq qoca bir legioner dedi:

– Bu Spartak yaman xoşbəxtir! – Onun alnında enli bir çapıq yeri vardı. – Ordudan qaçmış olsa da, ona azadlıq verildi! Heç belə şey görünüb mü? Görünür, Sullanın kefi duru imiş, ona görə də belə səxavət göstərdi!

O biri qoca qladiator dedi:

– Yəqin ki, lanista Aktsianın yaman acığı tutub!

– O hamiya şikayətləndirdi ki, məni soydular, müflis elədilər, öldürdülər!..

– Eybi yoxdur, öz malı üçün o bolluca pul alıb!

– Hə, sözün doğrusunu demək lazımdır: mal yaxşı mal id! Qoçaq oğlanlardı, hamısı da bir-birindən yaxşı!

– Buna kimin sözü var: mal yaxşı mal id! Amma iki yüz min sestersi də az pul deyil!

– Özü də necəsi! And olsun Stator Yupiterinə!

Pəhləvan ucadan dedi:

– And olsun Herkulesə, o pullar mənim olsayıdı! Çox istərdim ki, qızılın, hər nə şəkildə olur-olsun, hökmranlığını duyaydım, – pulum olsayıdı, ürəyimdən keçəni edərdim.

– Sən?.. Bəs biz? Taurivi, sən elə güman edirsən ki, biz bu iki yüz iyirmi min sestertsini ələ keçirdikdən sonra kefə baxa bilməzdik?

– Pul dağıtmaq çətin deyil, amma pul yiğmaq hər adamın işi deyil!

– Ancaq siz məni inandıra bilməzsiniz ki, Sulla öz dövlətini zəhmət çəkib yimişdir.

– O bundan başladı ki, bir arvadın... dövlətinə varis oldu... Nikopolidən...

<sup>1</sup> B a r b a r – romalılar əcnəbilərə, düşmənlərə deyərdilər

– O arvad Sullaya vurulanda yaşılı idi. Sulla onda hələ cavandı, qəşəng olmasa da, yəqin ki, indiki kimi çirkin də deyildi.

– Arvad ölündə bütün dövləti ona çatdı.

Pəhləvan dedi:

– Sulla cavənlığında kasıbdı. Mən bir vətəndaş tanıyıram, Sulla uzun zaman onun evində yaşayıb, ev yiyəsi onun yemək-içməyini verirmiş, ildə də Sulladan üç min sestersi almış.

– Mitridatla gedən davada, Afina mühəsirə edilib alınanda Sulla qənimətin böyük bir hissəsini ələ keçirə bildi. Bax, onda öz dövlətin artırdı. Sonra proskripsiya dövrü başlandı: Sullanın əmri ilə on yeddi konsul, altı pretor<sup>1</sup>, altmış edil<sup>2</sup> və kvestor, üç yüz senator, min altı yüz süvari, yetmiş min də vətəndaş öldürülmüşdür. Siz necə bilirsınız, onların əmlakı kime verilmişdir? Bir baş xəzinəyəmi? Bundan Sullanın əlinə heç bir şey keçməmişdir?

– İstərdim ki, proskripsiya dövründə onun əlinə düşən dövlətin heç olmasa lap az hissəsi mənim olaydı.

Emili Varin yaxşı təhsil almış gəncdi, bu axşam filosofluq etməyə meyli vardi. O dalğın halda dedi:

– Sulla yoxsulluğun daşını atıb dövlətli olsa da, tanınmaz adam ikən yüksəlib, Romanın hökmdarı, triumfator olsa da, rostranın<sup>3</sup> qabağında qızıl heykəli qoyulsa da, üstünə: “Xoşbəxt Korneli Sulla imperator” sözləri yazılısa da, həmin bu qüdrətli adam elə davasız dərdə düşmüşdür ki, nə qızıl, nə elm bu xəstəliyə qalib gələ bilmir.

Emilinin sözü bura yiğışan adamlara çox təsir elədi, hamı bir ağızdan dedi:

– Doğrudur, doğrudur!

Afrikada Qay Marinin qoşunlarında vuruşan, öz sərkərdəsinin xatirəsi qarşısında pərəstiş edən axsaq legioner acıqlı-acıqlı dedi:

– Ona bu da azdır! Lap yaxşı! Cəzasıdır, qoy çəksin! O qudurmuş yırtıcı heyvandır, insan sıfətinə girmiş əjdahadır! Tökdüyü altı min samnit qanı onu tutmuşdur. Onlar Sullaya bir şərtlə təslim oldular ki, Sulla onları sağ buraxsın, amma altı min adamın hamısı sirkədə öldürülüdü. Onları oxa basanda, Qastili kuriyasına yiğışan

<sup>1</sup> P r e t o r – konsuldan bir dərəcə aşağıda duran vozifo sahibi, məhkəmə hakimiyyəti onun ixtiyarında imiş: başlıca vəzifəsi şəhərə nizam-intizam qorumaqmış

<sup>2</sup> E d i l – Romada vozifo sahibi, tribunun köməkçisi

<sup>3</sup> R o s t r a – qədim Romada, forumda natiqlər tribunası

senatorlar o bədbəxtlərin ürek parçalayan fəryadını eşidib, qorxmuş halda yerlərindən cəld qalxdılar; lakin Sulla çox sakitcə nitqinə davam edir, ancaq həyəcansız bir ifadə ilə senatorlara deyir ki, mənə diqqətlə qulaq asın, bayırda baş verən hadisədən narahat olmayın, orada bir yığın əclafa mənim əmrimlə ibrət dərsi verirlər.

— Bəs Prenestdəki qırğına nə deyirsən? Qonağı olduğu bircə adamdan başqa, bir gecədə — nə arvad, nə uşaqa, nə qocaya, nə cavana aman verməyib, şəhərin bədbəxt əhalisini — on iki min camaatın hamısını qırdırmışdır!

— İtaliyanın ən gözəl şəhərlərini — Sulmonu, Spoletini, İnteramnanı, Florensiyanı dağdırıb yerlə yeksan edən o deyilmi? Özü də nə üstündə: bu şəhərlər Marinin tərəfdarı olmuş, Sullaya olan sədaqətlərini pozmuşlar!

Lutatsiya skamyada oturub, tavaya dovşan əti qoyurdu ki, qızartısin; danışılan sözləri eşidib çıçırdı:

— Ay adam, susun! Siz deyəsən Xoşbəxt hökmədar Sullanı pisləyirsiniz? Size xəbərdarlıq edirəm; dilinizi farağat qoyun! İstəmirəm ki, Romanın ən böyük vətəndaşı mənim yeməkxanamda biabır edilsin!

Qoca legioner ucadan dedi:

— Bir sözə bax! Heç demə bu taygöz də Sullanın tərəfdarı imiş! Səni görüm lənetə gələsən!

Qəbirqazan Luveni yerində bağırdı:

— Adə, ey, Metti, bizim əziz Lutatsiyamız barəsində hörmətlə danış!

— And olsun Bellonun qalxanına, səni bu saat susduraram! Bu nədir? Qəbirqazanın birisi cəsarət edib Afrika cəngavərinə əmr verir!

Bu yeni dava-dalaşın sonu nə ilə qurtaracağ məlum deyildi ki, birdən bir neçə qadının qatma-qarışq nəğməsi eşidildi; onlar çox pis oxuyurdular və, yəqin, bunun yaxşı bir nəğmə olduğunu zənn edirdilər.

Qonaqlardan biri dedi:

— Bu, Eveniyadır.  
— Bu, Lutsiliyadır.  
— Bu, Dianadır.

Həm qapıya baxdı: çox qısa paltar geymiş beş qız oynaya-oynaya, bərkdən oxuya-oxuya içəri girirdi; üzlərinə ənlik-kırşan

sürtmüsdüller, ciyinləri açıqdı. Qızları hay-küylə qarşılıdlar, lakin onlar bu alqışa biabırçı sözlərlə cavab verdilər.

Bu bədbəxt qızların gelişindən sonra orada nələr olduğundan bəhs etməyəcəyik. Yaxşısı budur ki, Lutatsiya ilə kəniniz necə səy ilə süfrə açmasından danışaq: hazırlıq göstərirdi ki, axşam yeməyi çox gözəl olacaqdı.

Dilənci Velleni soruşdu:

— Sən bu axşam kimin gəlməsini gözləyirsən, kimin üçün bu murdar pişikləri qızardırsan, dovşan adına işə vermək istəyirsən?

— Bəlkə Mark Krassı gözləyirsən?

— Yox, Lutatsiya Böyük Pompeyin lap özünü gözləyir!

Gülüşlər və məzəli sözərək davam edirdi; birdən qapı ağzında nəhəng boylu, iribədənli bir adam göründü. Onun saçı xeyli ağarmışdı da, hələ özü qəşəng idi.

Yeməkxananın ayrı-ayrı yerindən bu sözərək eşidildi:

— Hə, Trebonidir.

— Salam, Treboni!

— Xoş gəlmisən, Treboni!

Treboni lanista idi. Bir neçə il idı ki, qladiotorlar məktəbini bağlamışdı, bu mənfəətlə işdən yığıdı pulla dolanırdı. Lakin bu işə adət etdiyindən, həm də həvəslə olduğundan yenə qladiotorların yanına gəlirdi, onu həmişə Eskvilin, Suburanın bütün ucuz yeməkxanalarında görmək olardı; taleyin ögey övladları bu meyxana və yeməkxanalarda hay-küylə əylənərdilər.

Deyilənə görə, Treboni qladiotorlar içərisində çıxmazı, onlarla əlaqə saxlaması ilə fəxr etsə də, patrisilərə də qulluq göstərərdi. Hərc-mərclik baş verəndə ona pulla daha çox qladiotor tutmağı tapşırmışlar. Bunu da deyirdilər ki, mühüm bir məsələ həll olunanda, bezilərinin xeyri üçün hakimləri qorxutmaq və qarışılıqlı salmaq lazımlı gələndə, arabir də məhkəmə hakimləri, ya vəzifə sahibləri seçiləndə dava-dalaş salmaq üçün Treboninin başçılığı altında böyük bir dəstə qladiotor gah Forum, gah da komitsiyalara gələrmiş. Deyirdilər ki, Treboni belə işlərdən böyük fayda götürərmiş.

Hər necə olsa, Treboni qladiotorlarının dostu və arxası hesab edilərdi. Tamaşa veriləndə həmişə sirkə gedərdi; bu gün də orada idı. Tamaşa qurtarandan sonra qapı ağzında durub Spartakı gözləmişdi. Spartak çıxanda onu qucaqlayıb dönə-dönə öpmüşdü, təbrik etmişdi,

Libitina Venerası yeməkxanasına, axşam yemeyinə qonaq çağırılmışdı.

Treboni Lutatsiyanın yeməkxanasına Spartakla, on nəfər də başqa qələbiatorla gəlmişdi.

Spartakın əynində hələ də – sirkdə vuruşarkən geydiyi tünd qırımızı tunika vardi. Çiyindəki plaş toqasından qısa idi: əsgərlər belə plaş, ümumiyyətlə, dəmir paltaların üstündən geyərdilər. Spartak plaşı Treboninin dostu bir nəfər senturiondan birovuz almışdı.

Həmişə bu yeməkxanaya gələn adamlar təzə qonaqları gurultulu alqışlarla qarşılıdlar. Sirkdən gələnlər günün qəhrəmanı igid Spartakı sirkdə olmayanlara iftixarla göstərirdilər.

Qoca qələbiator dedi:

– Qoçaq Spartak, bu yeməkxanaya gələn qəşəng qızların ən gözəlini – gözəl Eveniyani sənə təqdim edirəm.

Eveniya ucaboylu, gözəl bicimli, qaraşın bir qadındı, cəzibədarlıqdan da məhrum deyildi. O, qoca qələbiatorun sözünə əlavə olaraq dedi:

– Mən xoşbəxtəm ki, səni qucaqlaya bilirəm. – Cavab gözələmədən Spartakın boynunu qucaqlayıb üzündən öpdü.

Spartak qızın bu hərəkətindən duyduğu ikrah hissini öz təbəssümü ilə gizlətməyə çalışdı. Eveniyanın qollarını boynundan açaraq, onu üsulluca özündən kənar edərək dedi:

– Təşəkkür edirəm, ay qız. Bu saat mən yorulmuşam... gərək yemək yeyəm...

Lutatsiya Spartakla Trebonini qabaqlayıb, o biri otağa çəgirəcəğirə dedi:

– Bura gəlin, bura gəlin, şanlı qələbiator, burada sizin üçün axşam yeməyi hazırlanmışdır. – Sonra da əlavə etdi: – Gəlin, gəlin. Treboni, sənin Lutatsiyan qayğına qalmışdır. Sizi çox yaxşı dovşan qızartmasına qonaq edəcəyəm: belə qızartma, heç Mark Krassın da süfrəsinə verilmir!

Treboni əlini yavaşça Lutatsiyanın ciyinə vuraraq dedi:

– Yaxşı da, ay kələkbazın biri kələkbaz, yeyib baxarıq, görərik necə qızartmadır! Hələ ki, bizə bir bardaq köhnə velitern şərabı gətir. Bax, köhnə olsun ha!

Lutatsiya ucadan dedi:

– Ay mərhəmətli allahlar! – O, yeməyi hazırlayıb qurtarırdı, qonaqlar da stol dalına keçirdi. – Ay mərhəmətli allahlar! Bu hələ bir

xəbərdarlıq da eləyir: “köhnə olsun!” Mən lap yaxşısını hazırlamışam!.. Bir fikirəs – on bes illik şərabdır! Bu şərab Qay Tseli Kaldın<sup>1</sup>, Lutsi Domitsi Aqenobarbin<sup>2</sup> konsulluğu vaxtından saxlanılır.

Lutatsiya qonaqlarla söhbət edərkən, hebəs kənizi Azur amforanı<sup>3</sup> gətirdi, möhürüni açdı. Qonaqlar möhürü bir-birinə ötürərək diqqətlə baxdılar. Sonra kəniz şərabın bir hissəsini, yarısına qədər su olan qalın şüşəli, hündür qaba tökdü, qalan şərabı da bir az kiçik qaba boşaltdı, – bu qab su ilə qarışdırılmamış şərab üçün idi. Azur qabın ikisini də stolun üstünə qoydu, Lutatsiya da hər qonağın qabağına cam, qabların da arasına abgərdən qoydu. Abgərdənle camaat təmiz, ya su qatılmış şərab tökürdülər.

Bir azdan sonra qələbiatorlar dovşan qızartmasından yeyib Lutatsiyanın aşpzəlq hünərinə qiymət verə bildilər, həm də şərabın neçə illik olduğunu həll etdilər. Velitern şərabi, bardağın möhürüni açanda, orada qeyd olunan tarixə tamamilə uyğun gəlməsə də, hər halda şərabın köhnə, həm də pis olmadığı müəyyən edildi.

Axşam yeməyi yaxşı keçdi; şərab da bol idi. Qələbiatorların kefi açıldı. Hər şey dostcasına söhbətə, gülüb danışmağa həvəs oyadırdı. Doğrudan da, bir azdan sonra otaq səs-küylə doldu.

Hamı Spartakı iftixarla tərifləyirdi; lakin o ümumi şənliyə qoşulmurdu, zarafat etmirdi, özü də elə bil ki, könülsüz yeyirdi. Bəlkə də hələ bu gün başına gələn hadisənin təsiri altında idi, heç gözlənilmədiyi halda azadlıqçı çıxmazı fikrinin sarsıntısından özünə gələ bilməmişdi. Sanki başı üstünü qəm-qüssə, kədər buludları almışdı, nə zarafatla, nə xoş sözlə onun kədərini dağında bilmirdilər.

Treboni dedi:

– Əzizim Spartak, and olsun Herkulesə, səni heç başa düşə bilmirəm!.. – Onun camına velitern şərabi tökmək istərkən, camı dolu görüb təəccüb etdi. – Sənə nə olub? Niyə içmirsən?

Qonaqlardan biri soruşdu:

– Niyə belə dərdisən?

Başqa bir qələbiator ucadan dedi:

<sup>1</sup> Qay Tseli Kald – e.e. 107-ci ildə xalq tribunu, e.e. 94-cü ildə konsul. Marinin tərəfdarı olmuşdur.

<sup>2</sup> Lutsi Domitsi Aqenobarb – e.e. 94-cü ildə konsul, həm də Sullanın tərəfdarı olmuşdur. Kiçik Marinin (Qay Marinin oğulluğu) əmri ilə öldürülmüşdür.

<sup>3</sup> Amfora – iki dəstəklə böyük bardaq

– And olsun Yunonaya, allahlar anasına! – Danışığından o samnitə oxşayırıdı. – Elə zənn etmək olar ki, biz bura yoldaşlıq şənliyinə deyil, ehsana yiğmişmişq. Spartak, sən də elə bil ki, azadlığını bayram etmirsen, ananın matəminini tutursan!

Bu söz sanki Spartakı sarsıdı, o dərindən ah çəkib:

– Bəli, anamın! – dedi.

O daha da kədərləndiyi üçün əvvəller lanista olan Treboni ayağa qalxdı, camını qaldırıb ucadan dedi:

– Təklif edirəm, azadlığın şərəfinə içək!

Qladiatorlar bir ağızdan çıçırdılar:

– Yaşasın azadlıq! – Bu sözü söylərkən onların gözləri parıldadı, hamı ayağa qalxbı, öz camını çox-çox yuxarı qaldırıdı.

Sarışın cavan qladiator dərdli-dərdli dedi:

– Spartak, sən xoşbəxtsen ki, sağlığında azadlığa çıxdın! Azadlıq biziə ancaq öləndə nəsib olacaq.

“Azadlıq” sözünü eşidəndə Spartakin eyni açıldı, gülümseyərək camını çox-çox yuxarı qaldırıb aydın, qüvvətli səslə ucadan dedi:

– Yaşasın azadlıq!

Lakin cavan qladiatorun dərdli sözü onu elə həyəcanlandırdı ki, camını tamam içə bilmədi: şərab boğazından getmədi, o yenə də başını endirdi. Camı stolun üstünə qoyub oturdu, fikrə getdi, hamı susdu. Qladiatorların gözü azadlığa çıxan bu xoşbəxt adama dikilmişdi, bu gözlərdə qıbtə ilə fərəh, sevincə kədər parıldayırdı.

Spartak birdən sükütu pozdu. Gözlerini dalğın-dalğın stola dikib, hər sözü ağır-agır və aydın söyləyərək, hamının bildiyi bir nəğmənin bir bəndini oxudu, – bunu adətən qladiatorlar Aktsionun məktəbində, qılınc təlimində oxuyardılar:

Azad doğulmuşdu o,  
Hələ – əyilməmişdi;  
Yad ellərdə sonralar  
Dəmir qandala düşdü.  
Döyüşməliydi ancaq –  
O nə vətən yolunda,  
Nə doğma kəslər üçün.  
Döyüşməliydi hər gün.  
Döyüşüb, qan axıdib  
Ölürdü qladiator...

Qladiatorlardan bəzisi təəccübələ, həm də sevinclə piçildədi:

– Bizim nəğməmizdir!

Spartakin gözləri xoşbəxtlikdən parıldadı, lakin o yenə də kədərləndi, sanki sevincini gizlətmək isteyirdi; Treboni bunun səbəbini anlaya bilmədi.

Sonra Spartak süfrə başındakı yoldaşlarından soruşdu:

– Siz hansı qladiotorlar məktəbindənsiniz?

– Lanitsa Yuli Rabetsinin məktəbindənik.

Spartak camını götürdü, sanki laqeyd halda şərabı içib, qapıya sarı döndü, elə bu anda içəri girən qulluqçu qızə söyləyirmiş kimi dedi:

– İşıq!

Qladiatorlar baxışdılar, sarışın cavan samnit, sanki kəsilmmiş səhbəti davam etdirərək, dalğın-dalğın dedi:

– Və azadlıq!.. İgid Spartak, sən azad olmağa layiqsən!..

Spartak tez və mənalı bir baxışla qladiotorlara, qladiotorlar da ona baxdılar: onlar bir-birini başa düşdülər.

Cavan qladiotor bu sözləri söyləyəndə, qapıda görünən bir adam uca səslə dedi:

– Məğlubiyyət bilməyən Spartak, sən azad olmağa layiqsən!

Həm başını səs gelən tərəfə çevirdi: qapı ağızında qara penula<sup>1</sup> geymiş, iri bədənli bir admanın durduğunu gördülər, o, Lutsi Sergi Katilina idi.

Katilina, xüsusilə qeyd etdiyi “azadlıq” sözünü söylərkən, Trebonidən başqa hamı – Spartak da, bütün qladiotorlar da sualedici bir nəzərlə ona baxdılar.

Treboni ucadan dedi:

– Katilina! – O elə oturmuşdu ki, üzü qapıya sarı deyildi, buna görə içəri girən adımı o saat görə bilməmişdi.

Cəld Katilinanın qabağına keçib, ona hörmətlə baş əydi və adət üzrə əlini dodaqlarına aparıb onu salamladı:

– Salam olsun sənə, ey şanlı-söhrətli Katilina, salam!.. Belə bir vaxtda, belə bir yerdə, öz aramızda səni görmək şərefinə layiq olduğumuz üçün, biz hamımız hansı xeyrixah ilahəyə şükür etməliyik?

Katilina:

– Treboni, mən səni axtarırdım, – dedi, – sonra Spartaka sarı dönüb əlavə etdi: – Səni də!

<sup>1</sup> Penula – yol paltarı, başlıqlı, isti plas

Katilina öz zahımlığı, adam öldürməsi, gücü və igidliyi ilə bütün Romada ad çıxartmışdı. Qladiatorlar onun adını eşidib bir-birinə baxdılar. Bunu da qeyd etmək lazımdır ki, bəzilərinin qorxudan rəngi də qaçıdı. Hətta yenilməz bir qəlbə malik olan, qorxu bilməyən Spartak da bu dəhşətli patrisinin səsini eşidəndə qeyri-ixtiyari diksindi; qaşlarını çataraq Katilinaya diqqətlə baxdı, sonra təəccüble soruşdu:

— Məni?

Katilina sakitcə:

— Bəli, səni, — deyərək verilən skamyada oturdu, işarə ilə hamiya oturmasını təklif etdi. — Burada sənə rast gələcəyimi heç güman etmirdim, buna heç ümidi də yox idi, amma yəqin bilirdim ki, Trebonini burada görə bilecəyəm. O da mənə igid və şanlı Spartaki tapmaq üçün yol göstərəcək.

Spartak daha artıq heyrətlə Katilinaya baxırdı.

— Sənə azadlıq verdilər, buna layiqsen. Amma pulun yoxdur ki, iş tapana kimi özünü dolandırı biləsən. Mən Qney Korneli Dolabella ilə mərc gəlmışdım, sənin igidliyin sayəsində on min sestersidən artıq pul uddum. Səni axtarırdım ki, pulun bir hissəsini sənə verim. Pul sənindir: mən mərc gələndə pulumun əldən çıxmazı təhlükəsi qarşısında idim, amma sən iki saat vuruşmaqla həyatının əldən çıxmazı təhlükəsi qarşısında idin.

Buradakı adamlar Katilinanın sözünü bəyənib, ona hüsən-rəğbət bəslədiklərini astadan bir-birinə söylədilər, bu aristokrat, hamı tərefindən nifrətlə qarşılanan qladiatorların yanına gəlməyə tənəzzül etmiş, onların igidliyi ilə fəxr etmiş, dar ayaqda öz köməyini əsir-gəməmişdir.

Spartak Katilinaya etibar etməsə də, belə məşhur bir aristokratın göstərdiyi mərhəmətdən mütbəəssir olmuşdu, — o belə münasibətdən yadırğamışdı.

Spartak dedi:

— Ey şanlı Katilina, bu nəcib niyyətinə görə sənə təşəkkür edirəm!.. Ancaq mən bu hədiyyəni qəbul edə bilmərəm, qəbul etməyə də haqqım yoxdur. Mən əvvəlki sahibimin məktəbində mübarizə, güləşmə, gimnastika, qılınc telimi üsullarını öyrədəcəyəm, əminəm ki, öz zəhmətimlə yaşaya bilərəm.

Katilina istəyirdi ki, yanında oturan Treboninin diqqətini başqa şeyə cəlb etsin, öz camını ona uzadıb dedi ki, bu şəraba su qat, özü isə Spartaka sarı əyildi, güclə eşidilən səslə tez dedi:

— Axi mən də oliqarxların təzyiqi altında əzilirəm, mən də iyrenc, pozğun Roma cəmiyyətinin quluyam, mən də bu patrisilərin içərisində qladiatoram, mən də azadlığın həsrətindəyəm... mən işdən xəbərdaram...

Spartak diksinib başını qaldırdı, heyrətlə ona baxdı; Katilina sözünə davam etdi:

— Bəli, mən işdən xəbərdaram... mən də sizinləyəm... sizinlə olacağam. — Sonra yerindən qalxdı, hamı eşitsin deyə, uca səslə dedi:

— Buna görə də içində iki min sestersi möbləğində təzəcə, qəşəng aureya<sup>1</sup> olan bu pul kisəsini rədd etmə. — Katilina balaca zərif pul kisəsini Spartaka uzadıb əlavə etdi: — Təkrar edirəm, bu heç də hədiyyə deyil, bu pulu sən öz zəhmətinlə qazanmışan, bu sənindir; bugünkü uduşumuzun sənə çatan hissəsidir.

Hamı Katilinanı döne-döne, hörmətlə teriflədi: onun səxavətinə valeh oldular. Katilina Spartakin sağ əlini əlinə alıb sıxdı, onun əl sıxmasından Spartak yenə diksindi.

Katilina astadan soruşdu:

— İndi inandın ki, mən işdən xəbərdaram?

Spartak mat qalmışdı: patrisi haradan bəzi gizlin işarələrə və sözlərə bələd olmuşdu, — bunu anlaya bilmirdi. Lakin aydın görünürdü ki, o bunları, doğrudan da bilir. Buna görə Spartak da Katilinanın əlini sıxdı, pul kisəsini tunikasının altına, sinəsi üstünə qoyub dedi:

— Nəcib Katilina, sənin bu hərəkətin məni çox həyəcanlandırıb, özü də çəşib qalmışam, buna görə indi sənə lazıminca minnətdarlıq edə bilmirəm. İcazə versən, sabah səhər sənin yanına gelib bütün təşəkkürümü söylərəm.

Spartak astadan danişa-danişa hər sözü aydın söyləyərək, sınaycı nəzərlə patrisiyə baxdı. Katilina razılıq verdiyini bildirmək üçün başını aşağı əyib dedi:

— Spartak, sən həmişə mənim evimin əziz qonağısan! — Sonra Treboniyə və başqa qladiatorlara sarı dönüb əlavə etdi: — Belə miskin daxmadakı falern şərabı varmış, onda içək bu şərabı!

<sup>1</sup> Aureya — 100 sestersi möbləğində qızıl pul

Taygöz Lutatsiya Katilinanın arxa tərəfində durmuşdu; o nəzakətlə dedi:

– Öger mənim bu əhəmiyyətsiz yeməkxanam, miskin divarları arasında Katilina kimi yüksək qonağı, belə şanlı-şövkətli patrisini qəbul etmək şərəfinə nail olmuşsa, yəqin ki, irəlini görən allahlar özü mənim köməyimə çatmışdır: zavallı Taygöz Lutatsiyanın zirzəmisində bir balaca bardaq falern şərabı saxlanılır, bu, Yupiterin özünün ziyaflət süfrəsinə layiq şərabdır!

Bunu deyib Katilinaya baş əydi, falern şərabını gətirməyə getdi. Katilina əvvəllər lanista olan adama dedi:

– Treboni, indi mənə qulaq as.  
– Dıqqətlə qulaq asıram.

Qladiatorlar Katilinaya baxır, arabir də onun əzəmətli gücünü, şişkin əzeləli qüvvətli qollarını tərifləyə-tərifləyə astadan danışırıdalar; Katilina da bu zaman Treboni ilə yavaşdan söhbət edirdi.

Treboni dedi:

– Eşitmişəm, eşitmişəm. Sərraf Ezefordan, dükanı da Müqəddəs və Yeni küçənin tinindədir, Qostili kuriyasından bir az kənardı...

– Özüdür ki, var. Onun yanına gedərsən. Mənim Ezefora beş yüz min sestəri borcum var, bunu məndən tezliklə istəyir, məni məhkəməyə verib. Eyhamla onu başa sal ki, bu fikrindən dönməsə, ona böyük təhlükə üz verəcək, özü də, guya, sən bunu ona yaxşılıq etmək məqsədile deyirsən.

– Bildim, bildim.

– Ona de ki, qladiatorlara rast gələndə gördüm ki, onlar öz aralarında piçıldıqları, deyirlər ki, Katilina ilə dostluq edən, onun səxavətli verdiyi hədiyyələr və elədiyi yaxşılıqlar üçün minnetdar olan cavan patrisilərdən bir çoxu, – əlbəttə, məndən gizlin, – bir manipula<sup>1</sup> qladiator hazırlayıblar, istəyirlər ki, sizə pislik eləsinlər.

– Katilina, sən deyənlərin hamisini başa düşdüm, arxayıñ ol. Sənin tapşırığını lazımı şəkildə yerinə yetirərəm.

Bu arada Lutatsiya falern şərabını gətirib süfrəyə qoydu. Şərabı camlara töküb içdilər, dedilər ki, pis şərab deyil, ancaq istənilən qədər köhne də deyil.

Lutatsiya soruşdu:

– Ey şanlı-şöhrətli Katilina, şərab xoşuna gəlirmi?

<sup>1</sup> Manipula – koqortanın dörddə biri (100-120 adam)

– Yaxşı şərabdır.

– Bu şərab Lutsi Martsi Filippin<sup>2</sup> və Sekst Yuli Sezarın konsuluğu dövründən saxlanılır.

Katilina ucadan:

– Cəmisi on iki ildir, – dedi.

Bu konsulların adı çəkiləndə o dərin fikrə getdi. Dıqqətlə süfrəyə baxa-baxa qeyri-şüuru qalay çəngəli əlində hərləyirdi. Ətrafa dərin sükut çökmüşdü, Katilina xeyli dinib danışmadı.

Birdən Katilinanın gözlərində od parıldadı, əlleri titrədi, üzü əsəbi halda səyridi, alnın ortasından keçən damar qanla doldu, – bundan göründü ki, onun qəlbindəki müxtəlif hissələr arasında mübarizə gedir, beynində ağır fikirlər dolaşır. Katilina təbiəti etibarilə sözü açıq deyən, açıqürəkli bir adamdı, amansız dəqiqələrində də o, belə olurdu. O, qəlbində coşan zidd ehtiraslar firtinasını gizlətmək istəmirdi, gizlədə də bilmirdi, onun qətiyyət ifadə edən üzü bu firtinanı bir ayna kimi əks etdirirdi.

Treboni onun sinəsindən qopan boğuq iniltini eşidib soruşdu:

– Katilina, nə fikirləşirsin? Nədən dilxor oldun?

Katilina süfrədən gözünü çəkməyərək, çəngəli əsəbi halda əllərində hərləyə-hərləyə dedi:

– Keçmiş yadına düşdü. Həmin bu falern şərab bardağı möhürləndiyi ildə tribun Livi Druz öz evinin eyvanında xaincəsinə öldürülmüşdür, o biri tribun Lutsi Apuley Saturnin<sup>3</sup> də elə... – bunlar yadına düşdü. Bundan bir neçə il əvvəl də Tiberi və Qay Qrakxlər<sup>4</sup> vəhşicəsinə öldürülmüşdür. Bunlar ən gözəl qəlbə malik insanlardı,

<sup>1</sup> Lutsi Martsi Filipp – e.ə. 104-cü ildə xalq tribunu, e.ə. 91-ci ildə konsul olmuşdur. Mari ilə Sultanın mübarizəsində Sultanın tərefsinə saxlamışdır

<sup>2</sup> Lutsi Apuley Saturnin – e.ə. 103-100-cü illərdə xalq tribunu, Marinin tərəfdarı, xalq partiyasının bacarıqlı rəhbəri, Marinin qocaman döyüşülərinə torpaq vermək, çörəyin qiymətini ucuzaşdırmaq qanunu layihələrinin müəllifi olmuşdur və s. Optimatlar bu tədbirlərə amansızcasına müqavimət göstərirdilər. Saturnin senatın binasında öldürülmüşdür.

<sup>3</sup> Qrakxlar – iki qardaş: Tiberi və Qay. Tiberi Qrakx e.ə. 134-cü ildə xalq tribunu seçilmiş və xalq yiğincəgina qanun layihəsi təqdim etmişdir. Layihədə – artıq qalan dövlət torpağının yoxşul vətəndaşlara paylanması və başqa islahatlar təklif olunurdu. İri mülkədarlar senatda bunun əleyhinə çıxmışlar. Tiberi, qanunu senatlı, inqilabi yolla keçirmiştir. Optimatlar buna şiddetli müqavimət göstərmiş, Tiberi Qrakx öldürülmüşdür. Onun qardaşı Qay Qrakx e.ə. 124-cü ildə xalq tribunu seçilmişdir. O, Tiberinin başladığı işi davam etdirmiştir. Senat ona da şiddetli müqavimət göstərmiş, Qay Qrakx üç min torəfdarı ilə birlikdə vuruşmada helak olmuşdur.

vətənimizi zinətləndirən belə insanlar olmamışdır. Hamısı da ancaq bir iş üstündə – yoxsulların və məzumların işi üstündə məhv edilmişdi; hamısını da ancaq eyni qəddar əllər – alçaq optimatların<sup>1</sup> əlləri tələf etmişdi.

Bir az düşündükdən sonra həyəcanla dedi:

– Heç ola bilermi ki, böyük allahlar belə bir sərəncam versinlər: məzumlar heç vaxt rahatlıq görməyəcək, yoxsullar həmişə çörəyə möhtac olacaq, dünya həmişə iki yerə bölünəcək: canavarlar və quzular, parçalayıb yeyənlər və parçalanıb yeyilənlər dünyasına?

Spartak göy gurultusuna bənzər səslə bağıraraq:

– Yox! And olsun Olimpin bütün allahlarına<sup>2</sup>, belə olmayıacaq – deyib, iri yumruğunu stola çırpdı; onun üzündə böyük nifret və qəzəb ifadə olunurdu.

Katilina diksini, gözlərini Spartaka dikdi. Spartak böyük iradə gücü ilə həyəcanını boğaraq, bir az sakit halda dedi:

– Yox, böyük allahlar öz sərəncamlarında belə ədalətsizliyə yol verə bilməzler!

Yenə sakitlik çökdü. Sükutu Katilina pozdu. İndi onun səsində kədər və şəfqət duyulurdu:

– Zavallı Druz... Mən onu tanıyırdım... O hələ çox cavandı... necib, qüvvətli mənəviyyata malik adamdı. Təbiət böyük səxavət göstərərək, ona hər cür qabiliyyət vermişdi, amma o xəyanət və zora-kılığın qurbanı oldu.

Treboni:

– O mənim də yadımdadır, – dedi. – Yadımdadır, xalq yiğincığında nitq söylədi, torpaq qanunlarının təsdiq olunmasını bir daha teklif etdi. Patrisilərə qarşı çıxaraq dedi: “Siz ki, belə acgözsünüz, çox keçməz, sizdən xalqa ancaq palçıq, bir də hava qalar!”

Katilina dedi:

<sup>1</sup> Optimatlar – aristokratların en yüksək təbəqəsi: qulluqda olan aristokratlardan, esasən İtaliyanın hüdudları daxilində torpaq sahibi olan iri quldarlardan ibarətdi. Optimatlar siyasi cəhətdən senata əsaslanan mühafizəkar bir qrup təşkil edirdilər. Lutsi Korneli Sülla optimatların rəhbəri idi.

<sup>2</sup> Olimp – Balkan yarımadasında en hündür dağ (2917 m). Qədim yunanların etiqadında, bütün allahlar Olimpdə yaşayırırmış.

– Onun en qəddar düşməni konsul Lutsi Martsi Philipp idi. Bir gün xalq Philippə qarşı üşyan elədi, Druz onu xilas etmək üçün həbsxanaya aparmasayıdı, xalq, heç şübhəsiz, onu öldürəcəkdi.

Ancaq Druz bir az gecikmişdi: o gelənə kimi Filippi bərk döymüşdülər, burnundan da qan axırdı.

Katilina sözüne davam etdi:

– Deyirlər ki, Druz Filippin ağız-burnunu qanamış görüb ucadan deyir: “Bu qan deyil, qaratoyuq xuruşudur”. Bu söz – Filippin hər gecə vaxtını eyş-işrətdə keçirdiyine işaret idi.

Burada belə söhbət gedərkən, o biri otaqda eyyaşlar çoxlu şərab içdiklərindən yaman səs-küy qopmuşdu, qulaqbaticı səslər getgedə bərkdən eşidilirdi. Birdən Katilina, süfrə yoldaşları ilə bərabər, o biri otaqda hamının bir ağızdan:

– Rodopeya, Rodopeya! – deyə bağırlığını eşitdilər.

Spartak bu adı eşidəndə diksindi. Bu səs ona ana vətəni Frakiyanı, onun dağlarını, ata yurdunu, ailəsini xatırlatdı. Bu həm şirin, həm də acı xatırələrdi.

İyirmiye qədər avara adam bağırbağır dedi:

– Xoş gəlmisin! Xoş gəlmisin, gözəl Rodopeya!

Qəbirqazan dedi:

– Bizim yanımıza təşrif gətirdiyi üçün bu gözəl qızı şəraba qonaq eləyək! – Orada olanların hamısı qızın başına yığışdı.

Rodopeya cavandı, yaşı iyirmi ikidən artıq olmazdı, özü də, doğrudan da gözəldi: qəşəng biçimli, ucaböylü, uzun, sarışın saçları vardı; ağ üzünün xətləri düzgündü, gözleri mavi, canlı və mənalı idi. Əynindəki gümüş haşiyəli açıq mavi tunikası, gümüş bilərzikləri, başındakı mavi yun sarğısı açıq göstərir ki, bu qız romalı deyil, quldur, bəlkə də özü istəmədən pozğun həyat keçirir.

Bununla belə Libitina Venerası yeməkxanasının həyasız, sırtıq müşterilərinin ona çox hörmət və məhrəbanlıq göstərməsindən başa düşmək olurdu ki, bu yaxşı qızdır, məcburiyyət üzündən düşdüyü bu həyatdan bezmişdir, özünü şən göstərse də, bədbəxtdir, bu kobud adamların təmənnəsiz hüsн-rəğbetini qazana bilmişdir.

Rodopeyanın zərif üzü, təvazökarlığı, şəfqət və mərifəti hamını məftun etmişdi. Bir gün ağası onu bərk döyür, – bu adamın peşəsi

aradüzəltmək imiş, — Rodopeya da ağızı-burnu qan içində ağlaya-ağlaya Lutatsyanın yeməkxanasına gəlir; susuzluqdan yanırmiş. Bir az cana gəlmək üçün bir qurtum şərab verirlər. Bu əhvalat bəhs etdiyimiz hadisədən iki ay əvvəl olmuşdu. Rodopeya o vaxtdan, fürsət düşdükçə, iki-üç gündən bir, on beş dəqiqəliyə Lutatsyanın yeməkxanasına gələrdi. Burada özünü sərbəst hiss edərdi, yaşadığı o dəhşətli həyatdan bir neçə dəqiqəliyə can qurtarmaq ona xoşbəxtlik kimi görünərdi.

Rodopeya Lutatsyanın stolu qabağında dayandı. Ona bir cam alban şərabı verdilər; şərabı kiçik qurtumlarla içməyə başladı. Onun gəlməsilə qopan səs-küy kəsildi. Birdən otağın küncündə yenə həkəy başlandı.

Qəbirqazan Luveni, onun Arezi adlı yoldaşı, bir də dilənçi Velleni çoxlu şərab içdiklərindən qızışaraq Katilinanın dalınca ucadan danışmağa başladılar, hamısı da onun yan otaqda olduğunu bildirdi. Süfrə yoldaşları bu əyyaşlara ehtiyatlı olmalarını söyləsələr də, onlar Katilinəni və ümumiyyətlə, bütün patrisiləri söyüb yamanlayırdılar.

Qəbirqazan Arezi çığırırdı:

— Yox, yox! — O enlikürekli, ucaboylu bir oğlandı, pəhləvan Qay Taurivi ilə güleşə bilərdi. — Yox, yox! And olsun Herkulesə və Kaka! Bu lənətə gəlmış zəlilər bizim qanımızı, göz yaşımızı içib yaşayırlar. Onları bura buraxmaq olmaz. Qoy onlar rəzil vücuqları ilə bizim bu yiğişdigiñ yeri murdarlaşmasınlar!

— Eyş-işrət, pozğunluq çirkabı içinde batıb qalan Sullanın tərəfdarı<sup>1</sup> bu qəddar cəlladı, bu dövlətli Katilinəni biz yaxşı tanıyırıq! Zəngin latiklavasında o bura ancaq ona görə gəlmışdır ki, bizim yoxsulluğuñuza gülsün. Bu yoxsulluğun təqsiri kimdədir? Onda, onun əlaltılarında, bir də patrisi dostlarında!

Luveni qəzəblə çığırırdı, onu tutub saxlayan pəhləvanın qolları arasından çıxmaga, o biri otağa gedib dalaşmağa can atırdı.

— Kəssənə səsini, məlun əyyaş! Onu təhqir etmək niye! O, ki sənə dəyib dolaşmir! Görmürsən — onun yanında on nəfər qələbiator var. Onlar sənin tükünü didərlər!

— Mən qələbiatorları heç adam hesab eləmirməm! — Emili Varin, bu həyəsiz adam, dəli kimi bağıra-bağıra qəbirqazanın sözünü təkrar etdi: — Heç adam hesab eləmirik! Siz azad vətəndaşınız, amma

Yupiterin qüdrətli ildirimilarına and içirəm ki, siz o rəzil qullardan qorxursunuz: onlar ona görə doğulmuşlar ki, bir-birini öldürüb bize kef versinlər!.. Afrodita Venerasının o ilahi gözəlliyyinə and olsun, biz gərək o zəngin toqalı əclafə iibrət dərsi verək: patrisilərin və qara camaatın ən alçaq sıfətləri, eybi, pozğunluğu onun simasında birləşmişdir. Biz gərək bədbəxt plebeylərin müsibətinə baxıb həzz almaq həvəsini həmişəlik onun başından çıxaraq!

Velleni çığırırdı:

— İtil get, Palatinə!<sup>2</sup>

Arezi də əlavə etdi:

— Lap istəyir Stiksə<sup>2</sup> get, ancaq itil burdan.

— Qoy bu məlun optimatlar biz dilənçiləri rahat qoysunlar, qoy özlərini Tseliyə, Eskvilinə, Subura soxmasınlar, qoy burdan Forum, Kapitoliyə, Palatinə itilib getsinlər, biabırçı ziyafətlərinin, eyş-işrətlərinin çirkabında batıb qalsınlar.

Ona qədər adam bir ağızdan çığırırdı:

— Rədd olsun patrisilər! Rədd olsun optimatlar! Rədd olsun Katilina!

Katilina bu hay-küyü eşidib, qaşlarını dəhşətlə çataraq, cəld yerində qalxdı; gözlərində vəhşi qəzəb alovlandı. Treboni ilə qələbiatorlar onu tutub saxlamaq istədi, dedilər ki, bu alçaq adamların cəzasını biz özümüz verərik, lakin Katilina onları iteləyib qabağa cumdu, əzəmətli, qəzəbli halda qapı ağızında durub, əllərini döşü üstündə çarpazladi, başını yuxarı qaldırdı. Oradakı adamları acıqlı-acıqlı gözdən keçirib ucadan çığırırdı:

— Beyinsiz qurbağalar, siz burada nə quruldaşırsınız? Siz niyə Katilinənin hörmətli adını çirkli, kölə dilinizlə ləkələyırsınız? Murdar həşərat, mendən nə istəyirsiniz?

Onun dəhşətli səsi, özündən çıxmış bu adamları elə bil ki, bir anlığa qorxutdu, lakin az sonra kim isə dedi:

— Biz istəyirik ki, sən buradan itilib gedəsən!

Bir neçə adamın da səsi eşidildi:

<sup>1</sup> Palatin — Palatin təpəsi. Rəvayətə görə, Romani təsis etmək üçün Romulun özü bu yeri seçmişdir. Forumu yaxın olduğundan mərkəzi bir mövqə tuturdu, bütün ticarət və ictimai işlər burada toplaşmışdı. Palatin dövlətlilərin və aristokratların xoşlığı yer idi.

<sup>2</sup> Stiks — qədim yunanların etiqadına görə, ölülərin yeraltı səltənəti ətrafindan yeddi dəfə axıb keçən çaydır.

<sup>1</sup> Sullanın tərəfdarı — Katilina bir vaxtlar Sullanın tərəfdarı olmuşdur.

— Palatin! Palatin!

Emili Varin cir səslə çığırdı:

— Hemon pilləkənin<sup>1</sup> get, sənin yerin oradır!

Katilina ucadan:

— Hamınız bura gəlin! Hə, tez olun! Adə, ay iyrənc məxluq! — deyə qollarını açdı, sanki döyüşə hazırlaşırdı.

Plebeyler özünü itirdilər.

Birdən qəbirqazan Arezi bağırıldı:

— And olsun Averna allahlarına, sen məni, o zavallı Qratidian kimi arxadan yaxalaya bilməyecəksən! Məgər, Herkulessən?

Katilinanın üstünə cumdu, lakin dösünə dəyən dəhsətli yumruq zərbəsindən səntirlədi, dalında duran adamların qolları üstə düşdü. Sonra qəbirqazan Luveni Katilinanın üstünə atıldı; Katilina ildırım sürətli onun daz başına elə möhkəm yumruqlar ilişdirdi ki, Luveni ayaq üstə dayana bilməyib, arxası üstə divarın dibinə yixildi.

Qadınlar qışqıra-qışqıra, ağlaya-ağlaya bir yerə toplaşıb, Lutatsyanın piştaxtası dalında gizləndilər. Çaxnaşma düşdü: adamlar çığıra-çığıra oyan-buyana qaçırdılar, skamyaları vurub, yixırdılar, atırdılar, qab-qacağı sindirirdi; hay-küydən, gurultudan, çığırtıdan qulaq tutulurdu, hər tərəfdən lənətlər, söyüslər yağıdırırdılar. O biri otaqdan Treboninin, Spartakın və başqa qələdiatorların səsi gəldi; onlar Katilinanın qapıdan geri çekilməsini xahiş edirdilər; deyirdilər ki, bize imkan ver, qoy mərəkəyə qarşıaq, işi bitirək.

Bu arada dilənci Velleni xəncərlə Katilinanın üstünə cumdu, Katilina, onu qarnına ilişdiriyi qüvvətli bir dürtmə ilə yere yixdi.

Katilinanın qapı ağızına toplaşan düşmənləri Velleninin yixıldığını görüb, geri çekildilər, Katilina qısa qılincini sıyırib, onun yastı tərəfini əyyaşların küreyinə vura-vura, yırtıcı heyvan nərılıtisinə oxşar vəhişi səslə bağıraraq deyirdi:

— Alçaq həşəratlar! Həyasız azğınlar! Siz həmişə sizi tapdayıb ezenlərin ayaqlarını yalayırsınız, amma dalınızda duranları, sizə el uzadanları təhqir edirsiniz!

Katilina qapı ağızından çekilən kimi Treboni və Spartak öz yoldaşları ilə böyük otağa girdilər.

<sup>1</sup> Hemon pilləkəni (Hemoniya) — Kapitoli təpəsinin qayalıq döşündə yonulub düzəldilmiş pilləkən: edam edilmiş adamların cəsədlərini qarmaqla bu pillələrdən sürüyo-sürüyə Tibr çayına atarlarmış.

Katilinanın ardı-arası kəsilməyən zərbələri qarşısında geri çeki-lən sərəxoşlar, qələdiatorların hücumunu görüb, küçəyə qaçdırılar. Yeməkhanada ancaq Katilinanın zərbəsindən hələ də özünə gəlmə-yən və boğuq-boğuq zarıldayan Velleni və Luveni yere sərilib qalmışdı. Dava-dalaşda iştirak etməyən Qay Taurivi də orada idi; bir tamaşaçı kimi, qollarını döşündə çarpezlayaraq, ocağın yanında durmuşdu.

Katilina ağır-ağır nəfəs alaraq çığırıldı:

— Alçaqlar, nanəciblər!

O, yeməkhanadan qaçanları qabıya qədər təqib etdi. Qadınlar yenə də şikayətlənə-şikayətlənə ağlayırdılar. Katilina onlara sarı dönüb çığırıldı:

— Kesin səsinizi, ağlağan məlunlar! Al! — deyərək stol üstünə beş dənə qızıl pul atdı. Lutatsya stol dalında oturub sınan qab-qacağın, skamyaların, qaçan əyyaşların yedikləri xörəyin, içdiyi şərabın pulunu, — ona dəyən ziyanı dərdli-dərdli hesablayırdı. — Al, zəhlə-tökən heyvərə! Katilina bütün o dələduzların pulunu verir!

Bu vaxt Rodopeya Katilinaya və onun dostlarına qorxa-qorxa baxırdı, birdən onun rəngi kətan kimi ağardı, qışqıraraq Spartaka sarı yuyürdü:

— Yanılmıram! Yox, yanılmıram, Spartak!.. Sənsən, mənim əzizim Spartak!

Spartak böyük həyəcanla qızı baxıb, heyretlə çığırıldı:

— Necə?.. Sənsən? Bu mümkün mü? Sənsən? Mirtsa?.. Mirtsa!.. Mənim bacım!

Qardaşla bacı bir-birini qucaqlayıb bağırna basdı. Otağa qəbir sükütu çökmüşdü. İlk mehribanlıq həyəcanından, öpüşlərdən, göz yaşından sonra Spartak birdən bacısının qolları arasından çıxdı, əllərindən tutub onu bir qədər özündən kənara çekdi, bacısını başdan-ayağa süzərək, rəngi qaçmış halda, səsi titrəyə-titrəyə həyəcanla piçildədi:

— Sən?.. Sən?.. — O, böyük kədər duyarəq qızı nifretlə, həqarətlə itələdi: — Sən ki...

Mirtsa hönkür-hönkür ağlayaraq çığırıldı:

— Mən qulam!.. Qulam!.. Mənim ağam oclaf adamdır!.. O mənə əzab verirdi, qızarmış dəmirlə məni dağlayırdı... Başa düş, Spartak, başa düş!

– Yaziq bacım, bədbəxt bacım!.. – Spartakin həyəcandan səsi titrəyirdi. – Gəl, yaxın gəl, yaxına! – Bacısını özünə sarı çəkib bağırına basdı, onu bərk-bərk öpdü.

Bir azdan başını qaldırdı: onun gözləri yaşıla dolmuşdu, bu gözlər qəzəblə parıldayırdı. Spartak qüvvətli yumruğunu, təhdidlə qaldırib, dəhşətli qəzəblə çıçırdı:

– Hanı Jupiterin ildirimləri? Jupiter allahdırımı? Yox, yox, Jupiter təlxəkdir! Jupiter bir heçdir, heç!

Mirtsa qardaşının geniş sinesinə sixılıraq, dərdli-dərdli ağlayırdı.

Bir an sükut içinde keçdi; birdən Spartak, insan səsinə oxşayan bir səslə çıçıra-çıçıra dedi:

– Yer üzünə gələn, azad insanlar və qullar nəslə töredən ilk adamın bədnəm xatirəsinə lənətlər olsun!

### Dördüncü fəsil

## SPARTAK AZAD OLDUQDAN SONRA NƏ ETDİ?

Əvvəlki fəsillərdə təsvir edilən hadisələrdən iki ay keçmişdi.

Yanvar ilindən bir gün əvvəl (12 yanvar), 676-ci ildə sehər çağı, Roma küçələrində – göy üzünə qəmgin bir yeknəsəqlik verən boz buludları qova-qova şiddətli şimal küləyi əsirdi. Palçıqlı, yaşı daş döşənmiş yollara ağır-ağır xırda qar yağırıldı.

Forumda öz işi üçün gələn vətəndaşlar dəstə-dəstə yığışmışdılar. Bu gün çox az adam açıq havada qalmışdı: minlərlə romalılardan bəziləri Forumun, beziləri Qostili, Qrekostaz<sup>1</sup> kuriyaları portiklərində<sup>2</sup>, beziləri Portsi, Fulvi, Emili, Semproni bazilikalarında, Vesta, Kastor və Polluks, Saturn və Razılıq məbədlərinə sığınib durmuşdular. Razılıq məbədi Roma erasının 388-ci ilində Furi Kamill<sup>3</sup>

<sup>1</sup> Qrekostaz – Qostili kuriyası yaxınlığında xüsusi bina. Xaricdən gələn səfirlər (başlıca olaraq yunan səfirləri) burada qalar, senatın qərarını gözlərdilər. Korinf üslubunda tikilmiş, mərmər sütunlu geniş bazilika idi.

<sup>2</sup> Portik – binaya yapışq, üstü örtülü, sütunlu eyvan

<sup>3</sup> Furi Kamill – e.e. 431-ci ildə İtaliya qəbilələri volskamlar və ekvamlarla gedən müharibədə şöhrət qazanmış sərkərde. E.e. 390-ci ildən başlayaraq beş dəfə diktator seçilmişdir. Dövlət qarşısında xidmetlərinə görə ona “vətənin atası” adı verilmişdir. E.e. 364-cü ildə taun xəstəliyindən ölmüşdür.

tərəfindən, onun son hökmədarlığı dövründə, patrisilərlə plebeylər arasında barışq sazişi əldə edilməsi şərəfinə tikilmişdi. Adamlar Romanı himayə edən allahların məbədi portikində də gəzisirdilər. Əzəmətli və geniş Roma Forumu gözəl binalarla əhatə olunmuşdu. Forum, indiki Trayan meydanından ta Montanar meydanına, Konsstantin tağından Pantana qədər uzanırdı, Kapitoli, Palatin, Eskvilin və Viminal təpələri arasındaki bütün sahəni tuturdu. Müasir Roma Forumu qədim Forumun sönük bir surətidir. Emili bazilikasının daxilində çoxlu adam vardi. Bu bazilika – gözəl sira sütunlu geniş portikdən ibarət əzəmətli bir bina idi, portikin yan tərəflərində də iki başqa portik vardi. Əvvəlki kimi buraya patrisilər, plebeylər, natiqlər, qulluq adamları, şəhər əhli və alverçilər yığılmışdilar. Bunlar dəstə-dəstə durub öz işlərində danışırdılar. Bu insan yığını dayanmadan irəli-geri hərəkət edirdi, danışqların səs-küyü eşidilirdi.

Baş portikin iç tərəfində, qapının qabağında, lakin ondan kənardı, hündür, uzun, bəzəkli bir surəhi portikin bir hissəsini bazilikadan ayırir, elə bil ki, başqa bir yer əmələ gətirirdi: məhkəmə işlərinə burada baxılırdı. Səs-küy bura gelib çatmadı, natiqlər hakimlərin qarşısında öz nitqini rahatca söyləyirdilər. Sira sütunlar üstündə, bütün bazilika ətrafında qalereya vardi, aşağıda nələr olduğunu oradan görmək mümkündü.

Bu gün qalereya ətrafindakı sürahilərdə bir neçə bənnə, suvaqçı və dəmirçi işləyirdi. Onlar surahini tunc lövhələrlə bəzəyirdi: bu lövhələrdə Marinin kimvrlər müharibəsində göstərdiyi igidliklər təsvir edilirdi.

Emili bazilikasını Mark Emili Lepidin əcdadı tikdirmişdi. Mark Emili Lepid özü bu il Kvint Lutatsi Katul ilə bərabər konsul seçilmişdi, yanvarın birindən öz vəzifəsini yerinə yetirməyə başlamışdı.

Yuxarıda dediyimiz kimi, Mark Emili Lepid Marinin tərəfdarlarından idi. Konsul olandan sonra, o hər şeydən əvvəl, bazilikanı bayaq söylediyimiz lövhələrlə bəzəmek əmrini vermişdi; bu bazilikanı onun ulu babası Roma erasının 573-cü ilində tikdirmişdi. Emili Lepid bazilikanı bezəməklə, Sullanın əksinə olaraq, populyarlar partiyasının hüsn-rəğbetini qazanmaq istəyirdi; Sulla şan-şöhrət qazanan rəqibləri şərəfinə tikilən bütün tağları və abidələri dağlımsıdı.

Bekar adamlar yuxarı qalereyada durub, aşağıda vurnuxan adamları müşahidə edirdilər. Spartak da onların arasında idi. O, mərmər

sürəhiyə söykenib, başını əlleri içine alaraq, aşağıda qaynaşan, həyəcan keçirən camaata dalğın-dalğın baxırdı.

Onun əynində mavi tunika, albali rəngli qısa palli vardı; palli sağ çiyində, qalxan şəklində incə gümüşü işləməli ilgəklə bənd edilmişdi.

Spartakdan bir az kənarda üç vətəndaş qızgrün səhbət edirdi. Onlardan ikisi bizim oxucularımıza tanış olan – pəhləvan Qay Taurivi ilə sırtıq Emili Varin, üçüncüsü də, patrisilərin pulu ilə yaşayan avaralardan biri idi. Belə avaralar Romada çox idi: onlar özünü ayrı ayrı aristokratın “kliyent”<sup>1</sup> adlandırıar, bu aristokratların verdiyi gündəlik pulla yaşayardılar: həmin aristokratların yanına düşüb Forum, komitsiyə gedər, onların arzusu və əmri ilə səs verərdilər, yaltaqlıq edərək, onları bol-bol təriflər, həmişə də, dilənci kimi, pul istəməklə zəhlələrini tökərdilər.

Bu da o zaman idi ki, Roma Asiyada və Afrikadakı qalibiyyətlərdən sonra dəbdəbə və zinət içinde itib-batırıldı, şərq tənbəlliyi çirkabında boğulurdu; bu o zaman idi ki, Roma silahi ilə məğlub olan Yunanistan<sup>2</sup> istilaçılarla – etəlet və dəbdəbə düşkünlüyü, əxlaqsızlıq hissəleri aşılımaqla qalib gəlmışdı; bu o zaman idi ki, get-gedə artan hədsiz-hesabsız qullar – zəhmətsevən azad vətəndaşların gördüyü işləri yerinə yetirirdilər. Bu şeylər – qüvvətin, əxlaqın, rifah və xoşbəxtliyin ən qüdrətli mənbəyi olan zəhməti, zəhmətə olan həvəsi məhv edirdi. Roma hələ də əzəmetin, sərvətin və qüdərətin maskasını daşısa da, yaxınlaşmaqdə olan süqutun uğursuz rüşeyminin öz daxilində inkişaf etdiyini duyurdu. Kliyentçilik – bəhs etdiyimiz dövrün dəhşətli bələsi idi, bu, xüsusilə, mənəvi pozğunluğa, fəlakətli nəticələrə səbəb oldu, Qrakx qardaşlarının, Saturininin, Druzun yeni

<sup>1</sup> Kliyent – azad, lakin yoxsul vətəndaşlar və ya azadlıq almış qullar; dövlətli və nüfuzlu vətəndaşların himayəsi altında olar, onlardan maddi kömək alardılar.

<sup>2</sup> Romalıların yunan ədəbiyyatı ilə tanışlığı e.ə. III əsrə başlayır, bu tanışlıq xüsusilə e.ə. II əsrə dəha da artır. Yunan mədəniyyəti hakim quldar dairələrinə geniş surətdə yayılmağa başlarkən, lap əvvəldən optimatların mühafizəkar hissəsi tərəfindən çox ciddi müqavimətə rast gəldi. Yunan mədəniyyətindən “qorunmaq” hərəkatının ən nüfuzlu başçılarından biri Katon idi (böyük qardaşı). Katon, Roma dövləti əzəmetinin, əxlaqının, mənəviyyatının pozulmasına başlıca səbəbini yadelli mədəniyyətin təsirinde, zənginlikdə və dəbdəbədə görürdü.

qanunları, Sulla ilə Marinin arasındaki ədavət buradan baş verdi. Sonralar daha pis oldu: Katilinanın, Klodinin<sup>1</sup>, Milonun qiyamları ortaya çıxdı, bunlar da Sezarın<sup>2</sup>, Pompeyin, Krassın üçlük ittifaqını<sup>3</sup> yaratdı. Hər patrisinin, hər konsulun, hər şöhrətpərəst dövlətlinin beş yüz – altı yüz kliyenti olurdu, hətta minə qədər olanlar da vardı. Bu kliyentlərin ulu babaları keçmiş vaxtlarda özlərinə çəkməçilik ya dülgerlik peşəsi seçdiyi kimi, gedib dəmirçi ya bənna olduqları kimi, – bunlar da işləməyi bacardıqları halda, özlərinə kliyentlik peşəsini seçmişdilər. Bunlar romalıların təşəxxüslü toqasına bürünmüştər – cindir palṭarlı dilənçilər, müxtəlif partiyaların cinayətkar, satqın tərəfdarları idi. Bu adamlar yaltaqlıqla, dedi-qodu ilə, fitnə-fəsadla məşğul olurdular, aldıqları tulapayı ilə yaşayırıdlar.

Emili bazilikası qalereyasında Qay Taurivi və Emili Varinlə səhbət edən adam, – bu pozulan romalılardan biri idi. Ona Apuley Tudertin deyirdilər, çünki onun əcdadı Romaya Tuderdən gəlmışdı. O, Mark Krassın kliyenti idi.

Bu üç adam Spartakdan bir az kənarda durub, ictimai məsələlərdən danışırdılar. Spartak ciddi və qəmgin fikirlərə daldığından onların səhbətini eşitmirdi.

Öz bacısını biabırçı vəziyyətdə tapdığı gündən onun yeganə fikri, yeganə dərdi – Mirtsanı, onu təhqir edən, alçaldan adamın elindən xilas etmək idi. Katilina səxavəti olduğundan o gün Dolabelladan

<sup>1</sup> P u b l i K l o d i P u l x r – Lukullun Mitridata qarşı hərbi səfərində iştirak etmişdir. Patrisilərin hakimiyyətini zəiflətmək, Yuli Sezarın şəhər əhalisinin aşağı təbəqələri arasında nüfuzunu artırmaq üçün bir sıra qanun keçirmiş, qullardan, şəhər plebeylərinin aşağı təbəqəsindən dəstələr düzəltmiş, bir çox təkliflərini hədə-qorxu ilə xalq iclaslarında (komitsilərdə) qəbul etdirmişdir.

<sup>2</sup> Q a y Y u l i S e z a r – qədim Romanın məşhur hərbi və dövlət xadimi. Yazıçı da olmuşdur. E.ə. 60-cı ildə Pompey və Krassla ittifaq bağlamışdır (birinci triumvirat). Sonra, e.ə. 48-45-ci illərdə Pompeyo qalib gəlib Romaya qayıtmış, hökmər olmuşdur. Romada sui-qəsdi senatorlar tərəfindən öldürülmüşdür.

<sup>3</sup> Sezarın, Pompeyin, Krassın üçlük ittifaqı (triumviratı) – Romanın ən qüdrətli siyasi xadimlərinin – senator qrupuna qarşı düzəlmış qeyri-rosmi birinci triumviratına bələ deyilmiştir. Triumvirat e.ə. 59-cu ildə Sezarın konsul seçilməsinə müvəffəq olmuş, Sezar onda plebeylər arasında böyük nüfuz sahibi olmuş. Triumvirata, xüsusilə Mark Katona (kiçiyi), qarşı çıxmışdı; bu ittifaqda o, respublika prinsiplərinə qarşı böyük təhlükə görmüşdür.

udduğu pulun yerde qalan səkkiz min sestersini də, bu dəfə müəyyən məqsədlə, Spartaka verdi: Mirtsanı köləlikdən qurtarmaq üçün ona kömək etmək isteyirdi.

Spartak pulu təşəkkürlə alıb geri qaytaracağını vəd etdi, lakin Katilina pulu geri almayıcağıını söylədi. Spartak elə o saat, bacısını köləlikdən qurtarmaq üçün onu qul kimi saxlayan adamın yanına getdi.

Mirtsanın ağası gördü ki, Spartak öz bacısının taleyindən çox narahatdır, onu, doğrudan da, azad etmək isteyir, qızın qiymətini xeyli qaldırıdı. Dedi ki, Mirtsa mənə iyirmi beş min sestersiyə başa gəlib (qiyməti iki dəfə artırdı), həm də o cavandır, gözəldir, mərifətlidir, o, aži əlli min sestersiyə dəyər. Merkuriyə, Mursi Venerasına and içdi ki, bircə sestersi də aşağı düşmərəm.

Zavallı qladiatorun necə ümidsiz hala düşdüyüünü təsəvvür etmək qələmlə yazımaqdan asandır. O, qadın bədəninin bu iyrənc alverçisindən xahiş etdi, yalvardı; lakin bu alçaq adam dediyindən dönmədi, cünki, o müəyyən hüquqa malik olduğunu, əlverişli bir mövqeyə əsaslandığını bilirdi; bilirdi ki, bərkə düşsə, qanun onu müdafiə edəcəkdir.

Spartak özündən çıxaraq qəzəblə bu əclafın boğazından yapışdı, onu az qaldı ki, boğsun, lakin Mirtsa, vətəni, düşündüyü gizlin iş yadına düşdü; bu gizlin iş onun üçün müqəddəsdi, Spartaksız bu iş məhv olub gedəcəkdi, bu fikir aradızıldən adamın canını qurtardı.

Spartak özünə gəlib, Mirtsanın ağasını əldən qoydu. Onun gözləri az qalmışdı hədəqəsindən çıxsın, üzü, boynu göyərmüşdi, keyləşmişdi, huşunu itirməyə az qalırdı. Spartakın rəngi qaçmışdı, hirsindən, keçirdiyi həyəcandan bütün bədəni əsirdi. Bir az düşündükdən sonra sakitcə dedi:

– Nə qədər isteyirsən?.. Əlli min?..

Mirtsanın ağası kəkələyə-kəkələyə çığrıdı:

– Mən... da...ha heç... bir şey... istəmirəm... rədd...d ol!.. Cəh...ən...nəm... ol... yox...sa... bu sa...at... bù...tün... qul...la...rimi... çä...ğι...ra...ram!..

– Bağışla məni, üzr isteyirəm!.. Acıqlanmışdım... Təqsirkar yoxsulluqdur... bacıma olan məhəbbətimdir... Mənə qulaq as, razılığa gələrik.

Mirtsanın ağası bir az sakitləşmişdi, boynunu əli ilə yoxlayaraq dedi:

– Sənin kimi adamla razılığa gəlmək? Sən elə o saat adamı boğmaq isteyirsən! İtil! İtil burdan!

Spartak birtəhər bu əclafı sakitləşdirdi. Onlar razılığa gəldilər: Spartak bu saat ona iki min sestersi verir, bu şərtlə ki, o öz evində Mirtsaya başqa bir otaq ayırsın, Spartaka da onunla bir yerdə yaşamağa icazə versin. Spartak bir aydan sonra pulun hamısını verməsə, onda Mirtsa yenə onun qulu olsun.

Qızıl pullar parıldayırdı. O, adamı yoldan çıxarırdı, qoyulan şərt də Mirtsanın ağası üçün çox əlverişli idi: o elə bu saat aži ikicə min sestersi neqd gelir götürürdü. Heç bir şey də itirmək təhlükəsi qarşısında qalmırdı. Buna görə də razılaşdı.

Mirtsaya o adamın evində, həyət yanında kiçik, əlverişli bir otaq verdilər, Spartak buna əmin olduqdan sonra bacısı ilə vidalaşıb, Subura getdi. Treboni orada yaşıyordı.

Əhvalatı Treboniyə danışdı, ondan məsləhət və kömək istədi.

Treboni Spartakı sakit eləməyə çalışdı, kömək edəcəyinə söz verdi, dedi ki, çalışaram buna bir yol tapım, səni bu qayğıdan xilas edim, Mirtsanı tamam azad edə bilməsəm də, hər halda işi elə düzəldərəm ki, bundan sonra daha onu heç kəs incitməsin, təhqir etməsin.

Spartak Treboninin vədindən bir qədər arxayınlaşaraq, Katilinanın evinə getdi, ona təşəkkür edərək, səkkiz min sestersini qaytardı: indi onun bu pula ehtiyacı yox idi. Coşqun qəlbli patrisi öz kitabxanasında Spartakla xeyli səhbət elədi. Görünür, onlar gizlin və çox mühüm bir iş haqqında danışındılar. Cünki Katilina başqalarının səhbətə mane olmaması üçün lazımi tədbirlər görmüşdü... Onların nə barədə danışdığını heç kəs bilmirdi, lakin Spartak o gündən tez-tez patrisinin evinə gedirdi. İndi onların arasındaki əlaqə – qarşılıqlı hörmət və dostluq üzerinde qurulmuşdu.

Spartak azad edilən gündən, əvvəlki lanistası Aktsian onun dalınca düşüb, uzun-uzadı səhbətlərlə zəhləsini tökürdü, deyirdi ki, indi sənin vəziyyətin yaxşı deyil, sən gərək işini möhkəm qurasan, özünü yaxşı təmin edəsən. Sözünü də axırda bu yerə gətirib çıxartdı: lap üzünə dedi ki, ya gəl mənim məktəbimə başçılıq elə, ya da təzədən mənə qladiatorluğa satıl. Bunun da qabağında ona çoxlu pul təklif etdi, dedi ki, heç azad doğulanlara da o qədər pul verməzlər.

Azad doğulanlar – azad vətəndaşlardan, ya azad edilmiş qullardan – azad qulluqçu qadınlardan ya nökərlərdən, azad vətəndaş qadın-

lardan əmələ gələnlərə deyirdilər. Bir şey də yaddan çıxarılmamalıdır; müharibədə qul ediləndən sonra qladiator kimi satılan adam-lardan başqa, bir də könüllü qladiatorlar vardi. Bunlar bəzən öz təq-siri üzündən cəzalandırılan şəxslərdi. Adətən bunlar – xirtdəyə kimi borca düşən, hədsiz ehtiraslarını, şıtaqlıqlarını təmin edə bilməyən, kef düşkünü olan əyyaşlardı, canının qədrini bilməyən davakar adam-lardı. Qladiatorluğa satılarkən and içərdilər ki, biz amfiteatr ya sirk meydanında həyətinizi başa vuracağıq; bu cür andiçmə bizim zəma-nəmizə gəlib çatmışdır.

Spartak əvvəlki ağasının bütün təkliflərini qəti surətdə rədd elədi, sonra da xahiş etdi ki, bir daha məni öz qayğıkeşliyinlə narahat eləmə. Lakin Aktsian ondan əl çəkmirdi, şər iblisi ya bədbəxtlik car-çısı kimi onun ətrafında hərlənirdi.

Treboni Spartakın xatirini çox istədiyindən və bəlkə də gələ-cəkdə ondan təmənnası olacağını nəzərə alıb Mirtsanın taleyi ilə ürək-dən məşğul olmağa başladı. O, Kvint Qortenzinin dostu, onun natiqlik istedadının qızığın pərəstişkarı olduğundan, Qortenzinin bacısı Vale-riyaya Mirtsanı almağı məsləhət gördü. Dedi ki, Mirtsə oxumuş, tərbiyə almış qızdır, yunanca da bilir, bədənə ətirli yaqlar, ətriyyat çəkməyi bacarır, adlı-sanlı patrisi xanımlara lazımlı olan məşşətəlikdən başı çıxır, buna görə də Valeriyaya qulluq edə bilər.

Valeriya bunu bildikdə, yeni bir kəniz almağa etiraz etmədi, ancaq bu kəniz gərk onun xoşuna gələydi. Mirtsanı görmək istədi. Qızı onun yanına apardılar. Mirtsə ilə danişdi. Qız xoşuna gəldi, elə o saat qırx beş min sestersiyə aldı. Başqa kənizlər kimi, onu da Sulla-nın evinə apardı. Valeriya keçən ilin on beş dekabrında Sullaya ərə getmişdi.

Spartak bacısının azad olmasını istəyirdi, məsələnin bu şəklə düş-məsi onun ürəyindən olmasa da, hər halda vəziyyətdən çıxməq üçün bu özü yaxşı bir yol idi: heç olmasa Mirtsə düşdüyü rüsvayçılıqdan, şərəfsiz həyatdan, – bəlkə də həmişəlik, – qurtulmuş olurdu.

Spartak Mirtsə haqqında daha narahat olmurdu, indi o başqa bir ciddi görünür, gizlin iş ilə məşğul idi və Katilina ilə tez-tez görü-şürdü, hər gün onunla uzun-uzadı söhbət edirdi. Bundan başqa çox səy ilə bütün qladiatorlar məktəbinə gedirdi; Romada yarışlar baş-la-nanda Subaranın, Eskvilinin bütün meyxanalarında, yeməkxana-larında olurdu, həmişə də o yerlərdə qladiatorlarla, qullarla görüş-mək istəyirdi.

O nəyin arzusunda idi, hansı işə başlamışdı, nə eləmək fikrində idi?

Oxucular bunu tezliklə bili-cəklər.

Bəli, Spartak Emili bazilikasının yuxarı qalereyasında durub, dərin fikrə dalmışdı. Ətrafindakı damışqları eşitmirdi. Bircə dəfə də başını çevirib, öz aralarında bərkdən söhbət edən Qay Taurivi, Emili Varin və Apuley Tudertin tərəfə baxmadı, onların hay-küülü səsini, kobud zarafatlarını eşitmədi.

Qay Taurivi yoldaşları ilə söhbəti davam etdirərək deyirdi:

– Cox gözəl, çox əla! Ah, bu sevimli, bu əziz Sulla!.. O elə bilirdi ki, Marinin şan-şöhrəti üçün qoyulan abidələri dağıtməq olar? Ba! Xoşbəxt hökmdar düşündü ki, Marinin şərəfinə Pintsi təpəsində qoyulan abidəni, tevtonlara və kimvrlərə qalib gelməsi şərəfinə Kapitolide<sup>1</sup> qurulan tağı yixmaqla Marinin xatırı itib-batacaqdır!

Bəli, bəli, o elə hesab edirdi ki, arpinolunun ölməz qəhrəman-liqlarını göstərən bütün izləri, bütün xatireləri məhv etmək üçün bu kifayətdir! Ağılsız bədbəxt!.. Onun vəhşiliyi, dəhşətli hakimiy-yəti üzündən bizim şəhərlərdə, yəqin ki, adam qalmayacaqdı, bütün İtaliya bir yiğin xarabalığa çevriləcəkdi. Bunu da deməliyəm ki, Yuqurtaya Mari qalib gəldi, o yox! Seksti Akvası və Vertseli ətra-fında yene də Mari qalibiyət qazandı!

Emili Varin cir səslə çıçırrıdı:

– Zavallı səfəh! Budur, konsul Lepid bazilikanı gözəl lövhələrlə bəzəyir; bu lövhələrdə Marinin kimvrlər üzərindəki qalibiyyəti əbə-diləşdirilmişdir.

– Mən deyirəm ki, bu Lepid xoşbəxt hökmdarın başına bəla ola-caqdır!

Krassın kliyenti yekeqarın, kök bir adam nifretlə dedi:

– Nə danişırsan?! Lepid heçdir! Sullaya o nə eləyə bilər? Sulla fildir, o milçək!

– Lepid ancaq konsul deyil, o həm də çox dövlətli adamdır. O sənin havadarın Mark Krassdan da dövlətlidir, sən bunu bilir-sənmi?

– Mən onun dövlətli olduğunu bilirəm, amma Krassdan dövlətləi olduğunu inanmiram.

<sup>1</sup> Kapitoli – qədim Romada Kapitoli təpəsində olan qala. Jupiter məbədi bu qalada idi.

– Lepidin evindəki portikləri necə, görmürsənmi? Bunlar ancaq Palatində deyil, bütün Romada ən gözəl, ən dəbdəbəli portiklərdir!

– Axı nə olsun ki, onun evi Romada ən gözəl evdir?

– Bu yeganə evdir ki, onun portikləri Numidiya mərmərindən tikilmişdir.

– Axı nə olsun ey? Yoxsa o, Sullanı bununla qorxudacaq?

– Bu sübut eleyir ki, o ezəmətlidir; xalq onun xatirini çox istəyir, o bununla da qüvvətlidir.

– Roma plebeyləri onun xatirini isteyirlər. Onlar özü də Lepidi mənasız dəbdəbə, ardı-arası kəsilməyən bədxərclik üstündə azmı məzəmmət eleyirlər?

– Lepidi məzəmmət eleyən plebeylər deyil; onunla ayaqlaşmağa gücü çatmayan paxıl patrisilərdir.

Varin onların söhbətini kəsdi:

– Mənim sözümü yadda saxlayın: bu il fövqəladə bir hadisə olacaq.

– Niyə axı?

– Çünkü Ariminoda möcüzə baş verib.

– Nə olub axı?

– Valerianın villasında bir xoruz insan kimi danışıb.

– Əgər, bu düzdürsə, onda belə möcüzə, doğrudan da qəribə bir hadisə olacağını xəbər verir!

– Əgər bu düzdürsə? Romada hamı elə bu baredə danışır. Ariminodan qayıdan Valeriya özü də, onun ailəsi də bu möcüzədən danışırlar, qulluqcuları da bunu təsdiq eleyirlər.

Apuley Tudertin mızıldaya-mızıldaya dedi:

– Doğrudan da, bu qəribə bir möcüzədir! – Apuley dindar, hər cür mövhümata inanan adamdı, bu xəbər onu yaman sarsıdı. Hadi-sənin gizlin mənasını bilmək istədi; o möhkəm inanırdı ki, bu allah-ların xəbərdarlığıdır.

Emili Varin cırıldayan səslə dedi:

– Kəhinlər kollegiyası bu dəhşətli hadisənin sırrını öyrənmək üçün yiğişmişdir. – Sonra da pəhləvana göz vurub, əlavə etdi:

– Kəhin də olmasam, məsələ mənə ayındır.

Apuley təəccübə dedi:

– Paho!

– Burada təəccüblü nə var ki?

Mark Krassın kliyenti bu dəfə istehza ilə ucadan dedi:

– Pa-ho! Sən ki bu möcüzənin sırrını kahinlərdən yaxşı bilirsən, onda bunu bizə başa sal görək!..

– Bu, Vesta ilahəsinin xəbərdarlığıdır. Vesta kahin qızlarından biri öz hərəkəti ilə onu təhqir etmişdir.

Qay Taurivi gülə-gülə dedi:

– Hə, hə! İndi başa düşdüm!.. Doğrudan da... Pis uydurulmayıb... başqa cür də ola bilməz!

– Sizin xoşbəxtliyiniz ondadır ki, bir-iki sözdən bir-birinizi başa düşürsünüz, amma mən, boy numa alıram, məsələni hələ-hələ anlaya bilmirəm, sizin sözünüzdən heç bir şey qana bilmədim.

– Özünü biçliyə qoyma! Necə qana bilmirsən?

– And olsun Razılığın on iki allahına, doğrudan da qana bilmirəm...

– Sənin havadarın Vesta kahin qızlardan Litsiniya adlı birisi ilə cinayətkar əlaqəyə girişib, Varin də buna işaret edir!

Öz havadarına sədaqətli olan kliyent açıqlandı:

– Belə iyrənc böhtən olar? Belə də həyasızcasına yalan olar? Bunu söylemək nədir, heç ağıla gətirmək də olmaz!

Varin istehza ilə gülməsədi, onu ələ salaraq dedi:

– Mən də elə bunu deyirəm.

– Bu, əlbəttə, belədir, ancaq indi sən gəl qoçaqlıq elə, get bunu xoş təbiətli camaata başa sal! Onlar hamısı bir ağızdan hey bunu deyirlər, sənin havadarını o gözəl kahin qızla zina etmək üstündə məzəmmət edirlər.

– Mən yenə də deyirəm: bu yalandır!

– Əzizim Apuley Tudertin, sən gərək belə də deyəsən, mən bunun səbəbini bilirəm. Bu çox yaxşıdır, biz də bunu yaxşı anlayırıq. Ancaq sən bizə kələk gələ bilməzsən. Krass Litsiniyanı sevməsəydi, bütün yiğincəqlarda onun yanında oturmazdı, ona xüsusi qayıq göstərməzdi, ona elə mehribanlıqla baxmazdı, bir də ki... Biz axı bir-birimizi başa düşürük! Sən deyirsən “yox”, biz deyirik “hə”. Hünərin varsa, Krassın bütün sədəqələri qabağında, Mursi Venerasından xahiş elə, ona yalvar ki, Krass günlərin birində senzorun pəncəsinə düşməsin.

Elə bu vaxt Spartaka – ortaboylu, enlikürəkli, iri qabarlıq döşlü, qara saqqallı, qara gözlü, qara saçlı bir adam yaxınlaşdı; onun qüvvətli

qolları və qılçaları vardı; üzündə mətanət, qətiyyət və cəsarət ifadə olunurdu. Əlini yavaşça frakiyalının ciyinə vurdur, bununla da onu fikrindən ayırdı.

— Fikrə elə getmişən ki, heç kəsi, heç şeyi görmürsən.

Spartak əlini alınına çəkdi, onu çulgalayan fikirləri sanki dağıtməq istəyirdi. Ucadan dedi:

— Kriks! Səni görmədim!

— Mən bizim lanista Aktsianla aşağıda gəzişərkən sən mənə baxırdın.

Spartak dedi:

— Onu görüm lənətə gəlsin! Nə oldu bir tez danış?!

— Artoriks getdiyi yerdən qayıdanda onunla görüşdüm.

— O Kapuyaya getmişdi?

— Bəli.

— Heç bir adamla görüşübmü?

— Enomay deyilən bir germanla görüşüb. Onu bütün yoldaşları arasında həm mənəviyyatca, həm də bədəncə ən qüvvətli adam hesab eləyirlər.

Spartak ucadan dedi:

— Yaxşı, yaxşı! — Onun gözləri sevincdən və həyecandan parıldayırdı. — Sonra?

— Enomayın qəlbi ümidi doludur, o da bizim istədiyimizi arzu edir. Buna görə də bizim planı qəbul elədi, Artoriks and içdi, bizim müqəddəs və ədalətli fikrimizi (mən “bizim” dedim, bağışla, gərək “sənin” deyəydim) Lentul Batiatın məktəbinde ən cəsarətli qəladiatorların arasında yaymağa söz verdi.

Spartak bərk həyəcanlanmışdı, o astadan dedi:

— Ah, Olimpdə yaşayan allahlar bədbəxtlərə, məzəmlərlə hamilik etsə, mən inanıram ki, çox keçməz, quldarlıq yer üzündən götürülər!

Sonra Kriks əlavə etdi:

— Artoriks bunu da dedi ki, Enomay cəsarətli olsa da, ehtiyatsız və sözə tez inanan adamdır.

— And olsun Herkulesə, bu pis şeydir, çox pis!

— Mən də elə bilirəm.

Qəladiatorlar bir qədər susdular. Əvvəl Kriks sözə başladı. Spartakdan soruşdu:

— Bəs Katilina?

Spartak ona belə cavab verdi:

— O bizə qoşulmayacaq, mən buna get-gedə daha artıq əmin oluram.

— Deməli, onun yaxşı bir adam olması haqqında danışılan sözlər yalandır? Böyük qəlb sahibi olması da boş söhbətdir?

— Yox, o böyük qəlbə, fövqələde bir zəkaya malikdir, ancaq aldığı tərbiyə, təmiz latin təhsili nəticəsində o cürbəcür mövhümata inanır. Mən elə güman edirəm ki, o vəhşi qanunları deyil, indiki üsuli-idarəni dəyişmək üçün bizim müqəddəs arzumuzdan istifadə etmək istəyir, axı Roma bu vəhşi qanunlara əsaslanaraq dünyanın zalim hökmətləri olmuşdur.

Spartak bir az susduqdan sonra əlavə etdi:

— Bu axşam mən Katilinanın yanına gedəcəyəm, orada onun dostları ilə görüşəcəyəm, ümumi hərəkət planı haqqında onlarla razılığa gəlməyə çalışacağam. Qorxuram ki, bunun heç bir nəticəsi olmasın.

— Bizim sırrımız Katilinaya və onun dostlarına məlumdurmu?

— Onlar bunu bilsələr də, bundan bizi təhlükə gəlməz. Biz razılığa gəlməsək də, onlar bizi elə verməzlər. Romalılar qullardan çox da elə qorxmurlar, biz qəladiatorları öz hakimiyyətləri üçün ciddi bir təhlükə hesab etmirlər.

— Bəli, bu belədir, biz onların nəzerində insan deyilik. Onlar on səkkiz il bundan əvvəl Siciliyada, suriyalı Evnøyün<sup>1</sup> başçılığı ilə üşyan edən, romalılarla amansızcasına vuruşan qullarla bizdən daha artıq hesablaşmışdılar.

— Bəli, o qulları onlar az da olsa insan hesab edirdilər.

— Amma biz onların gözündə aşağı irqik.

Kriks piçilti ilə dedi:

— Ah, Spartak, Spartak! — Onun gözləri qəzəblə parıldadı. — Sən qarşında duran maneələrlə dönmədən mübarizə etsən, özünü həsr etdiyin bu çətin işi axıra çatdırısan, mən sirk meydanında xilas etdiyin

<sup>1</sup> Evnøy — İtalyanın taxıl anbarı hesab edilən Siciliyada çoxlu qul vardı, onlar böyük mülkədar torpaqlarında işləyirdilər. Qulların ilk dəfə Siciliyada böyük üşyani oldu (e.o. 136-ci ildə). Bu üşyana Evnøy adlı suriyalı bir qul başçılıq edirdi. Üşyan bütün Siciliyanı bürümüşdü. Senat üşyançılar əleyhinə bir-birinin ardınca iki konsulu — Qay Fulvi Flakki və Lutsi Kalpurni Pisonu göndərdi. Lakin onlar meğlubiyyətə uğradılar. Ancaq konsul Publi Rupili e.o. 132-ci ildə bir neçə vuruşmada üstün gəldikdən sonra Enna şəhərini mühasirəyə ala bildi. Xəyanət nəticəsində romalılar şəhəri tutdular. Üşyanın başçısı Evnøy əsir düşərək həbsxanada öldü.

həyatımdan daha artıq sənə minnətdar olaram. Öz rəhbərliyin altında bizi birləşdir, qoy biz də qılıncımızı sıyrıb, döyüş meydanında öz gücümüzü bu quldurlara göstərək; göstərək ki, qladiatorlar aşağı irqdən deyil, qladiatorlar da onlar kimi insandır!

— Mən ömrümün axırına kimi — yenilməz mətanətlə, hədsiz qüvvət və qətiyyətlə bizim bu işimiz uğrunda mübarizə edəcəyəm! Mən azadlıq yolunda qalib gələnə qədər vuruşacağam, ya da bir qəhrəman kimi bu yolda ölücəyəm!

Spartakın sözlərində dərin etiqad və inam hiss olunurdu. O, Kriksin əlini sıxdı; Kriks də onun əlini ürəyinin üstünə qoyub, böyük bir həyəcanla dedi:

— Spartak, ey mənim xilaskarım, sənin qarşında böyük işlər durur! Sənin kimi insanlar ığidlik, yüksək əməllər üçün yaranır! Qəhrəman belə insanlardan çıxır...

Spartak yavaşça dedi:

— ...ya da şəhidlər...

O qəmgin görünürdü, başını sinəsinə əydi. Bu anda Emili Varin çıçırdı:

— Qay, Apuley, gedək İxtilaf məbədinə, görək senatın yeni nə qərarı var!

Tudertin soruşdu:

— Senat bu gün Razılıq məbədində yiğışmamışdım?

Varin də cavab verdi ki:

— Hə, orada yiğışıb.

— Köhnəsində, ya təzəsində?

— Sən nə axmaq adamsan? Furi Kamillin məbədi əsil Razılıq məbədidir; senat orada yiğmiş olsayıdı, sənə deyərdim ki, Razılıq məbədinə gedək. Axı mən səni İxtilaf məbədinə çağırıram: mən o məbədi deyirəm ki, Qrakx qardaşları xaincəsinə və alçaqcəsinə öldürüldükdən sonra, lamezhəb Lutsi Opimi onu məzəlum xalqın sümükləri üstündə tikmişdir, — yoxsa bunu qanmırısan?

Qay Taurivi getməyə hazırlaşaraq dedi:

— Varin haqlıdır. Razılıq məbədinə, doğrudan da, İxtilaf məbədi demək lazımdır.

Bu üç boşboğaz pilləkənə sarı yönəldi: buradan Emili bazilikasının portikinə getdilər. Qladiatorlar da onların ardınca getdilər.

Spartakla Kriks portikə yaxınlaşanda, bir adam frakiyalının yanına gəlib dedi:

— Spartak, axı nə vaxt mənim məktəbimə qayıtmagi qət eləyəcəksən?

Bu lanista Aktsian idi.

Spartak hirsindən tir-tir əsərək çıçırdı:

— Vay səni Stiksin sularında boğulasan! Bu murdar təklifinlə məni təngə gətirməyin bəs olmadı? Məndən el çəkməyəcəksən? Qoyacaqsan sakit və sərbəst yaşayım?

Aktsian şirin dillə və yalıtaqcasına dedi:

— Axı mən səni öz xeyrin üçün narahat edirəm, gələcək günlərinin dərdinə qalıram, mən...

— Aktsian, qılaq as, bu sözümü yadından çıxarma: mən uşaq deyiləm, heç kəsin də qəyyumlığına ehtiyacım yoxdur, buna ehtiyacım da olsayıdı, səni özümə qəyyum seçməzdəm. Qoca, bunu yadında saxla, bir daha mənim gözüümə görünmə, yoxsa, and olsun Rodop Yupiterinə, mənim atalarımın allahına, sənin o daz kəllənə elə bir yumruq ilişdirərəm ki, birbaş cəhənnəmə gedərsən, sonra qoy nə olur-olsun!

Bir az sonra əlavə etdi:

— Sən axı mənim yumruğumdakı qüvvətə bələdsən. Yadindadır, sənin on nəfər korsikalı qulunun başına nə oyun açdım? Onlara qladiatorluq peşəsinə öyrədirdim, bir gün ağac qılıncla mənə hücum elədilər...

Aktsian dönə-dönə üzr istədi, dostluqda sədaqətli olduğunu bildirdi. Spartak bu sözün qabağında dedi:

— Get, bir daha gözüümə görünmə! Zəhləmi tökmə!

Aktsian yaman pərt oldu, özünü itirdi. Qladiatorlar onu portikin ortasında qoyub, Forumdan keçdilər, Palatinə sarı döndülər. Palatində, Katul portikində, Katilina Spartakla görüşəcəkdi.

Katull Mari ilə bərabər, Roma erasının 652-ci ilində, yəni nəql etdiyimiz hadisədən iyirmi dörd il əvvəl, konsul olmuşdu. Onun evi Romada ən gözəl, ən dəbdəbəli evlərdən biri hesab edilirdi. Evin qabağında möhtəşəm bir portik yüksəlirdi; portik, kimvrlərlə mühabibədə ələ keçmiş hərbi qənimətlər və tunc öküzlə bəzədilmişdi: Romanın düşməni kimvrlər bu öküzin qabağında and içərmişlər. Portik cavan romalıların bir-biri ilə görüşəcəkləri yer idi; burada onlar gəzişər, gimnastika ilə məşğul olardılar. Öz-özlüyündə məlumdur ki, buraya Kvirinin gözəl qızlarına tamaşa etmək üçün qəşəng geyimli cavan patrisilər və atlılar da gələrdilər.

Qladiatorlar Katull portikinə çatanda, orada qadınlara tamaşa edən çoxlu patrisi gördülər: bu gün ora daha çox qadın yığışmışdı, çünkü hava pis idi, gah yağış, gah qar yağırdı.

Öz ağlığı ile bərəq vuran qəşəng qollar və ellər, Olimp ilahələrinin döşlərinə, ciyinlərinə benzər azca örtülmüş gözel döşlər və ciyinlər, par-par parıldayan qızıl və mirvari bəzəklər, yaqut və yəşəm daşlar, müxtəlif rəngli qəşəng geyimlər – füsunkar mənzərə təşkil edirdi. Burada çox zərif peplumlar, pallilər, stołalar, ən zərif yun parçadan tikilmiş tunikalar və başqa gözel paltarlar görmək olardı.

Portikə yığışan qız və qadınlard öz gözəlliyi ilə adamı valeh edirdi. Katilinanın məşuqəsi Avreliya Orestilla da gözəl qəlbə, yüksək əqlə malik olduğu üçün sonralar Böyük adlandırılın, Pistori ətrafında, Katilina ilə yan-yana, ığid döyüşü kimi vuruşan, orada həlak olan cavan, gözəl, əzəmətli Semproniya da, Sezarın anası Avreliya da; Sullanın arvadı Valeriya da; kahin qız Litsiniya da; Sullanın çıxdan boşadığı arvadı Tseliya da; cavan Katonun anası Liviya da; əcdadı Regili gölü ətrafında latinlara qalib gələn Postumiya Regiliya da; məşhur Fabi Ambust nəslinin iki gözəl qızı da; iki il bundan əvvəl konsul olmuş Yuni Norbanın arvadı Klavdiya Pulkra da; Neronun ulu babası və konsul Domitsi Aqenobarbin gözəl qızı Domitsiya da; Emili Skvarin qəşəng qızı Emiliya da; əxlaqsız cavan qız Fulviya da; dərisinin fövqəladə ağlığı ilə şöhrət qazanan kahin qız Viteliya da burada idi. Bundan başqa Romanın ən məşhur aristokratlarına mənsub olan yüzlərlə xanım və qızlar vardı.

Portikin içi çox geniş idi. Cavan patrisi xanımlar burada gimnastika ilə məşğul idilər, ya da top-top oynayırdılar: romalılar, – qadını da, kişişi də, cavani da, yaşlısı da top-top oyununu xoşlayırdılar.

Bu soyuq qış gündündə portikə yığışan qadın və qızların çoxu isinmək üçün gezişirdilər.

Spartakla Kriks Katul portikinə yaxınlaşanda aşağı təbəqədən olduqları üçün, patrisilerden və atlılardan bir az kənarda dayanıb, gözləri ilə Lutsi Sergini axtarmağa başladılar. Lutsi Sergi, Kvint Kurio ilə sira sütunlarının yanında dayanmışdı. Kvint Kurio ömrünü eyş-işrətdə və əxlaqsızlıqda keçirirdi, Katilinanın düzəltmək istədiyi qiyamın da üstü onun sayesində açılmışdı. Gənc Lutsi Kalpurni Bestia onlarla bir yerde durmuşdu: o, Katilinanın qiyam düzəldiyi ilə plebeylərin tribunu idi.

Qladiatorlar burada toplaşan patrisilərin diqqətini cəlb eləməmək üçün Katilinaya yaxınlaşdırılar. Bu zaman Lutsi Sergi istehzalı bir gülüşle dostlarına deyirdi:

– Bu günlərdə kahin qız Litsiniya ilə tanış olmaq istəyirəm; o gonbul Mark Krass Litsiniyayla eşqbazlıq edir. Litsiniyaya söyləyəcəyəm ki, Mark Krass Evtibida ilə sevgi macərasına girişib.

Lutsi Bestia ucadan dedi:

– Hə, hə, de! Krass Evtibidaya iki yüz min sestersi pul verib.

– Katilina buna təəccüb elədi:

– Mark Krass qadına iki yüz min sestersi bağışlayır?.. Bu, Arimino möcüzəsindən də qəribə möcüzədir. Deyilənə görə, guya Ariminoda xoruz insan kimi danışıb.

Kvint Kurion dedi:

– Doğrudan da, bu ona görə qəribədir ki, Mark Krass acgöz və xəsis adamdır. Burası da var ki, gözəl Tibr sahillerindəki qumluqla müqayisədə bir zərrə qumun nə qədər əhəmiyyəti varsa, iki yüz min sestersinin onun üçün elə bir əhəmiyyəti vardır.

Lutsi Bestianın gözləri tamahkarlıq ehtirası ilə alışib yandı.

– Sən haqlısan. Doğrudan da, Mark Krass üçün bu heçdir. Onun pulu yeddi min talantdan çoxdur.

– Deməli, billion yarimdən çox sestersi?

– Dövlətə bax! Bu qədər pulun, doğrudan da, olduğunu bilməsəyidilər bu məbləğ adama aqlasılmaz bir şey kimi görünərdi!

– Bizim bu müqəddəs respublikada alçaq qəlbli, küt, qabiliyyətsiz adamlar gör, necə yaxşı yaşayırlar! Mənseb, şan-şöhrət yolları onların üzünə açıqdır. Mən her müharibəni qalibiyyətlə qurtarmaq qüvvətini və bacarığını özümdə hiss edirəm, amma hələ də komandan ola bilməmişəm, çünkü yoxsulam, borc içindəyəm. Əger sabah Krass əyalətlərdən birinə müharibə etmək üçün şöhrət qazanmaq naminə sərkərdə təyin olunmaq fikrinə düşsə, dərhal bunu əldə edər, çünkü dövlətlidir: o ancaq bədbəxt, ac plebeyləri deyil, hətta o varlı, tamakar senati da satın ala bilər.

Kvint Kurion əlavə etdi:

– Bunu da demək lazımdır ki, onun varlanmaq mənbəyi çox da elə təmiz olmayışdır.

Lutsi onun sözünü təsdiq etdi:

– Əlbəttə! Bu dövləti o haradan qazanmışdır? Sulla proskripsiya qurbanı olanların əmlakını müsadirə etmiş, bu da həmin əmlakı çox ucuz qiymətə almışdır. Büyük faizlə müamilə vermişdir. Beş yüzə qədər qul almışdır; bunların içində memarlar da, bənnalar da olmuşdur. Lap su qiymətinə əldə etdiyi boş yerlərdə çoxlu ev tikdirmişdir. O yerlərdə əvvəllər plebeylərin daxmaları varmış: tez-tez baş verən yanqlınlar bu daxmaları məhv etmiş, yoxsullar yaşayın məhəllələri viran qoymuşdur.

Katilina onun sözünü kəsdi:

– İndi Romadakı evlərin yarısı onundur.

Bestia coşqun halda ucadan dedi:

– Belə ədalət olar? Belə insaf olar?

Katilina dərdli-dərdli gülümsədi:

– Olmasa da, bu onlar üçün əlverişlidir.

Kvin Kurion soruşdu:

– Bu hal davam edə bilərmi, davam etməlidirmi?

Katilina mızıldandı:

– Yox, davam etməməlidir! Kim bilir, taleyin əbədi kitablarında nə yazılmışdır!?

Bestia ona belə cavab verdi:

– Arzu etmek – bacarmaq deməkdir. Son siyahıya görə, Romada yaşayan dörd yüz altmış üç min adamdan dörd yüz otuz üç mini ać-yalavacıdır. Onların sümüklərini basdırmağa da bir parça torpaqları yoxdur. Sən bir dayan, cürətli bir adam tapılarsın, yerdə qalan otuz min vətəndaşın o dövləti necə yollarla qazandığını o ac-yalavac camaata başa salar, göstərər ki, varlılar bu sərvətə haqsız yerə sahib olmuşlar! Katilina, onda sən görərsən: o ac, o bədbəxt camaat qüvvət də, vəsait də tapar, onların qanını soran o iyircən zəlilərə özlərini göstərərlər.

Katilina ciddi bir ifadə ilə dedi:

– Cavan oğlan, haqsızlıqla aciz-aciz şikayətlərlə, mənasız çığırıtlarla mübarizə etmək olmaz. Biz gərək evimizin sakitliyi içerisinde görəcəyimiz işin geniş planını müzakirə edək, sonra da vaxtı gələndə onu yerinə yetirək. Bizim qelbimiz qüvvətli, əməlimiz böyük olmalıdır! Bestia, sən sus və gözlə! Bəlkə də, biz bu yaxın vaxtda zirzəmisində inildədiyimiz bu çürük ictimai binaya dəhşətli bir qüvvə ilə hücum etdik. Bu bina üzdən möhtəşəm görünse də, başdan-başa çatlamışdır, o uçmalıdır.

Kurion sanki söhbətə başqa bir istiqamət vermək üçün dedi:

– Ora bax, ora bax, gör natiq Kvint Qortenzinin kefi nə kökdür! Görünür o, Siseronun getməsinə sevinir: indi Forumdakı yiğincaqlarda onun daha rəqibi olmayacaq.

Katilina ucadan dedi:

– Bu Siseron nə qorxaqmış! Cavanlığı üzündən Marini yaman tərifləmişdi. Sullanın da buna görə ondan xoş gəlməmişdi, o da bunu duyan kimi Yunanistana qaçı!

– İki aya yaxındır ki, Romadan getmişdir.

Katilina qüvvətli yumruqlarını sıxaraq piçıldı:

– Onun natiqliyi məndə olaydı! İkicə ildə Romanın hökmədarı olardım!

– Səndə çatışmayan – onun natiqliyi, onda da çatışmayan – sənin gücündür.

– Amma biz onu öz tərəfimizə çəkməsək – bir gün o düşmənlərimizin əlində bize qarşı dəhşətli bir silah ola bilər. Bunu da eləmək asan deyil, çünkü o, iradəsiz adamdır; peripatetizm<sup>1</sup> fəlsəfəsi, insan mənəviyyatını zəiflədən Platon xeyirxahlığı onun iliyinə qədər işləmişdir.

Patrisilərin üçü də susdu.

Portikin ətrafına toplaşan adamlar bu anda bir az aralandı, Sullanın arvadı Valeriya göründü, bir neçə patrisi onu yola salırdı. Onların içərisində Kvint Qortenzi, qıسابöylü, kök Detsi Tseditsi, ariq Elvi Medulli və bir neçə patrisi başqalarından fərqlənirdi. Valeriya zər naxışlı, tünd-qırmızı ipək parça ilə örtülmüş kəcavəsinə sarı gəlirdi. Kəcavəni Katul portikinin lap qapısı qabağında dörd çox qüvvətli kappadokiyalı qul tutmuşdu.

Valeriya portikdən çıxanda – ağır şərq qumaşından tikilmiş, tünd mavi rəngli, çox geniş palliyə büründü, bununla da, təbietin çox səxavətli ona bəxş etdiyi gözəlliyi və melahəti ehtiraslı pərəstişkarların qızığın gözündən gizlətdi, lakin portikin içində olanda bu gözəlliyyini mümkün qədər nəzəre çarpdırırdı.

Onun bənizi solğundu; iri, qara gözlərində dalğınlıq vardı; bir aydan əvvəl ərə gedən qadında bu sıxıntılı hal qəribə görünürdü.

Valeriya başını yavaşça tərpədərək, işvəli təbəssümle portikin qabağına yiğişən patrisilərin təziminə cavab verirdi, füsunkar təbə-

<sup>1</sup> Peripatetizm fəlsəfəsi – qədim yunan filosofu Aristotelin nəzəriyyəsi

sümü ilə əsnəməsini gizlədərək, qəşəng geyimli iki patrisinin – Elvi Medulli və Detsi Tseditsinin əlini sıxdı. Onlar Valeriyanın iki kölgəsi idi, həmişə onu izləyirdilər. Medulli və Tseditsi Valeriyanın kəcavəyə girməsinə kömək etdi, – bu şərəfi onlar heç kəsə güzəştə getmək fikrində deyildi. Valeriya kəcavədə oturduqdan sonra pərdəni çəkdi, işarə ilə qullara yola düşmək əmrini verdi.

Kappadokiyalılar kəcavəni qaldırıb apardılar. Qabaqca, yol açmaq üçün, bir qul gedirdi, dañınca da hörmət üçün altı qul onu müşayiət edirdi.

Valeriya pərəstişkarlarından uzaqlaşdıqdan sonra üzündəki toru qaldırıb, etrafinı seyr etməyə başladı: o qəmgin bir nəzərlə gah yaş yola, gah da yağışlı, boz göye baxırdı.

Spartak Krikslə bərabər patrisilərin dal tərəfində durmuşdu. Bu gözəl qadını kəcavəyə qalxanda görmüşdü, elə o saat da tanımışdı: bacısı Mirtsanın xanımı idi. Onu qəribə bir həyəcan büründü. Dirseyini yoldaşına yavaşca toxundurub qulağına piçıldı:

– Ora bax, bu ki, Sullanın arvadı Valeriyadır!

– Nə gözəldir! And olsun Arelatin məşəsinə, Venera özü də belə gözəl ola bilməz!

Bu anda sabiq xoşbəxt hökmədarın arvadının kəcavəsi onlara yaxınlaşdı. Valeriya dalğın halda kəcavənin qapısından baxırdı; gözü Spartaka sataşdı.

Bir sarsıntı hiss etdi, sanki bədənindən elektrik cərəyanı keçmişdi. Dalğınlıqdan ayıldı, üzü azca qızardı, odlu baxışlı iri, qara gözləri Spartaka dikildi. Kəcavə sakitcə oturan bu iki qələbiatorun yanından ötəndən sonra Valeriya pərdəni çəkib, başını kəcavədən çıxartdı, bir də Spartaka baxdı.

Kriks bu aristokrat xanımın Spartaka, onun xoşbəxt yoldaşına açıqca bir lütfkarlıqla baxdığını görüb, ucadan dedi:

– Bir işə bax! Özizim Spartak, şıltaq və tərs Fortuna ilahəsi<sup>1</sup>, – o həmişə də belə olmuşdur, – sənin kəkilindən yapışib, daha doğrusu, sən o dəmdəməki ilahənin hölüyündən tutmusan!.. Bərk tut onu, bərk tut, birdən yenə qaçmaq istər, qoy heç olmasa sənin əlinə də bir şey qoysun. – Kriks Spartaka sarı dönəndə bu sözləri əlavə etdi, o həm də Spartakın üzdən dəyişdiyini və böyük həyəcan içinde olduğunu gördü.

Lakin Spartak tez özünü ələ alıb saymazyana gülümşədi:

– Sus, ağlışız! Nə Fortuna ilahəsi, nə kəkil, nə boş-boş danışır-sən? And olsun Herkulesin toppuzuna, sən andabatdan<sup>1</sup> çox görmüsən!

Spartak, xoşuna gəlmədiyi bu söhbəti kəsmək üçün Lutsi Sergi Katilinaya yaxınlaşıb, yavaşca soruşdu:

– Katilina, bu axşam sənin evinə gəlimmi?

Katilina də Spartaka sarı döndü:

– Əlbəttə, gel. Ancaq “bu axşam” demə, görürsən ki, hava qaralar; “tezliklə görüşərik” de.

Spartak patrisiyə baş əydi və:

– Tezliklə görüşərik, – deyib getdi.

Sonra Kriksin yanına gəlib, böyük bir həvəslə ona nəsə dedi, Kriks də bir neçə dəfə başı ilə onun dediklərini təsdiq etdi. Sonra da Forumu və Müqəddəs küçəyə gedən yol ilə dinməz-söyləməz çıxıb getdilər.

Lutsi Kalpurni Bestia bayaqdan qələbiatorlarla ərk ilə danışan Katilinaya heyrətlə baxıb dedi:

– And olsun Plutona, bu vaxta qədər məni sənin qəlbinin dolasıq yolları ilə aparan kələfin ucunu tamam itirdim!

Katilina sadəlövhüklə soruşdu:

– Nə olub?

– Roma patrisi mənfur və alçaq qələbiatorlar tayfası ilə dostluq eleməyi özünə layiq görür!

Katilina istehza ilə gülümşədi:

– Belə də biabırçılıq olar! Bu lap dəhşətdir, eləmi? Cavab gözlemədən, ifadə tərzini və ədasını dəyişərək əlavə etdi: – Bu gün bizə gelərsən, gözləyəcəyəm: axşam yeməyinə, əylənərik... bir də ki, ciddi işlərdən danışarıq.

Spartakla Kriks küçə ilə Palatinə gedərkən birdən qəşəng geyimli cavan bir qadın gördülər: onun yanında ahil bir cariyə, bir də qul vardi. Cavan qadın qələbiatorların ardınca gedirdi.

O son dərəcə gözəl qadındı; tünd-sarışın saçı da qəşəngdi, üzünün qar kimi ağlığı da qəşəngdi, dəniz dalğası rəngindəki gözləri də qəşəngdi. Kriks onu görüb mat qaldı, dayandı, tanımadığı bu qadına baxıb dedi:

<sup>1</sup> Andabat – üzü dəmir rübəndlə örtülmüş qələbiator

<sup>1</sup> Fortuna ilahəsi – qədim yunanların etiqadınca, xoşbəxtlik və təsadüf ilahəsi

– And olsun Gezə<sup>1</sup>, gözəl, bax, buna deyərəm!

Spartak qəmgin və fikirli idi; başını qaldırıb qızı baxdı. Qız Kriksin tərifinə əhəmiyyət vermədi, gözlərini frakiyalıya dikib, yunanca dedi:

– Spartak, allahlar səni pənahında saxlaşın!

Spartak bu sözdən bir az karıxdı:

– Bütün qəlbimlə sənə təşəkkür edirəm, ay qız, təşəkkür edirəm!

Gnidi Venerası mərhəmətinə sənin üstündən əskik eləməsin!

Qız Spartaka yaxınlaşaraq piçıldadı:

– İşıq və azadlıq, şanlı Spartak!

Frakiyalı bu sözü eşidəndə diksini, qaşlarını çatdı, qızı heyrətlə baxdı, ona inanmadı:

– Gözəl qız, bu nə zarafatdır, başa düşmürəm...

– Bu zarafat deyil, sən naşaq yerə özünü bilməməzliyə qoyursan.

Mən kurtizan Evtibidayam, mən də əvvəllər qıl olmuşam, özüm yunan qızıyam, mən də məzəlumlardanam... – Füsunkar bir təbəssümlə gülümşəyərək, Spartakin iri əlini xirdaca, zərif əlinə alıb nəvazişlə sıxdı.

Qladiator diksini astadan öz-özünə dedi:

– Parolu söylədi, gizlin parolumuzu bilir!..

Spartak bir az susub qızı baxdı; qızın təbəssümündə qalibiyyət ifadə olunurdu.

– Allahlar səni hifz eləsin, – dedi.

– Mən müqəddəs küçədə, Yanus məbədinin yaxınlığında oluram.

Gəl bizi. Başladığın o nəcib işdə mənim sənə az da olsa xeyrim dəyə bilər.

Spartak fikrə getdi. Qız təkidlə öz sözünü təkrar etdi:

– Gel!..

Spartak:

– Gələrəm, – dedi.

Kurtizan qız əli ilə onu salamlayaraq yunanca dedi:

– Salamat qal!

Spartak da:

– Salamat qal, – deyə cavab verdi.

Kriks də dedi:

– Salamat qal, gözəllik ilahəsi! – Spartak Evtibida ilə söhbət edəndə o bir az kənarda durub, gözlərini bu gözəl qızdan ayırmadı.

Kriks yerində donub qalmışdı, get-gedə uzaqlaşmaqdə olan Evtibidanın dalınca baxırdı. Spartak onun ciyindən tutub:

– Yaxşı da, Kriks, biz buradan gedəcəyik, ya yox – sözlərini deməsəydi, kim nə bılır, o nə qədər belə donmuş vəziyyətdə qalacaqdı.

Qall özüne gəlib, frakiyalının yanınca yeriməyə başladı, lakin o yenə də tez-tez dönüb geriyə baxırdı. Üç yüz addıma qədər yol getdikdən sonra ucadan dedi:

– Yenə istəmirsen ki, sənə Fortunanın sevimli övladı deyim?! Ay naşükür bəndə!.. Bu sıltaq tanrı qanadlarını sənin üzərində açıb, sən gərək onun üçün məbəd tikdirəsən!

– Bu bədbəxt qız niyə mənimlə danışdı?

– Bilmirəm, bilmək də istəmirəm! Ancaq onu bilişəm ki, Venera özü də – əgər Venera varsa, – bundan gözəl ola bilməz!

Valeriyani müşayiət edən qullardan biri bu anda özünü onlara yetirib soruşdu:

– Spartak hansınızsınız?

Frakiyalı cavab verdi:

– Mənəm.

– Baçın Mirtsə bu gün gece yarısı səni Valeriyanın evində gözləyəcək, səninlə təxirə salınmaz bir iş barəsində danışmaq isteyir.

– Deyilən vaxtda onun yanında olacağam.

– Qul qayıdır getdi; iki dost yenə də öz yoluna davam etdi; çox keçmədi ki, Palatin təpəsinin ardında gözdən itdilər.

<sup>1</sup> Gez və ya Gezus – qədim qalların müharibə allahı.

## KATİLİNANIN YEMƏK OTAĞI VƏ VALERİYANIN KONKLAVI<sup>1</sup>

Katilinanın evi Palatin təpəsinin cənub tərəfində, təpənin döşündə idi. Bu ev Romanın ən böyük və əzəmətli imarətlərindən deyildi, yarım əsr sonra o da, natiq Qortenzinin evi kimi, Avqustun əmlakı sırasına keçmişdi. Lakin ev daxili zihnəti və quruluşu ilə o vaxtın ən adlı-sanlı patrisilərinin evindən geri qalmırıldı. Yemək otağının dəbdəbəsi bütün Romada məşhur idi. Axşam idı, Lutsi Sergi Katilina qonaqlıq düzəltmişdi, öz dostları ilə yeyib-içirdi.

Böyük, uzunsov zal – Tivoli mərmərindən tikilmiş altı sütunla iki yerə bölünmüşdü. Sütunlara sarılmış sarmaşıqlar, qızılğullar çöllərin təravəti əstrini otağa saçırıcıdı; burada sənət – həddindən artıq şəhvətə, qarınqululuğa xidmət edirdi.

Divarlar da etirli çiçək hörukleri ilə bəzədilmişdi. Divarların qabağına açıq-saçıq ədəbsiz gözəllikləri ilə diqqəti cəlb edən çox nəfis heykəllər qoyulmuşdu. Çox qiymətli mozaik döşəmədə nimfaların<sup>2</sup>, satırların<sup>3</sup>, favnların<sup>4</sup> Vakx<sup>5</sup> rəqsləri böyük sənətkarlıqla təsvir edilmişdi. Bu ilahələr, pərilər – rəssamin xəyalı ilə yaradılmış cazibədar görünüşlərini gizlətmədən el-ələ verib oynayırdılar.

Zalın yuxarı başında, mərmər sütunların arasında, ən nadir mərmərdən qayrılmış bir girdə stol, stolun da ətrafında tunc postamentdə üç böyük və hündür taxt vardı; taxtlara qoyulmuş pərqu balışaların üstünə bahalı purpurla<sup>6</sup> boyanmış örtükler salınmışdı. Tavandan, çox böyük sənətkarlıqla qayrılmış qızıl və gümüş çiraqlar asılmışdı.

<sup>1</sup> Konklav – Roma xanımlarının xüsusi otağı. Onlar bu otağa çekilib ya kitab oxuyar, ya da yaxın dostlarını qəbul edib, onlarla səhbət edərdi. Konklav, adətən, yataq otağına yaxın olardı.

<sup>2</sup> N i m f a l a r – qədim yunanların etiqadınca, dənizlərdə, çaylarda, göllərdə, dağlarda, mağaralarda yaşayan gözəl pərilər

<sup>3</sup> S a t i l ə r – qədim yunanlarda və romalılarda: meşə və çöl yarımallahları, şərab və şənlik allahı Vakxin yoldaşları

<sup>4</sup> F a v n – qədim romalılarda meşə və çöl allahı, sürüüberin, naxırların hamisi (yunanlıarda Pan allahı olduğu kimi)

<sup>5</sup> V a k x – romalılarda şərab və şənlik allahı

<sup>6</sup> P u r p u r – çox bahalı tünd-qırmızı boyaq

Çiraqlardan zala parlaq işıq, çiçəklərdən məstedici gözəl qoxu saçılırdı; bu qoxudan hissələr keyləşir, fikirlər durğunlaşırırdı.

Divar dibində – gül-ciçək hörüyü və yarpaq şəkilləri həkk olunmuş üç tunc dolab, dolablara müxtəlif həcmli cürbəcür gümüş qablar qoyulmuşdu. Dolablın arasında tünd-qırmızı örtüklü tunc skamyalar, on iki də, – tuncdan tökülmüş, bahalı həməyil və gemma<sup>1</sup> ilə bəzədilmiş həbəş qadını heykəli vardi; heykəllərin əlindəki iri, gümüş şamdanlar zalın parlaq işığını daha da artırırırdı.

Katilina və onun qonaqları taxtlarda purpur rəngli pərqu balışlara dirsəklənib uzanmışdır. Sonralar xalq tribunu seçilən coşqun təbiətli Kurion, Lutsi Bestia<sup>2</sup> da, cavan patrisi Qay Antoni də burada idı. Qay Antoni ağır borca düşmüs, laqeyd, süst adamdı; o, 691-ci ildə Katilinanın qiyamında iştirak etmişdi, sonra da konsulluq işində Siseronun yoldaşı olmuşdu; elə o ildə də, Siseronun köməyi ilə, əvvəller həmfikir olduğu Katilinanı məhv etmişdi. Əxlaqsız patrisi Lutsi Kalpurni Pison Tsesoni<sup>3</sup> də onların arasında idi. Bu patrisi borc içində batıb qalmışdı, borcunu verməyə gücü çatmırıdı; o, 691-ci ildə Katilinanı xilas edə bilmədi: lakin tale ona Katilinanın qisasını almağa imkan verdi: 696-ci ildə konsul olandan sonra, var gücünü işə salıb, Siseronu sür-gün edə bilməşdi. Pison kobud, qudurğan, şöhrətpərəst, nadan adamdı. Şərəfli hesab edilən ikinci orta taxtda, Pisonun yanında, Katilinanın yaxın dostu Avl Qabini Nipot dirsəklənib uzanmışdı. Onun iyirmi yaşı olardı. Qadın üzü kimi qəşəng üzüne ənlik sürtmüştü, gözləri sərmələnmiş, saçı burulmuş və etirənmişdi, yanaqları yıpranmışdı, çox içməkdən səsi xırıldayırdı. 696-ci ildə Pisonla bərabər Siseronun sürgün edilməsinə çox kömək etmişdi. Ev sahibi Qabiniyə yemək otağına girilən qapının sağ tərəfindəki şərəfli taxtda “konsulluq” yeri vermişdi: o, otağa girilən qapının sağ tərəfində dirsəklənib uzanmışdı, buna görə də qonaqlığın padşahi hesab olunurdu.

O biri taxtda, Qabini ilə yanaşı, o birilər kimi, pozğun və bədbəxt Korneli Lentul Sura<sup>4</sup> dirsəklənib uzanmışdı. Bu cavan patrisi igid,

<sup>1</sup> G e m m a – üstüne yazı və ya şəkil həkk olunmuş qiymətli daş

<sup>2</sup> Katilinanın evinə yığışan Kurion, Lutsi Bestia və başqa qiyamçılar senatorlar təbəqəsinə mənsub idilər.

<sup>3</sup> Lutsi Kalpurni Pison Tsesoni – Sezarın qayınatısı, c.e. 58-ci ildə kon-sul olmuş, Sezarla Pompey mübarizə edərkən onları barışdırmağa çalışmışdır.

<sup>4</sup> Korneli Lentul Sura – qiyamın təşkilində Katilinanın baş köməkçisi olmuşdur. Kornelilər patrisi nəslindəndir.

qüvvətli adamdı. 691-ci ildə, Siseron konsul olanda, onun əmri ilə Suranı hebsxanada boğub öldürmüştülər. Bu hadisə Katilinanın qiyamından bir neçə gün əvvəl olmuşdu. Korneli Sura Katilina qiyamının ən feal iştirakçısı idi.

Suranın yanında Qay Korneli Tseteq<sup>1</sup> yerləşmişdi. O qızgın, cəsarətli bir cavandı. O da Romada dövlət quruluşunun dəyişməsi, üşyan və yenilik arzusunda idı. Bu taxtda dirsəklənib uzananlardan sonucusu Qay Verras idi. O, amansız, tamahkar, şöhrətpərəst adamdı. Bir azdan sonra Qalliya prokonsulu Karbonun kvestoru, sonra da Siciliyanın pretoru oldu; orada da öz soyğunçuluğu ilə şöhrət qazandı.

Bəli, Katilinanın yemək otağı adamlı dolu idi. Onlar Romanın çox da xeyirxah vətəndaşları deyildi, heç də nəcib işlər və hərəkətlər üçün bura yiğismamışdılar.

Katilinanın dəvət etdiyi adamlar – ən zərif aq kətandan qonaqlıq paltarı geymiş, başlarına da sarmaşıqdan, dəfnə budağından, qızılıguldən düzəlmİŞ cələng qoymuşdular. Ev sahibinin verdiyi gözəl axşam yeməyi qurtarmaq üzrə idı. Bu doqquz nəfər patrisinin arasında hökm sürən şənlik, məzəli sözlər, zarafatlar, camların cingiltisi, sərbəst söhbetlər, heç şübhəsiz, aşpazdan da çox saqılın məharətini göstərirdi.

Mavi tunika geymiş qullar qonaqlara qulluq edirdilər. Onlar şərəflə taxtın qarşı tərəfində durub, ilk işarə ilə qonaqların hər arzunu dərhal yerinə yetirməyə hazır idilər.

Zalın küncündə fleytaçılardır, aktyorlar, çox qısa tunika geymiş, gül-çiçəklə bəzənmiş aktrisalar yerləşmişdir. Onlar arabir, çalınan musiqiyə uyaraq, qonaqların qabağında şəhvətli hərəkətlərlə rəqs edir, bu hay-küylü şənliyi daha da artırırdılar.

Senator Kurion, gümüş camını yaxında duran saqiyə uzadıb, çox içməkdən xırıldayan bir səslə çığrıdı:

– Mənə falern şərabı tök! Falern şərabı! Katilinanın cəlalını, səxavətinə mədh etmək istəyirəm! Qoy o iyrənc, xəsis Krass öz dövləti ilə Tartara<sup>2</sup> vasil olsun!

Lutsi Bestia yanında oturan Katilinaya dedi:

<sup>1</sup> Qay Korneli Tseteq – Katilina qiyamının başçılarından biri

<sup>2</sup> Tartar – yunanların etiqadınca, yeraltı səltənətində qaranlıq girdab. Günahı olan adamlara ölümdən sonra əzab verilərmiş.

– İndi görərsən, bizim bu əyyaş Kurion Pindarin<sup>1</sup> şerlərinin qol-qabırğasını sindürməgə başlayacaq, zəhlə tökən eylənce!

Katilina dedi:

– Hələ görək yadında qalıbsa?! Bir saat olar ki, o yaddasını şərab camında batırıbdır.

Qay Verras ah çəkərək dedi:

– Krass, Krass!.. – Heç fikrimdən çıxmır, həmişə onun barəsində düşünürəm, mənim yuxuma girən odur!..

Avl Qabini qıvrılmış və ətirlənmiş saçını aq əli ilə düzəldərək, sınavıcı bir nəzərlə yanında oturan adama baxıb, istehza ilə dedi:

– Yaziq Verres! Krassın saysız-hesabsız dövləti sənin gözünə yuxu getməyə qoymur!

Verres ucadan soruşturdu:

– Bəs axı bərabərlik olmayıacaqmı?

Qay Antoni dedi:

– Axı o sarsaq Qrakxlardır, o gic Druz əkin yerlərini plebeylər arasında bölüşdürümək üçün şəhərdə qiyam qaldıranda nə düşünürəm, başa düşmürəm! Hər halda onlar yoxsul patrisilərin barəsində heç fikirləşmirdilər. Bizdən də yoxsul adam varmı?! Doymaq bilməyən tamahkar sələmçilər torpağımızdan gələn gelirləri aparırlar; onlar, borc verdikləri pulun faizini almaq bəhanəsilə, borcun vaxtına hələ çox qalmış, bizim gelirlərin başını bağlayırlar.

Lutsi Bestia boşaltdığı camı əsəbi halda əlində sixaraq əlavə etdi:

– Doğrudan da, bizdən də yoxsul adam varmı?! Biz daş ürkəli atalarımızın heç eşidilməmiş xəsisliyi üzündən, hər şeyə hökm eləyən qanunların ciddiyəti qarşısında gəncliyin ən gözəl illərini yoxsulluq içinde keçirməyə, yerinə yetirilməyən odlu arzuların iztirabını çəkməyə məhkum edilmişik!

Lentul Sura dərdli-dərdli dedi:

– Bizdən də yoxsul adam varmı?! Biz istehza üçün patrisi doğulmuşuq!.. Ancaq bizi ələ salmaq üçün bizim əzəmətimizdən danışmaq olar, ancaq gülmək üçün demək olar ki, plebeylər bizə hörmət eləyirlər!

– Biz kimik: toqa geymiş səfilik!

– Biz tünd-qırmızı paltar geymiş dilənçiyik!

<sup>1</sup> Pindar (e.e. VI-V əsrlər) – qədim Yunanıstanın məşhur lirik şairi

– Biz talesiz yoxsuluq!.. Romanın aşib-daşan bolluğunda, bu bolluq şənliyində bizim yerimiz yoxdur!

– Sələmçilərə, bankirlərə ölüm!

– Cəhənnəm olsun On iki cədvəl qanunları!

– Pretor fərmanı da!..<sup>1</sup>

– Ata hakimiyyəti qoy Erebe<sup>2</sup> itilsin!

– Qoy senatı ildirimlər saçan Yupiterin əzəmetli ildirimi vursun, onu yandırıb külə döndərsin!

Sərxoş Kurion gözlərini bərəldərək mızıldadı:

– Ancaq əvvəlcə mənə xəbərdarlıq eləyin, onda senata getməyim. – Onun sıfətində axmaqcasına ifadə vardı.

Əyyaşdan gözləmədikləri bu dərin mənalı söze qəhqəhə ilə gülüşdülər, bununla da qonaqların cansıxan lənətləri, dərdlərini sadalaması qurtardı...

Bu anda zala bir qul girib ev sahibinə yaxınlaşdı, onun qulağına astadan bir neçə söz söyledi.

Katilina sevinə-sevinə ucadan dedi:

– Pah, and olsun cəhənnəm allahlarına! Axır ki, gəlib çıxdı. Gətir onu bura, qoy yoldaşı da onunla gəlsin!

Qul baş əyib getmək istəyirdi ki, Katilina onu saxlayıb dedi:

– Onlara lazımlıca qulluq eləyin. Ayaqlarını yuyun, bədənlərinə ətir sürtün, əyinlərinə qonaqlıq paltarı geyindirin, başlarına çələng qoyun.

Qul yenə də baş əyib çıxdı. Katilina baş qula ucadan dedi:

– Epafor, bu saat sərəncam ver, qoy qabaqdan qalanları süfrədən yiğişdirsinlər, konsul taxtı ilə qarşı-qarşıya iki skamyə qoysunlar: bura mənim qonaqlarım gələcək. Buyruq ver, zalı aktyorlardan, müsiqiçilərdən, qullardan təmizləsinlər, qoy söhbət zalında şən, xoş, uzun zaman davam eden ziyaflət üçün lazımı şəyələr hazırlansın.

Baş qul Epafor aldığı əmri yerine yetirirdi, yemək otağından aktyorları, müsiqiçiləri, qulları çıxarırdılar, kef məclisindəki adamlar da deyilən qonaqları səbirsizlik və maraqla gözləyə-gözləyə gümüş camlarda köpüklenən əlliillik falern şərabı içirdilər. Çox keçmedi

<sup>1</sup> Pretor fərmanı – pretorlar da, başqa vəzifə sahibləri kimi, qanun məcəlləsinə əlavə olaraq, öz fərmanlarını da verməyə ixtiyarları vardı.

<sup>2</sup> Ere b – qədim yunanların etiqadınca, yeraltı səltənətin ən qaranlıq hissəsi.

ki, xidmətçilər onları getirdilər. Təzə qonaqların əynində ağ qonaqlıq paltarı, başlarında da qızılğül çələngi vardı.

Onlar Spartakla Kriks idi.

Spartak dedi:

– Bu evi, evin nəcib qonaqlarını allahlar öz himayosunda saxlaşın!

Kriks da əlavə etdi:

– Salam olsun sizə!

Katilina yerindən qalxıb qladiatorları qarşılıdı:

– İgidlər igidi Spartaka və onun dostuna eşq olsun!

Spartakin əlindən tutub özü uzandığı taxta tərəf gətirdi, Kriksi şərəfli taxtin qabağında qoyulan skamyada oturdu, özü də onun yanında oturdu.

Katilina qonaqlarını göstərərək Spartaka dedi:

– Spartak, niyə sən bu axşamı mənim süfrəmdə belə nəcib, belə ləyaqətli cavanlarla keçirmək istəmədin?

– İstəmədim? Yox, Katilina, mümkün olmadı. Mən axı sənə qabaqcadan xəbərdarlıq etmişdim... Yəqin ki, qapıçın mənim tapşırığımı sənə demişdi.

– Bəli, mənə deyilmişdi ki, axşam yeməyinə bizə gələ bilməyəcəksən.

– Amma bunun səbəbini bilmirdim, mən də qapıçının təvazökarlığına arxayılmadım, bunu sənə çatdırı bilmədim... Mən bir yeməkhanada olmalı idim, qladiatorlar bir-biri ilə görüşmək üçün bura yığışırlar. Mən orada bəzi adamlarla görüşdüm, onların bu bədbəxtlər arasında nüfuzu vardır.

Lutsi Bestia bu sözü eşidib dedi (onun ifadəsində istehza duyulurdu):

– Bəli, biz qladiatorlar azad olmağımızı düşünürük, öz haqqımızdan danışırıq, bu haqqı da qılıncla müdafiə etməyə hazırlaşırıq!

Spartakin üzü qızardı, yumruğunu stola vurub cəld yerindən qalxdı, ucadan dedi:

– Bəli, Yupiterin bütün ildirimlərinə and olsun ki, elədir!.. Qoy...

– səsini kəsib ifadə tərzini, sözünü, hərəkətini dəyişdi, sonra yenə sözə başladı: – Qoy ancaq buna böyük allahların inayəti, sizin də, qüdrətli, nəcib patrisilər, razılığınız olsun, onda biz məzлumların azad olunması üçün silaha el atarıq!

Kurion sərxiş halda daz başını gah sol, gah da sağ çıyninə əyərek mızıldandı:

– Bu qladiatorun bir səsinə bax! Öküz kimi bağırır!..

Qay Antoni əlavə etdi:

– Belə bir təkəbbür, ancaq Xoşbəxt Lutsi Korneli Sullaya yaraşar!

Katilina patrisilərin belə istehzalı hücumlarının nə ilə qurtara biləcəyini nəzərə alıb, təzə gələn qonaqlara falern şerabı tökməyi qullara əmr etdi, sonra da özü ayağa qalxıb dedi:

– Nəcib Roma patrisiləri, tale mərhəmətsizlik göstərib, sizi qəlbinizin böyüklüğünə görə layiq olduğunuz nemətlərdən məhrum etmişdir, çünki siz gərək azadlıqdan, hakimiyətdən, sərvətdən bol bol istifadə edəydiniz, çünki sizin xeyirxahlığını, ığidliyiniz mənə məlumdur. Ey mənim sədaqəti, narmuslu dostlarım, indi mən igid və mərd adamı – rudiari Spartakı size təqdim etmək istəyirəm. Bu adam malik olduğu qüvvət və mətanətə görə frakiyalı yox, Roma vətəndaşı və patisi doğulmağa layiqdi. O bizim legionlarla bir yerdə vuruşaraq, böyük şücaət göstərmişdir, buna görə də vətəndaş çələnginə və dekan<sup>1</sup> rütbəsinə layiq görülmüşdür.

Lutsi Bestia onun sözünü kəsdi:

– Amma bu şeylər ona, fürsət düşən kimi, bizim ordudan qaçmaqdə mane olmadı.

Katilina get-gedə ruhlanaraq ucadan dedi:

– Nə olsun ki?! Yoxsa siz bunun üçün onu təqsirkar hesab edəcəksiniz: axı, biz onun vətəninə qarşı vuruşurdug, o da öz vətənini, ata-anasını, öz yurdunu müdafiə etmək üçün bizim ordumuzu tərk etmişdi. Bizim hansımız Mitrdatla vuruşmada əsir düşsəydi, sonra da onlar bizi öz qoşunlarının sırasına salsaşdı, biz – Roma qartalını görən kimi mənfur bayrağını atıb, öz vətəndaşlarımızın bayraqı altına keçməzdikmi?

Katilinanın sözü qonaqların xoşuna gəldi. O bundan ürekلنərək sözünə davam etdi:

– Mərd, cəsareti bir adamın sirkdə göstərdiyi qəhrəmanlığa mən də valeh oldum, siz də, bütün Roma da! Bu, qladiatora yox, şanlı, şücaətli döyüşçüyə layiq qəhrəmanlıqdır! Öz vəziyyətdən, müsibətli taleyində yüksəkdə duran bu adam da bizim kimi quldur, bizim

kimi məzлumdur. Bax, bu adam bir neçə ildir ki, bütün fikrini çox çətin, təhlükəli, lakin nəcib bir məqsədə doğru yönəltmişdir; o, qladiatorlar arasında gizlin qiyam düzəltmişdir, bu işə sədaqətlə xidmət edəcəklərinə and içmişlər. Spartak bu fikirdədir ki, müəyyən gündə qladiatorları zalim hökmardırıq əleyhinə qaldırsın! Bu hökmardırıq, tamaşaçıları əyləndirmək xatirinə bu bədbəxt adamları amfiteatrda biabırıcı bir ölümə məhkum etmişdir! Spartak istəyir ki, qullara azadlıq versin, onları öz vətənlərinə qaytarsın.

Katilina bir az susub, sonra sözünə davam etdi:

– Biz də, mən də bu məsələ üstündə çıxdan düşünmürükmü?

Qladiatorlar nə istəyirlər? Ancaq azadlıq! Biz nə istəyirik? Biz də həmin o oliqarxiya əleyhinə üşyan qaldırmaq istəmirikmi? Respublikada bir ovuc adam hakimiyət sürən, zoraklıq edən gündən padşahlar, tetrarxlar<sup>1</sup>, xalqlar, millətlər ancaq onlara bac-xərac verirlər – yerde qalan ləyaqəti, vicdanlı vətəndaşlar isə – həm aristokrat, həm də adı camaat o zamandan ən rəzil vəziyyətə düşmüşlər, bədbəxt, sefil olmuşlar, zülm altında ezilirlər, ləyaqətsiz, mənfur həyat keçirirlər.

Cavan patrisilər həycandan titreyirdilər; onların gözləri nifret, qəzəb və intiqam hissi ilə parıldayırdı.

Katilina danışındı:

– Evlərimizdə yoxsulluq, özümüz də borc içinde batıb qalmışiq. Hal-hazırımız acınacaqlı vəziyyətdə, geləcəyimiz bundan da pis olacaq! Bize sürünməkdən, miskin həyat keçirməkdən başqa ayrı şey qalmamışdır. Ayılmaq vaxtı gəlib çatmamışmı?

Kurion Katilinanın sözünü yuxu içinde eşidərək, xırıltılı səslə dedi:

– Ayılaq da! – O, Katilinanın söylədiyi sözərin mənasını anlamırdı, bunu başa düşmək üçün gözlərini bərk-bərk ovurdu.

Qiyamçılar Katilinanın sözünə uysalar da, Kurionun bu sarsaqlığına gülməkdən özlərini saxlaya bilmədilər.

Katilina yumruqlarını sıxıb, bu uğursuz əyyaşı çığırı-çığırı qarğıdı:

– İtil get Minosun<sup>2</sup> yanına, ay murdar uyuq, ay çaxır tuluğu!

<sup>1</sup> Tetrarx – Roma imperiyası daxilində bəzi mahal başçılarına bu ad verilmişdi.

<sup>2</sup> M i n o s – qədim yunanların etiqadında, Zevsin oğlu, Kipr adasının padşahı; ölen-dən sonra yeraltı səltənətin hakimi olmuşdur.

<sup>1</sup> D e k a n v e ya d e k u r i o n – Roma qoşununda on döyüşçünün başçısı; onbaşı.

Bestia bağıra-bağıra dedi:

– Kes səsini, yat, yaramaz! – Kurionu elə itələdi ki, o yatağın üstüne sərildi.

Katilina yavaş-yavaş bir neçə qurtum falern şərabı içdi, bir az dayandıqdan sonra sözünə davam etdi:

– Bəli, şanlı cavanlar, mən sizi bura bir məsələni müzakirə etmək üçün çağırıbmışam: işimizin xeyri üçün Spartakla, onun qladiatorları ilə birləşməyimiz necə olar? Ali hakimiyyət, dövlət xəzinəsi, qorxunc legionlar zadəganların, senatın əlindədir, biz onlara qarşı çıxmağı qət etsək, təkbaşına qalib gələ bilmərik, biz gərək – haqqını qorumağı, təhqirə görə qisas almağı bacaran adamların köməyindən istifadə edək. Yoxsulların hər şeyə malik olanlara, qulların ağalarla, məzlumların zalımlara qarşı mühabibəsi bizim də mühabibəmiz olmalıdır. Mən bir şeyi başa düşə bilmirəm: qladiatorları niyə biz öz tərefimizə çəkməyək? Axi onlar bizim rəhbərliyimiz altında olacaqlar, biz onları idarə edəcəyik, biz onları Roma legionu şəklində salacaqıq. Siz bunun əksini mənə sübut edin, onda biz işimizi yerinə yetirməyi daha münasib vaxta qoyarıq.

Qonaqlar narazı halda deyindilər: Katilinanın nitqi çoxunun xoşuna gəlməmişdi. Spartak həyəcan içinde Katilinaya qulaq asırdı, həm də cavan patrisiləri diqqətlə müşahidə edirdi; onun rəngi qaçsa da, sakit ifadə ilə dedi:

– Mən bura, ey Katilina, ən ləyaqətli adam olduğundan, səni xoşhal etmək üçün gəldim, mənim sənə böyük hörmətim, ehtiramım var, ancaq sənin sözlerinin bu nəcib patrisiləri inandıracağınə heç də əmin deyiləm. Sən bu dediyin şeylərə təmiz ürəklə inansan da, qəlbinin dərinliklərində buna tamamilə arxayın deyilsən. İndi icazə ver, qoy sənin ləyaqətli dostların icazə versin, öz ürəyimi açıb sizə söyləyim. Siz azad adamlarınız, aristokrat nəslindən vətəndaşınız, bununla belə sizi dövlət işlərini idarə etməkdən kənardə saxlayırlar, sizi sərvətdən, hakimiyyətdən məhrum edirlər. Buna oliqarxlardan kastası müqəssirdir: bu kasta xalqın da düşmənidir, yenilik tərəfdarı, cəsarətli adamların da düşmənidir, bu kastanın hakimiyyəti yüz ildən çoxdur ki, nifaqları, qiyamları ilə Romanı müsibətlərə salır. İndi o, əvvəlkilərdən daha artıq, bütün hakimiyyəti əlində toplamışdır, kefləri istədiyi kimi sizə ağalıq edir, sizi öz hakimiyyəti altında saxlayır. Üşyan sizin üçün – indiki senatı yixmaqdır, indiki qanunların

əvəzinə xalq üçün daha ədalətli sərvəti ve hüquq bir bərabərdə bölüşdürüməyi nəzərdə tutan başqa qanunlar qoymaqdır, indiki senatorları – sizin və sizin dostlarınızın içərisindən seçilən başqa senatorlarla əvəz etməkdir. Lakin Alp dağlarının və ya dənizlərin arasında, uzaq-uzaq ölkələrdə yaşayış xalqlar sizin üçün də, indiki hökmdarlar kimi, həmişəlik barbar olub qalacaqdır, siz də istəyəcəksiniz ki, onlar yenə sizin hakimiyyətiniz altında olsun, sizə bac-xərac versin. Siz də istəyəcəksiniz ki, başqa patrisilər kimi, sizin də evləriniz qul ilə dolu olsun, amfiteatrarda da, indiki kimi, sizin ən çox xoşladığınız tamaşalar – qladiatorların qanlı döyüşləri düzəlsin: sabah siz qalib gəldikdə, ağır dövlət işlərindən sonra, bu qanlı tamaşalara baxıb dincələcəksiniz. Siz ancaq bunu arzu edə bilərsiniz. Sizin üçün bircə şey mühümdür: indiki hökmdarların yerini tutmaq!

Amma biz bədbəxt qladiatorları tamamilə başqa şeylər narahat edir. Hamı bize “rəzil adam” deyə həqarətə baxır, biz azadlıqdan, vətəndən məhrum edilmişik, məğrur romalıları əyləndirmək üçün bizi bir-birimizi öldürməyə məcbur edirlər, buna görə də biz tam azadlıq əldə etməyə çalışaraq, vətənimizi, yurdumuzu geri almaq istəyirik! Buna görə, üşyan etməkdə bizim məqsədimiz ancaq indiki hökmdarların əleyhinə deyil, onların yerinə gələn hökmdarların da əleyhinə mübarizə etməkdir: onların adı Sullami olacaq ya Katilinamı, Seteqmi olacaq ya Pompeymi, Lentul olacaqmı ya Krassmı – bunun fərqi yoxdur! Bir də ki, biz qladiatorlar təkbaşına buraxılsaq, Romanın qüdrətli, dəhşətli hakimiyyətinə qarşı ancaq üşyan etməklə qalibiyət qazanacağımıza əmin ola bilərikmi?.. Yox, qalibiyət qazana bilmərik, deməli, bizim düşündüyüümüz iş – ümidsiz işdir. Mən indiyə qədər arxayındım ki, Katilina, sən və sənin dostların bizim sədaqətli rəhbərimiz olacaq, mən indiyə qədər zənn edirdim ki, konsul rütbəli adamlar və patrisilər bizim qladiator legionlarına başçılıq edəcək, bu legionlara öz adlarını, öz məziyyətlərini verəcək, – ona görə də mən özüm kimi bədbəxt yoldaşlarımın qəlbini öz ümidiyimlə isidə bilirdim. Lakin indi görürem ki, həm də ey Katilina, səninlə etdiyim uzun səhəbətdən sonra başa düşürəm ki, aldığınız tərbiye nəticəsində sizdə əmələ gələn fikirlər bizə rəhbərliyinizə imkan verməyəcək. Bununla da, qəlbimin dərin guşələrində bəsleyib böyüdüyüm ümidiyərin, yuxuda da məni tərk etməyən arzuların boş xəyal olduğunu yəqin etdim... Buna görə, çox böyük

təəssüflə, bu andan, bu ümidiłdən və arzulardan qəti surətdə əl çəki-rəm, cünki bunlar heç təsəvvürə siğmayan divanəlikdir. Lap elə biz beş-on min qladiatoru ayağa qaldıra da bilsək, bu üsyana divanəlik-dən başqa ayrı nə ad vermək olar?! Məsələn, mənim kimi, ya mənə bərabər bir adamın nə nüfuzu ola bilər? O adam lap elə məndən də qüvvətli olsa, onun təsir dairəsi nə olar? On-on beş günün içində bizim legionlardan heç bir şey qalmazdı. İyirmi il bundan əvvəl Minutsı<sup>1</sup> ya Vetsi adlı şanlı Roma atlısının Kapuya yaxınlığında top-ladığı minlərlə qladiatorun başına belə müsibət gəldi. Qladiatorlara yüksək aristokrat nəslindən cəsarətli, igađ adam başçılıq etsə də, pretor Lukullun qoşunu onları vurub dağıtdı.

Qonaqlardan çıxunun nəzərində Spartak mənfur barbar idi, lakin söylədiyi nitqi elə təsir bağışladı ki, bunu təsvir etmək çətindir. Bəzilərini frakiyalının natiqlik fəsahəti, bəzilərini fikrinin yüksəkliyi valeh etmişdi, Roma qarşısında göstərdiyi pərestişkarlığı isə hamının xoşuna gəlmışdi. Spartak çox məharətlə patrisilərin heysiyyətini oxşa-yan sözler söyləmişdi, onlar da igađ frakiyalını çox-çox təriflədilər; hamısı da, xüsusilə, Lutsi Bestia – ona hamilik edəcəyini və onun dostu olmaq istədiklərini bildirdi.

Qaldırılan məsələnin müzakirəsi çox çəkdi, bir çox müxtəlif fikirlər söyləndi, axırdı belə qərara gəldilər ki, bu işin yerinə yetiril-məsini əlverişli bir vaxta qoysunlar; bu cəsarətli iş üçün – vaxtin gözəl məsləhətini, taleyin əlverişli fürsətini gözləsinlər.

Spartak Katilinaya və onun dostlarına həm özünün, həm də bir neçə qladiatorun kömək etməyə hazır olduğunu bildirdi. O sanki bu "bir neçə" sözünü təsadüfən söyləyirdi. Sonra Spartak da, Kriks də əldən-ələ gəzdirilən dostluq camından o biri qonaqlar kimi şərab içdilər, başlarına qoyduqları çələngdən qızılqıl yarpağı qoparıb cama atdılar, sonra da ev sahibi və onun dostları ilə xudahafızlısdırlər. Patrisilər çox çalışdı ki, onları o biri zalda hazırlanan şənliyə saxlaşınlar, Spartak da, Kriks də bundan qəti surətdə imtina edib, Katilinanın evindən getdilər.

Küçəyə çıxdıqdan sonra Sullanın evinə sarı yönədlilər. Heç dörd addım getməmişdilər ki, Kriks sözə başlandı:

<sup>1</sup> Minutsı – e.ə. 104-cü ildə, Kampanyada, Kapuya yaxınlığında qulların üsyani oldu. Üsyana müflis olmuş Roma atlısı Minutsı başçılıq edirdi. O, üç min beş yüz qul silahlandırmışdı.

– Yəqin ki, məni başa salarsan...

Spartak astadan onun sözünü kəsdi:

– Səni and verirəm Herkulesə, sus! Sonra hamisini bilərsən.

Dinməz-söyləməz üç yüz addıma qədər yol getdiķdən sonra əvvəl Spartak sözə başladı. Kriksə sarı dönüb yavaşca dedi:

– Orada çox adam vardi, bir də ki, onların hamısı bizim tərəfi-mizdə deyildi, bundan başqa, o cavanların ağlı başında deyildi, onlara inanmaq olmazdı. Sən eştidin də: bizim qaldıracağımız qiyam onların nəzərində, dəli adamın xəyalı kimi, dağlıb getdi. Bu saat Aktsianın qladiatorlar məktəbinə get, bizim təbrik parolumuzu, əl-ələ görüşər-kən etdiyimiz gizlin işaretni dəyiş. İndi bizim parolumuz İşləq və aza dılıq deyil, Səbat və Qalibiyət olacaq, daha üç dəfə dostcasına əl sıxılmayacaq, sağ əlin şəhadət barmağı yavaşca o biri adamın sağ əlinin ovcuna vurulacaq.

Spartak Kriksin sağ əlini əlinə aldı, şəhadət barmağını üç dəfə yavaşca onun ovcuna vurdu.

– Bax, belə, başa düşdün?

Kriks dedi:

– Başa düşdüm.

– Daha get, vaxtı itirmə. Get manipula başçılarına de, qoy onlar öz qladiatorlarına xəbərdarlıq eləsin, qiyamımızın üstü az qala açı-laçaqdı. Buna görə, kim əvvəlki parolu söyləsə, əvvəlki işaretni eləsə, onlara deyilsin ki, qiyam etməyə daha ümidiımız qalmayıb, bu ağılsız işdən tamam əl çəkmişik. Biz sabah tezdən Luli Rabetsinin məktəbində görüşəcəyik.

Spartak Kriksin əlini sıxıb, Sullanın evinə sarı yeyin-yeyin getdi. Cox keçmədi ki, ora çatdı. Qapını döyüd. Qapıcı qapını açıb, onu Valerianın yaşadığı mənzildə Mirtsa üçün ayrılmış kiçik otağa apardı.

Qız öz xanımının hüsn-rəğbətini qazana bilməşdi, indi o, mühüm vəzifə daşıyırdı: Valerianın geyimini, bəzək-düzək işlərinə baxırdı. Mirtsa qardaşından nigaran idi. Spartak otağa girəndə qız onun boy-nuna sarılıb, üz-gözündən dəfələrlə öpdü.

Bu şəfqət coşqunluğu keçəndən sonra Mirtsa fərəhindən sevin-sevinə, gülərzülə Spartaka dedi ki, xanımın əmri olmasaydı, mən heç də səni bu vaxt öz yanımı çağırımadım. Bunu da əlavə etdi ki, Valeriya tez-tez və uzun-uzadı səndən söhbət açır, sənin barəndə

cürbəcür şeylər soruşur, sənin taleyinlə çox mehribanlıq və şəfqətlə maraqlanır: aristokrat xanımın bir rudiariyə, qladiatora belə şəfqət və mehribanlıq göstərməsinə çox az-az təsadüf etmək olar. Valeriya onun hələ qulluğa girmədiyini eşidib, bu axşam səni çağırtdırdı. Sulla bu yaxında Kumadakı villasında qladiatorlar məktəbi açmışdır. Valeriya onun rəhbərliyini sənə tapşırmaq istəyir.

Spartak sevincindən tamam dəyişdi. Mirtsaya qulaq asdıqca onun rəngi gah ağarır, gah da qızarırdı. Onun beynində, heç şübhəsiz, qəribə fikirlər dolaşırırdı; o başını bərk-bərk yırgalayır, sanki bu fikirləri qovmaq istəyirdi.

Nəhayət, Spartak bacısından soruşdu:

— Mən bu kiçik qladiatorlar məktəbini idarə etməyi boynuma götürsəm, Valeriya məndən yenə də köləliyə satılmağı tələb edəcək, ya mən sərbəstmi qalacağam?

Mirtsə cavab verdi:

— Bu barədə mənə heç bir şey deməyib. Ancaq o sənin xatirini çox istəyir, yəqin ki, sənin sərbəst qalmağına razılıq verəcək.

— Deməli ki, Valeriya çox mərhəmətli qadındır?

— Bəli, bəli, o həm mərhəmətlidir, həm də gözəl qadındır...

— Elə isə onun mərhəmətinin həddi-hüdudu yoxdur!

— O sənin çox xoşuna gəlir, eləmi?

— Mənim?.. Bəli, o çox xoşuma gəlir, ancaq bu pərəstişkarlıqdan başqa bir şey deyil. Mən vəziyyətdə olan adam elə yüksək aristokrat xanıma ancaq belə hiss bəsləməlidir.

— Onda... qoy sənə məlum olsun ki... ancaq yalvarıram sənə, bunu sənə söyləməyi mənə qadağan etmişdir... Onu bil ki, bu hissi sənə, heç şübhəsiz, ölməz allahlar təlqin etmişdir! Bu sənin Valeriya olan minnətdarlıq borcundur, çünkü sirkədə sənə azadlıq verilməsini Sulladan o xahiş etmişdi!

Spartakın bütün bədəni sarsıldı, həyəcandan rəngi ağardı:

— Necə? Nə dedin? Bu doğrudurmu?

— Doğrudur, doğrudur! Ancaq, bir də sənə deyirəm, bunu bildiyini ona hiss etdirmə.

Spartak fikrə getdi. Bir az sonra Mirtsə ona dedi:

— İndi mən gedib sənin geldiyini Valeriyaaya söyləyəcəyəm, səni ora aparmaq üçün ondan icazə almaliyam.

Mirtsə bir anda gözdən itdi: o cəld qapıdan çıxdı. Spartak dərin fikrə daldığından onun getdiyini duymadı.

Spartak ilk dəfə Valeriyaaya ay yarım bundan əvvəl rast gəlmışdı; o, bacısına dəymek üçün Sullanın evinə gələndə Valeriyanı portikdə görmüşdü: Valeriya kəcavəyə sarı gəlirdi.

Valeriyanın solğun üzü, parlaq, qara gözleri, qatran kimi qara saçlı Spartaka çox böyük təsir bağışladı. Valeriyaaya izah edilməz, qəribə meyil duydu, — bu meylə qarşı durmaq çətindi. Onun qəlbində — bu qadının heç olmasa tunikasının ətəyindən öpmək kimi odlu arzu, böyük həsrət hissi oyandı: Valeriya ona Minerva kimi gözəl, Yunona kimi əzəmətli, Venera kimi füsunkar görünmüştü.

Sullanın arvadı adlı-sanlı aristokrat təbəqəsinə və yüksək mövqeyə mənsub idi, bu onu Spartak kimi aşağı vəziyyətli adamdan çəkinməyə vadar edirdi, bununla belə Valeriyanın da qəlbində eyni hissələr əmələ gəlmişdi: qladiator Valeriyanı ilk dəfə görərkən qəlbində baş verən həyəcan Valeriyanın da qəlbini sarsılmışdı, — bunu biz yuxarıda gördük.

Zavallı frakiyalı ilk vaxtlar bu yeni hissi qəlbindən çıxarmağa çalışdı. Əqli ona deyirdi ki, Valeriyanı sevmək — heç bir şeylə müqayisə olunmayan divanəlikdir, çünkü bu yolda keçilməz maneələr var. Lakin qadını yenə döñə-döñə xatırlayırdı. Onun bir çox işləri, qayğıları olsa da, Valeriyanın fikrini başından çıxara bilmirdi, bu onu hər an həyəcanlandırdı, təşvişə salırdı. Bu fikir get-gedə daha artıq alovlanaraq az vaxtda onun bütün varlığına hakim oldu. Elə də olurdu ki, heç özü də hiss etmədən, məchul bir qüvvə onu harasa çəkib aparırdı, birdən o özünü Sullanın evinin yanında, portikin sütunları arasında görürdü, orada durub, Valeriyanın çıxmاسını gözləyirdi. Bu qayda ilə özü gözə çarpmadan Valeriyanı dəfələrlə görmüşdü, hər dəfə də Valeriya ona daha gözəl görünürdü, hər gün də bu qadına olan sevgisi daha da artırıldı: Spartak ona məftun idi, onu şəfqətlə sevirdi, ona pərəstiş edirdi. O heç kəsə, hətta öz-özünə də bu hissə izah edə bilməzdi.

Valeriya Spartakı ancaq bircə dəfə görmüşdü. Zavallı rudiari Valeriyanın bir anlığa ona şəfqət və mehribanlıqla baxdığını zənn etdi; hətta ona elə gəldi ki, bu gözlərdə məhəbbət hissi də parıldadı; lakin elə o saat da bu fikri özündən rədd etdi, onu — dəlilər arzusu, gözəl

görünən bir xəyal, odlu fantaziyanın uydurması hesab etdi: Spartak bilirdi ki, belə fikirlər onu dəli-divanə edər.

Zavallı qladiotor belə vəziyyətdə idi, buna görə Mirtsanın söyleyişi sözlərin ona necə təsir bağışlayacağını asanlıqla başa düşmək olar.

Bu bədbəxt adam düşünürdü: "Mən indi Sullanın evindəyəm, bu qadından ancaq bir neçə addım kənardayam... Yox, o qadın deyil, ilahədir, mən həyatımı da, namusumu da, qanumı da ona qurban verməyə hazırlam. Mən indi buradayam, bir azdan onun yanında olacağam, bəlkə, lap ikimiz bir yerdə tək olacaqıq, mən onun səsini eşidəcəyəm, lap yaxından üzünün xətlərini, gözlərini, təbəssümünü görəcəyəm..." O hələ indiyə qədər Valerianın təbəssümünü görməmişdi, yəqin, onun təbəssümü bahar səməsi kimi gözəldir, bu təbəssüm onun əzəmətli, yüksək, ilahi varlığını eks etdirir. Onun belə həddi-hüdudu olmayan xoşbəxtliyə çatmasına bir neçə dəqiqə qalır: bu xoşbəxtlik heç onun xəyalına gelməzdi, heç yuxusuna da girməzdi... Ona nə olmuşdur? Bəlkə də o, sehrlə bir xəyalın, odlu, sevdalı bir aşiq təsəvvürünün qurbanımı olmuşdur? Ya, bəlkə, dəli olur? Bəlkə də, onu bədbəxtlik tutub, o çoxdan dəli olmuşdur?!

Bunu düşünürkən diksindi, qorxa-qorxa ətrafına baxaraq, heyrət və teşviş içində bacısını axtardı... Mirtsa otaqda yox idi. Əllərini alına apardı: o sanki gicgahında şiddetli vuran qan cərəyanını saxlamaq, beynini bürüyən dumani dağıtmak isteyirdi; sonra da güclə eşidilən səslə dedi:

– Ey böyük allahlar, məni dəli olmaqdan qoruyun!

Yenə də ətrafına göz gəzdirdi, yavaş-yavaş özünə gəldi, harada olduğunu başa düşdü.

Bura bacısının otağı idi: bucaqda ensiz bir çarpayı, divar dibində iki kiçik, zərli skamya, bir az kənarda tunc bəzəkli şkaf, şkafın da üstündə yaşılı saxsı yağ çıraqı qoyulmuşdu; çıraq kərtənkələ şəklində idi; piltə onun ağızından çıxaraq yanındı; titrək işiq otağın qaranlığını dağıdırdı.

Spartak hələ də şaşqın-şaşqın, sanki sərsəm halda düşünürdü; yenə də ona elə gelirdi ki, bu şeyləri ya yuxuda görür, ya da dəli olur. Şkafa yaxınlaşdı; sol əlini çıraqa uzatdı, şəhadət barmağını yanan piltəyə toxundurdu, alov barmağını bərk yandırdı, ancaq bu

zaman o özünə gəldi, iradəsini toplayıb, qanındaki həyəcanı yavaş-yavaş sakitləşdirdi.

Mirtsa gəlib, Spartakı Valerianın otağına aparanda o, üzdən çox sakit, hətta şən görünürdü, lakin qəlbinin bərk-bərk döyündüyünü hiss edirdi. Mirtsa gördü ki, onun rəngi qaçmışdı, qardaşının dərdinə qalaraq soruşdu:

– Spartak, sənə nə olub? Yoxsa halın yaxşı deyil?

Rudiari bacısının ardınca gedə-gedə dedi:

– Yox, yox, mənim halım heç belə yaxşı olmayıb.

Onlar kiçik bir pilləkənlə aşağı endilər (Roma evlərində qullar həmişə yuxarı mərtəbədə yaşardı), konklava sarı getdilər: Valeriya onları öz otağında gözləyirdi.

Konklav, Roma xanımlarının ayrıca otağına deyilerdi; onlar bu otağa çəkilib kitab oxuyar, ya da ən yaxın dostlarını qəbul edib ürək sözlərini danışardılar. Müasir dildə biz bu otağa kabinet deyərdik; təbii ki, konklav ev sahibəsinin yaşadığı otaqlara bitişik olardı.

Valerianın konklavı evin qış fəslinə aid hissəsində idi (patrisi evlərində hər fəslə məxsus ayrıca otaqları olardı). Bu, kiçik, səliqəli və rahat bir otaqdı. Təbəqə dəmirdən qayrılmış borulardan otağa xoş istilik yayılar, hava soyuq olduqca bu istilik adamın daha çox xoşuna gələrdi. Şərq qumaşından tikilmiş gözəl, zəngin pərdələr öz qırçınları ilə bu boruların qabağını çox qəşəng tutardı. Divarlara mavi ipəkdən üz çəkilmişdi; bu ipək, gözəl qırçınlar və zəncirlərlə tavan-dan az qala döşəməyə qədər enirdi; ipəyin üstünə bulud kimi nazik, ağ bürünçək verilmişdi, bürünçəyin üzərinə səpələnmiş təravətli qızıl-güllərdən yayılan etirli, xoş qoxular otağı doldurmuşdu.

Tavandan zər naxışlı, üçpiltəli çıraq asılmışdı; çıraq, yarpaqlar arasına qoyulmuş böyük qızılıgül şəklində idi; öz gözəlliyyi ilə adamı valeh edən bu sənət əsəri yunan ustası tərəfindən qayrılmışdı. Çiraqdan otağa tutqun mavi işiq, həm də çıraqdakı yağa qarışdırılmış ərəb etirlerinin qoxusu yayılırdı; çıraq otağı tamam işıqlandırmışdı.

Şərq ruhunda bəzədilmiş bu otaqda ancaq bir söykənəcəkli taxt, iki skamya, bir də balaca gümüş kamod vardi. Taxtda mavi haşiyəli, ağ, ipək üzlü bir neçə pərqu balış qoyulmuşdu, skamyalara da həmin ipək parçadan örtük çəkilmişdi. Kamodun dörd qarışdan artıq hündürlüyü olmazdı; onun dörd siyirtməsi üstündə Sullanın dörd zəfəri çox məharətlə nəqş edilmişdi.

Kamodun üstünə məşhur Aretin sənətkarlarının dağ büllurundan qayırdığı bir qab qoyulmuşdu, qabın üstündə tünd-qırmızı rəngli qabarıq gül şəkilləri və başqa naxışlar, içində də qızdırılmış meyvə şərbəti vardı; şərbətin bir hissəsi elə onun yanında qoyulan çini fincana tökülmüşdü. Sulla bu fincanı toy hədiyyəsi olaraq Valeriyaya bağışlamışdı. Bu otuz ya qırx milyon sestersiyə dəyən çox qiymətli hədiyyə idi. Belə fincanlar o zaman çox nadir və çox qiymətli şey hesab edilirdi.

Gözəl Valeriya, çox zərif yundan tikilmiş, mavi haşiyeli, ağ tunikaya bürünərək, gecənin sükutu içərisində, bu sakit, ətirli otaqda, təkbaşına taxtda dirsəklənib uzanmışdı. Onun Olimp ilahələrinə yaranan çıyıləri, sanki fil dişindən qayırılmış zərif qolları, yarı çılpaq ağ sinəsi öz gözəlliyi ilə otağın alaqqaranlığı içində parıldayırdı; dalgahı qara saçlı pərişan halda çıyılərinə töküldü. Başını, körpə uşaq əli kimi xırdaca, qar kimi ağ əlinə qoyaraq, iri balışa dirsəklənmişdi.

Gözləri azca yumulmuşdu, üzü sakitdi, o elə bil yatmışdı; əslində dərin düşüncələrə dalmışdı; bunlar da yəqin çox şirin düşüncələr olduğundan, elə bil ki, bayığlıq içində idi. Mırtsanın Spartakı otağa gətirdiyini duymadı. Mırtsa qapını açıb Spartakı içəri saldı, elə o saat da çıxıb getdi. Qapı yüngülçə taqqıldısa da, Valeriya yenə tərənmədi.

Spartakin üzü Paros mərmərindən də ağ idi; alışb yanan gözlərini gözələ dikmişdi, Valeriyaya pərəstişkarlıqla baxa-baxa donub qalmışdı: bu onun qəlbindəki, təsviri mümkün olmayan və indiyə qədər duymadığı şəşqinliqdan irəli gəldi.

Bir az kecdi; Valeriya ətrafında baş verən hadisəleri unutmasayıd, yəqin ki, Spartakin həyəcanla, həm də qırıq-qırıq nəfəs aldığını eşi-dərdi. Birdən o diksindi, elə bil ki, kim isə onu çağırmış, Spartakin burada olduğunu piçıldayaraq ona demişdi. Valeriya qalxıb oturdu, dərhal qızaran gözəl üzünü Spartaka sarı çevirdi, dərindən nəfəs alıb, mehriban bir səslə dedi:

— Ax... sən buradasan?

Spartak bu səsi eşidəndə rəngi qızardı. Bir addım irəli gəldi, ağızını açdı, sanki nəsə demək istədi, lakin bircə kəlmə də söyləyə bilmədi.

Valeriya özünü elə alaraq, xoş təbəssümlə dedi:

— Allahlar səni öz himayəsində saxlasın, şanlı Spartak! — Sonra skamyani göstərərək əlavə etdi: — Bir də... bir də ki... otur.

Spartak da özünə gelmişdi, lakin o hələ də zərif, titrək səslə dedi:

— İlahi Valeriya, allahlar layiq olduğumdan artıq mən ihimayə edir-lər, çünkü onlar mənə, insanları xoşbəxt edə bilən ən böyük bir inayət göstərirlər: sənin himayəni mənə bəxş edirlər.

Valeriyanın gözləri sevincə parlədadi:

— Sən ancaq igid deyilsən, sən həm də yaxşı tərbiyə olunmusan.

Sonra birdən yunan dilində Spartakdan soruşdu:

— Yəqin sən əsir düşməzdən əvvəl, öz vətənində xalqının rəhbərlerindən biri olmusan, eləmi?

Spartak da eyni dildə cavab verdi:

— Bəli. — O, Attika şivəsində olmasa da, hər halda gözəl İsgəndəriyyə ləhcəsində danışındı. — Mən Rodop dağlarında ən qüvvətli Frakiya qəbilələrindən birinin başçısı idim. Mənim evim də vardi, böyük qoyun sürüm də, çoxlu öküzüm də, bərəkətli otlağım da. Mən dövlətli idim, qüdrətli idim, xoşbəxtim, həm də, ilahi Valeriya, sözümə inan, insanları bütün qəlbimlə sevirdim, ədalətli idim, mərhəmətli idim...

Spartak bir anlığa susdu, sonra köksünü ötürərək, keçirdiyi ağır həyəcandan titrəyən səslə dedi:

— Mən onda barbar deyildim, mənfur, bədbəxt qələbiator deyildim!

Valeriyanın ona yazığı gəldi, qəlbində gözəl bir hiss doğdu, başını qaldırıb parlaq gözlərilə Spartaka baxdı, sonra mehriban bir səslə dedi:

— Əziz Mırtsan səndən mənə çox şeylər danışıb, fövqəladə igidiyyin mənə məlumdur. İndi səninlə danişarkən mənə tamamilə aydın olur ki, sən heç də mənfur qələbiator olmamışan, əqlin, ədəbin, mərfətin də göstərir ki, sən barbar yox, yunana oxşayırsan.

Mehriban səslə söylənilən bu sözün Spartaka necə təsir bağışlaşdığını qələmə almaq mümkün deyil. Onun gözləri yaşardı, tez-tez qırılan səslə dedi:

— Ah... dünyanın ən mərhəmətli qadını... Bu xoş sözlərin üçün... həmisiə allahların inayətində olasan... Qoy böyük allahlar səni... bütün insanlardan yüksəkdə tutsun, sən buna layiqsən, qoy səni dünyanın ən xoşbəxt insanı eləsinlər!..

Valeriya həyəcanını gizlədə bilmədi: onun mənalı gözləri, tez-tez, həm də coşqun nəfəs alması, ağ sinəsinin qalxıb-enməsi dərin həyəcan keçirdiyini göstərirdi.

Spartak xəyal aləmində idi, o elə bil ovsunlanmışdı, onu qara basır, bununla belə o bütün qəlbələ bu şirin yuxuya, xoşbəxtliyin bu sehrlə xülyasına dalmışdı. Valeriyaya vəcd ilə baxırdı – bu baxışda itaət və pərəstiş ifadə olunurdu. Onun məlahətli səsini heyranlıqla dinləyirdi, – sanki Apollon arfasının ahəngdar səsini eşidirdi. Onun alışış-yanan, ehtiraslı gözlərindən həzz alındı, sanki bu gözlər ona sevginin vəsfəgəlməz fərəhini vəd edirdi. Spartak Valerianın gözlərində əks olunan hisslərə inanmırıldı, inana da bilməzdi, bunu ancəq gözə görünən xəyal, odlu təsəvvürün məhsulu hesab edirdi; bununla belə – lava kimi od saçan, gün işığı kimi parıldayan, məhəbbət dolu gözlərini Valerianın füsunkar gözlərindən ayıra bilmirdi. Bu saat onun üçün həyatın bütün mənası Valerianın gözlərində idi, bütün fikri, hissi yalnız onun həsrəti ilə yaşayırdı.

Spartakin son sözündən sonra susdular; indi ancəq onların nəfəs alması eşidilirdi. Şüurlarından asılı olmayıraq, hər ikisi eyni fikrə qapılmışdı, hər ikisinin qəlbə eyni hiss ilə döyündürdü, hər ikisi şaş-qırılıq içində idi.

Bu qorxulu sükütu əvvəl Valeriya pozdu; Spartaka dedi:

– İndi sən tamam azadsan. Sulla Kumadakı villasında altmış quldan ibarət məktəb açıb, bu qullardan gladiator hazırlamaq isteyir, sən bu məktəbi idarə etməyi boynuna götürərsənmi?

Spartak böyük nəzakət və sədaqətlə Valeriyaya baxaraq yavaşça dedi:

– Sən nə istəsən, mən onu yerinə yetirməyə hazırlam, axı mən sənin qulunam, sənin ixtiyarımdayam.

Valeriya dinməz-söyləməz xeyli ona baxdı, taxtından düşüb, otaqda bir neçə dəfə o baş-bu başa getdi, sanki qorxulu bir fikir onu içindən gəmirirdi. Sonra Spartakin qabağında dayandı, yenə də dinib-danışmadan gözlerini ona dikərək lap yavaşdan soruşdu:

– Spartak, açıq de görüm: bir neçə gün bundan əvvəl mənim evim portiki sütunları arxasında gizlənmişdin, orada nə edirdin?

Spartakin qəlbində bəslədiyi sırrı aşkara çıxmışdı, bu daha sırr deyildi. Valeriya yəqin ki, ürəyində yoldan keçən gladiatori

dikbaşlığına gülürdü; o, cəsarət edib başını qaldırmış, Romanın ən gözəl, ən kübar qadınlarından birinə baxmışdı?

Gladiotorun solğun üzü sanki od tutub yandı, o başını aşağı salıb dinnirdi, ha istəyirdi ki, Valeriyaya baxsin, ona nəsə desin, mümkün olmurdu, – xəcalət hissi onu qoymurdu.

Spartak layiq olmadığı bu rüsvayçılığın acısını duyurdu, qəlbində müharibəyə, mənfur Roma əzəmetinə lənətlər yağıdır, dışını-dışına qıcıyaraq, xəcalətdən, dərddən, qəzəbdən tir-tir əsirdi.

Valeriya Spartakin niyə susduğunu bilmirdi, buna görə ona tərəf bir addım atıb, daha mehriban səslə lap astadan soruşdu:

– De görüm... sən orada nə eləyirdin?

Spartak başını qaldırmadan, Valerianın qarşısında diz çöküb piçildədi:

– Bağısla, bağısla məni! Nəzarətçinə əmr et, qoy məni qamçı ilə döysünlər... qoy məni Sestersi çölündə dara çəksinlər, mən buna layiqəm!

Valeriya Spartakin əlindən yapışib, onu qalxımağa məcbur etmək istədi:

– Sənə nə oldu? Qalx ayağa!

– And içirəm sənə, Veneraya, Yunona necə pərəstiş edirlərsə, mən də sənə elə pərəstiş edirəm!

Valeriya sevinə-sevinə ucadan dedi:

– Ah! Məni görməyə gəlmişdin?

– Sənə pərəstiş etməyə gəlmişdim. Bağısla məni, bağısla!

Valeriya onun əlini bərk-bərk sıxaraq, həyəcandan titrəyən səslə dedi:

– Spartak, ey nəcib qəlbli insan, qalx!

– Yox, yox, ilahi Valeriya, mənim yerim burdadır, sənin ayaqların altında! – Bunu deyib tunikasının ətəyini odlu-odlu öpməyə başladı.

Valeriya titrəyə-titrəyə piçildədi:

– Qalx, qalx, sənin yerin bura deyil!

Spartak Valerianın əllərini odlu qəlb ilə öpə-öpə ayağa qalxdı, aşiqanə nəzərlə ona baxaraq güclə eşidilən tutqun səslə, sayıqlayır-mış kimi, deyirdi:

– Ah, ey füsunkar... füsunkar... füsunkar Valeriya!..

## TƏHDİDLƏR, QIYAMLAR, TƏHLÜKƏLƏR

Gözel kurtizan qadın Evtibida Müqəddəs küçədə, Yanus məbədi yaxınlığında evində, səhbət zalında, tünd-qırmızı balışlar üstündə uzanmışdı. Yanındakı adamdan soruşdu:

— Yaxşı, bir şey bildinmi? Məsələnin nə yerdə olduğunu başa düş-dünmü?

Evtibida ilə səhbət edən adamın əlli yaşı olardı. Onun saqqalsız üzü qırış-qırışdı; üzünə çoxlu ənlik-kirşan sürtmüşdü; lakin bu da onun qırışlarını yaxşı gizlədə bilmirdi. Geyimindən elə o saat aktyor olduğu görünürdü. Evtibida verdiyi sualın cavabını gözleməyərək əlavə etdi:

— Metrobi, istəyirsin mi sənin barəndə nə fikirdə olduğumu deyim? Mən hələ indiyə qədər sənin haqqında yüksək fikirdə olma-mışam, lakin indi görürəm ki, sən heç şeyə dəyən adam deyilsən.

Aktyor cir səslə dedi:

— And olsun mənim himayəçim Momun<sup>1</sup> maskasına, sən Diana<sup>2</sup> kimi gözəl, Venera kimi füsunkar olmasaydın — bu sözün üstündə səni əmin edirəm ki, — Korneli Sullanın yaxın dostu, bu dostluğun düz otuz ildən bəri qoruyub saxlayan mən Metrobinin sənə acığı tutardı! Bir başqası mənimlə belə danışsaydı, and olsun Müzəffər Herkulesə, çıxıb gedərdim, o dikbaş adama da Stiks sahillərinə xoş səyahətlər arzu elərdim!

— Yaxşı, bu vaxta kimi sən axı nə eləmisən? Onların planlarından nə öyrənə bilmisən?

— Bu saat deyim... həm çox şey öyrənmişəm, həm də heç bir şey...

— Bunu necə anlamaq lazımdır?

— Səbr elə, bu saat hamısını açıb söylərəm. Otuz ildən bəri xalq şənliklərində qadın rollarını ifa edən mən Metrobinin, qoca aktyorun, adamları yoldan çıxarmaq ustalığına malik olduğuma yəqin şübhə etmirəm. Xüsusilə, bir halda ki, bu adamlar barbar olsun,

<sup>1</sup> M o m — qədim romalılarda aktyorları himayə edən allah; təlxək paltarında təsvir edilərdi. Qədim yunanlıarda istehza və məzəmmət allahı.

<sup>2</sup> D i a n a — qədim romalılarda ovçuluq ilahəsi.

nadan qul olsun, qladiatorlar da, heç şübhəsiz, barbardır. Mən, elbəttə, məqsədimə nail olmayı bacarıram, xüsusilə, ona görə ki, bu işdə lazım olan şey də, yəni qızıl da mənim əlimdə var.

— Elə buna görə də mən bu işi sənə tapşırmışam, çünkü sənin bacarığına şübhə etmirəm, amma sən...

— Axı başa düş, füsunkar Evtibida, əger mənim bacarığım qladiatorların hazırladığı qiyamın üstünü açmaqda özünü göstərəcəkmişə, onda gərək mənim bacarığımı başqa şeydə, başqa yolla sınaqdan keçirəsən, çünkü qladiatorlar qiyamının üstünü açmaq mümkün deyil, ona görə ki, belə qiyam heç kökündən yoxdur.

— Eləmi? Sən buna əminsən?

— Ey qızların ən gözəli Evtibida, əminəm, lap əminəm.

— İki ay bundan əvvəl... bəli, iki aydan çox olmaz qladiatorların qiyam etmək fikrində olduqları baredə mənim əlimdə məlumat vardı: onlar gizlin cəmiyyət təşkil etmişlər, bu cəmiyyətdə birləşmişlər, onların öz parolu, şərti işarələri, öz himnləri var, deyəsən, onlar Sici-liyadakı qulların üsyəni kimi üşyan düzəltmək isteyirlər.

— Sən qladiatorların üşyan edəcəyinə, doğrudan da, inanırdın?

— Niyə də inanmayım? Yoxsa onlar vuruşmayı bacarmırlar, ölməyi bacarmırlar?..

— Amfiteatrlarda...

— Bəli, amfiteatrlarda. Əger onlar camaati əyləndirmək üçün vuruşa bilirlərsə, ölü bilirlərsə, onda üşyan edib, öz azadlıqları üçün ölüm-dirim mübarizəsinə girişə bilməzler?

— Yaxşı da, sən ki deyirsən bunlar mənə məlumdur, deməli doğrudur... doğrudan da, onlar qiyama hazırlayırdılar... amma indi heç bir qiyama hazırlaşmırlar, — bunu sənə qəti deyə bilərəm.

Gözel yunan qızı köksünü yüngülçə öbürdü:

— Ah, mən deyəsən bunun səbəbini bilirəm, bunun niyə belə olduğunu başa düşürəm!

— Bu daha yaxşı! Mən bilmirəm, heç bilmək də istəmirəm!

— Qladiatorlar öz aralarında razılığa geliblər; indiki qanunlardan və senatdan narazı Roma patrisiləri onların mübarizəsinə başçılıq etsəydi, komandanlığı öhdələrinə götürsəydi, qladiatorlar üşyan qaldırıldırlar!

— Lakin patrisilər nə qədər eclaf olsalar da, hələ o dərəcədə alçalmamışlar ki, qladiatorlara başçılıq etsinlər.

– Amma belə şey olmuşdur... Nə isə, bu bərədə danışdığınız bəsdir. Metrobi, yaxşısı budur, de görüm...

Aktyor onun sözünü kəsdi:

– Əvvəl məni maraqlandıran məsələni aydınlaşdır: qladiatorların üşyan qaldırmaq istədiklərini sən kimdən eşitmisən?

– Bir qladiatordan... həmvətənim olan bir yunandan...

– Evtibida, Yupiter göydə nə qədər qüdrətlisə, sən yerdə ondan da qüdrətlisən! Sən bir ayağımla olıqarxlar Olimpində, bir ayağımla qara camaatin çirkli bataqlığında durmusan...

– Nə olsun ki, bacardığımı eləyirəm, çalışıram ki...

– Nəyə çalışırsan?

Evtibida həyecandan titrəyən səslə ucadan dedi:

– Hakimiyyət əldə etməyə çalışıram, hakimiyyət! – Evtibida cəld yerindən qalxdı: onun üzü hirsindən dəyişmişdi, gözləri məşum işıqla parıldayırdı; bu gözlərdə dərin nifrət, cəsarət, qətiyyət ifadə olunurdu – belə şeyi bu füsunkar, zərif qızdan heç gözləmək olmazdı. – Mən istəyirəm hakimiyyət əldə edəm... Mən istəyirəm, hamının acığına, dövlətli və qüdrətli olam! – Sonra da piçilti ilə şiddətli ehtirasla əlavə etdi: – Bununla da intiqam almağa imkanım olsun!

– Metrobi səhnədə cürbəcür ikiüzlülüyə vərdiş etse də, Evtibidanın dəyişilməsinə donub qaldı: o ağızını açıb Evtibidanın dəyişmiş sifetinə baxırdı. Evtibida bunu gördü, özünü ələ alaraq birdən qəh-qəhə ilə güldü.

– Mən Medeyə<sup>1</sup> rolunu pis oynamazdım, ələ deyilmi? Bəlkə də, Qaleriya Embolariya kimi olmasa da, hər halda... Zavallı Metrobi, sən heyrətdən, ələ bil ki, daşa dönmüşən... Sən təcrübəli qoca aktyor olsan da, həmişə qadın və uşaq rollarını oynayacaqsan!..

Evtibida yenə qəhqəhə ilə güldü, bununla da Metrobini çəşirdi. Kurtizan qadın bir azdan soruşdu:

– Dedin nəyə çalışırsan? Beyinsiz qoca səfəh, nəyə çalışıram?

Metrobinin burnuna çirtma vurub, yenə gülə-gülə dedi:

– Çalışıram ki, Sullanın məşuqəsi Nikopola kimi dövlətli olum; Flora kimi olum – bu Flora, bu qoca kurtizan qadın Qney Pompeyə

<sup>1</sup> Medeya – yunan mifologiyasında sehrbaz qadın. Bir çox mifin qəhrəmanı Yazonun arvadı. Əri onu atıb getdiyi üçün uşaqlarını öldürmüştür. Qədim drama ədəbiyyatında onun surətindən çox istifadə edilmişdir.

dəlicəsinə vurulub! Hətta Pompey onu atanda o bərk xəstələnib də. And olsun Pafos Venerasına, mən belə xəstəliklərə tutulmaram. Ona görə dövlətli, çox dövlətli olmaq istəyirəm ki, həyatım bütün nemətlərindən, şənliyindən ləzzət alım, çünki pərəstişə layiq olan Epikür deyir: insanın ömrü qurtardımı – hər şey qurtarır, heçlik olur, – bunu anlayırsanı, ay qoca sarsaq! Anlamırsanı ki, mən bütün məharətimdən, təbiətin mənə verdiyi bütün məftuniyyət vasitələrindən nə üçün istifadə edirəm? Nə üçün bir ayağımla Olimpdə, bir ayağımla da çirkab içinde durmaq istəyirəm, bir də ki...

– Axı çirkabdan adama ləkə düşə bilər?!

– Ləkəni həmişə yumaq olar. Romada azımlı hamam, yuyunmağa yer var?.. Amma evimdə vanna yoxdurmu? Aman allah! Görün, kim mənə əxlaq dərsi verməyə cəsarət edir! Bütün ömrünü rəzaletin ən biabırçı, ən murdar bataqlığı içində keçirən adam!

– Daha bəsdir! Mənim şəklimi belə canlı boyalarla çəkmək niyə? Sən bu şəkli əslinə oxşatmaq istəyirsən ki, adamlar belə çirkli bir şeyi görsə, başı alovlu qaçarlar. Mən zarafat edirəm. Mənim əxlaqım dabanimdadır, o mənim nəyimə gərəkdir?!

Metrobi Evtibidaya yaxınlaşdı, onun əlini öpərək dedi:

– Mələyim, səndən nə vaxt mükafat alacağam? Nə vaxt?

Evtibida əlini geri çəkib, Metrobinin burnuna yenə çirtma vurdu:

– Mükafat? Qaca satır<sup>1</sup>, sənə nə üçün mükafat verim? Qladiatorların nə etmək istədiklərini öyrənə bildinmi?

Evtibida zalda var-gəl edirdi, qoca Metrobi onun ardınca gedə gedə, sızıldıya-sızıldıya şikayetlənirdi:

– Gözəl Evtibida, olmayan işin üstünü mən necə açyadım? Necə aça bileydim, mənim məhəbbətim, necə aça bileydim?

Kurtizan qadın:

– Yaxşı da, – deyib döndü, xoş bir nəzərlə ona baxıb, nəvazişlə gülümsədi; – əgər mənim təşəkkürümə layiq olmaq istəyirsənə, əgər istəyirsən ki, mən öz minnetdarlığı sənə bildirim.

– Əmr et, əmr et, gözəl qız...

– Onda qladiatorları yenə gözdən qoyma. İnanmiram ki, onlar üşyan etmək fikrindən tamam əl çəksinlər.

– Kumada onları izleyəcəyəm, Kapuyaya gedəcəyəm...

<sup>1</sup> Satır – burada əxlaqsız, şəhvətpərest adam

– Bir şey bilmək istəyirsənsə, onda hamıdan çox Spartaka göz qoy! – Evtibida bu adı söyləyərkən qızardı.

– Paho, o ki qaldı Spartaka, bir aydır onu addım-addım izləyirəm: özü də ancaq səndən ötrü yox, özümdən ötrü də, daha doğrusu, Sulladan ötrü...

Kurtizan qadın Metrobiyə yaxınlaşış, maraqla soruşdu:

– Necə? Necə? Nə demək istəyirsən?

Metrobi sanki deyəcəyi sözün eşidilməsindən qorxaraq ətrafına göz gəzdirdi, şəhadət barmağını dodaqlarına qoyub Evtibidaya yavaşça dedi:

– Mən ondan şübhələnmişəm... bu mənim sırrimdir. Amma mən yanılı da bilərəm; məsələ Sullaya aiddir... buna görə şübhəmin düzgün olduğunu yeqin etməyince, bu sırrı heç kəsə deməyəcəyəm.

Evtibidanın üzündə dərhal silinib gedən kölgə kimi təşviş hissi göründü. Metrobi bunun mənasını başa düşmədi. Evtibida – “mən bu sırrı heç kəsə deməyəcəyəm” – sözünü eşidəndə, maraqlanmış yandı. Bunu bilməyə Evtibidanı başqa gizlin səbəblər vadardı; həm də, olsun ki, qadın marağının onu həvəsləndirirdi, ya bəlkə, füssunkarlığının necə böyük qüvvəyə malik olduğunu, hətta bu qoca, əxlaqsız adama necə təsir bağışlayacağını görmək isteyirdi.

– Bəlkə Spartak Sullani öldürmək istəyir?

– Sən nə danışırsan? Gör ağlına nə gəlir!

– Bəs onda axı nə olub?

– Deyə bilmərəm... sonra, bir gün deyərəm...

Evtibida aktyorun əlini əlinə aldı, zərif əli ilə yıpranmış, solğun üzünü yavaş-yavaş sığallayaraq, onu dile tutdu:

– Mənim əzizim, sevimli Metrobi, yoxsa bunu mənə deməyəcəksən? Yoxsa məndən şübhələnirsən? Yoxsa indiyə qədər mənim ciddiliyimə, bütün qadılardan fərqləndiyimə əmin deyilsən?.. Sən axı bir neçə dəfə mənə demisən ki, sən Evtibida Yunanistanın sekizinci filosofu hesab oluna bilərsən. And olsun mənim himayəçim Delfa Apollonuna, dediyin sözü mən heç kəsə söyləməyəcəyəm! Yaxşı da, de görüm, mərhəmətli Metrobi, bunu öz Evtibidana aç söyle! Mənim təşəkkürümün həddi-hüdudu olmayıacaq!

Metrobi dedi:

– Görünür istədiyini əldə etməyince səndən yaxa qurtarmaq olmaz. Yaxşı da, gör nə deyirəm: elə güman edirəm ki, – buna da

mənim əsasım var, – Spartak Valeriyaya vurulmuşdur, Valeriya da ona.

Cavan qadının rəngi ağappaq ağardı, yumruqlarını qəzəblə sıxıb bağırdı:

– Ah, and olsun erinaların<sup>1</sup> məşəllərinə, bu mümkün olan şəymi?!

– Bunu hamı mənə deyir, amma əlimdə dəlil yoxdur... Yadından çıxartma ha; heç kəsə demə!..

Evtibida birdən fikrə getdi və öz-özü ilə danışırımsız kimi həyəcanla dedi:

– Ah! Ah... buna görə də... Bəli, başqa cür də ola bilməz!..

– Sonra qəzəblə çığırıldı: – Ancaq başqa qadın... Başqa!.. Başqa!.. Deməli... o, gözəllikdə mənə üstün gəlib... Ah, mən ağılsız, bədbəxt bir qadınam! Deməli bir başqası var... O mənə qalib gəldi!

Əlləri ilə üzünü örtüb hönkür-hönkür ağladı.

Metrobi Evtibidanın göz yaşı tökməsinə, bununla da qeyri-ixtiyari olaraq öz sırrını açmasına heyrət etdi; bu heyrətin səbəbini başa düşmək çətin deyil.

Ən ali, ən dövlətli patrisiler Evtibidanın, gözəl Evtibidanın həsrətini çəkirdi, lakin o heç kəsi sevməmişdi; indi bu Evtibida ığid bir qələbiatora dəlicesinə vurulmuşdu! Pərəstişkarı olan bir çox Roma zadəganlarına həqarətlə baxmağı vərdiş edən bu qadın indi adı bir rudiari tərəfindən rədd edilmişdi!

Bunu da qeyd etmək lazımdır ki, Metrobi zavallı yunan qızının halına lap ürəkdən acıdı, yaxınlaşış Evtibidaya təsəlli vermək istədi, onu oxşaya-oxşaya dedi:

– Bəlkə də... bu doğru deyil... mən yanılı da bilərəm... bəlkə, mənə elə görünüb.

Evtibida dərdli-dərdli tökdüyü göz yaşını tünd-qırmızı pallisinin ətəyi ilə silərək dedi:

– Yox, yox, sən yanılmırsan! Sənə elə görünməyib... Bu doğrudur, doğrudur! Mən bilirəm, hiss edirəm!

Evtibida bir azdan sonra tutqun və qəti ifadə ilə əlavə etdi:

– Yaxşı ki, mən bunu bildim... yaxşı ki, sən bunu mənə dedin...

– Ancaq yalvarıram sənə... məni ələ verme...

<sup>1</sup> Erinalar və ya evnidalar – qisas ilaheleri: Tizifona, Alekto, Megeira: başlarında ilan, bir ollorindo qamçı, o biri əllerində məşəl olarmış; belə təsvir edilmişlər.

— Qorxma, Metrobi, qorxma! Bunun əvəzinə sənə bacardığım qədər öz minnətdarlığımı bildirəcəyəm. Əger düşündüyüm işi başa çatdırmağa mənə kömək eləsən, onda görəcəksən ki, Evtibida təşəkkür etməyi necə bacarır!

Bir az fikrə getdiğdən sonra qırıq-qırıq dedi:

— Qulaq as, gör nə deyirəm... Kumaya get... Ancaq tez get, bu gün get, elə bu saat. Onların hər addimını, hər sözünü, alıqları nəfəsi də izlə... bir dəlil tap... biz onda Sullanın şərəfinin də, mənim qadınılıq qürurumun da qisasını alarıq!

Metrobi heyrətdən donub qalmışdı; Evtibida həyəcandan titrəyə-titrəyə otaqdan çıxanda dedi:

— Məni gözlə, bu saat gəlirem.

Doğrudan da elə o saat gəldi, dolu, ağır bir meşin kisə gətirdi. Metrobiyə uzadıb dedi:

— Al! Burada min aureya var. Qulları, cariyələri pulla, hədiyyə ilə ələ al, mənə dəlil gətir, eşidirsən? Sənə yenə də pul lazımlı olsa...

— Pulum var...

— Yaxşı, əsirgəmə, xərcə, əvəzini verəcəyəm... Di get... bu gün get... yolda ləngimə.. bacardıqca tez qayıt... dəlillərlə qayıt!

Bunu deyib, zavallını itələyə-itələyə otaqdan çıxartdı, getməyə tələsdirdi. Onu koridorla — qonaq otağı qabağından, ailə, ev, ata yurdu hamisi allahlarına həsr edilmiş mehrabdan, sonra da həyətdəki yağış suyu hovuzunun yanından, atrinin içərisindən keçirib dəhlizə, bayır qapıya qədər ötürdü, qapıcı qula dedi:

— Hermogen, bu adamı görünərsən? O nə vaxt gəlsə... hansı saatda gəlsə... elə o saat yanına gətir.

Evtibida Metrobi ilə bir də vidalaşıb öz otağına qayıtdı, qapını bağlayıb, xeyli var-gəl elədi. O gah addımlarını yavaşıdır, gah yeyin-lədirdi. Qəlbində min bir arzu çırpınırdı, odlu beynində min bir ümidi və plan meydana gəlirdi, şüuru gah dumanlanır, gah da birdən tutqun işıqla işıqlanırırdı, gözlərində ancaq amansız, vəhşi qəzəb əks olunurdu, — bu gözlərdə heç bir insani duyğu yox idi.

Nəhayət, taxta yixılıb, hönkür-hönkür ağlaya-ağlaya, ağ qollarını gəmirə-gəmirə astadan dedi:

— Ey evmenidalar! Mənə qisas almağa imkan verin. Sizə əzəmətli bir qurbangah tikdirəcəyəm!.. Qəlbim intiqamla alışib yanır!.. İntiqamla! İntiqamla!

Gözəl Evtibidanın dəlicəsinə qəzəbinin səbəbini anlamaq üçün bir az geri qayitmalı olacaqıq. Valeriya Spartaka vurulduğdan və özünü ona təslim etdiğdən sonra iki ay müddətində nələr olmuşdu, — bu barədə oxuculara qısa məlumat verək.

Oxucular bilsə ki, Spartakın mərdlik ifadə olunan siması, çox qəşəng boy-buxunu, xoş təbəssümlü cazibədar üzü vardi; qəzəbdən sıfeti deyişməyəndə bu üzdə şəfqət, məyusluq, iri, göy gözlərində qüvvətli hissələr əks olunurdu. Buna görə heç təəccübülu deyil ki, Spartak Valeriyanın qəlbində dərin, qüvvətli sevgi ehtirası yaratmışdı, — onun özünün də qəlbi belə sevgi ehtirasına tutulmuşdu. Çox çəkmədi ki, bu zadəgan Roma qadını sevdiyi adamda yeni-yeni keyfiyyətlər, məziyyətlər keşf etdiyindən tamamilə onun vurgunu oldu; onu həm fövqəladə məhəbbətlə sevir, həm də ona hörmət və ehtiram bəsləyirdi. Bir neçə ay bundan əvvəl o elə zənn edirdi ki, Lutsi Korneli Sullanı sevməsə də, heç olmasa ona hörmət və ehtiram edəcəkdir.

Spartak özünü xoşbəxt hesab edirdimi, ya doğrudanmı bəxtiyardı, — bunu başa düşmək qələmə almaqdan daha asandır. O ilk dəfə sevginin məstedici fərəhini tuyarkən, qəlbi xoşbəxtlikdən aşıb-dasdı, xoşbəxtlik içinde qərq oldu, buna görə, bütün xoşbəxt aşıqlar kimi, xudbin oldu. Lap bu yaxın vaxtlara kimi onun əl-ayağına vurulan zəncirləri, uzun zamandan bəri həsrətini çəkdiyi, əldə edəcəyinə and içdiyi müqəddəs azadlıq işini үnütdu. Bəli, o hər şeyi unutdu, cünki o ancaq insan idi, buna görə də sevgi onun bütün başqa hissələrini məst etdi, — bu sevgi Pompeyi də, Krassi da, Siseronu da məst edə bilərdi.

Bu günlərdə Spartak ancaq sevgi barədə fikirləşirdi, o özünü sevilən adam hesab edirdi, onu doğrudan da sevən vardi. Belə vaxtda Evtibida bir neçə dəfə onu, guya qələmərən qiyamı ilə əlaqədar olaraq, çox mühüm iş üçün öz yanına çağırırdı. Axırda Spartak bu çağırışlara əməl edərək, kurtizan qadının yanına getdi.

Yunan qızı Evtibidanın hələ heç iyirmi dörd yaşı olmadığını biz yuxarıda demişdik. Qələmə aldığımız hadisədən səkkiz il əvvəl, yəni Roma tarixi ilə 668-ci ildə Sulla Afinanı uzun zaman mühasirə etdiğdən sonra aldı. Afinanın ətrafında anadan olan Evtibida, Publi Statsi Apronian adlı pozğun patrisinin cariyesi oldu; öz təbiəti etibarı ilə pis-pis şeylərə meyil edən bu paxıl, kinli, şöhrətpərəst qızın

əxlaqını pozdu. Evtibida bu şəhvətpərəst qoca ilə saxladığı sevgi əlaqələri sayesində az vaxtda cariyəlikdən azad edilib kurtizan qadın oldu və yavaş-yavaş nüfuz, qüdrət və dövlət əldə edə bildi. Evtibida nadir gözəlliyyə, həm də kəskin əqlə malikdi. O cürbəcür hiylələr işlətməyə, fitnə-fəsad töretməyə başladı. Bütün pisliklərin sırınlə bələd oldu, bütün ehtirasları əldən keçirdi, zövq-səfadan, kefdən doydu. İndi o, öz həyatına nifret edirdi. Elə bu zaman Spartakı gördü: Spartak Herkules qüvvəsi, fövqəladə gözəlliyi ilə onu valeh etti. Evtibidanın qəlbi ehtiras ateşilə alovlandı: qələdiatorun onun sevgisini rədd etməyəcəyinə şübhə etmirdi.

Hiylə ilə Spartak öz evinə gətirə bildi; pozğun təbiətinin tələbi ilə adamı yoldan çıxaran bütün işləri, əxlaqsızlığın bütün incəliklərini işə saldı, amma rüdəriinin bu füsunkarlığa qarşı laqeyd olduğunu görüb təəccüb etdi. Əmin oldu ki, onun sevgisini rədd edə bilən adam da varmış, – axı başqaları Evtibidanın həsrətini çəkirdi, onun sevgisini əldə etməyə can atırdı. İndi isə ona nifret edən bu qələdiator yeganə adamdı ki, Evtibida qəlbində ona meyl duyurdu. Kurtizan qadının bu həvəsi yavaş-yavaş son dərəcə artaraq həqiqi, qorxunc, təhlükəli ehtirasə çevrildi: bu ona görə təhlükəli idi ki, pozğun qələbdə alovlanırdı.

Spartak Sullanın qələdiatorlar məktəbində lanista olduqdan sonra Kumaya getdi. Kumanın yaxınlığında Sullanın gözel bir villası vardi. Sulla bütün qul-qaravaşı və ailəsi ilə oraya köçmüdü.

Spartakin hərəketi Evtibidanın heysiyyətinə yaman toxunmuşdu; onun ehtirası cavabsız qalmışdı. Bu etinəsizliğin gizli səbəblərini o hiss edirdi: heç şübhəsiz, onun rəqibi vardi, Spartakin qəlbinə başqa qadın hakim olmuşdu. Yunan qızı duyurdu ki, ancaq başqa sevgi, başqa qadının surəti Spartakin qarşısını ala bilərdi, ancaq buna görə Spartak onun ağışuna atılmadı. Evtibida var qüvvəsi ilə çalışdı ki, rüdəri yadından çıxarsın, onun xatirəsini fikrindən qovsun, – mümkün olmurdu. İnsan qəlbi belə yaranmış, həmişə də belə olmuşdur: biz əldə edilməsi mümkün olmayan şeyi daha çox arzu edirik, arzumuzu yerinə yetirmək üçün qarşıya çıxan manələr çoxaldıqca arzumuzu daha inadla təmin etməyə can atırıq.

Evtibida bu günde qədər xoşbəxtdi, onun dərdi-qəmi yox idi; lakin indi dövlət, zövq-səfa, pərəstişkarlar içərisində sürüne-sürüne miskin həyat keçirən ən bədbəxt qadın idi.

Oxular Evtibidanın sevdiyi, eyni zamanda nifret etdiyi adamdan, həm də o xoşbəxt rəqibəsindən qisas almaq məsələsinə necə həvəslə girişdiyini yuxarıda gördülər.

Evtibida qapını bağlayıb otağında gəzişirdi, qəlbində qaynayan kin aşılı-daşındı, Metrobi da mindiyi gözəl atı dördnala çapa-çapa Kumaya gedirdi, bu zaman Lubitina Venerasında bunlardan heç də az mühüm olmayan bir hadisə baş verirdi: həm Spartak, həm də məz-lum qulların azadlığı üçün böyük təhlükə əmələ gəlmışdı.

Roma erasının 676-cı ilində, aprel kalendasının<sup>1</sup> on yeddinci günündə (16 martda), axşamçağı Taygöz Lutatsiyanın yeməkxanasına, – sosiska, donuz eti qızartması yemek, velitern və Tuskul şərabı içmək üçün çoxlu qələdiator gəlmışdı. Stol arxasında oturan iyirmi qələdiatorun nə iştahdan, nə yemek-içmək həvəsindən, nə də şadlıq eləməkdən heç bir kəsəri yox idi.

Süfrə başında qələdiator Kriks oturub qonaqlığa başçılıq edirdi. Əvvəller dediyimiz kimi, Kriks gücü və igidliyi sayəsində həm yoldaşlarının, həm də Spartakin hörmət və etimadını qazanmışdı.

Qələdiatorlar üçün süfrə yemekxananın o biri otağında açılmışdı. Onlar özlərini burada sərbəst və rahat hiss edirdilər, öz işləri barəsində qorxmadan, açıq danişa bilərdilər, bir də ki, o biri böyük otaqda bu vaxt müştəri az olurdu, gelən də ayaqüstü Tuskul şərabı içib gedirdi.

Kriks öz yoldaşları ilə süfrədə oturanda gördü ki, otağın kün-cündə, kiçik bir stol üstündə boşqab var, boşqabda da yemək artığı qalmışdır, görünür, kim isə bir az əvvəl burada nahar etmişdir.

Taygöz Lutatsiya süfrəyə qulluq edir, qələdiatorlara yemek göti-rirdi. Kriks ona sarı dönüb dedi:

– Bir de görüm, Lutatsiya Kibela, allahlar anası...

Lutatsiya onun sözünü kəsdi.

– Doğrudur, mən anayam, ancaq allahların yox, bax, sizin kimi nanəcib, dələdüz qələdiatorların anasıyam!

– Bəs sizin allahlarınız qələdiator olmamışdı, özü də yaxşı qələdiatorlar?

Lutatsiya açıqli-acıqli dedi:

– Ah, böyük Jupiter günahimdən keçsin! Gör mən nə pis-pis sözlər eşidirəm!

<sup>1</sup> Kalenda – romalılarda hər ayın birinci gününə deyilərdi.

– And olsun Gezə, mən yalan demirəm, küfrbazlıq da eləmirem! Marsdan<sup>1</sup>, onun gördüyü işlərdən danişmayaçağam, ancaq Baxusla Herkulesi yadınıza salacağam: əger onlar çox bacarıqlı, ığid qladiator olmayıbsa, amfiteatrlara, sirklərə layiq işlər tutmayıbsa, qoy, Yupiterin ildirimini bizim gözəl lanistamız Aktsianı elə yerindəcə parça-parça eləsin!

Həmi bir ağızdan qəhəqəhə ilə güldü, hər tərəfdən belə sözər eşidildi:

- Nə olardı!.. Nə olardı!.. Göylər bunu eləsəydi, nə yaxşı olardı!..
- Səs-küy kəsiləndən sonra Kriks soruşdu:

– De görüm, Lutatsiya, bu balaca stolun dalında kim xörək yeyib? Lutatsiya dönüb baxdı və təəccübə ucadan dedi:

– O hara getdi? Görürsən, nələr olur?! – Ətrafi gözdən keçirib elavə etdi: – Ah, Yunona Lutsina, köməyimə çat!

Qladiatorlardan biri mizıldadı:

- Pişiyin doğanda köməyinə çatar!

Lutatsiya dəhşət içində boş stola sarı cumdu:

- O gedib! Yediyi yeməyin pulunu verməyib gedib!

Kriks ondan soruşdu:

- O? Bu naməlum adam kimdir axı? Bu “o” dediyin kimdir?

Taygöz Lutatsiya birdən sakitleşib həyəcanla dedi:

– Ah, mən nahaq yero onun ardınca danişdim! Mən axı bilirəm ki, o abırlı adamdır. Budur, baxın: stolun üstünə səkkiz sestersi pul qoyub... Yediyi xörəyin pulundan da çoxdur. Mən gərək ona dörd yarıma qaytaraydım...

– Ay çəpiş, səni görüm parça-parça olasan! Onun kim olduğunu deyəcəksənmi?

Lutatsiya stol üstündəki qabları yiğisdirə-yiğisdirə sözünə davam etdi:

– Ah, zavallı! Qələm-çubuğu da, yazı yazdığını taxta da yadından çıxıb qalıb:

Lutatsyanın gəvezəliyi Kriksi özündən çıxartdı; o çığıraraq dedi:

– Qoy Prozerpina<sup>2</sup> elə bu axşam turşa-şirin məzə ilə sənin dilini yesin, qoca kaftar! Bu adamin adını deyəcəksən, ya yox?

Lutatsiya da açıqlandı:

<sup>1</sup> Mars – qədim romalılarda: müharibə allahı.

<sup>2</sup> Prozerpina – qədim romalılarda yeraltı dünyanın malikəsi.

– Axmaqlar, deyim də, deyim! Siz arvadlardan da pişiniz: hər şeylə maraqlanırsınız! Həmin o balaca stolun dalında Sabina elindən gelmiş bir taxıl alverçisi yemək yemişdir. O öz işi üçün Romaya gəlib, özü də bir neçə gündür ki, hər gün həmişə də eyni vaxtda burada olur.

Kriks:

Göster görüm, – deyərək, stol üstə qalmış, mum sürtülmüş taxta lövhəni də, sümük çubuğu da onun əlindən aldı, alverçinin qeydlərini oxudu.

Doğrudan da bu qeydlərdə nə qədər taxıl alındığı, onun qiyməti, taxıl satan adamların adı göstərilirdi; görünür, onlar tacirdən beh almışdilar, cünki adlarının qabağında rəqəm yazılmışdı.

Taygöz Lutatsiya deyirdi:

– Ancaq mən başa düşmürəm ki, bu tacir nə vaxt gedib. – Lap and içərem ki, siz içəri girəndə o hələ burada idil!.. Hə-ə, indi başa düşdüm! Yəqin o məni çağırıb, mənim də başım qarışq olub, size sosiska, donuz qızartması hazırlayırdım. O məni çağırıb, çağırıb, sonra da çıxıb gedib, görünür, çox tələsirmiş, xörəyin də pulunu stolun üstüne qoyub. Gör, necə nəcib adammış!

Lutatsiya taxta lövhəni və sümük çubuğu Kriksdən geri alıb getdi. O gedə-gedə öz-özünə bu sözləri mizıldanırdı:

– O sabah gələcək... yəqin gələcək. Gələndə bu şeyləri ona verərəm.

Qladiatorlar bərk acmışdilar, dinməz-söyləməz yeyirdilər; bir qədərdən sonra onlardan biri soruşdu:

- Bu nədir? Günəşdən<sup>1</sup>, deməli, heç bir xəber yoxdur.

Kriks cavab verdi ki:

- Günəş bulud arasında qalıb<sup>2</sup>.

Qladiatorlardan bir başqası dedi:

- Hər halda qəribədir.

Bir ayrisı piçıldıdadi:

- Anlaşılmır.

– Bəs qarışqalardan<sup>3</sup> nə xəber var?

<sup>1</sup> Qladiatorların qəbul etdiyi şartı dil vardi; bu dildə qladiatorlar məktəbində, qiyarnda iştirak etmeyən adamlar arasında danişırlar. Günəş – böyük müəllim, yəni Spartak deməmiş (*Müəllifin qeydi*).

<sup>2</sup> O emr göndərməyib, hələ susur (*Müəllifin qeydi*)

<sup>3</sup> Bəs qiyamçılar? (*Müəllifin qeydi*)

– Onların sayı artır, öz işleri ilə bərk məşguldurlar, yayın girməsinə gözləyirlər<sup>1</sup>.

– Qoy yay tez gəlsin, günəş əzəmətli işığını yaysın. Çalışqan balaşlarını sevindirsin, kinli erkək arıları<sup>2</sup> qanadlarını yandırsın.

– Kriks, de görüm: göz qabağında neçə ulduz var?<sup>3</sup>

– Dünənə kimi iki min yüz altmış...

– Təzələri çıxırı?

– Həmişə çıxır. Min-min ulduz parıldayıb göy qübbəsini öz şəfəqi ilə işıqlandırmayınca bu ulduzlar çıxacaq.

– Cariyə həbəş qadın Azur şərab gətirdi, qladiator onun içəri giriyini görüb dedi:

– Avara bax!<sup>4</sup>

Azur çıxandan sonra qladiator qall pozuq latın dilində dedi:

– İndi burada biz özümüzük, sərbəst danişa bilərik, şərti dillə özümüzü çətinə salmayaq. Mən bu yaxında sizə qoşulmuşam, şərti dili hələ tamam öyrənməmişəm. Sizdən açıq soruşuram: bizim tərəfdaların sayı artırımı? Hər gün üstünə gəlirmi? Biz axı nə vaxt hərəkətə gəlib, vuruşmaya başlaya bilərik? Nə vaxt o lovğa, beynisiz ağalarımıza göstərəcəyik ki, biz də igid adamlarıq, onlardan da, bəlkə, igidik?

Kriks gülümseyərək ona cavab verdi:

– Brezovir, sən çox səbirsizsən. Niyə belə tələsirsən, özündən çıxırsan?! Bizim tərəfdarlarımızın sayı gündən-günə artır, bu müqəddəs işi müdafiə edənlərin qədəri hər saat, hər dəqiqə çoxalır... Məsələn, bu gün gecə, Sublitsi körpüsünün o tərəfində, Avetina ilə Yankula arasında, Furina ilahəsinin müqəddəs meşəsində yiğincaq olacaq; müəyyən edilmiş qaydaya əməl edib, bizim İttifaqa on bir nəfər də sınaqdan çıxmış, sədaqətli qladiator üzvlüyü götürüləcək.

Coşqun töbiətli Brezovir dedi:

– Furina ilahəsinin meşəsində! Orada, qoca palid ağaclarının yarpaqları arasında Qay Qrakxin intiqamı alınmamış ruhu hələ də fəryad edir, kinli patrisilər bu nəcib insanın qanını müqəddəs torpağa tökmüşlər! Bəli, zülm altında yaşayan qladiatorlar birləşmək üçün, üsyan edib azad olmaq üçün gərək bu meşədə toplaşınlar!

<sup>1</sup> Üsyanın başlanması xəbərini (*Müəllifin qeydi*)

<sup>2</sup> Romalıların (*Müəllifin qeydi*)

<sup>3</sup> Bizim tərəfdarlarımızın sayı nə qədərdir? (*Müəllifin qeydi*)

<sup>4</sup> Diqqot, kim isə gəlir (*Müəllifin qeydi*)

Samnit – qladiator da öz fikrini söylədi:

– İndi görün, mən nə deyirəm: üsyan gününü gözləməkdən səbərim tükenib. Bunu ona görə gözleyirəm ki, bu üsyanda qalib gələcəyimizə inanıram, ona görə gözleyirəm ki, romalılarla vuruşmaq, müqəddəs vətəndaş mühəribəsində həlak olmuş samnitlərin, marsilərin intiqamını almaq arzusundayam!

– Amma mən bizim bu haqq işimizin qalib gələcəyinə inanmasaydım, Məzлumlar ittifaqına girməzdim.

Elə bu anda qladiatorlardan birinin qılıncı və qılınc asılan aşırma qayışı düşdü; yemekxanaya gələndə o bunları qucağına qoymuşdu. Bu qladiator, yoldaşlarından bəzisinin dirsəklənib uzandığı iki taxt qabağındakı kətildə oturmuşdu. Əyilib qılıncı götürendə birdən çıçırdı:

– Taxtın altında kim isə var!

– Doğrudan da, taxtın altından bir qıç çıxmışdı; qıça dizdən ta topuğa qədər aq şerid sarılmışdı (o vaxtlar buna “kruralis” deyirdilər), bir də yaşıł toqanın ətəyi görünürdü.

Qladiatorlar həyəcan və təşviş içinde cəld ayağa qalxdılar:

– Avara bax! Brezovirlə Torkvato cücləleri qovacaq<sup>1</sup>, biz də balıq qızardacağıq.<sup>2</sup>

Brezovirlə Torkvato əmri yerinə yetirərək qapıya cumdular, qapının üst tırinə söykənib, qayğısız halda söhbət eləməyə başladılar. O biri qladiatorlar da bir anda taxtı qaldırdılar, orada gizlənən adamı aşkarla çıxartdılar. Bu hərifin təxminən otuz yaşı olardı. Dörd qüvvətli əl casusu tutanda, o aman diləyib yalvarmağa başladı.

Kriks zəhmli halda, astadan ona dedi:

– Kəs səsini! Tərpənmə, yoxsa bu saat səni öldürərik!

Havada on qılınc parıldadı; bu qılıncılar ona xəbərdarlıq edirdi ki, səsini çıxarsan dərhal işin bitəcək.

Kriksin qan dolmuş gözləri nifrətlə parıldadı:

– Hə, Sabina tacırı sənsən? Taxıl alveri eləyirsən, stol üstə ovucla sestəsi atırsın...

Casusun qorxudan rəngi göyərmişdi; o kəkələyə-kəkələyə dedi:

– Mərd adamlar, inanın mənə...

Qladiator çıçırib, onun qarnına bir yumruq vurdu:

<sup>1</sup> Qoy qapını tutsun (*Müəllifin qeydi*)

<sup>2</sup> Casusu tutacağıq (*Müəllifin qeydi*)

– Sus, alçaq!

Kriks məzəmmətə dedi:

- Evmak! Bir dayan... qoy desin görək bura onu kim göndərib?  
Sonra da yalançı taxıl alverçisinə ucadan dedi:
  - Sən taxıl alverinlə deyil, casusluqla, xəyanətlə pul qazanmaq istəyirsən...

Casus titrək səslə qırıq-qırıq dedi:

- Böyük allahlar xatirinə... yalvarıram size!
- Sən kimsən? Bura səni kim göndərib?..
- Məni öldürməyin... hamisini açıb deyərəm... Ancaq mənə rəhm eləyin, yazığınız gəlsin, öldürməyin!..
  - Buna sonra baxarıq... hələ ki, danış görək!..
  - Mənim adım Silvi Qordeni Verresdir... Yunanam! Əvvəllər qul olmuşam... Sonra azad oldum, indi Qay Verresə qulluq edirəm.
  - Hə bura onun əmri ilə gəlmisən?
  - Beli, onun əmri ilə.
  - Biz axı Qay Verresə nə eləmişik? Niyə o bizim dalımızca casus salıb? Əger o bizim gizlin yiğincaqlarımızdan, buradaki işlərimizdən xəbər tutmaq istəyirsə, yəqin bunu senata xəbər vermək fikrindədir.

Azad edilmiş qul titrəyə-titrəyə dedi:

- Bilmirəm... bilmirəm...
- Bize kələk gəlmə... özünü axmaqlığa qoyma. Verres ki, belə çətin, belə təhlükəli işi sənə tapşırıb, deməli, öz işini başa çatdırmaq məsələsində o səni çox bacarıqlı, zirək adam hesab edir. Açıq danış, direnib dursan sənin üçün pis olar.

Silvi Qordeni anladı ki, burada zarafat olmaz, ölüm başının üstünü alıb, buna görə, suda boğulan saman çöpünə əl atan kimi, o da hər şeyi açıq danışmağı qət etdi, bəlkə bu yolla, mümkün olsa, canını təhlikədən qurtardı. Nə bilirdisə, hamisini dedi.

Qay Verres Katilinanın evindəki qonaqlıqdan biliirdi ki, qladiatorların İttifaqı var, onlar qanunların və hökumətin əleyhinə üsyən qaldırmaq isteyirlər. O qəti inanırdı ki, ölümdən qorxmayan bu igid adamlar öz fikirlərindən çox da elə asanlıqla əl çəkməzlər; axı, onlar üsyən qaldırmaqla heç şey itirməyəcək, amma istədiklərinə nail ola bilərlər. Buna görə, Spartakın söylediyi sözə heç də inanmadı; onda Spartak Katilinanın yemək otağında dərdli-dərdli demişdi ki, guya bu fikrə düşdüklərindən peşman olmuşlar, üsyən məsələsindən tamamilə

əl çəkmişlər. Verres bu gizlin İttifaqın varlığına əmin idi: qladiatorların İttifaqı get-gedə qüvvətlənir, oradakı adamların sayı artırdı, bir gün onlar özü, Roma patrisilərinin iştirakı və köməyi olmadan, üsyən bayrağını qaldıracaqlar.

Verres bu məsələdə necə hərəkət edəcəyini çox düşünür. O yaman pulpərest idi; belə hesab edirdi ki, hər vasitədən istifadə etmək olar, ancaq bu işdən xeyir götürə biləsen. Qladiotorları izləmək, planlarını bilmək, qaldıracaqları üsyənin hər cəhətinə bələd olmaq, sonra da bunu senata xəbər vermək qərarına gəlir. Bunun əvəzində senatdan çoxlu pul almaq, ya əyalətlərdən birinə başçılıq etmək ümidiində idi. Əyalətdə ona yerli camaati qanuni yolla soymaq imkanı veriləcəkdi, bu yolla da varlanacaqdı, – axı kvestorların, pretorların, prokonsulların çoxu həmişə belə etmişdir. Məlumdur ki, məzəlum əhalinin şikayətləri pozğun və başqalarını da pozan Roma senatını narahat etmirdi.

Verres məqsədinə çatmaq üçün bir ay əvvəl, azad edilmiş quluna, sədaqətli xidmetçisi Silvi Qordeniyə tapşırıb, qladiotorları addim-addim təqib etsin, onların hər hərəkətini izləsin, bütün gizlin yiğincaqlardan xəbər tutsun.

Silvi Qordeni də bir ay idı ki, Romanın yoxsullar yaşayın ən ucqar məhəlləsindəki, qladiotorların tez-tez yığışdığı bütün yavaxanalara, fahişəxanalara, meyxanalara, aşxanalara, yeməkxanalara səbrlə gedirdi.

Qladiotorların söhbətlərinə qulaq asırıldı, onları gözdən qoymurdu, bu yolla da bəzi dəlillər əldə etmişdi və bəzi nəticələr çıxarmışdı. Başa düşmüşdü ki, qladiotorlar arasında Spartakdan sonra ən hörmətli və nüfuzlu adam Kriksdir, əgər üsyən məsəlesi vardırsa, bu məsələnin əsas işləri Kriksin əlindədir, buna görə Kriksi izləməyə başladı. Kriks Libitina Venerası yeməkxanasında tez-tez olduğu üçün Silvi də altri-yeddi gün dalbadal buraya gəlirdi, bəzən də gündə iki dəfə. Bu axşam manipula başçılarının yeməkxanaya yığışacağını, Kriksin də bu yiğincaqda iştirak edəcəyini biliib, vəziyyəti xeyli düşünür: qladiotorlar geləndə, Taygöz Lutatsiyanın da başı onlara qarşıında taxtın altına girib gizlənmişdi, heç kəs də onun birdən-birə yoxa çıxmışına fikir verməmişdi.

Silvi Qordeni bu əhvalatı əvvəl titrək səslə, qırıq-qırıq, rabitəsiz danışsa da, axıra yaxın çox qəşəng, təmtəraqlı dil ilə söyləməyə

başladı. Kriks ona diqqətlə baxırdı. Silvi sözünü qurtarandan sonra o əvvəl bir neçə saniyə susdu, sonra da çox sakit haldə, yavaş-yavaş dedi:

- Amma sən çox nadir ələ düşən əclaflardansan!
- Nəcib Kriks, sən mənə çox böyük qiymət verirsən, doğrusu, mən...

– Yox, yox, sən ilk baxışda görünəndən çox-çox təhlükəlisən! Üzdən xalis qoyunsan, özün də dovşan kimi qorxaq görünürsən, amma gör səndə nə qədər ağıl var, biclik var!

– Mən ki sizə bir pislik eləməmişəm... ancaq öz ağamın əmrini yerinə yetirmişəm. Belə səmimi olduğuma görə məni əfv edin... Bundan başqa, and olsun bütün Olimp və And allahlarına, burada olan şeyləri heç kəsə demərəm, heç kəsə, lap Verresin özünə də! Ele güman edirəm ki, mənim həyatımı mənə bağışlaya bilərsiniz, məni buraxarsınız.

Kriks istehza ilə gülümseyərək dedi:

- Mərhəmətli Silvi, tələsmə biz yenə də bu barədə danışarıq.
- Qladiatorlardan yeddi-səkkizini yanına çağırıb dedi: – Bir dəqi-qəliyə bayıra çıxaq.

Otaqdan birinci çıxaraq, dönüb yoldaşlarına dedi:

- Onu qoruyun, heç bir ziyan yetirməyin.

Kriks çağırduğu yoldaşları ilə yeməkxananın boş otağından keçib küçəyə çıxdılar.

Yoldaşları Kriksin başına yiğışanda o belə dedi:

- Bu əclafı neyniyək?

Brezovir cavab verdi:

- Bunu soruşturmaq nə lazım! Onu quduz it kimi öldürək!

Qladiatorlardan bir başqası dedi:

- Onu buraxmaq – öz-özümüzü ələ vermək deməkdir.

Bir ayırsı da dedi:

- Onu diri qoymaq da, ya bir yerdə saxlamaq da təhlükəlidir.

Qladiatorlardan biri soruşdu:

Biz onu harada gizlədə bilərik?

Kriks sualedici bir nəzərlə yoldaşlarına baxdı:

- Deməli, öldürək?

- Küçədə heç kəs yoxdur.

– Onu təpənin lap yuxarısına aparaq – küçənin o biri başına... Brezovir bu dörd latin sözünün qol-qanadını amansızcasına sindira-sindira ibrətli bir ifadə ilə dedi:

– *Mors sua, vita nostra*<sup>1</sup>.

Kriks onun sözünü təsdiq etdi:

– Bəli, ayrı cür ola bilməz. – Bir neçə addım yeməkxananın qapısına sarı gedib dayandı, soruşdu: – Onu kim öldürəcək?

Xeyli susdular; axırda qladiatorlardan biri dedi:

– Özünü müdafiə edə bilməyən silahsız adamı öldürmək...

Bir başqası dedi:

– Onun qılınıcı olsayıdı...

Brezovir də fikrini söylədi:

– O özünü müdafiə edə bilsəydi və müdafiə etmək istəsəydi, mən bu işi boynuma götürərdim...

Samnit Torkvato dedi:

– Amma silahsız adamı öldürmək...

Kriks həyecanla dedi:

– Siz igid, nəcib adamsınız, azadlığa layiq insanlarsınız! Lakin sizin biriniz gərək öz hissine qalib gəlsin, Məzlumlar İttifaqı məhkəməsinin mənim şəxsiyyətimdə çıxardığı hökmü yerinə yetirsin.

Həmi susdu; hökm ilə razı olduqlarını bildirmek üçün başlarını aşağı endirdilər.

Kriks dedi:

– Bir də ki, o buraya bizimlə eyni silahla açıq-açığına vuruşmaq üçün mü gəlib? O casus deyilmi? Biz onun gizləndiyini görməsəy-dik, gedib iki saatdan sonra bizi satmayacaqdı? Sabah bizim hamı-mızı Mamartin həbsxanasına aparacaqdılar, iki gündən sonra da Sestersi çölündə çərmixə çəkəcəkdilər.

Qladiatorlardan bir neçəsi yavaşça dedi:

– Bəli, doğrudur, doğrudur.

– Bu qayda ilə, Məzlumlar İttifaqı məhkəməsi adından Brezovire və Torkvatoya bu adamı öldürməyi əmr edirəm.

Kriksin adını çəkdiyi qladiatorlar, razılıq əlaməti olaraq, başlarını aşağı endirdilər, onlar hamısı, Krikslə bərabər, yeməkxanaya qayıtlılar.

<sup>1</sup> Onun ölümü bizim həyatımızdır (*lat.*)

Silvi Qordeni Verres taleyinin necə həll ediləcəyini qorxu içində gözləyirdi. Hər dəqiqə ona saat, bəlkə, lap bir əsr kimi görünürdü. Krikslə yoldaşları yeməkxanaya girəndə onlara baxdı, rəngi kətan kimi ağardı, gözləri dəhşətlə doldu; o, heç kəsin üzündə xoş xəber oxumamışdı.

Ağlar səslə soruşdu:

– Deyin görüm, məni əfv etdinizmi? Məni öldürməyəcəksiniz ki?.. Hə?.. Diz üstə düşüb sizə yalvarıram, atalarınızın, analarınızın, bütün əzizlərinizin həyatına and verirəm... Size itaetlə yalvarıram!..

Brezovirin üzünə sanki qaranlıq çökdü, o, tutqun səslə dedi:

– Biz indi atadan, anadan məhrum edilmişik.

O biri qladiatorun gözləri qəzəb və intiqamlı parıldadı:

– Bizim bütün əzizlərimizi əlimizdən alıblar.

Torkvato əmr etdi:

– Qalx, alçaq!

Kriks çıçırdı:

– Susun! – Sonra da Qay Verresin azad edilmiş quluna sarı dönüb əlavə etdi: – Sən bizimlə gedəcəksən. Bu küçənin başına çatanda məsləhətləşib, sənin taleyini həll edəcəyik.

Kriks bu sözlə Silvi Qordeniyə azad ediləcəyinə az da olsa ümidi verdi ki, küçədə fəryad qoparmasın. Sonra qladiatorlara işarə etdi ki, casusu qaldırıb aparsınlar; özi də onların ardınca düşdü. Casus yarımcان idi: müqavimət göstərmirdi, bircə kəlmə də söz demirdi.

Qladiatorlardan biri yeməyin və şərabın pulunu Lutatsiyaya vermək üçün qaldı, o birlər yeməkxanadan çıxdı, Lutatsiya yeməkxanadan çıxan iyirmi nəfər qladiatorun içində taxıl alverçisini görmədi. Qladiatorlar sağa dönüb, əyri-üyrü, palçıqlı, dar küçə ilə yuxarı qalxdılar. Küçə şəher divarına çatanda qurtarır, sonra çöl başlanırdı.

Qladiatorlar burada dayandılar. Silvi Qordeni diz çöküb ağlamağa başladı, aman dilədi. Nəhayət, o, ümidsizlik içində susdu. Brezovir ondan soruşdu:

– Qorxaq eclaf, bizim hansımızla, bizim silahımız kimi bir silahla vuruşmaq istəyirsən?

– Mənə yazılınız gəlsin! Yazığınız gəlsin!.. Uşaqlarınızın xatirinə yalvarıram, mənə rəhm edin!

Qladiatorlardan biri çıçırdı:

– Bizim uşaqlarımız yoxdur.

Bir başqası dedi:

– Bizim ailəmiz olmayıacaq, biz bundan məhrum edilmişik!

Brezovir soruşdu:

– Deməli, sən ancaq gizlənməyi, casusluq etməyi bacarırsan?

Üz-üzə gəlib mərd-mərdanə vuruşmayı bacarmırsan.

– Aman verin!.. Rəhm edin!.. Yalvarıram sizə!..

Brezovir qısa qılıncı onun ürəyinə soxaraq çığırdı:

– Rədd ol cəhənnəmə, qorxaq!

Torkvato da yere yıxılan casusa iki qılınc zərbəsi endirdi:

– Qoy səninlə berabər sənin kimi bütün şərəfsiz, namərd, alçaq casuslar, satqınlar məhv olsun!

Qladiatorlar casusun ətrafında durub, dinməz-söyləməz onun çapalaya-çapalaya can verməsinə tamaşa edirdilər. Onlar düşüncəli və tutqun görünürdülər. Brezovır Torkvato qılınclarını bir neçə dəfə torpağa sancıdar ki, qanı qurumamış təmizlənsin, sonra da qınına qoydular.

Bu iyirmi qladiator adamsız, kiçik, dar küçədən Romanın izdihamlı küçələrinə çıxdılar, onlar ciddi idi, dinib-danışmındılar.

Burada bəhs edilən hadisələrdən bir heftə sonra axşam çəgili Appi yolu<sup>1</sup> tərəfdən Romaya Kapen qapısından pləşa bürünmiş bir atlı girdi; bir neçə saatdan bəri yağan yağışdan bu pləşla qorunmaq çətinidi. Yağış bərk yağırdı, küçələri su basmışdı. Kapen qapısının qabağı həmişə çox izdihamlı olurdu. Bu qapı – yollar padşahı deyilen Appi yoluna açılırdı: buradan Setiyaya, Kapuyaya, Kumaya, Salernə, Beneventa, Brundiziyyə və Samniyə yollar ayrıldı. Kapen qapısı keşikçiləri gecə-gündüz bu qapıdan müxtəlif geyimli və müxtəlif təbəqələrə mənşət adamların – piyada, atla, xərəkdə, ya cəng arabalarında, ya bir cüt qatır qoşulmuş ikiçarxlı minik arabalarında, ya kəcavələrdə keçib getdiyini görmüşdülər, buna vərdiş etmişdilər, lakin bu atlı ilə atı görəndə təəccüb etdilər: her ikisini tər basmışdı, yol onları yorub əldən salmışdı, ikisi də palçıqa bulaşmışdı.

Atlı qapıdan keçəndən sonra atını mahmızladı, at dördnala götürüldü; keşikçilər daş yoldan gedən atın ayaq tappiltisini, bu tappiltisinin get-gedə uzaqlaşdığını və nəhayət çox uzaqlarda əks-səda ilə itib-batdığını eşitdilər.

<sup>1</sup>Appi yolu – e.e. 312-ci ildə Kor Appi Klavdinin təşəbbüsü ilə romalıların çəkdiyi ilk strateji yol idi. Əvvəl bu yol Kapuyaya qədər imiş, imperator Trayan vaxtında (e.e. 98-117-ci illər) Brundiziyyə qədər uzadılmışdır.

Çox keçmədi, atlı Müqəddəs küçə ilə çapa-çapa gedib, Evtibidən evinin qabağında dayandı. Atdan cəld düşdü, qapıdan sallanan bürüncü toxmaqla bir neçə dəfə qapını bərk döydü. Səsə it hürdü, — Romada itsiz ev olmazdı.

Bir dəqiqdən sonra qapiçının ayaq səsi eşidildi: o həyətlə qapiya sari gəlir, itə bərk çıçırdı ki, səsini kəssin; atlı da islanmış plaşının suyunu silkələyirdi.

— Mərhəmətli Hermogen, allahlar sənə kömək olsun! Mən Metrobiyəm, indicə Kumadan gəlmışəm...

— Xoş gəlmisinə!

— Mən lap balıq kimi suyun içindəyəm... Yağışlar hökmərə Yupiter əylənmək istədi: göylər girdabında nə qədər su yiğdiğini mənən göstərdi... Evtibidən qullarından birini çağır gəlsin, ona sərəncam ver, qoy bu zavallı atı yaxındakı karvansaranın tövləsinə aparsın, ona yulaf versin.

Qapiçi atın cilovundan yapışıb, bərkdən findiqça çaldı, — qulu bu cür çağırırdılar; sonra da Metrobiyə dedi:

— Metrobi, gir içəri, gir içəri! Evə bələdsən. Xanımın kənizi Aspaziyanı qalereyanın qabağında görəcəksən, o sənin gəldiyini xanıma xəbər verər. Atı özüm rahatlaram; nə buyurmusansa, hamısı yerinə yetiriləcək.

Metrobi pillələri yuxarı qalxmağa başladı; ehtiyatla qalxırdı ki, büdrəməsin, büdrəmək pis əlamət hesab olunurdu. Dəhlizə girdi. Tavandan asılmış bürüncü çırığın işığında, bəzəkli döşəmədə, adət üzrə nəqs edilən Salve (salam) sözünü oxudu; bir neçə addım qabağa getdikdən sonra divardakı qəfəsdə tutuquşu da eyni sözü təkrar etdi.

Metrobi dəhlizdən və atridən keçib qalereyanın koridoruna girdi, Aspaziyanı orada gördü, onun gəldiyini gedib Evtibidaya xəbər verməsini əmr etdi.

Kəniz əvvəl tərəddüd etdi, gedib xəbər verməkdən çəkindi. Lakin aktyor tələbindən dönmədi. Aspaziya qorxurdu ki, Metrobinin gəldiyini gedib söyləməsə, xanımı sonra onun üstünə çıçıras, onu döyər; bir tərəfdən də zavallı qız düşünürdü ki, bəlkə, xanımı narahat edildiyi üçün acıqlanar. Axırda bu qərara gəldi ki, Metrobinin gəldiyini gedib xanıma desin.

Bu zaman kurtizan qadın zərif mebelli qış konklavında yumşaq, qəşəng divanda rahat oturmuşdu. Sobalar yandığından otaq isti idi.

Otaqdan gözəl ətir qoxusu gelirdi. Qadının ayaqları yanında cavan bir oğlan oturub eşqini elan edirdi, Evtibida da diqqətlə oğlanın sözlərini dinləyir, çekinmədən onun yumşaq, sıx, qara saçını tumarlaşdırırdı, oğlan da bu gözəl qadına vurğun nəzərlə baxır, qızğın şairanə sözlərlə öz məhəbbətindən, qəlbindəki nəvazişdən danışırı.

Bu, orta boylu, zərif bədənli, solğun üzülu gəncdi. Üzünün xətləri düzgün və cazibəli idi: son dərəcə canlı, qara gözləri vardı. Zərif yundan toxunmuş, tünd-qırmızı haşiyeli ağ tunikası onun ali təbəqəyə mənsub olduğunu göstərirdi. Bu gənc Tit Lukretsi Kar idi. Uşaqlıqda Epikür fəlsəfəsini mənimsəmişdi; ölməz poemasının əsasları dahiyanə təfəkküründə yaranırdı, həyatda isə öz müəlliminin ehkamlarını izləyir, dərin, ciddi sevgiyə meyl etmirdi, yüngül, keçici sərgüzəştlər axtarırdı, qorxurdu ki:

Salıb öz canını dərdə, qayğıya,  
Günbegün daha da yanıb qızışan  
Qəlbin yarasını odla bəsləmək  
Ürək qaysaq tutub, köz bağlayıncan...

...Ki, ilk məhəbbətin köhnə oxları  
Sığınacaq tapsın yenilərində...  
Pazla çıxaralar necə ki, pazı,  
Eləcə, öteri hissədə tezliklə.  
Şirin bar... dərərəm...

Lakin bu onun qırx dörd yaşında özünü öldürməsinə mane olmadı. Güman ki, o özünü vüsalına yetmədiyi nakam məhəbbət nəticəsində öldürmüdü.

Lukretsi gözəl, istedadlı gənc olmaqla bərabər yaxşı da söhbət cildi: xoş, məzəli, ağıllı söhbətləri olardı. O həm də dövlətli idi, öz zövqü üçün pulunu əsirgəməzdidi. Tez-tez Evtibidən yanına gələr, saatlarla onun evində qalardı. Evtibida da onu — daha dövlətli, daha səxavətli aşıqlarından artıq nəvazişlə qəbul edərdi.

Kurtizan qadın gəncin qırırm saçı ilə oynayaraq nazlana-nazlana soruşurdu:

— Məni sevirsənmi? Hələ zəhləni tökməmişəm ki?  
— Yox, yox, mən səni get-gedə daha ehtirasla sevirəm, çünkü bu bir həqiqətdir:

Nə qədər ki, basırıq bağımıza cananı bız,  
O qədər cuşa gəlib, tügyan edir şəhvətimiz.

Bu anda qapı yavaşcadan döyüldü:

Evtibida soruşdu:

— Kimdir?

Aspaziya qorxa-qorxa cavab verdi:

— Metrobi Kumadan gəlib...

Evtibida birdən qızardı, sevinərək ucadan:

— Ah! — deyib divandan yerə atıldı. — Gəlib?.. Apar kabinetə, bu saat gelirəm. — Narazı halda yerindən qalxan Lukretsiyə dönüb, tələsə-tələsə, qırıq səsle, lakin mehribanca dedi: — Məni gözlə... Eşitmirsən, bayırda nə tufandır?.. Bu saat qayıdırıram... Onun getirdiyi yaxşı xəbər olsa, — bir həftədir bunun intizarındayam, — bu axşam öz nifrətimi arzu etdiyim intiqamla ovundura bilsəm... çox şad olaram, şadlığımın bir hissəsinə səninlə bölgüsdürəcəyəm.

Evtibida çox həyəcanlı halda otaqdan çıxdı. Lukretsi heyrot içinde qalmışdı, həm də narazı idi, bu məsələ ilə yaman maraqlanırdı. Başını yelləyerek, otaqda fikirli-fikirli gəzisməyə başladı.

Bayırda tufan şiddetlə uğuldayırdı. Bir-birinin ardınca şığıyan ildirimlər otağı qorxunc işığa qərq edirdi, dəhşətli göy gurultuları evi əsasından sarsırdı. Yağan dolunun səsi, yağışın şırıltısı göy gurultuları arasında çox aydın eşidilirdi; şiddetli şimal küləyi viyılı ilə qapılara, pəncərələrə çırpmır, dəlik-deşikdən içəri soxulurdu.

Lukretsi xəsif istehza ilə gülümşəyərək astadan dedi:

— Qara camaatın allahı — Yupiter yixib-dağıdan qüvvəsini göstərərək əylənir.

Bir neçə dəqiqli gəzindikdən sonra divanda oturdu, sanki çarpışan bu təbii qüvvələrin doğurduğu hisslər aləminə dalaraq fikrə getdi, bu vəziyyətdə xeyli oturub qaldı. Sonra birdən xirdaca, zərif kamod üstündəki mumlanmış lövhələrdən birini və dəmir uclu gümüş çubuğu götürüb ilhamla tez-tez yazmağa başladı; onun üzü od tutub yanındı...

Yunan qızı kabinetə girdi: Metrobi Evtibidanı orada gözləyirdi. Əynində pləşini çıxarıb narazı halda baxırdı: pləş yaman gündə idi. Evtibida bunu görüb, getmək istəyən kənizə çığıraraq dedi:

— Buxarını yaxşı qala; paltar gətir, qoy bizim Metrobi geyimini dəyişsin. Yemək otağına yaxşı yemeklər gətir.

Sonra da Metrobiyə sarı döndü, onun əllərini bərk-bərk sıxaraq soruşdu:

— Hə, söylə görək, mənim şanlı Metrobim, mənə yaxşı xəbər getirmisən?

— Kumadan yaxşı xəbər getirmişəm, amma yoldan pis.

— Görürem, görürəm, mənim zavallı Metrobim. Oda yaxın otur.

— Evtibida skamyani buxarıya tərəf çəkdi. — Tez ol, de görüm, istədiyim dəllilləri tapıb gətirmisənmi?

— Füsunkar Evtibida, sənə məlumdur ki, Danaya qülləsinin tunc qapılarını Yupiterə qızıl açmışdır.<sup>1</sup>

— Ah, gəvəzəliyi burax!.. Yoxsa indicə qəbul etdiyin vanna sənə təsir etməmiş, qısa danışa bilmirsən?

— Bir kənizi pulla ələ aldım. Qapıdakı xirdaca deşikdən baxırdım, gecə saat üç ilə dörd arasında Spartakin bir neçə dəfə Valeriyanın otağına girdiyini gördüm...

Evtibida vəhşi sevincə çığırıdı:

— Eh cəhənnəm tanrıları, mənə kömək edin! — Onun sıfəti dəyişmiş, gözlərindən od yağırdı, bəbekləri genişlənmişdi; burun pəreləri köruklenir, dodaqları titrəyirdi, — bu vəziyyətdə o, qan qoxusu duyan diş pələngə oxşayırırdı. — Bu qayda ilə hər gün... bu əclaflar Sullanın şanlı adını ləkələyirlər?!

— Elə güman edirəm ki, onlar ehtiras coşqunluğu içinde haram edilmiş günləri də nəzərə almırlar.

Evtibida təntənəli ifadə ilə dedi:

— Onlar üçün də haram gün olacaq, çünki onların lənətə gəlmış başını mən cəhənnəm allahlarına tapşıraram.

Getmək istərkən, birdən dayanıb Metrobiyə tərəf döndü:

— Paltarını dəyiş, yemək otağına get, yemek ye, məni orada gözlə.

Qoca aktyor paltarını dəyişmək üçün qonaq otağına girəndə fikirləşdi: “Mən pis bir işə qarışmaq istəməzdəm... Bu qızışib... bundan hər nə desən çıxar... Qorxuram ki, başıma oyun açsıń!”

<sup>1</sup> Yunan rəvayətinə görə, gələcəkdən xəbər verən kahin, Aqross padşahı Akrisiyə deyir ki, sənə nəvən öldürəcək. Akrisi də qızı Danayani tunc qülləyə saldırır, onu insanlarla görüşməkdən məhrum edir. Lakin Yupiter qızın gözəlliyyinə məftun olur, qızıl yağış şəklində onun yanına gəlir.

Cox keçmədi, paltarını dəyişib yemək otağına getdi. Süfrəyə dadlı yeməklər qoyulmuşdu. Bu şanlı adam dadlı xörəklərdən yedi, gözəl falern şərabı içdi, mənhus səfər, yaxında baş verə bileyək dəhşətli bədbəxtlik yadından çıxdı.

Yeməyini hələ qurtarmamışdı ki, Evtibida içəri girdi. Onun rəngi ağarsa da, üzdən sakit görünürdü. Əlində perqamente bükülmüş və bürmələnmiş papirus vardi; perqament sürmə ilə rənglənmişdi. Bürmələnmiş papirus kətan qaytanla bağlanmışdı; qaytanın da ucları mumla möhürlənmişdi; möhürün üstündə dəniz köpükləri içərisindən çıxan Veneranın əksi vardı.

Metrobi məktubu görüb bir az karıxdı:

– Gözəl Evtibida... mən arzu edirəm... bilmək istərdim ki... bu məktub kime yazılmışdır?

– Hələ bir soruştursan da?.. Əlbəttə, Lutsi Korneli Sullaya...

– Ah, Mom allahı maskası xatırınə, gəlin tələsməyək, əzizim, qərarımızı daha yaxşı fikirləşək.

– Qərarımızı? Sənin buna nə dəxlin var?..

– Qoy böyük mərhəmətli Yupiter dadıma çatsın!.. Birdən bu işə kiminsə qarışması Sullanın xoşuna gəlmədi?! Öz arvadına qəzəblənmək əvəzinə, xəbərciləri cəzalandırma necə olar? Ya da birdən onun hamiya açığı tutdu, – bu daha artıq ehtimal oluna bilər.

– Mənə nə?

– Orası elədir... ancaq... yəni... Ehtiyatlı olmaq yaxşıdır, əzizim. Sullanın qəzəbi, bəlkə də, sənin üçün heç bir şey deyil... amma mənim üçün bu çox əhəmiyyətlidir...

– Sən axı kime lazımsan?

Metrobi qızğınlıqla dedi:

– Allahların və insanların sevimliyi Evtibida, mən mənə lazımmam, mənim özümə! Mənə lazımmam! Mən özümü çox sevirəm.

– Mən heç sənin adını da çəkməmişəm... Bir şey olub eləsə, sənin buna dəxlin yoxdur.

– Bunu başa düşürəm... çox yaxşı başa düşürəm... Ancaq bilirsənmi, qızım, otuz ildir ki, Sullaya yaxın adamam...

– Bilirəm, bilirəm... sənin yaxşı adın, şöhrətin üçün lazım olan dan da yaxınsan...

– Bunun əhəmiyyəti yoxdur... Mən bu yırtıcı heyvanı... yəni bu adamı çox yaxşı tanıyıram... Uzun illərdən bəri dost olsa da, o mənim

boynumu cücə boynu kimi üzər, sonra da mənim üçün təntənəli dəfn düzəldər, tonqalının da qabağında əlli gladiatoriñ döyüşünü təşkil edər, – o belə adamdır. Ancaq, çox təəssüf ki, mən daha bu şeylərdən həzz ala bilmərəm!

Evtibida:

– Qorxma, qorxma, – dedi, – sənin başına heç bir iş gəlmoz!

– Qoy həmişə pərəstiş elədiyim allahlar dadıma çatsın!

– Hələ ki, Bahusa həmdü-səna elə, onun şərəfinə bu əlliillik falern şərabından iç. Şərabı özüm tökəcəyəm.

Evtibida tayqulplla aktyorun camına falern şərabı tökdü.

Bu zaman yemək otağına yol paltarı geymiş bir qul girdi.

– Demofil, dediklərimi yaddan çıxartma: Kumaya kimi heç yerdə dayanma.

Qul Evtibidanın əlindən məktubu aldı, köynəyi ilə üst paltarı arasına qoyub, belini nazik ip ilə bağladı, sonra da xanımı ilə vidalaşaraq, plaşa bürünüb otaqdan çıxdı.

Evtibida Metrobini sakitləşdirdi. Falern şərabı onun dilini açmışdı, o yenə də öz qorxularından danışmaq istədi, lakin Evtibida sabah yenə də görüşəcəklərinə söz verib, öz otağına qayıtdı. Lukretsi mumlanmış lövhəni əlində tutub oxuyurdu.

– Bağışla, güman etdiyimdən bir qədər artıq ləngidim... amma görürəm ki, vaxtını boş yera itirməmisən. Yazdırın şeri mənə oxu. Mən bilirəm, sən düşündüklərini ancaq şerlə ifadə edə bilərsən, özü də gözəl şerlə!

– Mənə ilham verən sən oldun, bir də bugünkü coşan tufan... Sən haqlısan: şeri gərək hamidən əvvəl sənə oxuyam. Sonra da evə qayıdanda tufana oxuyacağam.

Lukretsi yerindən qalxdı, şeri fövqəladə bir məlahətlə oxudu:

Külək qalxıb əvvəl-əvvəl dalğaları döyəcləyir,  
Buludları parçalayır, gəmiləri qərq eləyir,  
Hərdən çöldə cövlən edib, boğanağı səyirdir o,  
Ağacları yərə sərir, zirvələri titrədir o,  
Büküm-büküm bükələyir – yırğalayır meşoləri,  
Deli kimi nərə çəkir, haray sahir o sərsəri.  
Küləklər də vücudlardır – fəqət gözə görünməyir,  
O, torpağa, denizlərə divan tutur, ərşə dəyir,  
Buludları budarlayıb, dəhmərleyir qabağında,

Sular kimi ləpələnib bəzən keçir lal axında,  
Bəzən dəli sellər kimi kükrayərək səddi aşır,  
Meşələrə təpilərək budaqlarla yaxalaşır,  
Köklü-köklü ağacları öz kökündən qoparır o,  
Qarşısına ne çıxırsa süpürleyib aparır o.  
Polad kimi körpüləri toz eləyir təməlində,  
Köpükələnən selləri də ram eləyir öz əlində.  
Yatağna sığışmayır, kükredikcə o kükreyir,  
Gurultuya, nərlitilə hər bir şeyi qəhr eləyir,  
Dalğasıyla denizlərin altdan vurub üstdən çıxır,  
Əzəmetli qayaları, bənd-borəni vurub yixır.  
Baş aldiqca daşqın kimi istədiyi səmtə sari  
Qabağına nə gəlirsə, basmarlayır dalğaları.  
Hökəm eləyir, şiddətlənir, yenə tufan qoparır o,  
Hər bir şeyi, hər bir şeyi vurur, yixır, aparır o.

Biz demişik ki, Evtibida yunandır, özü də yaxşı təhsil almış bir qızdır. Şeirdəki qüvvəni, gözəlliyi, ahəngi o duymaya və təqdir etməyə bilməzdi. Xüsusilə ona görə ki, latin dili o zaman çox da mükəmməl bir dil deyildi, Enni, Plavt, Lustili və Terentsidən başqa şöhrət qazanmış ayrı şairlər yox idi.

Evtibida şerə valeh olduğunu ürəkdən gələn səmimi sözlərlə ifadə etdi; şair də onunla vidalaşarkən gülümsəyərək dedi:

– Şairə valeh olduğunu üçün bu lövhədən məhrum olursan: lövhəni aparıram.

– Şeri papirusa köçürən kimi özün onu mənə gətirəcəksən.

Lukretsi tezliklə gələcəyinə söz verib getdi. Onun qəlbini indicə yaratdığı şeirlə dolu idi; şeiri o, təbiəti müşahidə edərək yazmışdı, buna görə də belə qüvvətli və ahəngdardı, hissələrlə dolu idi.

Evtibida sanki sakitləşmişdi. Aspaziyanın müşayiəti ilə yataq otağına keçdi. Fikri də bu idi, yatmadan əvvəl təkbaşına, bu vəsfə gəlməyən intiqam fərəhini düşünüb, zövq alsın. Lakin sevinci onun düşündüyü qədər dolğun deyildi, buna heyret etdi; fərəhinin çox zəif olduğunu duyaraq təəccübləndi. Yerinə girəndən sonra ağlına gözlənilməz fikirlər gəldi. Aspaziyyaya əmr etdi, gecə çıraqının işığını bir qədər azaldıb getsin. Tutduğu işi xəyalında xeyli götür-qoy elədi, göndərdiyi məktubun nə kimi nəticə verəcəyini düşündü. Bəlkə də Sulla gecə yarısına kimi qəzəbini saxladı, Valeriya ilə Spartakı izləyib onları cinayət yerində yaxalar, hər ikisini öldürər.

Tezliklə Valeriyanın rüsvay olması və öldürülməsi xəbərini eşitmək onun qəlbini sevinclə doldurur, hələ də ürəyini parçalayan qışqanlıq əzabını yüngülləşdirirdi. Axı bu xudbin, lovğa aristokrat xanım ona alçaq nəzərlə baxırdı; halbuki o özü düşkün, mənfur, riyakar qadındı. Evtibidadan min dəfə artıq cinayətkar və günahkar idi. Kurtizan qadın belə düşünürdü. Lakin onun Spartaka münasibəti tamam başqa idi. Bu məsələdə Spartaki təmizə çıxarmağa çalışırı. Xeyli düşündükdən sonra bu qərara gəldi, frakiyalı Valeriyadan daha az, çox az müqəssirdir. Hər halda o ancaq zavallı bir rudiari idi, Sultanın arvadı gözəl olmasa da, ona ilahə kimi görünəcəkdi. Bu alçaq qadın yəqin, onu öz nəvazılıqları ilə yoldan çıxarmış, sehrlemişdi... İşi o yerə gətirmişdir ki, Spartak daha müqavimət göstərə bilməmişdir. Əlbəttə, məsələ ancaq belə olmuş. Yoxsa qələdi, öz-özlüyündə cürət edib Sultanın arvadına belə baxa bilərdimi? Yaziq Spartak bu qadının məhəbbətinə nail olandan sonra, təbii ki, tamamilə onun hökmü altına düşmüş, başqa məhəbbət, başqa qadın haqqında bir anda olsa düşünə bilməmiş, düşünməyə heç cəsarət də etməmişdir. Buna görə Evtibida indi Spartakin ölümünü haqlı cəza hesab etmirdi, bu ölümə heç şəylə haqq qazandıra bilmirdi.

Evtibida uzun müddət yata bilmədi. Bir böyrü üstündən o biri böyrü üstünə çevrilir, dərdli-dərdli ah çəkirdi. Kədərli düşüncələr, bir-birinə zidd hissələr ondan el çəkmirdi, qorxunc fikirlərdən bədəni titrəyirdi. Arabir yorğunluğun təsiri ilə özünü unudur, gözünə yuxu gedirdi, sonra birdən səksəni bəylinə, yenə də yatağında çırpınmağa başlayırdı. Axırda yuxu onu apardı, otağa sakitlik çökdü, bu sakitliyi ancaq yatan qadının qırıq-qırıq nəfəs alması pozurdu. Birdən Evtibida yerindən qalxıb dəhşətləçıydı:

– Yox Spartak! Yox, səni öldüren mən deyiləm... Odur... Sən ölməyəcəksən...

Evtibidanı təqib edən fikir, bu bədbəxt qadının qısa yuxusunda xəyalə çevrilmişdi; beynini çulğalayan surətlər ancaq Spartakin şəklində təcəssüm etmişdi: o, ölə-ölə aman diləyirdi.

Çəkdiyi iztirabdan Evtibidanın sıfəti dəyişmiş, rəngi ağarmışdı. Cəld yatağından düşüb ağ örtüyünə büründü, Aspaziyanı çağırıb, aktyoru yuxudan oyatmayı əmr etdi.

Metrobini bir şeyə güclə razı sala bildi: o, dərhal yola düşüb Demofilin dalınca getməli, məktubu ondan geri almalı idi, – Evtibida kağızın Sullaya çatmasını daha istəmirdi.

Metrobi yol gəldiyindən yorulmuşdu, içdiyi şərabdan süstləşmişdi, yumşaq, isti yataqdan qalxmaq istəmirdi, – Evtibida bütün məhərətini, cəzibədarlığını işlədərək, onu iki saatdan sonra birtəhər yola götürdi.

Tufan sakitleşmişdi. Götü üzü ulduzlarla dolu idi, gecə vaxtı yola düşən bu adamı ancaq soyuq, sərt külək narahat edə bilərdi.

Evtibida dedi:

- Demofil beş saat səndən qabaq çıxb, buna görə sən gərək atını çapmayasan, bu atda uçsan.
- Beli, o, Peqas<sup>1</sup> olsayıdı, mən onu uçmağa məcbur edərdim.
- Her halda belədə sənin üçün də yaxşı olar!

Bir neçə dəqiqədən sonra dördnala çapan bir atın ayaq səsi eşidildi. Bu tappiltiya Kvirinin övladları yuxudan oyanır, səsə şübhə ilə qulaq asıb, yenə yorğanlarına bürünür, isti yataqda ləzzətlə əl-ayaqlarını uzadırlar və bu adamlar bir şeyə görə sevinirdilər ki, indi onlar isti yataqda olduqları halda, bir çox bədbəxtlər belə pis havada yoldadır, soyuqdan üşüyürler, bayırda külək qəzəblə viy-viy viyildayır.

### *Yeddinci fəsil*

## ÖLÜM DEMOFİLLƏ METROBİNİ QABAQLAYIR

Romanın Kapen qapısından çıxan, Appi yolu ilə irəliləyib, yolun haçalandığı yerə – Kapuyaya gələn (sağa ayrılan yol Beneventə, sola ayrılan Kumaya gedirdi), oradan da Kumaya sarı dönən adamın qarşısında misli-bərabəri görünməmiş gözəl mənzərə açılırdı.

Yolla gedən adam ətrafdakı təpələri, zeytun və portağal meşələrini, meyvə bağlarını, üzümüklərini, qızıl sünbüllü məhsuldar zəmili, etirli, bol oltu çəmənləri, bu çəmənlərdə otlayan sürü-sürü qoyunları, naxır-naxır inəkləri görmüş olsayıdı, qoyunların, inəklərin ətrafa yayılan mələşməsini, böyürməsini eşitsəydi, – Literndən tutmuş Pompeyaya qədər uzanan bütün sahiləri – günəşli, gözəl sahiləri təsəvvüründə canlandırma bilərdi.

<sup>1</sup> Peqas – qədim yunanlarda əfsanəvi qanadlı at

Bu yerlərdə, bu bərəketli sahillərdə, sanki sehrlə el ilə salınmış, bir-birinə yaxın – Liter, Mizena, Kuma, Bayi, Puteola, Neapol, Herkulanum və Pompeya şəhərləri, bunların da ətrafında əzəmetli məbədlər, zəngin villalar, hamamlar, günəşli, gözəl bağlar, çoxlu kəndlər, Axeruzi, Averno, Likoli, Patriya və bir çox başqa göllər, evlər və malikanələr vardi. Bütün sahil başdan-başa nəhəng şəhərə oxşayırırdı. Bir az kənarda körfəz, körfəz sahillərinin şəfqətlə qoruduğu, bu sahillərin qoynunda sakit, lacivərd dəniz, daha uzaqda gözəl yaşılıq içinde qəşəng İsxiya, Proxita, Nesida, Kapreya adaları, oradakı imarətlər, hamamlar görünürdü. Sanki təbiətin bütün zənginliyi, gözəlliyi dönyanın bu abad, gözəl guşəsinə toplanmışdı, sanki allahlarla insanlar əlbir olub, yer üzündə nə qədər gözəl, füsunkar şeylər varsa, onun hamisini güneş işığına qərq olan, xoş, mülayim, iliq meh əsən bu guşəyə bəxş etmişdi.

Burada, doğrudan da, əfsanəvi gözəllik vardi. O zaman bu yerlər haqqında bir rəvayət söyləmişlər, bu da naşaq yerə deyildi: guya Xaront ölenləri öz ayağı ilə burada gözlərmiş, onları bu dünyadan elisiyə<sup>1</sup> apararmış.

Kumaya gələn adam möhtəşəm, zəngin, izdihamlı bir şəhər görərdi. Şəhərin bir hissəsi dik, sıldırım dağın üstündə, bir hissəsi dağın döşündə, bir hissəsi də dəniz kənarındaki düzənlikdə yerləşmişdi. Yay aylarında Roma patrisiləri cımməyə bura gələrdilər. Kuma ətrafında villası olmayanlar da yazın və payızın bir hissəsini burada qalardılar.

O zaman aristokratlar, dövlətlilər Romanın özündə necə yaşayırdılar, Kumada da elə yaşamaq üçün hər cür şərait, dəbdəbə və rahatlıq düzəltmişdilər. Burada da portiklər, bazilikalar, forumlar, sirkələr, əzəmetli, dəbdəbəli amfiteatr (bunun xarabaları indi də durur), dağın üstündə isə Akropolda<sup>2</sup>, – Apollon allahı adına tikilmiş gözəl məbəd vardi: bu, İtaliyanın ən gözəl, möhtəşəm məbədlərindən biri idi.

Kuma çox qədim zamanlarda təsis olunmuşdu. Məlumdur ki, Roma şəhəri salınandan əlli il əvvəl Kuma çox abad və əzəmetli

<sup>1</sup> Elisi, elizium və ya Yelisey çölləri – qədim yunanlarda və romalılarda, rəvayətə görə, elisi xoşbəxtlik diyarı imiş, qəhrəmanlar, xeyrixah insanlar ölümdən sonra onların ruhu burada yaşayarmış.

<sup>2</sup> A k r o p o l – qədim Roma şəhərlərinin hündür yerində tikilmiş içqala Apollon məbədi də burada idi.

şəhərmiş, buradan keçənlər Siciliyada Zanklu şəhərinin əsasını qoymuşlar, – sonralar buna Messana deyilmişdir. Bir qədər sonra onlar, bəlkə də, indi Neapol deyilən, Paleopolis şəhərini qurmuşlar.

İkinci Pun müharibəsi dövründə Kuma, Romaya bac-xərac verməyən müstəqil şəhərdi, Romanın müttəfiqi idi. Bu vaxtlar Kampanyanın bir çox şəhəri Karfagenin tərəfinə keçdiyi halda, Kuma Romaya sədaqətli qalmışdı, buna görə Hannibal<sup>1</sup> böyük qüvvə yiğib Kumaya hücum etdi. Lakin konsul Semproni Qrakx Kumanın köməyinə gəlir. Hannibalın qoşununu dağıdır, çoxlu karfagenli qırır.

O vaxtdan Roma patrisiləri Kumanı o biri şəhərlərdən üstün tuturdular. Lakin bizim təsvir etdiyimiz hadisələr dövründə zadəganlar Bayiyə daha çox getməyə, bunun da nəticəsində Kuma yavaşyavaş öz əzəmətinini itirməyə başladı.

Kumadan bir az kənarda, gözəl təpə üstündə Lutsi Korneli Sullanın dəbdəbəli villası vardı. Təpədən sahilə və körfəzə gözəl mənzərə açılırdı. Bu şöhrətpərəst, azğın adamın heç bir hündüdə siğmayan zəngin fantaziyası rahathlı və ehtiyam cəhətdən nə yarada bilərdi, onun hamısı bu villada düzəlmışdı. Villanın bağlı dənizə qədər uzanırdı; hökmədar bu bağda əhliləşdirilmiş balıqlar üçün xüsusi hovuz tikdirmişdi, – balıqlara çox diqqətlə qulluq edilirdi.

Sullanın villası ehtiyam cəhətdən Roma evlərindən geri qalmırdı. Burada başdan-başa mərmərdən tikilmiş hamam, hamamın da isti, iliq və soyuq su vannası üçün əlli şöbəsi vardı; bunları düzəltmək üçün Sulla pulunu əsirgəməmişdi. Villada nadir çiçəklər üçün üstü-örtülü oranjereyalar, quşlar üçün voleyrlər, ceyran, maral, tülkü və ov quşları üçün qoruç vardı.

Qüdrətli hökmədar iki ay idi ki, hər işdən uzaqlaşaraq, bu füsunkar yerdə yaşayırırdı; buranın havası çox yumşaq və səfali, bədən üçün çox xeyirli idi.

Sullanın əmri ilə qulları Appi yolunun Kumaya dönen yerindən öz villasına qədər kiçik məsafədə yol çəkmişdi.

<sup>1</sup> Hannibal – məşhur Karfagen sərkərdəsi (Karfagen – Afrikada, indiki Tunis və Əlcəzair torpağındakı qədim dövlətin adıdır). Hannibal e.ə. 247-ci ildən 183-cü ilə qədər yaşamış, romalılara qarşı herbi səfərlərində şöhrət qazanmışdır. İtaliyanın özündə Roma qoşunlarına bir neçə dəfə qalib golmiş, lakin Karfagendən kömək almadığı üçün Afrikaya qayıtmış, orada Roma sorkərdəsi afrikalı Stsipion tərəfindən məğlubiyətə uğradılmışdır. Hannibal Asiyaya qaçmış, Antioxanın tərəfini saxlayaraq romalılarla vuruşmuşdur. Antioxa möglüb olduqdan sonra özünü öldürmüştür.

Sulla günlərini burada düşüncə içinde keçirir, öz “Xatirələr”ini yazırırdı. Bu “Xatirələr”ini məşhur dövlətli – Lutsi Litsini Lukulla ithaf etmək istəyirdi. Sonralar bunu, doğrudan da, ona ithaf etdi. Lukull bu zaman mühəribələrdə zəfər qazanmışdı; üç ildən sonra da konsul seçildi. Ermənistanda və Mesopotamiyada Mitridata qalib gəldi. Sonralar romalılar arasında şöhrət qazandı, adı tarixdə qaldı, lakin o, zəfərlərindən daha artıq, dəbdəbə və ehtiyamı, saysız-hesabsız sərvetlə ad çıxartmışdı.

Sulla bütün gecələrini Kuma ətrafindakı villasında gurultulu və abırsız eyş-işrət məclislərində keçirirdi. Gün çıxanda çox vaxt o hələ stol arxasında sərxoş və yuxulu halda, adətən, onun kef məclislərində iştirak edən, ondan daha sərxoş mimlər<sup>1</sup>, təlxəklər, komediyaçılar arasında, taxt üzündə uzanmış olardı.

Arabir Kumaya, bəzən də Bayiyə, Puteolaya gəzməyə çıxardı. Hər yerdə də bütün ictimai təbəqələrə mənsub vətəndaşlar ona hörmət və ehtiram göstərərdi, bunu da Sullaya böyük xidmətlərinə görə deyil, ondan qorxduqları üçün edərdilər.

Sulla, əvvəlki fəslin sonunda bəhs olunan hadisədən üç gün sonra, ikiçarxlı arabasında Puteoladan qayıtmışdı, – orada patrisilər plebeylər arasında baş verən münaqışəni yoluna qoyurdu. On gün əvvəl də həmin məsələ üçün oraya getmişdi; lakin bu gün bir münsif kimi razılıq əqdini bağlaya bilmədi.

Axşamüstü evinə qayıdan sonra sərençam verdi ki, Delfa Apollonu yemək otağında şam yeməyi hazırlasınlar – bu onun nəhəng mərmər sarayındaki dörd yemək otağının ən böyüyü və en gözəli idi.

Hər bucaqda bir məşəl yanındı; divarların qabağında ehram şəklində yiğin-yiğin etirli güllər qoyulmuşdu; fleyta, lira və sitra aletlərində ürəkaçan havalar çalınırdı; yarıçılpaq rəqqasalər öz gözəllikləri ilə qonaqları cəzb edə-edə, şəhvətlə, gülümşəyə-gülümşəyə rəqs edirdilər. Çox keçmədi, qonaqlıq azğın eyş-işrətə çevrildi.

Bu geniş zalda, üç stol ətrafında doqquz taxt vardı; taxtlarda, Sullanın özündən başqa, iyirmi beş adam dırseklenib uzanmışdı. Sullanın çox istədiyi Metrobinin yeri boş idi.

Əvvəller hökmədar olan Sulla qar kimi ağ yemək paltarı geymişdi; başında qızılığuldən çələng vardı; onun yeri orta stolun qabağında,

<sup>1</sup> M im – qədim Yunanistanda və Romada kiçik xalq komediyaları və bu komediylərda iştirak edən aktyorlar

orta taxtda, istəkli dostu Kvint Rostsinin yanında idi. Kvint Rossi ziya-fətin şahı idi.

Sulla bərkdən gülür, ucadan nitqlər söyləyir, tez-tez içirdi, elə zənn etmək olardı ki, o ürəkdən əylənir, heç bir kədər, heç bir fikir onu narahat etmirdi.

Lakin diqqətlə baxılsayıdı, bu dörd ayda onun xeyli qocaldığı, ariqladığı, daha çirkin, daha qorxunc göründüyü dərhal nəzərə çarpardı. Bədənini bürüyən çirkli-qanlı sizanaqlar artmışdı: bir il bundan əvvəl saçı çal idisə, indi lap ağarmışdı; bütün simasında – yorğunluq, zəiflik və iztirab əlaməti görünürdü: bu yuxusuz gecələrin nəticəsi idi, – dəhşətli xəstəlik onu yatmağa qoymurdu, incidirdi.

Bununla belə Sullanın kəskin baxışlı, mavi-boz gözlərində – bəlkə də, həmişəlikdən daha artıq – həyat, qüvvət, ehtiras, hamını özünə tabe edən iradə atəşi vardi. Duyduğu ağır əzabı iradəsinin gücü ilə başqalarından gizlətməyə çalışır, buna da müvəffəq olurdu; o hətta, bəzən, xüsusiylə eyş-işrət meclislərində, elə bil ki, xəstəliyini də unudurdu.

Sulla Kumadan gələn və o biri stolun qabağındakı taxtda dırşək-lənib uzanan patrisiyə dönüb dedi:

– Hə, danış görüm, danış görüm, Pontsian, mən Qraninin nə söylədiyin bilmək istəyirem.

Pontsianın rəngi qaçırdı, özünü itirdi, bilmədi nə cavab versin:

– Mən onun nə dediyini eşitmədim.

Sullanın qasıları qorxunc halda çatıldı, lakin sakitcə dedi:

– Pontsian, özün bilirsən ki, qulağım yaxşı eşidir: indi Eli Luperkə dediyini mən axı eşitdim.

Patrisi karıxmış halda etiraz etdi:

– Yox ey, mən heç bir şey demədim... inan mənim sözümə... xoşbəxt və qüdrətli hökmətar...

– Sən bu sözləri dedin: “Kumanın indiki edili Qranini Sullanın hökmünə görə xəzinəyə cərimə verməyə məcbur edəndə, o bundan boyun qaçırdıb dedi ki...” Bura çatanda sən başını qaldırıb mənə baxdın, gördün ki, mən eşidirəm, o saat susdun. Sənə təklif edirəm: Qraninin söylədiklərini eynən təkrar elə.

– İltifat buyur, sən ey Roma rəhbərlerinin ən böyükü Sulla...

Sulla qəzəbdən xırıldayan səslə çıçırdı:

– Sənin tərifinə mənim ehtiyacım yoxdur! – Onun gözləri parıldadı, qalxıb taxtda oturdu, yumruğunu stola çırpdı: – Əclaf, yaltaq! Mən öz fəaliyyətimlə, zəfərlərimlə özümə təriflər qazanmışam, onlar hamısı konsullar fastında<sup>1</sup> qeyd olunmuşdur, onları təkrar etməlisən, yoxsa and olsun himayəcim ilahi Apollonun arfasına, – bəli, Lutsi Sulla and içir! – sən buradan sağ-salamat çıxmayaçaqsan, cəsədin mənim bostanılarımın gübəri olacaq?

Sulla bir neçə ildən bəri özünə hamı seçdiyi Apollonun adını çəkerkən, sağ əlini bu allahın xirdəcə, qızıl heykelinə toxundurdu; heykəli o, Delfada ələ keçirmişdi, həmişə də onu zərif işlənmiş, incə qızıl zəncirdə boynundan asardı.

Sullanın bütün dostları onun andını və sözlərini eşidəndə, bu hərəkətini görəndə susdular, rəngləri ağardı, təşvişlə bir-birinə baxdılar, musiqi, rəqslər, hay-küülü şadlıq kəsildi, ortaya qəbir sükütu çökdü.

Bədbəxt Pontsian qorxudan dili tutula-tutula dedi:

– Qrani dedi: “Mən indi bu pulu verməyəcəyəm, Sulla bu yaxınlarda ölücək, onda cərimə verməkdən azad ediləcəyəm”.

Sulla dedi:

– Belə! – Onun tünd-qırmızı sıfəti acığından tabaşır kimi ağardı.  
– Belə!.. Qrani səbirsizliklə mənim ölümümü gözleyir?.. Aferin, Qrani! O öz haqq-hesabını də eleyib. – Sullanın bədəni tir-tir əsirdi, lakin gözlərində parıldayan çılgın qəzəbi gizlətmək istəyirdi. – O hər şeyin haqq-hesabını çekib!.. Necə də hər şeyi nəzərə alan adamdır!.. Hər işi indidən görür!

Sulla bir anlığa susdu, sonra barmaqları ilə çırtıq vurub çağırıldı:

– Xrisoqon! – Elə o saat da qorxunc ifadə ilə əlavə etdi: – Baxarıq! Görək onun hesabı düzgün çıxacaqmı!

Xrisoqon Sullanın azad etdiyi qul idi, həm də onun etibar etdiyi adamı. O, Sullaya yaxınlaşdı. Sulla yavaş-yavaş özünə gəlməşdi: Xrisoqona sakit halda nəsə dedi. Azad olmuş qul başını əyərək, onun əmrinə qulaq asdı, sonra qapıya sarı yönəldi.

Sulla onun ardınca çıçırdı:

– Sabah!

<sup>1</sup> Konsul fastı – yüksək vəzifəli şəxslərin siyahısı ildən-ilə davam etdirilirdi.

Sonra qonaqlara sarı döndü, falern şerabı ilə dolu camı yuxarı qaldırıb gülərzüzə ucadan dedi:

– Hə, bu nədir? Sizə nə oldu? Elə bil ki, hamınız lal oldunuz, sarsaqladınız?! And olsun Olimp allahlarına, yoxsa ele zənn edirsiniz ki, qorxaq qoyunlar, mənim xeyratıma gəlmisiniz?

– Qoy allahlar səni belə fikirlərdən uzaqlaşdırın.

– Qoy Jupiter səni salamat eləsin, qoy Apollon səni pənahında saxlasın!

Qonaqlar köpüklənən falern şerabı camını qaldırıb bir ağızdan çıçırdılar:

– Qüdrətli Sullaya uzun ömürler!

Kvint Rostsi camını qaldırıb, aydın və ahəngdar bir səslə ucadan dedi:

– İçək Xoşbəxt Lutsi Korneli Sullanın sağlığına və şan-şöhrəti naminə!

Hamı Sullanın şərəfinə sağlıq dedi, hamı da içdi. Sulla üzdən yenə şən görünərək, Rostsini qucaqlayıb öpür, ona təşəkkür edirdi, sonra kifaraçılara<sup>1</sup> və mimlərə çıçıraq dedi:

– Adə, ay axmaqlar, orada nə edirsiniz! Mələn avaralar, ancaq onu bilirsiniz ki, mənim falern şerabımı içəsiniz, bir də malimi oğurlayasınız? Qoy, sizin hamınızi bu saat əbədi yuxu aparsın!

Sulla həmişə kobud danışığı, şit, bayağı zarafatları ilə fərqlənirdi. Onun küçə söyüsləri qurtaran kimi musiqiçilər yenə də çalmağa, mimlər və rəqqasələr oxuya-oxuya satırların abırsız və gülməli rəqsini oynamaya başladılar. Rəqs qurtarandan sonra Sulla ilə Rostsinin dirsəklənib uzandığı taxtın qabağındakı orta stola heç görünməmiş qəribə bir şey gətirdilər: bu, tüklü-lələkli bir qartal bozartması idi, özü də elə bil diri idi. Qartal dimdiyində tünd-qırmızı lentli dəfnə çələngi tutmuşdu, lentin də üstündə zər hərflərlə bu sözərək yazılmışdı: “*Sullae, Felici, Epafroditō*”, mənası da bu idi: “Xoşbəxt Sullaya, Veneranın istəklisine”. “Veneranın istəklisi” ləqəbi Sullanın daha çox xoşuna gəldi.

Rostsi qonaqların alqısı altında çələngi qartalın dimdiyindən alıb, Attiliya Yuventinaya verdi. Yuventina Sullanın azad etdiyi gözəl kəniz idi, öz ağasının yanında oturmuşdu. Yuventinadan başqa bir neçə patrisi xanımı da Kumadan qonaqlığa çağırılmışdılar. Onlar kişi-

lərin yanında, nahar taxtında dirsəklənib uzanmışdılar, qonaqlığın cəzbedici əsas cəhətlərindən biri də bu idi.

Attiliya Yuventina dəfnə çələngini Sullanın başındaki qızılıgül çələngi üstündən qoyub, xoş səslə dedi:

– Ey allahlar sevimliyi, bu dəfnə çələngini sənə, məglubiyyət bilməyən imperatora bütün dünya iftixarla təqdim edir!

– Sulla Attiliyanı bir neçə dəfə öpdü, meclisdəkilər onu alqışladı, Kvint Rostsi isə taxtdan qalxıb böyük aktyora layiq gözəl səslə və hərəkətlərə bu şeri oxudu:

..... O gördü Tibrin üstdən  
Hökmdar əsasını neca aldı elinə,  
Sancı bir vaxt özünün hökm etdiyi torpağı.  
Əsa puçur gətirib başından zoğlar atdı,  
Budaqlandı, böyüdü, büründü six yarpağı,  
Kviritlərin torpağı qalın kölgəyə batdı.

Şərə məharətlə daxil edilən eyhamlar göstərirdi ki, Rossi gözəl aktyor olmaqdan başqa, həm də çox zəkəli adamdır. Yenə də yemək otağında əvvəlkindən daha gurultulu alqış qopdu.

Sulla bu zaman qartalın dəriSİ tikilən yeri bıçaqla kəsdi, quşun qarnından boşqaba çoxlu yumurta töküldü, elə o saat da yumurtalar qonaqlara verildi: hər yumurtanın içində üstünə ədviiyyə tökülmüş şirəli cüllüt qızartmasıvardı. Qonaqlar bu ləzzətli xörəyi yeyib, Sullanın səxavətini, aşpazının məharətini təriflədikcə, çox qısa mavi tunika geymiş on iki gözəl yunan kəniz süfrədəki camlara əla falern şerabı tökdü.

Bir az sonra başqa qəribə bir şey gətirdilər: bu iri bal piroqu idi; piroquun üstündə çox ustalıqla xəmirdən məbəd sütunları qayrılmışdı. Piroq kəsiləndə, içindən qonaqların sayına görə, bir sürü sərçə uçdu. Hər sərçənin boynunda balaca bir lent vardi, hər lentə, hər qonağın adına bir hədiyyə bağlanmışdı.

Sullanın məharətlə aşpazının hazırladığı bu qəribə şey yeni alqışlar və yeni iftixar hissindən doğan gurultulu səslərlə qarşılandı. Quşlar, hər yeri bağlı zaldə uçuşur, çıxmaga yer axtarırırdı, qonaqlar da hay-küylə onları tutmağa çalışırırdı: axırda hökmdar bu ovu dayandırıldı. Sulla Yuventinanın öpüşlərindən bir anlıq ayrılıraq ucadan dedi:

<sup>1</sup> Kifara – qodim yunanlıarda və romalılarda simli çalğı aleti

– Bu axşam kefim kökdür, isteyirəm, sizi qonaqlıqlarda nadir görünən bir tamaşa ilə əyləndirim... Sevimli dostlarım, qulaq asın mənə... Bu zalda qladiatorlar döyüşünü görmek isteyirsinizmi?

Əlli adam hər tərəfdən çıçırsıdı:

– İsteyirik! İsteyirik! – Belə tamaşanı ancaq Sullanın qonaqları deyil, kifaraçilar və rəqqasələr də xoşlayırdı. Onlar da fərəhələ cavab verdilər: “İsteyirik! İsteyirik!! – Lakin burasını unudurdular ki, sual onlara verilməmişdir.

– Bəli, bəli, qladiatorlar, qladiatorlar döyüşü isteyirik! Yaşasın Sulla, hamidan səxavətli Sulla!

Elə o saat villadakı qladiatorlar məktəbine Sullanın əmri ilə qul göndərib beş cüt qladiator tələb etdi. Qullar zəlin bir hissəsini boşaltdı, – qladiatorlar döyüşü orada olmalı idı; rəqqasələri, musiqi çalanları otağın o biri başına, stollara yaxın yerə keçirdilər.

Xrisoqon zala on nəfər qladiator gətirdi: onlardan beşi frakiyalı, beşi də samnit paltarında idi.

Sulla Xrisoqondan soruşdu:

– Spartak hanı?

– Məktəbdə yox idi. Yəqin ki, bacısının yanındadır.

Elə bu anda Spartak təngnəfəs zala girdi. Əlini dodaqlarına aparıb, Sullanı və onun qonaqlarını təbrik etdi. Sulla rudiariyə dedi:

– Spartak, sənin qılınc təlimi məharətinə qiymət vermək isteyirəm. İndi bu saat baxarıq, görək qladiatorların nə öyrənmişlər və nə bacarırlar?

– Onlara iki aydır qılınc təlimi keçirlər, hələ az şey bilirlər.

Sulla dedi:

– Baxarıq, baxarıq. – Sonra qonaqlara dönüb əlavə etdi: – Mən qonaqlıqda qladiatorlar döyüşü düzəltməklə bizim adətlərə heç bir yenilik gətirmirəm. Mən ancaq, ey Kumanın oğulları, iki əsr bundan əvvəl sizin ləyaqətli ecdadlarınız Kampanya əhalisinin, bu ölkədə yaşayış ilk adamların adətini bərpa edirəm.

Spartak qladiatorları sıraya düzdü, onun rəngi ağarmışdı: dili tutuldu, həyəcanlı idi, elə bil ki, nə elədiyini, nə dediyini yaxşı təsəvvür etmirdi.

Belə alçaq şəkildə, belə heyvancasına sakitliklə özünü bürüzə verən bu incə vəhşilik, bu düşünülmüş amansızlıq, bu iyircəc, həris yırtıcılıq Spartakın qelbində çılgın qəzəb oyatmışdı. Qara camaatın

üğursuz ordusu, düşüncəsiz qaragürühün yırtıcı duyğuları deyil, bir nəfər zalim, sərxoş adamın, bir də ona alçaqcasına yaltaqlanan otuz nəfər tüfeylinin şılağı, – on nəfər bədbəxt qladiatoru, namuslu, ləyaqətli, sağlam, qüvvətli cavan oğlanı, aralarında heç bir narazılıq, ya düşməncilik olmadan, bir-biri ilə vuruşmağa, təbiətin qoyduğu vaxtdan əvvəl şərefsiz ölümlə ölməyə vadar etməsi, – Spartak üçün dözləməz şeydi, ağır əzabdı.

Bundan başqa, Spartakın hiddətini artırın bir şey də vardi: onun iyirmi dörd yaşlı dostu Artoriks də onun gözü qabağında, ölüm təhlükəsi qarşısında idi! Artoriks fövqəladə nəcib simaya malik olan, gözəl qədd-qəmetli, solğun üzlü, sarişin, qırırm saçlı qall idi. Spartak onun xatirini çox istəyirdi. Akticianın məktəbindəki qladiatorların hamisindən onu üstün tuturdu. Artoriks də onu özünə ən yaxın adam hesab edirdi. Sullanın qladiatorlar məktəbinə gelməsini Spartaka təklif edəndə, o, Artoriksın də alınib ora gətirilməsini xahiş elədi, göstərdiyi səbəb də bu oldu ki, məktəbi idarə etmək üçün qall ona bir müavin kimi mütləq lazımdır.

Spartak qladiatorları üz-üzə düzərək, böyük həyəcanla cavan qallan yavaşca soruşdu:

– Sən niyə gəldin?

Artoriks də cavab verdi:

– Bir neçə dəqiqə bundan əvvəl zər atdıq, görək bu ölümə kim getsin, mən də gedənlər sırasına düşdüm: tale özü isteyir ki, Sullanın bir-biri ilə döyüşəcək bu on nəfər qladiatorlarından biri də mən olum.

Spartak heç nə demədi, lakin bir dəqiqədən sonra hazırlıq işini qurtarıb Sullaya yaxınlaşdı:

– Alicənab Sulla, icazə ver, məktəbə adam göndərim, qoy onun yerinə, – barmağı ilə Artoriksi gösterdi, – başqa qladiator gətirsinlər.

Sulla soruşdu:

– Niyə axı, o vuruşa bilməz?

– O, o birilərindən çox qüvvətlidir. O, frakiyalıların dəstəsində vuruşacaq, belə olanda frakiyalıların dəstəsi samnitlərin dəstəsindən çox qüvvətli olacaq.

– Elə buna görə sən bizi yenə də gözləməyə vadar etmək istəyirsən? Yox, qoy bu da vuruşsun, biz daha gözləmək istəmirik. Samnitlər üçün bu daha pis olar, qoy olsun!

Qonaqlar döyüşü səbirsizliklə gözləyirdi, bu onların gözündən aydınca oxunurdu. Sulla bunu görüb, işaret ilə döyüşün başlanmasını əmr etdi.

Döyüş uzun sürmədi, – bunu qabaqcadan təsəvvür etmək olardı: bir neçə dəqiqədən sonra bir frakiyalı, iki də samnit öldürdü; bu bədbəxtlərdən iki nəfəri də, bərk yaralanmış halda, yixılıb yerdə qalmışdı. Sulladan yalvara-yalvara aman diləyirdi, Sulla da onlara aman verdi.

Axırıncı samnit də, ona hückum edən dörd nəfər frakiyalıya qarşı vuruşa-vuruşa, özünü müdafiə edirdi; çox keçmədi, o da bir neçə yerindən yaralanaraq, əlvan naxışlı döşəməyə tökülən qanda ayağı sürüşüb yixildi. Onun dostu Artoriksin gözləri yaşıla dolmuşdu, yoldaşının dəhşətli əzab içində can verdiyini görüb, ona yazıçı gəldi, samnitı bu əzabdan qurtarmaq üçün qılincını onun ürəyinə soxdu.

Adamla dolu olan yemək otağında alqış qopdu.

Lakin Sulla alqış səslərini kəsərək, xırıltılı, sərxiş səslə çıçırdı:

– Hə, Spartak, sən onların hamisindən güclüsən, bu ölenlərdən birinin qalxanını, o frakiyalının da qılincını götür, öz gücünü və ığidliyini göstər: sağ qalan dörd nəfərlə vuruş.

Sullanın təklifi gurultulu alqışla qarşılandı, lakin zavallı Spartak çəşib qaldı, sanki onun dəbilqəli başına dəyenəklə vurmüşdular; elə zənn edirdi ki, şüurunu itirmiş, başqa şey eșitmişdir; qulaqları uğuldayırdı, gözlərini Sullaya dikərək, donub qalmışdı; dodaqları tərpənirdi, nəsə demək isteyirdi, deyə bilmirdi; rəngi qaçmışdı, kürəyindən soyuq tər axlığıni hiss edirdi.

Artoriks Spartakın düşdürü dəhşətli vəziyyəti görüb, yavaşca ona dedi:

– Cəsərətlə ol!

Spartak bu sözləri eşidəndə diksənib, bir neçə dəfə ətrafına, sonra yenə də diqqətlə Sullanın gözlərinə baxdı. Nəhayət, böyük bir iradə qüvvəsilə özünü ələ alaraq dedi:

– Lakin şanlı-şöhrətli, xoşbəxt hökmər... Sənin diqqətini bir şeyə cəlb etmək istərdim: axı mən daha qələbiyətli, rudiariyəm, azad adamam, sənin qələbiyətli qələbiyətinə əmək dərəcəsi və əmək dərəcəsi.

Lutsi Korneli Sulla istehza ilə sərxiş-sərxiş gülərək çıçırdı:

– Hə-ə! Bu sözü kim deyir? Sənmi deyirsən, iga Spartak?! Ölümən qorxursan? Bax, budur qələbiyətli qələbiyətinə əmək dərəcəsi! And olsun o Müzəffər Herkulesin toppuzuna, sən vuruşacaqsan! – Sonra da əmredici ifadə ilə əlavə etdi: – Vuruşacaqsan! – Azca susduqdan sonra yumruğunu stola vurdu. – Həyatı, azadlığı kim sənə bağışladı? Sulla bağışlamadımı? Sulla da sənə vuruşmağı əmr edir! Eşidirsənmi, qorxaq barbar?! Mən əmr edirəm, sən də vuruşacaqsan! Olimp allahlarına and içirəm, sən vuruşacaqsan!

Bu anda Spartakı dəhşətli təşviş və həyəcan bürüdü; tufanlı göylərdə gah parıldayan, gah sönən, min bir şəkildə şığıyb bir-birini qılınclayan ildirimlər kimi, – onun da qəlbində qopan tufan ildirimləri üzündə əks olunurdu. Gözləri parıldayırdı, üzü gah ağarıb-saralır, gah qaralır, gah da tünd-qırmızı rəngə boyanırdı, kövşək əzələləri dərisi altında tərpəşirdi.

Bir neçə dəfə ağlına belə şey gəldi: ölü qələbiyətlərdən birinin qılincını qapıb, qonaqlar yerində qalxana kimi, ildırım sürətilə, pələng qəzəbi ilə Sullanın üstünə atılsın, onu parça-parça doğrasın. Lakin hər dəfə də ecazkar bir qüvvə ilə özünü saxlayırdı. Sullanın hər dəfə çıçıra-çıçıra söylədiyi təhqirli sözləri eşidəndə onun qəlbində nifret oyanırdı, o da hər dəfə hökmər parça-parça doğramaq arzusundan özünü iradəsinin gücü ilə saxlamalı olurdu.

Xeyli davam edən bu dözləməz ruhi əzab Spartakı lap üzdü; nəhayət, o duyduğu sarsıntıni özündən rədd edərək boğuq-boğuq inildədi, bu inilti vəhşi heyvan nəriltisiñə oxşayırdı, – sanki nə etdiyini düşünmədən, yerdən qalxan, qılinc götürdü, qəzəbdən titrəyən səslə uca-dan dedi:

– Mən nə qorxağam, nə də barbaram!.. Ey Lutsi Korneli Sulla, sənə kef vermək üçün mən vuruşacağam! Lakin and olsun sənin bütün allahlarına, bədbəxtlik üz verib Artoriksi yaralamış olsam...

Birdən heç gözləmədiyi halda, qadın çıçırtısı Spartakın dəlicəsinə söylədiyi sözünü kəsdi, özü də bu lap yerinə düşdü. Hami səs gələn tərəfə döndü.

Zalın dib tərəfində, dal divarda bir qapı vardı. Sulla ilə qonaqları elə oturmuşdu ki, arxaları divara sarı idi. Bu qapıdan da, yemək otağından evin başqa otaqlarına açılan qapılar kimi, yaşıllı, qalın pərdə asılmışdı. Valeriya, rəngi meyit kimi ağarmış halda, qapının astanasında heykəl kimi dayanmışdı.

Qul, Spartakı Sulla adından çağırmağa gələndə frakiyalı Valeriyanın yanında idi. Belə vaxtda çağrılması Spartakı təəccübəldəndirdi, təşvişə saldı; Valeriyanı da yaman qorxutdu, o başa düşdü ki, Spartak indiyə kimi düşdürüyü təhlükələrdən daha ciddi təhlükə qarşısındadır. Valeriya frakiyalıya bəslədiyi məhəbbətin təsiri ilə ədəb-ərkan qaydalarını, ehtiyatlı, ehmallı olmayı unudub, cariyələrini çağırtdırdı, onlar qar kimi ağ, kətan parçadan tikilmiş, qızılıgül naxışlı yemək paltarını Valeriyaya geyindirdilər, sonra o, uzun koridorla bu axşam eyş-işrət məclisi düzəldilən yemək otağının qapısına tərəf getdi.

Valeriya məclisə belə bir qəti niyyətlə gəlməşdi; özünü şən göstərəcək, əylənmək istədiyini bildirəcəkdi; lakin onun arıqlamış, solğun üzü duyduğu ağır iztirabı və qorxunu büruze verirdi.

Valeriya pərdə dalında gizlənərək qladiatorların amansız döyüşünə nifretlə baxır, xüsusilə, Spartakla Sulla arasında baş verən danışığa qəzəblə qulaq asırdı. Onların hər sözü, hər hərəkəti onu diksin dirir və titrədir. O, gücdən düşdürüyü hiss edirdi, lakin yenə də durub gözləyirdi, pərdə dalından çıxmırkı, bu səhbətin yaxşı nəticə verəcəyi ümidində idi. Sonra Sullanın Spartakı Artoriksə vuruşmağa məcbur etdiyini gördü. Valeriya bilirdi ki, Spartak Artoriksin xatirini çox istəyir... O, Spartakın ümidsiz halda, qəzəblə vuruşmağa hazır olduğunu da görürdü, onun həyecanla dediyi sözləri də eşidirdi, bunun, heç şübhəsiz, Sullanı hədələmək və ona lənət yağıdırmaqla qurtaracağını duyurdu; dərhal işə qarışmasa, Spartakın mütləq məhv olacağını hiss edirdi.

Qəlbinin dərinliklərindən fəryad qopdu, qapı pərdəsini aralayıb astanada göründü, elə o saat da bütün qonaqların və Sullanın diqqətini cəlb etdi.

Sulla təəccübə ucadan dedi:

– Valeriya!.. – Ayağa qalxmaq istədi, lakin yediyi çoxlu xörəklər, içdiyi falern şərabı sanki onu oturduğu yerə mixlamışdı. – Valeriya!.. Sən burdasan? Belə bir vaxtda?..

Hamı qalxdı, daha doğrusu, qalxmaq istədi, çünki qonaqların hamısı müvazinetini saxlamaq, ayaq üstə durmaq iqtidarında deyildi, bununla belə dinib-danışmadan Valeriyaya bacardıqları qədər hörmətlə baş əydilər.

Azad olunmuş kəniz Yuventinanın üzü, əvvəl əynindəki tunikasının tünd qırmızı haşiyəsi kimi, qıqpırmızı qızardı, sonra da yaman

ağardı. O yerindən qalxmadı, bacardığı qədər büzüşərək sıxlıdı, sezilmədən sürüşüb stolun altına girdi, süfrənin qırçınları arasında gizləndi.

Valeriya azca sonra bu böyük zala nəzər salıb, özünü sakitləşdirməyə çalışaraq dedi:

– Hamiya salamlar! Qoy allahlar məğlub edilməz Sullanı və onun dostlarını öz pənahında saxlaşın!

O, eyni zamanda Spartaka, Spartak da ona baxdı, bu baxışlarla bir-birinin fikrini anladılar. Spartak hələ döyüşə girişməmişdi, ovsulanmış kimi, gözünü Valeriyadan çəkə bilmirdi: belə bir vaxtda Valeriyanın gəlməsi ona möcüzə kimi göründü.

Sullanın yanında Yuventinanın oturması, sonra da yox olması Valeriyanın gözündən yayınmadı; o, hirsindən qızardı; lakin özünü elə göstərdi ki, guya heç şey görməmişdir; stola yaxınlaşdı. Sulla, nəhayət, yerindən qalxdı: o sentirləyirdi, güclə ayaq üstə dururdu, hiss olunurdu ki, bu vəziyyətdə çox dayana bilməyecəkdir.

Valeriyanın belə vaxtda, belə bir yerə gəlməsi onu hələ də təəccübəldirdi, bu təəccübədən özünə gələ bilmirdi. Sönük baxışları ilə bir neçə dəfə arvadına şübhə ilə baxdı. Valeriya gülümseyərək dedi:

– Sulla, sən məni bir neçə dəfə yemek otağındaki ziyaftə çağrırmışan... Bu axşam gözümə yuxu getmirdi, uzaqdan şənliyinizin səsini eşidirdim. Belə qərara geldim: yemək paltarını geyib bura gəlim, sizinlə bərabər dostluq badəsini içim, sonra da, səhhətini nəzərə alıb, səni yola getirim, yataq otağına aparım. Lakin bura gələndə sıyrılmış qılıncılar, yerə sıyrılmış cəsədlər gördüm. Valeriya böyük qəzəblə çıqraraq dedi: – Axı bu nədir? Sirklərdə, amfiteatr larda verilən hədsiz-hesabsız qurbanlar sizə azlıqmı edir?! Siz qadağan edilmiş, çoxdan unudulmuş vəhşi adətləri bərpa edirsiniz, istəyirsiniz ki, qonaqlıqda qladiatorların ölkəkən çəkdiyi əzabdan həzz alasınız, sərxişluqdan əzilib-bütüllən dodaqlarınızla – can verənlərin dodaqlarındakı titrəyişləri, ölonların üzündəki dəhşətli iztirabı təkrar edəsiniz...

Hamı başını aşağı salıb susurdu. Sulla bir şey söylemək istədişə də, bacarmadı, mızıldaya-mızıldaya nəsə deyib, ittihamçı qarşısında duran müqəssir kimi susdu.

Ancaq qladiatorlar, xüsusilə Spartakla Artoriks, təşəkkür və məhəbbət dolu nəzərlə Valeriyaya baxırdılar.

Sullanın arvadı bir az susduqdan sonra qullara əmr etdi:

– Bu saat meyitləri yığışdırıb basdırın. Döşəməni yuyun, ətir saçın, Sullanın murrin camına falern şərabı tökün, dostluq xatırınə qonaqların hamısına o camdan içirdin.

Qullar Valerianın əmrini yerine yetirərkən, qladiatorlar çıxbı getdilər. Dostluq camı, dərin bir sükut içində əldən-ələ gəzdi, qonaqlardan çox aži çələnglərindən qızılıgül yarpağı qoparıb cama atdı, sonra hamı stol ardından ayağa qalxdı, səntirləyə-səntirləyə yemək otağından çıxdı; onlardan bəzisi, bu böyük imarətdə qonaqlar üçün ayrılmış otaqlara, bəzisi də yaxında olan evlərinə getdi.

Sulla dinməz-söyləməz öz taxtında oturdu; o sanki dərin fikrə dalmışdı, əslində isə içdiyi şərabdan süstləşmişdi, – içənlər çox vaxt belə süst olurlar. Valeriya onun ciyinində tutub silkələdi.

– Hə, nə var! Gecə keçir, səhər yaxınlaşır. Öz otağına getmək vaxtı deyilmə?

Sulla bu sözləri eşidib gözlərini ovuşdurdu, yavaş-yavaş, vüqarla başını qaldırdı, arvadına baxaraq, dilini tərpədə-tərpədə dedi:

– Sən yemək otağında hər şeyi alt-üst elədin... sən... məni... kefdən qoydun... And olsun Stator Yupiterinə, bunu heç şeyə bənzətmək olmaz! Sən... Xoşbəxt Sullanın... Veneranın sevimlisi... hökmərin... əzəmətinini endirmək istədin. And olsun böyük allahlara, mən Romanın və bütün dünyanın hökmədariyam, mən istəmirəm ki, kim isə mənə ağalıq eləsin... İstəmirəm!..

Sullanın sönük bəbəkləri genişləndi: hiss olunurdu ki, o yenə də özünü ələ almaq, danışmağına, sərəxosluqdan keyləşmiş əqlinə hakim olmaq istəyir; bunu bacarmadı, başı yenə də ağır-agır sinəsi üstünə düşdü.

Valeriya mərhəmət və nifrətlə ona baxır, heç bir söz demirdi.

Sulla yenə də başını qaldırdı:

– Metrobi! Sən haradasan, əzizim Metrobi! Gəl, mənə kömək elə... mən bunu... bax bunu... qovmaq istəyirəm... rədd etmək istəyirəm... Qoy getsin... boynundakı uşağı da özü ilə aparsın... O mənim deyil...

Valerianın qara gözlərində hiddət qığılçımı parıldadı, o təhdidici hərəkətlə bir addım onun taxtına sarı irəlilədi, lakin birdən dayanıb nifrətlə ucadan dedi:

– Xrisoqon, qulları çağır, öz ağanı yataq otağına apar, o çirkin qəbirqazan kimi sərəxşdur!

Xrisoqon iki qulla Sullanı az qala sürüyə-sürüyə öz yatağına aparanda, o pis-pis söyüşlər söyür, mızıldaya-mızıldaya lənətlər yağdırıldı. Bu zaman Valeriya tamamilə özünü ələ almışdı. Stol üstünə salınmış süfrəyə diqqətlə baxdı, – Yuventina hələ də stolun altında gizlənmişdi; sonra nifrətlə üz-gözünü qırışdıraraq zaldan çıxbı öz otağına qayıtdı.

Sullanı yatağa qoyduqdan sonra o, gecənin qalan hissəsini və bütün səhəri yatdı, Valeriya isə, – bunu duymaq çətin deyildi, – heç gözünü də yummadı.

Sullanın xəstəliyi xüsusiylə son günlərdə ona daha çox əziyyət verirdi: bütün bədənini dözülməz bir gicimə tuturdu. O günortaya yaxın yatağından qalxdı, geniş toqasını alt köynəyi üstündən ciyinə atdı, qulluğunda duran qulların müşayiəti ilə, çox istədiyi Xrisoqonun ciyinə söykənə-söykənə hamama getdi. Hamam onun evinə bitişik bir yerde idi. Ora geniş atridən<sup>1</sup> keçib getmək lazımdı, atridoryan üslubunda qurulmuş gözəl sira sütunlarla bəzədilmişdi.

Sulla hamamın bayır otağına girdi; bu, mərmər divarlı, mozaik döşəməli qəşəng bir zal idi. Buradan bir qapı isti hovuza, biri duşa, biri də buxarlanması otağına açılırdı.

Sulla tünd-qırmızı örtük salınmış, balış qoyulmuş mərmər kresloda oturdu; qulların köməyi ilə soyunub buxarlanması otağına girdi.

Bu otağın da divarları mərmərdən idi. Otağın altındakı çən qızdırılır, oradan isti hava borularla döşəmədəki yarıqlardan otağa gəlirdi. İçəri girəndə sağ əldə yarımdairə şəklində mərmər alkov, onun da qabaq tərəfində isti sulu kiçik bir hovuz vardı.

Sulla buxarlanması otağına girən kimi taxçaya keçdi, buradakı çoxlu çəki daşlarından əvvəlcə ən yüngülünü qaldırmağa başladı. Çimən adam bu daşlarla gimnastik hərəkətlər edir, özünü tərlədirdi. Sulla yavaş-yavaş daha ağır daşlar qaldırdı; az sonra bədəninin tələdiyini görüb özünü isti sulu hovuzu atdı.

Mərmər pillədə oturaraq xoş bir rahatlıq hiss etdi: isti su onun çəkdiyi əzabı yüngülləşdirirdi, bunu Sullanın üzündəki xoş ifadədən duymaqla olurdu.

– Ah, nə yaxşıdır! Gör neçə saat idı, mən bu xoşbəxtliyi gözləyirdim!.. – Sonra da, həmişə ona kisə çəkən qula dedi: – Tez ol,

<sup>1</sup> Atri – qədim romalılarda evin mərkəz hissəsi. Başqa otaqlar bunun ətrafında olarmış.

tez ol, Diodor! Tez o qaşovu götür, qaşınan yerlərimi sürt. Bədənim yaman gicişir!

Diodor tunc qaşovu götürüb onun gicişən yerlərini sürtməyə başladı. O həmişə hamamdan sonra hökmədarın bədənini bununla sürətər, sonra da yağ çəkərdi.

Bu zaman Sulla Xrisoqona dedi:

– Mənim “Xatırələr”imin iyirmi ikinci kitabını tünd-qırmızı perqamentə tutdurduñmu? Srağagün mən onu sənə diktə eləmişdim, qurtardıqdan sonra da sənə vermişdim.

– Bəli, ağa; özü də ancaq sənin verdiyin nüsxəni deyil, qulkatiblərin köçürüdüyü on nüsxə surətlərini də tünd-qırmızı perqamentə tutdurmuşam.

– Afərin, Xrisoqon! – Sonra məmnuniyyətlə soruşdu: – Demək sən çalışmışan ki, on nüsxə də surətini çıxartsınlar?

– Bəli. Əlbəttə. Özü də ancaq son cildi deyil. Əvvəlki cildlərin də surəti çıxarılmışdır. Ona görə ki, bu nüsxələrdən biri sənin viləndakı kitabxanada, biri Romadakı evində, biri də mənim kitabxananda qalacaq. Bundan başqa hər cildin bir surətini Lukulla və Qortenziye bağışlarıq. Bu qədər nüsxəni müxtəlif yerlərə qoymaqla istəyirəm ki, sən onları ortaya çıxaranı kimi, ya sənin ölümün – qoy allahlar ölümü səndən uzaq eləsin! – Lukulla bu ixtiyarı verənə kimi, – bu axı sənin vəsiyyətində göstərilmişdir; – təsadüfən yanğın, ya başqa bir müsibət üz versə, bu kitablar itib-batmasın.

– Bəli, mənim vəsiyyətimdə... Mən öz vəsiyyətimdə sizin hamınızı... həyatın bütün dönüklüklerində həmişə sədaqətli dostum olan adamları nəzərə alıñsam... bunlar da çox deyil...

Korneli Xrisoqona ucadan dedi:

– Ah, belə demə, səndən xahiş edirəm! Dayan görüm, soyunma otağından qulağıma səs gelir...

Xrisoqon hamamdan çıxdı.

Sullanın üzü, bəlkə də, gecəki eyş-işrətdən sonra çox solğun görüñürdü; o elə bil ki, daha artıq qocalmışdı; dəhşətli ağrılarından şikayetlənirdi. Hamamda onun vəziyyəti daha da pisləşdi; sinəsində qəribə bir sıxıntı hiss edirdi. Buna görə Diodor onun bədənini qaşovlayan dan sonra Sirmionu çağırmağa getdi: rodoslu Sirmion azad edilmiş qul, həm də həkim idi, həmişə Sullanın yanında olardı.

Sullanı yuxu basırdı: o başını hovuzun kənarına qoydu və sanki yatdı. Ona xidmət edən qullar səssizcə kənara çekilib, taxçanın yanında, küncdə durdular; hətta qaşının yüngülçə hərəkəti ilə onları lərzəyə salan bu adama dinməz-söyləməz, qorxa-qorxa baxmağa başladılar.

Bir neçə dəqiqədən sonra Xrisoqon gəldi. Sulla diksinib, başını ona sarı çevirdi.

Xrisoqon qorxmuş halda hovuza tərəf yürüüb Sulladan soruşdu:

– Sənə nə oldu?

– Heç bir şey!.. Yuxu basan kimi oldu!.. Bu saat yuxu gördüm...

– Nə gördün?

– Keçən il ölü sevimli arvadım Tsetsiliya Metellani gördüm: məni yanına çağırırdı.

– Buna əhəmiyyət vermə, Sulla! Bu mövhumatdır!

– Mövhumatdır? Xrisoqon, yuxu barəsində sən niyə belə fikirdəsən? Mən həmişə yuxuya inanmışam, allahların yuxuda göstərdiklərini də həmişə yerinə yetirmişəm. Heç də təessüf etməmişəm.

– Sən həmişə yuxuda sənə deyilənlərə əməl etməklə deyil, öz əqlinlə və şücaətinlə müvəffəqiyyət qazanmışan.

– Yox, Xrisoqon, bu əql və şücaətdən daha böyük şeydir: mənə taleyim kömək etmişdir, tale həmişə mənə qarşı mərhəmətli olmuşdur, çünki çox vaxt mən ancaq ona bel bağlardım. İnan ki, tutduğum işlərin ən yaxşısı – tədbir görmədən, düşünmədən gördüyüüm işlərdir.

Sulla həyatında çoxlu çirkin işlər tutsa da, onun, doğrudan da, yüksək, şanlı işləri də olmuñdur. Bunları xatırladıqca, Sullanın qəlbə sakitləşir, üzü də bir az açılırdı. Xrisoqon fürsəti əldən vermeyib dedi ki, dünən qonaqlıqda verdiyin əmrə görə Qrani Kumadan gəlibdir, sənin sərəncamını gözləyir.

Sullanın üzü o saat hirsindən dəyişdi; qızardı, gözləri yırtıcı heyvan gözləri kimi parıldadı, xırıltılı səslə çığırı:

– Gətir bura... onu... bu saat... mənim yanımı... o həyasızı!.. O yeganə adamdır ki, cəsarət edib mənim əmrimi ələ salmışdır!.. O mənim ölümümü isteyir!

Sulla bunu deyib, sümükləri çıxmış ariq əlləri ilə hovuzun kənarından yapışdı.

– Hamamdan çıxana kimi gözləsən, yaxşı olmazmı?..

– Yox, yox... bu saat... getir bura!.. Mən isteyirəm ki, o mənim qabağında olsun.

Xrisoqon bayra çıxdı, elə o saat da edil Qrani ilə içəri girdi.

Bu möhkəm bədənli adamın qırx yaşı olardı. Onun kobud, adı sifətində hiyləgərlik və biclik ifadə olunurdu. Lakin Sullanın hamamına girəndə rəngi ağardı, nə qədər istəsə də, qorxusunu gizlədə bilmədi. İkiqat olub təzim edərək, əllərini dodaqlarına apararaq, həyəcandan titrəyən səslə dedi:

– Qoy allahlar xoşbəxt və alicənab Sullanı öz pənahunda saxlasın!

– Bəs sən iki gün əvvəl nə demişdin, alçaq, yaramaz adam! Menim hökmümü lağa qoymusan: bu hökm ilə mən, haqlı olaraq, səni xəzinəyə cərimə verməyə məcbur etmişdim! Sən də çığıraqçıqıra demisən ki, cəriməni verməyəcəyəm, çünki Sulla bu gün-sabah oləcək, cərimə də mənim üstündən götürülecek!

Qrani dəhşət içinde müzildəndi:

– Yox, yox, mən bunu deməmişəm!.. Bu böhtana inanma.

– Qorxaq! İndi sən tir-tir əsirsən? Amma insanların ən qüdrətli-sini, ən xoşbəxtini təhqir edəndə tir-tir əsməli idin!.. Alçaq!..

Sulla qan dolmuş gözlərini bərəldərək, hirsindən titrəyirdi. Qraninin üzünə bir sillə vurdu. Bədbəxt adam hovuzun yanında yerə sərildi. O hönkür-hönkür ağlayaraq yalvarır, aman diləyirdi. Çığraçıqıra deyirdi:

– Aman verin! Rehm edin! Yalvarıram sənə, bağışla məni!

Sulla lap özündən çıxaraq bağırırdı:

– Aman? Məni təhqir edən alçağa aman vermək?.. Bir halda ki, dəhşətli ağırlardan mən əzab çəkirem?! Yox, əclaf, sən bu saat burada, mənim gözümün qabağında oləcəksən!.. Mən sənin can verər-kən çapalamağından, xırıldamağından həzz almaq istəyirəm!..

Sulla dəli kimi çılgınlıq edir, qovrula-qovrula hər iki əli ilə xəstə bədənini qaşıyır, boğuq səslə qulların üstünə çığırırdı:

– Ay tənbəllər!.. Nə baxırsınız?! Tutun onu döyü! Ölənə kimi döyü... mənim gözümün qabağında. Boğun onu!.. Öldürün!..

Qullar görünür tərəddüd etdiyindən, Sulla son qüvvəsini toplayıb, qorxunc səslə bağırırdı:

– Boğun onu! Yoxsa, and olsun intiqam ilahələrinin məşəllərinə və ilanlarına, əmr edərəm sizin hamınızi çarmixa çəkərlər!

Qullar bədbəxt edilin üstünə cumdular, onu yerə yixib döyməyə, təpikləməyə başladılar, Sulla da, qan iyi duyan yırtıcı heyvan kimi çırpinır, dəli kimi bağırırdı:

– Elə, elə! Döyü, tapdayın! Bərk, bərk! Boğun o alçağı! Cəhən-nəm allahları xatirinə, boğun onu!

Qranidən güclü olan dörd qul, özlərini müdafiə etmək üçün heyvani instinktə uyaraq əmri yerinə yetirir, edili döyürdülər. Edil də özünü qorumağa çalışırıdı: o qüvvəli yumruqlarla qulları vurur, onların əlindən qurtarmağa çalışırıdı. Qullar əvvəl, öz ağalarının sözündən çıxmamaq üçün onu döysələr də, bərk döymürdürlər, lakin ağrından, həm də Sullanın söyüslərindən, dəlicəsinə bağırtılarından yavaş-yavaş qızışaraq Qranini elə sıxışdırırlar ki, o heç tərpənə də bilmədi. Qullardan biri hər iki əli ilə onun boğazını bərk-bərk sıxırdı, dizini sinəsinə qoyub var gücü ilə basdı, bir neçə saniyədə onu boğdu.

Sullanın gözləri az qalmışdı hədəqədən çıxsın, ağızı köpüklənmişdi, Qraninin döyülməsindən həzz alırdı, nəşələnirdi, get-gedə zəifləyen bir səslə çığıraraq qırıq-qırıq deyirdi:

– Elə... elə... bərk vurun! Əzin onu... Boğun!

Qrani ölürkən, Sulla hirsindən, bağırtıdan, tutulduğu çılgınlıq-dan lap zəifləyərək başını aşağı endirdi, sənən, güclə eşidilən bir səslə dedi:

– Köməyə gəlin! Ölürəm! Köməyə gəlin!..

Xrisoqon, ardınca da o biri qullar yüyürüb gəldi. Sullanı qaldırib oturtdular, küreyini hovuzun divarına söykədilər. Onun üzündə həyat sönümüşdü, göz qapaqları örtülmüşdü, bir-birinə sıxılan dişləri ağarırdı, dodaqları əyilirdi, bütün bədəni titrəyirdi.

Xrisoqon və o biri qullar Sullanın başına yiğisaraq onu düşdüyü bayığınlıqdan ayıltmaq istəyirdilər. Birdən Sullanın bütün bədəni ürpəsdi, onu bərk öskürək tutdu, sonra ağızından qan fışqıldı; o boğuq-boğuq inildəyərək, gözlərini açmadan öldü.

Bu qayda ilə, böyük olduğu qədər də zalim olan bu adam altmış yaşında həyatdan ayrıldı; onun amansızlığı və şəhvətpərəstliyi yüksək əqlinə, qüvvəli mənəviyyatına üstün gelirdi. O böyük işlər görəmişdi, lakin öz vətənini fəlakətlərə də sürükləmişdi; böyük sərkərdə kimi şöhrət qazanmışdı, eyni zamanda on pis vətəndaş kimi tarixdə ad qoymuşdu. Sullanın şəxsiyyətində şücaətni, qüvvətni, ya hiyləni,

riyakarlıqmı çox olmuşdu, – onun gördüyü işləri nəzərdən keçirdikdə bunu müəyyən etmək çətindir. Marinin tərəfdarı konsul Qney Papiri Karbon uzun zaman və cəsarətlə Sulla ilə vuruşmuşdur; o deyirdi ki, mən Sullanın qəlbində yaşayan aslan və tülküyə qarşı mübarizə aparanda tülkü ilə vuruşmaq mənim üçün daha çetin olmuşdur.

Sulla insana kef verən, könlünü ovudan hər cür zövq-səfadan, insanın arzu edə biləcəyi hər şeydən istifadə edərək öldü. Sullaya öz dövründə Xoşbəxt dedilər, o belə ada layiq görüldü, – əgər xoşbəxtlik arzu edilən şeyi əldə etməkdən ibarət isə, onda bu adın ona verilmesi yerində idi.

Sullanın son nəfəsi çıxan kimi Diodor adlı qul həkim Sirmionla hamama girdi. Diodor elə qapı ağızında çıçırdı:

– Çapar Romadan çox mühüm məktub getirib, onu...

Lakin Sullanın ölümü ilə əmələ gələn çaxnaşmanı görüb susdu, sözü yarımcıq qaldı.

Sirmion tez otağa girib əmr etdi ki, meyiti vannadan çıxarsınlar; elə orada, döşəmə üstündə balışlardan hazırlanmış yatağa qoydular. Sullanın bədənini müayinə etdi, nəbzini yoxladı, ürəyinə qulaq asdı, sonra başını qəmgin halda yırğalayaraq dedi:

– Hər şey bitmiş... o ölmüşdür.

Evtibidən məktub gətirən qul Diodorun ardınca hamama girdi. O şaşqın və qorxmuş halda künçə sixilib baş verən hadisəyə xeyli tamaşa etdi. Sonra Xrisoqonu bu evdə ən mötəbər adam hesab edib, ona yaxınlaşdı, məktubu verib dedi:

– Mənim xanımım gözəl Evtibida mənə əmr etmişdir ki, bu məktubu Sullanın öz əline verim. Amma allahlar mənə cəza vermək istədilər: mənim buraya gəlməyimə o vaxt imkan verdilər ki, gəlib insanların ən böyüünü ölmüş gördüm. Ona göndərilən məktubu sənə verirəm, çünki göz yaşlarını görüb bu qərara gəlirəm ki, sən onun ən yaxın adamlarından birisən.

Xrisoqon böyük müsibət içində idi; məktubu düşünmədən aldı, ona heç əhəmiyyət verməyib, tunikası ilə köynəyinin arasına qoydu. Sonra yenə də ağasının və hamisinin meyiti ilə məşğul olmağa başladı: bu vaxt onun bədənинə ətirli yaqlar sürtürdülər.

Sullanın ölüm xəbəri oṭrafə yayıldı, evdə hamı həyəcan içində idi. Qullar hamama yüydülər; indi oradan ah-vay və hönkürtü səsi

gəlirdi. Çapa-çapa Romaya gələn aktyor Metrobi bu vaxt nəfəsini dərmədən içəri girdi. Onun paltarı palçıga batmışdı, solğun üzündən göz yaşı töküldü. O çıçıra-çıçıra deyirdi:

– Yox, yox, bu ola bilməz!.. Yox, yox, bu doğru deyil!

Sullanın qurumuş, cansız cəsədini görüb hönkür-hönkür ağladı, meyitin yanına yixılıb, onun üzünü öpməyə başladı. O ucadan deyirdi:

– Sən mənsiz oldün, mənim misilsiz, əziz dostum!.. Son sözünü eşitmək... son busəni qəbul etmək mənə qismət olmadı... Ah, Sulla, əziz, sevimli dostum Sulla!

### *Səkkizinci fəsil*

## **SULLANIN ÖLÜMÜNÜN NƏTİCƏLƏRİ**

Sullanın ölüm xəbəri ildirim sürəti ilə bütün İtaliyaya yayıldı. Hər yerdə, xüsusiə Romada, əmələ gələn həyəcanı təsvir etmək yazımaqdan daha asandır.

İlk əvvəl hamı donub qaldı. Sullanın ölüm xəbərini dinməz-söyləməz qəbul etdilər. Lakin söz-söhbət, sorğu-sual başlandı: bu qəfil ölüm nə vaxt, harada və necə olmuşdu?

Olıqarxlar partiyası, patrisilər, dövlətlilər Sullanın ölümünü xalq müsibəti, misli görünməmiş bir itki hesab edib qəmgin olurdular. Onlar ucadan fəryad qoparır, tələb edirdilər ki, bu qəhrəman imperator şərəfi ile dəfn edilsin, ona, respublika xilaskarı və yarimallah kimi, heykeller qoyulsun, məbədlər tikilsin.

Sullanın azad etdiyi on min qul da onların səsinə səs verirdi. Sullanın partiyası qalib gəldikdən sonra onlar Sullanın şərəfinə on min kornelidən<sup>1</sup> ibarət bir triba<sup>2</sup> düzəltmişdilər; Sulla da proskripsiya qurbanı olanların əlindən alınmış mal-dövlətin bir hissəsini onlara vermişdi.

<sup>1</sup> Korneli – proskripsiya dövründə cəzalandırılmış və məhv olunmuş şəxslərin qulları Sulla tərəfindən azad edildi, onlara vətəndaşlıq hüquq verildi, korneli bunlara deyilirdi. Sulla onların vasitəsilə xalq yiğincəqlarına təzyiq göstərirdi.

<sup>2</sup> Triba – qədim Romada əhalinin bölündüyü qrupların (seçki dairələrinin) adı

Hər barədə Sulladan razı qalan bu on min adam minnətdarlıq göstərərək, həmişə onun dalında dururdu, həm də qorxurdular ki, Sullanın səxavətlə verdiyi mal-dövləti o öləndən sonra əllərindən alılar.

İtaliyada hələ yüz iyirmi min legioner vardı, onlar Sullanın tərəfini saxlayaraq, Mitridata, sonra da Vətəndaş müharibəsində Mariyə qarşı vuruşmuşdular. Bu legionerlərin çoxu vaxtılı Marinin tərəfdarı olan şəhərlərdə yaşayırdılar: Sulla Mari ilə vuruşanda bu şəhərlərin əhalisini qırmış, ya da qovmuş, onların mal-dövlətini legionerlərə vermişdi. Bu yüz iyirmi min əsgər öz rəhbərlərinə və hamilərinə pərəstiş edir, onun verdiyi imtiyazları silahla qorumağa hazırlıdılar.

Bəli, Sullanın tərəfini saxlayan bu böyük və qüdrətli partiya onun ölümünə yas tuturdu. Lakin minlərlə sürgün edilmiş, Sullanın amansız zülmünün qurbanı olan adam, Marinin çoxlu və qüvvətli tərəfdarları şadıyanlıq edirdi, onlar qohumlarının, dostlarının qatilinə, onların mal-mülküni əlindən alan adama açıqdan-açıqa lənətlər yağdırırdılar. Onlar dəyişiklik olmasının arzusunda idilər, həyəcan keçirildilər, intiqam almağa can atırdılar, qisas alacaqlarına ümid edirdilər. Plebeylər də onlara qoşulmuşdu, çünki Sulla onların bir çox hüququnu, mühüm imtiyazlarını əllerindən almışdı, onlar da bu hüquq və imtiyazlarının geri qaytarılmasını isteyirdilər. Xülasə, Sullanın ölüm xəbəri Romaya çaxnaşma salmışdı, hər yerdə söz-söhbət gedirdi, küçələrdə böyük izdiham görünürdü, – bir çox illərdən bəri belə izdiham nəzərə çarpmamışdı.

Hər yerə – Forumu, bazilikalara, portiklərin yanına, məbədlərə, dükənlərə, bazara – müxtəlif yaşılı, müxtəlif mövqeli adamlar yığışır, bir-birinə yeni xəberlər söyləyirdilər. Kimisi bu müsibətə bərkədən ağlayır, kimisi də zalım hökmdarı öldürən, respublikanı nəhayət, zülmdən xilas edən allahlara daha ucadan dua edirdi. Adamlar deyişirdilər, bir-birini hədələyirdilər, ürəklərdə saxlanan incikliyi, nifrəti qəzəblə ifadə edirdilər; ehtiraslar qızışır, zidd arzular, qorxular və ümidiłər meydana çıxırdı.

Həyəcan get-gedə artır və ciddiləşirdi. Konsullar bir-birinə düşmən iki partiyaya mənsub idilər. Onlar çoxdan bəri bir-biri ilə gizlin mübarizə aparır, lakin indi ehtiraslar daha da qızışmışdı, onlar döyüşə hazırlaşırdılar. Hər iki partiyanın rəhbərləri vardı, onlar eyni dərəcədə mötəbər və nüfuzlu adamlardı. Buna görə yaxın vaxtda vətəndaş müharibəsinin baş verməsi labüb idi.

Nüfuzlu vətəndaşlar, senatorlar və konsullar<sup>1</sup> həyəcanı sakitləşdirməyə çalışırdılar: islahat edəcəklərini, yeni qanunlar qoyacaqlarını, plebeylərə köhnə imtiyazlarını qaytaracaqlarını vəd edirdilər. Lakin bu sözlərin təsiri az olurdu: ehtiraslar get-gedə qızışırı.

Bir çox senatorlar, vətəndaşlar, Korneli tribasındaki azad olmuş qullar yas əlaməti olaraq saqqallarını qırxdırmırdılar, qara toqalar geyir, qəmgin-qəmgin şəhərdə gəzirdilər. Qadınlar da yas içində, saçlarını açıb tökərək, bir məbəddən başqa məbədə qaçırlar, allahlara yalvarırlar, onların himayəsini dileyirdilər, sanki Sullanın ölümü ilə Romaya böyük təhlükə üz verəcəkdi.

Sullanın düşmənləri onlara töhmət edir, ələ salıb gülürdülər. Bu adamlar Forumda, Romanın küçələrində şən bir halda gəzir, hökmədarın ölümünə sevinirdilər.

Sullanın ölümündən üç gün sonra şəhərin mərkəz hissəsində, müxtəlif sərəncamlar elan edilən və üç bazar günü asılı qalan məmər lövhələrdə, pretor albumlarında<sup>2</sup> belə bir epiqram görünürdü:

Romanın sahibi sayıb özünü,  
Gəzirdi qürurla diktator Sulla.  
Dağılmış Romanı ayağı altda  
Bilib, sevinirdi boş bir arzuyla.  
Görüb qürurunu, iddiasını  
Cəzasız qoymadı allahlar onu:  
Bitə yem elədi bu əqilsizi,  
Qalmadı Sullanın dünyada izi.

Başqa yerlərdə bu sözləri oxumaq olardı: "Rədd olsun dəbdəbə xərcləri üçün qoyulan qanunlar!" Sullanın hamı tərəfindən nifrətlə qarşılanan istibdadi xüsusişlə bu qanunlarda aydın görünürdü. Evlərin divarlarında belə sözlər yazılmışdır: "Biz tribunların şəxsi əmniyyətini tələb edirik!" Sulla bunu ləğv etmişdi. Bəzən də belə yazılar görünürdü: "Eşq olsun Qay Mariyə!".

Bu hadisələr cəsarətlə sübut edirdi ki, adamların fikrində böyük bir dəyişiklik əmələ gəlmişdi.

<sup>1</sup> Konsullar – əvvəller konsul olmuş adamlar

<sup>2</sup> Album – üzərinə ağ gips sürtülmüş taxta; pretorların sərəncamı bu lövhəyə yazılırdı.

Buna görə, Sullanın sağlığında da ona karşı ədavətini gizlətməyən Mark Emili Lepid indi işə girişərək, daha açıq danışmağa başladı: o yaxşı bilirdi ki, Marinin partiyası və xalq onun tərəfindədir.

Öz əqli və xeyirxahlığı ilə məşhur olan, Marka qarşı əks cəbhə tutan, Lutatsi Katul adlı başqa konsul, oliqarxlar partiyası ilə bağlı olsa da, kəskin çıxışlara, fitnə-fəsada əl atmayaraq, senatın və qanunun dalında möhkəm duracağını hiss etdirirdi.

Katilina da, əlbəttə, bu hərc-mercliyə girişmişdi. O, Sulla ilə yaxşı münasibətdə idi, lakin şöhrətpərəstlik fikirləri, borclar, ehtiraslar onu yeni bir şey axtarmağa sövq edirdi, indi o, heç bir şey itirmədən, çox fayda əldə edə bilərdi. Buna görə özü də, cavan, coşqun dostları da camaat arasında vurnuxur, narazı olanları qızışdırıldılar, sanki oda yağı tökərək, oliqarxiyaya qarşı nifreti artırıldılar.

Kurion və Lentul Sura, Tseteq və Qabini, Verres və Lutsi Bestia, Pison və Portsi Lekka xalqı iğtişaşa qaldırır, qəzəbini alovlaşdırır, qırğın salmağa çalışırdılar, düşməndən qisas alınağını, hayif çıxarılaçığını, hüquqlarının yenidən düzələcəyini vəd edirdi.

Ancaq Qney Pompeyla Mark Krass xalq arasında qazandıqları böyük şöhrətdən və nüfuzdan istifadə edərək var gücləri ilə çalışırdılar ki, sülh və əmin-amanlıq olsun, vətəndaşlara qanuna hörmət hissini aşasınlar, xalqa deyirdilər vətənə, respublikaya yazıığınız gəlsin, yeni vətəndaş müharibəsi bizə ancaq ziyan gətirə bilər.

Senat, Mitridata qalib gələn zəfər qəhrəmanının necə şərəflə dəfn olunacağına müzakirə etmek üçün Qostili kuriyasına yığılmışdı.

Qostili kuriyası təsvir etdiyimiz hadisədən beş yüz altmış il əvvəl hökmdar Tulli Qostili tərəfindən Palatin təpəsinin ətəyində tikilmişdi; qapısı komitsiyə sarı idi. Senat həmişə burada toplaşırı. Bu bina məbəd olmasa da, ona müqəddəs bir yer kimi baxırdılar. İçeriyə yol portikin altından idi, bu da məbəd astanasını xatırladırdı. Kuriya özü isə çərgül şəklində böyük bir zaldan ibarətdi, dörd tərəfdən də sira sütunlarla bəzədilmişdi; sütunların üstündə qalereya vardı. İndiki kimi mühüm hadisələr müzakirə ediləndə bu qalereyaya vətəndaşların gəlməsinə icazə verilərdi.

Aşağıda, senatorlar üçün yarımdaire şəklində üç sıra mərmər skamyaları vardı. Skamyaların üstünə ipək qumaş ya heyvan dərisi salılmışdı, bunların da üstünə balış qoyulmuşdu. Qapının qabaq tərəfində mərmər stol, iki də, konsullar üçün şahanə, bəzəkli kreslo vardi.

Baş senatorun yeri mərmər yarımdairedə, yuxarı sıraların ortasında idi. Konsulların qarşısında, dalları qapıya sarı, xalq tribunları<sup>1</sup> oturardı. Onlar ancaq yüz il əvvəl kuriyada özlərinə yer ala bilmüşdilər. Bundan qabaq xalq tribunlarının kreslosu portikdə, kuriyanın qapısı qabağında olardı, kuriyada isə senatın qərarları müzakirə edilərdi.

Sullanın şərəfinə dəfn mərasimi məsəlesi müzakirə edilərkən Qostili kuriyasının qalereyası da, komitsi de adamla dolu idi: oraya Korneli tribasından – saqqallarını qırxdırmamış, qara tunika geymiş beş min adam toplaşmışdı. Onlar Sullanı hay-küylə tərifləyirdilər. Qalan yeddi-səkkiz min vətəndaş onu söyüb yamanlayırdılar, – bunların da çoxu yoxsul, qara camaatdı.

Senatorların skamyalarında qeyri-adi canlanma vardi.

İclasın sədri Publi Servili Vati İsavrili idi. O, əvvəllər konsul olmuşdu, göstərdiyi şücaəti və əqli ilə şöhrət qazanmışdı. İclası açaraq konsul Kvint Lutatsi Katula söz verdi. Katul təvazökarlıq və xeyirxahlıqla söylədiyi nitqində Sullanın düşmənlərinə toxunmadan onun şanlı işlərindən – Afrikada Yuqurtanı əsir almasından, Xeroney ətrafında Arxelaya qalib gəlməsindən, Mitridati möglubiyyətə uğradaraq, Asiyaın içərilərinə qovmasından, Afinanı almasından, fəlakətli vətəndaş mühabibəsinə son qoymasından behs edirdi. Sonra da senata müraciət edərək, belə bir adamın həm özünə, həm də rəhbəri və sərkərdəsi olduğu Roma xalqına layiq şərəflə dəfn olunmasını xahiş etdi. Axırda təklif etdi, Sullanın meyiti böyük təntənə ilə Kumadan Romaya getirilsin, Mars çölündə dəfn edilsin.

Katulun qısa nitqini senatorların çoxu bəyənib öz razılığını ucadan bildirdi, qalereyadakılar isə böyük bir coşquluqla onu pislədi.

Səs-küy yavaş-yavaş sakitləşdikdən sonra Lepid ayağa qalxıb dedi:

– Atamız senatorlar, şücaətinə və qəlbinin nəcibliyini hamidən qabaq iqrar etdiyim və qədrini bildiyim adlı-sanlı yoldaşım Katulun fikri ilə şərık olmayıacağam. Lakin belə hesab edirəm ki, Katul vətənimizin mənafeyi və şərəfi üçün deyil, son dərəcə mərhəmətli olduğundan bu təklifi irəli sürmüdü, çünkü bu həm yersiz, həm də fəlakət törədə bilən, ədalətə zidd təklifdir. O ancaq öz alicənəblığına

<sup>1</sup> Xalq tribunları – əvvəller senatda danışmağa onların ixtiyarı yox idi. E.e. IV əsrin ortalarında tribunların senata daxil olmağa, mübahisələrdə iştirak etməyə, hətta senat iclasları çağırmağa ixtiyarı vardi.

görə, Lutsi Korneli Sullanın xeyrinə bu dəlillər ali məclisi – vəfat etmiş adamı imperatorlara məxsus bir şərəflə qaldırmağa, ona Mars çölündə şahanə bir dəfn mərasimi düzəltməyə sövq edə bilerdi. Mənim yoldaşım, mərhəmətinin çoxluğu üzündən, Sullanın ancaq yaxşı xidmətlərindən və nəcib işlərindən danışdı, lakin bu hökmədarın vətənimizin başına gətirdiyi müsibətləri, fəlakətləri, bədbəxtliyi, adamların öldürülməsini – qoy daha açıq deyək, qorxmayaraq, riyakarlıq və təşviş göstərməyək, – Sullanın adını ləkələyən cinayətləri, qəbahətləri yaddan çıxartdı, daha doğrusu, yaddan çıxarmaq istədi; Sullanın o cinayətkarlığı, xəbisliyi elə bir cinayətkarlıq və xəbislik idi ki, onlardan ancaq birini söyləmək – onun bütün şanlı işlərini, cəldiği qələbələri hafizəmizdən həmişəlik silmək üçün kifayətdir.

Bu dəfə senatorlar ucadan öz narazılıqlarını bildirdilər, qalereyada gurultulu alqışlar qopdu. Vati İsavrili boru çalanlara işarə etdi; boru səsləri xalqı sakitləşdirdi.

Emili Lepid nitqinə davam etdi:

– Bəli, açıq danışaq. Sullanın adı Roma üçün uğursuz bir ad kimi səslənir. O öz qəbahətləri və cinayətləri ilə adını elə ləkələmişdir ki, bu adı çəkən kimi – vətənin tapdanmış qanunları, tribunları, kon-sulları, çirkəba atılmış nüfuzları, ləyaqəti, ölkəni idarə etməkdə əsas götürülmüş istibdad, min-min günahsız vətəndaşın haqsız yera öldürülməsi, biabırçı, mənfur proskripsiyalar, soyğunçuluq, zorakılıq, oğurluq və başqa işlər yada düşür. Bunun hamısı onun əmri ilə, onun adı ilə respublikanı məhv etmək məqsədilə edildi. Belə bir adama, elə adama ki, onun adı hər bir namuslu vətəndaşa ancaq müsibəti günləri xatırladır, elə adama ki, o hər bir şıltاقığını, kefini, hər bir ehtirasını qanun dərəcəsinə yüksəldirdi, – belə adama biz istəyirik ki, bu gün şərəfli təntənə, şahanə bir dəfn mərasimi düzəldək, onun ölümünü bütün xalqın matəmi elan edək?

Bu necə olur? Doğrudanmı, biz respublikanı dağıdan Lutsi Sullanı Mars çölündə dəfn edəcəyik? O yerde ki, respublikanın banilərindən biri olan Publi Valeri Publikolanın<sup>1</sup> hamı tərəfindən pərəstiş

<sup>1</sup> Publi Valeri Publikola – rəvayətə görə, Tarkvin nəslinin qovulmasına kömək etmişdir: onlar şuluqluq salaraq Romada üşyan qaldırılmasına sebəb olmuşlar. Tarkvin nəslinin qovulması ilə respublikanın əsası da qoyulmuşdur (e.e. 510-cu ildə). “Publikola” (“Xalqın dostu”) ləqəbini də Publiyə ona göra vermişlər ki, o öz hörmətini bildirərək, onu təntənə ilə Mars çölündə dəfn etmişdir.

edilən məqbərəsi yüksəlir?! Heç yol vermək olarmı ki, senatın xüsusi əmri ilə keçmiş zamanların ən məşhur, ən xeyirxah vətəndaşları dəfn edildiyi Mars çölündə, – dövrümüzün ən nəcib, ən istedadlı vətəndaşlarını sürgün edən, ya öldürünen bir adamın cəsidi basdırılsın? Keçmişdə atalarımızın göstərdiyi xeyirxahlıq görə mükafatlandırmağı bir şəylə bu gün qəbahəti mükafatlandırmışa bizim haqqımız varmı? Biz axı niyə, nə məqsədlə ləyaqətimizə, vicdanımıza zidd olan belə alçaq iş tutaq?

Bəlkə də iyirmi yeddi legiondan qorxduğumuz üçün belə edirik? Bu iyirmi yeddi legion Sulladan ötrü vuruşmuş, indi də vuruşmağa hazırlıdır, çünkü Sulla onları İtaliyanın ən gözəl yerlərində yerləşdirmişdir, həmin yerlərdə Sulla öz amansızlığını daha çox və daha şiddətlə nümayiş etdirmişdir. Ya bəlkə də, on min alçaq quldan qorxaraq belə hərəkət edirik, – Sulla adətlerimizin, qanunlarımızın eksinə olaraq, özbaşına, qəddarlıq şıltığına görə onları azad etmiş, onlara, Roma vətəndaşı adı kimi ən yüksək, ən hörmətli ad vermişdir?! Lap elə tutaq ki, Sullanın uğursuz hökmranlığı dövründə bizdə əmələ gələn ruh düskünlüyü ya qorxu nəticəsində, onun sağlığında vətəninizin qanunlarına əməl etmək üçün heç kəs xalqı və senati ayağa qaldırmağa cürət etmirdi. Lakin Romanın hamisi bütün allahlar nəminə, atamız senatorlar, sizdən soruşuram: indi bizi məcbur edən nədir ki, haqsızlığı bir haqq kimi qəbul edək, alçaq, iyrənc bir vətəndaşı böyük qəlbli bir insan kimi yüksəldək, ancaq ən böyük, ən xeyirxah insanların layiq olduğu şərəfi Romanın ən pis, ən əxlaqsız oğullarından birinə göstərməyi burada qərara alaq?

Ah, atamız senatorlar, mənə imkan verin, vətənin taleyi üçün ümidsiz olmayım; mənə imkan verin – mərdliyin, xeyirxahlığın, şəxsi ləyaqət hissini, vicdanın hələ də bu ali məclisə xas olduğuna ümid bəsleyim! Mənə sübut edin ki, Roma senatorlarının qəlbində hələ də alçaqcasına qorxu deyil, yüksək şəxsi əzəmet hissi üstündür. Məşəl kimi alovlanı bilən yeni vətəndaş hərc-mərcliyinin baş verməməsi üçün bu təklifi rədd edin! Lutsi Korneli Sullanın böyük vətəndaşa, məşhur imperatora layiq olan bir şərəfle Mars çölündə dəfn edilməsi təklifini – vicdana sığmayan, nalayıq bir təklif kimi rədd edin!

Mark Emili Lepidin sözü gurultulu alqışlarla qarşılandı. Onun bu təsirli, cəsarətli nitqini ancaq qalereyada oturan plebeylər deyil, bir çox senator da öz alqışları ilə mədh etmişdi.

Doğrudan da, Mark Emilin sözləri məclisə çox böyük təsir bağışlayaraq həyecana səbəb oldu, – Sullanın tərəfdarları belə bir şeyi heç gözləmirdi, arzu da etmirdi.

Buna görə Böyük Qney Pompey konsulun nitqindən sonra səsküy kəsilən kimi yerində qalxdı. Bu, Roma dövləti xadimlərinin ən çox sevilən, hörmət edilən, həm də ən cavanlarından biri, senatorların ən məşhuru idi. Pompey natiq deyildi, onun nitqi rəvan, səlis və gözəl olmasa da, hiss ilə, ürekden gələn sözlərlə dolu idi. O, Lutsi Korneli Sullanı ölümü münasibətilə təriflədi, lakin parlaq zəfərlərini, nəcib işlərini mədh edib göylərə qaldırmadı, tutduğu biabırçı işlərini müdafiə etmədi, pislədi. Bu məsələdə Sullanı deyil, Sullanın yaşadığı pis şərait müqəssir gördü. Bu dəhşətli vaxtda şərait özü hökmən lazımı tədbirlər tələb edirdi: respublika pozğun hala düşmüdü, qanunlara etinasızlıq adət şəklini almışdı, ictimai işlərdə ehtiraslar hədsiz bir azığılığa tutulmuşdu, həm qara camaatin, həm də patrisilərin əxlaqı pozulmuşdu, – Sulla, belə bir şəraitdə dövlət başında dururdu.

Pompeyin səmimi, sadə və təsirli nitqi hamiya, xüsusilə senatorlara böyük təsir bağışladı. Pompeyin nitqindən sonra çıxışlar daha artıq idi. Bununla belə konsul Kvint Lutatsi Katulun təklifi əleyhinə Lentul Sura çox gözəl danışdı, Kvint Kurionun çıxışı isə çox müvəffəqiyyətsiz oldu. Katulun təklifi səsə qoyuldu. Oradakı senatorların dördən beşi bu təklifə səs verdi. Onların içərisində – Publi Vati İsavrili də, Qney Pompey də, Mark Krass da, Qay Skribonian da, Kurion da, Qney Korneli Dolabella da, Mark Avreli Kotta da, Qay Avreli Kotta da, Mark Tulli Dekula da, Korneli Stsipion Asiyalı da, Lutsi Litsini Lukull da, Appi Klavdi Pulxr da, Kassi Varr da, Lutsi Qelli Poplikola da, Kvint Qortenzi də, öz işləri və xeyirxahlığı ilə məşhur olan konsul rütbəli bir çox adamlar da vardi.

Katulun təklifi əleyhinə səs verənlər içərisində Mark Emili Lepid də, Sergi Katilina da, Lentul Sura da, Lutsi Kassi Longin də, Tseteq də, Autroni də, Varquntey də, Livi Anni də, Portsi Lekka da və Kvint Kurion da vardi. Sonralar onların hamısı Katilinanın qiymətində iştirak etmişdilər.

Bəzi senatorların tələbi ilə təklifi gizlin səsə qoydular. Nəticəsi belə oldu: Katulun təklifinə üç yüz iyirmi yeddi, əleyhinə isə doxsan səs verildi.

Sullanın tərəfdarları qalib gəldilər. Sonra iclas başlandı. Bütün xalqı böyük həyecan büründü. Həyecan hər yerə yayıldı: Qostili kuriyasından komitsiyə keçdi. Bu həyecan müxtəlif partiyalarda coşqun nümayiş şəklini aldı. Bəziləri Lutatsi Katulu, İsavrili Vatini, Qney Pompeyi, Mark Krassı alqışlayırdı, – onlar açıqca Sullanın tərəfdarı idilər. Bəziləri də, daha hay-küylə və təntənə ilə Mark Emil Lepidi, Sergi Katilinanı və Lentul Suru təbrik edirdi: məlum olmuşdu ki, onlar Katulun təklifi əleyhinə inadla mübarizə etmişlər.

Pompey ilə Lepid, indicə qurtaran mübahisəni qızgrün surətdə müzakirə edə-edə kuriyadan çıxanda, portikin yanında, həyecana gəlmış camaat içərisində az qaldı toqquşma əmələ gəlsin, bu da respublika üçün böyük bir təhlükə ola bilərdi, cünki nəticədə vətəndaş mühərribəsi baş verərdi; belə bir mühərribənin də nələr törədəcəyini qabaqcadan görmək çətindi.

Min-min adam konsul Lepidi təbrik edirdi. Minlərcə başqa vətəndaş da, başlıca olaraq Kornelilər, etiraz əlaməti olaraq Böyük Pompeyi alqışlayırdılar. Adamlar bir-birini hədələməyə, yamanlamaga, təhqir etməyə başladılar. Pompeylə Lepid əl-ələ verib camaat içərisindən keçməsəydi, hərəsi də ucadan öz tərəfdarlarını dilə tutmasayıd, heç şübhəsiz, qan töküle bilərdi. Onlar camaatı nizam-intizama, sakit olmağa çağırır, hamının sakitcə dağlılışb evlərinə getməsini xahiş edirdilər.

Bu öyünd-nəsihət, müvəqqəti də olsa, toqquşmanın qabağını aldı, lakin Romanı həyecandan qoruya bilmədi: aşxanalarda, meyxanallarda, ən izdihamlı yerlərdə, Forumda, bazilikalarda, portiklərdə şiddətli mübahisələr gedir, qanlı dalaşlar olurdu. Küçə vuruşmalarında ölen ya yaralanan adamların qohum-əqrəbasından bu gecə ağlayanlar az olmadı. Xalq partiyasından olan bəzi dəliqanlılar Sullanın adlısanlı tərəfdarlarının evlərini yandırmaq da istədilər.

Romada belə işlər olarkən, Kumada, behs etdiyimiz hadisə üçün heç də az əhəmiyyətli olmayan başqa işlər verirdi.

Sullanın qəfil ölümündən bir neçə saat sonra, əvvəllər hökmdar olan bu adamin villasında böyük bir çaxnaşma baş verərkən Kapuyaya bir adam gəldi. O, sir-sifətindən, geyimindən qəladiatora oxşaşırdı. Gələn kimi də Spartakı, onu harada görə biləcəyini soruşdu: görünür, Spartakla görüşməyə tələsirdi.

O, ucaboylu, Herkules bədənli bir adamdı və yəqin ki, böyük qüvvəyə malikdi; bu da ilk baxışda nəzərə çarparırdı. Qəşəng deyildi, ona çirkin də demək olardı: yaman çopur idi, qara idi, qaraqabaqdı, üzünün kobud xətlərində mehribanlıq az idi. Qara, diri gözlərində vəhşicəsinə, amansız ifadə vardi, lakin bu gözlərdən igidlik alovu da saçıldı. Uzun, sıx, şabalıdı saçı, çoxdan qırılmamış saqqalı üzündəki vəhşiliyi tamamlayırdı.

Bu nəhəng adam belə görünüşə malik olsa da, dərhal özünə qarşı rəğbet hissi oyadırdı: duyulurdu ki, o çox cəsarətlidir, kobud görünüsə də, səmimidir, simasında vəhşilik hiss olunsa da, nəcib qürura malikdir, bu qürur onun bütün hərəkətlərində nəzərə çarparırdı.

Qul əsas binadan xeyli uzaqda olan qladiatorlar məktəbinə, Sparta-kın dalınca gedəndə, gələn adam Sullanın sarayından qladiatorlar məktəbinə aparan xiyabanda gəzmişir, villanın hər yerini bəzeyən gözəl heykəllərə tamaşa edirdi.

Heç on beş dəqiqə keçməmişdi ki, qul qayıtdı, Spartak da iti addımlarla, az qala yüyürə-yüyürə onun ardınca gəlirdi. Pəhləvan biçimli adam ona tərəf yüyürdü. Qladiatorlar qucaqlaşdırılar, bir neçə dəfə bir-birini öpdüler. Əvvəlcə Spartak danışdı:

— Hə, Enomay təzə nə xəbər var, danış!

Qladiator aydın, təmiz, xoş səsle dedi:

— Təzə xəbərlər hamısı köhnədir. Məncə, yatan, hərəkət eləmə-yən, heç bir iş görmək istəməyən adam alçaq tənbəldir. Spartak, əzizim, daha vaxtdır, biz gərək qılıncları ələ alaq, üsyən bayrağını qaldıraq!

— Sus, Enomay! And olsun germanların hamisi allahlara, sən bizim işimizi məhv etmək istəyirsən!..

— Yox, mən istəyirəm ki, bizim işimiz böyük qalibiyyətlə qurtarsın.

— Ay dəliqanlı! Çığırmaqla da işə kömək etmək olarmı? Ehti-yatla, ağılla iş görmək lazımdır, — biz ancaq onda müvəffəqiyyət qazana bilərik.

— Müvəffəqiyyət qazanarıq? Haçan axı, — mən bunu bilmək istəyirəm! Mən istəyirəm ki, bu iş mənim sağlığında gözümün qabağında olsun!

— Qiyanın vaxtı yetişəndə biz ayağa qalxacaqıq.

— Vaxtı yetişəndə? Deməli ki, sonralar... bir gün gələr... Bilir-sənmi, qiyam kimi, üsyən planları kimi meyvələrin yetişməsini sürətləndirən nədir? Hünər, mərdlik, cəsarət! Ləngidiyimiz bəsdir! Başlıayaq, onda hər şey öz-özünə gedəcək, görərsən!

— Qulaq as mənə. İnsanların ən səbirsizi, səbr elə. Bu üç ayda Lentul Batiatın məktəbindən bizim tərəfimizə neçə adam cəlb eləyə bilmisən?

— Yüz otuz.

— On min qladiatordan yüz otuz nəfər!.. Sənə elə gəlir ki, bizim bir ildən də artıq gördüyüümüz işin meyvəsi yetişmişdir, ya da, heç olmasa, əkdiyimiz toxum bitmişdir, cücerib bolluca zoğ atmışdır, zəhmətimiz hədər getməmişdir?

— Üsyən qalxan kimi bütün qladiatorlar gəlib ona qoşulacaq! Bu da albalı kimi olacaq: biri o birisini çəkib aparacaq.

— Onlar bizim kim olduğumuzu, nə etmək istədiyimizi, planımızı yerinə yetirmək üçün nə kimi imkanlara malik olduğumuzu bilməsələr, bizə necə qoşula bilərlər? Yoldaşlarımız bizə nə qədər çox inansalar, biz qalib gələcəyimizə daha artıq ümidi edə bilərik.

Coşqun təbiətli Enomay ona cavab vermədi, deyilən sözləri düşündü. Spartak əlavə etdi:

— Məsələn, sən, Enomay, bu vaxta qədər nə eləyə bilmisən, sən axı Lentul Batiatın məktəbindəki on min qladiatorun ən güclüsü, ən cəsarətlisən? Sən öz gücünə, mərdliyinle hamidan üstün olduğunu halda, öz nüfuzundan necə istifadə etməlisən? İttifaqımıza neçə adam yiğmişan, neçə adam cəlb etmişən? Bizim məqsədimiz çoxlarınəmə bəlliidir? Sənə çox da elə inanmayan, sənin coşqun təbiətindən, özbaşınalığından, yüngülməcəzləndən qorxan adam yoxdurmu? Çoxlarımı Kriksi, ya da məni tanırı, bizə hörmət bəsləyir, qədrimizi bilir?

— Mən sənin kimi oxumuş deyiləm, sənin kimi də gözəl, inandırıcı danışa bilmirəm, elə buna görə də sən bizim aramızda olmalsan. Mən də çox çalışdım ki, bizim lanista Batiat səni öz məktəbinə qılınc təlimi müəllimi götürürsün. Bax, bu da onun məktubu. O səni Kapuyaya çağırır. — Enomay toqasına taxdığı bürmələnmiş nazik papirusu çıxarıb Spartaka verdi.

Spartakın gözləri parıldadı: kağızı qapıb həyəcandan titrəyən əli ilə papirusun möhürüni qopartdı, məktubu oxumağa başladı.

Lanista Batiat yazırkı ki, sənin məharətin və igidliyin barədə çox eşitmışəm, səni qladiatorlar məktəbinde şagirdlərlə məşğul olmaq üçün Kapuyaya çağırıram bunun da əvəzində yaxşı yemək, çoxlu maaş vəd edirdi.

— Ay ağılsız Enomay, bəs niyə gələn kimi məktubu mənə vermədin, söz-söhbətə bu qədər vaxt itirdin? Axi, mən elə bunu gözləyirdim, ancaq buna ümid edə bilmirdim. — Spartakın qəlbini həyecan və sevincə dolu idi; o gülerüzlə ucadan dedi: — Mənim yerim oradadır, orada, o on min mənim kimi bədbəxt yoldaşlarının arasında! Mən orada qladiatorların hər biri ilə ayrılıqda, sonra da hamısı ilə yavaş-yavaş söhbət edərəm, onların da qəlbində mənim qəlbimi isidən inamı alovlandıram. Oradan müəyyən edilən gündə, verilən şərti işaret ilə on min döyüçüsü olan bir ordu meydana çıxar. On min qul zəncirlərini qırar, bu zəncirlərin həlqələrini zalimlərin sıfətinə cirparlar! Bu on min qul mənfur zəncirlərinin dəmirindən qalibiyət qılıncları qayırılar!.. Ah, nəhayət, nəhayət, yuvaya girib, o ilan bala-larının dişlərini itilərəm, onlar da dikbaş, lovğa Roma qartallarını çalarlar!

Spartak sevincindən özünü itirərək, Batiatın məktubunu bir də oxudu, sonra qoltuğuna qoydu. O gah yoldaşını qucaqlayıb, gah xiabanda yeyin-yeyin gəzişir, gah da Enomayın yanına qayıdır, dəli kimi öz-özüne rabitəsiz sözlər mızıldayırdı.

Enomay Spartaka baxır, bilmirdi ki, onun bu halına təəccübmü etsin, ya sevinsinmi. Spartakın bir az sakitləşdiyini görüb dedi:

— Sənin bu işdən belə razı qaldığını görüb, özümü xoşbəxt hiss edirəm. Bizim İttifaqa girən yüz otuz yoldaşımız gör necə sevinəcək! Onlar səni sebirsizliklə gözləyirlər, ümid edirlər ki, böyük işlər görəcəksən!

— Burası pisdir ki, onlar çox şey gözləyirlər.

— Yanımıza gələrsən, bizim o şuluqcu dəliqanlıları sakit elərsən.

— Axi onlar sənin ən yaxın dostlarındır, deməli, onlar da sənin kimi coşqun dəliqanlılardır... Bəli, bəli, başa düşürəm. Doğrudan da mənim Kapuyada olmayım xeyir getirər, yoxsa onlar bizim bütün işimizi məhv edərlər. Mən onları düşünürəm, tez-telesik hərəkət etməyə qoymaram.

— Spartak, and olsun bizim dostluğunumuza, mən bütün qəlbimle sənə sədaqətli olacağam, sənin sözündən çıxmayaçağam, hər işdə vəfali köməkçin olacağam.

Onlar susdular.

Enomay diqqətlə Spartaka baxırdı; həmişəki sərt baxışlarında şəfqət və məhəbbət ifadə olunurdu. Birdən o, ucadan dedi:

— Bilirsən, Spartak, biz ilk dəfə Puteoladakı iclasda görüşəndə bəri, — bundan bir aydan çox keçmişdi, — qəşəngleşmişən, qadın kimi incələmişən... Başıla... məni, mən ayrı şey demək isteyirdim... demək isteyirdim ki, sən müləyimləşmişən... “Qadın kimi” sözü sənə yaraşmış...

Enomay bunu deyib birdən susdu, çünkü Spartakın üzü dəyişmiş, rəngi qaçmışdı: o, əlini alına çekərək, astadan bir neçə kəlmə söz dedi, — elə astadan dedi ki, nəhəng Enomay bunu eşitmədi.

— Ay allahlar! Bəs o qadın?..

Azadlıq eşqi, məzлumlara bəslədiyi qardaşlıq məhəbbəti, intiqam arzusu, qalibiyət ümidi zavallı rudiarını son dərəcə həyecanlandırmışdı, lakin bu həyecan birdən söndü, o, başını aşağı salıb sakit durdu, xatirelər aləminə daldi.

Onlar xeyli susdular. Spartak qəmgin fikirlərə dalaraq birçə kəlmə də söz demədi: onun qəlbində ağır mübarizə gedirdi, sinəsi ağır-agır qalxıb enirdi. Enomay əllərini döşündə çarpazlayaraq, ayaq üstə durmuşdu, onun fikirləşməsinə mane olmurdu, üzünə ürək yanğısı ilə baxırdı: rudiarının çəkdiyi əzab üzündə ifadə olunurdu.

Nəhayət, bu vəziyyətə dözmədən, yoldaşının qəlbinə toxunma-mağā çalışaraq, müləyim səsə, şəfqətlə dedi:

— Spartak, deməli, sən bizi atırsan?

Frakiyalı Enomaya baxaraq ucadan dedi:

— Yox, yox, heç vaxt! Heç vaxt! — Onun bütün bədəni titrəyirdi, aydın, mavi gözləri yaşla dolmuşdu. — Mən bacımı ataram, onu...

— Spartakın dili dolaşdı, sonra sözünə davam etdi. — Mən hər şeyi ataram, hər şeyi... amma heç vaxt! Heç vaxt!.. — Bir az susduqdan sonra əlavə etdi: — Enomay, mənim bu halima fikir vermə... Ardimca gəl! Sultanın evində bu gün böyük yas olsa da, mətbəxdə sənin üçün yeməye şey tapılar. Ancaq bizim İttifaqımız barəsində birçə kəlmə də söz danışma, qətiyyən qəzəblənmə, ağızından pis söz çıxartma!..

Spartak bunu deyib, qladiatoru saraya apardı.

Lutsi Korneli Sullanın dövlət hesabına dəfn olunması, ona şahanə hörmət göstərilməsi haqqında senatın qərarı elan edildikdən on gün sonra onun cənazesini müşayiət edən dəfn mərasimi hökmdarın villa-sından yeddi təpə üstündə salınmış Romaya sari yola düşdü.

İtaliyanın hər yerindən mərhuma ehtiramını bildirmek üçün adam gəlmışdı. İkiçarxlı cənazə arabası Kumadan yola düşəndə arabanın qabağınca və dalınca konsul Lutatsi Katuldan, iki yüz senator-dan, iki yüz də Roma atlısından başqa – Kumanın, Kapuyanın, Bayının, Herkulananun, Neapolun, Pompeyin, Puteolanın, Liternin, Kampanyanın başqa şəhər və kəndlərinin bütün patrisiləri gəldi. Mərasimdə İtaliyanın bütün munisipi<sup>1</sup> və şəhərlərinin nümayəndələri, iyirmi dörd liktor, konsul bayraqları, Sullanın tərəfində vuruşan bütün legionların qartalları, sərkərdəyə son hörmətlərini göstərmək üçün könüllü surətdə bütün silahları ilə gələn əlli mindən çox legioner iştirak edirdi. Romadan gəlmiş, köləlikdən azad edilmiş Korneli tribasından bir neçə adam yas paltarında cənazə arabasının ardınca, onların da dalınca, dəstə-dəstə şeypur, fleyta və kifara çalanlar, əyinlərdə boz stola, yas paltarı geymiş minlərlə hörmətlə xanımlar, İtaliyanın müxtəlif yerlərində Kumaya gəlmış yiğin-yığın insanlar gedirdi.

Hökmdarın balzamlanmış, ətirli yağlar sürtülmüş cəsədini – paludament<sup>2</sup> deyilən tünd-qırmızı, qızılı çalan imperator mantiyasına bürüyüb, ikitərəfli zinətli arabaya qoymuşdular. Arabaya, sanki qara ağacdan qayrılmış altı qara at qoşulmuşdu. Arabanın ardınca, hamidan qabaqda Sullanın Tsetsiliya Metelladan olan uşaqları – Favst və Favsta, bir də Valeriya, Qortenzi, sonra Sullanın qardaşı Servi Sullanın uşaqları – Publi və Servi Sulla, onların da dalınca Sullanın qara toqa geymiş yaxın qohumları, bir çox dostları, tanışları, azad edilmiş qullar gedirdi.

Dəfn mərasimi on gün yavaş-yavaş hərəket etdi. Hər kənddən, hər şəhərdən ona yeni-yeni adamlar qoşulur, sıraları artırırdı, mərasimə daha böyük təntənə, görünməmiş ehtişam verirdi.

<sup>1</sup> Muniципi – qədim Romada: özünü idarə edən tamhüquqlu şəhər və kənd icmaları

<sup>2</sup> Paludament – sərkərdənin hərbi plası

Romadan on minə qədər romalı çıxıb, Appi yolu ilə Sullanın cənazəsini getirən mərasimə tərəf irəliləyirdi.

Təntənəli dəfn mərasimi Kapen qapısına çatanda desinqator deyi-lən tənzimatçı, mərasimin ehtişamını daha da artırmaq üçün, camaati nizama salmağa başladı, – dəfnin təşkil olunması senatın sərəncamı ilə ona tapşırılmışdı. O iki saat bu işlə məşğul oldu. Nəhayət, təntənəli mərasim şəhərə daxil oldu.

Dəfnin tənzimatçısı, tünd-boz toqa geymiş on iki liktorun müşa-yiəti ilə hamidan qabaqda gedirdi. Sonra – dəfn musiqisi çalan uzun fleytalı musiqiçilər, onların da ardınca yas paltarı geymiş beş yüzdən artıq ağıçı qadın gəlirdi. Bu qadınlar saathesabı muzd ilə ağlayır, fəryad edir, saçlarını yolar, ölü adamın gördüyü işlərini, şücaətini uca-dan tərifləyirdilər.

Tənzimatçı ağıçı qadınlara dövlət xəzinəsi hesabına bol zəhmət haqqı veriləcəyini qabaqcadan söyləmişdi, buna görə onların ağla-ması, göz yaşı tökməsi tamamilə səmimi görünürdü, elə bil ki, lap ürəkdən ağlayırdılar. Ağıçıların sözündən elə çıxırdı ki, Sullanın xeyirxahlığı – Kamill və Tsitsinatın, Fabritsi və Fabi Maksimin, Katon və Stsipionun məziyyətlərindən yüksəkdir, bunlarla heç müqayisə oluna bilməz.

Ağıçıların ardınca – qəmgin havaları ətrafa yayılan başqa musiqiçilər, sonra da iki mindən artıq bir dəstə legioner, vətəndaş və kor-nelilər gəlirdi: onlar tez-tələsik hazırlanmış iki mindən çox qızıl çələng aparırdılar: çələnglər şəhərlərin, Sullanın tərəfində vuruşan legionların, həm də onun dostlarının hədiyyəsi idi.

Sonra viktimari<sup>1</sup> gəlirdi: o, Sullanın xoşladığı heyvanları dəfn tonqalı yanında kəsəcəkdi. Viktimarıdən sonra qullar Lutsi Korneli Sullanın ata-babasının, o cümlədən hökmdarın ulu babası Rufin Sulla-nın mumdan qayrılmış təsvirini gətirirdilər; Pirr<sup>2</sup> İtaliyaya hücum etdiyi zamanlar Rufin Sulla iki dəfə konsul seçilmişdi. O namuslu və igid adamdı, qanuna zidd olaraq, on girvənkədən artıq müxtəlif gümüş əşyası varmış. Sullanın dostları onun ata-babasının təsvirində başqa Yunanistanda, Asiyada, İtaliya müharibələrində qalib gələrkən

<sup>1</sup> Viktimari – qurban kosən kahının köməkçisi

<sup>2</sup> Pirr – Epirin padşahı, e.ə. 280-ci ildən romalılara qalib gəlmiş; lakin Benevent ətrafında e.ə. 275-ci ildə meğlub olmuş, Arqosun mühəsirosunda e.ə. 272-ci ildə ölmüşdür.

ona verilən çələngləri, hamiliyi və başqa döyük mükafatlarını da aparırdılar.

Onların ardınca bir dəstə başqa müsiqicilər, sonra da Metrobi gəlirdi. O özünü elə qrimləmişdi ki, ölü dostuna daha çox oxşasın; Sullanın paltarını geymiş, fərqlənmə nişanlarını taxmışdı. Aktyora tapşırılmışdı ki, Sulla həyatda necə idisə, onun surətini yaratsın.

Yolun hər iki tərəfində canlı çəpər kimi duran camaat Metrobiyə dördgözlə baxırdı. Metrobinin dəlinca ən cavan, ən qüvvətli senatorlar bir-birini əvəz edərək, Lutsi Korneli Sullanın meyiti qoyulmuş qaş-daşla bəzədilmiş qızıl kəcavəni aparırdılar; meyitin üstü imператорlara məxsus çox qiymətli fərqlənmə nişanları ilə örtülmüşdü. Kəcavənin ardınca Sullanın arvadı, uşaqları, qardaşı uşaqları, başqa yaxın qohumları və dostları gəlirdi, hamısı da yas paltarı geymişdi, üzdən də böyük müsibət içinde olduqları görünürdü.

Sullanın qohum-əqrəbasından sonra kahinlər kollegiyası: əvvəl avqular, sonra da flaminlər gəlirdi. Hər avqurun əlində əyri əsa vardı, bu onları başqa kahinlərdən ayran elamətdi. Hamidan qabaqda Yupiter kahini – dial, sonra Mars kahini – martsial, Romul kahini – kvirinal, Flora, Pomona flaminləri və başqaları gəlirdi, hamısı da tətənəli mərasim libasında idi, başlarına da mitrayal oxşayan papaq qoymuşdular. Papağın yuxarısı yun qaytanla bəzədilmişdi, qayıtan mərsin budağı keçirilmişdi.

Flaminlərdən sonra on iki salin<sup>1</sup> kahini gəlirdi, bunlar “Vuruşmaya gedən Mars” kahinləri idi. Geydikləri tikmə naxışlı tunikaların üstündə bellerinə enli, hərbi tunc toqa bağlamışdilar, ciyinlərinə tünd-qırmızı qəşəng trabeya<sup>2</sup> atmışdilar, sol yanlarında qılınc vardı; sol əllerində qalxan, sağ əllerində dəmir əsa tutmuşdular; arabir bu əsa ilə xidmətçilərinin piyada apardıqları müqəddəs qalxana vururdular.

Salinlərdən sonra – heyvan içalatı ilə fala baxan qaruspik, mühabibə elan edən və sülh bağlayan fetsial və arval<sup>4</sup> deyilən Tserera ilahəsi kahinləri gəlirdi. Heyvan içalatı ilə fala baxanların əlində şirmayı

bıçaq vardi, bu da qurban kəsərkən gördükleri işin simvolu idi. Büyük hörməti olan nəcib, isməli Vesta kahinləri – bakır qızlar qısa kətan tunika, üstündən də stola geymişdiler, başlarına, ciyinlərinə qədər enən, tünd-qırmızı haşiyeli ağ örtük salmışdilar, saçlarını boyunlarının ardına yiğmaq üçün alınlarına ağ sarğı bağlamışdilar.

Vesta kahinlərinin ardınca epulon deyilən yeddi başqa kahin gəlirdi: onlar on iki Razılıq allahı üçün kəsilmiş qurbanlardan qonaqlıq düzəldirdilər. Həm ümumxalq şənliyi, həm də ictimai fəlaket günlərində bu allahların şərəfinə çox böyük qonaqlıq təşkil olunardı. Hazırlanmış dadlı xörəkləri kahinlər özləri yeyirdilər, çünki on iki razılıq allahı heykəlləri mərmər ağızları ilə yemek yeyə bilməzdi, bunu çox asanlıqla başa düşmək olar.

Sonra da Sivilla<sup>1</sup> kitabları detsemvirləri<sup>2</sup>, kurion deyilən otuz nəfər din xidmətçiləri gəlirdi; kurionlardan hər birini otuz kuriya seçərdi. Kahinlərin tətənəli yürüşü, başda baş kahin olmaqla, dəbdəbeli latiklava geymiş on iki pontifiklə<sup>3</sup> tamamlanırdı. Kahinlərdən sonra senat, atlılar, xanımlar, ən adlı-sanlı kübar patrisi qadınlar və başqa arvadlar, saysız-hesabsız camaat, onların da ardınca Sullanın xidmətçiləri və qulları gəlirdi: xidmətçilər və qullar Sullanın döyük atını, həm də çox istədiyi atlarını və itlərini gətirirdilər, bu heyvanlar Sullanın meyiti yandırılanda qurban kəsiliçəkdi.

Tətənəli defn mərasiminin sonunda Sullanın sərkərdəliyi altında vuruşan legionlar gəlirdi. Bu zəhmli qoşun dəstəsi nizam-intizama çox ciddiyətlə riayət edirdi. Saysız-hesabsız plebeyler dəfn mərasimi keçən bütün küçələrə dolmuşdu, legionların yürüşü onlara həm xoş gəlirdi, həm də canlarına qorxu salırdı. Plebeylərin çoxunun ürəyi nifret və ədavətlə dolu idi.

Tətənəli defn mərasimi Kapen qapısından keçib, elə həmin adlı uzun və enli küçə ilə irəlileyərək, Stator Yupiteri məbədində tərəf uzanan küçəyə döndü, allobroqlara qələbə çalan Fabinin şərəfinə qurulan Zəfər tağından keçib, Müqəddəs küçə ilə gedərək, Forum

<sup>1</sup> Sivilla – qədim yunanlarda və romalılarda gələcəkdən xəbər verən kahin qadınlar. Rəvayətə görə, Kapitoli məbədində saxlanılan Sivilla kitablarında Romanın taleyi qabaqcadan söylənmişdir.

<sup>2</sup> Detsemvirlər – qədim Romada dövləti idarə edən on nəfərdən ibarət kollegiya

<sup>3</sup> Pontifik – qədim Romada kahinlərin baş kastasının üzvü

<sup>1</sup> M i t r a – keşşələrin dini ayində qoymuşları papaq

<sup>2</sup> Salin – qədim zamanlarda düzələn mars kahinləri kollegiyası

<sup>3</sup> Trabeya – nümayiş paltarı: tünd-qırmızı zolaqlı ağ pləş

<sup>4</sup> Arval – on iki kahindən ibarət “arval (əkin) qardaşları” mayın ortalarında Roma şəhərini gezib dolanar, bol məhsul əldə etmək üçün allahılara dua edərdilər.

meydanına daxil oldu, kuriyada Rostra tribunasının<sup>1</sup> qarşı tərəfindən Sullanın daş məqbərəsi qoyulmuşdu.

Əvvəl senat, sonra athlar, daha sonra qoşun, ən axırda da camaat hönkür-hönkür ağlayaraq vay-şivən qopardı. Sullanın oğlu Favst həddi-bülüğa yetmədiyindən və kişi toqası geymədiyindən, adətə görə, matəm sözü söyləmədi, buna görə əvvəl Publi Servili Vati, sonra konsul Katul, axırda da Böyük Pompey danışdı. Bu adamlar Sullanın şücaətini, tutduğu böyük işlərini xatırlayaraq, onu ancaq tərifləyə-tərifləyə yüksəldirdilər. Onlar danışdıqca, Sullanın sağlığında müxtəlif səbəblərə görə onun, həm də oliqarxlar partiyasının tərəfdarı olanlar inildəyə-inildəyə ağlayırdılar, qorxurdular ki, hökmədarın ölümündən sonra bu partiya tənəzzülə uğrasın.

Sonra təntənəli dəfn mərasimi əvvəlki qayda ilə Mars çölünə tərəf hərekət etdi. Mamertin küçəsini keçib Ratumen, sonra da enli, uzun Lata küçəsinə çatdırılar. Dəfn münasibətə Lata küçəsində çoxlu tağ qurulmuşdu; tağları mərsin və sərv ağacları budağından hazırlanmış çolənglə bəzəmişdilər. Nəhayət, dəfn mərasimi Mars çölünün ortasına gəlib çatdı: Sullanın meyiti burada yandırılacaqdı.

Dəfn ayını hər şey hazırlanmışdı. Kəcavəni tonqalın qabağında yerə qoydular. Valeriya yaxına gəlib mərhumun gözlərini yumdu, adətə görə, onun ağızına qara pul qoydu: bu pulu Sulla, onu Axeront dalğalarından keçirən Xaronta verməli idi. Valeriya bunu etdikdən sonra Ölünün dodaqlarından öpdü və, adətə görə, belə dedi: “Əlivə! Təbiətin qanununa görə biz hamımız sənin ardınca gələcəyik”. Musiqiçilər qəməgin havalar çaldı; musiqi çalındıqca viktimarılər çoxlu qurban kəsdi; kəsilən heyvanların qanını südə, bala və şorabə qatıb tonqalın ətrafına səpdiłər.

Bundan sonra meyiti yola salanlar tonqala ətirli yaqlar tökdü, üstüne cürbəcür xoş qoxulu şeylər, güldən-çiçəkdən, dəfnə yarpağından hazırlanmış saysız-hesabsız çeləng atdılar: çelənglər bütün tonqalın üstünü örtdü, ətrafinı da büründü.

Bu zaman Sullanın məktəbindəki qladiatorların döyüşü başlandı. Döyüşdə ancaq Artoriks iştirak etmirdi: Spartakın xahişi ilə Valeriya ona əmr etmişdi ki, Kumada qalsın. Az vaxtda bütün qladiatorlar bir-birini öldürdü: dəfn mərasimi döyüşlərində qladiatorların heç biri sağ qala bilməzdı.

Dəfn ayinlərindən sonra Böyük Pompey libitinarinin əlindən məşəli aldı, ölen dostuna böyük hörmət bəslədiyi bildirmək üçün özü dəfn tonqalını yandırdı: Sullanın meyiti odda yanmayan azbest ağa bükülüb tonqalın üstünə qoyulmuşdu.

Afrikanı istila edən gənc triumfatorun mərhuma göstərdiyi bu hörmətə cavab olaraq, gurultulu alqış səsləri bütün Mars çölünə yayıldı. Tonqal bir anda tutuşdu, alov onun hər tərəfinə yayıldı, ətirli, qatı tüstü duman kimi tonqalı bürüdü.

Uzun illər boyu Romanı və İtaliyanı titrədən, adı bütün dünyada gur-gur guruldayan bir adamın bədənidən yarım saatın içində bir az sür-sümük və kül qaldı. Ağıcı qadınlar göz yaşı tökə-tökə, ağrı deyə-deyə bu sümükləri və külü çox diqqətlə yiğib – zəngin naxışlar, gözəl inkrustasiya ilə zinət verilmiş tunc urnaya<sup>1</sup> tökdülər.

Hökmdarın külü tökülmüş urnanı müvəqqəti olaraq bir məbədə qoydular: Sulla bu məbədi bir neçə il əvvəl Eskvilin qapısı yaxınlığında, Qay Marinin tərəfdarlarının qalib gəldiyi yerdə Müzəffər Herkulesin adına tikdirmişdi. Senatın qərarına görə, Mars çölündə, meyitin yandırıldığı yerdə, dövlət hesabına möhtəşəm bir məqbərə tikilməli, urna da ora köçürülenə kimi bu məbəddə qalmalı idi.

Ağıcı qadınlar Sullanın sür-sümüyünü və külünü urnaya yiğana kimi viktimarılər iki yüz iyirmi səbət ətirli şey yiğdilar: bunlar qadınlarin Mars çölünə gətirdiyi ətirli şeylərdən qalmışdı. Onlar hökmdarın xatirəsi üçün xoş qoxulu qatrandan və mumdan iki heykəl qayırdılar: heykəllərdən birində Sulla, o birisində liktor təsvir edildi.

Spartak da Sullanın lanistası kimi dəfn mərasimində iştirak etməli və qladiatorlar döyüşəndə orda olmaq üçün boz tunika və boz pləş geyməli idi. O şagirdlərinin bir-birini öldürməsinə ürok yanğısı ilə baxır, qəzəbini güclə gizlədirdi: o, bunlara ancaq qılınc təlimini öyrətməmişdi, Məzəlumlar İttifaqının sırrını də açıb söyləmişdi. Dəfn mərasimi qurtaranda Spartak rahat nəfəs aldı – indi o hara istəsə gedə bilərdi. O çox güclü olduğundan camaati yara-yara Mars çölündən uzaqlaşmağa başladı. Bu çox çətin idi, çünki dəfn mərasimində yüz minlərcə adam vardi: onlar dalğalı dəniz kimi səslenir, uğuldayırdı, Lata küçəsinə axışaraq, şəhərə tərəf gedirdi.

Gün batmışdı, hava qaralırdı, Əbədi şəhər üstünə qaranlıq çökürdü, lakin buludlar hələ üfüqdə tünd-qırmızı rəngə boyanmışdı, sanki od-

<sup>1</sup> Rostra tribunası – qədim Romada Forum meydanında qoyulmuş tribuna

<sup>1</sup> Urna – yandırılmış meyit külü tökülen qab (latınca)

tutub yanındı; bu, Romanın etrafındaki təpələrin başını bürüyən dəhşətli bir yanğına oxşayırı.

Minlərlə insan yiğini, six sıralarla irəliləyən legion qoşunundan da six halda, ağır-agır hərəkət edirdi. Onların arasında bu təntənəli dəfn bərəsində və belə şərəfli təntənəyə layiq görülmüş Sullanın özü haqqında cürbəcür fikirlər söylənilirdi.

Spartak başqalarına nisbətən çox iti gedirdi. O hər addımda yeni insanlar içərisinə düşür, bu gün bütün fikirləri məşğul edən hadisəyə dair bir-birinə zidd rəylər eşidirdi.

– Sən necə bilirsən: Sullanın külü tökülen urna Müzəffər Herkules məbədində çoxmu qalacaq?

– Əminəm ki, qəzəblənmiş camaat, Romanın və bizim xalqın şərəfi naminə, tezliklə o urnanı parça-parça edəcək, içindəki külü də havaya sovuracaq.

– Əksine, əmin olaq ki, Romanın faydası naminə sizin kimi alçaq quldurları tezliklə Tullianda boğazlayacaqlar.

Başqa yerde belə danışq eşidilirdi:

– Mən sənə deyirdim axı, Roma bədbəxtdir, biz hamımız bədbəxtik! Vay bizim halımıza! Sullanın sağlığında, Sulla burda olma-yanda heç kəs cəsarət edib döyişiklik haqqında düşünə də bilməzdi.

– Amma indi... Qoy Yupiter buna yol verməsin!.. Bədbəxt qanunlar!..

– Qanunlar? Hansı qanunlar?.. Qulaq as, Ventudey, bax o adam, Sullanın insanın bütün hüquqlarını, allahların əmrini kobudca ələ salmasını, təhqir etməsini qanun adlandırır!..

– Qanun? Qanunlardan kim damışır? Siz bilirsinizmi qanun nədir? Qanun – hörməcək torudur! Milçəklər orada ilişib qalır, amma arılar onu qırıb dağıdır.

– Doğrudur, Ventudey!

– Afərin, Ventudey!

– And olsun Vulkanın dəmirçixanasına! Sizdən soruşuram: əgər hər gün adını ləkələyən, çirkaba atan bir adama şahane hörmət göstərilirse, gör onda – Yupiter bunu bizə rəva görməsin! – gör onda sabah birdən Böyük Pompey ölsə nə olacaq?!

– Bura bax, bu dəmirçi nə əllaməlik eləyir?

– Bu Vulkan perəstişkarı Marinin tərəfini saxlayır.

– Heç bilirsəm Pompey ölsəydi, nə olardı?

– Onu Hemoniyadan atardılar.

– Doğru da elərdilər.

– Bize niyə axı xeyirxah, vicdanlı olmayı öyrədirler, amma bədxah adama sağlığında dövlət və əzəmet verilir, öləndən sonra da onu ilahiləşdirirlər?

– Sən haqlısan! Xeyirxahlıq qoy hirrxanaya getsin, onun yeri oradır!

– Ədaləti Tarpey qayasından atmaq lazımdır!

– Bütün bu köhnə şeyləri cir-cindir alverçisinə vermək gərək!

– Bütün bu məziyyətlər, əzəmet gərək üçuruma atılsın!

– Yaşasın Sulla!

– Yaşasın cəlladın bacısı azadlıq!

– Yaşasın sarsılmaz, əbədi On iki cədvəl qanunları! İndi onlar Diogenin plaşına oxşayır: patrisilər qılıncı onu ələ dəlik-deşik etmişdir ki, bu lövhələrdən daha heç baş çıxarmaq olmur!

– Əcəb qanunlardır?! Kim onları necə istəyirsə, ələ də anlasın, izah ələsin – onda heç kəs qanunşunasdan geri qalmaz!

Açı istehzalar, hazırlıqlıqla söylənilən tutarlı sözlər mizraqlar kimi ara vermədən oliqarxların üzərinə yayıldı. Spartak, Ratumen qapısına çatana kimi belə sözlərdən çox eşitdi. Sullanın dəfnində iştirak edənlərin bir hissəsi Ratumen qapısının qabağına toplaşmışdı; təntənəli dəfn mərasimi Mars çölünə çatanda onlar lap arxada idilər, amma indi şəhərə qayıdanda qabaqda gedirdilər. Onların çoxu dəfn mərasimi ilə maraqlanaraq gələn plebeylər idilər. Bu adamlar Sulleya nifrat edirdilər.

Spartak dirseklerini işə salaraq, özünə yol aça-aça qala bəndinə çatdı, buraya ilk gələnlərdən biri oldu. Qarovalxanadan şəhərə girdi. Roma sanki ölmüşdü; adam görünmürdü, küçələr boş idi, adətən, günün bu vaxtında bu yerlər çox izdihamlı olardı. Spartak tez Yuli Rabetsinin qələbi məktəbinə getdi. Burada Krikslə görüşəcəkdi: səhər Kapen qapısında onunla ötəri görüşmüştü.

İki rüdiarının söhbəti çox səmimi, çox canlı oldu, çox da uzun sürdü. Kriks də Spartak kimi Sullanın tonqalı yanında qələbi döyüşərkən bir-birini öldürməsindən çox narazı idi. Spartak bu qırğından hələ özünə gelməmişdi: o istər-istəməz döyüş yerində olmalı idi.

Kriks Spartakı tələbsdirdi ki, Lentul Bitiatın təklifini qəbul edib Kapuyaya, onun qladiatorlar məktəbinə getsin, az müddətdə öz tərəfinə mümkün qədər çox adam cəlb etsin.

Kriks kobud, lakin odlu danışındı; sözünün axırında dedi:

– İndi işimizin müvəffəqiyəti bütünlükə səndən asılıdır. Spartak, indi hər şey sənin əlindədir. Əger qəlbin qulları azad etmək arzusundan daha qüvvətli bir hissə qapılmışsa, onda bizim bu böyük işimizin qalibiyyətlə qurtarmasını görmək ümidi həmişəlik məhv olacaqdır.

Bu sözləri eşidəndə Spartakın rəngi ağardı; o, dərindən ah çəkərək dedi:

– Kriks, mənim qəlbim necə qüvvətli hissə qapılsa da, heç şey, eşidirsənmi, bu dünyada heç şey məni bu böyük işə xidmət etməkdən çəkindirə bilməz, heç şey məni bir an da olsa, tutduğum yoldan döndərə bilməz, heç şey, heç kəs məni öz niyyətimdən üz döndərməyə məcbur edə bilməz!

Onlar çox danışdılar. Bütün məsələlər haqqında razılığa gəldikdən sonra Spartak Krikslə vidalaşıb ayrıldı, Yuli Rabetsinin məktəbindən çıxıb, Sultanın varislərə qalan evinə sarı yöneldi. O yeyin-yeyin gedirdi; küçələr dəfn mərasimindən qayıdan camaatla dolmuşdu.

Spartak evin astanasına ayaq qoyanda qapiçı ona dedi ki, Mirtsa səbirsizliklə səni konklavin yanındakı otaqda gözləyir. Sultanın arvadı istəmədiyi adamların gözündən yayınmaq, başsağlığına gələnlərin zəhletökən sözlerini eşitməmək üçün bu otağa çəkilmişdi.

Spartakın ürəyi bərk döyündü, sanki bədbəxtlik üz verəcəyini duymuşdu. O, Valeriyanın otaqlarından yeyin-yeyin keçəndə bacısı onu görüb ucadan dedi:

– Axır ki, gəldin! Xanımım bir saatdan çoxdur səni gözləyir!

Mirtsa Spartakın gəldiğini gedib Valeriyaya söylədi, sonra da Valeriyanın buyruğu ilə Spartakı onun otağına apardı.

Valeriya çox qəmgin və solğunu; qara stola geymişdi; üzündə boz vual vardi, – bu vəziyyətdə o daha gözəl görünürdü.

Oturduğu taxtdan qalxıb bir neçə addım Spartaka tərəf gəldi:

– Spartak!.. Mənim Spartakım!.. Sən məni sevirsənmi? Yenə də məni dünyada hamidan çox istəyirsənmi?

Spartak başqa fikirlərə dalmışdı, bu fikirlər ona iztirab verirdi, son günlərdə onu təşvişə salırdı, bir-birinə zidd hissələr mübarizəsi qəlbini didirdi, – buna görə Valeriyanın bu gözənlənməz sualına heyret etdi, ona dərhal cavab verə bilmədi.

– Valeriya, niyə bunu soruştursan? Mən səni heç məyusmu etmişəm? Sənə bəslədiyim mehribanlıqda, xilaskarlıqda, sədaqətdə şübhəni oyatmışam? Axi, sən mənim vəfat etmiş anamı, əsarətdə, nəzarətçinin qamçısı altında ölen bədbəxt arvadımı əvəz etmisən. Dünyada sən mənim üçün hamidan əzizsən. Sən mənim yeganə sevgimsən, sənə qəlbimdə məbəd qurmuşam!

Valeriyanın gözləri parıldadı; fərəhlə ucadan dedi:

– Ah! Mən hemişə belə sevginin həsrətində idim, bunu uzun zaman arzu etdim, mümkün olmadı. Spartak, düz deyirsən? Sən məni dediyin kimi də sevirsənmi? Sən məni hemişə sevəcəksənmi?

Frakiyalı həyəcandan titrəyən səslə dedi:

– Bəli, bəli! Həmişə! – Sonra Valeriyanın qarşısında diz çökdü, əllərinə alıb sığa-sığa, öpə-öpə dedi: – Həmişə sənə bir ilahə kimi pərəstiş edəcəyəm... hətta əger... Hətta onda ki...

Daha bircə kelmə də söz söyləyə bilmədi, hönkür-hönkür ağladı.

Valeriya təşviş içinde, səsi qırıla-qırıla rudiyanın gözlərinə diqqətlə baxa-baxa dedi:

– Sənə nə oldu? Nə oldu? Niyə ağlayırsan?.. Spartak... de görüm... de görüm... – onun alnıandan öpə-öpə bağrına basdı.

Bu anda kim isə qapını yavaşca döyüd.

Valeriya piçilti ilə dedi:

– Qalx. – Sonra həyəcanını bacardığı qədər yatırıldı, səsinə qətiyyət verib soruşdu: – Mirtsa, nə var?

Kəniz qapı dalından cavab verdi:

– Qortenzi gəlib, səni görmək istəyir.

Valeriya ucadan dedi:

– Gəlib? – Elə o saat da əlavə etdi: – Qoy məni bir dəqiqə gözləsin, xahiş elə azca gözləsin...

– Yaxşı, xanım.

Valeriyanın qulağı bayırda idi: Mirtsanın ayaq səsləri kəsilən kimi tez Spartaka dedi:

– Budur, o gəlib... ona görə də səni gözlərkən elə həyəcanlı idim... buna görə soruşdum: məndən ötrü hər şeydən keçməye

hazırsanmı? Axı o... Qortenzi... hər şeyi bilir. O bilir ki, biz bir-birimizi sevirik.

Spartak həyəcanla:

– Ola bilməz! – dedi. – Necə axı?.. Haradan bilir?

– Sus!.. Mən heç bir şey bilmirəm... Bu gün o bu barədə ağızından bir neçə söz qaçırtdı... Dedi ki, axşam gələcəyəm... – Valeriya qapı pərdələrindən birini qaldırdı: – Gizlən burada... bu otaqda... Səni heç kəs görməz, amma sən hər şeyi eşidərsən... onda görərsən ki, Valeriya səni necə sevir.

Valeriya Spartaki yan otaqda gizlədib, piçilti ilə əlavə etdi:

– Hər nə olsa dillənmə, qimildanma. Eşidirsən? Səni çağırma-yınca burada olduğunu bildirmə.

Valeriya pərdəni salıb əllərini ürəyinin üstünə qoydu, sanki onun çırpıltısını susdurmaq istəyirdi; divanda oturdu; bir az sonra özünü elə alaraq, sərbəst və sakit halda, adı səsi ilə kənizi çağırıdı:

– Mırtsa!

Qız qapı ağızında göründü.

Valeriya ona sarı döndü:

– Sənə əmr etmişdim, Qortenziyə söylə ki, mən öz otağında təkəm. Əmrimi yerinə yetirdinmi?

– Necə əmr etmişdin, elə də ona dedim.

– Yaxşı, çağır onu.

Az sonra məşhur natiq – boz tunikada, qara rəngli toqada, qaş-qabaqlı, təkəbbürlə bacısının otağına girdi; saqqalını on beş gün idi ki, qırxdırmamışdı.

Valeriya dedi:

– Salam sənə, əziz Qortenzi!

Qortenzi narazı halda cavab verdi:

– Salam sənə, bacım! – Sözünü kəsərək, qəmgin halda xeyli susdu.

– Əziz qardaşım, otur, açıqlanma, mənimlə səmimi və açıq danış.

– Mənim başıma böyük bir müsibət gəldi – bizim sevimli Sulla vəfat etdi. Görünür, bu az imiş: mənə başqa bir bədbəxtlik də üz verdi, mən bunu heç gözləmirdim, buna layiq də deyildim ki, eşitdim ki, mənim anamın qızı, həm özünə, həm də Messela nəslinə, Sullanın ailə şərəfinə hörmət etməyi unudaraq, mənfur gladiatorla

biabırçı əlaqəyə girişib, özünü rüsvay etmişdir. Ah, Valeriya, mənim bacım, bu nə işdir tutmusan?!

– Qortenzi, sən məni məzəmmət edirsən, sözlərin mənə çox ağır gelir. Özümü müdafiə etmədən əvvəl, səndən bir şey soruşmaq istəyirəm, cünki buna haqqım var: bunu sən haradan eşitmisən?

Qortenzi başını qaldırdı, əlini alnınə çekərək qırıq-qırıq dedi:

– Çox yerdən eşitmışəm... Sullanın ölümündən altı-yeddi gün sonra Xrisoqon, bax, bu məktubu mənə verdi.

Qortenzi əzilmiş papirusu Valeriyaya uzatdı. Valeriya tez məktubu açıb bu sözləri oxudu:

*“İmperatora, hökmdara, Veneranın sevimlisi, Xoşbəxt Lutsi Korneli Sullaya dostluq salamı.*

“Adətən qapı üstündə yazılan: “İtdən qorun” sözləri əvəzinə, indi sən öz evinin qapısına: “İlləndən qorun!”, daha doğrusu: “İllənlardan qorun!” sözlərini yaza bilərsən, cünki sənin evində iki ilan yuva salıb: Valeriya və Spartak.

Qəzəbin ilk coşqunluğuna qapılma, onları güd, özün görəcəksən ki, gecə vaxtı, xoruz banında sənin adını biabır edirlər, ailə şərəfini ləkələyirlər, hamını qorxuya salan tir-tir titrədən, dünyanın ən qüd-rətli adamını elə salırlar.

Qoy allahlar sənə uzun ömürlər versin, səni belə müsibətdən xilas etsin”.

Valeriya məktubun ilk sətişlərini gözdən keçirəndə qıpqrımızi qızardı; lakin kağızı oxuyub qurtardıqda üzü mum kimi saraldı.

Sonra dişlərini bir-birinə sixaraq, boğuq səslə soruşdu:

– Bu məktubu Xrisoqona kim verib?

– Təəssüf ki, o nə qədər fikirləşdisə, məktubu gətirən adamı, onun kim tərəfindən göndərildiyini xatırlaya bilmədi. Yadında olan ancaq budur ki, məktubu gətirən qul Sullanın ölümündən bir neçə dəqiqə sonra Kumaya gəlibmiş, Xrisoqon onda elə həyəcanlı, elə ümidsiz halda imiş ki, məktubu düşünmədən almış, onu ancaq altı gündən sonra oxumuşdur. Məktubu kimdən aldığıni, necə aldığıni heç xatırlamır.

Valeriya bir az susduqdan sonra sakitcə dedi:

– Mən səni inandırmaq istəməyəcəm ki, adını gizlədərək çuguluq edən o adamin sözü sübut deyil, bunun əsasında da Qortenzi,

qardaşım, sən məni, Valeriya Messalanı, Sullanın dul qalmış arvadını təqsirləndirə bilməzsən...

— Bir sübut var: Metrobi dostunun ölümündən çox dərd çəkir, onun namusunu ləkələyən adamdan qisas almayı özü üçün müqəddəs vəzifə hesab edir, buna görə də Sullanın ölümündən on-on iki gün sonra mənim yanına gəldi, Spartakı sevdiyini mənə dedi. O özü ilə bir kəniz də gətirmişdi. Bu kəniz Metrobini Kumadakı sarayda sənin otağıyla yanaşı otaqda gizlədibmiş. Metrobi orada, gecədən çox sonra Spartakın sənin yanına gəldiyini öz gözü ilə görmüşdü.

Valeriya busələrinin, sözlerinin, sevgi sırlarının mənfur bir kənizə, Metrobi kimi alçaq adama məlum olduğunu biləndə sifəti dəyişdi, acıqlı-acıqlı ucadan dedi:

— Bəsdir, bəsdir! Bəsdir, Qortenzi! Sən öz məzəmmətini bildirdin, indi də mən danışacağam, qulaq as!

Yerindən qalxıb əllərini sinəsində çaprazladı, gözləri parıldaya-parıldıya qardaşına baxdı, qürurla başını qaldırıb dedi:

— Bəli, mən Spartakı sevirəm, nə olsun ki? Bəli, sevirəm, bütün qəlbimlə sevirəm!.. Nə olsun ki?

Qortenzi lap özünü itirdi, yerindən qalxıb, ümidsiz halda ucadan dedi:

— Eh böyük allahlar, böyük allahlar!

— Allahları rahat burax, onlar səni eşitmirlər! Yaxşısı budur qulaq as, gör mən nə deyirəm!

— De...

— Bəli, mən Spartakı sevirəm, sevirəm, sevəcəyəm də!

Qortenzi hiddətlə ona baxıb sözünü kəsdi:

— Valeriya, kəs səsini!

Valeriya dikbaşlıqla və inadla sözünü təkrar etdi:

— Bəli, sevirəm, sevirəm, həmişə də sevəcəyəm... Səndən soruşram: bundan kimə nə?

— Qoy Yupiter səni öz pənahında saxlasın! Valeriya, məni dəhşət alır, sən lap ağlıni itirmisən!..

— Yox, mən ancaq qadınam, bu qadının qərarı budur ki, sizin bütün zülmkar qanunlarınızı pozsun, pozacaq da, sizin bütün mənəsiz xurafatınızı, ənənələrinizi rədd etsin, sizin bütün dözülməz qızıl zəncirlərinizi qırsın, — siz, dünya fatehləri, bu zəncirlə qadınların el-ayağını bağlamışınız! Bax, mənim istəyim budur! Qardaşım, səni

əmin edirəm ki, bu işə can atmaq heç də adamın öz əqlini itirməsini, fikrinə qaranlıq çökəməsini göstərmir, bəlkə bunun əksini göstərir: bu əqlin işıqlanmasına işaretdir. Bəli, bəli, deməli, o alçaq təlxək, o hoqqabaz məni təqsirləndirir, o elə alçaq, elə çirkin adamdır ki, ərləri onunla görüşən bütün qadılarda qısqanlıq hissi oyadır... O məni təqsirləndirir! Bu, doğrudan da, qəribədir! Mən bir şeyi başa düşmürəm: sən Qortenzi, Metrobinin məni təqsirləndirməsinə belə böyük əhəmiyyət verirsən, onda niyə senata təklif etmirsen ki, onu əxlaq ürf-adət senzoru seçsinlər?! O, Roma ürf-adətinə, əxlaqına tamamilə layiq bir senzor ola bilərdi. Metrobi Vesta bakır qızlarını mühafizə edən bir adam olardı! Quzuları otlağa aparan canavar! İyrənc Romalıda birçə bu çatışır! Sullanın adam qırmaqla rüsvay etdiyi bu şəhərdə onun adına heykəller qoyulur, məbədlər qurulur; həmin bu şəhərdə ona icazə verildi ki, On iki cədvəl qanunları sayəsində mənim otağımın yanında bütün gecələrini iyrənc eyş-işrət məclislərində keçirsin. Ey vətenimizin qanunları! Siz nə ədalətli qanunlarsınız, həm də sizi necə istəsən izah etmək olar!.. Bu qanunlar mənə də bəzi şeylər etməyə icazə verirdi: mənə ixtiyar verildi ki, baş verən hadisələrin aciz şahidi olub qalım, hətta ağlayım da, ancaq, bir dul qadın kimi, göz yaşımı gizlincə öz yatağımın balışları üstünə töküm; bir də ixtiyar verildi ki, ərim istədiyi vaxt məni rədd edə bilərdi, bunun da səbəbi ancaq o idi ki, mən öz ağama, hökmdarıma varis verə bilməmişdim!

Valeriyanın üzü həyəcandan od tutub yanındı. O get-gedə daha odlu danışındı; nəhayət, bir anlığa susub, Qortenziyə sarı döndü: Qortenzi heyrət içində, donuq nəzərlə ona baxırdı. Valeriya sözünə davam etdi:

— Bəli, bəli qanunlar qarşısında mən, əlbəttə, öz vəzifəni yerinə yetirmədim... Mən bunu biliyəm, boynuma alıram... Ancaq mən nə özümü müdafiə etmək, nə də üzrxahlıq etmək isteyirəm: mən öz vəzifəni ona görə yerinə yetirmədim ki, cəsarət edib Spartakla Sullanın evindən çıxıb getmədim. Bu adamı sevdiyim üçün mən özümü cinayətkar hesab edə bilmərəm, mən öz sevgimlə fəxr edirəm! O, nəcib, alicənab qəlbə və əqlə malikdir, onda böyük işlər görməyə layiq zəka var. O, Frakiyada Roma legionlarına qalib gələ bilsəydi, Sulladan, Maridən artıq onunla fəxr edərdilər. Hannibaldan, Mitriddatdan daha artıq ondan qorxardılar!.. Lakin o məğlub oldu, siz də

onu qladiator eləiniz, çünki siz əslər boyu məğlub olmuş xalqlarla: "Vay məğlubların halına!" düsturu ilə rəftar etməyə öyrənmişsiniz! Vaxtile qallar sizinlə belə rəftar edərlər. Siz elə hesab edirsiniz ki, allahlar insanları sizin üçün əyləncə yaratmışdır. Siz elə guman edirsiniz ki, Spartakı qladiator etdiyiniz üçün, ona belə ad verdiyiniz üçün onun təbiətini dəyişmişiniz. Siz nahaq yerə elə guman edirsiniz ki, qorxağı – cəsarətli və igid, dəlini – ağıllı etmək yüksək qəlbli, yüksək zekalı adamı – beyinsiz qoyuna döndərmək üçün sizin əmriniz kifayətdir!..

Böyük natiq heyrətlə, həm də dərdli-dərdli dedi:

– Demək, sən vətənimizin qanunlarına, bizim adət-ənənələrimizə, bizim bütün ləyaqətli işlərimizə, ədəb qaydalarımıza qarşı üsyən edirsən?

– Bəli, bəli, bəli... Üsyən edirəm, üsyən edirəm... Roma vətəndaşlığından, öz adımdan, öz nəslimdən imtina edirəm... Mən heç kəsdən heç şey tələb etmirəm. Buradan tənha bir vilayətə gedib yaşayacağam, uzaq bir əyalətə, ya Spartakla Frakiyaya, Rodop dağlarına gedəcəyəm, bütün qohum-əqrəbam da daha məndən bir söz eşitməyəcək... Ancaq azad olum, heç kəsdən asılı olmayım, öz qəlbimə, öz hissime, öz münasibətlərimə özüm sahib olum!

Keçirdiyi həyəcan, qəzəbli sözlərlə ifadə etdiyi coşqun hissələr Valeriyani gücdən salmışdı: onun rəngi ağardı, tamamilə əldən düşərək divanın üstünə yığıldı.

Yarım saatdan çox idi ki, Valeriya şiddətli, əsəbi bir həyəcan içində idi, – bu ona söylədiyi sözlərin bütün mənasını anlamağa, bunun necə bir neticə verəcəyini dərk etməyə mane olurdu. Bəlkə də, o, düşündüyü qədər də haqlı deyildi. Onun keçmiş həyatını nöqsansız hesab etmek olmazdı, Spartakı sevməsi onun yeganə həqiqi sevgisi olsa da, qəlbini titrətsə də, bu sevginin özündə də yüngüllük vardi. Bununla belə, Valeriya, bəlkə də, tam məntiqi olmayan ehtirashlı sözləri ilə Roma qanunlarının qadınların başına gətirdiyi müsibəti, zülmü, hətta onları, açıq desək, alçaq vəziyyətə salmasını təsvir etdi. Belə vəziyyətin o zaman əmələ gəlməsinə qismən cəmiyyətdəki əxlaq pozğunluğu səbəb olmuşdu. Roma cəmiyyətinin pozğunluğu – ataların, ərlərin uydugu azığın dəbdəbələrdən, biabırçı eyş-işrətdən, xüsusilə dövlət və cah-cəlal cəhətdən xanımlarla bərabərləşən abirsız kurtizan qadınların hökmədarlığından get-gedə artırdı. Bütün ictimai yerlərdə ədabaz və modabaz cavanlar, patrisilər, atlılar və başqa

Roma vətəndaşları bu kurtizan qadılardan lap açıqca həyasızcasına zövq alır, onlarla fəxr edirdilər.

Romanın tənəzzülə uğramasının, bu nəhəng imperianın pozğunluğa üz qoymasının əsil səbəbi, bunun ilk mənbəyi, – qadınların acınacaqlı vəziyyətdə olması, ataların qeyri-məhdud hakimiyyəti altında əzab çəkən oğulların daha pis hala düşməsi, get-gedə artan evlənmək bələsi, ailənin, ailə bünövrəsinin dağılması, quldarlığın daha geniş yayılması, müxtəlif sahələrdə bütün işlərin, – çox da can yandırmalar da, – qullar tərəfindən görülməsi, sərbəst vətəndaşların boş-boşuna həyat keçirməsi, bunun da nəticəsində yoxsulluğun meydana gelməsi idi; bu nəhəng imperianın da az vaxtda – Roma respublikasının başqa xalqları, tayfaları öz içərisində əridən, birləşdirən kobud, döyüşkən və cəsarətli qüvvəsi yarandı.

Əlbəttə, Qortenzi nə qədər ağıllı olsa da, bu anda belə tədqiqatla və düşüncələrlə məşğul ola bilməzdı. O, ürək yanğısı ilə bacısına xeyli baxdı, sonra şəfqətlə dedi:

– Əzizim, Valeriya, görürəm ki, özünü bu saat pis hiss edirsən.

Valeriya cəld yerindən qalxaraq ucadan dedi:

– Mən? Yox, yox, mən özümü lap yaxşı hiss edirəm, mən...

– Yox, Valeriya, inan mənim sözümə, sənin kefin yoxdur, doğrudan da, kefin yoxdur... Yaman həyəcanlısan, əsəbileşmişən. Bu səni aydın düşünməkdən məhrum edir, lakin belə ciddi məsələlərdə mütləq aydın fikirlə danışmaq lazımdır.

– Mən ki...

– Biz səhbətimizi sabaha, o birisi günə, daha əlverişli bir vaxta qoyaq.

– Amma bu başdan sənə deyirəm: mən bu məsələni qəti hell etmişəm.

– Yaxşı, yaxşı... Biz yenə görüşəndə... bu barədə danışarıq... Hələlik mən allahlara dua edirəm ki, onlar səni öz himayəsindən məhrum etməsin. Bununla da səndən ayrılmam. Salamat qal, Valeriya, salamat qal!

– Sən də salamat qal, Qortenzi!

Natiq Valeriyanın otağından çıxdı. O tək qaldı; kədərli, dərin fikirlərə daldı. Spartak onu bu ağır fikirlərdən xilas etdi. Otağa girib Valeriyanın ayaqlarına düşdü, onu qucaqlaya-qucaqlaya, öpə-öpə rabitəsiz sözlərlə bu sevgi üçün, izhar etdiyi hissələr üçün təşəkkür etdi.

Spartak birdən diksini, Valeriyanın qucağından ayrıldı, rəngi qəcdi, başını qaldırdı. Sanki fikirlərini toplayaraq, bütün varlığı ilə nəyə isə qulaq asırdı.

Valeriya həyəcanla soruşdu:

– Sənə nə oldu?

Spartak piçıldadı:

– Sus, sus.

Bu zaman dərin sükut içinde onlar bayırda aydın, saf səslə xor oxuduğunu eşitdilər, Valeriyanın evinə bunun uzaqdan zəif eks-sədəsi gəlirdi. Xor uzaqda, Sullanın evinə gələn dörd küçədən birində oxunurdu: Sullanın evi də, bütün patrisilərin evi kimi, çox tənha yerdə idi. Nəgmə yunan və Frakiya dilləri qarışığından əmələ gəlmış yaribarbar bir dildə oxunurdu.

Azadlıq, ilahəmiz, igidlər naminə  
Qanad gər üstümüze –  
Ürəyində od-alov yandır oğullarının,  
Azadlıq, ilahəmiz, müqəddəs döyüşlərdə  
İnam ol qəlbimizə –  
Qandalları qlinca  
Çevrilir qullarının.  
Onların qarşısında  
Sərt döyüş çağrışı var,  
Qorxaqlar da vuruşda  
Hünər, cürət qazanar.

Azadlıq, ilahəmiz, şöhrət nurunun birce  
Yanar qığılçımıyla  
Zülmü bürü odlara, –  
Gecə-gündüz göz yaşı,  
Qanlı tor düşən yerde.  
Divan tut alovunla qan içən cəlladlara,  
Qulların dərdli qəlbini yanıb göynəşən yerde.  
Azadlıq, ilahəmiz, ürəyinə qanad ver, –  
Hər döyüşçü qəlbinə  
Hünər tök şəfqətinlə.  
Ruhlandır bizi sən, zülmkarı öz qanında  
Boğmaq üçün ikiqat artan qəzəblə, kinlə!..  
Azadlıq, ilahəmiz, kobudsa da nəgməmiz,  
Ardınca yollanarıq ağır döyüşlərə biz!

Spartak gözlərini geniş açmış, heyrət içinde donub qalmışdı, o bütün varlığı ilə qulaq asırdı, sanki bütün həyatı bu nəgmədən asılı idi. Valeriya ancaq bəzi yunan sözlərini başa düşürdü. O susurdu, alebastr kimi ağarmış üzündə rudiariının çəkdiyi əzab hiss olunurdu, – lakin bu əzabın səbəbini o bilmirdi.

Heç biri dinib danışmadı. Qladiatorların nəgməsi kəsiləndən sonra Spartak Valeriyanın əllərini əlinə alıb, hərarətlə öpdü, ağlar səslə tutula-tutula dedi:

– Mümkün deyil... mümkün deyil... Valeriya... mənim Valeriya... məni bağışla... Mən tamamilə sənin ola bilmərəm... çünkü mən öz özümün deyiləm...

Valeriya cəld yerində qalxdı: o elə bilməşdi ki, bu sözər rudiariinin əvvəlki sevgisine bir işarədir. Həyəcanla ucadan dedi:

– Spartak!.. Sən nə danışırsan?!.. Sən nə dedin? Hansı qadın sənin sevgini mənim əlimdənala bilər?

Spartak qəmgin halda başını bulayaraq dedi:

– Yox, bu qadın deyil, yox, qadın mənə xoşbəxt olmayı... dünyanın ən xoşbəxt adamı olmayı qadağan etmir... Yox! Bu... bu... Yox, bunu deyə bilmərəm... deyə bilmərəm... Mən and içmişəm: müqəddəs, pozulmaz bir anda bağlıyam. Mən daha özüm özümün deyiləm... Bu kifayətdir... ona görə ki: təkrar edirəm, mən deyə bilmərəm, mən gerek deməyəm... – Sonra titrək səslə sözünə davam etdi: – Ancaq onu bil ki, səndən uzaqlarda, sənin ilahi busələrindən məhrum olanda... mən bədbəxt olacağam... çox bədbəxt! – Sonra böyük kədər duyuşan bir səslə dedi: – Bütün dünyada ən bədbəxt bir adam!

Valeriya qorxuya düşdü:

– Sənə nə oldu? Sən dəli oldun? – Xirdaca əlləri ilə onun başını tutdu, qaşlarını çataraq, parlaq, qara gözlərile diqqətlə onun gözlərinə baxdı, sanki doğrudan da dəli olub-olmadığını bilmək isteyirdi.

– Sən dəli olursan? Sən nə danışırsan? Mənə nə deyirsən? Kim sənə qadağan edir ki, ancaq mənim, mənim olasan? De görüm! Mənim şübhələrimi dağıt, məni əzabdən qurtar, de görüm: kimdir o?.. Kim sənə qadağan edir?

Spartak titrək səslə dedi:

– Qulaq as, qulaq as mənə, mənim gözəl mələyim, mənim pərəs-tiş etdiyim Valeriya! – Onun qəlbində coşan zidd hisslerin amansız

mübarizəsini dəyişmiş üzündə oxumaq olardı. — Mənə qulaq as... Mən deyə bilmərəm... — Məni səndən ayıran şeyi söyləməyə ixtiya- rim yoxdur... ancaq bunu bil ki, heç bir başqa qadın sənin füsunkar-lığını unutmağa məni mecbur edə bilməzdi... edə bilməz. Sən gərək bunu başa düşəsən. Sən mənim üçün ilahədən də yüksəksən. Sən gərək bilesən ki, mənim qəlbimdə başqa qadına heç bir hiss oyana bilməz... buna əmin ol! And içirəm həyatıma, namusuma, and içirəm sənin namusuna, həyatına, bu sözləri mən ürəkdən deyirəm, düz deyirəm; yenə and içirəm ki, mən yaxında da olsam, uzaqda da olsam, həmişə sənin olacağam, ancaq sənin, sənin surətin, xəyalın həmişə mənim qəlbimdə olacaq. Ancaq sənə pərəstiş edəcəyəm, ancaq sən mənim səcdəgahım olacaqsan...

Zavallı qadın özünü ağlamaqdan güclə saxlayaraq soruşdu:

— Bəs axı sənə nə oldu? Məni sevirsənse, niyə mənə çəkdiyin əzablarından danişırsan? Niyə mənə etibar edib öz sırrını söyləyə bilmirsən? Yoxsa mənim sevgimə, sədaqətimə şübhə edirsən? Bunun üçün sənə azmı dəlillər göstərdim? Başqa dəlillər də istəyirsən. Söylə... söylə... əmr et... Sən nə istəyirsən?

Spartak özündən çıxaraq, həyəcanla ucadan dedi:

— Belə də əzab olar! — O, saçlarını yolur, əllərini ümidsizliklə ovuşturur, dişleyirdi. — Qadınların ən gözəlini sevmək, ona məftun olmaq, ona ilahə kimi pərəstiş etmək, onun tərəfindən sevilmək, həm də ondan qaçmaq... ona söyləməyə ixtiyarın olmasın... heç bir şey deməyə ixtiyarın olmasın... ona görə ki... — Ümidsizlik içində çıçırdı: — Yox, deyə bilmərəm... deyə bilmərəm... Ah, mən bədbəxtəm, deyə bilmərəm!

Valeriya onu bağırına basıb hönkür-hönkür ağlayırdı. Spartak onun qolları arasından çıxdı:

— Mən qayıdacağam, qayıdacağam... öz andımı pozmağa icazə alanda qayıdacağam... sabah qayıdacağam, o birisi gün qayıdacağam, tez qayıdacağam... Valeriya, bu mənim sirrim deyil. Onda sən məni bağışlarsan, məni daha artıq seversən... Əger bundan da artıq sevə bilərsənse, əger bizi bir-birimizə bağlayan hissərdən daha qüvvətli hissələr olarsa... Əlvida, əlvida, mənim pərəstiş etdiyim Valeriya!

Spartak, hələ də ağlayan, yalvara-yalvara mərhəmet diləyən bu qadını, sevdiyi Valeriyanı fövqələbəşər iradə qüvvəsile özündən kənar etdi, sərxoş adam kimi səndirləyə-səndirləyə otaqdan çıxdı, Valeriya keçirdiyi bu ağır həyəcanlar içinde bayılaraq yerə yixildi.

## Doqquzuncu fəsil

### BİR ƏYYAŞ ÖZÜNÜ RESPUBLİKANIN XİLASKARI HESAB EDİR

Mart kalendasından on beş gün əvvəl (fevralın 15-də) Roma tarihinin 680-ci ilində, Lutsi Korneli Sultanın ölümündən təxminən dörd il sonra kviritlər luperkali bayramı şənliyi keçirirdilər. Bu bayram Romanın Romul və Rem tərəfindən qurulması şərəfinə, həm də onların dayəsi Luperki və çölləri münbətləşdirən Pan allahı şərəfinə, bundan başqa Romulun və Remin gözəl usaqlıq xatirəsini yad etməsi üçün düzəldilmişdi.

Luperkali mağaraya və ya kahaya deyilirdi. Bu mağara Pan allahına həsr olunmuş, Palatin təpəsinin yamacına zinət verən kiçik meşədə idi. Palatin təpəsinin meşəli üzü Roma Forumuna sarı idi, daha doğrusu, Yeni küçə ilə müqəddəs Palatin yamacının arasında, Ruminal əncir ağacının qarşısında idi.

Bir çox tarixçilər o zaman da, indi də belə hesab edirdilər ki, bu çobanlıq şənliyi Arkadiya dövründən başlanır. Arkadiyalılar bu ölkəyə köçüb Evandrin hakimiyyəti altında yaşarkən, həmin yerde, Arkadiyanın Likiya dağında Pan allahı şərəfinə qurulan oyuna bənzər şənlik düzəldərdilər.

Hər halda bu oyunların mənşəyi lazımlıca aydın deyil. Ancaq bir şey şübhəsizdir ki, şənlikləri həmişə düzəltmişlər, hətta respublikanın son illərində də bunları köhnəlmış hesab etmirdilər. Sezar hökmədar olanda luperkali şənliklərini keçirmək üçün xüsusi qərar da vermişdi.

Luperkali mağarası qarşısındaki əncir ağacı allahların müqəddəs ağacı idi, çünki, rəvayetə görə, dişi canavar Romulu və Remi həmişə burada bitən əncir ağacının altında əmizdirəmiş. Buna görə, bu əncir ağacına ruminal əncir ağacı, yəni dayə-əncir ağacı deyil-mişdir. Əncir ağacı qocalıb sıradan çıxanda kahinlər təntənəli ayinlərlə onun yerində başqa əncir ağacı əkerdilər. Həmçinin də bu ağac qocalıb məhv olanda onu eyni təntənə ilə başqa əncir ağacı ilə əvəz edərdilər. Romalılar arasında belə etiqad vardi: bu dayə ağacı yaşıllandıqca Roma inkişaf edəcəkdir.

Bu qayda ilə luperkali bayramı, adətən, fevralın 15-də, 680-ci ildə də böyük təntənə ilə keçirilirdi.

Səhər təzden luperkali mağarasına luperk deyilən kahinlər yığışıb, qurban kəsilməsini gözləyirdilər, onlar patrisi ailələrindən seçilmiş görkəmli cavanlardandı.

Luperklər içərisində Lutsi Domitsi Aqenobarbi, Lutsi Korneli Lentulu, Kvint Furi Kaleni, Vibi Pansanı da görmək olardı. Lutsi Domitsi Aqenobarb iyirmi bir yaşlı sarışın, qəşəng bir oğlandı, o, Roma erasının 700-cü ilində Roma konsulu olmuşdu. Lutsi Korneli Lentulun da, Kvintin Furi Kalenin də iyirmi dörd yaşı vardı; sonralar onlar da: birincisi – 705-ci, ikincisi – 706-ci ildə konsul oldular. Vivi Pansanın bu zaman iyirmi beş yaşı tamam olmuşdu; o, 710-cu ildə Attili Hirtsi ilə bərabər konsul seçilmişdi. Vibi Pansa Mutina ətrafında Mark Antoni ilə vuruşmuşdu; lakin öz legionlarının qalibiyətini görə bilmədi, çünki öz yoldaşı Hirtsi ilə döyüş meydanında ölmüşdü.

Luperklər kollegiyasından olan gənc patrisilər kahin paltarında luperkali mağarasında olarkən bir dəstə patrisi cavanları da oraya gəldi. Onlar özləri ilə Mark Klavdi Martselli ilə Servi Sulpitsi Rufu da gətirmişdilər. Bu iyirmi bir yaşlı cavanların ataları konsul idi. Sonralar onlar da konsul oldular. Mark ilə Servi ağ toqa geymişdi; başlarında sarmaşık çələngi vardı, çünki onlar qurban kəsiləndə də mühüm bir iş görməli idilər.

Bütün bu cavanlar gəldikdən sonra viktimarılər bıçaq götürüb on iki keçi, bir o qədər də kiçük kəsdilər. Sonra luperklərdən birisi başqa bir luperkin əlindən xəncəri alıb, kəsilən qurbanların qanına batırdı, sonra da Klavdi Martsellin və Sulpitsi Rufun aynına çəkdi. O biri luperklər süddə isladılmış yunla bu iki cavan patrisinin aynında qalan qan ləkəsini sildilər. Qan silinən kimi Martsel ilə Ruf adət üzrə qəhqəhə ilə güldülər. Bu mərasim, ənənəyə görə, çobanların günahdan təmizlənməsini təmsil edirdi.

Sonra mağaranın ayrı bir yerində yuyunma ayını oldu. Sonra da luperklər günahı təmizlənmiş cavanlarla və onların dostları ilə stolun dalında oturdular: süfrəyə dadlı yemeklər və ən yaxşı şərab qoyulmuşdu.

Luperk deyilən kahinlər yemek-içməklə məşğul ikən adamlar mağaraya doluşmağa başladılar. Mağara olan və Pana həsr edilən kiçik meşəyə, Palatin təpəsinin müqəddəs yamacına gedən yola və bütün ətraf küçələrə çoxlu camaat yığışmışdı. Burada qadın daha çox

idi, bunların da içində həm ərə getmiş, həm də qız patrisi xanımlar az deyildi. Onları öz ailələrinin qulları, xidmətçiləri və qələdiatorları müşayiət edirdi.

Bura yığışan camaat nə gözləyir? Şən və kefli luperklər süfrədən qalxıb bayırı çıxan kimi bunun səbəbi aydın oldu: onlar tunikalarının üstündən – qurban kəsilmiş heyvan dərilərindən enli şülemlər geymişdilər, həmin dərilərdən qayrılmış qayışları, qamçıları əllərinə alıb yüyürə-yüyürə, hay-küylə mağaradan çıxdılar, küçə ilə qaçaqaşa qabaqlarına çıxanı qamçılıamağa başladılar.

Qızlar inandılar ki, allahların təqdis etdiyi bu qamçılar onların ərə getməsinə kömək edər, uşağı olmayan ərlilə qadınlar da qamçıların təsirindən hamilə olacaqlarına inanırdılar. Buna görə patrisi xanımlar və qızlar küçələrdə luperklərin qabağına yüyürür, əllərini qamçının altına tuturdular. Hər tərefdə coşqun bir şənlik vardi. Camaat luperkləri çığıra-çığıra, şən səslerlə qarşılıyırdı. Bu qayda ilə luperklər yüyürə-yüyürə Romanın bütün boş küçələrindən keçib getdilər. Bu cavan kahinlərdən bir hissəsi sirke, oradan Bellon məbədi küçəsi ilə Triumf küçəsinə keçdilər, sonra sağa dönüb şəhərin Yanus cıvar qəsəbesi ilə yüyürdülər, bir də sağa dönüb Flumental küçəsi ilə Tibr çayındaki adaya təref irəlilədir. Kahinlərin o biri hissəsi Yeni küçə və Tabernol küçəsi ilə qaçdilar, sonra Afrika küçəsinə dönerək Eskvilin qapısına təref yönəldilər. Burada luperklərin ailələri tərefindən göndərilən dördathlı xüsusi arabalar gözləyirdi; arabalara qızıl suyu çəkilmişdi, ya da tunc naxışla zinət verilmişdi. Cavan kahinlər arabalara minib, Tivoliyə gedən yolla şəhərdən bir neçə mil kənar-dakı Albuney meşəsinə sari getdilər: bu həmin yerdir ki, oradan indi də məşhur kükürdlü su çıxır. Ata minmiş çoxlu Roma vətəndaşı arabaları müşayiət edirdi. Hər il luperkali bayramı günündə, qurban kəsildikdən sonra bu meşəyə gedirdilər. Rəvayətə görə, Latianın əsatir padşahı Favrin nəslindən olan favnlar bu meşədə yaşarmış. Luperklər yaşlı meşənin tənha bucaqlarında guya geləcək haqqında müqəddəs şeylər söyləmişlər. Yuxarıda dediyimiz kimi, luperklərin bir dəstəsi Tibr çayındaki adaya sari irəliləyirdi. Onlar Flumental küçəsini yarıya qədər getdikdən sonra sola döndülər, qısa Tibr küçəsi ilə az vaxtda ağac körpüyü çatdırılar. On bir ildən sonra, yəni 691-ci ildə senatın qərarı üzrə bu yerdə daş körpü qurdular, özünə də yollar kuratoru Fabritsinin adını verdilər.

O zaman hələ az adam yaşayın Tibr adasında üç məşhur abidə vardı: bunlardan biri Eskulap məbədi, biri Jupiter, biri də Favn məbədi idi. Eskulap məbədi bu məbədlərin ən böyükü və ən möhtəşəmi idi, Roma erasının 462-ci ilində minlərlə insanın ölümünə səbəb olan dəhşətli taun xəstəliyi münasibəti ilə tikilmişdi. Bu xəstəlik Kvint Fabi Quqrin və Yuli Brut Stsevin konsulluğu vaxtlarında baş vermişdi. Romadan tibb allahı Asklepə həsr edilmiş yunan şəhəri Epidavra elçi göndərirlər. Roma elçiləri şəfaverən allahın məbədində olanda məbəddə yaşayan müqəddəs ilanlardan biri – öyrədilmiş, zərərsiz sarı-mixəyi balaca ilan onlara sarı sürünür. Elçilər bunu ilahi təzahürün əlaməti hesab edirlər: müalicə allahına həsr edilən ilan öz xoşuna onlara yaxınlaşmışdı. Elçilər öz gəmilərinə qayıdanda ilan da onların ardınca sürünə-sürünə gəlir. Elçilər ilanı gəmiyə qoyub Ostiyaya aparırlar. Gəmi Tibr çayına girir, çay yuxarı gedir. Üçqat qapıya çatanda ilan birdən sürünərək gəmidən çaya atılır. Tibr adasında gözdən itir. Falçı kahinlər ilanın bu şıltığını Eskulap allahının hökmü kimi izah edirlər, deyirlər ki, Eskulap allahı bu yerdə onun üçün məbəd tikilməsini istəyir. Sonra da bu məbədi tikirlər.

Roma tarixinin 552-ci ilində pretor Furi Purporeonun verdiyi vədə görə, böyük Eskulap məbədi yanında ondan kiçik, lakin ehtisamda ondan geri qalmayan Jupiter məbədini tikirlər.

Bundan altı il sonra, yəni 558-ci ildə xalq edilləri Qney Domitsi Agenobarb və Qay Skriboni Kurion üç nəfər çox varlı əvvəlci cərimə edirlər; bu pulla Eskulap məbədinin yanında, Jupiter məbədinin qarşı tərəfində Favn allahı şərefinə üçüncü bir məbəd tikirlər.

Bu qayda ilə kiçik Tibr adasında üç məbəd tikilmişdi. Bu aydın göstərir ki, Fabritsi və Tsetsi daş körpüləri qurulandan əvvəl şəhərlə ada arasında əlaqə ancaq qayıq və bərə ilə deyil, dıraklılar üstündə qurulan Sublitsi körpüsü kimi ağac körpüleri vasitəsi ilə də olurmuş.

Luperklər və onların ardınca gelən camaat ağac körpüdən keçib gəlirdilər, – burada Favn allahının şərefinə qurban kəsiləcəkdi; əfsanəyə görə, Favn allahının Pan allahı ilə qohumluğu varmış. Bayram, Eskulap məbədi yanındakı yeməkhanada hazırlanmış qonaqlıqla qurtardı: bu yeməkhanada dadlı xörəkləri, gözəl şərabı ilə məşhur idi.

Eskvilin qapısından çıxanlar da bugünkü şənlikdə luperklərdən geri qalmaq istəmədilər: onlar Favnı öz mağarasında və meşəsində ziyaret etmək üçün kükürtlü bulağa yaxın yerə getdilər.

Həm qədim, həm də müasir dinlərdə sırlı ayınlar vaxtı az-çox nalayıq şəkildə şən keçirmək üçün bəhane olardı: ayınları də qara camaatın mövhümata inanmasından istifadə edən hiyləgər adamlar icra elərdi. Luperklər şöhrət qazanmaq üçün bu şənliklərin xərcini özləri çəkərdi: kahinlik çox şərəflü bir şey hesab edilərdi; bir də ki, heç çəkinmədən gözəl qızları, cazibədar xanımları qamçılamaq, bunun da qabağında ürəkaçan təbəssümlə qarşılanmaq, xoş söz eşitmək bu şən kahinlərə çox ləzzət verirdi.

Favn məbədi qabağında bir adam portik sü tunlarından birinə söylenib, qara camaatın gedisinə, luperklərin qaçışmasına laqeyd halda tamaşa edirdi. Bu ucaboylu, qəşəng biçimli adamın iyirmi beş yaşı olardı, özü də, görünür, çox qüvvətli idi. O hər cəhətdən qəşəngdi: möhkəm boynu sanki heykəltəraş əlindən çıxmışdı, başının duruşunda qürur, boy-buxununda nəciblik görünürdü. Burulmuş, ətirlənmiş, qara ağac kimi parıldayan saçı yüksək, enli alnının ağılığını daha da gözə çarpdırırdı. Çox qəşəng, gülər gözləri vardi; dərin mənalı, nüfuzedici, amiranə baxışında böyük bir xeyirxahlıq ifadə olunurdu. Bu baxışlar adamı özünə cəzb edərək çəkir, dəmir iradəsinə tabe edirdi. Onun iradəsi – arabir odlu baxışında, alnını kəsən qırışqda, bir-birinə çox yaxın olan sıx, qara qaslarında özünü hiss etdirirdi. Burnu düz və gözəl, ağızı balaca idi; qalın, qabarlıq dodaqlarında həkimiyət və hissəyyat ehtirası sanki həkk olunmuşdu. Üzünün tutqun bəyazlığı güclə sezilən gəzeli rəngə çalışır, bu ucaboylu, əzəmətli, qüvvətli adama daha artıq cazibədarlıq verirdi.

Bu adam Qay Yuli Sezar idi.

O ən gözəl Attika<sup>1</sup> incəliyi və zərifliyi ilə geyinmişdi. Ağ kətan tunikası üstündən ciyinə çox zərif yun parçadan tikilmiş ağ toqa atmışdı; tunikası tünd-qırmızı kəbə ilə haşiyələnmişdi; belinə tünd-qırmızı yun qaytan bağlamışdı; toqasının da enli, mavi zehi vardi. Tunika və toqasının qırçınları bir-birini tamamlayırdı, bu, nadir gözəlli malik adamın qəşəng bədənini bürüzə verirdi. O zaman Yuli Sezarın iyirmi altı yaşı vardi; o, Roma erasının 12 iyul 654-cü ilində anadan olmuşdu. Hələ onda təhsili, natiqliyi, məhrəbanlığı, igidliyi, çalışqanlığı və incə zövqü ilə Romada çox böyük şöhrət qazanmışdı.

<sup>1</sup> Attika – qədim Yunanistanda bir mahalın adı; baş şəhəri Afina olmuşdur. Attika öz clımı, fəlsəfə və incəsənəti ilə məşhur olmuşdur.

Qay Yuli Sezar bibisi Yuliya tərəfdən Qay Marinin bibisi oğlu idi; əlaqə, dostluq, şəxsi rəğbət cəhətdən Marinin tərəfdarı idi. On səkkiz yaşında Lutsi Korneli Tsinnin qızı Korneliya ilə evlənmişdi. Lutsi Tsinn dörd dəfə konsul seçilmişdi, o da tevtonlara və kivrlarə qalib gələn Qay Marinin qızğın tərəfdarı idi. Sulla düşmənlərini qırıb, hökmədar olduqdan sonra əmr etdi ki, Yulilər ailəsinin Mariyə hüsn-rəğbət bəsləyən iki üzvünü öldürsünlər, gənc Qay Yuli Sezardan da tələb etdi ki, arvadı Korneliyanı rədd etsin. Lakin Sezar yenilməz bir qətiyyət göstərərək Sullanın tələbinə boyun əymək istəmədi. Bunun da üstündə Sulla ona ölüm cəzası kəsdi. Ancaq Sullanın bəzi nüfuzlu tərəfdarlarının ve Vesta kahinləri kollegiyasının köməyi sayəsində Sezar ölümdən qurtardı, proskripsiyanın başqa qurbanları kimi məhv olmadı.

Sulla hökmədarlıq edəndə Sezar özünü Roma küçələrində təhlükəsiz hiss etmirdi. Sulla, Sezarın öldürülənməsini xahiş edənlərdən bir çoxuna demişdi: "Siz heç bir şey anlamırsınız, amma mən qabaqcadan görürəm ki, bu cavan Yuli bir çox Marilərə dəyər! Sezar Sabina mahalına getdi, Sulla ölenə kimi orada Latiya və Tibertin dağlarında gizləndi.

Romaya qayıdan kimi pretor Munitsi Terminin sərkərdəliyi ilə hərbi səfərə çıxb, Mitilenin mühasirəsində iştirak etdi. Sezar böyük ığidlik göstərməsilə fərqlənir, hamidan yaxşı silah işlədirdi. Sezar haqqında deyirdilər: "Onun ığidliyi – insan təbiəti və insan təsəvvürü fövqündədir..." Doğrudan da, o, bir neçə dəfə misilsiz qəhrəmanlıq göstərmişdi. Bir dəfə də özünü təhlükəyə ataraq bir əsgəri ölümdən qurtarmışdı, bunun üçün mülki çələng ilə təltif edilmişdi. Sonra Sezar Vifiniya padşahı Nikomedin yanına getdi. Az vaxtda onların arasında sıx dostluq yarandı. Bu barədə cürbəcür dedi-qodu söyləndi, hətta o zamanın satirasında Sezara "Vifiniya məlikəsi" adı verildi.

Pubi Servili Vatiyə Roma qoşunlarına başçılıq edib Kilikiya<sup>1</sup> dəniz quzdurlarına qarşı mübarizə etmək tapşırılınca, Sezar da onunla bərabər getdi. Dəniz quzdurları əsasən İsavr şəhərində fəaliyyət göstərirdilər. Sezar bu əməliyyat zamanı bir çox döyüslərdə iştirak edərək, çox şücaət nümayiş etdirdi.

<sup>1</sup> Kilikiya dəniz quzdurları – Mitridatla gedən müharibədən sonra Aralıq dənizində quzdurluq artmışdı. Bunun da dayağı Kilikiyanın sahil şəhərləri və Krit adaları idi.

Hərbi səfər qurtarandan sonra Yunanistana yola düşdü: orada məşhur filosofların təlimini eşitmək, ən məşhur natiqlərin məktəbinə getmək fikrində idi. Lakin yolda, Yassa körfəzi və Arxipelaqın Sporada adalarından biri olan Formakussa yaxınlığında Yuli Sezarın xidmətçiləri ilə mindiyi gəmi dəniz quzdurlarının əlinə keçdi, quzdurlar onların hamisini əsir aldı. Sezar burada da fövqəladə ığidlik göstərdi, həm də əmr etmək qabiliyyətini bürüzə verdi; həmin bu fitri qabiliyyət sonralar ona dünyaya hökmərliq etmək imkanını verdi. Sezar soruşanda ki, məni azad etmək üçün nə qədər pul isteyirsiniz, quzdurlar iyirmi talant deyib, böyük bir məbləğ tələb etdilər. Sezar təkəbbürlə onlara dedi: "Mənim qiymətim bundan çox bahadır: məndən ötrü sizə əlli talant verərlər". Elə o saat da əlavə etdi: "Məni azad etsəniz, sizi izləyib tutacağam, əmr edəcəyəm ki, hamınızı çarmixa çəksinlər". Romanın məğrur oğullarına layiq olan bu cəsarətli cavab Sezarın möhkəm təbiətlə olduğunu, ləyaqətini dərk etdiyini göstərdi. Sezar şübhə etmirdi ki, Yuli nəslindən olan adamın sözünə inanarlar, o çox tezliklə bu böyük məbləği də əldə edə bilər. Əlli talanti yığmaq üçün öz xidmətçilərini Efesə, Samosa və başqa yaxın şəhərlərə yola saldı. Pullar az vaxtda ona göndərildi, o da azad olunmaq üçün quzdurların istədiyi məbləği verdi. Əsirlikdən qurtaran kimi qonşu limanlarda bir neçə trirema<sup>1</sup> hazırlayıb quzdurların ardınca getdi, hücum edib qalib gəldi, hamisini əsir alıb, çarmixa çəkmək üçün pretora verdi. Sonra eşitdi ki, pretor onları öldürmək əvezinə qul kimi satmaq isteyir, özü öz başına hamisini çarmixa çəkdirdi, bunu da dedi ki, mən tutduğum bu iş üçün senatın və Roma xalqının qarşısında cavab verməyə hazırlam.

Bu şeylər Yuli Sezarın şöhrət qazanmasına səbəb oldu. Sullanın tərəfdarı Qney Korneli Dolabellaya qarşı çıxb, onu Makedoniya əyalətini idarə edərkən cinayətkar işlər üstündə təqsirləndirəndə şöhrəti daha da artdı. Dolabellani elə mətanətlə, elə gözəl natiqliklə ittihad edirdi ki, hətta ən bələğətli natiq Seseron, müdafiə elədiyi adamın böyük sərvətindən, nüfuzundan, əlaqələrindən istifadə edərək, çox çətinliklə Dolabellani təmizə çıxara bildi.

Sezar ən qəşəng geyinən, hamidan məharətlə, ustalıqla qılınc oynadan, gimnastikanı hamidan yaxşı bacaran, sirk meydanında

<sup>1</sup> Trirema – üç sıra avari olan gəmi

həmişə qalib gələn adam kimi Romada böyük şöhrət qazanmışdı; Romada olmayıanda da hamı onu hörmətlə yad edirdi. Buna görə, 680-ci ilin başlangıcında pontifiklər kollegiyası üzvlərindən Avreli Kottun ölümündən sonra Sezarın belə yüksək rütbəyə təyin olunması heç də təccübülü deyildi.

Favn məbədinin qapısı ağzında duran, adada, tibb allahı məbədi və Favn məbədi qabağında o yan-bu yana gedən, camaata tamaşa edən belə adamdı.

— Tit Lukretsi Kar onun yanından keçəndə ucadan dedi:

— Salam olsun Qay Yuli Sezara, pontifike!

Sezar, sonralar “Əşyanın təbiəti haqqında” poemasını yaranan Lukretsinin əlini sıxaraq cavab verdi:

— Salam olsun sənə, Kar!

Lukretsi ilə bərabər bir neçə cavan patrisi də əylənməyə gedirdi. Onlar da gələcəkdə Qalliya fatehi olan Sezari xoş sözlərlə və məhəbbətlə salamladılar.

Mim Metrobi başqa komediyaçılarla və akrobatlarla Eskulap məbədindən çıxaraq ikiqat olub Sezara təzim etdi:

— Eşq olsun ilahi Yuliyaya!

Yuli Sezar istehza ilə gülümseyərək ucadan dedi:

— Hə, Metrobisən! Görürəm ki, vaxtını boş keçirmirsən, elə deyilmi? Kef çəkmək üçün heç bir bayramı əldən buraxmırısan, heç birini, ən əhəmiyyətsizini də!

— Nə eləyək axı, ilahi Yuli!.. Allahların bizi bəxş etdiyi həyatdan zövq almaq lazımdır... Axı Epikür bizi demişdir ki,

Sezar aktyoru Epikürdən misal gətirmək zəhmətindən xilas edərək onun sözünü kəsdi:

— Bilirəm, bilirəm...

Azca sonra, daranmış saçını dağıtmamaq üçün sol əlinin çəçələ barmağı ilə başını qaşıyb, sağ əlinin şəhadət barmağı ilə Metrobini yanına çağırıldı:

— Bura gəl.

Metrobi dərhal aktyor yoldaşını qoyub, tələsə-tələsə Sezara yaxınlaşdı, komediyaçılardan biri onun ardınca çağırıldı:

— Səni Eskulap yeməkxanasında gözləyəcəyik!

Metrobi:

— Bu saat gəlirəm, — cavabını verib, Sezara yaxınlaşdı, yaltaqcasına, təbəssümlə şirin-şirin dedi: — İlahi Qay, Yuli nəslinin ziñeti, madam ki, allahlardan biri sənə xidmət göstərmek üçün mənə fürsət verib, deməli, bu gün o məni öz himayəsinə almışdır.

Sezar gülümşədi, — onun təbəssümündə həmişəki kimi azca həqrət duyulurdu:

— Xoş təbiətli Metrobi, səndən xahiş etmək istədiyim xidmət böyük bir xidmət deyil. Sən axı, deyəsən, Qney Yuli Norbanın evinə gedib-gəlirsən?

Metrobi Yuli Norbanla yaxınlıq etməsindən lovğalanaraq ucadan dedi:

— Əlbəttə! Mərhəmətli Norban mənə hüsn-rəğbət göstərir... çox böyük rəğbət göstərir... özü də lap çoxdan... məşhur dostum, ölməz Lutsi Korneli Sulla hələ sağ olanda...

Sezarın üzündə güclə sezikən nifret göründü, lakin elə o saat da sünə mehribanlıqla dedi:

— Bəli, belə bilişənmi... — bir anlığa fikrə gedib sonra əlavə etdi:

— Metrobi, bu axşam mənim yanımı yeməyə gəl. Asudə vaxtimda məsələni açıb sənə söylərəm.

— Belə də xoşbəxtlik olar!.. Belə də şərəf olar! Ey mərhəmətli-lərin mərhəmətli Yuli, sizə çox-çox minnətdaram!..

— Yaxşı, bəsdir, təşəkkür bəsdir! Get, səni dostların gözləyir. Axşam görüşərik.

Sezar əzəmetli əl işarəsi ilə vidalaşaraq Metrobidən ayrıldı. Aktyor təşəkkür yağıdır-yağıdır, ikiqat olub təzim edə-edə kənara çəkildi. Yaxındakı Eskulap yeməkxanasına səri getdi.

Sezarın qırur və ləyaqət dolu vidalaşma işarəsində, həm də Metrobi ilə danışarkən hiss olunan etinəsizliq onun amiranə təbiətə malik olduğunu göstərirdi. Sezarın müraciət etdiyi adam — qulluq göstərməyə hazır, alçaq bir adamdı, Sezar da qadınlar qəlibinə hökmranlıq etməsələ məşhur idi, buna görə, çox ola bilsin ki, onun Metrobiyə tapşırmaq istədiyi məsələ sevgiyə aid idi.

Camaat oradakı üç məbədin ətrafına toplaşıb bərkdən danışarkən, Metrobi, Sezarın evinə qonaq getmək kimi böyük şərəfə nail olduğundan, sevinə-sevinə Eskulap yeməkxanasına girdi, süfrədə oturan dostlarına Sezar tərəfindən çağırıldığını lovğa-lovğa danışmağa başladı. Komediya artisti axşam dadlı xörəklər yeyəcəyini

bilsə də, sevincindən burada da çox iştahla yeyir, daha böyük bir iştahla gözəl velitər şərabı içirdi, – yemekxana sahibi bu şərabı öz müştəriləri üçün saxlardı. Müştərilər də bu gün həddindən artıq çox idi. Hamisının da kefi kök idi. Hamisının da yaxşı iştahıvardı; yemekxana cuşa gəlmış adamların, qab-qacağın, şərab dolu camların səsi ilə dolmuşdu.

Metrobi oturduğu süfrədə zarafatın, məzəli sözlerin, qəhqəhenin ardı-arası kəsilmirdi, bu onun başını yaman qarışdırılmışdı: vaxtın necə tez gəlib getdiyini, neçə şərab camı boşaltdığını heç duymadı. İki saatdan sonra bu zavallı çoxlu şərab içdiyindən daha güclə danışındı, amma hələ bəzi şeyləri qana bilirdi; anladı ki, ağır vəziyyətə düşmüştür: bir saatdan sonra o tamam yerimək qalibiyətini itirəcək, deməli, özünü Sezarın axşam yeməyinə yetirə bilməyəcək. Süfrə yoldaşlarından ayrılmak qərarına gəldikdən sonra ovuclarını stola dayayıb çox çətinliklə ayağa qalxdı, aydın danişmağa çalışaraq süfrə dostları ilə vidalaşdı, dili dolaşa-dolaşa dedi ki, mən gərək gedəm, çünkü məni gözləyirlər, axşam yeməyini yeməliyəm, Se... se...raz... gildə...

Aktyorun Sezar sözünü söyleyə bilməməsi gurultulu qəhqəhərlərə qarşılandı, məzəli sözler onun üstünə yağış kimi yağıdırıldı; Metrobi səndirləyə-səndirləyə qapiya tərəf gedəndə astanaya çatana kimi onu ələ saldılar.

Yanında oturan adam onun ardınca çıçırdı:

– “Sezarın” yanına lap yaxşı haldə gedəcəksən!

Bir başqası da çıçıra-çıçıra dedi:

– Zavallı Metrobi, dili də tutulub!

– Dili yox, qıçları tutulub, bir bax, gör necə səndirləyir!

– Metrobi, oynaması, sən ki, səhnədə deyilsən!

– Metrobi, özünü şax tut, sürtünə-sürtünə bütün divarları temizlədin!

– Metrobi, nahaq əlleşirsen, yemekxana sahibi sənə zəhmət haqqı verməyəcək!

– Belə də yeriş olar! İlan kimi qıvrıla-qıvrıla gedir.

Metrobi küçəye çıxbı öz-özünə mızıldandı:

– Gü...lün... gü...lün, səfillər! Amma mən Sezarın yanına axşam yeməyinə gedirəm... O alicənab adamdır... gözəl insandır... Sezar... onun ar...ar...artistlərdən xoşu golur!.. And olsun Kapi...toli Yupite-

rinə! Heç anlaya bilmirəm... bu axı... bu axı necə oldu... Bu velitern şərabı... ona nəsə qatıblar... o hiyləgərdir... Ev... Ev...tibidanın qəlbini kimi!..

Bu köhnə əyyaş iyirmi addıma qədər körpüyə tərəf gedib dayandı; körpüdən şəhərə gedirdilər. O, bərk səndirləyirdi. Bir neçə dəqiqə dayanıb fikrə daldi. Nəhayət, ağlına gözəl bir fikir gəldi. Güclə geriyə döndü, ayağı-ayağına dolaşa-dolaşa o biri tərəfə getdi. Səndirləyə-səndirləyə küçənin gah bir tərəfinə, gah o biri tərəfinə keçir, ikinci ağaç körpüyə sarı gedirdi, bu körpü Tibr adasını Yanikul təpəsi ilə birləşdirirdi. Tibr çayı üstündəki körpüdən keçib, təpənin başına qalxan yol ilə irəlilədi, Katular qapısına gedən yoldan keçdi, yenə də təpənin döşü ilə yuxarı qalxdı, axırda gəlib yol ayıricına çatdı. Burada yol haçalanırdı: sağa gedən yol təpənin başına qalxırıdı, solla gedən – Sublitsi körpüsünə dönürdü, deməli, Trigem qapısına və şəhərin mərkəzinə tərəf uzanırdı.

Yol ayırcında Metrobinin dolanbac hərəkəti dayandı: o çəşib qaldı, bilmədi tənha gəzintisi üçün bu yollardan hansını seçsin. Yuli Sezarın vəd etdiyi axşam yeməyinə iki saat qalırdı; aydın görünürdü ki, Metrobi, həddindən artıq içdiyi şərabdan sonra, havada gəzişib, gəzişməklə sərxaşluqdan ayılmaq üçün bu iki saatdan istifadə etmək istəyir. Bu pis fikir deyildi; bu sübut edirdi ki, Metrobi ağlını hələ tamam itirməyib. Yol ayırcında durub, girdən düşmüş, zəifləmiş qıçları üstündə yırğalanır, sağ əlinin şəhadət barmağını alına qoyub mızıldanırdı:

– Hara getsəm yaxşıdır? Təpənin başınamı? Əlbəttə, orada hava sərindir... Mənə elə gəlir ki, hava yaman istidir... yaman istidir... amma təqvim məni inandırmaq istəyəcək ki... fevraldır... qış ayıdır... Ah, fevral qışda olur? Qoy qış ayı olsun... bu o adamlar üçündür ki, onların nə tsekub, nə falern şərabı var... Amma, and olsun Bahus Dionisinə, buranın havası təmizdir... qalxım ora... yuxarı... Orada nə görəcəyəm?.. Mərhəmetli padşah Numanın<sup>1</sup> məqbərəsini... hərçənd... mən... bu Numaya heç hörmət elemirəm... çünkü o, şərabı xoşlamırdı... bir baxın da, şərab onun xoşuna gəlmirmiş... Mən heç inanmiram ki, şərab onun xoşuna gəlməsin.. Mən Razılığın on iki

<sup>1</sup> N u m a P o m p i l i – əfsanəvi Roma padşahi. Roma tarixçilərinin fikrine, o, e.a. 715-672-ci illərdə padşahlıq etmişdir.

allahına and içməyə hazırlam ki... o Egeriya pərisi<sup>1</sup> ilə... ancaq dövlət işlərindən danışmamışdır... Buna heç söz ola bilməz... Yəqin orada sevgi də olmuş... şərab da... olmuş... Ora qalxmaq istəmirəm... Zəhləmi tökdü... Düz yerle gedəcəyəm... bəli, gedəcəyəm...

Sərxoş Metrobi Numa Pompilinin şərab içməməsindən, doğrudan da, qeyzə gələrək öz-özünü belə danışındı. Yoldan qalaya sarı döndü. Bu yol onu yüz il əvvəl Yanikul təpəsi ətəyində qurulan həmin Numa padşahının məqbərəsinə aparıb çıxaracaqdı; lakin Üçqat qapıya sarı gedən yol ilə irolilədi.

Onun başı əvvəlki kimi uğuldayırdı, şərabın dəmi bir az yüngüləşmişdi, lakin o yenə düz yeriə bilmirdi. Qıçları qəribə şəkər düşədüşə – ayıqlığa, içməyən ayıq adamlara, xüsusilə yazıq padşah Numaya ağzına geləni deyirdi. Bir az sonra Tsetsi və Sublitsi körpüləri arasındaki firtına ilahəsi Furina meşəsinə çatdı.

Meşənin içində girib, məmənuniyyətlə dərindən nəfəs aldı, sonra da sakit, sərin bir guşə axtarmaq üçün meşənin içərilərinə getdi – belə bir yerə onun ehtiyacı vardı. Cığırla gedərkən meşənin lap ortasında balaca, girdə tala, talada isə qollu-budaqlı qoca bir ağac gördü. Yaşıl ot içində oturub küreyini ağacın gövdəsinə söykədi.

Mızıldayaraq öz-özünə dedi:

– Lap möcüzə oldu! Heç gözləməzdim ki, içimdə qopan firtına, firtına ilahəsinin müqəddəs meşəsində sakit olacaqdır! Təbiətin ağışunda olmaq nə gözəlmış! Doğrudan da, çobanlıq həyatının cazibədarlığı ancaq şairanə uydurma deyilmiş. Çobanlıq həyatı gözəl şeymiş! Şəherin hay-küyündən uzaq... çöllərin əzəmətli sükütu içərisində... zərif ot içində... xoş tənhalıq... balaca keçilər qaçışır... quzular mələşir... xırda çaylar şirli ilə axır... bülbüllər cəh-cəh vurur... Ah, nə gözəl həyatdır! Asudə, xoşbəxt çobanlıq həyatı! – Metrobinin göz qapaqları ağırlaşdı; onu yuxu basırdı. Lakin yeni bir fikir onu sarsıtdı, birdən özünə gəldi, çırtıq vuraraq, başqası ilə danışmış kimi mızıldandı: – Bəli, gözəl həyatdır, ancaq ki bu xirdəcə çayda təmiz, soyuq su əvəzinə falern şərabı axayırdı... Ax, su!.. Mən bununla razılaşa bilmərəm... Yox, yox, heç razılaşa bilmərəm!.. Su içmək?.. Bir neçə gündən sonra qəm-qüssədən ölürdim!.. Su!.. Belə də qəmginlik gətişən şey olar! Dadsız içki!

<sup>1</sup>Egeriya pərisi – rəvayətə görə, Roma padşahı Numa Pompili dini və mülki qanunları ondan öyrənmişdir.

Metrobi öz-özü ilə danışa-danışa gözlərini gah yumur, gah açırdı, fikirləri bir-birinə dolaşırı, yuxu beynini keyləşdirirdi, lakin o yenə də dili dolaşa-dolaşa mızıldanırdı:

– Falern şərabı, bəli... Özü də mütləq yaxşısı olsun... Amma Eskulap yemekxanasında pis velitern şərabı verirlər... Ondan başım yaman hərlənir... İndiyə kimi... Qulaqlarım uguldayırlar... elə bil ki, arı pətəyinə... düşmüşəm... bir də ki...

Bu anda Metrobini yuxu apardı. O qarmaqarışiq və qəribə yuxular gördü: bunlar onun təsiri altında yatdığı rabitəsiz fikirlərinə oxşayırı.

Gördü ki, otsuz-ağacsız, quru çöldədir, qızmar günəş altındadır. Bu günəş onu nə yaman yandırırdı! Tər yuyub aparırdı, boğazı quruyurdu, susuzluq kələyini kəsirdi, ona əzab verirdi... qəlbində sıxıntı... narahathlıq, təşviş hiss edirdi... Ah, nə gözəl səadət! Birdən axar suların şırıltısını eşitdi... oraya yürüdü... istəyirdi bərk qəçsin, amma ayaqları elə bil ki, yerə yapışırı, çay da hələ uzaqda idi. Metrobi bilirdi ki, çaydan su yerinə falern şərabı axır, ancaq bunun necə olduğunu başa düşmürdü... burası da qəribə idi ki, çayın şırıltısı adam səsinə oxşayırı. Metrobi susuzluqdan ölürdü, içmək istəyirdi, elə hey yürürdü, yürürdü, axırdı gelib çaya çatdı, çaya sarı əyildi ki, falern şərabından içib ləzzət alınsın, elə bu anda Numa Pompili qarşısında canlandı, onu içməyə qoymadı. Numa Pompilinin çox uzun ağ saqqalı, zəhmli sifəti vardi: Metrobiyə sərt baxıb, onu söyməyə, danlamağa başladı. Bu Numa Pompilinin necə də aydın, gur, kəskin səsi vardi! Numa Pompili açıqlı-acıqlı danışındı. Metrobi də hay-küylü səs eşidirdi, sanki bu səs çaydan gəlirdi... Birdən çayın suyu heç də falern şərabına oxşamadı, dönüb qan oldu. Numa da zavallı Metrobini daha çox danlayırdı, onun üstüne qəzəblə cumaraq çığırırdı:

– Susamışan?! Sən qan içmək istəyirsən, qəddar! Öz qardaşlarının qanını iç, alçaq!

Onun yuxusu get-gedə daha dəhşətli olurdu; qəlbi sıxılırdı; bu rəhmsiz qocanın səsi onu vahiməyə salırdı. Qaçmağa başladı, ayağı qanda sürüşüb yixıldı və nəhayət ayıldı.

Əvvəl bilmədi ki, haradadır, yatıb, ya oyaqdır. Gözlərini silib etrafa baxdı, gördü ki, məşədədir hava qaralıb, ancaq ay işığı bəzi yerde sıx yarpaqlı budaqlar arasından süzülərək qaranlığı dağdır. Fikirlərini toplamaq, qaydaya salmaq istədi, bacarmadı. O hələ də

Numa Pompilinin səsini eşidirdi, o eynən yuxuda olduğu kimi qəzəbli sözlər deyirdi, buna görə Metrobi əvvəl elə zənn etdi ki, hələ yatır, bu sözləri yuxuda eşidir. Az sonra yəqin etdi ki, ayılmışdır; bura necə gəlib çıxdığını tutqun halda xatırlamağa başladı. Axırdı başa düşdü ki, yuxuda eşitdiyi səs canlı insan səsidir, özü də bu adam ondan çox uzaqda deyil, taladadır.

Kim isə odlu-odlu, ehtirasla danışındı, yəqin ki, başladığı söhbəti davam etdirirdi:

— Ölümə ölüm! Zülm edənləri əyləndirmək üçün ölməkdənse, öz xoşbəxtliyimiz, öz xeyrimiz üçün ölmək daha yaxşıdır! İnsan surətində olan bu qudurmuş yırtıcılar Liviya səhrasının pələngi kimi qana susamışlar, məzлumların qanı onların ürəyini açır. Qoy onlar özü öz qılınçı ilə bizim qılincimizin qabağına çıxsın, qoy onların da qanı tökülüb bizim qanımıza qarışın. Qoy onlar anlasınlar ki, qulların, qladiatorların, məzлumların sinəsində insan qəlbini döyünür! And olsun Olimpdə yaşayan bütün allahlara, qoy onlar bilsinlər ki, böyük Yupiter hamını bir yaradıb, günəş hamı üçün işiq saçır, torpaq öz bəhrasını bütün insanlar üçün yetişdirir, bütün insanların xoşbəxt olmağa, sevinməyə haqqı vardır!

Gecənin sükütu içərisində səslənən bu ehtiraslı nitq razılıq bildirən qüdrətlə, lakin boğuq uğultu ilə qarşılandı.

Metrobi o saat başa düşdü ki, buraya respublika əleyhinə pis niyyətli adamlar yığışmışdır. Görmədiyi natiqin gur, aydın səsi ona tanış geldi.

Axı, kimin səsi idi? Bu səsi o harada eşitmişdi? Nə vaxt eşitmişdi? Metrobi indi düşünə bilirdi, öz xatirələrini xəyalında sürətlə araşdırırdı, lakin bu yadına düşmürdü. Hər halda o başa düşdü ki, gərək özünü göstərməsin, yoxsa çox pis dəqiqələr keçirə bilərdi.

Altında oturduğu ağacın yoğun gövdəsi dalında sürünen-sürünə gizləndi, lap astadan nəfəs ala-ala, danışılan sözləri daha yaxşı eşitmək üçün var gücünü topladı.

Kim isə latin dilində pis danışa-danışa xırıltılı, yoğun səslə soruşdu:

— Dörd il inadla, səbatla gizlin apardığımız işdən sonra deyə bilərikmi qurtuluş günəşi çıxmışdır?

Bir başqası əvvəlkindən daha xırıltılı, daha yoğun səslə soruşdu:  
— Döyüşə başlaya bilərikmi?

Metrobi ayılanda eşitdiyi səsi bir də eşitdi:

— Bilərik! Artoriks sabah...

Metrobi adı eşidən kimi danışan adamı səsindən tanıdı: heç şübhəsiz, bu, Spartak idi. Metrobi dərhal burada nələr olduğunu başa düşdü.

Spartak dedi:

— Sabah Artoriks Ravennaya gedəcək. Qranikə xəbərdarlıq edəcək ki, beş min iki yüz qladiatorunu hazır vəziyyətdə saxlaşın, bu bizim qoşunun birinci legionu olacaq. Kriks, ikinci legiona sən komandanlıq edəcəksən. Bu legion bizim İttifaqın Romada yaşayan yeddi min yeddi yüz əlli üzvündən ibarətdir. Üçüncü və dördüncü legionlara mən və Enomay komandanlıq edəcəyik. Bu iki legionda Lentul Batiatın Kapuyadakı qladiatorlar məktəbindən on min qladiator olacaq.

Enomay vəhşi sevincə ucadan dedi:

— Legionlara toplanmış iyirmi min qladiator! İyirmi min!.. Çox gözəl!.. And olsun cəhənnəm allahlarına, bu lap yaxşı!.. And içi-rəm ki, biz Sulla ilə Marinin lovğa legionerlərinin kürəklərindəki dəmir geyimlərin necə düymələndiyini görəcəyik!

Spartak dedi:

— Biz bütün məsələlər barəsində razılığa gəldik, indi sizdən xahiş edirəm: zülm altında əzilən vətənimizi yaddan çıxarmayın, onun çekdiyi əzab xatırınə, ehtiyatlı, tədbirli olun. Ağlışız bir hərəkət bizim bütün işimizi poza biler. Bu işə biz ara vermədən dörd il çox böyük zəhmət sərf etmişik. Vaxtsız bir çıxış, cəsarətli, lakin yaxşı düşünülməmiş bir addım indi bizim üçün bağışlanmaz bir cinayət olar. Beş gündən sonra ilk əməliyyatımızın başlandığını eşidərsiniz; eşidərsiniz ki, Kapuya üsyancıların əlindədir. Enomayla mən öz hissərimizi çölə çıxarsaq da, fürsət düşən kimi Kampanyanın mərkəz şəhərinə cəsarətli bir zərbə endirməyə çalışacağımız. Onda siz, Ravenna və Romada olanlar, bütün qüvvənizi toplayın, bizimlə birləşməyə gelin. Lakin Kapuya üsyən etməyinə, qoy sizin aranızda üzdən, əvvəlki kimi, sülh və sakitlik olsun.

Spartak susandan sonra qızığın və qarışq danışıqlar başlandı. Söhbətdə buraya toplaşan qladiatorların hamısı iştirak edirdi. Onlar iyirmi beş nəfərdən çox deyildi. Bu, Məzлumlar İttifaqının başlıca rəhbərliyi idi.

Qladiatorlar bir-biri ile məsləhətləşir, bir-birinə ürək və ümid verirdi, öz xatirələrini söyləyirdilər, sonra da qardaşcasına vidalaşaraq dağılışmağa başladılar. Yenə həyəcanla danışa-danışa Metrobinin gizləndiyi tərəfə gelirdilər ki, birdən Spartak onları səslədi:

— Qardaşlar, niyə axı hamınız bir tərəfə gedirsiniz? İki-iki, üç-üç gedin, aranızda da beş-altı yüz addım məsafə olsun. Şəhərə bəziniz Tsetsi körpüsündən, bəziniz Sublitsi, ya da Emili körpüsündən keçib gedin.

Qladiatorlar əmrə qulaq asaraq müxtəlif yollarla meşədən çıxır, Spartak da Metrobinin gizləndiyi ağacın yanından keçirdi. Metrobi qorxudan tir-tir əsirdi; Spartak bu zaman Kriksin əlini sixa-sixa dedi:

— Biz sonra görüşərik – Taygöz Lutatsiyanın yeməkxanasında. Sən orada mənə danışarsan, görək vəd edilən dəmir geyimlər yükünүn yaxın beş gündə gətirilməsinə arxayın ola bilərikmi?

— Mən elə buradan qatırçı çarvadarla görüşməyə gedirəm. O mənə bu yükü mümkün qədər tez keçirməyə söz verib.

Enomay nifretlə çıçırdı:

— Eh! Axı bu dəmir geyimlər bizim nəyimizə gərekdir?! Bizim inamımız – bizim qılincimizdir, bizim igidliyimiz də – dəmir geyimizdir!

Kriks yeyin-yeyin Tsetsi körpüsünə sarı getdi; Spartak, Enomay və Artoriks də Sublitsi körpüsünə tərəf yönəldi.

Bizim şücaətli Metrobi düşüñürdü:

“Gör ha! – Qladiatorlar uzaqlaşdıqca o igidləşirdi. – Bir fikir ver! Gör, bizim respublikanın üzərinə necə qara buludlar toplaşır! İyirmi min silahlı qladiotor! Yeni vətəndaş müharibəsinin başlanması üçün bu kifayetdir, – Siciliyada da belə oldu!.. Bir də ki, Spartak igidlikdə, bacarıqda Siciliyada qullar üsyانına başlılıq edən Evnordan – suriyalı quldan çox-çox yüksəkdə durur. Bəli, allahlar özü məni bu məşəyə gətirib çıxarmışdır. Heç şübhəsiz, böyük allahlar respublikanı və Romanı felakətdən qurtarmaq üçün məni özləri üçün bir vasitə seçmişdir... Tale özü mənim yolumu bu meşədən salmışdır. Belədir ki, var!.. Vaxtile qazlar belə bir işə yaramadımı?.. Mən niyə yaramıram?.. Qazlar! Sərxoş adamin ağlına belə bir müqayisə haradan gəldi!”

Metrobi müqayisəsindən çıxardığı nəticədən yaman təhqir olunduğunu hiss edərək yerində qalxdı, ətrafına qulaq asdı, sonra bütün qladiotorların gedib-getmədiyini, orada keşikçi qoyub-qoymadığını yeqin etmək üçün tərəddüdlə bir neçə addım atdı.

Yadına düşdü ki, Sezar onu axşam yeməyinə çağırıb, amma indi gecə yarısına az qalıb, bundan çox dilxor oldu. Lakin dərhal özüne təsəlli verdi: fikirləşdi ki, Furina ilahəsi meşəsindən sağ-salamat çıxan kimi Sezarın yanına qaçaram, təsadüfen üstünü açdığını qiyamı ona söylərəm, Sezar da məni bağışlar.

Metrobi bütün qladiotorların uzaqlaşdığını yeqin etdikdən sonra meşədən çıxdı, tez-tez Tsetsi körpüsünə sarı getdi; fikirləşdi ki, sərxoş olmasaydım, qladiotorların yığıncaq elədiyi Furina meşəsine gedib çıxmazdım. Mən gərək öz sərxoşluğuma da, şərabə göstərdiyim düşkünlüyü də minnətdar olam. Hetta Eskulap yeməkxanasında içdiyi, bir az əvvəl yamanca pislədiyi velitern şərabı da ona ilahi bir içki kimi göründü. Bu şeylərdən belə nəticə çıxartdı: Bahusa, Romanın xüsusi hamisi kimi, gərək yeni məbəd tiksin, əger Metrobinin sərxoşluğu kimi adı bir şey respublikanın qurtuluşuna səbəb olursa, onda allahların sərəncamı dərk edilməyən sərəncamdır.

O belə düşünə-düşünə Sezarın evinə çatdı, içəri girəndə xahiş etdi ki, Sezara deyin bu saat kitabxanaya gəlsin, ona çox böyük əhəmiyyəti olan bir xəbər söyləyəcəm, elə bir xəbər ki, Romanın taleyi, bəlkə də, elə bundan asılıdır:

Sezar əvvəl Metrobinin sözüne əhəmiyyət vermədi, çünkü onu əyyaş və gicbəsər bir adam hesab edirdi. Lakin fikirləşdikdən sonra onu qəbul etmək qərarına geldi. Yemək otağındakı qonaqlardan üzr isteyib kitabxanasına keçdi. Metrobi də qladiotorların qiyam qaldırmak fikrində olduqlarını həyəcan içinde, qısaca ona danışdı.

Bu xəbər Sezara qəribə göründü. Məsələnin doğru olma-dığını qəti bilmək üçün aktyora bir neçə sual verdi, – bəlkə, bu şeylər sərxoş adamin gözüne görünmüştür, onu qara basmışdır... Bunun əksini yeqin etdikdən sonra qaslarını çatıb, bir az fikrə getdi. Sonra da, görünür, müəyyən qərara gəlib, şübhə ilə gülümseyərək, Metrobiyə baxdı.

– Senin söylədiyin hadisəni şübhə altına almırəm, amma, doğrusu, bu şeylər nağıla oxşayırlar. Bəlkə, bunlar Eskulap yeməkxanasında

bol-bol içdiyin velitern şerabının təsiri nəticəsində sənin coşmuş təsəvvüründə əmələ gəlmışdır?

Metrobi incimiş halda dedi:

– Ey ilahi Yuli, inkar etmirəm ki, velitern şerabını, xüsusilə yaxşısını çox xoşlayıram, bunu da inkar etməyəcəyəm ki, bu axşam mənim başım bir az öz yerində deyildi, lakin Furina meşəsində eşitdiklərimə gəldikdə, ey ilahi Yuli, and içirəm ki, mən doğrudan da, o sözləri eşitmışəm, sənə də bunu olduğu kimi danışdım. Şirin yuxu, Yanıkul təpəsinin ətəyindəki sərin hava məni sərənşəndən ayıltdı, mən tamamilə özümə gəldim. Yoxsa sən respublikanı belə ciddi təhlükə qarşısında qoymaq fikrindən, bunu konsullara, senata söyləməyəcəksən?

Sezar başını aşağı sahib nəsə düşünürdü.

– Təhlükə hər an artır,

Sezar susurdu.

Metrobi də susdu, lakin onun duruşundan, əsəbi hərəkətlərin-dən görünürdü ki, səbirsizlik onu didib parçalayır. Özünü saxlaya bilməyərək Sezardan soruşdu:

– Bəs axı necə olsun?

Sezar başını qaldırıb cavab verdi:

– Metrobi, vətəni təhdid edən təhlükənin nə qədər ciddi olduğunu özüm müəyyən etmək istərdim.

Akyor yenə sözə başladı:

– Sən axı necə...

Sezar onun sözünü kəsdi:

– Mən özüm müəyyən etmək istərdim, əger mənə icazə ver-sən...

– Ba, sən nə danışırsan, ilahi Yuli!.. Mən sənin yanına məsləhətə gəldim. Əgər istəyirsən, hazırlanan bu qiyamın üstünü açmaq şərəfini sənin ayağına çıxaram, çünki bilirəm və möhkəm inanıram ki, Qay Yuli Sezar alicənab adamdır, ona edilən xidməti yaddan çıxartırıb.

– Metrobi, göstərdiyin bu səmimiyyət üçün sənə təşəkkür edirəm, etdiyin təklifin üçün də sağ ol, lakin ona görə yox ki, təsadüfən üstünü açdığını sirdən mən öz xeyrim üçün istifadə etmək fikrindəyəm. Mən istəyirəm ki, məsələni yoxlayıım, işin nə yerdə olduğunu

dəqiq bilim. Mən bunu ona görə etməliyəm ki, bu məsələdə necə tedbir görmək üçün düzgün mühakimə yürüdüm.

Metrobi bu fikirlə razılışlığını işaret ilə bildirdi. Sonra Sezar əlavə etdi:

– Yemək otağına get, orada məni gözlə. Ancaq, Metrobi, Furina meşəsində eşitdiklərindən, bizim səhbətimizdən, bir də mənim bu saat evdən çıxıb getməyimdən heç kəsə bircə kəlmə də söz demə. Mən bir saatdan sonra qayıdacağam, onda vətənin xeyri üçün nə edəcəyimizi oturub müzakirə edərik.

– Sezar, sənin əmrini yerinə yetirəcəyəm.

– Sən də razı qalarsan. Mən adama təşəkkür etməyi bacarıram; bir də axı talelər kitabında yazılmayıb ki, Qay Sezarın qisməti –ancaq sirkin yarış meydanında qalibiyyət çələngi almaqla kifayətlə-nib ölməkdir.

Qay Yuli Sezar bunu deyib, kitabxananın yanındakı otağa keçdi. Metrobi də onun söylədiyi bu mənalı sözləri düşünməyə başladı. Sezar bir az sonra qayıtdı. Onun sağ qolu üstündə möhkəm, qara penul və tünd-qırmızı aşırma vardı. Penul, heç şübhəsiz, xidmətçi-lərdən birinin idi; aşırmadan qılınç sallanırdı. Sezar qonaqlıqda gey-diyi ağ paltarını çıxartdı, qılınç aşırmasını boynuna saldı, penula büründü, başlığını da başına keçirtdi, Metrobi ilə vidalaşıb, bir də dedi ki, yemək otağına get, orada məni gözlə, gladiatoriların qiyama hazırlanlığını heç kəsə söyləmə. Sonra qullarından birini götürüb evdən çıxdı, Libilita Venerası yeməkxanasının yerləşdiyi balaca bir küçəyə sarı yeyin-yeyin getdi.

Sezarın Palatindəki evindən başqa Suburanın lap mərkəzində də evi vardı. Sezar o zaman tez-tez Suburada yaşayırıdı, bununla da Romanın bu hissəsində yaşayan yoxsulların hüsn-rəğbətini qazan-maç umidində idi. O, bir neçə dəfə qəşəng latiklavaya əvəzinə, kobud parçadan tikilmiş tunika geyib, Subura və Eskvilin məhəllələrinin çirkli-palçıqlı, qaranlıq, dar küçələrini gəzmiş, misli görünməmiş səxavətlə fəqir və bədbəxt adamlara kömək etmişdi. Sezar müsibət və biabırçılıqla dolu, çirkli-palçıqlı, üfunətlı, iyrənc məhəllənin səs-siz, balaca, dar küçələrini beş barmağı kimi tanıyırıdı.

Libilita Venerası yeməkxanası Sezarın kiçik, lakin zövq ilə tikilmiş evinə yaxın bir yerdə idi, buna görə də yeməkxana olan

çirkli-palçıqlı dar küçəyə tez çatdı: gecenin dərin sükutunu ancaq Taygöz Lutatsıyanın yeməkxanasından gələn səslər pozurdu.

Sezar yanı ilə getdiyi qulla yeməkxanaya girib, otağa ötəri nəzər saldı. Otaq böyük idi. Orada, həmişəki kimi, satqın qadınlar, qara camaat, qəbirqazanlılar, avara adamlar, özlərini yalandan şikəst göstərən diləncilər və Roma cəmiyyətinin başqa tör-töküntüləri həkjüylə yeyib-içirdi. Sezar bu adamlara baxıb ikinci otağa girdi, elə o saat da süfrədə on nəfər rudiarıni və başqa qladiatorları gördü. Onlara adı qayda ilə salam verib, öz qulu ilə otağın bir küncündə, skamyada oturdu, həbəş kənizə iki cam tsekub şərabı gətirməsini əmr etdi. Özünü laqeyd göstərərək, yanındakı qulla ümumi, qısa söhbətlər edir, eyni zamanda qladiatorlar içərisində nələr olduğuna diqqətlə göz qoyurdu, danışqlarına qulaq asırı.

Spartak Enomayla Kriksin arasında oturmuşdu; qəmgin və fikirli idi, bənizi solğundu. Sullanın ölümündən dörd il keçirdi. Bu vaxt içərisində frakiyalının siması dəyişmişdi; indi onun üzündə əvvəller olmayan sərt bir ifadə vardı. Geniş alnında dərin qırışq əmələ gəlmışdi, bu onun təşviş və ağır düşüncələr içərisində olduğunu göstərirdi.

Sezar frakiyalını üzdən tanımadı. Yoldaşları onu adı ilə çağıranda, Sezar dərhal öz zənninin düzgün olduğunu yəqin etdi: Spartak ancaq ləyaqətli görünüşü, qüvvət və ağıl ifadə olunan üzü ilə yoldaşlarından fərqlənən bu boylu-buxunlu qəşəng adam ola bilərdi.

Qay Yuli Sezarın ilk baxışda Spartakdan xoş geldi, baxdıqca da Spartak daha artıq onun xoşuna gəlirdi. Sezar, dahi bir adam zəkası ilə Spartakın böyük qəlbə və istedada malik olduğunu başa düşdü, bildi ki, tale onu böyük işlər, yüksək qəhrəmanlıqlar üçün yaratmışdır.

Kəniz Azur şərab gətirdi; Sezar camın birini götürdü, o biri camı da quluna göndərdi:

– İç.

Qui şərabdan bir az içdi, Sezar da özünü elə göstərdi ki, guya, şərab içir: şərab heç onun dodaqlarına da dəymədi. O, sudan başqa heç bir şey içmirdi.

Bir neçə deqiqədən sonra yerindən qalxb, qladiatorların masasına yaxınlaşdı.

– Salam sənə, igid Spartak! Qoy həmişə tale sənin üzünə gül-sün – sən buna layiqsən! Bir qədər vaxtını mənə sərf edə bilər-

sənmi? Səninlə söhbət eləmək istəyirəm. – Hamı dönüb baxdı, təəccübə söylənən sözər eşidildi:

– Qay Yuli Sezar!

Spartak ayağa qalxaraq dedi:

– Yuli Sezar? – O öz yoldaşlarından az təəccüb etməmişdi. Spartak hələ indiyə kimi Sezarı görməmişdi, onu üzdən tanımadı.

Sonralar hökmədar olan bu adam qladiatorların səsini kesdi:

– Susun! Yoxsa sabah bütün Roma biləcək ki, pontifiklərdən biri gecələr Subura və Eskvilin meyxanalarında dolaşır!

Spartak heç gözlənmədiyi bu adama heyrətlə baxırdı. Sezar hələ böyük işlər görüb şöhrət qazanmamışdı, lakin onun adı elə indi də Romada və bütün İtaliyada dillerde söylənirdi. – Spartak onun föv-qəladə bir qüvvə və igitlik ifadə olunan üzünə, üzünün gözəlliyyinə, qartal baxışına, bədənin quruluşundakı gözəl ahəngə, əzəmetli sakitliyinə, bütün simasında nəzərə çarpan qüdretinə təəccübə baxırdı. O, Yupiter nəslindən olan bu adama bir qədər kirimişə nəzer salıb dedi:

– Qay Yuli Sezar, sənə bir işlə fayda yetirə bilsəm, özümü xoşbəxt hesab elərəm.

– Sən bu igit yoldaşlarından bir qədər ayrılmalı olacaqsan. Səninlə bəndə kimi gəzismək istəyirəm.

Qladiatorlar heyrətlə baxışdır. Spartak dedi:

– Romanın ən məşhur və nəcib vətəndaşlarından biri ilə gəzismək zavallı, adsız-sansız bir rudiari üçün böyük şərəfdir.

Sezar qapıya sarı getdi, quluna burada onu gözəlməsini işaret ilə bildirib dedi:

– İgidlər zavallı olmaz!

Spartak Sezarın ardınca gedərək ah çekib dedi:

– Ah, aslan ki, zəncirdədir – ona güc nə lazımdır!

Bu iki fövqəladə adam yeməkxananın baş otağından keçib küçəyə çıxanda dinməz-söyləməz bəndə tərəfə getdilər: bura, dörd il əvvəl Qay Verresin azad olunmuş qulunun qladiatorlar tərəfindən edam edildiyi yer idi.

Bədirlənmiş ay şəhər divarı arasındaki bağlara, bostanlara, üzüm-lükərlə, uzaqlarda azman kölgəsi kimi qaralan Tuskul və Latiya təpələrinə qədər uzanan geniş çöllərə öz qəmgin işığını saçırı.

Şəhərin son evləri ilə Servi Tulla bəndi arasındaki boş çöldə gecənin səssizliyi içərisində Sezarla Spartak uzaqdan ayın donuq

ışığında ağ xəyala oxşayırıdı. Onlar dinməz-söyləməz, sakitcə bir-birinin qabağında dayandılar, sanki bir-birini anlamaq və öyrənmək istəyirdilər. Hər ikisi də bilirdi ki, onlar bir-birinə zidd iki cəbhəni, iki bayraqı, iki aləmi – istibdadla azadlıq aləmini təcəssüm etdirirlər.

Sezar birinci olaraq sükutu pozub Spartakdan soruşdu:

– Neçə yaşıν var?

Frakiyalı:

– Otuz üç, – deyə cavab verib diqqətlə Sezara baxdı, elə bil ki, onun fikrini anlamağa çalışırıdı.

– Sən frakiyalısan?

– Bəli.

– Frakiyalılar igid adamdırılar: onları mən vuruşmada da, təhlükədə də igid görmüşəm. Amma sən, bundan başqa, nəzakətli və oxumuş olmağınlı da fəxr etməlisən.

– Sən bunu haradan bilirsən?

– Bir qadın deyib. İndi o barədə danışmağın vaxtı deyil, çünki sən də çox böyük təhlükə qarışısından, sənin özünü həsr etdiyin iş də!

Spartak birdən geriyə çəkilərək həyəcanla soruşdu:

– Sən hansı təhlükədən danışırsan?

– Hər şey mənə məlumdur. Spartak, mən bura sənə ziyan yetirmək üçün gəlməmişəm. Əksinə, səni xilas etmək isteyirəm. Bir adam Furina meşəsində ağaç altında oturubmuş, ister-istəməz bu gecə sizin söhbətinizi eşidib.

Spartak yumruqlarını sıxıb, göyləri hədələyərək qəzəblə çığrıdı:

– Lənət olsun allahlara.

– O hələ konsullara heç bir şey deməyib. Mən onu mümkün qədər ləngitmışəm. Amma o mütləq bunu bu gecə, ya sabah onlara deyəcək, sənin də dörd legionun bir yerə toplasmamışdan dağıdılacaq.

Spartak dehşətli bir ümidsizlik içində idi, özünə acığı tuturdu, dəli kimi hədəqsindən çıxmış, hərəkətsiz gözlərini ay işığı düşmüş ağaç gövdəsinə dikərək hönkürtüdən qırınan bir səslə piçıldaya-piçıldıaya dedi, sanki öz-özü ilə danışındı:

– Beşillik inam, zəhmət, ümid, mübarizə... hamısı bir anda məhv olacaq!.. Hamısına son qoyulacaq, məzлumların daha heç bir ümidi qalmayacaq. Bu alçaq həyatda yenə qul kimi, qul kimi sürüнəcəyik!..

Spartakın çəkdiyi ağır mənəvi iztirab həyəcanlı üzündə əks olunurdu. Sezar dərd içində qovrulan bu uca boylu, qüvvətli adama hörmətlə baxır, ona ürəyi yanırıdı. Öz dahiliyini dərk etməklə hədsiz qürurlu olan bu sərkərdə elə hesab edirdi ki, dünyada onun pərəstişinə layiq bir adam yoxdur; lakin indi ister-istəməz bu qələdiatorla fəxr edirdi; Spartak azadlığa olan müqəddəs məhəbbətindən qüvvət alaraq, yunan və ya Roma qəhrəmanlarına layiq igidlik göstərmək isteyirdi; yüksək zəka ilə dünyaya gələn, başladığı işin qalibiyətlə qurtaracağına inanan, onunla ruhlanan bu adam çox qoçaqlıqla, aşib-dاشan qüvvətlə, səbat və ehtiyatla iyirmi minlik nizami qoşun düzəldə bilmişdi.

Sezar bu legionları düşünərkən, gözləri hakimiyyətpərəstlik ehtirası ilə alışb yandı, başı gicəldi, bütün vücudu ürpəşdi, hədəqədən çıxmış gözlerini Alban təpələrinin başına zillədi, fikirləri ilə ucsuz-bucaqşız xəyal aləminə daldı. Ah, ona dörd legion – iyirmi min döyüşü versəydilər, bunları o döyüşə apara bilərdi! Bir neçə ildən sonra dünyani zəbt edərdi. Romanın hökmədarı olardı! Ancaq Sulla kimi yox, Sulladan qorxurdular, ona nifret edirdilər. Amma Sezar, xırda mübarizə aparan xudbin patrisiləri dəhşətə getirər, plebeylərin pərəstişkarı olardı!

İkisi də susurdu: birisi dərd çəkirdi, o biri şöhrətpərəstlik xəyal-larına dalmışdı. Sükutu əvvəlcə Spartak pozdu. O özünə gəlib, qاشanın qorxunc halda çatdı, qəlbində amansız bir qüvvət axını duyaraq qətiyyətlə dedi:

– Yox, and olsun Yupiterin ildirimlarına, bu olmayıacaq!

Sezar sanki bu səsdən ayrırlaraq soruşdu:

– Sən axı nə edəcəksən?

Spartak alov saçan gözlərini Sezarın yenə də aydınlaşan gözlərinə dikib, az sonra soruşdu:

– Sezar, sən axı kimsən: dostumuzsan, ya düşmənimizsən?

– Dostunuz olmaq istərdim, hər halda heç vaxt sizin düşməniniz olmayıacağam.

– Sən bizim üçün hər şey edə bilərsən!

– Nə edə bilərəm?

– Sirrimizə beləd olan adamı bizə ver!

– Necə?! Sən isteyirsən ki, mən, romalı olduğum halda, Romanı məhv olmaq təhlükəsi qarışısında qoyan qullar üşyanına yol verim?

Üşyanın karşısını almaq imkanı olduğu halde bu imkandan istifadə etməyim?

— Sən haqlısan. Sənin romalı olduğunu unutdum.

— Mən istəyirəm ki, bütün dünya Romanın hakimiyyəti altında olsun.

— Əlbəttə. Sən Romanın yer üzündəki bütün xalqları zülm altında saxlamaq hökmranlığının mücəssəməsi sən. Sən Makedoniyalı İsgəndərin yere-göyə siğmayan niyyatlarından daha da qabağa getmək xülyaları ilə yaşayırsan. Düşünürsən ki, Roma qartalları öz qanadını bütün dünya xalqları üzərinə gərəndə, sən bu xalqları zəncirləyib, dəmir yumruq içinde sıxacaqsan. Roma — xalqlar hökmədir, sən də Roma hökmədir olacaqsan, ələmi?

Sezarın gözlərində sevinc parıldadı; lakin o dərhal həmişəki kimi sakit oldu, gülümseyərək dedi:

— Mənim nələr arzu etdiyimi heç kəs bilmir. Bəlkə, mən özüm də bilmirəm. Bəli, mən də gərək yuvadan uçub, xoşbəxtliyimi axtarmaq üçün qüvvə toplayım. Spartak, amma sən... Sən böyük bir sərkərdə eqli və bacarığı ilə qullar ordusunu düzəltmişən, onlardan nizamlı legionlar yaratmışsan, bu legionları döyüşə aparmağa hazırlısan. De görüm, Spartak, nə fikrindəsən?.. Sənin arzun nədir?

Spartak ehtiraslı inamla alışib yanındı:

— Mənim arzum, mənim arzum budur ki, sizin pozğun Roma alemini dağdırıb, onun xarablığı üstündə xalqlar istiqlaliyyətinin yüksəldiyini görüm! Mənim arzum budur ki, bir insanı başqa bir insan qarşısında üzü üstə düşməyə məcbur edən qanunları məhv edim; elə qanunlar ki, qadından doğulan, eyni qüvvət, eyni ağıl verilən iki insandan birini o birisinin torpağını tər tökə-tökə becərməyə, zəhmət çəkməyə, onu yedirib bəsləməyə, o birisini isə qəbahət, tənbəllik, pozğunluq içinde çürüməyə vadar edir. Mənim arzum budur ki, zalımların qanı ilə məzəlumların ah-naləsini susdurum, Roma qələbələr arabasına zəncirlənən bədbəxt adamların buxovlanını qırıb parçalayım. Mənim arzum budur ki, əsərət zəncirlərindən qılınc hazırlayıbm, qoy hər xalq bu qılıncla sizi öz torpağından İtaliyaya qovsun, — bu ölkəni sizə böyük allahlar vermiş, siz onun sərhədindən kənara çıxmamalısınız. Mənim arzum budur ki, bütün amfiteatrları yandırıbm, çünkü orada yırtıcı heyvan olan xalq, bizə barbar deyərək, bədbəxt adamların öldürülməsindən həzz alır; axı bu adam-

lar xoşbəxt olmaq üçün, mənəvi zövq almaq üçün, məhəbbət üçün doğulmuşlar, lakin onları dünyadan zəlim hökmədarlarının əylənməsi üçün bir-birini öldürməyə vadar edirlər. And olsun qüdrətli Yupiterin ildirimlərinə, mən azadlıq günəşinin çıxmasını, yer üzündə köləlik rüsvayçılığının məhv edildiyini görmək arzusundayam! Mən hər adam üçün, böyük, kiçik, qüdrətli, zəif xalqlar üçün azadlıq əldə etməyə çalışıram, azadlığın həsrətini çekirəm, insanları azadlığa çağırıram! Azadlıqla da sülh, xoş güzəran, ədalət, ölməz allahların insanlara yer üzündə zövq alması üçün verdiyi yüksək xoşbəxtlik gələcəkdir!

Sezar sakitcə durub qulaq asırdı; onun dodaqlarında ürək yanğınsından doğan bir təbəssüm göründü. Spartak susduqdan sonra o, başını bulayıb soruşdu:

— Sonra, alicənab xəyalpərəst, sonra?

Rudiari cavab verdi:

— Sonra da kobud qüvvə üzərində haqqın hakimiyyəti, ehtiraslar üzərində əqlin hakimiyyəti olacaqdır. — Onun qəlbində alovlanan yüksək hissələr ilham dolu həyəcanlı üzündə əks olunurdu. — Sonra insanlar arasında bərabərlik, xalqlar arasında qardaşlıq olacaq, bütün dünyada yaxşılıq qalib gələcək!

Yuli Sezarın ona həm yazığı gəldi, həm də istehza ilə dedi:

— Zavallı xəyalpərəst! Bütün bu xülyaların həyatda baş tuta biləcəyinə sən inanırsan? Zavallı xəyalpərəst! — Bir az susduqdan sonra əlavə etdi: — Qulaq as, Spartak, mənim sözlərimi yaxşı düşün, bu sözləri sənə yaxşı niyyətlə deyirəm. Mənim sənə olan rəğbətim — sənin düşündüyündən çox-çox artıq, çox-çox möhkəmdir. Yadında saxla ki, mən öz dostluğumu, xüsusilə öz hörmətimi asanlıqla baş-qalarına bəxş edən adamlardan deyiləm. Sənin düşündüyüň məsələni yerine yetirmək mümkün deyil: bu həm qarşına qoymuşun məqsəd etibarilə, həm də əldə etdiyin imkanlara görə fantastik arzudur, xam xəyaldır.

Spartak buna etiraz etmək istədi, lakin Sezar onu danışmağa qoymadı:

— Mənim sözümü kəsmə; qulaq as, mən axı bura səninlə sənin xeyrin üçün danışmağa gəlmişəm. Əlbəttə, özün də bilirsən ki, sənin iyirmi min gladiatori Romanı sarsıda bilməz. Görünür sən bunu nəzərə almırsan. Sən elə hesab edirsən ki, “azadlıq” sözü qullar

kütləsini sənin bayrağın altına toplayacaq. Qoy lap bu qulların sayı yüz, yüz əlli min olsun (bu heç olmayacaq), qoy onlar sənin köməyinlə dəmir intizamla birləşsinlər, qoy onlar mərdlik şücaəti ilə ruhanıb qəhrəmancasına vuruşsunlar. Qoy belə olsun! Yoxsa sən inanırsan ki, bunlar Asiya, Afrika padşahlarına zəfər çalan dörd yüz min legionere qalib gələcək, bütün İtaliyada öz evlərində yaşayan, bir parça torpağa malik olan bu legionerlər, bu azad vətəndaşlar heç bir şeyə malik olmayan qullarla çox böyük amansızlıqla vuruşmaya-  
caq? Axı o legionerlər bilir ki, qullar qalib gəlsə, onların yurdu dağılmaq təhlükəsi qarşısında qalacaq. Sizi vuruşmağa sövq edən ümidsiz halınızdır, onları – özlərini mühafizə duygularıdır, siz hüquq almaq üçün vuruşacaqsınız, onlar öz mülküni qorumaq üçün vuruşacaqlar. Kimin qalib gələcəyini təsəvvür etmək çətin deyil. Onlar sayca sizdən çoxdur; bundan başqa hər şəhərdə, hər munitsipide<sup>1</sup> onların müttəfiqi, sizin düşməniniz olacaq. Bir də ki, dövlət xəzinəsinin bütün sərvəti, xüsusilə, – bu daha mühümdür, – patrisilərin var-dövləti onların xidmətinə veriləcək, Romanın adı, nüfuzu, təcrübəli sərkərdələrin məharəti, bütün şəhərlərin, bütün Roma vətəndaşlarının mənafeyi, respublikanın saysız-hesabsız gəmiləri, dünyannın hər yerindən yiğilan köməkçi qoşunlar onların tərəfində olacaq. Müxtəlif ölkələrdən gələn, necib ənənələrlə, ya maddi və başqa əlaqələrlə bir-biri ilə bağlanmayan, hətta uğrunda çarpışığın məqsədi tamamilə anlamayan inadkar, vəhşi barbarlar yiğinını qayda-qanuna, nizam-intizama tabe etməyə şücaətin, mətanətin, böyük zəkan kifayət edəcəkmi? Buna müvəffəq olacağına, bəlkə də, mən bir anlığa inandım... yox, yox, bu qətiyyən mümkün olan şey deyil. Səndə əqil və möhkəm iradə var, sən qoşunlara komandanlıq etməyə tamamilə qabilsən, – mən bunu etiraf edirəm. Sən ancaq bir şey edərsən: müvəqqəti olaraq öz qoşununun nöqsanlarını, bədən yaralarını gizlədən kimi gizlədərsən. Sən düşmənin qalibiyyət ümidiyi sarsıda bilərsən, lakin zəka və şücaət möcüzələri göstərməklə qalib gələ bilərsənmi?

Spartak əzəmətli laqeydliklə dedi:

– Nə olsun ki? Mən haqq iş uğrunda şərəflə ölürem! Bizim bu yolda tökülen qanımız azadlıq ağacını suvarar, qidalandırar, zalim-

<sup>1</sup> Munitsipi – qədim Romada özünü idarə edən tamhüquqlu şəhər və ya kənd icması

ların alınına yeni rüsvayçılıq damgası basar, intiqam almaq isteyən saysız-hesabsız adamlar yetişdirər! Təqlid olunmaq üçün bu bir nümunədir, bu en yaxşı ırsdır: gələcək nəsillər üçün biz bunu qoyub gedə bilərik!

– Bu böyük fədakarlıqdır, lakin səmərəsiz işdir, nahaq yerə qurban verməkdir. Mən sənə göstərdim ki, əldə etdiyin vəsaitin məqsədə çatmaq üçün kifayət deyil. İndi də sübut edim ki, sənən məqsədin özü də vəcdə gəlmış bir təsəvvürün məhsuludur, cəzbədici bir xəyaldır, insanlığın əldə edə bilmədiyi sərabdır: uzaqdan o canlı görünür, adamı özünə çekir, lakin daha inadla onun ardınca yüyürdükcə, o səndən uzaqlara qaçıır. Ona çatdığını zənn edəndə, o birdən gözünün qabağında yox olur. İnsanlar meşəni tərk edib bir yerdə yaşamağa başlayandan azadlıq yox olub, köləlik meydana çıxıb; ona görə ki, bir adamın hüququnu hamının xeyri üçün məhdudlaşdırıran, dairəsini kiçildən hər bir qanun eyni zamanda hər adamın azadlığına qəsd edir. Hər yerdə və həmişə qüvvətli, hiyləgər adamlar xalq kütlələrinə ağalıq edəcək, həmişə də baş əyməyə hazır avam camaat tapılacaq. Ən yaxşı, ən ağıllı qurulan respublikalar bu qanundan yaxa qurtara bilmir, çünki bunun mənbəyi insanın öz təbiətindədir; Fivin, Spartanın, Afinanın şərəfsiz sonu buna sübut ola bilər. Xalqın baş hakimiyyəti prinsipinə əsaslanan bizim Roma respublikasının özündə də, görürsən ki, bütün hakimiyyəti bir dəstə patrisi öz əlinə alıb ağalıq edir. O bütün sərvətin sahibidir, deməli, qüvvət də onun əlindədir. İki də elə qurmuşlar ki, respublika hakimiyyəti onların kastasında ırsən keçir. Çörəyi, paltarı, qışın siddətli soyوغunda daldalanmaq üçün damı olmayan dörd yüz min Roma vətəndaşına azad demək olarmı? Bu dörd yüz min vətəndaş – onların səsini almaq isteyən ilk rast gəldikləri adamin acınacaqlı quludur. Dünyada hökmranlıq edən bu yoxsulların yeganə malı, yeganə sərvəti – səsə malik olmaq hüququdur. Buna görə “azadlıq” sözü bizdə öz mənasını itirmişdir. Bu elə simli musiqi alətidir ki, həmişə eks-sədasi ilə kütlələrin qəlbində səslənəcək, lakin bəzən zalim hökmədarlar da bu aləti çox gözəl çala bilirlər. Spartak, patrisilərin həyəsiz təkəbbürü mənə əzab verir. Plebeylərin dərin müsibəti isə ürəyimi yandırır, görürəm ki, patrisilərin rifah və sədaqəti plebeylərin məhv olmasına əsaslanı biler. Oliqarxlər kastasının hakimiyyətini aradan qaldırmaq üçün plebeylərin ehtirasını qızışdırmaq, lakin onları

cilovlamaq, hökm ilə, sarsılmaz bir mətanətlə onlara rəhbərlik etmək lazımdır. Bir də ki, insan insanın qənimi olduğundan, insan övladı canavarla quzuya, çalağanla göyərçinə, parçalayıb yeyənlə parçalanıb yeyilənlərə bölündüyündən, mən özüm üçün müəyyən nəticə çıxarışam və qarşısında müəyyən məqsəd qoymuşam. Belə çətin məsələni həll edə bileyəməm, – bunu bilmirəm, lakin hakimiyyəti zəbt etmək, hər iki tərəfin taleyini kökündən dəyişmək fikrindəyəm; zalımları məzлum, parçalayıb yeyənləri – parçalanıb yeyilənlər etmək istəyirəm.

– Deməli ki, Sezar, qismən mənim fikrimlə şəriksən?

– Bəli, mənim qullara yazığım gəlir, həmişə də onlarla müləyim rəftar etmişəm. Qladiatorların vəziyyətinə acıyalram. Xalq üçün mən tamaşalar düzəltsem də, qara camaatın azığın duyğularını təmin etmək üçün heç də qladiatorların bir-birini vəhşicəsinə öldürməsinə yol verməmişəm. Lakin götürdüyüm məqsədə çatmaq üçün (əger buna bir gün nail ola bilsəm) zoraklıqladan çox artıq – məharet, gücdən artıq – bacarıq gərəkdir, bundan başqa cəsarət və ehtiyatlı olmaq lazımdır; cəsarətə ehtiyat – hər təhlükəli işdə bir-birindən ayrılmayan iki yol yoldaşdır. Hiss edirəm ki, hakimiyətə nail olmaq mənim qismətimdə var. Mən gərək ona nail olam, mən ona nail olmaq istəyirəm, mən ona nail olacağam. Balaca bir çay axıb gələn bütün sel-suyu öz yatağına toplayır, coşqun, əzəmetli bir çay kimi dənizə töküür; mən də, bu balaca çay kimi, yolumda rast gəldiyim bütün qüvvələrdən öz xeyrim üçün istifadə etməliyəm. Ey şanlı Spartak, böyük işlər görmək sənin də qismətində var: mən sənə belə bir adam kimi müraciət edirəm. De görüm, sən, baş tutması mümkün olmayan o ağılsız tədbirindən – üşyan etmək fikrindən – el çəkməyə, bunun əvəzində Sezarın səadətinə köməkçi və yol yoldaşı olmağa razısanmı? Mənim öz ulduzum var, Veneradir onun adı, o mənim ulu nənəmdir, o məni həyatın yolları ilə aparır, mənə yüksək rütbələr veriləcəyini qabaqcadan vəd edir. Gec-tez mən bir əyalətin başında durub legionlara komandanlıq edəcəyəm, qalibiyyət qazanıb zəfər təntənəsi ilə qarşılanacağam, konsul olacağam, şahlar taxtını yıxacam, xalqları qarşısında diz çökdürəcəyəm, padşahlıqlar fəth edəcəyəm.

Sezarın vəcd ilə söylədiyi sözü, qətiyyət ifadə olunan üzü, parlidayan gözleri, həyəcanlı səsi, nitqində duyulan möhkəm etiqadı

simasına elə əzəmet və böyüklük verirdi ki, Spartakı bir anlığa özünə məftun etdi, onun qəlbini həkim oldu.

Sezar bir az susdu, Spartak da sanki onun təsiri altından xilas olaraq, sərt və ürəkdən gələn səslə dedi:

– Sonra nə olacaq?

Sezarın gözlərindən od çıxdı. Həyəcandan rəngi ağardı, titrək səslə, lakin qətiyyətlə dedi:

– Sonra... bütün dünyaya hakim olmaq!

Bu sözdən sonra azca susdular: gələcək hökmədarın bütün varlığı bu sözlə ifadə olunurdu. Cavanlığının lap ilk çağlarında bu fikir onun qəlbində yaşayırıdı: onun bütün təşəbbüsü, bütün sözü, bütün fəv-qəladə zəkası, hər şeyi özünə tabe edən iradəsi bu məqsədə doğru yönəlmışdı.

Sezar yenə sakitləşdikdən sonra dedi:

– Bu fikrindən el çək, onu at getsin!.. At getsin! Sənin düşündüyü iş lap başlangıcında, rüseym halında məhv olacaq: Metrobi konsslara dərhal xəbər verecək. Bədbəxt yoldaşlarını inandır, qoy onlar öz haqlarını silahla deyil, qanuni yolla əldə etmek ümidində olsunlar, bunun üçün hər şeye dözsünlər. Mənim dostum ol, mənə tale tərəfindən tapşırılan hərbi səfərlərdə iştirak elə, iga döyüşçülərə başçılıq et, təbiətin sənə verdiyi fövqələdə hərbi qabiliyyətini bütün əzəmeti ilə göstər.

Spartak həyəcanla dedi:

– Bu mümkün deyil, mümkün deyil! Qay Yuli Sezar, mənə olan bu hörmətinə, bu yüksək rəyinə, bu rəy ilə etdiyin təklifinə görə sənə ürəkdən təşəkkür edirəm, lakin mən gərək tale tərəfindən göstərilən yol ilə gedəm. Mən köləlik əsarətində yaşayan qardaşlarımı ata bilmərəm, atmaq da istəmirəm. Əgər ölməz allahlar Olimpdə insanların dərdinə qalırsa, əgər orada, o yüksəklərdə hələ də ədalət varsa, – elə ədalət ki, o daha burada yoxdur, – onda bizim işimiz məhv olmayıacaq. Lakin insanlar da, allahlar da mənə qarşı vuruşsə, mən tabe olmayacağam, mən də, Ayaks<sup>1</sup> kimi, mərdliklə, sakit qəlb ilə ölücəyəm.

Sezar yenə də qeyri-ixtiyari olaraq iftخار hissi duydı, onun əlini bərk-bərk sıxaraq dedi:

<sup>1</sup> Ayaks – Troya müharibəsində yunan qəhrəmanı

— Qoy sən deyən olsun! Sən ki belə cəsarətlisən — sənə xoşbəxtliyin qismət olacağını indidən söyləyirəm, çünki bədbəxtlikdən yaxa qurtarmaq üçün cəsaretin insana nə qədər köməyi olduğunu bilirəm. Buna görə də daha artıq ürekdən arzu edirəm ki, xoşbəxtlik sənə yar olsun, çünki bilirəm: xoşbəxtliyin hər işdə, xüsusilə hərbi işlərdə böyük əhəmiyyəti var. Bu axşam işlərinin məhv olduğunu nəzərə ala bilərsən, amma sabah taleyin işə qarışması ilə müvəffəqiyyət qazana bilecəyin də mümkünündür. Mən Metrobiyə mane ola bilmərəm, buna haqqım da yoxdur: o, konsulların yanına gedib, sizin qiyam etmək istədiyinizi söyləyəcək. Sən senatın çaparlarından əvvəl özünü Kapuyaya yetir, bəlkə də xoşbəxtlik sənə yar oldu... Sağlıqla qal.

— Allahlar səni öz pənahında saxlaşın. Qay Yuli... Sağlıqla qal.

Pontifiklə rudiari bir-birinin əlini yenə bərk-bərk sıxdı, yenə bayaqkı kimi kirimişcə, lakin tamamilə başqa bir hiss ilə səddə qədər qalxdıqları adamsız dar küçə ilə aşağı endilər. Bir az sonra Libilitina Venerası yeməkxanasına çatdırılar. Sezar yeməkxana sahibinin pulunu verib, öz qulu ilə evinə qayıtdı. Spartak da yoldaşlarını çağırıb, tez-tələsik, bu vəziyyətdə ən vacib olan əmrlerini verdi: Krikse Roma qələbiatorları arasında qiyamın bütün izlərini yox etməyi, Artoriksə də atını çapa-çapa Ravennaya, Qranikin yanına getməyi əmr etdi. Özü isə Enomayla iki yaxşı at yəherlədi, yolda yeni atlar əldə etmek üçün Məzlumlar İttifaqı daxılından beş talant pul götürdü, atlarını dördnala çapa-çapa Kapen qapısından çıxıb Kapuyaya getdi.

Sezar qayıdır yemek otağına girəndə bildi ki, Metrobinin təzədən içdiyi falern şərabından yenə qəlbində vətən eşqi alovlanmış, Sezarın gec gəlməsindən narahat olmuş, onun başına bir müsibət gələ bilməsindən qorxaraq, respublikani xilas etmək üçün konsulun yanına getmişdir. Evdən çıxanda qapıcıya demişdir ki, “birbaş konsulun yanına gedirəm”. Qapıcıının sözündən, o bərk səndirləyirmiş.

Sezar dərin fikrə gedib, xeyli ayaq üstə durdu, sonra yataq otağına girib öz-özünə dedi:

“İndi qələbiatorlarla senatın çaparları tez at sürməkdə yarışacaqlar. Kim bilir, onlardan hansı əvvəl o yerə catacaqdır?!?”

Azca düşündükdən sonra əlavə etdi:

“Çox vaxt çox mühüm bir hadisə ən əhəmiyyətsiz bir şeydən asılı olur! İndi də bütün məsələ atdan asılıdır!”

## Onuncu fəsil

### ÜSYAN

Bütün İtaliyanın ən məhsuldar, ən çox inkişaf etmiş, ən gözəl əyaləti olan Kampanyanın mərkəzi – Kapuya şən-gülşad, zəngin, zövq-səfa dolu həyata öyrəşmiş bir şəhərdi. Lakin təsvir etdiyimiz hadisələr dövründə bu əyalət əvvəlki ehtişam və əzəmetini itirir, tənəzzülə enirdi: Hannibalın İtaliyaya qarşı hərbi səferinə kimi Kampanyanın zəngin rəqibləri – Karfagen və Roma ona həsəd aparırdı.

Ehtimala görə, Kapuya, Roma təsis ediləndən təxminən iki əsr əvvəl, Vulturn çayının gözəl sahillerində osklar<sup>1</sup> tərəfindən qurulmuşdur, ilk əvvəl də yəqin ona çayın adı Vulturn deyilərmiş. Kapuya bu diyarda salınmış On iki şəhər ittifaqının üç əsr paytaxtı olmuşdur. Bu diyarı etrusklar – osklardan, avzonlardan, aurumlardan zəbt etmişlər. Mədəniyyəti İtaliya, yunanlardan çox-çox əvvəl yüksək mədəniyyəti olan bu xalqlardan götürmüştü.

Üç əsr keçəndən, yeni Roma qurulandan 332 il sonra etrusklar yumşaq iqlimin, zəngin təbiətin təsiri altında, naz-nemətə qapılarraq qüvvələrini itirmiş, həm də əxlaq pozğunluğu nəticəsində qonşuları samnit deyilən sərt dağlıların basqınına qarşı dura bilməmiş, Samniyanın hakimiyyəti altına düşmüşlər. Samnitlər onların torpağını tutub, istila etdikləri etrusk-şəhərlərində ağalıq etmişlər. Yəqin, onlar Vulturn şəhərinə Kapuya adı vermişlər, bu da, görünür, məşhur başçılarından birinin adı olmuşdur. Kampanyaya hakim olan samnitlər Apennin dağlarının vəhşi çoban qəbilələri ilə həmişə müharibə etmişlər; onlar da sonralar öz qüvvələrini itirmişlər. Bu müharibələr yüz ildən sonra müzəffər Roma qartallarını cəlb etmişdir: o zaman Roma qartalları İtaliyanın çox hissəsini tutmuşlar. Kampaniya əhalisi romalıları bir müttəfiq kimi çağırmış, onlar da gəlib, bu gözəl əyalədən daha getməmişlər. Kampaniya əhalisinə ancaq adı olan bir istiq-laliyyət və bələdiyyə hüququna oxşar zəif ixtiyar verilmişdi, əslində bu yerlər Romanın əlində idи. Kapuyaya çoxlu Roma vətəndaşı və patrisi ailələri axışib gəldi. Onları bura cəlb edən – təbiətin gözəlliyi,

<sup>1</sup> Osklar – qədim İtaliya qəbiləsidir; ilk əvvəl Cənubi İtaliya mahallarından birində yaşamışlar.

qışın yumşaqlığı idi. Kapuya az vaxtda yenidən canlandı, abadlaşdı, zəngin, izdihamlı bir şəhər oldu.

Hannibal Trebiya çayı ve Trazimen gölü yanında romalılara qalib gəldikdən və Kanna ətrafında onları tamamilə məğlub etdiğdən sonra Kapuya Hannibalın tərəfine keçdi; o da bu gözəl şəhəri sonrakı hərb əməliyyatının dayaq məntəqəsi elədi. Lakin az sonra Hannibal məğlub oldu, bunun da ardınca Kapuyanın ulduzu söndü: şəhər yenə romalıların hakimiyyəti altına keçdi. Romalılar şəhər əhalisinin bir hissəsini qırdı, bir hissəsini də ya sürgün etdi, ya da qul edib satdı, ətrafda yaşayan dağlıları və əkinçiləri şəhərə köçürdülər. Onlar romalıların tərəfdarı idilər; romahlar ağır vəziyyətə düşəndə də yenə Romaya sədaqətlə qalmışdır.

O vaxtdan yüz otuz səkkiz il keçmişdi. Sullanın qüdrətli himayesi sayəsində, həm də Kapuya ətrafında legionerlər yurdu salmaqla şəhər yenə də evvəlki kimi abadlaşdı, xoşbəxt həyat sürməyə başladı. İndi şəhərin yüz minə qədər əhalisi olardı, ətrafına da altı mil uzunluğunda möhkəm qala divarı çəkilmişdi. Çox gözəl küçələri, bu küçələrdə də möhtəşəm məbədlər, əzəmetli portiklər, imaretlər, amfiteatrlar, hamamlar vardı. Kapuya zahiri görünüşü ilə Romadan geri qalmırdı, onu vurub ötürdü də. Bundan başqa, günəş həmişə onun üzərinə işiq saçırı; ona gözəl, yumşaq iqlim bəxş edən təbiət – yeddi təpə üzərində belə səxavətli deyildi: böyük söhrət qazanan əbədi Romul şəhəri bu təpələr üstündə qürurla yüksəldirdi.

Bəli, Roma qurulandan 680 il sonra, fevralın 20-də, ikindi vaxtı günəş, – fosfor kimi işiq saçan çəhrayı, qar kimi ağ, tünd-qırmızı yüngül buludlar arasında, yavaş-yavaş Literna arınca dənizə doğru uzanan təpələrin arxasına çəkilirdi, Kapuya küçələrində, günü bu vaxtında, həmişə olduğu kimi, bir canlanma, təlaş və qəlebəlik vardi. Əsnaflar işlərini qurtarır, dükanlar bağlanır. Adamların bəzisi evindən çıxır, bəziləri evinə qaydırır. Gündüzün qızığın fəaliyyətindən sonra axşam sakitliyi və istirahət vaxtı yaxınlaşırı.

Fluvial qarşısından Benevenat qapısına qədər uzanan, şəhəri təxminən iki yerə bölən enli, qəşəng Alban küçəsi ilə gedib-gələn müxtəlif yaşlı, müxtəlif təbəqələrdən olan vətəndaşlar bir anlığa dayanıb, Appi yolu tərəfdən, başda dekurion olmaqla, atlarını dördnala çapa-çapa gəlib keçən on nəfər adamın ardınca təəccübətə baxdırılar. Atların hamısı toz və palçığa bulaşmışdı, burunlarından buxar çıxırdı, yüyən

ağızlığı köpük içinde idi, – bu göstərirdi ki, atlılar çox mühüm tapşırıqla gəlmışlər.

Yaşlı bir vətəndaş cavan yol yoldaşına dedi:

– And olsun Tifat Yupiterinin əsasına, çox-çox illər bundan qabaq mən belə dördnala at çapanları görmüşəm: onda çaparlar bəd xəber getirmişdi ki, Sulla şəhərimizin kənarında, Tifat Dianası məbədi yanında, Marinin tərəfdarı konsul Norbana qalib gəlmışdır.

Cavan oğlan soruşdu:

– Görəsən, bu atlılar nə xəber getiriblər?!

Dəmirçi lap qədim zamandan bəri bütün dəmirçilərin taxdığı və ora-burası yanmış meşin döşlüyünü çıxara-çixara mülahizəsini söylədi:

– Yeqin Romadan gəlirlər.

– Bəlkə yeni bir xəber getiriblər...

– Bəlkə, bizim üçün qorxulu bir şey var?

Cavan qladiatorun rəngi ağardı, o öz yoldaşına yavaşca dedi:

– Ya bəlkə, bizim qiyamın üstü açılıb?

Uzun yol gəldiklərindən yorulub əldən düşən dekurion və on atlı Alban küçəsi ilə gedib Seplesi küçəsinə döndülər. Bu da çox gözəl küçə idi. Burada çoxlu ətriyyat malları – müxtəlif ətirler, xoş qoxulu sürtgü yağıları, pomada və essensiyalar satan dükanlar vardı. Kapuya bu ətriyyatla bütün İtaliyanı, xüsusilə Romanı, təchiz edir, xanımlar da bu malları məmənuniyyətlə alırlı. Şəhəri idarə edən Roma prefekti Metti Libeonun evi küçənin ortasında idi.

Atlılar bu evin qabağında dayanırdılar. Dekurion atdan düşüb, portikə girdi, tələb etdi ki, gəldiyimi dərhal prefektə söyləyin, mən ona Roma senatından getirdiyim təcili məktubu verməliyəm.

Athiların ətrafına bu məsələ ilə maraqlanan xeyli adam yığışdı. Onlardan bəzisini çapa-çapa gələn atlıların və atların belə əldən düşməsi təəccübələndirirdi; bəziləri bu atlı dəstəsinin niyə gəldiyi və niyə belə tələsdiyi haqqında öz mülahizəsini söyləyirdi; bir qismi də atlılarla danışmaq, onlardan məlumat almaq istəyirdi.

Lakin boş-boşuna veyillənən kapuyaşiların marağı və mülahizələri heç bir nəticə vermədi. Atlı əsgərlərdən çox çətinliklə qopara bildikləri bir neçə qırıq-qırıq sözdən ancaq bunu bildilər ki, onlar Romadan gəlmışlər. Həmin məlumat ora yiğisan camaatın marağını daha da artırdı, lakin bu sırlı hadisəni qətiyyən izah etmədi.

Birdən bir neçə qul prefektin evindən çıxıb, Seplesi küçəsi ilə tez o yan-bu yana getdi.

Camaat içindən kim isə ucadan dedi:

– Paho! Bu iş, deyəsən, zarafata oxşamır!

– Hansı iş!

– Kim bilir hansı iş.

– Bir baxın, prefektin qulları necə qaçırlı.. Ele bil ki, Tifat dağı meşəsindəki marallar tazılardan qaçıb qurtarmaq isteyir!

– Deməli, mühüm bir iş olub.

– Bu aydır. Bəs axı bu qullar hara qaçıdlı?

– Ele məsələnin canı da bundadır. Gəl indi başa düş də!

Ucaböylü, kök, qırmızıyanaq bir ətriyyat və kosmetika alverçisi yan dükandan çıxıb dedi:

– Bunu bilseydim ha! Bunun üçün məmənnuniyyətlə on şüşə ən yaxşı ənlik verərdim. – O özünü qabağa verir, bir şey bilmək həvəsilə alışb yanırdı.

Bir nəfər kapuyalının səsi eşidildi.

– Düz deyirsən, Kalmış, buna heç şübhə yoxdur. Amma biz heç bir şey öyrənə bilmərik, əslində biz gərək nə olduğunu bilək. Heç ele şey olar?!

– Sən güman edirsən ki, burada qorxulu iş var?

– Bəs necə?! Yoxsa senat boş yerə bir dəstə atlı göndərərdi? Özlərinə də əmr edərdi ki, atları gücünüz yetdikcə dördnala çapın? Yəqin yolda bir çox atı yorub əldən də salıblar.

– And olsun allahlardan xəbər gətirən İridanın qanadlarına, mən orada nəsə görürem...

– Harada, harada görürsən?

– Bax orada, Alban küçəsinin tinində...

Ətriyyat alverçisinin rəngi ağardı, o ucadan dedi:

– Böyük allahlar bizə kömək olsun! Bu ki hərbi tribundur!

– Hə, hə... Odur! Tit Serviliandır!..

– Bir bax, gör o, prefektin qulunun dalınca necə tez-tez gedir!

– Nəsə olacaq!

– Qoy Diana bizi pənahında saxlasın!

Hərbi tribun Tit Servilian prefektin evinə girəndə Seplesi küçəsi adamlı dolmuşdu, bütün Kapuyanı həyəcan bürüdü. Qala divarının dibi ilə xeyli uzanıb gedən, yaxın təpələrdən gələn su ilə Kapu-

yanı təchiz edən su kəmərinin yanı ilə bu zaman iki ucaböylü atlı gəlirdi. Onlar ağır-ağır nəfəs alırlı; rəngləri ağarmışdı; üst-başları palçıqla, toza bulanmışdı; paltarlarından, yaraqlarından qələbiyi aydın görünürdü.

Bu Spartakla Enomay idi. Onlar həmin ayın on beşində, gecə Romadan çıxıb, gücləri yetdikcə atlarını qova-qova, hər mənzildə atlarını dəyişə-dəyişə Suessi-Pometiyə çox tez gəlib çatdırılar. Lakin bu yerdə dekurion on atılı ilə onları ölüb keçdi: o, Kapuyada üşyan hazırlanlığını xəbər verməyə gedirdi. Qladiatorlar atlarını yolda dəyişmək fikrindən əl çekdilər, həm də arabir Appi yolundan yan yollara dönənlər oldular.

Bir yerdə iki at ala bildilər. Onlar böyük iradə və insan qüvvəsi xaricində olan bir mətanətlə yollarına davam edirdi: gah yan yollara dönür, gah ayrı yol axtarır, gah da itirilmiş vaxtin əvəzini çıxməq üçün Appi yolunu burula-burula gedən senat atlılarının yolunu uzadan yerləri kəsmə keçirdilər. Axırda gəlib Atelladan Kapuyaya uzanın yola çıxdılar.

Onlar senat çaparlarını bir saat qabaqlamaq ümidində idilər, – bu qələbə, böyük müvəffəqiyyət ola bilərdi. Lakin birdən Kapuyaya təxminən yeddi min qalmış Spartakın mindiyi at gücdən düşüb bürədi. Spartak onu saxlamaq üçün boynunu qucaqladısa da, yaziq heyvan ayaq üstə dura bilməyib yıxıldı, Spartakın qolu atın altında qalıb çıxdı.

Spartakın qolu bərk ağrısa da, bunu hiss etdirmədən, ancaq diqqətlə ona baxılsayıdı, ucuq bənizinin titrəyişindən çox əzab çəkdiyini bilmək olardı. Lakin bu dəmir iradəli adamın duyduğu ağrı – qəlbini parçalayan iztirabin qabağında heç bir şeydi. Bu gözlənilməyən hadisə onun bütün fikirlərini alt-üst etdi: o, Lentul Batiatın məktəbinə düşmənlərindən yarım saat əvvəl gəlmək istəyirdi, amma indi onlardan gec gələcəkdi; onun gözü qabağında – beş il mətanətlə çalışaraq qurdğu bina dağılacaq, məhv ediləcəkdi...

Spartak cəld ayağa qalxdı. Qolunun çıxdığını bir an da düşünmürdü, sinəsindən ümidsizlik fəryadı qopdu, – bu, ölümcül yaralanmış aslanın nəriltisinə bənzəyirdi; sonra da tutqun halda dedi:

– And olsun Erebə, hər şey, hər şey məhv oldu!..

Enomay atdan düşüb Spartaka yaxınlaşdı, ciyinini diqqətlə yoxladı, – ciddi bir şey olub-olmadığını bilmək istəyirdi.

Sonra da Spartakı sakitləşdirmek istədi:

– Neçə?!.. Sən nə deyirsən!.. Hər şey necə məhv ola bilər ki; bizim əl-qolumuz zəncirdən azaddır, əlimizdə qılınc var?!

Spartak susurdu. Sonra Enomayın atına baxıb dedi:

– Yeddi mil! Cəmisi yeddi mil qalıb, amma biz, qoy bizi düşmən olan allahlar lənətə gəlsin! – amma biz gərək vaxtında ora getmək ümidiindən əl çəkək! Sənin atın bizim ikimizi üç-dörd mil apara bil-səydi, qalan yolu tez piyada gedə bilərdik. Biz onszu da düşməndən bir saat qabaqdayıq, çaparlar ora çatandan sonra onlara əmr vermək üçün, bizim planları pozmaq üçün azi bir saat da lazımlı olacaq.

German dedi:

– Sən düz hesablamışan. – Sonra dönüb atına baxdı: – Bu yazıq heyvan bizim ikimizi yorta-yorta heç olmasa iki mil apara bilərmi?

Qladiatorlar zavallı atı gözdən keçirib gördülər ki, o güclə ayaq üstə durur. Böyürlərini şirişə-şirişə ağır-agır nəfəs alır, üstündən buxar qalxır. Bir az sonra o da, o biri at kimi olacaqdı. Ona min-məklə adamınancaq qolunu deyil, qıcı da, lap boynu da sına bilerdi. Qladiatorlar məsləhətləşdikdən sonra bu qərara gəldilər ki, atı qoyub, Kapuyaya piyada getsinlər.

Onlar atları çapa-çapa xeyli yol gəldiklərindən yə acıdan (bir neçə gün idi ki, bir şey yeməmişdilər) lap əldən düşməsdilər, indi də bərk tələsə-tələsə yola düşdilər, isteyirdilər ki, Kapuyaya qalan yolu tez başa çatdırınlar. Dinib-damışmirdilər. İkisinin də rəngi qaçmışdı; tər içinde idilər; lakin iradələri zəifləməmişdi. Çox iti getdikləri üçün saat yarımdan daha tez şəhər qapısına çatıdlar. Burada azca dayandılar; onlar həm nəfəslərini dərməli, həm də qapı ağızında duran keşikçinin diqqətini cəlb etməmək üçün özlərini bir az düzəltməli idilər; bəlkə də sərəncam verilmişdi ki, şəhərə girənlərə göz qoysunlar, sir-sifətdən, hərəkətlərindən şübhəli görünən adamları tutub saxlasınlar. Sonra da onlar yenə yollarına düzəldilər. Qapıdan içəri girəndə özlərini lap adı ac səfil kimi göstərməyə çalışırdılar. Lakin onları üzən ağır təşvişdən ürəkləri bərk döyüür, alınlardan soyuq tər axırdı.

Qapının tağı altından keçəndə Spartak tutula biləcəklərini qabaqcadan nəzərə alıb, fikrində bir plan düzəltmişdi: belə olarsa, bir anda qılıncını sıyırib keşikçinin üstünə atılmalı, onu öldürməli, ya yaralamalı idi, hər necə olsa özünə yol açıb, qladiatorların məktə-

binə yüyürməli idi. Spartak Enomayın, həm də özünün gücünü bildiyindən müvəffəq olacağına şübhə etmirdi. Qarovalxana qabağında duran on iki legionerdən çoxu qoca və əlil adamlardı, onlar iki nəfər məhərətli qladiotorun qüvvətli qılınc zərbəsinə, yəqin ki, lazımı müqavimət göstərə bilməzdilər. Lakin belə tədbirin işe salınması arzu edilən şey deyildi. Spartak dəfələrlə ölümlə üz-üzə gələsə də, onun sarsılmaz qəlb hələ qorxu nə olduğunu bilmirdi, onun yenilməz qəlb dehşətli təhlükə qarşısında bu sarsılmaz, bu yenilməz qəlb elə bərk döyündürdü ki, deyərdin lap bu saat partlayacaq.

İki keşikçi taxta skamyalarda uzanıb yatmışdı; üçü qala səddinə gedən mərmər pillələrdə çöməltmə oturub zər atıldı, biri skamyada uzanaraq, biri də ayaq üstə durub öz aralarında səhbət edir, şəhərə girənlərə və şəhərdən çıxanlara baxır, onları lağla qoyurdular.

Qladiatorlardan iki addım qabaqda yoxsul bir kəndlə qarı gedirdi; o balaca, girdə səbatlərdə bir neçə baş yumşaq pendir aparırdı. Legionerlərdən biri lovğa-lovğa gülümsəyərək dedi:

– Bazara nə tez gedirsin, a qoca cadugər!

Qarı yoluna davam edərək, onlara sakitcə cavab verdi:

– Allahlar köməyiniz olsun!

O biri legioner istehza ilə ucadan dedi:

– Bir ona bax! Gör nə gözəldir? Elə bil ki, lap Atroposdur – üç parkın<sup>1</sup> ən qocası, ən eybəcəri!

– Bir onun qırış-qırış dərisinə bax, elə bil köhnə perqament-dəndir; özü də elə perqament ki, elə bil oda düşüb büzüşüb!

– Bir işə bax: o pendir satır! Məni lap qızılı da tutsan, onu heç ağızma da almaram!

Zər atanlardan biri ucadan:

– Qoy cəhənnəm olsun o murdar qarını, o bədbəxtlik carçısını!  
– deyib ağac stekanı acıqlı-acıqlı pilləyə atdı, stekandakı zərlər dağıldı. – Ay mərdimazar qarı! Bunun hamısı səndəndir!.. Budur, üçüncü dəfədir ki, rəqəmlər bir çıxır. Lənətə gəlmış “it”<sup>2</sup>.

<sup>1</sup> Parklar – qədim yunan və Roma mifologiyasına görə, üç ilahə (üç bacı). Onlardan biri əlindəki sap ilə insan ömrünü toxuyar, o biri sap açar, biri də vaxt çatanda sapı kesərdi. Parklar – cahra, iy və qayçı ilə təsvir edilərdi (Bu ilahelərdən birinin adı Atropos idi).

<sup>2</sup> “it” – qədim zamanda bu zərlərin üstündəki cüt rəqəmlər pis əl hesab olunar, ona “it” deyərdilər. Zərləri atanda cüt rəqəm çıxmasydı, əl yaxşı hesab olunur, ona “Venera” deyərdilər.

Bu zaman Spartakla Enomay gözə görünməməyə çalışaraq həyəcandan güclə nəfəs ala-alə, meyit kimi ağarmış halda qapının tağı altından keçirdi.

Keşikçilərdən biri onları göstərərək çıçırdı:

— Bu da o park qarının hörmətli mühafizə dəstəsi! Hə, and olsun o mühafizəçi Yupiterə, bu iki səfəl qələbiator elə ariqdir ki, üst-başları elə çirkli, palçıqlıdır ki, elə bil Siksən indicə çıxıblar.

Zərdə uduzan legioner həyəcanla dedi:

— Lənətə gələsiniz sizi, ay ətlik qara mallar, sizi görüm yırtıcı heyvanlar parça-parça ełsin! — Sonra da zər atılan stəkanı bərk-bərk silkəleyib, bəxtini bir də yoxlamaq istədi.

Spartakla Enomay bu həqarətli sözlərə cavab verməyib, keşikçilərin yanından, birinci tağın alından ötdülər, — xüsusi zəncirlə qaldırılan və endirilən dəmir barmaqlıq bu tağdan sallanırdı. Sonra onlar səddin üstüne çıxməq üçün qoyulan nərdivanın yanındakı aralıqdan keçdilər. Daha sonra ikinci tağın altından keçmək isteyirdilər ki, — şəhərə girilən əsil qapı da burada idi, — birdən şəhər tərəfdən senturionun otuz nəfər yaraqlı legionerlərlə onlara sarı tələsə-tələsə geldiyini gördülər; bu qalxanlı-qılınclı legionerlərin başında dəbilqə, eyinlərində dəmir geyim, ellərində mizraq və nizələr vardı. Legionerlərin qabağınca gələn senturion da döyüş qaydasınca silahlansmışdı, əlində də əsa tutmuşdu, — bu onun vəzifəsinə işarə idi. O, tağ altındaki qapıya çatanda komanda verdi:

— Silah başına!

Keşikçi legionerlər cəld ayağa qalxdılar; özlərini bir qədər itirsələr də, tez sıraya düzləndilər, — bunu onlardan heç gözləmək olmazdı.

Senturionun işarəsi ilə Spartak və Enomay dayandılar, — onların qəlbə həyəcandan sıxıldı. Bir neçə addım geri çəkilib bir-birinə baxdılar. Enomay qılincının dəstəyindən yapışanda Spartak tez onun əlini tutdu.

Senturionun ciddi səsi tağın altında əmələ gələn dərin sükut içində uğuldadı:

— Mühafizə işini belə yerinə yetirirlərmi, əclaflar? Belə də mühafibə olarmı, avaralar? — Skamyada yatan, sıradə öz yerlərini gec tutan iki legionerdən birini əlindəki əsa ilə vurdur.

Sonra da sol cinahda duran dekana sarı dönüb əlavə etdi: — Sən də, — dekan özünü yaman itirmişdi, — sən də, Livi, öz vəzifəni çox

pis yerinə yetirirsən, nizam-intizama fikir vermirsen. Sən qarovalxana rəisiyindən məhrum edirəm. İndi sən ikinci dəstənin dekanı Lutsi Mediniyə tabe olacaqsan: bu dəstəni mən qapı ağızındaki qarovulu qüvvətləndirmək üçün gətirmişəm. — Bir az susduqdan sonra əlavə etdi: — Qlədiatorlar üşyan qaldırmaq istəyirlər. Senatın göndərdiyi çaparlar bize xəbər verdi ki, məsələ çox ciddi ola bilər. Buna görə, müharibə vaxtı kimi, dəmir barmaqlığı salmaq, qapını bağlamaq, ayıq olmaq, keşikçiləri yerli-yerində qoymaq gərək, ümumiyyətə təhlükə üz verdiyi zaman necə lazımsa, elə də hərəkət etmək lazımdır.

Keşikçilərin birinci rəisi Lutsi Medini bütün dəstəsini iki sıraya düzərkən, senturion qaşlarını çataraq Spartakla Enomayı sorğu-suala tutdu:

— Siz kimsiniz? Qlədiatorsunuz?

Spartak iztirab dolu təşvişini güclə gizlədərək, qəti bir ifadə ilə dedi:

— Qlədiatoruq.

— Yəqin ki, Lentulun məktəbindənsiniz?

Spartak cavab verdi:

— Yanılırsan, şücaətli Popili. — Onun gözlərində ümid qığılçımı parıldadı. — Biz prefekt Metti Libeonun yanında qulluq edirik.

Senturion təəccübələ soruşdu:

— Sən məni tanıyırsan?

— Mən səni ağamızın evində çox görmüşəm.

Popili diqqətlə qələbiatora baxdı:

— Doğrudan da... — Lakin qaş qaraldığı üçün Spartakın üzünü deyil, ancaq nəhəng boy-buxununu görə bilməşdi. — Doğrudan da... mənə elə gəlir ki...

— Biz germanları Mettinin nəcib zövcəsi Leliya Domitsi xanıma qulluq etməyə qoymuşlar, biz həmişə onun kəcavəsi yanında oluruq.

Spartak dörd il idi, Lentul Batiatın qələbiatorlar məktəbində qulluq edirdi. Bu müddətdə o, Kapuyada, patrisilər ailəsinin bir neçə qələbiatorunu Məzəlmlər İttifaqına cəlb edə bilməşdi, buna görə də iki nəhəng boylu german qələbiatoru — Metti Libeonun bu qullarını yaxşı tanıyırdı. Onlar Spartaka prefektin evindəki olan qayda-qanundan, adətdən danışmışdılar. Spartakın, qaranlıqdan istifadə edərək bu hiyləyə əl atmasından nə qədər sevindiyini bilmək çətin deyil, — bu onları fəlakətdən xilas etmək tədbirlərindən yeganəsi idi.

Senturion onun sözünü təsdiq etdi:

– Doğrudur! Sən doğru deyirsən. İndi mən sizin hər ikinizi tanımışam.

Spartak süni bir sadəlövhüklə elavə etdi:

– Hətta, təsəvvür elə ki... bu da yadımdadır, gecənin ən sakit vaxtında sənə tribun Tit Servilianın qapısı qabağında rast gəldim. Mən yoldaşımıla Domitsini öz kəcavəsində oraya aparırdıq. Bizim xanım çox tez-tez belə sırlı gecə gəzintilərinə çıxır ki...

Popili onun üstünə çıçırdı:

– Sənin barbar allahlarının xatirinə, kəs səsini, iyrienc kimvr! – O, prefekt arvadının çox da düzgün olmayan əxlaqi haqqında, legionerlərin yanında qeybət edilməsinə yol vermək istəmirdi. Qladiatorlar rahat nəfəs aldılar. Az sonra senturion Spartakdan soruşdu:

– İndi haradan gəlirsiniz?

Spartak əvvəl təşvişə düşdü, lakin tez özünü ələ alıb, çox təbii bir ifadə ilə dedi:

– Ağamızın Kumadakı villasından gəlirik. Daşınan qiyəməli ev əşyasının üstündə getmişdik. Bu avadanlığı dünəndən ora aparıraq.

Popili bir qədər fikirləşdikdən sonra dedi:

– Yaxşı.

Yenə susdular. Bu sükütu yenə de senturion pozdu, soruşdu:

– Sizin üsyan məsələsindən heç xəbəriniz yoxdur? Lentulun qələmətlər məktəbində baş verən hadisəni eşitməmisiniz?

Spartak lap avam adam kimi cavab verdi:

– Biz bunu hardan bilmək? – Sanki ona heç anlamadığı bir sual verilmişdi. – Əgər Lentulun ağlışız, dikbaş şagirdləri sarsaq iş tutmaq fikrində olublarsa, bunu bize, əlbəttə, söyləməzler, çünki bizim xoşbəxtliyimizə onların paxılılığı tutur. Biz mərhəmətli ağamızın yanında çox yaxşı yaşayıraq.

Cavab həqiqətə uyğundu. Spartak elə sərbəst danışındı ki, senturion daha tərəddiüd etmədi, lakin elə o saat elavə etdi:

– Əgər bu axşam, doğrudan da, belə cəsarətli üsyan qarşısında - yıqsa... Ümumiyyətlə, qələmətlər üsyan məsəlesi, məncə, gülünc görünür. Lakin əgər bu doğrudursa, onda ehtiyat üçün məndən aslı olan bütün tədbirləri görmək borcumdur. Əmr edirəm qılınclarınızı təhvil verin... hərcənd mərhəmətli Metti öz qulları ilə çox yaxşı rəftar edir...ancaq bu insan tör-töküntüsü, xüsusilə siz qələmətlər, əllə-

rindən nə pis iş desən gələn sizin kimi alçaq adamlar belə yaxşı rəftara layiq deyilsiniz. Bu saat qılıncları verin!..

Enomay tez özündən çıxan, ehtiyatlı olmayı gözləməyən adamdı, – əmri eşidəndə az qaldı ki, bütün işləri korlasın.

Qəzəblə qılincını siyirdi, lakin Spartak sağ əli ilə sakitcə onun qılincını əlindən aldı, sol əli ilə də öz qılincını qırından çıxarıb, hər ikisini hörmətlə, lakin ürək ağrısı ilə senturiona verdi. Enomayın yenə də səbirsizlik göstərib özündən çıxmaması üçün tez Popiliyə dedi:

– Sən yaxşı iş tutmursan, Popili! Bizdən şübhələnmək niyə? Mən elə güman edirəm ki, prefekt – bizim ağamız belə etiqadsızlıqdan narazı qalacaq. Yaxşı ki, bu sənin öz işindir. Bu bizim qılınclarımız, indi icazə verin, biz Mettinin evinə qayıdaq.

– Mənfur qələmətçi, mən nə eləmişəmsə, bu barədə sənə yox, sənin ağana haqq-hesab verəcəyəm. İtilin burdan!

Spartak Enomayın qəzəbdən tir-tir əsən əlini sıxdı, senturiona baş əyib, german ilə şəhərə tərəf yönəldi. Onlar çox yeyin getsə də, başqalarında şübhə oyatmamağa çalışırlılar.

Bu iki qələmətçi keçirdikləri həyəcandan və çox çətinliklə qurtara bildikləri təhlükədən sonra özlərinə güclə gələ bilərdilər. Alban küçəsinə çatanda şəhəri bürüyən fövqələdə hərəkət, səsküy, qaçışma, həyəcan onların diqqətini cəlb etdi, – hazırlanan işin üstü açıldığını, nə qədər çalışsalardı, Batiatın qələmətlər məktəbinə çox gec gedib çatacaqlarını bildilər.

Spartakla Enomay şəhər qapısından ox məsafəsində uzaqlaşır sola döndülər, qəşəng imarətli, enli, gözəl bir küçəyə çatdırılar. Küçəni tez keçib sağa, sakit, tənha küçəyə, oradan da dolanbac, xırda küçələrə döndülər. İçərilərə getdikcə bu dolanbac küçələr daha da qaranlılaşır, darlaşır, çirkli-palçıqlı olurdu. Axırda gəlib Lentul Batiatın məktəbinə çatdırılar. Məktəb Kapuyanın cəvarında, qala divarına yaxın bir yerdə, indicə danışdığımız dolanbac, xırda küçələrin mərkəzində idi. Buradakı xırda evlərdə yüngül əxlaqlı qadınlar yaşayırırdı. Onlar həmişə Lentulun məktəbindəki on min qələmətçinin gəldiyi ətraf yeməkhanalara və meyəkhanalara gedirdilər.

İlk vaxtlar bu məktəbdə cəmisi bir neçə yüz şagird vardi. Onların sayı get-gedə çoxalırdı, bununla da məktəb sahibinin dövləti tez artdı. Məktəb bir çox tikintidə yerləşirdi; tikintilər həm zahiri

cəhətdən, həm də daxili quruluşu ilə bir-birindən çox az fərqlənirdi. Eyni məqsəd üçün qurulan bu tikintilərdən hər biri, böyük iç həyəti əhatə edən dörd binadan ibarətdi. Yağış yağməyanda qladiatorlar həyətin ortasında məşq keçərdilər. Yağış yağanda belə məşgələlər üçün ayrılmış böyük zallarda gimnastika və qılınc təlim ilə məşgül olardılar.

Həyətin dörd tərəfində olan dörd fligelin həm yuxarı, həm aşağı mərtəbələrində çox uzun koridorlar, koridorlarda da sira ilə xirdaca hücrələr vardi. Hər belə hücrəyə güclə bir adam sıçışardı. Qladiatorlar bunlarda, quru yarpaq, ya bəlim üstündə yatardılar.

Bütün tikintilərdə, qılınc təlimi zalından başqa, bir də möhkəm palid qapılı, dəmir barmaqlıqlı iri otaq vardi. – Bu, silah anbarı idi. Anbarın açarı lanistada olardı. Burada qalxan, qılınc, bıçaq, üçdişli yaraq və başqa silah saxlanılırdı. Lanista qladiatorları amfiteatra döyüşə göndərəndə onları bu silahla təchiz edərdi.

Üç yüz əlli-dörd yüz adam yerləşən böyük zallarda nizam-intizamı saxlamaq rudiariyə, ya da lanistaya tapşırıldır. Lentul lanistanı ya kənar adamlardan tutar, ya da qladiatorların içərisindən seçib qoyardı. Keşikçi vəzifəsini prefekt teyin edən qoca əsgərlər yerinə yetirərdi, Lentulun inandığı müəyyən qullar vardi ki, qara işləri onlar görərdi.

Heç bir memarlıq gözəlliyi nəzərə alınmadan, məktəb üçün tikilən və şəhərə qarışan bu on səkkiz, ya iyirmi binanın arasındakı əlaqələr bunların vasitəsilə olurdu. Lakin təsvir etdiyimiz hadisədən iyirmi səkkiz il əvvəl, özünü Vesti və Minutsi adlandıran Roma atlısının təhrika ilə baş verən üsyandan sonra Roma prefektinin və senatın tələbi ilə həmin evlərin etrafına hündür divar çəkilmişdi. Bu qayda ilə Lentulun iyirmiyə qədər tikintisi olan məktəbi iyirmi səkkiz, bəzi yerində otuz fut hündürlükdə divarla hasarlandıqdan sonra bir növ qala, böyük şəhər içinde kiçik bir şəhər oldu. Qladiatorlar məktəbinə gedən bütün küçələr qladiatorlar şəhərciyinin cəvarı idi, şəhər camaati bu yerlərə yaxın gəlməzdi, sanki orada taun xəstəliyi vardi.

Fevralın 20-də axşam heç görünməmiş bir hadisə baş verdi: bütün qladiatorlar məktəbin içində, öz yerlərində qaldılar. Onlardan bəzisi qılınc təlimi zalında hücum və müdafiə məşqi keçirdi, ağac qılıncla vuruşurdular, – təlim vaxtı onlar ancaq ağac qılıncdan istifadə edə

bilərdilər. Bəziləri də həyətdə idi, böyük dəstələrlə orda-burda yiğışırdılar: gimnastika ilə məşgül olur, ya ana yurdlarının sırlı nəğmələrini oxuyurdular; keşikçilər bu nəğmələrin sözünü, mənasını başa düşmürdüllər. Bir qismi də məktəb binalarını bir-biri ilə əlaqələndirən balaca, dar küçələrdə gəzişir, ya koridorlarda toplaşır, ya da hücrələrində yatırdılar.

Bu bədbəxt insanlar iztirab çəkməyə, öz hissələrini gizlətməyə öyrəşmişdi, laqeyd görünməyə çalışırdılar. Lakin diqqətlə üzlərinə baxılsayıdı, hamisının nədənsə həyəcanlandığını, nəyinsə təşvişini keçirdiyini, neyə isə ümid etdiyini, mühüm, fövqəladə bir hadisənin intizarında olduğunu bilmək çətin deyildi.

Sullanın köhnə legioneri – taygöz, tayqol bir keşikçi – üzü tamam çapıq yeri ilə eybecərləşmiş başqa bir köhnə legionerdən soruşdu:

- Qladiatorlar bu gün gəzintiyə çıxmayacaq?
- Kim bılır!.. Elə bil ki, axşamı məktəbdə keçirmək isteyirlər.

Bu lap möcüzədir!

- Onların alçaq məşuqələri darıxacaq: onlar meyxanalarda, yeməkhanalarda öz yoldaşlarını nahaq yerə gözləyəcəklər. Bu gün orada kef əvəzinə sakitlik olacaq.

- Qəribədir! And olsun Sullanın qüdretinə, bu qəribədir!
- Çox qəribədir, boy numa alıram ki, narahat oluram.
- Nə? Yoxsa qiyam olmasından qorxursan?

- Sənə necə deyim axı... Əsil üsyan, ya qiyam demirəm, güman edirəm ki, əsil üsyan ola bilməz, amma nizamsızlıq, şuluqluq ola bilər... Lap düzünü deyim ki, mən belə üsyan olacağını gözləyirəm.

- Hünərləri var, üsyan eləsinlər! And olsun cəhənnəm ilahələrinə, əllərim yaman gicisir! Əgər...

Legioner söhbəti kəsib, işarə ilə yoldaşına bildirdi ki, səsini kəs, çünki məktəbin rəhbəri və sahibi Lentul Batiat onlara səri gəlirdi.

Lentul Batiatin otuz yaşı tamam olmuşdu, otuz birə keçirdi. O, uocabolu, ariq, solğun bənizli adamdı. Xırda, qara gözlərində hiyləgərlik və acıq, bütün simasında rəhmsizlik və qəddarlıq ifadə olunurdu. Qladiatorlar məktəbi Lentul Batiata atasından qalmışdı. Onun atası, əlverişli şəraitdən istifadə edərək, bir neçə yüz qladiatoru olan kiçik məktəbini bütün İtaliyada ad çıxaran qladiatorlar məktəbinə çevirə bilmışdı. İnsan qanı, insan həyatı ilə alver edərək böyük sərvət toplamışdı.

O bir neçə il bundan əvvəl ölmüş, oğlu məktəbə sahib olmuşdu. Lakin Lentul bu zəngin irslə kifayətlenməmiş, atasının “vicdanlı” peşəsini davam etdirib, sərvətini artırmaq qərarına gəlmişdi. Lentul yaxınlaşanda legionerlər ona hörmətlə baş əydi. Lentul onların təziminə cavab verib soruşdu:

— Qladiotorlar nədənə həmişəki kimi gəzməyə çıxmamış, məktəbdə qalmışlar, siz, bəlkə, bunun səbəbini biləsiniz? Bu vaxt məktəb həmişə bomboş olur.

Legionerlərdən biri mızıldadı:

— Bil... bilmirəm...

O birisi daha açıq danişdi:

— Biz buna heç səndən az təccüb etmirik.

Lentul qaşlarını çataraq dedi:

— Görəsən, nə olub? — Onun üzündə tutqun, qəzəbli ifadə göründü. — Bəlkə, bir şey olacaq?

Legionerlər susurdular. Bu zaman qladiotorlar alverçisinin qullarından biri gəlib onun sualına cavab verdi. Qulun rəngi qaçmışdı, üzündə dəhşət ifadə olunurdu; o, prefektin azad edilmiş qulunun qabağında gelirdi, o da çox həyəcanlı idi.

Azad edilmiş qul ağasının əmri ilə Lentulun yanına ona görə gəlmişdi ki, tez ona yalnız məktəbi deyil, bütün şəhəri və respublikanı təhlükə qarşısında qoyan bir hadisənin baş verə biləcəyini söyləsin. Prefekt Lentula məsləhət görürdü ki, silah anbarlarına basqın edilməsinin qabağını var gücü ilə alsın, məktəbin bütün qapılarını bağlaşın; həm də yarım saatda kimi tribun Tit Serviliyanı iki koqorta əsgər və bir dəstə Kapuya şəhər keşikçisi ilə göndərəcəyini vəd edirdi.

Qasidin səsi qorxudan titreyirdi. Lentul Batiat xəbəri eşidəndə donub qaldı, bir kəlmə də söz söyleyə bilmədi, sanki huşunu itirdi... Lakin vəziyyət onu özüne gəlməyə vadar etməsəydi, təhlükəyə qarşı ciddi tədbir görməyə tələsdirməsəydi, kim bilir, o nə qədər bu halda qalacaqdı.

Lentul özünə gəlincə dərhal iki yüz əlli legionerin və məktəbə xidmət edən iki yüz əlli qulun silahlandırılması əmrini verdi, buna da elə etdi ki, qladiotorlar xəbər tutmasın. Silahlanmış adamlar tez Fortuna qapısına sarı getdilər; bu qapı — şəhərin Kampanya Fortunası məbədi olan hissəsi ilə məktəb arasında idi. Lentul başqa sərəncamlarını burada verməli idi.

Lentul qorxmuş və rəngi ağarmış halda tez silah ardınca yüyürdü, hamidan da əvvəl qaça-qaça Fortuna qapısına getdi. Silahlanmış qullar və legionerlər də yavaş-yavaş ora gəlirdi. Lentul onları iyirmi-otuz nəfərdən ibarət dəstələrə böldü. Hər dəstəyə komandanlıq etməyi köhnə, igid legionerlərinə tapşırıb, onları silah anbarını, məktəbdən çıxılan yerləri qorumağa göndərdi.

Bu tədbirləri ehtiyat üçün etsə də, bütün fikri alt-üst olmuşdu, ürəyi tir-tir əsirdi, çünki on min qladiotorun nələr edə biləcəyini, təhlükənin necə böyük, necə dəhşətli olduğunu heç kəs onun kimi yaxşı bilmirdi. Tribun Tit Servilhan gəldi. O iyirmi altı yaşı, möhkəm bədənli, təhlükədən qorxmayan, özünə son dərəcə güvənən yüngül-məcəz adamdı. Prefekti razı salmaq, xahişini yerinə yetirmək üçün Kapuyada ixtiyarında olan iki koqortadan birinin başında məktəbə gəldi. Soruşdu:

— Burada axı nə olub?

Lentul yüngüllük hiss edərək dərindən köksünü ötdürdü.

— Ah! Qoy Yupiter səni öz pənahında saxlasın, qoy Mars sənə kömək eləsin!.. Xoş gəlmisin!

— Bircə de görüm, burada nə olub ey... iğtişaşçılar hanı?

— Hələlik bir şey olmayıb, qiyamdan hələ bir əsər-əlamət yoxdur.

— Bəs sən nə elemisən? Nə kimi tədbir görmüsən?

Lentul tədbirlərini tribuna qısaca danişdi, sonra əlavə etdi ki, tamamilə sənin hikmətinə arxayınam, sənin əmrlərinə kor-koranə tabe olacağam.

Tit Serviliyan nə edəcəyini düşündükdən sonra Lentulun silah anbarlarını, məktəbə girilən yolları qorumaq üçün gönderdiyi hər dəstəni öz koqortalarından iyirmi nəfər legionerlə qüvvətləndirdi, sonra Fortuna qapısından başqa bütün qala qapılarının bağlanması əmrini verdi. Özü iki yüz altmış nəfər legionerdən ibarət əsas qüvvə ilə Fortuna qapısında qaldı, — buradan lazımlı olan yerə kömək etmək üçün hazır vəziyyətdə durdu.

Onun sərəncamları yerinə yetənə kimi hava lap qaraldı. Qladiotorları böyük həyəcan bütürdü. Onlar həyətlerdə, kiçik, dar küçələrdə dəstə-dəstə yiğisib durmuşdular. Başqa qladiotorlar da gəlib onlara qoşuldular. Hamısı da bərkdən bir-biri ilə danişirdi:

— Silah anbarlarını bağlayırlar!

— Deməli, bizə xəyanət ediblər?

- Biz batdıq! Spartak burada olsaydı!..
- Nə o gəldi, nə Enomay – yəqin onları Romada çarmixa çəkib-lər!
- Belə müsibət olar!
- Ədalətsiz allahlar lənətə gəlsin!
- Qapıları bağlayırlar!
- Bizim silahımız yoxdur!
- Bizə silah verin!.. Silah!..
- Kim bizə silah verəcək?..

On min adamın lənətlər, söyüslər yağıdırən və get-gedə artan bağırıcı göy gurultusunu, ya da tufanlı, firtinalı dənizin uğultusunu xatırladırdı. Qladiatorlar ancaq tribunların, senturionların vasitəsi ilə sakitləşib öz koqortalarına getdilər. (Spartak on min bədbəxt yoldaşını çox ağıllı təşkil edib, legion və koqortalar düzəltmişdi, hamisəna da başçı qoymuşdu). Qaranlıq yer üzünü bürüyəndə bir az əvvəl nizamsızlıqla, hay-küylə, ümidsizliklə dolan iyirmi böyük həyətdə sakitlik və dinclik əmələ gəldi.

Hər həyətə bir koqorta qladiator yiğişmişdi. Yer azlığından sıx sıralarla düzülmüşdülər, – hər sırada – uzununa on altı, eninə otuz iki adam vardı. Onlar sakit dayanmışdır, qılınc təlimi zallarından birində müşavirə üçün yiğisan tribunların və senturionların qərarını səbirsizliklə gözləyirdilər. Müqəddəs bir işin taleyi həll olunurdu: onlar bu iş üçün birləşmiş, bu iş üçün təntənəli surətdə and içmişdilər.

Spartakla Enomay bir çox maneeleri, təhlükələri dəf edərək Lentulun məktəbinə gəlib çatanda bu şeylər olmuşdu. Onlar dayandılar, çünki bir az kənarda, təcrübəsiz legionerlərin qaranlıq, dar, dolanbac küçələrdə yol azmaqdan qorxaraq yandırıqları məşəllərin işığında birdən nizələr, qılınclar, dəbilqələr parıldı.

Enomay yavaşça Spartaka dedi:

- Bunlar legionerlərdir!
- Rudiari onları görəndə ürəyi sıxıldı:
  - He, onlardır.
  - Deməli gecikmişik... Məktəbi mühasirəyə alıblar. Biz nə etməliyik?
  - Bir dayan!

Spartak diqqətlə qulaq asmağa başladı: bəlkə, uzaqdan balaca bir hənerti ya insan səsi gəldi. Gözlerini geniş açaraq məşəllerin hərəkətinə təşvişlə baxdı: onlar da dar küçələrlə şərqdən qərbə sarı uzanıb gedirdi, yavaş-yavaş uzaqlaşırdı; axırda lap gözdən itdilər.

Belə olduqda Spartak Enomaya dedi:

- Dur burda, sus.

Özü isə ehtiyatla və səssizcə yeriyərək, dar küçə ilə indicə Roma legionerlərinin keçdiyi yerə tərəf irəlilədi. Altı-yeddi addım getdikdən sonra dayandı. Güclə eşidiləcək hənerti diqqətini cəlb etdi. Əlini alına qoyub, çox diqqətlə hənerti gələn tərəfə baxdı, az sonra dar küçənin sonunda qara bir kütənin hərəkət etdiyini gördü. Bir yün-güllük hiss edərək köksünü ötürdü, üsulluca Enomayın yanına qayıtdı, əlindən tutub onunla bərabər dar küçə ilə aşağı getdi, sonra sola döndü, yeni bir cığırla on addım gedib dayandı, yavaşça Enomaya dedi:

– Onlar məktəbi indicə mühasirəyə almağa başlamışlar. Bu saat bütün döngələrdə dəstə-dəstə əsgər qoysaqlar. Biz bu dar küçələrə onlardan yaxşı bələdik, məktəb ətrafindəki divarlara onlardan on dəqiqə əvvəl çatacağıq. Divar bu tərəfdən bir az ucub, özü də iyirmi səkkiz futdan hündür deyil, həmin yerdən məktəbə girərik.

Beləliklə, bu fövqəladə adam on ığid şəxslərdə də çox nadir görünən bir sakitliklə taleyin dönüklüyü ilə fədakarlıqla mübarizə edir, belə böyük qorxu qarşısında işlərini təhlükədən qurtarmaq üçün hər an öz zəkasından ve bacarığından yeni qüvvət alırı.

Hər şey Spartakın düşündüyü kimi də oldu. Onlar qaranlıq, dolanbac küçələrdən yeyin-yeyin və səssizcə gedib, divarın ucuq yerinə çatdırılar. Enomay suvaqsız, köhnə divar daşlarının girinti-çixıntılarından yapışa-yapışa cəld yuxarı dırmaşıdı – belə nəhəng adamdan belə cəldliyi heç gözləmək olmazdı. Az vaxtda divarın üstüne qalxıb o tərəfə enməyə başladı. Enmək çıxməqdan daha çətindi. Enomay gözdən itəndə Spartak sağ əlini divarın çıxiq daşına qoyub, nərdivan kimi bu daşlarla yuxarı qalxmaq istədi. Lakin sol qolunun çıxdığını unutmuşdu; qoluna güc verəndə bərk ağrı duydu, cığırın arxası üstə yerə yixildi.

Enomay divardan məktəbin həyətinə düşmüşdü; səsi eşidib asta-dan soruşdu:

- Spartak, nə oldu?

Rudiari cavab verdi:

– Heç bir şey. – İradesini toplayaraq ayağa qalxdı. Şişmiş qolunun şiddətli ağrısına əhəmiyyət verməyib, dağ keçisi cəldliyi ilə yuxarı qalxmağa başladı: – Heç şey... çıxmış qolum...

Enomay səsini güclə böğaraq həyəcanla dedi:

– Ah, and olsun cəhənnəmin bütün ilanlarına! Sən doğru deyir-sən... Bu bizim yadımızdan çıxıb... Gözlə məni... Bu saat yuxarı qalxıb sənə kömək elərəm.

Yuxarı dırmaşırkı ki, Spartakın səsini eşitdi:

– Heç bir şey... heç bir şey... Sənə deyirəm ki, heç bir şey olmayıb!.. Yerindən tərənmə... Bu saat özüm sənin yanına gəlirəm... Mənə kömək lazımdır.

Doğrudan da, söz kəsilən kimi Spartakın əzəmətli vücudu divarın üstündə göründü; sonra da Enomay onun girintili-çixıntılı divarla endiyini gördü, – o sanki nərdivanla aşağı düşürdü. Nəhayət, Spartak yerə atılıb Enomayın yanına gəldi.

Enomay Spartakdan qolunun ağrıyb-ağrımadığını soruşturmaq istədi, lakin bənizinin ağarış göye çaldığını, gözlerinin şüşə kimi parıldadığını, adamdan artıq xəyalə benzədiyini görüb, astadan ancaq bunu deyə bildi:

– Spartak! Spartak! – Bu sözlər elə şəfqət və mehribanlıqla söylənmişdi ki, deyərdin bu nəhəngdə belə hissələr heç ola bilməz.

– Spartak, sən yaman əzab çekirsən!.. Bu, insanın dözməyəcəyi şeydir... Spartak... halın pisdir... otur burada...

Spartakı mehribanlıqla qucaqlayıb böyük bir daşın üstündə oturdu, dalını divara söykədi.

Spartak, doğrudan da, bayılmışdı; çıxmış qolunun ağrısı, üstəlik də bu beş gündə keçirdiyi maddi və mənəvi eziyyət onu yaman hala salmışdı. Üzdən ölüyə oxşayırı, mərmər kimi soyuq alını muncuq-muncuq tər basmışdı, solğun dodaqları ağrının təsirindən əsəbi halda titrəyirdi, dişlərini bir-birinə basaraq xırçıldadırı. Enomay Spartakı divara söykəyəndə – onun başı ciyninə sarı əyildi, o, hərəkətsiz qaldı, sanki ölmüşdü.

Enomay, bu amansız german, elə bil ki, təsadüf nəticəsində qayğıkeş bir dayə olmuşdu; bilmirdi nə etsin; şaşqın-şaşqın öz dostuna baxırdı. Qüvvətli vücuduna uymayan hərəkətlə – ehtiyatla, üsulluca Spartakın əlini əlinə alıb yavaşça qaldırdı, tunikasının qolunu geri

atdı. Gördü ki, qolu bərk şişib, onu elə indi sarğı ilə bağlayıb boyundan asmalıdır. Dərhal işe başladı: yoldaşının qolunu buraxıb, mixəyi plaşının kənarından bir parça cirdi. Spartakın çıxmış qolu dizləri üstündən sürüşüb aşağı düdü. Spartak sarsılıb inildədi, gözlərini açdı, yavaş-yavaş özünə geldi.

O ağrından bayılmışıdı, ağrından da özünə geldi. Özünə gələn kimi də etrafına baxdı, fikirlərini toplayıb istehza ilə dedi:

– Belə də qəhrəman olar!.. And olsun Olimp Yupiterinə, Spartak aciz arvada dönüb! Qardaşlarımızı öldürürler, işimiz məhv olur, mən də, qorxaq adam kimi özümdən gedirəm!

Enomay Spartakı güclə inandıra bildi ki, hər tərəf sakitlikdir, vaxtında gedib qladiatorları silahlandıracaq, sənin də bayılmağın iki dəqiqədən artıq çəkməyib, ancaq qolun çox pis haldadır.

Spartakın qolunu bərk sarıldı, sarğının ucunu boynuna bağladı; indi onun qolu sinəsi bərabərində üfüqi vəziyyətdə idi.

– Qolun daha elə bərk ağrımayaçaq. Qalib gəlmək üçün Spartaka bircə qol da kifayətdir!

Spartak yaxındakı evə sarı tez-tez gedərək dedi:

– Əlimizə qılınc keçirə bilsəydik!

Bir az sonra ikisi də evə girdi. Qabaqdakı zal boş idi. Zaldan keçib həyətə çıxdılar.

Orada koqortalara bölünmüş beş yüz qladiator sakit durmuşdu. Birdən Spartakla Enomayın geldiğini görüb sevinc və ümidiə çığır-dılar.

Spartak əzəmətli səslə ucadan dedi:

– Sakit!

Enomay da təkrar etdi:

– Sakit!

Sonra Spartak əlavə etdi:

– Susun, sıraları pozmayın, indi sevincdən hay-küy salmağın vaxtı deyil!

Qladiatorlar sakitləşəndən sonra dedi:

– Bəs tribunlar, senturionlar, rəisler hanı?

Dekan qabağa çıxıb cavab verdi:

– Yaxındakı Avrora məktəbindəirlər, nə edəcəklərini mesləhətləşirirlər. Roma koqortaları məktəbi mühasirəyə almışdır, çoxlu legioner hissəleri silah anbarlarını qoruyur.

Spartak:

— Bilirem, — deyib Enomaya sarı döndü: — Gedək Avrora məktəbinə!

Sonra da, həyətə toplaşan beş yüz qələbiator eşitsin deyə ucadan dilləndi:

— Bütün göy və cəhənnəm allahları naminə sizə əmr edirəm, nizam-intizamı və səssizliyi pozmayın!

Spartak köhnə məktəbdən (onların bir neçə dəqiqə olduqları binaya belə deyirdilər) çıxıb, “Avrora məktəbi” deyilən binaya sarı getdi, Herkules məktəbi də bunun sol tərəfində idi. Avrora məktəbinə çox tez çatdı. Enomay da onunla bərabər gedirdi. Onlar gəlib qılınc təlimi zalına girdilər. Tribunlar, senturionlar, Məzlumlar İttifaqının ali rəhbərliyi üzvləri də nəzərə alınsayıd, buraya iki yüzə qədər qələbiator başçısı yiğmişdə. Onlar bu təhlükəli vəziyyətdə görüləcək işin planını bir neçə məşəl işığında müzakirə edirdilər.

Solğun bənizli, qolu sarıqlı Spartak içəri girəndə otuz adam uca- dan dedi:

— Spartak!

O birilər də təkrar etdi:

— Spartak! — Onların səsində heyret və sevinc vardı.

Qələbiatorlar yığıncağına sədrlik edən dedi:

— Məhv olduq!

Spartak!

— Hələ yox, — dedi, — heç olmasa silah anbarının bircəsini ələ keçirə bilsək...

— Bunu edə bilərikmi?

— Biz silahsızıq.

— Roma koqortaları bir az sonra bizə hücum edəcəklər.

— Hamımızı tikə-tikə doğrayacaqlar!

Spartak soruşdu:

— Məşəlləriniz varmı?

— Üç yüz əlli ya dörd yüz məşəlimiz var.

Spartak həyəcanla dedi:

— Bu bizim silahımız! — Onun gözleri sevincdən parıldı.

Azca sonra əlavə etdi:

— Bu məktəbdəki on min qələbiator içərisində, heç şübhəsiz, siz ən cəsarətli, ən mərd döyüşülsiniz, sizin kimi bədbəxt yoldaşlarınız

da siz başçı seçməkdə yanılmamışlar. Bu axşam siz qoçaqlığınızla, mərdliyinizlə bunu sübut etməlisiniz. Siz hər şeyə hazırlısanız?

İki yüz qələbiator bir ağızdan qətiyyətlə söylədi:

— Hər şeyə!

— Siz silahsız da olsanız, silahlılarla vuruşmağa, döyüş meydanda ölməyə hazırlısanız?

Qələbiatorlar daha böyük ruh yüksəkliyi ilə təkrar etdilər:

— Biz hər şeyə hazırlıq, hər şeyə hazırlıq!

— Onda tez olun... bütün məşəlləri getirin. Əgər mümkünse, onların sayını iki dəfə, üç dəfə artırıq. Məşəlləri yandırıb, onlarla silahlanaq. Biz ən yaxındakı silah anbarının keşikçilərinə hücum edərik, onlar qaçar, anbarın qapısını yandıraraq qəti və son qəlebə üçün bize lazım olan silahı oradan götürürək. And olsun Olimpin müqəddəs allahlarına, qəlbimizdə ki inam var — onda meglub olmariq. Biz ki qət etmişik: qalibiyət, ya ölüm, onda qalib gələcəyik!

Bu zaman Spartakin solğun üzünə sanki fövqəladə işiq düşdü: gözləri parıldayırdı, üzü son dərəcə gözəlləşmişdi; inam və coşquluq sanki gücdən düşən bu adamı ruhlandırmışdı. Onun coşqunluğu elektrik qıqlıcmı kimi buraya toplaşan qələbiatorların qəlbini nüfuz etdi. Hamısı birdən məşəl otağına cumdular: her şeyi nəzərə alan Spartak ancaq Avrora məktəbində deyil, o biri yeddi məktəbdə də saxlanılan məşəlləri götürməyi məsləhət görmüşdü. Orada qatran və piy hopdurulmuş kılkə məşəl, ya qatranlı nazik taxtalardan dürmələnmiş, yanın maddə sürtülmüş məşəllər, ya da eşilmiş, qatrana, muma batırılmış kəndir məşəllər vardi. Qələbiatorlar bunları götürüb qılınc kimi oynatdilar, sonra yandırdılar, sonra da, odlu qəlblə, əhəmiyyətsiz kimi görünən bu yaraqla azad olmayı qət etdilər.

Bu zaman senturion Popili şəhər qapıları keşikçilərinin gücünü artırdı; qələbiatorlar məktəbinə üç yüz legioner gətirib, tribun Tit Səf-vilianın ixtiyarına verdi. Eyni zamanda Kapuya şəhər keşikçilərindən yeddi yüzə yaxın əsgər Fortuna qapısına yaxınlaşdı; onlar öz senturionlarının komandası altında idi, həm də bilavasitə prefekt Metti Libeona tabe idi.

Metti Libeona ucaboylu, dolğun, təqrİbən əlliyaşlı bir adamdı. Onun qırmızı, təravətli üzündə dinclik, əmin-amanlıq, yeməkxanallarda həmişə epikürəcisinə kef çəkmək, yeyib-içmək arzusu duyuldu.

Metti bir neçə ildi ki, Kapuyanın prefekti idi, başqalarının qibtə etdiyi yüksək vəzifəsinin verdiyi imtiyazlardan geniş istifadə edirdi. Sakit vaxtlarda vəzifəsi xeyli məhdudlaşır, işi yüngül olurdu. Lakin tufan onu birdən yaxaladı, o buna hazır deyildi; hadisə onu, — şirin yuxudan hələ də yaxşı ayılmayan bir adam kimi, — teşvişə saldı; başını itirmiş məmər, kikə içinde dolaşış qalan cüce kimi, bilmirdi nə etsin.

Lakin vəziyyətin ciddi və təhlükəli olması, dərhal qərar qəbul etmək zərurəti, cəzadan qorxması, şöhrətpərəst və tələbkar arvadı Domitsi xanımın qəti təkidləri, şücaətli tribun Servilianın məsləhətləri onu, nələr olduğunu tamam anlamasa da, bəzi tədbirlər görməyə, sərəncam verməyə vadar etdi, eyni zamanda bunların nə ilə qurtaracağını da heç təsəvvür etmirdi.

Axırda bu şeylərin heç gözlənilməz nəticəsi belə oldu: tez-tələsik toplanmış, pis silahlanmış Kapuya şəhər milisinin yeddi yüz ən igid əsgəri Mettidən tələb etdi ki, bizi döyüşə sən özün apar, şəhərin baş reisi olduğun üçün biz sənə inanırıq. Metti bərk qorxmuşdu, o, sarayında da özünü təhlükəsiz vəziyyətdə hiss etmirdi, lakin bu tələbi eşidəndə, baş verə biləcək bütün ağırlıqları öz üzərinə götürməyə məcbur oldu.

Zavallı bərk qorxduğundan, əvvəl milis dəstəsinin xahişini yerinə yetirməkdən var gücü ilə boyun qaçırdı: cürbəcür üzr və bəhanələr gətirdi; elə hey dedi ki, mən qılınc adımı deyiləm, lap uşaqlıqdan mənə silah işlətmək, hərbi iş ilə məşğul olmaq sənətini öyrətməmişlər; mən mütləq sarayda olmalyam, hər şeyi qabaqcadan nəzəre alıb, lazımı tədbirlər görməliyəm, sərəncam verməliyəm. Lakin Kapuya senatorlarının təzyiqi, əsgərlərin tələbi, arvadının töhməti qarşısında bu bədbəxt baş əyməyə məcbur oldu. Başına dəbilqə qoydu, əyninə dəmir paltar geydi, belinə qılınc bağladı. Nəhayət, əsgərlərlə bərabər qələdiatorlar məktəbinə sarı getdi. Ancaq o, düsmənlə vuruşmağa gedən qoşun başçısı kimi yox, qurban kəsiləcək qoşun kimi yeriyirdi.

Kapuya keşikçi dəstəsi Fortuna qapısına çatanda tribun Servilian — Popili, Lentul Batiat və başqa senturion Qay Elpidi Soloni ilə bərabər prefektin qabağına çıxbı dedi ki, mütləq şura çağırıb, mümkin qədər tezliklə əməliyyat planını müzakirə etmək lazımdır.

— Bəli... şura, şura... Şura demək asandır... əvvəl yəqin etmək lazımdır, hamı bilirmi... hamı bacarırmı... — Metti lap özünü itirmiş halda dili dolaşa-dolaşa danışındı; qorxusunu gizlətməyə çalışsa da, şəşinqinliyi get-gedə artırdı.

Bir az susdu, özünü elə göstərdi ki, guya nəsə düşünür. Sonra əlavə etdi:

— Ona görə ki... hər halda... Mən respublikanın bütün qanunlarını bilirəm... Lazım gəlsə, qılınca da əl ataram... vətənə lazım... lazım olanda... canımdan da keçə bilərəm... amma əsgərlərə başçılıq etmək... bax belə... birdən-birə... hazırlıqsız, hətta heç bilmirəm kimə qarşı... Necə, harada?.. Ona görə ki... Söhbət yenə elə bir düşməndən getseydi ki... Özünü görürsən... açıq meydanda... bilərdin ki, nə ələmək lazımdır... bir şey ələməyi bacarardım... amma...

Onun dolasıq natiqliyi tükəndi. Nə qədər çalışsa da, gah qulağının ardını, gah burnunu qaşısa da, söz tapıb nitqini tamamlaya bilmədi; beləliklə, qrammatika qayda-qanununa zidd olaraq, zavallı prefekt “amma” sözü ilə öz nitqini qurtardı.

Tribun Servilian gülümsədi. Prefektin xasiyyətinə o yaxşı bələddi. Metti vəziyyətdən qurtarmaq, həm də öz fikirlərini yerinə yetirmək üçün dedi:

— Mən belə hesab edirəm ki, bu qaragüruhun qaldırdığı qiyam təhlükəsindən xilas olmaq üçün bircə imkan var, o da bundan ibarətdir: silah anbarlarını qorumaq, bütün qələdiator məktəblərinin qapılarını bağlamaq, onları mühafizə etməkdir ki, qələdiatorların qaçmasına yol verilməsin. Bütün küçələri tutmaq, bütün şəhər qapılarını bağlamaq lazımdır. Bu şeylər barəsində mən qabaqcadan tədbir görmüşəm.

Prefekt özünü tox tutaraq dedi:

— Şücaətli Servilian, sən çox yaxşı ələmisən ki, bunları qabaqcadan görmüsən. — Serviliandan o çox razı qalmışdı, çünkü bu tədbiri ilə prefekti sərəncam vermək kimi ağır işlərdən, həm də bunun məsuliyyətini daşımaqdan xilas etmişdi.

Servilian sözünə davam etdi:

— İndi mənim yüz əlliye qədər legionerim qalır. Onları sənin igid əsgərlərinle birləşdirsem, qiyamçılara qətiyyətlə hücum edib, onları dağında bilərəm, — öz hücrələrinə qayıtmaga vadar edərəm.

Metti Libeon ucadan dedi:

– Çox gözəl! Çox gözəl fikirdir! Mən özüm də bunu təklif etmək istəyirəm. – O heç gözləmir ki, Servilian bütün əməliyyata başçılıq etməyi öz üzərinə götürəcəkdir.

– Sənə gəldikdə, hikmətli Libeon, sən ki qulluğuna can yandırığın üçün isteyirsən əməliyyatda özün iştirak edəsən...

– Ba... sənin kimi döyüşlərdən çıxmış igid bir adam... burada olandan sonra... hələ isteyirsən ki, mən elə bir fikrə düşüm... Yox, yox! Heç ola bilməz ki, mən...

Tribun Servilian onun sözünü kəsdi:

– Sən ki bunu arzu edirsən, onda yüz nəfər Kapuya əsgəri ilə Herkules məktəbi qapısında qala bilərsən. O buradan çox uzaqda deyil, iki ox məsafləsindədir. Sən öz əsgərlərinlə, həm də orada qoyulan legionerlərlə qapını qoruyarsan...

– Lakin... sən başa düşürsən ki... mən, ümumiyyətlə, axı dava adamı deyiləm... bununla belə... əgər sən fikirləşirsən ki...

– Hə-ə, başa düşürəm: sən isteyirsən ki, bu qaragüruhla vuruşmalı olsaq, sən də iştirak edəsən... hər halda Herkules qapısını qorumaq özü də mühüm işdir, buna görə səndən xahiş edirəm, bu vəzifəni öz üzərinə götür.

Sonra astadan, tez-tez onun qulağına dedi:

– Sən zərrə qədər də təhlükəyə düşməyəcəksən!

Bunun ardınca ucadan söylədi:

– Yox, əgər sən ayrı cür sərəncam vermək isteyirsənsə...

Metti Libeon bir az cəsarətləndi:

– Yox ey... yox... get o qiyamçıları dağıt, qoçaq, gözüaçıq cavan oğlan, mən də yüz döyüşü ilə göstərilən yere gedərəm. Əgər bir adam bu qapıdan çıxməq istəsə... əgər mənim üstümə hücum olsa... əgər... onda görərsiniz... onlar görərlər... İşləri pis olar, hərçənd... hər halda... mən dava adamı deyiləm... amma cavanlıqda göstərdiyim hərbi igidliliklər hələ də yadımdadır... Vay, o bədbəxtlərin halına ki... əgər...

O mızıldana-mızıldana, özünü cəsareti göstərərək senturionlar və ixtiyarına verilən Kapuya əsgərləri ilə bərabər müəyyən edilən yere getdi. Yol uzunu, düşdüyü müsibətli vəziyyətə qəlbinde acıydı, bunu da edən – o on min nəfər dəlibəş, sarsaq qələmər idi; o yenə də əvvəlki rahat günlərin qayıtmasını ürəkdən arzu edirdi.

Bu zaman qələmərlər gah ümid, gah da ümidsizlik təşvişi içində həyətdə durub başçılarının əmrini gözleyirdi, əllərində məşəl, hər

necə olsa, Herkules məktəbinin silah anbarını tutmağa hazır idilər. Anbarın qapısını isə son nəfəslərinə qədər vuruşmayı qət edən əlli legioner və qul qoruyurdu.

Spartakla Enomay öz yoldaşları ilə silah anbarına tərəf uzanan koridora girməyə hazır ikən şeypur səsi gecənin sükutunu pozdu; səs qəmlili bir əks-səda ilə qələmərlər qaldiraraq, məşələ silahlanmış yoldaşlarını dayandırıb ucadan dedi:

– Sakit!

Şeypur səsindən sonra carçının səsi eşidildi. Carçı Roma senatı adından qiyamçılar təklif edirdi ki, dağlışib hərə öz hücrəsinə getsin; təklifə əməl etməsələr, ikinci şeypur səsindən sonra Respublikanın hərbi qüvvəsi ilə dağdırılacaqlar.

Qüvvətli və uzunsürən bir uğultu bu təklifə cavab verdi. Lakin carçının səsi, dağlara düşən əks-səda kimi, qələmərlərin sira ilə düzülüdüyü həyətlərin qapılarında bir neçə dəfə təkrar olundu.

Spartak fikrini toplayaraq, bir neçə dəqiqə tərəddüd etdi. Onun üzü tutqun və qorxunc idi, gözləri, öz-özü ilə məsləhətləşən bir adam kimi, yerə dikilmişdi. Sonra yoldaşlarına sarı döndü, hamı eşitsin deyə, ucadan söylədi:

– Biz bu hücumda müvəffəq olsaq, çoxlu qılınc əldə edə bilərik, bunlarla da məktəbdəki başqa anbarları tutub qalib gələrik. Müvəffəq olmasaqla, azadlıq işini tamam məhv olmaqdan qurtarmaq üçün birçə yolumuz qalır. Hər iki legionun baş senturionları buradan çıxbı yoldaşlarımızın yanına gedər. Onlar on beş dəqiqədən sonra bizim azadlıq nəğməmizi eşitməsələr, onda qoy hamiya desinlər ki, dinməz-söyləməz öz hücrələrinə çəkilənlər, azadlıq nəğməsini oxumamaq – silah anbarını tutu bilmediyimizə işaret olacaqdır. Amma biz Herkules qapısından ox məsafləsinin yarısı qədər kənarda olan çəpər qapısını yuxarıq, ya yandırarıq, Hanimedin<sup>1</sup> yeməkxanasına girib əlimizə keçən şeylə silahlanarıq, yolumuza çıxan bütün manəeləri qaldırarıq, neçəmiz sağ qalsa – yüzmü, altmışmı, otuzmu – gedib Vezubi dağında ordugah qurarıq, azadlıq bayrağını da orada qaldırarıq. Qoy bizim də qardaşlarımız ən qısa yolla, silahlı, ya silahsız, tək-tək, ya dəstə-dəstə ora gəlsinlər. Məzлumların zalımlara qarşı müharibəsi oradan başlanacaq.

<sup>1</sup> Hanimed – Yunan-Roma mifologiyasında allahların saqısı

Spartak bir az susdu; baş senturionların tərəddüd etdiyini, bu anda en təhlükəli olan bu yerdən getmək istəmədiklərini görüb əlavə etdi:

— Armodi, Kluvian! Sizə ali rəhbərlik adından getmənizi əmr edirəm!

Bu iki cavan senturion başlarını əyib, istəmədən hərəsi bir tərəfə getdi.

Onlar gedəndən sonra Spartak yoldaşlarına sarı dönüb dedi:

— İndi isə... irəli!

Hamidan əvvəl özü silah anbarı olan koridora girdi. Enomayla bərabər qasırğa kimi legionların üstünə atıldı. Onların başçısı isə, təkgözlü və təkqollu qocaman legioner hücumu gözləyərək çağırdı:

— Irəli!.. Irəli!.. Hə-ə, iyrienc qladiatorlar... Irə...

Sözü ağızında qaldı: Spartak qolaylanıb, yanmaqdə olan yoğun və uzun məşəli onun üzünə çırpdı.

Qoca legioner çıçırib geri çekildi; bu zaman əsgərlər Spartaku və Enomayı qılınclamaq istəsələr də, bundan bir şey çıxmırıldı. Spartakla Enomay indiyə qədər görünməmiş bir silahla onlara qarşı cəsarət və igidiliklə vuruşdular; məşəl onların əlində dəhşətli silah olmuşdu; onlar hücum edərək keşikçiləri sıxışdırıldı; nəhayət, əsgərləri anbarın qapısı qabağından qovdular.

Elə bu zaman Tit Servilianın başçılıq etdiyi legionerlər və iki dəstəyə bölünmüş Kapuya əsgərləri şeypur çalınandan sonra eyni vaxtda üç həyətə hücum elədilər. Həyətdə toplaşan silahsız qladiatorların üstünə mizraq atmağa başladılar. Əsgərlərin bir dəstəsinə senturion Popili, o biri dəstəsinə Elpidi Soloni başçılıq edirdi.

Bu, dəhşətli bir an idi. Silahsız qladiatorlar yağış kimi yağan mizraqlar sırasında nərə çəkə-çəkə, vəhşi bağırtılarla, lənət yağıdırayağdırı həyət qapılarına sarı geri çekilir, hamısı da sanki bir ağızdan çıçırurı:

— Silah!.. Silah!.. Silah!..

Mizraq yağışı ara vermirdi. Geri çekilən qladiatorlar bir az sonra vahiməyə düşərək qaçmağa üz qoyduları. Qapı ağızında, koridorlarda basabas başlandı. Hərə öz hürçəsinə cumurdu, — bir-birini itələyib yixirdilər, əzirdilər, tapdalayırdılar. Məktəbin hər yerindən söyüş, çıçırtı, fəryad, imdad, yalvarış səsləri ucalırdı, yaralıların, ölenlərin ah-naləsi, iniltisi eşidilirdi.

Bu üç həyətdə baş verən qırğın o biri həyətlərdə olan dəstələri də vahiməyə saldı, onlar da ruhdan düşdü: az vaxtda qladiatorların sıraları seyrəkləşdi, nizam-intizam pozuldu, bir az sonra dəstələr lap dağıldı. Bu adamlarda silah olsayıdı, vuruşardılar, hamısı öle də bilerdilər, hətta Romanın iki legionuna qalib də gələrdilər. Lakin onlar silahsızdı, silahsız olduqları üçün də onları qırırdılar, buna görə heç on beş dəqiqə də bir yerdə qala bilmədilər, qalmaq da istəmədilər, — hərə öz başının hayında idi.

Bu zaman Spartakla Enomay, iki başqa yoldaşı ilə yan-yana durub, aslan kimi vuruşdurdu. Koridor dar olduğundan ancaq dörd adam sıraya durub vuruşa bilərdi. Onlar az vaxtda legionerləri qapıdan qovdular, atriyə sıxışdırıldılar. Oraya yüzdən artıq əli məşəlli qladiator toplaşmışdı. Onlar legionerlərdən bəzisinin silahını əlindən alıb öldürdü, legionerlərdən bəziləri də üzləri-gözləri yanmış halda qaçırdı. Bu zaman qladiatorlar koridora girib, məşəlləri silah anbarının qapısı qabağına yığıdlar: içəri girmək üçün qapını yandırmaq isteyirdilər.

Legionerlər agrıdan çığıra-çığıra dəli kimi ora-bura qaçırdılar. Onlardan bəzisi təqib olunan qladiatorlara qarışıdı, qaçanların ayağı altında qalıb əzildilər, bəziləri də Servilianın, Popilinin, Soloninin koqortaları arasına düşdü, — onlar geri çəkilən qladiatorları sıx sıralarla təqib edirdi. Tribunla senturionu baş verən təhlükədən xəbərdar etmişdir: bu təhlükə — asanlıqla qazandıqları qalibiyəti heçə çıxara bilərdi. Buna görə, Popili tez Herkules məktəbinə gəlib koridora yürüdü, — orada silah anbarının qapısını yandırdı. Gördü ki, qılıncla məşəllərə qarşı vuruşa bilməyəcək, qoşunun dal hissəsinə mizraqlar atılmasını əmr etdi. Həmin silah burada çox dəhşətli oldu: Popili cəsarətlə vuruşan üsyancılara az vaxtda üstün gəldi. Spartakın dəstəsi geri çekildi; lakin burada ən igid, ən qüvvətli qladiatorlar olduğundan, romalıların üstünə məşəllər ata-atə tam nizam-intizamlı geri çekildilər. Qladiatorlar mizraqları yaralanan və ölen yoldaşlarının bədənindən çıxarırlar, bu silahları özləri ilə aparırlılar. Mizraqlardan qılınc kimi istifadə edərək, qəzəblə vuruşa-vuruşa, koridorun dib tərəfindəki atrini legionerlərin tutmasına imkan vermirdilər.

Nehayət, Spartak Enomay və yüzə qədər qladiatorla həyətə çıxıb qladiatorların nizamsız halda qaçıdığını gördü; onların çıçırtısından, fəryadından, səs-küyündən bildi ki, həyətlərdə iş bitmişdir. Qurtuluş

üçün bircə yol qalırdı: o da məktəbdən çıxməq, Vezuvidə sığınacaq axtarmaqdan ibarətdi.

Spartak atriyə qayıdaraq, vuruşma gurultusu içərisində eşidilən bir səslə çıçırdı:

– Kimin qılınıcı varsa, burada dursun, bu yeri legionerlərdən qoruyun!

Silah anbarı keşikçilərinin əlindən alınmış qılınc və nizə ilə silahlanan bir neçə qələbiator koridordan çıxılan yeri canlı divar kimi kəsdi: Popili öz dəstəsi ilə buranı tutmağa çalışırıdı. O özü sağ qolundan və başından yaralanmışdı, ön sıradə igidcəsinə vuruşurdu.

Spartak əlindəki məşəli havada oynadır, bununla da o biri yoldaşlarına işarə edərək çıçırdı:

– Ardimca gəlin!

Özü Enomayla bərabər məktəb divarına sarı yeyin-yeyin getdi, – bir neçə il əvvəl mixlənmiş dar, alçaq divar qapısı burada idi. Bu qapı indi onların yeganə qurtuluş yolu ola bilərdi.

Qapını yandırmaq üçün aži yarım saat vaxt lazım idı; lakin bütün yollardan, dalanlardan öten legionerlər onlara bu qiymətli dəqiqələrdən istifadə etməyə imkan verməzdilər, – qələbiatorların qapını sindirmaq üçün nə baltası, nə də çəkici vardı. Nə etməli? Bu yolu mümkün qədər tez açmaq olar?

Hamısı təşviş və həyəcan içinde möqsədə çatmaq üçün bir vasitə axtarındı. Birdən Enomay bir az kənardə düşüb qalan mərmər sütunu görüb, uca səslə yoldaşlarına dedi:

– On güclüler qabağa çıxsın!

Elə o saat qələbiatorlardan ən güclüsü, ən uca boylusu yeddi-səkkiz addım yeriyib Enomayın qabağında durdu. Enomay, təcrübəli adam kimi, onlara nəzər salıb sütuna sarı əyildi, iki əli ilə sütunun bir başından yapışdı, sonra da özü kimi azman bədənli, ucaböylü, nəhəng bir samnitə dedi:

– Hə, gücünü göstər görüm! Sütunun o biri başından yapış.

Hamı Enomayın fikrini başa düşdü. Qələbiatorlar qapının qabağından geri çekildi, german ilə samnit çətinlik çəkmədən sütunu qaldırıb qapiya gətirdilər, sonra da onu yelləyib qapiya vurdular, qapı dəhşətli zərbədən çatırdadı.

Qələbiatorlar bunu iki dəfə təkrar etdilər. Üçüncü dəfədə qapı parçalanıb töküldü. Məşəlləri söndürüb atdlar. Spartakın ardınca

buradan çıxb, şəhərin qaranlıq, dar küçələri ilə Hanimed yeməkxanasına getdilər.

Lentulun məktəbinə ən yaxın bu yeməkxana idi. Qələbiatorlar ən çox bura gelirdi, çünkü onun sahibi azadlıqçı çıxmış qələbiator idi, həm də Spartakın yaxın dostu idi. O da qiyamda iştirak edirdi, Məz-lumlar İttifaqına az köməyi dəyməmişdi.

Yeməkxananın qabağına çirkli bir lövhə vurulmuşdu. Lövhədə bir şəkil vardı: çox eybəcər çəkilmiş Hanimed, onun kimi eybəcər Yupiterin camına laxtalanmış qan kimi qırmızı, allahların içdiyi nektar<sup>1</sup> tökürdü. Yeməkxana, Kapuya əsgərlərinin qarovalda dayanlığı qapıdan bir ox məsafəsində idi, onlara yoğun və xoş təbiəti prefekt Metti Libeon başçılıq edirdi.

Spartakla iki yüz qələbiator dinib-danışmadan, çox ehtiyatla irəli-ləyirdi. Onlar səssiz-səmirsiz, bir-birinin ardınca yeriyirdi, astadan verilən əmrə görə hamısı dayandı.

Frakiyalı, german, yeddi-səkkiz də başqa qələbiator yeməkxanaya girdi. Yeməkxana sahibi məktəbdən gələn çıçırtıdan, hay-küydən nəsə duyaraq, mübarizənin gedisi barəsində yaman təşviş keçirirdi. Qələbiatorların qabağına çıxb ürek yanığı ilə soruşdu:

– Hə, necədir? Nə xəber var?.. Vuruşma necə gedir?..

Spartak onun sorğu-sualını kəsdi:

– Vibini, sənin nə yarağın varsa bizə ver. Cana gəlmış adamların əlində silah ola biləcək nəyin varsa ver!

Bunu deyib ocağa sarı yüyürdü, iri bir işş götürdü, Enomay da divardan asılan baltanı qapdı. Spartak bütün şışləri, bıçaqları, kərəntiləri qucağına yiğib yeməkxanadan çıxdı, gətirib qələbiatorlara payladı. O biri qələbiatorlar da onun kimi elədilər. Çox çəkmədi ki, hamısı silahlandı. Orada tapdıqları üç kiçik nərdivanı, bir neçə kəndiri götürüb apardılar.

Əvvəl Spartak yola düzəldi: o biri qələbiatorlar da dinməz-söyləməz frakiyalının ardınca Roma əsgərləri duran küçəyə getdi-lər. Legionerlər xəbərdarlıq işarəsi verməyə macal tapmadı; qələbiatorlar qəzəblənmiş yırtıcı heyvan kimi legionerlərin üstünə atıldı, onlara dəhşətli zərbələr endirməyə başladılar; ildirim sürəti ilə, eşidilməmiş bir qəzəblə əsgərləri elə yerindəcə öldürdülər.

<sup>1</sup> Nektar – yunan mifologiyasında allahların içdiyi və onlara əbədi həyat verən içki

Vuruşma bir neçə dəqiqə davam etdi. Qladiatorların şiddətli hücumu az vaxtda çoxlu legioner dəstələrinin və şəhər əsgərlərinin tarmar edilməsi ilə nəticələndi.

Cavan senturion Kvint Voluzi əsgərlərə ürək verməyə çalışaraq çıçınrırdı:

– Kapuyalılar, irəli!.. Tifat Yupiteri naminə, cəsaretlə olun!.. Metti... igid Metti!.. Əsgərlərə ürək ver!

Qladiatorların qəfil hücumu Metti Libeonusa çəsdirmişdi; o, ixtiyarında olan kiçik dəstənin arasında özünü gizlətməyə tələsirdi. İnadlı bir səslə vəzifəsini yerinə yetirməyə çağrıldığını eşidəndə çıçırmaga başladı, lakin heç özü də bilmirdi ki, nə deyir:

– Əlbəttə... şübhəsiz... Kapuyalılar, cəsaretlə olun! Irəli! Şanlı kapuyalılar!.. Mən komandanlıq edəcəyəm... siz vuruşacaqsınız! Heç şeydən qorxmayıñ... Vurun!.. Öldürün!

Hər sözü söylədikcə özü daha geri çekildi.

Çox ığidlılık vuruşan Kvint Voluzi dəhşətli zərbə ilə öldürdü. Spartak, silah kimi işlətdiyi şishi onun ürəyinə soxmuşdu. Qladiatorlar da irəli cumaraq, qabaqlarına çıxanı vurub yixır, bədbəxt prefektin yanından sürətlə ötüb keçirdilər. Prefektin sanki boyu kiçilmişdi: o büzüşərək dizləri üstə düşüb, hönkürtüdən qırılan titrək səslə yalvarıldı:

– Mən dava adamı deyiləm... mən heç şey eləməmişəm... pis iş görməmişəm... Rəhm edin... rəhm edin... ay ığidlər! Aman verin!

Prefektin ağlayıb sizildaması tez kəsildi: elə bu anda yüyürüb gələn Enomay ona elə təpik vurdı ki, bu kök adam neçə addım geri sıçradı, yerə yixilib özündən getdi.

Qladiatorlar təxminən üç yüz addım yüyürdükdən sonra Spartak dayanıb, tövşyə-tövşyə Enomaya dedi:

– Bizim yarımız burada qalmalıdır, çünki ardımızca gələn legionerlərin yarım saat da olsa qabağını kəsmək lazımdır ki, o biri yarımız şəhər divarı üstündən keçib gedə bilsin.

Enomay dedi:

– Mən qalıram.

– Yox, sən onları Vezuviyə aparsan, mən qalaram.

– Yox, yox, ola bilməz! Mən ölsəm, sən davarı apara bilərsən, sən ölsən işlərimiz tamam batar.

Səkkiz, ya on qladiator ucadan dedi:

– Spartak, sən qaç, qaç, biz Enomayla burada qalarıq!

Spartak bu fədakarlıqda və qardaşlıq məhəbbətində ifadə olunan nəcibliyi hiss edib gözləri yaşırdı, Enomayın əlini sıxıb dedi:

– Sağlıqla qalın!.. Sizi Vezuvidə gözləyirəm!

Spartakla gedən qladiatorlara Enomayın əmri ilə, nərdivan gəti-rənlər də qoşuldu: onlar şəhər divarına sarı uzanan dolaşışçıqla irəliləyib gözdən itdi. Enomay yerdə qalan qladiatorlara əmr etdi, ətrafdə olan evlərə girin, küçəni kəsmək üçün evlərdəki skamyaları, çarpayıları və başqa mebelləri pəncərədən bayır atın, – yaxınlaşmaqdə olan Roma koqortalarına burada xeyli vaxt, inadla müqavimət göstərmək lazımdır.

### *On birinci fəsil*

## KAPUYADAN VEZUVİYƏ

Keçən fəsildə bəhs etdiyimiz hadisədən iki saat sonra, Lentul məktəbindən qaçan bir dəstə qladiator sürətlə yürüsdən sonra Qney Korneli Dolabellanın villası yanında dayandı. Villa, Atella ilə Kuma yolları arasında, gözəl mənzərəli bir təpə üstündə, Kapuyadan təxminən səkkiz mil kənarda idi.

Bu zaman Enomay, küçəni kəsən barrikada arxasında gizlənərək, Roma legionerlərinin hücumunu dəf edirdi, Spartak isə öz yoldaşları ilə, ip ilə bağlanmış üç nərdivanla, gecənin qaranlığı içinde qala divarına qalxırdı. Sonra onlar çox çətinliklə, yixılmaq təhlükəsi qarşısında, nərdivanı yuxarı qaldırıb, bayır terəfdən divara söykədilər və sağ-salamat aşağı endilər. Burada nərdivanları açıb bir-birinin üstünə qoydular, sonra da su və lehmə dolu dərin xəndəyin üstünə saldılar, xəndekdən başqa cüre keçmək olmazdı. Xəndəyi keçib nərdivanları suya atdırılar, yenə də Atella və Kuma yolları arasındaki açıq çölə düzüne və yeyin-yeyin getməyə başladılar.

Dolabella villasının dəmir barmaqlığına çatanda Spartak bir neçə dəfə zəngi çaldı. Səsə bir neçə it çıxdı, fessiyalı qoca qapıcı – qulu yuxudan oyadtı. Qoca əlindəki mis çirağı sol əli ilə örtərək qapıya gəlib, yunanca mızıldandı:

— Belə də həyasız adam olar! Gecənin bu vaxtında avara-avara dolaşan kimdir, axı! Dayan, dayan, sənə yazığım gəlməyəcək! Sabah gedib müdürü xəbər verəcəyəm!

Qoca qapıya yaxınlaşdı, onun ardınca, bərkdən hüre-hüre iki moloss köpəyi də gəlirdi.

Spartak yunanca dedi:

— Olimp Yupiteri qoy səni öz pənahında saxlasın, qoy Peqas Apollonu sənin köməyin olsun! Biz yunaniq, quluq, sənin kimi bədbəxtik. Kapuyadan qaçmışıq. Tez ol qapını aç, bizi zoraklığa əl atmağa vadar eləmə, yoxsa işin pis olar.

Qoca fessiyalı bu sözləri eşidəndə, qəribə şeylərlə silahlansmış, yorulmuş adamları görüb yaman qorxdı.

Qapiçı dəhşətdən donub qaldı: o, çıraqı yuxarı qaldırıb durmuşdu, canlı adamdan artıq heykələ oxşayırırdı. Bir az susdular; ancaq moloss köpəkləri bu sükütu pozurdu. Axırda Spartak gur səsi ilə qocanı elə bil ayıltdı.

— Hə, nə oldu, Ossa və Pelion meşələri naminə səndən soruşuram, xoşluqla qapını açacaqsanmı? Bu heyvərə itlərin səsini kəsəcəksənmi? Yoxsa istəyirsən ki, baltalara əl ataq?

Bu sözdən sonra daha tərəddüd etmək olmazdı. Qapiçı açarı çıxartdı, qapının kilidini aça-aça, cəftəni çəkə-çəkə itlərin üstünə çığırtırırdı:

— Pirr, kiri!.. Aklid, bəsdir! Ay qoçaq adamlar, allahlar köməyiniz olsun!.. Bu saat açım... Bəsdir hürdünüz, ay məlunlar!.. Ürəyiniz istəyən kimi yerləşin!.. Bu saat müdirlər... O da yunandı... Cox ləyaqətli adamdır... Burada yeməyə bir şey taparsınız...

Qladiatorlar baş xiyabana girən kimi Spartak həyət qapısını bağlatdırdı, orada beş adamdan ibarət keşikçi qoydurdu, sonra da o biri qladiatorlarla beş dəqiqənin içində böyük meydançaya gəlib çatdı. Meydançanın dövrəsində, indi konsul olmuş patrisi Qney Korneli Dolabellanın villası qabağında cürbəcür ağac, ətirli qızılıgül, ardıc və mərsin kolları bitmişdi.

Spartak öz yoldaşlarını gözdən keçirdi: dəstədə cəmisi onun özü ilə yetmiş səkkiz adam vardi.

Bir anlığa fikrə gedib başını endirdi, sonra köksünü ötürüb, yanında duran ucaboylu, zərif bədənli, ağ üzü, kürən saçlı, mavi gözləri qoçaqlıqla alışib-yanan qüvvətli qalla dedi:

— Bəli, Bortoriks!.. Bizim igidiyyimizə xoşbəxtlik yar olsa, bu yetmiş səkkiz adamlıq kiçik dəstə böyük bir mühərribənin, nəcib bir işin başlangıcı ola bilər!..

Elə o saat da əlavə etdi:

— Təəssüf ki, tarix görülən işin nəcibliyini onun müvəffeqiyətli nəticəsi ilə ölçür! Amma nə bilmək olar, bəlkə də tarixin səhifələrində bu yetmiş səkkiz nəfər üçün də Fermopilin<sup>1</sup> üç yüz nəfər müdafiəçisi yanında yer saxlanılmışdır?! Kim bilir!

Spartak sözünü kəsib bütün qapılara keşikçi qoyulmasını əmr etdi, sonra villanın müdirlərini yanına çağırıldı. Peodofil adlı bir yunan gəldi; o epirli idi. Spartak Peodofili sakitləşdirib dedi ki, biz villadan ancaq azuqə, bəzi lazımi şeylər, bir də ki, burada olan silahları götürəcəyik; villa sahəsinə nə mən ziyan yetirəcəyəm, nə yoldaşlarım; nə oğurluq olacaq, nə talan. Onu əmin etdi ki, əgər sən zoraklığa yol vermək istəmirsinə, onda könüllü sürətdə bizim dəstəni lazım olan şeylərlə təmin elə.

Cox keçmədi, qladiotorlara yemək və şərab verdilər. Onlar yeyib özlərini möhkəmlətdilər. Spartakın əmri ilə üçgünlük azuqə götürüdülər. O özü çox az yedi, az da şərab içdi, — amma otuz saatdan çox idi heç bir şey yeməmişdi; bir neçə gün idi dincəlmirdi. Burada, Roma patrisinin villasında, ev və çöl işləri görən doxsan nəfər qulun içərisində, heç gözləmədiyi halda, Dionisi Evdney adlı bir yunan həkimi tapdı. Bu qul həkimlik edirdi, xəstələnən qulları da, villanın sahibi burada olanda onun özünü də müalicə edirdi. Həkim onun qolunu çox səy ilə müalicəyə başladı: çıxan qolunu yerinə saldı, təzə ağac qabıqları qoyub xüsusi sarğı ilə sarıldı, sonra da başqa bir sarğı ilə qolunu boynundan asdı, belə ki, qolu sinəsinin qabağında üfüqi vəziyyətdə qaldı. Həkim işini qurtardıqdan sonra ona az da olsa qüvvəsini bərpa etmək üçün yatıb dincəlməyi məsləhət görüdü, bunu da dedi ki, məsləhəti yerinə yetirməsən, bərk xəstələnə bilərsən, çünki yeddi-səkkiz günün yorğunluğu və təşvişi nəticəsində qızdırırsan.

Spartak Bortoriksə çox müfəssəl və dəqiq sərəncamlar verdikdən sonra rahat çarpayıa uzanıb şirin yuxya getdi. Səhərə kimi yatdı.

<sup>1</sup> Fermopil — qədim Yunanistanda olan Sparta dövlətinin padşahı Leopid Fermopil dərəsinin keçidini İran padşahı Keykavusun qoşunundan müdafiə edərkən, öz dəstəsi ilə məhv olmuşdur (c.e. 480-ci ildə). Leopidə Fermopil qəhrəmanı deyilirmiş.

Dan yeri ağaranda oyadılmasını Bortoriksə tapşırısa da, Bortoriks Dionisi Evdneyin məsləhəti ilə Spartakı özü ayılmayınca yuxudan oyatmadı.

Spartak yaxşı dincəlmış, gümrahlaşmışdı, qəlbi inam və ümidi dolu idi. Güneş üç saatdan çox idi ki, işığını gözəl villanın və etrafındakı təpelərin üzərinə saçırı. Bir tərəfdən Apennin dağının dik yamaclarındakı yaşıl meşələr nəzərə çarpırdı, digər tərəfdən de şəhərlərin xoş mənzəresi, ta dənizə qədər uzanan gözel villalar görünürdü.

Spartak Dolabellanın bütün qullarını dərhal villanın qabağındakı meydançaya yığıdı, sonra villanın müdürü və qulların nəzarətçisi ilə zindana getdi, – o zaman bütün Roma villalarında mütləq belə zindanlar olurdu. Zəncirlənmiş qullar orada saxlanılırdı; onları – elləri, ayaqları zəncirlənmiş halda işlədirildilər.

Spartak bu bədbəxtləri azad etdi; onlar iyirmi neferdən çox idi, aparıb meydançaya yığıdı qullara birləşdirdi. Qulların həmisi yunan idi. Sonra da qladiatorların Kapuyadan qaçmasının səbəbini, bütün ömrünü həsr etdiyi işin mahiyyətini hamının anlayacağı aydın, odlu bir dillə danişdı. Üşyançıların mübarizəyə qalxışlığı işin müqəddəs iş olduğunu gözəl ifadələrlə təsvir etdi: qladiatorların hazırladığı müharibədən məqsəd – zalim hökmdarların əlindən məzlumların hüququnu almaq, quldarlığı aradan qaldırmaq, bütün bəşəriyyəti azad etməkdir, – dedi. – Bizim nəcib məqsədimiz budur!

– Kim sizin içinizdən azad olmaq isteyirsə, əlində qılınc, döyüş meydanında mərd ölməyi acınacaqlı köləlik həyatından üstün tutursa, kim özünü cəsarətli, qüvvətli hiss edirsə, bütün xalqları qul edən zalımlara qarşı başlanan müharibənin bütün əziyyətlərinə, təhlükəsinə dözməyə hazırlısa, kim mənfur zəncirin həqarətini duyursa – qoy o, əlinə keçən silahı götürüb bizim ardımızca gəlsin!

Spartakın ürəkdən gələn bu səmimi sözləri hələ də köləlikdə ruhdan düşməmiş, kütləşməmiş bu bədbəxt adamlara çox təsir etdi. Fərəhli, həyəcanlı səslər eşidildi, qulların gözündə sevinc yaşları parıldadı. Onlardan səksən nəfərdən çoxu balta, dəryaz və yaba, kimi üç dişli yaraq götürdülər, elə oradaca and içib, bütün qulları birləşdirən Məzlumlar İttifaqına daxil oldular.

Spartak, Bortoriks və qladiatorların ən igidləri villada təpişən qılıncla, nizə ilə silahlandılar. Sonra Spartak bəzi şeyləri nəzərə alıb, Dolabellanın mübarizəyə təzə girişən qullarını ruhlandırmaq üçün

onları sınaqdan çıxmış silahdaşları arasında yerləşdirdi və çox ciddi bir nizam-intizamla kiçik koqortasını düzəltdi. Günortaya iki saat qalmış Dolabellanın villasından çıxbı, boş cığır larla, tarla və üzüm-lüklerin arası ilə Neapola səri getdi.

Qladiatorlar dəstəsi heç bir çətinliyə rast gəlmədən axşamüstü Neapola yaxınlaşdırılar, Spartakın əmri ilə şəhərdən bir neçə mil kənarda, bir patrisinin villası yanında dayandılar. Spartak villadan üçgülü azuqə toplamağı, ələ keçən silahları götürməyi tapşırıdı, eyni zamanda zorakılığı və talanı qəti qadağan etdi.

İki saatdan sonra oradan getdilər. Onların sıralarına Spartakın çağırışı ilə azadlıq uğrunda bu nəcib mübarizəyə girişmək üçün öz zəncirlərini quran əlli qladiator və qul da daxil oldu.

Spartak, məharətli bir sərkərdə kimi, bütün gecəni çox bacarıqla və ehtiyatla yol getdi. O öz koqortasını dolanbac yollarla, Neapolla Atella arasındaki ətirli çöllərdən, gözəl mənzərəli təpelərdən keçirib aparırdı. Yolda rast gəldiyi hər villanın, hər imarətin qabağında dayanırdı, lakin silah əldə etmək, qulları üsyana çağırmaq üçün nə qədər vaxt lazımsa, ondan artıq dayanırdı. Bu qayda ilə şəhər açılanda Vezuvi dağına çatdı. Dağın ətəyi ilə Pompeyadan villalara, patrisilərin zövq-səfa sürdükəri yerlərə qədər uzanan yola çıxdı. Burada dağ silsiləsi ürək açır, meşələr, uçurumlar ona vəhişi gözəllik verirdi.

Spartak Pompeyanın təxminən iki milliyində dayandı; yoldaşlarını yol qırğındakı bir neçə bağda, xoş ətirli yasəmen, mərsin, rozmarin ağaclarının arasında yerləşdirdi. Onun yoldaşları bir gündə üç yüze qədər artmışdı. Gün çıxana qədər burada qalmalarını əmr etdi.

Gecənin qaranlığında sanki göy qübbəsinə söykənən dağ zirvəsində bir az sonra gah bozumtul, gah da ağ buludlar görünməyə başladı. Bu buludlar get-qedə işıqlanaraq, yanğın başlandığını göstərən seyrək tüstüyə oxşayırdı; sanki bu yanğın Apennin dağlarının ətek-lərində, həm də Vezuvinin özündə qəfildən əmələ gəlmişdi.

Ağ buludlar çəhrayılaşır, sonra da yavaş-yavaş al-qırmızı rəngə boyanırdı. Az sonra onlar qızılı bir rənglə parıldamağa başladı; indiyə qədər qara, qorxunc, nəhəng bir qranit kimi yüksələn dağa birdən həyat gətirən parlaq işıq seli axdı; bu gün işığı dağın əzəmetli şəklini, tutqun, six yaşıllıqla örtülmüş yaxın silsilelərin yamaclarını, donub qalmış kül rəngli, boz lava qatlarında görünən dəhşətli uçurumları işıqlandırdı; gün işığı düşmüş və bir neçə mil ətrafa uzanan güllü-ciçəkli

təpələr sanki bu məğrur nehəngin ayaqları altına sərilmiş yaşıllıqdan, çıçıklardan toxunmuş gözəl, rəngarəng xalı idi.

O zamanlar Vezuvi tamam başqa cür idi; o indiki kimi coşqun və qorxunc deyildi. Onun bir vulkan kimi lava püskürməsi çox qədim zamanlarda olmuşdur, hətta bəhs etdiyimiz hadisələr dövründə də çox az yadda qalmışdır. Vulkan olduğunu dağın ətrafına bir neçə mil məsafədə yayılan lava təbəqələri göstərir; həmin təbəqələr üzərində osklar Stabiya, Herkulənum və Pompeya şəhərlərini qurmuşlar. Vulkanın içərisində gurultu ilə səslənən atəş uzun əsrlərdən bəri bu gözəl təpələrin sakitliyini pozmurdu. Burada, yaşıl, yaqut rəngli göylər altında, günəşin könül oxşayan xoş istisində, etirli, saf havada, mavi Tirren dənizinin sərinlik götirdiyi bu yerdə xoşbəxt xalqlar yaşamış, şairlər bu xalqları – cənnətin astanasında yaşayan xalq kimi tərənnüm etmişlər. Bəli, şairlər dünyadan heç bir guşəsində belə gözəl yerlər tapa bilməzlər, hətta onlar ilham dolu xəyal uçuşlarında belə, doğrudan da, cənnətin astanası deyilməyə layiq olan füsunkar mənzərələr yaratmaqdə aciz qalarlar.

Kampanya əhalisinin xoşbəxtliyini ancaq yeraltı təkanlar və gurultular pozar, arabir onları qorxuya salardı. Lakin bu təkanlar tez-tez və zərərsiz olduğundan hamı ona öyrəşmişdi, ona əhəmiyyət vermirdilər. Buna görə də Vezuvinin bütün aşağı hissəsi başdan-başa zeytun və meyvə ağacları ilə, gözəl bağlarla, üzümlüklərlə, kiçik meşələrlə örtülmüşdü, burada villalar, imarətlər tikilmişdi, bu yer ucsuz-bucaqsız bağa, böyük şəhərə oxşayırı.

Çıxan günəşin işığına bürünən Vezuvi dağı, bütün Bayi və Neapol körfəzi bu səhər elə əzəmetli, elə gözəl, elə ehtişamlı görünürdü ki, qələbiatorlar və onların başçıları bu mənzərə qarşısında valeh olub öz hissələrini ucadan ifadə etdilər. Sonra susub heyret içində mənzərəni seyrə daldılar.

Onlar zəngin, şahanə, sanki dalğaların ixtiyarına buraxılmış Pompeyanı gördülər. Şəhərin qala divarı yox idi – bu da Pompeyanın on səkkiz il əvvəl romalılara qarşı vətəndaş mühəribəsində iştirak etdiyini göstərirdi. Onda Sullanın qoşunları şəhəri tutmuşdu, Sulla əhaliyə mərhəmət göstərərək şəhərin ancaq divarını uçurtmuşdu. Pompeyadan bir az kənarda dağılmış və yandırılmış Stabiya nəzərə çarpıldı. Onun xarabalığında təzə evlər yeni-yeni tikilməyə başla-

mışdı, – hər şey yenə də Sullanın bu şəhər əhalisi ilə necə amansız rəftar etdiyini göstərir.

Günün çıxmazı, bu əzəmetli mənzərə nə qədər gözəl olsa da, ona baxanların qəlbini məftun etsə də, Spartak bunun sehrli təsirindən tez çıxdı. Dağın zirvəsini gözdən keçirdi, yoldaşları ilə durduğu lavalı yolun çoxmu yüksəklərə qalxdığını, dağın zirvəsinə gedib çatdığını bilmək isteyirdi. Lakin zirvəni bürüyən qalın meşə yolun harada qurtardığını görməyə imkan vermirdi. Spartak bir az düşündükden sonra bu qərara gəldi ki, Bortoriksi və otuz nəfər çox diribaş yoldaşını yolu yoxlamağa göndərsin, özü isə dəstənin əsas hissəsi ilə yaxında olan villalara ve imarətlərə silah axtarmağa, qulları azad etməyə getsin. Dəstənin altmış nəfərdən ibarət başlıca hissəsi əvvəlki yerində qalmalı, ağacların dalında gizlənməli idi. Spartakla Bortoriks kəşfiyyatdan sonra burada görüşəcəkdir.

Hər şey Spartakin əmrinə görə yerinə yetirildi. Bortoriks üç saatdan sonra qayıtdı. Bu zaman Spartak öz yerində idi. O bir qədər silah əldə etmişdi və öz dəstəsinə yaxındakı villalardan iki yüzə qədər qələbiator və qul azad edib getirmişdi. Beş yüz döyüşçüsündən bir koqorta düzəltdi, bunu da beş manipulaya ayırdı. Manipulalardan birinə Bortoriksi başçı qoydu; bu dəstə səksən nəfər ən cavan, ən igid qələbiatordan ibarətdi. Onları uzun və qısa nizə ilə silahlandırb, Roma hərbi nizamına görə, qastat, yəni nizəli adını verdi. Qalan dörd manipulanın hər birində yüz adam vardi. Bunlara da: dəryazla silahlananlara – falgiferlər, üçdişli yaraqla və şis ilə silahlananlara – retiarilər, o biri manipulalara isə frakiyalılar adını verdi. Frakiyalılar qılıncla, bıçaqla və başqa qısa silahla silahlanmışdı. Hər on nəfərə bir dekan, hər manipulaya iki senturion başçı qoydu: – bunlardan biri böyük, biri kiçik idi. Senturionları – özü ilə bərabər Kapuyadan qaçan altmış səkkiz nəfər qələbiatorlardan təyin etdi, çünkü onların igidiyinə, cəsarətinə beləddi, bu qələbiatorlara tamamilə arxayın ola bilərdi.

Bortoriks Spartaka dedi ki, bizim olduğumuz yol təxminən iki mil dağın yamacı ilə uzanıb gedir; sonra dar bir cığır başlanır; bu da meşənin içi ilə zirveyə qalxır; ancaq bir qədər yuxarı qalxdıqdan sonra sıldırıım qayalar və uçurumlar arasında itib-batr.

Spartak sevinərək ucadan dedi:

– Ah, nəhayət bu qədər sınaqdan sonra böyük allahlar bizi himayə etməyə başlayır! Orada, meşənin o tənha yerində, qartalların yuva

saldığı, yırtıcı heyvanların zağa qurduğu, insan ayağı dəyməyən o yerdə azadlıq bayrağını qaldırıraq. Tale bundan yaxşı bir yeri bize nəsib cdə bilməzdi... Gedək!

Qladiatorlar koqortası Vezuvinin zirvəsinə yollananda Spartak, Lentulun məktəbindən olan doqquz qladiotoru yanına çağırıb, onlara çoxlu pul verdi, əmr etdi ki, bu saat ayrı-ayrı yollarla üçünüz Romaya, üçünüz Ravenaya, üçünüz də Kapuyaya gedin, bu üç şəhərin qladiotor məktəblərində yaşayan bizim bədbəxt yoldaşlarımıza xəbər verin ki, Spartak beş yüz qladiotorla Vezuvi dağında ordugah salmışdır, kim tək-təkinə, kim manipulada, legion dəstələrində birləşib azadlıq uğrunda vuruşmaq isteyirsə, tezlikle mənim yanına gəlsin.

Spartak bu şəhərlərdən hər birinə üç qasid göndərəndə düşüñürdü ki, bəd ayaqda onlardan bəzisi yolda ələ keçsə, doqquz nəfərən heç olmasa üçü deyilən yerə gedib çıxar. Spartak qladiotorları yola salanda tapşırı ki, ehtiyatlı olun. Bu doqquz nəfər dağ ətəyinə enəndə Spartak özünü yeyin-yeyin zirvəyə qalxan dəstənin baş hissəsinə yetirdi.

Cox çəkmədi, qladiotorlar koqortası, hər tərəfində çoxlu bağ, ev və üzümlük olan yolu keçib, dağın meşəlik hissəsinə çatdı. Yoxuş dikəldikcə, meşədə hökm sürən tənhalıq, sükut daha da artırdı. Yavaş-yavaş kollar, alçaq ağaclar qurtarır, cir göyəm, pirkal, qara-ağac, yüksilik palid və yüksək qovaq ağacları görünürdü.

Qladiotorlar yuxarı qalxmağa başlayanda yolda çoxlu əkinçiye və kəndlilik rast gəlirdilər. Onlar Pompeya, Neapol və Herkalanum bazارında satmaq üçün səbətdə, ya eşşək belində göyərti və meyvə aparırdılar. Kəndlilər dəstə ilə gedən bu silahlı adamlara heyrət və qorxu ilə baxırdılar. Qladiotorlar meşəyə girdikdən sonra kollar, qaya-lar arasında, sıldırıım yoxuşlarda kiçik qoyun və keçi sürüleri otaran tək-tək çobana rast gəlirdilər.

Arabir bu kiçik sürülerin mələşməsinin qəmgin əks-sədəsi dağ-larda eşidildi.

Spartakın koqortası ikisaatlıq ağır yoxuşdan sonra böyük bir meydançaya gəldi; meydança vulkan qayası üstündə Vezuvinin əsas zirvəsindən bir neçə yüz addım aşağıda idi, zirvəni əbədi, qalın qar təbəqəsi böyük pərdə kimi örtmüştü. Spartak burada dincəlməyi məsləhət gördü. Əsgərlər istirahət edərkən qayanın üstü ilə əyri-dolanbac dik cığır enirdi: qladiotorlar həmin cığırla qalxmışdı.

O biri tərəfdən keçilməz sıldırıım qayalar ucalırdı. Bir tərəfdən də qarşidakı dağın döşü görünürdü; bu dağın ətəklərində, meşəli uçurumlardan aşağıda gün işığı düşmüş tarlalar, üzüm və zeytin bağları, çəmən diqqəti cəlb edirdi. Bura üfüqdə görünən Apennin dağının yamaclarına qədər uzanan böyük və abad Nola, Nutseriya mahalı idi. Bu yerə qalxıb-enmək Pompeya tərəfdən də çətindi, deməli, meydançaya bu tərəfdən hücum etmək mümkün deyil.

Spartakin ordugah qurmaq üçün seçdiyi yer cənubdan, Salerno tərəfdən də təhlükəsiz idi; meydançanın bu tərəfindən quyuya oxşayan sıldırıım uçurum başlanırdı, bura insan deyil, heç keçi də qalxa bilməzdi.

Qayalar arasındaki yarıqlardan işiq düşən bu uçurumun sonunda mağara vardı; mağaradan düzənlilik qədər bir neçə mil məsafədə uzanan dağ yamacının bağlı-bağatlı hissəsinə, heç gözənilmədiyi halda, yol açılırdı.

Spartak meydançanı diqqətlə yoxladıqdan sonra əmin oldu ki, bura çox əlverişli yerdir, Kapuyadan, Romadan, Ravennadan kömək gələnə kimi burada dayanıb durmaq olar. Balta və nacaqla silahlanmış frakiyalilar manipulasına əmr etdi ki, yaxındakı meşədən odun qırıb götürsünlər, tonqal qalasınılar, qladiotorlar qızışsınlar, çünki fevral ayında gecələr, dağın belə hündür zirvəsində ilk şaxtalar olurdu.

Spartak meydançanın çətin çıxılan kənarında dağın şərq yamacına bir kiçik dəstə keşikçi qoydu, yarım manipula qladiotor da Pompeya tərəfdən qarovalı çəkirdi, -- onlar özü buradan qalxmışdı. O vaxtdan meydançaya qladiotorlar ordugahı deyildi, uzun zaman da bu adla adlandı.

Oduna gedən manipula axşamüstü qayıtdı. Onlar tonqal qalamaq üçün odun, həm də bu daşlıq yerdə mümkün olduğu qədər hasar və koma düzəltmək üçün ağac budaqları və çubuq götürmişdilər. Qladiotorlar qalxdıqları cığırın qabağımı kəsmek üçün ora Spartakin başçılığı ilə çoxlu ağac və daş tökdülər, köndələninə enli xəndək kazıb, ağac-ların, daşların üstünə torpaq atdlar. Az vaxtda torpaq sədd əmələ gəldi. Beləliklə, düşmənin qalxa biləcəyi yegane yolu da kəsdilər. Manipulanın yarısını ayırib, keşik çəkmək üçün səddin bu tərəfində yerləşdirildilər, o biri tərəfine bir-birindən bir az aralı keşikçi qoydular, belə ki, en uzaqdakı keşikçi ordugahdan yarım mil kənarda idi.

Qladiatorlar son günlerin qayğı və əziyyətindən yorulmuşdular, çox çəkmədi ki, yuxuya getdilər. Bir az sonra meydança dərin sükutə daldı. Yanıb qurtarmaqda olan tonqalların işığı yatan qladiatorların üstüne və bu fantastik mənzərə də qara qayalara düşmüdü.

Bircə Spartak oyaq idi. Onun uca boyu, pəhləvan vücudu sənən ocaqların işığında, bu alaşqaranlıq içərisində aydın görünürdü. O sanki mifoloji nəhənglərin birinin xəyalı idi: söylənilən əfsanəyə görə, o nəhəng pəhləvanlar Yupiterə müharibə elan edir, Vezuvinin yaxınlığında Flegrey çölündə ordugah qururlar, bu qərara gelirlər ki, dağları dağların üstüne qoyub göyə hücum etsinlər.

Spartak bu əzəmətli sükut içində xeyli sakit dayandı; sağ əlini boynundan asılan sol qolunun altına qoyub, dağın dibində görünən dənizə baxır, gözünü Pompeya limanındaki gəmilərdən birində yanana xirdaca işqdan çəkmirdi.

İşığa baxarkən dərin fikirlərə, düşüncələrə daldı; bu düşüncələr onu çox-çox uzaqlara çəkib apardı. Onun fikri ana yurdı Frakiyanın dağları üstündə ucurdu. Qayısız uşaqlıq, gənclik illəri, o xoşbəxt illər yadına düşdü. O illər xoş bir səhər mehi kimi əsib keçmişdi. Onun sakitlik və aydınlıq ifadə olunan üzü birdən yene tutuldu: romalıların hücumu, qanlı vuruşmalar, frakiyalıların möglubiyyəti, sürülərinin möhv olması, evlərinin dağıılması, adamların, qohum-əqrəbasının əsir edilməsi xəyalında canlandı, bir də ki...

Spartak iki saatdan çox idi ki, xatirələr və düşüncələr aləminə dalmışdı. Birdən diksindi, başını Pompeya tərəfdən gələn cığırə sari çevirib qulaq asmağa başladı, – onlar özləri dağa buradan qalxmışlar. Qulağına səs gelmişdi. Lakin hər yer sükut içində idi, yalnız yüngül meh arabır ağacların yarpaqlarını tərpədirdi.

Spartak qəti etiraz etsə də, yoldaşları ona ağac budaqlarından talvar qayırmışdilar, üstünü də son günlərdə villalardan, imarətlərdən götürdükləri keçi və qoyun dərisi ilə örtmüşdülər. O, talvarın altında uzanmaq istədi; bir neçə addim atıldıqdan sonra yene dayandı, yene qulaq asdı, sonra da öz-özünə dedi: "Elədi ki, var... Orada əsgərlər dağa dırmaşırlar!"

Axşam qurduqları səddə tərəf döndü, öz-özünə deyirmiş kimi piçildədi:

– Belə tez? İnanmaq olmur!

Qladiatorlar manipulasının yarısı keşikdə dayanan yerə çatmadı ki, oradan boğuq səsləri eşitdi, gecənin sükutu içərisində qabaqda duran keşikçinin ucadan deyilən sözünü aydın eşitdi:

– Gələn kimdir?..

Elə o saat daha ucadan dedilər:

– Silah başına!

Bir anlığa azca təşviş duyuldu: qladiatorlar silahlansıb, səddin bəri üzündə herbi qayda ilə sıraya düzüldürdülər.

Bu zaman Spartak, əlində qılınc, yaxınlaşış çox sakit halda dedi:

– Bizə hücum ələməyə hazırlaşırlar... Amma bu tərəfdən heç kəs gələ bilməyəcək.

Qladiatorlar bir ağızdan uca səslə:

– Heç kəs! – dedilər.

– Bir nəfər ordugaha getsin, hərəkət işarəsi versin, mənim adımdan desin ki, nizam-intizamı saxlasınlar, səs salmasınlar.

Bu vaxt keşikçi gələn adamlardan "Səbat və qalibiyət" parolunu eşitdi. Dekan səkkiz ya on nəfər əsgəri ilə yürüüb kimlərin geldiyini bilmek istəyəndə, ordugah yuxudan ayılmışdı. Bütün qladiatorlar bir neçə saniyədə, səssiz-küysüz, vahiməyə düşmədən silahlansıb, hər kəs manipulada öz yerini tutdu, koqorta sıraya düzüldü, o sanki Mari-nin, ya Sullanın qocaman legionlarından ibarətdi, hər bir hücumu dəf etməyə hazırlı.

Bu zaman dekan hər cür sayıqlıq göstərib, ordugaha yaxınlaşan dəstəni tanımaq istərkən, Spartak keşikçi manipulasının yarısı ilə sədd üstündə durub cığırə baxırdı. O da, keşikçilər də diqqətlə qulaq asır, orada nələr olduğunu bilmək istəyirdilər.

Birdən dekan sevinc dolu bir səslə dedi:

– Enomaydır!

Dekanın ardınca gedən qladiatorlar da elə o saat təkrar etdilər:

– Enomay!

Bir az sonra germanın gurultulu səsi eşidildi:

– Səbat və qalibiyət! Hə, mənəm, ardımcı da bizim doxsan yoldaşımız gəlir, onlar tək-tək Kapuyadan qaçıblar.

Spartakin nə qədər sevindiyini təsəvvür etmək çətin deyil. O, torpaq səddin üstündən atılıb Enomayı qarşılıdı. Onlar bir-birini qardaş kimi, bərk-bərk qucaqladılar. Enomay Spartakin bağlı qoluna toxun-mamağa çalışırdı.

Frakiyalı büyük sevinc, həyəcan içinde ucadan dedi:

– Ah, Enomay, əzizim! Heç ümid etmirdim ki, sənilə belə tezliklə görüşəcəyəm!

German iri əlləri ilə Spartakın sarışın saçını sıgallaya-sığallaya alnından öpüb dedi:

– Mən də.

Onların bu səmimi görüşü qurtarandan sonra Enomay başına gələn əhvalatı bir-bir danışdı. Onun dəstəsi bir saatdan çox Roma koqortalarının hückumunu dəf edir. Romalılar iki hissəyə bölünübmiş; hissələrdən biri əlbəyaxa vuruşmaya girişmiş, o birisi Kapuyanın küçələri ilə dövrələmə gedərək, onları arxadan vurmaq istəmişdir. Enomay romalıların planını başa düşür, köndələninə kəsdikləri yolun müdafiəsini buraxıb həm də Spartakın öz yoldaşları ilə tehlükədən qurtarması üçün bir saatın da kifayət etdiyini bilib, geri çekilmək qərarına gəlir, onunla bərabər vuruşan qələdiatorlara əmr edir ki, dağlışib hərə bir tərəfdə gizlənsin, amma sabah paltalarını dəyişib tək-tənha şəhərdən çıxsınlar. Onlar su kəməri tağı altında görüşməli imişlər. Enomay orada axşama kimi yoldaşlarını gözləyəcək, sonra da yola düşəcəkmişlər. Enomay bunu da dedi ki, Lentulun məktəbi yanında, gecə vuruşmasında bizim kimi bədbəxt yoldaşlarımızdan iyirmidən çoxu tələf oldu, mənimlə bərabər romalılarla vuruşan, sonra da mənim məsləhətimlə tək-tək dağlışan yüz iyirmi qələdiatordan ancaq doxsanı su kəmərinin yanına gəldi. Dünən gecə dövrələmə yolla gəlib Pompeyaya çatdıq, orada Spartakın Kapuyaya göndərdiyi qasidə rast gəldik, Lentul məktəbindən qaçan qələdiatorların harada ordugah qurduqlarını ondan düzgün öyrənə bildik.

Altıncı manipulanın gəlməsi ilə düşərgədə böyük şadlıq oldu. Tonqallara odun atdırı; təzə gələnlərə yemək hazırladılar; ortalığa çörək, suxarı, pendir, meyvə və qoz qoydular. Ümumi hay-küy içinde kimin geldiyini və kimin onları qarşıladığını ayırd etmək mümkün deyildi. Suallar, cavablar, danışqlar, səhbətlər bir-birinə qarışmışdı: "Ba, buradasan?" – "Kefin necədir?" – "Necə gəldiniz?" – "Bura necə gəlib çıxdınız?" – "Bura əlverişli yerdir, burada qorunmaq olar..." – "Bəli, biz xoşbəxtik!" – "Kapuyada vəziyyət necədir?!" – "Yoldaşlarımız necədir?" – "Pimandr necədir?" – "Yazırq!" – "Öldü?..." – Bir ığid kimi öldü!" – "Bəs Pompeli?" – "Burdadır!"

– "Burdadır?" – "Ey Pompeli!" – "Lentulun məktəbi necə oldu?"

– "Qar gün altında əriyən kimi yoxa çıxır" – "Hamısı gələcək?" – "Hamısı". Hər tərəfdən belə danışqlar, sual-cavablar eşidilir.

Yoldaşlarının gəlməsi ilə qələdiatorlar üzklərində doğan ümidi, arzuları açıb söylədilər. Bu hay-küylü səhəbat, danışq içinde çox vaxt gəlib keçdi. Spartakın silahdaşları xeyli yatmadılar. Ancaq gecə yarısından sonra üsyancılar ordugahında sakitlik və rahatlıq oldu.

Səhər açılanda Spartakın əmri ilə, yatmış qələdiatorları oyatmaq üçün on qul və qələdiator şeypur, tütək və fleyta çaldı. Spartakla Enomay yoldaşlarını hərbi qayda ilə nizama düzüb gözdən keçirdi, yeni əmrlər verdilər, əvvəlki sərəncamları bəzi cəhətdən dəyişdilər, hər döyüşcүyə ürek verib ruhlandırdılar, hamını mümkün qədər yaxşı silahlandırdılar. Sonra keşikçiləri dəyişdirib, ordugahdan iki manipula adam göndərdilər: bunlardan biri ərzaq əldə etməli, biri də meşədən odun gətirməli idi.

Ordugahda qalan qələdiatorlar, Spartakla Enomay kimi, balta və müxtəlif əkinçilik aleti götürüb, qayalardan daş çıxarmağa getdilər, – belə daşları sapandıla atmaq olardı; sapandıları əldə etdikləri kəndirdən qayırmışdılar. Sapand daşların bir tərəfini yonub şış elədilər, ordugahın hər yerində yiğin-yiğin qoydular. Ordugahın Pompeya tərəfə baxan yerinə daha çoxlu daş yığımları, çünkü düşmənin buranın hücum edəcəyi gözlənilirdi.

Qələdiatorlar bütün günü və gecəni bu işə sərf etdilər. Səhər tezden keşikçilərin çıçırtıları eşidildi: "Silah başına!". İki koqorta romalılar tribun Tit Servilianın başçılığı ilə Pompeya tərəfindən dağa qalxırdılar, qələdiatorların sığındıqları yerə hücum etmək isteyirdilər, özləri də texminən min nəfər olardı.

Servilian iki gün əvvəl, o dəhşətli gecədə Lentulun məktəbindəki on min qələdiatorun üsyancına mane olduqdan sonra, ona məlumat vermişdilər ki, Spartakla Enomay bir neçə yüz üsyancı ilə Vezuvi tərəfə getmişlər, yolda rast gəldikləri villaları guya talan etdilər (bu, əlbəttə, qəsdən söylənilən yalandı, kiminse yaydığı böhtandı). Bunu da demişdilər ki, Spartak qulları azad edir, onları silah götürüb vuruşmağa çağırır (bu doğru idi). Tribun Servilian tez Kapuya senatına, sonra da respublika senatına getdi. Təşvişə düşən, qorxudan tir-tir əsən senatorlar Tifaq Yupiteri məbədinin toplaşırlar. Servilian

baş veren hadisəni, Kapuyanın və respublikanın qurtuluşu üçün nələr etdiyini danişır, sonra da senatdan öz rəyini söyləməyə, üsyani lap başlangıcında boğmaq üçün düşündüyü tədbirlərini təklif etməyə icazə istəyir.

Bu qoçaq oğlan üsyani yaturmaqla böyük şöhrət qazanacağına, rütbəsini artıracağına ümidi edirdi. O, Spartakla Enomayın sağ qalmasının, bir neçə gün də olsa, onların çöldə sərbəst dolanmasının nə qədər təhlükeli olduğunu sübut etməyə başladı, çünki hər saatda üsyancılara qullar və qladiotorlar qoşulurdu, təhlükə get-gedə artırdı. Servilian deyirdi ki, qaçan qladiotorların, qulların ardınca gedib onları məhv etmək, başlarını kəsib nizəyə keçirmək, on min qladiotoru qorxutmaq üçün Lentul Batiatın məktəbində göz qabağına qoymaq lazımdır.

Servilianın məsləhəti vahiməyə düşmüş Kapuya senatorlarının xoşuna gəldi, çünki qladiotorların üsyانından yaman qorxurdular, təşviş və narahətləq onların dinc, qayğısız həyatını zəherləyirdi. Senatorlar Tit Servilianın təklifini bəyənib qətnamə çıxartdırılar. Qətnamədə Spartakla Enomayın başını gətirənə iki talant mükafat veriləcəyi göstərilirdi. Bundan başqa, onlar alçaq adam olduqlarından, indi isə quldurluğa qurşandıqları üçün daha alçaq olduqlarından, yoldaşları ilə bərabər çarmixa çəkilecekleri haqqında qiyabi hökm çıxardılar. Onlara kömək etmək, ən dəhşətli cəza veriləcəyi təhdidi ilə, həm azad adamlara, həm də qullara qadağan edilirdi. Kapuya senati ikinci bir qətnamə ilə tribun Tit Serviliyan Kapuyadakı iki legionerlər koqortasından birinə komandanlıq etməsini tapşırırdı. O biri koqortaya əmr edildi ki, şəhər əsgərləri ilə bərabər, senturion Pompilinin başçılığı ilə həm Lentulun məktəbini nəzarət altına almaq, həm də şəhəri qorumaq üçün Kapuyada qalsın. Serviliyan həm də ixtiyar verilirdi: yaxında olan Atell şəhərindən bir koqorta legioner də götürsün, bu qüvvə ilə "ağilsız üsyani" yatırmağa getsin.

Qətnamələr təsdiq edilmək üçün prefekt Metti Libeona verildi. O, Enomayın qüvvətli təpiyindən sonra hələ də özünə gəlməmişdi. Qorxudan az qalırdı dəli olsun, titrəyib qızdırırdı. İki gün yataqdan durmadı. O iki deyil, lap on min qətnamə imzalamaya hazırlı, təki o dəhşətli gecədə düşdüyü təhlükəyə bir daha düşməsin. Bu indi də onun yadından çıxmamışdı.

Tit Servilian gecəni dağın ətəyində qaldı. Dan yeri ağaranda öz əsgərlərinə qısa, odlu nitq söyləyib dağa qalxmağa başladı. Gün çıxanda qladiotorların ordugahına yaxınlaşdı.

Roma koqortaları ehtiyatla, səssiz-küysüz hərəkət etsə də, qladiotorların qabaqda duran keşikçiləri qundaqlı yaydan atılan ox məsafəsində onların gəldiğini duydular. Romalılar keşikçiye yaxınlaşana qədər, o, təhlükə işarəsini verib, o biri keşikçiye sarı geri çəkildi. Bu qayda ilə keşikçilər bir-birinə təhlükə işarəsi verərək, ordugahda hamını ayağa qaldırdılar, özləri isə torpaq səddin o tərəfinə keçdilər, – yarı manipula keşikçi qladiotorlar burada dururdu. Onlar Roma legionerlərinin başına sapandı, daş atan qurğularla daş yağıdırmağa hazır idilər.

Təhlükə işarəsi tək-tək qayalar arasında səslənib, mağaralarda, dərələrdə əks-səda şəklində təkrar olunanda, qladiotorlar hərbi qayda ilə sıraya düzülmüşdülər. Bu zaman tribun Servilian qabağa çıxdı; onun qəzəbli səslə verdiyi hərbi çağırışı bir-birinin ardınca min iki yüz legioner təkrar etdi. Az sonra bu nərə, – tufanlı dəniz uğultusuna bənzər məşum bir uğultuya çevrildi: bu, sürəkli, vəhşi, qulaqbatarıcı hücum nərəsi idi, "barra" nərəsi təqlid edilirdi; Roma legionerləri, adətən, bu bağırı ilə düşmənin üstünə cumardılar.

Servilian və onun koqortalarının qabaq sıraları torpaq səddə yaxınlaşanda səddin bu üzündə duran əlli qladiotor romalıların üstünə dolu kimi daş yağıdırırdı.

Qoçaq tribun çıçırdı:

– İrəli!.. Stator Yupiterin naminə, irəli! Cüretli, cürətli olun! Biz bir dəqiqədə bu talançılar ordugahına girib, onların hamısını parça-parça doğrayacağımız!

Dolu kimi yanğın daş get-gedə artırdı; lakin romalılar yaralansa da, baş-gözləri əzilsə də, torpaq səddə sari yüyürdülər: ora çatanda silahlarını işə salırdılar, sədd ilə qorunmayan qladiotorların üstünə var gücləri ilə mizraqlar atmağa başladılar.

Bağırı artırdı, döyüş amansız, qanlı vuruşma şəkli alırdı.

Spartak qayanın üstündə durub, baş verən hadisəyə baxırdı, qoşunu da hərbi nizamla orada durmuşdu. O, Hannibalala, ya Makedoniyalı İskəndərə layiq uzaqgörənliliklə dərhal bildi ki, Roma legionerlərinin başçısı gənclik qüruruna qapılaraq, həddindən artıq özünə

güvəndiyindən, ehtiyatsızlıq etdiyindən çox ciddi səhvə yol vermişdir. Onun əsgərləri dar cığırda bir-birinə sıxılmış halda vuruşurdu. Bu qabaq sıralarda yan-yana ancaq on adam dura bilərdi. Bunun da nəticəsində atılan daşlar romalıların uzanıb gedən sıx dəstəsini yaxşı tuturdu, qladiatorların dolu kimi yağırdıqları daşlardan heç biri boş çixmirdi. Spartak düşmənin səhvini başa düşdü və şəraitə görə bundan istifadə etdi. Döyüşülərini qabağa verdi, onları hücum edilən tərəfdən bütün meydança boyu iki sıraya düzüb, var qüvvələri ilə ara vermədən düşmən üstünə daş yağırmalarını əmr etdi.

Spartak meydançanın kənarında hamidan qabaqda durub, legionlərə daş ata-ata ucadan dedi:

— Heç on beş dəqiqə də keçməyəcək, romalılar qaçmağa başlayacaq, biz də addım-addım onların ardınca gedib, qılıncla öz işimizi başa yetirək.

Spartak necə demişdi, elə də oldu. Qoçaq Servilian və bir çox ığid legioner torpaq səddə çatmışdı, mizraqlarla qladiatorları vurub səddi aşmaq isteyirdilər, lakin güclü müqavimətə rast gəlirdilər. Dəstənin sonunda gələn legionerlər mizraqdan və qılıncdan istifadə edə bilmirdilər; onların üstünə dolu kimi yağan daş axını get-gedə şiddetlənirdi. Daş onların dəbilqəsini, dəmir geyimini qırırdı, başlarını, sir-sifətini əzirdi, vurub yerə yixirdi. Çox çəkmədi, hücum edənlərin dəstəsi sarıldı, onlar geri çəkilməyə başladılar. Servilian onsuz da xırıldayan səsinə güc verərək bağırrı, əsgərlərdən mümkün olmayan bir şeyi — daş tufanı qabağında dayanmağı tələb edirdi. Atılan daşlardan daha çox zərər çekən dal sıralar qabaq sıraları irəli basındı, bu da ümumi pozğunluğa səbəb oldu. Basabas başlandı; legionerlər bir-birini basıb yixir, yixılanları tapdalayırdılar.

Romahlar qaçmağa başladılar; arxadakılar indi qabaq sıraya düşmüsdüllər. Qladiatorlar intiqam almaq arzusu ilə onları təqibə başladı. Torpaq səddən aşağıya qaçan bu uzun insan yığını uzaqdan ilana oxşayırı, — bu ilan dağın döşü ilə qırırla-qırırla sürüñürdü. Qladiatorlar torpaq səddin o tərəfinə keçib romalıların ardınca getdilər. Legionerlər darmadağın edildi.

Gözlənilmədiyi halda romalıların tam məğlubiyyəti ilə bitən bu qısa döyüşün bir xüsusiyyəti vardı: döyüsdə iki mindən artıq adam iştirak edirdi, bunlardan bir qismi qaçırdı, bir qismi qovurdu, lakin vuruşa bilmirdilər. Romalıların, istəsələr də, dayanmağa imkanları

yox idi, çünki daldan gələnlər qabaqdakıları, qabaqdakıları də özlərindən qabaqda olanları basıb sıxışdırırdı. Qayalarla əhatə olunmuş cığır, bu daş cığırın enişliyi insan axınına fəlakətli bir sürət verirdi. Bu axın, qar uçqunu kimi, ancaq dağın dibində dayana bilərdi.

Doğrudan da, ancaq orada, cığır enli yola çıxdıqda, dağın da döşü bir az yasti olduqda qaçan romalılar tarlalara, bağlara dağla bilərdilər. Qladiatorlar da burada əl-qol açdı, legionerləri çevrələyib doğradılar, qırdılar.

Servilian qəşəng bir villanın yanında dayandı. O var gücünü toplayaraq, əsgərlərini yanına çağırır, qladiatorlara şiddetli müqavimət göstərirdi. Legionerlərdən çox azi onun çağırışına səs verib, qladiatorların qabağını kəsməyə çalışdılar. Senturion Qay Elpidi Soloni əlliye qədər legioner toplaya bildi, onlar şiddetli müqavimət göstərərək özlərini təqib olunmaqdan qorudular. Vaxtile Marinin legionlarında tevtlonlara, kimvrlərə, Sullanın başçılığı ilə yunanlara, Mitridata qalib gələn optionlar, dekanlar bəzi yerdə ığid legionerlərdən bir ovuc toplayır, hələ de üstünlük qazanacaqlarına ümid edirdilər. Lakin onların bütün qəhrəmanlıqları boşça çıxdı. Legionerlərin əsas hissəsi sarsılmışdı, çoxu başını itirib vahiməyə düşərək qaçıb dağılmışdır, hər kəs canının hayına qalmışdı.

Spartak bir manipula qladiatorla Servilianı və onun yüzə qədər ığid əsgərini sıxışdırırdı. Bu çox amansız və qanlı vuruşma idi. Spartak Servilianı qılınc zərbəsi ilə öldürdü. Dəstəni əhatə edən qladiatorların sayı get-gedə artırdı, çox çəkmədi, dəstədəki romalıların işini bitirdilər. Bu zaman Enomay ığid senturion Soloninin başını qılınc zərbəsi ilə parçalayıb, sağ qalmış legionerlərini təqib edirdi.

Romahların hər iki koqortası tamam məğlub oldu; dörd yüzdən çox legioner öldürülmüş, üç yüzdən də artıq yaralanmışdı. Əsir düşənlərin silahlarını alıb, Spartakın əmri ilə azad etdilər. Qladiatorlardan otuz adam olmuş, əlliye qədəri də yaralanmışdı.

Qladiatorlar ələ keçən qənimətləri götürdüler; düşmən dəbilqələrini başlarına qoyub, dəmir paltarlarını geydilər, nizələrini, oxlarını ələ alıb, qılınclarını bellerinə bağladılar, günortadan bir az sonra Vezuvidəki ordugahlarına qayıtdılar. Onlar özləri ilə çoxlu silah da gətirmişdilər. İndi bu silahla — hər tərəfdən axışib gələn yoldaşlarını silahlandırma bilərdilər.

## SPARTAK UZAQGÖRƏNLİYİ VƏ MƏHARƏTİ SAYƏSINDƏ YOLDAŞLARININ SAYINI ALTI YÜZDƏN ON MİNƏ ÇATDIRIR

Kapuyadan qaçan qladiatorların ardınca göndərilən Servilianın möglubiyyət xəbəri qonşu şəhərlərə yayılonda Kampanya mahalı yaman qorxuya düşdü; legionerlərin darmadağın edilməsi təfsilatını bildikdə hamı çəşib qaldı.

Bu məhsuldar əyalətin Nola, Nutseriya, Herkulandum, Baya, Neapol, Mizen, Kuma, Kapuya və başqa şəhərləri tələsə-tələsə müdafiyə hazırlaşdı. Silahlanmış vətəndaşlar gecə-gündüz şəhər qapılarda, qala bürclərində keşik çəkildilər. Pompeyanın qala divarı söküldüyündən əhali şəhərə azuqə toplamağa gedən qladiatorlara müqavimət göstərməyə cürət etmirdi. Pompeyanın əhalisi bir şeyə çox təccüb edirdi: qladiatorlar bura düşmən ya vəhşi kimi deyil, on intizamlı qoşun kimi gelirdilər.

Lakin bu şəhərlərin prefektləri, bütün əyalətin prefekti Metti Libeona bir-birinin ardınca çapar göndərir, get-gedə artan təhlükəyə qarşı tez tədbir görülməsini tələb edirdilər. Özünü itirmiş, təşvişə düşmüş Metti də Roma senatına qasidlər göndərir, yalvara-yalvara onlardan təcili kömək istəyirdilər.

Romada, görünür, qladiatorların qiyamını ciddi bir şey hesab etmək fikrində deyildilər. Ancaq Sergi Katilina ilə Yuli Sezar qullar üsyəninin çox mühüm və təhlükəli olduğunu anlayırdılar. Üsyənin bütün kökləri, əlaqələri, vüsəti onlara məlum idi. Onlar qladiatorların başçısının çox bacarıqlı, çox igid adam olduğunu da bələddilər. Qladiatorlar tərəfindən darmadağın edilən iki koqortanın vəziyyətini onlardan başqa heç kəs düşünmürdü. Lakin qaçış canlarını qurtaran əsgərlər vuruşmanı təfsilatı ilə danışır, bəzi şeylərə əsaslanaraq, ancaq nadan və özünə qurrələnən Serviliyanı müqəssir görür, ona istehza ilə "kiçik Varron" deyirdilər. Bir də ki, Roma bu zaman daha ciddi və təhlükəli düşmənlə müharibə etməyə məcbur olmuşdu: İspaniya onun ağalığına qarşı üsyən qaldırmışdı; üsyənin başında çox igid və çox ehtiyatla hərəket edən Sertori dururdu. Gənc Pompeyin qoçaqlığı, təcrübəli, qoçaman Metellin taktikası onun əqli və cəsarəti

qarşısında acizlik göstərirdi. Eyni zamanda qüdrətli Mitridat da Romanın əleyhinə qalxıb Mark Avreli Kottu möglub etmişdi; Kott həmin ildə Lutsi Lutsini Lukull ilə konsul idi.

Lukull Romada olsa da, onun bütün fikri bu idi: hərbi səfər üçün müəyyən edilən legionları yiğib Mitridata qarşı çıxsın, cünki Mitridatın qalibiyyəti Romanı və senati təşvişə salmışdı. Lukull senatın tövsiyəsi ilə Kampanyaya, qladiatorlara qarşı igid və təcrübəli tribun Klodi Qlabrı göndərdi, ona üsyəncərlər mübarizə etmək üçün altı koqorta, yəni üç minə yaxın legioner verdi.

Klodi Qlabr, qladiatorlarla vuruşmaq üçün ixtiyarına verilən koqortaları silahlandırıarkən, qladiatorlar da qazandıqları qələbənin səmərəsindən bacarıqla istifadə edirlər: Tit Serviliyanla vuruşanda onlar altı yüz nəfərdi, amma indi, iyirmi gündə, onların sayı min iki yüzə çatmışdı; bu döyüşçülər yaxşı silahlanmışdılar, öz canlarını azadlıq yolunda fəda etməyə hazırlıdılar.

Spartak yunan falanqalarının, Frakiya qoşunlarının, Mitridat legionlarının hərbi nizamına yaxşı bələddi, lakin bunlardan ən çox Roma hərbi nizamına tərəfdar idi. O elə güman edirdi ki, həqiqətən döyüşkən xalq olan romalıların taktikasından yaxşı və daha ağıllı taktika yoxdur. Ölümündən qorxmayan, silahdan çox yaxşı istifadə edən xalqlar üzərində latinların hədsiz-hesabsız qələbə çalmasını, o, hər şeydən əvvəl, Roma legionlarının nizam-intizamında, döyük qayda-qanununda, quruluşunda, Romanın az qala bütün dünyani istila etməsinin səbəbini isə latinların hərbi şücaətində görürdü.

Spartak, yuxarıda dediyimiz kimi, qladiatorlar qoşunu Roma qoşununun döyük quruluşuna, qayda-qanununa əsasən yaratmaq və təşkil etmək istəyirdi.

O, Tit Serviliyan qalib gəlib Pompeyaya girəndə qladiatorların birinci legionu üçün bayraq sıfariş etdi. Romalılar öz bayraqlarının başına qartal şəkli taxardılar. Spartak isə bayraq ağacının başına qırmızı papaq şəklini taxmayı əmr etdi: bu, ağaların azadlıq buraxmaq istədikləri qulların qoyduqları papaqdı. Bayraq ağacına papaq şəklinin altından tuncdan qayrılmış kiçik bir pişik şəkli vurdurdu: pişik ən çox azadlıq sevən heyvandır; əfsanəyə görə pişik şəkli, bir simvol kimi, Azadlıq heykəlinin ayaqları altında olarmış. Bundan başqa, Roma adətincə, senturiya üçün də bayraq düzəldirdi, – bayrağın ağacına tuncdan hazırlanmış iki birləşən əl şəklini vurdurdu, bunun

altındaki balaca papaq şəklinə koqortanın və legionun nömrələri yazılmışdı. Spartakın bir neçə silahlı dəstəsi olsa da, o, şübhə etmirdi ki, İtalyanın bütün qulları gəlib ona qoşulacaq, sonralar onun başçılıq etdiyi orduda çoxlu legion və çoxlu koqorta olacaqdır.

Spartak Vezuvidə və onun ətrafindakı düzənlilikdə yerləşərək, hər gün öz dəstələrini xeyli vaxt təlim keçməyə, sıraları genişləndirmək və sıxlaşdırmaq, müəyyən edilən yerdə toplamaq, dövrələmə manevrlər etmək, sağa və sola dönmək, dəstə şəklində və üç döyüş xəttində düzəltmək, üçüncü döyüş xəttində addımlayıb, ikinci xətdən keçib, birinci xətdə yer tutmaq kimi Roma legionlarının taktik üsulunu və başqa şeyləri öyrənməyə məcbur edirdi. Servilianın legionerlərindən qənimət alınmış şeypurları və buksinaları<sup>1</sup> toplayıb şeypurçular dəstəsi düzəltdi, onlara səhər ayağa qalxmaq, bir yerə yığışmaq, hücumu keçmək üçün boru çalmağı öyrətdi.

Bu qayda ilə Spartak həqiqi sərkərdə gözüəciqliyi ilə, düşməninin istər-istəməz verdiyi vaxtdan öz xeyri üçün istifadə edərək, əsgərlərinə hərbi ustalığı, vuruşma taktikasını öyrətməkə məşğuldudur: düşmənin bu gün-sabah hücum edəcəyini gözləyir, onlara möhkəm müqavimət göstərməyə hazırlaşırdı.

Doğrudan da, Klodi Qlabr çox da özünü gözlətmədi. Koqortalarını yığıb sürətli yerisələ qələdiatorların üstüne hərəkət etdi.

Spartak döyüşçüləri arasında çox ciddi nizam-intizam yaratmaqla az vaxtda yerli çobanlar və oduncular içərisində hörmət qazandı, buna görə, Klodinin gəlməsinə bir gün qalmış, düşmənin yaxınlaşdığını və qoşunun sayını biliirdi. Spartak bilirdi ki, min iki yüz döyüşçü, üç mindən artıq Roma legionerləri ilə açıq çöldə vuruşmaq üçün kifayət deyil. Vezuvidəki ordugahına çəkilib, düşməni orada gözləməyə başladı.

Görünür, hücum günortadan sonra, qələdiatorların Vezuvidə olduğunu iyirminci günündə başlanacaqdır. Təxminən bu vaxtda yüngül silahlanmış bir manipula piyada qoşun sıralama meşəyə səpelənib, cığırın hər iki tərəfi ilə yavaş-yavaş yuxarı qalxdı, qələdiatorların ordugahına yaxınlaşıb, onların üstünə ox yağıdırmağa başladılar. Lakin oxatanlar ordugahdan xeyli uzaqda olduqlarından atılan oxlar elə bir ziyan vermədi, ancaq bir neçə qələdiator, o cümlədən Bortoriks yaralandı. Qələdiatorların atlığı daşlar düşmənə çox az zərer

verdi, çünki legionerlərə hücum etmək istəyərkən, onlar birdən geri çekilib, hücumu dayandırdılar. Spartak başa düşdü ki, Servilianın məğlubiyyəti romalıların yeni sərkərdəsinə yaxşı ibret dərsi olmuş, onlara həm yerli şəraitlə, həm də düşmənin taktikası ilə hesablaşmağı öyrətmışdır. Düşmən əvvəlki kimi ordugaha hücum etmeyecek. Klodi başqa bir manevrə əl atacaq: o çalışacaq ki, qələdiatorları aldadıb ordugahdan aşağı endirsən, romalılar üçün əlverişli bir şəraitdə onlarla vuruşsun.

Klodi bu məqsədə də yüngül silahlı piyada hissəsini keşfiyyata göndəmişdi ki, qələdiatorların hələ də ordugahda olub-olmadılarını bilsin. Klodi bu yerlərə yaxşı bələddi: vətəndaş mühəribəsində Sullanın başçılığı ilə burada vuruşmuş, bütün Kampanya mahalını dolaşmışdı. Qələdiatorların ordugahda olduğunu qəti bilib, məmənun halda gülümşəyərək, əlini-əlinə sürtdü; belə təbəssüm çox az hallarda onun sərt ifadəli qalın dodaqlarında görünərdi, həm də gündən-havadan qaralmış acıqlı sisətinə heç yaraşmazdı. O, sevinə-sevinə ucadan dedi:

– Deməli, siçan tələdədir!.. Beş gündən sonra onların hamısı bize təslim olacaq.

Klodinin başına yığışan senturionlar və optionlar təəccübə bir-birinə baxır, onun dediklərini başa düşmürdülər. Lakin az sonra hər şey aydan oldu: Klodi gətirdiyi qoşunun min nəfərini senturion Mark Valeri Messala Nigerin komandanlığı altında dağın əteyində, böyük konsul yolu üstündə qoydu, özü isə dörd koqorta, yəni iki min legionerlə Vezubi dağının döşü ilə meşəyə qədər qalxb yol əvəzinə dolanbac cığır başlanan yerdə dayandı, — qələdiatorlar ordugahına ancaq bu cığırla getmək olardı. Burada əlverişli yer seçib ordugah qurdı. Bundan sonra dərhal senturionun köməkçilərindən birini Valeri Messala Nigerin yanına göndərib, qabaqcadan müəyyən edilmiş manevrin yerinə yetirilməsi əmrini verdi.

Təsvir etdiyimiz hadisədən doqquz il sonra konsul seçilən Mark Valeri Messala Nigerin onda otuz üçdən çox yaşı olmazdı. O cəsarətli, şöhrətpərəst bir adamdı, hərbi işdə ad çıxarmaq arzusunda idi. Vətəndaş mühəribəsində Sullanın tərəfində vuruşaraq böyük qoçaqlıq göstərmişdi, qələdiator үşyənindən dörd il əvvəl Appi Klavdi Pulxrla bərabər Makedoniyyaya, Romadan narazı olan əyalətlərlə, əsasən frakiyalılarla vuruşmağa getmişdi: frakiyalılar romalıların dözlüməz zülmünə qarşı mübarizəyə qalxmışdı.

<sup>1</sup> B u k s i n a – romalılarda indiki trambona oxşar musiqi aleti

Valeri Messala Rodop dağlarında göstərdiyi igidliyinə görə mülki çələng ilə təltif edilmiş və ona senturion adı verilmişdi. Bir az sonra, bədəncə zəif olan Appi Klavdi Pulxr ölü, müharibə qurtarır, cavan Messala da Romaya qayıdır. Qladiatorların üşyan etməsi xəbəri Romaya çatanda Messala konsul Lukull ilə Qara denizə getməyə hazırlaşırıdı. Lakin Lukull bu səfərə yazdan əvvəl yola düşəcəyindən, Messala Klodi Qlabr ilə gedib, qladiatorlar əleyhinə düzələn cəza dəstəsində iştirak etməsinə icazə aldı. Məğrur Valeri Messala o patrisilərdən idi ki, təkcə qladiatorlarla müharibə fikri onlarda nifret və acınacaqlı təbəssüm oyadırdı.

Messala Nigerin şöhrət qazanmaq arzusuna Spartaka qarşı duyduğu hədsiz nifreti də əlavə olunurdu. O, Sullanın dul qalmış arvadı Valeriya Messalanın qohumu idi. Valeriyanın Spartakla olan sevgi əlaqəsini eşidəndə dəlicəsine hiddətlənmiş, bu əlaqəni rüsvayçılıq hesab etmişdir. O bir daha öz qohumunu görmək istəməmiş, Spartaka bütün qəlbi ilə kin bağlamışdı, belə hesab etmişdi ki, o alçaq qladiator Messala adını ləkələmişdir.

Messala tribun Klodi Qlabrin əmrini aldıqdan sonra iki koqorta əsgəri ilə hərəkətə gəldi, Vezuvinin ətəyi ilə irəliləyib dağı dolandı. Bir neçə saatdan sonra Nola və Nutseriyaya sarı baxan yamacə çatdı, sonra da pis dağ yoluna çıxıb, bu yol uçurumlar, qayalar, uçqunlar arasında itənə kimi irəlilədi. Burada Messala öz qoşununu saxlayıb ordugah qurdı.

Romalıların iki qoşun dəstəsi – biri dağın bir tərəfində, biri o biri tərəfində, iki saatdan artıq əlləşərək dördbucaq şəklində ordugah qurdular: ordugahın ətrafında xəndek qazıb, iç tərəfdən torpaq sədd, səddin də üstünə bir-birinə six payalar vurub hasar düzəlttilər – biz daha bunu müfəssəl təsvir etməyəcəyik. Tarixçilərin və hərbi mütxəssislərin yazılarından, romalıların istehkam şəklinə salınmış çox gözəl və sürətlə ordugah qurduları həmiya məlumudur, bunu yenidən yazsaydıq, ancaq bu tərifləri təkrar etmiş olardıq.

Bəli, Klodi Qlabr Vezuvinin bir tərəfində, Messala Niger o biri tərəfində öz qoşunlarını axşama kimi yerləşdirib qurtardılar, qladiatorların ordugahdan çıxa bilecəkleri yolun ikisini də kəsdilər.

Ancaq indi qoşun koqortaları öz səngərlərinin planını başa düşdülər: onlar, doğrudan da, siçanın tələyə düşməsinə sevinirdilər.

Klodi irəlini görən ehtiyatlı bir adamdı: Nolaya sarı gedən cığırı qorumaq üçün ancaq min adam göndərdi: o bilirdi ki, dağın bu tərəfi çox eniş olduğundan qladiatorların enməsinə mane olacaq. Başlıca qüvvələrini Pompeya tərəfdəki yol üstünə yığıdı; qladiatorların buradan enməsi daha əlverişli idi, hücumu da ancaq buradan gözləmək lazımdır.

Spartak ertəsi gün adət üzrə bütün meydançanı dolaşarkən, Nolaya sarı baxan qayaların dibində düşmən ordugahını gördü, lakin Klodinin ordugahını hələ görməmişdi, çünki meşə qabağını kəsirdi; bununla belə pis bir şeyin baş verdiyini hiss etdi. Məsələni aydınlaşdırmaq üçün iki manipula qladiator götürüb, Pompeyaya gedən cığırla aşağı enməyə başladı. Heç iki mil getməmişdi ki, qoşunun qabaq hissəsi Roma ordugahının keşikçilərinə rast gəldi, onlar bunlara, bunlar da onlara bir neçə nizə və ox atdlar. Spartak dəstəni dayandırıb, qoşunun qabaq tərəfinə keçdi, Roma ordugahını bütün dəhşətli əzəməti ilə görüb heyrət etdi.

Onun rəngi qaçıdı; birçə kəlmə də söz söyləmədi; gözləri qarışındakı səddə dikildi. Bu sədd ona qəribə təsir bağışladı: sanki diri ikən basdırılmış bir adam ayılanda tabutun soyuq və ağır qapağına toxunmuşdu.

Roma keşikçiləri qladiatorların qabaq hissəsi görünən kimi təhlükə işarəsi verdilər; elə o saat da ordugahdan bir senturiya qoşun çıxıb, Spartaka ox ata-ata qabağa yeridi. Spartak başa düşdü ki, düşmən hər tərəfdən qladiatorların yolunu kəsmiş, onları ölümə mehkum etmişdir. Bunu düşünərkən yerində tərpanmirdi, etrafına düşən mizraqların viyiltisini eşitmirdi, lakin bu mizraqlardan hər biri onu öldürə bilərdi.

Qabaq hissəsinin dekanı Spartakı bu halından ayıltdı, dedi:

– Spartak biz nə etməliyik? İrəli gedib vuruşaqmı, ya geriyə çəkilək?

Frakiyalı qəmgin halda cavab verdi:

– Düz deyirsən, Alkest, geri çəkilmək lazımdır.

Qabaq hissə sürətlə geri qayıdır, Spartak da hissənin ardınca yavaş-yavaş, onu gözləyən iki manipulanın yanına gedirdi.

Dərin düşüncə içində onları geri qaytardı.

Roma senturiyası ox ata-ata bir qədər onları təqib etdi, sonra ordugaha qayitmaq əmrini aldı.

Spartak meydançaya gəldikdən sonra Enomayla Bortoriksi öz yanına çağırıldı. Bortoriks ümumi işin qələbəsinə ürəkdən inanır, yüngül yaralansa da, vəzifəsini yerinə yetirmek arzusu ilə alısbı yanındı. Spartak daha təcrübəli və igid komandirləri də çağırmışdı. Sonra onların hamısını Nolaya sarı apardı. Düşmənin ordugahını göstərib, düşdükləri böhranlı vəziyyəti izah etdi, sonra da soruşdu: sizin fikrinizcə, belə çətin vəziyyətdə nə etmək lazımdır?

Ölüm dən qorxmayan, mərd, igid, həddindən artıq dəliqanlı olan Enomayçıçırdı:

— And olsun intiqam allahlarına, bizim bircə çarəmiz qalır: gərək yırtıcı heyvan qəzəbi ilə romalıların düşərgəsinə hücum edək! Minimiz ölsə də, iki yüzümüz xilas olar.

Spartak dedi:

— Bu mümkün olsayıdı!

Enomay tam qətiyyətlə soruşdu:

— Niyə mümkün olmur?

— Belə bir fikir mənim də ağılıma gəlmışdı. Düşmənin ordugahları — bizim ordugahumızın uzanan enişli, uçurumlu cığırların sərbəst, açıq sahəyə çıxan yerində qurulmuşdur, — bunu nəzərə aldınız? Bizim həm bu tərəfdə, həm də o tərəfdə açıdığımız cəbhədə yan-yanaya ondan artıq döyüşü dura bilməz, — bu barədə də fikirləşdimi? Biz min iki yüz adamıq, amma vuruşmada iyirmidən artıq adam iştirak edə bilməz.

Spartakın söylədikləri o qədər inandırıcı, mühakimesi də o qədər düzgün idi ki, Enomay başını aşağı salıb dərindən ah çəkdi. Qladiatorlar da onların ətrafında məyus halda susub durmuşdular.

Spartak sözünə davam etdi:

— Azuqəmiz də ancaq beş-altı günlüğüdür. Bəs... sonra?

Spartakın qəmgin və tutqun halda verdiyi sual — onun silahdaşları qarşısında inkaredilməz, qorxunc bir qüvvə kimi canlandı, — bu, ürək parçlayan, amansız, dəhşətli bir sualdi.

Sualın nəticəsi də çox ayındı. Yeddi, səkkiz, on gün də burada dayanıb durmaq olardı... Bəs sonra?

Ayrı çıxış yolu yox idi: ya teslim olmaq, ya da ölmək lazımdır...

İyirmi nəfər mərd qladiatori bu kədərli sükutu xeyli davam etdi; beş il müddətində onları yaşadan, damarlarındakı qanı isidən, həyatlarını ruhlandıran ümidiñ sarsıldıñını dərk etmək onlara böyük əzab

verirdi. Onlara elə gəldi ki, az vaxtda qalib gələcəklər, zəfər qazanacaqları təmin edilmişdir, lakin başladıqları işin belə məhv olduğunu görmək nə qədər dəhşətli idi! Belə dəhşətli bədbəxtliyin qabağında ölüm nə idi ki!

Bu kədərli sükutu hamidan əvvəl Spartak özü pozdu.

— Gelin mənimlə gedək, meydançanın hər tərəfini gəzib-dolaşaq, diqqətlə baxaq, bəlkə buradan qurtarmaq üçün bir yol tapdıq; nə qədər çətin, qorxulu olsa da, bəlkə bir çarə tapıb bu qəbir-dən diri çıxdıq: lap yüz nəfərimiz ölüm dən canını qurtarsa da. Qoy qalanımız bu müqəddəs işin qalibiyyəti uğrunda həlak olsun.

Spartak silahdaşları ilə dinməz-söyləməz, fikirli-fikirli meydançanı gəzməyə başladı. Arabir dayanırdı; bu zaman o, dərin qəfəsə salınmış, nərildəyə-nərildəyə, finxira-finxirå qəfəsin dəmir barmaqlıqlarını sindirmaq üçün imkan axtarana oxşayırırdı.

Qladiatorlar elə bir yerə gəldi ki, burada meydança dağın zirvəsində ayrılrı, sildirrim qayalar divar kimi yüksəlirdi. Spartak bu dəhşətli dik qayalara baxıb piçıldadı:

— Bura heç dələ də qalxa bilməz! — Bir az düşündükdən sonra əlavə etdi: — Biz lap qalxa da bilsek?.. Bununla ancaq düşündüyüümüz vəziyyətin təhlükəsini artırmış olardıq.

Nəhayət, qladiotorların başçıları meydançanın cənub tərəfinə gəlib, dərin bir uçurumun kənarında dayandılar, gecə yarı onun dərinliyini müəyyən etmək istədilər, elə o saat da dəhşət içinde bu baş gicəlləndirən dərinlikdən gözlərini çəkdilər.

Manipula başçılarından biri dedi:

— Bu uçurumun dibinə ancaq daş gedib çata bilər.

Bir az kənardə iyirmiye qədər qladiator-qall yerdə oturub, çox ustalıqla yoğun soyud çubuqlarından qalxan toxuyur, sonra da üzünə parça-parça möhkəm deri çəkirdilər. Spartak hələ də fikrə dalmışdı; onun düşüncəli gözləri, özləri kimi bədbəxt yoldaşlarının toxunduğu ibtidai qalxanlara sataşdı.

Əvvəl o qeyri-ixtiyari olaraq qalxanlara baxdı, ancaq fikri başqa yerdə idi.

Qallardan biri Spartakın qalxanlara diqqətlə baxdığını görüb, gülümseyə-gülümseyə dedi:

— Bizim ordugahda gön və metal qalxanların sayı yeddi yüzdən çox olmaz. Biz bu fikrə gəldik ki, qalan beş yüz nəfər döyüşü üçün

heç olmasa belə qalxan qayıraq... Bunlardan qayıracaqıq... nə qədər ki, gönüümüz çatacaq.

Spartak zavallı qalların bu məhəbbətindən və qayğılarından mütə-əssir olub ucadan dedi:

– Gez və Tetuan<sup>1</sup> qoy o dünyada sizin dadınıza yetsin! Onlar istirahət vaxtında da məzлumların azadlığı üçün var qüvvələrini və bacarıqlarını sərf edirdilər.

Spartak bir az susduqdan sonra, sanki öz qayğılarını unudaraq, cavan qallara, onların gördüyü işə mehribancasına baxa-baxa soruşdu:

- Dəriniz hələ çoxdurmu?
- Yox, çox deyil, iyirmiyə qədər qalxana çatar.
- Axırıncı dəfə Pompeyaya gedəndə bu dəriləri tapa bildik.
- Hayif ki, öküz dərisi söyüd çubuqları kimi meşədə bitmir!

Spartak bir də yoğun, möhkəm, elastiki söyüd çubuqlarına baxdı: çubuqlar, öz-özlərinə qalxan qayıran bu adamların yanında yiğin-yığın qoyulmuşdu.

Spartak qallın son sözünə çox təəccüb etdi: onun sözünə cavab vermək əvəzinə, birdən hərəkətə gəlib sanki hoppanmaq istədi; aşağı eyilib bir dəstə söyüd çubuğu götürdü, sevincindən üzü gülümseyərək, səsi yetdikcə birdən çığırdı:

– Ah, and olsun Yupiterə – hamiya yaxşılıq edən o böyük Xilaskara, xilas olduq!

Enomay, Bortoriks və başqa senturionlar, optionlar, dekanlar buna son dərəcə heyrət edib Spartaka sarı döndülər.

Enomay soruşdu:

- Nə dedin?

Bortoriks Spartakın sözünü təkrar etdi:

- Biz xilas olduq?
- Kim işə belə bir sual verdi:
- Bizi kim xilas edəcək?
- Kim deyir?..
- Nece xilas edəcək?

Spartak çubuqlara diqqətlə baxaraq susurdu. Sonra yoldaşlarına dedi:

<sup>1</sup> Tetuan – qədim qallarda allah adı

– Bu çubuqları görürsünüz? Biz bunlardan çox uzun bir nərdivan qayırarıq, onun bir başını bu qayaya bərkidib, bir-bir o dərin dərəyə enərək, oradan da qəfildən romalıların arxasına çıxb, onları parça-parça doğarıq.

Yoldaşlarının üzündə qəmgın və şübhəli bir təbəssüm göründü; Enomay ümidsiz halda başını bulayıb dedi:

- Spartak, sayıqlayırsan!

Bortoriks şübhə ilə soruşdu:

- Səkkiz yüz-doqquz yüz fut uzunluğunda nərdivan toxumaq?
- Spartak qəti bir inamla dedi:
- Bir şeyin möhkəm arzusunda olan adam üçün mümkün olmayan şey yoxdur! Nahaq yerə bu nərdivan sizi təşvişə salır: biz iki yüz nəfərik, onu üç saata hazırlarıq.

Spartak odlu bir qəlb ilə bu məsələyə inandığından yoldaşlarını da buna inandırıb ruhlandırdı. Əli baltalı dörd manipula gladiatori yaxındakı meşəye göndərdi ki, bu iş üçün yararlı, bir az yoğun çubuq kəsib getirsinlər.

Qalan gladiatoriqlara əmr etdi ki, meydançada manipula şəklində iki sıraya düzülsünlər, hörmək istədikləri bu qəribə nərdivanın ayrı-ayrı hissələrini bir-birinə bağlamaq üçün nə qədər kəndir, sərgi, qayış varsa hamisini gətirsinlər.

Heç bir saat keçmədi, söyüd çubuqları kəsmək üçün göndərilən gladiatorilar səkkiz-səkkiz, on-on, iyirmi-iyirmi qayıdır gəldilər, özləri ilə yekə-yekə çubuq şələləri gətirdilər. Spartak hamidan əvvəl yoğun söyüd çubuqlarını hörməyə başladı, hamının da işə girişməsini əmr etdi. Onlardan bəzisi material hazırlayır, bəziləri bunları bir-birinə bağlayır, bəziləri də, – onlara nicat verəcək bu görünməmiş nərdivanın hazır hissələrini qururdu.

Hami böyük təhlükə qarşısında olduqlarını bilir, çox ciddiyyətlə çalışırlar. Minə qədər döyüşü işləyən meydançada tam nizam-intizam və sükut vardi. Ancaq arabir kim işə astadan o birisindən kömək istəyir, ya bir şey soruşurdu: hamı çalışırdı ki, bu ümumi işi mümkün qədər yaxşı yerinə yetirsin.

Gün batana iki saat qalmış, təxminən doqquz yüz fut uzunluğun-dakı bu nərdivan hazır oldu. Spartak dörd gladiatoria əmr etdi ki, nərdivanı açsınlar: onun hər hissəsini, bağlarının möhkəm və düzgün olmasını yoxlamaq istəyirdi. Spartak nərdivanın hər hissəsini

bir-birinin ardından gözdən keçirdikcə, əli ilə yoxladıqca, dörd qla-diator onu bükürdü.

Qaranlıq düşəndə Spartak əmr etdi ki, ordugah səssiz-səmirsiz köçməyə hazırlaşın. Hər yarım manipula öz silahlarını bir yerə bağlamalı idi, çünki nərdivanla enəndə adamların üstündə artıq yük olmamalı idi. Spartakın əmri ilə müxtəlif parçaların şülemini bürmə-ləyib kəndir hazırlamışdılar: yarım manipula döyüşü bir-birinin ardından uçurumun dibinə endikdən sonra silah bağlaması da həmin kəndirlə aşağı endiriləcəkdi.

Sonra Spartak əmr etdi ki, nərdivanın aşağısına iki böyük daş bağlayıb, onu yavaş-yavaş uçurumun divar kimi dik döşü ilə aşağı endir-sinlər. O ağıllı, həm də ehtiyatlı bir tədbir görmüşdü; bu çətin enişin müvəffəqiyətə başa çatdırılması üçün eyni dərəcədə mühüm olan iki nəticə əldə ediləcəkdi: əvvəla, bu iki daşın ağırlığı hər bir pəhləvanın ağırlığından çox idi, nərdivan qırılmasa, bu daşlarla uçurumun dibinə çatsa, demək, adamların da sağ-salamat enəcəyinə arxayınlıq ola bilərdi. İkincisi də, daşlar uçurumun dibində nərdivanı möhkəm saxlayacaqdı, nərdivan yüngül və elastiki olduğundan, adam enəndə onun yellənməsi təhlükəsini azaldacaqdı.

Hər şey hazır olandan sonra və dağın ətrafında qaranlıq artmağa başlayanda Enomay hamidən əvvəl bu təhlükəli işə girişib, nərdivanla enməyə hazırlaşındı.

Nərdivanın bu biri ucu qayanın başına möhkəm bağlanmışdı. Azman bədənli german qayanın başından bərk-bərk yapışdı. Rəngi bir az qaçmışdı: o hələ ömründə belə nərdivanla enmək təhlükəsi kimi bir təhlükə qarşısında olmamışdı, bir də ki, nə qollarının gücü, nə yenilməz mənəvi əzəməti bu qayalı, dərin uçuruma heç bir şey eləyə bilməzdi.

Enməyə başlarkən bu cəsarətli, azman adam zarafat da elədi:

– And olsun hər şeyi bilən o qüdrətli Votana,<sup>1</sup> mən elə güman edirəm ki, Valkariyalardan<sup>2</sup> ən yüngülü Gelliya da belə nərdivanla ensəydi, özünü tamamilə təhlükəsiz hiss etməzdi!

<sup>1</sup> Votan və ya Odin – qədim germanların baş allahı (romalıların Yupiteri kimi)

<sup>2</sup> Valkariyalar – rəvayətə görə, qədim germanlarda Votanın cəngavər, gözəl qızları; vuruşmaları idarə edər, allahların sərəncamı ilə döyüşçülərə ölüm göndərənmişlər.

Enomay bu sözləri söyləyərkən, onun azman bədəni uçurumu əhatə edən qayaların arasında yavaş-yavaş gözdən itirdi; az sonra başı da görünməz oldu. Spartak əyilərək onu gözdən qoymurdu, nərdivan hər dəfə əsəndə, hər dəfə yellənəndə onun bütün bədəni gizildəyirdi. Üzü yaman ağarmışdı, sanki bütün varlığı ilə bu qəribə, titrək nərdivana bağlanmışdı.

Qladiatorlar meydançanın kənarına toplaşmışdı, sanki qaranlıq uçurum onları özünə cəlb edirdi. Dalda duranlar pəncələri üstə qalxır, nərdivan bağlanan qayaya baxırdı. Heç kəs dinib-danışmirdi, tərpənmirdi: axı onların bu anda həyatı və taleyi söyüd çubuğundan hörülmüş bu kövrək nərdivandan asılı idi.

Nərdivanın müntəzəm yellənməsi və tərpənməsi Enomayın pillərlə get-gedə daha artıq endiyini göstərir, qladiatorlar da enilən pillələri təşviş içinde sayırdılar.

Nərdivanın yavaş-yavaş yellənməsi üç dəqiqədən artıq sürmədi, lakin qladiatorlara bu üç dəqiqədə üç olimpiada<sup>1</sup> üç əsr göründü. Nəhayət, nərdivanın yellənməsi qurtardı. Meydançadakı, eyni ürək çırıntısı ilə, eyni fikirlə yaşayan min adam uçuruma sarı əyilib diqqətlə qulaq asmağa başladı, – onların üzündə təsvirəgəlməz bir ifadə vardi.

Bir az keçdi; qladiatorlar nəfəslərini udub durmuşdular; birdən boğuş bir səs eşidildi: səs əvvəl aydın deyildi, çox uzaqdan gəlirdi, lakin get-gedə qüvvətləndi, aydınlaşdı, sanki səs verən adam tez-tez yaxınlaşdı.

- O çığır-açığır deyirdi:
- Qulaq as!.. Qulaq as!..

Birdən min adamın sinəsindən firtına viyiltisi kimi qüvvətli bir ah qopdu, hamı yüngüllük duydu, çünki gələn səs şərti əlamətdir: Enomay sağ-salamat uçurumun dibinə enmişdi.

Qladiatorlar bunu bildikdə bir-birinin ardından tez-tez, tələsə-tələsə bu qəribə nərdivanla enməyə başladı, hamısı da mümkün qədər diribaş olmağa çalışırdı: indi hamiya aydın olmuşdu ki, nərdivan onları ölüm dən, şanlı qalibiyyətə aparan yolun rüsvayçılıqla sarsılmasından qurtarmışdır, onları həyata aparırıdı.

<sup>1</sup> Olimpiada – qədim Yunanistanda Olimp oyunları bayramları arasında keçən dörd il

Qladiatorların enməsi otuz saat davam etdi, ancaq ikinci gün səhər açılında uçurumun dibinə, düzənliyə enib qurtardılar. Dağın üstündə ancaq Bortoriks qalmışdı. O son manipulanın silahlarını da, dəryaz, balta, üçdış yaraq bağlamalarını da aşağı endirdi. – Spartak dəryazları, baltaları, üçdış yaraqları götürüb saxlamağı ona tapşırılmışdı: üsyana qoşulan yoldaşlarını hələlik bunlarla silahlandırmaq olardı. Axırda Bortoriks özü də aşağı endi.

Qladiatorların Spartaka necə təşəkkür etdiklərini, ona olan məhəbbət və sədaqətlərini necə coşqunuqla bildirdiklərini təsvir etmək mümkün deyil: ancaq onun əqli və zirəkliyi nəticəsində hamı ölüm-dən xilas olmuşdu.

Lakin Spartak onlardan səs-küy salmamalarını xahiş elədi, hər manipulaya tapşırı ki, ətraf dərələrdə və yarğanlarda gizlənib, qaranlığın düşməsini gözləsinlər.

Səbirsizliklə gözlənilən bu bir neçə saat onlara son derecə uzun görünürdü. Nəhayət, günəş qüruba enməyə başladı. Üfűqün lacivərd rəngi qaralan kimi qladiatorların hər iki koqortası gizləndikləri yerdə çıxıb sıraya düzüldülər, çox ehtiyatla, diniib-danişmadan yola düşdülər: onlardan biri Enomayın başçılığı ilə dəniz sahilinə doğru, biri də Spartakın komandası altında Nolaya sarı hərəkət edirdi.

Koqortaların ikisi də təxminən eyni məsafəni qət edəcəkdi. Buna görə onlar gecə yarısına bir saat qalmış, təxminən eyni vaxtda Roma ordugahlarının arxasına keçmiş oldular.

Messala Nigerin ordugahına lap yaxınlaşanda Spartak öz koqortasına dayanmaq əmrini verdi, özü isə təkbaşına, ehtiyatla ordugahın səddinə tərəf yeridi.

Spartak ordugahın yaxınlığında üzümlüklə yeriyirdi; keşikçi üzümlükdən xışlıtı gəldiyini eşidib səsləndi:

– Kimdir gələn?

Spartak dayandı. Her tərəf sükut içinde idi. Roma ordugahının keşikçisi diqqətlə qulaq asdı, elə bil ki, sakitlikdi, səs-səmir yox idi.

Bir az sonra Spartak patrullarla dekanın ayaq səsini eşitdi, – onlar keşikçiləri yoxlayırdılar.

Gecə yarı olmuşdu; elə də sakitlikdi ki, onlar yavaşça danışalar da, Spartak söylədiklərini eşitdi:

– Nə olub ki? – Soruşan yeqin dekandi.

– Kolların arasından xışlıtı gəldi...

– “Kimdir gələn” dedikdən sonra bir şey eşitdinmi?

– Yox, nə qədər qulaq asdımsa, bir şey eşitmədim.

– Yeqin tülükü imiş, kəkliyin izi ilə qaçırmış.

– Mənə də elə gəldi ki, yarpaqlar balaca bir heyvanın ayaqları altında xışıldayırlar. Qladiatorlar barəsində heç söz ola bilməz. Oturublar yuxarıda, oradan daha çıxa bilməzlər...

– Doğrudur. Senturion dedi ki, siçan tələyə düşüb.

– Sən lap sakit ol, Klodi Qlabr köhnənin pişiyidir, Spartak kimi bir siçan balası onun əlində uşaq oyuncağıdır.

– Əlbəttə, buna heç söz ola bilməz, and olsun o Mühafizəkar Yupiterə!

Azca susdular. Spartak mənalı-mənalı gülümşədi. Dekan sözünü davam etdi:

– Septimi, sən yaxşı keşik çək, tülükünü qladiator hesab eləmə.

Septimi hazırlıq edib istehza ilə dedi:

– Bu qladiatorlar üçün böyük şərəf olardı.

Yenə susdular.

Spartakın gözü qaranlığa öyrəşdi: o, maraqlandığı şeyləri – ordugah xəndəyini və torpaq səddini görməyə başladı. O, dörd qapıdan hansının yaxında olduğunu bilmək istəyirdi.

Elə bu zaman öz yerinə qayıdan keşikçi sönməkdə olan tonqalı üfürüb alıshdırıldı: çox keçmədi, əlov qalxaraq torpaq səddin üstündəki six payalı hasarı işıqlandırdı. Bunun Spartaka çox köməyi oldu: indi o, dekuma qapısının harada olduğunu görə bilərdi: dekuma qapısı Roma ordugahlarında düşmənin tutduğu mövqedən ən uzaqdakı qapı idi. Messala Nigerin ordugahında bu qapı Nilaya baxındı.

Spartak torpaq səddin mövqeyinə bələd olduqdan sonra geriye qayıdırıb öz koqortasına gəldi, onu çox ehtiyatla dekuma qapısına dövrələmə apardı. Dəstə səssiz-səssiz irəliləyirdi, hərəkətləri azca eşidilirdi. Lakin onlar Roma ordugahına lap yaxınlaşanda ayaq səsini keşikcidən gizlətmək daha mümkün olmadı.

Legioner Septimi səsləndi:

– Kimdir gələn?

Spartak legionerlərin səsindən başa düşdü ki, bu dəfə o yanılıb qladiatorları tülükü hesab etməmiş, qoşunun ayaq tappiltisini o biri səslərdən yaxşı ayırd edə bilməmişdir.

Septimi sayıq legioner idi, cavab almadığından bir neçə dəfə təhlükə işaretsi verdi.

Lakin qladiatorlar dərhal xəndəyə enib, eşidilməmiş cəldliklə bir-birinin ciyinə qalxaraq, bir anda torpaq səddin üstünə dırışdırılar. Spartakın qolu lap sağalmışdı; o həddindən artıq diribaş adamdı; səddin üstüne hamidan əvvəl qalxmışdı. Özünə xas olan cəldliklə legioner Septiminin üstünə atılıb nərə çəkdi:

— Adə, ey... adam ələ salan Septimi! Sən özünü məndən yox, tülküdən qorusaydin, özünə daha artıq yaraşan bir iş tutmuş olardın. Sən axı tulkünü qladiatorlardan üstün tutursan!

Septimi bu zaman Spartakın zərbəsindən özünü ağır-ağır və güclə müdafiə edirdi. Spartak bu sözləri deyib qurtarmamışdı ki, qılincini legionerin ürəyinə soxdu. Qladiatorlar da üç-üç, dörd-dörd, səkkiz-səkkiz, on-on ordugaha girib legionerləri qırmağa başlıdlar, — qəfil gecə hücumlarında həmişə belə olur.

Romalılar heç yerdən təhlükə gözləməyən adam kimi, bərk yatmışdır; düşməndən qorxmurdular, güman edirdilər ki, onlar öz ordugahlarında hər tərəfdən yaxşıca əhatə olunmuşlar. Lakin indi qladiatorların amansız hücumuna müqavimət göstərmək cəhdı heç nəticə vermirdi. Hükum edənlərin sayı get-gedə artırdı; onlar dekuma qapısını tutmuşdular, çadırlara girərək, yuxulu legionerlərin üstünə atılır, onları qırır, boğub öldürürdülər.

Roma ordugahının hər yerindən dəhşətli çıçırtı, qarğış və yalvarış səsləri eşidilirdi; hamı vahiməye, çaxnaşmaya düşmüştü; orada ancaq ölüm hökm süründü. Bu hətta qanlı vuruşma da deyildi: bu, düşməni məhv etmək, qırıb qurtarmaq deməkdir. Yarım saat içində dörd yüzdən çox legioner öldürüldü, qalanlar da baş götürüb qaçdırılar.

Yalnız qırxa qədər ən igid legioner tez-tələsik qılınca, nizə ilə, mizraqla silahlınib, pretor qapısının qabağına yığışdı. Onların qalxanı, dəmir geyimi yox idi.

Pretor qapısı baş qapı olub, dekuma qapısının üzbeüzündə idi. Valeri Messala Niger bu qırx nəfər legionera başçılıq edirdi. Onlar igidcəsinə müqavimət göstərir, hücumun qabağını almaq isteyirlər, ümidi də bu idi ki, qaçan legionerlər bu vaxta qədər bir yerə toplaşar, yenə də döyüşə girişərlər. Bu igidlər arasında xüsusiət Messala Niger fərqlənirdi. O, şücaətlə vuruşa-vuruşa romalılara ürək verir, qanına susadığı Spartakı da arabir igidliliklə vuruşmağa, gücünü göstərməyə çağırırdı.

Çığır-çığır deyirdi:

— Adə, Spartak!.. Ən alçaq quldurların əclaf başçısı!.. Haradasan?.. Soyğunçu, alçaq qul, bura gəl! Gel mənimlə üz-üzə dur! Öz qılincinla azad vətəndaşın qılincinin qabağına çıx!.. Spartak, ay quldur, sən haradasan?!

Ordugahdakı çıçırtıya, iniltiyə, silah şaqquqtisina, dəhşətli haykүye baxmayaraq, Spartak, nəhayət, bu qudurğan romalının sözlərini eşitdi. O, bir ovuc legioneri mühəsirə edib vuruşan döyüşçülərin arasından qüvvətli qolları ilə özünə yol açır, onu vuruşa çağırıran adamı axtara-axtara deyirdi:

— Adə, ey Roma qulduru! Niye məni dalda söyleb yamanlayırsan? Ay talançı oğlu talançı, bu adları özün üçün saxla, onlar lap sənə yaraşan adlardır! Ay romalı, bax bu da mən... Nə istəyirsən?

Spartak bunu deyib Messala ilə döyüşə girişdi. Messala ağır-ağır nəfəs alaraq ona şiddetli hücumlar edir, səsi qırıla-qırıla çıçırdı:

— Mən istəyirəm, bu qılinci sənin ürəyinə soxam... sənin qanınla... Valeri Messalanın şərəfini ləkələyəm...

Senturionun bu həqarətli sözləri Spartakı daha da açıqlandırdı. Romalının şiddetli hücumunu dəf edib özü hücumu keçdi, bir zərbə ilə Messalanın qalxanını çilik-çilik elədi, o biri zərbə dəmir geyimini deşib böyrünü bərk yaraladı, sonra da, Messala indicə dediyi sözlərin son kelməsini söylərkən, Spartak elə qəzəblə onun dəbilqəsinə zərbə endirdi ki, bədbəxt senturion gicəllənib yerə yixildi. Lakin bəxti ona yar oldu. Valeri Messala adı Spartakın qəlbində yaşayan xatireləri və məhəbbəti yenidən canlandırdı, bu onun acığını soyutdu, düşməni öldürmək istəyən əlini saxladı.

Messala ancaq sözde asib-kesən lovğaldan deyildi, o doğrudan da, qüvvətli, igid adamdı. Lakin o nə qədər güclü, aslan kimi cəsarətli olsa da, silah işlətməyi yaxşı bacarsa da, Spartakın qabağında dayana bilmədi: Spartak o zaman ən qüvvətli qılinc çalan, ən güclü qola malik olan bir adam şöhrəti qazanmışdı.

Yerə yixilan senturionun sinəsinə bir neçə düym qalmışdı ki, Spartak qılincini saxladı, geriyə dönüb bir neçə şiddetli zərbə ilə, Messalanın köməyinə gələn iki nəfər optiondan<sup>1</sup> birinin qılincini əlindən vurub saldı, o birisini də qarnından yaraladı. Sonra da çıçırib dedi:

<sup>1</sup> Option – kiçik zabit

– Cavan oğlan, get öz romalılarına de ki, alçaq qladiator məni öldürmedi, sağ saxladı.

Spartak optionların işini bitirdikdən sonra Messalanın yanına qayıdıb, ayağa qalxmasına kömək elədi, iki nəfər qladiatoria tapşırdı ki, onu təzə gələn döyüşçülərin qəzəbindən qorusun.

Çox keçmədi, qladiatorların qabağını kəsmək istəyən bir ovuc igid legionerləri də qırıb qurtardılar, romalıların ordugahı üşyançılar tərəfindən tutuldu.

Eyni şeylər Klodi Qlabrin da ordugahında oldu. Enomay çox az vaxtda Qlabrin koqortasını darmadağın eləyib, düşərgəni tutdu, legionerlər qacış dağıldı.

Bu qayda ilə Spartakin ığidliyi, hər şeyi qabaqcadan nəzərə alması, zirekliyi nəticəsində minden azca çox qladiator üç minden artıq romaliya qalib gəldi; bu gözəl qələbə idi: min nəfər romalı öldürüldü, onların silahi, bayraqları, əmlakı və ordugahı qladiatorların əlinə keçdi.

Ertəsi gün qladiatorların hər iki dəstəsi Klodi Qlabrin ordugahında birləşdi. Onlar Roma legionerləri haqqında cürbəcür istehzalı sözlər deyib gülür, düşməni lağa qoyurdular, Qlabrı da siçan əlindən qaçan pişik adlandırırdılar: təxminən belə bir nəğmə də qoşdular:

Nə vaxtsa bir pişik vardi,  
Siçan ondan bərk qorxardı.  
Gəlib yene marıtladı:  
Yuxulu tutdu özünü,  
Bir az da qiydı gözünü,  
Siçan görüb desin: yatır.

Siçansa işdən haliydi,  
Kələkbazdı, ağıllıydi.  
Qımlıdatdı quyrığunu –  
Niyə pusur bildi, pişik,  
“Aşıraram indi onu”.

Siçan bir göz qırpmında –  
Zinqirovu bircə anda  
Saldı onun quyrığuna,  
Zəng səsindən pişik əsdi,  
Gizlənməyə deşik gəzdi, –  
Tez dəm verdi ayağına.

Nəğməni qoşanlar onu məşhur mahnı əsasında düzəldib, romalıların əlindən alınmış ordugahın hər yerində oxuyur, hər yerdən qladiatorların şəh qəhqəhəsi yüksəlirdi.

Bu zaman Lentul Batiatın məktəbindən yüzlərlə qladiator axışib Vəzuvidəki ordugaha gəlirdi. Onlar Kapuyadan hər gün, bəlkə hər saat dəstə-dəstə qaçırdılar. Spartak Klodi Qlabra qalib gəldikdən sonra iyirmi gündən az bir müddətde dörd minden çox qladiator gəmişdi. Onlar romalılardan alınmış nizə, qılınc və qalxanla silahlanmışdılar. Spartak üşyançılar bayraqı altında vuruşan min iki yüz nəfəri də onlarla birləşdirib, məz'lumların birinci ordu legionunu düzəltti. Bu ordu yaxın gələcəkdə romalılara qarşı qorxunc və təhlükəli qüvvə olmalı idi.

Romanı daha mühüm, daha təcili hərbi işlər məşgul etsə də, Klodi Qlabrin məğlubiyyəti onları təşvişə saldı, dünyaya zəfər çalan legionerlərin alçaq qladiator yiğini tərəfindən darmadağın edilməsi və qırılması, senatın və Roma xalqının fikrincə, romalılar üçün rüsvayılıqdı.

Lakin, alçaq deyilən və indi dörd minden çox olan bu qladiatorlar manipula, koqorta, legion şəklində təşkil edilərək, Spartak kimi igid, uzaqgörən bir adamın başçılığı ilə birdən Nola etrafında göründülər. Nola Kampanyanın azad, zəngin, izdihamlı şəhəri idi. Onlar hücumu başlamazdan əvvəl şəhər əhalisinə təklif etdilər ki, qladiatorların şəhərə sərbəst girməsinə razı olsunlar, bunun əvəzində əhalinin canına və əmlakına toxunmayacaqlarına söz verdilər.

Qorxuya düşmüş Nola əhalisi foruma yiğışdı. Səs-küydən qulaq tutulurdu, bir-birinə zidd sözlər eşidilirdi: bəziləri çığırındı ki, şəhər gərek təslim olsun, bəziləri də şəhərin qorunmasını tələb edirdi. Nəhayət, qoçaq adamlar üstün gəldilər: qala qapılarını bağladılar, camaat hücumu dəf etmək üçün tələsə-tələsə qala divarına getdi, Neapola, Brundziyə, Romaya çapar göndərib kömək istədilər.

Lakin bu çaparların hamısı Spartakin əlinə keçdi; çünkü o əmr etmişdi ki, ancaq yolları deyil, ciğirləri da, başqa yerləri də nəzarət altına alsinlar. Şəhər əhalisinin müdafiə qüvvəsi zəifdi, onlar pis silahlanmışdı, hərbi işdən də başları az çıxırdı. Vuruşma iki saatdan çox çəkmədi; qladiatorların nərdivani çox idi; onlar tez və az tələfatla qala divarını tutub şəhərə girdilər, göstərilən müqavimətdən acıqlanaraq camaatı qırmağa və talamağa başladılar.

Spartak legionlarında çox ciddi nizam-intizam qoymuşdu, əsgərləri də onu çox isteyir, hörmətini saxlayırdı; lakin bu hadisə ona görə baş verdi ki, onlar qan tökülməsindən məst olub, qırıb-dağıtmak ehtirasına tutulmuşdular, çünkü şəhəri almaq üçün vuruşanda, həyatlarını təhlükə qarşısında qoyanda, yoldaşlarının öldürüldüyünü görəndə qeyri-iradi olaraq qırmaq, dağıtmak hissinə qapılmışdılar.

Spartak şəhərin küçələri ilə yürüür, qladiotorları nizam-intizama çağırır, qarəti, qırğını dayandırmağa çalışır. O, böyük iradə gücü ilə, çoxlu qüvvə sərf edərək komandirlərinin köməyi ilə bir neçə saatın içinde qırğına, talana son qoydu.

Çox keçmədi, bir yerə yiğişmaq şeypurları çalındı. Qladiotorlar çağırışa qulaq asaraq, hər tərəfdən axışib gəldi. Söz yayıldı ki, Spartakın əmri ilə legion, bütün tərkibi ilə, Nolanın çox iri forumuna toplaşmalıdır; bu forum gözel, qədim məbədləri, bazilikaları, portikləri ilə məşhur idi.

Bir saatdan da az vaxtda qladiotorlar legionu yaraqlı-silahlı, hərbi qayda ilə, meydanda üç sıraya düzdü. Spartak Serera məbədinin pillələrində göründü. Onun rəngi qaçmışdı, üzündə qorxunc bir ifadə vardi. O, başını aşağı salıb, dərin sükut içində, dərdli düşüncəyə dalaraq, bir qədər ayaq üstə dayandı. Nəhayət, başını qaldırdı; gözləri qəzəblə parıldaya-parıldaya, bütün meydanı dolduran əzəmetli bir səslə dedi:

— Vəhşi və cinayətkar adamlar, and olsun bütün cəhənnəm allahlarına, siz isteyirsiniz ki, talançılıqda adınız çıxsın, quldurlar, qatillər şöhrətinizi qazanasınız?

Bunu deyib susdu.

Bir neçə dəqiqə heç kəsdən səs çıxmadı. Sonra sözünə davam etdi:

— Bizim qullara getirdiyimiz azadlıq bumu? Bumu əlimizdən alınan hüquqa layiq insan olmağa çalışdığımız nizam-intizam? İtalyanların hüsн-rəğbətini qazanıb onları öz tərəfimizə çəkmək istədimiz necib hərəkətlər bumu, bumu bizim nümunə göstərəcəyimiz xeyrxaqliq? Romanın əzəmet və qüdrətinin bize qarşı olması kifayət deyildi ki, siz bütün İtaliya xalqlarının nifretini, ədavətini də qazanmaq isteyirsiniz? Görünür, bu vaxta qədər zalimlərin bizim haqqımızda yaratdıqları acınacaqlı şöhrət sizdən ötrü hələ azdır. Bu acınacaqlı şöhrət bizim qabağımızca gedir, bizim barəmizdə

onların çox asanlıqla yaratdığı rəyi möhkəmləndirir — guya biz vəhşiyik, talançıyıq, ən alçaq adamlarıq. Bu sizin üçün azdırı? Siz şanlı işlərlə, çox ciddi nizam-intizamla, nümunəvi əxlaqla bu böhtəni rədd etmək əvəzinə onu çirkin, biabırçı, alçaq hərəkətlərinizle daha da möhkəmləndirmək, gücləndirmək isteyirsiniz!

İtaliyada hamı bize qorxu ilə, şübhə ilə baxır, bize inanırlar. Kim ki, bizim açıq-aşkar düşmənimiz deyil, yəqin dostumuz da deyil. Bizim bayraqımız — bu vaxta qədər bütün İtaliya yarımadasının döyüş meydanlarında dalgalanan bayraqların ən şanlısıdır, lakin bayraqımıza, bu müqəddəs işimizə hüsн-rəğbət bəsləmirler. Hüsн-rəğbət qazanmaq üçün bizim bircə yolumuz var: o da nizam-intizamdır.

Roma legionerlərinin qırılmaz və sarsılmaz zirehi — onların demir nizam-intizamıdır. Onlar yer üzündəki əsgərlərdən nə qüvvəli, nə də igiddirlər; elə xalqlar var ki, qoçaqlıqda, gücdə onlardan geri qalmırlar. Lakin Roma ordusundakı nizam-intizam heç bir orduda yoxdur, bax, buna görə də romalılar öz düşmənlərinə qalib gəlirlər.

Siz onların nizam-intizamını öyrənməsəniz, bu nizam-intizamı öz işinizdə yerinə yetirməsəniz, nə əzələlərinizin fəvqəladə qüvvəsi, nə misli-bərabəri görünməyən qoçaqlığınız sizə kömək edə bilməz. Siz romalıların döyüş qaydalarını qəbul etdiyiniz kimi, onların nizam-intizamını da qəbul etməlisiniz.

Sizin rəhbəriniz olmayımı isteyirsinizsə, onda sizdən tələb edirəm: gərek mənim sözümə qulaq asasınız, nəfsinizi saxlaysınız, təmkinli olasınız, çünkü qoşunun gücü qayda-qanuna əməl etməkdə, itaətdə, təmkinli olmaqdadır. Sizin hər biriniz gərek öz allahlarına, hamınız da mənim qabağında öz namusunuza and içəsiniz ki, bundan sonra xirdaca bir pis iş də tutmayacaqsınız, heç vaxt mənə əsas verməyəcəksiniz ki, sizi intizamsızlıq, özbaşınalıq üstündə töhmətləndiririm.

Qalibiyət qazanmaq üçün mən gərek özümdə elə qüvvə hiss edəm ki, konsul Manliya Torkvat kimi hərəkət eləyə biləm: o, oğluna əmr edir ki, sənin dostun qoyulmuş qanunları, qaydaları zərrə qədər də pozmaqda müqəssir görünsə, onun boynunu vurarsan. Roma legionlarındakı qayda-qanuna valeh olan tarixçilər yazar ki, bir gün onlar alma ağacı yanında ordugah qururlar. Çadırlarını yiğib gedəndən sonra məlum olur ki, ağacdan bircə alma da dərilməmişdir. Mən isteyirəm ki, sizin barənizdə də belə desinlər! Ancaq bu şərtləre

əməl edilsə, biz arzu etdiyimiz azadlığa layiq olarıq; ancaq bu şərtlərə əməl edilsə, biz dünyada ən qüvvətli, ən ığid bir qoşuna qalib gələ bilərik!

Spartak danışdıqca onun odlu nitqi gurultulu alqışlarla qarşılanırdı. Qladiatorlar öz rəhbərlərinin bir az kobud, lakin ehtirashlı, təsirli sözlərini ürəkdən bəyənirdi. Spartak sözünü qurtaranda hamı ucadan razılığını bildirdi, gurultulu alqış səsləri xeyli kəsilmədi.

Spartak ordusunu Noladan çıxarıb, onun yaxınlığında təpələrdən birində ordugah qurdu. İki koqorta şəhərin keşiyini çekirdi, hər gün də onları dəyişirdi. Nolada çoxlu demir geyim, qalxan və başqa silah əldə etmişdilər. Spartak bunları ordugahda saxlayır, üşyançıların bayrağı altına axışıb gələn qulları, qladiatorları bu silahla silahlandırdı.

Spartak Nolanın yaxınlığında iki aydan çox qaldı. Həmişə də əsgərlərinə silahdan istifadə etmək məhərətini öyrədirdi. Əsgərlərin sayı günü-gündən artaraq səkkiz minə çatdı; tezliklə onlardan iki legion düzəldə bilərdi. Şanlı frakiyalının öz ordusunda yaratdığı nizam-intizam Kampanya əhalisini heyrotə salmışdı. Qladiatorlar camaatın həyatına və əmlakına qətiyyən toxunmurdu, onları narahat etmirdi.

Bu zaman Roma qərara almışdı ki, üşyan qaldıran qullara, qladiatorlara qarşı pretor Publi Varini bir legion əsgərlə göndərsin. Legion da əsas etibarı ilə könüllülərdən və yeni toplanmış cavan əsgərlərdən ibarətdi. Hərbi səfərlərdə sınaqdan çıxmış qocaman cəngavərlər və legionerlər Sertori və Mitridatın üstünə göndərilmişdi.

Lakin Publi Varini altı minlik qoşunla və müttəfiq italyanların düzəldiyi, nizə və silahlanmış üç yüz atlı ilə Romadan hərəkət edəndən bir neçə gün əvvəl Sutri və Suess-Pometi arasındaki Epitsina meşəsindən, Appi yoluna yaxın bir yerdən axşamçağı iki mindən artıq adam çıxdı. Onların çoxu əllerinə düşən dəryazla, üçdəş yaraqla, balta və oraqla, bəziləri ucu şış paya ilə, çox azi da nizə və qılıncla silahlanmışdı.

Bunlar Aktsianın, Yuli Rabetsinin və başqa Roma lanistaları məktəblərinin qladiatorları idi. Kriksdən aldıqları əmrə görə, onlar bir-bir yiğisəraq, Kriksin komandası altında dörd koqortaya və iyirmi

manipulaya bölünmüdü. İndi onlar Spartakın legionerləri ilə birləşmək üçün Vezuviyə səri hərəkət edirdi.

Metrobi qladiatorların qiyam qaldıracağını xəbər vermək üçün konsul Kottun və Lukullun yanına gedəndən sonra, fevralın on beşində, səhər çağında Kriks məktəbləri bir-bir gəzib, baş verən hadisəni qladiatorlara bildirdi, onlara ehtiyatlı və sakit olmayı tapşırırdı.

Məktəblərdən birində Kriksi tutub Mamartin həbsxanasına salırlar, orada iki aydan çox saxlayıb, qamçı ilə döyürlər, lakin o, Spartakın qaldırıldığı üsyanda iştirak etdiyini boynuna almır. Boynuna almasa da onu çarmixa çəkərdilər, lakin qladiatorlar öz lanistalarına yalvarır ki, Kriksin buraxılmasını Tseteqdən, Lentuldan, Yuli Sezardan, Katilinadan xahiş etsin. Bu yolla da onun azad edilməsinə müvəffəq olurlar.

Kriksi həbsxanadan buraxsalar da, o çox ciddi surətdə təqib edildiyini, həm də bütün qladiatorlar məktəbinin, bütün qladiatorların nəzarət altında olduğunu başa düşürdü. O belə bir qərara gəldi: özünü elə göstərsin ki, guya heç bir seydən xəbəri yoxdur, heç bir seydə iştirak eləmir; bununla lanistaların və hökumətin ona qarşı olan şübhəsini tamam aradan qaldırmasa da, heç olmasa azalda bilsin.

Buna görə, zavallı qall, Spartakın təkidinə baxmayaraq, qəlbində coşan təşvişi, qəzəbi, arzunu sakitləşdirməyə məcbur idi; nə Vezuviyə gedə bilir, nə bircə manipula qladiator ora göndərir, nə də özü apara bilirdi.

Üşyan başlanandan dörd aydan daha çox keçmişdi. Spartak romalılara iki dəfə qalib gəlmışdı. Kriks cürbəcür hiylə və kəlek işlədikdən, çox ciddi təhlükələrdən, ağır təşvişlərdən sonra, nəhayət, Romadan qaçıb, Epitsinə meşəsində daldalandı; o yəqin bilirdi ki, burada görüşmək üçün şərtləşdiyi qladiatorların hamısı olmasa da, hər halda çoxusu buraya geləcəkdi.

Elə də oldu. Qall iki gün meşənin qalın yerində gizlənib yoldaşlarını gözlədi; onlar gələndən sonra Vezuviyə yola düşdü. İyirmi manipula ilə dörd gün ağır yol gedib Vezuviyə çatdı.

Onların gəlməsi ilə elə bir sevinc, şənlik, təntənə oldu ki, bunu qələmə almaq mümkün deyil. Spartak Kriksi, doğrudan da, bir qardaş kimi qarşılıdı: onu hamidan çox istəyirdi, hamidan da çox onun qədrini bilirdi.

Kriksin gətirdiyi iki min qladiotoru dərhal silahlandırıb, hər legionna min nəfər verdilər. Legionlardan birinə Enomay, o birinə Kriks komandanlıq edirdi. Spartak da hamının alqışı altında qladiatorlar qoşununun baş rəhbəri elan edildi.

Kriks gələndən iki gün sonra kəşfiyyatçılar Spartaka xəbər gətirdi ki, pretor Publi Varini Appi yolu ilə surətlə onların üstünə gəlir. Qladiatorların rəhbəri qoşuna ordugahdan səssizcə qalxıb, gecə düşmənə qarşı tez hərəket etmək əmrini verdi.

### *On üçüncü fəsil*

## **KAZİLİN VURUŞMASINDAN AKVİN VURUŞMASINA QƏDƏR**

Publi Varinin qırx beş yaşı vardı. O, plebey nəslindəndi. Möhkəm bədənli, sərt təbiətli, məğrur bir adamdı. Roma döyüşçüsünün bütün müsbət cəhətləri onun xasiyyətində çox bariz şəkildə təcəssüm olunurdı. Çox yeyib-içməkdən çəkinərdi, şiltaq deyildi. Soyuğa, istiyə, ağır səfərlərə, yuxusuz gecələrə və başqa hərbi əziyyətlərə vərdiş etmişdi. Qaraqabaqdı, az danışındı. Son dərəcə cəsarətli idi. Bu gözəl xüsusiyyətləri ile bərabər o, böyük əqlə, böyük məlumatata, geniş təhsilə malik olsayıdı, bəlkə, konsul da, sərkərdə də, triumfator da ola bilərdi. Lakin bədbəxtlikdən əqli nəcib qəlbə kimi yüksək deyildi, səthi, məhdud adamdı. Buna görə iyirmi səkkiz illik hərbi xidmətində ancaq pretor adını qazana bilməşdi. Lakin o çox ədalətli, sınaqdan çıxmış igid şəxs idi, hərbi işi çox gözəl bilirdi, hərbi qayda-qanuna düzgün əməl edirdi, ancaq bu cəhətdən Publi Variniyə hörmət edilərək, ona pretor adı verilmişdi. Publi ilə yan-yana vuruşan Roma döyüşçüleri onun işə can yandırmamasına, şücaətinə, mənəvi, fiziki qüvvəsinə valeh olurdular.

On yeddi yaşında ikən, ilk dəfə olaraq, Qay Marinin rəhbərliyi ilə tevtonlar və kimvrlər ilə gedən mühəribədə iştirak etmişdi. Bu zaman öz qoçaqlığına görə başqalarından fərqləndiyi üçün mülki çələng ilə təltif edilmiş və dekan adını almışdı. Sonra Böyük Pompeyin atası Pompey Strabonun bayraqı altında vətəndaş mühəribəsində iştirak

edərək bir neçə dəfə yaralanmış, ikinci dəfə mülki çələng almışdı. Sullanın başçılığı ilə Mitridata qarşı gedən mühəribədə yenə bir neçə dəfə yaralanmışdı, Afinanın mühəsirəsində isə qala çələngi alıb, kiçik senturion adına layiq görülmüşdü. Vətəndaş mühəribəsində baş veren bütün gözlənilməz dəyişikliklərdə Sullanın yanında olmuş, yeni igidliklər göstərdiyi üçün əvvəl baş senturion, sonra tribun adını almışdı. Daha sonra Böyük Pompeyin komandası altında Afrikaya getmiş, onun ordusunda Domitsiyə və Yarbaya qarşı vuruşmuşdur. Bu mühəribədə ona kvestor adı vermişlər. Appi Klavdi vaxtında üşyan qaldırmış frakiyalılarla və makedoniyalılarla vuruşmuşdur. Klavdi ölümdən sonra Frakiyada mühəribə qurtarmış, Varini Romaya qayıtmışdır; o, konsul Avreli Kottdan sərdar adını, ya da, heç olmasa, kvestor rütbəsini almaq ümidində imiş; bu zaman Avreli Kott Mitridatla mübarizə etmək üçün qoşun düzəldirdi. Lakin Varini Romaya gələndə görür ki, Kott Asiyaya getmişdir, o biri konsul Lutsi Lutsini Lukull isə öz qoşununu təşkil edib qurtarmışdır. Lakin Lukull Variniyi çox qiymətləndirdiyi üçün onun təcrübəsindən istifadə etmək istəmiş, Varininin Siciliya pretoru seçilməsinə müvəffəq olmuş, Romanın adını ləkələyən qladiatorlar mühəribəsini bitirməyi ona tapşırılmışdı.

Romanın təsis edilməsi tarixinin 680-ci ilində, iyul kalendasına on səkkiz gün qalmış (iyunun on dördündə) Romadan, Kapen qapısından çıxbıb, Appi yolu ilə Spartakın başçılıq etdiyi qladiatorlara qarşı gedən Varini belə bir adamdı. Ona altı min legioner, üç yüz altı min nəfər velit<sup>1</sup>, altı yüz də sapandçı verilmişdi, – deməli, Varinin qoşununda səkkiz min cavan, qüdrətli, yaxşı silahlanmış döyüşü vardi. Sapandatanlar pretorun və Lukullun tekidi ilə legiona daxil edilmişdi, çünki belə mühəribədə yüngül silahlı hissə mütləq lazımdı. Publi Varinin kvestoru Qney Furi idi; o otuz beş yaşlı, igid, ağıllı, hərbi işi çox gözəl bilən, lakin əyyaş, qalmaqlaçı, dalaşqan bir adamdı. Varinin başçılığı altında olan altı tribun içərisində adlı-sanlı patrisi ailəsindən çıxanlar da vardi. Bunlar da Kalpurni Bibul, Kvint Fabi Maksim və Leli Kossini idi. Kalpurni Bibul 695-ci ildə Qay Yuli Sezarla konsul olmuşdu; Kvint Fabi Maksim Sezarın diktatorluğu vaxtında, Roma tarixinin 709-cu ilində konsul olmuşdu, tribunlardan

<sup>1</sup> V e l i t - qədim Romada yüngül silahlı əsger. Onun silahı kiçik qalxandan, qılıncdan, mızraqdan ibarətdi. Başına gön dəbilqə qoyardı.

ən cavani o idi; rütbəcə ən böyükleri olan Leli Kossini əlli yaşlı, kobud, dayaz bir adamdı. O əlli yeddi müharibədə, on bir mühəsirədə, yüz iyirmi vuruşmada iştirak etmişdi, iyirmi iki dəfə yaralanmışdı, iki mülki çələng ilə mükafatlandırılmışdı. Lakin otuz iki il hərbi qulluqda olsa da, nadanlığı və kütlüyü üzündən ancaq tribun adını ala bilmışdı, on bir il idi bu rütbədə qalırdı.

Publi Varini üçgünlük sürətli yürüsdən sonra Kayetiyyə çatdı. Burada ordugah salıb, atlilar prefekti Pavl Qardeni Tiburtini yanına çağırıldı. Dərhal Kapuyadan o tərəflərə gedib, üsyancıların mövqeyi, miqdarı, silahı, mümkin qədər planları haqqında məlumat gətirməsinə əmr etdi.

Cavan Tiburtin tapşırığı vicdanla, həm də ehtiyatla yerinə yetirib, ancaq Kapuyaya deyil, Kumaya da, Bayaya da, Puteolaya da, Herkulanuma da, Neapola da, hətta Pompeyaya və Atelle də getdi. Hər yerdə hökumət idarəsindən, həm də əhalidən, çobanlardan, naxırçılardan düşmən haqqında məlumat toplayıb, dörd gündən sonra Varinin ordugahına qayıtdı. Atları tər içində idi, qovub əldən salmışdı, lakin qələplerin hərəkəti və mövqeyi haqqında çox mühüm xəber gətirmişdi. Tiburtin pretora dedi ki, üsyancıların miqdarı on minə çatır, onlar yaxşı silahlanmış, müharibə işində Roma taktikasını öyrənmişlər, ordugahları da Nolanın yaxınlığındadır, buradan ətraf yerlərə çıxış edirlər, ordugahın möhkəm istehkamlarından belə görünür ki, romalıların hücumunu burada gözləyəcəklər.

Varini bu məlumatı aldıqdan sonra çadırında oturub nə edəcəyini xeyli düşündü. Axırda bu qərara gəldi ki, qoşunu iki yerə bölüb, qələplerin ordugahına, bir-birinə müvəzzi iki xətt ilə yeriyib, bir vaxtda iki tərəfdən hücum eləsin. Bu qayda ilə birdən qəti qələbə calmaq umidində idi.

O, kvestor Qney Furinin komandasına dörd koqorta legioner, üç yüz yüngül silahlı əsgər, iki yüz sapandatan, yüz də atlı verib, Appi yolu ilə Suessə qədər getməsini əmr etdi. Burada Appi yolundan Domitsi yoluna keçəcəkdi. Bu yol dəniz qırığı ilə Liternodan, Kumanan, Bayadan, Neapoldan keçib Surrentoya gəlirdi. Furi Bayaya çatanda burada bir həftə qalmalı, sonra Atelle hərəkət edib, orada Varininin yeni sərəncamını gözləməli idi. Furi yola düşəndən sonra Varini özü Liris çayı ilə başıyxarı İnteramma qədər getməli, orada Latin yoluñ keçməli idi. Bu yol Romadan başlayaraq, Toskul, Norba,

İnteramn, Tean və Allif şəhərlərini keçib Beneventə qədər uzanırdı. Varini Allifdə konsul Latin yolundan pretor yoluna çıxacaqdı, pretor yolu isə Allifdən başlayaraq Kavdi dərəsindən keçib Kavdi şəhərinə gəlib çıxırdı. Bu qayda ilə Varini qələplerin arxasına keçmiş olacaqdı. Burada bir gün qalacaqdı, sonra da kvestoru Furiyə Atelle dən üsyancıların üstünə hərəkət etmək əmrini verəcəkdi. Üsyancıların sayca Furinin qoşunundan çox olduqlarını görüb, bütün qüvvələri ilə ona qarşı çıxacaqdılar. Varini də bu zaman düşmənə arxadan hücum edib onları qıracaqdı.

Publi Varininin planı belə idi. Demək lazımdır ki, bu öz-özlüyündə pis plan deyildi. Lakin qələplerin öz yerində qalib Nola ətrafında romalıları gözləsəydi, bu planı müvəffəqiyyətlə yerinə yetirmək olardı. Varini Spartakı ağıllı adam deyil, murdar heyvan hesab etdiyindən, müvəffəqiyyət qazanacağına qətiyyən şübhə etmirdi.

Spartak da pretorun ona qarşı çıxdığını və gəlib Kayetiyyə çatdığını bilərək, dərhal Domitsi yolu ilə hərəkət edib, iki yorucu, lakin sürətli yürüsdən sonra Liternoya çatdı.

Kvestor Qney Furi də Domitsi yoluñ o biri tərəfindən irəlilə-yərək Tiferne çatdı. Burada onun kəşfiyyatçıları xəber gətirdi ki, Spartak bütün qoşunu ilə gözlənilmədiyi halda Liternoya gəlmüş, indi Roma qoşunlarının bir günlük mənzilindədir.

Qney Furi, bir döyüşü kimi, hər qələplerin ayrıraqda, hətta Spartakın özü ilə vuruşmaqdən geri durmazdı, lakin müəyyən tapşırıq alan qoşun başçısının sayca artıq düşmənlə vuruşmağını mümkün hesab etmirdi, çünki müvəffəqiyyət qazanacağına əmin deyildi. Qaçmağı alçaqlıq və qorxaqlıq sayırdı; həm də bunu ağlına siğışdırırdı, çünki romalıların Latiyə geri çekilməsi – Spartaka asanlıqla özünü yetirib, onları mehv etməyə imkan verərdi. Buna görə Qney Furi konsul yoluñ buraxıb sola dönəməyi, Kalaya gəlməyi qət etdi; oradan bir neçə saatə özünü Kapuyaya yetirərdi. Onun iki min sekiz yüz əsgəri Kapuya qarnizonu ilə birləşər, bu vaxt kömək alıb qələplerin hücumunu dəf edərdi. Əgər Spartak Latiyə sarı hərəkət etmək fikrinə düşsəydi, Qney Furinin Varini köməyə çağırmağa vaxtı olardı: o, Varinin qoşunu ilə birləşib arxadan üsyancıların üstünə atılar, onları darmadağın edərdi. Lakin Spartak geri çekilsəydi, Furi ona verilən əmri yerinə yetirmək umidində idi: ya Domitsi yoluña qayıdar, ya da pretor yolu ilə Kapuyadan müəyyən edilən vaxtda Atelle gələrdi.

Bu ağıllı düşüncələr, bu düşüncələr nəticəsində qəbul edilən ağıllı qərarlar Furinin qabiliyyətli, ağıllı adam olduğunu göstərirdi. Onun yerinə Böyük Pompey olsaydı, o da başqa cür hərəkət etməzdı.

Furi səhərə iki saat qalmış öz ordugahından qalxıb, tam səssizlik içində Kalaya sarı yola düşdü: qabaqca da, konsul yolu ilə, kəndli paltarı geymiş üç kəşfiyyatçı göndərdi. Onlar heç qorxu və təhlükədən çəkinməyərək, düşmənə Qney Furi haqqında yanlış məlumat verməli idilər, qladiatorları inandırmalı idilər ki, Furi öz qoşunu ilə Kayetiye hərəkət etmiş, yəni geri dönmüşdür.

Lakin Spartak öz kəşfiyyatçıları vasitəsilə xəbər tutmuşdu ki, düşmən qoşununun bir hissəsi Tiferndə ordugah qurub yerləşmişdir. Üsyancıları mühasirəyə almaq üçün öz qüvvəsini iki yerə bölməklə pretor Varinin necə səhvə yol verdiyini Spartak dərhal başa düşdü, düşmən onun qoşununu mühasirəyə almaq fikrində idi. Furinin planı onun üçün tamamilə aydın oldu. Ancaq dahi adamlara xas olan bir zəka ilə nə etmək lazım geldiyini o saat müəyyənləşdirdi: sürətli yürüşlə Varinin ikiyə ayrılmış qoşunu arasına girmək, var qüvvəsi ilə onun əvvəl bir hissəsinə, sonra da o biri hissəsinə hücum edib, düşməni ayrılıqda darmadağın etmək, – Spartakın qərarı belə oldu.

Spartaka, bir sərkərdə kimi, bu müharibədə şöhrət qazandıran sürət idi, bu onun ən gözəl xüsusiyyətlərindən biri idi: o, şəraitin çox tezliklə təhlil edər, müəyyənləşdirər, irəlini görərdi, bir anda əməliyyat planını düşünər, elə o saat da yerinə yetirərdi. Napoleonun hərbi istedadı bir çox cəhdən Spartakın hərbi istedadına oxşardı. Spartak Roma qoşunlarının taktikasına, təliminə valeh idi. Bunları diqqətlə öyrənir, legionlarına da öyrədirdi. Lakin Roma sərkərdələri müəyyən edilmiş bəzi qayda-qanundan, vərdişdən, tədbirdən geri çəkilməyi qadağan etdikləri halda, Spartak bunları rədd edirdi. O öz əməliyyatını – qoşunun hərəketini, bir yerdən başqa yerə keçməsini, manevri – yerli şəraite, vəziyyətə, düşmənin mövqeyinə uyğunlaşdırırırdı. İlk dəfə Qay Marinin işlətdiyi ən adı, eyni zamanda ən məntiqi və əlverişli taktikanı, yəni sürətli hərəkət taktikasını təkmilləşdirib tətbiq edirdi. Sonralar bu taktika Yuli Sezara dünyani tutmaqdə kömək etdi. Spartak, azadlığı öz sinəsi ilə müdafiə edən əsgərlərinin yalnız igidliyi sayesində deyil, həm də qoşunlarının sürətlə hərəkət etməsi sayesində bütün böyük vuruşmalarda qalibiy-

yət qazanmışdı. Bu qalibiyyətlər onu, haqlı olaraq, o zamanın ən məşhur sərkərdələri ilə bir sıraya qoyurdu.<sup>1</sup>

Bəhs etdiyimiz hadisəyə qayıdaq. Spartak müəyyən qərara gəldikdən sonra, əsgərlərini ruhlandırmış, onlara ürək vermək üçün qisa nitq söylədi, çünkü onlar ümumi işin xeyri üçün yenə də ağır səfərə çıxmali idilər. Sonra ordugahdan qalxmaq əmrini verdi. Domitsi yolunu buraxıb, təpələrin arası ilə irəliləməyə başladı. Bu çətin yol Kapuyadan uzanaraq Kazilinidən keçir, dənizə qədər enirdi. Spartak öz qoşunu ilə gəlib, sıldırıım sahilləri arasında gurultu ilə axan Vulturna çayına çatdı.

Spartak az vaxtda, səhər açılana kimi, öz qoşununu Kapuya ətrafına getirə bildi. Şəhərdən üç mil kənardə çadırlar qurdurub, döyüşçülərə bir neçə saat dincəlmək əmrini verdi. Kvestor Furi isə bu zaman Kalaya sarı yola düşdü. Günorta vaxtı Spartakın əmri ilə şeypurlar çalındı, qoşun yola düşdü. Kapuyanı müdafiə edənlər bərk qorxub qala qapılarını bağladılar, dəmir barmaqlıqları saldılar, özləri də səddin üstünə çıxb, Spartakın hücumunu gözledilər. Lakin Spartak onlara gülərək, bu ətriyyat şəhərinin yanından keçib, Kazilinə sarı irəlilədi; səhər onların sağında qaldı. Kvestor Furi Kalaya çatanda, onlar da axşam çığı Kazilinə çatdılar.

Kazilin six əhalisi olan, izdihamlı, kiçik şəhərdi. Vulturna çayının sağ sahilində yerləşirdi; çayın suyu onun divarları dibindən axırdı. Kazilin şəhərindən Kapuyaya yeddi mil, Kalaya on bir mil, Vulturna çayının mənsəbinə isə təxminən iyirmi iki mil yol vardi. Vuruşan tərəflərin qüvvələri belə bir mövqə tutduqda, Kazilin, qarşıda duran hərbi əməliyyat üçün ən mühüm strateji yer oldu. Bu yeri tutmaq Spartak üçün çox zəruri idi. Onda Vulturna çayının hər iki sahili və

<sup>1</sup> Birdəfəlik demək lazımdır: bu əsərin süjetini təşkil edən qladiatorlar əşyanını, ya müharibəsini romalılar və onların tarixçiləri – Romanı ləkəleyən, şərefinə toxunan müharibə hesab edirlər. Buna görə, tarixçilər Romanın qüruruna toxunmamaq üçün bu müharibədən çox az, həm də kədərlə təqribən, acınacaqlı hadisə kimi bəhs edirlər, onun əhəmiyyətini və əzəmətini azaltmağa çalışırlar. Bununla belə, onlar bu hadisədən lazımlıca danişmağa, bədbəxt qladiatorları, xüsusilə Spartakı şöhrətləndirməyo məcbur olmuşlar. Biz isə Spartakı, bir sərkərdə kimi, heç tərəddüd etmədən, Mari və Sezarla bir bərabərde tuturuz. Lutsi Flor özü, bütün tarixlərdən daha çox bu müharibədən təcəssübələ danişsa da, həmin tarixi dövrən bəhs edərkən həm qladiatorlar, həm də onların rohberi haqqında olmazın həqərəti sözler işlətə də, bunu etiraf etməyə məcbur olmuşdur: "Spartak öz sırallarda qəhrəman kimi vuruşaraq, ən ləyaqatlı sərkərdə şöhrəti ilə həlak olmuşdur" (*Müəllifin qeydi*).

dərəsi onun hökmü altında olurdu. Spartak orada öz legionları ilə ordugah qurmaqla həm düşmən qoşunlarını bir-birindən qəti surətdə ayırmış olurdu, həm də Kapuyadan onlara kömək gəlməsinə və ya onun divarları arasında gizlənməsinə yol verməzdi, bu iki qoşunu bir-birinin ardınca məhv edə bilərdi. Kazilin əhalisi heç gözlənilmədiyi halda qladiatorların gəlməsindən qorxuya düşərək öz nümayəndələrini Spartakın yanına göndərib aman istədilər, buna görə də Spartak şəhərə girmək üçün silaha əl atmadı. Şəhər qapılarda keşikçi, şəhərdə də bir koqorta əsgər qoyub, öz legionları ilə oradan uzaqlaşdı, Roma qapısı ardında, əlverişli hündür bir yerdə ordugah qurdı: buradan yol düz Kalaya gedirdi.

Klod Qlabr möglüb olandan ta Publi Varini qladiatorların üstünə göndərilənə kimi, Spartak bəlkə də bütün Kampanyada sərbəst hərəkət edə bilirdi. Qladiatorlar bu əyalətin gözəl otlaqlarından çoxlu xam at tutmuşdu. Spartak ən yaxşı atlalarına əmr etmişdi ki, bunları minib əhliləşdirsinlər. Bu qayda ilə o, altı yüz atlidan ibarət bir süvari dəstəsi düzəltmişdi. Spartakın teklifi ilə igid və ləyaqətli Bortoriksi süvari dəstəsinin prefekti qoydular, ona müvəqqəti olaraq tapşırılan ikinci legion komandanlığını Kriksə verdilər.

Ordugah hazır olandan sonra kvestor Furi Liternoya çatana kimi, Spartak yorğun əsgərlərinə bir neçə gün dincəlməyə icazə verdi. O, Furinin Domitsi yolu ilə hərəkət etdiyini güman edirdi, – arxadan hücum edib onun koqortasını dağıtmak fikrində idi.

Lakin Spartak çox ehtiyatlı olduğundan Bortoriksi yanına çağırıldı, altı saatlıq istirahətdən sonra gecə yarısı, başçılıq etdiyi atlı dəstəsini iki yerə bölüb, birini düşmən qoşunu haqqında məlumat toplamaq üçün Domitsi yolu ilə Tifernə qədər, o biri hissəsini ehtiyat üçün Appi yolu ilə Kalaya kimi göndərib, o yerləri yoxlamasını əmr etdi. Hər iki hissə səher açılanda ordugaha qayıdır, kəşfiyyatın nəticəsini bildirməli idi.

Kalaya göndərilən atlalar gün çıxana bir saat qalmış qayıdır, gəldilər, – Spartak buna çox təəccüb etdi. Onlar dedilər ki, düşmən Kazilin tərəfdən hərəkət edir. Spartak əvvəl bu məlumata inanmadı. Lakin kəşfiyyatçıların başçısı ilə etraflı danışdıqdan sonra düşündü, nələr baş verdiyini anladı: qladiatorlar Furiyə keçib getməyə yol vermək, sonra da onun arxasına keçmək üçün Domitsin yoluñdan sağa dönmüşdülər, lakin bu zaman romalılar qladiatorlarla üz-üzə

gelməmək və Kapuyada gizlənmək üçün həmin yoldan sola dönmüşlər, bu qayda ilə qoşunlar bir-biri ilə toqquşmaqdan çəkinmək üçün Konsul yoluñdan çıxmışlar, indi isə onlar Pretor yolunda üz-üzə gəlməli idilər.

Spartak dərhal şeypur çaldırıb qladiatorları ayağa qaldırdı. Bütün qoşunu ordugahdan çıxarmayaraq, birinci legiona hazır olmaq əmrini verib onları hərbi sıraya düzdü. Qabaq sıraya iki min yüngül silahlı əsgər və sapandçılar qoydu, düşmən görünən kimi onlar, səpələnmiş halda, Roma legionerlerinə hücum etməli idi. Bu ön xəttin arxasında legionun nizə və mizraq ilə silahlınlmış qalan hissəsini qoydu.

İkinci legionu iki hissəyə bölüb, zəmilərin və üzüm bağlarının içi ile birini sola, o birisini sağa göndərdi, əmr etdi ki, qabağa gedib gizlənsinlər, vuruşma başlayan kimi, romalıları göz açmağa qoymasınlardır, onları mühəsirəyə alıb, cinahlardan və arxadan vursunlar.

Gün çıxıb dərələri, yaşıl üzümlükləri, dolğun sünbülli zəmiləri, çıçəkli çəmənləri qızılı rəngə boyamışdı. Bu zaman Roma qoşunuñ qabaq hissəsi göründü. Yüngül silahlı qladiatorlar, sıra ilə düşmənin qarşısına çıxıb, onların üstünə dolu kimi daş, qurşun parçaları yağdırmağa başladılar. Romalılar düşmənin yaxınlaşdığını kvestor Furiyə xəbər vermək üçün dərhal geri döndülər. Spartak yürüş vaxtı həmişə piyada hissədə öz yoldaşları ilə bərabər gedərdi; o tez qüvvətli, qara atına sıçradı, – Spartakın atını həmişə yanında hazır saxlardılar. Onun iri, qüvvətli bədəni qəşəng, qara atın üstündə çox güzel görünürdü. O, düşmən üstüne sürətlə yerimək üçün şeypur çalınmasını əmr etdi; düşmən döyüş vəziyyətini alana kimi ona hücum etmək lazımdır.

Qney Furi, heç gözləmədiyi halda, qladiatorların hücum xəbərini alan kimi, əsil igid adamların göstərdiyi soyuqqanlılıqla, legionların dərhal dayanmasını, sapandçıların və yüngül silahlı əsgərlərin sıra ilə səpələnməsini əmr etdi; o, cəbhəni eninə uzatmaqla, sayca üstün olan düşmən tərəfindən mühəsirəyə alınmasının qarşısını mümkün qədər almaq istəyirdi. Legionerlərinə də əmr etdi ki, yaxındakı təpədə özlərinə mövqə tutsunlar: onun fikrincə, yüngül silahlı əsgərlər və sapandçılar qladiatorların ilk hücumunun qabağını alana kimi, koqortalar döyüşə hazır olardılar.

Həmişə qəfil hücum nəticəsində əmələ gələn qarşıqliğə və nizamsızlığa baxmayaraq, onun bütün əmrləri tez və düzgün yerinə yetirilirdi:

Romalılar kvestor Furinin emrini yerinə yetirməyə başlayan kimi qələbiyyatçılar düşmənin sapandçılarına hücum etdilər. Onlar özlərini şücaətlə müdafiə etsələr də, sayca üstün olan düşmən qüvvəsi qarşısında təpəyə qədər geri çəkilməyə məcbur oldular. – Furi bu zaman təpədəki dörd koqortasını yenice döyüş vəziyyətinə sala bilmədi. Romalılar hücum şeypurunu çaldılar, legionerlər də Furinin başçılığı altında düşmənin yüngül silahlı əsgərlərinə elə sürətlə hücum etdilər ki, onlar özü geri çəkilməli oldular. Spartak şeypurla geri çəkilmək emrini verdi: iki min yüngül silahlı qələbiyyatçı, axırıncı mizraqlarını düşmən üstünə atıb, – “barra” deyə çığırı-çığırı düşmənə hücum edən, səsləri ətrafdakı təpələrə, dərələrə düşərək uğuldayan qələbiyyatçı dəstələri arasında gözdən itdilər. Çox keçmədi, ancaq qalxanlara endirilən zərbələrdən, qılınc səsindən, vuruşanların vəhşi çığartışından – bu dəhşətli uğultudan başqa bir şey eşidilmədi.

Vuruşma eyni amansızlıqla və eyni şücaətlə yarım saatə qədər davam etdi. Lakin romalılar sayca qələbiyyatçılardan xeyli az olduğundan, üsyancıların dəhşətli hücumuna uzun zaman davam gətirə bilmədilər. Çox keçmədi, Furinin hər tərəfdən sıxışdırılan legionerləri geri çəkilməyə başladılar. Bu zaman Kriksin pusquda duran ikinci legionu meydana çıxdı. Bir anda romalılar mühasirəyə alındı, arxadan və cinahlardan onlara hücum edildi, onlar nizamsız halda qaçmağa üz qoydular. Çox azı qaçıb qurtara bildi. Çoxu mühasirədən çıxa bilməyib, bir ığid kimi həlak oldu. Furi də ilk ölenlərin içərisində idi. Döyüş heç iki saat davam etmədi; bu vuruşmaya qəti bir əsasla Kazilin qırğını demək olardı.

Romalılara nisbətən qələbiyyatçılardan çox az adam ölmüşdü; legionerlərin, bəlkə də, hamısı tələf olmuşdu. Spartak bu yeni qələbiyyətin ertəsi günü, vaxt itirmədən Kazilin ətrafindakı ordugahı buraxıb, çox çotin yollarla Apennin dağının qollarından, sonra da Kaladan keçərək, Tean Siditsinə hərəkət etdi; axşamüstü ora çatdı. Legionlar bu uzun yürüsdən yorulmuşdu. Teandan bir az yuxarıda, bir neçə mil məsafədə ordugah saldı, Publi Varini haqqında məlumat almaq üçün ora bir neçə atlı göndərdi: Spartakın fikrincə, Publi Varini iki-üç gün əvvəl buradan keçib Allifə getməli idi.

Kəşfiyyatçıların gətirdiyi məlumatdan Spartak gördü ki, mülahizələrində yanılmamışdır: Publi Varini Teandan və Allifdən dünən çıxmışdır.

Spartak xeyli düşündü, dünənki qələbiyyətin verdiyi üstünlükleri götür-qoy elədi, həm də Tean Siditsi ətrafında tutduğu mövqenin əlverişli olduğunu nəzərə alıb, pretor Varinin yolunu kəsməyi, romalılar başqa şəhərlərdən, müttefiqlərindən kömək alana kimi, onlarla vuruşmayı üstün tutdu. Buna görə ertəsi gün Tean Siditsini tərk edib, Vulturna çayının sağ sahil ilə Kavdin dərəsinə sarı getdi. Səkkiz saatdan sonra oraya çatıb, çayın sahilində ordugah qurdu. Ərtəsi gün səhər çoxlu yoğun ağac kəsdirib çaya atdırıldı, – ilin bu vaxtında çayın suyu həmişə az olardı. Döyüşçüləri həmin körpüdən çayın sol tərəfinə keçirtdi. Kavdin dağları yaxınlığında mühüm bir mövqə tutub, düşməni gözləməyə başladı, – bu mövqedən Latin yolu təmamilə nezareṭ altında qalırdı.

Çox keçmədi, romalılar geldilər. Ərtəsi gün günorta çığı Allif tərəfdən, Vulturna dərəsi kənarındaki təpələrdə, Kavdin dağları qarşısında Publi Varinin koqortaları göründü. Spartak qoşununu hücuma hazırlamışdı. Bir azdan sonra döyüş başlandı. Bu amansız qanlı vuruşma axşama qədər davam etdi. Romalılar ığidliklə, mərdliklə vuruşur, əllərindən gələni edirdilər, lakin gün batana yaxın tamamilə məğlub olub, dağının halda geri çəkildilər. Romalıları əvvəlcə qələbiyyatçıların piyada hissəsi təqib edərək, qaçan legionerlərin arasına girib onları qırırdı. Qorxudan romalılar sanki qanadlanaraq, sürelə qaçmağa başladılar, onları təqib edən qələbiyyatçılar xeyli arxada qalırdılar. Spartak şeypur çaldırib, qoşunu geri çağırıldı. Qələbiyyatçılar döyüş meydanını tərk edən kimi, süvarilər atlarını dördnala çapa-çapa, qaçmaqda olan romalıların üstüne cumub onları qırmağa, atların təpiyi altında əzişdirməyə başladılar.

Kavdin dərəsində, romalılar üçün faciəli olan bu döyüşdə iki min-dən çox legioner qırıldı, min beş yüzdən çoxu da yaralandı, – Varini özü də, onun tribunları – Kossini, Fabi, Maksim və Bibul da yaralanınanlar sırasında idilər. Yaralıların çoxu qələbiyyatçıların əlinə keçdi, lakin Spartak onların silahlarını alıb buraxdı. O belə bir qərara gəlmışdı: onun tərəfinə çoxlu şəhər keçməyince əsir götürməsin, çünki əsirlərin ordugahda olması müəyyən şəraitdə təhlükə yarada bilərdi. Bu vuruşmada qələbiyyatçıların da tələfatı az olmadı: onlardan yüz əlli-dən çoxu ölmüş, bundan da iki dəfədən azca çoxu yaralanmışdı.

Publi Varini böyük kədər və ümidsizlik içinde Allifə gəldi, qaçan legionerləri gecə ilə mümkün qədər bir yerə topladı. Kvestor Furinin

də tələf olduğunu burada eşitdi. Qladiatorların yenə də hücum edəcəyindən qorxaraq, – onlara qarşı dura bilməyəcəyini yəqin edərək, – göylərin, cəhənnəmin bütün allahlarını, öz uğursuz taleyini, mənfur qladiatorları qarğıya-qarğıya, Apennin dərəsinin çətin yollarından sürətən keçib Kampanya əyalətindən çıxdı, Samniya mahalına girib Bovianda gizləndi.

Spartakın üç gündə iki dəfə parlaq qələbə çalması qoşununa şöhrət qazandırdı, onun adı isə bütün Cənubi İtaliyada gur-gur guruldayaraq, romalılar üçün daha qorxunc oldu.

Spartak vaxtını boş yero itirmeyərək Kavdin dərəsindən Kavdiyə getdi, orada Brezovirə rast gəldi. Oxular bu qladiator – qall ilə Romada, Libilitina Venerası yeməkxanasındakı hadisə ilə əlaqədar olaraq tanışdırırlar: onda azad edilmiş qul Qay Verres qladiotorlar əleyhinə casusluq elədiyi üçün Məzлumlar İttifaqı tərəfindən ölüm cəzasına məhkum edilmişdi. Brezovir əlli yoldaşı ilə Kapuyadan Spartakın ordugahına qaçmışdı.

Spartak Brezovirin məsləhəti ilə cəsarətli bir işə girişməyi qət etdi: bu yol ilə Kapuyadan, hələ də Lentul Batiatın məktəbində qalan beş min qladiotoru maneəsiz çıxarmaq istəyirdi.

Kavdin dərəsindəki vuruşmadan üç gün sonra Spartak on min döyüşü ilə Kapuya divarları yanında göründü. O, şəhərə carçı göndərib tələb etdi ki, prefekt və senat Lentulun məktəbindəki beş min qladiotoru şəhərdən maneəsiz buraxsınlar. Tələb yerinə yetirilməsə, şəhər silah gücү ilə zəbt edilecək, bütün evlər yandırılacaq, böyükü-kiçiyyə, arvada-kişiyə baxmayaraq, bütün əhalisi qılıncdan keçiriləcək.

Spartakın qalibiyyət xəbəri dildən-dilə düşərək, daha da şisirilmiş halda gəlib Kapuyaya çatmış, əhalini qorxuya salmışdı. İndi isə şəhər qapısı qabağında duran zəhmli düşmən camaati dəhşətə getirirdi. Spartakın tələbi, hədə-qorxusu işi lap tamamladı: hamı vahiməyə və çaxnaşmaya düşdü.

Senat Diana məbədine toplaşdı; məbədin qabağındakı foruma isə çoxlu adam yığışdı. Yarım saatın içində bütün dükənlər bağlandı. Qadınlar saçlarını açıb tökərək məbədlərə yürüdü, allahlardan imdad dilədiler. Küçələrdə plebeylərin səsi eşidilirdi: onlar təkid edirdi ki, qladiotorların tələbi yerinə yetirilsin, bununla da şəhər dəhşətli qırğın tehlikəsindən xilas olsun.

Metti Libeonun qorxudan rəngi qaçmış, üz-gözü əyilmişdi; o, həyəcandan dili dolaşa-dolaşa Spartakin tələbini senata bildirdi. Senatorların da, prefekt kimi, rəngi qaçmışdı, dehşət içində bir-birinə baxırdılar, heç kəs bele təhlükəli vaxtda danışmağa, öz fikrini, məsləhətini söyləməyə cürət etmirdi.

Bir neçə ay əvvəl Roma senati tərəfindən Kapuyanı müdafiə üçün göndərilən, dörd koqortaya komandanlıq edən həm igit döyüşçü, həm də hərbi işlərdə çox təcrübəsi olan hərbi tribun senatorların susmasından və təşvişə düşməsindən istifadə edərək, öz fikrini söyləmek üçün icazə istədi.

O qətiyyən vahiməyə düşməyərək kobud, lakin gözəl dillə və çox inandırıcı halda sübut etdi ki, Spartakın bütün tələbləri ancaq həyəsizca təhdiddir, fikri də şəhər camaatını hədələməkdir, sonra da onların qorxusundan istifadə etməkdir. Qladiotorlar Kapuyaya hücum edib onu mühasirəyə ala bilməz, çünki şəhər möhkəm istehkamlarla yaxşı müdafiə olunur, əqrəbi, taran<sup>1</sup>, katapultası<sup>2</sup>, ballistası<sup>3</sup> və başqa maşını olmayan qoşun cəsarət edib şəhərə hücum edə bilməz.

Lakin zəifləmiş, kütbeyin senatorları bürüyən qorxu, – həmin qorxu ki, bir az əvvəl danişmaq qabiliyyətindən də məhrum etmişdi, – indi bu adamları sanki ayıltdı, onlar, böyə sancmış kimi, skamyalarдан qalxdılar, hamısı da bir ağızdan çığırışaraq dedi ki, tribun dəli olub. Qladiotorlar ikicə saatın içində Nolani tutdu; onda onlar indikindən çox az idi, indikindən də pis silahlanmışdılar. Şəhəri alandan sonra bütün evləri dağıdılar, bütün əhalini qırdılar. Biz senatorlar tribunun şöhrət qazanması üçün özümüzü qurban vermək istəmirik. Kapuyadan beş min qladiotorun çıxarılması çox ağıllı və ehtiyatlı tədbir olar. Bu tədbir şəhəri qiyamdan və qırğından xilas edər. Buna oxşar başqa müləhizələr də söylənildi. Meydانا toplaşan camaat da bu fikrə şərīk idi, onlar ucadan tələb edirdi ki, Spartakın təklifi qəbul olunsun, şəhər də bu qayda ilə fəlakətdən qurtarsın. Metti Libeon sevindiyindən özünü itirmişdi; o bir çox senator tərəfindən müdafiə edilən təklifi – Spartakın tələbi ilə razılaşmayı səsə qoydu. Təklif hamılıqla qəbul edildi.

<sup>1</sup> Taran – qədim xalqlarda qala divarını dağıtmak üçün işlədilən maşın

<sup>2</sup> Katapulta – qədim xalqlarda düşmənə daş və ox atan maşın

<sup>3</sup> Ballista – qədim xalqlarda mühasirə vaxtı düşmənə daş, ox və nizə atan maşın

Bu qayda ilə Lentulun məktəbində zor gücünə saxlanılan beş min qələdiatoru buraxdilar, onlar yaxında olan Tifaq dağı ətəyində ordu-gaha, Spartakin yanına getdilər. Qələdiatorları sevinc dolu bağırıtlarla qarşılıdlılar. Onları dərhal silahlandırdılar. Üçüncü legion təşkil etdi-lər, komandanlığı da Bortoriksə tapşırdılar, Brezovir isə süvarilər dəs-təsinin prefekti təyin edildi.

Spartak tezliklə Nolaya qayıtdı, ordugah qurub orada otuz günə qədər qaldı, hər gün də böyük həvəslə yeni legiona təlim verirdi. Bu zaman o, məlumat aldı ki, Varini öz legionlarına əsgər toplayaraq, qələdiatorlara hücum etmək fikrindədir.

Spartak Varinini qabaqlamaq qərarına gəldi. Kriksi iki legionla Nolada qoyub, Enomayın komandanlıq etdiyi birinci legionu özü ilə götürüb Apennini keçdi, Samniyaya girib Bovianın ətrafına gəldi.

Varini bu müharibədə başına gələn müsibəti Roma senatına bildi-rüb, təhlükənin artdığını göstərdi. Buna son qoymaq üçün azi iki legio-nun lazım olduğunu söylədi. Bu namuslu döyüşü vətən qarşısında göstərdiyi xidmətlərini yada salaraq, bir çox vuruşmalarda ad çıxar-dığını qeyd edərək, senatdan xahiş elədi ki, mərhəmət buyurulsun, məğlubiyyətin ləkəsini vicdanından silmek, müharibəni sona yetir-mək, taleyin dönüklüyüնə üstün gəlmək üçün ona imkan verilsin.

Senat bu igid adamın xahişini yerinə yetirib, ona səkkiz koqorta göndərdi; koqortalarda dörd mindən çox qocaman legioner vardi. Senat həm də ona marslar, samnitlər, pitsentlər içərisindən on altı koqorta qoşun düzəltməsinə icaze verdi: bu qayda ilə o, qələdiatorların üşyanını yatrımaq üçün iki legion təşkil edə bilərdi.

Pretor Varini elə hesab edirdi ki, orduda rütbə böyüklüyü, qulluq vaxtının çoxluğu adama mütləq üstünlük verir, buna görə Furi ölen-dən sonra bu yera Leli Kossinini təyin etdi; lakin onun itaətində olan tribunların çoxu Leli Kossinidən ağıllı və uzaqqorən idi. Varini Romadan yenice göndərilən səkkiz koqortanı onun komandanlığına verdi, özüne də əmr etdi ki, Bovianda qalıb, Spartakin Samniya mahal-lının içərilərinə yeriməsinə mane olsun. Özü isə Kavdin dərəsindəki məğlubiyyətdən sonra sağ qalmış iki min legionerlə, əsgər toplamaq üçün marslar və pitsentlər ölkəsinə getdi.

Spartak Boviana gəlib Kossini ilə vuruşmaq istədi: lakin Kos-sinini, aldığı əmrə görə, şəhər qapılarını bağlayıb döyüşə girişmədi. Kossini vuruşmanın ona qadağan edilməsindən yaman qəzəblən-

mişdi, lakin qələdiatorların bütün təhqirlərinə, meydan oxumalarına dözməyə məcbur idi.

Spartak Varininin məqsədini başa düşdü; bu qərara gəldi ki, ona Samniyadan və Piseniyadan əsgər yiğmağa imkan verməsin. Enomayı Bovian şəhəri ətrafindək ordugahda bir legionla qoyub, özü süvarı dəstəsi ilə Nolaya qayıtdı.

Burada yaxşı xəberlər eşitdi. Həm birinci, həm də ən xoş xəber – qələdiator Qranikin gəlməsi idi: o özü ilə Ravennanın bir neçə məktəbindən beş mindən artıq qələdiator – qall, german və frakiyalı getirmişdi. İndi dörd legiona bölünmüş qələdiatorlar qoşunu iyirmi minə çatırdı, Spartak da özünün möglubedilməz bir qüvvəyə malik olduğunu hiss edirdi. Əvvəlki kimi xoş və gözənilməz ikinci xəber Mirtsanın gəlməsi idi. Spartak bacısını qucaqlayıb üzündən-gözündən çox-çox öpdü. Mirtsa da qardaşının gah üzündən, gah əllərindən, gah palatarlarından öpür, hönkür-hönkür ağlayaraq deyirdi:

— Spartak!.. Ah, Spartak! Mənim sevimli qardaşım! Səndən ötrü elə qorxmuşam, tir-tir əsmişəm... Bu qanlı davada sənin düşdүün təhlükələri fikirləşirdim! Bir dəqiqə də rahat ola bilmirdim... dünya gözüne qaranlıq görünürdü... elə fikirləşirdim, deyirdim ki: "Bəlkə, yaralanıb, mənim köməyim lazımdır!" Əzizim Spartak, axı heç kəs mənim kimi sənə baxa bilməz... bir şey olsa... əgər... ah, böyük allah-llar səni öz pənahında saxlasın! Bütün günü ağlayırdım, Valeriyaya, mənim o mərhəmətli xanımıma yalvarırdım... ki, icazə versin... sənin yanına gedim... o da, yaziq, mənim xahişimi yerinə yetirdi. Belə mərhəmətli olduğu üçün Yunona öz inayətini ondan əsirgəməsin... Məni buraxdı ki, sənin yanına gəlim... Bir də ki, bilirsənmi, məni azad elədi! İndi mən azadam... mən də azadam... İndi mən həmişə sənin yanında olacağam.

Mirtsa uşaq kimi nəvazılə danışa-danışa qardaşına mehribanlıq edir, gözlərindən yaş axırdı; lakin zavallı qız, qardaşına baxaraq gülümseyirdi, onun bütün hərəkətlərində qəlbindən aşib-daşan sevinc duyulurdu.

Sarışın saçlı, gözəl simalı Artoriks bir az kənarda durub, dinməz-söyləməz onlara baxırdı. Onun üzü gah sevinclə işıqlanır, gah kədərlə dumanlanır. O da bir neçə gün idi ki, Qrniiklə Ravennadan gəlmişdi. Spartaka yaxınlaşış utana-utana dedi:

– Əziz Spartak, bizim məglubedilməz rəhberimiz, bəs məni qucaqlamayacaqsan, öpməyəcəksən?..

Artoriks bunu deyib, ötəri bir nəzərlə qızı baxdı, sanki qardaşının busəsindən onu məhrum etdiyi üçün üzr isteyirdi.

Spartak ucadan dedi:

– Artoriks! – Onu bərk-bərk qucaqlayıb bağına basdı. – Mənim sevimli dostum!.. Alicənab, cavan oğlan, gəl səni öpüm!

Spartakin bu amansız müharibənin ilk günlərində eldə etdiyi parlaq qalibiyyətlər, gözəl müvəffəqiyyətlər neticəsində son aylarda duyduğu sevincə taleyin göndərdiyi yeni sevinc də əlavə olundu: o, bacısını, Artoriksi, qəlbine ən yaxın olan bu iki adamı qucaqlayıb bağına basa bilmədi.

Lakin Spartakin fərəhle gülümsəyən üzü tutuldu. Başını sinəsinə endirib, dərindən ah çəkdi, qəmgin fikirlərə daldi. Dostları ilə vidalaşıb, bacısı ilə bərabər öz çadırına getdi, o çox isteyirdi ki, Mirtsadan Valeriyani soruşsun, lakin bu barədə bacısı ilə danışmağa utanırdı.

Spartakin bəxtindən Mirtsa şirin-şirin ordan-burdan danışındı; daha Spartaka heç lazımlı gelmedi ki, Valeriyani soruşsun, çünkü bu barədə o özü söhbət açdı: Mirtsanın heç ağlına da gəlmirdi ki, xanımı ilə rudiari arasında dostluq münasibətindən başqa ayrı bir əlaqə ola bilsin.

Mirtsa çadırda, stolu əvəz edən kötük üstündə qardaşına azdan-çoxdan axşam yeməyi hazırlarkən deyirdi:

– Ah, inan, inan mənə, Spartak, Romanın bütün xanımları Valeriyaya oxşasayı... quldarlıq qanunları çoxdan aradan qaldırılmışdı... Çünkü belə arvadlardan doğulan uşaqlar dustaqxanaların olmasına, adamların qamçı ilə döyülməsinə, çarmixa çəkilməsinə dözə bilməzdilər, dözmək istəməzdilər, gladiatoriqlarla sallaqxanada kəsilən heyvan kimi rəftar olunmasına yol verməzdilər...

Spartak həyəcanla ucadan dedi:

– Ah, mən bunu bilirəm!

Elə o saat əlavə etdi:

– Hə, hə, mən sənə inanıram!

– Sən gərək buna inanasan... çünkü bilirsənmi, o sənin xatirini isteyir... başqa xanımlar onun yerinə olsayı, öz gladiatoriqlarının lanıstasına belə hörmət eləməzdı. O sənin barendə tez-tez mənimlə danış-

şırdı... səninlə fəxr edirdi... xüsusilə sən Vezuvidə ordugah quran-dan sonra... səndən her dəfə xəber gələndə... Sənin tribun Serviliana qalib gəldiyini, qoşununu darmadağın etdiyini eşidəndə... Klodi Qlabra qələbə çaldığını biləndə o tez-tez deyirdi: “Bəli, təbiət ona böyük sərkərdələrə xas olan bütün məziyyətləri saxavətlə vermişdir!”

Spartak bir də soruşdu:

– O elə belə də dedi? – Qəlbində doğan hissələr və xatirələr onun üzündə eks olundu.

Mirtsa axşam yeməyini hazırlaya-hazırlaya cavab verdi:

– Hə, hə, o, belə deyirdi!.. Biz burada çox qalacağıq? Sənin çadırına əl gəzdirmək istəyirəm... Bu heç də qladiatorların şanlı rəhbərinə yaraşmir... Yaman səliqəsizlikdir. Ən gərəkli şeylər də heç yoxdur... Əsgərlərin yaşadığı yer burdan yaxşıdır... Bəli, Valeriya belə deyirdi... O, öz qardaşı ilə, natiq Qortenzi ilə mübahisə edirdi, – sən o Qortenzini tanıyırsan da? Valeriya səni onun sözlərindən müdafiə edirdi, deyirdi ki, sənin başladığın dava – ədalətli davadır, əger allahlar insanların dərdinə qalırsa, sən gərək qalib gələsən.

Həyəcandan Spartakin rəngi qaçmışdı, o tir-tir əsirdi; güclə eşidilən bir səsle dedi:

– Ah, ilahi Valeriya!

Mirtsa sözünə davam etdi:

– O yaman bədbəxtidir, bilirsənmi, yaman bədbəxtidir.

Spartak tez soruşdu:

– Bədbəxtidir?.. Bədbəxtidir?.. Niyə?..

– O bədbəxtidir, mən bilirəm... Bir neçə dəfə onu ağlar görmüşəm... tez-tez onun gözləri ağlamaqdən şişmiş olurdu... onun dərindən ah çəkdiyini çox eşitmışəm, lap çox. Ancaq bilmirəm ki, o niyə ağlayır, niyə dərindən ah çəkir, heç anlaya bilmirəm. Messala nəslindən olan qohumlarından pislik görür, bəlkə də, ona görə... Ya bəlkə, ərinin dərdini çəkir... hərçənd buna inanmırıam... Yox, bilmirəm... Onun birçə təsəllisi – qızı Postumiyadır. Elə gözəl, elə sevimli qızdır!..

Spartak dərindən ah çəkdi, gözlərində süzülən bir neçə damla yaşı eli ilə silib cəld çevrildi, çadırda hərlənərək, söhbəti dəyişmək üçün Mirtsadan soruşdu:

– Bacı, de görüüm... Sən Mark Valeri Messala Nigeri... Valeriyanın emisi oğlu barəsində... bir şey eşitməmişən? O mənə rast gəldi... biz vuruşduq... onu yaraladım... ancaq aman verdim, öldürmədim... Bəlkə, xəbərin var, o yaxşı olubmu?

– Əlbette, olub!.. Belə bir alicənablıq göstərdiyini də biz eşitdik!.. Valeriya ağlaya-ağlaya sənə xeyir-dua verdi. Qortenzi Tuskul villasına gələndə bu ehvalatı bize danışdı... Sultanın ölümündən sonra Valeriya bütün ili bu villasında qalır.

Bu anda qladiatorlar dekanından biri çadırın astanasında göründü, dedi ki, indicə Romadan gelmiş cavan bir əsgər səninlə danışmağa icazə istəyir, özü də çox təkəd edir.

Spartak çadırdan pretor meydançasına çıxdı. Qladiatorların ordu-gahı eynən Roma ordugahı kimi qurulmuşdu. Spartakın çadırı on yüksək yerdə idi, qabağında da hərbi məhkəmə üçün yer ayrılmışdı. Romalılar bu yerə pretor meydançası deyirdi. Spartakın çadırının dalında başqa bir çadır vardı, bayraqlar orada saxlanılırdı. On əsgər, başda dekan olmaqla, bu çadırın keşiyini çəkirdi. Spartak çadırdan çıxanda, ona sarı gələn cavan bir oğlanı gördü, – dekan bunun haqqında Spartaka məlumat vermişdi. Zəngin herbi paltar geyinən bu oğlana on dördən artıq yaş vermək olmazdı.

Onun əynində ciyinlərinə, nazik, oynaq bədəninə kip oturan zirehli geyim vardı; bu, bir-birinə bağlanmış parlaq gümüş həlqələrdən, üçbucaqlardan qayrılmışdı, oğlanın dizlərinə qədər enirdi. Zirehli geyimin bel hissəsinə qızıl və gümüş naxışlı qayış vurulmuşdu.

Qiçlarında dəmir dizlik, sağ qolunda dəmir qolçaq vardı; dəmir dizliklər baldırının dal tərəfində qayışla bərk-bərk bağlanmışdı. Sol əlində ince, gözəl naxışlarla zinət vurulmuş balaca bir tunc qalxan tutmuşdu. Sağ ciyinindən sol böyrünə qılınc qayışı əvəzinə möhkəm, qızıl zəncir, zəncirdən də qısa zərif bir qılınc sallanırdı. Başındakı gümüş dəbilqənin yumru yerində qızıldan qayrılmış ilan görünürdü. Dəbilqənin altından parlaq, sarışın qıvrıım saççı çıxmışdı. Bu saç onun mərmər kimi aq, gözəl, zərif üzünü sanki dövrəyə almışdı. Dəniz dalğası rəngli iri, parlaq, badamı gözləri qız üzü kimi qəşəng sıfətinə cəsarət və qətiyyət ifadəsi verirdi, bu onun ince, zərif simasına heç də uyğun gəlmirdi.

Spartak heyrətlə cavan oğlana baxdı, sonra onu çadırdan çağırın dekana dönüb sanki soruşdu; bu döyüşcumü mənimlə danışmaq istəyir? Dekan başı ilə “bəli” işarəsi edərkən, Spartak cavan oğlana yaxınlaşıb təəccübə dedi:

– Məni görmək istəyən sənsən? Kimsən? Nə istəyirsən?

Cavan oğlanın üzü qızardı, sonra o birdən ağardı, bir az tərəddüd etdikdən sonra qəti bir səslə dedi:

– Bəli, Spartak, mənəm.

Azca sonra əlavə etdi:

– Məni tanımadın?

Spartak diqqətlə onun zərif üzünə baxdı. Sanki silinmiş bir xatirəni, uzaq bir əks-sədəni hafizəsində axtarırdı. Sonra da gözlerini ondan çəkməyərək dedi:

– Doğrudan da... Mənə elə gəlir ki... səni haradasa görmüşəm... amma harada?.. Nə vaxt?..

Yenə də susdular. Spartak süküt pozaraq soruşdu:

– Sən romalısan?

Cavan oğlan başını yırğaladı, sonra özünü məcbur edərək kədərlə gülümsədi, sanki ağlamaq istəyirdi:

– Şanlı Spartak, sənin hafizən qolların kimi qüvvətli deyil.

Bu təbəssümədən, bu sözlərdən elə bil ki, ildirim çaxıb Spartakın şüurunu işıqlandırdı. Get-gedə təəccübə cavan əsgərə baxdı, axırda ucadan dedi:

– Bu mümkün mü?! Bu ola bilərmi?.. Ah, Olimp Yupiteri! Doğrudanmı, sənsən?!

– Bəli, mənəm, Evtibidayam. Bəli, bəli, Evtibida! – deyərək cavan oğlan, daha doğrusu, qız cavab verdi, çünkü Spartak ona baxır, heyrətdən özünə gələ bilmirdi. Nəhayət, Evtibida dedi:

– Mən kəniz deyildimmi?.. Mən ata-anamın, qohum-əqrəbamın qul edildiyini görmədimmi?.. Vətənimdən ayrı düşmədimmi?.. Pozğun romalılar məni mənfur bir kurtizan qadın etmədilərmi?..

Evtibida hiddətini güclə saxlayaraq danışındı, son sözlərini çox astadan, lakin ehtiraslı bir qəzəblə dedi.

Spartak fikirli və qəmgin halda:

– Başa düşürəm, sənin vəziyyətini başa düşürəm... – dedi; bəlkə də, bu anda öz bacısını xatırlamışdı. Bir az susdu, sonra başını qaldırdı, dərindən, dərdli-dərdli ah çəkib əlavə etdi: – Sən naz-nemət

içində yaşamış, cah-calala, zövq-səfaya öyrəşmiş, zərif bir arvadsan... Burada nə eləyə bilərsən?

Evtibida hiddətlə ucadan dedi:

– Ah! Ey Delfa Apollonu, bunun ağlına aydınlıq ver! – Heç kəs onun belə qəzəblə danışacağını düşünməzdı. – Bu heç bir şey başa düşmür. Qisasçı ilahələr adından sənə deyirəm: mən atamın, qardaşlarımın, zülm altında əzilən vətənimin, bizi əsərət altına alanlarıñ əxlaqsızlığı ilə təhqir edilən gəncliyimin, ləkələnmiş namusumun, ayaq altında tapdalanan həyatımın, düşdürüm rüsvayçılığın intiqamını almaq isteyirəm! Hələ bir soruştursan da ki, sən bu ordugahda nə eləmək isteyirsən?

Qızın üzü, gözəl gözləri qəzəblə alışib-yanırdı. Spartak bu vəhşi ehtirasdan və qüvvədən mütəəssir olmuşdu; əlini yunan qızına uzadaraq dedi:

– Qoy elə olsun! Qal bizim ordugahda... bacarırsansa bizimlə çiyin-çiyinə yürü... gücün çatırsa, bizimlə berabər vuruş.

Bu cəsərətli qız qaşqabağını düyünleyərək dedi:

– Mən nə istəsəm eləyə bilərəm. – Spartakın ona sarı uzanan əlini alıb əsəbi halda sıxdı.

Lakin Spartakın əlinə toxunmaqla Evtibidanın sanki bütün ehtirası, bütün qüvvəsi zəiflədi. Diksinib rəngi qaçıdı, qıçları girdən düşdü, az qaldı ki, özündən getsin. Spartak bunu hiss edərək, qızı, yıxılmasın deyə, sol əli ilə tutub saxladı.

Qeyri-ixtiyari olaraq Spartakın qolları arasına düşməsindən qızın bütün bədəni titrdi. Spartak soruştı:

– Sənə nə oldu? Nə isteyirsən?

Qız yavaşça dedi:

– Ey şanlı Spartak, sənin əllerindən, sənə şöhrət qazandıran qüvvəli əllerindən öpmək isteyirəm! – Yavaşça qladiatoria sarı əyilib onun əllerini ehtirasla öpdü.

Bu böyük sərkərdənin gözlerinə sanki duman çökdü, qanı damalarında qaynayıb, odlu cərəyan kimi başına vurdu. Qızı qucaqlayıb bağırına basmaq arzusu bir an onun qəlbində oyandı, lakin tez özünü ələ alıb, Evtibidanın füsunkar təsirindən azad oldu, əllerini çəkib qızdan uzaqlaşaraq temkinlə dedi:

– Ləyaqətli qadın... məzlumların taleyinə ürek yandırığın üçün... təşəkkür edirəm... Göstərdiyin hörmətə görə də sağ ol! Biz atı

quldarlığı məhv etmək isteyirik, buna görə onun bütün əlamətlərini aradan qaldırmayıq.

Evtibida başını aşağı salıb susurdu, yerindən tərpənmirdi, sanki utanıb xəcalet çəkirdi. Spartak soruştı:

– Sən bizim qoşunun hansı hissəsində olmaq isteyirsin?

Kurtizan qadın yavaş-yavaş özünə gələrək cavab verdi:

– Sən üsyan bayrağını qaldırdığın gündən ta dünənə kimi mən hər gün, səhərdən axşama kimi, qılinc təlimi keçmişəm, at minməyi öyrənmişəm. Özümle də üç gözəl at gətirmişəm. – Nəhayət, o özünü tamamilə ələ alaraq, başını qaldırib Spartaka baxırdı: – İstəyirsənmi sənin kontubernalın<sup>1</sup> olum?

Qladiatorların rəhbəri dedi:

– Mənim kontubernalım yoxdur.

– Sən azadlıq uğrunda mübarizə edən qullardan düzəlddiyin qoşunda Roma qayda-qanunu qoymusan. İndi sənin qoşunun dörd legiona çatmışdır, yaxın vaxtda bunun sayı səkkiz, ya on olacaqdır. Sən onların rəhberisən, Roma adəti üzrə, bir konsul kimi, sənin mütləq, adına görə, məiyyətin olmalıdır, bu sənin nüfuzunu qaldırar. Kontubernal sənə ələ sabahdan lazım olacaqdır, çünki iyirmiminlik orduya komandanlıq edərək, sən eyni vaxtda bir neçə yerdə ola bilməzsən, əmrini legionların başçısına yetirmək üçün sənin kontubernaların olmalıdır.

Spartak təəccübə qızı baxırdı; o sözünü qurtardıqdan sonra yavaşça dedi:

– Sən qəribə qadınsan!

Yunan qızı qürurla dedi:

– Yaxşısı budur belə de: zəif qadın bədənində odlu, sarsılmaz bir ruh yaşayır.

Bir az sonra sözünə davam etdi:

– Mənim qüdrətli təbiətim, hər şeyi bilmək istəyən əqlim var. Latin və yunan dillərini eyni dərəcədə yaxşı bilirəm. Ümumi işimizə yaxşı xeyrim dəyər, bu ümumi işimizə bütün varımı verirəm... bu

<sup>1</sup> Kontubernal – hərfi mənada “çadır yoldası” deməkdir. Ordugahda hər çadırda, adətən, on adam olardı, bunlar hamısı bir yerdə yoldaşlıq (kontubernal) təşkil edərdi. Onlara nəzarət edən adama da dekan deyilərdi. Hərbi töhsil almaq üçün orduya gələn cavan aristokrat romallara da kontubernal adı verilərdi; onların bir üstünlüyü vardı ki, sərkərdələrin çadırında, sərkərdələrlə bir yerde yemək yeyərdilər. Kontubernalar pretorun məiyyətində olardı. Burada yavər mənasındadır.

təxminən altı yüz talantdır, bu gündən də bütün həyatımı bu işə həsr edirəm.

Bunu deyib, ordugahın baş küçəsinə sarı döndü; qladiatorların gedib-gəldiyi bu küçə Spartakın çadırından bir neçə addım kənardı idi. Kəskin bir fit verib kimi isə çağırıldı. Elə o saat yolda bir qul göründü: qul bir atı qova-qova gətirirdi. Atın belində Evtibidanın iki balaca torba qızılı vardı, bunu o üsyancılara hədiyyə gətirmişdi. Qul atı Spartakın qabağında saxladı.

Spartak cavan yunan qadınının cəsaretinə, qəlbinin genişliyinə valeh oldu. O əvvəl özünü itirdi, nə cavab verəcəyini bilmədi, sonra da dedi ki, bura azadlıq uğrunda birləşən qulların ordugahıdır, onun qapısı bu işə qoşulmaq istəyənlərin üzünə açıqdır, səni də bu qladiatorlar ordugahına məmənuniyyətlə qəbul edərlər. Axşam mən ittifaq başçılarını yığaram, qladiatorlar ordusuna səxavətlə verilən, sənin bütün var-dövlətini təşkil edən hədiyyə barəsində danışarıq. Mənim yanında kontubernal olmaq arzusuna gəlincə, bu barədə sənə heç bir şey vəd edə bilmərəm; qərara alınsa ki, qladiatorlar rəhbərinin yanında gərək kontubernal olsun, – onda səni yaddan çıxarmaram.

Spartak yunan nəzakəti qaydasınca, Evtibidaya bir neçə sözlə təşəkkür etdi, lakin minnədarlığa aid bu xoş sözləri sərt, tutqun ifadə ilə dedi. Sonra Evtibidadan ayrılib çadırına getdi.

Evtibida Spartakın ardınca baxaraq, öz yerində heykəl kimi donub qaldı. Spartak çadırına girəndən sonra da gözünü oradan çekmədi. Sonra dərindən ah çəkib, özünü güclə ələ aldı, başını aşağı salıb ordugahın o biri tərəfinə getdi: Roma qaydasınca, orada müttəfiqlər üçün yer ayrırlardı. Özü ilə gətirdiyi qullar həmin yerdə onun üçün çadır qurmuşdu.

Evtibida yavaşça öz-özünə dedi:

– Hər halda mən onu sevirəm, sevirem!

Bu ara Spartak Kriksi, Qraniki, Bortoriksi, Artoriksi, Brezoviri və əvvellər də İttifaqın hərbi başçısı olan o biri tribunları da öz çadırına çağırıldı, gecədən xeyli keçənə kimi onlarla müşavirə etdi.

Müşavirədə belə qərara gəldilər: kurtizan qadın Evtibidanın hədiyyə gətirdiyi pulu alsınlar; pulun çoxuna ətraf şəhərlərin bütün silahqayıranlarından silah, qalxan və dəmir geyim alsınlar; Evtibidaya istədiyi vəzifə verilsin; ondan başqa, Spartak qladiatorlar legionundan doqquz nəfər cavan oğlan seçib bu vəzifəyə götürsün, onların

hamısı baş qərargahın yanında olsun. Hamı bu fikrə gəldi ki, indi rəhbərin yanında onun əmrini yerinə çatdırmaq üçün kontubernal olmalıdır. Bu da qərara alındı ki, Evtibidanın hədiyyə gətirdiyi altı yüz talantdan iki yüzünə əldən düşmüş atları əvəz etmək üçün yeni atlar alınsın, bu qayda ilə az vaxtda süvari korpusu yaradılsın, qladiatorlar ordusunun əsas qüvvəsini təşkil edən piyada hissələrin əməliyyatı ilə onun əməliyyatı lazımlıca əlaqələndirilsin.

Hərbi əməliyyat məsələsinə gəldikdə, qərara alındı ki, Kriks iki legionu ilə Nolada qalsın, Qraniklə bərabər, iki gün əvvəl ordugaha gəlmiş Ravenna legionunun təliminə rehbərlik eləsin; Spartak, Bortoriksin başçılıq etdiyi legionla Bovianda Enomayla birləşsin, Kossini ilə Varini yeni ordu düzəldib qurtarana kimi onlara hücum etsin.

Spartak ertəsi gün dan yeri ağaranda legionu götürüb ordugahdan çıxdı. Kavdin dağlarından keçərək, Allifə doğru irəlilədi. Evtibida ilə Mirtsə nə qədər yalvarsada, onları özü ilə götürmədi, dedi ki, mən müharibəyə deyil, kəşfiyyata gedirəm, tezliklə qayıdağam; xahiş etdi ki, ordugahda qalıb, mənim qayıtmagımı gözləyin.

Spartak Boviana çatanda Enomayı orada görmədi: işsiz-gücsüz ordugahda qalmaq Enomayı darıxdırmış, iki gün əvvəl qoşunu götürüb Psulmona düşmüşdü, Kossini isə Bovianda, qala divarları içində qalmışdı. Kəşfiyyatçıların və casusların gətirdiyi xəbərə görə, Varini əsgər yığmaq üçün Psulmonda idi. Enomay Variniyə hücum etmək, onu darmadağın etmək ümidində idi.

Lakin elə bir hadisə baş verdi ki, Enomay məhdud əqli ilə bunu qabaqcadan görə bilməzdi: Enomay yola düşən günün səhəri Kossini gizlincə Boviandan çıxıb qladiatorların ardınca gedir; onlar Varini ilə rastlaşanda arxadan Enomaya hücum etmək fikrində imiş.

Spartak Enomayın çox təhlükəli vəziyyətdə olduğunu dərhal başa düşdü. Qoşunun ancaq bir neçə saat dincəlməsinə icazə verdi, sonra da Kossininin ardınca getdi, – Kossini onu iki gün qabaqlaşmışdı. O qocaman bir döyüşü olduğu halda, istedadsız sərkərdə idi, köhnə hərbi qayda-qanuna pərəstiş edirdi; adət üzrə gündə iyirmi mil yol getdi. Spartak isə gündə otuz mil yol gedərək, iki gündən sonra Aufidende Kossininin üstünü aldı. Onun qoşununu darmadağın edib, qaçan romalıları təqib etməyə başladı. Kossini bu məglubiyət dən xəcalət çəkdiyi üçün, həm də ümidsizliyindən qladiatorların içərisinə atılıb orada həlak oldu.

Spartak aynı sürətlə irəliləyərək, vaxtında Enomayın köməyinə çatdı, onu məğlubiyyətdən qurtardı, qalib gəlməsinə səbəb oldu. Enomay Marruvi ilə Futsin gölü arasında Varini ilə döyüşə girdi. Varininin səkkiz minə yaxın adamı vardı. Romalıların təzyiqi qarşısında qələbiatorlar sarsıldılar. Bu zaman Spartak özünü yetirib vuruşmanın gedişini dərhəl dəyişdi. Varini böyük tələfatla məğlub oldu, tez Korfiniyə sarı çekildi.

Bu vuruşmadan sonra Spartak legionlarına üçgünlük istirahət verdi, sonra yenə hərbi səfərə başlayıb, Aufiden yaxınlığında Apenin dağlarını keçib Soranı tutdu: şəhər müqavimət göstərmədən təslim oldu. Spartak şəhər camaatına heç bir zoraklıq etmədi, ancaq qulları və qələbiatorları azad edib silahlandırdı.

Spartak iki ay ərzində bütün Latini eninə-uzununa dolaşıb Anqnidə, Arpinidə, Ferentinidə, Kaznidə, Fregellada oldu; Lirisdən keçib Norbanı, Suese-Pometini, Priverni tutdu, Romanı bərk təşviş saldı: romalılara elə gəldi ki, quldur gəlib Romanın qapısı ağızında durmuşdur.

Spartak bu hücumlar nəticəsində xeyli qul və qələbiator topladı; iki ayda iki yeni legion düzəltdi, onları tamam silahlandırdı. Lakin Spartak işin dalını-qabağını düşündüyündən, Romanı mühəsirəyə almaqla maraqlanmındı. O bilirdi ki, belə hərbi əməliyyat üçün Kampanyada olan legionları da çağırırsa, əldə etdiyi iyirmi, hətta otuz min əsgər kifayət deyil.

Bu ara Publi Varini senatın icazəsi ilə pitsentlər içərisində çoxlu əsgər yiğdi, Romadan da kömək aldı, məğlubiyyət ləkəsini öz üstündən silmək üçün, avqustun sonunda Askuldan yola düşdü, on səkkiz min əsgərlə Spartakın üstünə yeridi. Spartak bu günlərdə Tarratsinə çəkilmişdi. Varininin yaxınlaşdığını eşidib ona tərəf hərəkət etdi, Akvinin yaxınlığında onun ordugah qurdugundan xəber tutdu. Sentyabr idı ərefəsində (19 sentyabrdə) iki qoşun üz-üzə gəlib vuruşmağa başladı.

Bu uzun, həm də qanlı bir döyüş oldu. Lakin axşamüstü romalıların sıraları sarsıldı, az sonra qələbiatorların şiddətli hücumu qarşısında dayana bilməyib qaçmağa başladılar. Bu son hücum elə sürətli, həm də elə qüvvətli bir hücum idi ki, Varininin legionları darmadığın edildi.

Varini özü, Romanın şərəfini qorumağa çalışaraq, çox ığidliklə və inadla vuruşurdu. Lakin Spartak tərəfindən yaralandı, atı da Spartakın əline keçdi, özü isə ölməyib salamat qurtardı, – bunun üçün o allahlara həmdü-səna etməli idi. Bu qanlı vuruşmada dörd mindən artıq romalı tələf oldu. Onların silahi, yük arabaları, ordugah avadanlığı, bayraqları qələbiatorların əline keçdi, hətta pretorun məiyyəti içərisindən bir neçə liktor<sup>1</sup> da əsir alındı.

### *On dördüncü fasil*

## **BİR ÇOX MÜXTƏLİF HİSSLƏR İÇƏRİSİNDE LİKTOR SIMPLİTSİANIN LOVĞALIĞI ÜSTÜN GƏLİR**

Pretor Publi Varini Akvin məğlubiyyətindən sonra darmadağın edilmiş legionlarından qalan on min döyüşü ilə Norba tərəfə geri çəkildi. Orada yerini bərkitdi. Fikri bu idı ki, nifrət etdiyi qələbiator, ən təcrübəli sərkərdələrin bütün taktikasına, ənənəsinə, göstərişlərinə əhəmiyyət verməyərək, qış fəslinin gəlməsini nəzərə almayıb, Roma divarına yaxınlaşmağa cəsarət edərsə, həm Appi, həm də Latin yolunu qorusun.

Spartak isə Akvin ətrafindakı çox gözəl qalibiyyətdən sonra Nola yanında qurulan ordugaha bir neçə çaparla qalibiyyət xəbərini göndərdi, öz legionlarına romalıların qoyub getdiyi ordugahda dincənməyə icazə verdi. Orda Enomayı öz çadırına çağırıb, dörd legionun başçılığını ona tapşırıdı, özünə də and içirtdi ki, mən qayıtmayınca, sən Akvin ordugahından getməyəcəksən. Enomay and içib söz verdi. Spartak gecə saat ikidə qələbiatorlar ordugahından gizlincə çıxıb, üç yüz atlı ilə yola düşdü, bunun da səbəbini ancaq o özü bilirdi.

Spartakın Samniyaya və Latiyaya olan iki aylıq hərbi yürüşündə Nola ətrafindakı ordugaha hər tərəfdən o qədər qul və qələbiator gelmişdi ki, Kriks üç yeni legion düzəltdi; hər legionda beş mindən çox adam vardı. Onların başçılığını Artoriksə, Brezovirə, bir də

<sup>1</sup> L i k t o r – Romada yüksək vozifəli şöxsərə hörmət üçün verilən keşikçi. Liktorlar bu şöxsərənin qabağı ilə gedərək onlara yol açardı.

qocaman pəhləvana – kimvrə tapşırıdı; bu kimvr hələ cavan ikən Vert-sella ətrafindakı vuruşmada Mari tərəfindən əsir alınmışdı. Kimvrin adı Vilmir idi. O sərt və coşqun təbiətli, çox içən adam olsa da, Herkules gücünə, hədsiz düzgünlüyünə görə qladiatorlar arasında böyük hörmətə malikdi.

Legionlar Spartakın əmrini yerinə yetirərkən, hər gün silah təlimi, taktiki manevrlər keçirdilər. Əsgərlər bu işə çox həvəs göstərir, can yandırırdılar. Romalılar bu bədbəxt adamları öz vətənindən, ailəsin-dən, ata-anasından, qohum-əqrəbasından zorla ayırmışdır, indi onlar azadlıq əldə edəcəklərinə, tutduqları haqq işin qalib gələcəyinə ümid edirdi, bu ümid onlara ruh yüksəkliyi verirdi. Onlar azadlığın müqəddəs bayraqı altında vuruşan əsgər olduqlarını başa düşürdülər; bu onların şəxsi ləyaqət duyğularını artırırdı, onları öz gözlərində yüksəldirdi, çünkü zalımlar onların insani duyğularını ayaqları altında tapdalayırdılar. Romalılardan gördükələri həqarətin intiqamını almaq arzusu onların qəlbində, əldə silah, zalımlarla vuruşmaq, öz güclərini onlara göstərmək həvəsini alovlandırdı. Nola ətrafindakı ordugahda olan döyüşçülərin üzündə, bütün hərəkətlərində cəsarət, mərdlik, qüvvət, yenicə yaradılan ordularının məglub edilməyəcəyinə inam hissi duyulurdu. Qladiatorların öz rəhbərlərinə olan etibarı bu ruh yüksəkliyini möhkəmləndirirdi, onlar Spartaka hədsiz hörmət və mehəbbət bəsləyirdilər.

Spartakın Akvin ətrafında Publi Varinin legionlarına qalib gəlməsi xəbəri ordugaha çatanda qladiatorlar son dərəcə sevindilər. Ordugahın hər yerində şad nəğmələr oxunurdu, fərəhli səslər, canlı danışqlar eşidilirdi. Ordugahı bürüyən bu hay-küy, bu hərəkət dalğalı dənizi xatırladırdı. Bəlkə də, ancaq Mirtsa bu şənliyin səbəbini bilmirdi. O, günlərlə öz əcədindən təkbaşına otururdu, indi isə başını əcədirdən çıxarıb, bu coşqun şənliyin nədən əmələ geldiyini əsgər-lərdən soruşdu.

- Spartak yenə qalib gəlib!
  - Romalıları darmadağın eləyib!
  - Bunu onlar uzun zaman yaddan çıxarmayacaqlar!
- Mirtsa səbirsizliklə soruşdu:
- Harada? Necə? Nə vaxt?
  - Akvin ətrafında.
  - Üç gün əvvəl.

– Spartak pretoru məglub elədi, atını, liktorlarını, bayraqlarını ələ keçirdi!

Elə bu anda baş əcədindən pretor meydançasında Artoriks göründü. O, çox əsaslı bir məsələ üçün Mirtsanın yanına gəlirdi: qardaşının romalılara qalib gəldiyini ona müfəssəl danışmaq isteyirdi. Lakin qızax yaxınlaşanda karıxdığından qızardı, bilmədi ki, sözə necə başlasın.

Mızıldaya-mızıldaya dedi:

– Məsələ belədir... Xoş gördük, Mirtsa... – Qızax baxmağa qorxdu, sol çiyinindən sağ böyrünə enən qılınc qayışını dartsıdırdı. – Yəqin ki, sən bilirsən... Bu vuruşma Akvin ətrafında oldu... Mirtsa, necə dolanırsan?

Bir az sonra əlavə etdi:

– Bəli, deməli ki, Spartak qalib gəldi.

Artoriks gülünc olduğunu bilir, bu onu daha da karıxdırırdı; dili sanki damağına yapışırı, pəltək kimi danışır, rabitəsiz sözlər deyirdi. Bu anda o, Mirtsa ilə üz-üzə gəlməyi deyil, vuruşmanın lap qızığın yerində təhlükeli düşmənlə qarşılaşmağı üstün tutardı. Məsələ burasında idi ki, bəllur kimi təmiz qəlbə malik olan, Spartaka pərəstiş edən, həddindən artıq onun xatirini isteyən Artoriks bir qəder vardi ki, hələ indiyə kimi duymadığı təşvişli hissələr keçirməyə başlamışdı. Mirtsanı görəndə özünü itirirdi, səsini eşidəndə bədəni əsirdi, danışığı ona sapfa arfasının səsi kimi xoş görünürdü; bu səs onu, qeyri-ixtiyari olaraq, xəyalı bir xoşbəxtlik aləminə uçururdu.

Əvvəller düşünmədən bələ şirin xəyallara qapılır, bunun səbəbini fikirləşmirdi, bu sırlı, ahəngdar səslerin laylasına uyuyurdu; bu onu məst edirdi. O məchul xəyallar, şirin duyğular aləmində yaşayırdı; ona nə olduğunu başa düşmürdü, başa düşməyə də çalışmadı.

Spartak Samniyyaya gedən gündən Artoriks, bu cavan qladiator, sərkərdənin əcədindən bir neçə dəfə yaxınlaşmışdı. – Mirtsa indi orada olurdu. O heç özü də bura necə geldiyini başa düşmürdü. Çox vaxt da bələ olurdu: heç hiss olunmadan bir də görürdün ki, çöldədir, ya üzümlük dədir, – ordugahdan bir neçə mil kənardadır; oraya necə getdiyini, niyə getdiyini özü də bilmirdi.

Lakin Spartak gedəndən bir ay sonra elə bir hadisə baş verdi ki, bu, cavan qallı şirin xəyallarının təhlükəsi haqqında düşünməyə vadardı, həm də hissələrində əmələ gələn qarmaqarışlılığı səliqəyə salmaq üçün əqlini köməyə çağırırmalı oldu.

Baş verən hadisə bu idi. Mirtsə əvvəllər Artoriksın tez-tez gəlməsinə elə bir mənə vermirdi; onunla səmimi səhbət edirdi, belə dostu olmasına sevinirdi. Lakin onlar tez-tez görüşməyə başlayanda Mirtsə Artoriksi görərkən gah qızarır, gah ağarırdı, fikrə dalırdı, utanırdı. Bu hal cavan qallı öz hissərinə diqqət yetirməyə məcbur elədi, o yəqin etdi ki, Spartakın bacısını sevir.

Mirtsanın qəribə anlaşılmaz rəftarını özünə qarşı nifrət hesab edirdi. Artoriksın heç ağlına da gəlməzdə ki, qəlbini dolduran hissələr Mirtsada da var. Qızın da onu sevməsinə heç ümid edə bilmirdi, heç düşünmürdü ki, görüşərkən Mirtsanın karixması da, utanması da sevgidəndir. Onlar daima təşviş içinde hissələrini boğmağa öz-özlərini məcbur edirdilər, keçirdikləri həyəcanı güclə bir-birindən gizləyirdilər; görüşmək həsrətini çəksələr də, bir-birindən qaçmağa çalışırdılar; bir-birindən uzaq olmaq isteyirdilər, lakin bir-birini daha tez-tez görürdülər; danışmaq arzusunda ikən susurlular: bir-birinə rast gələndə tez ayrılməq isteyirdilər, amma ayrılməq iqtidarında olmurdular, başlarını aşağı dikiş dururdular, ancaq hərdən bir-birinə oğrun-oğrun tələsik nəzər salırdılar, sanki bunu cinayət hesab edirdilər.

Buna görə Artoriks Mirtsanı görmək fürsətindən sevinə-sevinə istifadə etdi: Spartakın yenə qalib gəldiyini qızə xəber verməyə getdi. Yolda düşünürdü: sevdiyim qızla görüşmək üçün bundan yaxşı fürsət elə düşməz! O həm də öz-özünü bir şeye inandırmağa çalışırdı, deyirdi ki, heç də bu hadisədən bəhanə kimi istifadə etmirəm: axmaqcasına utancaqlıq və qorxu üzündən gedib ona belə xoş xəberi söyləməmək – ancaq uşaqlıq deyil, pis hərəkət olardı.

Özünü qızə yetirməyə tələsirdi. Sevincdən, ümidi dərəcədən ürəyi döyündürdü. O qət etmişdi ki, Mirtsə ilə görüşəndə duyduğu təşviş, utancaqlığa mütləq üstün gəlməlidir. Onuna açıq, həm də bir kişi, bir döyüşçü qətiyyəti ilə danışmayı, öz qəlbini cəsarətlə açıb söyləməyi qərara almışdı. Spartakın çadırına gedə-gedə fikirləşirdi: “Çox qəribə vəziyyət emələ gəlib, buna birdəfəlik son qoymaq lazımdır; gərək bir qərar qəbul edəm, bunun vaxtı çoxdan çatıb, bu ağır, əzablı dərd-dən gərək canımı qurtaram”.

Lakin Mirtsaya yaxınlaşanda bütün planları bir tüstü kimi dağılıb getdi. O, cinayət işlədiyi yerdə müəllimi tərefindən tutulan şagird kimi, Mirtsanın qabağında durmuşdu. Ürəyində söylədiyi gözəl

sözlər axını birdən tüketdi, güclə bir neçə kəlmə rabitəsiz söz deyə bildi. Mirtsanın üzü od kimi qızardı. Qız bir an sonra iradəsinin gücü ilə utancaqlığına üstün gəlib, özünü elə almağa çalışdı və nəhayət, azca titrək bir səslə dedi:

– Artoriks, bu nədir? Bir bacıya qardaşının döyüş meydanında göstərdiyi qəhrəmanlığını beləmi xəbər verərlər?!

Artoriks bu danlağı eşidəndə qızardı, kişilik cəsarətini topladı, çaparların Akvin vuruşması haqqında gətirdiyi xəbəri qızə müfəssəl danişdı.

Mirtsə qələdiatorun söylədiklərinə həyəcanla qulaq asaraq soruşdu:

– Spartak yaralanmayıb ki? O, doğrudan da, yaralanmayıb? Ona heç bir şey olmayıb?

– Yox. Nə qədər təhlükəyə düşsə də, bunların hamisində sağ-salamat çıxıb.

Mirtsə məyusluq duyulan bir səslə ucadan dedi:

– Ah, onun insan qüvvəsi fövqündə olan bu igidliyi! Bu məni həmişə təşvişə salır.

– Qızların ən nəcibi Mirtsə, qorxmayıñ, təşviş keçirməyin! Nə qədər ki, qılınc Spartakın əlindədir, elə bir silah yoxdur ki, onun sinəsinə zərbə endirə bilsin!

Mirtsə ah çəkərək həyəcanla dedi:

– Ah, mən bilirəm ki, o, Ayaks kimi möglubedilməz qəhrəmandır, amma bunu da bilirəm ki, ona Axill<sup>1</sup> kimi zərbə endirmək olar.

– Aydın görünür ki, böyük allahlar bizim haqqımızə kömək edirlər, onlar bizim sevimli rəhbərimizi də mühafizə edirlər!

Onlar susdular.

Artoriks məhəbbətlə dolu gözləri ilə bu sarışın qızə baxır, onun qəşəng üzünə, gözəl qədd-qəmətinə sevə-sevə tamaşa edirdi.

Mirtsə başını qaldırmırdı, lakin cavan oğlanın ona diqqətlə baxdığını hiss edirdi. Odlu məhəbbətlə alışib-yanan bu baxışlar onu həm

<sup>1</sup> Axill və ya Axillcs – Homerin “İliada” əsərində təsvir etdiyi Troya mühabibəsinin qəhrəmanı. Yunan qoşunu başçılarının on igidi olmuşdur. Axillin anası ilahə Femida oğluna zərbə endirmək mümkün olmasın deyə, onu yeraaltı dünyasının Stiks deyilen çayında çımdırmışdır, ancaq əli ilə tutduğu dabarı bu müqəddəs suya deyməmişdir. Troyanın mühasirəsi zamanı Troya şahzədesi Parisin oxu Axillin dabanına dəymış və onu öldürmüştür. “Axillin dabam” ifadəsi də (yəni insanın mühafizə olunmayan zəif yeri) buradan meydana gelmişdir.

sevindirir, həm təşvişə salırdı, bu onun üçün həm xoş idi, həm də onu narahat edirdi.

Mirtsaya əzab verən bu hal bir dəqiqədən çox davam etməsə də, ona əbədiyyət qədər uzun görünürdü. Nəhayət, var gücünü toplayıb, qəti hərəkətlə başını qaldırdı, düz Artoriksin üzünə baxdı.

— Sən bu gün legionunla təlim keçmək fikrində deyilsənmi?

Cavan oğlan Mirtsanın bu sualından məyus olaraq həyəcanla dedi:

— Ah, Mirtsa, yoxsa sənin zəhləni tökdüm?

Qız düşünmədən dərhal cavab verdi:

— Yox, Artoriks, yox! — Elə o saat da, birdən ayılmış kimi, qızardı, dili dolaşa-dolaşa dedi: — Ona görə ki... ona görə ki... sən axı hemişə öz vəzifəni düz vaxtında yerinə yetirirsən.

— Spartakin qalibiyyəti şərəfinə Kriks buyruq verib ki, bütün legionlar dincəlsin.

Onların söhbəti yene kəsildi.

Nəhayət, Mirtsa əcədirinə qayitmaq üçün qəti bir hərəkət edərək, Artorikse baxmayaraq dedi:

— Sağ ol, Artoriks!

— Getmə, Mirtsa, getmə, mənə qulaq as, sənə sözüm var, çoxdan sənə demək istəyirəm... bu gün gərək deyəm... mütləq deyəm. — Spartakin bacısı Artoriksin sözünə təəccüb etməkdən daha artıq təşvişə düşdü; o, əcədirin ağızında durmuşdu, lakin üzü Artoriksə sarı idi.

— Mənə nə demək istəyirsən?.. Mənimlə nə barədə danışmaq istəyirsən?..

— Bilirsənmi... mənə qulaq as... məni bağışla... Sənə demək istəyirəm ki... sənə gərək deyəm ki... ancaq məndən incimə... mənim sözüm... ona görə ki... mən təqsirkar deyiləm... bir də ki... bax, iki aydır ki, mən...

Bir neçə də rabitəsiz söz deyib susdu. Lakin birdən coşqun halda və tez-tez danışmağa başladı, bu, yatağından çıxan selə bənzəyirdi:

— Niyə bunu səndən gərək gizlədəm? Niyə gərək öz sevgimi səndən gizlətməyə çalışam? Bunu daha qəlbimdə gizlətməyə gücüm çatır, mənim hər hərəkətim, hər sözüm, baxışım, çekdiyim ahlar bunu açıb göstərir. Qəlbimi bu vaxta qədər açıb sənə söyləmirdim, qorxurdum ki, bununla səni təhqir etmiş olam, ya rədd ediləm, nif-rətinə qazanam... Amma daha dözə bilmirəm, gözlerinin, səsinin

sehrinə qarşı dura bilmirəm, məni sənə cəzb edən qüvvə ilə mübarizə eleməyə gücüm çatır. İnan mənim sözüm: bu təşviş, bu mübarizə qəlbimi parçalayır, mən daha bu əzab içinde yaşaya bilmirəm, yaşaya bilmirəm, yaşaya bilmirəm. Səni sevirəm, Mirtsa, mənim gözəlim! Sevirəm — bayraqımızı sevən kimi! Sevirəm — Spartaki sevən kimi! Özümdən də çox-çox artıq sevirəm! Öz sevgimlə səni təhqir etmişəmsə, məni bağıشا! Sirli, əzəmetli bir qüvvə mənim iradəmi, qəlbimi özünə tabe etmişdir, — onun hakimiyyətindən qurtara bilmirəm — inan mənim sözünü!

Artoriksin səsi həyecandan titreyirdi. Nəhayət, o susdu, başını aşağı salıb, müti halda, ürək çarpıntısı ilə onun hökmünü gözləyirdi.

Bu cavan oğlan böyük hissələrdən doğan, get-gedə şiddetlənən odlu qəlbi ilə danışındı. Mirtsa da onu gizlətmək mümkün olmayan bir həyəcanla dinleyirdi: onun gözləri böyüdü, bu gözlərdə yaş göründü, boğazı qəherləndi, hönkür-hönkür ağlamamaq üçün güclə özünü saxladı. Artoriks susanda qız həyecandan tez-tez, qırıq-qırıq nefəs alırdı; yerindən tərpənmirdi, gözlərindən yaş axdığını hiss etmirdi, karşısındaki oğlanın aşağı dikilən sarışın saçlı başına məhəbbətlə baxırdı. Azca sonra güclə eşidilən, hönkürtüdən qırılan bir səsle dedi:

— Ah, Artoriks, yaxşı olardı ki, məni heç düşünməyəydin! Daha yaxşı olardı ki, sevgini açıb mənə söyleməyəydin...

Qallın rəngi ağardı, üzünü qız a tutdu, qəmgın halda soruşdu:

— Deməli, xoşuna gəlmirəm, məndən zəhlən gedir?

— Namuslu, nəcib oğlan, iş xoşa gəlməkdə, zəhlə tökməkdə deyil, hər bir varlı, gözel qız sənin sevginlə fəxr edə bilər... Ancaq mənə olan sevgini sən gərək qəlbindən qoparıb atasan... Kişi mərdliyi ilə və həmisişlik...

Zavallı qələbiator yalvarışla əllərini ona sarı uzadaraq dərdli-dərdli dedi:

— Niyə axı? Niyə?

— Ona görə ki, sən məni sevə bilməzsən. — Mirtsanın səsi hönkürtü içərisindən güclə eşidilirdi. — Bizim aramızda sevgi ola bilməz...

Artoriks sanki qızın əlindən tutmaq istəyərək bir neçə addım qabağı gedib onun sözünü kəsti:

— Nə? Nə dedin?.. Nə dedin?.. Ola bilməz?.. — Sonra məyus halda ucadan dedi: — Niyə ola bilməz?..

Mirtsə qəti və sərt bir ifadə ilə təkrar etdi:

— Ola bilməz! Sənə dedim ki, ola bilməz!

Dönüb çadıra girmək istədi, Artoriks də yerindən tərpəndi, sanki qızın ardınca gelmək istəyirdi. Mirtsə dayandı, sağ əlini qətiyyətlə qaldırıb qırıq səslə dedi:

— Qonaqpərvərlik naminə səndən xahiş edirəm, bu çadıra heç vaxt girmə!.. Spartakın adından sənə əmr edirəm!

Artoriks sevimli rəhbərinin adını eşidəndə çadırın astanasında dayanıb başını aşağı saldı. Mirtsə meyit kimi ağardı, göz yaşını güclə saxlayaraq, ağır dərd içində çadıra girdi.

Artoriks xeyli özünə gələ bilmədi. Arabir bu sözleri lap yavaşdan təkrar edirdi:

— Ola bilməz!.. O-la bil-məz!..

Hərbi şeypurların qulaqbatıcı səsi onu bu vəziyyətdən qurtardı. Spartakın qalibiyət şənliyini keçirirdiler. Artoriks ehtiras içinde yumruqlarını sıxaraq göylərə lənet yağıdırırdı.

— Dəli olmadan evvəl qoy Taran<sup>1</sup> öz ildirümləri ilə məni kor eləsin, qoy məni külə döndərsin!

Başını əlleri ilə qamarlayaraq pretor meydançasından getdi. Gicgahlarında qan şiddetlə vururdu; o sərəxş kimi səndirləyirdi. Qladiator çadırlarından Spartakın Akvin qalibiyətini yüksəldən nəğmələrin, mədhiyyələrin, şən sözlərin səsi gəlirdi.

Spartak bu zaman üç yüz süvarisi ilə, atlarını dördnala çapa-çapa Roma yolu ilə irəliləyirdi. Qladiotorların son qələbəsi Latin şəhərlərinin əhalisini qorxuya salsa da, Spartak üç yüz atlı ilə gündüz Appi yolunda və ona bitişik pretor yollarında görünməyi təhlükəli hesab edirdi. Buna görə də ancaq hava qaralandan sonra yola düşündü, səhər açılanda ya məşədə, ya yoldan xeyli kənardə, patrisi villasında qalırdı, ya da elə yerə gedirdi ki, qəfil hückum olunsa, özünü müdafiə edə bilsin. Bu qayda ilə yoluna davam edərək, Akvin ordugahından çıxandan iki gün sonra, gecə yarısı Labikə çatdı. Bu şəhər Appi yolu ilə Latin yolu arasında idi, buradan Tuskula və Prenestaya eyni məsafədə yol vardi. Spartak xəlvət, təhlükəsiz bir yerdə ordugah salıb, atlı dəstəsinə başçılıq edən samnitə yanına çağırıldı, əmr etdi ki, burada məni iyirmi dörd saat gözlərsən; vaxt qurtaranda mən gəlməsəm,

sən üç yüz atlı ilə bura gəldiyimiz yolla və həmin qayda ilə Akvinə qayıdarsan.

Özü isə təkbaşına atını çapa-çapa pretor yolu ilə çıxıb getdi. Həmin yol Labikdən keçərək Prenestadan Tuskula uzanırdı.

Bu qədim şəhəri əhatə edən gözəl mənzərəli təpələrdə Roma patrisilərinin çoxlu villası vardı: onlar yay aylarında Latianın sağlam havasından istifadə etmək üçün Tuskula gəlir, çox vaxt da payızın son aylarına qədər burada qalırdılar.

Spartakın şəhərə çatmasına iki mil qalandan səhər açılmağa başladı. Kətmənlə çölə gedən bir kəndlidən soruşdu ki, Lutsi Sultanın dul arvadı Valeriya Messalanın villasına necə getmək olar? Kəndlidi onu müfəssəl başa saldı. Spartak təşəkkür edib qara atın başını döndərib, deyilən ciğirlə az vaxtda villa çatdı. Atdan düşüb dəbilqəsinin dəmir üzlüyünü aşağı saldı, zəngi çalıb qapıcıını gözlədi.

Lakin qapıcı onu içəri buraxmağa tələsmirdi; néhayət, qapını açmağa məcbur olanda Spartak dedi: get villa müdürüne söyle ki, Frakiyadan, Mark Valeri Messala Nigerin koqortasından bir əsgər gəlib, Valerianın yanına buraxılmasını xahiş edir, onun əmisi oğlundan çox mühüm xəbər getirmişdir, bunu gərək ona söyləsin, — Mark Valeri Messala Niger isə bu mahalda konsul Lukullun qışlayan ordusundadir. Lakin qapıcı villa müdürüni oyatmağa qəti surətdə razi olmurdu.

Spartak qapıcıını birtəhər yola gətirdi. Lakin villa müdürünə görəndə daha böyük çətinliyə rast gəldi. Bu qoca villa müdürü qapıcıdan da inadlı idi, dediyindən dönmürdü, belə səhər tezdən xanımını oyatmaqdan qəti boyun qaçırdı.

Spartak axırdı, məqsədinə çatmaq üçün bicliyə əl atmalı oldu:

— Mərhəmətli adam, sən yunanca yazılmış kağızı oxuya bilsənmi?

— Mən nəinki yunanca, hətta latin hərfərini də pis bilmirəm...

— Tribun Messala məni zəmanət kağızı ilə əmisi qızının yanına göndərib, məgər bütün villada yunanca bilən birçə qul tapılmazmı bunu oxusun?

Spartak bir az təşviş içində villa müdirdindən cavab gözləyərək, özünü elə göstərdi ki, guya dəmir paltarı altından kağızı axtarır: villa yunanca oxuya bilən qul tapılsayıdı, Spartak deyəcəkdi ki, kağızı itirmişdir.

<sup>1</sup> Taran — qalların ildirim və göy gurultusu ilahəsi

Lakin onun hiyləsi baş tutdu: villa müdürü ah çəkib başını buladı, acı-acı gülümsədi:

– Bütün qullar bu villadan qaçıb... yunan da, yunan olmayan da... qladiatorun ordugahın..

Sonra səsini alçaldaraq qaşqabaqla dedi:

– Görüm ki, bu alçaq, mələk qladiatoru Jupiter öz ildirimləri ilə külə döndərsin!

Spartak bərk acıqlandı, lakin acığını saxladı: qabağındakı qoca olsa da, lap məmnuniyyətlə onun qarınına bir yumruq iliştirərdi. Bu fikrindən vaz keçib, villa müdüründən soruşdu:

– Niyə sən qladiatoru söyəndə belə astadan danışdın?

Villanın müdürü karixmiş halda mızıldadı:

– Ona görə... ona... ona görə ki, Spartak Valerianın, həm də onun eri böyük Sultanın nöker-naibindəndir. Spartak onların qladiatorlarının lanistası idi. Valeriya – mənim mərhəmətli xanımum da, ~ böyük allahlar həmişə onu öz pənahında saxlaşın! – bu Spartaka biganə deyil, onu böyük adam hesab eleyir... qəti qadağan eleyib ki, bir adam onun barəsində pis söz danışmasın..

Spartak şən istehza ilə ucadan dedi:

– Bu nə yaman arvadmış!

Villa müdürü çıçırdı:

– Adə, ay əsgər, bu nə sözdür! – deyib Spartakın qabağından geri çəkile-çəkile onu sərt baxışla təpədən-dırnağa kimi süzdü. – Mənə elə gəlir ki, hörmətli xanım barəsində nalayıq söz deyirsən!

– Yox eşi! Men nalayıq bir söz demək istəmirəm. Ancaq ki, əgər nəcib Roma xanımı qladiatora hüsn-rəğbət göstərirse...

– Sənə dedim ki, bu onun zəifliyidir...

– Hə, başa düşürəm! Sən bir qul olduğun üçün onun bu zəifliyini pisləmek istəmirsənə, pisleyə də bilmirsənə, əminəm ki, azad bir adam olduğum üçün bunu söyləməyə mənə icazə verərsən!

– Axı, bütün təqsir Spartakdadır!

– Əlbəttə, and olsun Plutonun əsasına, elədir!.. Mən də deyirəm: bütün təqsirlər Spartakdadır... and olsun Herkulesə! Gör də, cürət edib mərhəmətli bir xanının hüsn-rəğbətini qazana bilmüşdür!

– Hə də, qazana bilmüşdir. Belə murdar bir qladiator!

Qladiator bu yerdə sözünü kəsib, tamam başqa bir ifadə ilə soruşdu:

– Bir de görüm axı, Spartak sənə nə pislik eleyib? Niyə sənin ondan belə zəhlən gedir?

– Sən hələ bir soruştursan da, Spartak mənə nə pislik eleyib?

– Hə, soruşuram. Deyirlər ki, bu haramzada qullara azadlıq verilməsini elan eleyib. Axı sən qulsan, mənə elə gelir ki, əger sən də firildaqçıya hüsn-rəğbət bəsləsəydin, lap təbii olardı.

Qocaya öz fikrini söyləməyə macal verməyib, o saat əlavə etdi:

– Əgər özünü bicliyə qoymursansa!

– Özümü bicliyə qoyuram? Mən özümü bicliyə qoyuram?.. Qoy qiyamət gündən sorgu-sual eleyən Minosun<sup>1</sup> sənə rəhmi gəl-sin!.. Bir də axı özümü niyə bicliyə qoyum? Bu əclaf Spartakın ağılsız hərəkətləri üzündən mən lap bədbəxt bir adam oldum. Mən mərhəmətli Valerianın yanında qul da olsam, iki oğlum vardi, yanında olurdular, dünyanın ən xoşbəxt adamı idim. İki qəşəng oğuldul!.. Sən onları görmüş olsaydin!.. Sən onları tanışaydin!.. Əkiz idilər! Qoy allahlar onları öz pənahında saxlaşın! İki qəşəng oğul, bir-birinə də elə oxşayırlar, deyərdin Kastorla Polluksdurlar!<sup>2</sup>

– Onlara nə oldu axı?

– Qladiatorların ordugahına qaçıb getdilər, indi üç aydır ki, onlardan heç xəbər-ətər yoxdur... Kim bilir, sağdırımları?! Samnit-lərin hamisi olan ey böyük Saturn<sup>3</sup>, mənim bu əziz, qəşəng, istəkli balalarımı sən özün ölümündən qorū!

Qoca dərdli-dərdli ağladı, onun göz yaşı Spartaka çox təsir elədi.

Bir az susduqdan sonra dedi:

– Deməli, sən elə hesab edirsən ki, Spartak qullara azadlıq verməyi qət etməklə pis iş tutub? Sən elə bilirsən ki, oğlanların onlara qoşulmaqla yaxşı iş görməyib?

– And olsun samnitlərin hamisi olan bütün allahlara, əlbəttə, onlar Romaya qarşı üşyan qaldırmaqla pis iş tutublar. O dəlibəş qladiator axı, hansı azadlıqdan boş-boş danışır? Mən Samniya dağlarında

<sup>1</sup> M i n o s – qədim yunanların etiqadına görə, Zevsin oğlu, Krit adasının padşahıdır: ölümdən sonra yeraltı səltənetin hakimi olmuşdur.

<sup>2</sup> K a s t o r v e P o l l u k s – əfsanəyə görə, yunan allahı Zevsin əkiz oğulları. Bir-birini çox istəmişlər.

<sup>3</sup> S a t u r n – qədim yunanların və romalıların əqidəsinə görə, əkinçilik allahı. Oğlu Jupiterlə göydən qovulmuş, İtaliyada məskən salmış, orada adamlara əkinçiliyi öyrətmüşdir.

anadan azad olmuşam. Vətəndaş müharibəsi başlandı... Bizim başçılarımız çığıra-çığıra deyirdilər: "Biz özümüz də, bütün italyanlara da latınlara verilən vətəndaşlıq hüququ kimi hüquq almaq istəyirik!" Biz də üşyan qaldırdıq, vuruşduq, canımızı əsirgəmədik... Sonra nə oldu? Sonra da belə oldu: mən samnit, azad çoban ikən Messalanın qulu oldum! Hələ yaxşı ki, belə nəcib, alicənab ağaların əlinə düşdüm. Azad samnitin arvadı da kəniz oldu, kənizlikdə də bu uşaqları doğdu, bir də ki... – o bir az susduqdan sonra sözünə davam etdi: – Bu səfəhlikdir! Xəyaldır! Uydurmadır! Dünya hemişə iki yerə bölünüb: ağalar – qullar, varlılar – kasıblar, nəciblər – plebeylər... bu belə olub, belə də olacaq... Qalan sözlər uydurmadır! Xəyaldır! Səfəhlikdir! Bundan ötrü qan tökülür, uşaqlarımızın qanı tökülür... Niyə axı? Axı mənim nəyimə gərəkdir ki, gələcəkdə qullar azad olacaq, – bundan ötrü də mənim uşaqlarım tələf olur? Uşaqlarım tələf olandan sonra mənə azadlıq nə lazımk? Onların ölümüne göz yaşı tökmək üçün? Bəli, onda mən varlı və xoşbəxt olaram... ürəyim istəyən qədər də göz yaşı tökə bilərəm! Tutaq ki, elə mənim uşaqlarım sağ qalacaq... işlər də lap yaxşı gedəcək, sabah da bizim hamımız xoşbəxt olacaqıq... Nə olsun axı? Bizim ki, heç bir şeyimiz yoxdur – bu azadlıqla nə edəcəyik? İndi biz o mərhəmətli xanımın yanında oluruq, bize lazım olan şeylərin hamısı var, lap qədərindən də artıq var. Bolluq içində yaşayırıq. Amma azad olandan sonra gedib başqaşalarının əkin yerində işləyəcəyik, bize də elə az zəhmət haqqı verəcəklər ki, buna heç ən lazım olan şeyləri də ala bilməyəcəyik... Bəli, biz... acıdan ölmək azadlığını... alandan sonra yaman xoşbəxt olacaqıq!.. Pah, yaman xoşbəxt olacaqıq!

Qoca ev müdürü sözünü qurtardı, onun danışığı əvvəl kobud və rəbitəsiz idi, lakin get-gedə bu sözlərdə qüvvət və ehtiras duyulurdu.

Qocanın çıxartdığı nəticə Spartaka çox təsir etdi. Spartak başını aşağı salıb dərin və kədərli fikirlərə daldı.

Nəhayət, ondan soruşdu:

- Deməli, bu villada heç kəs yunan dilini bilmir?
- Yox.
- Mənə balaca bir çubuq, bir də yazı taxtası ver.

Qoca bunları tapıb əsgərə verdi. Spartak da mum sürtülmüş yazı taxtasının üstüne Homerin poemasından yunanca bu iki misramı yazdı:

Uzaqlardan gəlmisəm, qəlbimin sevimliyi,  
Gəlmisəm, kraliçam, qucum ayaqlarını.

Spartak taxtanı villa müdürüne verib dedi:

– Apar bunu bu saat xanımının qulluqçusuna ver. Qoy xanımı oyatsın, taxtanı ona versin, yoxsa sənin də, o kəniniz də işi pis olar.

Villa müdürü taxtanın üstündə çizilən və oxuya bilmədiyi işarələri diqqətlə gözdən keçirdi, sonra da fikirli-fikirli, yavaş-yavaş gəzışən Spartaka baxdı, görünür, əmri yerinə yetirmək qərarına gələrək, villaya səri getdi.

Spartak yenə gəzişirdi; sonra gah yeyin-yeyin, gah da yavaş-yavaş gedərək, villanın lap qabağında meydançaya çatdı. Qoca samnitin sözləri onu çasdırmışdı. Düşünə-düşünə öz-özünə deyirdi:

"And olsun, Olimpin bütün allahlarına, o doğru deyir! Onun oğlanları öləcək, qoca växtində onu fərəhələndirən nə olacaq? Biz qalib gələcəyik, dilənciliklə, acliqla, soyuqla əl-ələ verib gələn azadlıq axı ona nə verəcək?.. O haqlıdır!.. Hə... Elə isə mən nə istəyirəm, məqsədim nədir?.. Mən kiməm?.. Nə əldə etmək istəyirəm?.."

Bir anlığa dayandı, sanki öz-özünə verdiyi sualdan qorxmuşdu; sonra, bu əzablı fikirlərin təsiri ilə başını aşağı salaraq, yenə gəzişməyə başladı.

"Deməli, mənim əldə etməyə çalışdığım şey ancaq boş xəyaldır, o, həqiqət pərdəsinə bürünərək məni cəzb edir, mən də bu xəyal arınca düşmüşəm, heç vaxt da ona çata bilməyəcəyəm? Çatsam da, o, duman kimi dağlıacaq, mənə də elə gelecek ki, guya onu tutub bərk-bərk əlimdə saxlayıram. Bu nədir axı? Yuxudurmu, xam xəyalmı, boş fantaziyam? Bu sərsem düşüncələrə uyub, sel kimi insan qanı tökürem?.."

Belə düşüncələrin təzyiqi altında dayandı, bir neçə addım geri çəkildi, sanki üstünə gözə görünməyən, lakin qorxunc bir düşmən gəlirdi, bu düşmən də – peşmanlıqlı idi. Lakin elə o saat özünə gəlib başını qaldırdı, qətiyyətlə və inamlı yeriməyə başladı.

Astadan öz-özünə dedi:

– Qüdrətli Olimp Yupiterinin ildirimlarına and olsun! Harada deyilib ki, azadlıqla acliq həmişə yanaşı gedir, insan ləyaqəti də ancaq ən çirkin dilənci paltarı geyə bilər? Bunu kim deyib? Hansı ilahi lövhədə bu qeyd olunub?

Spartak daha möhkəm, daha qəti yeriməyə başladı, görünür, o həmişəki kimi, yenə gümrah olmuşdu.

O, belə düşünürdü:

"Eh ilahi həqiqət, indi sən səfsətə maskasını atıb qarşıma çıxdın, indi sən bakır çılpaqlığının haləsi işığında qarşım dasan, sən yenə də mənim qüvvətimi möhkəmləndirdin, vicdanımı sakitləşdirdin, başladığım bu müqəddəs işdə mənə gümrahlıq verdin? İnsanlar arasında bu fərqi kim qoydu, kim? Biz bərabər doğulmuruqmu? Bizim bədənimiz, ehtiyacımız, tələbimiz bir deyilm?.. Bizim hissələrimiz, anlağımız, əqlimiz, vicdanımız eyni şey deyilm... Yaşayış tələbləri bizim hamımız üçün bir deyilm? Biz eyni hava ilə tənəffüs etmirikmi, hamımız çörək yemirikmi, eyni suyu içmirikmi? Heç ola bilərmi ki, təbiət yer üzündə yaşayan insanlar arasında fərq qoysun?.. Heç ola bilərmi ki, təbiət öz günəşini ilə insanların bəzisində işıq saçın, onları isitsin, bəzilərini əbədi zülmətə qərq eləsin?.. Göydən düşən şəh bəzilərinə xeyir, bəzilərinə fəlakətmi gətirir? Bütün insanlar, istər padşah, istər qul uşağı olsun, ana bətnində mayalanandan doqquz ay sonra dünyaya gəlmirmi? Məgər, allahlar, bədbəxt kəniz doğanda çəkdiyi əzabdan padşah arvadını doğarken xilas edirmi?.. Məgər patrisilər əbədi yaşayırmı, plebeylər kimi ölmürlərmi? Dünyada yaşayan böyük adamların bədəni də qulların bədəni kimi çürümürmü? Ya bəlkə, dövlətlilərin sümüyü və cəsədi yoxsulların sümüyündən və cəsədindən fərqlənir?.. İnsanlar arasında bu fərqi kim qoyur, kim? Kim ilk dəfə: "Bu sənin, bu da mənim" deyib, doğma qardaşının haqqını əlindən aldı?.. O, əlbəttə, zalim adam olub, o öz gücünü işə salıb, qüvvətli qolu ilə zəifin, məzlumun başından basmışdır! Lakin ilk ədalətsizliyin baş vermesi, başqalarının hüququnun zorla əlindən alınması, quldarlığın meydana gəlməsi üçün zorakılıqdan, qüvvətdən istifadə olunmuşsa, onda biz niyə bərabərliyi, ədaləti, azadlığı bərpa etmək üçün öz gücümüzdən istifadə etməyək? Əgər biz uşaqlarımızı bəsləyib böyütmək üçün öz tərimizi yad torpağa tökürüksə, niyə axı onların azadlığı, hüququ uğrunda öz qanımızı töke bilmərik?.."

Spartak dayandı, ah çəkərək, öz düşüncələrini çox məmənun halda belə qurtardı:

"Qoy onu rədd olsun!.. O nə deyirdi?.. O, quldarlıq girdabında batıb-qalan aciz, zəif adamdır, insan olduğunu tamam yaddan çıxarıb,

esson kimi ağır əsareti zənciri altında sürüñür, insanlıq leyaqətini, şüurunu unudaraq heyvan kimi yaşayır!"

Elə bu anda villanın müdürü qayıtdı, Spartaka dedi ki, Valeriya yatağından qalxmış, səni öz otağında gözləyir.

Spartak ürəyi döyüne-döyüne, tələsə-tələsə ora getdi. Onu Valeriyanın konklavına apardılar. Valeriya balaca bir divanda oturmuşdu. Spartak qapını içəridən bağladı, dəbilqəsinin üzlüyünü qaldırıb Valeriyanın ayaqlarına düşdü.

Valeriya bircə kəlmə də söz deməyib, Spartakın boynunu qucaqladı, bir-birini sevən bu iki adamın odlu, ehtirəslə dodaqları bir-birinə qovuşdu; onlar bir-birini bağrına basaraq sanki donub qalmışdilar: nə səsləri çıxırdı, nə qırmızıdanırdılar, hədsiz-hüdudsuz bir xoşbəxtliyin nəşəsinə dalmışdilar.

Nəhayət, hər ikisi eyni vaxtda bir-birinin ağuşundan ayrıldı, özlərini geri verib, bir-birinə baxmağa başladılar: onların rəngi ağarmışdı, həyəcanlı idilər, ikisi də sarsılmışdı. Valeriya qar kimi aq stola geymişdi, qara, gur saçlı ciyinlərinə tökülmüşdü, gözləri xoşbəxtliyindən parıldayırdı, kirpiklərində iri yaş damcıları titrəyirdi. Sükutu əvvəl o pozdu.

Yavaşcadan dedi:

— Ah, Spartak! Mənim əzizim!.. Səni yenidən görmək nə böyük xoşbəxtlikdir, nə böyük xoşbəxtlik!

Spartakı yenə qucaqladı, onu öpə-öpə, oxşaya-oxşaya titrək səslə dedi:

— Səndən ötrü o qədər qorxmuşam! O qədər əzab çəkmişəm!.. O qədər göz yaşı tökmüşəm! Sənin başına bir müsibət gələr deyə, o qədər fikir çəkmişəm, qorxmuşam... Fikrimdə ancaq sən olmusan, ancaq səni düşünmüşəm. İnan ki, qəlbimin hər çırıntısı ancaq sənin həyatınla bağlıdır... Sən mənim ilk və son sevgimsən... yeganə... həqiqi məhəbbətimsən!..

Yenə də Spartakı əzizləyərək, ona çoxlu suallar verdi:

— Söylə görüm, mənim gözəl Apollonum<sup>1</sup>, söylə görüm, sən bura necə gəldin?.. Bəlkə, sən öz qoşununla Romanın üstünə gəlirsən? Nə qədər ki, buradasan, sənə bir təhlükə üz vermezmi? Son vuruşmanın necə olduğunu mənə müfəssəl danışarsanmı? Eşitdim ki,

<sup>1</sup> A p o l l o n – yunanlıarda və romalılarda günəş və işıq allahı; nəgməni, musiqini, poeziyanı himayə edirmiş.

Akvin ətrafında on səkkiz min legioneri darmadağın etmişən... Bu dava nə vaxt qurtaracaq, – mən axı səndən ötrü həmişə tir-tir əsim?! Sən yeqin ki, azadlığa nail olacaqsan?! Onda vətənin Frakiyaya qayıda bilərsən... bir zamanlar allahların yaşadığı o gözəl diyara...

Bir az susduqdan sonra daha şəfqətlə, dara artıq ürekdən gələn bir səslə dedi:

– Oraya... sənin ardınca mən də gedərəm... Orada, hamidan uzaqda, bu səs-küydən iraq bir yerdə sənilə yaşaram... Mars<sup>1</sup> kimi şanlı, Apollon kimi gözəl Spartak, həmişə də səni sevəcəyəm, bütün qəlbimlə, bütün həyatımla sevəcəyəm, mənim sevimli Spartakım!

Spartak dərdli-dərdli gülümşədi: bu, füsunkar, lakin baş tutmayan xəyal idi, – Valeriya, bu vurğun qadın, gələcək günlərini belə gözəl bir şəkildə təsəvvür edirdi, Spartak onun qara saçını sığallaya-sığallaya, alnından öpə-öpə, bağırna basa-basa astadan dedi:

– Dava hələ uzun sürəcək, amansız olacaq... Əgər mən azad edilmiş qulları öz vətənlərinə apara bilsəm, bunu özüm üçün böyük xoşbəxtlik hesab elərəm... Lakin yer üzündə ədalət və bərabərlik yaratmaq üçün xalqlar müharibəsi lazımdır: onlarancaq Romaya, bu dünya hökmədarına qarşı deyil, yırtıcı canavarlar əleyhinə də, acgöz patrisilər əleyhinə də, öz vətənlərində imtiyazlı təbəqələr əleyhinə də üsyan qaldırmalıdırıllar!

Spartak son sözləri böyük kədərlə deyib, başını qəmgin-qəmgin tərpətdi, aydın görünürdü ki, başladığı bu böyük işin qalibiyyətinə qədər yaşayacağına çox az inanırdı.

Valeriya öz öpüsləri və nəvazişləri ilə qladiotorlar rəhbərini sakitləşdirməyə çalışırdı; nəhayət, o, Spartakın fikrini dumanlandıran kədəri dağında bildi.

Bir az sonra onlar sevgi xoşbəxtliyinin dalğaları arasına qərq oldular. Məhəbbətin nəşesinə qapılıraq vaxtin necə gelib-keçdiyini heç duymadılar. Körpə Postumiyanın orada olması, onun uşaqlıq dəcəlliyyi, təbəssümü, şirin-şirin danışması Valeriya və Spartakın sevincini daha da artırırdı. İri, qara gözlərinin parıltısı onun məsum

<sup>1</sup> Mars – qədim romalılarda müharibə allahı. İlk əvvəl bahar allahı hesab edildi. Yازın ilk ayı – mart onun adı ilə adlandırılmışdır. Marsın şəresinə düzələn yaz şənliliklərində hərbi rəqsler də olardı. Qədim Roma əfsanəsinə görə, Romanın banisi olan Romul və Rem Roma xalqının atası hesab olunduğu kimi, Mars da ulu babası hesab edilərdi. Marsın bir adı da Kvirin idi, Romanın tamhüquqlu vətəndaşlarına da bu söz əsasında kviritlər deyərdilər.

üzünə başqa məlahət, qıvrım-qıvrım enən sarışın, gur saçlı kiçik başına yaraşıq verirdi; parlaq, qara gözləri bu sarışın saçla çox qəşəng ziddiyət təşkil edirdi.

Qaş qaralırıldı. Kədər az müddətdə Valeriyanı otağına qonaq gələn sevinci oğrun-oğrun bünyürdü; günün işığı ilə bərabər sanki xoşbəxtlik də bu evdən uzaqlaşırırdı.

Spartak öz sevgilisinin yanına necə gəldiyini danışdı; sonra əlavə etdi ki, hələlik xoşbəxtlik mənə yar olur və üsyana başçılıq etdiyim-dən, gərək ele bu gecə Labikə qayıdam, bu mənim təxirəsalınmaz müqəddəs borcumdur, orada atlı dəstəsi məni gözləyir. Spartakın sözləri Valeriyanı yaman dərdə saldı. Postumiyanı otaqdan apartdırıb, gözü yaşılı öz sevgilisinin ağuşuna atıldı.

Onlar gecə yarısından ta səhərə kimi – altı saat bir-birinin ağuşunda qaldılar. Valeriya hönkürtüdən qırılan bir səslə deyirdi ki, ürəyimə pis şey damıb, bu qəlbimi parçalayıb: indi sən çıxb getsən, bir daha səni görməyəcəyəm, səni axırıncı dəfədir qucaqlayıb bağırma basıram, əzizləyişəm, səsini eşidirəm, – bu səs qəlbimdə böyük, həqiqi bir hiss oyadan adamın səsidir.

Spartak Valeriyanı sakit eləməyə, göz yaşını keşməyə çalışırdı; onu odlu busələrlə öpə-öpə, astadan şirin sözlər deyirdi, təsəlli verirdi, üreyinə daman şeyə, onun qorxusuna gülürdü. Lakin qorxu, görünür, Spartakın da qəlbinə yol tapa bilməşdi: təbəssümündə iztirab və kədər duyulurdu, indi sözlər onun qəlbindən gəlmirdi, odlu deyildi, bu sözlərdə həyat yox idi. Hiss edirdi ki, istəməsə də, qara fikirlər onu bürümüşdür, qüssə gizlincə qəlbinə dolmuşdur, bundan xilas ola bilmir.

Səhər açılana qədər bu vəziyyətdə qaldılar. Spartak Valeriyanın gizlin tez-tez divarın yanında, dolab üstünə qoyulmuş su saatına baxırdı. Saatin yuvarlaq şüşəsinə damcı-damcı tökülen su saat altını göstərən xəttə çatanda sevgilisinin qoynundan ayrılib tez yataqdan qalxdı, dəmir paltarını geydi, dəbilqəsini başına qoydu, qılıncını taxdı.

Messalanın qızı Valeriya da ağlaya-ağlaya yerindən qalxdı, Spartakın boynunu nəvazişlə qucaqlayıb, solğun üzünü sinəsinə qoydu, başını qaldırıb ona baxdı; Valeriyanın parlaq, qara gözlərində böyük bir şəfqət vardi. Bu anda o, yunan ilahəsindən də gözəldi. O qəhərlənən, titrek bir səslə dərdli-dərdli deyirdi:

– Yox, Spartak, yox, yox... getmə... bütün allahların xatirinə... qəlbinə yaxın olan əzizlərin xatırına... yalvarıram sənə... and verirəm sənə... getmə... Qladiatorların işi yoluna düşüb... onların igid sərkər-dələri var... Kriks... Qranik... Enomay... Onlar qladiatorlara başçılıq edər, sən yox... yox... yox!.. Spartak, sən burada qal... mənim nəva-zışım... Hədsiz sədaqətim... sonsuz məhəbbətim... sənin varlığını... şəfqətlə... sevinclə bürüyərək...

Spartak sevdiyi qadının qolları arasından çıxmağa çalışaraq deyirdi:

– Valeriya, mənim əzizim Valeriya... Ola bilməz ki, sən mənim alçaqlıq eləməyimi, biabırçı iş tutmağımı istəyəsən. Mən onu eləyə bilmərəm... eləyə bilmərəm... buna ixtiyarım yoxdur... O adamları ki, mən silah götürüb mübarizəyə çağırımişam... o adamlar ki, mənə inanıblar... məni gözləyirlər... məni öz yanlarına çağırırlar... mən onlara xəyanət edə bilərəmmi?.. Valeriya, sənə mən pərəstiş edirəm, lakin özüm kimi bədbəxt yoldaşlarımı xain çıxa bilmərəm... Sənə layiq olmamağı məndən tələb eləmə... məni məcbur eləmə ki, insanların gözündə, həm də öz gözümüzde mənfur bir adam olum... Öz füsunkarlığının gücü ilə məni mərdlikdən məhrum eləməyə çalışma, yaxşısı budur ki, mənə ürək ver, ruh ver, burax məni, burax gedim, mənim sevimli Valeriym!

Valeriya ümidsizlik içində öz sevgilisinə sıxlırdı. Spartak isə onun ağışundan xilas olmağa çalışırdı: otaqdan gah öpüş, gah da odlu yalvariş səsləri gəlirdi.

Nəhayət, Spartak rəngi qaçmış, gözləri yaşıla dolmuş halda, bütün mərdliyini toplayıb, öz-özünə üstün gelərək, Valeriyanın qolları arasından çıxdı, dərd əlindən gücdən düşmüş sevgilisini aparıb divana qoydu: Valeriya əlləri ilə üzünü örtərək hönkür-hönkür ağladı.

Spartak rabitəsiz sözlərlə ona ümid və təsəlli verə-verə dəmir paltarlarını geydi, dəbilqəsini başına qoydu, qılincını belinə bağladı, sevdiyi qadınla vidalaşmaq üçün onu son dəfə öpmək, sonra da getmək istədi. Lakin Valeriya birdən ayağa qalxdı, bir addım ataraq, ümidsiz halda qapı ağızında yıldızdı; sevgilisinin qıçlarını qucaqlayıb, hönkürtüdən boğula-boğula piçildədi:

– Spartak, mənim əzizim Spartak... mən, bax, burada hiss edirəm ki, – o öz ürəyini göstərdi, – səni bir daha görməyəcəyəm... Əgər getsən, məni bir daha görməyəcəksən... mən bunu bilişəm... mən bunu

hiss edirəm... Getmə... yox... bu gün getmə... bu gün getmə... bu gün getmə... yalvarıram sənə... sabah gedərsən... bu gün yox... and verirəm sənə... bu gün yox... bu gün yox... yalvarıram sənə!

– Getməyə bilmərəm, getməyə bilmərəm... gərək gedəm.

Valeriya əllerini ona sarı uzadaraq, yalvara-yalvara, get-gedə zəifləyən bir səslə deyirdi:

– Spartak... Spartak, yalvarıram sənə... qızımızın xatırınə... qızımızın xa...

Valeriya sözünü qurtarmamışdı ki, Spartak onu yerdən qaldırdı, əsəbi halda bağrına basdı, titrək dodaqlarını onun buz kimi soyuq dodaqlarına sıxaraq sözünü və hönkürtüsünü kəsdi.

Onlar bir-birinə sıxlaraq bir an tərəpənmədilər, onların ancaq birləşən nəfəslərinin səsi eşidilirdi.

Spartak özünü ələ alaraq nəvazışlı dedi:

– Valeriya, gözəl Valeriya!.. Mən öz qəlbimdə sənə səcdəgah qurdum, sən mənim yeganə ilahəmsən, ələ bir ilahə ki, qarşısında diz çöküb ona səcdə edirəm. Ən qorxunc, ən təhlükəli dəqiqələrdə sən mənə mərdlik və mətanət verirsən, səni düşünərkən məndə nəcib fikirlər oyanır, bu mənə böyük işlər üçün ilham verir. Valeriya, yoxsa sən istəyirsin ki, mən özümü şərəfsiz edim, bugünkü insanlar və gelecek nəsillər mənə nifrət eləsin?!

Valeriya piçildəyirdi:

– Yox... yox... mən sənin şərəfsiz olmağını istəmirəm... mən sənin böyük və şanlı olmağını istəyirəm... axı mən yazıq bir qadınnam... mənə rəhmin gəlsin... sabah get... bu gün yox... bu saat yox... belə tez getmə...

Valeriyanın solğun, ağlar üzü Spartakin sinəsində idi. O dərdli-dərdli, həm də şəfqətlə gülümseyərək piçildədi:

– Baş qoymağım bu yeri mənim əlimdən alma... Bura mənim üçün elə yaxşıdır... elə yaxşıdır...

Valeriya gözlərini yumdu, sanki bu xoş dəqiqədən daha çox həzz almaq istəyirdi. Üzdən solğun bir təbəssüm titrəyirdi; lakin onun üzü canlı bir qadın sifətindən daha artıq ölü üzünə oxşayırırdı.

Spartak əyilərək iztirab, şəfqət, sevgi dolu bir nəzərlə Valeriyyaya baxırdı; təhlükədən, ölüm dən qorxmayan bu böyük sərkərdənin mavi gözləri yaşıla doldu, sonra da bu iri yaş damcıları yanaqlarından

süzülərək dəmir geyiminin üstünə düşdü... Valeriya gözlərini açmadan, gücdən düşmüş halda piçıldıyırıdı:

— Spartak, bax mənə, bax... belə şəfqətlə... məhəbbətlə bax!.. Mən səni görürəm... gözlərimi açmadan da... görürəm... Nə aydın sima... nə gözəl gözlər — parlaq, mərhəmətli gözlər! Ah, mənim əzizim! Sən nə gözəlsən!

Bir neçə dəqiqə də belə keçdi. Spartak hər dəfə Valeriyani divanına aparmaq üçün qımlıdananda, Valeriya gözlərini açmadan boyunu daha bərk qucaqlayaraq astadan deyirdi:

— Yox... yox... tərpənmə!..

Zavallı rudiari həyecandan titrəyən səslə onun qulağına piçildədi:

— Vaxtdır, mən gərək gedəm... Sağlıqla qal... mənim Valeriyam! Valeriya qorxmuş halda gözlərini açdı:

— Yox, yox!.. Dayan!..

Spartak dinmədi. Valeriyanın gözəl başını əlləri içində alıb, alınını odlu busələrlə öpməyə başladı. Valeriya da bir uşaq kimi ona sıxlaraq deyirdi:

— Sən bu gecə getməyəcəksən, eləmi? Sabah gedərsən. Gecə... çöllər boş olur, özün də bilirsən ki, yaman qaranlıq olur... uğursuz sakitlik olur... gecə getmək çox qorxuludur... bunu fikirləşəndə məni titrəmə tutur... bütün bədənim əsir...

Doğrudan da, zavallı qadının bütün bədəni əsdi, sevgilisinə daha bərk sıxlıdı.

— Sabah!.. Səhər açılanda!.. Gün çıxanda, bütün təbiət oyananda... quşlar şən nəğmələr oxuyanda... məni bağırna basandan sonra... Postumiyanın qəşəng başını çox-çox öpəndən sonra... bax, bu zəncirli medalyonu tunikanın altından boynuna asandan sonra...

Valeriya ona boynundan asılmış, qaş-daşla zinətlənmiş, zərif, qızıl medalyonu göstərdi.

— Spartak, bu medalyonun içində qiymətli bir tilsim var, səni hər təhlükədən qoruyacaq... Tap, tap görünüm bunun içindəki nədir, bu tilsim nədir?

Spartak cavab vermirdi, ancaq gözlərini çekmədən bu gözəl qadına baxırdı; o da göz yaşları arasından gülümseyərək, xoş bir tənə ilə dedi:

— Ay naşükür! Ağlına gəlmir ki, orada nə ola bilər?

Medalyonu boynundan çıxarıb qapağını açdı:

— Buradakı qara saç ananındır, sarışın saç qızının!

Bunu deyib, medalyonun içindəki saçları Spartaka gösterdi. Spartak medalyonu Valeriyanın əlindən alıb dodaqlarına apardı, dənə-dənə öpdü.

Sonra da Valeriya medalyonu Spartakdan alıb öpdü, onu qladiatorun boynundan asdı:

— Bunu dəmir geyiminin, tunikanın altında, sinənin üstündə saxla, — bunun yeri oradır!

Dözülməz kədərdən Spartakın qəlbə sıxlıdı, o danışa bilmədi, ancaq sevgilisini bağırna basdı, iri göz yaşları yanaqlarından aşağı süzüldü.

Birdən silah səsi və bir neçə adəmin ucadan danışıği eşidildi; bu hay-küy villanın qabağında meydandan gəlirdi, Valeriya ilə Spartakın eşitdiyi səs də bu idi.

Onlar səslərini kəsib diqqətlə qulaq asmağa başladılar.

Kim isə çığırı-çığırı pozuq latin dilində deyirdi:

— Sizin kimi qudlurlara biz qapı açmarıq!

Bu sözün qabağında açıqlı-acıqlı deyirdilər:

— Acmazsınız, biz də evi yandırarıq!

Yenə birinci səs eşidildi:

— And olsun Kastora və Polluksa, sizi oxa basarıq!

Valeriya qorxaraq, böyük həyecan içində soruşdu:

— O nədir? Görəsən nə olub?

Spartak:

— Bəlkə mənim burada olduğumu biliblər.. — O Valeriyanın qolları arasından çıxmaga çalışırıdı, Valeriya isə bu qorxulu səsi eşidəndə Spartaka daha bərk sıxlıdı.

Bədbəxt qadın həyecan içində piçildədi:

— Çıxma... tərpənmə... yalvarıram sənə... Spartak... yalvarıram!..

— Onun meyit rəngli üzündə iztirab, qorxu və təşviş duyulurdu.

Qladiatorların rəhbəri astadan, lakin hiddətlə dedi:

— Deməli, sən istəyirsən ki, mən özümü diri-dirisi düşmənin əlinə verim! İstəyirsən ki, məni çarmixa çəkilmiş görəsən?

Valeriya dəhşətlə çıçırdı:

— Ah, yox... yox!.. And olsun cəhənnəmin bütün allahlarına!..

Sevgilisini qolları arasından buraxıb karıxmış halda geri çəkildi.

Qəti hərəkətlə Spartakın belindən asılmış ağır ispan qılincını dərtib çıxartdı, iki əli ilə onu güclə qaldırıb qələmətə uzatdı, danışığına möhkəmlik verməyə çalışaraq, güclə eşidilən səslə dedi:

– Əger mümkünse, özünü xilas elə... nəsibin ölməksə... əlində qılinc ol!

Spartak qılinci onun əlindən aldı:

– Təşəkkür edirəm!.. Təşəkkür edirəm, mənim Valeriyam!.. – deyib qapıya sarı getdi. Onun gözləri parıldayırdı.

Zavallı qadın qələmətə qucaqlayaraq, titrək səslə dedi:

– Əlvida!

Valeriyanın dodaqları birdən ağardı. Spartak hiss etdi ki, onun bədəni meyit kimi qolları üstə asila qaldı, başı cansız halda Spartakın ciyninə düşdü.

Spartak sevdiyi qadına böyük təşvişlə baxaraq, qırıq səslə uca-  
dan dedi:

– Valeriya!.. Valeriya!.. Əzizim Valeriya!.. – Onun bir az əvvəl hiddətdən qızaran üzü ağappaq ağardı.

– Sənə nə oldu?.. Yunona<sup>1</sup>, köməyimizə yet!.. Valeriya!.. Mənim gözelim, nə oldu sənə?.. Özünü elə al! Yalvarıram sənə!

Qılincını yere atıb, sevdiyi qadını qaldırdı, üsulluca aparıb divana qoydu, qarşısında diz çöküb, nəfəsi ilə, öpüşləri ilə onu isidə-isidə siğallamağa, ürək verməyə başladı.

Valeriya tərpənmirdi, onun nəvazişlərini hiss etmirdi, sanki bayılmamışdı, ölmüşdü. Dəhşətli bir fikir Spartakın beynini sarsırdı. Cəld yerindən qalxdı, qorxu dolu gözlərlə bu gözəl qadının üzünə baxdı: onun rəngi ağarmışdı, bu halda o daha gözəl görünürdü. Spartakın bütün bədəni əsirdi; o, Valeriyanın solğun dodaqlarına baxır, bu dodaqların tərpəndiyini görmək isteyirdi. Əlini onun sinəsinə qoydu, ürəyinin yavaş-yavaş, zəif halda vurdugu hiss etdi. Bir yüngüllük duyaraq ah çəkdi, Valeriyanın o biri otaqlarına açılan kiçik qapıya yürüüb pərdəni qaldırdı ve bir neçə dəfə çağırıdı:

– Sofroniya!.. Sofroniya!.. Tez bura gə!.. Sofroniya!..

Spartakın çıxməq istədiyi qapını yavaşça döydülər. Spartak qulaq asdı: bayırdan gələn hay-küy və bağırkı səsləri kəsildi, lakin elə o saat qapı yenə döyüldü, bir kişi qapı dalından deyirdi:

– Alicənab Valeriya!.. Mənim xanımım!..

<sup>1</sup> Yunona – qədim yunanların etiqadınca, ailə höyatını xilas edən ilahə

Spartak bir anda qılincını qaldırdı, qapını azca açaraq soruşdu:

– Nə isteyirsən?

Qoca müdər titrəyə-titrəyə, dili tutula-tutula dedi:

– Əlli atlı... burası... gəlib... – Onun gözləri az qalrıdı hədəqəsin-  
dən çıxsın; əlində tutduğu meşəlin işığında Spartaka diqqətle baxırdı.

– Onlar deyirlər... çıçırlılar... teləb edirlər ki... rəhbərlərini... qay-  
tarınlılar... deyirlər ki, sen Spartaksan!..

– Get de ki, bir dəqiqədən sonra onları yanındayam.

Spartak qapını şaqquşlu ilə örtdü: qoca təəccübədən və dəhşətdən sanki daşa dönmüşdü.

Valeriya hełə də divanda uzanıb qalmışdı, tərpənmirdi. Spartak ona yaxınlaşanda kəniz o biri qapıdan içəri girdi.

Spartak dedi:

– Get essensiya gətir, bir kəniz də çağır ki, xanımına kömək elə-  
sin, – o huşunu itirib.

– Ah mənim mərhamətli xanımım, ah mənim yazıq xanımım!

Spartak onun üstünə çıçırdı:

– Tez ol! Qaç! Boş-boş danışma!

Sofroniya yüyüre-yüyüre getdi, azca sonra iki başqa kənizle qayı-  
dib geldi. Onlar cürbəcür ətirli və tünd essensiya gətirdilər. Kənizlər əllərindən gələn nəvaziş göstərir, bayılmış xanımlarını huşa gətir-  
məyə çalışırdılar. Bir neçə dəqiqədən sonra Valeriyanın solğun bəni-  
zində yüngül qızartı göründü, tənəffüsü yavaş-yavaş qaydaya düşdü,  
dərindən nəfəs almağa başladı.

Spartak qollarını sinəsində çarpezlayıb durmuşdu; tərpənmirdi,  
gözlərini sevgilisindən çəkmirdi. Onun huşa gəldiyini görüb dərindən  
ah çəkdi, gözlərini yuxarı qaldırdı, – sanki allahlara şükür etmək iste-  
yirdi. Sonra kənizləri yola saldı, diz üstə çökdü, Valeriyanın divandan  
sanki cansız halda sallanan ağ əlini öpüb, ayağı qalxdı, uzun süren  
bir busə ilə ahnından öpüb, tez otaqdan çıxdı.

Bir dəqiqədə özünü meydançaya yetirdi: əlli atlı atlarının cilovundan tutub burada durmuşdu.

Spartak sərt soruşdu:

– Nə olub? Burada nə edirsiniz? Nə isteyirsiniz?

Atlı dəstəsinə komandanlıq edən dekuron dedi:

– Başçımız Mamilinin əmri ilə biz uzaqdan sənin ardınca gəlmi-  
şik, qorxduq ki...

Spartak çıktı:

– Minin atlara!

Bir anda əlli nəfər süvari sol əlləri ilə atların yalından yapışib üstünə sıçradılar, – atların hamısı adı, göy çulla çullanmışdı.

Villada az miqdarda qalmış qullar qorxa-qorxa, dinməz-söyləməz qapı ağızına toplaşmışdı, çoxu da qoca idi, əllərindəki məşəllərdən işiq düşürdü. Spartak onlara əmr etdi:

– Atımı getirin!

Qullardan üç-dördü tövləyə yürüüb, Spartakın qara atını getirdi. Spartak atını minib, qoca villa müdirləndən soruşdu:

– Oğlanlarının adı nədir?

– Ey böyük Spartak, dünən səhər sənə dediyim ağılsız sözlərə görə mənim uşaqlarımı cəzalandırma!

Spartak acıqlı-acıqlı çıktı:

– Alçaq qəlbli əclaf adam! Deməli, məni də sən özün kimi qorxaq, alçaq hesab eleyirsən? Mən o ığid cavanların adını ancaq ona görə soruşuram ki, onların qayğısına qalım, – onların atası olmağa sən heç layiq deyilsən!

– Bağışla məni, şanlı Spartak!.. Akvili, Atili... onların adları belədir... Libedinin oğlanları... Onlardan göz-qulaq ol, ey böyük sərkərdə, allahlar ve Yupiter səni öz pənahında saxlasın!

Spartak çıktı:

– Yaltaqların, alçaqların yeri cəhənnəm olsun! – Atını mahmızlayıb, süvarilərinə əmr etdi: – Dördnala – mars!

Onlar da, Spartakın ardınca, villanın darvazasına sarı gedən yolla, atlarını dördnala çapa-çapa uzaqlaşdırılar.

Valeriyanın qoca xidmətçiləri donub qalmışdı. Bir neçə dəqiqə keçdi, atların ayaq səsi get-gedə uzaqlaşaraq tamam itib-batıldıdan sonra onlar özlərinə gəldilər.

Valeriya kənizlərin köməyi ilə huşa gəlib, Spartakın getdiyiñi biləndə onun çəkdiyi əzabı, dərdi, tökdüyü göz yaşını təsvir etmək mümkün deyil.

Spartakı dərd bürümüşdü; bir az əvvəl duyduğu iztirab üzündə eks olunurdu, alnını qırışlar kəsirdi, o da atını mahmızlayırdı, sanki qəlbini parçalayan təşviş və kədər onun ardınca gəlirdi, o bundan qaçıb qurtarmaq isteyirdi. Atı qasırğa kimi uçurdu, dördnala çapa-çapa gələn atlalar ondan iki ox mənzilində geri qalmışdı.

Spartak ancaq Valeriyanı – huşa gəldikdən sonra onun necə dərd çəkəcəyini, göz yaşı tökəcəyini düşünürdü. O qeyri-ixtiyari olaraq, əsəbi hərəkətə atını mahmızlayırdı, at da burun pərlərini geniş açaraq, ağır nəfəs ala-alası, yəli havada dalgalana-dalgalana quş kimi uçurdu; burnundan bug çıxırdı.

Valeriyanın surəti Spartakın gözləri qabağından çəkilirdi, onu özündən uzaqlaşdırmaq istəyəndə Postumianın, bu gözəl, sarışın qızın dərrakə və qəşəng, zirəklik ifadə olunan üzü qarşısında canlanırdı: o eynən atasına oxşayırıdı, ancaq qara gözləri anasını xatırladırıdı. O, nə füsunkar qızdır! Nə mehribandır! Necə sevimlidir! Bax, o buradadır, Spartakın qabağındadır, totuq əllərini gülə-gülə ona sarı uzadır... Spartak da dərdli-dərdli düşünürdü: bəlkə, onu bir daha heç görməyəcəyəm... Yenə də bədbəxt atının qanlı böyürlərini düşünmədən mahmızlayırdı.

Kim bilir, Spartakın ağlına ayrı fikir gəlməsəydi, atın da, atının da başına nə iş gələcəkdi:

– Birdən Valeriya özünə gəlmədi? Ya, bəlkə, mənim qəfildən getməyimi eşidib, yenə huşunu itirdi, bu əvvəlkindən daha uzun sürdü, daha təhlükəli oldu? Bəlkə, xəstədir; xəstəliyi də ciddi xəstəlikdir? Ya birdən, – bu mümkün olan şey deyil, bu ola bilməz, bu gərək olmasın, – bu sevdiyim qadına böyük bədbəxtlik üz verib...

Bu fikir ağlına gələndə dizləri ilə atın böyürlərini gücü yetdikcə sıxıdı, cilovunu bərk çəkdi, bu nəcib heyvan o saat dayandı.

Az sonra yoldaşları özlərini Spartaka yetirdilər, atlarını onun arxa tərəfində saxladılar.

Spartak tutqun halda dedi:

– Mən gərək Messalanın villasına qayıdam, siz Labikə gedin.

– Yox!..

Sonra hamısı bir ağızdan dedi:

– Ola bilməz!

– Niyə axı? Kim bunu mənə qadağan eleyə bilər?

Bir neçə adamın səsi eşidildi:

– Biz!

Kim isə çıktı:

– Bizim sənə olan məhəbbətimiz!

Bir başqası əlavə etdi:

– Sənin namusun!

Bir neçəsi də çıçırlıdı:

- Sənin içdiyin and!
- Bizim işimiz, - bu iş sənsiz batar!
- Vəzifən! Sənin vəzifən!

Narazılıq ifadə edən səsler, intizamsız söylənilən sözler, bir ağızdan deyilən xahişlər eşidildi.

— Siz başa düşmürsünüz, and olsun qadir Yupiterə, orada ele bir qadın qalmışdır ki, mən ona pərəstiş edirəm. Balkə də, dərd indi onu öldürür... mən də bacarıb...

Dekurion dedi:

— Əger bədbəxtlik üz veribsə, o ölübsə, — qoy allahlar buna yol verməsin! Sən gedib onu xilas edə bilməzsən, özünü tələf elərsən. Əger sənin qorxun nahaqdırsa, onda ürəyin sakit olmaq üçün, onunda sakitliyi üçün ora bir çapar göndərmək kifayət edər. — Dekurionun səsində Spartakin dərdinə qaldığı, həm də böyük bir sədaqət duyulurdu.

— Deməli, özümü təhlükədən qoruyub, bir başqasını bu təhlükəyə salmalıyam? Yox! Qoy Olimpin bütün allahları şahid olsun, heç kəs deyə bilməz ki, mən belə bir alçaqlığa yol verə bilmərəm!

Athilardan biri ucadan və qəti dedi:

— Mən Messalanın villasına qayıdaram, heç bir təhlükəyə də düşmərəm.

— Bunu necə edərsən? Sən kimsən?

Süvari öz atında Spartaka yaxınlaşdı:

— Mən sənin sədaqətli adamlarından biriyəm, səndən ötrü canımı verməyə hazırlam. Mən təhlükəyə düşmərəm, ona görə ki, latinam, bu ölkəyə də yaxşı bələdəm, onun dilini də yaxşı bilirəm. Rast gəldiyim ilk kəndli daxmasında paltarını dəyişib, kəndli paltarı geyərəm, bir baş Valeriya Messalanın villasına gedərəm. Sən Nolaya çatana kimi mən sənə Valeriya haqqında etrafı xəbər getirərəm.

Spartak dedi:

— Yanılmıramsa, sən azad doğulmuş Rutilisən.

Atlı cavab verdi:

— Bəli, mən Rutiliyəm. Mən sevinirəm, mən fəxr edirəm ki, əldə etdiyin böyük qələbələrdən sonra sən məni on minlərlə qələbitərək arasında tanıdın!

Rutili qoçaq və ağıllı oğlandı, ona bel bağlamaq olardı, buna görə Spartak əsgərlərinin xahişini yerinə yetirib, Rutilinin təklifi ilə razılaşdı. Spartak dəstənin başında öz yoluna davam etdi. Çox keçmedi, onlar kiçik bir villaya çatdilar. Burada Rutili paltarını dəyişənə kimi Spartak villa sahibinin verdiyi mumlanmış taxta üstündə Valeriyaya yunanca nəvazişlə bir məktub yazıb Rutiliyə verdi. O da məktubu Valerianın öz əlinə verəcəyini vəd etdi.

Spartak bir qədər sakitləşdi, az sonra atını çapa-çapa qələbiylərlə bərabər yola düdü; bu yol Tuskuldən Labikə gedirdi.

Səhər açılanda Labikə çatdilar. Mamili iki yüz əlli atlı ilə onları orada səbirsizliklə gözləyirdi. Atlı dəstəsinin başçısı Mamili Spartaka məlumat verdi ki, bizim bir gün burada olmayıüz yerli əhalini bərk qorxuya salıb, buna görə belə məsləhət görürəm: havanın qaralmasını gözləyib dərhal buradan çıxaq, sürətli marşla Akvinə gedək.

Spartak Mamilinin bu ağıllı məsləhəti ilə razılaşdı, vaxt itirmədən, atlı dəstəsi ilə bərabər Labikə etrafındaki kiçik ordugahdan çıxıb, pretor yolu ilə Prenestaya sarı getdi. Səhər sol tərəfdə qaldı, atlilar sağa dönüb Latin yoluna çıxdılar. Onlar bütün günü və gecəni yol getdilər, ancaq hava açılanda Aletriye çatdilar. Atlar yorulub əldən düşmüşdü. Spartakin əmri ilə bütün günü burada dincəldiler.

Spartak ertəsi gün süretli marşla Ferentiniyə yollandı; gün çıxandan iki saat sonra ora çatdilar; elə o saat da Fregellaya yola düşdülər. Səbəbi də bu idi. Spartak Varininin Norbadakı qoşunundan qələbiylərlər ordugahına qaçan Roma legionerlərindən bildi ki, Labikə camatından bir çoxu Varininin yanına gəlib, Tuskul yaxınlığında bir dəstə qələbiylər atlı dəstəsini iki hissəyə bölmüş, bir hissəsini düşmənin ardınca Tuskula, bir hissəsini də Ferentiniyə göndərmiş: fikri də budur ki, yürüsdən qayıdan atlı qələbiylərlər dəstəsinin yolunu kəssin, onları Akvin ordugahına getməyə qoyması. İkinci dəstə indilərə özünü Ferentiniyə yetirər.

Buna görə Spartak dərhal Ferentiniyə çıxdı, Fregellaya çatana kimi atlalarını dincəlməyə qoymadı. Oradan da gecə yarısı hərəkət edib, səhər açılana Akvinə çatdı.

Rutili axşam qayıdib gəldi, Spartaka Valerianın səhhəti haqqında yaxşı xəbər, həm də Spartakin bir neçə sətirlik ehtirashlı məktubuna töhmətli, lakin xoş bir cavab gətirdi. Valeriya məktubunda sevgilisinə

yazırıcı ki, indi sənə, ordugahına, villa müdürü qoca Libedi vasitəsi ilə məktub yollayacağam. Dönə-dönə də xahiş edirdi ki, sən də mənə məktub yaz, həmin adamla göndər. Libedi xanımının hər bir arzusunu məmənuniyyətlə yerinə yetirməyə hazırlı, buna görə qladiatorlar ordugahına getmək təklifini çox həvəslə qəbul etdi, çünki burada öz oğullarını görüb bağrına basa bilərdi.

Spartak ertəsi gün Enomay, Bortoriks və başqa legion başçıları ilə məsləhətleşib, əvvəller qot etdikləri kimi, Akvindən çıxdı, iyirmi beş min qladiatorla Nolaya hərəkət edib, beş gündən sonra ora yetişdi. Nola ətrafindakı ordugahda iyirmi beş min qladiatorun bir neçə qələbə ilə şöhrət qazanan və Akvindən qayıdan yoldaşlarını necə şadlıqla qarşıladıqlarını təsvir etmək çətindir.

Nola ordugahdakı qladiatorlar üç gün şənlik elədilər, nəgmə oxudular.

Məzlumlar İttifaqı hərbi başçılarının şurası bu qərara gəldi ki, qladiatorlar qış burada qalsın: soyuqların düşməsi yaxınlaşırı, yağış və şiddetli qar yağacaqdı, buna görə Varini, tutaq ki, əvvəlkindən daha çox, daha qüvvətli qoşun toplaya bilsə də, Akvin ətrafindakı məglubiyyəti nəticəsində sıraları pozulmamış olsa da, hückum etmə-yəcəkdi, qladiatorların başçıları bunu bilirdi. Onlar bir şeyi də başa düşürdülər: Romaya hückum etmək də ağılsızlıq olardı, çünki Roma vaxtile Kanna ətrafında məglubiyyətə uğrasa da, o zamanın ən böyük sərkərdəsi Hannibal bir şey eleyə bilmədi, – Spartak isə Hannibalı Kirdən<sup>1</sup> və Makedoniyalı İsgəndərdən çox-çox yüksək tuturdu; hələ onda Roma tənəzzül içinde idi, karfagenlilər indiki qladiatorlardan daha əlverişli bir şəraitdə hərəkət edirdilər.

Qladiatorlar əvvəlki ordugahı tərk edib, dərin xəndəkli, hündür hasarlı daha geniş bir ordugah qurdular.

Qladiatorlar yeni ordugahda yerləşən kimi, Spartak legionları üşyan etmiş qladiatorların milliyyətinə görə təşkil etmək qərarına gəldi: germanları, qalları, frakiyalıları, yunanları, samnitləri ayrı-ayrı legionlarda birləşdirirdi, – bunu o çoxdan düşünürdü. Bu yeni bölgünə bəzi uyğunsuz cəhətləri də vardi: ayrı-ayrı legionlar arasında rəqabət və çekişmə də əmələ gelə bilərdi; lakin bunun çox böyük

<sup>1</sup> K ir (e.e. 558-529-cu illər) – İran padşahı. Qədim İran dövlətinin banisi. Babilistani, Midiyani, yunan müstəmləkələrini, Kiçik Asiya dövlətlərinin çoxunu zəbt etmiş, Hindistandan Egey dənizinə kimi bütün ölkələr onun hökmranlığı altında olmuşdur.

üstünlüyü də aydın görünürdü: hər legionda döyüşçülər daha six bir-ləşmiş olardı. Qladiatorlar rəhbərinin bundan başqa bir məqsədi də vardi, bu heç də əvvəlkindən az mühüm deyildi: o istəyirdi ki, qladiatorları milliyyətlərinə görə bölüşdurməklə hər legionun başında o milletdən olan komandan qoysun, – qladiatorların ona olan etibarını bu daha da artırırdı.

Hər gün ordugaha dəstə-dəstə yeni qladiatorlar gəlirdi, indi üşyançıların sayı əlli minə çatmışdı. Spartak onlardan on legion düzəltdi. Hər legionda beş min adam vardı. Germanlardan ibarət iki ilk legion Vilmirə və Merovedə tabe idi; onlardan Enomayın başçılığı altında birinci korpus düzəltdi. Üçüncü, dördüncü, beşinci, altıncı legionlar qallardan ibarətdi, özləri də Artoriksin, Bortoriksin, Arvininin və Brezovirin himayəsində idi, – bunlardan ikinci korpus təşkil etdi, Kriksi bu korpusa başçı qoydu. Tərkibində yunanlar olan yeddinci legiona epirli igid Fessaloni başçılıq edirdi. Qladiatorlardan və çoban-samnitlərdən ibarət səkkizinci legiona latin Rutili başçı təyin edildi. Doqquzuncu və onuncu legionlara frakiyalılar toplaşmışdı. Spartak onlara başçılıq etməyi iki frakiyalıya tapşırıdı: bunlar yunan təhsili almış çox mərd, cəsarətli, ağıllı, böyük iradəyə malik adamlardılar. Onlardan biri, yəni doqquzuncu legionun başçısı əlli yaşlı Mesembri idi. O bütün varlığı ilə Spartaka sədaqətli idi, tapşırığı can-başla yerinə yetirirdi, işə türək yandırırdı. Onuncu legionun başçısı cavan Aṛtak oldu, – frakiyalılar onu, Spartakdan sonra, ən cəsarətli qladiator hesab edirdilər. Yeddinci, səkkizinci, doqquzuncu, onuncu legiondan da illiriyalı Qranikin başçılığı altında üçüncü korpus yaradıldı. Bu otuz beş yaşlı illiriyalı ucaboylu, qarayanız, qarasaçlı, az danışan, qəşəng bir adamdı; həmişə ciddi və sakit olardı; Ravennadakı qladiatorlar məktəbinin on min qladiatoru içinde öz igidliyi ilə şöhrət qazanmışdı.

Spartak təxminən üç min atlidan ibarət süvari dəstəsini altı hissəyə böldü, komandanlığını da Mamiliyə tapşırıdı. Özü isə, mərhəmətli və şanlı bir sərkərdə olduğunu sübut etdiyindən, yenə də, əlli üç min qladiatorun sanki bir ağızdan çıxan gurultulu səsleri altında baş komandan seçildi.

Bələ bölgündən bir həftə sonra Spartak qoşunun rəsm-keçidini düzəltdi.

O adı hərbi geyimdə, adı çullu, adı cilovlu at belində düzənlilikdə görünəndə üç sıraya düzülmüş əlli üç min qələbənin bir ağızdan deyilən və göy gurultusu kimi nərildəyən alqış səsi yüksəldi.

— Eşq olsun Spartaka!

Bu gurultulu alqış səsi bir neçə dəfə əzəmetlə ucaldı. Səs kəsil-dikdən və qələbənin döyüş marşı — azadlıq himni əlindən sonra Enomay hündür, kəhər Apuliya attı üstündə qabağa gəldi, qoşunun birinci xətti qabağında dayanıb uca səslə dedi:

— Qələbə! Qulaq asın mənə!

Bütün sıralarda dərin sükut əmələ gəldi. Enomay azca susduqdan sonra əlavə etdi:

— Bizim ordumuz son nöqtəsinə qədər Roma ordusuna kimi qurulmuşdur, bəs onda niyə bizim baş rəhbərimizin, Roma qoşununun konsullarında olan fərqlənmə nişanı və şan-şövkəti yoxdur?

Kriks uca səslə dedi:

— Spartaka imperatora məxsus fərqlənmə nişanı verilsin!

Əlli üç min döyüşü bir ağızdan çıçırdı:

— Spartaka imperatora məxsus fərqlənmə nişanı verilsin!

Nəhayət, səs kəsildi. Spartakın həyecandan rəngi qaçmışdı. O danışmaq istədiyini işarə ilə bildirdi:

— Mənim silahdaşlarım, mənim kimi müsibətli, əziz qardaşlarım, bütün qəlbimlə sizə təşəkkür edirəm! Lakin mən heç bir fərqlənmə nişanı, heç bir şan-şövkət istəmirəm, bu mənə qəti surətdə lazımlı deyil. Biz ona görə qılınc ələ almamışqı ki, kiminsə üstünlüyünü təsdiq edək, kimə isə imtiyaz və şan-şövkət verək; biz ona görə vuruşuruq ki, azadlıq, hüquq, bərabərlik əldə edək.

Rutili çıçırdı:

— Sən bizim imperatorumuzsan! Sən öz fərasətinlə, igidliyinlə, öz ləyaqətinlə, qəlbinin, əqlinin fövqəladə keyfiyyəti ilə imperator oldun. Sən bizim imperatorumuzsan, sənin qələbələrin səni bu rütbəyə yüksəltdi! Sən bizim imperatorumuzsan, cünki bizim hamımızın arzumuz budur! Əgər sən şan-şöhrət istəmirsənse, onda biz tələb edirik: qoy bu şan-şövkət, bu şərəf bizə, bizim bayraqlarımıza verilsin, buna görə sən paludament geyməlisən, sənin qabağınca kontubernallar, liktorlar getməlidir.

Qələbənin tələb edirdi:

— Spartaka paludament!

Enomay, onun da ardınca bütün legionlar çıçırdılar:

— Kontubernallar, liktorlar!

Az sonra Kriks gur səsi ilə çıçırdı:

— Qoy Spartakın Akvin ətrafında əsir aldığı Roma liktorları fastsi ilə onun qabağınca getsin!

Kriksin bu tələbi elə şiddətli həyəcana, elə gurultulu alqışa səbəb oldu ki, sanki bundan yer titrədi, min-min adamdan yüksələn uğultu xeyli vaxt uzaq-uzaq dağlarda eks-səda verdi.

Doğrudan da, heç bir biclik bilməyən Kriksin təbii halda ağlına gələn bu fikir öz sadəliyi ilə elə əzəmetli idi ki, o, haqlı olaraq fövqəladə ruh yüksəkliyinə səbəb oldu. Əvvəller Qay Mari və Lutsi Sulla kimi ən məşhur Roma konsulları önündə gedən Roma liktorlarını romalıların nəzərində ən mənfur qələbənin qabağınca yeriməyə məcbur eləmək — Roma qürurunu alçaltmaq, həm də zavallı qulların insan ləyaqətinə malik olduğunu göstərmək deməkdir; bu, eyni zamanda dünyani zəbt edən lovğa fatehlərin məğrur legionları üzərində qələbənin əzəmətli günlərində həmişə təvazökar<sup>1</sup> olsa da, dəyişməsə də, legionların arzusuna qarşı çıxsa da, axırda onların qərarına əməl etməli oldu: Kriksin xüsusi tapşırığı ilə Pompeyada məşhur bir ustənin qayırdığı baha qiyamətli, çox gözəl gümüş zirehi əyninə geydi, incə naxışlı gümüş dəbilqəni başına qoydu, qızıl dəstəkli, dəstəyi qaş-daşla zinətlənmiş ispan qılıncını belinə bağladı, ən zərif yun parçadan hazırlanmış, üç barmaq enində zər haşiyəli, tünd-qırmızı plası ciyinə atdı.

Qələbənin rəhbəri imperator geyimində, qara at belində qoşun qabağına gələndə gurultulu alqış qopdu, hamı bir ağızdan çıçırdı:

— Səni təbrik edirik, Spartak-imperator!

İndi atın başında əvvəlki gün yüyən əvəzinə qəşəng gümüş cilov, üstündə gümüş haşiyəli gözəl, mavi çul vardi.

Buradakı iki qadın ağlayırdı. Lakin gözlərindən yaş gələn ancaq onlar deyildi: Spartakın da, Artoriksın də, minlərcə qələbənin təvazökar və mötədil olmuşdur (*Müəllifin qeydi*).

<sup>1</sup> Doğrudan da, bu fövqəladə insan o qədər necib, saf qəlbə malikdi ki, əldə etdiyi qüdret və əzəmet bir an da olsa fikrini dumanlaşdırırdı, xəyalında cah-colal hövəsi oyatmadı. Qələbələr, təriflər, şöhrət gözünü pərdələmədi, onu most etmədi. Plutarxin “Mark Krassin həyatı” əsərində aydın deyildi ki, Spartak na qədər zəfər qazansa da, həmişə öz arzularında təvazökar və mötədil olmuşdur (*Müəllifin qeydi*).

həyəcandan gözləri yaşarmışdı. İki qadın gözlərini ayırmadan diq-qatlı Spartaka baxırdı: belə igid döyüşülərin rəhbərini seyr edən bu gözlərdə vəsfə gəlməz bir məhəbbət var idi.

Qladiatorun bacısı öz qardaşına mavi, aydın, sakit gözlərilə baxırdı, bu baxışda bacının qardaşa olan təmiz, saf məhəbbəti ifadə olunur. Yunan qızının istək dolu parlaq gözlərində qəmginlik vardi, – bu gözlər ehtirasla alışib yanındı.

Akvin etrafındaki vuruşmada pretor Publi Varininin əsir alınmış altı liktoru göründü. Onları xüsusi çadırda, keşikçilərin nəzarəti altında saxlayırdılar. Dekan onları Spartakın qabağına gətirdi, – baş rəhbər nə vaxt atlı ya piyada bir yerə getsə, bu liktorlar fastsiləri ilə onun qabağınca irəliləməli idilər. Onlar əvvəllər də konsullara və pretorlara belə hörmət göstərirdilər.

Liktorların altısı da ucaboylu, uzunsaçlı, igid görünüşlü, vüqarlı adamları. Əyinlərində dəmir geyim üstündən, qaba yun parçadan tikilmiş, dizlerinə qədər enən qısa pləş vardı; pləş sol çıyinlərində qayıyla bağlanmışdı, hərəsi də, sol əli ilə çıyinə sıxaraq, bir dəstə fastsi tutmuşdu; müharibə vaxtı bunun içəinə balaca bir balta qoyulardı. Sağ əllerində qamçı vardi. Qladiatorlar liktorları görəndə böyük bir sevinclə bağışlıdılar. Səs-küy get-gedə artırdı. Axırda Spartak şeypurçulara əmr etdi ki, legionları nizam-intizama, sakit olmağa dəvət etsinlər.

Qladiatorların rəhbəri atdan düşdü, birinci korpusu təşkil edən iki german legionlarının önündən keçdi, liktorlar qabaqda gedirdi, Kriks, Qranik və Enomay da arxadan gəlirdi. Spartak döyüşülərin birinci xəttini gözdən keçirdi, silahlarını yaxşı saxladıqlarına, qayda-qanuna düzgün riayət etdiklərinə və döyüş intizamına görə onları təriflədi.

Liktorlar başlarını aşağı salıb gedirdilər: xəcaletdən onların sıfəti gah ağarrı, gah qızarırdı, qəzəblərini güclə saxlayırdılar.

Onlardan biri titrək səslə yavaşça dedi:

– Belə də biabırçılıq olar?! Belə də biabırçılıq olar? – Bu sözləri ancaq yanınca gedən yoldaşı eşidə bilərdi.

Yoldaşı da ona belə cavab verdi:

– Belə rüsvayçılığı görməkdənse, Akvin vuruşmasında ölsəydik, daha yaxşı olardı.

Liktorlardan birincisi ucaboylu, irigövdəli, qırx beş yaşlı bir adamdı; üzü gündən qaralmışdı, sərt ifadəli görünüşü vardi; adı Ottatsili idi. O birisi – ağ saçlı, qayışbaldır, hündür qoca idi; altmış yaşı olardı; üzü ariq və ciddi, burnu donqar idi; alnında enli bir çapıq yeri vardi; oynaq, boz gözlərində, həm də bütün simasında cəsarət və qüvvət duyulurdu; ona Simplitsian deyirdilər.

Liktorlar Spartakın qabağınca getməyə məcbur olduqda, cəsarət edib qladiator legionlarına ötəri bir nəzər saldılar: düşmənin üzündə qalibiyyət sevinci, dodaqlarında qalibiyyət təbəssümü gördülər, – bu, məğlub olanların ləyaqətini ayaq altına atır, onları düşmənin gözü önündə alçaldırdı.

Ottatsili xeyli susduqdan sonra, göz yaşı axan üzünü gizlince Simplitsiana çevirib piçildədi:

– Romanın əzəməti torpaqlara atıldı!

Qoca Simplitsian tutqun halda dedi:

– Romanın hamisi olan allahlar məni tezliklə bu əzabdan qurtaracaq. – Üzünün əsəbi titrəyişi onun iztirab çəkdiyini göstərirdi.

Spartak üç saat ərzində bütün legionları gözdən keçirdi, onları təriflədi, ruhen daha da yüksəldi, çox ciddi nizam-intizam saxlanmasının zəruri olduğunu söylədi, – çünkü nizam-intizam hər ordunun əsasını təşkil edir, onun qalibiyyət qazanmasına səbəb olur.

Rəsm-keçiddən sonra Spartak atına mindi, qılincını siyirb verdiyi işarə ilə şeypurlar çalındı. Onun əmri ilə legionlar bir neçə təlimi çox düzgün yerinə yetirdilər. Sonra üç korpus növbə ilə – əvvəl iti addımlarla, sonra da qarışış almaz bir həmlə ilə hücuma keçdilər, – bu zaman onların fil nərəltisini xatırladan “barra” döyüş bağırtısı göylərə yüksəldirdi. Üçüncü korpusun təlim hücumu qurtaran kimi legionlar təpə üstündə sıraya düzüldülər, sonra da nümunəvi surətdə rəhbərlərinin karşısından təntənə ilə keçdilər, yenə onu, imperatorlar kimi, ürəkdən alqışlayıb, ordugaha qayıtdılar.

Ən axırda Spartak ordugaha gəldi. Enomay, Kriks, Qranik, legionların başqa rəisləri onu müşayiət edirdi. Liktorlar yenə onun qabağınca gedirdilər.

Qladiatorlar təzə ordugah quranda Spartakdan gizlin rəhbərə layiq bir çadır düzəltmişdilər. Üşyançılar üçün belə təntənəli gündə Spartakın şərəfinə həmin çadırda ziyafət düzəltməyi də qərara almışdilar. Şənlikdə legionların on başçısı, rəhbərin üç köməkçisi, bir də

atlıların komandanı iştirak etməli idi. Şənlik çox sadə şəkildə qurulmalı, Spartakın narazılığına səbəb olmamalı idi, çünkü o lap cavanlığından, bütün ömrü boyu yeyib-içməkdə mötədil olmuşdu, indi də gurultulu, təntənəli qonaqlılardan xoşu gəlməzdi; bunu da məşhur bir sərkərdə kimi öz şərəfini artırmaq üçün deyil, xasiyyətinə, vərdişlərinə görə, eyş-işrətə, sərxaşluğa həvəs göstərmədiyi üçün xoşlamazdı.

Çağırılan adamlar da çox yeyib-içməkdən özlərini saxlayırdılar. Lakin bu onlardan çıxunun iştahasına uyğun gəlmirdi: yoxsa Enomayda, Bortoriks də, Vilmir də, Brezovir də, Rutili də və bir çoxları da lap məmənnüyyətlə könülləri istədiyi qədər yeyib-içərdilər. Bununla belə, onların arasında səmimi, dostcasına söhbət gedirdi, hamısı lap ürəkdən sevinirdilər.

Rutili qonaqlığın sonunda tsekub şərabı köpüklənən qədəhini əlinə alıb ayağa qalxdı. Yoldaşlarına da qədəhlərini götürüb qalxmalarını təklif etdi. O öz qədəhini yuxarı qaldıraraq, həyəcanla uca-dan dedi:

– İçək bunu qulların azadlığı, məzlumların qalibiyəti, bizim məglubedilməz, igid qladiatoriumuz Spartakın şərəfinə!

Qonaqlıqda olanların alqışı altında şərabı içdi, yoldaşları da onun kimi qədəhini boşaltdı. Yalnız Spartak şərabını ancaq dodaqlarına toxundurdu.

Alqış gurultuları kəsildikdən sonra Spartak da qədəhi yuxarı qaldırıb, aydın, qüvvətli səslə dedi:

– İçək Xilaskar Yupiterin şərəfinə! Təmiz, qüsursuz azadlıq ilahəsinin şərəfinə! Qoy o, ilahi nəzərini bizdən əsirgeməsin, yolu-muza işıq saçın, bizi öz himayəsi altında saxlaşın! Qoy o, Olimpdə yaşayan bütün allahlar qarşısında bizi müdafiə eləsin!

Qallar və germanlar Yupiterə, yunanların, romalıların başqa allah-larına inanmasalar da qədəhlərini içdilər. Enomay Odin allahını köməyə çağırıb sağlıq dedi; Kriks söylədiyi sağlıqda qoşuna, qladiatorların müqəddəs işinə Gezin inayət göstərməsini arzu etdi. Nəha-yət, epikürçü və heç bir allaha inanmayan epirlə Fessaloni ayağa qalxbıd dedi:

– Mən sizin etiqadınıza hörmət bəsləyirəm... və sizə qibtə edi-rəm... Amma onlara inanmiram, çünkü allahlar qara camaatin qorxu-dan uydurduğu şeylərdir, – ilahi Epikür təlimində belə deyir. Baş-

mıza müsibət gələndə dinə, təbiətin fövqündə olan qüvvələrə el atmaq, bu yolla özümüzə ürək vermək, təsəlli tapmaq pis olmur! Lakin adam inananda ki, təbiət özü hər şeyi yaradır və məhv edir, hər şeydə də – bize məlum olmayan – öz qüvvəsindən istifadə edir, – onda allah deyilən şeye inanmaq olarmı? İcazə verin, dostlar, bizim bu müqəddəs işimizi mən öz təsəvvürüm və əqidəm nöqtəyi-nəzərindən alqışlayım!

Azca susduqdan sonra əlavə etdi:

– İçək qladiatorlar ordugahındakı könüllər dostluğunun, yenilməz ürəklərin, qılıncın şərəfinə!

Həmi epikürçünün söylədiyi sağlıq qoşulub qədəhlərini boşaltdı, sonra yenə də oturub, ürəkaçan, şirin söhbət etdilər.

Mirtsə qonaqlığa başçılıq edirdi, özü isə qonaqlarla oturmurdı. O, mavi rəngli ensiz gümüşü zolaqlı kətandan tikilmiş qəşəng peplum geymişdi; kənarda durub, gözlerini ayırmadan, şanlı qələbələrinin bayramı edilən qardaşına məhəbbət və nəvazişlə baxırdı. Çoxdan bəri ancaq göz yaşı görünən, həmişə solğun və kədərlə olan üzündə bu gün sevinc və xoşbəxtlik duyulurdu. Lakin bu xoşbəxtliyin necə ötəri olduğunu, qəlbindəki gizli iztirabı və kədəri necə pis gizlətdiyini anlamaq çətin deyildi.

Artoriks Mirtsaya məhəbbət dolu nəzərlə baxırdı, sanki mehriban baxışları ilə onu təqib edirdi. Mirtsə da arabir, sanki iradesi eleyhinə olaraq, oğrun-oğrun bu ləyaqətli cavana göz qoyurdu. Artoriks son günlərdə solmuş və ariqlamışdı; qelbini dolduran, Mirtsanın cavabsız qoymuş məhəbbəti ona əzab verirdi, bir an da olsa onu rahat qoymurdu, xəstəlik kimi sağlam canını üzürdü.

Artoriks heç kəsə fikir vermirdi, oraya yiğışan qonaqların şirin, xoş söhbətində iştirak etmirdi; sakitcə oturub, dinməz-söyləməz Mirtsaya, Mirtsə da gözünü çəkmədən qardaşına baxırdı. Mirtsə Spartaka sədaqətli olduğundan, onunla son dərəcə fəxr etdiyindən Artoriks qəlbində daha da yüksəlirdi, nəzərində daha gözəl olurdu. Artoriks qızı çox baxdı, birdən həyəcan coşqunuğu içinde utancaqlığını unudub, heç gözlənilmədiyi halda, qədəhini qaldırdı:

– İçək dostlar, bizim əziz rəhbərimizin sevimli bacısı Mirtsanın xoşbəxtliyi şərəfinə!

Həmi içdi; bu zaman oğlanın qızardığını Mirtsadan başqa heç kəs görmədi. Artoriks Mirtsanın adını çəkəndə qız diksinib, cəld ona

sarı döndü və sanki qeyri-şüuri olaraq, minnətdarlıqla, eyni zamanda məzəmmətlə ona nəzər saldı. Mirtsə həmişə Artoriksə münasibətində təmkinli olmağı qot etmişdi, lakin indi bu hüdudu aşdığını anlayaraq bərk qızardı, utanıb başını aşağı saldı. Bir daha başını qaldırıb qonaqlardan heç birinə baxmadı, yerindən tərpənmədi, bircə kəlmə də söz demədi.

Qonaqlıq bir saat davam etdi. Onlar səhbət edir, zarafatlaşır, hazırlıq edərək gülüşürdülər, — səmimi dostlar arasında səhbət həmişə belə olur.

Spartakın dostları onunla görüşüb ayrılanca günəş qıruba enirdi. Spartak təbiəti etibar ilə düşünməyə, xəyala dalmağa meyl etdiyindən qonaqları ötürəndən sonra çadırın ağızında xeyli dayanıb, qələbətorların bu nəhəng ordugahını gözdən keçirdi, günün batmasını seyr etdi.

Başında cürbəcür fikirlər dolaşındı. O, sehri “azadlıq” sözünün əzəməti barədə düşünürdü: bu söz — zülm altında əzilən, bütün hüquqlardan, ümidi, gələcəkdən məhrum edilən, düşdükleri rəzalet içində kobudlaşan, insanlıq simasını itirən əlli min qələbətoru bir ildən də az vaxtda ayağa qaldırdı. “Azadlıq” sözü onları dünyadan ən yaxşı əsgəri etdi, onların qəlbində böyük qəhrəmanlıq, fədakarlıq, ləyaqətinə anlamaq hissələrini oyatdı. Spartak bu sözün ecazkar, sehri mahiyyətini düşünürdü; bu söz onu, — zavallı, mənfur bir qələbətor ikən düşmən üçün dəhşətli, şanlı bir qoşunun şücaətli rəhbəri etdi. Bu söz onun iradəsini elə möhkəmləndirdi ki, o özündə hər bir ehtirasa, hətta Valeriyaya olan böyük, nəcib hissinə də qalib gələ bildi, — Valeriyani o öz canından min qat artıq isteyirdi, lakin bu sevgi bütün həyatını həsr etdiyi müqəddəs işdən qüvvətli deyildi!

Valeriya! Bu nəcib qadın mənsub olduğu aristokrat təbəqəsinin bütün mövhumi fikirlərinə, ənənələrinə meydan oxudu, öz zadəganlığına etinasızlıq göstərdi, vətəndaşlarının həqarətindən, qohum-əqrəbasının nifrətindən çəkinmədən, qüdrətli məhəbbətin coşqun ehtirasında qəlbini, ismətini, bütün varlığını Spartaka bəxş etdi.

Valeriya ona sevimli bir övladın atası olmaq xoşbəxtliyini verdi; həyatını onunla bağlayaraq, gözəl gələcəyə qovuşmaq, bəlkə də, xoşbəxt olmaq ümidiindən həmişəlik üz döndərdi: Spartak öz-özünü aldatmirdi, başa düşürdü ki, eger o sonralar da Roma legionerlərinə qalib gəlib, qarşıda duran bir çox təhlükələrdən sağ-salamat çıxşa da, məqsədinə çatıb, əldə etdiyi qalibiyyəti şərəfli bir sülhdə möh-

kəmləndirə bilsə də, onun üçün ən böyük xoşbəxtlik — nifrətdən qaçıb gizlənmək imkanı olacaqdır. Onun fikrinə, hissinə hakim kəsilən Valeriya isə orada yoxsulluq içinde yaşayacaq, heç kəs tərəfindən tanınmayacaq. Lakin sərvət və dəbdəbə içinde doğulan, cah-cəlala, ehtişama vərdiş edən, ən məşhur patrisi ailəsindən olan bir Roma xanımı buna dözə bilərmi?

Qələbətorlar rəhbəri belə düşüncələr içində qəlbinin vərdiş etmədiyi bir kədərdən sıxıldığını hiss etdi; bu yenilməz, metanətli döyüşü ruhdan düşdü; bəlkə də, o bir daha Valeriyani, Postumiyani görməyəcəkdi... Boğazı qəhərləndi, əlini üzünə çekəndə gözlərinin yaşıdan islandığını hiss etdi; onun gözlərindən, özü duymadan, yaşı axırmış. Ancaq qadınlara əfv olunan belə zəiflik üstündə öz-özünə acığı tutdu, özünü ələ alıb, iti addımlarla ən yaxındakı kvestoriye<sup>1</sup> sarı irəlilədi. Kvestorini də həyecan内在də keçib, ordugahın geniş, boş hissəsinə getdi; burası, romalılarda olduğu kimi, pretoridən, kvestoridən və forumdan kənardı idi. Dikuma qapısına qədər uzanan bu yer müttəfiqlərin və təsadüfən köməyə gələnlərin çadırları üçün idi.

Nola ətrafında qurulan geniş ordugahın həmin yerində, öz ağalarının əlindən qaçıb üşyançıların yanına gələn qələbətorlar və qullar üçün də çadır qurulmuşdu; burada onlar legionlardan birinin koqortasındaki manipulaya qeyd olunana kimi qalırdı. Evtibidanın da çadırı burada idi, Akvin ətrafında əsir alınan altı liktor da başqa bir çadırda, keşikçilərin nəzarəti altında yaşayırdı.

Spartak burada, təkbaşına ətrafi bürüyən qaranlıqda yeyin-yeyin, xeyli o baş-bu başa gəzisi, sanki daxili bir təşviş onu qovurdu; konar-dan onu görən olmazdı. Ağır-agır nəfəs alır, sinəsindən iniltiler qopurdu; bu iniltilər yırtıcı heyvanın boğuq nəriltisinə oxşayırırdı; elə bil ki, bu yeyin gəzintidən bir yüngüllük hiss edirdi. O yavaş-yavaş özünə gəldi. Yerişi adı qaydaya düşdü; sakitləşdi; başqa fikirlərə daldı, — bayaqkı fikirləri bundan daha ağırdı.

O yenə də düşünə-düşünə çox gəzişdi. Gecə yarısına kimi bu nəhəng ordugahın hər yerində əlli min qayğısız, gümrah, dəliqənlə qələbətor o tərəf-bu tərəfə gedib-gəlirdi, yeyib-içirdi, gurultulu şənlik qoparırdı, qələbələrini tərifləyərək şadlıq edirdi, lakin indi hər yerə dərin sükut çökmüşdü.

<sup>1</sup> Kvestori — kvestor (qoşun intendantı və xəzinədarı) və intendant anbarları üçün baş komandanın çadırı yaxınlığında ayrılan yero deyilərdi (*Müəllisin qeydi*).

Səs-küy yavaş-yavaş kəsildikdən sonra Spartakın qulağına danışq səsi geldi, deyilən anlaşılmaz sözlər aydın eşidilirdi: çadırlardan birində kim isə astadan danişirdi. Bu çadır hər gün özləri kimi müsibətli yoldaşlarının yanına gələn qladiatorların və qulların çadırlarından biri idi. Sakitlik içində daha aydın eşidilən bu sözler Spartakın diqqətini cəlb etdi. Qladiatorların rəhbəri həmin çadırın yanında dayandı; çadırın qapısı o biri tərəfdə idi. Spartak diqqətlə qulaq asdı: kim isə çox gözəl latin dilində sərt, qüvvətli bir səslə deyirdi:

— Simplitsian, sən doğru deyirsen, tale bizi biabırçı vəziyyətə salıb, biz buna layiq deyilik. Belə böyük müsibətə düşməkdə təqsirimiz varmı? Pretor Varinini Spartakın şiddətli zərbəsindən xilas etmək üçün biz, ölümdən qorxmayıb, igidliklə vuruşmadıqmı? O səni vurub yıldı... Mən yaralandım... Biz əsir düşdük, hədsiz-hesabsız düşmən bize üstün gəldi! Biz nə edə bilərdik? Böyük allahlar bu vaxta qədər şanlı Roma qartallarını taleyin bütün dönük-lüyündən mühafizə etdiyi halda, indi Romadan üz döndəribse, onların mənfur qladiatorun qabağından biabırcasına qaçmasına yol veribsə, buna bizim kimi miskin adamlar nə edə bilərdi?

Kim isə qorxu duyulan boğuq, xırılılı səslə yavaşça dedi:

— Ottatsili, ehtiyatlı ol, bir fikirləş gör nə danişırsan, necə danişısan, keşikçi səsini eşidər, dilindən bəlaya düşərik.

Bir başqası sərt və ciddi səslə ona cavab verdi; lakin bu bayaqkı adamın səsi deyildi:

— Ah, sən susacaqsan, ya yox?! Sus, Memmi, bu qorxaqlığından utan!

Ottatsili deyilən adam yenə danişdı:

— Bir də ki, keşikçi latınca bircə söz də bilmir... O kobud, barbar qalldır. Güman edirəm ki, heç öz dilini də bilmir...

Danişan üç adamın sonuncusu ciddi, sərt bir ifadə ilə onun sözünü kəsdi:

— Sən düzgün danişırsan. O alçaq qladiator bizim dilimizi bilsə də, sənin sözündən belə çıxır ki, biz gərək Roma vətəndaşına layiq sözlər danişmaqdan çəkinək? Bu nə murdar qorxaqlıqdır! And olsun Regil gölü<sup>1</sup> ətrafında bizdən ötrü latınlarla vuruşan Roma hamiləri

<sup>1</sup> R e g i l g ö l ü – Roma əfsanəsinə görə, Kastor və Polluks, Roma tarixinin 257-ci ilində, Regil gölü ətrafında romalılardan ötrü latınlarla vuruşmuşdur (*Müəllifin qeydi*).

Kastora və Polluksa, sən özün döyüş meydanlarında azı bir əlli dəfə ölmələ üz-üzə gəlməmisənmi? Alçaq qladiatorun qabağında konsul fastsisi ilə yeriməyə məcbur olub, belə biabırçı vəziyyətə düşməkdənse, ölmək yaxşı deyilmə?

Danişan adam susdu. Spartak çadırı yaxınlaşdı, bildi ki, Publi Varininin əsir alınmış altı liktoru bu çadırda keşikçilərin nəzarəti altındadır.

Bir az sükutdan sonra yenə də liktor Simplitsianın səsi eşidildi:

— Ah, and olsun on iki Razılıq allahlarına! And olsun Xilaskar Yupiterə! And olsun Kviran xalqının hamisi Marsa! Mənim heç ağlıma da gəlməzdi ki, altmış iki yaşimdə belə biabırçılıqda iştirak edəcəyəm! Mənim on altı yaşım olanda, Roma tarixinin altı yüz otuz beşinci ilində konsul Lutsi Setsili Metellin başçılığı altında vuruşmuşam. Lutsi Metell dalmatlara qalib gelmiş konsul idi. Sonra da Numidiyalı Kvint Setsili Metellin, daha sonra şanlı Qay Marinin başçılığı altında Afrikada Yuqurta ilə vuruşmuşam. Tevtonlar və kimvrlərlə olan vuruşmalarda, onların darmadağın edilməsində iştirak eləmişəm. Arpinin möglubedilməz övladının zəfer arabası ardına getmişəm. O daha çox ona görə şöhrət qazanmışdı ki, zəncirlənmiş iki padşah – Yuqurta ilə Bokx onun ardına yeriyirmiş. Səkkiz dəfə yaralanmışam, buna görə mənə iki mülki çələng verdilər. Vətən qarşısında xidmətlərimə görə məni liktorlar korpusuna yazdırılar. Yeddi dəfə, axırıncı dəfə də altı yüz əlli üçüncü ildə konsul seçilmək şərəfinə nail olan Qay Maridən başlamış, bu il konsul seçilən Lutsi Litsini Lukull və Mark Avreli Kotta kimi, iyirmi altı il bütün Roma konsullarının qabağınca getmişəm. And olsun Herkules! İndi mən elə bir qladiatorun qabağınca getməliyəm ki, onu öz gözümlə sirk meydançasında biabırçı tamaşalarda iştirak edən görmüşəm, belə şey olar? Yox, and olsun bütün allahlara, buna dözməyə mənim gücüm çatmaz... bu, taleyin çox amansız zərbəsidir... Mən taleyə boyun eyni bilmərəm... buna tab getirə bilmərəm...

Liktorun səsində böyük ümidsizlik duyulurdu, – Spartak bundan mütəəssir oldu. Onun fikrincə, bu qoca naməlum əsgərin kədərində elə ləyaqət, elə nəcib tekəbbür, elə sərt əzəmet vardi ki, bu ona qarşı hüsn-təvəccöh və hörmət doğururdu, həm də o buna layiqdi.

Liktor Ottatsili bir az susduqdan sonra Simplitsiandan soruşdu:

– Axı, nə olsun ki? Allahların tədbiri əleyhinə nə edə bilərsən və nə etmek isteyirsən? Taleyin dönüklüyü ilə, qara bəxtimizlə sən necə mübarizə edə bilərsən? Taleyin göndərdiyi, nə sənin, nə bizim layiq olmadığımız bu bədbəxtliyə, rüsvayçılığa dözməkdən başqa ayrı əlacımız yoxdur...

Simplitsian təkəbbürlə dedi:

– And olsun göyün, cəhennəmin allahlarına, mən romalının məğrur başını belə düzülməz rüsvayçılığın qabağında əymərəm, haqsızlıq edən taleyə tabe olmaram! Mən romaliyam, allahlar mənə Tibr sahilində doğulmaq xoşbəxtliyini qismət elədi, belə bir adamı layiq olmayı hərəkətdən ölüm xilas edə bilər...

Spartak çadırda gələn çığırtını eşitdi: beş liktor dəhşətlə çıçırmışdı. Oraya yürüən adamların ayaq səsi, başqa səslər və həyecanlı sözlər eşidildi:

- Ah, sən nə elədin?!
- Bədbəxt Simplitsian!
- Bəli, bu xalis romalı id!
- Kömək eləyin, ona kömək eləyin!
- Köməyə gəlin, köməyə gəlin!
- Qaldır onu! Bu tərəfdən yapış!
- Bura qoy!

Spartak bir anda hərləniib, çadırın ağızına gəldi. Yan çadırda əsirlərin keşiyini çəkən qladiotorlar də çığırtını eşidib oraya yürüşdülər.

Spartak çıçıraq dedi:

- Mənə yol verin!

Qladiotorlar hörmətlə yana çəkilib, rəhbərlərinə yol verdilər. Spartak içəri girəndə dəhşətli bir mənzərə gördü. Qoca Simplitsian bəlim yığını üstündə yixilib qalmışdı, qalan beş liktor da onun başına yiğmişdi. Simplitsianın ağ tunikası cirilmiş və tamam qana bulanmışdı: qan sol döşü altındaki dərin yaradan – indicə vurdugu xəncərin yerindən axırdı. Liktorlardan biri yerdən nazik, iti xəncər götürüb əlində tutmuşdu, – Simplitsian bunu dəstəyinə kimi ürəyinə soxmuşdu.

Qan onun yarasından axıb töküldü; bu cəsarətli qoca liktorun gündən qaralmış üzünə sürətlə ölüm solğunluğu çökürdü; lakin sakit,

sərt sıfətində birçə əzələ də tərpənmirdi, birçə hərəkət də onun peşman olduğunu, əzab çekdiyini göstərmirdi.

Spartak hörmət ifadə olunan bir təəccübə bu ölü adama baxaraq, həyecandan titrəyən səslə dedi:

– Mərd qoca, nə elədin?! Fastsi ilə mənim qabağında getmək sənə ağır gəlirdisə, niyə məndən xahiş eləmədin ki, səni bu işdən azad eləyim?.. Qüvvəti adam həmişə qüvvəti adamin vəziyyətini başa düşər, mən də sənin vəziyyətini başa düşordim, mən də...

Ölü adam zəifləyən səslə, vüqarla dedi:

– Qullar azad adamların vəziyyətini başa düşməz.

Spartak başını yırğaladı, qocaya yazıçı gələrək, acı-acı gülüməsdi:

– Ey böyük insan kimi doğulan, lakin təbiyə olunduğu mühitin puç fikirləri, pis adətləri, boş iddiaları içinde xirdalanıb dayazlaşan adam!.. Yer üzündəki insanlar arasında kim belə bölgünü qoydu: kim onları qullar, azad insanlar deyə iki yerə böldü? Romalılar Frakiyanı tutana kimi mən azad deyildimmi? Akvin ətrafindakı vuruşmada məğlub olandan sonra sən də mənim kimi qul ola bilməzdinmi?

– Barbar... sən anlamırsan ki... ölməz allahlar... bütün xalqlara hakim olmaq səlahiyyətini romalılara vermişdir... burada olmağınla mənim son dəqiqliklərimdə əhvalımı pozma...

Yoldaşları tunikalarından cirdiqları şülemlərlə onun yarasını bağlamaq isteyirdilər, Simplitsian hər iki əli ilə onları kənar edir, canvermə xırıltısından boğula-boğula deyirdi:

– Nahaqdır... Zərbə... düz yerinə düşmüdü... buna müvəffəq olmasaydım... sabah bir də təkrar elərdim... Marinin, Sullanın... qabağınca gedən Roma liktoru... qladiotorun qabağınca getməklə... öz fastsisini bədnəm eləməz... nahaqdır... nahaq...

Başını geri ataraq yerə düşüb öldü.

Qladiotorlardan biri astadan dedi:

- Ay axmaq qoca!

Spartak sərt dedi:

– Yox, bu, hörmətə layiq qocadır! – Spartakin rəngi qaçmışdı, üzündə ciddi və düşüncəli ifadə vardı. – O böyük qəlbli insandı! O, öz ölümü ilə sübut edə bilərdi ki, belə adamları olan bir xalqın, doğrudan da, dünyaya hökmranlıq etməyə haqqı vardır!

## SPARTAK BAŞQA BİR PRETORUN DA QOŞUNUNU DARMADAĞIN EDİR VƏ BÖYÜK EHTİRASA ÜSTÜN GƏLİR

Akvin etrafında pretor Publi Varininin məglubiyətindən sonra Kampanyada əmələ gələn vəziyyət Afrika və Asiyada qalibiyət qazanan iddialı şəxsləri bir qədər qorxuya saldı. Roma Mitridatla və Sertori ilə müharibə etsə də, qələbiatorların üşyənindən çox narahat olmağa, ona ciddi fikir verməyə başladı. Əlli min silahlı qələbiator bir neçə əhəmiyyətsiz şəhərdən başqa, bütün Kampanya əyalətini tutmuşdu, orada Romanın nüfuzu və hakimiyyəti kökündən sarsılmışdı. İndi hamı, xecalətdən utanıb-qızarsa da, etiraf etməyə məcbur olmuşdu ki, qələbiatorlara başçılıq edən adam çox şücaətli, mərd, hətta müəyyən derecədə təcrübəli sərkərdədir. Romanın astanası hesab edilən Samniya ilə Latiani qorxu altına alan əlli min qələbiator çox ciddi təhlükə idi. Bundan sonra onunla mübarizəyə xırda şey kimi baxmaq, ona dözülməz laqeydiliklə yanaşmaq olmazdı.

Bu il toplaşan komitsiyalarda Roma senati bir səslə Siciliyanı idarə etməyi və Romanın adını ləkələyən qələbiatorlar üşyənini yatırmağı pretor Publi Variniyə deyil, patrisi Qay Anfidi Orestə tapşırıldı.

Qay Anfidi Orest qırx beş yaşlı, hərbi işdə çox təcrübəli bir adamdı. Bir çox iller tribun, üç il kvestor, Sullanın hökmədarlığı vaxtında pretor seçilmişdi. O öz igidliyi, ağlı, gələcəyi görmə qabiliyyəti ilə həm plebeylər arasında, həm də senatda böyük şöhrət və etibar qazanmışdı.

Əvvəlki beş fəsildə söylənilən hadisələrin baş verdiyi vaxtdan sonra, 681-ci ilin ilk aylarında Qay Anfidi Orest yeni konsulların - Terentsi Varron Lukullun və Qay Kassi Varın razılığı ilə üç legiondan ibarət güclü qoşun yığıdı. Legionlardan biri romalılardan, biri italiyalılardan, üçüncüsü də dalmatlardan və illiriyalılardan ibarətdi. Bu üç legionda iyirmi min adam vardı. Akvin etrafındaki məglubiyətdən qaćıb qurtaran on min əsgəri də Orest öz qoşununa daxil etdi. Bu qayda ilə otuzminlik qoşunu oldu. Latiyada onlara təlim verdi. Yaz girəndə bu ordu ilə Spartakın qüvvəsini darmadağın etmək ümidində idi.

Yaz gəldi, özü ilə də günəşin hər tərəfə saçdığı istiliyi, göylərin şəffaf maviliyini, gülərin məstedici ətrini, xoş qoxulu otların bəzəklə xalisını gətirdi. Quşlar öz nəğməsi ilə baharı tərənnüm etdi; bu nəğmələrdə onların sırlı məhəbbəti, məhəbbət təranəsi səsləndi. Bu zaman Roma qoşunu ilə qələbiatorlar qoşunu, İtaliyanın yaşıllanmış çöllərini insan qanı ilə suvarmaq üçün, biri Latiyadan, o birisi də Kampanyadan eyni vaxtda hərəkətə gəldi.

Pretor Anfidi Orest Norbadan çıxıb Appi yolu ilə Fundiyə səri getdi. Ona xəber gətirdilər ki, Spartak Domitsi yolu ilə Liternodan irəliləyir. Orest bunu biləndə Fundi ətrafında ordugah qurub, orada qaldı, özü də elə mövqə tutdu ki, bu ona altıminlik qüvvətli atlı dəstəsini dərhal işə salıb, vuruşmaq imkanını verdi.

Spartak bir neçə gündən sonra Formiyə çatdı, iki təpə üstündə ordugah salıb yerləşdi, bu qayda ilə Appi yolunu nəzarət altına alan hakim bir mövqə tutdu. Sonra da düşmənin mövqeyini yoxlamaq, nə fikirdə olduğunu bilmək üçün üç yüz atlısı ilə onların ordugahına yaxınlaşdı.

Lakin pretor Anfidi Orest Spartakla vuruşan əvvəlki sərkərdələrdən hərbi işdə daha bilikli və təcrübəli olduğundan, elə o saat altıminlik qüvvətli atlı qoşunu ilə qələbiatorlara hücum etdi. Həlledici əhəmiyyəti olmayan qısa vuruşmadan sonra Spartak tez-tələsik Formiyə geri çəkilməyə məcbur oldu, yüze qədər də qələbiator tələf oldu.

Burada düşməni gözləmək qərarına gəldi: Spartak elə güman edirdi ki, düşmən belə asanlıqla əldə etdiyi müvəffəqiyyətdən ruhlanaraq, yenə də qələbiatorlara hücum edər. Lakin o nəhaq yere burada on beş gün vaxt itirdi: Anfidi Oresti tələye salmaq çox da asan deyildi.

Spartak onda ancaq böyük sərkərdələrin ağlına gelən hərbi hiylələrdən birinə el atdı. Hava qaralandan sonra Enomayı iki legionla və süvarilərlə ordugahda qoydu, özü isə səkkiz legionla, böyük sükut içinde hərəkət etdi. Bütün gecəni sahilə irəlilədi. Yolda rast gəldiyi bütün kəndliləri, kolonları<sup>1</sup>, balıqçıları, arvadları, uşaqları da özü ilə apardı ki, onların hərəkətini gedib düşmənə xəbər verən olmasın. Yolu odunçularдан, kömürçülərdən soruşa-soruşa, Tarratsini indi də əhatə edən meşədən sürətlə keçdi, həmin meşənin kənarında, düşmənin arxa tərəfində ordugah qurdı.

<sup>1</sup> Kolon - qədim Romada müskədardan torpaq icarə edən kəndlİ.

Orest qladiatorların arxa tərəfə keçdiyini eşidib, buna çox təecübəndi, lakin ağıllı və ehtiyatlı hərəkət edərək, legionerləri, döyüşə can atsalar da, vuruşmağa qoymadı: legionerlər, qladiator sapandçılarının ordugah hasarına yaxınlaşdığını görüb vuruşmaq isteyirdi.

Spartak səkkiz gün romalıları döyüşə cəlb etsə də, bundan bir şey çıxmadı: düşmən yerində tərpənmirdi, onun üçün əlverişli olmayan bir şəraitdə vuruşmaq istəmədiyini də gizlətmirdi.

Onda qladiatorların rəhbəri əmələ gələn vəziyyətdən və əlverişli şəraitdən istifadə etmək qərarına gəldi. Bir gün Anfidi Orest kəşfiyyatçılarından xəbər tutdu ki, qladiatorlar Tarratsın ətrafında, meşə kənarında qurduqları ordugahdan başqa, Fundi ilə İnteramna arasında, yaxşı möhkəmləndirilmiş bir yerdə, həm də Fundi ilə Piverni arasında iki ordugah qurmuşlar, bununla da Appi yolu üzərində əsas mövqeləri tutmuşlar, bu onu heyrətə saldı, həm də yaman dilxor elədi.

Doğrudan da, Spartak bir neçə gün hərəket edərək, dörd legionu Qranikin başçılığı altında İnteramnadən çıxarıb əmr etdi ki, hündür yerdə ordugah qurşunlar, ətrafına hündür hasar çəkib, hər tərəfində enli xəndək atsınlar. İyirmi min qladiator iki gün, iki gecə çalışaraq bu işi yerinə yetirdilər. Eyni zamanda Kriks də iki legionu ilə, Spartakın Fundi ilə Piverni arasında göstərdiyi yeri möhkəmləndirib ordugah qurdı.

Bu qayda ilə Spartak Anfidi Orestin ordugahını hər tərəfdən mühəsirəyə alıb elə bir vəziyyət yaratdı ki, o gərək ya vuruşa idi, ya da aqlıq səkkiz gündən sonra onu təslim olmağa məcbur edəcəkdi.

Pretor Orest çox çətin vəziyyətə düşməndi. Bu çətinlikdən çıxməq üçün qladiatorların ordugahlarından birinə mütləq hücum edəcəyinə zərrə qədər də ümidi yox idi. O bilirdi ki, düşmən qoşunun üç hissəsi ilə də vuruşmalı olacaqdır, çünkü Kriksin və Qranikin başçılıq etdiyi legionların müqavimetinə qədər qısa olsa da, üç saatdan az davam etməyəcəkdi, bir də ki, tezliklə kömək gəlməsi onları ruhlandıracaqdı; üç saata kimi də Kriks Qranikin, Qranik də Kriksin köməyinə gələ bilərdi. Spartak da bu zaman arxadan hücum edərdi. Sonra da vuruşma yerinə Enomay öz legionları ilə gələrdi, Roma qoşunu darmadağın edilərdi.

Orest gecə-gündüz dərdli-dərdli düşünür, bu təhlükədən qurtarmaq yolunu tapa bilmirdi. Legionerlər də məyus olub ruhdan düş-

müşdü. Onlar pretor Oresti əvvəl piçilti ilə söyürdülər, sonra da onun bacarıqsız, qorxaq sərkərdə olduğunu ucadan söyleməyə başladılar, çünkü o, qalib gəlməyə ümid varken, vuruşmaqdən boyun qaçırılmışdı, indi isə mütləq məglub olub məhv ediləcəkdilər. Onlar Kavdin dərəsi yaxınlığında Roma qoşununun biabırçı halda darmadağın edildiğini dəhşətlə xatırlayıb gileyənlər, açıqca deyirdilər ki, Anfidi Orest – Postumi və Veturi<sup>1</sup> adlı konsullardan da nadan adamdır. Postumi və Veturi şəraitin pis olması neticəsində çıxılmaz vəziyyətə düşməndülər, Anfidi Orest isə öz sarsaqlığı üzündə açıq bir sahədə düşmən tərəfindən yolunun kəsilməsinə imkan vermişdi.

Belə bir vəziyyət qarşısında pretor Orest kahinlərə müraciət edərək hiyləyə el atdı; ağılcı və mənəvi cəhətdən zəif adamlar, həm də hiyləgər şəxslər kahinlərə müraciət edirdilər. Bu hiyləgər şəxslər camaatın çoxunun mövhümata inanmasından, xariqülədə qüvvələrdən qorxuya düşməsindən istifadə edərək, şəxsi və pis niyyətləri üçün onları özlərinə tabe etmək istəyirdilər.

Roma ordugahının hər yerində elan edildi ki, Jupiter, Marsa, Kvirinə böyük qurbanlar kəsiləcək: bu allahlar avqurlara ilham verəcək, onlar da Roma qoşununu məglubiyətdən qurtarmaq üçün nə etmək lazımlı gəldiyini söyləyəcəklər.

Roma ordugahındaki pretoriyanın sağ tərəfində qurban kəsmək üçün – qurbangah deyilən yer vardi: bu, yuxarı tərəfi çökək, girdə torpaq kütləsindən ibarətdi; həmin çökəkdə od yandırıldılar. Qurbangahın bir tərəfində deşik vardi, bura şərab nəziri vermə ayını ilə əlaqədar olaraq içki töküldər, ətrafına hündür payalar vurulmuşdu; payalar qızılğuldən və başqa çiçəklərdən hörülmüş çələnglə bəzədilmişdi. Jupiter, Mars və Kvirin allahlarının kahinləri bura yığılmışdı. Kahinlərin əynində ağ yun parçadan tikilmiş, yaxa yerində sancaqlanmış uzun plاش, başlarında ağ yun parçadan ucu şış papaq vardi.

Kahinlərin dalında avqurlar dayanmışdı: onlar özlərinə məxsus kahin paltarı geymişdilər, əllərində əyri əsa vardi. Onların fərqlənmə nişanı olan bu əsalar indiki çobanların çomağına oxşardı. Avqurların arxasında kahinin köməkçisi durardı. O, heyvanları qurbangaha gətirib

<sup>1</sup> Spiri Postumi Albin və Tit Veturi Kalvin adlı konsulla (e.o. IV əsrədə) Kavdin dərəsi yaxınlığında vuruşmada biabırçı məglubiyətə uğramışlar, samnitlərlə Roma adını ləkələyən sülh bağlamağa məcbur olmuşlar.

kəsərdi. Kahinin bir köməkçisi də xırda heyvanları kəsib qanını axıdardı. Köməkçilərin hər ikisi ayaqlarına qədər çatan uzun döşlük taxmışdı; döşlüklərin etəyinə tünd-qırmızı parçadan köbə qoyulmuşdu. Popa deyilən birinci köməkçi ciyninə qoyduğu nacağı sağ əli ilə tutmuşdu, o birisi, itilənmiş, enli xəncərin şirmayı dəstəsindən yapışmışdı. Həm onların, həm də kahinlərin və avqurların başında gül-ciçəkdən hörülülmüş çələng vardi, boyunlarına sarılmış ağ, qırmızı yun qotazlı lentlər paltarlarının üstü ilə aşağı sallanırdı. Qurbanlıq öküzün, qoyunların ya donuzların da başı belə çələngle, lentlə, qotazla bəzənmişdi. Bu kahinlərin ardınca aşağı rütbeli mərasim xidmətçiləri gəlirdi. Onların əlində popanın ən əvvəl öküzün təpəsinə vurub onu gicəlləndirən ağac toppuz, nəzirlik qutab, gümüşdən qayrılmış və buxur saxlanılan ətir mücrüsü, buxur qoyulmuş gümüş kasa, – buxurdana bu kasadan buxur qoyulardı, – şərab dolu ikiqulplu kuzə, nəzirlik şərəbi içmək üçün patera deyilen xüsusi bir qab vardi. Ən axırda müqəddəs toyuqları saxlayan kahin gəlirdi; o, qurbanlıq toyuqları əlindəki qəfəsdə gətirdi. Mərasimi fleytaçılard tamamlayırdı: qurban mərasimi icra edilərkən nəğmə oxunur, müsiqilər də fleytalarını çalırdı.

Qurbanlıq mərasiminin dalınca ordugahı qorumaq üçün saxlanılan əsgərlərdən başqa, bütün qoşun gəlirdi. Qoşun, başda pretor Qay Anfidı Orest olmaqla, qurbangahın ətrafında yerləşdi, sonra kahinlər dini ayın üzrə müəyyən edilmiş təmizlənmə mərasimini icra etməyə başladılar, buxurdanlara buxur qoydular, qurbanlıq heyvanların üstünə un tökdüler, qurbangaha gətirilmiş qutablar və şərab ayının bitirdilər; daha sonra popa aşağı rütbeli dini xidmətçilərin köməyi ilə öküzün başını qaldırdı, – ancaq yeraltı allahlara qurban kəsiləndə qurbanlıq heyvanın başı aşağı əyilməli idi, – ağac toppuzu öküzün təpəsinə vurdu, sonra da balta ilə öldürdü; bu zaman onun köməkçiləri xırda heyvanların başını kəsdi, qanını bir az sonra bütün qurbangaha çilədilər, ətin də bir hissəsini qurbangahın çıxurunda yanana odun üstünə qoydular. Qurban kəsilən heyvanların içalatını ehtiyatla bürunc lövhənin üstünə yığıldılar: bunun üçün xüsusi olaraq hazırlanmış lövhənin ortası azca çıxurdu, dörd də bürunc ayağı vardi.

Ayınlər qurtardıqdan sonra kəsilən qurbanların içalatını avqurlara verdilər, onlar da özlərini tox tutaraq, çox ciddi tövər ilə gələcəkdə nələr olacağını bu içalatla söyləməyə başladılar.

Roma cavanlarının çoxunun yunan fəlsəfəsi ilə tanışlığı<sup>1</sup>, Epikür nəzəriyyəsinin sürətlə yayılması onları allahlara inanmaq kimi mənəsiz dini etiqaddan xilas etmişdə də, riyakar kahinlərin naşayıq hərəkətlərinin mahiyyətini açıb göstərmişdə də, xalq içərisində avam, cahil adamlar hələ də allahlara çox inanırdı, buna görə Fundi ətrafdakı ordugahda qurbangahın başına yiğişən otuz üç min adamdan – onlar döyüdən çıxmış ığid əsgərlərdi, – heç biri xeyli vaxt davam edən bu müqəddəs ayının qayda-qanununu pozmadı. Ancaq saat yarımdan sonra avqurlar xəbər verdi ki, heyvanların içalatı üzərində aparılan müşahidələrin göstərdiyi əlamətlər romalılar üçün əlverişlidir; onlar pis əlamət hesab oluna bilən xirdaca bir ləkə də görməmişlər.

Nəhayət, müqəddəs toyuqları yemləmek vaxtı çatdı. Görünür, onları çox ac saxlamışdır: atılan dəni elə o saat yeməyə başladılar. Toyuqlar dəni yedikcə əsgərlər sevinə-sevinə əl əcalırdılar; çünkü onlar toyuqların bu iştahında Yupiterin, Marsın, Kvirinin böyük himayəsini, Roma qoşununa kömək etməyə hazır olduğunu görür, bunu yaxşı əlamət hesab edirdilər.

Bu xoş xəbər mövhumata inanan Roma əsgərlərinə cəsarət verdi. Onların narazılığı, lənət və nifrinləri kəsildi, nizam-intizam möhkəmləndi, sərkərdələrinə etimadları yenə artdı. Anfidi Orest də öz fikrini yerinə yetirmək, Spartakin onu saldığı ağır vəziyyətdən az tələfatla çıxmək üçün əsgərlərinin ruh yüksəkliyindən istifadə etməyi nəzərdən qaçırmadı.

Ertəsi gün, yeni müqəddəs toyuqlar yemlənəndən, heyvanların içalatı üzrə romalıların qalib gələcəyi avqurlar tərəfindən xəbər veriləndən sonra Orestin ordugahından qaçan beş əsgər qladiatorların ordugahına gəldi. Onları Spartakin yanına gətirdilər. Bu adamlar eyni şeyi söylədilər; dedilər ki, pretor bu gecə gizlincə ordugahdan çıxbı, Formi yaxınlığındaqlıqları qladiatorlara hücum edəcək, onları darmadağın edib, sürətlə Kalaya sarı gedəcəkdir, fikri də budur ki, Kapuyanın qala divarları içərisində özünə sığınacaq tapsın. Onlar Roma ordugahından

<sup>1</sup> Respublikanın sonlarında oxumuş adamların sayı xeyli artmışdı. Roma uşaqları, on iki yaşından on altı yaşına qədər, yunan məktəbi şəklində açılmış qrammatiklər məktəbinə gedirdilər. Romaya yunan dili ilə bərabər yunan mədəniyyəti də gəlməyə başlayırdı. Aristokrat ailələrindən olan cavan romalılar, əsas etibarilə yunan fəlsəfəsini öyrənmək üçün Afinaya və ya Rodosa gedirdilər. Romanın özündə yunan ritorlarının və filosoflarının sayı artırdı.

qaçmalarını belə izah edirdilər, deyirdilər ki, biz Orestin qalib gəlməsinə qətiyyən inanmırıq, buna görə nahaq yere ölmək istəmədik; Orest müvəffəqiyyət qazana bilməyəcək, çünkü Spartak Roma legionlarını mühasirəyə almış, onları çıxılmaz vəziyyətə salmışdır.

Spartak bu adamların söylədiyinə diqqətlə qulaq asdı, müxtəlif suallar verdi, – bu zaman o, mavi gözlərini əsgərlərin üzündən çekmirdi, çox ciddi, yoxlayıcı nəzərlə onlara baxırdı. Spartakın baxışı iti qılınc kimi əsgərlərin qəlbine soxulur, onları karıxdırırdı. Onların cavabı bəzən bir-birilə düz gəlmirdi, əvvəlcə söylədiklərinə zidd sözlər deyirdilər. Xeyli susdular. Spartak başını aşağı salıb dərin fikrə getdi. Nəhayət, başını qaldırıb, öz-özü ilə danışmış kimi dedi:

– Başa düşürəm... bəli, belədir ki, var...

Təyin etməyə məcbur olduğu kontubernallardan birinə dönüb (o birisi pretor çadırında idil) əlavə etdi:

– Flavi, bu adamları çadırə apar, keşikçilərə tapşır ki, onları gözden qoymasınlar.

Kontubernal qaçıb gələn əsgərləri apardı.

Spartak bir neçə dəqiqə dinib-danişmadı. Sonra legion başçısı Artakı yanına çağırıldı, onu kənara çekib dedi:

– Bu qaçıb gələn əsgərlər casusdur...

Gənc frakiyalı təəccüblə dedi:

– Yox a?!

– Anfidi Orest məni çasdırmaq üçün bunları göndərib.

– Doğrudanmı?

– O isteyir ki, mən qaçan əsgərlərin söylədiyi uydurmaya inanım, amma özü tamam başqa cür hərəkət etsin.

– Yəni necə?

– Bax belə. Orestin vəziyyətinə düşən hər bir sərkərdə üçün, onun özü üçün də, bizim cəbhəni Kapuya tərəfdən deyil, Roma tərəfdən yarmaq daha təbii və məntiqi olardı. O bizim cəbhəmizi yarib keçə bilsə, sarsılmış, çoxlu tələfat vermiş qoşunu ilə Kapuyada sığınacaq tapacaq, onda Latiyaya olan yol bizim üçün açıq olacaq, biz də bu yolla lap asanca Romanın qapılarına qədər gedə bilərik. Orest Romanı bizdən müdafiə etmək üçün Romaya hərəkət etməlidir. Roma onun bazasıdır. Roma onun arxa tərəfində olsa, o, indikindən daha az qüvvə ilə bizdən ötrü ciddi bir təhlükə ola bilər. Buna görə, göndərdiyi adamların söylədiyi kimi, Formi tərəfdən deyil, bu tərəfdən var qüvvəsi ilə bize hücum edəcəkdir.

– And olsun Merkuriyə, düz fikirləşmişən.

– Buna görə biz, meşə tərəfdən yaxşı qorunan ordugahımızı bu axşam buraxıb, Appi yolunun o biri tərəfi ilə hərəkət edirik. Orada mümkün qədər az təhlükəli bir yerde ordugah qurub qalırıq. Bu manevr ilə Kriksə yaxınlaşırıq, – yanılmırımsa, romalılar sabah səhər başlıca qüvvələri ilə Kriksə hücum edəcək. Enomay da bu axşam Formi yaxınlığındakı ordugahını buraxıb, düşmən ordugahına yaxınlaşmalıdır.

Cavan frakiyalı buna ürekdən sevinərək həyecanla dedi:

– Bu qayda ilə sən düşmən boynuna salınan kəməndi daha bərk çəkmiş olarsan. – Spartakın bütün planı indi ona aydın oldu. – Bir də ki...

Spartak onun sözünü kəsdi:

– Bir də ki, o hansı yolla getsə, mən elə bir mövqe tutaram ki, qalib gələrəm. Çünkü Orest öz qoşununu Enomaya tərəf çəksə, Fundiyə yaxınlaşacaq, deməli, biz də elə o saat Enomayın legionlarına kömək elərik.

Spartak üç nəfər kontubernalı yanına çağırıb, atlarını dördnala çapa-çapa Formi ətrafindəki ordugaha getməlerini əmr etdi, səren-cam verdi ki, Enomay öz qoşununu gətirib Fundinin altı-yeddi milliyyində saxlasın. Bundan başqa kontubernallar – düşmənin hücum edə biləcəyini Kriksə söyləməli, onu xəbərdar etməli idilər.

Spartakın çaparları axşamüstü Enomayın ordugahına çatdırılar. Onlar gələndən iki saat sonra Enomayın qoşunu, başda üç min atlı, çox ehtiyatla Fundiyə sarı hərəkət etdi. Enomay gecə yarısı, tam süküt içində öz legionlarına əmr etdi ki, böyük təpənin yanında dayanıb ordugah qursunlar. Hava qaralandan sonra bir neçə saat idi ki, narın yağış yağır, adamı sümüyüne kimi isladırdı. Buna baxmayaraq, Enomay yeni ordugahın ətrafında xəndək qazmayı, hasar qurmağı əmr etdi, özü isə hamidən əvvəl işə girişdi.

Hər şey Spartakın düşündüyü kimi də oldu: səhər tezdən Kriksin ordugahı qabağında duran keşikçilər, – onlardan bəzisi lap Appi yolu kənarında idil, – xəbər gətirdi ki, düşmən yaxınlaşır.

Kriks gecə yarısından vuruşmaya hazır olan üçüncü və dördüncü legionları ordugahdan çıxarıb nizamla düzdü, sapandıclarə cəld qabağa yeriib romalılara mizraq və daş atmağı əmr etdi.

İlk mizraqlar atılan kimi Orest legionlarını qabağa verib hücumə keçdi. Elə o saat yüngül silahlı əsgərlərinə və sapandıclarına əmr

etdi ki, legionların baş xətti aralarından qabağa çıxsınlar: onlar qabağa çıxıb, yan-yana düzülərək gladiatörlerin üstünə yeridilər.

Romalıların yüngül silahlı piyada əsgərləri bir neçə mizraq atdıqdan sonra dərhal baş xəttə səri geri çəkilib, öz yerlərini üç min atlıyla verdilər. Atlılar düşmən sapandçıları üstünə şiddətli hücumu keçdilər. Kriks dərhal şeypurla toplanma əmrini verdi; lakin gladiatörler tez geri çəkilə bilmədilər. Roma atlıları düşmənin üstünü alıb sıralarını pozdu, onları vahiməyə saldılar. Gladiatörlerin tələfati çox oldu: bir anda dörd yüzdən artıq adam öldürüldü. Xoşbəxtlikdən enli çay romalıların qabağını kəsdi: gladiatörler çayın o biri tərəfinə keçdi.

Roma atlıları çay qırığında durmuşdu. Kriks birinci legionu qabağa verib, onların üstünə mizraqları yağış kimi yağırdı; atlılar nizamsız halda geri çəkilməyə məcbur oldular.

Orest atlalarını geri çəkdi, legionlarını tez Kriksin üstünə yeritdi: o gərək lengimədən tez qalib gələydi; çünkü işin az da olsa uzanması düşmənə kömək gəlməsinə imkan verərdi, bu da onu məhv edə bilərdi.

Buna görə romalılar gladiatörlərə elə şiddətli hücum etdi ki, Kriksin üçüncü legionu sarsıldı, az qaldı ki, pozulub dağılsın. Artoriksın şücaəti və sözləri, Kriksin fəvqəladə igidliyi gladiatörleri ruhlandırdı. Artoriksə Kriks ön sərada vuruşur, hər qılinc zərbəsi ilə düşməni yərə sərirdi. Romalıların şiddətli hücumu ilə gladiatörlerin misilsiz igidliyi qarşı-qarşıya dururdu. Bu çox qanlı vuruşma idi.

Göy üzünü boz buludlar almışdı. Adamın sümüyünə işləyən narın yağış ara vermədən yağırdı. Silah səsi, vuruşanların bağrtısı ətrafa yayılırdı.

Romalıların bir legionu da gladiatörleri cinahdan vurmaq üçün sağ tərəfə getdi. Gladiatörlerin dördüncü legionu Bortoriksın başçılığı altında onun qabağına çıxdı. Lakin Bortoriks düşmənlə döyüşə başlayan kimi Orestin son legionu dövrələmə irəliləyərək, gladiatörlerin sol cinahına doğru hərəkət etdi. İndi igidlik deyil, qoşunların sayı vuruşmanın taleyini həll edəcəkdir. Kriks başa düşürdü ki, yarım saatdan sonra düşmən onu hər tərəfdən mühəsirəyə alıb darmadağın edəcək, on min döyüşüsü məhv olacaqdır.

Spartak bu yarım saatda köməyə gələ biləcəkmi?

Kriks bunu bilmirdi, ona görə sıraları pozmadan döyüşə-döyüşə geri çəkilməyi Bortoriksə əmr etdi. Üçüncü legionu da belə bir əmr verdi.

Gladiatörler misilsiz qəhrəmanlıq göstərsə də, geri çəkilmək çox da elə mütəşəkkil olmadı, xeyli adam qırıldı. Gladiatörler romalıların şiddətli hücumu nəticəsində iki koqortanın köməyi ilə, ordugaha qayıtməq istədilər, qoşunu xilas etmək üçün onları qurban vermək lazımdı.

Bu min nəfər qall fəvqəladə qəhrəmanlıq göstərdi. Onlar ancaq qəhrəman kimi deyil, həm də sevinə-sevinə ölürdülər. Az vaxtda dörd yüz nəfərdən artıq qall öldürüldü, hamısı da sinəsində yaranmışdı. Onlardan sağ qalanını xilas etmək üçün, ordugaha qayıdan gladiatörler hasarın üstündən romalıların üstünə o qədər mizraq və daş atıdlar ki, düşmən geri çəkilib döyüşü dayandırmağa məcbur oldu.

Orest bunu görüb şeypurla toplaşmaq əmrini verdi. İki saatə qədər davam edən amansız döyüşdə onun legionlarından çox adam ölmüşdü. Var qüvvəsi ilə qoşunu nizama salmağa çalışırdı, onların çox ehtiyatla Piverniyə səri getmələrini əmr etdi. İşlətdiyi hərbi hiylədən məmənnun qalaraq öz-özünü təbrik edirdi, elə hesab edirdi ki, bu manevr Spartaki Tarratsinadan uzaqlaşıb, Formiyə yaxınlaşmağa məcbur edəcəkdir.

Lakin Roma qoşununun ön hissəsi Appi yolu ilə heç iki mil getməmişdi ki, Spartakın sapandçıları pretor Orestin Piverniyə və Romaya gedən legionlarının sol cinahına hücum etdi.

Orest bunu görüb ruhdan düşdü. Bununla belə qoşununa dayanmaq əmrini verdi, atlalarının bir hissəsini sapandçılarla qarşı gönderdi; dörd legionu da elə təşkil etdi ki, onlardan ikisi Spartaka qarşı dursun, ikisi də onların arxa tərəfinə keçsin, Kriksin hücumunu dəf etməyə hazır olsunlar: Orest onun yenə də hücum edəcəyini başa düşürdü.

Doğrudan da, gladiatörlerin beşinci, altıncı legionları romalılarla döyüşə başlayan kimi, Kriks çox seyrəkləşmiş legionlarını (onlardan çox adam tələf olmuş və yaralanmışdı) sıraya düzdü, ordugahdan çıxıb, pretorun legionlarına hücum etdi.

Çox amansız, qanlı vuruşma oldu. Yarım saatə qədər davam edən bu vuruşmada tərəflərdən heç biri üstün gələ bilmədi. Birdən Enomayın qoşununun ön hissəsi təpələrin üstündə göründü. Fundini bu təpələr vuruşanların gözündən gizlədirdi. Enomayın legionları dərədə gedən vuruşmanı görüb, "barra" deyə çıçıraraq romalıların üstünə cumdu. Romalılar üç tərəfdən mühəsirəyə alınaraq, sayca

artıq qladiatorların get-gedə artan hücumunu çətinliklə dəf edirdilər. Nəhayət, sıraları sarsıldı, az sonra da Appi yolu ilə, Piverniyə sari dağının qalası qəçməqə başladılar.

Qladiatorlar onları təqib edirdi. Spartak əmr etdi ki, romalıların təqib edilməsi bircə dəqiqə də dayandırılmasın, bununla da düşmən atlılarının əməliyyatına yol verilmirdi: belə olduqda onlar qladiatorlara hücum edə bilməzdilər, hücum etsələr də, qladiatorlarla bərabər qəçməqda olan romalıları da məhv edərdilər.

Döyüş meydanına ən axırda Qranik gəldi, çünki onun qoşunu bütün qoşunlardan uzaqda idi. Qranikin gelişti qladiatorların tam qələbə çalmasını sürətləndirdi. Qranik ağıllı, fərasətli, hərbi işdə təcrübəli adamdı. Kriksin göndərdiyi məlumatı aldıqdan sonra Appi yolu tərəf hərəkət etdi, düzünlə istiqamət alaraq, Fundi ilə Piverni arasındaki çətin yolu keçdi, bu yol onu Fundidən artıq Piverniyə yaxınlaşdırıldı. O qabaqcadan bilirdi ki, döyüş meydanına sonuncu gəlməklə, romalıları əzilmiş görəcək, pretorun qoşunu qəçanda onların sağ cinahına hücum edəcəkdir. Belə də oldu.

Bu misilsiz bir döyüş idi: yeddi minden çox romalı öldürülmüşdü, dörd minə qədər də əsir alınmışdı.

Vuruşmadan çox az tələfatla çıxan atlılar qəçib Pivernidə yerləşdi, darmadağın edilmiş legionlardan tökülbə qalan əsgərlər gecə vaxtı, yorğun-arğın özlərini Piverniyə yetirdilər.

Qladiatorlardan da tələf olan çox idi: iki minden çox adam ölmüş, bir o qədər də yaralanmışdı.

Ertəsi gün səhər tezdən qladiatorlar döyüşdə ölen yoldaşlarını hörmətlə dəfn edərkən pretor Anfidı Orest də yerdə qalan qoşunu ilə Pivernidən çıxıb, sürətlə Norbaya sari çəkildi.

Bu qayda ilə romalıların Spartaka qarşı yenicə başlanan ikinci hərbi səfəri ay yarımından sonra qurtardı. Qladiatorların rəhbəri – düşməni dəhşətə salan qorxunc sərkərdə şöhrəti qazandı. Onun adı romalıları titrədir, senatı da bu barədə ciddi düşünməyə vadar edirdi.

Funi ətrafindakı vuruşmadan sonra Spartak qladiator başçılarının hərbi şurasını çağırıldı. Onlar hamısı etiraf etdi ki, Roma şəhəri üstünə hücum etmək mənəsiz olardı, çünki şəhər əhalisinin hər biri əsgərdir, şəhər bir neçə gündə qladiatorların qabağına yüz on minlik ordu çıxara bilər. Ona görə belə bir qərara gəldilər ki, Samniya, oradan da Apuliya tərəfə getsinlər, bu mahalların içindən keçib, öz ağalarına

qarşı üsyan edən qulları o yerlərə toplasınlar; indi orada qladiatorlar üçün təhlükəli bir şey yox idi.

Spartak bu tədbiri yerinə yetirmək üçün, öz qoşununun başında, heç bir maneəyə rast gəlmədən, Boviandan keçib Samniya mahalına girdi, oradan da gündüzler qısa mənzillərlə Apuliyaya sari hərəkət etdi.

Bu zaman Fundi ətrafında pretor Orestin məğlub olması xəbəri Romaya yayılıb, şəhər əhalisini bərk qorxuya salmışdı. Senat gizlin iclas çağırıb üsyanı necə yatırmaq məsələsini müzakirə etdi. Bu üsyan onlara əvvəl gülünc qiyam kimi görünmüştü, lakin sonra Roma qoşununun adını ləkələyən çox ciddi bir müharibə şəklini almışdı.

Senatorların nə kimi qərar qəbul etdikləri gizlin qaldı. Ancaq bir şey məlum oldu: həmin iclas çağırılan günün gecəsi konsul Mark Terentsi Varron Lukull fərqlənmə nişanlarını götürmədən, liktorsuz, ancaq bir neçə xidmətçinin müşayiəti ilə, adı adam kimi, Romanın Eskvilin qapısından çıxıb, atını çapa-çapa Prenesta yolu ilə harasa getdi.

Spartak Fundi ətrafindakı döyüsdən bir ay sonra öz qoşunu ilə Venusinin yaxınlığında yerləşib, iki yeni legionun təlimi ilə məşğul oldu: legionlardan biri frakiyalılardan, biri də qallardan ibarət idi. Bir ayda Apulia şəhərlərindən qladiatorların ordugahına həmin miliyyətlərdən on minden artıq qul qəçib gəlmüşdi. Günortaya yaxın idi, ordugaha Roma senatından elçi gəldiyini Spartaka xəbər verdilər.

Spartakin gözləri fərqli parıldadı; o ucadan dedi:

– Pah! And olsun Yupiterin ildirimlərinə, belə şey olar! Yoxsa latin tekəbbürü o qədər alçalmış ki, senat mənfur qladiatorlarla danışğa girmək qərarına gəlmişdir?

Bir az sonra əlavə etdi:

– And olsun Olimpin böyük allahlarına, əgər onlar məni belə bir şərəfə layiq görmüşlərsə, belə fərəh duymağa mənə imkan vermİŞlərsə, görünür, ləyaqətli bir adamam, həyatimdə bir çox mühüm və şanlı işlər görmüşəm.

Qaraya çalan plaşını ciyninə atdı, – imperator plaşını legionları sevindirmək üçün təntənəli günlərdə geyərdi, – çadırının ağzında, pretor meydancası qabağında qoyulan skamyada oturdu, Artoriksə, Evtibidaya və başqa beş-altı nəfər kontubernialına sari dönüb

dostcasına söhbət eləməyə başladı, — Spartak gəzintiyə çıxanda bu kontubernallar onun yanınca gedərdi. Elə bu zaman senat elçisinin onu görmək istədiyini xəbər verdilər. Spartak gülümseyərək söhbət etdiyi adamlara dedi:

— Bağışlayın məni, sizinlə söhbət etmək Roma elçisini qəbul etməkdən mənim üçün daha xoşdur, ancaq gərək onun nə demək istədiyini bilmə.

Əlini dostcasına qaldıraraq yoldaşlarından ayrıldı, gülümseyərək, senat elçisinin gəldiyini söyləyən dekanə dedi:

— İndi buyruq ver, o Roma elçisini bura gətirsinlər!

Elçi dörd xidmətçisinin müşayiəti ilə pretor meydançasına gəldi. Adət üzrə onların gözü bağlı idi. Elçi ilə xidmətçilərinin ardınca onlara yol göstərən qələbiatorlar gəlirdi.

Dekan, özünü elçi adlandıran adama dedi:

— Romalı, indi sən bizim ordugahda, bizim rəhbərin qabağın-dasən.

Romalı elə o saat zəhmli və qəti səslə dedi:

— Salam sənə, Spartak! — Elçi üzü çevrilən tərəfə, tam ləyaqət ifadə olunan əl hərəkəti ilə salam işarəsi etdi, — o elə zənn edirdi ki, Spartak onun üzü çəvrildiyi tərəfdədir.

Spartak da cavab verdi:

— Salam sənə də!

Elçi əlavə etdi:

— Mən səninlə gərək tək-təkinə danışam.

Spartak da:

— Biz tək olacaqıq, — dedi.

Spartak dekanə və beş nəfər romalını gətirən əsgərlərə dedi:

— Onları qonşu çadırı aparm, gözlərinə bağlanan sarğını açın, yemək verin.

Dekan, qələbiatorlar və elçinin adamları gedəndən sonra Spartak romaliya yaxınlaşıb, gözlərinə bağlanan sarğını açdı, özü oturduğu skamyanın qabaq tərəfindəki skamyani göstərdi:

— Otur, indi sən mənfur və alçaq qələbiatorların ordugahına istədiyin qədər baxıb, onu öyrənə bilərsən.

Spartak yenə oturdu. O, Roma patrisisindən gözünü çəkmir, yoxlayıcı nəzərlə anqustiklavası göstərirdi.

Elçi ucaboylu, möhkəm bədənlı, azca dolğun bir adamdı; ağ saçlı qısa vurulmuşdu; üzündə mənalı və necib ifadə, boy-buxununda əzəmət, hətta təkəbbür vardı. Spartaka cavab verərkən görünür o, təbəssümü, əl-qol hərəkəti, başını əyməsi ilə ifadə olunan incə nəzakəti altında öz təkəbbürünü gizlətmək istəyirdi. Spartak elçinin gözlərindən sarğını açan kimi o, qələbiatorların rəhbərinə diqqətlə baxmağa başladı.

Onlar bir-birinə baxaraq susdular. Spartak sözə başladı:

— Otur. Doğrudur, bu, sənin öyrəşdiyin hakimiyət kreslosuna qətiyyən bənzəmir, ancaq bunda oturmaq sənin üçün ayaq üstündə durmaqdan rahat olar.

Patrisi qələbiatorlarla üz-üzə oturaraq dedi:

— Ah, Spartak, bu iltifatınıza görə bütün qəlbimlə sizə teşekkür edirəm.

Romalı gözləri önündə canlanan bu böyük ordugaha baxırdı. Pretori<sup>1</sup> yerləşən təpənin üstündən ordugah ovuc içi kimi görünürdü. Elçi buna valeh olaraq, öz təəccübünü göstərməyə bilmədi. Ucadan dedi:

— And olsun Razılığın on iki allahına, mən hələ ömrümüzde belə ordugah görməmişəm. Ancaq Qay Marinin Akva Sekstil ətrafindakı ordugahı buna tay ola bilerdi!

Spartak bu sözün qabağında acı istehza ilə dedi:

— Pah, o, Roma ordugahı idи, amma biz ancaq mənfur qələbiatoruq. Romalı öz ləyaqətini mühafizə edərək dedi:

— Mən bura səninlə dalaşmağa və ya səni təhqir etməyə, səndən təhqirli sözlər eşitməyə gəlməmişəm. İstehzanı burax, Spartak, mən, doğrudan da, valehəm.

O susdu. Təcrübəli, qocaman döyüşü kimi ordugahın quruluşunu xeyli gözdən keçirdi. Sonra Spartaka tərəf dönüb dedi:

— Spartak, and olsun Herkulesə, sən qələbiator olmaq üçün doğul-mamışan!

— Nə mən, nə bu ordugahdakı altmış min bədbəxt insan, nə də kobud qüvvə ilə qul etdiyiniz milyonlarca sizin kimi insan özləri kimi adamlara qul olmaq üçün doğulmamışdır.

Elçi təessüf edirmiş kimi başını yellədi:

<sup>1</sup> Pretori — Roma ordugahında baş komandanın səfər çadırının və qərargahının olduğu yer (pretorun və ya konsulun)

– İnsan özünə yaxın insanı öldürmek üçün qılınc qaldırıldığı gündən qui olmuşdur. İnsan insan üçün öz təbiəti, xasiyyəti etibarilə yirtıcı heyvandır. İnan mənim sözlərimə, Spartak, sənin xəyalların – nəcib bir qəlbin baş tutmayan arzularıdır. İnsan təbiətinin qanunu belədir: ağalar, qullar gərək olsun, – həmişə belə olmuş, belə də olacaq.

Spartak odlu bir ifadə ilə dedi:

– Yox, bu biabırçı ayrılıq həmişə olmamışdır. Bu o zamandan olmuşdur ki, torpaq onun üstündə yaşayan insanlara daha məhsul verməmişdir; bu o zamandan olmuşdur ki, əkinçi – sinəsində doğulduğu, onu bəsləyən torpağı daha becərməmişdir; bu o zamandan olmuşdur ki, kənd əhalisi arasında yaşayan ədalət Olimp dağına çekilmişdir. Bax, onda hədd-hüdud bilməyən iştahalar, baş alıb gedən ehtiraslar, eyş-işret, israfçılıq, dəbdəbə, ixtilaflar, müharibələr, qırğınlar meydana gəlmışdır.

– Sən insanları keçmiş ibtidai həyata qaytarmaq isteyirsən. Zənn edirsən ki, buna müvəffəq olacaqsan?

Spartak susdu. Bu sadə, həm də dəhşətli sual onu sarsılmış, dəhşətə getirmişdi. Bu sanki onun gözünü açmış, nəcib xəyallarının baş tutmayacağını ona göstərmüşdi. Patrisi sözünə davam etdi:

– Qüdrotli senat da sənə qoşulsayıdı, ləp onda də sənin düşündüyü məsələ baş tutmayacaqdı. İnsan təbiətini ancaq allahlar dəyişə bilər.

Spartak bir neçə dəqiqə fikirləşdikdən sonra dedi:

– Əger yer üzündə dövlətli ilə kasıbın olması zəruridirse, onda quldarlığın da olması zəruridirmi? Məger, qaliblərin baxıb da əylənməsi, şadyanalıq etməsi üçün bədbəxt qələmərəklərin bir-birini öldürməsi də zəruridirmi? Bu yirtıcı, vəhşi heyvan instinkti insan təbiətinin ayrılmaz xüsusiyyətimi, insan xoşbəxtliyinin zəruri ünsürümü?

İndi romalı susdu. O, qələmərək onu haqlı sualları qarşısında mat qaldı. Başını endirib fikrə getdi.

Spartak sükütu pozub elçidən soruşdu:

– Bura ne üçün gəlmisən?

Elçi özünə gəlib dedi:

– Mənim adım Qay Ruf Ralladır, atlılar təbəqəsinə mənsubam, konsul Mark Terentsi Varron Lukull məni iki məsələ üçün sənin yanına göndərmişdir.

Spartak gülümsündü, onun təbəssümündə istehza və şübhə vardı. Elə o saat da soruşdu:

– Birincisi?

– Sizə təklif edim ki, Fundi ətrafindakı vuruşmada əsir allığınız romalıları saziş əsasında bizə qaytarasınız?

– Bəs ikincisi?

Elçi elə bil özünü itirdi; ağzını açıb nəsə demək istədi, lakin tərəddüd etdi, néhayət, dedi:

– Mən istərdim ki, sən əvvəlcə mənim birinci təklifimə cavab verəsən.

– Mən sizə dörd min əsiri qaytarıram, bunun da əvəzində siz mənə on min ispan qılıncı, on min qalxan, on min dəmir geyim, yüz min sizin yaxşı silahqayıranlarınız tərəfindən əla hazırlanmış mizraq verməlisiniz.

Qay Ruf Ralla soruşdu:

– Necə? – Onun səsində təəccüb və qəzəb duyulurdu. – Sən tələb edirsən... sən isteyirsən ki, bizimlə müharibəni davam etdirmək üçün biz özümüz sənə silah verək?

– Bir də sənə deyirəm: tələb edirəm ki, bunlar ən yaxşı silah olmalıdır. Bu silahlar iyirmi gündən sonra mənim ordugahımı gündərilməlidir. Belə olmasa, o dörd min əsir sizə qaytarılmayacaq.

Bir az sonra əlavə etdi:

– Mən bu silahların hazırlanmasını qonşu şəhərlərə də sıfariş edə bilərdim, ancaq buna çox vaxt gedər. Amma mən son günlərdə gəlmış iki legion qulu da mümkün qədər tez, həm də tamam silahlandırmalıyam, bir də ki...

Elçi qəzəblə dedi:

– Elə buna görə də əsirlər səndə qalacaq, biz də sənə silah verməyəcəyik. Biz romalıq. Herkules Musaget və Attili Rekul öz hərəkətləri ilə bizi öyrətmişlər ki, necə böyük tələfat hesabına olsa da, heç vaxt vətəne zərər, düşmənə xeyir gətirən işləri görməyin.

Spartak sakitcə dedi:

– Yaxşı, iyirmi gündən sonra tələb etdiyim silahı mənə göndərərsəniz.

Qay Ruf Ralla qəzəbini güclə saxlayaraq ucadan dedi:

– And olsun Feretra Yupiterinə, görünür mənim söylədiyimi başa düşmemisən. Bir də deyirəm, sənə silah verilməyəcək! Əsirlər də qoy səndə qalsın.

Spartak səbirsizliklə dedi:

– Yaxşı da, baxarıq. Konsul Varron Lukullun ikinci təklifini söylö.

Yenə də istehza ilə gülümşədi.

Romalı bir neçə dəqiqə dinmədi, sonra yumşaq, oğrun səslə sakitcə dedi:

– Konsul mənə tapşırdı ki, hərbi eməliyyatı dayandırmağı sənə təklif edim.

Spartak qeyri-ixtiyari olaraq dedi:

– Ba! Maraqlıdır, hansı şərtlər üzrə?

– Sən məşhur bir nəslin kübar xanımını sevirsən, o da səni sevir. Valerilər nəсли – Romanı təsis edən Romulun padşahlığı vaxtında Tatsi ilə Romaya gəlmış sabinalı<sup>1</sup> Voluzidən başlanır; Voluzi Valeri Publikola isə Roma respublikasının ilk konsulu olmuşdur.

Spartak Ruf Rallanın ilk sözlərini eşidəndə cəld yerindən qalxdı; üzü od kimi qızarmışdı, gözləri qəzəbdən alışib yandı. Sonra bir az sakitləşdi; birdən rəngi ağardı; yenə öz yerində oturub, Roma elçi-sindən soruşdu:

– Bunu kim dedi... Konsula bu barədə nə məlumdur? Mənim şəxsi əlaqələrimdən sizə nə? Bunun hərbi işlərlə, mənə təklif etdiyiniz sülh haqqındaki danışçıqlarla nə əlaqəsi var?..

Elçi sualları eşidib karıxdı. Tərəddüb içinde bir neçə söz söylədi. Nehayət, qəti qərara gələrək, cəld və inamlı dedi:

– Sən Sullanın dul qalmış arvadı Valeriya Messalanı sevirsən, o da səni sevir. Senat da, bu sevgiden ona töhmət gelməsin deyə, Valeriyadan xahiş etmək istəyir ki, sənin arvadın olsun. Sevdiyin qadınla evləndikdən sonra konsul Varron Lukull sənə iki şeydən birini seçməyi təklif etmək istəyir: istəsen ki, şücaətini döyüş meydənında göstərəsən – kvestor adı ilə Pompeyin başçılığı altında İspaniyaya gedə bilərsən; ya da, ailə larası<sup>2</sup> himayəsi altında sakit həyat

<sup>1</sup> Sabīna – mərkəzi İtaliyada sabina tayıfası yaşayan bir mahalın adıdır.

<sup>2</sup> L a r a – romalıların etiqadınca, insanların ruhu bədəni ilə bir yerde ölmür, yenə evdə yaşayır, ailənin taleyində iştirak edir. Ölmüş ata-babaların bu ruhuna lara, ya mana, ya da penata deyərdilər (çünki onlar evin latinca penetrəliyə deyilən uc hissəsində yaşar-mışlar). Laralar ailənin hamısı hesab olunarmış. Ailənin həyatında mühüm hadisələr baş verəndə (uşaq doğulanda, toy olanda, səfərə çıxanda, ya səfərdən qayıdılan vaxt) laralara qurban kəsilərmış. Yalnız hər ailəni deyil, hər yerin də öz larası olarmış. Yol ayrıcılarda laralara ithaf edilmiş kiçik ibadətgah tikiləmiş.

keçirmeyi üstün tutsan, onda könlün istəyən Afrika şəhərlərindən birinə prefekt təyin olunarsan. Onda Sullanın arvadı ilə günahkar əlaqən nəticəsində meydana gəlmiş qızını, Postumiyanı da özünlə apararsan. Belə olmasa, qız, hökmdarın o biri uşaqları kimi, Favstin və Favstanın qəyyumlarına veriləcək, sən də Postumiyanı öz qızın adlandırmaq hüququndan məhrum olmaqdan başqa, bir də onu qucaqlayıb bağrına basa bilməyəcəksən.

Spartak ayağa qalxdı. Sol əlini çənəsi hündürlüyündə qaldırıb, sağ əli ilə saqqalını tumarladı. Dodaqlarında istehzalı bir təbəssüm vardı; qəzəb və nifrətlə alışib yanın gözlərini elçidən ayırmır, ona diqqətlə qulaq asındı. Romalı susanda da qələdiator düz onun üzünə baxaraq arabır başını yelleyir, sağ ayağını yavaş-yavaş yerə vururdu.

Onlar xeyli susdu. Nehayət, Spartak astadan və sakitcə dedi:

– Bəs mənim yoldaşlarım?

– Qələdiatorlar ordusu dağıdılmalıdır: qullar erqastullara<sup>1</sup> qayıtmalıdır, qələdiatorlar da öz məktəblərinə.

Spartak hər sözü yavaş-yavaş söyleyərək ondan soruşdu:

– Məsələ də... bununla bitir?

– Senat bu şeyləri yadından çıxarar, sizi əfv edər.

Spartak istehza ilə ucadan dedi:

– Acızanə təşəkkür edirəm! Senat necə də mərhəmetlidir, alicənabdır, lütfkardır!

Ruf Ralla təkəbbürlə dedi:

– Yoxsa elə deyil? Senat əmr etməli idi ki, bütün üsyancıları çarmixa çəksinlər, amma onları əfv edir. Bu kifayət deyilmə!

– Ba! Kifayətdən də çox artıqdır... Senat silahlı, hələ bir üstəlik də qalib gelmiş düşməni əfv edir... Doğrudan da, hələ heç yerdə misli-bərabəri görünməmiş bir alicənablıqdır!

Spartak bir anlığa susdu, sonra dərdli-dərdli əlavə etdi:

– Bəli, ömrümün səkkiz ilini, bütün bacarığımı, qəlbimin bütün qüvvəsini ədaletli, müqəddəs, nəcib bir işə sərf etdim. Hər təhlükəyə cəsarətlə can atdım. Özüm kimi almış min müsibətli yoldaşımı silahlanmağa dəvət etdim, onları qalibiyyətə doğru apardım. İndi də, günlərin birində mən onlara deməliyəm: “O şeylər ki, sizə qalibiyyət kimi görünürdü, – bunlar möglubiyyətdən başqa bir şey deyilmiş.

<sup>1</sup> Erqastul, ya erqasteri – qulların zəhmətindən istifadə edilən emalatxana

Biz azadlığa çata bilməyəcəyik. Öz ağalarınızın yanına qayıdın, əllərinizi uzadın, qoy onlar yenə də sizin vərdiş etdiyiniz zəncirləri qollarınıza vursun". Axı niyə, niyə?

– Deməli, sən, sənin kimi bir barbara bəxş edilən şərəfin qədr-qiyamətini bilmirsən: sən alçaq rudiarılıkdən Roma kvestoru, ya prefect dərəcəsinə yüksəlirsən. Bundan başqa sənə aristokrat Roma xanımı ilə evlənməyə icazə veriləcək!

– Roma senatinin qüdreti belə böyükmüş? O ancaq bütün torpaqlara deyil, bu torpaq üstündə yaşayan insanların hissələrinə də hakimlik edirmiş?

Onlar susdular. Sonra Spartak sakit halda Ruf Ralladan soruşdu:

– Qladiotorlar mənim sözümə, məsləhətimə baxmasalar, dağlıb getməsələr nə olar?

Roma patrisisi başını aşağı saldı, toqasının ətəyini eşə-eşə, ağır-ağır və tərəddüdlə dedi:

– Onda... onda... sənin kimi təcrübəli bir sərkərdənin... elə bir sərkərdə ki... hər halda ancaq bu bədbəxtlərin xeyri üçün... əlinə imkan düşər... belə bir imkan həmişə onun əlinə düşə bilər... qoşunu elə bir yerə apara bilər ki...

Spartakin rəngi birdən bərk ağırdı. Onun qəzəb və nifrət dolu gözləri üzünə sərt, amansız bir ifadə verirdi, lakin o təmkinlə və sakitcə dedi:

– Orada konsul Mark Terentsi Varron Lukull öz legionları ilə onları gözləyəcək. O, qladiotorlar qoşununu mühasirəyə alacaq, onlar da səssiz-küysüz konsula təslim olacaq, hətta konsul əvvəlcədən hazırlanmış bu yüngül qalibiyyəti özü üçün şan və şərəf hesab edə bilər. Elə deyilmi?

Romalı başını aşağı salıb, bircə kəlmə də söz demədi.

– Elə deyilmi? – Spartak elə gurultulu səslə bu sözü dedi ki, Ruf Ralla diksinib başını qaldırdı.

Elçi Spartaka baxdı: qladiotorların rəhbəri çox qəzəbli idi, gözlərindən nifrət alovu saçılırdı, – romalı qeyri-ixtiyari olaraq bir addım geri çəkildi.

Spartak vüqar və təhdidlə dedi:

– Ah, and olsun bütün Olimp allahlarına, səni himayə edən allah-lara şükür elə ki, alçaq və mənfur qladiotor başqasının hüququna hörmət etməyi bacarıır, qəlbindəki hirs onun şüurunu dumanlaşdırırıır;

sənin bura elçi kimi gəlməyini yadından çıxartırıır... Sənin senatın, sənin xalqın alçaq və şərəfsiz olduğu kimi, sən də bura belə alçaq və şərəfsiz bir teklifi – xəyanət təklifini söyləməyə gəlmisən, – ən biabırçı, ən iyriç bir xəyanət!.. Sən qəlbimin ən dərin, ən gizlin sırların toxunmağa çalışdırıır!.. Sən silah gücü ilə əldə edə bilmədiyin qalibiyyəti, sevən, həm də ata olan bir adamı tamahsiləndirir yoldan çıxarmaqla, aldatmaqla əldə etmək istədin.

Ruf Ralla bir neçə addım geri çəkildi, gözlərini Spartakdan ayırmayaraq qəzəblə ucadan dedi:

– Ey barbar! Görünür, kim ilə danışdığını yaddan çıxarmışan!

– Sən ey alçaq, şərəfsiz Roma konsulu – Mark Terentsi Varron Lukull, harada olduğunu, kim ilə danışdığını sən yaddan çıxarmışan! Yoxsa elə bildin ki, səni tanımadım! Sən bura uydurma ad ilə gizlin gəlmisən, gəlmisən ki, məni tovlayıb yoldan çıxarasan. Elə zənn etmisən ki, mən də sənin kimi adamam, sənin etdiyin alçaqlığı mən də edə bilərəm, – ah, alçaqlar alçağı! Get... Romaya qayıt, təzə legionlar yiğ, mənimlə döyüş meydanında vuruşmağa gəl. Onda cəsərət edib mənimlə, indiki kimi üz-üzə dura bilsən, sənin alçaq təklinə lazımi cavab verərəm.

Konsul Varron Lukull hədsiz bir nifrətlə dedi:

– Zavallı axmaq adam, sən ümidi edirdin, ya hələ də ümid edirsən ki, bizim legionların hücumu qabağında uzun zaman dayanıb dura biləcəksən; həmişə xoşbəxtlik üz verən qüdərli Romaya tamamilə qalib gəlmək ümidi ilə özünə təselli verirən?

– Mən bu bədbəxt qulları öz vətənlərinə yetirmək ümidindəyəm, mən orada, bizim yerlərdə bütün məzəlum xalqları zalimlərin əleyhinə qaldırmaq istəyirəm, ümidi edirəm ki, sizin mənfur hakimiyyətinizə son qoyacağam.

Spartak sağ eli ilə konsula çıxıb getməyi əmr etdi.

Konsul Varron Lukull təkəbbürə toqasına bürünüb gedəndə dedi:

– Döyüş meydanında görüşərik.

– Allah eləsin... ancaq buna inanmiram...

Varron Lukull pretorinin aşağısından gedən yol ilə uzaqlaşanda, Spartak onu səsləyib dedi:

– Roma konsulu, qulaq as, gör nə deyirəm... Mənə məlumdur ki, mühəribədə mənim əsgərlərimdən bəziləri sizin əlinizə düşəndə, siz onların hamisimi çarmixa çəkirsəniz. Belə görürəm ki, siz romalılar

biz qladiatorları insan hüququndan kənar tutursunuz, buna görə sənə xəbərdarlıq edirəm: iyirmi gündən sonra mənə lazım olan silahı, dava geyimini bax burada, mənim ordugahımda almasam, Fundi etrafında əsir düşən dörd min əsgəriniz çarmixa çəkiləcəkdir.

Konsulun açığından rəngi ağardı:

– Necə?.. Sən buna cəsarət edərsən?..

– Sizin kimi adamlar haqqında hər şey eləməyə icazə verilir, çünkü sizdən ötrü müqəddəs şey yoxdur; elə şey yoxdur ki, siz ona hörmət etmiş olasınız... Şərəfsizliyə qarşı şərəfsizlik, ölümə qarşı ölüm, qırğına qarşı qırğın – bax, sizinlə belə rəftar etmək lazımdır! Get!

Konsula çıxıb getməsini əmr etdi.

Spartakın çağırışına dekan, həm də elçi ilə xidmətçilərini gətirən qladiatorlar geldi. Spartak onlara romalıları, ordugahın qapısına qədər ötürmək buyruğunu verdi.

Tək qaldıqdan sonra çadırın qabağında xeyli gezişdi. O, çox dərdli və qəmlı fikirlərə dalmışdı; yeridikcə də addımlarını gah yeyinlədir, gah da yavaşıdırı.

Bir qədərdən sonra Kriksi, Qraniki, Enomayı yanına çağırıb, Terentsi Varron Lukullun ordugahına gəldiyini, söylədiyi təkliflərini onlara danışdı, ancaq Valeriyaya olan sevgisini – qəlbini bu gizlin sırrını demədi. Yoldaşları rəhbərin hərəkətini bəyəndilər, qəlbinin nəcibliyinə, alicənablılığına, fədakarlığına valeh oldular. Şənli yoldaşlarına, baş rəhbərlərinə hörmət və məhəbbətləri daha da artdı, bu hiss ilə də onun yanından getdilər.

Hava qaralmağa başlayanda Spartak öz çadırına getdi. Mirtsa ilə söhbət elədi. Bacısı onu qəmgin və qaşqabaqlı görüb, xoş sözərlə fikrini dağıtmak istədi. Sonra Spartak bacısından ayrılib, bu böyük çadırın o biri hissəsinə keçdi, – onun təzə bəlimdən hazırlanmış, üstünə də bir qoyun dərisi salınmış yatağı burada idi; yatağı əsgərlər düzəltmişdi.

Spartak bütün günü əynində olan dəmir geyimini çıxartdı, silahı açıb yerə qoydu, yatağına girdi. Dərindən ah çəkə-çəkə o yan-bu yana çevrildi, xeyli yata bilmədi. Gözünə yuxu gedəndə gecədən çox keçmişdi. Saxsı çıraqı yadından çıxarıb söndürməmişdi, hələ də piltəsi yanındı.

O, Valeriyanın bağışladıği, həmişə də boyнunda gəzdirdiyi medalyonu elində bərk-bərk sıxıb yatmışdı. Yatdığı da yəqin ki, iki saat olardı. Birdən odlu bir öpüş onu yuxudan oyatdı. Qalxıb yatağında oturdu. Kim isə ağır-ağır nəfəs alırdı. Başını o tərəfə çevirib uca-dan dedi:

– Kimdir o?.. Buradakı kimdir?..

Gözəl qadın Evtibida diz çöküb onun yatağı qabağında durmuşdu. Sarışın, sıx saççıyınların tökülmüş, qar kimi ağ sinəsi üstə dağılı-mışdı. Xırdaca əllərini yalvarişlı bir ifadə ilə bir-birinə sıxaraq piçıl-dayırdı:

– Rəhm elə, rəhm elə mənə... Spartak, sənə olan məhəbbətim məni öldürür!

Qladiatorların rəhberi elindəki medalyonu sıxaraq heyretlə dedi:

– Evtibida! Sən, sən buradasan? Niyə gəlmisən?..

Evtibida yarpaq kimi əsə-əsə yavaşça dedi:

– Gör neçə gecədir ki, mən o künçə – eli ilə künçü göstərdi, – sıxılıb sənin yatmağını gözləyirəm. Yatandan sonra yatağının qabağında diz çöküb sənin üzünə, əzəmətli, gözəl üzünə tamaşa edirəm. Sənə pərəstiş edirəm, səssizlik içində ağlayıram, çünkü sənə məftunam, Spartak, allahlara pərəstiş edilən kimi, mən də sənə pərəstiş edirəm. Məni rədd etdiyin halda, heç bir ümidi yeri qalmadığı halda, beş ildən çoxdur ki, səni sevirəm, bir divanə kimi sevirəm, bu beş il mənə əbədiyyət qədər uzun göründü. Sənin surətini xəyahmdan silib atmaq istədim, mümkün olmadı... Sənin surətin odlu hərflərle hafizəmə həkk olunmuşdur. Bu böyük ehtirasımı unutmaq istədim, mümkün olmadı; onu şərab içində, kef məclislərində, eyş-işrat çılgınlığında qərq etmək istədim, – mümkün olmadı. Səni gördüğüm, tanıdığım yerlərdən uzaq olmaqla qəlbimə təskinlik vermək istədim, – mümkün olmadı: Yunanistanda da, Roma kimi, sən mənim qabağımıda idin; doğulduğum yerlər də, məsum gəncliyimin xatirələri də, vətən dilinin səsləri də – heç bir şey, heç bir şey səni qəlbimdən qova bilmədi... Səni sevirəm, Spartak, sevirəm səni! İnsan dili mənim sevgimi ifadə etməyə acizdir... Mənim sevgimdə elə böyük qüvvət var ki, o mənim kimi qadını sənin ayaqlarına atmışdır, – elə qadın ki, Romanın ən məşhur ərləri mənim ayaqlarına düşərdi! Ah, mənə yazığın gəlsin, məni rədd eləmə, mən sənin qul-luqçun olaram, kəniniz olaram... ancaq qovma məni, yalvarıram sənə!

Bir də məni rədd eləsən, onda məni hər şeyə əl atmağa vadar edəcəksən... hətta ən dəhşətli, ən qorxunc cinayətlərə belə!

Vurğun qız həyəcanla yalvara-yalvara Spartakın əlini tutub, ehtirasla öpürdü. Bu ardi-arası kəsilməyən söz axıñından, ehtiraslı busələrdən Spartakın üzü gah qızarır, gah kətan kimi ağarırdı, bütün bədəni titrəyirdi; onda Valeriyanın və Postumianın saçı olan medalyonu əlində bərk-bərk sıxırdı: yunan qızının füsunkar gözəlliyi qarşısında dayanıb-durmaq üçün ancaq bu medalyon ona, sehrlı tilsim kimi, qüvvət verirdi.

Evtibida onun əlini bərk-bərk sıxırdı. Spartak iradəsini toplayaraq əlini üsulluca onun əllərindən geri çəkdi, sakit olmağa çalışaraq, bir ata mehribanlığı ilə dedi:

— Sakit ol... sakit ol... səfəh qız... Mən başqa bir qadını... ilahi gözəlliyyə malik olan bir qadını sevirəm... o mənim balamın anasıdır... Bunu bil ki, Spartakın ancaq bir etiqadı var: necə ki, mənim qəlbim mezumların işinə həsr edilmişdir ki, mən onun üçün yaşayıram, onun üçün də oləcəyəm, elə də mən ancaq bir qadını sevirəm, başqa bir qadını sevməyəcəyəm... Mənim haqqımda olan fikirlərini odlu xəyalından çıxart... Mənim qəbul etmədiyim hissələrini açıb mənə söyləmə... sənə verə bilməyəcəyim məhəbbətdən danışma...

Spartak son sözləri söylərkən Evtibidən yavaşça özündən kənar elədi; yunan qızı həyəcanla dedi:

— Ah, and olsun intiqam ilahələrinə, bunu eləyən Valeriyadır, o mələk Valeriyadır, sənin nəvazişindən, busələrindən məni məhrum edən odur!

Spartak açıqlanaraq ucadan dedi:

— Qadın! — Onun üzü tutqunlaşdır qorxunc bir şəkil aldı.

Evtibida əllərini gəmire-gəmire susdu. Qladiatorların rəhbəri hiddətini boğaraq, bir az sonra sakitcə, lakin bayaqkı kimi, sərt dedi:

— Mənim çadırımdan get, bir də bura gəlmə. Sabah sən o biri kontubernallarla Enomayın yanına gedərsən: sən daha mənim kontubernalım olmayıacaqsan.

Kurtizan qadın hönkür-hönkür ağlamaqdən özünü güclə saxlayaraq, başını aşağı saldı, əllərini gəmire-gəmire, ağır-agır çadırdan çıxdı. Spartak da medalyonu açıb dodaqlarına apardı, orada olan saçları dönə-dönə öpdü.

## On altinci fəsil

### ASLAN QIZIN AYAQLARINA DÜŞÜR. CƏZALANDIRILMIŞ ELÇİ

Evtibida adı qadılardan deyildi. Əqli həmişə ehtirasının şiddətli hücumlarına tabe olurdu, ehtirasının isə həddi-hüdudu yox idi. Çox vaxt düşüncəsinin bütün dəlilləri ucsuz-bucaqsız fantaziyasının coşqun ucuşlarında boğulurdu. Onun malik olduğu fövqəladə daxili qüvvəsi incə, zərif bədəninə heç də uyğun gəlmirdi; o qadından artıq cavan qızə oxşayırıdı. Oxucular bilir ki, Evtibida lap cavan yaşlarından şəhvət düşkünləri olan, əxlaqsız bir patrisinin əlində olmuş, biabırçı eyş-işrət məclislərində və Saturn şənliklərində<sup>1</sup> iştirak etmişdi. O, qadınlığın iki ən gözel keyfiyyətdən – ismetlə, yaxşılığı pislikdən ayırmak qabiliyyətdən məhrum olmuşdu.

O öz arzularının qabağını ala bilmirdi, nə vasitə ilə olur-olsun istədiyini əldə edirdi. Onun üçün yaxşılıq – arzusunda olduğu şeyə nail olmaqdan ibarətdir. Sarsılmaz mətanətlə qarşısında qoyduğu məqsədə doğru gedirdi, fövqəladə iradəyə malik olduğundan həmişə də arzusuna çatırıldı.

Evtibida zövq-səfədan doymuş ən qəşəng, ən varlı patrisilərin pərəstişkarlığından ərköyünləşmiş çox dövlətli bir qadındı. Spartakı o, igidiyinin, gözəlliyyinin, şücaətinin ən parlaq çağında, sirk meydانındaki qanlı döyüşlərdə qalibiyyət qazanarkən görmüşdü. O zaman Evtibidən həyatda daha heç bir şey maraqlandırmırıldı, heç bir şey onu öz füsunkarlığı ilə cəzb etmirdi, xoşbəxt olmaq ümidi tamam itirmişdi. Lakin Spartakı görüb məftun oldu. Ona elə gəldi ki, çox asanlıqla öz şıltaqlığını təmin edə biləcəkdir. Bəlkə də bu sevgi idi: Evtibidəni, onun iradəsi xaricində olaraq, bu qüvvətli adama cəzb edən hissən nə demək olduğunu ilk vaxtlar başa düşmürdü. Odlu təsəvvüründə indidən bu yeni ehtirasla mest olurdu; elə zənn edirdi ki, bu ehtiras daha dözlüməz həyatının yeknəsəqliyini pozacaq, ona böyük fərəh götirəcəkdir.

<sup>1</sup> Saturn şənlikləri – qədim Romada Saturn allahı tərəfindən bayram (17 dekabr). Əvvəller bir gün, sonra yeddi gün olmuşdur. Saturn bayramında heç kəs işləməzmiş, qullar bu günlərdə azad edilər, ağaları ilə bir yerdə şənlik edərmiş.

Lakin heç gözlənilməyən maneələr meydana çıxanda, bir çoxlanının qəlbini zəbt edən füsunkar gözəlliyyinə Spartakın laqeyd olduğunu yəqin edəndə, sevdiyi adamı başqa bir qadının da sevib, onun qəlbini hakim olduğunu biləndə, bu kurtizan qadının təmin olunmuş arzusu, dəlicəsinə qısqanlığı xəyalını odlandırdı. Qanı damalarında qaynadı, qəlbi çırpındı, – hələ indiyə qədər onun qəlbi belə çırpınmamışdı, – yuxarıda gördüyüümüz kimi, onun hissi, arzuları çılğın ehtirasa çevrildi. Pozğun, lakin böyük daxili qüvvəyə malik olan, qərarından dönməyən bu cəsarətli qadının ehtirası az vaxtda ən yüksək nöqtəsinə çatdı.

Evtibida Spartaki yadından çıxartmaq istədi, bunun üçün ən azğın, ən çilgın eyş-işrətə qapıldı. Onun Romadakı imarətindən festsen nəğmələri ucalırdı, biabırçı çıçırtılar eşidilirdi, lakin heç bir şey Spartakı onun qəlbindən çıxara bilmədi. Səyahətə çıxdı. Vətəni Yunanistana getdi. Lakin təmin olunmayan ehtirası onu hər yerde təqib edirdi, onu yaşamağa qoymurdu. Evtibida yenə də Spartakın qəlbini ələ almaq təşəbbüsünə başladı, – Spartak bu zaman Roma hökm-ranlığına qarşı məzлumların üşyanını qaldırmış, qorxunc, əzəmətli bir qüvvə olmuşdu.

Dörd il keçdi. Spartak Valeriyani unuda bilərdi, bəlkə də, unutmuşdu. Evtibida belə zənn edirdi. Vaxt gəlib çatmışdı, indi Spartakın qəlbini tamamilə hakim ola bilərdi. O, bütün qiymətli şeylərini satdı, bütün sərvətini toplayıb qladiatorların ordugahına getdi. Fikri də bu idi: qəlbində belə odlu, belə qüvvətli ehtiras oyadan adama özünü, şərq kənizinin hədsiz sədaqəti ilə həsr etsin, onun xidmətində olsun.

Spartak onu qucaqlayıb bağırına bassayıdı, o özünü xoşbəxt hesab edərdi. Kim bilir, bəlkə də, xeyirxah, şəfqətli bir qadın olardı. O, hər cür şərəfli, cəsarətli iş görməyə qabil olduğunu hiss edərdi, təki onun nəzərində möhtəşəm bir yarımallah şəklini almış admanın məhəbbətini qazana bilsin.

Evtibida gözləyirdi, ümidi kəsmirdi; lakin onun gözləməsindən bir şey çıxmadı... Spartak ikinci dəfə onu rədd etdi. Evtibida sıfəti dəyişmiş halda, gözü yaşılı qladiatorlar rəhbərinin çadırından çıxdı. Onun gözləri qəzəblə parıldayırdı, duyduğu həqarətdən üzü qızarmışdı, xəcalət çəkirdi.

Əvvəl o, böyük həyəcan içində, sakitləşmiş ordugahla gedir, sanki heç bir şey görmürdü: ayaqları çadır mixlarına ilisir, atlar saxlanan yerin kəndir hasarının direklərinə toxunurdu. Heç özü də səbəbinə bilmədən gəlib ağac hasarın yanına çatdı. Fikirləri dağınıqdı; qızığın beynində nə öz həyəcanları haqqında aydın təsəvvür vardi, nə də xarici aləmi düzgün dərk edə bilirdi. Qulaqları guruldayırdı. O ancaq dəhşətli bir əzab çəkdiyini, qəlbini amansız qanlı bir intiqam eşqi ilə çırpındığını anlayırdı.

Sərin, saf səhər mehi Evtibidanın bədəninə toxunur, onun sinəsini, çıyinlərini üzüdürdü. Səhər mehi onu yavaş-yavaş keylikdən qurtardı, hissələrini canlandırdı, o, həqiqi aləmi duymağaya başladı. Pep-lumuna büründü, ətrafına göz gəzdirdi, sanki bayğınlıqdan, ya sərsəmlilikdən sonra özünə gəlir, fikirlərini toplayıb harada olduğunu anlamaq istəyirdi. Nəhayət, başa düşdü ki, səkkizinci legionun çadırları arasında durmuşdur. Buradan ən qısa yol ilə Kvint küçəsinə keçdi, oradan da altıncı legionu beşinci legiondan ayıran yol ilə öz çadırına gəldi.

Birdən əllerinin qanlı olduğunu gördü; yadına düşdü ki, özü onları amansızcasına dişləyib qanatmışdır. Dayanıb, qəzəb saçan yaşlı gözlərini, xırdaca, qanlı əllerini göye qaldırdı, dərin bir nifrətlə göylərin bütün allahlarına fikrində and içdi ki, başına gələn bu həqarətin, alçaqlığın intiqamını alacaqdır; eyni zamanda Spartakın başını intiqam ilahəlinə, yeraltı allahlara qurban gətirmək üçün əlini bulaşan qana and içdi.

Spartak Fundi ətrafında pretor Anfidı Orestin ordugahını mühasirə etdikdən sonra Qranikin, Kriksin və Enomayın arasında əlaqə saxlamaq üçün dörd kontubernalı olmasını qərara almışdı. Evtibida ilə olan söhbətin səhəri Enomaya dedi ki, kontubernalımdan birini sənin xidmətinə göndərirəm.

Enomay buna təəccüb etmədi; lakin Evtibidanı görəndə mat qaldı. Qadının gözəlliyi, bədəninin qəşəngliyi çox xoşuna gəlirdi, lakin Evtibidanı Spartakın sevgilisi hesab etdiyindən hələ onunla danışmamışdı. İndi Evtibidanı görüb valeh oldu, ucadan dedi:

– Necə?!.. Sənsən?! Spartak mənim yanımı səni kontubernalı göndərir?

Qız cavab verdi:

– Bəli, məni göndərir! – Onun üzündə qayğı və kədər ifadə olunurdu. – Niyə sən buna təəccüb elədin?

– Niyə... niyə... Mən elə bilirdim ki, sən Spartak üçün çox əziz-sən...

Evtibida acı və istehzalı bir təbəssümlə dedi:

– Ba! Spartak yüksək əxlaq sahibidir, o ancaq bizim qalib gəlmeyimizi düşünür...

– Lakin bu heç də ona mane olmazdı ki, sənin gözəl qız olduğunu görüsün: heykəltərəşlərə ilham verən gözəllərin ən gözəli, Yunanistan günəşi altında doğulan qızların ən füsunkarı...

Evtibidanın gözəlliyyi Enomaya elə təsir etdi ki, ayı birdən əhliləşib əl ayısı oldu, kobud, vəhşi bir adam birdən dönüb nəzakətli bir adam oldu.

– Əminəm ki, sən mənə eşq elan etmək fikrinə düşməyəcəksən! Mən bura bize zülm edənlərlə mübarizəyə gəlmışəm. Bu mütqəddəs iş üçün dövlətimdən, sevgimdən, cah-cəlal içrə, kef içində keçən həyatımdan əl çəkdim. Təmkinli və təvazökar olmağı Spartakdan öyrən.

Evtibida bu sözləri lovğa-lovğa deyib çevrildi, yandakı çadırə sarı getdi: Enomayın kontubernalları orada yaşıyordı.

Enomay yunan qızının gözəlliyyinə və əxlaqına valeh olub ucadan dedi:

– And olsun bütün mövcudatın anası Freyanın<sup>1</sup> gözəlliyyinə, bu qız Valikariyaların ən lovğa, ən gözəldindən də lovğa və gözəldir.

– Birdən Enomay, heç ona xas olmayan mehribanlıqla qızın gözəl vücudunu, füsunkar üzünü düşünməyə başladı, – bu onun özü üçün də gözlənilməz bir şeydi.

Evtibidanın nə fikirdə olduğunu anlamaq çətin deyildi: o istəyirdi ki, bu lovğa germanı özünə cəlb etsin. Bundan məqsədi nə idi, bunu kim deyə bilərdi? Görünür, Evtibidanın düşündüyü intiqamla Enomaya olan sevgisi arasında bir əlaqə vardı.

Hər halda Evtibida kimi gözəl, füsunkar, kişini cəlb etməyin bütün sirlərinə bələd olan bir qadının kobud, sadələvh bir germanı tovlayıb, az vaxtda öz toruna salması çətin deyil. Çox keçmədi, Enomayın qəlbinə o tamamilə hakim oldu.

<sup>1</sup> Freya – Skandinaviya və german mifologiyasının ilahəsi, Votanın (Odinin) arvadı

Bu zaman Spartak Venusi ətrafindakı ordugahda, dinclik bilmədən iki yeni legionuna hərbi təlim verirdi. Spartakın konsul Mark Terrentsi Varron Lukull ilə görüşündən düz on səkkiz gün sonra, bu iki legion üçün qələbiylər ordugahına, dörd min əsirin əvəzinə tələb olunan on min dəmir geyim, on min qalxan, on min qılınc və yüz min mizraq gətirildi, əsirlər də tamamilə tərksilah edilib Romaya göndərildi.

İki son legion silahlandırılan kimi, onlardan biri dörd legiona başçılıq edən Kriksin, o birisi Qranikin komandanlığına verildi; birinci legion qallardan, ikincisi frakiyalılardan ibarətdi. Spartak Venusi ətrafindakı ordugahı buraxıb, qısa mənzillərlə Apuliyaya doğru hərəkət etdi. Əvvəl Bariyə getdi, sonra Brundizinin qala divarlarına yaxınlaşdı; Brundizi romalıların Adriatik dənizində ən mühüm, ən böyük hərbi limanı idi. İki ay davam edən bu yürtüşdə romalılarla qələbiylər arasında elə bir mühüm toqquşma olmadı. Bəzi şəhərlərin çox asanlıqla dəf edilən zəif müqavimətini heç də ciddi vuruşma adlandırmaq olmazdı.

Spartak avqustun sonunda, gözəl istehkamı olan Brundizi şəhərindən uzaqlaşıb, Qnatinin yaxınlığında ordugah qurdu; o heç Brundiziyə girmek fikrində də deyildi. Qnati çox əlverişli yerdə idi. Buranı, adəti üzrə, daha da möhkəmləndirib, ordugahının ətrafında enli xəndək qazdırıldı, çünki qış bu əyalətdə keçirmək istəyirdi: buranın münbit torpağı, gözəl otlqları, çoxlu mal-qarası onun ordusunu ərzaqla təmin edirdi.

Eyni zamanda qələbiylər rəhbəri başladığı müharibəni daha qəti bir şəkəl salmaq üçün çox düşündü. Şəraiti diqqətlə və açıq fikirlə təhlil etdikdən sonra öz sərkərdələrini gizli hərbi iclasa çağırıldı. Sonrakı tədbirlər haqqında çox danışıldı. Görünür çox mühüm qərarlar qəbul edildi, lakin qələbiylər ordugahında heç kəs bundan xəber tuta bilmədi.

İclas axşam qurtarmışdı. Gecə Evtibida üstündəki silahlarını açıb götürdü, yarıçılpaq şəkildə pepluma bürünərək çox məharətlə sinəsinə və ciyinlərini açıq qoydu, sonra çadırdakı skamyada oturdu.

Çadırın orta dirəyindən sallanan kiçik mis çıraqdan içəriyə zəif işıq düşürdü.

Evtibidanın rəngi qaçmışdı, tutqun, acıqlı gözleri çadırın qapısına dikilmişdi. O sanki qeyri-şüuri olaraq diqqətini ora toplamışdı,

çünkü fikri tamamilə başqa məsələlərlə məşğul idi. Birdən ayağa qalxdı, diqqətlə qulaq asmağa başladı, gözləri sevincindən parıldadı: ayaq səsi get-gedə daha aydın eşidildi; bu sanki gözlediyi və görmək istədiyi adamın geldiyini sübut edirdi.

Çox keçmədi, çadırın astanasında Enomayın nəhəng vücudu göründü. Başını əyərək, Evtibidanın zarafatla "Veneranın məbədi" adlandırdığı çadırına girdi.

Bu nəhəng adam yunan qızına yaxınlaşaraq dizləri üstə düşdü, onun əllərini əline alıb dodaqlarına apardı:

— Ah, mənim ilahəm Evtibida!

Enomay dizləri üstə çökse də, skamyada oturan qızdan xeyli hündür idi; ancaq çöməltmə oturduqdan sonra balaca, qara gözləri ilə gözəl qızı baxa bildi.

Enomayla Evtibidanın başı və sıfəti böyük bir ziddiyyət təşkil edirdi. Evtibidanın ağılığı, üzündəki xətlərin düzgünlüyü və qəşəngliyi Enomayın sıfətini daha kobud, daha bədrəng və qara göstərirdi; lakin Enomayın qarışq saç, gül rənginə çalan pırtlaşmış şabalıdı saqqalı bu füsunkar kurtizan qadının sarışın saçının gözəlliyini daha da artırırırdı.

Evtibida ayaqlarına döşənən bu iri bədənli germana xeyirxahlıqla və mehriban bir nəzərlə baxaraq soruşdu:

— İclasınız uzun çekdi?

Enomay cavab verdi:

— Çox uzun... təəssüf ki, lap uzun çekdi. İnan ki, bu iclaslar lap zəhləmi töküb. Mən döyüşüyəm, and olsun Torun<sup>1</sup> ildirimlərinə bu iclaslar heç ürəyimcə deyil.

— Axı, Spartak iş adamıdır; onun igidiyyinə ehtiyatkarlıq da əlavə olunsa, bu ancaq bizim işimizin qalibiyyətlə neticələnməsinə kömək elər.

— Bu belə olmasına belədir... mən bunu inkar eləmirəm... Ancaq mən bir baş Roma şəhərinə hücum etməyi üstün tutardım.

— Ağlışız fikirdir! Biz belə cəsarətli işe ancaq onda girişə bilərik ki, qoşunumuzun sayı iki yüz minə çatmış olsun.

Hər ikisi susdu. Enomay yunan qızına elə sədaqət və mehribanlıqla baxırdı ki, elə bil bu uzun qıçlı, uzun qollu kobud adam belə

sədaqət və mehribanlıq göstərməyə heç qabil deyildi. Evtibida da, Enomaya heç məhəbbəti olmadığı halda, guya odlu hissələrə alışış yandığını bürüze verməyə çalışırırdı, özünü füsunkar göstərmək məharətindən istifadə edərək yalandan mehriban baxışlarla bu sadəlövh germanı süzürdü.

Evtibida, əhəmiyyətsiz bir şey soruşturmuş kimi, laqeydliklə dedi:

- Siz bugünkü iclasda ciddi və mühüm məsələlər həll etdiniz?
- Hə... ciddi və mühüm... Onlar belə deyirdi... Spartak da, Krik də, Qranik də...

— Siz yəqin qarşıda duran hərbi əməliyyatın planından danışmışınız?

— Çox da elə yox... ancaq bizim danışqlarımızın çoxu buna aid kimi idi. Biz danışdıq ki... — O birdən nə söyləmek istədiyini anlayaraq, özünü saxlayıb ucadan dedi: — Ah, hə... biz axı and içmişik ki, orada danışdığımız məsələləri heç kəsə söyleməyək. Amma mən, heç özüm də bilmədən, az qalmışdı ki, hamisini açıb danışam.

— Axı, sen öz planını yəqin ki... düşmənə açıb söylemirsen...

— Ey mənim füsunkar Veneram... Yoxsa sen elə güman edirsin ki, eger qərarlarımıza açıb sənə söylemirəmsə, deməli, sənə inanmırıam?!

Evtibida açıqlanaraq heyecanla dedi:

— Elə bircə bu qalmışdı! And olsun Delfa Apollonuna! Elə bircə bu qalmışdı! Mən bütün sərvətimi məzлumların mübarizəsi yolunda qoydum, dəbdəbə və kef içində keçirdiyim həyatı ona qurban verdim, özüm də zəif bir qız ikən gelib azadlıq hərəkatının döyüşçüsü oldum, — belə olduqda, sənin ya bir başqasının cəsarəti çatır da mənim sədaqətime şübhə elesin?!

— Ah, Odin allahı məni belə şübhədən uzaq elesin! İnan mənə, mən ancaq sənin gözəlliyini ilahileşdirib ona pərəstiş etmirəm, mən sənin alicənəblığına da, qəlbinin əzəmətinə də böyük hörmət bəsləyirəm ki, and içmiş olsam da, hamisini açıb...

Evtibida dedi:

— Yox, yox, lazım deyil! — O özünü elə göstərdi ki, guya daha artıq hirslenmişdir, Enomayın nəvazığını daha istəmir. — Sizin gizlin işlərinizdən mənə nə! Mən onları heç bilmək istəmirəm!..

Enomay Evtibidanı sığallaya-sığallaya, yazıq-yazıq, ağlar səsle dedi:

<sup>1</sup> Tor — qədim german xalqlarının etiqadınca, mühəribə allahı

– Yenə də mənə acığın tutur... Niyə axı mənə acığın tutur?! Ey mənim pərəstiş etdiyim qız! Qulaq as mənə, xahiş edirəm... bil ki...

Kurtizan qadın istehza ilə dedi:

– Sus, sus, mən istəmirəm ki, sən andını pozasan, bununla bizim işimizi təhlükə altında qoyasan... Sən mənə inansaydın... mənə hörmət eləsəydin... məni istəsəydin... necə ki, özün deyirsən... sən mənim bir hissəm olduğun kimi, mən də sənin bir hissən olsaydım... onda başa düşərdin ki, içdiyin and danışılan sözləri məndən yox, başqalarından gizlətməyə səni vadar edir... əgər mən dediyin kimi, doğrudan da, sənin qəlbin, canın olsaydım, bütün fikirlərin, düşüncələrin mənim olardı... Lakin sən məni hədd-hüdudu olmayan, adamı sevgilisinin qulu edən, saf, təmiz, sədaqətli məhəbbətlə sevmirsən... Sən mənim surətimdəancaq mənim o lənətə gelmiş gözəlliyimi görürsən.... Sənancaq mənim öpüşlərimin həsrətini çəkirsən... mama sənin məhəbbətin səmimi, böyük məhəbbət deyil... ümidiłrin boşça çıxdı... buancaq xəyal imiş...

Evtibidanın səsi titrəyir, bu səsdə həyecan və göz yaşı duyulurdu, nəhayət o, yalandan hönkür-hönkür ağlamağa başladı.

O, işvəbazlıqla, cürbəcür hiylələrlə Enomaya istədiyi təsiri bağışlaya bilməşdi. Son iki ayda bir neçə dəfə idi ki, öz füsunkarlığının təsirini onun üzərində sınaqdan keçirmişdi.

Bu azman adam özünü itirmişdi: təşviş içində rabitəsiz sözler mızıldaya-mızıldaya qızın ayaqlarını öpməyə, yalvara-yalvara ondan üzr istəməyə başladı. Heç bir şeydə ondan şübhələnmədiyinə and içirdi. Onu lap tanıdığı gündən sevdiyini, müqəddəs bir şey kimi ona pərəstiş etdiyini, allahı necə sevirlərsə, onu da elə sevdiyini söyləyir, odlu, səmimi sözlərlə Evtibidani inandırmağa çalışırdı. Lakin yunan qızı yenə də özünü açıqlı göstərir, özgelərin sırrını bilmək arzusunda olmadığına onu əmin edirdi, buna görə Enomay öz dininin bütün allahlarına and içir, odlu bir dil ilə qızdan ona qulaq asmasını xahiş edirdi; mənə inan deyirdi: indi də, bundan sonra da mən nəyə and içsəm də, bütün sirləri açıb sənə söyləyəcəyəm; çünkü sən mənim canımın canısan, həyatımın həyatısan.

Qladiatorlara başçılıq edən sərkərdələrdən nəyi müzakirə etdiklərini qisaca danışdı. Dedi ki, müzakirələrdən sonra qərara alındı: biz gərək, ağır borca düşən, dəyişiklik həsrətində olan üsyankar əhvali-ruhiyyəli Roma patrisilərini və cavanlarını öz tərəfimizə

çəkək; buna görə qət olundu ki, sabah Katilinanın yanına etibarlı bir adam göndərilsin, ondan xahiş edilsin ki, gəlib qladiatorlar qoşunun komandanlığını öz üzərinə götürsün. Rutili bu tapşırığı yerinə yetirmək üçün Romaya getməyə özü razılıq verdi.

Evtibidanın bütün hiylələrdən, kələklərdən məqsədi bu idi ki, onların sırrine bələd olsun, Enomay da bunu açıb söylədi. Lakin o yenə bir qədər qaşqabağını tökdü, özünü yalandan narazi göstərdi. Sonra, guya ki, kefi açıldı. Enomaya baxıb gülümseməyə başladı. Enomay da yerə sərildi, yunan qızının balaca ayaqlarını başına qoyub dedi:

– Bir bax, Evtibida... mən sənin qulun deyiləmmi... xırda ayaqlarla başımı tapdala... mən sənin ayaqlarının altındayam... başım da ayaqlarının skamyası olub...

Kurtizan qadın dedi:

– Ey mənim sevgilim Enomay, qalx, ayağa qalx! – Onun səsində təşviş və qorxu duyulurdu, lakin bu azman adamı ayaqları altında görüb fərəhindən gülümşəyir, gözlərindən tutqun işiq saçırı. – Qalx, ora sənin yerin deyil, qalx... yanımı gəl... lap yanımı... qəlbime yaxın ol.

Qladiatorun əllərindən tutub incə bir əda ilə özünə çəkdi. Enomay dərhal yerindən qalxdı, ehtiras çılgınlığı içində qızı qucaqlayıb qolları üstə qaldırdı, dəlicəsinə öpüşlərlə az qaldı ki, onu boğsun.

Nehayət, Evtibida bir neçə kəlmə söz söyləmək imkanında olanda dedi:

– İndi... burax məni... mən gərək atlarımın yanına gedəm. Hər gün gedib onları yoxlayıram, görünüm Zenokrat atlara yem veribmi, onlara yaxşı baxırmı... Sonra görüşərik... ordugah sakitləşəndən sonra... Səhərə yaxın yenə də yanımı gələrsən... Yadında saxla ki, heç kəs gərək bizim sevgimizdən xəbərdar olmasın, heç kəs... xüsusi, Spartak!

Enomay dinməz-söyləməz Evtibidani yerə qoydu, onu axırıncı dəfə bir daha bərk-bərk və ehtirasla öpüb çadırdan çıxdı, yunan qızının çadırından bir az kənarda olan öz çadırına sarı getdi.

Evtibida bir neçə dəqiqədən sonra çadırdan çıxb, atlarının yaxınlığında olan çadırda getdi: orada iki nəfər ən sədaqətli, ən etibarlı xidmətçisi olurdu. Evtibida belə düşünürdü:

“Bəli, bəli! Pis fikir deyil... pis deyil. Katilinanı çağırınsın, gəlib altmış min qula başçılıq eləsin! Bu o deməkdir ki, həm qoşuna, həm

də üsyana nəcib bir ad versinler... Ən zadəgan, ən cəsarətli Roma patrisiləri onun ardınca gedər... bəlkə Tibr plebeyləri də üsyən qaldırdı... Qullar üsyəni mütləq məğlub olacaqdır, amma indi ciddi bir vətəndaş mühəribəsi şəklini alar, bunun da nəticəsində, yəqin ki, dövlət quruluşu tamamile dəyişər... Katilina rəhbər olarsa, Spartakin nüfuzunun sarsılıcağına ümidi etmək olmaz: Katilina çox ağıllı adamdır, o başa düşəcək ki, Spartaksız vəhşi qələbiatorlar yiğininin öhdəsində gələ bilməz... Yox, yox, bu mənim məqsədimə uyğun deyil... O yüksək əxlaqlı, xeyirxah, şanlı Spartak buna müvəffəq olmayıcaq!"

Evtibida belə düşünə-düşünə iki sədaqətli xidmətçisinin çadırına çatdı. Zenokratı kənara çağırıb, yunan dilində onunla qızğın halda xeyli danışdı.

Ertəsi gün səhər tezdən, Brundizidən Beneventə gedən Qnati kon-sul yoluna çıxan olsayıdı, o, boylu-buxunlu, qüvvətli bir cavan oğlan görərdi. Onun əynində qaba yun parçadan toxunmuş adi tunika, başında xəz papaq vardı. Ciyninə enli qara penul atmışdı. Mindiyi kəhər Apuliya atını yorta-yorta sürürdü, Qnatidən Bariyə sarı gedirdi. Bir adam bu cavan oğlana rast gəlib onun qarayanz üzünə, sakit, sərbəst görünüşüne baxsaydı, əynindəki geyimindən onu bu yerde yaşayan, öz işi üçün Bari bazarına gedən varlı bir əkinçi hesab elərdi.

Atlı üç saat yol gedəndən sonra poçt stansiyasına çatdı. Stansiya təxminən Qnati ile Bari arasındaki yoluñ ortasında idi. Burada dayanıb, atına dinclik vermək, həm də özü bir şey yemək istədi.

Qabağına çıxan stansiya sahibinin xidmətçisinə dedi:

– Salam sənə, dostum!

Cavan oğlan atdan düşdü, evin astanasında görünən yoğun, qırımıziyanaq, yekəpər bir adəmi görüb əlavə etdi:

– Allahlar səni və sənin ailəni öz himayəsində saxlaşın!

– Bu səfərində Merkuri<sup>1</sup> səni hifz eləsin! Sən uzun yoldan sonra dincəlib bir şey yemək istəmirsin? Gözəl, nəcib Apuliya atının yorğunluğundan görünür ki, uzaqdan gəlirsən.

Müsafir cavab verdi:

– Altı saatdır ki, yoldadir. – Elə o saat da əlavə etdi: – Bu Apuliya atım xoşuna gəlirmi? Qəşəng atdır, elə deyilmə?

<sup>1</sup> Merkuri – bəzi efsanəyə görə, ölenlərin ruhunu ölülər məskənинə qədər yola salan allah. Sonralar ticaret və dənizlə yola çıxanların hamisi hesab edilmişdir.

– And olsun ilahi Peqasa, belə qəşəng at çox az tapılar!

Müsafir stansiya sahibinin evinə gira-girə, ah çəkərək dedi:

– Ah, yazıq at! Kim bilir, bir aydan sonra o nə hala düşəcək!  
Stansiya sahibi müsafirin dalınca gələ-gələ dedi:

– Niyə ki? – Elə o saat zalda, divar dibində qoyulmuş üç balaca stoldan birinin yanında skamyada oturmasını təklif etdi. Sonra da soruşdu:

– Bir şey yemək istəmirsin? Axı niyə bu yazıq heyvan... Köhnə formian şərabı içmək istəmirsin? Gözəl tamı ilə o lap Yupiterin nektarı ilə bəhsə girişə biler... Niyə axı bir aydan sonra senin atın elə pis hala düşəcək?.. Qoyun eti qızartması ilə aran necədir? Bu çox lezzətli, şirin quzu etidir, lap anasının südü kimi şirindir. Sənə lezzətli yağ da təklif eləyə bilərəm... təzəcə pendir də... üstündə süd damcıları... bu damcılar zərif ot üstə düşən şəhə oxşayır... bu pendir o şəhli otda olayan inəklərin südündən tutulub... İndicə dediyin o yazıq at ki var...

Müsafir başını qaldırıb bir az təəccüblə, bir az da istehza ilə stansiya sahibinə baxdı: o, vurnuxa-vurnuxa əlləşirdi, ara vermədən gəvəzələyirdi, heç qonağına baxmağa da macal tapmırıd; süfrəni hazırlaya-hazırlaya tez-tez ora-bura gedib gəlirdi.

Yeni müsafirin gəlməsi ilə stansiya sahibinin danışıği kəsildi. Gələn adam qızarmış, qüvvətli bir atdan düşdü; atın ağızı köpüklenmişdi; o tövşüyürdü, burun pərələri geniş açılır, böyürləri qalxıb-düşürdü. Görünür at çapa-çapa çox yol gəlmişdi.

Yeni müsafir ucaboylu, dolğun, çox möhkəm əzələli adamdı. Gündən qaralmış saqqalsız üzündə ağıl və fərasət ifadə olunurdu. Əynindəki geyimindən onu arlı, zadəgan ailədə qulluq edən qula, ya azad edilmiş qula oxşatmaq olardı.

Stansiya sahibi içəri girən müsafirə dedi:

– Allahlar köməyin olsun! Sənin bu möhkəm atına qüvvət versinlər! Görünür, sənin atın çox qüvvətli atdır, ancaq sonra da onu belə qovsan, o çox davam getirməz. Uzaqdan gəlirsən?.. Oturub çörək yemək istəmirsin? Qoyun qızartması ilə aran necədir? Çox yumşaq quzu etidir, lap anasının yediyi yaşıl ot kimi yumşaqdır. Görünür çox uzaqdan gəlirsən... yaman da çapa-çapa gəlmisən... yoluñ uzun imiş... Sənə köhnə formian şərabı təklif eləyə bilərəm. Yupiterin süfrəsinə qoyulan nektar da ondan yaxşı ola bilməz. Belə uzun yoldan sonra

bir kasa tünd şerab içməkdən yaxşı nə ola bilər? Sən də çox yol gəlmisən elə deyilmi? Sonra sənə çox gözəl yaş da, pendir də verərəm... elə də ətri var ki, adam valeh olur!.. Bir otur da, yəqin çox yorulmusan...

Gələn adamın səbri tükənmışdı, o sərt dedi:

– Sənin boşboğazlığından!.. And olsun Saturna<sup>1</sup>, bu boşboğazlığınla lap zəhləmi tökdün!

Əvvəl gələn müsafir də əlavə etdi:

– Lap yaxşı olardı ki, o axmaq-axmaq suallarınla, bize vermək istədiyin yeməkləri tərifləməklə, mədəmizi doldurmaqdansa, elə bu yeməkləri – quzu əti qızartmasını da, yağı da, pendiri də, şərabı da gətirib süfrəyə qoyaydın... – Sonra da təzə gələn adamdan soruşdu:

– Düz demirəm?

Qul olan, ya köləlikdən azad edilən adam dedi:

– Salam olsun sənə! – O apuliyalını salamlayaraq əllərini, hörmət ifadəsi olaraq, dodaqlarına apardı. – Əlbəttə, düz deyirsən.

Bu sözleri söyləyib stolun yanında oturdu. Stansiya sahibi də yeməyi hazırlayıb qurtarmışdı:

– Bu saat verirəm! Bir azdan sonra özünüz söyləyə bilərsiniz: yeməyi tərifləməkdə mən haqlıyam, ya yox.

Bu sözü deyib getdi.

Apuliyalı dedi:

– Şükür olsun o xeyirxah, böyük, xilaskar Jupiterə ki, bizi bu yanşağın boş-boş danışqlarından xilas etdi:

– Yamanca zəhlətökən adamdır!

İki nəfər müsafirin də söhbəti bununla qurtardı.

Azad edilmiş qul sanki fikrə dalmışdı, apuliyalı stol üstündəki bıçağı əli ilə oynada-oynada ona diqqətlə baxırdı.

Stansiya sahibi qayıdıb gəldi, onların hərəsinə balaca bir boşqabda qoyun əti qızartması getirdi, müsafirlər də iştahla yeməyə başladılar. Bu zaman stansiya sahibi hər müsafirin qabağına bir dolu qab təriflənmiş formian şərabı qoydu. Şərabı onlar Jupiter süfrəsinə layiq görməsələr də, ev sahibinin mübaliğəli təriflərini birtəhər doğrultmaq üçün ona pis də demədilər.

<sup>1</sup> Saturn – qədim yunanların etiqadınca, əkinçilik allahıdır. Atası Jupiter tərəfindən göydən qovulub, gəlib İtaliyada məskən salmışdır; orada adamlara əkinçilik öyməmişdir.

Apuliyalı qoyun əti qızartmasını yedikdən sonra stansiya sahibinə dedi:

– Men belə görürem ki, atım xoşuna gəlir, elə deyilmi?

– And olsun Herkules!.. O mənim xoşuma gəlirmi?.. Əlbəttə, gəlir... Xalis Apuliya cinsidir... gözəl... qızığın... böyürləri azca qalxır... ayaqları nazik, əsəbi... boynu çox qəşəng, nazik... Apuliya cinsinin bütün məziyyətləri bunda var. Mən iyirmi ildən çoxdur ki, bu poçt stansiyasının sahibiyəm, atlardan az-çox başım çıxır, siz də deyə bilərsiniz, mən atları tanıyorum. Bir də ki, mən özüm də apuliyalıyam, bizim atların bütün yaxşı və pis cəhətləri mənə tamam məlumdur. Təsəvvür edin ki...

Apuliyalının səbri tükəndi:

– Sən iyirmi atından birini mənim atımla dəyişərsənmi? Qırx atımdan, vətəndaş, qırx atımdan birini, çünkü mənim stansiyam axırıncı stansiya deyil, birinci dərəcəli stansiyadır, bilirsənmi...

Apuliyalı açıqlanaraq çıçırdı:

– Yaxşı da, sənin tövlelərində olan o qırxımı, yüzmü, minmi atdan birini mənə verərsənmi? Səni görüm Eskulap<sup>1</sup> dilini qurutsun!

Stansiya sahibi onun qarğısına əhəmiyyət verməyərək, qulağının dalını qaşıya-qaşıya, yaxşı gizlədə bilmədiyi təşvişlə dedi:

– Ancaq ki... bilirsən... sənə deyim ki, adam elə bir atı dəyişər ki, ona yaxşı bələddir... dəyişər başqa bir at ilə... O qəşəng də olsa... baxanda cavan da görünse... mən axı o ata bələd deyiləm... Bu məsələ məni çox da tamahsiləndirmir... çünkü, sənə deməliyəm ki, beş il bundan qabaq mənim başıma, elə həmin bu cür bir əhvalat gəldi...

– Mən heç də atımı sənə vermək fikrində deyiləm, onu heç sənən ən yaxşı atınlı da dəyişmərəm, onu ancaq sənin yanında girov qoymaq istəyirəm... Ən yaxında olan stansiyaya gedənə qədər sən atlardan birini mənə ver. Orada sən verən atı qoyub, başqa bir at götürürcəyəm, bu qayda ilə ta istədiyim yerə gedənə kimi...

Apuliyalı burada dayanıb, boşboğaz stansiya sahibinə deyil, susan və ədəblə oturan azad edilmiş qula, ya hələ də qul olan adama şübhə ilə baxdı. Sonra sözünü qurtardı:

– Bəli, istədiyim yerə gedənə kimi... Geri qayıdanda da atları dəyişə-dəyişə geləcəyəm; bura çatanda öz Ayaksıma minib gedəcəyəm. Mənim kəhər atımın adı Ayaksdır.

<sup>1</sup> Eskulap – qədim yunanların etiqadınca, təbabət allahı

– Sən öz atından narahat olma. Gəlib onu kökəlmış, gümrah görəcəksən. Mən bilirem ata necə qulluq eləmək lazımdır. Sən buna şübhə eləmə. Bax, görürsənmi, mən o saat bildim ki, sən tələsirsən, uzağa gedəcəksən... Yəqin Beneventə gedirsən?

Apuliyalı gülümsəyərək cavab verdi:

- Ola bilər.
- Ya, bəlkə, Kapuyaya gedirsən?
- Ola bilər.
- Kim bilir, bəlkə, lap Romaya gedəcəksən?
- Ola bilər.

Onlar susdu.

Stansiya sahibinin gətirdiyi yağı və pendiri daha çox xoşlayan apuliyalı bu sadəlövh boşboğaza baxaraq yenə gülümsəyirdi. Stansiya sahibi məyus olmuşdu, narazı idi, cünki bu “ola bilər”lər onun marağını təmin etməmişdi, o çox axmaq bir vəziyyətdə qalmışdı.

Müsafir soruşdu:

– Axı niyə susdun? Bəlkə də, mən Korfiniyə, Askula, Kamerinə, qallar senonu Senasına, Ravennaya gedirəm?.. Niyə də Faleriya, Spoletaya, Xiosa, Kortonaya, Arretiye, Florensiyaya getməyim? Ya da qall boyləri ölkəsinə, ya lıquriyalıların yanına? Niyə axı...

Stansiya sahibi bu sözlərdən pərt oldu:

– Qoy böyük Yupiter sənin səfərinini uğurlu eləsin! Yoxsa məni elə salırsan?

Apuliyalı təmiz ürəklə gülümsəyərək, stansiya sahibinə bir dolu qab formian şərabı verib dedi:

– Zarafat eleyirəm. Dostluq camından iç, səninlə zarafat eləyəndə, marağını artıranda məndən incimə. Görünür, sən yaxşı adam-san... ancaq boşboğazsan, hər şeylə də çox maraqlanırsan...

Saf qəlblə stansiya sahibi də dedi:

– Pis niyyətlə maraqlanıram, and olsun göy və cəhənnəm allah-larına, mən mömin və düz adamam, yalan deyirəmə, qoy arvadım da, uşaqlarım da taundan qırılsın!

– Özüne qarğış eləmə, sənə inanıram. İç!

– Sənə uğurlu yol, xoş güzəran arzu edirəm. – Stansiya sahibi bunu deyib, formian şərabından iki-üç qurtum içdi, sonra camı apuliyalıya verdi.

Apuliyalı camı almadı, dedi ki:

– İndi sən onu o biri müsafirə ver, qabaqça da onun sağlığına iç. Sonra azad olunmuş qula sarı dönüb əlavə etdi:

– Sən, deyəsən, azad edilmiş qulsan?

Bu nəhəng bədənli adam ədəblə cavab verdi:

– Bəli, mən azad edilmiş qulam, özüm də Manlı Imperioz nəs-lindənəm...

Stansiya sahibi dedi:

– Məşhur və qədim nəsildir. O nəslin əcdadlarından biri – Mark Manlı Vulson Roma tarixinin iki yüz səksəninci ilində konsul olmuş, o birisi də...

– Mən Romaya gedirəm; Tit Manlinin Brundizi yaxınlığındakı villasına, bizim bu yerlərə gəlmiş üsyankar gladiatori tərəfindən vurulan zərər barəsində ona xəber verməliyəm.

Stansiya sahibi qeyri-ixtiyari olaraq diksinib yavaşça dedi:

– Hə, gladiatori! Stator Yupiteri xatırınə onlardan danışmayın! İki ay əvvəl onların buradan keçib Brundiziyyə getməsi yadına düşür, onda yaman qorxmuşdum.

Apuliyalı yumruğunu stola çırıp, açıqlı-acıqlı ucadan dedi:

– Qoy onlar da, onların mənfur rəhbəri də lənətə gəlsin.

Sonra stansiya rəhbərindən soruşdu:

– Onlar sənə çox ziyan vurdular?

– Düzünü desəm, yox... doğru danışmaq lazımdır. Onlar mənə də, mənim ailəmə də hörmət elədilər... Qırx atımı apardılar... amma əvəzində qızıl pul verdilər... Burası var ki, atların dəyərini tamam vermədilər... axı... bundan da pis ola bilərdi...

Azad edilmiş qul stansiya sahibinin sözünü kəsdi:

– Hər halda onlar atları aparıb, sənə bir quruş da pul verməyə bilerdilər.

Stansiya sahibi yenə də qorxa-qorxa astadan dedi:

– Əlbəttə! Amma düzünü demək lazımdır: bu dəhşətli müharibə romalılar üçün rüsvayçı müharibədir. Pah, buradan keçib gedəndə onları göreydiniz!.. Saysız-hesabsız bir qoşundu... Ucu-bucağı görünmürdü... Legionlar da necə nizamla gedirdilər... Bizim şanlı əsgərlərimizi o quldurlarla tutuşdurmaq bədnamlıq olmasaydı, mən deyərdim ki, onların legionları bizim legionlardan heç fərqlənmirdi...

Azad olmuş qul dedi:

— Açıq danış, qoy bu lap rüsvayçılıq olsun, sözün düzünü demək lazımdır: Spartak böyük sərkərdədir, o altmış minlik quldan və qladiatordan altmış minlik igid, intizamlı əsgəri olan bir qoşun yaratdı.

Apuliyalı buna təəccüb edərək, azad edilmiş qula qəzəblə dedi:

— And olsun romalıların Razılıq allahlarına! Necə? O alçaq qladiator sənin ağanın, xeyirxah olan bir adamın villasını viran qoymuş, amma sən, yaramaz adam, cəsarət edib onu müdafiə də edirsən, tərifləyirsən də?

Azad edilmiş qul ədəblə ona etiraz etdi:

— Büyük Yupiter xatirinə belə fikirdə olma! Mən belə demədim!.. Amma sənə söyləməliyəm ki, qladiator legionları mənim ağamın villasını heç də viran etməyib...

— Bəs onda niyə indicə dedin ki, qladiatorların bu yerlərə gəlməsi ilə Tit Manlı İmpirozun villasına dəyən zərəri onun sahibinə xəbər vermək üçün Romaya gedirəm?

— Qladiatorlar ağamın villasına, torpağına ziyan yetirməyib... Söhbət villa xidmət edən altmış quldan əlli dördü haqqında gedir. Qladiatorlar onları azad eləyir, özlərinə də ixtiyar verir ki, fikirləşin: bizimlə gedib, bizim bayraqımız altında vuruşmaq isteyirsinizmi? Villada altmış nəfər quldan ancaq altısı mənimlə qaldı, bunlar da qoca, şikəst qullardı; qalanları Spartakin ordugahına getdi. Yaxşı, sən buna nə deyirsən? Bu az zərərdir? İndi mənim ağamın malikanələrində kim işləyəcək, kim yer sürecek, toxum səpəcək, kim üzüm bağlarını bacərəcək, məhsul yığacaq?

Apuliyalı lovğa-lovğa və nifrətlə dedi:

— Spartakı da, qladiatorları da cəhənnəm olsun! İçək onların məhv edilməsi və bizim tərəqqimiz şərəfinə!

Stansiya sahibi azad edilmiş qulun sağlığına bir də içdikdən sonra, azad edilmiş qul da bu iki nəfərin sağlığına içib, camı apuliyalıya verdi, o da stansiya sahibinin və azad edilmiş qulun şərəfinə içdi.

Sonra da apuliyalı yeməyin pulunu verib, at seçmək üçün tövləyə getmek istədi.

Stansiya sahibi dedi:

— Hörmətli vətəndaş, azca dayan. Mən istəmirəm bir adam desin: mötəbər bir adam Azellionun stansiyasına gəlib getdi, amma ondan qonaq cədvəli almadı.

Azellion bunu deyib getdi. Otaqda apuliyalı ilə azad edilmiş qul qaldı.

Azad edilmiş qul dedi:

— Görünür, bu doğrudan da, ləyaqətli adamdır.

— Əlbəttə. — Apuliyalı qapı ağızında dayandı, qıçlarını geniş açıb, əllərini dalına qoyma. Samniya, Kampanya, Apuliya çobanlarının və kəndlilərinin ən çox xoşladiqları Pan<sup>1</sup> allahı şərəfinə deyilən nəğməni oxudu.

Cox keçmədi stansiya sahibi qayıtdı. Onun əlində balaca bir taxta cədvəl vardi; cədvəlin üstünə Azellion adı yazılmışdı. Taxtanı iki yerə böldü, üstünə “lion” yazılmış hissəsini apuliyalıya verdi:

— Yolda bunun sənə köməyi ola bilər. Bunu göstərəndə o biri poçt stansiya sahibləri sənə əllərindən gələn hörməti elərlər, atın da ən yaxşısını verərlər, başqa şeylər də elə. Həmişə də belə olub: kiminki əlində mənim qonaq cədvəlimin yarısı olub, ona çox hörmət eləyiblər. Yadımdadır, yeddi il bundan qabaq, məşhur Sullanın azad etdiyi qul — Korneli Xrisoqon burdan keçəndə...

Apuliyalı Azellionun sözünü kəsərək dedi:

— Göstərdiyin bu iltifatına görə bütün qəlbimlə sənə təşəkkür edirəm. Əmin ol ki, boşboğazlığına baxmayaraq, Qnatinin vətəndaşı — Portsi Mutili sənin yaxşılığını yadından çıxarmayacaq, sənə olan dostluq hissələrini mühafizə edəcəkdir.

Azellion apuliyalının adını təkrar etdi:

— Portsi Mutili!.. Yaxşı... Adını papirusa, xatirələr gündəliyimə yazaram ki, yadından çıxməsin... Gör hər gün buradan nə qədər adam keçib gedir... nə qədər ad eşidirəm... nə qədər iş olur... çox asanlıqla...

Azellion getdi, çox keçmədi, yenə qayıdır ibledi, Portsi Mutilini tövləyə apardı: o, gərək özünə at seçəydi.

Elə bu zaman bir müsafir də gəldi. Paltarından kiminsə xidmətçisi olduğu görünürdü. Atını tövləyə apardı. Portsi Mutili də tövlədə idi: seçdiyi atı mehtərin yəhərləməsinə baxırdı. Təzə gəlmüş müsafir “salam sizə” deyərək adı qayda ilə Portsini və Azellionu salamladı,

<sup>1</sup> Pan — qədim yunanların etiqadınca, çöl, çəmən, meşə və mal-qara allahı. O keçi ayaqlı, keçi buynuzlu, keçi saqqallı, çoban tütkəli təsvir edilərdi; tütəyi də o icad edilmiş. Meşolordə, dağlarda eşidilən, adamları qorxudan anlaşılmaz səsler Panın səsi hesab edilərmiş.

atını divar dibindəki mərmər axurlarından birinin qabağına çəkdi, cilovunu, qayış-quşqununu açıb götürdü, qabağına da torbadə yulaf qoysdu.

Bu adam atını rahatlarkən Manlı İmperiozun azad edilmiş qulu tövləyə girdi: öz atına baxmağa gəlmışdı. Atının ora-burasını tumarlamağa başladı; Portsı Mutilidən və Azelliondan gizlin, təzə gələn adamla tez baxışdırılar.

Təzə gələn adam atını rahatlayıb gedirdi, azad edilmiş qulun yanından keçəndə özünü elə göstərdi ki, guya onu indicə görürdü. Ucadan dedi:

– And olsun Kastora! Sən ki, Lafrenisən!..

Azad edilmiş qul tez döndü:

– Kimdir? Hə, Krebriksən?.. Sən hara, bura hara? Haradan gəlirsən?

– Bəs sən haradan gəlirsən?.. Mən Romadan gəlib Brundiziye gedirəm.

– Amma mən Brundizidən gəlib Romaya gedirəm.

Bu iki adamin bir-birinə rast gəlməsi, onların danışığı Portsı Mutilinin diqqətini cəlb etdi, onlara ehtiyatla göz qoymağa başladı. Lakin təzə gələn adamla azad edilmiş qul duyu ki, Mutili oğrun-oğrun onlara baxır, danışqlarına da qulaq asır. Çox yavaşdan danışmağa başladılar, bir az sonra bir-birinin əlini sıxıb və bir-birinə nəsə piçildayaraq ayrıldılar, lakin onlar çox da astadan piçıldışmamışdılar. Portsı getmək bəhanəsilə, sanki bu iki adama əhəmiyyət vermə-yərək, onlara yaxınlaşanda bu sözü eşitdi:

– Quyunun yanında!

Təzə gələn adam tövlədən çıxdı, lakin azad edilmiş qul yenə də atını tumarlamağa başladı. Portsı də qladiatorların bu nəgməsini oxuya-oxuya tövlədən getdi:

Bu pişik işdən haliydi,  
Kələkbazdı, ağıllıydı...  
Tutdu siçanı bir anda.

Azad edilmiş qul Lafreni də bir nəgmə oxuyurdu, ancaq onun oxuduğu yunan dilində idi. Portsı Mutili tövlədən çıxan kimi Azelliona dedi:

– Məni bircə dəqiqəliyə burada gözle... indicə gelirəm.

Evin dal tərəfinə keçəndə bir həyat gördü. Həyatdə, doğrudan da, quyu vardı. Quyunun suyu ilə bostanı sulayırlarmış. Portsı quyunun bostana baxan girdə möhrəsi dalında gizləndi.

Orada heç üç dəqiqə də durmamışdı ki, birdən ayaq səsi eşitdi: kim isə evin sağ tərəfindən quuya yaxınlaşırırdı, sol tərəfdən də bir adam gəlirdi.

Lafreni (Portsı onu səsindən tanıdı) soruşdu:

– Sonra?

O birisi tez və astadan dedi (Portsı başa düşdü ki, bu sonra gələn müsafirdir):

– Mənə aydın oldu ki, qardaşım Marbik bizim qardaşlarımızın ordugahına getmişdir. Mən də öz ağamın yanından qaçmışam, ora gedirəm.

Lafreni yavaşça dedi:

– Mən də Romaya, Tit İmperioza, qullarının qaçmasını xəbər vermək bəhanəsi ilə, öz istəkli oğlum Qnatsının dalınca gedirəm: onu zalımların elində qoymaq istəmirəm. Sonra da, onunla bərabər dərhal bizim şanlı rəhbərimizin ordugahına gedəcəyəm.

– Ehtiyatlı ol, bizim kim olduğumuzu duya bilərlər: bu apuliyalı bize çox şübhə ilə baxırdı...

– Hə, deyəsən, o bizi güdür, bundan qorxuram. Salamat qal. Sənə xoşbəxtlik arzu edirəm.

– Sədaqət!

– Və qalibiyət!

Portsı Mutili onların dərhal çəkilib getdiyini eşitdi. Gizləndiyi yerdə çıxb təccübə etrafına baxdı, bunun yuxu olduğunu zənn etdi. Öz-özündən soruşdu: üstünü açmaq istədiyim böyük sərr bu idimi, qəfildən yaxalamaq istədiyim düşmənlər bunlardırmı? Bu hadisə haqqında düşünərək başını yelleyiб gülüməsədi, sonra yenə də Azellionla vidalaşmağa başladı. Stansiya sahibi Portsıya çox-çox baş eyorək ona yaxşı yol və tez qayıtmasını arzu edirdi, həm də o gələnə kimi çox gözəl massik şərabı hazırlayacağına söz verirdi, – elə şərab ki, Yupiterin nektarını da kölgədə buraxacaq! Portsı ata mindi, atı mahmızlayıb Bari tərəfə sürəndə, Azellion on-on beş addım Portsının dalınca yüyürdü, yüyürdükə də çığırırdı:

— Yaxşı yol! Qoy allahlar sizə həmrəh olsun, sizi hifz eləsin!.. Ah, nə gözəl çapır!.. Mənim Artakserksim gözəl atdır. Əlvida, əlvida, Portsi Mutili!.. Nə eleyim axı!.. O mənim çox xoşuma gəldi!.. Çox təəssüf ki, gedir...

Elə bu anda onun müsafiri stansiyadan bir az kənarda, yol döngəsində gözdən itdi.

Azellion qəmgin halda evinə qayıtdı; o öz-özünə deyirdi:  
“Nə edim axı... beləyəm də... ürəyim çox yumşaqdır...”

Bunu deyib, üzündən axan göz yaşını əlinin dalı ilə sildi.

Portsi Mutili atını yortma yerişlə sürür, stansiyada baş verən o qəribə hadisə haqqında düşündürdü. Oxular yəqin ki, Spartak tərəfindən Romaya, Katilinanın yanına göndərilən legion başçısı, azad doğulmuş Rutili olduğunu bildilər. Hava qaralandan bir saat sonra Portsi Mutili Bariyə çatdı. Lakin şəhərə girməyib, Qnatiyə gedən yol qırğındakı yeməkxanaya düşdü. Mindiyi Artakserksi tövleyə gəndərdi, — bu, doğrudan da, çox gümrəh və qüvvətli at idi. Özü üçün də yataq düzəldib, şəhərə kimi yatıb dincəldi.

Rutili ertəsi gün, hələ gün çıxmamışdan, Qnati yolu ilə atını çapa-çapa Buruntiyə sarı gedirdi. Günorta vaxtı stansiyaya çatdı. Orada Artakserksi Aqanippa adlı qara madyanla əvəz etdi, bir az yemək yedikdən sonra Kanuziya sarı yola düşdü.

İkindi vaxtı Butunti ilə Kanuzi arasında toz qalxdığını gördü, — yəqin yol ilə atlı gedirdi. Rutili ehtiyatlı, işinin dalını-qabağını gözləyən adamdı, elə o saat atını mahmızlayıb daha bərk sürdü, bir az sonra qabaqda gedən atlıya çatdı. Bu, Bari yaxınlığında, Azellionun stansiyasında rast gəldiyi azad edilmiş qul Lafreni idi.

Azad edilmiş qul kim gəldiyini görmək üçün heç başını da çevir-meyib dedi:

— Salam olsun!

Rutili onun salamını aldı:

— Salam sənə, Lafreni İmperioza!

Lafreni tez dönüb təəccübə soruşdu:

— Sən kimsən?

Rutilini görüb rahat nəfəs aldı:

— Hə, sənsən, hörmətli vətəndaş!.. Allahlar səni öz pənahında saxlasın.

Alicənab, xeyirxah bir adam olan Rutili Lafreninin sözündən mütəəssir oldu: o bilirdi ki, azad edilmiş zavallı qul Romaya gedib oğlunu qaçırmış, sonra da onunla bərabər qələbiylər ordugahına getmək istəyir. Rutili dinməz-söyləməz ona baxındı. Sonra onunla zarafat etmək fikrinə düşərək, ciddi bir səslə dedi:

— Deməli, Romaya gedirsən ki, sənə xeyirxahlıq edən ağanın evindən oğlunu qaçırasan, sonra da onunla bərabər alçaq və satqın Spartakın ordugahına gedəsən?

Lafreni özünü itirib mızıldana-mızıldana dedi:

— Mən? Sən nə danışırsan? — Onun rəngi qaçıdı, ya bəlkə, Rutiliyə elə göründü.

— Dünən bütün danışığınızı eşitdim: mən onda Azellionun stansiyasındaki quyunun dalında durmuşdum. Hiyləgər, nanəcib xidmətçi, mənə hər şey məlumdur. Şəhərə çatan kimi əmr edəcəyəm ki, səni tutsunlar. Pretorun qabağında sənə işgəncə veriləcək, sən də xəyanət etdiyini boynuna alacaqsan...

Lafreni atını saxladı; Rutili də.

Azad edilmiş qul tutqun halda və təhdidəcisi səslə dedi:

— Mən heç bir şeyi boynuma almaram, çünki ölümdən qorxumram.

— Çarmixa çəkilməkdən də qorxmursan?

— Lap çarmixa çəkilməkdən də... çünki bundan xilas olmaq yolunu bilirom.

Rutili sanki buna təəccüb edərək soruşdu:

— Necə xilas ola bilərsən?

Lafreni qəzəblə:

— Sənin kimi çuğulu öldürməklə! — deyib atın çulu altında gizlətdiyi qısa, lakin ağır dəmir toppuzunu çıxardı, atını mahmızlayıb Rutilinin üstünə cumdu. Rutili qəhəhə ilə gülüb çıçırdı:

— Dayan, qardaş!.. Sədaqət və...

Lafreni sol əli ilə atını saxladı, toppuz olan sağ əlini yuxarı qaldırıb təəccübə dedi:

— Ba!..

Rutili:

— ...və... — deyərək, parolun ikinci hissəsinin Lafreni tərəfindən söylənilməsini gözlədi.

Lafreni heyretdən hələ də özünə gəlməyərək mızıldadı:

— ...və qalibiyet!

Rutili əlini Lafreniyə uzadaraq şəhadət barmağını üç dəfə onun sol əlinin ovcuna basdı, bununla da Lafrenini tamam sakitləşdirdi. O indi yol yoldaşından arxayındı, tərəddüd etmədən onu Məzullar İttifaqındakı yoldaşlarından biri hesab etdi.

Hava qaralırdı. Onlar qucaqlaşdırılar; sonra da atlarını yan-yanaya sürərək söhbət eləməyə, müsibətli günlərindən danışmağa başladılar.

Rutili deyirdi:

— Sən, doğrudan da, mənim təki azad doğulmuş adamın lanistaya gladiatori kimi satılmağına təəccüb eləyə bilərsən. Bunu bil ki, mən var-dövlət içində dünyaya gəlmışəm və böyüümüşəm. Lap cavan vaxtimdan eyş-işretə qoşuldum, bədxərcliyə başladım. Bu arada atam da dövlətinin çoxunu qumarda uduzdu. Sonra atam öldü. Onda mənim iyirmi yaşı vardı. Atamdan az-çox nə qalmışdısa hamısı borca getdi. Anam da, mən də lap dilənçi halına düşdük. Ehtiyac məni qorxutmurdu; cavandım, güclü idim, qoçaqdım, cəsarətli idim, amma mənim yaziq anam... Mən on iki ya on beş min sestersi pul düzəltdim, keçmiş var-dövlətdən qalan ancaq bu idi, — özümü də lanistaya satdım, bu pul ilə bədbəxt anamın həyatını, lap qocalana kimi, təmin etmiş oldum. Ancaq anamın xatiri üçün mən öz azadlığımı satdım!.. Bunun üstündən səkkiz il keçib, anam da ölüb, hədsiz-hesabsız əzab-əziyyət çəkdikdən, təhlükəli vəziyyətlərə düşdükdən sonra yənə azadlığımı əldə etməyə imkan tapdım.

Rutili titrək səslə sözünü qurtardı. Onun gözündən axan bir neçə damcı yaşı yanaqlarından aşağı süzüldü. Heyəcandan rəngi qaçmışdı.

Qaranlıq qatulaşırıldı. Onlar dik yolla qalxırdılar; yolun hər iki tərəfi meşə di. Enli xəndək meşəni yoldan ayırdı.

On beş dəqiqli dənməz-söyləməz getdilər. Birdən Lafreni İmpirozun atı, — çıxan aym işığı ilə yola düşən ağac kölgəsindəmi, ya başqa bir şeydənmi, — türkərək şahə qalxdı, iki-üç dəfə dəlicəsinə sıçrayıb, Butuntidən Kanuziyə gedən yolun sol tərəfindəki xəndəyə yixildi.

Rutili Lafreninin köməyə çağırın səsini eşidib, o saat atdan düşdü, atı cilovundan kola bağladı, xəndəyə atılıb, tələsə-tələsə yoldaşının köməyinə getdi.

Lakin Rutili nə olduğunu anlamamışdı ki, birdən kürəyinə şiddətli zərbə endirildiyini duydı. Zərbenin təsirindən yixildi. Rutili nə olduğunu bilmək istərkən ciyinə ikinci zərbə endirildi.

O başa düşdü ki, məharətlə və hiyləgərliklə qurulmuş tora düşmüsdür. Tunikası altından xəncərini çıxartdı, lakin bu anda Lafreni dinməz-söyləməz bir zərbə də onun təpəsinə endirdi. Rutili özünü yerden qaldırdı, çığıraraq qatilin üstünə cumdu, xəncəri onun sinəsinə ilişirdi.

— Ah, xain, alçaq adam! Mənə açıq-açığına hücum etməyə cəsrətin çatmadı!

Rutili qatilin tunikası altında dəmir geyim olduğunu başa düşdü.

Yaralanmış və az qala ölməkdə olan Rutili ilə, qüvvətli və heç zərbə dəyməmiş Lafreni arasında qısa, lakin şiddetli vuruşma oldu. Lafreni sanki düşmənin mərdliyinə, alicənablılığını valeh olaraq özünü itirmişdi. Bu əlbəyaxa vuruşmada ancaq inilti, çığırı, lənət və söyüs səsləri eşidilirdi.

Az sonra bir bədənin cansız halda yerə yixildiği, Rutilinin zəif səsi eşidildi.

— Ah, alçaq xain!

Sonra sakitlik oldu.

Lafreni yixılan adama sarı əyilib qulaq asdı, nəfəs almadığını yəqin etdikdən sonra ayaga qalxdı, əlləri ilə tutu-tuta xəndekdən yola çıxdı, Rutilinin atına sarı gedə-gedə nəsə piçıldamağa başladı.

Birdən şüurunu itirdiyini hiss edərək ucadan dedi:

— And olsun Herkulesə, görürəm ki... Mənə nə olur axı?..

Səndirlədi. Get-gedə zəifləyən bir səslə inildədi:

— Bax, buram ağrıyır... — Sağ əlini boynuna apardı, elə o saat da geri çəkdi. Əli qana bulaşmışdı. — Ah, and olsun allahlara!.. O... məni yaralamış... özü də buradan... dəmir geyimdən... açıqda qalan... ancaq bura idi.

Səndirləyib qan gölməsinə yixildi: qan onun yuxu damarından fəvvare vururdu.

Özünü Lafreni İmpiroz adlandıran, əslində isə Evtibidanın intiqamını alçaqcasına yerinə yetirən bu adam yol üstündə, gecənin səssizliyi içində, ayaga qalxmağa can ataraq köməyə adam çağıracağıra, amansız və dəhşətli canvermə əzabı içində, xəndekdən bir neçə addım kənardə öldü. Xəndekdə isə, qatilin vurduğu səkkiz xəncər zərbəsi ilə öldürülülmüş zavallı Rutilinin cəsədi düşüb qalmışdı.

## ARTORİKS OYUNBAZLIQ EDİR

Roma tarixinin 682-ci ilində, yanvar kalendasına on dörd gün qalmış (19 dekabr 681-ci il) Kvirin<sup>1</sup> nəslinin gurultulu şənlik günü idi. Kef eləyən camaat dəstə-dəstə yollara tökülmüşür, Foruma, məbədlərə, bazilikalar, baş küçələrə, içki dükənlərinə, yeməkxanalara, meyxanalara doluşur, hədd-hüdud bilməyən çılğın eyş-işrətə uyurdular.

Həmin gün Saturn bayramı başlanmışdı. Saturn allahı şərəfinə düzəldilən bu bayram üç gün davam edəcəkdi. Bəzilərinin fikrincə, Saturn bayramı qədim yerli ehalinin padşahı Yanusun<sup>2</sup> zamanında, yəni Roma şəhəri təsis ediləndən çox əvvəl, bəzilərinin də fikrincə, Herkulesin yoldaşları – pelasqlar dövründə meydana gələn qədim bayramdır; bəziləri də ele düşünür ki, Tulli Qostili<sup>3</sup> padşahın vaxtından qalma adətdir. Tulli Qostili həmin şənliyi – albanlar və sabinalılarla gedən müharibənin qalibiyyətə qurtarması şərəfinə düzəltmişdi. Saturn bayramında qullara azadlığa bənzər bir şey verilərdi: onlar azad vətəndaşlarla, senatorlarla, atlılarla, arvadlı-kışılı, böyüklikli bütün plebeylərə qarışar, onlarla süfrə dalında oturub, bu üç gün istədikləri kimi bayram edərdilər.

Saturn bayramının çox qədim zamanlardan qalma şənlik olduğunu qəbul etmək daha doğrudur. Amma bu bayramı qaydaya salan Avl Semproni ilə Mark Minutsi Avqurion adlı iki konsul olmuşdur. Onlar Roma tarixinin 257-ci ilində, padşahların qovulmasından 13 il sonra Forumdan Kapitoliyə gedən küçədə, Kapitoli təpəsinin etəyində Saturn məbədi tikirdilər.

Çox ehtimal ki, Saturn bayramının ilk dəfə müntəzəm surətdə keçirilməsi bu dövrdən başlanır. Bu bayramda kahinlər başıqıq qurban kəsərdilər, lakin başqa allahlara qurban kəsəndə başlarına kahin papağı qoyardılar.

Əkinçilik allahi – Saturna həsr edilən şənlik əvvəller kənd və çoban bayramı idi. Çox vaxt əxlaqsızlığa çevrilən bu üç günlük

<sup>1</sup> Kvirinlər – qədim Romada tamhüquqlu vətəndaşlara verilən ad. Əfsanəyə görə, kvirinlər – Kvirin allahının oğulları deməkdir. Romanı təsis edən Kvirin olmuşdur.

<sup>2</sup> Yanus – qədim romahlarda qapının, girilən-çıxılan yerlərin allahi, hər başlanğıçın hamisi.

<sup>3</sup> Tulli Qostili (e.e. 672-640) – Romanın üçüncü padşahı.

eyş-işrət də qullara verilən azadlıq – Saturnun “qızıl dövrü” xatirəsi üçün edilərdi: rəvayətə görə, o xoşbəxt zamanlarda quldarlıq yox imiş, bütün insanlar azad imiş və bərabər yaşarmış.

Qoy oxucular nəhəng Roma şəhərini təsəvvüründə canlandırınsın; elə bir şəhər ki, qədim dövrdə qala divarlarının uzunluğu səkkiz mildən çox idi, iyirmi üç qapısı vardı; əzəmətli məbədlər, nəhəng saraylar, gözəl portiklər, dəbdəbəli bazilikalar ona zinət verirdi. Qladiatorlar üsyanından on bir il əvvəl, Lutsi Korneli Tsinninin üçüncü, Papiri Karbonun birinci konsulluğu vaxtında aparılan son siyahıya görə, dörd yüz altmış üç min əhalisi olan bir paytaxtı xəyalınıza gətirin; hələ bundan başqa orada iki milyon qul yaşarmış. Siz bu şəhərin saysız-hesabsız əhalisinə münbüt torpaqlı ətraf kəndlərdən, qonşu şəhərlərdən Saturn şənliyinə min-min axışib gələn adamları da əlavə edin. Küçələrdə qaynaşan, bayram əhval-ruhiyyəli bu üç milyon adamın dəli kimi: “*Lo, bona Saturnalia! Lo, bona Saturnalia!*” (“Yaşasın şəhər Saturn bayramı!”) deyə bağırıldıqlarını təsəvvür edin! Oxucular bunları xəyalında canlandırısa da, o fövqəladə, əzəmətli, nəhəng mənzərəni çox sönük şəkildə təsəvvür etmiş olar. Bəli, belə bir mənzərə dekabrin 19-da, 681-ci ildə Romaya gələn səyyar bir oyunbazın da qarşısında canlandı.

Oyunbazın dalında balaca bir nərdivan, bir neçə bağlı kəndir, bir neçə böyüklu-kiçikli dəmir halqa, sol ciyində xırdaca bir meymun vardı, ardınca da bir it gəlirdi. Bu cür də o, Prenesta yoluna çıxan Eskvilin qapısından Romaya girdi.

Oyunbaz sarışın saçlı, boylu-buxunlu, çevik, cəld hərəkətli, ariq, solğun üzlü qəşəng bir oğlandı; mavi gözlərində ağıllı olduğu görüñürdü; sözün qisası, onun cazibədar xoş siması vardı. Əyninə – kobud, boz yun parçadan tikilmiş qısa tunika, onun da üstündən xəz penul geymişdi, başına keçə papaq qoymuşdu.

Bu oyunbaz Artoriks idi.

O, şəhərə girendə, qapiya yaxın küçələr bomboş idi, sakitdi, adam görünmürdü. Hətta Romanın belə ucqar yerində də, – nəhəng bal arısı pətəyindəki ugultuya bənzər, – tutqun səslər eşidilirdi: bu, böyük şəhərin mərkəzində hökm sürən çılğın şənliyin uzaqdan gələn səsi idi. Artoriks yavaş-yavaş irəlileyir, Eskvilinin dolanbac küçələri ilə qabağa gedirdi. Şəhərin mərkəzindən gələn səsləri burada daha aydın eşitmək olurdu. Lakin Suburanın dar küçələrinə ayaq qoyanda, belə bağırıtlar eşitdi:

*– Lo, bona Saturnalia! Lo, bona Saturnalia!*

Karin küçəsinə çatanda – cürbəcür təbəqələrə mənsub müxtəlif simalı bir yığın adam gördü. İzdihamın qabağınca müğənnilər və kifaraçılard gedirdi: onlar Saturnun şərəfinə mahnilər oxuya-oxuya dəli kimi oynayırırdılar. Camaatın içərisində də oxuyanlar və oynayanlar vardı.

Artoriks Roma həyatına bələd olduğundan, bu müxtəlif simalı izdiham içərisində bir-birinə qarışmış təbəqələrin adamlarını tanıya bildi: anqustiklava geyimli atlıların yanınca boz tunikali şəxslər, qar kimi ağ stola geymiş xanımlarla yan-yana yoxsul qullar gedirdi.

Oyunbaz dəlicəsinə bağırı-bağırı irəliləyen bu qatmaqarışq izdiham aylar vermek üçün kənara çekilib, divara sıxlıldı. O heç kəsin diqqətini cəlb etməməyə, sənətini bürüze verən meymunu, nərdivani, dəmir halqları gizlətməyə çalışırı: o heç də çılgın adamlara öz sənətini göstərib yolundan qalmaq fikrində deyildi.

Lakin Artoriksin arzusu baş tutmadı. Adamlar onu görən kimi oyunbaz olduğunu bildilər. Çığırışib qabaqda gedənlərin dayanmasını tələb etdilər. Qabaqda gedənlər də, çığırışanlar da dayandılar, bu qayda ilə daldan gələnləri də dayandırdılar.

Şənlik edən bu avara adamlar əl çala-çala bağırışdılar.

*– Lo, circulator! Lo, circulator! (Yaşasın oyunbaz!)*

Sonra hamısı bir ağızdan çığrıdı:

– Yaşasın, yaşasın oyunbaz!

Birisini bağırı-bağırı dedi:

– Oyunu göstər görək!

Bir başqası da çığrıdı:

– Saturna hörmət elə!

Biri de ucadan dedi:

– Bir göstər görek, senin bu meymunun nə oyun çıxara bilir?!

– Qoy itin atılıb düşsün!

– Yox, meymunu oynat, meymunu!

– İti!.. İti!..

– Geri çekilin, meydən verin!

– Onun üçün yer açın!

– Dövrələmə durun!

– Geri çekilin! Geri çekilin!

Hər yandan çığırışa-çığırışa tələb edirdilər: hamı geri çekilsin, oyunbaza yol versin! Basabas başlandı, hamı özünü qabağa verməyə çalışırı. Artoriksi lap divara sıxışdırıldılar: indi o tamaşa vermək deyil, heç bir addım da ata bilməzdi.

Qabaqda duranlar, camaati əyləndirmək üçün, oyunbazi dile tuturdu, qılığına girirdi, onu yola getirməyə çalışırı.

- Ay yaziq, qorxma!
- Yaxşı pul qazanacaqsan!
- Papağını teruntsi<sup>1</sup> ilə dolduracağıq!
- Sənə ən yaxşı massika şerabı verəcəyik!
- Nə gözəl meymunun var!
- Heç itini demirsən! Nə gözəl Epir itidir!

Bəziləri iti, bəziləri də meymunu sığallayırdı. Kimisi nərdivanı əlləyirdi, kimisi də əlini kəndirlərə, dəmir halqlara sürtürdü, heç ağlaşılmayan fikirlər, mülahizələr söyləyirdilər. Axırda bu səs-küy, basabas Artoriksin lap zəhləsini tökdü:

Yaxşı da, yaxşı, sizə tamaşa verərəm! Mən də, mənim artistlərim də çalışarıq ki, Saturnun şərəfinə layiq tamaşa göstərək, sizi də əyləndirək. Ancaq bunun üçün, hörmətli kviritlər, mənə yol verin!

- Doğrudur!
- O doğru deyir!
- Doğru deyir, doğru deyir!
- Meydan verək!
- Geri çekilin!
- Geri durun!

Hamı çığırıldırı, amma heç kəs yerindən tərpənmirdi.

Birdən kim isə çığrıdı:

– Qoy bizimlə Karina kuriyasına getsin!..

– Hə, hə, Karina kuriyasına! – deyərək əvvəl on, sonra iyirmi, daha sonra yüz adam bağırıdı.

– Karina kuriyasına! Karina kuriyasına!

Hamı kuriyaya getmek arzusunda olsa da, heç kəs yerindən tərpənmirdi. Axırda oyunbazın yanında duranlar dirsəklərini işə salaraq, adamları geriyə basıb kuriyaya sarı irəlilədilər, izdiham da onların ardınca getdi.

<sup>1</sup> Teruntsi – xırda qara pul

İzdihamın lap sonunda olanlar qabaq sıraya düşdüler, bayaqdan camaatın qabağında gedən müsiqicilər və müğənnilər hamidan dalda qaldı. Lakin bu heç də onlara Saturnun şərəfinə mahni oxumağa və oynamağa mane olmurdu. Onlar oxuduqca minlərlə adam bir ağızdan bu nəqəratı təkrar edirdi:

— *Lo, bona Saturnalia!*

Yolda rast gələnlər camaata qarışır, adamların sayı daha da artırdı. Cox keçmədi, izdiham şəhərin bölgündüyü on üç kuriyadan, Karina deyilən üçüncü kuriyanın binası olan açıqlığa çatdı, camaat da coşqın sel kimi axışib hər tərəfə yayıldı. Onların gəlişi daha əvvəl gələnləri narahat etdi: bu adamlar tez-tələsik hazırlanmış stolların dalında oturub cürbəcür xörək yeyir, şərab içirdilər; bir ucdan da zarafat edir, məzəli şeylər görüb qəhqəhə ilə gülürdülər, dəlicəsinə çıçırlırlar.

Meydanda əvvəl qarşıqlıq əmələ gəldi; adamlar bir-birini yamarlıyib söyür, hədələyirdilər. Lakin bu deyişmə içərisində camaati sakitləşməyə, bir-biri ilə yola getməyə çağırın, öyünd-nəsihət verən səslər də eşidilirdi. Sonra da söz yayıldı ki, meydanda bir oyunbaz oyun çıxarmağa hazırlaşır. Hamı sevindi. Yenə də basabas başlandı. Adamlar bir-birini itələyə-itələyə meydanın ortasında əmələ gələn dairəyə yaxınlaşmaq istəyir, birinci sıradə olmağa çalışırlırlar. Daha Cox maraqlananlar pəncələri üstə qalxırdı, skamyaların, stolların, pilələrin üstünə çıxırdı, yaxındakı evlərin aşağı mərtəbələrinin pəncərələrinə vurulan dəmir barmaqlığa dırmaşırdı. Cox keçmədi, tam sakitlik oldu, hamı gözünü Artoriksə dikib, oyunu intizarla gözləyirdi. Artoriks də hazırlaşırırdı.

O, oyun şeylərini yerə düzüb, bir neçə dəqiqə fikrə getdi, sonra tamaşaçılardan birinə yaxınlaşdı, ona şirmayıdan qayrılımış balaca bir şar verib dedi:

— Ötür adamlara.

Sonra belə bir şar da, lap qabaqda duran kefli bir qula verdi. Qulun qızarmış üzü gülümşəyirdi; o, daha böyük sevinclər gözləyən xoşbəxt adama oxşayırdı. Oyunbaz ona dedi:

— Əldən-ələ ötür.

Sonra cavan qall meydanın ortasına gəlib itini çağırırdı. Bu ağlı-qaralı ala, iri Epir iti çömlətmə oturub ağıllı gözlərini sahibinə dikmişdi.

— Endimion!

İt dərhal yerindən qalxıb quyuğunu buladı, diqqətlə oyunbaza baxdı, elə bil ki, deyirdi: sənin bütün əmrlərini yerinə yetirməyə hazırlam.

— Get bu saat ağ şarı tap!..

İt də dairə şəklində duran adamların əldən-ələ verdiyi ağ şara tərəf cumdu.

Artoriks:

— Yox, qırmızı şarı tap! — dedi:

Endimion o saat qul dayanan tərəfə döndü: onun ötürdüyü qırmızı şar otuz adamın əlindən keçmişdi. İt tamaşaçılar arasından keçib, əlində şar olan adamın yanına getmək istəyirdi ki, Artoriks, əsgər manipulasına komanda verirmiş kimi, birdən çıçırdı:

— Dayan!

İt dərhal dayandı. Oyunbaz camaata şarı dönüb dedi:

— Şarlar kimin əlindəsə, daha heç kəsə verməsin, özündə saxlasın, mənim itim gedib onları getirəcək.

Camaat piçıldı: onlar həm maraqlanır, həm də buna inanmırıdilar; sonra yenə sakitlik oldu. Minlərcə göz diqqətlə itə baxırdı.

Artoriks əllerini sinəsində çarpanlayaraq əmr etdi:

— Ağ şarı tap, mənə gətir.

Endimion başını yuxarı qaldırıb azca dayandı, sonra qəti hərəkətlə müəyyən bir istiqamətə yönəldi; tamaşaçıların arasından tez keçib, ağ şarı saxlayan adamın yanına getdi, qabaq ayaqlarını onun sinəsinə qoydu: ağıllı, mənalı baxışları ilə sanki ondan xahiş edirdi: şarı ver.

Bu admanın əynindəki tunikasının tünd-qırmızı köbəsindən patrisi olduğu görünürdü; o, toqası altından şarı çıxarıb itə uzatdı, it də onu üsulluca ağızına alıb, yüyüre-yüyüre sahibinin yanına gəldi.

Tamaşaçılar buna valeh oldular. Sonra it gedib belə cəldiklə qırmışı şarı da tapıb getirəndə qulaqbatarıcı çıçırlılar və alqış səsləri qopdu.

Bu dəfə Artoriks özü ilə gətirdiyi — iki hissədən ibarət, yuxarı tərəfindən bir-birinə bağlanan nərdivanı aralayıb yere bərkitdi. Sonra kəndirə üç dəmir halqa keçirib, onun bir ucunu nərdivanın yuxarısına bağladı, o biri ucunu elinə alıb bir qədər geri çekildi, kəndir dardı, kəndir dörd fut hündürlüyündə tarım durdu. Çiynindəki meymunu kəndirin üstünə qoyub dedi:

– Psixeya, indi sən Kvirinin bu şanlı oğullarına öz hünərini, bacarığını göstər.

Bu balaca meymun da dal ayaqları üstə durub, çox məharətlə kəndirdə yeriməyə başladı; Artoriks də ondan gözünü çekməyən itini səslədi:

– Endimion, sən də Mars şəhərinin bu adlı-sanlı vətəndaşlarına göstər ki, nərdivanə necə çıxa bilirsən!

Meymun ipin üstündə yeriyəndə, it də tamaşaçıların alqışı altında, çox çətinliklə nərdivanı pillə-pillə qalxırdı. Meymun birinci dəmir halqaya çatıb halqanın içəne girdi, orada bir neçə dəfə hərləndikdən sonra yenə kəndirə qalxdı. Kəndirin üstündə yeriyə-yeriyə ikinci dəmir halqaya çatanda halqada mayallaq vurub kəndirə atıldı. İt nərdivanla qalxanda az adam əl vurdusa, indi gurultulu alqış qopdu.

İt də bu zaman nərdivanın başına qalxdı. Artoriks başını bulaya-bulaya, itə yazığı gəlmiş kimi dedi:

– Zavallı Endimion, indi sən neyniyəcəksən? Oradan necə düşəcəksən?

İt də sahibinə baxıb quyuğunu bulayırdı.

Meymun üçüncü həlqədə hərlənəndə, Artoriks itinə ucadan dedi:

– Sən ora çıxmığına çıxdın, özü də çox çətinliklə, bəs indi necə düşəcəksən, heç özüm də bilmirəm!

İt yena də sahibinə baxıb quyuğunu bulayırdı.

Artoriks yenə itdən soruşdu:

– Sən bu çətinlikdən necə çıxacaqsan?

İt nərdivandan bir baş yerə hoppanıb qalibiyyətlə tamaşaçılara baxdı, sonra da söngüyüb oturdu.

Oyunbazın təklif etdiyi çətin məsələni Endimionun belə ağıllı tədbirlə həll etməsi tamaşaçıların sürəkli alqışına səbəb oldu. Meymun da nərdivanın ən yuxarı pilləsinə çatıb, orada söngüyüb oturdu, bu da camaatın alqışı ilə qarşılandı.

Camaat arasından bir atlı çıxbı Artoriksə dedi:

– Papağını mənə ver. Sənin üçün olmasa da, sənin o gözəl heyvanlarına pul yiğacağam.

Artoriks papağını başından götürüb atliya verdi. O hamidan əvvəl papağın içində bir sestersi atdı, sonra da adamlardan pul yiğmağa başladı. Oyunbazın papağına çoxlu asslar, semisslər<sup>1</sup>, teruntsilər atıldılar.

Bu arada oyunbaz tunikasının altından kubik şəklində iki balaca, şirmayı oyun zəri çıxarıb fincana atdı, sonra da artistlərinə dedi:

– Psixeya, Endimion, indi zər atın, bu nəcib, səxavətli tamaşaçılara gösterin: kimin əli gətirir, kim də biclik eləyə bilir.

İt ile meymun üz-üzə oturub oynamaya başladılar. Tamaşaçılar onlara baxıb bərkdən gülüşürdü. Əvvəl Endimion zər atdı: sahibi tərəfindən qabağına qoyulan fincana pəncəsini elə vurdu ki, fincan çevrildi, zərlər xeyli uzağa, bəzi tamaşaçıların ayaqlarına qədər diyləndi. Hami bu qəribə oyunla maraqlanaraq, əyilib Endimionun neçə xal əldə etdiyini görmək istədi. Bir çoxları əl vura-vura çığırdı:

– “Venera!”... “Venera!”... Afərin, Endimion!

İt sevinə-sevinə quyuğunu buladı, o sanki yaxşı zər atdığını başa düşürdü.

Artoriks zərləri yiğib yenə də fincana atdı, fincanı meymuna sarı uzatdı.

Psixeya fincanı ikiəlli tutub, ağız-burnunu əyə-əyə, üz-gözünü qırışdırı-qırışdırı, əzile-bütüle, bununla da tamaşaçıları güldürə-güldürə fincanı silkələyib zərləri yerə atdı.

Camaat arasında çığırsıdılar:

– “Venera!”... “Venera!”... Bununku da “Venera”dır! Yaşasın Psixeya! Afərin sənə, Psixeya!

Meymun dal ayaqları üstə qalxdı, qabaq əlleri ilə camaata, min-nətdarlıq əlaməti olaraq, öpüşlər göndərirdi, camaat da onun bu hərəkətini gurultu ilə alqışlayır, qəhqəhe ilə güldürdü.

Pul yiğan Roma atlısı xırda pulla dolmuş papağı gətirib oyunbaza verdi. Artoriks bu iltifata qarşı təşəkkür edib, pulu toqqasından asılan meşin kisəyə tökdü.

Artoriks öz qumarbazlarına bir də zər atdırmaq istəyirdi ki, ora yiğışan camaat birdən hay-küy eşitdi; səs uzun bir küçədən gəlirdi. Bu küçə Böyük sirkin yanından, Kapen küçəsindən başlayaraq Palatindən, sonra da Sali və Tserera kuriyasından keçir, Karin kuriyası olan meydana çıxdı. Artoriks də bu meydanda başına toplaşmış camaatın içərisində tamaşa göstərirdi.

Adamlar itin və meymunun oyununa maraqla baxırdı, lakin yeni tamaşa onların diqqətini cəlb etdi: qəribə bir şəkildə qrimlənmiş və ya qeyri-adi maskalar taxmış mimlər və təlxeklər meydanda göründü; onlar çalınan fleytaların, kifaraların musiqisinə uyaraq,

<sup>1</sup> Semiss – Romada işlədilən xırda pul

atılıb-düşürdülər, oynayırdılar, dallarınca da camaat axışib gəlirdi. Hamısı da Karina kuriyasına sarı hərəkət edirdi.

Artoriksın başına yüksən camaat yeni əyləncəyə tərəf yüyürsüdü. Onun Karin küçəsində rast gəldiyi müsiqicilər öz alətlərini çalırdı. Yenə də Saturnun şərəfinə qulaqbatırıcı xor səsi ucaldı. Artoriks bir az tək qaldı. Nərdivanı qatladı, oyunbazlıq şeylərini yüksərdirdi, meymunu çıynınə qoydu, bu zəhlətökən camaatdan yaxa qurtarmaq üçün kuriya binasının yaxınlığında olan yemekxanaya getdi. Orada bir cam tsekub şərabı gətirdib birnəfəsə içdi. Artoriks düşündüyü kimi də oldu: çox keçmədi, iki dəstə camaat bir-birinə qarışaraq meydani doldurdu. Mimiłər kuriyanın pillələrinə qalxaraq tamaşa verməyə başladılar: bu, əylənceli, gülməli, həm də ədəbsiz pantomima<sup>1</sup>, ən aşağı dərəcəli biabırçı fars<sup>2</sup> idi. Camaat bu şeylərə baxıb utanmadan qəhqəhə ilə gülür, çığıra-çığıra onları alqışlayırdılar. Hay-küy bütün meydani ağızına götürdü.

Artoriks bu əlverişli vəziyyətdən istifadə etdi: divarın dibi ilə gedərək, gözə görünmədən meydandan çıxməq istədi. Buna çox çətinliklə müvəffəq oldu: ancaq on beş dəqiqədən sonra özünü Böyük Sirkə doğru uzanan küçəyə sala bildi.

Küçə hay-küylə şadlıq edən camaatla dolmuşdu. Artoriks küçə ilə gedərkən, biz onun oyunbaz geyimində nə üçün və necə Romaya gəlməsindən oxuculara qısaca məlumat verək.

Zavallı Rutilinin öldürülüyü günün sehəri bir dəstə qələdiator athısı yem üçün Bariyə qədər getmişdi. Onlar Qnatiyə gedən yolda dünən qəribə bir cinayət olduğunu eşitdilər: bir-birindən azca kənarda, heç kəsin tanımadığı iki adamin meyiti tapılıbmış. Görünür onlardan biri – yerli camaatdan varlı bir kəndli, o birisi də dövlətli bir patrisi ailəsinin xidmətcisi, azad edilmiş quş imiş.

Atlı dəstənin başçısı bu hadisədən istifadə edərək, Kanuzidə yaşayış sevdiyi qəşəng kəndli qızını görmək fikrinə düşür: üsyançılar qoşunu Venüsünün yaxınlığında ordugah qurub qalandı, həmin qız ilə iki ay bundan əvvəl tanış olubmuş. İndi, konsul yolunda baş verən cinayəti guya yoxlamaq üçün öz dəstəsini Kanuziyə apardı. Bir də ki, cinayəti bu yerlərin sahibi olan qələdiatorların üstünə ata bilərdilər;

lakin qələdiatorlar çox ciddi bir nizam-intizama riayət edərək, heç kəsin malına, canına toxunmurdular. Atlı dəstəsinin başçısı ancaq sevdiyi qızı görmək üçün oraya getmişdi.

Athilar ölünlərin birini tanıdlar və buna çox təəccüb etdilər: o, Apuliya kəndlisi paltarını geymiş, qələdiatorlar legionu başçısı igid Rutili idi (onun nə üçün başqa paltar geyməsinin səbəbini də anlaya bilmədilər).

Spartak bu müsibətli hadisədən xəbər tutanda şübhələndi: yəqin onun tədbirinə qarşı durmaq, planlarını pozmaq istəyən xain bir adam vardır, o bəlkə də, qələdiatorlar ordugahında gizlənmişdir. Rutili başqası tərəfindən qurulan tələyəmi düşmüştü, ya heç gözlənilməyən bir hadisə nəticəsində tələf olmuşdu, ya bəlkə, yolda bir adamlı dalaşaraq öldürülmüşdü, – Spartak bunu müəyyənləşdirə bilmədi.

Rutili tətənə ilə dəfn edildikdən sonra, hər halda Romaya, Katilinanın yanına başqa bir elçi göndərmək məsələsini düşünmək lazımdı. Qoşun başçlarının müşavirəsində Katilinanın yanına adam göndərilməsi qət olunduğundan, Spartak güman edirdi ki, belə ciddi və mühüm iş üçün adam seçməyi başqları ilə məsləhətləşməyə də bilərdi; bir neçə adamı fikrindən keçirərək, nəhayət, sədaqətli və əziz dostu Artoriksi göndərmək qərarına gəldi, bunu da ordugahda heç kəs bilməmeli idi.

Artoriks yolda qarşısına çıxan əngellərdən və tehlükələrdən qorunmaq üçün oyunbazlıq adı ilə səfərə çıxməgi lazımdı. Bunun üçün oyunbazlıq sənəti ustalarından bu işi öyrənməli idi. O, qələdiatorlar məktəbində yaşarkən boş vaxtlarında oyunbazlıqla məşğul olmağı xoşlardı, – ləp uşaqlıq vaxtından bu onun xoşlığı əyləncə idi.

Ətrafda yaşayan bir oyunbازı ordugaha gətirtdi, öz çadırında, çox gizlin olaraq, onun sənətini öyrənməyə başladı, meymunla iti də ondan aldı: Romada, Karin meydanında göstərdiyi də onun öyrətdiyi oyunlardan idi. Artoriks avqust ayından noyabra kimi bununla məşğul olub, lazımı verdişlər əldə etdi. Sonra da gizlincə qələdiatorlar ordugahından getdi; iki gündən sonra dəmir geyimini çıxardıb oyunbaz paltarı geydi, şəhərlərin, kəndlərin çoxunda azca dayanadaya Romaya yetişdi, – Spartakın tapşırığını orada yerinə yetirməli idi. Oxucular, onun mərhəməti kviritlər qarşısında oyunbazlıq etməyə məcbur olduğunu gördülər. İndi də bu qoçaq oğlanın hara getdiyini izləyək. Artoriks Palatinin yanından keçib, Böyük Sirkə

<sup>1</sup> Pantomima – mimika və hərəkətlərlə ifa olunan teatr tamaşası

<sup>2</sup> Fars – yüngül, çox vaxt da nalayıq məzmunlu komediya

gedən küçə ilə irəlilədi, az vaxtda Sali kuriyasına çatdı: stolların ətrafında, müxtəlif ictimai təbəqələrə, mövqelərə mənsub saysız-hesabsız adam oturmuşdu; buradan adamların şən səsləri, hay-küyü, bağırıtları eşidildi.

Saturn bayramında ən çox xoşlanan donuz əti idi: bundan cürbə-cür xörək bişirərdilər.

Stol dağında oturan nəhəng boylu kappadokiyalı qul çıçırdı:

– Hə, yaşasın Saturn! – Artoris gəlib onun yanında dayandı.

– Yaşasın Saturn, yaşasın məşhur yeməkxanaçı Kurionun hazırladığı gözəl sosiska! Donuz ətindən xörək bişirməkdə heç kəs ona tay ola bilməz!

Kurion balaca boylu, kök, yumru bir adamdı; o yan stolda oturanlar üçün bir yekə qab isti sosiska getirmişdi.

– Qoy, allahlar məni lovğalıqdan uzaq eləsinlər! Amma ki, özümü öymək də olsa, deməliyəm ki, belə kolbasını, yelini, iç-içəlat qovurmasını mənim yeməkxanamdan başqa heç yerdə yeyə bilməzsınız. And olsun mənim evimin hamisi Yunananın qara höruklerinə, heç Lukullun, Mark Krassın süfrəsində də belə xörəklər yemirlər.

Keflənmiş bir qul bağırdı:

– *Lo, bona Saturnalia!* – O sanki qonaqlığın başçısı vəzifəsini ifa edirdi, ayağa qalxıb, şərab dolu camını götürdü; süfrə yoldaşları da yerindən qalxıb bir ağızdan:

– *Lo, bona Saturnalia!* – deyə çıçıraq, əllərində tutduqları şərabı birnəfəsə içdilər.

Səs kəsiləndən sonra kappadokiyalı ucadan dedi:

– Büyük allahlar öz inayətini bizim üstümüzdən əskik eləməsin!

– Hamı öz yerində otursa da, o ayaq üstündə dururdu. – Qoy Saturnun qızıl dövrü qayıdır gəlsin, yer üzündən quldarlığın bütün izi yox olsun!

– Onda sən daha Kurionun sosiskasını yeməyəcəksən, bu gözəl tsekub şərabını içməyəcəksən!

Qul hiddətlə ucadan dedi:

– Nə olsun ki, tsekub, falern şərabı həyat üçün çox lazımdır mı? Mənim yurdumun dağlarındakı bulaqlar azad insanların susuzluğununu yatırmır mı?

Başqa qul ona istehza ilə cavab verdi:

– Çox gözəl sudur... əl-üz yumaq, çimmək üçün... Mən tsekub şərabını daha çox xoşlayıram.

Kappadokiyalı qul əlavə etdi:

– Həbsxanaçının qamçısını da! Ay Ginezi, ay Afina dündəməsi! Uzun illər qul olmaq gör səni necə alçaltmışdır!

Artoriks Tuskul şərabı içmək üçün dayanıb, kappadokiyalı ilə yunanın danışığına qulaq asırdı.

Bir vətəndaş kappadokiyalıya dedi:

– Pa-ho! Əzizim Ediok, sən, deyəsən, Saturn bayramı pərdəsi altında, qullar arasında Spartakin xeyrinə təbliğat aparırsan!

Bir patrisi bu qorxunc adı eşidəndə acıqlı-acıqlı çıçırdı:

– Cəhənnəm olsun o mələk qələbi!

Vətəndaşlardan biri elə o saat ucadan dedi:

– Qoy Minos<sup>1</sup> cəhənnəmdə bütün qıisas ilahələrini ona həmişə yol yoldaşı eləsin!

Kappadokiyalı ilə bir süfrədə oturan altı-yeddi nəfər adam da çıçırdı:

– Onu lənətə gəlsin!

Kappadokiyalı sakit halda istehza ilə dedi:

– Ey şanlı-şövkətli igidlər! O alçaq, mənfur qələbiatora belə uzaq-dan nizə atmağın əhəmiyyəti varmı?

– Alçaq qul, and olsun Romanı öz himayəsində saxlayan allah-lara; sən cəsərət edib bizi, Roma vətəndaşlarını təhqir eləyirsən! O murdar barbarı müdafiəyə qalxırsan!

Ediok dedi:

– Sakit olun! Mən heç kəsi, xüsusilə sizi, hörmətli patrisilər və vətəndaşlar, təhqir eləmirəm, bir də axı mənim ağam da patrisidir, özü də buradadır. İndiyə kimi mən Spartakin dalınca getməmişəm, bundan sonra da getməyəcəyəm, ona görə ki, onun qalib gəlməsinə inanıram, ona görə ki, allahların sevimliyi – Romanın xoşbəxt taleyi onun əleyhinədir. Mən onun ardınca getməsəm də, ona sizin kimi nifret eləməyi, onu yamanlamağı özümə borc bilmirəm. Spartak hem özünü, hem də yoldaşlarına mübarizə yolu ilə azadlıq qazanmaq ümidi dindədir. O, əlinə silah alıb Roma legionlarına qarşı cəsarətlə vuruşur.

<sup>1</sup> M i n o s – qədim yunanların etiqadınca, Krit adasının padşahi, ölöndən sonra yeraltı dönyanın hakimi olmuşdur.

Mən istədiyimi deyə bilərəm, buna ixtiyarım var: axı müqəddəs Saturn bayramında, bu üç gündə hamiya tamam ixtiyar verilmişdir: kim nə istəsə eləyə bilər, nə istəsə danışa bilər.

Kappadokiyalının sözləri böyük narazılığa səbəb oldu, onun ağası acıqlı-acıqlı dedi:

– Paho, ismot ilahəsinin ağı örtüyünə and olsun, gör mən nə eşidirəm!.. Ağilsız qul, sən məni, mənim arvadımı söysəydim, evimin namusunu təhqir etsəydim – bundan daha az mənim xatirimə toxunmuş olardın!.. Allahlara yalvar ki, Saturn bayramı keçəndən sonra bu mənasız sözlərin mənim yadımı düşməsin!

- Qladiatorun tərəfini saxlayır! Gör ha!
- Onur əclaf işlərini göylərə qaldırır!
- Bu alçaq qulduru tərifləyir!
- And olsun Kastorla Poluksa!
- And olsun Herkulesə! Bu həyasızlıqdır!

Ediokun ağası ucadan dedi:

– Özü də bu sözlər bu gün deyilir, – Spartak üsyanının dağdıcı nəticələrini daha artıq hiss etdiyimiz bu gündə! Ele bir gün ki, Spartakin iltifatı üzündən Romada heç yüz nəfər, heç on nəfər də qladiator qalmamışdır! Bu gün sirkdə Saturn allahı şərəfinə kəsmek üçün adam yoxdur!

Onun yeddi-səkkiz nəfər süfrə yoldaşı təəccüb və qəmgin halda soruştular:

- Doğrudanmı!
- And olsun Herkulesə! Eritsina Venerasına, bu il Saturn bayramında qladiatorlar döyüşü olmayıacaqdır! Bu həyasızlıqdır!

Artoriks Tuskul şərabını qurtum-qurtum içə-icə istehza ilə öz-özünə dedi:

- Belə də bədbəxtlik olar!

Patrisi sözünə davam etdi:

– Amma ki, həmişə müqəddəs sayılan qədim adətə görə, Saturn allahının şərəfinə gərək insandan qurbanlar kəsilsin! Axı Saturn allahı ilk əvvəl göylər allahı deyil, cəhənnəm tanrısi olub, buna görə, ancaq insan qanı ilə onun mərhəmətini qazanmaq olar.

Patrisinin yanında oturan azad doğulmuş bir vətəndaş qadın həyəcanla dedi:

– Saturn allahı bu əclaf qladiatoru yandırıb kül eləsin! – Tsekub şərəbi içməkdən onun üzü qızarmışdı. – Belə bədbəxtliyə səbəb olan yeganə bir adam varsa, o da Spartakdır!

Patrisi cəld yerindən qalxıb çıçırdı:

– And olsun bütün allahlara, biz belə rüsvayçılığa yol verə bilmərik! Biz Saturn allahına pərəstiş edirik: ona ki, insanlardan qurban kəsmək lazımdır – bu qurbanlar kəsilməlidir. Bu məsələdə mən birinci ola bilərəm: mən allahın qurbangahında kəsilmək üçün qullarımdan birini kahinlərə apararam. Başqa dindar da tapılar, – Roma havayı yere öz mömin adamları ilə şöhrət qazanmayıb ki! Onlar da mənim kimi edərlər, Saturn allahına da insan qurbanları kəsilmiş olar, – keçmişlərdə kəsilən kimi!

– Bizi ən çox xoşladığımız qladiatorlar döyüşü tamaşası ilə kim sevindirə bilər!

Romalı qadın çox təəssüflə ucadan dedi:

– Kim, kim sevindirə bilər?! – O, təsəlli tapmaq üçün tsekub şərəbinin onuncu camını tez başına çekdi.

Süfrədə oturan səkkiz adəmin hamısı dərdli-dərdli ucadan dedi:

– Kim, kim bizə bu xoş tamaşanı göstərəcək?

Bir anlığa hamı susdu, Artoriks əlləri ilə üzünü örtdü: özünün də insan övladına mənsub olduğunu düşünərək xəcalət çekdi.

Patrisi dedi:

– Gələn il üçün konsul seçilən bizim şanlı döyüşçülərimiz – Lutsi Hellı Publikola ilə Qney Korneli Lentul Klodian bunu edəcəkdir. Yazda onlar qladiatorlarla vuruşmağa gedəcəklər. – Patrisinin gözlərində zələmliq sevinci parladı. – Hər konsulun otuz minə qədər əsgəri olacaq... And olsun Müzəffər Herkulesə, onda baxarıq, baxarıq görək, o mal oğrusu barbar dörd konsul legionunun, onların köməkçi hissələrinin, müttəfiqlərinin qabağında dayanıb dura biləcəkmi!

Kappadokiyalı istehza ilə astadan dedi:

– Guya Fundi ətrafında darmadağın edilən legionlar konsul legi-onları deyildi.

– Ba-a! Pretor qoşunu ilə iki konsul ordusu arasında böyük fərq vardır. Barbar, bu sənin qandığın şey deyil! Mars allahının ecazkar qılincına and olsun, qladiatorlar az vaxtda darmadağın ediləcək, ələ keçən əsirlər bizim zindanlarımıza düşəcək, oradan da sirklərə min-min göndərilib məhv ediləcəklər.

– Onlara aman yoxdur!  
– Bu quldurlara heç mərhəmət göstərilməyəcək!  
– Bax onda biz kef çəkəcəyik! Yoxsa bu nədir axı?! Nə vaxtdan-dır qələbiylər döyüşünü görmürük! Buna dözmək olar?!

– Bəli, and olsun Musahet Herkulesinə, biz bunun əvəzini çıxa-cağıq!

– Heç görünməmiş qələbiylər döyüşləri düzəldəcəyik, elə döyüşlər ki, bir il davam eləsin!

– Mən istəyirəm ki, bu otuz min quldurun canvermə xırıltısından, ölüm əzabından həzz alım!..

– Amma nə bayram olacaq! Nə şadlıq olacaq!..

– Əyləncəcəyik! Kefə baxacağıq!..

Hirsindən Artoriksın rəngi ağardı, bütün bədəni tir-tir əsdi; acıqlı-acıqlı müzildəndi:

– Baxarıq...

Bu insan sıfətli yırtıcı heyvanlar qanlı qırğınları xeyallarında canlandıraraq, bundan ləzzət alarkən, Artoriks içdiyi şərabın pulunu verib, oyunbaz şeylərini götürdü, dördayaqlı artistləri ilə yola düşdü. Palatin tərəfə gedərək, yuxarı Müqəddəs küçəyə döndü. Bir yığın adam bağırbağır, yavaş-yavaş küçə ilə gəlirdi. Artoriks dirsek-lərini işə salaraq bu izdihamın içərisindən güclə keçib getdi.

Izdiham yuxarı Müqəddəs küçəsindən keçib, Palatin təpəsi ətrafindakı küçələrə doluşdu. Artoriks təpənin şimal döşü ilə yuxarı qalxməq üçün bu küçədən keçməli idi. Katilinanın evi orada idi.

Basabas, tünlük Artoriksın lap zəhləsini tökmüşdü, dəlicəsinə hay-küydən, çıçırtıdan az qalırkı qulağı batsın. Nəhayət, gəlib patrisinin evini zinətləndirən portikə çatdı. Portikdə saysız-hesabsız kli-yent, azad edilmiş qul və Sergi Kamiliyasının qulları vardi. Onlar istədikləri kimi oturub acgözlükə yeyib-içir, əyyaşlıq edirdilər. Məğrur qudurğan senatorun evi qonaqla dolu idi: oradan gələn çığır-talar, nəğmə sesləri bunu aydın göstərirdi.

Oyunbazın gəlməsi dəlicəsinə bir alqışla qarşılandı. Artoriks üç saat əvvəl Karin küçəsində rast gəldiyi adamlara göstərdiyi oyunları bu sərxişlər yığını qarşısında da təkrar etməyə məcbur oldu.

Endimionla Psixeya ondakı kimi gözəl oyunlar çıxartdı: alqışla-rın, şiddətli gülüşlərin, təriflərin ardı-arası kəsilmirdi.

Katilinanın qonaqlarından biri oyunbaza pul yiğarkən, Artoriks camaati əyləndirə-əyləndirə ətrafına göz qoyurdu. Bir adam portikdə, mətbəxdə işləyən qullara sərəncam verirdi. Artoriks onun geyimin-dən, amiranə səsindən bildi ki, bu, evə baxan adamdır. Ona yaxın-laşib xahiş etdi ki, Katilinaya deyin, sizə bir adam mühüm xəber getirib.

Evəbaxan onu başdan-ayağa süzdü, sonra da nifrət dolu etin-sizliqla dedi:

– Ağam evdə yoxdur.

Üzünü çevirib getmək istədi.

Artoriks yavaşça dedi:

– Bəlkə də, mən Tuskul təpələrindən gelmişəm, Avreli Orestil-linin tapşırığını ona yetirmək istəyirəm!

Evəbaxan dayandı, çevrilib astadan soruşdu:

– Hə... sən gəlmisən?

Sonra da bic-bic gülümseyərək əlavə etdi:

– Başa düşürem... Oyunbazlıq sənəti allahların qanadlı qasıdi olmağa da imkan verir... Hə-e-e... başa düşürem.

Artoriks ince bir istehza ilə dedi:

– Sən yaman arif adamsan!

Elə o saat da açıq ürekə dedi:

– Nə etmək olar? Əlimdən gələn budur.

– Yaxşı da, buna mənim sözüm yoxdur. – Sonra da əlavə etdi:

– Katilinanı görmək isteyirseñsə, Forumu get... Orada yəqin k, onu taparsan.

Evəbaxan uzaqlaşdı.

Artoriks, təriflər yağıdırən yeni pərəstişkarlarından yaxa qurtaran kimi, Palatindən endi, küçələri dolduran camaat arasından mümkün qədər tez-tez irəliyərək, Forumu sarı yönəldi. Burada şəhərin başqa yerlərindən daha artıq basabas və hay-küy vardi.

Qadınlı-kişili, uşaqlı-böyüklü, müxtəlif ictimai vəziyyətli üç min insan axını yavaş-yavaş üz-üzə hərəkət edirdi: bəziləri Saturn məbedinə gedirdi, bəziləri də oradan qayıdırı.

Forumun ətrafindakı Razılıq, Kastor və Polluks, Vesta, Qrekostaz məbedlərinin və Qostiliya Kuriyasının portikləri, Portsi, Semproni, Fulvi və Emili bazilikaları patrisilərlə, atlilarla, plebeylərlə, xüsusiələ, müxtəlif ictimai təbəqələrdən olan ən gözəl qadınlarla dolu idi.

Burada basbas az olduğundan onlar büyük Forumda şadlıq edən camaata, bu əzəmetli mənzərəyə tamaşa edirdilər.

Saturn allahı şərəfinə düzələn bu bayramda, onun məbədinə gedən ziyarətçilər oradan çıxan ziyarətçilərlə qarşılaşırdılar. Hər iki dəstənin qabağınca mürmələr, fleytaçilar, musiqiçilər, kifaraçılar gedirdi. Onlar ulu ata Saturnun şərəfinə mədhiyyələr oxuyur, dəlicəsinə çığıra-çığıra onun adını çekirdilər.

Saysız-hesabsız hoqqabazların, təlxəklərin, oyuncaq və yeyinti satan alverçilərin, xirdavatçıların çıçırtıları təsviri mümkün olmayan bu qulaqbatırıcı hay-küyü daha da artırıldı.

Artoriks insan axınına düşərək, ister-istəməz onun cərəyanı ilə getməli idi: yavaş-yavaş, lakin dayanmadan hərəkət edən izdiham dalğaları onu – şərəfinə bayram edilən allahın məbədinə qədər apardı.

İzdiham bir neçə addım irəliləyərək azca dayanır, sonra yenə qabağa gedirdi; Artoriks də bu six insanlığını içərisində yeriyə-yeriyə gah sağa, gah sola baxır, Katilinanı görmək istəyirdi.

İt də sahibinin yanı ilə qaçırdı. Artoriks arabir onun yaziq-yaziq zingildədiyini eşidirdi: yaziq it adamların arasından tez-tez və ehtiyatla keçsə də, bu dəhşətli basbasda onun ayaqlarını tapdayan da olurdu.

Artoriks dən bir neçə addım qabaqda bir qoca, iki də cavan oğlan gedirdi. Qoca çox qiymətli, hətta zinətlili paltar geyşə də, Artoriks dərhal onun kim olduğunu bildi. Bu adamın yaşı, heç şübhəsiz, əllidən keçmişdi. O nə qədər ənlik-kırşan sürtsə də, bu onun ən alçaq ehtiraslar ifadə edən, saqqalsız, yıpranmış, arvad sıfətli üzündəki dərin qırışqları gizlədə bilmirdi. Mimin yanındaki cavan oğlanlar patrisi idi, – bunu geydikləri ağ tunikanın tünd-qırmızı köbəsi göstərirdi. Oğlanlardan birinin iyirmi iki-iyirmi üç yaşı olardı; ortaboylu adamdan bir qədər uca idi, qəşəng boy-buxunu, qara qıvrım saçlı, solğun üzü, qara gözleri vardi; üzündə sakit bir kədər, gözlərində ağıl ifadə olunurdu. O birisi boyca qısa, ciliz bir oğlandı; on yeddi yaşı olardı; qəşəng üzü diqqəti cəlb edirdi; üzünün düzgün, aydın xətlərində təmiz qəlbə, dərin hisslərə, möhkəm iradəyə, qəti xarakterə malik olduğu duyulurdu. Qoca – Metrobi idi, cavanlardan biri də Tit Lukretsi Kar, o birisi Qay Kassi Longin idi.

Metrobi yanındaki cavanlara deyirdi:

– And olsun mənim ölməz, şanlı dostum Lutsi Korneli Sullaya!  
– Görünür, onlar başladıqları söhbəti davam etdirirdi. – And içirəm, inanın, mən hələ ömrümde Klodiyadan gözəl qadın görməmişəm!

– Qoca şəhvətpərəst, bəlkə də, sən pozğun həyatında belə gözəl-lərə rast gəlmisen, amma belə əxlaqsız qadın görməmişən. Ele deyilmə, qoca kələkbəz?

Lukretsinin sözleri Metrobinin xoşuna gəldi:

– Şair, şair, mənlə öcəşmə! And olsun Musahet Herkulesinə, biz də sənin barəndə bəzi şeylər bilirik.

Kassi Vesta məbədinin portikinə gözlərini dikərək, həyəcanla dedi:

– And olsun Mnemosinə, mən bu Klodiyadan ötrü dəli-divanə-yəm! – Bu zaman məbədin qabağına bir dəstə adam toplılmışdı, Klodiya da orada idi. O, üzdən hələ usağı oxşayan qardaşının yanında durmuşdu. Kassi odlu gözlərini ondan ayırmırdı. – Nə gözəldir!.. Onda ilahi gözəllik var!

Lukretsi gülümşədi:

– Kassi, əgər sən, doğrudan da, onun öpüşünə nail olmaq istəyirsənə, onda Klodiyanı elə almaq çətin deyil.

Metrobi əlavə etdi:

– İnan ki, ona çox da elə yalvarıb-yaxarmaq lazıim gəlməyəcək.  
– Görürsən, qardaşına necə oxşayıր?

– Elə bil bir badamın qoşa ləpəsidir... Klodiya kişi paltarı gey-səydi, onları bir-birindən ayırməq olmazdı.

İzdiham hər on addımdan bir dayandığı kimi, indi də birdən dayandı, Artoriks Kassinin məftuniyyətlə baxdığı qadını yaxından görə bildi. Klodiya portikin sütunları qabağında durmuşdu; iyirmidən çox yaşı olmazdı; ucaböylü, gözəl biçimli, cavan bir qadındı. Ən zərif yun parçadan tikilmiş, tünd-qırmızı haşiyəli qısa ağ tunikası beldən bədəninə yapışmışdı, bununla da qəşəng, əvvək qamətinin ehtiras oyadan gözəlliyini bürüzə verirdi. Onun əlli, boynu, ciyinləri nə qədər ağ olsa da, üzü daha ağ görünürdü. Ancaq zərif, al yanaqları göstərirdi ki, bu üz, bu boyun, bu ciyinlər, bu sinə ölməz heykəltərəş Fidinin<sup>1</sup> ağ Paros mərmərindən qayırıldığı heykəl deyil, canlı bir qadının üzü, boynu, ciyinləri, sinəsidir. Six, yumşaq sarışın saçı

<sup>1</sup> Fididi – Afina heykəltərəsi (e.o. 431-ci ildə ölmüşdür)

üzünü hale kimi bürümüşdü; cəsarət, hətta dikbaşlıq ifadə olunan parlaq, mavi gözləri çöhrəsini canlandırdı. İlk əri tərəfindən redd edilən bu gözəl qadının yanında – ona son dərəcə oxşayan qardaşı Klodi durmuşdu. Klodinin on dörd yaşı tamam olmuşdu. Onun uşaq-casına məsum sıfətinə baxan heç deyə bilməzdi ki, o gələcəkdə üsyankar xalq tribunu, daşqəlbli, amansız bir adam olacaq, bu adam yaxın gələcəkdə Romanın başına müsibətlər açacaq, ədavət, nifaq, ixtilaf salacaq, qırğınlara səbəb olacaqdır.

Kassi bir az Klodiyaya məftuniyyətlə baxdıqdan sonra ucadan dedi:

– Venera<sup>1</sup> ilə Dianani<sup>2</sup> avam xalq necə gözəl təsəvvür edirse etsin, onlar Klodiyadan gözəl ola bilməz!

Tit Lukretsi Kar gülümşədi:

– Venera, əlbəttə, Veneradır, o öz yerində; sən gəl Dianani sakit burax: Diana ismətli ilahədir, onu bu satqın, bu kvadrantariya<sup>3</sup> qadınla müqayisə etmək olmaz.

Kassi bərk acıqlandı:

– Kim Klodiyaya bu biabırçı ləqəbi verib? Kim onun abrını tökməyə cüret edib, kübar qadınlar! Lakin onlar əxlaqsızlıqda Klodiyadan geri qalmırlar, ancaq onun qədər utanmaz, onun qədər gözəl deyillər. Buna görə də onu gözləri götürmür, ona hədsiz dərəcədə nifrət edirlər, onu ələ salırlar.

Metrobi həyəcanla dedi:

– Odur ey, baxın! Klodiyanı ilk dəfə bu ləqəblə mükafatlaşdırın odur!

Metrobi, geyimindən patrisi xanımına oxşayan, ucaboylu bir qadını göstərdi. Onun boy-buxunu qəşəngdi, lakin üzündə ciddiyət, hətta sərtlik duyulurdu: Klodiya ilə qardaşının durduğu yerdən bir az kənarda, – hündür boylu, qalın qaşlı, çox geniş alaklı, qartal burunlu, bir az sönük baxışlı, yaxından görən bir adamın yanında dayanmışdı. Onun yaşı otuzdan çox olardı. Əzəmətli görünüşü və duruşuvardı; adı üzlərdən fərqlənən sıfətindəki dalğınlıq diqqəti cəlb etdi.

<sup>1</sup> Venera – sevgi və gözəllik ilahəsi

<sup>2</sup> Diana – qədim romatılarda ovçuluq ilahəsi

<sup>3</sup> Kvadrantariya (kvadrant sözündəndir, kvadrant – qara puldur) – özünü kvadranta satan qadın. Siseron deyir ki, Klodiya əxlaqsız qadın olduğu üçün bu ləqəbi ona Romanın kübar, ərli qadınları vermişdir.

– Bu qadın kimdir? Terentsiya? Siseronun arvadı?..

– Bəli, özüdür ki, var... O öz hörmətli ərinin yanında durmuşdur. Lukretsi istehza ilə gülümşədi:

– Ba, qüsürü, əxlaqsızlığı qamçılamaq lap ona yaraşır! Onun bacısı – Vesta kahini Fabiya Katilina ilə olan, dinə toxunan əlaqəsi ilə havayı yerə şöhrət qazanmamış ki! And olsun Herkulesə, Klodiyanın əxlaqsız hərəkətlərini senzor yoxlamalı olsa, onda Fabiyanın pozğun həyatı ilə məşğul olmağa onun daha artıq əsası olacaqdır.

Metrobi etinasız halda başını yırğaladı:

– Eh! Biz rüsvayçılığın elə bir dərəcəsinə gəlib çatmışıq ki, Katon bizim zamanımızda yaşasayıdı, o özü bu pozulmuş əxlaqın düzelməsi üçün nədən başlamaq lazımlığı bilməzdi. Məlumdur ki, Katon satqınlığa uymayan ən ciddi, ən amansız, yenilməz senzor olmuşdur, Roma bu vaxta qədər belə senzor görməmişdir. And olsun Kastora və Polluksa, əgər Katon Romada yaşamağa ixtiyarı olmayan qadınları qovsayıdı, onda Roma, Romulun xoşbəxt dövründə olduğu kimi, ancaq kişilər şəhəri olardı, buna görə Kvirin nəslini saxlamaq üçün yenə də Sabina qadınlarını götürüb qaćmaq lazımlı gelərdi. Lakin indiki Sabina qadınları qaçırlımağa layiqdirlermi?

Lukretsi ucadan dedi:

– Afərin, afərin! İlahi Epikürə and olsun, bax buna varam! Metrobi əxlaqın pozğunluğuna qarşı nitq söylədi! İlk seçkilərdə mən sənə səs verəcəyəm, təbliğat aparacağam ki, səni senzor seçsinlər!

Bu anda izdiham yenə hərəketə geldi, Kassi öz dostları ilə Vesta məbədi portikinin pilləkəninə lap yaxınlaşdı; o indi Klodiyadan azca konarda dururdu. Kassi sağ əlini dodaqlarına qoyub onu salamladı, sonra da ucadan dedi:

– Salam olsun sənə, Klodiya, ey Roma gözəllərinin gözəli!

Klodiya başını azca əyərək, ince təbəssümlə Kassinin salamını alıb, odlu nəzərlə ona xeyli baxdı.

Lukretsi gülümseyərək Kassiyə dedi:

– Onun bu baxışı çox şeylər vəd edir...

Metrobi əlavə etdi:

– Şanlı Kassi, sənin ehtirasın tamam yerində imiş... Doğrudan da, mən ömrümde belə gözəl görməmişəm...

Bircə qadın vardı, o da Klodiya kimi gözəldi: o yunan kurtizan qadını Evtibida idi!

Lukretsi bu adı eşidəndə sarsıldı; bir az susduqdan sonra yün-gülçə ah çəkdi:

— Gözəl Evtibida! O indi haradadır?..

— Sən onu öz gözünlə görəsəyin inanmazdın: o indi qladiatorların ordugahındadır!

Lukretsi dedi:

— Əksinə, mən bunu çox təbii bir şey hesab edirəm. Onun əsil yeri oradır!

— Evtibida bu quldurlar ordugahına ona görə getmişdir ki, onlardan birinin sevgisinə nail ola bilsin: o, Spartaka dəlicəsinə vurulmuşdur...

— Mərhəba! And olsun, Herkules!.. Nəhayət, o özünə layiq oynasını tapmışdır!

— And olsun Stator Yupiterinə, yanılırsan!.. Spartak onu nifrətlə rədd etmişdir!

Üçü də bir anlığa susdu.

Bir az sonra Metrobi Lukretsiyə dedi:

— Sən bilmirsən ki, gözəl Evtibida bir neçə dəfə məni qladiatorlar ordugahına çağırmışdır.

Lukretsi təəccübələ soruşdu:

— Gedib orada nə eləyəcəksən?

Kassi əlavə etdi:

— Əyyaşlıq eləyəcəksən? Sən Romada da bu işlə lap yaxşı məşğul olursan!..

— Siz gülürsünüz, zarafat eləyirsiniz... Amma mən ora getmək istərdim...

— Hara?

— Spartakin ordugahına. Qiyafləmi dəyişib ora gedərdim, başqa bir ad altında Spartakin qılığına girərdim, onun rəğbətini qazanardım, bütün planlarını, məqsədini öyrənərdim, bilərdim ki, o nəyə hazırlaşır, bunun da hamisini gizlincə konsula xəbər verərdim.

Yanındakı patrisilər qəhqəhə ilə güldülər. Metrobi bundan inciyib, açıqlı-acıqlı dedi:

— Hə, gülürsünüz?! İki il bundan əvvəl qladiatorların üsyana hazırlaşdıqlarını konsul Lutsi Litsini Lukulla mən xəbər vermədimmi?

Onların qiyam qaldıracaqlarını mən Furina ilahəsi meşəsində bilib üstünü açmadımmi?

Artoriks öz-özünə dedi: “Hə-ə, yadda saxlraq!” Onun üzü qızardı, bir az kənarda gedən Metrobiyə açıqlı-acıqlı baxdı.

Bu zaman izdiham Kapitoli təpəsinin ətəyinə, Saturn məbədində çatdı. Bu əzəmetli, möhkəm binada həm Saturnun qurbangahı vardi, həm də təsdiq olunmuş qanunlar və dövlət xəzinəsi saxlanırdı. Burada adam daha çox idi, hərəkət daha artıq yavaşıdı.

Kassi ucadan dedi:

— And olsun Romanı himayə edən allahlara, burada adam boğula bilər.

Lukretsi də onun sözünə qüvvət verdi:

— Doğrudan da boğula bilər!

Metrobi ucadan dedi:

— And olsun Vakxla Dionisin<sup>1</sup> sarmaşıq çələnginə, elə belə də olacaq.

Lukretsi dedi:

— Başa düşmürəm, niyə biz bu basırığa gəldik?!

İnsan izdihamının təzyiqi get-gedə artırdı, basabasa dözmək olmurdu. Nəhayət, on beş dəqiqədən sonra Metrobi, Lukretsi, Kassi, onların da ardınca Artoriks tısbağa yerişi ilə məbədə girdi, orada Saturn allahının tunc heykəlini gördülər. Onun əlində balaca bir oraq vardi, elə bil ki, biçinə hazırlaşırı. Heykəlin ətrafında əkinçilik alətləri, kənd işlərinin və çoban həyatının alleqorik təsəvvürləri vardi.

Metrobi dedi:

— Bax, bax, odur ilahi Sezar, baş kahin! O indicə Saturnun şərefinə qurban kəsmiş, indi də kahin paltarını dəyişib məbəddən çıxır.

— Gör Semproniya ona necə baxır, — o gözəl, o ağıllı Semproniya!

— İpə-sapa yatmayan Semproniya desəydin daha yaxşı olardı.

— Qaragözlü gözəl! And olsun Razılığın on iki allahına, yetkin Roma gözəlliyyinin ən mükəmməl suretidir.

— Bir bax, onun qara gözlerindən sanki ehtirasın ildirimişləri, odu saçılır! Gör qəşəng Sezara baxıb necə gülümşəyir!

— Sezara gör hələ nə qədər kübar xanımlar, qızlar sevə-sevə baxırlar!

<sup>1</sup> Dionis – qədim yunanlıqlarda şərab və şənlilik allahı.

– O sarişin Favstaya bax!

– Mənim ölməz dostum Xoşbəxt Lutsi Korneli Sullannı – hökm-darın qızı!

– Sən o dəhşətli yırtıcının dostu olmuşan, özü də həyasız dostu, biz bunu çoxdan bilirik, daha hər addımda bunu təkrar etməyin mənəsi yoxdur!

– Yenə bu hay-küydür?

– Bu nə çığırtıdır?

Hamı üzünü məbədin qapısına tərəf çevirdi, oradan yenə Saturnun şərəfinə oxunan mədhiyyələrin səsi gəldi.

Cox keçmədi, saturnu ziyarət etmək üçün təzədən bir yığın adam gəlib, məbədi dolduran adamları sıra sütunlar eyvanına və divarlara sıxışdırıldı. Onların içərisində əlliye qədər ariq, qaşqabaqlı ziyarətçi, şəhər pretorunu zəfər mərasimində olduğu kimi, təntənə ilə gətirdi, hərəsinin də əlində dəmir zəncir vardi:

Lukretsi dedi:

– Hə, indi başa düşdüm! Bunlar Mamertin həbsxanasına salınan canilərdir; cəzalanmalı idilər, amma indi, adətə görə, günahlarından keçmişlər.

Metrobi əlavə etdi:

– Əllərinə, ayaqlarına vurulan zəncirləri də, adətə görə, gətirmişlər ki, Saturn allahının mehrabından assınlar.

Kassi qurbangahı göstərib həyəcanla dedi:

– Bax, bax, bütün Romanı qorxu altında saxlayan o dəhşətli Katilina oradadır! – Bu məğrur, pozğun patrisi qurbangahın yanında dayanıb, Vesta kahin qızlarını seyrə dalmışdı, cavan qızlardan birini gözləri ilə yeyirdi. Katilina sevgidə də amansızdır, – bunu inkar etmək olmaz. Görürsünüz mü, o necə yırtıcı heyvan acgözlüyü ilə Teretsinin bacısına baxır!

Lukretsi, Metrobi, cavan Longin Kassi ilə Katilinanın qeybətini edib, onun günahkar sevgisindən danışarkən, Artoriks patrisini gördü, gözləri sevinclə parıldadı. Katilinanın yanına getmək üçün yavaş-yavaş izdiham arasından irəliləməyə başladı.

Lakin bir şeyi arzu etməklə – onu yerinə yetirmək başqa-başqa şeylərdir: cavan qall ancaq yarım saatdan sonra, o da məbəddən çıxan izdihamla yavaş-yavaş irəliləyərək, Lutsi Sergi Katilinaya yaxınlaşa bildi. O yenə də Vesta kahin qızları seyrə dalmışdı. Artoriks yavaşça onun qulağına dedi:

– İşiq və azadlıq!

Katilina diksinib cəld döndü, boz gözləri ilə oyunbaza diqqətlə baxaraq qasalarını çatdı, sərt, bir az da təhdidlə soruşdu:

– Bu nə demekdir?

Artoriks astadan cavab verdi:

– Məni Spartak göndərib. Apuliyadan bu qiyafədə gəlmışəm. Şanlı Katilina, səninlə çox ciddi məsələ barəsində danışmaq istəyirəm...

Patrisi oyunbaza bir də diqqətlə baxdı:

– Yaxşı... Məbəddən çıxana qədər yanımca gəl... Sonra da, tənha bir yerə çatana kimi, uzaqdan ardımcı gələrsən.

Özbaşınalıq edən qüvvətli, həyasız bir adam nifrətiylə, Katilinada bu nifrət kobudluğa, insanlara qarşı etinasızlığı qədər varındı, – o, güclü əlləri ilə adamları itələyir, ona yol verilməsini yoğun səsle əmr edirdi. Katilina bu qayda ilə hərəkət edərək, o birlərdən daha tez məbəddən çıxdı. Artoriks də onun ardınca elə gəlirdi, sanki ətəyinə tikilmişdi.

Onlar bu cür yeriyə-yeriyə portikdən keçib küçəyə çatdılardı, yarım saatdan sonra da izdihamın içindən çıxb Mal-qara meydanına sarı yönəldilər: burada öküz alıb-satan adamlar yığışmışdı. Mal-qara alveri üçün ayrılan bu böyük meydanda camaat çox deyildi, buna görə Katilina ilə Artoriks çox çətinlik çəkmədən gəlib dəyirmi Zəfər Herkulesi məbədinə yetişdilər. Artoriks bir az kənardan Katilinanın ardınca gedirdi.

Katilina Herkules məbədinin yanından keçib, Patrisi qızlarının isməti deyilən böyük bir məbədə yaxınlaşdı. Burada dayanıb oyunbaşı gözlədi. Artoriks də onun yanına gəldi.

Artoriks Spartakin tapşırığını Katilinaya yetirdi. O, legionların qüvvəsini düzgün və inandırıcı şəkildə gözel ifadələrlə təsvir etdi. İsbat etdi ki, əgər Lutsi Sergi Katilina, bir çox döyüşdə sınaqdan çıxmış altmış min qulun başında durarsa, onların şücaəti bire on artar, sayı da az vaxtda yüz iyirmi minə çatar. Bunu nəzərə alaraq, heç də mübaliğə etmədən qəti demək olar: bu qoşunla bir sira qalibiyət əldə edilər, bir ildən sonra da belə müzəffər ordu ilə Romanın qala qapılarına yaxınlaşmaq mümkündür.

Bu sözləri dinlərkən Katilinanın gözləri qanla doldu, amansız, sərt ifadəli üzünün əzələləri düyünləndi, qüvvətli yumruqları arabır

qorxunc halda sıxıldı, məmənuniyyət hissi ilə bir neçə dəfə dərin-dən ah çekdi, – sinəsindən qopan bu ahlar yırtıcı heyvan nərlitisinə oxşayırırdı.

Artoriks sözünü qurtardıqdan sonra Katilina həyəcanla və qırıq-qırıq danışmağa başladı:

– Sən məni yoldan çıxarırsan... ey cavan... mən heç bilmirəm... nə deyim... Səndən gizlətmək istəmirəm... Mənim kimi bir patrisinin, romalının... qullar qoşununa başçılıq etməsini düşünmək özü məne alçaqlıq görünür... qoy onlar lap ığid olsunlar, şücaətli olsunlar... hər necə olsa üsyankar quldurlar. Lakin mənim ixtiyarımnda belə əzəmətli ordunun olması fikri, onunla qalibiyyət əldə etmək fikri... Axı mən böyük işlər üçün doğulmuşam, hələ indiyə qədər bir əyalətdə də başçı olmaq imkanını əldə edə bilməmişəm, – belə bir əyalətdə böyük işlər görmək üçün əlimə fürsət düşərdi. Hiss edirəm ki, bu fikir...

– Bu fikir qoy səni elə məst eleməsin, əqlin elə zəhərlənməsin ki, sən patrisi kimi doğulduğunu, bir romalı olduğunu yaddan çıxarasın! Sən gərək yaddan çıxarmayan ki, biz hökmranlıq edən oliqarxiya – barbar qulların cinayətkar köməyi ilə deyil, azad doğulmuş romalının əli ilə, Roma silahı ilə məhv edilməlidir!

Bu sözleri ucaboylu, nəcib biçimli, məğrur simalı bir adam söylədi. Onun otuz yaşı olardı. O, Katilinanın ardınca gəlmiş; İsmət məbədinin tinindən çıxmışdı: Lutsi Katilina ilə Artoriks burada səhbət edirdi.

Katilina təəccübələ dedi:

– Lentul Sura! Buradasan?..

– Sənin ardınca gəlirdim: mənə elə gəlir ki, bu adam səni təqib edir; bu mənə şübheli göründü. Sənə bir neçə dəfə demişəm: tale üç Kornelinin Romaya hökmranlıq edəcəyini əvvəlcədən müəyyən etmişdir. Korneli Tsınna ilə Korneli Sulla qismətlərinə düşən bu hökmranlığı yerinə yetirmişlər. Romada hökmran olmaq üçün tale tərefindən seçilən üçüncü adam sənsən. Mən səni səhv iş tutmaqdən çəkindirmək istəyirəm. Yanlış bir addım səni məqsədə yaxınlaşdırmaq əvəzinə, daha da uzaqlaşdırıra.

– Deməli, Lentul, sən düşünürsən ki, Spartakın təklifi kimi başqa bir əlverişli fürsət də ələ düşə bilər? Deməli, sən düşünürsən ki, sonralar biz gladiotorlar qoşunu kimi legionlar əldə edib, planımızı yerinə yetirəcəyik?

– Mən düşünürəm ki, Spartakın təklifini qəbul etsək, onda həm xalqımızın nifrətini, həm də bütün İtaliyanın lənətini qazanmış olacaq. Bundan başqa, bu iş nə Roma plebeylərinin, nə mirasdan məhrum olanların, var-yoxu əlindən çıxanların, borca düşənlərin xeyrinə deyil, ancaq barbarların, Roma xalqı düşmənlərinin xeyrinə olacaq. Bizim dostlarımızın nüfuzu və köməyi sayesində onlar Romada ağalıq etsələr, sən elə düşünürsən ki, onlar qanuna tabe olacaq, biz də onları cilovlaya biləcəyik? Sən elə düşünürsən ki, onlar bize Romanı idarə etməyə, hökmranlıq etməyə ixtiyar verecekler? Romanın her bir vətəndaşına onlar düşmən kimi baxacaq. Onlar bizi qırğına, bir-birimizi öldürməyə sövq edəcək – amma biz həddindən artıq sadəlövhük, ancaq optimatlari məhv etmək fikrində idik.

Lentul qəti və sakit danışındı; danışdıqca da Katilinanın həyəcanı azalırdı, hər hərəkəti qızığlığını söndüyünü göstərirdi. Lentul sözünü qurtaranda, Qratidianın qatili başını yorğun halda aşağı əydi, dərindən ah çəkib yavaşca dedi:

– Sənin məntiqin dəhşətlidir, elə bil ki, itilənmiş ispan qılincıdır.

Artoriks Lentula nəsə demək istədi, lakin Lentul əmredici əl hərəkəti ilə onu danışmağa qoymayıb, qəti dedi:

– Qayıt get Spartakın yanına. Ona de ki, biz sizin şücaətinizə valehik, biz ancaq hər şeydən əvvəl romalıyıq. Vətənimiz böyük təhlükə qarşısında qalanda Tibrde bütün çekişmələr sakitləşir. De ki, qoy, taleyin ona bəxş etdiyi əlverişli vəziyyətdən istifadə eləsin, sizi Alpin o tərəfinə aparsın, hamınızı öz ölkəsinə çatdırınsın, bundan sonra İtaliyada aparacağınız müharibə sizin üçün faciə ilə qurtaracaq. Get, qoy allahlar sizə yar olsun!

Katilina qaşqabağını tökərək fikrə dalmışdı, dinib-danışmındı. Lentul Sura sözünü qurtarıb onun qoluna girdi, Mal-qara meydançasına sarı apardı.

Artoriks dalğın halda xeyli onların ardınca baxdı. Endimion onu bu dalğınlıqdan ayıltdı: üstünə atılıb əllərini yalamağa başladı. Onda yalançı oyunbaz getmək qərarına gəldi, qədim Muqion qapılarına gedən yol ilə yavaş-yavaş irəliləyərək, Germal kuriyasına sarı yönəldi.

Artoriks kuriyaya çatanda gün batmağa əyilirdi. Kuriyada da şənlik edən çox adam vardı. O, Lentulun sözlərindən çox mütəəssir olduğundan, hələ də dərdli fikirlərdən özünə gəlməmişdi, buna görə,

Metrobinin xeyli vaxtdan bəri onun ardınca gəldiyini duymamışdı. Metrobi gah qabağa keçir, gah da geri qalaraq ona diqqətlə baxırdı. Ancaq Germal kuriyası olan meydana çatanda mimi gördü, o saat da tanıdı, çünkü Artoriks uzun zaman Sullanın Kumadakı villasında yaşamışdı, onu tanıyordu: Metrobi tez-tez hökmdarın evinə qonaq gələrdi. Artoriks Metrobini görəndə narahat oldu, qorxdu ki, onu tanısın, vaxtılıq Sullanın qələbətçisi olduğunu bilsin.

Bir az fikirləşərək düşdürüyü çətin vəziyyətdən çıxməq istədi, addımlarını yeyinlətti: bəlkə, Metrobi təsadüfən bura gəlmisdir, onu tanımamışdır. Lap bəd ayaqda izdihamın içərisinə soxular, onu təqib edən adamın gözündən yayınar.

Sanki tale onu himaya edirdi. Bir patrisinin qapısı qabağına onun kliyentləri toplaşmışdı, hərəsinin də əlində bir şam vardi: onlar, adət üzrə, Saturn bayramı münasibətilə şamları bu evin sahibinə, himayəçiləri olan senatora hədiyyə getirmişdilər.

Artoriks yüyüre-yüyüre tez bu kliyentlər dəstəsinin yanına gəldi, adamları itələyə-itələyə özünü onların içine verdi, onlarla bərabər patrisinin evinə girdi. Qapıcı ondan soruşdu: sən hara gedirsən, niyə gedirsən? Artoriks cavab verdi ki, istəyirəm kliyentlərə tamaşa verməyi onların hamisine təklif edəm, bununla da senator kliyentlərə, gətirdikləri hədiyyə üçün, təşəkkür etmiş olar.

Qapıcı oyubazı da kliyentlərlə berabər içəri buraxdı. Artoriks dövlətli romalıların ev quruluşuna yaxşı bələddi, – adətən onlar bir qayda ilə tikilərdi. Elə o saat iç həyətə girdi. Həyətin ortasında qurbanqah, qurbanqahın yanında laralar üçün mehrab vardi. Artoriks bağın içindən çıxməq üçün başqa yol olub-olmadığını axtardı; belə bir yol, doğrudan da, vardi. Saturn bayramı münasibəti ilə evdə olan, kliyentlərin gəlməsi ilə daha da artan qarışqlıqdan istifadə edərək, gizlincə impluvidən peristilə, oradan baş zala, baş zaldan uzun koridorla gedərək bağa girdi; bağdan da evin o biri tərəfindəki qapıya getdi. İkinci qapıcıya dedi ki, tamaşa verirdim, ağa da tamaşa yaxındır, indi tələsirəm, öz işimə gedirəm, vaxtim çox azdır, məni başqa yerlərdə gözləyirlər, buna görə çox xahiş edirəm, məni bağ qapısından burax, çünki baş qapıya çoxlu camaat yığılmışdır, oradan çıxməq mümkün deyil. Qapıcı onun xahişini düzgün hesab edib qapını açdı, oyubazı xoş təbəssümüllə yola saldı. Artoriks Təzə küçəyə çıxan bir dalana düşdü.

Hava qaralırdı. Artoriks yaxındakı bir qala qapısından mümkün qədər tez şəhərdən çıxməq qərarına gəldi. Qısa yolla Təzə küçəyə gəldi; bu küçə Böyük sirkin yanından keçib çaya çıxırırdı. Gəlib qəşəng bir sahil küçəsinə çatdı: küçə Tibr çayının sol sahili ilə Flumentan qala qapısından Üçqat qala qapısına qədər uzanırdı. Artoriks elə o saat sola dönüb, Üçqat qapiya sarı yönəldi, çünkü bu qala qapısı o biri qapılardan yaxındı. Küçə mərkəzdən uzaq olduğu üçün boş idi. Artoriks yeyin gedirdi. O ancaq sirkə tələsən bir neçə vətəndaşa rast gəldi. Küçənin sükütunu yağan yağışlardan suyu çoxalan və bulanan çayın şirəltisi, bir də nəhəng şəhərin mərkəzindən gələn qatmaqarış səsleri pozurdu.

Artoriks küçə ilə heç üç yüz addım getməmişdi ki, arxadan kiminsə tələsə-tələsə gəldiyini eşitdi. Bir anlığa dayanıb quşaq asdı: ayaq səsi daha aydın eşidilir və daha da yaxınlaşırırdı. Sağ əli ilə penulunun altından xəncərini çıxartdı, yenə tez-tez getməyə başladı.

Daldan gələn adam, görünür, ona çatmaq istəyirdi. Ayaq səsi daha da yaxınlaşırırdı. Artoris küçənin döngəsindən istifadə edərək, ətrafına kölgə salan qoca palid ağaclarından birinin altında dayandı, sonra onun yoğun gövdəsi dalında gizlənib nəfəsini qısdı. O bir şeyi qəti bilmək istəyirdi: gələn Metrobimi idи, ya öz işinin dalınca, tələsə-tələsə gedən bir vətəndaşdım? Gələn adamın bir az sonra ağır-agır nefəs aldığıını eşitdi. Gələn... Metrobi idи.

Metrobi daha Artoriksi görməyib dayandı, yan-yörəsinə baxaraq təəccübə dedi:

– Bu axı necə oldu?

Artoriks gizləndiyi yerdən çıxıb dedi:

– Mən buradayam, ezipim Metrobi! – Artoriks onu öldürmək qərarına gəlmişdi; bununla da qələbətçilərə qarşı etdiyi yamanlığın, xəyanətin, qələbətçilər işinə vurduğu ziyanın qisasını almaq, həm də düşdürüyü təhlükədən qurtarmaq istəyirdi.

Küçənin o biri tərəfində təxminən adam boyunun yarısı hündür-lükdə çayın qırğında barı vardi, Metrobi barı tərəfə bir neçə addım geri çəkilib, yaltaqlıqla dedi:

– Hə, heç demə bu adam, doğrudanmı, sənsənmiş, qəşəng qələbətçi!.. Səni tanıdım... buna görə də ardınca gəldim... Biz Sullanın Kumadakı villasında tanış olmuşduq... İstəyirəm ki, səni axşam yeməyinə dəvət edəm... əla, köhnə falern şərabı içərik...

Artoriks mimə yaxınlaşaraq, yavaşca, həm də təhdidəcisi səslə dedi:

– Sən məni axşam yeməyi üçün Mamartin zindanına dəvət edir-sən, qoca xain! İstəyirsən ki, məni çarmixa çəkələr, cəsədim də Eskvilin qarğalarına yem olsun?!

Metrobi gəldiyi tərəfə geri çəkilərək, titrək səslə cavab verdi:

– Nə danışırsan? Bu haradan sənin ağlına gəldi? Yalan deyi-rəmsə, qoy Yupiter öz ildirümləri ilə məni yandırıb küle döndərsin! Mən səni çox əla falern şərabına qonaq etmək isteyirdim!..

Qladiator yavaşca dedi:

– Yox mələn eyyaş, sən bu gün Tibrin bulanıq suyunu içəcəksən! – Nərdivanı, kəndirləri, meymunu özündən kənara atıb qoca mimin üstünə cumdu.

Metrobi Təzə küçəyə sarı qaça-qaça çığırırdı:

– Köməyə gəlin! Kömək eləyin... dostlar... bu məni öldürür!.. Bura gəlin! Köməyə gəlin! – Metrobi fəryadını qurtarmamışdı ki, Artoriks dişində xəncər, özünü ona yetirib boğazından tutdu, Met-robinin səsi kəsildi.

Artoriks astadan acıqlı-acıqlı dedi:

– Ah, eclaf, sən öz dostlarını da məni çağırduğın axşam yeməyinə çağırmışdin!.. Hə, hə, budur onlar... yüyürə-yüyürə gəlirlər!

Xəncərini sağ əlinə alıb bərk-bərk sıxdı, lakin Metrobi yenə də senatorun qullarını və kliyentlərini köməyə çağırmağa başladı: onlar bayaq Artoriksin sağındığı evin qulları və kliyentleri idi, Metrobinin sözü ilə Artoriksi təqib edirmişlər. Onların əlindəki məşallərdən Metrobi də, Artoriks də gördü ki, Təzə küçədən, Tibrin sahili ilə bir dəstə adam, Metrobinin bağrtısını və fəryadını eşidib, yüyürə-yüyürə gəlirlər. Artoriks bunu görüb xəncəri bir neçə dəfə Metrobinin sine-sinə soxdu, açığından nəfəsi tutula-tutula, boğuq səslə dedi:

– Onlar səni xilas etməyə macal tapmayacaq, məni də tutu bil-meyəcəklər. Alçaq, eclaf!.. – Metrobi qanı axa-axa, ölümcül halda zarıldı: Artoriks onu qaldırıb çaya atdı, ardınca da çığırdı: – Qoca eyyaş, bu axşam sən ömründə birinci və sonuncu dəfə olaraq su içəcəksən!

Sonra da suya düşən bədənin şappiltisi, dəhşətli fəryad eşidildi: Metrobi gurultu ilə axan çayın bulanıq dalğaları arasında yox oldu.

– Biz gəldik!.. Metrobi!..

– Qorxma!..

– Biz o eclaf qladiotoru çarmixa çəkərik!

Hay-küye yüyürə-yüyürə gələn vətəndaşlar və qullar çığırırdı:

– O bizim əlimizdən qaçıb qurtara bilməyəcək! – Onlar Artoriksdən elli-altdır addım uzaqda idilər.

Artoriks penulunu çıxartdı, Endimionu qamarlayıb çaya atdı, sonra da barının üstüne qalxıb, Tibrə atıldı:

Metrobi çayın üzündə görünərək bir də çığırdı:

– Kömək eləyin!.. Ölürəm!.. Kö... – Bulanlıq dalğalar onu Üçqat qala qapısına tərəf sürükleyib apardı.

Köməyə gələn adamlar bu qanlı hadisənin baş verdiyi yerə çatdı: onlar tövşüyə-tövşüyə çayın barışının yanında vurmuxur, çığırdılar, ancaq batan adamı axtarmaq üçün bir şey eləmədilər.

Artoriks bu zaman suları yara-yara çayın o biri sahilinə üzürdü.

Çay qırağına yiğışan adamlar Artoriksi söyüb qarğıyır, Metrobinin halına yanıldılar. Metrobi bir daha çayın üzündə görünmədi. Artoriks sürətlə üzərək sahile çıxdı, yeyin-yeyin Yanıkul təpəsinə sarı getdi. Təpə qaranlıq içinde görünmürdü. Zülmət Əbədi şəheri daha artıq bürüyürdü.

### *On səkkizinci fəsil*

## **KONSULLAR MÜHARİBƏDƏ. KAMERİN ƏTRAFINDA VURUŞMA. ENOMAYIN ÖLÜMÜ**

Qladiatorlar Sergi Katilinanın orduya başçılıq etməsindən ümid-lərini tamam kəsdikdən sonra, onlar Spartakin təklifini qəbul etdilər, qət olundu ki, qoşun yazda Alp dağlarına sarı hərəkət etsin, dağları keçəndən sonra buraxılsın, hərə öz ölkəsinə getsin, orada camaati Romaya qarşı qaldırmağa çalışın. Spartak çox ağıllı, uzaqgörən adamdı, buna görə zamanının ən yaxşı sərkərdələrindən biri olmuşdur. O çox gözəl bilirdi ki, bundan sonra İtaliya ərazisində Roma ilə müharibə etmək ancaq romalıların qalibiyyəti ilə qurtara bilər.

Spartak 682-ci ildə, fevralın sonunda on iki legionla Apuliyadan çıxdı. Hər legionda beş min adam vardı. Bundan başqa, onun beş min yüngül silahlı əsgəri, səkkiz min də atlısı vardı; bütün qoşunu yetmiş mindən çox idi, hamısı da əla təlim keçmiş, yaxşı silahlanmışdı. Bu qoşunla o, Samniyaya, dənizə yaxın yerlə hərəkət etdi.

On günlük səfərdən sonra peliqnalar mahalına çatdı. Orada xəbər tutdu ki, konsul Lentul Klodian Umbriyada otuz minlik ordu düzəldir, məqsədi də qladiatorların Padu çayına gedən yolunu kəsməkdir. Latiyadan da konsul Helli Publikola üç legionla və köməkçi qoşunlarla irəliləyir, fikri də budur ki, arxadan Spartaka hücum eləsin, Apuliyaya qayıtməq istəsə, yolunu kəssin, yəni onları xilas olmağa qoyması.

Qullar üsyani Roma ləyaqətini təhqir etdiyindən senatı əvvəl açıqlandırmışdı; lakin indi onlar qorxuya düşərək, böyük təhlükə qarşısında olduqlarını aydın götürdü, buna görə qullar mühəribəsini ən çətin, ən təhlükəli mühəribə hesab edib, ona qarşı iki konsulunu göndərdi. Onların ixtiyarına iki böyük ordu verilmişdi və tapşırılmışdı ki, qladiatorlar mühəribəsinə son qoysunlar.

Konsullar bir neçə gündən sonra – biri Latiyadan, o biri də Umbriyadan qoşun yığıdı. Lakin nə Lentul, nə də Helli bu mühəribənin təcrübəsindən, pretor Varinin, kvestor Kossininin, Orestin məglubiyətindən heç bir şey öyrənməmişdi. Onlar rəqabət hissini uyaraq təkbaşına şöhrət qazanmaq arzusundamı, ya səhv taktika mülahizəsindənmi – Spartaka qarşı bir yerdə hərəkət etmək fikrində deyildilər. Hər necə olsa, konsullar ayrılıqda hərəkət etmək qərarına gəldilər, bu isə Spartaka hər iki konsulun qoşununu ayrılıqda darmadağın etməyə imkan verirdi, – keçən iki ildə də o belə etmişdi.

Romada konsulların hərbi səfərinə böyük ümid bağlayırdılar, belə düşünürdülər ki, Romani rüsvay edən qullar mühəribəsi bununla qurtaracaqdır.

Spartak düşmənin məqsədini bildikdən sonra, qoşununun hərəkətini süretləndirdi, həm də əvvəl Hellinin qarşısını almaq qərarına gəldi: Helli Latiyadan ona hücum edəcəkdi. Spartak onu Korfini ilə Amiterno arasındakı yol üstündə qarşılamaq fikrində idi.

Bura gəldikdə ətrafdakı şəhərlərin qullarından xəbər tutdu ki, Helli hələ Anaqnidədir, atlı dəstəsinin gelməsini gözləyir, ancaq iki həftədən tez yola düşməyəcəkdir. Buradakı qullar cəsarət edib

qladiatorlar ordugahına qaçmamışdı, amma mühüm məlumatlar vermeklə böyük xidmət göstərirdilər.

Spartak Pitsen vilayətinə sarı irəliləmək qərarına gəldi: orada, Umbriyadan gələn Lentulun qoşununu darmadağın etmək, sonra geri qayıdır Helliye qalib gəlmək; daha sonra Paduyaya sarı irəliləmək, ya da konsulların heç biri ilə vuruşmayıb birbaş Alp dağlarına getmək fikrində idi.

Truenti çayı qıraqındakı Askula çatıldıqda, o bir çox sədaqətli kəşfiyyatçılardan bildi ki, Lentul Peruzidən otuz mindən artıq bir qoşunla yola düşmüşdür. Spartak onu qabaqlamaq üçün Kamerinə getdi. Yaxşı bir mövqə tutub, qərargah qurdu, bu yeri möhkəmləndirdi, – Lentulla burada vuruşacaqdı. Lentulun Kamerinə gəlib çatması üçün dörd-beş gün vaxt lazım idi, Spartak bu bir neçə günü burada qalıb onu gözləyəcəkdi.

Qladiatorlar Askul yaxınlığında ordugah qurdular. Spartak ətrafi gözdən keçirmək üçün ertəsi gün səhər min atlı ilə ordugahdan çıxdı. O, atlı dəstəsinin qabağınca gedirdi, tutqun üzündən dərin və kədərlə fikirlərə daldığı görünürdü.

O nə düşünürdü?

Evtibida Enomayın məşuqəsi olan gündən, Enomay kurtızan qadının təsiri altına düşərək, get-gedə tutqun və qaşqabaqlı görüñürdü, Spartaka əvvəlki kimi hörmət və məhəbbət bəsləmədiyini də bir neçə dəfə göstərmişdi. Alp dağlarının o tayına keçib, hər kəsin öz ölkəsinə getməsi qərarına da ancaq Enomay etiraz etmişdi: bu da, Qnatı ətrafindakı ordugahda baş verən son müşavirədə, Katilinanın qladiatorlar ordusuna başçılıq etmək istəməməsi xəbərindən sonra olmuşdu. Spartaka etiraz edərkən, kobud və sərt ifadələr, qəribə, həm də təhdidəcili cümlələr işləmişdi, dözülməz despotizmdən, lovğalıqdan, hakimiyyətdən sui-istifadə edilməsindən mızıldana-mızıldana rabitəsiz sözər söyləmişdi, demişdi ki, buna daha dözmək olmaz; eyni zamanda bərabərlik haqqında da danışaraq, qladiatorların bunu əldə etməsi üçün silaha sarıldığını qeyd etmişdi. “İndi isə bu bərabərlik sözü hökmədarlıq üzündən boş bir şeyə çevrilmişdir, qladiatorlar da, bu hökmədarlığın təzyiqi altına düşmüşlər. Daha bu hökmədarlığa boyun əyməmək vaxtı gəlib çatmışdır. Allahlara çox şükür ki, biz daha mürəbbi çubuğundan qorxan uşaq deyilik!”

Spartak Enomayın bu uydurma sözlərindən, bu pis hərəkətindən hiddətlənərək cəld yerindən qalxdı, sonra yenə də oturub, bir dost kimi mehribanca danişdı, xatirini istədiyi bu adamı sakitləşdirməyə çalışdı. Lakin Enomay Kriksin, Qranikin və başqa hərbi başçıların Spartakın tərəfində olduğunu görüb, daha öz silahdaşlarına qulaq asmaq istəmədi, dəlicəsinə qəzəblənərək çadırda çıxdı.

Enomayın hərəkəti Spartakı çox narahat edirdi: o bir neçə gün idi ki, Spartakla görüşmək istəmirdi. Təsadüfən rast gələndə də danişmirdi, şəşqin halda susurdu, Spartak bunun səbəbini ondan sorusunda o, izahat verməkdən boyun qaçırdı.

Məsələ belə idi. Enomay Evtibidanın təsiri altında dikbaş və acıqlı olmuşdu, lakin Spartakla üz-üzə gələndə Spartakın səmimiyyəti, ürək saflığı, hədsiz sadəliyi, mehribanlığı qarşısında acığını tamam soyuyurdu; Spartak belə əzəmətli günlərdə də ona öz münasibətini dəyişməmişdi. Enomayın vicdanı yunan qızının kinli uydurmalarına üşyan edirdi, buna görə, böyük rəhbərinə rast gələndə utanıb xəcalət çəkirdi, ister-isteməz onun ağıl, həm də mənəvi cəhətdən yüksək olduğunu öz-özlüyündə etiraf edirdi. O həmisiə Spartakın xatirini istəmişdi, ona hörmət etmişdi, indi də ona ədavət bəsləyə bilmirdi.

Spartak çox çalışdı, böyük məhəbbət, səmimi münasibət bəslədiyi bu adamda birdən-birə əmələ gelən dəyişikliyin səbəbini tapa bilmədi.

Evtibida Enomayı itaətkar bir quzuya çevirərək, germanlar komandanı ilə cinayətkar əlaqəsini yaxşı gizlədə bilmışdı. Təbiətcə alicənab və namuslu olan Spartakın heç ağılna da gəlmirdi ki, buna kurtizan qadınının çirkin hiyləsi, fitnə-fəsadı səbəb olmuşdur. Spartakın heç fikrinə də gəlməzdi ki, Enomayın bu anlaşılmaz, qəribə hərəkətində Evtibida müqəssirdir. Evtibida onun lap yadından çıxmışdı, kurtizan qadın da qələbiyərələrin baş rəhbərinə rast gəlməkdən çəkinirdi.

Spartak Askulun ətrafinı gözdən keçirdi, qəmgin və düşüncəli halda qayıdırıb öz çadırına getdi, kontubernallarından birinə Enomayı çağırmağı əmr etdi.

Kontubernal əmri yerinə yetirməyə getdi, Spartak da tek qalıb fikrə daldı. Kontubernal çox tez qayıdırıb dedi:

— Enomaya rast gəldim, o özü sənin yanına gəlirdi. Budur gəlib çıxdı.

Kontubernal yana çekilib Enomayı içəri buraxdı. O da qəşqabağını tökərək Spartaka yaxınlaşdı:

— Salam olsun qələbiyərələrin baş rəhbərinə! Səninlə danışmaq istəyirəm, bir də ki...

Spartak onun sözünü kəsərək:

— Mən də səninlə danışmaq istəyirəm, — deyib yerindən qalxdı, kontubernala çıxbıq getməsini işaret ilə bildirdi. Sonra da Enomaya sarı dönüb müləyim səslə, mehribancasına dedi:

— Salam səne! Xoş gelmişən Enomay! Söylə görüm, mənə nə demək istəyirdin?

Enomay təhdidəcidi bir səslə və nifrətlə, lakin Spartakın qabağında başını aşağı əyərək dedi:

— Mən istəyirdim... Mən yoruldum, sənin şıltəqlarının... oyuncağın olmaqdan təngə geldim... Qul olmaqdırsa... mən romalılara qul olmayı daha üstün tuturam... mən düşmənlə vuruşmaq istəyirəm, sənin qabağında qulluq göstərmək fikrində deyiləm...

Spartak təəssüfle Enomaya baxaraq, dərdli-dərdli əlinə çırpdı:

— Ah, and olsun Yupiterin ildirimlərinə, sən deyəsən dəli olmusan, Enomay, bir də ki...

Enomay onun sözünü kəsdi:

— And olsun Fyeranın gözəl höküklərinə! — Başını qaldırıb, parıldayan xırda gözleri ilə Spartaka baxdı: — Hələ ki, mənim ağlım yerindədir.

— Qoy allahlar sənin köməyin olsun! Sən hansı şıltəqları deyirsən? Mən axı nə vaxt səni, ya bizim kimi müsibətli silah yoldaşlarımızdan hansını oyuncağa çevirmək istəmişəm?

Enomay yenə başını endirib, şəşqin halda cavab verdi:

— Mən bunu demirəm... mən bilmirəm, sənsənmi... Bilmirəm, sənsənmi... ancaq bunu bilirəm ki, hər halda mən də adamam...

— Əlbəttə! Özü də namuslu, mərd, igid adam! Sən həmisiə belə olmusan, sonralar da belə ola bilərsən! — Spartak iti baxışlı, parlaq gözlərini Enomaya zilləmişdi, sanki onun ən gizlin fikirlerini oxumaq isteyirdi. — Lakin sənin söylədiyin sözlərin mənə söyləmək istədiyin sözlərlə nə əlaqəsi var? Mən haçan sənin nüfuzunu bizim ordugahda şübhə altına almışam? Haradan sənin ağılna gəldi ki, mənim səndən zəhləm gedir, sənə lazımlı olan hörməti eləmirəm?

Səni lap azca tanıyan adam da sənin igidliyini, şücaətini görüb sənə hörmət bəsləyər!.. Necə olur ki, mənim barəmdə sən elə fikirləşir-sən? Sənin bu şübhələrin haradandır? Mənə olan bu anlaşılmaz, izah-edilməz elaqənin səbəbi nədir? Sən nə üçün məndən incimisən, sənə nə eləmişəm? Nə eləmişəm ki, şəxsən sənin, həm də bizim ümumi işimizin qabağında təqsirkar olmuşam, – mən axı bu işi yerinə yetirməyə girişmişəm, bütün həyatımı bu işə həsr etmişəm!

– İncitmisən... təqsirkar olmusan... əslində belə deyil... düzünü deyim ki, sən heç bir şeydə məni incitməmisən... heç bir şeydə bizim hamımızın qabağında təqsirkar deyilsən... əksinə, sən təcrübəli, bacarıqlı sərkərdəsən... Sən bunu dəfələrlə sübut eləmişən... Sən həmişə müvəffəqiyət qazanmışan, dönə-dönə qalib gəlmisən... Yanına gələn qladiatorlar yiğinını nizam-intizama təbe olan qoşun səviyyəsinə qaldırmışan, elə bir qoşun ki, düşməni qorxuya salmışdır... Buna söz ola bilməz... mən heç bir şeydən şikayətlənmirəm...

Enomay Spartaka belə cavab verdi. O əvvəl kobud və təkəbbürə danışsa da, heç özünün də xəbəri olmadan, yavaş-yavaş yumşaldı, itaetkar oldu, sözünü də dostcasına və mehribanlıqla qurtardı.

– Bəs onda niyə axı mənə olan münasibəti birdən dəyişdin? Niyə mənim barəmdə belə pis şeylər danışırsan? Mən axı həmişə ancaq qladiatorların xeyri, qalibiyyəti haqqında düşünürəm. Baş rəhbər olmaq üçün mən heç bir şey eləməmişəm, bu adı qazanmağa çalışmadısam, neyniyim ki, məni bir neçə dəfə baş rəhbər seçmişlər. Özüm kimi müsibətli yoldaşlarımla, xüsusilə səninlə həmişə dost olmuşam, özümü onların həqiqi yoldaşı, silahdaşı kimi göstərmışəm.

Spartak belə dedi. Onun necib üzündə kədər və ovqattəlxlik ifadə olunurdu. Enomayla danışdıqca qəlbinin lap dərinliyinə nüfuz etmək isteyirdi.

Enomay acıqlı-acıqlı mızıldandı:

– Dayan, Spartak, elə danışma, mənə elə baxma! – Lakin onun səsindən mütəəssir olduğu, həyecanını güclə saxladığı hiss olundur. – Mən axı demirdim ki... Mənim heç ağılma da gəlmirdi... Mən demek istəmirdim...

– Əger men hər kəsin öz ölkəsinə getməsi fikrinin üstündə dururamsa, bunun səbəbi vardır; mən uzun zaman və ağıllı-başlı düşün-dükən sonra yəqin etdim ki, biz ancaq İtaliyada vuruşmaqla Romaya heç vaxt tamamilə qalib gələ bilmərik. Roma!.. Romaya qalib gəlmək, onun əzəmətini yixmaq... onun qəddar hakimiyyətini məhv

etmək! Yoxsa sən elə bilirsən k, bu məni düşündürmür, gecələr istirahətimi pozmur, yuxuda da məni təqib etmir?.. Brenndən<sup>1</sup>, Pirrdən<sup>2</sup>, Hannibaldan yüksək olmaq!.. Ən məşhur sərkərdələrin edə bilmədiyini etmək!.. Bu mənim üçün böyük şərəf olmazdım? İtaliya hüdudu daxilində Romaya qarşı müharibə edilərkən, Roma Antey<sup>3</sup> olur: Herkules Anteyə qalib gəlir, onu yerə yixir, lakin o əvvəlkindən də qüvvətli olaraq ayağa qalxır. Tutaq ki, biz çox əziyyətlə Roma legionlarını darmadağın elədik, çoxlu qan tökdük, lakin Roma bir neçə gündən sonra bizə qarşı yeni-yeni ordular düzəldəcək, bizim üstümüzə yenə yetmiş, səksən legion göndərəcək, bizi tamam məhv etməyincə geri durmayacaq. İlahi Herkules Anteyə qalib gəlmək üçün onu bir daha yerə yixməmiş, havaya qaldırıb qüvvətli əlləri ilə boğmuşdur. Romanı yixmaq üçün biz gərək bütün xalqları eyni vaxtda onun əleyhinə qaldıraq, biz gərək, bütün imperiyani mühasirəyə alaq, hər tərəfdən İtaliyanın üstünə hücum edək, bu mühasirəni Servi Tullinin<sup>4</sup> qala divarları etrafında get-gedə darlaşaraq, altı yüz-yeddi yüz minlik ordu ilə bu məşum xalqa, bu məşum Romaya üstün gələk, onları boğaq. Romaya qalib gəlmək üçün bu yeganə vasitədir. Romanın əzəmətini məhv etmek üçün bu yeganə yoldur. Biz buna müvəffəq ola bilsek, bizim nəvələrimiz, nəticələrimiz bu qalibiyyəti əldə edəcəklər. Romaya ancaq belə qalib gəlmək olar; başqa müharibə, başqa mübarizə heç bir nəticə verməyəcək. Hannibal, Reyn xalqları, parfiyalılar, karfagenlilər, yunanlar, iberiyalılar məğlub edildiyi kimi, Mitridat da məğlub ediləcək. Ancaq vahid zülmkara qarşı bütün məzлumların vahid ittifaqı bu nəhəng əjdahaya qalib gəlməyə imkan verəcəkdir; elə bir əjdaha ki, nəhəng caynaqlarını yavaş-yavaş bütün yer üzünə uzadır, heç kəsin də buna qarşı durmağa gücü çatmir.

<sup>1</sup> Brenn – e.ə. 390 ya 387-ci ildə Romaya hücum edən. Romanın şimalında Alliya (Tibr çayının sol qolu) etrafında Roma qoşununu darmadağın edən qalların sərkərdəsi

<sup>2</sup> Pirr – Epirin padşahı. E.ə. 280 və 279-cu illərdə Herakle və Askul etrafında Roma qoşununa qalib golmuş, lakin özünün də böyük tələfati olmuş, qoşunu zəifləmişdir, buna görə qalibiyyəti lazımi noticə verməmişdir.

<sup>3</sup> A n t e y – yunan mifologiyasına görə, nəhəng bir azmandır. Yer ilahəsinin oğludur. Torpaq üstündə durduqça heç kes onu yıxa bilməmiş, çünkü o, anası olan Yerdən qüvvət almış. Herkules çox mübarizədən sonra Anteyi havaya qaldırmaqla ona qalib gəlmışdır.

<sup>4</sup> Servi Tulli – rəvayətə görə, e.ə. V əsrə Romanın altıncı padşahı olmuşdur.

Spartak həyecanlanmışdı, bütün bədəni sanki od tutub yanırı; ilham və ehtirasla danişir, gözləri parıldayırı, Enomay təmiz qəlbli səmimi bir adam, sədaqətli dost olduğundan, Spartaka qulaq asdıqca, qeyri-ixtiyari olaraq, cəzb edildiyini duyurdu. Spartakin gözəl danişığı onu məftun etmişdi. Qəlbindəki qəzəbin söndüyünü hiss edirdi: Evtibida bu qəzəbi öz hiyəsi, fitnə-fəsadı ilə onun qəlbində çox çətinliklə yaratmışdı. Qladiatorların rəhbəri susanda Enomay heç özünün də xəbəri olmadan, ona lap yaxınlaşmışdı: yalvarışlı tövrlə ilə əllerini bu anda sehri bir işiq haləsi ilə əhatə olunan bu gözəl, bu əzəmətli qullar xilaskarına uzatdı, yalvarışla dedi:

— Ah, Spartak, məni bağışla, bağışla məni... sən insan deyilsən, yarımallahsan!..

Spartak bundan mütəəssir olub, qollarını Enomayın qarşısında açaraq, həyecanla dedi:

— Yox... mən dünyada ən xoşbəxt adamam, çünkü yenə də öz qardaşımı əldə edə bildim! — Enomay onun qolları arasına atılıb boyununu qucaqladı.

— Ah, Spartak, Spartak... sənin xatırını əvvəlkindən də çox istəyirəm, əvvəlkindən də artıq sənə hörmət edirəm!

İki dost qardaş kimi bir-birini qucaqlayıb susurdu. Əvvəl Spartak onun qolları arasından ayrıldı, yenə də həyecan duyulan bir səslə soruşdu:

— İndi de görünüm, Enomay, mənim yanımı niyə gəlmisin?

— Mən?.. ancaq... özüm də heç bilmirəm... Bunu niyə yada salaq?.. Bu barədə heç danişmaq lazımdır!

Bir anlığa susdu, sonra cəld əlavə etdi:

— Mən ki, sənin yanına gəlmişəm, yəqin sən də elə güman edirsin ki, bir şey xahiş eləməyə gəlmişəm, onda səndən bir xahişim var: konsul Lentul ilə ki, biz vuruşacaqıq, onda qoy mən də, mənim germanlarım da ən təhlükeli mövqe tutsunlar.

Spartak ona mehribanlıqla, məhəbbətlə baxaraq ucadan dedi:

— Sən yenə əvvəlki kimişən! Yene igidsən, yenə mərdsən! Yaxşı, sən ən təhlükeli yerdə vuruşacaqsan!

— Qəti söz verirsən?

Spartak əlini Enomaya uzadaraq cavab verdi:

— Bəli. Sən bilirsən ki, mənim qəlbimdə nə yalana, nə qorxuya yer yoxdur.

Enomay Spartakla səhbət edə-edə pretoridən getdi: Spartak onu germanların çadırlarına kimi ötürmək istəyirdi.

Spartak pretori meydançasından stadının<sup>1</sup> dörddə biri qədər yol getməmişdi ki, Artoriks tez-tez yeri yərək özünü ona yetirdi: qladiatorların rəhbəri onu üç gün əvvəl, Hellinin qoşunu haqqında məlumat toplamaq üçün min atlı ilə Reata tərəf kəşfiyyata göndərmişdi. Artoriks Spartakin indice Enomayla keçdiyini bilib, onların ardınca getdi; german legionlarının çadırları yanında onlara çatıb dedi:

— Salam sənə, Spartak! Hellinin atlı qoşununun bir hissəsi başçılarının yanına gəlmişdir. Onlar Anaqnidən çıxıb Karseola gedirlər, sabah axşam oradan Reata yola düşəcəklər, beş gündən gec olma-yaraq sənə hücum edəcəklər.

Spartak bu məlumatı eşidib fikirləşdi; bir az düşündükdən sonra dedi:

— Biz sabah axşam ordugahdan çıxıb Kamerin tərəfə gedəcəyik. O birisi gün, on saat yol getdikdən sonra, günortaya bir neçə saat qalmış o yere çatacağıq. Yol da asan yol olmayacaq. Yəqin ki, Lentul ora sabah yox, o birisi gün axşam, uzaqbaşı, dördüncü gün səhər çatacaq. Onun qoşunu yorğun olacaq. Amma biz o vaxta kimi dincələrik; dincini almış qoşunla da Helliya hücum edərik. Sonra da manəsiz olaraq yolumuza davam edib, Alp dağlarına sarı gedərik. Enomay, bu baredə sənin fikrin nədir?

Enomay da cavab verdi:

— Böyük sərkərdəyə layiq gözəl plandır!

Artoriks getdikdən sonra Enomay dostunu çadırına çağırıldı, kontubernalları ilə stolun yanında oturdu. Kontubernallar içində yalnız Evtibida yox idi: Spartakin gözünə görünməmək üçün onun bəhanəsi çox idi.

Onlar dostcasına səhbət edə-edə şərab içdilər. Şərab ağız büzüşdürse də, gözəl şərabdı. Vaxt tez gəlib keçdi. Spartak Enomayın çadırından çıxanda hava qaralmışdı. Enomay keflənmişdi, çünkü o, şərab içəndə ölçü-biçi bilmirdi. Spartakı pretori meydançasına kimi yola salmaq istədi, Spartak razı olmadı; lakin kontubernalların xahişini yerə salmadı: onu pretori meydançasına kimi ötürməyə icazə verdi.

Enomayın çadırının bir tərəfində Evtibida üçün kiçik otaq qayrılmışdı. Spartak gedəndən sonra, Enomay tək qalan kimi Evtibida

<sup>1</sup> Stadi – yunanlıarda 184,97 metr uzunluqda məsafə ölçüsü

qapı ağzında göründü: onun rəngi qaçmışdı, sıx tünd-sarışın saççı çiyinlərinə tökülmüşdü. Əllərini sinəsində çarpazlayaraq gəlib Enomayın qabağında dayandı. Enomay skamyada oturub, Spartak haqqında fikrə dalmışdı.

Evtibida qəzəb və nifrət dolu gözlerini Enomaya zilleyərək dedi:

– Hə, belə... Deməli, Spartak öz atını çəkib aparan kimi səni də yenə hara istəsə öz ardınca çəkib aparacaq: özünü yüksəltmək üçün yenə sənin gücündən, igidliyindən istifadə edəcək?

Enomay vəhşi bir nəzerlə ona baxaraq, hədələyici, boğuq səslə dedi:

– Ah, yenə başladın? Sən nə vaxt bu çırkın böhtanlarından el çəkəcəksən? Nə vaxta kimi mənim qəlbimi öz uydurmalarının zəheri ilə zəhərləyəcəksən? Məlun arvad, sən canavar Fenrisdən<sup>1</sup> də yırtısan!

– Yaxşı, yaxşı!.. And olsun Olimpin bütün allahlarına! Sən kobud, vəhşi, ağılsız heyvansan, acığını mənim üstümə tökürsən... Amma mən axmaq, mən yaramaz səni sevirəm, əslində mən gərək sənə nifrət edəm, sənə heç əhəmiyyət verməyəm!.. Mənə lap yerində olur!

– Əgər məni sevirsənse, niyə onda Spartaka qarşı məndə mütleq nifrət oyatmaq istəyirsən, – özü də elə alicənab, elə böyük qəlbli, yüksək zəkali bir adama qarşı?! Axı onda olan gözəl məziyyətlərdən heç biri məndə yoxdur!

– Ay axmaq adam, onun guya yüksək məziyyətlərə, xeyirxahlığa malik olması məni də yoldan azdırılmışdı, men də elə hesab edirdim ki, o insan deyil, yarımallahdır. Özü də mənim kimi bir adam: axı mən ağılcı da, təhsilcə də səndən yüksəkdə dururam. Uzun zaman mən inanmışdım ki, onun qəlbində ən yüksək duygular yaşayır, lakin sonra yəqin bildim ki, o yalançıdır. Onun hər hərəkəti, hər sözü hiylədir, riyakarlıqdır. Onun qəlbində bircə hiss, tek bircə hiss alovlanır – o da şöhrətpərəstlikdir. Mən bunu gördüm, anladım, yəqin etdim, amma sən axmaqsan, qoyundan da axmaqsan...

– Evtibida... – Onun bütün bədəni əsirdi, səsi aslanın boğuq nəriltilsinə oxşayırırdı.

Evtibida cəsarətlə sözünə davam etdi:

<sup>1</sup> Canavar Fenris – qədim germanların etiqadınca, adamlara cəhənnəm əzabı verən ən kinli ruhlardan biri (*Müəllifin qeydi*)

– Qoyundan da axmaqsan! – Onun gözləri hirsindən parıldayırdı. – Sən heç bir şey görməmişən, görmürsən də. Axı sən indicə qədərindən artıq şərab içə-icə ən miskin qul kimi, onun ayaqlarına sərib, mədhələr oxuyurdun.

Enomay güclə özünü saxlayaraq bir də dedi:

– Evtibida!

Yunan qızı nifrətlə:

– Sənin hədələrindən qorxmuram, – dedi. – Mən niyə sənin məhəbbətindən dəm vuran sözlərinə inandım, belə olmasayıdı, indi sənə nifrət etdiyim qədər də kin bağlaya bilərdim!

Enomay bağırdı:

– Evtibida! – qəzəblə yerindən qalxdı, yumruqlarını qaldırıb qızın üstünə yeridi.

Evtibida meydan oxuyurmuş kimi ayaqlarını yerə vura-vura, gladiatori təkəbbürə baxaraq, lovğa-lovğa dedi:

– Hünərin var, vur! Hə, cüretli ol, vur, yix, yırtıcı pəncələrinlə bu yazıq qızı bog!.. Bu sənə sirkdə öz yerlilərini öldürməkdən daha artıq şərəf gətirər!.. Hə, cəsərətlə ol! Cəsərətlə!..

Enomay bu sözləri eşidəndə qəzəblə Evtibidanın üstünə cumdu, onu boğmaq istədi, lakin məşuqəsinə yaxınlaşanda birdən özünə gəldi, hirsindən nəfəsi tutula-tutula, yumruqlarını silkəloyərək boğuq səslə dedi:

– Get buradan... Evtibida... nə qədər ki, ağlımı tamam itirməmişəm... öz allahlarının xatırınə... get buradan!..

– Səni sevən, yer üzündə ancaq sənə məhəbbət bağlayan bir qadına deyəcəyin söz elə budur? Mənim sevgimin əvezini beləmi verirsən? Sənə göstərdiyim qayğıların qabağında etdiyin təşəkkür bumu? Neçə aydır ki, ancaq səni, sənin şöhrətini, sənin şanlı adını düşünürəm, – bunun qabağında sənin minnətdarlığın bumu? Əcəb! Çox gözəl! Səndən elə bunu gözləmək lazımdır! – Gəl indi insanlara yaxşılıq elə! – Enomayın skamyada oturduğunu görüb, əsəbi halda, yeyin-yeyin o baş-bu başa gedərək, bir az müləyim səslə əlavə etdi: – Belədi də, sən insanların, yaxın adamların xoşbəxtliyini, rıfahını düşünürsən, – bu da aldiğın mükafat! Gör mən nə axmağam! Niyə axı səni düşünürdüm, niyə sənin şöhrətinin dərdini çəkirdim? Sən niyə axı bu vəhşi qəzəbin dəhşətli lənətini mənim üstümə

tökdün, niyə? Sənə qarşı fitnə-fəsad törədirlər, mən ancaq səni bu fitnələrdən xilas etməyə çalışırdım.

Bir az susduqdan sonra titrək, həyecanlı səslə əlavə etdi:

– Yox, mən nahaq belə elemişəm! Mən gərək bu işə qarışma-yaydım. Qoy səni tapdalayıb əzəydilər, məhv edəydilər... Ah, nə olaydı, mən bu şeylərə laqeyd baxa biləydim! Heç olmasa bu gün əzab çəkməzdəm, – bu əzab mənə ölümündən də ağırdır... İndi də durub məni təhqir eləyirsən, yamanlaysırsan... özü də elə adam məni təhqir eləyir, yamanlayır ki, onu mən bütün qəlbimlə sevirəm... o mənə mənim həyatımdan da əzizdir... Ah, buna dözmək olmaz... Gör mən necə əzab çəkirəm... Keçmişdə mənim günahım nə qədər çox olsa da, bunun üçün bu qədər dərđ əzab çəkməyə layiq deyiləm!

Evtibida bunu deyib hönkür-hönkür ağladı.

Zavallı Enomayı aldatmaq üçün bu kifayətdi, kifayətdən də artıqdı. Onun hırsı soyudu; qəlbində şübhə və tərəddüd, sonra da mərhəmət, şəfqət, axırda da məhəbbət meydana gəldi. Evtibida əlleri ilə üzünü örtüb qapiya sarı gedəndə cəld yerindən qalxdı, onun yolunu kəsərək müti halda dedi:

– Bağışla məni, Evtibida... mən heç özüm də bilmirəm nə danışram... nə eləyirəm... məni atıb getmə... səndən xahiş eləyirəm!

Kurtizan qadın başını lovğa-lovğa qaldırıb Enomaya nifrətlə baxdı:

– Afinanı himaye edən allahlar naminə, geri çekil! Çekil... məni rahat burax, qoy səndən uzaqda bu biabırçılığın, bu dərdin cəfasını çekim, rədd edilmiş, qırılmış sevgimin xoş xatirələrinə dalım!

Enomay qızın əllərindən tutdu, onu mehbərbancasına çadırının iç tərəfində çəkə-çəkə dedi:

– Ah, yox... yox... səni getməyə qoymaram. Səni buraxmaram, belə getməyinə icazə vermərəm... Sən gərək mənə qulaq asasan, özümü təmizə çıxarmaq üçün dediyim sözləri eşidəsən... Məni bağışla, bağışla məni, Evtibida... səni incitmişəmsə, məni bağışla... heç özüm bilmirəm... elə bil ki, o sözləri mən deməmişəm... məni bürüyən qəzəb deyib... Yalvarıram sənə, qulaq as, gör nə deyirəm...

– Yoxsa mən gərək yenə sənin təhqirlerini, söyüşlərini eşidəm? Burax, burax məni, Enomay, mən bir də o dəhşətli müsibəti duymaq – üstümə cumduğunu görmək istəmirəm. İstəmirəm ki, sənin

əllərində ölüm, “mənim qatılım oldun” fikri ilə, bu dəhşətli fikirlə ölmək istəmirəm.

– Yox, yox, Evtibida, düşünmə ki, mən belə bir şey edə bilərəm! Bu gün sənə verdiyim ixtiyardan – mənə nifret etmək ixtiyarından istifadə etmə! Mənim vəhşi qəzəbimin sənə verdiyi əlverişli vəziyyətdən istifadə etmə!.. Ağlımı başımdan alma! Evtibida, qulaq as, gör nə deyirəm, yoxsa, and olsun müqəddəs Midhard<sup>1</sup> ilanına, sənin gözünün qabağında boğazımı kəsərəm!

Bunu deyib, belindəki xəncərə əl atdı.

Kurtizan qadın guya onun hərəkətdən dəhşətə gelərək, əllərini yalvara-yalvara bu nəhəng adama uzadıb həyecanla dedi:

– Ah, yox, yox! Səni and verirəm Jupiterin ildirimlərinə, bunu eləmə!

Sonra zəif səslə dərdli-dərdli əlavə etdi:

– Sənin həyatın mənim üçün həddindən artıq əzizdir, həddindən artıq qiymətlidir... ey mənim pərəstiş etdiyim Enomay, ey mənim sevgilim!

Enomay mehbəbanca dedi:

– Ah, Evtibida! Ey mənim Evtibidam! – Onun səsində saf bir məhəbbətin səmimiyyəti duyulurdu. – Məni bağışla, mənim bu ağılsız hərəkətimi, bu yersiz qəzəbimi bağışla, bağışla, bağışla məni...

Evtibida bundan mütəəssir olaraq, ayaqlarına sərilmüş bu azman adəmin boynunu qucaqlayıb gülümseyə-gülümseyə dedi:

– Ah, nə gözəl qəlb, nə alicənab insan! Səni qəzəbləndirib belə hala saldığım üçün sən də məni bağışla.

Enomay Evtibidanı bərk-bərk bağırına basıb, öpməyə başladı. Kurtizan qadın bu zaman piçıldıya-piçıldıya deyirdi:

– Səni çox sevirəm! Sənsiz yaşaya bilməzdəm! Gel bir-birimizi bağışlayaq, bu hadisəni də yaddan çıxaraq!

– Mənim mərhəmətli... alicənab Evtibidam!

Onlar bir-birini bərk-bərk qucaqlayaraq susdular: Enomay Evtibidanın qabağında dizləri üstə durmuşdu.

Evtibida sükütu pozaraq, hiylə və yaltaqlıqla soruşdu:

– Səni sevdiyimə inanırsanmı?

<sup>1</sup> Midhard – qədim germanların mifologiyasında: allah Odinin dənizdə batıldığı nəhəng ilan. Bu ilan dənizdə quyuğunu dişləyərək, öz bədəni ilə bütün yer üzünü bürümüşdü (Müəllifin qeydi).

– Ölməz Odinin qüdrətinə, bir də ki, mənim ruhum bədənim-dən ayrılanда Odinin mənə üçrəngli böyük körpüdən keçib, böyük xoşbəxtlik şəhərinə getməyə, orada İdrazilin nəhəng görүüş ağacı kölgəsində dincəlməyə icazə verəcəyinə inandığım kimi buna inanıram!

– Bəs onda, Diananın qızıl oxları xatırına, de görüm necə oldu ki, sənə yaxşılıq etməyimə bir an da olsa şübhələndin?

– Mən buna heç şübhələnməmişəm.

– Əgər buna şübhələnməmisənə, indi də şübhələnmirsənə, bəs niyə mənim məsləhətimi rədd edirsən? Niyə səni öz canından çox istəyən, sənin böyük və xoşbəxt olmağınızı arzu edən qadına deyil, səni satan o xain dostuna inanırsan?

Enomay köksünü ötürüb cavab vermədi, ayağa qalxıb çadırda o baş-bu başa gəzişməyə başladı.

Evtibida ona oğrun-oğrun baxırdı, skamyada oturub, qabağındakı stola dirseklenmişdi: başını sağ əlinə dayamış, sol əli ilə qolundakı gümüş bilərziyini oynadırdı; bilərzik öz quyuğunu sancan ilan şəklinde idi. Sonra bilərziyini çıxarıb stola qoydu.

İki dəqiqli keçdi. İkişi də susurdu. Sonra Evtibida öz-özü ilə danışmış kimi dedi:

– Bəlkə də, ona bu şeyləri söyləməklə, nəcib qəlbinin duyğularını həddindən artıq açıb göstərməklə, təmiz adam olduğu üçün kor-koranə başqalarına inanmaqdan çekindirməklə həm ona, həm də azad olmaq ümidi ilə üsyən qaldıran, qəhrəmanlıq möcüzələri göstərən zavallı qələdiatorlara ən dəhşətli xəyanət hazırladığını, hiyləgərliliklə fitnə-fəsad düzəldildiyini bildirməklə öz mənfəətimi güdürrəm? Lakin bu vəziyyətdə onlar əvvəlkindən yüz qat artıq müsibətə düşəcəklər, – bəlkə də mən bunları açıb göstərməklə öz xeyrimə çalışıram?

Enomay Evtibidanın qabağında dayanıb ucadan dedi:

– Heç belə bir şeyi deyən olubmu? Bu heç kəsin aqlına gəlməyib! Kurtizan qadın sərt dedi:

– Bunu sən demisən, sən!

Enomay əllərini sinəsinə qoyaraq donub qaldı:

– Mən?!

– Bəli, sən! İki şeydən biridir: ya sən inanırsan ki, mən səni sevi-rəm, sənə yaxşılıq eləmək isteyirəm, onda gərək mənim sözümə

inanasan, biləsən ki, Spartak sənə xəyanət eləyir, səni ələ verir: ya da gərək Spartaka inanasan: guya Spartak saflığın, düzlüğün, bütün xeyirxahlıqların mücəssəməsidir; onda gərək məni yalançı, hiyləgər, xain hesab eləyəsen!

Zavallı german az qaldı ki, ağlaşın, həyəcanla dedi:

– Yox, ey, yox! – o məntiqdə, mübahisədə qüvvəti deyildi, buna görə bir-birinə zidd şeylərdən, belə əzablı məsələlərdən uzaqlaşmaq istəyirdi.

Evtibida sözünə davam etdi:

– Başa düşmək olmur: nə üçün mən sənə xəyanət edə bilərdim?

– Bağısla məni, mənim ilahi Evtibidam, mən heç başa düşmürem, heç ağlıma da gəlmir ki, sən mənə xəyanət edə bilərsən, ya da xəyanət etmək istəyirsən. Məni sevdiyini sən dəfələrlə sübut eləmisən... Lakin, bağışla məni... Spartak niyə axı məni ələ vermək istəsin, mən bunun səbəbini anlaya bilmirəm, belə bir səbəb də görmürəm!

Evtibida cəld yerindən qalxıb Enomaya yaxınlaşdı.

– Niyə? Niyə? – Enomay sanki cavab verməkdən qorxaraq başını aşağı əymışdı.

Kurtizan qadın bir az sonra xırdaca əllərini bir-birinin üstə qoya-raq, parıldayan gözlərini göylərə qaldırıb həyəcanla dedi:

– Ah!.. Sən hələ soruştursan da? Ağılısız, kor insan!

Azca susduqdan sonra əlavə etdi:

– De görüm, ay avam adam, Fundi ətrafindakı vuruşmadan sonra Spartak sizə demədimi konsul Varron Lukull mənim yanımı gəldi, mənə ispan ordusunda böyük mövqeler, ya da Afrikada prefekt vəzi-fəsini təklif etdi, bu şərt ilə ki, o sizi başlı-başına buraxsın?

– Bəli, o bunu dedi, sən axı bilirsən ki, Spartak konsula cavab verdi ki...

– Ay zavallı, axmaq adam! Onun niyə belə cavab verdiyini sən başa düşmərsən? Çünkü ondan tələb olunan şeyin qabağında ona çox az şey vəd edirdilər.

Enomayın heç səsi çıxmadi; o yenə də başını aşağı salıb o baş-bu başa gedirdi.

– Spartak belə hesab edirdi ki, kvestorluq rütbəsi ya prefekt vəzi-fəsi onun üçün kifayət deyil...

Enomay yenə də gəzişərək susurdu.

– İndi ona yeni təkliflər etmişlər: verilən vədləri ikiqat, üçqat artırılmışlar, lakin bu barədə o sizə heç bir şey demir.

Enomay Evtibidanın qabağında dayanıb soruşdu:

– Sən bunu haradan bilirsən?

– Bəs, sənin fikrincə, Rutili Apuliya kəndlisi paltarında Romaya niyə getmişdi? Elə bilirsən, Katilinaya qladiatorlar qoşunu komandanlığını öz üzərinə götürməyi təklif etmək üçün getmişdi?

– Bəli, elə bilirom...

– Əlbəttə, Spartak sizini buna inandırıa bilərdi, – o hiyləgər, xain adamdır... Lakin o məni aldada bilməz. Mən çox yaxşı başa düşdüm ki, elçi Romaya – Fundidə konsul Lukull ilə başlanılan danışığı davam etdirmək üçün göndərilmişdi.

Enomay yenə çadırda gəzişməyə başladı.

– Əgər belə deyilsə, bəs onda niyə Rutili göndərilmiş – latın və ata-anası qul olmayan Rutili?

Enomay susurdu.

– Bəs niyə axı Rutili qəribə bir şəkildə öldürüləndən sonra Spartak sizin heç birinizlə məsləhətleşməyib: – əslinə qalandan siz də onun kimi, bəlkə, ondan da ığid və leyaqətli sərkərdəsiniz, – sizin heç birinizlə məsləhətleşməyib, ona sədaqətli olan Artoriksi bir oyunbaz qiyafəsində Romaya göndərdi? Niyə axı Artoriksi – bacısı Mirtsanın oynaşı olan Artoriksi? Niyə ancaq onu, başqasını yox?

Evtibida bir az susub Enomaya baxdı: Enomay çadırda yenə o baş-bu başa gedirdi.

– De görüm, mənim sevgilim, bu dəyişiklik nə üçün? Artoriksi Romanın qayıdan kimi, Spartakın təkidi ilə belə qərar qəbul edildi: İtaliyanı tərk edib, Frakiyyaya, Qalliyaya, İlliriyaya, Germaniyaya gedilsin, niyə?

Enomay dayandı, başını aşağı salıb durdu, vəhşi baxısını çadırı tarım saxlamaq üçün yerə vurulmuş dəmir qarmaq keçirilən dəmir halqlardan birinə dikdi. O sağ əlinin dirnaqlarını çeynəyir, sol əlini qeyri-şüuri olaraq belinə vurmüşdü.

Evtibida bir az sonra dedi:

– Bunlar təbiimi? Məntiqi şəymi? Ədalətli, düzgün hərəkətmi?

– Bir az susdu, əlavə etdi: – Vəziyyət belədir: gücdən düşmüş Roma bilmir ki, haradan legionlar düzəldib, İspaniyada Sertorinin, Asiyada Mitridatin qalib gəlmış ordularına qarşı qoysun. Roma üçün belə təhlükəli vaxtda biz, – gözəl intizamlı, çox yaxşı silahlanmış, dəfələrlə

qalib gəlmış yetmiş minlik bir ordu olduğu halda, bu qoşunu düşmən şəhərinin üstünə yeridib, onu asanlıqla tutmaq əvəzinə ondan qaçıraq! Bu heç məntiqə sığırımı? Bu təbii bir şəymi?

Enomay ayaq üstə donub qalmışdı, arabir başını yavaş-yavaş yelleyirdi.

– Lentul, Helli, onların iki ordusu... bu ancaq Spartakin uydurduğu bir nağıldır. Bu da ona görə uydurulmuşdur ki, belə biabırçı, belə anlaşılmaz şəkildə düşmən qabağından qaçmasına bərəət qazandırıssın, aldatdığı adamlardan bu dəhşətli, bu aydınca görünən xəyanəti gizlətsin! – Evtibida öz mühəkiməsini yürüdür, sanki öz-özü ilə danışırı. – Helli!.. Lentul!.. Onların ordusu! Bəs niyə axı Lentulun bu bədnəm ordusuna qarşı özü min atlı ilə kəşfiyyata getdi? Niyə axı Hellinin uydurma ordusunu müşahidə etmək üçün Reataya Artoriksi göndərdi? Niyə axı həmişə Artoriks ora-bura göndərilir? Niyə axı sizin heç birinizi göndərmir?

Enomay güclə eşidilən bir səslə mızıldandı:

– Sən haqlısan!.. Çox təəssüf ki... haqlısan...

Evtibida ucadan dedi:

– Ah, bütün göy allahları xatırınə and verirəm! Xəyanətin səni endirdiyi o uğursuz, ölümcül yuxudan ayıl! Səni bütün allahlarına and verirəm, ayıl, gözlərini aç, bax, səni dəhşətli bir uçurum kənarına sürükləmişlər, səni ora atmaq istəyirlər. Gör dostunun əlləri səni haraya getirib çıxarmışdır... Əgər sənə yenə sübut lazımsa, əgər sən bunun səbəbini – Spartakı bu xəyanətə kimin yönəltdiyini bilmək isteyirsənsə, hər şeyi yadına sal: Spartak Roma patrisi qadını Valeriya Messalani, Sullanın dul qalmış arvadını dəlicəsinə sevir, bu qadının və bu qadına olan sevginin xatırınə o sizin hamınızi Roma senatına satır, senat da bu xəyanətin mükafatı olaraq, sevdiyi patrisi qadını ona arvadlığa verir, üstəlik də villalar, sərvət, şan-şöhrət...

Bu son dəlil Enomayı lap sarsıtdı: bu uğursuz dəlillər yığını onu tamamilə məğlub etdi. O çığıraraq dedi:

– Dayan! Bu doğrudur! Doğrudur!.. – Evtibidanın söylədiyi bu şeylər Spartakin xain olduğunu bütün açılığını ilə sübut edirdi. – Spartak xainidir, onu görüm lənətə gəlsin! Qoy dəhşətli, murdar Mani-qarmor<sup>1</sup> köpəyi onu niflheyəm girdabında həmişə didib parçalasın!

<sup>1</sup> Mani-qarmor – qədim germanların mifologiyasına görə, cəhənnəmdə (niflheymdə) Maniarmor adlı dəhşətli bir köpok vardır, günahı olanları didib parçalayır (*Müəllisin qeydi*).

Evtibida Enomayın qarğışını eşidib gözleri vəhşi sevinclə parıldadı, ona yaxınlaşıb, tövşüye-tövşüye piçıldırayraq tez-tez dedi:

– Daha nə durmusan? Yoxsa istəyirsən ki, səni, sənin sədaqətli german yoldaşlarını aparıb elə bir dərəyə salsınlar ki, orada vuruşmaq imkanından məhrum olasınız, istər-istəməz, rüsvayıcılıqla silahlarınızı təslim edəsiniz?! Sonra da hamınızı çarmixa çəkəcəklər, ya da sirk meydانlarına yırtıcı heyvanlara atacaqlar, onlar da sizi parçalayacaq!

Enomay özündən çıxaraq bağırdı:

– Yox, yox! And olsun Torun ildirimişlərinə, buna yol vermək olmaz! – Çadırın küncündə olan nəhəng dəmir paltarı götürüb əyninə geydi, dəbilqəni başına qoydu, qılıncını qayısa bağladı, qalxanını qoluna taxıbçıçırdı, – yox... qoymaram o məni, mənim legionlarımı elə versin... lap indicə, elə bu saat... mən o xainin ordugahından gedərəm!..

– Sabah o birilər də ardınca gələcək: qullar da, illiriyalılar da, sənnitlər də! Ancaq frakiyalılarla yunanlar onun yanında qalacaq... Səni baş rəhbər elan edərlər. Romanı almaq şərəfi və şöhrəti ancaq sənə müyəssər olar... Get... get... Qoy sənin germanların sessizcə yerindən qalxın... Elə et ki, qalların bütün legionları da hay-küysüz hərəkətə gəlsinlər... çıx get... Elə bu gecə gedərik... Mənim məsləhətlərimə qulaq as. Axı mən səni sevirəm, sənə pərəstiş edirəm, istəyirəm ki, sən şan-şöhrət qazanasan, bütün dünyada ən böyük adam olasan!..

Evtibida özü də, bu sözləri deyə-deyə, dəmir paltarını geydi, dəbilqəsini başına qoydu. Enomayın çadırından çıxdığını görüb, ardınca çıçırdı:

– Get, mən əmr edərəm atları yəhərləyərlər!

Bir neçə dəqiqədən sonra german legionlarının buksinçiləri xəbərdarlıq işarəsi verdilər. Enomayın on min əsgəri bir saatda çadırlarını yığışdırıb nizamlı düzüldülər, ordugahdan çıxmaga hazır oldular.

German legionları ordugahın sağ tərəfindəki yan qapının səmtində yerləşirdi. Enomay qapının qabağında duran qarovulun rəisini parolu söylədi, sonra da legionlarına əmr etdi ki, ordugahdan sessiz çıxsınlar. German buksinçiləri yan tərəfdə yerləşən qalları da oyadılar. Bəziləri elə düşündü ki, bütün qoşuna ordugahdan getmək

əmri verilmişdir, bəziləri də düşmənin ordugaha yaxınlaşdığını zənn etdi. Hami cəld yerindən qalxdı, tez-tələsik yaraqlandılar, çadırlarndan çıxdılar, şeypurçular da əmr almadan hamını ayağa qaldırmak üçün şeypurlarını çaldılar. Cox keçmədi, bütün ordugah ayağa qalxdı. Bütün legionlar caxnaşmaya düşüb silaha el atıldılar, – ən intizamlı qoşunlar da düşmənin qəfildən yaxınlaşdığını eşidəndə el-ayağa düşdüler.

İlk ayağa qalxanlardan biri də Spartak oldu. O, çadırda baxaraq, pretoridə duran qarovulçulardan soruşdu ki, nə olub?

Onlar da cavab verdi:

– Deyəsən, düşmən yaxınlaşır.

Spartak belə bir cavabdan təəccübləndi:

– Düşmən yaxınlaşır? Haradan? Hansı düşmən?

Tez çadırına qayıtdı. Spartak biliirdi ki, müharibədə hər şey ola bilər. Lakin bu hadisəyə son dərəcə təəccüb etse də, fikirləşdi ki, konsullardan biri sürətlə hərəkət edərək, naməlum bir yolla Askul-dan keçib gələ biler. Tələsə-tələsə silahlanıb, elə o saat ordugahın mərkəzinə getdi.

Orada bildi ki, Enomay öz legionları ilə ordugahın sağ tərəfindəki yan qapıdan çıxır, o biri legionlar da silahlanaraq onun ardınca getməyə hazırlanır, özləri də qəti surətdə əmindirlər ki, bu Sparta-kin əmridir.

Spartak əlini alnına vuraraq ucadan dedi:

– Bu nə olan şeydir? Yox, ola bilməz!

Müxtəlif yerdə yanın məşəllərin işığında yan qapıya sarı tez-tez getdi.

Ora çatanda ikinci german legionu ordugahdan çıçırdı.

Qüvvətli qolları ilə özünə yol açaraq, son sıraların yanından keçib qapıdan çıxdı. Dörd-beş yüz addım yürüüb Enomay olan yerə çatdı: Enomay at üstündə idi, kontubernalları da başına yığışmışdı; o, ikinci legionun çıxıb qurtarmasını gözləyirdi.

Silahlı bir adam da özünü Spartaka yetirdi; Spartak dərhal onu tanıdı: o, Kriks idi. Onlar qaça-qaça Enomaya çatanda, Spartak yüyməkdən tövşüyən Kriksin səsini eşitdi: o aydın bir səslə çıçıraçıra deyirdi:

– Enomay, sən neynirsən? Nə olub? Niyə bütün ordugahı ayağa qaldırmışın? Hara gedirsən?

O belə cavab eşitdi:

– Xainin ordugahından uzaq olmaq lazımdır! – Enomayın səsi gur, lakin üzdən sakit idi. – Əgər alçaqcasına bir hiylənin və xəyanətin qurbanı olmaq istəmirsənsə, sənə məsləhət görürem, sən də legionlarınla mən elədiyimi elə. Gedək mənimlə. Bir yerdə Romanın üstünə gedək!

Kriks bu sözlərə heyrət edib, Enomaya cavab vermək istəyirdi ki, Spartak özünü yetirdi, ağır-ağır nəfəs alaraq soruşdu:

– Enomay, sən hansı xəyanətdən danışırsan? Kimi nəzərdə tutursan?

– Səni nəzərdə tuturam, səni deyirəm! Mən Roma ilə vuruşram, Romanın da üstünə gedirəm! Alp dağlarına getmək istəmirəm ki, orada, guya “uğursuz bir təsadüf nəticəsində”, dərin dərələrdə düşmənin caynaqlarına düşəm!

Spartak özündən çıxaraq hırslı-hırslı ucadan dedi:

– And olsun o mərhəmətli, qüdrətli Yupiterə, sən yəqin zarafat eləyirsən, ancaq sənin bu zarafatın dəli adamın ağlına gələn zarafatların ən pisidir!

– Mən zarafat eləmirəm, and olsun Freyaya... zarafat eləmirəm... Mən bu sözü ciddi deyirəm, özü də ağlim başımdadır.

Spartak hırsından boğula-boğula çığrıdı:

– Sən məni xain hesab eləyirsən?

– Hesab eləmək bir yana dursun, mən buna tamamilə əminəm, hamının da qabağında bunu deyirəm.

Spartak dəhşətli bir səslə:

– Yalan deyirsən, sərxoş vəhşi! – deyə bağırıb, iri qılıncını sıyırraraq, Enomayın üstünə cumdu. Enomay da qılıncı sıyırib, atını onun üstünə sürdü.

Lakin Enomayın kontubernalları dərhal onu tutub saxladılar, Enomayın yanında duran Kriks də atın cilovundan yapışdı, atı geri oturdaraq çığrıdı:

– Enomay, sənin bu hərəkətin göstərir ki, sən dəli olmusan, yox, dəli olmamışansa, onda mən qəti deyirəm: xain o deyil, sənsən! Sən Roma qızılına satılmışın, Romanın da sözü ilə hərəkət edirsən!..

Enomay açığından əsə-əsə çığrıdı:

– Sən nə deyirsən, Kriks!

Kriks də hırsından titrəyərək dedi:

– Ah, and olsun qüdrətli Belenin<sup>1</sup> şüalarına, sənin yerinə Roma konsulu olsayıdı, o da sənin kimi hərəkət edərdi!

Bu arada Qranik, Artoriks, Bortoriks, Fessaloni, iyirmi nəfər də başqa hərbi rəis Spartakın başına yiğmişdi. Lakin Spartak qəzəb coşqunluğuna tutularaq, qüvvətli qolları ilə onları itəleyib Enomaya yaxınlaşdı.

Qılıncını sakitcə qızını qoyub, gözlərini ona dikdi: bir az əvvəl nifret və qəzəblə alışib yanın gözləri indi yaşarmışdı. Enomaya diqqətlə baxa-baxa titrək səslə dedi:

– Yəqin ki, sənin ağızınla intiqam ilahələrindən biri danışır. Bəli, bəli, buna şübhə eləmirəm... Yoxsa mənimlə bərabər Romadan Kapuyaşa qədər qorxulu bir yol keçən, üsyan başlanandan bəri bütün təhlükəli və ürək açan işlerimizdə mənimlə bərabər əlləşən Enomay, mənim yoldaşım bugünkü kimi danişa bilməz. Mən bilmirəm... başa düşmürem... Ya bəlkə, elə sən də, mən də dəhşətli bir suiqəsдин, fitnənin qurbanı olmuşuq, bu fitnə də Romadan başlanıb gelir, ancaq başa düşmürem: bu fitnə bizim ordugahımıza necə girə bilmişdir... Bunun əhəmiyyəti yoxdur. Həmişə qardaş kimi istədim Enomay deyil, bir başqası cürət edib bu sözləri mənə desəydi, o sağ qalmazdı... İndi daha çıx get... qardaşlarının başladığı işi, bayraqlarını at get... Burada sənin qardaşlarının qabağında atamın qəbrinə, anamın xatirəsinə, bacımin canına, göylərin, cəhənnəmin bütün allahlarına and içirəm: sənin dediyin o alçaq işlərin heç birini mən eləməmişəm, bunların çoxunu heç başa da düşmürem. Əgər mən, lap ele bir an da olsa, lap ele azca da olsa, bir qardaş, bir rəhbər kimi boynuma götürdüyüm vəzifələrdən birinə xəyanət etmişəmə, qoy Yupiterin ildirimişləri məni yandırıb kül eləsin, qoy mənim adım nəsillerdən-nəsillərə lənətlə yad edilsin, xəyanətin silinməz rüsvayçılıq damgasını uzaq nəsillər də qoy mənim adımın üstündə görsün, qardaş qatılı Tiyestin<sup>2</sup>, öz uşaqlarını öldürən Medeyanın, eclaf Dolonun adları üstündə hökm sürən lənətdən daha dəhşətli bir lənət mənim də adımın üstündə həmişə hökm sürsün!

Spartakın rəngi qaçmışdı, lakin özü sakitdi; onun haqlı olduğunu inanması, qəti, təntənəli bir səslə and içməsi qulaq asanlara çox böyük

<sup>1</sup> Belen – qallarda günəş allahı

<sup>2</sup> Tiyest – yunanlarda, rəvayətə görə, ögey qardaşı Xrizippi öldürmüştür.

tesir bağışladı, görünür, bu, vəhşi inadlı Enomayı da sarsıtmıştı. Lakin birdən sağ tərəfdəki yan qapının yaxınlığında üçüncü legionun (birinci qall legionu) buktśinçiləri şeypurlarını çaldı, səngərin bu tərəfində duran adamların hamısı buna heyrot etdi.

Bortoriks soruşdu:

– Bu nədir?

Artoriks təəccübləndi:

– Bu nə deməkdir?

Spartakın solğun üzü bərk qızardı; o ucadan dedi:

– And əlsün cəhənnəmin allahlarına, görünür, qallar da gedir!

Həmi ordugahın qapısına yüyürdü.

Evtibida, xırda, qıvraq at belində, dəbilqəsinin üzlüyü salınmış halda, Enomayın yanında dayanmışdı; Enomayın yekə gövdəsi arasında o, az qalırdı, heç görünməsin. Evtibida Enomayın atının cilovundan tutub tez onu yola çıxartdı: həmin yoldan onun iki legionu keçib getmişdi. Germanın və yunan qızının dalınca da Enomayın o biri kontubernalları getdi.

Kriksə Spartak yeyin-yeyin yan qapiya sarı gedəndə ordugahda ləngiyib qalan otuz nəfər oxatan german at belində qapıdan çıxırdı. Onlar həmyerililərinə çatmaq üçün atlarını çapırıldılar. Spartakla Kriksi görüb acıqlı-acıqlı bağışıldılar.

– Budur ey, Spartak!

– Budur o xain!

– Öldürün onu!

Hamısı ox-yayını qaldırıb rəhbərlərin ikisini də nişan aldılar.

Dekurion çıçırdı:

– Al gəldi, Spartak, al, Kriks! Alın, xainlər!

Spartak və Kriksə tuşlanan otuz ox yaylarından çıxaraq viyildədi. Onlar güclə macal tapıb başlarını qalxanları ilə qorudular. Oxlardan bir neçəsi, qalxanlara sancıldı. Kriksi qalxanını qaldırdı, öz bədənini Spartakın qabağına verib çıçırdı:

– İşimizin xatirinə and verirəm, xəndəkdən atı!

Spartak yoluñ qıraqı ilə uzamb gedən xəndəyin üstündən bir anda atılıb yandakı çəmənliyə çıxdı. Kriks də ağıllı tərpənərək, xəndəkdən atılıb onun yanına getdi. Bu qayda ilə onlar ordugahdan qaçan german oxçularının xatasından qurtardılar. Atlı germanlar, onlara əhə-

miyyət verməyərək, öz legionlarına çatmaq üçün atlarını çapa-çapa getdilər.

Kriks ucadan dedi:

– Satqınlar, sizi lənətə gələsiniz!

Spartak da acıqlı-acıqlı əlavə etdi:

– Qoy konsul Helli sizi qırıb məhv əlesin!

Onlar xəndəyin qıraqı ilə gedirdilər; çox çəkmədi, ordugahın qapısına çatdilar. Orada Artoriks ilə Bortoriks çox çətinliklə, gah xahişlə, gəh söyüslə üçüncü legionun əsgərlərini saxlayıb ordugahdan çıxmaga qoymurdular: onlar da iki german legionunun ardınca getməyə can atırdılar.

Kriks qalların qabağını kəsdi; qüvvəti, gur səsi ilə onları ana dilində söyməyə, danlamağa başladı, hədələdi, yaramaz gürüh, quldurlar yıagnaçı, satqınlar, xainlər dəstəsi adlandırdı, az vaxtda ən həyasızlarını da susdurdu. Sözünün sonunda Gezə and içdi ki, səhər açılanda, – bu işi töredən müqəssirləri, pula satılan xainləri, qiyama səbəb olan adamları axtarıb tapacağam, onları çarmixa çəkdirəcəyəm.

Qallar dərhal sakitləşdi, səssiz-küysüz, lap quzu kimi, öz yerlərinə qayıtdılar.

Lakin sözünü qurtaranda birdən Kriksin rəngi qaçıdı, gur, aydın səsi zəiflədi, xırıldadı, qiyam qaldıran legionun ilk sıraları geri dönen kimi, qəfildən səndirlədi, özünü pis hiss etdi, Spartak yanında olduğundan, onu tutdu.

Frakiyalı qəmgın halda həyəcanla dedi:

– And əlsün allahlara, öz bədəninlə məni qiyamçıların oxundan qoruyanda sən yaralanmışan!

Doğrudan da, bir ox onun ombasına, biri də əynindəki dəmir geyimin halqasını deşib, böyrünə, beşinci qabırğası ilə altıncı qabırğanın arasına dəymişdi.

Kriksi çadırı getirib ona qayğı ilə baxmağa başladılar. Ondan çoxlu qan getsə də, həkim Spartakı arxayın elədi ki, yaraları təhlükəli deyil. Spartak rəngi qaçmış halda, həyəcan içinde dostunun başı üstündə durmuşdu.

O bütün gecəni yaralının yanından ayrılmayaraq, baş verən hadisəni dərdli-dərdli düşünürdü. Enomayın bu anlaşılmaz hərəkəti,

ordugahdan qaçması onu acıqlandırmışdı, bir də ki, on min germanın təhlükəyə qarşı getməsi onu son dərəcə təşvişə salmışdı.

Ertəsi gün dan yeri ağaranda Spartak Kriksin təhrikli ilə, əvveldən düzəlmüş plan üzrə, öz legionlarına ordugahdan qalxmağı əmr edib, Kamerin tərəfə yola düşdü; müəyyən edilmiş vaxtda – gecə yarısı oraya çatdı. Konsul Lentul, otuz altı min qoşunla, o yerə bir gün sonra gəldi.

Konsul, mühəribə işində çox da təcrübəli deyildi, lakin əsil patisi olduğundan, latin qürur və iddiası onun bütün varlığını bürüdü; buna görə iyirmi dörd min döyüşçüden ibarət dörd Roma legionu, on iki min də yardımçı qüvvə ilə, – intizamsız, şərəfsiz, etiqadsız, pis silahlamış yetmiş minlik qələbiator yiğinini iyirmi dörd saatda darmadağın edəcəyinə qəti surətdə əmindidi, bunun əksini heç təsəvvür etmirdi. Hərçənd qələbiatorlar pretorların qoşunlarını məhv etmişdi, lakin buna onlar öz qüvvəsi və qəhrəmanlığı sayəsində deyil, pretorların nadanlığı nəticəsində müvəffəq olmuşdu.

Buna görə bir neçə təpənin döşündə əlverişli mövqə tutub, legionları ruhlandırmak üçün qoşunun qabağında lovğa-lovğa nitq söylədi, ertəsi gün də Spartakla döyüşə girişdi. Spartak öz qoşununun düşmən qoşunundan sayca çox olmasını nəzərə alıb, bundan çox bacarıqla istifadə etdi, üç saatdan az vaxtda düşməni mühəsirəyə aldı: Roma legionları çox şücaətlə vuruşalar da, geri çökilməyə məcbur oldular: onlar arxa hücumdan qorxmuşdular.

Spartak düşmənin təşvişə düşməsindən istifadə edərək, döyüş meydanının müxtəlif yerlərinə gəlir, fəvqəladə qəhrəmanlıq göstərərək qələbiatorlara ürək verirdi, onlar da ığidliklə romalılara hücum edirdi: bir neçə saatda düşmən qoşunu tamamilə darmadağın edilib, ordugahları və sursat arabaları ələ keçirildi.

Lentulun sağ qalan döyüşülərindən, bəziləri sennonların<sup>1</sup> yanına, bəziləri də Etruriyaya qaçdı; konsul da onların içində idi.

Spartakın bu yeni gözəl qələbəsi – konsullardan birinə qalib gəldiyi üçün daha şanlı qələbə idi, bu hamını sevindirirdi; lakin Spartakı başqa bir şey narahat edirdi: o biri konsul Hellı Enomaya hücum edib onun qoşununu darmadağın edə bilərdi.

<sup>1</sup> Sennonlar – Qalliyada, indiki İl-de-Frans və Şampan ərazisində yaşamış güdərtlə bir qəbilə.

Buna görə, Spartak Kamerin vuruşmasının ertəsi günü ordugahdan qalxıb geri qayıtdı, Askula sarı hərəkət etdi; özü də, həmişəki kimi, ən ehtiyatlı hərbi rəislərdən birinin başçılığı ilə, qabağa bir böyük dəstə atlı göndərdi, onlar çox qabağa gedərək, düşmən haqqında həmişə məlumat toplayıb Spartaka getirirdi.

Spartak öz qoşunu ilə Askul ətrafında dincəldikdən sonra Trebula sarı yol aldı. İkindi vaxtı atlı dəstəsinin başçısı Mamiliyə çatdır. Mamili ona dedi ki, Enomay Nursi dağının yaxınlığında ordugah qurub dayanmışdır. Hellı də on min germanın Spartaka inanmayıb, onun fikri ilə razılaşmadıqlarından ayrılib bu yerə gəldiklərini bilmış, Enomayın legionlarını məhv etməyə hazırlaşmışdır.

Spartak döyüşülərinə altı saat dinclik verdikdən sonra, gecə yarısı Trebuladan çıxdı, Apennin dağlarının sıldırıım qayaları arasından keçib, Nursiyə sarı irəlilədi.

Lakin Spartak Nursiyə sarı hərəkət edəndə, gecə yarısı konsul Hellı Publikola iyirmi səkkiz minlik ordu ilə oraya gəlir, dan yeri ağaranda bütün qoşunu ilə Enomaya hücum edir, Enomay da düşünmədən, özündən çox-çox qüvvəli düşmənle döyüşə girişir.

İki saat davam edən bu amansız, qanlı döyüsdə gah bir tərəf, gah o biri tərəf üstün gəlirdi, hər iki qoşun eyni qəzəb və inadla vuruşurdu. Lakin çox keçmədi Hellı öz sıralarını genişləndirib german legionlarını mühəsirəyə aldı. Mühəsirə dairəsini daha da sıxlasdırmaq üçün qələbiatorlarla üz-üzə vuruşan iki legiona geri çökilmək əmrini verdi. Bu az qaldı ki, romalıları məhv eləsin: germanlar konsulun doğrudan da geri çökildiyini zənn edərək Enomayın qəhrəmanlığından ruhlanaraq, elə dəhşətlə düşmən üstünə cumdular ki, romalıların sıraları bir qədər sarsıldı: onlar, doğrudan da, geri çökilməyə məcbur oldular, Hellinin qoşununda böyük bir çaxnaşma əmələ gəldi.

Elə bu zaman cinahlardan romalıların yüngül silahlı piyada hissələri, arxadan da dalmat sapandçıları hücum etdilər, qələbiatorlar bu ölüm içerisinde sıxılıb qaldılar. Onlar xilas olmayıacaqlarını görüb, bir qəhrəman kimi ölməyi qət etdilər, heç görünməmiş bir şücaətlə iki saatdan çox vuruşdular. Onların hamısı məhv oldu, lakin romalılar da böyük tələfat verdilər.

Ən axırdı Enomay tələf oldu. O öz əli ilə bir hərbi tribunu, bir senturionu, çoxlu da legioneri öldürdü; lakin o yenə də yığın-yığın

ətrafına tökülən meyitlər içərisində fəvqəladə bir igidliklə vuruşurdu. O hər yerindən yaralanmışdı; axırda birdən-birə kürəyinə endirilən bir neçə qılınc zərbəsindən vəhşi nərə çəkərək, azca əvvəl yerə yığılan Evtibidanın yanına düşdü.

Vuruşma belə qurtardı. Helli on min germanın hamısını qırmışdı; onlardan bir nəfər də sağ qalmamışdı.

Lakin vuruşma qurtaran kimi buxtsinlərin kəskin səsi eşidildi: bu səs vuruşmada qalib gələn romalılarla düşmənin yeni hücumunu xəbər verirdi.

Bu – Spartak idi. Döyüş meydanına yenice gəlib çıxmışdı. Qladiatorlar ağır yoldan yorulsalar da, Spartak dərhal onları döyüş nizamına düzüb, məzлum qardaşlarının intiqamını almağa dəvət etdi. Qladiatorlar konsul Hellinin təşvişə düşmüş legionlarına hücum etdi: bu hücum – qorxunc selə bənzəyirdi.

Helli yeni düşmənlə vuruşmaq üçün öz qoşununu döyüş vəziyyətinə salmaq və tez qruplaşdırmaq üçün mümkün olan hər şeyi etdi. Bayaqından daha amansız, daha şiddetli vuruşma başlandı.

Ölməkdə olan Enomay inildəyir, arabir Evtibidanın adını çəkirdi.

Yeni vuruşma romalıları başqa tərəfə yönəldi, germanların vuruşduğu çöl boş qaldı. Bu böyük müharibə meydani meyitlə dolu idi, oradan yaralıların və önlənlərin gah ucadan, gah da astadan iniltisi, naləsi, fəryadı eşidilirdi.

Enomayın nəhəng bədəninə vurulan saysız-hesabsız yaralardan qan şiddetlə axındı, lakin qəlbini hələ də döyündürdü; bu ölüm halında o, sevdiyi qızı çağırırdı; Evtibida yerdən qalxdı, yanında yığılıb qalan kontubernallardan birinin tunikasından bir parça cirib qoluna bağladı, – onun qolunda böyük bir yara vardi. Yaradan qan axındı. Qaixanı parça-parça olmuşdu. Helli qəfildən hücum etdiyi üçün Evtibida romalıların ordugahına qaçmağa, ya da döyüş meydandan uzaqlaşmağa imkan tapmamışdı, istər-istəməz döyüşdə iştirak etmeye məcbur olmuşdu. Yaralananda o, belə qərara gəldi: Enomayın yanına düşüb qalan səkkiz-on meyitin arasında uzansın, özünü ölülüyə vursun, bu daha təhlükəsiz olardı.

Enomay get-gedə zəifləyən bir səslə astadan dedi:

– Ah, Evtibida!.. Mənim sevgilim!.. – Onun solğun üzünə yavaş-yavaş ölüm pərdəsi enirdi. – Sən sağmisan?.. Sağmisan?.. Nə böyük xoşbəxtlik! İndi mən sakit ölürem... Evtibida, Evtibida!.. Susuzluq-

dan yanıram, boğazım quruyub... dodaqlarım çatdaq-çatdaq olub... mənə bir udum su ver... bir də son busə...

Evtibidanın solğun üzündə yırtıcılıq ifadə edən amansız kinli sevinc vardi, – göz işlədikcə hər tərəf insan cəsədi ilə dolu olduğundan, bu sevinc daha amansız görünürdü. Kurtizan qadının ölüm çölünə baxan yaşıl gözlərində istəyini eldə edən vəhşi qəddarlığı duyulurdu. Enomayın sözünü eşitsə də, ona sarı heç dönmədi də, ancaq bu dəhşətli mənzərəni seyrə dalaraq, doyunca ləzzət aldıqdan sonra, başını laqeyd halda Enomaya tərəf çevirdi.

Enomay gözlərinə çökən ölüm dumanı arasından qızı gördü. Evtibidanın paltarı öz qanına, həm də bayaq yanında uzandığı meyitlərin qanına bulaşmışdı. O dəhşətlə düşündü: Evtibida da ölüm halindədir... Lakin gözlərinin kinli parıltısından, yerə sərilmış meyitləri ayağı ilə itələməsindən başa düşdü ki, o ancaq yaralanmışdır, özü də yəqin yüngül yaralanmışdır. Birdən onun ağılına qorxunc bir fikir gəldi, bunu özündən kənar etmək istədi, güclə eşidilən bir səslə dedi:

– Ah, Evtibida!.. Mənə bircə öpüş... bağışla... Evtibida!

Yunan qızı ölməkdə olan Enomayın yanından keçərkən, ona laqeyd nəzər saldı:

– Mənim vaxtim yoxdur!

Enomay həyəcanla dedi:

– Ah! Torun ildirimləri... səni külə döndərsin! – Son qüvvəsini toplayaraq yerindən azca qalxdı, gözlərini geniş açıb, nə qədər gücü vardısa çığrıdı: – Ah, indi mən başa düşdüm!.. Alçaq kurtizan qadın!.. Spartakın heç bir təqsiri yoxmuş... Sən yırtıcınan... Sən cinayətkar idin, cinayətkar olub da qaldın... Lənət sənə... lənət...

O, yerə yığıldı, daha bircə kəlmə də söz söyləmədi, heç qimil-danmadı da.

Evtibida Enomayın qarğışını eşidəndə döndü, qəzəb və təhdidlə ona baxdı, bir neçə addim da üstünə yeridi, lakin Enomayın ölüyüünü görüb dayandı, qana bulaşmış balaca, ağ əlini uzadıb ona qarğıya-qarğıya çığrıdı:

– Cəhənnəm ol!.. Axır ki, sənin ümidsiz halda ölüyüünü gördüm! Qoy böyük allahlar mənə qismət eləsin: lənətə gəlmış Spartakın da belə əzab içinde ölüyüünü görüm!..

Evtibida bunu deyib, yeni vuruşmanın uğultusu gələn tərəfə getdi.

## MUTİN ƏTRAFINDA VURUŞMA. QİYAM. MARK KRASS İŞƏ BAŞLAMIŞDIR

Spartakla Helli arasında gedən vuruşmanın necə qurtaracağını qabaqcadan söyləmək çətin deyildi. Evtibida təxminən günorta vaxtı döyüş meydanındaki meytlərin arasından keçib gedəndə uzaqdan gördü ki, romalılar qələbiator legionlarının sarsılmaz hücumuna zəif müqavimət göstərir, qələbiatorlar konsulun qoşununu sağdan və soldan əhatə etməyə başlamışdır, aydın görünürdü ki, onlar düşmənə cinahlardan hücum etmək isteyir.

Bu ığid qadın vuruşmanı gözdən keçirərkən düşünürdü: romalıların məğlubiyyəti onu intiqam almaq imkanından məhrum edəcəkdir, axı bu intiqamı o çıxan arzu edirdi! Ele bu anda onun yanından mavi çullu, gözəl cilovlu-qayışlı bir at çapa-çapa keçdi. At qorxuya düşərək çəşib qalmışdı, qulaqlarını şəkləmişdi, gözlərindən dəhşət saçılırdı, o gah sağa, gah sola sıçrayırdı, cəsədlərə ilişib büdrəyirdi, ürküb geri çəkilirdi, meytlərin üstündən atılırdı, sonra yenə ayaqları altında meyit qalırdı.

Evtibida atı tanıdı: at Enomayın cavan kontubernalı Uzilyakın idi; Uzilyak o qanlı vuruşmada səhər çəngi Evtibidanın gözü qabağında ilk ölünlərdən biri idi. Kurtızan qadının atlarından biri də ağ idi. Evtibida uzaqqorən, ağıllı qadındı, heç bir şey onun gözündən yaxınlaşdı: atı əldə edərsə, öz hiyləsi və xəyanəti üçün bundan necə fayda götürəcəyini dərhal anladı.

At ürkə-ürkə o tərəf-bu tərəfə qaçırdı. Evtibida ehtiyatla ata səri getdi, müşqura-müşqura onu çağırmağa, sakitləşdirməyə, özünə cəlb etməyə başladı.

Lakin qorxuya düşmüş nəcib heyvan sanki başına nə kimi müsibət gələcəyini hiss etmişdi: nə sakitləşir, nə də kurtızan qadına yaxınlaşırırdı. Evtibida çağırıldıqca, o daha da ürkərək ondan qaçırdı. Birdən at meyitə ilişib yixıldı, nə qədər çalışdisa qalxa bilmədi. Evtibida yürüüb onun cilovundan tutdu, ayağa qalxmasına kömək etdi.

At ayağa qalxdıqdan sonra Evtibidanın əlindən xilas olmaq istədi: Evtibidanın tutduğu cilovu kartaraq başını bərk-bərk silkələyir, atılıb düşürdü, şahə qalxırdı, bərk şillaq atırdı, lakin Evtibida cilovu bərk

tutmuşdu, əl-qol hərəketi ilə, səsi ilə atı sakitləşdirməyə çalışırı. Nəhayət, özündən çıxmış at sakitləşdi, boynunun, belinin sığallanmasına etiraz etmədi, ona tabe oldu, daha qorxmadı, özünü yunan qızının ixtiyarına verdi, qız da onu cilovundan çəke-çəkə apardı.

Konsul Hellinin legionları sayca üstün olan qələbiatorlar qoşunu tərəfindən mühəsirəyə alınıb, darmadağın edilmişdi, indi onlar nizam-sız halda german qoşunun məhv edildiyi döyüş meydanına sarı geri çəkilirdi. Spartakın əsgərləri “barra” deyə dəhşətli səslə çıçıraçığıra romalıların üstünə atılır, arxadan onlara şiddəti hücum edirdilər; qələbiatorlar, məhv edilmiş on min german yoldaşının intiqamını almaq arzusu ilə alış ib yanırdılar. Qalxanların cingiltisi, qılıncların viyiltisi, vuruşanların qorxunc bağırtısı get-gedə daha yaxından eşidilirdi. Vuruşmanın necə qurtaracağı əvvəl müəyyən deyildi, lakin get-gedə aydınlaşmağa başladı. Evtibida ağ dişlərini qəzəblə bir-birinə sıxaraq, nifrət və kin dolu baxışlarla vuruşma meydanını izleyərək, qəmğin halda öz-özünə dedi:

— Ah, Olimp Yupiterinin əzəmətinə and olsun! Ədalət hanı? Germanların qələbiatorlar ordugahından uzaqlaşması üçün mən nə qədər çalışdım, ümidi edirdim ki, qallar da onların ardınca gələr, amma qallar ordugahda qaldı. Bu on min germanı Hellinin tələf etməsi üçün mən əlimdən gələni elədim, ümidi edirdim ki, iki konsul Spartakın qoşununu mühəsirəyə alıb qırar, amma o bütün qoşunu ilə özünü yetirdi, indi də Hellini əzişdirir, sonra da Lentula hücum edib onu darmadağın edəcək, bəlkə də darmadağın eləyib! Bu nə olan seydir?! Yoxsa o, doğrudan da, məğlubedilməz bir adamdır? Ey Qisasçı Yupiter, yoxsa o doğrudan da məğlubedilməz insandır?!

Romalılar hər tərəfdən mühəsirəyə alınaraq, hücum edən qələbiatorlardan canlarını qurtarmağa çalışır, vuruşa-vuruşa səhərki qırğın meydanına yaxınlaşırırdılar. Evtibidanın hirsindən, duyduğu şiddətli çılgınlıqdan, təəssüfdən rəngi ağarmışdı. O, vuruşma meydanını müşahidə etdiyi yerdən uzaqlaşdı. Müti halda ardınca gələn ağ atın cilovundan çəke-çəke Enomayın soyumuş, cansız bədəninə sarı getdi. Tələf olmuş adamların meytləri arasında dayandı; özünü ölülüyə qoyub burada uzananda yerdən tapdığı qısa qılıncı qızından çıxartdı, qılıncı birdən iki dəfə zavallı atın döşünə soxdu. Yaralanmış heyvan dəhşətli səslə kişnəyərək qaçmaq istədi, lakin Evtibida onun cilovundan bərk-bərk tutub buraxmadı. At iki-üç dəfə sıçrayıb dizləri üstə

düşdü, sonra da, iki büyük və dərin yarasından axan qana bulaşaraq yerə yixildi, çox çəkmədi, bütün bədəni tir-tir əsə-əsə, çapalaya-çapalaya öldü.

Yunan qızı atın yanında yerə uzandı, ayağını da atın boynu altına elə qoydu ki, kim gəlsə, atının da, atın da düşmən zərbəsi ilə yixildığını zənn eləsin: atlı bərk yaralanmış, at da ölmüşdür.

Vuruşma hay-küyü get-gedə artaraq, Evtibidanın uzandığı yerə yaxınlaşırı; qalların latınları qarğıması latınların ah-naləsi, fəryadı daha aydın eşidilirdi. Romalıların tamam məğlub olduğuna Evtibida get-gedə daha artıq inanırdı.

Evtibida, heç gözləmədiyi halda, vaxtından əvvəl Spartakın bura gəlməsini, Hellini məglubiyətə uğratması ilə ümidiinin puça çıxmاسını, qurdugu hiylənin baş tutmamasını, Spartakı və qladiatorlar üşyənini məhv etmək üçün düşündüyü yeni fitnə-fəsadla əlaqədar olaraq qarşısına çıxacaq çətinlikləri, təhlükəni fikirləşdikcə təşviş duyurdu. Bir-birinə zidd hissələr onun mənəvi və maddi qüvvəsini sarsıdırdı, o gücdən düşürdü, bütün varlığıni bürüyən anlaşılmaz bir süstlük onun nifrətini və cəsarətini zəiflədirdi.

Birdən elə bil ki, günəşin qabağını duman aldı: onun gözleri qaranlıq gətirdi, sol qolunda bərk ağrı duydu. Sağ əlini ağrıyan yerə vuranda hiss etdi ki, bütün sol qolu qandan islanmışdır. Sol dirsəyi üstə azca qalxıb yaralı qoluna baxdı: sarğı tamam qan içində idi. Evtibidanın solğun üzü mum kimi saraldı, gözleri dumanlandı, istədi köməyə adam çağırınsın, lakin rəngi qaçmış dodaqları arasından ancaq boğuq bir inilti çıxdı. Qalxmaq istədi, qalxa bilmədi, başını geri ataraq arxası üstə düşüb qaldı: bircə kəlmə də söz demədi, tərpanmədi də.

Romalılar nizamsız halda qaçırdılar; qladiatorlar onları təqib edir, dəhşətlə bir azgınlıqla qırılan yoldaşlarını görüb, romalıları daha qəzəblə öldürürdülər. Hellinin qoşunu tamam darmadağın edildi. Bu amansız vuruşmada qladiatorlar on dörd mindən çox romalı qırıldı. Yaralanmış konsul Helli isə ancaq atının sürətlə qaçması neticəsində canını qurtara bildi. Konsulun qoşunundan sağ qalanlar qaçıb dağlıdlar. Qüdrətli və qorxunc hesab edilən bir ordu elə pozuldu ki, heç yüksək arabalarını da, bayraqlarını da qoruyub saxlaya bilmədilər, nizam-intizamı da, döyük qüvvəsi də tamam sarsıldı.

Bu gözəl qalibiyyətin sevinci kədərlə kölgələndi: Spartak əmr etdi ki, bu gün zəfər bayramı günü deyil, tələf olmuş qladiatorların matəm günü hesab edilsin.

Ertəsi gün qladiatorlar vuruşmada ölmüş yoldaşlarının meyitlərini yandırmağa başladılar. Bütün çöldə iri tonqallar quruldu, hər tonqala yüzlərlə qladiator meyiti qoyuldu, – bunlar hamısı yandırılacaqdı.

Bir tonqala ancaq Enomayın meyiti qoyulmuşdu. Tonqalın ətrafında qoşun başçıları qərəngin halda sakitcə dayanmışdı, dörd legion dördbucaq şəklində nizama durmuşdu.

Azman vücudlu, ığid germanın bədəni iyirmi yeddi yerdən yaranmışdı. Onu əvvəl yudular, bədənине xoş qoxulu yaqlar, ətirli şeylər sürdürlər, – bunları Spartakın tələbi ilə yaxında olan Nurs şəhərinin qorxudan tir-tir əsən əhalisi göndərmişdi. Sonra meyiti zərif, ağ kətana bükdülər, üstünə çoxlu çiçək töküb tonqala qoydular. Spartak yaxınlaşış onu bir neçə dəfə öpdü. O böyük kədərlə, rəngi qaçmış halda nitq söylədi, ağlamaq, hönkürtülər tez-tez sözünü kəsirdi. Spartak Enomayın sarsılmaz ığidliyini, mərdliyini, düzlüğünü təriflədi, sonra məşəli alıb hamidan əvvəl tonqala od vurdu. Ondan sonra yüzlərlə məşəl ilə tonqala od vuruldu. Tonqal alışdı, minlərlə tünd-qırmızı alov dilləri ətirli tüstü dumanı arasından havaya qalxdı.

Enomayın külünü dağ kətanı lifindən toxunmuş yanmaz parçaya yiğib bürünc urnaya tökdülər, – bunu da Nursi şəhərinin camaati vermişdi. Spartak urnamı götürdü; onu ən müqəddəs, ən əziz xatirə kimi qoruyub saxlayırdı.

Enomayla bir yerdə vuruşan on min germandan ancaq əlli yeddi adam sağ qalmışdı: onları döyük meydanında yaralı halda tapdırılar. Bu əlli yeddi nəfərdən doqquzu sağaldı. Evtibida da onlardan biri idi. Hami elə bilirdi ki, döyükdə o, ığidlik göstərmiş, sol qolundan bərk yaralanmış, orada yixilib qalmışdır; üstünə düşən ağ at da, heç şübhəsiz, onun altında öldürülmüşdür: Evtibida bu zaman tələsə-tələsə Enomayın əmrlərini qoşuna yetirməyə çalışırmış.

Qladiatorlar legionlarında belə ləyaqətli qızın ığidliyini yaman tərifləyir, hamı onun cəsarətinə valeh olmuşdu. Spartak özü isə alicənab, yüksək qəlbli bir adam olduğundan, həmişə nəcib və gözəl hərəkətlərə hörmətlə yanaşardı, buna görə yunan qızını böyük şərəflə qarşıladı: o, Nursi ətrafında gedən vuruşmadan iyirmi iki gün sonra həmin döyük meydanında, qladiatorların gurultulu alqışı altında, mülki çələngle mükafatlandırıldı.

Evtibida bu qiymətli mükafatı alarkən bərk həyəcan keçirdi, var qüvvəsi ilə həyəcanını yandırmağa çalışırdı. Rəngi kətan kimi ağarmışdı, bütün bədəni əsirdi. Qladiatorlar onun həyəcanını təvazökarlıq

və utancaqlıq əlaməti hesab edirdi. Kim bilir, bəlkə də, bu, peşmanlıq nişanəsi idi!

Evtibida “fədakarlığa və igidliyə görə” mükafatı aldıqdan sonra, məzlmular ordusu ilə getmək istədiyini bildirdi. Onun yarası tamam sağlamamışdı, qolu hələ də tənziflə boynundan asılmışdı. O, Kriksə kontubernal təyin edilməsini, belə bir şərəfə nail olmasını xahiş etdi, Spartak da, Kriks də buna razı oldu.

Spartak döyüşçülərin dincəlməsinə imkan verib, Nursi ətrafindakı vuruşmadan iyirmi beş gün sonra Apennin dağlarına yola düşdü. Dağları keçib yenə də pitsentlər ölkəsi ilə sennonlar mahalına tərəf hərəkət etdi, fikri də bu idi ki, Emili yolu ilə Padu çayına çatsın, çayı keçib Qalliyaya gırsın.

İki gün yol getdikdən sonra Ravennaya çatıb, şəhərdən bir neçə mil kənardı orduqah qurdu: Spartak istəyirdi ki, sennonlar mahalı ilə irəliləyərkən onlara qoşulmuş təxminən on beş min quldan və qələbiyərən üç yeni legion düzəltsin.

Bu üç yeni legiona – ata-anası qul olmayan qələbiyərən Qay Kanitsi, qall Kast və Kamerinlə Nursi ətrafindakı vuruşmalarda müstəsna igidlik göstərən frakiyalı İdumey başçı qoyuldu. Bu qayda ilə Spartakin yetmiş beş minlik ordusu oldu. Bu ordu jələ də Paduya tərəfə hərəkət etdi.

Qay Kassi Lentul və Hellinin meğlub olduqlarını, Spartakin da böyük qüvvə ilə irəlilədiyini eşidib, bacardığı qədər tez-tələsik qoşun topladı, – bu da min Roma şəhəri keşikçilərindən, on min də yardımçı qoşundan ibarətdi. Qay Kassi keçən il konsul idи, indi də Tsizalpi Qalliyasına pretor təyin olunmuşdu. O, iyirmiminlik qoşunu ilə Plat-senti ətrafında Padu çayını keçdi: məqsədi də – qələbiyərlərin qabağıni kəsmək idi.

Spartak iki mənzil yol getdikdən sonra Bononi şəhərinə çatdı; axşam da, adəti üzrə, şəhərin ətrafında orduqah qurdu. Onlar şəhəri mühasirəyə almaq fikrində deyildilər. Spartak düşmənin planları və məqsədi, qoşunun və sərkərdələrinin hərəkəti haqqında düzgün məlumat almaq üçün kəşfiyyata bir dəstə atlı göndərmişdi, onların gəlməsini gözləyirdi.

Ertesi gün səhər tezdən Evtibida baş rəhbərin çadırına gəlib Mirtsanı soruşdu. Qələbiyərlər bu zaman orduqahda müəyyən edilən təlim keçirdilər: Spartakin qoşununda qocaman döyüşçülərin özülünü təşkil

edən Ravenna və ya Kapuya məktəbləri qələbiyərlərinin hər biri on beş min yeni əsgərə ayrılıqda döyüş qaydalarını öyrədirdi.

Mirtsanın qabağına çıxdı; valeh olduğu igidliyinə, mətanətinə görə bütün qoşunun hörmət bəslədiyi bu qəribə qadını gülərzülə, mehribanlıqla qəbul etdi.

Söhbətə başladılar. Spartakin sadəlövh bacısı dostcasına və səmi-miyyətə ürəyini açıb danışır, hiyləgər yunan qızı Evtibida isə saxta ifadələrlə Mirtsaya məhəbbət bağladıqından dəm vururdu, deyirdi ki, mən həmişə sənə hüsn-rəğbet göstərmışəm, bütün orduda ancaq iki qadın olduğundan bizim aramızda gərək səx və mehriban dostluq olsun, bu da, məncə, çox təbii şeydir.

Mirtsanın nəcib qəlbə malik olduğu üçün Evtibidanın sözlərini düzgün hesab edib çox sevindi. Onlar əbədi dost olacaqlarına, birgə yaşayıb, birgə ölücəklərinə and içdilər, bu dostluqlarını odlu buse ilə möhkəmləndirdilər. İki saatdan çox söhbət edib, ürəklərinin sırlarını bir-birinə söylədilər, həm də başqa əhəmiyyətsiz şeylərdən danışdırılar. Onların gəvəzəliyi başdan-başa boş şeylərdən ibarət olsa da, quşların nəgməsini xatırladırdı: bu nəgmələr anlaşılmasa da gözəl və sevimli olur.

Nəhayət, Evtibida Mirtsanın yanından getmək istədi, qızı qucaqlayıb öpdü, qoşun səfərə çıxmasa yenə də gələcəyinə söz verdi. Frakiyalının bacısını özünə tabe etmək üçün bütün füsunkarlığı məharetlə işə saldı, yeni dostunu sevindirdi, özünə valeh edib getdi. Mirtsanın heç bir şeydən xəbəri yox idi.

Kurtizan qadının fikrindən nelər keçirdi, Mirtsanın dostluğu ona nə üçün lazımdı, o nə etmək istəyirdi, – biz bunu sonrakı hadisələrdə görəcəyik, indi isə onun ardınca orduqahın o biri tərəfinə – qalların çadırıları olan yerə gedək.

Bir cərgə çadırı o biri cərgədən ayıran küçələrdə beş min qələbiyərən qalla hərbi təlim verirdilər. Sennonlar mahalında yiğilan bu qallardan on dördüncü legion təşkil edilmişdi. Kampanyada qələbiyərlər qoşunu əvvəl on legiondan ibarət idi. Apuliyada ona iki legion, bu yaxınlarda isə Ravenna ətrafında üç legion əlavə edilmişdi. Lakin indi Bononi ətrafında qələbiyərlərin on üç legionu vardı, çünkü tamam germanlardan ibarət olan iki legionu konsul Helli məhv etmişdi.

Bəli, orduqahda təlim keçirdilər. Hər yeni əsgərin qabağında qocaman bir qələbiyər dayanmışdı: o, ağac qılıncla əsgərə zərbə

endirməyi və zərbəni dəf etməyi, qılınc təliminin bütün üsullarını öyrədirdi. Ordugahın bu geniş hissəsində təlim verən beş min müəllimin səsindən ardi-arası kəsilməyən bir uğultu havanı bürümüşdü:

- Döyüşə hazır ol!
- Qalxanı qaldır!
- Qılınçın ağızını aşağı!
- Mənim gözümə bax!
- Başını yuxarı qaldır!
- Cəsaretlə bax!
- Başına endirilən zərbəni qalxanla dəf et! Qılıncla zərbə!
- Cəld ol, Tarana and verirəm!.. Əlindəki qılınçdır, ağaç deyil!
- Bir addim qabağal!.. Bir addim geri... Cəld ol, diri tərpən, Gezə and verirəm!
- Döyüşə hazır ol!
- Başını nizələyirəm, zərbəni dəf et!
- Sağa atıl!
- Vur!
- Qılınçını sola hərlə!
- Döyüşə hazır ol!
- Geriyə atıl!
- Cəld ol! İrəli! Mənə hücum elə! İrəli!..

Beş min adam qəti, qüvvətli, döyükən səslə komanda sözlərini ucadan deyirdi, on min adam eyni vaxtda iyirmi min qolunu hərəkətə gətirirdi, – bu səslər və hərəkətlər qallar ordugahına canlı bir görkəm verirdi; uzaqdan baxan adəmin gözləri qarşısında qəribə və əzəmetli bir mənzərə canlanırdı.

Evtibida gəlib Kvintan küçəsinə çatdı; həmin küçə üçüncü, dördüncü legionların çadırlarını beşinci, altıncı legionların çadırlarından ayırdı. Dayanıb bu qəribə mənzərəyə baxmaq istədi. Birdən onun diqqətini yan çadırdan gələn səslər cəlb etdi; buradakı beşinci legionun bayrağı göstərirdi ki, çadır həmin legionun başçısı qall Arvinin çadırıdır.

Evtibidanın başa düşdüyündən belə görünürdü ki, çadırda qızığın söhbət, daha doğrusu, mübahisə gedir: bir neçə səs birdən eşidilir, sonra kəsiliirdi; daha qüvvətli bir səs o biri səsləri batırırdı: bu adam sözlərə ara verməyərək inamlı danışındı. Evtibida səslərin çoxuna bələddi. Səsləri o yavaş-yavaş daha aydın eşitməyə başladı. Yalan-

dan qalların hərbi təlimi ilə maraqlandığını göstərib özünü avamlığa vuraraq, daha artıq yaxınlaşmağa başladı.

Kim isə xırıltılı səslə çığırırdı:

– Hər halda, hər halda biz çobanın ora-bura qovduğu bir sürü qoyun deyilik! – Evtibida səs sahibini tanıdı: o numidiyalılardan və afrikalılardan təşkil edilmiş on birinci legionun başçısı Ortsil idi.

Evtibidanın tanıdığı ikinci səs eşidildi:

– O bizsiz nə ola bilərdi? – Danışan on üçüncü legionun başçısı, ata-anası qul olmayan Qay Kannitsi idi. – Bizsiz necə olardı?

Brezovir acıqlı-acıqlı dedi:

– Ən adı bir adam... lap adidən də aşağı... hamının nifrat etdiyi alçaq bir qələdiator!

Ortsil əlavə etdi:

– And olsun Vaal<sup>1</sup> allahının əzəmetinə, nə mən, nə də mənim afrikalılarım Qalliyaya getməyəcəklər. And içirəm, biz getməyəcəyik!

On dördüncü legionun başçısı Kast çığırırdı:

– Enomay haqlı idi... – Bu həmin on dördüncü legion idi ki, onun beş min cavan qallı elə bu saat hərbi təlim keçirdi.

Samnit Onatsi dedi:

– Yaziq Enomay!.. Spartakın açıqdan-açıqa xəyanətinin qurbanı oldu! İndi biz bunu yəqin etdik. – Rutilinin ölümündən sonra Onatsi səkkizinci legionun başçı təyin edilmişdi.

Yedinci legionun başçısı epirli Fessaloni yoğun səslə hirsli-hirsli ucadan söyləndi:

– Pah, and olsun, təbiətin əzəmetli qüvvəsinə! Spartak xaindir? Bu lap ağ oldu, lap ağ oldu!

– Bəli, xaindir, Krikslə, Qraniklə bərabər! Onlar bizi Roma senatına satıblar!

– Siz hamınız xainsiniz, satqınsınız! Bizi Padu çayından o tərəfə aparmaq istəyənlərin, Romadan uzaqlaşdırmaq isteyənlərin hamısı xaindir!

– Romaya hücum! Biz Romanın üstünə getmək istəyirik!

Yeddi ya səkkiz adam bir ağızdan çığırırdı:

– Romanın üstünə!.. Romanın üstünə!..

<sup>1</sup> Val – Finikayada və Karfagendə yaşayan xalqların baş allahı

– Mən Spartaka inanıram – o bütün insanlar içərisində ən nəcib, ən düzgün adamdır. Mən Krikslə Qranikə inanıram – onlar nəcib adımdır, ordugahımızda Spartakdan sonra ən yaxşı insanlardır. Mən sizin ardınızca deyil, mənə inanan legionumla bir yerdə onların ardınca gedəcəyəm!

Bortoriks ucadan dedi:

– Mən də!

Qay Kannitsi qəti dedi:

– Yaxşı da, gedin onların ardınca! Amma biz yeddi legionumuzla sabah səhər Ravenna yoluna çıxıb Romanın üstünə yeriyəcəyik!

Bortoriks istehza ilə dedi:

– Pah, siz Spartakın əqli və təcrübəsi olmayan yerdə yaman da tərifə layiq işlər görərsiniz!

Fessaloni əlavə etdi:

– Sizə rast gələn ilk pretor hamınızi parça-parça doğrayacaq.

Qay Kannitsi istehza ilə ucadan söyləndi:

– Biz üşyan qaldırdıq, silaha əl atdıq ki, azad olaq, amma indi sizin, özümüz kimi bir qulun qulu olduq. Bir də ki, sizin pərəstiş etdiyiniz Spartak, bəlkə də, lap sizdən də balaca adamdır.

Fessaloni çıçırdı:

– Öğər siz azadlığı hərcmərclik, başıpozuqluq, qarışılıq kimi başa düşürsünüzsə, – elə bir azadlıq bizə lazım deyil! Biz nizam-intizamı, qayda-qanunu üstün tuturuq; o adamlı da bir yerdə olacaq ki, o iki ildən çoxdur özünü ağıllı, şücaətli, şanlı bir sərkərdə kimi göstərmmişdir!

Elə bu anda üçüncü legion qladiatorlarını silah başına çağırın kəskin şeypur səsi mübahisəni kəsdi. Evtibidanın da sevincini pozdu: Spartaka olan bu nifrət və bir çox legion başçılarının narazılığı Evtibidani yaman ruhlandırmışdı.

Yunan qızı diksini, şeypur səsi gələn tərəfə döndü; ora gedəndə, Arvininin çadırına yığışan legion başçıları da heç gözləmədikləri həyəcan səsini eşidib çadırdan çıxdılar, tələsə-tələsə öz legionları olan yerə getdilər.

Cox keçmədi, həyəcan səsini dördüncü, sonra beşinci, az sonra da bütün ordugahın şeypurçuları təkrar etdi.

Əsgərlər çadırlarına yürüüb dəmir geyimlərini geydilər, dəbilqələrini başlarına qoydular, silahlarını götürüb, manipula və koqorta şəklinde sıraya düzüldülər.

Sonra üçüncü legionun verdiyi və bütün başqa legionların təkrar etdiyi şeypurun yenə səsi eşidildi, – bu, ordugahdan tərpənmək əmri idi.

İki saatdan sonra qladiatorlar ordugahı tərk etdi, bütün legionlar, tam qayda-qanunla, nizam-intizama riayət edərək, səfərə hazır oldular. Yeni şeypur səsi legion başçılarını baş rəhbərin yanına çağırıldı.

Legion başçıları atlarını mahmızlayaraq tez özlərini pretoriyə yetirtilər. Spartak dedi ki, pretor Qay Kassi bizim üstümüzə gəlir, axşama yaxın Mutində olacaq, buna görə sabah ona hücum etmək üçün elə bu saat yola düşməliyik: onun qoşunun qalan hissəsi özünü Kassiyə yetirən kimi biz gərək ona hücum edək, gərək onlar bizə Padu çayını keçməkdə mane ola bilməsinlər.

Spartak sözünü qurtardıqdan sonra heç kəs dinmədi. Lakin Qay Kannitsi bir az tərəddüd içinde səssizliyi pozdu, gözlərini yerə dikərək, aydınca hiss olunan təşvişlə astadan dedi:

– Kassiyə qarşı biz vuruşacaqıq, amma Padu çayından keçməyəcəyik.

Spartak buna heyvət etdi:

– Necə? – O sanki Qay Kannitsinin söylədiyini başa düşməyərək qaşlarını çatdı, parlaq gözlərini samnitə dikərək soruşdu: – Sən nə dedin?

Numidiyalı Ortsıl Spartakın üzünə dik-dik baxaraq cavab verdi:

– O dedi ki, biz sənin ardınca Padu çayını keçməyəcəyik.

Sonra Qay Kannitsi dedi:

– Yeddi legion öz vətənlərinə qayıtməq istəmir, onlar tələb edir ki, biz Romanın üstünə gedək.

Spartak acıqli-acıqli, həm də qəmgin halda ucadan dedi:

– Eləmi? Yenə qiyam? Bədbəxtlər, zavallı Enomayın o felakətli hərəkəti size dərs olmadımı?

Zəif bir narazılıq səsi eşidildi, ancaq heç kəs cavab vermədi.

Spartak azca susduqdan sonra qəti səslə dedi:

– And olsun bütün allahlara, siz ya dəli olmuşsunuz, ya da xainsiniz!

Qiyamın başçıları susurdu. Spartak az sonra dedi:

– İndi bizim üstümüzə düşmən gəlir, Kassini darmadağın edənə kimi siz mənə tabe olacaqsınız. Sonra iclas qurarıq, bizim xeyrimizə olan nədir – onu qərara alarıq. İndi gedin!

Əmredici əl hərəkəti ilə legion başçılarını buraxdı. Onlar atlarını mahmızlamaq istərkən, Spartak gur səsi ilə əlavə etdi:

— Baxın ha, nə yolda, nə döyüşdə zərrə qədər də itaətsizlik olma-yacaq, yoxsa, and olsun ulu Yupiterə, kim bircə kəlmə sözə, ya hərəkətlə itaətsizlik göstərsə, mənim qılincimlə məhv olacaq, — bu qılincin da zərbəsi heç boşça çıxmayıb!

Sonra yenə əl hərəkəti ilə legion başçılarını yola saldı. Onlar Spartakın üstünlüğünə tabe olaraq, dinməz-söyləməz öz legionlarına getdilər.

Qladiatorların qoşunu Mutinə sarı hərəkət etdi. Bütün gecəni yol gedib səhərə bir saat qalmış ora çatdırılar. Kassi burada iki hündür təpədə ordugah qurmuşdu; ordugahın ətrafında möhkəm ağac hasar çəkmiş, enli də xəndək atdırılmışdı.

Spartak günortaya yaxın altı legionla Tsizalp Qalliyasının preto-runa hücum etdi. O da qoşunu qərargahdan çıxardı, təpələrin döşündə yerləşdirib, çox əlverişli yer tutdu. Lakin qladiatorlar sayca üstün olduqlarından, həm də çox qızığın hücum etdiklərindən az vaxtda iyirmi min Roma qoşununa üstün gəldilər: pretor qoşununun çoxu Mari və Sullanın qocaman döyüşüləri olub, çox igidliklə vuruş-salar da, iki saatdan sonra basıldılar; hər tərəfdən mühasirəyə alına-raq qaçmağa başladılar. Qladiatorlar get-gedə artan hücumla onları məhv elədi.

Bir neçə saat davam edən vuruşmada on minə qədər romalı tələf oldu, qalanları qaçıb dağıldı, pretorun altındakı at öldürüldü; lakin onun qaçıb qurtarması möcüzə hesab edilə bilərdi. Düşmənin çadır-ları, yük arabaları qladiatorların əlinə keçdi. Bu vuruşmada onların tələfatı az olmuşdu.

Bu ay içində Spartakın bu üçüncü qələbəsi idi. Döyüşün səhəri qladiator legionlarını Skultenna çayının kənarındaki düzənliyə yığıb dördəbucaq şəklində sıraya düzdülər. Qabağa gedilsinmi, Padu çayını keçib hərə öz vətəninə qayıtsınmi, ya geriyə dönüb Romanın üstünə hücum edilsinmi, — bu təklifləri müzakirə etmək üçün onları buraya çağırmışdılar.

Spartak birinci təklifin qladiatorlar üçün faydalı olmasından və üstünlüyündən, ikinci təklifin isə, əgər qəbul edilərsə, mütləq fəla-kətlə nəticələnəcəyindən odlu-odlu danışdı, bunu canlı ifadələrlə təsvir etdi. Məzumların müqəddəs işinə göstərdiyi xidmətlərini

yad edib, on il bu yolda can qoyduğunu söylədi. Spartak bunu şöhrət-pərəstlik məqsədi ilə deyil, özü kimi müsibətli qardaşlarını, mühari-bədə bir yerdə vuruşan, bir yerdə dərd çekən, sevinən, qalibiyyət qazanan yoldaşlarını daha yaxşı inandırmaq üçün söylədi. O öz yol-daşlarını bir şeyə inandırmaq istəyirdi: İtaliyadan getmək lazımdır! Bunun üçün də çalışırdı, cünki İtaliyanı qladiatorların qəbri hesab edirdi, — necə ki, bu ölkə Brennin qalları, Pirrin yunanları, karfagen-lər, tevtonlar, kimvrlər və bir çox xarici ölkə qoşunları üçün qəbir oldu: onlar da İtaliyaya girib, onun torpağında vuruşaraq qalib gel-mək istəyirdi. O, təntənəli surətdə and içərək, ancaq qladiatorların xeyri üçün bu planı müdafiə etməyə məcbur olduğunu söylədi. Sonra da dedi ki, mən bir sərkərdə kimi də, adı bir əsgər kimi də sizinlə bir yerdə vuruşacağam, əgər sizinlə bir yerdə ölmək qismətim varsa, bunu özüm üçün xoşbəxtlik hesab edəcəyəm.

Spartakın sözləri gurultulu alqışla qarşılındı. Bəlkə də, elə o saat Spartakın təklifi səsə qoyulsayıdı, qladiatorların çoxu onun tərəfini saxladı. Lakin iki il müddətində əsasən Spartakın sayəsində əldə edilən şanlı qalibiyyətlər onlarda özünəgəvənmə və qudurğanlıq hissi əmələ gətirmişdi. Qladiatorlardan çoxu öz üzəyində Spartakın tərəf-darı olsa da, onun qoymuğu dəmir intizamın əleyhinə idi, cünki bu intizam talançılığa və oğurluğa yol vermirdi. Əvvəlcə ayrı-ayrı qla-diatorlar astadan narazılıq etməyə, deyinməyə başladı; sonra bu nara-zılıq yavaş-yavaş, yoluxucu xəstəlik kimi yayılıb legionerlər kütłəsinə sirayət etdi. Evtibidaya da elə gəldi ki, intiqam və qalibiyyət vaxtı gəlib çatmışdır: bu qədər ürəkdə yuva salan narazılıqdan istifadə etmək, legionları Spartakın əleyhinə qaldırmaq olardı. Bu məqsədlə onun Enomayı çox məhərətlə özünə tabe etdiyini gördük: qiyam qaldırınlardır Enomayı — heç olmasa igidliyinə və mərdliyinə görə, — Spartakın yerini tuta bilən ləyaqətli bir sərkərdə hesab edə bilərdi-lər. Lakin Kriks hədsiz enerji sayəsində qall legionlarının qabağını kəsib, onları germanların ardınca getməyə qoymadı. Evtibidanın da planları buna görə pozulub dağıldı.

Germanların darmadağın edilməsi o birilərə ibret dərsi olmadı, bu ancaq bir çoxlarında Romanın üstünə yerimək arzusunu alovlan-dırdı: bəziləri məhv edilmiş legionların intiqamını almaq istəyirdi, bəziləri talanla böyük qənimət əldə etmək xəyalında idi, lakin çox-ları belə bir fikirdə idi: Enomayın həyata keçirmək istədiyi, bu

yolda legionların məhv edildiyi planı bəyənməklə, ona öz məhəb-bətlərini izhar edər, ruhunu sevindirən, xatırınə layiq bir iş tutmuş olardılar.

Legionları heyəcana gətirən bu ehtiraslardan, ötəri hissələrdən Qay Kannitsi istifadə edə bildi. O, qladiatorluğa satılmamışdan əvvəl forumda avara-avara dolaşar, cürbəcür tanışlıqlar edərdi. Qəşəng və inandırıcı danışmağı bacaradı, lakin boşboğaz adamlı. İndi o, Spartakdan sonra çıxıb danışdı. Spartaka qarşı ədavet bəsləməsin-dən şübhələnməsinlər deyə (bu onun sözlərinin təsirini azaldardı), əvvəl onun irəlini görən, tədbirli, şücaətli sərkərdə olduğunu çox-çox təriflədi, sonra romahıların indi pis vəziyyətdə olduğunu, yetmiş mindən ibarət şanlı qladiatorlar qoşununa hal-hazırda lazımlıca müqavimət göstərə bilməyəcəklərini parlaq ifadələrlə təsvir etdi. Bəlkə də, belə fürsətin bir daha ələ düşməyəcəyini söyləyib, qladiatorları bundan istifadə etməyə, gedib Romanı tutmağa dəvət etdi, sözünün də sonunda, elə günü sabah məzumular ordusunun Tibr çayına doğru yürüməsini təklif etdi.

Kannitsi sözünü qurtaranda ələ bil göy guruldadı: əlli min adam bir səsle bağıldı:

– Romaya! Romaya!..  
– Romaya! Romaya!..

Təkliflər səsə qoyuldu: yeddi legion yekdilliklə Kannitsiyə səs verdi, qalan altı legionun yarısından bir az çoxu onun əleyhinə oldu, yalnız altı hissəsi Spartakın tərəfini saxladı; deməli, əlli mindən çox qladiator Romanın üstünə getmək arzusunda idi, Spartakın təklifinə isə iyirmi mindən də az adam səs verdi.

Spartak səs məsələsinin belə nəticə verəcəyini heç gözləmirdi; çox mütəəssir oldu: bù onun bütün planlarını alt-üst edirdi. Bu hadisə onları üşyanın məqsədinə, yeni Romanın zülmkar hakimiyyətini dağıtmaq məqsədinə doğru yaxınlaşdırırı, daha da uzaqlaşdırırı.

O, məyus və tutqun halda xeyli dinməz-söyləməz durdu, nəha-yət, başını qaldırdı; onun rəngi ağarmışdı; üzünü Kriksə, Qranikə, Artoriksə çevirdi, – onlar da yanında durduqları rəhbərlərindən az sarsılmamışdı. Sonra acı istehza ilə dedi:

– Ah, and olsun Olimpin allahlarına, qladiatorlar üçün bu qədər zəhmət çəkdim, bu qədər təhlükələrə düşdüm, onların dərdinə qal-dım, sınaqlardan çıxdım, – amma bu qladiatorlar arasında özümə

çox az tərəfdar qazana bildim!.. Düzünü deyim ki, vəzifə hissi, vicdan səsi mənim qabağımı kəsməsəydi, indi bir şeyə təəssüf etmiş olardım: niyə onda mən konsul Mark Teretsi Varron Lukullun tə-krifini qəbul etmədim!.. Yaxşı da... Çox gözəl! And olsun Herkulesə, çox gözəl!..

Yenə fikrə getdi. Sonra özünü ələ alıb, yiğincığın nə ilə qurtara-cağını sakitcə gözləyən legionları gözdən keçirərək bərkədən dedi:

– Qoy belə olsun, mən sizin qərarınıza tabe oluram: siz Romanın üstünə gedərsiniz, ancaq başqa adamın rəhbərliyi altında! Mən daha sizin baş rəhbəriniz olmuram, mənə göstərdiyiniz bu şərəfi istəmi-rəm: özünüzə daha ləyaqətli başqa bir rəhbər seçin!

On ikinci legionun başçısı samnit Livi Qrandeni çağırıldı:

– Yox... Allah xatırınə! Sən həmişə bizim baş rəhbərimiz olacaq-san, axı bizim aramızda sənin kimi adam yoxdur. Bortoriks səsi yet-dikcə çıçırdı:

– Spartakın bizim baş rəhbərimiz olduğunu bir də təsdiq edək!

Yetmiş min qladiator qalxanlarını havada titrədərək bağırıldı:

– Spartak bizim baş rəhbərimizdir! Spartak bizim baş rəhbəri-mizdir!

Səs kəsildikdən sonra Spartak səsi yetdikcə çıçırib dedi:

– Yox... olmayıcaq! Mən Romanın üstünə getməyin əleyhinə-yəm, sizi mən ora aparmayacağam!.. O adamı seçin ki, o qalib gələ-cəyinə arxayındır.

Otuz-qırx min adam təkrar edirdi:

– Rəhbər sənsən!.. Rəhbər sənsən... Spartakdır!.. Rəhbər sən-sən!..

Kriks səsi kəsmək üçün əlini qaldırib danışmaq istədiyini bildirdi. Hami sakit oldu. O dedi:

– İstər biz əli silahlı yüz min qladiator olaq... istər ancaq yüz adam olaq... yalnız bir adam bizim rəhbərimiz olmalıdır... O da gərək Akvin ətrafında, Fundi, Kamerin, Nursi, Mutin ətrafında qalib gələn adam olsun!.. Ancaq o bizim rəhbərimiz ola bilər, o bizə rəhbər olma-hıdır!.. Yaşasın imperator Spartak!

Qladiatorların yiğisidəgi bütün Panar vadisindən qulaqbatarıcı bir səs qopdu:

– Yaşasın imperator Spartak!

Spartak açıqlanaraq bu adı rədd edirdi; etiraz edirdi, təklif edilən rütbəni qəbul etmək istəmirdi, dostlarının təkidlə etdikləri xahişlər-dən yaxa qurtarmaq üçün əlindən gələni edirdi. Lakin bütün legionların başçıları, birinci növbədə Arvin, Ortsil, Qay Kannitsi, altmış beş hərbi tribun, bütün senturionlar, dekanlar tökülüşüb onu dilə tuturdu, məcbur edirdi; senturionları, dekanları onun yanına manipulalar, hissələr göndərmişdi ki, gedib Spartakdan qladiator legionlarının baş komandanı olub qalmasını xahiş etsinlər. Yoldaşları onun fikri ilə razı olmasalar da, planına qarşı dursalar da, axırda Spartak bu adamların göstərdiyi coşqun məhəbbətdən və hörmətdən mütəəssir olaraq dedi:

— Siz bunu istəyirsiniz? Qoy siz deyen olsun. Komandanlığı boy-numa götürürəm, çünkü başqa bir adamın seçilməsi mütləq qladiatorlar içərisində çəkişməyə səbəb olacaq, mən bunu başa düşürəm. Buna görə sizə başçılıq edib sizinlə bir yerdə vuruşmağa və ölməyə razıyam.

Bunun üçün Spartaka təşəkkür etməyə, paltarından, əllərindən öpməyə, onun mərdliyini, xidmətlərini tərifləməyə başladılar, Spartak isə dərdli-dərdli gülümşəyərək əlavə etdi:

— Mən sizə bu vuruşmanın qalibiyyətə qurtaracağına söz vermirəm, lazımlıca fikirləşmədən başlanılan bu işdə qalib gələcəyimizə çox da ümid eləmirməm. Amma hər necə olsa Romanın üstünə gedəcəyik. Sabah Bononi tərəfə yola düşürük.

Spartakın fikrincə, bu baş tutmayan bir məsələ idi, lakin, o məcburiyyət qarşısında bunu boynuna götürmüdü. Ertəsi gün qladiatorlar ordugahı tərk edib, Bononi tərəfi ilə Armniyə hərəkət etdi.

Lakin qladiatorlar qoşunu sıralarında tez-tez itaətdən çıxmış, nizam-intizamı pozmaq halları görünməyə başladı. Spartak kimi istedadlı sərkərdənin rehberliyi altında, dünyada birinci yer tutan bir xalqın qoşununa dəfələrlə qalib gələn, düşməni qorxuya salan bir ordu indi talana uyaraq pozulmağa, zəifləməyə üz qoymuşdu.

Spartak nə qədər çalışsa da, bunun qabağını ala bilmirdi; legionlardan gah biri, gah o birisi, bəzən də bir neçəsi sennonlar ölkəsindən keçərkən şəhərləri talan edirdilər. Bunun iki cür zərəri olurdu: qladiator legionları yaxşı təşkil olunmuş qoşun kimi şöhrət qazandıqları halda, indi talançılıq ehtirası onları bu addan məhrum edirdi, onlara quldur dəstəsi kimi baxırdılar; talanmış əhalinin nifrətini, lənətini

qazanırdılar. Bir də ki, talan məqsədi ilə tez-tez orda-burda dayanmaq yürüşün sürətini azaldırdı: indiyə qədər Spartakın əldə etdiyi qalibiyyətin əsas səbəbi — sürət idi.

Nizam-intizamın zəifləməsi Spartakı çox mütəəssir etmişdi, — bunu təsəvvür etmək, sözlə deməkdən daha asandır. Əvvəlcə o, Qay Kannitsinin başçılıq etdiyi on üçüncü legiona açıqlandı, onu söyüb danladı, üstünə çığırıldı, çünkü talanı hamidan əvvəl onlar başlamışdı. Bununla o, legionun qladiatorlarını bir az sakitleşdirdişə də, talançılığın kökünü kəsə bilmədi. İki gündən sonra, Spartak Faventsiyə gedəndə, qoşunun sonunda gələn beşinci, altıncı legion Korneli Forumuna girib onu qarət elədi. Spartakla Kriks üç legionla geri dönüb, onları qaydaya salmağa məcbur oldu. Spartak bu acınacaqlı vəzifəni yerinə yetirəndə, afrikalılardan ibarət on birinci legion Faventsi ətrafindəki ordugahdan çıxb, sennonların Bertinor adlı kiçik bir şəhərini qarət elədilər. Spartak oraya gedib pozulmuş əsgərlərə divan tutmalı oldu.

Konsulların, sonra da Tsizalpi Qalliyası pretorunun böyük məğlubiyyətə uğraması xəbəri tez gedib Romaya çatdı. Senat və Roma xalqı yaman təşvişə düşdü. Lakin qladiatorların Romaya yürüş etmək qərarını eşidəndə hamını dəhşət aldı.

Gələn il üçün konsul seçməkdən ötrü xalq yiğincaqları hələ olmayışdı, lakin Lentulun və Hellinin məğlubiyyətindən sonra bu yüksək vəzifəyə seçilən istəyənlərin sayı çox azaldı. Bununla belə, romalıların məğlubiyyəti Qay Anfidi Oresti ruhlandırdı, o, konsul olmaq həvəsinə düşdü. Orest deyirdi ki, Fundi məğlubiyyətindən ötrü mən gərək günahkar hesab edilməyəydim, çünkü onda mənim qüvvəm az idi; axı həmin iş altmış minlik qoşunu olan iki konsulun da başına gəldi, bu döyüslər də mənim haqlı olduğumu göstərdi, çünkü bu xidmətlər nəhaq yerə inkar edilmişdi; Kamerinlə Nursi ətrafindəki vuruşmalarla müqayisə edildikdə, Fundi vuruşması romalılar üçün elə sarsıcı olmadı, amma qladiatorlardan çox adam qırıldı. Kamerin və Nursi döyüslərində isə Spartak iki konsulun qoşununu darmadağın elədi.

Bu çox qəribə mühakimə idi, həm də eqlə siğmayan bir şeydi, çünkü Anfidi Orestin o birilərdən az tələfat verməsi — onun düzgün hərəkət etdiyini sübut etmirdi. Lakin qladiatorlar müharibəsi ilə əla-qədar olaraq, Romada elə bir düşkünlük əmələ gəlmişdi ki, Anfidi

Orestin bu fikri tamamilə məntiqi hesab olundu. Bir də ki, konsulğa namizədlər də az idi. Buna görə, belə yüksək vəzifəyə gələn il üçün – Anfidi Orest, bir də Publi Korneli Lentul Fur seçildi, – Korneli Lentul, Spartakin Kamerin ətrafında darmadağın etdiyi konsul Lentul Klodianın qohumu idi.

Spartak bəzi legionların itaətdən çıxması və biabırçı hərəkətləri üzündən Roma səfərini dayandırdı, bunlar da “bizi Romanın üstünə apar” deyə bağışan legionlar idi. Bir ay Arminidə qalmalı oldular, Spartak, edilən xahişlərə baxmayaraq, komandanlıqladan əl çekdi, bir neçə gün bayra çıxmadı. Axırda bütün qoşun pretoriyə gəlib, Spartakin çadırı qabağında əllərini uzadaraq, tutduqları iyərənc işdən peşman olduqlarını ucadan söyləyib üzr istədilər.

Spartak qoşunun qabağına çıxdı: o ariqlamışdı, rəngi solmuşdu, çox qəmgin görünürdü; nəciblik ifadə olunan aydın üzündə əsgərlərin nalayıq hərəkətlərindən çəkdiyi əzabin izləri vardi; xeyli vaxt dərdli-dərdli göz yaşı tökdüyündən gözləri qızarmışdı, göz qapaqları şışmışdı. Qladiatorlar Spartaki gördükdə peşman olduqlarını daha ucadan bildirdilər, daha bərkdən çığıraraq məhəbbət və hörmətlərini izhar etdilər.

O danışmaq istədiyini əl işaretisi ilə bildirdi. Hamı sakit olduqdan sonra legionları pis hərəkətləri üstündə çox bərk danladı, dedi ki, belə işlər tutduğunuz üçün siz daha azadlıq uğrunda vuruşan insan deyilsiniz, cirkin hərəkətli ən alçaq quldursunuz. Mən öz qərarimdə dayanıb dururam: legionları talana, qiyama sövq edən adamları istədiyim kimi cəzalandırmaq üçün mənə tam və geniş ixtiyar verməsəniz, sizinlə qabağa getməyəcəyəm.

Legionlar yekdilliklə Spartakin tələbine razılıq verdikdən sonra o yenə də komandanlığı öz üzərinə götürdü: amansız tədbirlərlə qladiatorların qəlbində sənən vəzifə hissələrini bərpa etməyə, ən ciddi nizam-intizamın zəruri olduğunu onlara anlatmağa başladı.

Bütün legion başçılarından ən vəhisi olan, ən çox itaətsizlik göstərən, Bertinorda iyərənc cinayətləri ilə özünü ləkələyən numidiyalı Ortsili ölüm cəzasına məhkum etdi: bütün legionların qabağında onu numidiyahların öz əli ilə çarmixa çəkdirdi. Sonra iki legion başlığını – qall Arvni ilə samnit Qay Kannitsini çubuqla döydürüb ordugahdan qovdu. Bundan başqa iki yüz iyirmi qladiatoru da çar-

mixa çəkdirdi: onlar, yoldaşlarının deməsinə görə, əhalini qarət edəndə ən çox, vəhşicəsinə zalimliq göstərmişdilər.

Sonra bütün legionlar yenidən təşkil edildi: bu dəfə milliyyət əsas götürülmədi. İndi hər manipulaya və koqortaya müxtəlif millətlərdən olan əsgərlər, sayına görə, daxil edilirdi: belə ki, yüz iyirmi adamdan ibarət manipulanın tərkibində indi qırx qall, otuz frakiyalı, iyirmi samnit, on illiriyalı, on yunan, on da afrikalı vardı.

Bu qayda ilə təşkil olunan qoşun on dörd legiona bölündü, başçıları da bu qladiatorlar oldu:

- 1-ci legion – Brezovir, qall
- 2-ci legion – Fessaloni, epirli
- 3-cü legion – Kast, qall
- 4-cü legion – Onatsi, samnit
- 5-ci legion – Messembri, frakiyalı
- 6-ci legion – Livi Qrandeni, samnit
- 7-ci legion – İdumey, frakiyalı
- 8-ci legion – Bortoriks, qall
- 9-cu legion – Artak, frakiyalı

10-cu legiona – igidlikdə adı çıxan makedoniyalı Erosten, 11-ciye – təhlükədən qorxmayan, qəhrəman simalı, çox ciddi və tələbkar numidiyalı Visbald, 12-ciye – yaşa dolmuş, bədənidə əlli yara yeri olan, çox cəsaretlə qall Elial başçı təyin edildi. 13-cü legionun başçısı – Teulopik adlı, iyirmi beş yaşlarında cavan illiriyalı oldu; o, zadəgan nəslindəndi, Lubirnidə dövlətli bir ailədə ana-dan olmuşdu, əsir düşərək qladiatorluğa verilmişdi; Qranikə son dərəcə hüsn-reğbət bəsləyən bu illiriyalı qoçaqlıqda ad çıxarmışdı. 14-cü legiona da – nəhəng vücudu, yekə saqqallı, vəhşi simalı İndutiomar adlı bir qall qoyuldu; o fövqəladə bir qüvvəyə malikdi, buna görə vətəndaşları arasında böyük nüfuz qazanmışdı.

Spartak bütün legionlardan üç korpus düzəltdi: altı legiondan ibarət olan birinci korpus Kriksin ixtiyarına keçdi; 7-ci, 8-ci, 9-cu, 10-cu legiondan təşkil olunan ikinci korpus Qranikə verildi; qalan dörd legion da Artoriksə tapşırıldı.

Səkkiz minlik atlı hissəsinin başçısı yenə də Mamili oldu.

Spartak öz qoşununu yenidən təşkil etdikdən sonra, Romanın üstünə getməmişdən əvvəl, yeni legionları möhkəmləndirmək qərrərına gəldi. Buna görə əsgərlərin bir-biri ilə və təzə başçıları ilə yaxşı tanış olması üçün Ariminidən Semproni Forumu və Arretidən keçərək Umbriyə yavaş-yavaş hərəkət etdi.

Qladiatorların sennonları qarət etməsi xəbəri Romaya çatdı: bu xəbər ağızdan-ağıza keçərək, həm qladiatorlara edilən nifrotə görə, həm də qorxudan şışirdilir, cürbəcür şəkillərə salınırdı. Həyəcan və təşviş get-gedə artdı, xalq tribunları Forumda ucadan deyirdilər ki, daha vaxt gəlib çatmışdır, təhlükə qarşısında qalan vətənin quruluşu uğrunda düşünmək lazımdır.

Senat yiğildi. Bəziləri təəssüflə deyirdi ki, ata-senatorlar indiyə qədər qladiatorların qabağına bacarıqsız sərkərdələr göndərdikləri üçün indi bu məsələyə ciddi surətdə girişməyə məcbur olmuşlar. Əvvəller qladiatorlar üşyanına gülməli bir şey kimi baxırdılar, lakin indi bu üşyan əsil müharibəyə, Romaya qarşı böyük təhlükəyə çevrilmişdir. Bəziləri də çığıra-çığıra deyirdi: "Biz ki, belə biabırçılığı gəlib çıxmışq, indi daha ayağa qalxmaq, respublikanın bütün silahlı qüvvəsi ilə qladiatorların üstünə getmək lazımdır".

Senat bunu da gördü ki, konsullardan ikisi Spartak tərəfindən biabırcasına darmadağın edilmişdi, gələn il üçün seçilən iki konsuldan birinə qladiatorlar qalib gəlmişdi, o birisinin də hərbi işdə qabiliyyəti yox idi, ona bel bağlamaq olmazdı. Senat bunu nəzərə alıb, konsulların bu müharibəyə qarışmasını qadağan edən xüsusi qərar çıxartdı ("*Senatus consultum*"). Qərarda təklif edildi ki, təcrübəli bir sərkərdə bu müharibəyə başçılıq etməli, onun ixtiyarına böyük ordu, özünə də məhdudluq bilməyən geniş səlahiyyət verilməlidir, o, mümkün qədər tez vaxtda o qudurğan Spartakın işini bitirməlidir, çünki Spartak əldə etdiyi qalibiyyətlərə kifayətlənməyərək, indi Romanın qala divarlarını təhlükə altına almaq fikrindədir.

Buna görə qərara alındı ki, Spartakın üstünə getmək – Siciliya pretoruna tapşırılsın: bu günlərdə pretor seçilməli idi. Senatın qərarı eşidilən kimi, Siciliya pretoru olmaq istəyən adamlar, qarşında duran çətin müharibədən qorxaraq, elə o saat öz namizədliyini geri götürdüllər. Seçki günü yaxınlaşırıldı. Hamı təşviş içində idi: seçilməyə adam gəlmirdi.

Vətəndaşların çoxu Metellin və Pompeyin burada olmamasına təəssüf edirdi: Metelli öz təcrübəsi, Pompey öz şücaeti sayesində bu çətin işin öhdəsindən gələ bilərdi. Bəziləri Lukullu Asiyadan geri çağırmağı təklif edirdi: o şanlı və uzaqgörən sərkərdə kimi ad qazanmışdı.

Yuli Sezarın dostları bu hərbi səfərə başçılıq etmək üçün onu dilə tutur, senatdan və Roma xalqından səkkiz legion əsgər alıb onun ixtiyarına verməyi vəd edirdilər. Yuli Sezara sübut edirdilər ki, o qırıq səkkiz min legionerlərlə, iyirmi ya iyirmi iki min yüngül silahlı piyada qoşunla, müttəfiqlərin atlı dəstəsi ilə çətinlik çəkmədən qladiatorlara qalib gələ biler.

Lakin Pompeyin zəfər təntənələri, qalibiyyətləri Sezarın gözünə yuxu getməyə qoymurdu, buna görə qladiatorlar müharibəsinə qarışmaqdan qəti surətdə boyun qaçırdı. Qladiatorlar müharibəsi Afrikada Marian Domitsi və Yarba padşahu ilə gedən müharibədən asan deyildi (elə həmin Afrika müharibəsi üçün Qney Pompey zəfər təntənəsi ilə qarışlanmışdı); ancaq bu müharibə bir cəhətdən pis idi: qladiatorlar müharibəsində qalib gələn sərkərdə zəfər təntənəsi ilə, hətta heç gurultulu alqışlarla da qarşılanmayacaqdı, çünki Roma qüruru mənfur qladiatorların – müharibə edən tərəf kimi şərəfli bir ada layıq görülməsinə razı olmazdı.

Əger mən müharibə etməyi öz üzərimə götürsəm, onda elə bir müharibəyə girişərəm ki, qalibiyyət qazanmış olsam, zəfər təntənəsi ilə qarışlanmağa ümid edə bilim, bu da mənə konsul rütbəsinə qalxmaga kömək edər.

Sezar dostlarına belə cavab verdi. Təklifi rədd edərkən, bəlkə də, onun qəlbində gizli saxladığı başqa bir səbəb vardı. Sezar qartal baxışları ilə bu zaman Roma respublikasını zəiflədən bütün yaraları gördü, bunun keçmişdə olan səbəblərini bilirdi, gələcəkdə də nə kimi nəticələr verə biləcəyini düşünürdü. Bir şeyi o aydın göründü: silaha əl atan qladiatorlar, onlara qoşulan bədbəxt qullar, bayraqları altına keçən Samniyanın kasib naxırçıları üç yoxsul və mezlum sinifdir, Sezar məğrur, zülmkar oliqarxiya hakimiyyətini həmişəlik yixib məhv etmək üçün bu siniflərin qüvvəsindən və arzusundan istifadə etmək istəyir. O, başa düşürdü ki, bu bədbəxt adamların hüsnərəgbətini qazanmaq, özünü onların xilaskarı kimi göstərmək istəyirse, gərək onların qanı ilə özünü ləkələməsin. Buna görə seçki

günü Foruma Sezarın yerinə qar kimi ağ toqaya bürünmüş Mark Litsini Krass gəlib, Siciliya pretoru olmaq üçün öz namizədliyini irəli sürdü. Bunu ondan ən nüfuzlu senatorlar, onun saysız-hesabsız kliyentləri xahiş etmişdi; xüsusişlə Krassı bu rütbejə sövq edən, ona dinclik verməyən şöhrətpərəstliyi idi: dövlət və nüfuz cəhətdən Romanın birinci adamı sayılmaq Krassa azlıq edirdi: herbi şan-şöhrət arzusu ona əzab verirdi; – axı Pompey bir neçə ildir ki, belə şan-şöhrətə nail olmuşdu.

Mark Litsini Krassın qırxa yaxın yaşı olardı. Biz deməşdik ki, o əvvəl vətəndaş mühəribəsində, sonra da qiyamlar dövründə bir neçə il Sullanın başçılığı altında vuruşmuşdu; bu vuruşmalarda o, mətanətli, son dərəcə qoçaq, həm də çox ağıllı, tədbirli adam olduğunu, bundan başqa, çox bacarıqlı bir sərkərdə olacağını sübut etmişdi.

Krass pretor namizədliyi paltarında Foruma gələndə, camaat onu susmaq bilməyən sürekli alqışlarla qarşıladı; bununla da belə həyəcanlı, qorxulu vaxtda ona tamamilə bel bağladılarını, qələdiatorlara qarşı müvəffəqiyyətlə vuruşacağına böyük ümid bəslədiklərini göstərirdilər.

Nəhayət, sakinlik oldu. Xalq tribunu Lutsi Akvili Lennon söz alıb senata və camaata məsləhət gördü ki, Krassı yekdilliklə səs versinlər, çünkü belə ağır vaxtda Spartaka qarşı mühəribədə ondan yaxşı sərkərdə tapmaq olmaz. Sonra da, o, Krassı lazıminca hərbi qüvvə verilməsini əlavə etdi: elə bir qüvvə ki, Krass onunla üç ildən bəri davam edən bu biabırçı mühəribəni qurtara bilsin.

Həm Akvili ilə razılaşdı, Krass da yekdilliklə və gurultulu alqışlarla Siciliyanın pretoru seçildi. Krassı altı legion yığmağa və buna münasib yardımçı qoşun düzəltməyə, həm də Lentulun və Hellinin dağılımış legionlarını toplayıb təşkil etməyə ixtiyar verildi. Lentulla Hellinin legionlarından qalan adamlı dörd legion da düzəldə bilərdi. Bu qayda ilə Krassın altmışminlik qoşunu, iyirmi dörd min də yardımçı qüvvəsi olardı. Bu, seksən dörd mindən ibarət çox güclü ordu idi. Sulla, Mitridatla mühəribə edib İtaliyaya qayıtdıqdan sonra belə qüvvə görünməmişdi.

Krass seçildiyi günün sehəri fərman verdi: həmin fərmanla vətəndaşları silah götürüb Spartakla vuruşmağa çağırırdı. Bu hərbi səfərdə Sullanın və Marinin qocaman döyüşülləri iştirak etmək istərsə, onlara senatın xüsusi qərarı ilə böyük mükafatlar vəd edilirdi.

Senatın qərarı ilə Krassın fərmanı ümidişzliyə düşmüş Roma vətəndaşlarına ürək verdi. Adamların qəlbində döyüş hissi alovlandı, ən aristokrat ailələrin gəncləri arasında nəcib yarış başlandı: onlar Krassın yanınca gəlib, legionerlər siyahısına düşmələrini tələb edirdilər.

Krass fəvqəladə səyle ordusunu təşkil etməyə başladı. Romanın ən məşhur hərbi adamlarından, – onların ictimai vəziyyəti ilə hesablaşmadan, – kvestor və tribunlar seçib götürürdü. Belə ki, kvestor vəzifəsinə Publi Eli Skrof təyin etdi. Bu qocaman döyüşçü Tiburtin əkinçisi olub, on bir mühəribədə yüz otuz vuruşmada və hückumda iştirak etmişdi; bədənində iyirmi iki çapıq yeri vardı; ona çoxlu mükafat və çələng verilmişdi, lakin indi sakit həyat keçirirdi.

Krass özü Skrofun yanına gedib, qələdiatorların işini bitirmək üçün aparılan bu mühəribədə onun da iştirak etməsini xahiş elədi, bunu özünə əskiklik saymadı. Skrof Krassın gəlməsindən mütəəssir olub, onun qoşununda kvestorluğu məmmuniyyətlə boynuna götürdü. Skrof dinc həyatdan və Tiburtinin ürəkaçan təpələrindən ayrılib, Krassın ardınca Romaya getdi. Mark Litsini Krass pretor seçiləndən iki həftə sonra köhnə əsgərlərdən ibarət dörd legionla Romadan çıxb, eklər və umbrular torpağı sərhədində olan Otrikul şəhərinə səri yol aldı: bu legionları o, Romadan və qoşu mahallardan toplamışdı. Krassın köməkçilərindən biri – Avl Mummi, Ortikul tərəfdə iki legion əsgər, həm də yardımçı hissələr yığıb düzəltmişdi.

Romadan çıxanda bütün camaat Krassi fərəhlə alqışladı; hamı axışib geldi, onu, ordugahı olan Ratumen qapısından yola saldı. Bütün ictimai təbəqələrin vətəndaşları ona yaxşı yol arzu etdi, bundan başqa, heyvanların içalatı ilə fala baxan kahinlər dedi ki, allahların da inayəti Krassın üstündədir, allahlar ona və onun başladığı işə lütfkarlıq göstərir.

Birinci legionda minə yaxın seçmə döyüşüllərdən ibarət iki koqorta vardı: bunlar, adı əsgər kimi, Krassın ardınca getmək istəyən dövlətli və aristokrat ailələrə mənsub gənclər idi. Onların içərisində – Mark Portsi Katon, Tit Lukretsi Kar, Qay Longin Kassi, Sullanın oğlu Favst, Anni Milon, Korneli Lentul Krus, Publi Vatini, Kossini Rebil, Vibi Pansa, Martsi Senzorin, Norban Flakk, Qney Azini Pollion və konsullar ailəsindən olan, sonralar özləri də konsul

seçilən yüzlərcə başqa gənclər, həm də atlılar ailəsinə mənsub yüzlərlə cavanlar vardı.

Gənclərin qohum-əqrəbəsi, dostları, kliyentləri Krassın legionlarını Milvi körpüsünə qədər ötürdü. Burada qoşun Flamina yolundan Kassi yoluna keçib Bakkana sarı irəlilədi. Krass dörd gün yol getdikdən sonra Otrikula çatıb, ordugah qurdu, qoşununun təliminə başladı; o əmindi ki, Spartak birbaş Urmiyadan, ya pitsenlər mahalından gəlsə, Romanı bu yerdə qələbiatorlar hücumundan qorumaq olar.

Bir aya qədər Krass – Ortikulda, Spartak Arretidə durub hərbi əməliyyata girişmədi. Onlar ancaq döyüşə hazırlaşır, yeni plan qurur, yeni hərbi hiylələr düşünür, düşməni tora salmaq üçün yeni yollar axtarırdılar.

Spartak işə başlamaq vaxtinin gəlib çatdığını biliq, qaranlıq, tufanlı bir gecədə legionlarına, səssiz-səmirsiz çadırlarını yiğib, yola düşməyi əmr etdi. Ordugahda Mamilinin başçılığı altında yeddi minlik atlı dəstəsi saxladı, min atını da keşfiyyat üçün qabağa göndərdi. Tufandan istifadə edərək bütün geconı, ertəsi gün də axşama kimi yol gedib İquviyə çatdı, oradan Kamerin, Askul, Sulmon, Futsin gölü və Sublakveydən keçib Romanın üstünə getmək istəyirdi.

Arreti ətrafindakı ordugahda qalan atlılar qoyulan qayda üzrə keşfiyyati davam etdirir, altmış minlik orduya ərzaq ehtiyatı toplamaq üçün yaxında olan şəhərlərə gedir, tir-tir əsən əhalini inandırırdılar ki, qələbiatorların qoşunu hələ Arreti ətrafindadir. Spartak güman edirdi ki, bunu Krassa bildirərlər, bu qayda ilə onu azdırımış olar.

Bu zaman Spartak Apennin dağları boynuna dayanmadan irəliləyir, gündə iyirmi bez-otuz mil yol gedirdi; pitsenlər mahalını keçib, özünü Romaya yetirməye tələsirdi: Mark Krass, təsadüfən, Spartakın strateji planından xəbər tutmasa, frakiyalı heç gözlənilmədiyi halda qala divarına yaxınlaşacaqdı.

Krass düşmənin öz səngərlərindən kənara çıxmadığını arxayındı, lakin qələbiatorlar qoşunu üç gün idı ki, Arreti ətrafindan getmişdi; Krass düşmənə hücum edib, qəti bir döyüşlə müharibəni qalibiyyətlə qurtarmaq fikrində idi.

O, sürətli yürüşlə Ortikuldan yola düşdü, dörd gündən sonra qələbiatorların Arreti ətrafindakı ordugahına yaxınlaşdı; Krass uzaqgörən

adamdı, istəyirdi ki, qələbiatorlara Spartakın öz üsulu ilə qalib gəlsin. Mamili Roma qoşununun yaxınlaşdığını eşidib, baş rəhbərin əmrinə görə, gecə səssizcə, öz atlıları ilə ordugahdan çıxdı. Krassın keşfiyyatçıları səhər açılanda üşyançıların səngərlərinə lap yaxın gəlib, gördülər ki, Spartakın qoşunu ordugahdan getmişdir.

Krass bu xəbəri eşidəndə mat qaldı. Spartakın hansı yolla getdiyini bilmək üçün, Arretidən uzanan bütün yolları yoxlamaq üçün dərhal atlı dəstəsini göndərdi: otuz mil dairədə keşfiyyat aparmalarını onlara əmr etdi.

Az vaxtda ona məlum oldu ki, qələbiatorların atlıları Roma qoşununun yaxınlaşdığını bilib, İquvidən keçib Kamerinə sarı yola düşmüsələr. Ona başqa bir xəbər də getirmişdilər: Spartak da bir neçə gün əvvəl öz qoşunu ilə İquvidən keçib getmişdir: Krass uzaqgörən, görkəmli sərkərdə olduğundan Spartakın manevrinə qarşı əks bir manevr düşündü. Spartak Apennin silsiləsinin şərq yamacı ilə irəliləyirdi, Krass isə bu dağların qərb yamacı ilə hərəket edərək dərhal Romaya qayıtməyi qərara aldı. Bu qayda ilə Krass Spartakla müvazi gedirdi; onun yolu Spartakın yolundan xeyli qısa idi: Krass bir mənzil yol gedəndə Spartak üç mənzil getməli idi. Krass zaman və məkan məsələsində Spartakdan üstün olmaq istəyirdi, belə bir üstünlük onun üçün əlverişli idi: bundan əvvəl həmin üstünlük Spartakın əlində idi.

Romanın legionları beş gün tərifəlayiq bir səy ilə ağır yollar keçidkən sonra Reataya çatdı; Krass burada öz qoşununa bir gün dinclik verdi.

Spartak da çox sürətlə yol gedərək Futsin gölü yaxınlığındakı Kliternaya çatdı; lakin burada, bədbəxtlikdən, heç gözlənilməyən bir engel meydana çıxdı: Velin çayı daşmışdı. Bir neçə gün şiddetli yağış yağdığından çayı keçmək mümkün deyildi. Üzən körpü qayırməq üçün iki gün vaxt sərf olundu, bir günə də qoşun çaydan keçidi.

Krass həmişə onminlik atlı hissəsini keşfiyyat üçün ordugahdan çox-çox qabağa göndərirdi. Onlar Spartakın Kliternaya yaxınlaşdığını Krassa xəbər verdilər. Krass, Avl Mumiyə – iki legion və altı min də yardımçı qoşun götürüb, Reata yanında Velin çayını keçməsini, sürətlə çayın sol sahilini ilə Alfabutselə irəliləməsini, orada

çayın sağ sahilinə keçib Kliternaya qədər getməsini əmr etdi, lakin Spartakla döyüşə girişməməsini, o özünü yetirib Spartaka arxadan hücum edənə qədər geri çəkilməsini qəti tapşırıdı.

Krassın köməkçisi olan Mummi verilən əmri düzgün yerinə yetirdi. ERTəsi gün, sahər açılanda Alfabutselə çatdı, lakin burada ordugah qura bilmədi, çünki Spartak həmin yerə yaxınlaşırıdı.

Əsgərləri bərk yorulsada, Mummi onları Apennin dərəsindən keçirib Sublakvey tərəfə apardı, orada, dağın sıldırıım qayalı döşündə çox möhkəm yer tutdu, fikri də ertəsi gün buradan getmək idi.

Lakin tribunlar onu dile tutub dedilər ki, indi düşmən qabağından geri çəkilmək vaxtı deyil, taleyin göndərdiyi bu gözəl fürsətdən istifadə etmək, Spartakın qoşununa Krassın köməyi olmadan qalib gelmək lazımdır, çünki Spartakın qoşunu sayca çox olsa da, bu dar dərələrdə ondan lazımlıca istifadə edə bilməyəcək. Tribunlar Mummini inandırırdı ki, bu möhkəm yerdə Spartaki gözləmək lazımdır; ona öz legionları adından böyük zəfər qazanacağına söz verirdilər.

Qalibiyət ümidi Mumminin cəlb etdi, qələbə əcalacağına qəti inandı. ERTəsi gün Spartak yaxınlaşanda Mummi döyüşə girdi. Spartak gördü ki, belə yerdə onun on dörd legionu öz üstünlüklerindən istifadə edə bilməyəcək; buna görə on üçüncü və on dördüncü legionları düşmənle vuruşarkən, bütün legionların yüngül silahlı əsgərlərindən və sapandçılarından bir korpus təşkil etdi, ətrafdakı dağların başına qalxıb, arxa tərəfdən romalıların üstünə iri daş atmalarını, onları oxa tutmalarını əmr etdi.

Yüngül silahlı qladiator hissələri Spartakın əmrini çox sürətlə yerinə yetirdi. Hər iki təref eyni mətanətlə vuruşurdu. Döyüş başlanğıcından üç saat sonra romalılar birdən gördü ki, bütün ətraf təpələr düşmənin yüngül silahlı əsgərləri və sapandçıları ilə dolmuşdur, – buna çox təəccüb etdilər, bu təəccüb qorxuya da oxşayırdı. Onların üstünə yağış kimi daş və ox yağırdı. Sonra da qladiatorlar dağlardan enib, düşmənin arxasına və cinahlarına keçməyə başladılar. Romalılar bunu görüb qaçmağa üz qoydular: yaxşı qaçmaq üçün yol uzunu silahlarını, qalxanlarını, bütün dəmir geyimlərini atrıldılar.

Bele olduqda indiyə kimi romalılarla vuruşan iki legion, qayalar- dan enən yüngül silahlı piyada qoşun sürətlə düşmən üstünə atıldılar; döyüş qanlı bir qırğına çevrildi: yeddi mindən artıq romalı öldürüldü.

## İyirminci fəsil

### QARQAN DAĞI ƏTRAFINDA VURUŞMADAN KRIKSİN DƏFNİNƏ QƏDƏR

Sublakvey yaxınlığında baş verən vuruşma romalıların məğlubiyəti ilə nəticələndi. Krass da bu tələfatın yerini doldurmağa müvəffəq olmadı, lakin Spartak əldə etdiyi qalibiyətdən lazımlıca istifadə edə bilmədi. O, Velin çayı sahillərində kəşfiyyat aparılmasını Mamiliyə tapşırılmışdı. Mamili xəbər getirdi ki, Krassın əsas qüvvələri elə həmin gün çayı keçmişdir. Spartak da bundan belə nəticə çıxartdı: Krass arxada ikən Romanın üstüne getmək mümkün deyil. Buna görə döyüş gününün axşamı Sublakveydən çıxdı, Liris çayının mənbəyindən keçib Kampanyaya sarı irəlilədi. Krass isə həmin günün axşamı, qladiatorlar Sublakveyi tərk edəndən sonra yola düşdü, çünki köməkçisi Mumminin möglubiyyət xəbəri ona ertəsi gün çatmışdı.

Mumminin, xüsusilə onun legionlarının hərəkəti pretor Krassi çox acıqlandırdı, çünki döyüsdən qaçan legionlar Romanın lap qala divarlarına gəlib çatdılar. Yeni möglubiyyət xəbərini camaat eşidəndə şəhərə yaman çaxnaşma düşdü. Krassın çaparları Romaya gəlib, adamları başa saldı ki, Sublakvey ətrafindəki vuruşmanın elə bir əhəmiyyəti yoxdur, bundan qorxmaq lazımdır. Ancaq bu məlumatdan sonra camaat sakit oldu. Çaparla senata da məsələnin nə yerdə olduğunu danışdırı, həm də təklif etdilər ki, Mumminin legionlarından qaçan əsgərləri dərhal Krassın ordugahına göndərsinlər.

Qaçan əsgərlər bir neçə gündən sonra ordugaha qayıtdılar. Onların necə düşkün halda olduqlarını, utanıb xəcalət çəkdiklərini təsəvvür etmək asandır.

Krass bütün qoşununu pretor meydanına yığıb, dördbucaq şəklinde düzdü, Mumminin legionlarından qaçan silahsız, rüsvay edilmiş, məyus olmuş əsgərləri də ortaya topladı. Krass gözəl danışlığı bacarırdı. Natiqlik bələğəti ilə qaçan əsgərləri qorxaqlıq üstündə bərk danladı, dedi ki, siz qorxaq arvad yığını kimi özünüzü biabır etdiniz, silahlarınızı atıb qaçdimiz, lakin həmin silahla əedadınız daha çətin hallarda bütün dünyani fəth etmişdir. Sonra tələb etdi ki, siz gərək belə axmaqcasına qorxudan əl çəkəsiniz: bu qorxu üzündən üç ildir ki, qladiator sürüləri, mənfur qullar sərbəst halda bütün İtaliyanı

ayaqlayırlar. Onlar Roma legionlarının qorxaqlığı karşısında qüvvətli, şücaətlə görünürler, amma əslində nə qüvvətli, nə də şücaətlidirlər. Roma legionları bir zamanlar yenilməz qüdrəti ilə şöhrət qazanmışlar, lakin indi bütün dünya karşısında gülünc vəziyyətə düşmüşlər.

Krass bunu da dedi ki, mən daha legionların belə rüsvayçılıqla qaçmasına dözməyəcəyəm: indi daha şanlı işlərin, parlaq qalibiyyyətlərin vaxtı gəlib çatmışdır. Əgər bunun üçün sizin qürurunuz, izzəti-nəfsiniz, romalı adını daşınmaq şərəfiniz kifayət deyilsə, onda mən qalibiyyyəti dəmir intizamla, ən ağır cəza qarşısında törənən nicatverici qorxu ilə əldə edəcəyəm.

Krass sözünün axırında dedi:

— Mən yenə də detsimatsı<sup>1</sup> cəzası qoyacağam. Bizim ecdadlarımız çox nadir hallarda bu cəzaya əl atmışdır. Detsimatsı cəzasını ilk dəfə detsemvir Appi Klavdi Roma tarixinin üç yüz dördüncü ilində öz legionlarında yerinə yetirmişdir. Təxminən iki əsrdir ki, bu tədbirə əl atmaq üçün elə bir acinacaqlı hadisə olmamışdır. Lakin görürəm ki, siz ancaq düşmən qabağından qaçmağı bilirsınız, özü də necə düşmən qabağından, hələ silahınızı da biabırçı halda atıb qaçırsınız. Buna görə mən, Razılıq allahlarına and içirəm, bu gündən həmin cəzani sizin üzərinizdə yerinə yetirəcəyəm: burada, bütün legionların qabağında duran, tutduqları biabırçı işin bütün ağırlığını hiss edən on min qorxaqla belə rəftar edəcəyəm. Bir onlara baxın: rəngləri qaçmış, xəcalətdən başlarını aşağı dikmişlər, gözlərindən yaş axır, peşman olmuşlar, ancaq bu peşmançılıq daha fayda verməz.

Ən hörmətli tribunlar və patrisilər (belələri ordugahda çox idi) nə qədər xahiş etdilərsə, Krassın ürəyi yumşalmadı, amansız qərarından dönmədi, axşama kimi qərarın yerinə yetirilməsini əmr etdi. Püşk atıldılar, ugursuz tale tərəfindən müəyyən edilmiş əsgər — on nəfərdən biri liktorlara verildi: liktorlar əsgəri əvvəl qamçı ilə döydülər, sonra da əsgərin boynu vuruldu.

Yoldaşlarının qaçmasında heç bir təqsiri olmayan, şücaətlə vuruşan döyüşçülər də bəzən bu dəhşətli cəzanın qurbanı olurdular. Cəza, ordugahdakı əsgərlərə çox pis təsir bağışladı və böyük məyusluğa səbəb oldu. Bir neçə saatda doqquz yüz admanın boynu vuruldu. Bu dəhşətli cəza tətbiq edilərkən dörd-beş dəfə çox ağır hadisə baş-

verdi. Başqalarının qorxaqlığı üzündə Mumminin beş-altı igid legioneri də cəzalandı: onların Sublakvey ətrafında necə şücaət göstərdiyini hamı bildirdi. Hamı onların müsibətinə ağlayırdı. Lakin bu beş-altı igidin içində ən çox iyirmi yaşı bir oğlanın halına yanırdılar. Onun adı Emili Qlabrion idi: o, vuruşmanın son dəqiqələrinə kimi qladiatorların hücumu qabağında şücaətlə dayanıb durmuşdu. İki dəfə yaranmışdı, lakin yerində tərpənməmişdi. Nəhayət, hamı qaçmağa üz qoyanda bu axın, bir sel kimi yaralı döyüşçünü də alıb döyüş meydandan uzaqlara aparmışdı. Bunu hamı bildirdi, hamı bunu ucadan söyləyərək təsdiq edirdi, lakin amansız tale onu yaxalamışdı: püşk ona düşmüştü, o ölməli idi.

İgid oğlan pretor Krassın qabağına gələndə hamı hönkür-hönkür ağlayırdı. Onun rəngi meyit kimi ağarmışdı, lakin özü tamamilə sakitdi, mətanəti enməmişdi: bu — Mutsi Stsevolaya<sup>1</sup>, Yuni Bruta<sup>2</sup> layiq bir sakitlik və mətanətdi. Emili Qlabrion ucadan dedi:

— Sənin yerinə yetirdiyin detsimatsı cəzası respublikanın xoşbəxtliyi üçün faydalıdır, həm də çox lazımdır, bundan başqa, ədalətlə tədbirdir. Son vuruşmada bizim iki legionumuz biabırçı hərəkətləri ilə bu cəzaya layiqdirlər. Tale mənə yar olmadı: mən də ölməliyəm. Mark Krass, mənim silah yoldaşlarımın bildiyi kimi, sən də bilirsən ki, mən qorxaq olmamışam, romalılara xas olan şücaətlə, mərdliklə vuruşmuşam. Mən yaralansam da, — o sol qolunu və paltarı altından döşünə bağlanan qanlı sarğını göstərdi, — düşmənin şiddətli hücumu qabağında dayanıb durmuşam. Əgər mənim igidliyimi qəbul edirsənə, onda səndən bir mərhəmət göstərməni xahiş edirəm: qoy liktorların çubuqları mənə toxunmasın, qoy ancaq mənim boynumu vursunlar.

<sup>1</sup> Mutsi Kord Stsevola — Porsena ilə gedən müharibədə (c.e. 509-cu ildə) Mutsi Kord adlı cavan bir romalı Porsenani öldürmək istəyir. Düşmənin ordugahına girir. Ancaq padşah Porsenani öldürmək əvozino, onun yanında oturan katibini öldürür. Mutsini tuturlar. Padşah ondan yoldaşlarının adını soruşur, deməsə, ağır cəza verəcəyini söyləyir. Lakin Mutsi özü sağ əlini oda uzadır, oli yandıraqca heç səsini do çıxarırmır. Rəvayətə görə, Mutsinin mərdliyi Porsenani romalılarla sülh bağlamağa vadardır. Mutsi Korda bu fədakarlığına görə "Stsevola", yəni "solaxay" ləqəbi verilir.

<sup>2</sup> Lutsi Yuni Brut — romalıların zülmkar padşahı olan Lovğa Tarkvinini yıxmağa çağırır. E.e. 509-cu ildə Brut ilk konsul seçilir; o, padşahlıq hakimiyyətini bərpa etmək istəyən patrisi cavanlarının sui-qəsdinin üstünü açır, bu mosolədə iştirak edən öz oğlanlarını öldürtdür.

<sup>1</sup> Detsimatsı — hər on əsgərdən birinə düşən cəza

Krassın bənizi ağarmışdı, o çox kədərli idi, ətrafına yiğişanlar ağlayırdı. Cavan oğlanın sözüne o, belə cavab verdi:

– Şücaetli Emili Qlabrion, sənin xahişini yerinə yetirməyə razı-yam. Ancaq çox təəssüf ki, əcdadlarınızın amansız qanunu sənin sağ qalmağını mənə qadağan edir, lakin sən sağ qalmağa layiqsən...

– Döyüş meydanında düşmən əli ilə ölmək, ya pretoridə liktorun baltası ilə boynu vurulmaq bir şeydir, ona görə ki, mən canımı vətən yolunda qoymuşam. Burada hamı bilir ki, mən qorxaq olmamışam, bunu Romada anam da biləcək, senat da biləcək, Roma xalqı da biləcək, – mən buna sevinirəm... Mən ki öz şərəfimi qorumuşam – ölüm mənim üçün dəhşətli deyil.

Mumminin qosunundan bir əsgər sıradan qabağa çıxıbçıçırdı:

– Qəhrəman gənc, sən ölməyəcəksən! – O, Krassın qabağına yüyürüb, göz yaşı tökə-tökə, həyecandan titrəyən bir səslə ucadan dedi:

– Şanlı-şövkətli Krass, mən – Valeri Attalam, Roma vətəndaşı-yam, üçüncü legionun üçüncü koqortasının əsgəriyəm, Sublakvey ətrafında vuruşan, məglub olan legionlardanam. Mən bu igid gəncin yanında idim, mən gördüm ki, bizim hamımız qaçmağa üz qoyanda, bu yaralansa da, yənə düşmənə zərbə endirirdi, o istəməsə də, qaçan əsgərlərin axını onu sürükleyib apardı. Liktorun baltası qaçan on əsgərdən birinin boynunu vurmalıdır, qoy o mənim boynumu vursun, axı qaçan mənəm, o deyil. Romanı himayə edən bütün allahlara and içirəm, o qocaman, həqiqi bir romalı kimi vuruşurdu.

Döyüsdə vahiməyə düşüb qaçan, lakin indi belə alicənablıq göstərən əsgərin hərəkəti ümumi həyecanı daha da artırdı. Attal ilə Qlabrionun öz ölümünü tələb etməsi nə qədər təsirli olsa da, Krass dediyindən dönmədi: Qlabrion liktorlara verildi.

Detsimatsi cəzası verilən hər iki legionun ah-zarı daha ucadan eşidilməyə başladı. O biri legionların da minlərlə əsgəri bu hadisə-dən çox qəmgin olduqlarını bildirdi, onların gözü yaş ilə dolmuşdu. Belə olduqda Qlabrion öz silahdaşlarına üzünü tutub dedi:

– Əgər siz mənim ölümümü haqsız ölüm hesab edirsizsə, mənim başıma gələn müsibət ürəyinizi yandırırsa, əgər siz istəyirsinizsə mənim ruhum şad olsun, elisinin sakitliyində təselli tapsın, xoş ümidiylə qanadlansın, – onda Razılıq allahlarına and için ki, biz ölücəyik, amma mənfur qladiatorların qabağından qaçmayacağıq.

– And içirik!.. And içirik!..

Sanki qulaqbatarıcı göy gurultusu qopdu: altmış min adam bir ağızdan bağırıldı:

– Allahların adına and içirik!

Bəxtsiz cavan həyecanla dedi:

– Qoy böyük allahlar Romanı öz pənahında saxlaşın! Mən xoşbəxt bir adam kimi ölürem!

Qlabrion bunu deyib boynunu liktorun baltasının altına tutdu; liktor cəld və sərrast zərbə ilə onun boynunu vurdub; gəncin sarışın, qıvrım saçlı başı yere düşüb qanı axa-axa diyirləndi: hamının qəlbindən dəhşət və təəssüf dolu bir fəryad qopdu.

Mark Krass gözlərindən axan yaşı gizlətmək üçün üzünü yanaçevirdi.

Cəza tədbiri qurtarandan sonra Mark Krass Sublakvey ətrafindakı döyüsdən qaçan əsgərləri yenə silahlandırdı, onlara qısaca nəsihət verib dedi ki, mən sizin bir daha düşmən qabağından qaçmayacağınızə əminəm.

Sonra da doqquz yüz nəfər boynu vurulan əsgərin basdırılmasını emr etdi. Ertəsi gün legionlarını ordugahdan qaldırıb Spartakın ardınca getdi. Spartak yəqin etdi ki, Romanın üstünə getmək daha mümkün deyil; sürətli yürüşlə Kampanyanı və Siciliyanı keçib, öz legionlarını yenə Apuliyaya apardı: o istəyirdi ki, Krassi Romanan uzaqlaşdırınsın, Roma Krassa tez-tez kömək göndərə bilməsin. Fikri də Krassın legionlarını darmadağın etdiğindən sonra Tibr çayına sarı irəliləmək idi.

Spartak çox tez hərəkət edirdi; Krassın da legionları ondan yavaş getmirdi: detsimatsi cəzasından sonra onun qosunu bütün çətinliklərə səbr ilə dözür, yeni vuruşma gözleyirdilər.

Krass on beş gündən sonra özünü Davnidə qladiatorlara yetirdi. Sipont yaxınlığında ordugah qurdu, Krass bura qladiatorları dənizə sıxışdırmaq məqsədi ilə gəlmişdi, buna görə ordugah qurmaq üçün Arpi ilə Sipont arasında yer seçdi. Burada Spartakla vuruşmaq üçün əlverişli vaxt gözləyirdi.

Qoşunlar üç gün idi bir-birinin qabağında dayanmışdı. Gecənin ən sakit vaxtı idi, romalıların ordugahında hamı yatmışdı, Krassın kontubernalı çadırı girib onu yuxudan oyatdı, dedi ki, qladiatorların yanından bir çapar gəlməsidir, deyir ki, çox mühüm iş üçün pretorla danışmaq istəyir.

Krass cəld yerindən qalxdı; o hər şeydə təmkinli, özünü saxlayan adamdı, yuxuya da çox az vaxt sərf edərdi. Kontubernalı əmr etdi ki, qladiatoru bura gətir.

Çapar balaca boylu bir əsgərdi; çox gözəl hərbi geyimi, başında isə dəmir üzlüyü salınmış dəbilqəsi vardı. Qabağında Krassı gör-dükdə dəmir üzlüyünü qaldırıldı. Krass onun solğun, qadınlara xas olan sıfətini gördü.

Bu – Evtibida idi; öz silah yoldaşlarını satmaq üçün Krassın yanına gəlmişdi.

Evtibida istehzalı bir təbəssümlə dedi:

– Mark Litsini Krass, məni tanımadın?

Krass rabitəsiz sözlər deyə-deye mızıldandı:

– Hə... doğrudur... üzün mənə tanış gəlir...hə... – O öz hafızəsini arasdırır, onun adını xatırlamağa, surətini xəyalında canlandırmağa çalışırı. – Sən axı oğlan deyilsən, and olsun qüdrətli allahlara, sən qadınsan! Bu mümkün mü? And olsun Eritsina Venerasına!.. Sən?..

– Evtibidanın öpüşlərini nə tez yaddan çıxardın?.. Heç bir kişi bu öpüşləri yaddan çıxara bilmir...

Mark Krass heyvətlə ucadan dedi:

– Evtibida! And olsun Yupiterin ildirimlərinə! Evtibida!.. Sən buradasan? Haradan gəldin? Belə bir vaxtda? Özü də belə hərbi geyimdə?..

Birdən Krass geri çəkildi, əllərini döşündə çarpazlayıb gözlerini şübhə ilə Evtibidaya zillədi: onun boz-sarı sönük gözləri birdən canlanmış, alovlanmışdı.

Sərt dedi:

– Məni tora salmağa gəlmisənsə, bu başdan xəbərdarlıq edirəm: yanılsan! Mən nə Klodiyəm, nə Varini, nə də Anfidı Oretsem...

Yunan qızı Krassa cəld və kinli nəzər salıb, istehza ilə, həm də dikbaşılıqla dedi:

– Zavalı Mark Krass, bu sənin heç də onlar kimi axmaq bir vəziyyətə düşməyinə mane olmur. – Bir az susduqdan sonra əlavə etdi: – Sən ən dövlətli romalısan, amma heç də ən ağıllı bir romalı deyilsən!

– Sən nə isteyirsən?.. Fikrin nədir?.. Tez ol söylə!

Evtibida azca susdu, başını yırğalaya-yırğalaya, istehzalı təbəssümlə Roma pretoruna diqqətlə baxıb dedi:

– And olsun Olimp Yupiterinin şan-şöhrətinə, sənə qalibiyyət getirmişəm,ancaq heç düşünmürdüm ki, belə qəbul olunacağım! İndi gəl insanlara yaxşılıq elə!.. And olsun allahlara, onlar sənə yaman təşəkkür edəcəklər!..

Krass yenə də Evtibidaya şübhə ilə baxaraq, səbirsizliklə dedi:

– Niyə geldiyini deyəcəksən, ya yox?

Evtibida Spartaka olan odlu nifrətinin səbəbini gözəl ifadələrlə və həyecanla danışdı; on min qladiatorun necə darmadağın edildiyini, bu hadisədən sonra, intiqam ilahələrinin mərhəməti sayəsində, qladiatorlar arasında şanlı döyüşü kimi şöhrət qazandığını, indi onun hədsiz etimada malik olduğunu da söylədi. Sözünün axırında dedi ki, indi mən əldə etdiyim bu etibardan və Kriksin kontubernalı olmayımdan istifadə etmək isteyirəm; isteyirəm ki, romalılar iki hissəyə bölünmüş qladiatorlar qoşununa ayrılıqda hücum eləsin, bununla da romalılara qəti və parlaq qələbə çalmağa imkan verim.

Kriks Evtibidaya çox diqqətlə qulaq asdı; gözlerini ona zilleyib durmuşdu, danışığının doğru olub-olmadığını bilmək isteyirdi. Evtibida sözünü qurtardıqdan sonra ağır-agır və sakitcə ona dedi:

– Bəlkə də bunların hamısı söz-söhbətdir, – hiylədən başqa bir şey deyil, sən məni Spartakin qurduğu tora salmaq isteyirsən? Hə? Gözəl Evtibida, bu sözün qabağında nə deyə bilərsən? Söylədiyin sözlərin və niyyətinin semimi olduğuna kim zəmanət verə bilər?

– Mən özüm. Mən öz həyatımı sənin əlinə verirəm: bu, sözlərimin doğruluğuna zəmanətdir.

Krass sanki bir şeyi düşünərək, azca susub dedi:

– Bəlkə, bu özü də hərbi hiyəfdir?.. Bəlkə, sən öz həyatının qədərini bilmirsən, özünü o alçaq qulların qalibiyyəti uğrunda qurban verirəsən?

– Krass, and olsun sənin allahlarına, sən heç şeyə inanmırısan! Bu ağılsızlıqdır.

Siciliyanın pretoru ağır-agır dedi:

– Həddindən artıq inanmamaq həddindən artıq inanmaqdən yaxşıdır, elə deyilmi?

Evtibida cavab verməyib, Krassın üzünə baxdı: Evtibidanın gözlərində həm istehzaya, həm də gizlin bir şeyi öyrənməyə bənzər ifadə vardi. O azca susduqdan sonra dedi:

– Kim bilir?! Bəlkə də, sən haqlısan. Mark Krass, hər necə olsa, qulaq as mənə, gör nə deyirəm. Bayaq dedim ki, Spartak da, Kriks də, qladiatorların başqa rəhbərləri də mənə tamam inanır. Sənin Arpiyə gəlməyinlə o məlun frakiyalının sənin əleyhinə nələr düşündüyünü mən bilirəm.

Krass bir az ciddi, bir az da istehza ilə soruşdu?

– Doğru deyirsən? O mənim əleyhimə nələr düşünür? Qulaq asaq da...

– Sabah günün günorta çağında qladiatorların səkkiz legionu, bir də süvari dəstəsi, hamısı da qırx mindən ibarət iki korpus, Qranikin və Artoriksin başçılığı ilə, Spartakın ümumi rəhbərliyi altında Sipontdan çıxıb Barlettaya hərəkət edəcəkdir, bunu çox geniş yayaçıqlar ki, bu xəbər sənə tez gedib çatsın. Kriks isə otuz minlik qoşunu ilə Siponta qalacaqdır; camaat arasında da söz yayacaqlar ki, guya Spartakla onun arasında çox böyük narazılıq vardır, buna görə, Spartakdan ayrılib burada qalmışdır. Spartakın getdiyi sənə məlum olanda sən, əlbəttə, Kriksə hücum edəcəksən, aranızda vuruşma başlanan kimi Spartak tez qayıdib arxadan sənə hücum edəcək, çünkü o, Sipontdan Barlettaya qədər olan yolun ətrafındakı meşələrdə gizlənmiş olacaq, bu qayda ilə sənin şanlı qoşunun darmadağın ediləcək.

Krass ucadan dedi:

– Ba-a! Onların planına bax!..

– Bəli.

– Yaxşı da, görək mən tora düşəcəyəmmi!

– Krass, inan mənə, bu xəbəri sənə yetirməsəydim, mütləq tora düşəcəkdir. Tora düşməmək deyil, daha böyük bir iş görmək istəyirsinmi? İstəyirsənmi ki, sənin üçün qurulan tora onlar özü düşsün? İstəyirsənmi ki, Kriksin otuzminlik qoşununu tamam məhv edib, sonra da Spartaka hücum edəsən: onda sənin Spartakın qoşunundan texminən iki qat artıq qüvvən olacaq!

– Yaxşı da, görüm! Bunun üçün mən nə etməliyəm?

– Səhər açılanda buradan çıx, Siponta hərəkət elə. Sən ora çatanda Spartak şəhərin on beş-iyirmi milliyində olacaq. O məndən sənin necə hərəkət etdiyini, bir də, sənin harada olduğunu, qurulan tora nə vaxt düşəcəyini soruşaçaq, çünkü bu məsul tapşırıq mənə etibar ediləcək, bu məlumatı Spartak məndən gözləyəcək. Mən də bu məlumatın əvəzində ona deyəcəyəm ki, sən heç ordugahdan qal-

maq fikrində olmamışan. Sonra Kriksin yanına qayıdib ona deyəcəyəm ki, Spartak sənin Qarqan dağına getməyini əmr etdi, dedi ki, düşmən sənin üstünə hücum eləsə, onda sən gücün yetdiyi qədər özünü qoruyasan. Kriks Sipontdan uzaqlaşıb, Qarqan dağına yaxınlaşanda sən ona hücum edərsən. Spartak Kriksin tehlükəyə düşdüyüni başqa bir yolla bilib, özünü onun kömeyinə yetirse də, o gələnə kimi sən Kriksin qoşununu darmadağın elərsən.

Krass təəccübə bu cinayətkar qadına qulaq asırdı: gör o hərbi əməliyyat planını necə məharetlə, necə gözüaçıqlıqla izah edirdi, – bəlkə, heç özü də belə plan qura bilməzdi.

Evtibidanın yanaqları keçirdiyi şiddetli həyecandan alısbı yanındı. Krass kurtizan qadına xeyli baxdı, sonra birdən dedi:

– And olsun Xilaskar Yupiterə, sən dəhşətli qadınsan!

Evtibida qızığın halda dedi:

– Kişiər məni belə eləyib! – Söz axtarılmış kimi bir az dayandı, sonra acı istehza ilə, lakin sakitcə əlavə etdi: – Bu barədə danışmaq lazımdır. Mənim planım və mənim tədbirim haqqında nə deyə bilərsən?

– Erebin ən qorxunc, ən dərin bucağında da bundan dəhşətli, bundan qanlı, bundan mükəmməl bir şey düşünə bilməzdilər! Ancaq yenə deyirəm: mən sənə inanmırıam, sənə arxayın deyiləm...

– Yaxşı da, qulaq as, gör nə deyirəm. Sabah günortadan iki-üç saat əvvəl ordugahdan çıx, qabaqcadan da ehtiyat üçün keşfiyyatçılarını göndər, Siponta sarı irəlilə, – bunda tehlükeli nə var ki? Elə tutaq ki, səni satmışam, bəd ayaqda Spartakın bütün qoşunu ilə qarşı-qarşıya gələcəksən. Sən özün onunla qəti vuruşmaya girişmək istərdinmi? Yenə elə tutaq ki, sənə yalan demişəm, yalnız Krikslə qarşılaşmaq əvəzinə, onunla bərabər Spartakla da üz-üzə gələcəksən, – bunda fəlakətli bir şey varmı?

Krass bir az fikirləşib dedi:

– Yaxşı... Sənə inanıram... daha doğrusu, inanmaq istəyirəm. Sənə vəd edirəm: planı ki sən belə məharetlə, belə ağıllı qurmusən, iş də düşündüyün kimi getsə, sənə böyük mükafatlar verəcəyəm; bundan başqa, senata, həm də Roma xalqına göstərdiyin bu mühüm xidmətlərini də senata bildirəcəyəm, senat sənə daha böyük hədiyyələr verəcək.

Yunan qızı Krassa qəzəb və nifrətlə baxıb həyecanla dedi:

— Sizin hədiyyələriniz mənim nəyimə lazımdır? Roma xalqı mənim nəyimə gərekdir? — Onun gözləri ədavətdən və hirdən parıldayırdı. — Mən nə Roma xalqı üçün, nə də sənin xatırın üçün bura gəlib, sənə qalibiyət yolunu göstərirəm, — mən bura intiqam üçün gəlmisəm! Mənfur düşmənin bədbəxtliyindən duyulan o ilahi, o böyük sevincin — intiqam sevincinin nə olduğunu sən anlaya bilərsənmi? Düşmənin göz yaşı, tökülen qan! Bunu görməkdən də böyük həzz olarmı, fərəh olarmı! Nə olur-olsun, təki mən məhv edilmiş qələbiyətlər arasında dizimi can verən Spartakın sinəsi üstünə qoyum, insan cəsədi ilə dolu olan çöldə Spartakın ölüm xırıltısını eşidim! Sənin hədiyyələrin mənim nəyimə gərekdir, senətin mükafatlarını neynirəm?

Kurtizan qadının rəngi ağarmışdı, gözləri alışib yanındı, dodaqları titrəyirdi. Bu sözləri o kobud, tutqun səslə dedi; bu sözlərdə nifrət və qan tökmək arzusu duyulurdu; onun üzü dəyişmişdi, siması dəhşətli idi. Krassda ona qarşı nifrət əmələ gəldi, bədəni gizildədi, sanki dəhşətli bir şey görmüşdü.

Krass müharibənin nəticəsi haqqında ciddi düşünərək, belə qərara gəldi: qalibiyət qazanmaq üçün nə kimi vasitələrdən istifadə etmək məsələsində vasvası olmaq lazım deyil. Evtibida atına minib, romalıların ordugahından səssizcə çıxdı, harın atını çapa-çapa qələbiyətlər ordugahına sarı getdi.

Səhər açılanda Krass ordugahdan qalxmağı əmr edib, qabağa beş min atlı göndərdi, onlara tapşırı ki, legionlardan üç mil kənarda, həm də çox ehtiyatla hərəkət etsinlər, gözlənilməyen bir təhlükəyə, ya düşmən pusqusuna rast gəlməmək üçün o yeri gözdən keçirsinlər.

Özü isə gün çıxandan sonra Siponta sarı yola dösdü. Yavaş-yavaş hərəkət edirdi: ya tora düşməkdən ehtiyat edir, ya da düşmənə rast gələ bilecəyini nəzərə alıb qoşunu yormaq istemirdi.

Spartak isə ordugahdan qalxıb, səkkiz legion və atlı dəstəsi ilə Barlettaya sarı irəlilədi. Kriks altı legionu ilə Sipontda qaldı. Sipont etrafına söz yayıldı ki, Spartakla Kriks arasında narazılıq və ixtilaf olduğu üçün üsyancılar qoşunu iki hissəyə bölünmüştür: onun bir hissəsi Arpi yaxınlığında ordugah quran Roma legionlarına hücum etmək fikrinə düşmüş, o biri hissəsi Beneventdən keçərək Romanın üstünə getməyi qərara almışdır.

Doğrudan da, belə bir söz ətrafa yayılmışdı. Roma qoşununun keşfiyyatçıları bu xəberi dərhal Krass yetirdilər.

Romalıların başçısı düşünərək öz-özünüə dedi: "Hələ ki, Evtibidən verdiyi məlumat düz çıxır. Yalan yoxdur. Bu yaxşı əlamətdir". Öslində də belə idi.

Ertesi gün gecə, Krassın qoşunu Qarqan dağının meşəli dərələrində, Sipontdan dörd mil kənarda, səssiz-səmirsiz pusquda durarək, Evtibida atını dördnala çapa-çapa Kriksin sözünü Spartaka yetirmək üçün Barlettaya gedirdi: o deməli idi ki, düşmən Arpidən çıxmış və təleyə düşmüştür, Spartak dərhal Siponta qayıtsın.

Spartak bütün legionları ilə Sipontdan Barlettaya gedən yolun etrafında, pöhrəlik içində gizlənmişdi. Yunan qızı onun yanına gəldi.

Spartak həyəcanla soruşdu:

— Hə, nə xəbər var?

— Krass Arpidən hələ çıxmamışdır, ancaq Siponta qədər öz keşfiyyatçılarını göndərmişdir. Bizim keşfiyyatçılar Kriksə xəbər vermişdir ki, Roma legionları heç qərargahdan çıxməq fikrində də deyil.

Spartak ucadan dedi:

— And olsun allahlara, bu Kriks mən güman etdiyimdən də ağıllıdır və biccirdir.

O bir az fikrə getdi, sonra Evtibidaya sarı dönüb dedi:

— Qayıt, Kriksə de ki, nə olur-olsun, ordugahdan tərpənməsin. Krass gəlib ona hücum eləsə, vuruşma başlanan kimi qoy mənim yanımı bir-birinin ardınca, hər on beş dəqiqədən bir, bir nəfər kontubernal göndərsin, məni vəziyyətdən xəbərdar eləsin: hər necə olsa, bu üç nəfərdən biri gəlib bura çıxar. Qəribədir. Mənə elə gəlir ki, Krassın bu əlverişli şəraitdən istifadə edib, Kriksə məni ayrıraqda darmadağın etməməsi özü bizim üçün pis əlamətdir.

Spartak bir neçə dəfə əlini alnına çəkdi, o sanki dərdli fikirlərini qovmaq istəyirdi. Sonra Evtibidən soruşdu:

— Bizim ordugahdan bura sən neçə saatə gəlmisən?

— İki saatdan az vaxtda.

— Dördnala çapa-çapa gəlmisən?

— Gör atım nə haldadır?

Spartak yenə fikrə getdi, sonra dedi:

— Geriyə də atını dördnala çap.

Evtibida Spartakla xudahafızlaşmış atını dördnala çapa-çapa Siponta sarı getdi.

Oraya gəlib Kriksə dedi, Spartak əmr etdi ki, Sipontdan Qarqan dağının ətəyinə getsin, orada möhkəm mövqe tutmağa çalışın.

Evtibida Kriksin ordugahına səhər açılanı iki saat qalmış çatmışdı. Kriksin əmri ilə legionlar ordugahdan qalxdı. Hələ gün çıxmışdan, səssiz-səmirsiz Qarqan dağına tərəf yola düşdü.

Dörd saatdan sonra bu hündür dağın ətəyinə çatdırılar. Oradan şəffaf Adriatik dənizinin geniş mənzərəsi açılırdı. Dənizin ləpələri üstündə sahil balıqçlarının yelkənlə qayıqları ağır-agır yırğalanırdı. Kriks Qarqan dağı silsiləsinin axırınca qolunda, dənizin lap yaxınlığında, yaxşı müdafiə olunan bir yerdə durub, ordugah qurmaq əmrinini verərkən, onun legionları birdən çıçırdı:

— Romalılar! Romalılar!

Bunlar Krassın legionları idi: Krass bura Kriksin qoşununa hücum etməyə gəlmışdı, Spartak isə Kriksdən yeddi saatlıq məsafədə idi.

Kriks bunu eşidəndə özünü itirmədi: cəsarətli sərkərdə mətanəti və sakitliyi ilə legionlarını ərazinin səthinə uyğun şəkildə nizama düzdü. Legionlardan dördü seyrək sıralarla düşmən qabağında durdu. Romalıların qarşısında mümkün qədər uzun bir döyüş xətti yaratmaq üçün bu xətti sağ tərəfdəki təpəyə qədər uzatdı, — bu təpəni ehtiyatda saxlanılan beşinci və altıncı legionlar qoruyurdu, bura gələndə ordugahı da həmin təpədə qurmaq istəyirdi. Cəbhənin sol cinahi insan ayağı deymeyən sildirim qayalara kimi uzanıb gedirdi, — dəniz bu qayaların dibində ləpələnərək xəzif-xəzif səslənirdi.

Çox keçmədi, romalıların altı legionu six sıralarla qələbiatorların üstünə hücum etdi. Vuruşanların vəhşi bağırıntıları, qalxanlara dəyən qılıncların qulaqbırıcı səsi bu hücrə, meşəli sahillərin əzəli səssizliyini pozurdu. Mağaralar, qayalar bu yerlərdə hələ heç eşidilməmiş dərdli-müsibətlə səsləri əks-sədalarla təkrar edirdi. Kriks öz sıralarını, Krass da öz sıralarını gəzir, qoşunlarına ürək verirdilər. Dəhşətli bir vuruşma gedirdi. Heç bir tərəf bir addım da geri çəkilmirdi: öldü var, döndü yox idi.

Romalılar six sıralarla irəlilədiyi üçün Kriksin sol cinahına hücum edilmirdi; buna görə dördüncü legionun üç mindən artıq əsgəri döyüşə hazır vəziyyətdə durub, vuruşmaya tamaşa edirdi, döyüşə girişməyi səbirsizliklə gözləyirdi. Legionun başçısı samnit Onatsi

bunu görüb, tez qabağa yeridi, "Sağa dön" əmrini verib bu üç min əsgəri romalıların sağ cinahına doğru apardı: qələbiatorlar sağ cinahın ən axırıncı legionuna şiddetli zərbə endirdi. Roma legionu həm öndən, həm cinahdan edilən bu zərbənin qabağında dayana bilmə-yərək, az vaxtda tamam pozuldu. Lakin bu ancaq qısa müddətli bir qalibiyət idi. Sağ cinahın başçısı kvestor Skrof atını mahmızlayaraq ehtiyatda duran Roma süvarisine tərəf getdi, süvari dəstəsinin komandanı Qney Kvintiyə əmr etdi ki, yeddi min athısı ilə qələbiatorların sol cinahına hücum eləsin. Onatsi romalıların sol tərəfindən arxasına keçmək istəmişdi, bu yaxşı bir fikir idisə də, qələbiatorların sol cinahını açıq və mühafizəsiz qoymuşdu. Kvinti əmri yerinə yetirməyə cumdu, çox keçmədi, Roma athıları qələbiatorların üçüncü və dördüncü legionlarına arxadan hücum etdi, nəticədə qələbiatorların sıraları pozuldu, vahiməyə düşdülər, dəhşətli qırğın başlandı.

Bu zaman Krass Kriksin sağ cinahı arxasına keçmək üçün iki legion və altı min sapandçı gönderdi: onlar təsvirə gəlməz süretlə və qızgınlıqla, qələbiatorların ehtiyat qüvvəsi duran təpənin arxasındaki zirvəyə qalxdılar; sonra da yarımdairə şəklində təpədən enərək, qələbiatorların beşinci və altıncı legionlarının üstünə cumdular. Lakin qələbiatorlar, şəraitin verdiyi imkan dairoində, sağ cinahı uzadıb yeni döyüş xətti düzəldtilər: indi onların vəziyyəti üçbucaq şəklini xatırladırdı; tutduqları iki döyüş mövqeyi — üçbucağın iki yan xəttini, dəniz — üçbucağın əsasını, təpə isə zirvəsini təşkil edirdi.

Burada da şiddetli vuruşma oldu.

Krass beşinci və altıncı legion başçılarının — Messembri ilə Livi Qrandeninin məharətlə manevr etdiyini görüb yəqin etdi ki, qələbiatorların sağ cinahını mühəsirəyə ala bilməyəcək, buna görə Onatsi-nin səhvindən Skrof məharətlə istifadə etdiyi kimi, o da istifadə etmək istədi: qalan athıları, həm də başqa iki legionunu buraya göndərdi, qələbiatorlara arxadan hücum etmək əmrini verdi.

Bu qayda ilə otuz min qələbiator səksən min romalıya qarşı vuruşmada qəhrəmanlıq möcüzələri göstərsə də, Kriksin bütün legionları üç qat artıq düşmən qüvvəsi ilə hər tərəfdən mühəsirəyə alınaraq, üç saatdan az vaxtda məhv edildi. Qələbiatorlar canlarını götürüb qaçmaq xəyalına da düşmənilər: heç görünməmiş igidliklə vuruşaraq, bu böyük ölüm meydanında şərəflə canlarını qoydular.

Kriks özünə xas olan qəhrəmanlıqla vuruşaraq, döyüşün lap sonuna qədər Spartakın köməyə gəlməsindən ümidiyi kəsmirdi. Lakin yoldaşlarından çoxunun tələf olduğunu görüb atını saxladı (bu onun bu gün mindiyi üçüncü at idi, ikisi altında öldürülmüşdü), qarşısında baş verən dəhşətli qırğına böyük bir ürek yanğısı ilə nəzər saldı, gözlərində odlu yaşı axdı, Spartakın gələcəyi tərəfə dönüb intizarla baxaraq, titrək səslə ucadan dedi:

— Ah, Spartak! — Onun səsində dostuna bəslədiyi böyük məhəbbət duyulurdu. — Sən nə bizə kömək etmək üçün, nə bizim intiqamımızı almaq üçün özünü vaxtında bura yetire bilməyəcəksən!.. Lakin otuz min mərd yoldaşının belə müsibət içində məhv olduğunu görəndə sənin ürəyin necə pərişan olacaq!..

Sol əlini qaldırib, qəti hərəkətlə göz yaşını sildi, üzünü kontubernalarına sarı çevirdi, — vuruşma başlananda Evtibida onların arasında yox idi, — sonra da sakit gur səslə dedi:

— Qardaşlar! İndi də biz ölücəyik!

Vuruşma zamanı öldürdüyü romalıların qanına bulaşmış qılincını qaldırdı, atını mahmızlayıb bir manipula düşmən əsgərinin üstünə cumdu: onlar hər yerindən yaralanmış, lakin hələ də müqavimət göstərən səkkiz ya on qələdiaroru araya alıb qılınclayırdı. Kriks qılincını havada oynadaraq, göy gurultusunu xatırladan bir səslə bağırdı:

— Ey igid romalılar, üçünüz bir adamın üstünə düşəndə siz həmişə qoçaqsınız: Özünüzü gözleyin! Ölməyə gəlirəm!

Krikslə dörd nəfər kontubernal romalılara qılinc zərbələri endirir, yerə yixir, atlarının təpiyi altında əzirdilər. Onlar səksən-doxsan nəfər olsa da, dolu kimi yağan bu dəhşətli zərbələrdən özlerini güclə qoruyurdular. Hətta Roma legionerlərinin — latinların sıraları bir qədər pozuldu da, onlar geri çekildilər. Lakin onların yoldaşları iki-iki, dörd-dörd, on-on köməyə gəlirdilər, bu beş nəfər cəsarətli adamı daha artıq araya alırdılar. Kriksin də, kontubernaların da atı düşmən qılinci ilə öldürülmüşdü; indi onlar piyada qalsalar da, heç eşidilməmiş bir qəhrəmanlıqla vuruşurdular. Romalılar onları qabaqdan da, yandan da, arxadan da qılınclayırdılar. Çox keçmədi, kontubernalar həlak oldular. Kriks də yixıldı: onun bütün bədənində qılinc yarasından sağ yer yox idi; o yixılonda döndü, qılincını, arxadan ona zərbə endirən romalının ürəyinə soxdı, lakin qılincını onun ürəyindən dartıb

çıxarmağa gücü çatmadı. Bu anda beş addımdan atılan ox Kriksin sinəsinə sancıldı, o yavaşca dedi:

— Spartak... qoy qalibiyyət sənə yar olsun... bir də...

Onun ağızı yumuldu. Bu zaman başqa legioner mizrağını Kriksin başdan-başa yaralanmış, qana bulaşmış sinəsinə sancaraqçığırdı:

— Hələlik möglubiyyətlə kifayətlən! ÖL!

Qoca legionerlərdən biri ucadan dedi:

— And olsun laralara və penatlara, mən nə qədər Sullanın başçılığı altında vuruşmuşam, hələ ömründə belə adama rast gəlməmişəm!..

O biri qocaman legioner əlavə etdi:

— Mari tevtonlarla, kimvrlər və vuruşanda mən belə qüvvəli, belə cəsarətli döyüşü görməmişəm.

Başqa bir legioner də Kriksin etrafına yiğin-yiğin tökülen Roma əsgərlərinin meyitini göstərib dedi:

— And olsun Marsa, yoxsa görmürsünüz? Bir bura baxın, gör o nə qədər bizim legionerlərimizi öldürmiş! Onun görüm ruhu Erebe getsin!

Qarqan dağı yanında üç saat davam edən vuruşma belə qurtardı: romalılardan on min adam tələf oldu, qələdiarorlardan otuz min qırıldı.

Onlardan ancaq səkkiz yüzü əsir alındı, bunun da çoxu yaralı idi. Krass əmr etdi ki, əsirləri yol boyunca çarmixa çəksinlər — romalılar bu yoldan gecə keçib getməli idi. Günortadan bir az sonra Krassın sərəncamı ilə legionerlərin toplaşması şeypuru çalındı, Krass öz meyitlərini yandırmaq əmrini verdi. Sonra buyruq verdi ki, ordugah qurmağa tələsməsinlər; gecə yarısından əvvəl yola düşmək üçün legionları və koqortaları hazırlamağı da tribunlara və senturionlara tapşırıdı.

Spartak bütün günü və gecəni Kriksin kontubernalını böyük təşviş içinde gözlədi: o, Roma qoşununun hərəkəti haqqında məlumat gətirməli idi, lakin heç kəs gəlmirdi. Səhər açılanda öz kontubernalarından ikisini, — hərəsinə yüz atlı verib, bir-birindən yarım saat sonra Siponta yola saldı, əmr etdi ki, həm romalılar, həm de Kriks haqqında tez məlumat gətirsinlər; xüsusilə bu ona görə lazımdır ki, legionlar ordugahdan çıxanda özləri ilə ancaq üçgünlük ərzaq götürmüştülər, sonra onlar yeməksiz qalacaqdılar.

Spartakın əvvəl gedən kontubernalı Siponta çatanda gördü ki, qələdiarorlar orada yoxdur, buna çox təəccüb etdi. Nə edəcəyini

bilmədi, ikinci kontubernalı gözləyib, onunla məsləhətləşmək qərərına gəldi. İkinci kontubernal gələndən sonra da nə edəcəklərini bilmədilər. Bir də gördülər ki, iki atlı, toz basmış, ağır-ağır nəfəs alan atlarını dördnala çapa-çapa ordugaha sarı gəlirlər; bunlar Kriksin kontubernalları idil: Kriks romalıları görən kimi onları Spartakin yanına göndərmişdi: Evtibidanın verdiyi məlumatə əsaslanaraq, Kriks güman edirmiş ki, Spartak çıxdan yola düşmüştür, Siponta gəlir, lakin o, Spartakin daha tez gəlməsini istəyirmiş.

Kontubernallar Evtibidanın xəyanət etdiyini, Kriksin də necə faciəli vəziyyətə düşdüyüünü anladılar: bunu biləndə onların nə hala düşdüyüünü təsəvvür etmək çətin deyil. Belə ağır vəziyyət qarşısında bircə yol qalırdı: atları gücləri yetdikcə çapılıb bu əhvalatı Spartaka xəbər vermək!

Belə də elədilər. Lakin onlar Spartakin qladiatorlarının pusquda durduğu yerə gelib çatanda, Qarqan dağı ətrafindakı vuruşma qurttardı.

Spartak bu alçaqcasına xəyanəti eşidəndə kətan kimi ağardı, bunun nəticəsi dərhal ona aydın oldu. O çıxıraq dedi:

— Ah, cəhənnəm allahları xatırına, yola düşün! Dərhal Siponta yola düşün!..

Ata minib Qraniki çağırıldı, hönkürtü duyulan bir səslə dedi:

— Səkkiz legionun hamisini süretli yürüşlə aparmağı sənə tapşırıram: qoy hamının ayaqları qanadlansın... Bu bizim üçün böyük bədbəxtlik günüdür... qoy hamının qəlbini almaz kimi möhkəm olsun... Kriks məhv olur!.. Qardaşlarımız min-min tələf olur... Mən onların köməyinə gedirəm... sizdən qabaq atlilarla çapa-çapa gedirəm... Sizin üçün müqəddəs olan hər şeyə and verirəm, uşun!

Bunu deyib, səkkiz min atlı ilə, atları dördnala çapa-çapa Siponta yola düşdü.

Atlılar saat yarımda ora çatdı: atlar yorulub əldən düşmüştü, köpükənlənmışdı. Spartak özünü Kriksin ordugahına yetirəndə orada yeddi-səkkiz nəfər qladiator gördü: onlar qana bulaşmışdı, güclə nəfəs alırlılar, bu qladiatorların qırğından xilas olması möcüzə kimi görünürdü.

Spartak nəfəsi tutula-tutula soruşdu:

— İntiqamçı Yupiter xatırına söyləyin, burada nə olmuşdur?  
— Bizi qırıldılar... məhv elədilər... bizim legionların ancaq adı qaldı...

Spartak ucadan dedi:

— Ah mənim bədbəxt qardaşlarım! — Əlleri ilə üzünü örtüb hönkür-hönkür ağladı.

Atlı dəstəsinin başçısı və kontubernallar Spartakin ətrafında sakitcə durmuşdular: bu nəcib qəlbin müqəddəs kədərini ürək ağrısı ilə duyurdular; möhkəm ruhlu, möhkəm bədənli rəhbərlərinin göz yaşını gördükdə, onların üzündə əks olunan şəşqinliq və təşviş daha da artdı.

Bu sükut xeyli davam etdi. Nəhayət, Spartakin yanında duran Mamili məhəbbət dolu və həyəcandan qırılan səslə dedi:

— Nəcib Spartak, özünə gəl... bədbəxtlikdə də möhkəm ol...

Spartak ümidsizlik içində çıçırdı:

— Ah, mənim Kriksim!.. Mənim yazıq Kriksim!.. — Mamilinin boyunu qucaqlayıb başını onun ciyninə qoyma, yenə hönkür-hönkür ağladı.

Bir neçə dəqiqə bu vəziyyətdə qaldı. Sonra göz yaşı ilə islanmış solğun üzünü qaldırıb əlinin dalı ilə gözünü sildi. Mamili ona dedi:

— Spartak, ər kişi olduğunu unutma! Biz gərək fikirləşək: qalan səkkiz legionu necə xilas etmək lazımdır?

Hə, düz deyirsen! Biz məhv olmaq təhlükəsi qarşısındayıq, bunun qabağını almaq lazımdır, elə etmək lazımdır ki, bu alçaq nifrətin cinyətkar xəyanəti bizim üçün çox da fəlakətli olmasın.

O fikrə daldı, yandan ordugahın ağac hasarı arasından görünən baş qapıya diqqətlə baxa-baxa xeyli susdu.

Nəhayət, özünə gəlib dedi:

— Qaçmaq lazımdır!.. Krass qanlı vuruşmada bizim qardaşlarımızı qırandan sonra, Qarqan dağından ancaq səkkiz ya da on saat sonra hərəkət edə biləcəkdir. Biz gərək bu vaxtdan istifadə edib vəziyyətimizi düzəldək.

Üzünü kontubernallardan birinə tutub əlavə etdi:

— Atını çap, uç, Qranikin yanına get, ona de ki, daha qabağa getməsin, öz legionları ilə birlikdə, gəldiyi yolla geri qayıtsın.

Kontubernal atını dördnala çapa-çapa gedən kimi Mamiliyə döndü:

— Minervidən və Venusidən keçib, gündə dağ yolu ilə otuz mil yol getsək, beş-altı gündən sonra Lukaniyaya<sup>1</sup> çatarıq. Orada başqa qullar da bizə qoşular. Əgər hələ də Krass ilə vuruşmağa gücümüz

<sup>1</sup> Lukaniyə – Cənubi İtaliyanın qərb sahilində bir mahal

çatmasa, bruttlar mahalına, oradan da Siciliyaya keçə bilərik. Siciliyada hələ tamam sönməyən qullar üşyanını alovlaşdırarıq.

Atlar çapa-çapa yol geldiklərindən yorulmuşdu, onları yarım saat dincə qoydular. Sonra Spartak atlılara geri qayıtmaq əmrini verdi: onlar Qarqan dağı yanında darmadağın edilən qladiatorilardan sağ qalan sekiz nəfər yaralını da aparmalı idi. Spartak oradan yarı yolda sağ qalan sekiz legionun yanına getdi.

Qraniki yanına çağırıb öz planını təklikdə ona danışdı. Qranik planı çox bəyəndi. Spartak planın yerinə yetirilməsini ona tapşırıdı, on iki saat müddətində, yolda dayanmadan, Herdoniyə getməsini Qranikə məsləhət gördü; özü isə üç yüz atlı ilə Qarqan dağına gedib Kriksin meyitini gətirəcəkdi.

Qranik bunun çox təhlükəli olduğunu söyləyib, Spartakı bu fikirdən dönderməyə çalışdı; dedi ki, sən bir adam kimi ölümündən qorxmaya bilersən, lakin bir rəhbər, böyük müqəddəs bir işin başçısı olduğundan özünü belə təhlükəyə atmağa ixtiyarın yoxdur.

Mən tələf olmaram, uzaqbaşı üç günə kimi özümü Apennin dağlarında sizə yetirərəm; buna arxayınam. Lap eley tələf olsam da, mənim mərd və igid Qranikim, zülmkarlara qarşı aparılan bu mühariəni mətanətlə, qüvvətlə davam etdirmək üçün sənin təcrübən də var, böyük əqlin də, nüfuzun da!

Qranik Spartakı nə qədər dilə tutdusa, Spartak fikrindən dönmədi. O özü ilə bir dəstə atlı götürüb, Qraniki və Artoriksi qucaqladı, Artoriksə şanlı Qranikin bütün əmrlərini sözsüz yerinə yetirməsini emr etdi, bacısı Mirtsə ilə vidalaşmadı, dostlarına tapşırıdı ki, ondan muğayat olsunlar, sonra da qəmgin halda, dinməz-söyləməz öz legionlarından ayrıldı. Legionlar da, onun əmrinə əməl edərək, Pretor yoluñdan çıxdı, çöllər və üzümlükler içərisindən keçib Herdoniyə səri getdilər.

Spartak Sipontun ərafına axşam çatdı. Düşmən qoşununun hərəkətindən məlumat almaq üçün Qarqan dağına sarı bir neçə mil məsafəyə bir dəstə atlı göndərdi. Aldığı məlumat ona rahatlıq verdi. Hamiya atdan düşüb, yol ətrafindakı meşəyə girməyi emr etdi, özü də atın cilovundan tutub qabağa getdi: bu yol Sipontdan gələrək, Qarqan dağına keçib dənizə çıxdı. Qalın meşədən keçmək üçün qılıncla kolları, ağac budaqlarını kəsmək lazımlı gəldi. Belə çətin yerdən yavaş-yavaş irəliləyərək, iki saatdan artıq yol gedib, kiçik bir talaya

çatdılar. Tala hər tərəfdən palid və küknar ağacları ilə əhatə olunmuşdu. Talada bir neçə odunçunun komasıvardı: onlar ilin çox hissəsini meşədə yaşayırdılar.

Spartakın birinci işi bu oldu ki, bütün odunçuları tutdurub qaravul altına qoydu: onlar qladiatoriların gəlməsini romahlara xəbər verə bilərdi. Sonra da odunçuları arxayın etdi ki, sizə heç bir ziyan yetirməyəcəyik. Düşmənin diqqətini cəlb etməsin deyə, odunçuların bütün tonqallarını söndürdü. Hamiya emr etdi ki, səs salmasınlar, hər gələn hənertiye fikir versinlər.

Hər şey Spartakın düşündüyü kimi də oldu. Bir az sonra Krass öz legionlarına ordugahdan qalxmağı, Siponta səri yola düşməyi emr etdi. Qladiatorilar gecənin soyuğundan tir-tir əsirdi, meşənin dərinliyində oturub Pretor yoluna diqqətlə qulaq asırdılar. Səhər təzəcə açılmışdı. Birdən piyada hissələrin ayaq səsi, at tappiltisi, min-min adamin danışığından əmələ gələn uğultu eşidildi. Roma legionları heç şeydən çəkinməyərək, yolla gedirdilər. Onlar özlərini qalib gəlmiş qoşun kimi hiss edirdilər, bilirdilər ki, düşmən qaçmışdır, qladiatoriların çox uzaqda olduqlarına arxayındılar.

Qladiatoriların xoşbəxtliyindən, romalılar qalibiyət sevinci ilə məst olduqları üçün, hay-küy sala-sala gedirdilər, yoxsa onlar düşmənin meşədə olduqlarını çox asanlıqla bilərdilər: meşədeki atlar Roma qoşunu atlarının yaxından keçdiklərini duyaraq bərkdən kişnəyirdi.

Qarqan dağı yaxınlığında qalib gələn romahların hərəkəti gün çıxandan sonra qurtardı. Nehayət, Spartak, ağır iztirab içinde, rəngi qaçmış halda, üç yüz atlısı ilə iki saatdan sonra döyüş meydanına çatdılar: həmin yer Qarqan dağı etəyindən başlayaraq dənizə qədər uzanırdı.

Bu dəhşətli mənzərəni görəndə Spartakın ürəyi sıxıldı, gözleri qaranlıq getirdi: göz işlədikcə bütün çöl otuz min qladiatoriun meyiti ilə dolu idi; hələ də tüstülenən böyük-böyük tonqallardan yanmış insan ətinin kəskin qoxusu gəlirdi, bu göstərirdi ki, həmin çöldə bir qədər əvvəl minlərlə Roma döyüşçüsünün meyiti varmış, yandırılan da onlar idi. Hələ bu yaxında insan həyatı qaynayan, indi isə amansız ölüm sükütu hökm sürən bu dərdli-müsibətli çöldə Spartakı dəhşət bir şübhə bürüdü: bu qədər insan ağır, şərefsziz həyat keçirse də, hər halda yaşayırdı, – onları həyatdan məhrum edib ölümün

ağuşuna atmağa onun haqqı vardımı? Buna onun ixtiyarı çatırdımı? O doğrumu iş görmüşdü?

Spartakın yoldaşları ağır fikirlərə dalaraq qəmgin-qəmgin düşüñərkən, amansız şübhələr onun qəlbini sanki məngənəyə alıb sıxırı, elə bil ki, o, bu şübhələrin təzyiqi altında boğulurdu.

Belə ağır düşüncələrdən xilas olmağa çalışaraq atını bərk məmizlayıb döyüş meydanı ilə sürdü, ta gəlib yiğin-yığın insan meyiti olan yerə çatdı, daha qabağa getmək mümkün deyildi. Atdan düşdü, atı yoldaşlarından birinə verib, süvari dəstəsinin yarısına əmr etdi ki, atdan düşüb onun ardınca gəlsinlər, qalan yüz əlli atlı döyüş meydanının kənarında durub atları qorunmalı idi. Spartak böyük iztirab içində bu müsibətli çöl ilə gedirdi: hər addımda dostlarının ölüm solğunluğu çökmüş, eybəcər şəklə düşmüş üzünü görür, gözləri yaşı ilə dolurdu.

Budur, zavallı Fessaloni! O gülərüz, alicənab epikürçü idi; yaralarından axan qızıl qana bulaşmış, böyrü üstə yixilib qalmışdı, qılıncını hələ də eli ilə bərk-bərk tuturdu.

Brezoviri çox çətinliklə tanıdı: onun sinəsində səkkiz, ya doqquz qılınc yarası vardı, başı at təpiyi altında əzilmişdi. Başqa bir yerdə Livi Qrandenin meyitinə rast gəldi: bu ığid samnit altıncı legionun başçısı idi, düşmən tərəfindən öldürülmüş legionerlərin altından güclə görünürdü. Sonra da Onatsının meyitini, bir az ondan kənarda üçüncü legionun başçısı Kasti gördü: o hələ sağ idi, bədəninin hər yerində qılınc yarası vardı, zəif səslə köməyə adam çağırırdı. Qladiotorlar onu qaldırib, bacardıqları kimi yaralarını bağladılar, əlləri üstə yüz əlli süvari olan yerə götirdilər. Yoldaşları ona əllərindən gələn köməyi elədilər.

Spartak böyük müsibət içində iki saat bu meyit dolu çölü gəzdi, nəhayət, Kriksin cəsədini tapdı: onun tamam qana bulaşmış bədəni parçalanmışdı, ancaq üzündə qılınc yarası yox idi; bədəni cansız olsa da, sağlığında ona xas olan nəciblik qıruru və ığidliyi yenə də üzündə duyulurdu. Spartak Kriksin meyitini görəndə ürəyi yenə dərddən və şəfqətdən sıxıldı, yerə yixilib dostunun üzünü öpməyə başladı, göz yaşı tökə-tökə, hönkür-hönkür ağlaya-ağlaya dedi:

— Mənim əziz dostum, sən ən alçaq xəyanətin qurbanı oldun! Kriks, sən məhv olanda mən sənin köməyinə gelə bilmədim, sən intiqamsız oldün, mənim sevimli, nəcib dostum, Kriks!

Şanlı qəhrəmanlıqla ölen qladiatorun əlini sinəsinə qoyub susdu. Birdən lənətlər yağdırmağa başladı, üzündə qəzəb alovlandı, gur səslə dedi:

— Mən burada, bu yerdə, sənin cansız cəsədinin üstündə – ulu allahlara, cəhənnəm tanrılarına, intiqam ilahələrinə, yeraltı Hekataya<sup>1</sup> and içirəm, sənin intiqamın yerdə qalmayacaq; mənim qardaşım, o alçaq, o satqın qadın ümmanların dərin girdabında, ya Tartarın<sup>2</sup> məcməhul dərinliklərində gizlənsə də, sənin qisasını ondan alacağam! And içirəm, qoy bütün allahlar mənim andıma şahid olsun: ruhunun sakit olması üçün tonqalının yanında üç yüz ən kübar, ən məşhur romalını qurban kəsəcəyəm!..

Spartak yerdən qalxdı; onun qan dolmuş gözlerindən odlu qəzəb saçılırdı; başını qaldırib əllərini göyə uzatdı. Sonra Kriksin cəsədini qolları üstünə aldı, əsgerleri ilə bərabər onu dəniz kənarına getirdi, silahdaşlarının köməyi ilə əynindəki qanlı paltarını, qılıncla doğranmış hərbi geyimini çıxartdı, bədənini dənizin dalgaları içində endirib yudu, dəmir paltarı üstündən geydiyi qara toqasını çıxarıb qladiatorun meyitini bükdü, o biri athiların gözlədiyi yere aparılmasını əmr etdi.

Kasta çox ağır vəziyyətdə olduğundan, onu sildirim dağ yolları ilə aparmaq mümkün deyildi, buna görə Spartak onu Sipont yaxınlığında bir patisi villasının təsərrüfat müdürüne tapşırırdı. Bu adam qladiotorlara bütün qəlbi ilə hüsn-rəğbət bəslədiyindən yaralıya yaxşı qulluq edəcəyinə söz verdi. Sonra Kriksin meyitini lazımlıca büküb at belinə qoydular. Spartak öz atına minərək, meyit qoyulan atın yedəyindən tutub aparırdı. Atlı dəstəsi Arpi və Herdoniə səri yola düşdü.

Arpiyə çatdıqda Spartak xəbər tutdu ki, Krass öz qoşunu ilə Kannaya tərəf getmişdir. Spartak o saat süretlə Herdoniə səri irəlli-lədi. Lakin Arpidən bir mil gedəndən sonra qarşısında dəhşətli bir mənzərə açıldı: yol boyunca qladiotorların ağaclarдан asılmış meyitlərini gördü, — bunlar Qarqan dağı yanındakı döyüşdə əsir düşmüş qladiotorlardı...

Spartakin rəngi ağardı, hirsindən üzünün ifadəsi dəyişdi, gözləri qəzəblə alışib yandı, bu yeni biabırçı qırğına durub baxdı: yol

<sup>1</sup> H e k a t a – yunan mifologiyasında ay ilahəsi; sonralar bütün sırılı və sehrişyələrin simvolu olmuşdur.

<sup>2</sup> T a r t a r – qədim yunanların etiqadınca, yeraltı dünyanın ən qaranlıq girdabı. Günahı olanlara burada əzab verirlərmiş.

qırğındakı hər ağacdən bir qladiatorun meyiti sallanırdı, – o bunu aydın gördü. Krass əsir aldığı səkkiz yüz qladiatorun hamisini boğazından asdırmışdı.

Spartak asılanlar içinde həmvətəni, mərd frakiyalı Messebrini də gördü: onun qana bulaşmış bədənində çoxlu qılınc yarası vardi. Spartak onu görəndə əlleri ilə üzünü örtdü, dişini dişinə qıcıyaraq, aslan nərlitisinə bənzər bir səslə inildədi. Bu dəhşətli mənzərəni görməmək üçün tez atını mahmızlayıb ucadan dedi:

– Hə, Mark Krass! Əsirləri boğazından asırsan? Afərin sənə, Mark Krass! Hərekət zamanı özünü artıq yüksək narahat eləmək istəmirsin?! Pah, and olsun allahlara, siz romalılar hərbi işin ustasıınız, sizdən çox şey öyrənmək olar, bunun hamisini öyrənmışəm... İndi də bunu öyrənərəm!.. Uzaqqorən Krass, mən də sənin əsir düşən legionerlərini boğazından asaram!

O bir az düşündü, sonra gur səslə dedi:

– Hə, deməli, romalılar biz qladiatorları qanun xaricində elan etmişlər!.. Deməli biz – vəhi heyvanıq, həşəratıq, kəsilən mal-qarayıq! Bizim üçün qanun yoxdur, çünkü biz insan deyilik! Yaxşıda, and olsun cəhənnəmin hər şeyi yaxıb-yandıran alovuna, qoy belə olsun! Biz qladiatorlar da romalıları qanun xaricində elan edərik, biz də onlarla murdar heyvan kimi rəftar edərik... Qoy belə olsun! Göz yaşına – göz yaşı, qana – qan, qırğına – qırğın!

Spartak bütün gecəni öz dəstəsi ilə atları çapa-çapa dik yoxuşlu cıqlıqlarla yol getdi, Herdoninin yanından keçərkən, qladiator legionlarının buradan keçdiyini bildi; Herdonidə dayanımayaraq Apuli Askuluна sarı yönəldi, gündüz, günorta vaxtı oraya çatdı: birbaşa on iki saat sürətlə yol getdiyindən atlar lap əldən düşmüştü.

Qladiatorlar Apuli Askulu ətrafında ordugah qurub qalmışdır: onlar baş rehbərlərini fərqli qarşıladılar.

Gecə yarısı qırx min qladiator ordugahdan qalxıb Minerviyə getdi. Buradaancaq dörd saat dincəlib Venusiyə sarı irəlilədilər: ağır və eziyyətli yoldan sonra bərk yorulmuşdular.

Ertəsi gün əsgərlər Spartakın əmri ilə, dünən axşamüstü şəhərin yaxınlığında, yaxşı müdafiə olunan təpə üstündə qurduqları ordugahdan qalxıb yola düşdülər. Spartak onları qarlı dağların başına apardı, dedi ki, Krassın əlinə düşüb məglubiyyətə uğramamaq üçün biz gərək burada soyuğa və eziyyətə dözək.

Bu zaman Roma sərkərdəsi sürətli yürüşlə Arpiyə gəldi, sonra Kanna və Kanuzidən keçərək özünü Rubaya yetirdi, – onun baş qərargahı burada idi. Dörd legion, yardımçı hissədən on min adam, beş min də at Andridə qoyub, kvestor Skrofun ixtiyarına verdi. Krassın planı üzrə, Skrof Venusiyə bir yolla, özü isə başqa yolla getməli idi. Sonra da əsgər yığmaq üçün Bariyə, Brundiziyyə və yaxında olan başqa şəhərlərə adam göndərdi. Yığılan əsgərlərdən heç olmasa bir legion düzəltmək, Qarqan dağı ətrafindək vuruşmada tələf olan on min legioneri əvəz etmək isteyirdi.

Krass senata yazdığı məktubunda qalibiyətdən bəhs edib, bunun əhəmiyyətini şırttdi. Senatı əmin etdi ki, qladiatorlar ruhdan düşmüş, Lukaniyaya sarı geri səkilirlər; onun fikri – Lukaniyada Spartakin qoşununu iki ordu ilə mühasirəyə alıb darmadağın etməkdir.

Spartak iki gün qoşununa dincəlik verdi, sonra atlıları düşmən haqqında məlumat toplamağa göndərdi. İki gün də keçdi. Düşmən haqqında düzgün məlumat alıqdan sonra gecə Venusidən çıxdı. Gecə-gündüz yol gedib, Rubaya çatdı, – Krass bunu gözləmirdi. Meşədə yaxşı gizlənərək, əsgərlərinin ancaq altı saat dincəlməsinə imkan verdi. Krass elə bilirdi ki, qladiatorlar Venusidədir. Spartak günorta vaxtı düşmən qoşununa şiddetli hücum etdi. Üç saatlıq vuruşmada düşmən legionları məglubiyyətə uğrayaraq, pozğun halda Andriyə sarı geri çəkildi. Romalılardan altı min adam öldürülüdü, üç min də əsir düşdü.

Spartak səkkiz saatdan sonra, Metaponta getmək məqsədi ilə Qrvine doğru irəlilədi. Ruba ətrafində vuruşmada əsir düşən üç min Roma legionerlərdən iki min altı yüzünü yol boyunca boğazından asındı, dörd yüz nəfər zadəgan patrisini diri saxladı.

Onlardan birini azad etdi, dedi ki, get Krassa söyle: Spartak da Roma sərkərdəsinin əsirlər barəsində yerinə yetirdiyi amansız tədbirini təqlid edədi; həm də ona qəti bildirdi ki, qladiatorlar bundan sonra da belə hərəkət edəcəklər. Bundan başqa, Spartak Krassın yanına göndərdiyi cavan patrisiye tapşırıdı ki, mənim adımdan ona təklif elərsən: qladiatorlar ordugahında qalan dörd yüz əsir legionerlərdən yüzünü azad edərəm, bu şərt ilə ki, yunan qızı Evtibidanı bize versin. Spartak onun romalıların ordugahında gizləndiyinə emindi.

Spartak dörd gündən sonra Metaponta çatdı; oradan Turi şəhərinə doğru irəlilədi. Şəhəri hücumla alıb orada yerini bərkitti: yeni qullar

legionlarını düzeltmek, onlara hərbi təlim vermək üçün Turidə bir qədər qalmaq fikrində idi.

Heç bir həftə keçmədi, Spartakın yanına altı mindən çox qul gəldi: onlara təcili surətdə hərbi təlim verməyə başladılar. Sonra səkkiz legionun hər birindən iki min adam ayırib, dörd yeni legion düzəltdi; legionların sayını on ikiyə çatdırıldı. On altı min yeni gələn qulu bütün legionların arasında bir bərabərdə bölgündürdü: hər legionda dörd min yeddi yüz adam oldu. Spartakın bayraqı altında toplaşan adamın sayı indi əlli altı min piyada əsgərdən, səkkiz min də atlidan ibarət oldu.

Spartak öz qoşununu bu qayda ilə yenidən qurduqdan sonra Turi-dən çıxdı, onu şəherin kənarında, geniş bir dərədə dairəvi şəkildə yerləşdirdi; dairənin ortasında çox hündür bir tonqal düzəltdi, Kriksin cürbəcür yağı və ətirli şeylər sürtülmüş bədənini tonqalın üstünə qoydu.

Üç yüz romalı əsiri də bura gətirdi. Onlardan yarısı frakiyalı, yarısı da samnit paltaşında idi. Əsirləri öz qarşısında sıraya düzdürdü. Özü imperator geyimində, Kriksin bədəni qoyulan tonqalın yanında, hündür bir yerdə durmuşdu: onun bənizi ağarmışdı, gözləri parıldayırdı, acığından dodaqları titreyirdi.

Cavan romalıların xəcaletindən rəngi qaçmışdı, başlarını aşağı dikərək durmuşdular, çoxusu belə vəziyyətə düşdüyündən və acığın-dan sakit-sakit ağlayırdı.

Spartak acı istehza və kinayə ilə sözə başladı:

— Bəli, nəcib cavanlar, siz ən zadəgan romalı nəslindənsiniz, sizin ata-babalarınız məşhur talanları ilə, nəcib xəyanətləri ilə, böyük qarətleri ilə, gözəl yalanları ilə, əzəmətli alçaqlıqları ilə, yüksək əclaflıqları ilə, xalqları zəbt etmələri ilə, şəhərləri yandırmaları ilə, soyğunçuluq etmələri ilə şöhrət qazanmışlar. Onlar tökülen göz yaşı, axıdilan qanlar, qırğınılar üzərində əbədi Roma şəhərini yüksəltmişlər. Bəli, nəcib cavanlar, siz şəhvətpərəst şəhərinizin Asiya naz-nemətində ayrılib, zərif əllərinizə bu əllər üçün çox-çox ağır olan qılınc almışınız, alçaq və mənfur qələplerlə vuruşmağa gəlmisiniz, — siz axı qələplerlə vəzifələrinizi tutmursunuz. Nəcib cavanlar, siz gözəl vətəninizin amfiteatrlarında, sirklərində qanlı döyüslərdən həzz alırdınız, — bu döyüslərdə insan simasında olan zavallı, vəhşi heyvanlar — yəni biz qələplerlər istəmədən iştirak edirdik. Siz ləzzətlə gülürdünüz, kor andabatların gülməli, qanlı

döyüsləri sizi əyləndirirdi. Siz baş barmağınızı aşağı əyərək, mirmillonun qılıncı ilə yere sərilən retiarinin ölümünü cilgin bağırıtlarla tələb edirdiniz, onların can verməsi, çapalaya-çapalaya ölməsi sizə kef verirdi. Siz qanlı meydanda yırtıcı, vəhşi amansızlıqla bir-biri ilə vuruşan yüzlərlə frakiyalının, yüzlərlə samnitin əzab dolu ah-naləsindən həzz alırdınız, — bunlar ancaq sizi əyləndirmek üçün idi. İndi gəlin, siz də şanlı qəhrəmanlığını bize göstərin, illərlə sizi əyləndirən adamları bircə dəfə də siz əyləndirin: bir-birinizlə vuruşun, bir-birinizi öldürün, bu zavallı, bu alçaq qələplerlə tonqalı qabağında ləyaqətlə ölü: onun iyrənc, mənfur ruhu dinclik, rahatlıq istəyir, buna görə də o, romalıların nəcib və temiz qanını tələb edir.

Spartak get-gedə daha ehtirasla, daha qüvvətlə danışındı; onun səsində dəhşətli bir qəzəbin, odlu intiqamın alovu duyulurdu; üzünün ətrafında sanki fövqəladə bir işığın halesi parıldayırdı, sanki alov onun odlu gözlərindən saçılırdı. O bütün mərdliyi, məğrur gözəlliyi ehtişamında almış min qələplerlə, Turiyadan dəfnə çağrılan minlərlə vətəndaşın qarşısında durmuşdu.

Spartak sözünü qurtardıqda bütün qələplerlərin qəlbindən cilgin, dəhşətli, vəhşi bir çığırı qopdu, gözləri sevincə parıldadı; bu sevinc amansız da olsa, haqlı sevincdi, çünkü romalı əsirlərin bu döyüşü ilə onlar başlarına gələn müsibətin, gördükleri həqarətin, sirklərdə romalıları əyləndirmek üçün düzəldilən qələpler döyüslərinin intiqamını almış olurdular.

Spartakin əzəmətli bir məqsədi vardı: qulları haqsız yere atılan çirkabdan dərtib çıxarmaq, məzumluları zalimlara qarşı üsyana qaldırmaq, zəifləri qüvvətli və cəsəretli etmək, onların tapdanan insanlıq ləyaqətinin intiqamını almaq, cəlladları vəhşi heyvan vəziyyətinə endirmək; bu vaxta qədər qələplerlərin bir-birini qırmasına baxıb əylənen zalimlərin özünün bir-birini qırmasını görüb, tamaşaçı kimi, bir saat həzz almaq; bir anlıqə rolları dəyişmək: qul ikən dönüb ağa olmaq, lovğa və xudbin patrisiləri qul vəziyyətində görmək; bu dəli-cəsinə, amansız əyləncəni uyduran adamların bir-birini məhv etməsinə baxıb ürkədən həzz almaq; qələplerlərin öz amfiteatrında oturub, sirkdə həmişə qələplerlər döyüşünə tamaşa edən bu adamların özünün faciəli meydənına baxmaq; kənarda durub onların bir-birini öldürməsinə tamaşa eləmək, tökülen göz yaşıdan nəşələnmək, yara-larından necə qan axdığını görmək, ağrıdan, dəhşətdən çıçırdıqlarını,

canverme iniltilərini eşitmək... Ah, bunlar zavallı qladiatorlara nəsib ola bilərdim... bu ilahi bir mənzərə idi... Bu ancaq qüdrətli allahlara layiq bir intiqamdı!..

Qladiatorlar Spartakin sözünü ele vəhşi, ele çılgın bağırıtlarla, ele alqışla qarşılıdlar ki, bunu təsvir etmək mümkün deyil. Bu üç il müddətində romalılar üzərində əldə edilən ən parlaq qələbənin şənliyini keçiren adamların coşqun sevinci idi.

Üç yüz romalı düzənlilikdə, dövrə vuran insanlar içərisində başlarını aşağı salaraq, dinməz-söyləməz, sakitcə durmuşdu; onlardan otuz nəfərdən çoxu senatorlar, yüzdən çoxu atlılar təbəqəsinə mənsub idi.

Spartak gurultulu bir səslə çığrırdı:

— Hə, məşhur Flavi, Furi, Duili, Henutsi, Favni, Livi, Nutsi, Prot-sili nəslinin şanlı övladları, nəcib nəvə-nəticələri, cəsaretlə olun! Qılıncları götürün, vuruşun!.. Mən tonqalı yandırıram!.. Vuruşun!.. And olsun allahlara, biz əylənmək istəyirik!

Spartak bu sözləri deyib kontubernalın əlindən məşəli alaraq, bir-biri üstə yiğilan odunlara od vurdur. Ele o saat bütün qoşun başçıları, tribunlar, senturionlar da tonqalı odladılar.

Qatranlı, quru odunlardan qalanmış tonqal alışana qədər romalılar dövrə vurmuş insanlar içərisində durub tərpənmirdilər. Onlar vuruşmaqdan boyun qaçırırdılar, ancaq bu həqiqətli əmri könüllü olaraq yerinə yetirmək istəmirdilər.

Spartak ucadan dedi:

— Ah! Sizin xoşunuza gəlir ki, qladiatorların oyununa baxasınız, amma qladiatorların yerinə olmaq ürəyinizə yatmir, yeləmi? Yaxşı da! — Legionlarına dönerək çağırıldı: — Qoy loralarıl qabağa çıxıb onları vuruşmağa məcbur eləsin!

Spartakin əmri ile doqquz yüz qladiator legionlarının sırasından qabağa çıxdı, uzun nizələrlə, qızdırılmış dəmir oxlarla romalıların üstüne atıldılar, onları nizələməyə, odlu oxlarla dağlamağa, bir-birinin üstünə itəlməyə başladılar.

Romalılar bu həqiqətli qardaş qırğınından yayınsalar da, qladiatorlar onları daha artıq sıxışdırıldı; qızmar dəmirler onları bir-birinin üstünə cummağa, bir-biri ilə amansızca vuruşmağa vadardı.

Heç təsvirə gəlməyən çıqtı, gülüş, alqış səsləri hər tərəfi bürüdü. Qladiatorların bütün sıralarından gələn bu vəhşi bağırıtlar,

qəhqəhələr, şiddetli elçalmalar onların bu intiqamdan necə həzz aldıqlarını, sevindiklərini göstərirdi.

— Vur, vur!..

— Öldür onu!.. Öldür!

— Kəs, qılıncı qarnına sox, canını al!

— Əcəbce döyüsdür! Qırhaqırdır!.. Kəsəkəsdir!

— Kəsəkəsdir! Hamisinin sonudur! Öldürün!..

Altmış dörd min səs, altmış dörd min qarğış bir-birinə qarışaraq qorxunc nərəyə, dəhşətli fəryada, anlaşılmaz lənətə çevrilmişdi.

Yarım saatın içinde tonqal yanib külə döndü, zadəgan nəslindən olan üç yüz romalı gənc Kriksin sönmüş tonqalı yanında, qan gölməçəsində sərilib qalmışdı: onlardan bəziləri ölmüşdülər, bəzisi şikət olmuşdu, bəzisi də can verirdi.

Bu qanlı döyüsdə heç bir şey Spartakin gözündə yayınmamışdı. Nəhayət, o, məmnuniyyətlə ucadan dedi:

— Ah, bizim intiqamımız nə haqlı intiqamdır! İntiqam sevincinin verdiyi həzz — vəsfə gelməz bir həzdir!

### *Iyirmi birinci fəsil*

## **SPARTAK LUKANİYALILAR ARASINDA. TOR QURAN ÖZÜ TORA DÜŞDÜ**

Mirtsə, sən gərək o dərdli sırrini açıb danışasan, mənə deyəsən, — iki ildir ki, bunu məndən inadla gizlədirsin... Sən gərək bu gizlin qəmini mənə agah edəsən, — o eyni dərəcədə səni üzmişdər, məni də. Ah, Mirtsə!.. Sənin qəlbində zərrə qədər məhəbbət varsa... Əger sən o ilahi gözəlliyyin qədər də necib və alicənabsansa, sırrını bu gün mənə açıb söyləməlisən, axı bu sərr mənim sevgimi, sədaqətimi səndən uzaqlaşdırır, səni mənim odlu busələrimdən məhrum edir, Mirtsə, axı mən səni sevirəm, bütün qəlbimlə sevirəm, odlu, mehriban bir könüllə sevirəm!

Artoriks bu sözləri Mirtsaya deyəndə, Kriksin dəfnindən iyirmi gün keçirdi. O, Spartakin çadırı qabağında dəli pretoriyyaya sarı

durmusdu, Mirtsanın qabağını kəsmək üçün başını çadırın qapısından içəri uzatmışdı.

Qladiatorların ordugahı Turidən Hrument ətrafına, Lukaniyaya köçürülmüşdü. Ordugaha çoxlu qul gəlmişdi, indi hər legionda altı min adam vardi. Qladiatorların sayı yetmiş iki minə çatmışdı.

Spartak iki min atlı ilə Vultura dağına qədər yolu yoxlamağa getmişdi: deyilənə görə, Krass oradan yetmiş min qoşunla irəliləyirdi.

Artoriks iki il idı ki, qəlbindəki sevgini söndürməyə çalışırdı, lakin bu sevgi get-gedə artırdı. O dəfələrlə Mirtsanı dilə tutsa da, qızı sərrini açıb söyləmirdi. Mirtsə da onun kimi qəmgin və fikirli idı, onun kimi adamlardan konarda gəzirdi. Görünür, Artoriks bu gün sahər hər necə olsa, qızın sərrini öyrənmək isteyirdi: Mirtsanın hərəkəti onu məyus edirdi, təşvişə salırdı.

Mirtsə Evtibida ilə dostlaşandan sonra silahdan istifadə etməyi öyrənirdi. At minməyi Spartak özü zavalı qızı, qladiatorlarla bərabər piyada yol getməsin deyə, üşyanın ilk günündən öyrətmişdi, çünki qoşun çox vaxt günlərlə yol getməli olurdu.

Üşyançılar qoşunu Ravenna ətrafında ordugah qurub qaldıqdan sonra Spartak bacısına dəmir geyim vermişdi: geyimi xüsusi tapşırıqla Ravennanın mahir ustaları hazırlamışdı. Bu əynən Evtibidanın dəmir geyimi kimi idi. Mirtsə bunu geydikdən sonra daha əynindən çıxartmadı, çünki qardaşını bürüyən təhlükənin artdığını, daha ciddi bir şəkil aldığıni bilirdi. Buna görə həmişə, döyüş vaxtında da qardaşının yanında olurdu ki, gücü yetdikcə ona kömək eləsin, bəd ayaqda onunla bərabər təhlükəyə düşsün.

Artoriks çadırın qapısı ağızında Mirtsanın qabağını kəsəndə, qızın əynində dizlərindən azca yuxarı, beldən dar dəmir geyim vardi. Geyim, cilalanmış poladdan qayrılmış, gümüş kimi parıldayan düz ya üçbucaq ilgəklərdən ibarətdi. Qızın qıçlarında dəmir dizlik, sağ qolunda dəmir qolçaq vardi; o sol əlində yüngül, qəşəng, girdə tunc qalxan tutmuşdu; sol tərəfindən gözəl, aşırıma qayışdan balaca, yüngül qılınc sallanırdı; başına zərif naxışlı, təpəlikli gümüş dəbilqə qoymuşdu.

Bu geyimdə onun qəşəng, çevik bədəni daha aydın gözə çarğırdı; sarışın, qırırmı saçının dövrəyə aldığı solğun üzündə müləyim kədər duyulurdu. Qadın paltarı Mirtsanın məlahətli vücutunu nə qədər

bəzəsə də, hərbi geyimdə o daha gözəl, boy-buxunlu, daha çevik görünürdü.

Mirtsə ondan soruşdu:

— Artoriks, axı bu nə deməkdir? — Onun səsində təəccüb, həm də məzəmmət vardi.

Qall məhəbbətlə qızə baxaraq dedi:

— Mən axı sənə demişəm... Sən deyə bilməzsən ki, məndən zəhlən gedir, mənə nifrat edirsən, ya məndən iyrənirsən. Sən sözə də, hərəkətlə də, baxışlarınıla da bunun belə olmadığını söyləmisən, — göz çox vaxt qəlbin duyğularını ifadə edir. Sən özün demisən ki, Spartak sən öz qardaşı kimi istəyir, sənin arvadın olsayıdım, o bundan sevinirdi. Sən ayrı heç kəsi sevmirsən, bu barədə mənə dəfələrlə and içmisən. Bəs onda niyə mənim öhdəsindən gələ bilmədiyim bu odlu, bu qüvvəli sevgimi belə inadla rədd edirsən?

Qız aydın, mavi gözlərini oglana dikərək həyəcanla dedi:

— Axı sən niyə gelib məni yoldan çıxartmaq istəyirsən? — Mirtsanın gözlərində Artoriksə olan məhəbbəti istər-istəməz aydın görünürdü. — Niyə məni belə incidirsən? Niyə mənə əzab verirən? Sənə deməmişdimmi? Mən sənin ola bilmərəm, ola bilmərəm, heç vaxt olmayacağam da...

— Mən bunun səbəbini bilmək istəyirəm, — Artoriksın rəngi daha da ağardı, mavi gözləri yaşıla doldu, ağlamaqdan özünü güclə saxladı.

— Mən bunun səbəbini bilmək istəyirəm, bunu söyləməyi səndən acizanə xahiş edirəm. Mən bunun səbəbini bilmək istəyirəm... bundan başqa səndən heç bir şey xahiş eləmirəm. Dünyanın ən xoşbəxt adamı olmağa imkan varken, insanlar arasında ən bədbəxt adam kimi yaşamağa məcbur edilən şəxsin ixtiyarı var, and olsun qüdrətli Gezin qılıncına, ixtiyarı var bilsin ki, niyə o gərək xoşbəxtliyin zirvəsində ümidsizlik girdabına yuvarlansın, niyə onun nəsibi bu olsun?

Artoriks sözlərini lap ürekden deyirdi; bu sözlərdə ancaq ehtirasdan doğan bir qüvvənin işığı vardi. Mirtsə bunun qabağında möğlub olduğunu, itaetə düşdүünü, sehrləndiyini hiss etdi. Gözlərində məhəbbət parıldadı... Qız ona hər şəyi zəbt edən böyük məhəbbətlə baxırdı. Artoriks sanki bu məhəbbətdən sözülen, onu bürüyən odu hiss edirdi. Elə bil ki, bu onu bürüyür, bütün varlığını od yandırırırdı.

Onlar gözlərini bir-birinə dikib durmuşdular, ikisi də titrəyirdi, sanki eyni sehrin hökmü altına düşmüşdülər. Bu qayda ilə dinib-danişmadan, tərpənmədən bir neçə dəqiqə durdular, nəhayət, Artoriks sükutu pozdu. Onun gözlərinə dolan yaş yavaş-yavaş solğun yanaqlarından aşağı süzülürdü; o titrək, zəif, qırıq səslə dedi:

— Mirtsə, qulaq as, gör nə deyirəm! Mən qorxaq deyiləm... ağci-yər deyiləm... Sən bunu bilirsən... Döyüşdə həmişə ən qabaqda gedənlərin, geri çəkiləndə son sıradə gələnlərin arasında oluram. Məndə yenilməz bir qəlb var; alçaq, düşkün hissələr mənə yaxın dura bilməz. Təhlükəli vaxtlarda canımı əsirgəmirəm... Ölüm dən qorxumram, anam mənə ruhumuzun əsil həyatını ölümde görməyi öyrətmışdır... bu doğrudur... Sən bunları bilirsən... amma görürsən ki, indi mən uşaq kimi ağlayıram...

Mirtsə Artorikse tərəf irəlilədi, sanki ona bir şey demək istəyirdi.

— Sözümüz kəsmə, mənim pərəstiş etdiyim, mənim ilahi Mirtsam, axıra kimi qulaq as. Bəli, mən ağlayıram... bu göz yaşları mənim üçün əzizdir, onlar mənim qəlbimdən, qəlbimin məhəbbət çeşməsindən gəlir... inan mənə, bu göz yaşları mənə xoşdur... mən burada... səninlə xoşbəxtəm. Sənin qəmgin, mavi gözlərinə baxıram, — onlar yüksək qəlbinin ən gözəl aynasıdır, bu gözlər mənə məhəbbətlə, şəfqətlə baxı...

Mirtsə yanaqlarına qan dolduğunu hiss etdi, elə o saat üzü al-qırımızı rəngə boyandı. Gözlərini yerə dikdi.

Artoriks, dua edirmiş kimi, əllerini qızın qabağında açaraq həyə-canla dedi:

— And verirəm sənə, əgər qəlbində məhəbbət hissi yaşayırsa, məni gözlərindən saçılan ilahi işıqdan məhrum eləmə! Bax mənə, indicə baxdığın kimi yenə bax!.. Sənin məhəbbət dolu mehriban baxışların məni valeh edir, məftun edir, cəzb edir, dünyada hər şey-dən uzaqlaşdırır... mənə, vəsfəgəlməz təmiz, xoş duyğular verir, sevgi fərəhi verir... bunu söz ilə söyləmək iqtidarında deyiləm, lakin qəlbim ucsuz-bucaqsız şəfqətlə doludur, bu anda ölümə yalvarıram, ölüm arzulayıram, çünki hiss edirəm: bu saat ölmək mənim üçün ilahi, gözəl bir xoşbəxtlik olardı!..

O susdu, çılgın nəzərlə qızə baxmağa başladı. Mirtsə əsəbi halda titrəyə-titrəyə, bir neçə kəlmə qırıq-qırıq söz söyledi:

— Niyə sən... ölüm dən danışırsan? Sən gərək yaşayasan... sən cavansan... igidsən... gərək yaşayasan... xoşbəxt olmağa çalışasan... bir də ki...

Artoriks ümidişiz halda ucadan dedi:

— Mən necə xoşbəxt ola bilərəm? Sənin məhəbbətin olmadan mən necə... necə yaşaya bilərəm?..

Bir anlığa susdular. Spartakın bacısı yenə də gözlərini aşağı dikib durmuşdu; o təşviş içində idi. Artoriks qızın əlindən yapışb onu sinəsinə sarı çəkdi, həyəcandan qırılan səslə dedi:

— Mənim pərəstişkarım, mənim sevgilim, məni bu dadlı xəyal-dan məhrum eləmə... söylə ki, səni sevirəm... qoy inanım ki, məni sevirsən... o ilahi baxışlarınla məni oxşa... qoy bundan sonra da bu xoşbəxtlik işığı gözlərimin qabağında parıldasın... mən də düşünüm ki... belə xoşbəxtlik arzusu ilə yaşamaq mənə də qismət oldu...

Artoriks bu sözləri deyərkən, Mirtsanın əlini odlu dodaqlarına yaxınlaşdırıldı, onu ehtirasla öpməyə başladı. Qız yarpaq kimi əsirdi, kəsik-kəsik nəfəs alırdı; piçildaya-piçildaya dedi:

— Ah, Artoriks, sus... sus... burax məni... çıx get... bu sözlərinlə mənə... necə iztirab verdiyini bilsəydin... bunun necə əzab olduğunu duysayıdın.

— Ya bəlkə, bu ancaq bir xəyaldır... bəlkə də, sənin o mehriban baxışların səmimi deyil... Əgər belə isə... açıq söylə... səmimi ol... qəti ol... de ki: "Artoriks, sənin bu ümidin nəhaqdır, mən başqasını sevirəm..."

Qız odlu-odlu dedi:

— Yox... sevmirəm, heç kəsi sevməmişəm, ömrümdə səndən başqa heç kəsi sevməyəcəyəm!

Artoriks sevinc coşqunuğu ilə ucadan dedi:

— Ah! Sənin tərəfindən seviləm... sənin tərəfindən seviləm!.. Ah mənim pərəstişkarım!.. Mənim duyduğum sevinci qüdrətli allah-lar özü duymuşmu?

Mirtsə onu qucaqlayan gəncin qolları arasından çıxaraq dedi:

— Ah, allahlar! Allahlar sevgini həm dərək edirlər, həm də ondan zövq alırlar; amma biz dinməz-söyləməz sevməyə məhkum edilmişik, böyük sevgi ehtirasını busə ilə də söndürməyə imkanımız yoxdur, imkanımız yoxdur ki...

Artoriksın gözləri sevincə parıldayırdı:

– Axı bunu bize kim qadağan edir? Kim?

Qız qəmgin-qəmgin cavab verdi:

– Kimin qadağan etdiyini öyrənməyə çalışma... Bunu bilməyi arzu eləmə... Bizim taleyimiz belədir. Biz bir-birimizə qismət ola bilmərik... Ağır... amansız... insafsız taleyin hökmü belədir... Məni burax... get... daha heç bir şey soruşma.

Sonra dərdli-dərdli ağlayaraq əlavə etdi:

– Görürsən mən necə əzab çəkirəm? Necə əzab çəkdiyimi başa düşürsənmi... Ah, bilirsənmi, sənin sevginlə necə fəxr edərdim?! Özümü ən xoşbəxt insan hesab edərdim, bunu bilirsənmi?! Ancaq... bu təmükün deyil... Mən xoşbəxt ola bilmərəm... Bu həmişəlik mənə qadağan edilmişdir... Çıx get, suallarınla yaramı təzədən qanatma... Çıx get, məni öz dərdimlə tək burax.

Qalxanını künçə atdı, əlləri ilə üzünü örtüb hönkür-hönkür ağladı.

– Artoriks bundan qorxdı, qızın yanına yürüüb əllərini öpməyə başladı; qız onu geriyə itələyərək mehriban səslə, lakin inadla dedi:

Artoriks, qaç məndən... namuslu adamsansa, məni doğrudan sevir-sənsə, çıx get, buradan mümkün qədər uzaq ol!

Mirtsa başını qaldıranda çadırın qapısında Tsetulu gördü: o həmişə bu vaxtlar pretori meydancasından keçib gedərdi. Bu numidiyalı kəniz iyirmi gün əvvəl Tarantadan qaçıb qladiatorlar ordugahına gəlmİŞdi: Tsetulun xanımı yapığıyalı bir patrisi arvadı onun, – artıq söz danışlığı üçün, – dilini kəsdirmişdi. Mirtsa qadını çağırdı:

– Tsetul! Tsetul!

Sonra Artoriksə sarı döndü:

– O bura gəlir... Yəqin ki, indi gedərsən!

Artoriks qızın əlini əlinə alıb öpdü:

– Hər halda sən gerek öz sərrini mənə söyləyəsən!

– Bundan ümidi kəs, bu olmayıacaq!..

Tsetul bu anda Spartakin çadırına yaxınlaşındı. Artoriks həm sevinc həyecanı içində, həm də qəmgin halda yavaş-yavaş çadırdañ çıxb getdi. Onun qəlbə xoş xatirələrlə dolu idi, başında isə kədərlı fikirlər dolaşırdı.

Mirtsa həyecanlı hissələrini kənizdən gizlətməyə çalışaraq, çadırın künçündə mixə bağlanan ağ qoyunu göstərdi:

– Tsetul, gedək bu qoyunu Lukan Marsı heykəlinə qurban verək. Zalım xanımın hökmü ilə danışmaqdən məhrum olan zavallı kəniz getməyə razı olduğunu başı ilə bildirdi.

Mirtsa yerə atdığı qalxanını götürüb qoluna taxa-taxa dedi:

– Mən dəmir geyimi əynimə geyib müharibə allahının məbədinə getmək istəyirdim, səni axtarırdım.

Mirtsanın üzü söylədiyi yalandan qızardı, onu Tsetuldan gizlətmək üçün, künçdə bağlanan qoyuna sarı getdi.

Qoyunu mixdən açıb, ipin ucunu Tsetula verdi; Tsetul çadırdañ çıxdı. Kəniz qoyunu çəkə-çəkə aparır, Mirtsa da onun yanında gedirdi.

Onlar bir az sonra ordugahın Akri çayına sarı açılan Dekuman qapısından çıxdılar, çünkü pretori qapısının üzü Hrumentə tərəf idi.

Mirtsa ile Tsetul ordugahdan təxminən bir mil getdikdən sonra balaca bir təpəyə qalxdılar: təpə çaydan azca kənarda idi. Təpənin üstündə müqəddəs Lukan Marsı məbədi yüksəldirdi. Mirtsa latin ayininə deyil, yunan ayininə riayət edərək, qoyunu burada müharibə allahına qurban verdi; qızın diləyi bu idi ki, müharibə allahı öz mərhəmətini qladiatorlar qoşunundan və onun baş rəhbərindən əsir-gəməsin.

Bu zaman Spartak öz atlıları ilə səhər getdiyi kəşfiyyatından qayıdırıldı. Yolda düşmən kəşfiyyatçılara rast gələrək onlara hücum etdi, düşmən kəşfiyyatçıları qaçıb dağıldı, yeddi nəfərini əsir tutdu. Əsirlərin verdiyi məlumatdan aydın oldu ki, Krass öz qoşunu ilə Hrumentə sarı irəliləyir. Spartak Krass ilə vuruşmaq üçün hazırlıq gördü. Krass iki gündən sonra, günorta vaxtı öz qoşunu ilə gəlib qladiatorların qarşısında döyüş mövqeyi tutdu.

Hər iki tərəfin şeypurları çalındı, əlbəyaxa vuruşma başlandı. Çok keçmədi, vuruşma ümumi, dəhşətli bir qırğına çevrildi. Döyüş dörd saat davam etdi. Hər iki tərəf eyni inad və şücaətlə vuruşurdu. Lakin gün batana yaxın, Artoriksın komandası altında vuruşan qladiatorlar qoşunun sol cinahı sarsıldı. Qladiator legionlarında olan yeni əsgerlər lazımlıca hərbi təlim görməmişdi, təcrübələri də az idi. Onlar romalıların hücumu qarşısında dayana bilmədilər, bir də ki, detsimatsidən sonra Roma legionları qoçaqlaşmış, həyasızcasına cəsaret göstərirdilər. Qladiatorların sol cinahındaki pozğunluq və qarışılıq hər dəqiqə artırıldı. Artoriks fövqəladə qəhrəmanlıq göstərsə

də, az sonra qoşunun mərkəz hissəsi də sarsıldı. O, atdan düşərək döşündən və başından yaralansa da, hücum edən düşmənlə vuruşurdu; dəbilqəsi parçalanmışdı, üzü qana bulaşmışdı, lakin qılıncını əldən buraxırmadı. Onun legionları get-gedə daha nizamsız halda geri çəkilirdi. Spartak qəzəblənmış halda özünü yetirdi, əsgərləri danlayaraq, gur səslə çıçırdı:

— And olsun sizin allahlarımıza! Siz bu vaxta qədər romalılara qalib gəlirdiniz; bu qalibiyət onları heç şeydən qorxmayan aslan elədi, amma sizi qorxaq dovşan! Hiperborey Marsı xatirinə sizə deyirəm: dayanın, mənim ardımcı gəlin, bir yerde vuruşacaqıq, onlar dəfələrlə bizim qabağımızdan qaçıb, biz yenə də onları qaçmağa məcbur edəcəyik. Siz indi də qəhrəman kimi vuruşsanız, onlara üstün gələrik!

Bunu deyib qalxanını hücum edən düşmənin üstünə atdı, yaralılmış bir qladiatorun qılıncını qapıb, iki qılıncla romalıların üstünə yeridi, — qladiatorlar məktəbində adətən belə vuruşurdular. Spartak qılıncları sürətlə hərləyir, qüvvətli, iti zərbələr endirirdi, az vaxtda bir çox legioner yerə sərildi: onlardan bəzisi ölmüşdü, bəzisi də alındıqları dəhşətli yaraların ağrısından qovrulurdu. Romalılar geri çəkilməyə məcbur oldular. Bu qüvvətli zərbələrin qabağında nə qalxan, nə də dəmir geyimlər davam gətirirdi: onlar parçalanır, qırılıb dağılırdı. Spartakın qılıncları ətrafına ölüm saçındı.

Qladiatorlar bunu görüb ürəkləndilər, yeni qüvvət və cəsarətlə döyüşə girişdilər. Spartak isə yaxında olan Roma legionunun sıralarına girir, fövqəladə bir qəhrəmanlıqla düşməni qırıb tökür, qalibiyəti yaxınlaşdırırırdı.

Krass ən çox istədiyi altıncı legiona özü komandanlıq edirdi: bunlar Marinin və Sultannın qocaman legionerlərindən ibarətdi. Krass bütün bu qüvvəsini qladiatorlar qoşununun mərkəz hissəsinə yönəltmişdi. Qoşunun mərkəz hissəsi qocaman legionların bu dəhşətli hücumuna tab gətirə bilməyib sarsıldı, geri çəkilməyə başladı.

Spartak qladiatorların mərkəzi hissədən qaçıdığını, bu acinacaqlı mənzərəni görəndə sol cinahda idi. O, mərkəz hissəsin arxa tərəfində duran atlı dəstəsinə sarı yürüüb cəld atına mindi, — Mamili olan yerdə numidiyalı qladiator atın cilovundan tutub durmuşdu. Əmr etdi ki, atlaların on iki sıraya düzülməsi üçün şeypur çalınsın, — bununla da ikinci döyüş xətti yaratmış oldu: qaçan legionlar indi

atlaların döyüş sıraları arasından keçib ordugaha girə bildilər. Şey-purla onların bir yere toplanması əmri verildi.

Lakin bu tədbirlər mərkəz hissəni və sol cinahı xilas edə bilmədi: onlar nizamsız halda və böyük tələfatla geri çəkilirdilər. Ancaq sağ cinah nizamlı geri çəkilirdi, — Qranik qoşunun bu hissəsinə komandanlıq edirdi. Romalıların sürətli hücumunun qabağını almaq, qoşunu tam meğlubiyyətdən xilas etmək üçün on iki atlı hissəsi Spartakın başçılığı ilə düşmən koortalarının üstünə cumdu, sıralarını pozub dağıtdı, legionerləri tez geri çəkilməyə məcbur elədi. Romalılar qladiator atları tərəfindən tamam məhv olmamaq üçün dairə, dördbucaq şəklində toplaşdılar; indi atlalar kənarda qalan legionerləri qırırdı.

Krass atlı dəstəsini döyüşə yeritmək istəsə də, buna cəsarət etmədi, çünki hava qaralmışdı, heç bir şey aydın görünmürdü, bütün əşyalar qara kütlə şəklini almışdı. Hər iki tərəfin şeypurları çalındı, qoşunlar öz ordugahına qayıtdı. Vuruşma kəsildi.

Romalılardan beş min, qladiatorlardan səkkiz min adam tələf oldu. Min iki yüz də qladiator əsir düşdü.

Spartak ordugaha qayıtdıqdan sonra sərkərdələrin, tribunların və senturionların köməyi ilə legionlarını səliqeyə salmağa başladı. Artoriksin müalicəsi ilə məşğul oldu. Ordugahda adı qayda ilə tonqal yandırılması əmri verdi. Gecədən xeyli keçidkən sonra öz qoşunu ilə Hrumenti səssizcə tərk edib Nerula sarı yola düşdü. Günortaya yaxın ora çatdılar. Nerulda cəmisi dörd saat qalib Laviniyə getdilər. Gecəni orada keçirib səhər açılaında Pandosiya hərəkət etdilər. Spartak oradan bruttilər torpağına keçib, Kosentiya getmək fikrində idi.

Pandoside onun yanına Krassin göndərdiyi çapar gəldi. Evtibidanın xəyanetindən və Qarqan dağı yanındakı meğlubiyyətdən sonra Spartak Krassa yüz romalı əsirini Evtibida ilə dəyişməyi təklif etmişdi. Krass onun təklifini qəbul etməmişdi; lakin indi, Hrument ətrafında tutduğu min iki yüz əsri yüz nəfər Roma patrisisi ilə dəyişməyi çapar vasitəsilə təklif edirdi.

Spartak Qraniklə, üç də başqa legion başçıları ilə məsləhətləşdikdən sonra Krassin təklifini qəbul etdi. Çaparla şərtləşdi ki, əsirlərin dəyişilməsi üç gündən sonra Rostsianda olmalıdır.

Krassin çaparı getdikdən sonra Spartak fikirləşdi: Roma sərkərdəsi bu təklifi — qladiatorların hərəkətini dayandırmaq ümidi ilə etmişdir, bununla da əldən verdiyi vaxtin əvəzini çıxməq istəyir. Spartakın

belə düşünməyə əsası vardı. Buna görə Rotsiana min iki yüz qələdiator, iki min dörd yüz at və yüz nəfər romalı əsirini göndərməyi qərara aldı. Əsirlərin dəyişdirilməsini Mamiliyə tapşırdı. Ona qəti surətdə əmr etdi: min iki yüz əsir qələdiatoru geri almayıncə romalı əsirləri verməzsən; əsirləri alan kimi də özünlə apardığın min iki yüz ata mindirərsən, o saat da atları dördnala çapa-çapa Temesaya gələrsən. Mən Temesadan dördgünlük məsafədə olacağam, orada ordugah qurub bir neçə gün qalacağam. Görsən ki, düşmən səni aldatmaq istəyir, onda romalı əsirləri qırarsan, min iki yüz əsir qələdiatoru başlı-başına buraxıb mənim yanına qaçarsan.

Spartak Pandosidən Temeseya keçəndə bir dəstə silahlı adama rast gəldi: qələdiatorların kəşfiyyatçıları bunları romalı hesab etmişdi. Lakin bu adamlar Qay Kannitsi tərəfindən toplanmış və təşkil edilmiş qullar idı. O, haqsız olduğunu anlamış, tutduğu işdən peşman olub öz dəstəsini Spartakın ordugahına aparırdı, özü də Spartaka tabe olacağına, sözündə çıxmayaçığına, nizam-intizama ciddi riayət edəcəyinə and içmişdi.

Spartak samnitı və onun əsgərlərini qardaşcasına qəbul etdi, onlara yaxşı silah verilməsini əmr etdi, özlərini də on iki legionun arasında bölüşdürdü. Legionlardan birinə başçılıq etməyi Qay Kannitsiyə tapşırdı.

Mamili beş gündən sonra min iki yüz əsir ilə qayıtdı. Spartak əsir düşənlərə bütün qoşunun qabağında qısa nitq söyləyib onları bərk danladı, başa saldı ki, özlərini diri-diri düşmən əlinə verənləri xilas etmək üçün həmişə bizim ordugahda yüz nəfər Roma patrisi əsiri olmayıcaq. Belə əlverişli təsadüf üz verməsəydi, indi min iki yüz adamın hamısı Hrumentdən Rotsiana gedən yolun ağaclarından asılıcaqdı, Apennin meşələrinin qarğı-qızığınuna yem olacaqdı. Diri-diri düşmənə təslim olub, biabırçı halda dar ağacından asılmaqdansa, döyüş meydanında ölmək daha yaxındır.

Krass Temesaya gəlməsində iyirmi gündən də çox gecikdi. Bu zaman o Lukaniya, Apuliya, Kalabriya və Yapigiyanın bəlediyyə idarələrinə məktub göndərib əsgər tələb etdi. Lukaniya ilə Apuliyaya göndərdiyi məktublarla Spartakın qələdiatorları tərəfindən vurulan zərəri göstərir, bu quldurlar üsyəninin lap kökündən kəsilməsinin faydalı olduğunu sübut edirdi. Kalabriya və Yapigiyə əyalətlərinə yazdığı məktublarında öz xidmətlərini şıxırdrək göstərirdi ki, mənim

köməyim olmasa, siz yəqin ki, insan övladının bu bəlasından çox zərər çekəcəksiniz.

Bu tədbir sayəsində hər yerdən Krassa kömək gəlirdi: o, on beş gündə dörd legiondan da artıq əlavə qoşun düzəltdi. Krass Spartaka qarşı hərəkət edəndə, yüz minə yaxın ordusu vardı.

Spartak bu arada Kilikiyanın Tirren dənizi sahilində üzən bəzi dəniz quldurları ilə danişığa girdi: frakiyalı istəyirdi ki, bu adamlar öz gəmiləri ilə üsyəncələr qoşununu Siciliyaya keçirsin, bunun da əvəzində onlara otuz talant pul vəd edirdi. Qələdiatorları heç görünməmiş bir talançılıqda müqəssir etsələr də, onların xəzinəsində bundan artıq pul yox idi.

Dəniz quldurları Spartakın təklifi ilə razılaşsalar da, hətta onlarla danişiq apararaq Qranikdən on talant beh alsalar da, gecə, qoşun gəmilərə minməmişdən, gizlincə qaçaraq Spartakı aldatdırılar. Görünür, onlar, qələdiatorlara kömək etmələri üçün romalıların qisasından qorxmuşdular.

Qələdiatorların rehbərleri ordugahdan dəniz quldurlarının gəmilərinə baxırdılar: onlar sahildən uzaqlaşdıqca kiçik görünürdü; axırdılap gözdən itdilər. Bu zaman kəşfiyyatçıların manipulu atını çapa-çapa ordugaha gəlib, Mark Krassın yaxınlaşdığını xəbər verdi.

Qələdiatorlar silahlarını götürüb, sıraya düzüldülər, yaxınlaşmaqda olan romalıları gözləməyə başladılar. Düşmən legionları döyüşə hazırlaşarken, Spartakın öndə duran atlı legionu romalılara şiddətlə hücum edib, sıralarını xeyli pozdu.

Frakiyalının ikinci döyüş xəttində dörd legionu vardı; o, sağ və sol cinahlarda dörd min atlı qoydu.

Spartak iki legionunu Temesada saxlamışdı: müvəffəqiyyətsizlik üz verərə, bütün qoşunu ilə orada daldalanmaq, fürsət düşsə düşməndən intiqam almaq fikrində idi. Bəlkə də, onun müəyyən planı da vardı: lazımlı gələrsə, bu plan onun çətin vəziyyətdən çıxmamasına kömək elərdi.

Spartak qoşunu döyüşə yeritmədən, birinci döyüş xəttini təşkil edən altı legionun başçılarına əmr etmişdi: geri çəkilmək lazımlı gələrsə, buksinlər çalınsın, həm də tribunlar, senturionlar və dekanlar vasitəsilə əsgərlərə əmr edilsin ki, ikinci döyüş sıraları arasından ikinci xəttin arxasına keçsinlər.

Vuruşma gah bir tərəfin, gah o biri tərəfin üstünlüyü ilə davam edirdi. Bir neçə saat keçdi. Hər iki tərəfin qoşunu eyni ığidliklə və amansızlıqla vuruşurdu. Lakin günorta vaxtı Krass döyüşə yeni qüvvə getirdi, vəziyyət dəyişdi. Vuruşmaya başçılıq edən Qranik mühəsirəyə düşməmək üçün geri çekilmeli oldu. Döyüçülərin səyi nəticəsində onlar ikinci xəttin sıraları arasından həm tez, həm də çox mütəşəkkil surətdə geri çəkildilər. Buna görə Roma legionları geri çəkilən qoşunu məhv etmək istəyəndə, qladiatorların yeni döyüş xəttinə rast gəldilər: qladiatorlar qüvvətli və iti zərbə ilə romalılara xeyli tələfat verib, onları qaçmağa məcbur etdilər.

Mark Krass şeypur çaldıraraq qoşunu bir yerə toplamağa məcbur oldu: o istəyirdi ki, döyüşə sekkiz legion da yeridib yenidən daha amansız vuruşmaya başlasın. İki başqa legionu da, qladiatorları yan tərəflərdən mühəsirəyə almaq üçün, sağ və sol cinahlara yeritdi. Lakin Spartakın atlıları öz cəbhəsini sağa və sola uzadaraq Roma sərkərdəsinin planını pozdu.

Qranik bu arada ilk altı legionunu döyüşə hazırladı, onları Temesanın qala divarı ətrafindəki təpələrin döşündə nizamlı düzdü. Krass atlı dəstəsini döyüşə yeritmək istəyəndə, Spartak Qranikin başçılıq etdiyi və yenə də Roma qoşunu ilə vuruşmağa hazır olan ilk xəttin arxasına çəkildi.

Bu qayda ilə qladiatorlar geri çekilmək manevrini hücumla əlaqələndirirək, axşam üstü Temesanın qala divarına yaxınlaşdı, Krassın sayca üstün olan qoşunu öz məqsədinə çatmadı. Krass döyüşü dayandırmaq əmrini verdi, Temesanın ətrafindəki təpələrin etəyində durub, kvestor Skrofa dedi:

— Mənfur qladiatori, alçaq qladiatori, hər nə deyirsən de... ancaq etiraf etmək lazımdır ki, bu məlun Spartakda böyük sərkərdələrə xas olan bir çox cəhətləri vardır.

Skrof qəngin halda astadan dedi:

— Açıqca de ki, Spartak cəsarətli, uzaqqorən, məşhur sərkərdədir.

Yeddi saatdan çox davam edən bu vuruşma, belə qurtardı. Qladiatorlardan altı min, romalılardan yeddi min adam tələf oldu.

Spartak Temesaya girib orada yerləşdikdən sonra, Krass qalib gəldiyini elan etdi, senata yazdı ki, mühəribənin iyirmi, ya otuz günə qurtaracağına əminəm.

Spartak bu arada şəhərin qala divarı ətrafında enli xəndək qazdırdı; özü də həmişə gözdə-qulaqda idi, müdafiə üçün tədbirlər

görürdü, düşdüyü çətin vəziyyətdən çıxmaq üçün sakitcə düşünür, yol axtarırdı.

Əhalinin də, hər nə bəhanə ilə olur-olsun, şəhərdən çıxmاسını qəti suretdə qadağan elədi. Qladiatorlar gecə-gündüz qala qapılarının keşiyini çəkirdi.

Spartakın tədbiri Temesa əhalisini qorxuya saldı. Onlar düşündü ki, bunun nəticəsində şəhər uzun zaman mühəsirəyə düşüb, böyük fəlakətlər baş verə bilər, — Krass mütləq belə bir tədbirdən çəkinməyəcəkdir. Onlar indidən acliq dəhşətini gözleri öünüə gətirirdilər.

Spartak əhalinin qorxusundan istifadə etdi. Şəhər hakimiyyətinin nümayəndələri onun yanına gəlib, qoşunun şəhərdən çıxarılmasını xahiş edəndə, bunun əvəzində silah, ərzaq, çoxlu pul verəcəklərini söyləyəndə, frakiyalı dedi ki, mühəsirə və acliq dəhşətlərindən xilas olmağın bircə yolu var: siz gərək şəhərdə nə qədər balıqçı qayıqları, xırda gəmilər varsa, hamısını yiğib, tezliklə sahilə gətirəsiniz, bizim atlımız, üç də legionumuz orada durmuşdur; sonra da qayıq və gəmi qayıran bütün mahir ustalarınızı oraya göndərəsiniz, gəmiləri hazırlayın, qoşunu Siciliya sahillərinə keçirmək üçün şəhərdə olan bütün gəmi materiallarını mənim ixtiyarımı verməlisiniz. Əhalini uzun mühəsirədən və mühəribə dəhşətlərindən ancaq bu qurtara bilər.

Şəhərin idarə başçıları, patrisilər və bütün əhali bu təkliflə razılaşdı. Çox keçmədi, deniz kənarında yüzlərlə usta, minlərlə qladiatorun köməyi ilə kiçik, lakin çoxlu qəmi qayırmaga başladılar.

Krass da bu zaman, düşməni mühəsirəyə almaq üçün mühüm yeri tutdu, Turiyə, Metaponta, Herakleyə, Taranta, Brundiziye çapar göndərib, tezliklə çoxlu mühəsirə silahı – katapulta və ballista göndərilməsini tələb etdi; o bilirdi ki, bunlar olmasa, mühəribə çox uzana bilər.

Bir sərkərdə Temesanı amansız mühəsirəyə almağa, o biri sərkərdə də qoşununu Siciliyaya keçirib, daha qorxunc mühəribəyə başlamaq fikrində ikən Evtibida intiqam hissini qelbində gizlədərək, qəzəb və səbirsizlik içində, tək-tənha romalılar ordugahında dolaşırdı. O, təbiəti etibarı ilə qoçaq və cəsaretlə qadın olduğundan, şəhərin kənarına getmək, düşmənin ön xəttinə mümkün qədər yaxınlaşmaq, qala divarına çıxmaq üçün əydəmlı, az çətin olan bir yer seçib qəfildən şəhərə girmək fikrinə düşdü. Tarantidən gətirdiyi

iki kənizinə əmr etdi ki, qəhvə rəngində sürtgü yağı hazırlasınlar. Bu yağı bir neçə gün əllərinə, üzünə, boynuna sürdü. İndi onu tanımaq olmazdı: o xalis həbəş qadınınə oxşayırırdı. Evtibida kəniz paltarı geydi, sarışın höruklerini yiğib enli bir sarğı ilə bağladı, qulaşlarının da yarısını sarğının altına qoydu. Bir gün, hələ səhər açılmamış, əlinə bardaq alıb ordugahdan çıxdı: o su gətirməyə gedən kənizə oxşayırırdı. Təpəyə sarı yollandı, – təpənin üstündə Temesanın qala divarı görünürdü. Orada olan əkinçilər dedi ki, bulaq təpənin ortasındadır.

Bu yalançı həbəş qadını qaranlıqda yavaş-yavaş irəliləyirdi; çox keçmədi, deyilən bulağa yaxınlaşdı. Birdən piçilti və qılincin qalxana dəyən sesini eşitdi. Belə gürman etdi ki, yəqin gladiatörər koqortası bulağın keşiyini çekir.

Yavaşça sola dönüb bu yeri yoxlamaq üçün təpənin döşü ilə yana getdi.

Təxminən yarı mil getdikdən sonra elə bir yerə gəlib çatdı ki, burada təpə az genişlənərək, daha hündür bir təpə ilə birləşirdi, həm də yunan qızının sol tərəfində dəniz görünürdü. O dayanıb səhər alatoranlığında ətrafa göz gəzdirdi. Ona elə gəldi ki, qarşısında ağacların qara kütləsi içərisindən bir bina yüksəlir. Daha diqqətlə baxaraq, bunun məbəd olduğunu yəqin etdi.

Bir az dayanıb düşündü, sonra müəyyən fikrə gelmiş adam kimi, qəti hərəketlə məbədə sarı getdi. Məbəd səhər divarından çox uzaqda idi. Burada divar təpənin eniş-yoxusuşa görə enib qalxırdı. Evtibidaya elə gəldi ki, gladiatörər bu yeri tutmuşdur.

Bir neçə dəqiqədən sonra gəlib binaya çatdı. Dorik üslubda mərmərdən tikilmiş bina böyük deyildi, lakin çox gözəl və zərifdi. Yunan qızı o saat başa düşdü ki, bina Oliva Herkulesinin müqəddəs məbədidir. Gladiatörər məbədin keşiyini çekmirdi, – onların ön xətti məbəddən iki ox məsafəsində olan kiçik imarətə qədərdi. Evtibida məbədə girdi. Məbəd boş idi. İçərini gəzib qayıtməq istəyirdi ki, bir qoca gördü. Geyimindən o, kahinə oxşayırırdı. Qoca, qurbangaha yaxın bir yerə məbədin sütunlarına söykənib fikrə getmişdi. Qurbangahın qabağında Herkulesin gözəl mərmər heykəli, heykəlin də əlində zeytin ağacından çomaq vardı<sup>1</sup>.

<sup>1</sup> Zeytin ağacına latınca "oliva" deyilir. Bu heykəl də, əlində oliva çomağı olduğuna görə – Oliva Herkulesi deyilmişdir.

Evtibida geri döndü, kahinə yaxınlaşdı, pozuq latın dilində dedi ki, mən məbədin yanındaki bulaqdan bardağın doldurmaq istəyirəm, özüm də yerli əkinçilərdən birinin kəniziyəm. Ağam qoşunun yaxınlaşdığını eşidib qaçı, Yanus məbədinin xarabaliğında, dərənin dibində gizləndi, orada heç içməli su yoxdur.

Potiti nəslindən olan kahin kənizi bulağa apardı; kəniz orada bardığını su ilə doldurmalı idi. Yolda Evtibida ilə zamanın pisliyindən, mühəribənin ağır nəticələrindən danışmağa başladı. Dedi ki, mühəribənin nəticələri xüsusilə ona görə fəlakətli olmuşdur ki, insanların yeganə rifah mənbəyi olan din yaddan çıxmışdır. Evtibida onunla razılaşıldı, ilk baxışda sadə və bəsit görünən bic-bic suallarla, ifadələrlə bu səhbətcil qocanı daha da danışmağa həvəsləndirdi. Kahin deyirdi ki, qədim italyanlar lap ezeləndə böyük allahlara xilaskar olmaları ilə fərqlənmişlər, onlara sidq-ürəkdən pərəstiş etmişlər, buna görə Saturn, Jupiter, Mars, Yunona, Tserera, Herkules, Yanus və başqa allahlar italyanları həmişə öz pənahında saxlamışlar, onların dərdinə qalmışlar. Amma indi şəkkaklıq və epikürçülük get-gedə insan ruhunu pozur, adamlar böyük allahlara pərəstiş etmirlər, kahinləri ələ salırlar. Allahlar da belə mürtədlikdən qəzəbələnib insanlara böyük bələlər göndərirlər ki, bu da lap yerindədir. Bu rəhmdil kahinin fikrincə, İtaliyanı otuz-qırx ildən bəri müsibətlərə salan mühəribələr, qırğınlar, qiyamlar allahların qəzəbindən başqa bir şey deyil.

Qoca kahin bir şeydən də şikayətlənirdi: Spartakın gladiatörərə Temesa şəhərini tutduqdən sonra o, iki başqa kahinlə gəlib bu məbəddə gizlənməyə məcbur olmasından, mühəsirənin acınacaqlı nəticələr verəcəyindən də dərdli-dərdli danışdı; Spartak da, bu mühəsirəyə görə Temesa əhalisinin şəhərdən çıxmasını qadağan etmişdir. Buna görə indi heç kəs, lap ziyarət arzusunda olanlar da, məbədə gələ bilmir, allahlara nə qurban, nə də nəzir gətirən olur. Sadədil qocanı hər şeydən çox dilxor edən bu idi, çünkü Herkulesə hər dəfə qurban gətiriləndə, bunun sonunda qonaqlıq olurdu, qurbanlar və nəzirlər kahinlərə çatırırdı.

Bundan görünür ki, bizim vaxtimızda və bütün dövrlərdə, bütün dinlərdə, xalqlarda olduğu kimi, o zaman da din xadimləri riyakarlığa və mövhümata xidmət etmişlər. Onlar aldadılmış, avam, kobud adamların dini fədakarlığını, – məbədə gətirdikləri qurbanların, nəzirlərin

qədəri və keyfiyyəti ilə ölçürdülər: axı allahlara gətirilən bütün nəzirlər ancaq bu qarınqulu kahinlərin xeyrinə idi.

Qoca kahin sözüne davam etdi:

– İndi iyirmi gündür ki, heç kəs Oliva Herkulesi məbədinə ziyrətə gəlmir, – axı böyük Lukaniya və Bruttiya mahallalarında ona çox pərəstiş edirlər...

Evtibida müti və dindar adam kimi, həm də pozuq latın dilində dedi:

– Gedib ağama deyərəm: əgər o istəyirse ki, evi, malikanəsi talan edilməsin, qoy onda özü bura gəlsin, ya da böyük Oliva Herkulesinə çoxlu nəzir göndərsin.

– Herkules səni öz himayəsində saxlaşın, mərhəmətli qız.

Bir az susduqdan sonra əlavə etdi:

– Bəli, bu belədir... dindarlığı arvadlarda axtarmaq lazımdır, dindarlıq daha çox arvadların qəlbində məskən salır. İndicə sənə dedim ki, bizim mahallardan iyirmi gün olar heç kəs bura gəlməyib, bizim allahlara qurban gətirməyib... Bu bir az belə deyil: bura iki dəfə bir qız gəlib, qurban da gətirib, özü də, deyəsən, yunan qızı idi, qladiatorlar ordugahından gəlmişdi... çox dindar, allaha ibadət eleyən bir qız idi, çox da gözəldi!

Evtibidanın gözləri sevincindən parıldadı, bütün bədəni gizildədi, qan üzünə vurdu. Lakin üzünə sürtdüyü qəhvəyi rəng sıfətinin dəyişdiyini kahindən gizlətdi: qızırtı onun sıfətini bütün dəyişmişdi, kahin bunu görseydi, onun tamamilə başqa qadın olduğunu duya bilərdi.

Evtibida özünü ələ almağa, həyəcanını gizlətməyə çalışaraq dedi:

– Hə... sən deyirsən ki, bura düşmən ordugahından cavan arvad gəlmişdi?

– Bəli, bəli. O dava geyimində idi, aşırma qayışında qılıncı vardi. Hər gələndə də yanında, bax, sənin kimi qara arvad olardı... o yazıq lal idi, xanımın əmri ilə dilini kəsiblərmış.

Evtibida əlləri ilə dəhşət ifadə olunan bir hərəkət göstərdi, sonra qondarma sadədilliklə və şəfqətlə dedi:

– Düşmən ordugahından... gör ha, düşmənlər də böyük allahlara səcdə eleyir... Sabah mən bura gələcəyəm... hava açılmamışdan... qladiatorlardan ələ qorxuram ki, şanlı Oliva Herkulesinə nəzir gətirmək üçün ağamı razi sala bilməsəm, onda özüm az-çox bir şey getirərem.

Kahin Evtibidanı təriflədi, onun dindarlığını alqışlayıb, Herkulesin himayəsini ona vəd etdi; gedəndə də, iki təpə arası ilə məbəd-dən dəreyə enən bir cığır göstərdi: bu cığırla enmək və qalxmaq asan idi, kənardan da görünməzdı

Hiyləger yunan qızının necə bir sevincle ordugaha qayıtmasını təsvir etmək çətindir. Fərəhindən az qalırkı üzəyi yerində qopsun: o özünə ələ müttəfiq tapmışdı ki, bunu heç ağıla da gətirmək olmazdı. Kahinin satqınlığı, tamahkarlığı aydınca gözə çarpırdı, onu pulla, ya hədiyyə ilə ələ almaq çətin deyildi, bəlkə də onun köməyi ilə qala divarına gizlin bir yol tapmaq olardı. Bir də ki, başqa yolla Spartakın qəlbini öz qılıncı ilə parçalaya bilməsə də, bacısını öldürməklə ona ölümçül zərbə endirə bilərdi, – Evtibidanın üzəyini fərəhla döyündürən də bu idi. Kahin də, məbəd də bu işdə ona kömək edərdi.

Ordugaha qayıdır öz çadırına girdi, bütün günü oradan çıxmadi. Gecə pretorun çadırına yaxınlaşdı. Onu dərhal Krassın yanına buraxdılar. Evtibida məsələni açıb ona danışdı; sonralar böyük nəticələr verə biləcəyi ümidində olduğunu da söylədi. Bu iş üçün Krassdan pul istədi. Romalıların rəhbəri kvestorun bütün xəzinəsini onun ixtiyarına verdi. Lakin Evtibida dedi ki, mənə ancaq beş talant lazımdır. Skrof da ona istədiyi pulu verdi.

Evtibida gecə yarısı yenə ordugahdan çıxdı. İndi o, bir quzu, iki südəmər çoşqa, dörd də ağ göyərçin aparırdı. Kahinin göstərdiyi cığırla yuxarı qalxdı, səhər açılana iki saat qalmış Herkules məbədində çatdı. Kahin məbədin qapısını açana kimi bir saat gözlədi. O, iki saat başqa kahinlə bərabər, zavallı kənizin gətirdiyi hədiyyəni qəbul etdi, onlar qızın hərəkətini çox bəyəndilər.

Evtibida dünən gördüyü kahinlə – onun adı Ay Stendi idi – danışarkən dedi ki, sabah mənim ağam qorxmayıb gizləndiyi məbədin xarabalığından çıxa bilsə, bura gəlmək istəyir, özü ilə də allaha çoxlu qurban getirmək fikrindədir. O özü gəlməsə, çalışacağam ağamı razi salım ki, bu savab işi mənə həvalə eləsin.

Ertəsi gün, doğrudan da, ağasının adından allaha bir öküz yükü şərab və buğda gətirdi.

Evtibida beşaltı gün Herkules məbədinə gəldi. O çox məharətlə Ay Stendinin xasiyyətini öyrənə bildi, fikri də bu idi ki, onu bəzi mühüm təklifləri yerinə yetirməyə hazırlasın. Yunan qızı kəniz olmadığını açıb ona danışdı. Romalılara kömək etməyi kahinə təklif

etdi: şəhərə gizlincə girmək üçün qala divarlarında yer göstərsən, Krass sənə də, başqa kahinlərə də çoxlu hədiyyə verəcəkdir.

Evtibida kahini belə söhbətə hazırlamışdı, lakin o yenə də buna yalandan təəccüb etməyi lazım bildi:

– Deməli, sən... hər halda sən yaman oxşayırdın... Deməli, sən həbəş qızı... kəniz deyilsən?.. Yunan qızısan... romalılara sədaqət göstərisən? Amma özünü yamanca biçliyə qoymuşduń!..

– Mənim biçliyim hərbi hiylə idi.

– Sən təqsirkar görmürem. Böyük allahlar haqlı olaraq romalıları himayə edirlər... Romalılar öz dindarlığı ilə ad çıxarmışlar. Herkulesin kahinləri romalıların tərəfindədir... onlar həmişə bizim allaha pərvətiş eləyiblər, öz şəhərlərində onların şərəfinə gözəl məbədlər tikiblər.

Yunan qızının sevincdən gözləri parıldayırdı:

– Sən Krassın planlarına kömək edəcəksən?

Kahin cavab verdi:

– Çalışacağam... Bacardığım qədər kömək edərəm. Çox keçmədi, razılığa gəldilər. Kahin söz verdi ki, təhlükəli olsa da, Mirtsa bir də bura gələndə, onun köməyi ilə, bir şeyi bəhanə edib şəhərə yaxınlaşarıq, bərabər şəhərə girərik. Sonra əlavə etdi ki, mənə ancaq bir cığır məlumudur; bu cığır sıldırıım, dik qayalar arasından keçir, qala divarının yarınuq bir yerinə gəlib çıxır. Qladiatorlar bu yeri yaxşı möhkəmləndirməyiblərsə, buradan çox asanlıqla şəhərə girmək olar. Axırda sözünü belə qurtardı: hər gecə sizin hərbi hiylənizlə əla-qədar olaraq – bu dindar kahin Evtibida ilə qurduğu fitnəyə hərbi hiylə deyirdi, – məlumat almaq üçün mənim yanımı gələrsən, çünki Spartakin bacısı hər an məbədə gələ bilər, buna görə, sənə o biri görüşlərimizdə, öz kəşfiyyatım haqqında bəlkə də məlumat verdim.

Onlar razılığa gəldikdən sonra Evtibida kahinə qabaqcadan on talant verməyi vəd etdi; bundan başqa, iş qurtardıqdan sonra Krassın ona çoxlu hədiyyələr verəcəyini də söylədi. Evtibida ertəsi gün çox çətinliklə rəngi yuyub təmizlədi, sifətini əvvəlki şəklə saldı. Gecə hərbi geyimini geyib, Herkulesin məbədinə gəldi, vəd etdiyi on talantı kahinə verdi. Lakin kahin hələ heç bir şey eləyə bilməmişdi.

Evtibida o biri gecə də gəldi. Ay Stendini məbəddə görmədi. Yunan qızı o biri kahinlərdən bildi ki, Mirtsa gündüz gəlibmiş, Herkulesə qurban gətiribmiş, sonra da Ay Stendi onunla şəhərə getmişdir.

Evtibidanın ürəyi bərk döyündürdü; şübhə onu bürümüşdü: o gah müvəffəqiyyət qazanacağına ümid edir, gah da müvəffəqiyyətsizliyə uğrayacağından qorxurdu. Bütün günü məbəddə oturub kahini gözlədi. Kahin axşam üstü gəlib dedi ki, qala divarının uçmuş yerini Spartak düzəltmişdir: hər şeyi qabaqcadan nəzərə alan bu sərkərdə bütün qala divarını yoxlamış, onun zəif yerlərini möhkəmləndirmişdir.

Yunan qızı yaman pərt oldu, Spartakin hər şeyi qabaqcadan nəzərə almasına, uzaqqorənliyinə lənətlər yağırdı, söyüb söyledi.

Evtibida xeyli oturub fikrə getdi, nəhayət, kahindən soruşdu:

– Bəs Mirtsa... qladiotorun bacısı yenə nə vaxt məbədə gələcək?  
Kahin tərəddüdlə cavab verdi:

– Bilmirəm, bəlkə də... sabah yox, o birisi gün gələcək... Həmin gün Antimaxiya bayramıdır. Herkulesin şərəfinə şənlik olacaq, onun arvad paltarı geyib Koo adasından qaçması günü yad ediləcəkdir. O gün bizim allaha arvad paltarı hədiyyə gətirilməlidir. Mirtsa dedi ki, mən o birisi gün nəzir gətirəcəyəm: allahdan xahiş eləyəcəyəm ki, üşyan edən qulları, xüssüsilə qardaşımı öz himayəsində saxlasın...

Yunan qızı gözlərini göyə qaldıraraq ucadan dedi:

– Ah, Yupiter, sən ədalətlisən!.. Sən nə ədalətlisən, Herkules!.. Ey Olimpin böyük allahları, siz hamınız ədalətlisiniz! – Onun gözlərində yırtıcı heyvan sevinci, üzündə qisas ilahələrinin təbəssümü, sifətində vəsfəgelməz təşviş vardi, o, kahinin söylədiyi sözləri dinləyir, bir kəlməsini də buraxmırı. – Mən Spartakdan elə intiqam alacağam ki, bu əvvəlkilərdən də dəhşətli olsun; bu, əsil intiqam olacaq, – qanlı intiqam!

Kahin təəccübələ soruşdu:

– Sən hansı intiqamdan danışırsan? Sən bilirsən ki, allahların intiqamdan çox da xoşu gəlmir, buna yol vermək istəmirler.

– Əgər, bu intiqam haqsız yerə könül sindirmaqdən, səbəbsiz yerə edilən təhqirdən meydana gəlirsə, onda... ah, onda yalnız cəhənnəm allahları deyil, göylərin də allahları intiqamı bəyənirlər, himayə edirlər. – Evtibida bunu deyib ciyindəki qalın, qızıl zənciri çıxartdı: zəncirin ucunda yunan qızının balaca qılınçı sallanırdı, dəstəyi də qiymətli daş-qaşla, göy yaqutla bəzədilmişdi; bunu kahinə verib əlavə etdi: – Belə deyilmi, Ay Stendi? – Kahin aldığı hədiyyəyə acgözlükle

baxır, fikrində ona qiymət qoyurdu. – Ədalətli intiqam göydəki allahların da xoşuna gəlir, doğru deyilmi?

– Əlbəttə... şübhəsiz... onda ki, bu, haqlı intiqamdır, adam naħaq təhqir edilmişdir... onda Olimp allahları da... Bir də, demirlərmi ki, intiqam allahları sevindirir?

Evtibida əlavə etdi:

– Doğru deyilmi? – Bunu deyib başındakı gümüş dəbilqəni çıxartdı; qızıldan qayrılmış bir ilan dəbilqəyə zinət verirdi; ilanın göz yerinə iki çox qiymətli yaqt qoyulmuşdu. Evtibida dəbilqəni kahinə verib təkrar etdi: – Doğru deyilmi?

Bu qiymətli hədiyyələri görüb, tamahkar kahinin gözləri parıldadı. Evtibida sözüne davam etdi:

– Mən çox da böyük olmayan bu şeyləri çox böyük hörmətə layiq olan Herkulesə hədiyyə verirəm; sabah on talant da gətirərəm... mənim pərəstiş etdiyim Herkulesə... – son dörd sözü xüsusilə qeyd etdi, – bunları ona görə verirəm ki, onun kahini bu intiqamda mənə kömək eləsin.

Kahin ucadan dedi:

– Kastor və Polluksun xatirinə! Sən haqlı olandan sonra... mən gərək sənə kömək eləyəm... And olsun Prozerpinanın əsasına! Allahların himayə etdiyi adamı böyük allahların kahini himayə etməyə bilərmi?!

– Sabah gecə sən burada iki nəfər qoçaq və sədaqətli döyüşünü gizlətməli olacaqsan.

Kahin iki addım geri çəkilərək dedi:

– Burada? Məbəddə? İlahi Herkulesin müqəddəs evini təhqir etmək? Qladiatorlar məni romalılar tərəfdarı hesab etse, mən belə bir təhlükəyə düşsəm? Onlar sənin iki döyüşünü burada tapsa, məni, heç şübhəsiz, dar ağacından asarlar.

Evtibida kahindən soruşdu:

– Bəs onda mənə bu intiqamda necə kömək elərsən? Sən axı kömək edəcəyinə indicə söz vermişdin?

– Bəli... amma mən razı ola bilmərəm ki... Mirtsa mənim allahının məbədinə gələndə... onu burada öldürsünlər... Kahin belə şeyi eləyə bilməz! Amma ki, əgər belə olsa ki... o əsir düşər... onu sənə verərlər.

Evtibidanın fosfor kimi parıltılı yaşıl gözləri ildirimlər saçırı; onun əyilən dodaqlarında qəribə bir təbəssüm göründü.

Çığıraraq dedi:

– Bəli, bəli! Əsir almaq!.. Mənə vermək... Spartak bacısını xilas etmək üçün mənim əlimə düşməsə... onu mən... mən özüm öldürmək istəyərəm.

Kahin riyakarlıqla dedi:

– Sən ona kömək eləmək istəyirsən... mən bunu gərək bilməyəm... bilmək də istəmirəm... ancaq bircə şey istəyirəm: istəyirəm ki, bu qanlı işdə mənim əlim olmasın, onun öldürülməsində mən iştirak eləməyəm.

Evtibida dedi:

– Doğrudur, doğrudur. – Sonra iri, parlaq, topaz qaşlı qızıl üzüyü sol əlinin orta barmağından çıxarıb kahinə uzatdı: – Deməli, sabah gecə burada, məbəddə...

Kahin cəld üzünü alıb dedi:

– Burada yox, məbəddə olmaz... Sənin sədaqətli döyüşçülerinə mən yer göstərərəm, onlar orada olmalıdır... buraya yaxındır... pırkal meşəsində... yolun qırığında... Bu meşə elə bil belə iş üçün yaradılmışdır...

– Qız oradan qaça bilməz ki?

– Sənə deyirəm ki, meşə elə bil ona görə salınmışdır ki, qaratoyuqlar tələyə düşsün.

Evtibida ince bir istehza ilə dedi:

– Yaxşı da, qoy sən deyən olsun... qoy sənin namusun, kahin vasvasılığın təmin olunsun.

Azca sonra əlavə etdi:

– Başqa bir təhlükə üz verməz ki?..

Kahin soruşdu:

– Hansı təhlükə?

– Birdən sənin vasvasılığın baş qaldırıar, qəlbini təşvişə salar, vicdanını həyəcana gətirər, qladiatorların vahiməsi səni basar, dar ağacından asılmaq dəhşəti səni bürüyər, məsələn, tutaq ki, səni vadar elər, silahı, şey-şüyləri götürüb buradan Temesaya gedərsən...

Yunan qızı bu sözləri söyleyəndə kahinin gözlərinə diqqətlə baxındı, elə bil ki, onun nə niyyətdə olduğunu, nələr düşündüyünü bilmək isteyirdi.

Kahin yunan qızının bu ehtimalından özünü cəsarətlə qoruyaraq dedi:

– Sən nə danışırsan? – Onun səsində, sanki ləyaqəti təhqir olunmuş bir adamın uydurma incikliyi hiss olunurdu. – Ağlına daha nə gəlməşdir?

– Gözəl bir fikir, ləyaqətli, dindar kahin!

– Yəni nə?

– Allaha nəzir verdiyim o şeyləri mənimlə bərabər yaxşı bir yerdə gizlədərsən, yoldaşlarına da, bu barədə heç bir şey deməzsən. Sonra mənimlə bəndin o tərəfinə gedərsən, orada qonağım olarsan... Yaxşıca yeyib-içərik... mən isteyirəm ki, sənin şəxsində həm Oliva Herkulesin möhtəşəm kahininə, həm də namuslu, yaxşı bir vətəndaşa öz hörmətimi bildirəm.

Kahin qondarma bir incikliklə ucadan dedi:

– Allahın işinə bax! Deməli sən mənə inanmırsan?

– İnanmadığım sən deyilsən... məni narahat edən sənin qüsursuz vicdanındır.

– Ancaq... mən bilmirəm... səninlə...

– Gedərsənmi? Axı bizim danışdıgımız on beş talantı bura getirmək üçün sən mənə kömək etməlisən... Gərək ki, indicə sən on talant dedin?

Kahin tez onun səhvini düzəltdi:

– Mən on beş dedim, on beş!

– Hər halda sən on demiş olsan da yanılırsan... çünkü allaha mən öz intiqamım üçün on beş talant nəzir verirəm. Təmiz ürkəli Ay Stendi, gedək mənimlə, bu gündən razı qalırsan.

Kahin Evtibidanın verdiyi dəbilqəni, qılınıcı, üzüyü yaxşı bir yerdə gizlətməyə, yunan qızı ilə romalılar bəndinin tərəfinə getməyə məcbur oldu.

Mark Krass indi yunan qızına tamam inanırdı. Onun ya tək, ya istədiyi bir adamla ordugaha sərbəst gəlib-getməsinə icazə vermişdi.

Evtibida kahinə yaxşı qonaqlıq düzəltdi. Kahin səkkiz ya on cam əla tsekub şərəbi içib, yunan qızının ona inanmamasından əmələ gəlmiş dərdini söndürdü.

Yunan qızı bu arada Zenokrat adlı sədaqətli xidmətçisini yanına çağırıb, tez ona nə isə yavaşça deyib buraxdı.

Gecədən çox keçmişdi, səhərə yaxındı. Evtibida polad dəbilqəsini başına qoydu, qılinc qayışını sağ çıynindən aşdırdı, – bu balaca,

iti bir qılıncdı. Sonra kahinlə ordugahdan çıxdı. Kahin tsekub şərəbina çox həves göstərdiyindən ayaq üstə möhkəm dura bilmirdi.

Evtibida ilə kahinin ardınca, bir neçə addım kənardı, ucaboylu, təpədən-dırnağa kimi silahlanmış iki kappadokiyalı gəlirdi. Bunlar Mark Litsini Krassın qulları idi.

Onlar Oliva Herkulesi məbədinə gedənə kimi, biz bir dəqiqliyə Temesaya nəzər salaq. Orada üç gün idi ki, Spartakın gəmiləri hazır durmuşdu: Spartak on beş min qələbi yola salmaq üçün qaranlıq düşməsini gözləyirdi: müxtəlif vasitələrlə topladığı çoxlu gəmilərdə o ancaq bu qədər qələbi yola düşəndirə bilərdi.

Bütün günü göy üzünü bürüyən boz və qara buludlar arasında gizlənən solğun günəş batan kimi, Spartak arzu edilən qaranlıq gecənin yaxınlaşdığını hiss edərək, sahildə olan üç legionun ordugahdan qalxmasını, limanda duran gəmilərə minməsini, Qranikə də onlarla bərabər getməsini əmr etdi. Qaranlıq düşəndən sonra sərəncam verdi ki, yelkənli gəmilərin yelkənləri açılsın, o biri gəmilərin də avarları suya salınsın, gəmilər yola düşsün.

Qələbiyoların gəmiləri səssiz-küysüz Temesadan uzaqlaşdı.

Göy üzündə buludları sıxlışdırıran sirokko<sup>1</sup> küləyi yenə də Afrika sahilərindən əsir, dənizə çıxanların var qüvvəsi ilə çalışmalarına baxmayaraq, gəmiləri Brutti sahilərinə aparırdı, Siciliyaya sarı yönəltməyə imkan vermirdi.

Qələbiyolar dayanmadan avarları çəksə də, ancaq bir neçə mil üzə bildilər. Səhər açılanda dəniz daha bərk dalğalanmağa başladı, külək şiddətləndi, qələbiyoların zəif gəmiləri böyük təhlükə qarşısında qaldı. Gəmilərin çoxunu Temesa şəhərinin dənizçiləri və bahçaları idarə edirdi; Qranik onların, həm də dənizçilikdən başı çıxan qələbiyoların məharəti ilə sahilə yaxınlaşdı. On beş min qələbiyolar Nikoreti yaxınlığında adamsız, boş sahilə çıxdı. Buradan yaxından olan dağlara getmək qərarına geldilər, Qranik bu hadisəni Spartaka xəbər vermək üçün senturionun başçılığı ilə yüngül bir qayıqda səkkiz ya on əsgər göndərdi.

Bu zaman iki kappadokiyalı Evtibida və kahinlə bərabər Oliva Herkulesinin məbədinə gəldi. Onlar gecə yarısına kimi, kiçik pırkalı meşəsində, yola yaxın bir yerdə qaldılar: bu yol şəhərdən məbədə gedirdi. Meşədən yuxarıda, bir yarımdə ox məsafəsində kiçik ev vardı,

<sup>1</sup> Sirokko – Şimali Afrikada və Cənubi Avropada əsən isti, quru külək

qladiatorların ön hissəsi burada idi. Qladiatorlar nə qədər ehtiyatlı olsalar da, osən sərt külək hərdənbir kappadokiyalıların qulağına piçilti və addım səsləri gətirdi.

Qullardan biri o birinə ana dilində yavaşca dedi:

– Bura bax, Ertsidan, gərək çalışaq, bu amazon qızını dırı tutaq. Ertsidan da ona dedi:

– Biz elə dırı də tutacaq, Askubar.

Deyirəm ki, bacara bilsək.

– Ona görə ki, düzünü deyim, o qılıncla ya xəncərlə müqavimət göstərsə, mən ikicə zərbə ilə onun işini bitirərəm. Biz burada qladiatorların piçiltisini eşidirik, onlar da, bu ağacların qızın çığırtısını eşidərlər.

– Əlbəttə eşidərlər, elə o saat da bura gələrlər, onda biz batdıq. Qladiatorların ön hissəsinə buradan ancaq iki ox məsafəsi qədər yol var, amma bizim ordugahımıza bundan min qat artıq!

– And olsun Yupiterə, haqlısan! Bu iş məni narahat etməyə başlayır!

– Amma mən bir saatdan çoxdur bunu fikirləşirəm.

Kappadokiyalılar susub fikrə getdilər.

Birdən küləyin qopardığı xışlıtı arasından addım səsi eşidildi. Kappadokiyalıların gizləndiyi meşə ilə, bir az kənardan kim isə gəldi.

Askubar qılıncını sıyırb astadan soruşdu:

– Gələn kimdir?

Ertsidan da təkrar etdi:

– Gələn kimdir?

Qadın səsi eşidildi:

– Susun... mənəm, Evtibidayam, bu aralarda gəzirom... kənardə nə olur – ona fikir verməyin, siz yolu gözdən qoymayın.

Evtibida bu sözləri kappadokiyalılara yaxınlaşıb astadan dedi. Sonra yunan qızı kolların içindən keçib pirkal meşəsinə girdi, çox keçmədi, qullar küləyin səsindən başqa ayrı şey eşitmədilər.

Askubarla Ertsidan xeyli susdular, axırdı Askubar lap yavaşdan yoldaşına dedi:

– Ertsidan!

– Nə var?

– Bilirsən nə fikirləşirəm?

– Bu iş ilk baxışda göründüyündən çətindir?

– Mən də elə bilirom. Amma indi bu saat fikirləşirəm ki, bu bələdan canımızı necə qurtaraq.

– Sən düz fikirləşmişən! Yaxşı, tapmisan ki, bunu necə eləyək?

– Elə bil ki, tapmışam...

– De görək...

– O balaca amazon qızı on iki-on beş addım bizi yaxınlaşanda biz ona iki ox atarıq: birini ürəyinə, birini də boynuna... o çığırı bilməyəcək, bunu lap yeqin bil. Buna sən nə deyirsən?

– Afərin Askubar... Pis fikir deyil...

– O birisinə də deyərik, bizi müqavimət göstərdi.

– Yaxşı fikirləşmişən.

– Belə eləyərik.

– Eləyərik.

– Ertsidan, sən lap arxayınsan ki, on iki addımdan oxu onun düz ürəyinə vura bilərsən?

– Lap arxayınam. Sən də arxayınsan ki, oxu onun düz boynuna ilişdirə bilərsən?

– Görərsən.

Kappadokiyalılar ox-yaylarını hazırlayıb səssizcə durmuşdular, tərəpənmirdilər, gözdə-qulaqda idilər.

Evtibida təşviş içinde ətrafi dolaşındı, sanki havanın açılmasını sürətləndirmək istəyirdi: bəlkə də, Mirtsanın bu zaman şəhərdən çıxb məbədə gələcəyinə ümid edirdi. Vaxt ona əbədiyyət qədər uzun görünürdü. Beş-altı dəfə pirkal meşəsindən çıxdı, qladiatorların ön hissəsinə lap yaxınlaşdı, yenə geri qayıtdı. Gördü ki, bütün gecəni şiddətə esen sirokko küləyi bir az yavaşımağa başlayır. Külək axırdı lap kəsildi. Uzaqlara, Apennin dağlarının zirvələrinə baxdı, gördü ki, orada toplaşan buludlar yavaş-yavaş solğun-çəhrayı rəngə boyanır. Bir yüngüllük hiss edərək dərindən nəfəs aldı, o rənglər səhər şəfəqinin carçası idi.

Yenə də evə gedən yola baxdı, çox ehtiyatla qladiatorların ön hissəsinə sarı irəliliədi. Lakin heç iki yüz addım getməmişdi ki, boğuq, lakin qorxunc bir səs onu dayanmağa məcbur etdi:

– Gələn kimdir?

Bu, qladiator keşikçisinin səsi idi: qoşunda qoyulan qaydaya görə, ön xəttin keşikçisi səhər açılanda öz yerindən kənara çıxb ətrafi

gözdən keçirərdi. Evtibida səsə cavab verməyib, tez və səssizcə meşəyə qaçmaq istəyirdi. Keşikçi sualına cavab almadıqından, Evtibida gizlənen tərəfə getdi. Çox keçmədi, qaçan qız da, onu təqib edən keşikçilər de meşəyə yaxınlaşdırılar: kappadokiyalılar meşənin kənarında kamanlarını çəkib pusquda durmuşdular.

Askubar Ertsidandan soruşdu:

- Sən ayaq səsi eşidirsənmi?
- Eşidirəm.
- Hazır ol!
- Bu saat oxu atıram.

Dan yerinin işığı gecənin qatı qaranlığını qovurdu, lakin gələn adamın kim olduğunu qullar yaxşı seçə bilmədilər, ancaq balaca bir döyüşçünün tez-tez onlara yaxınlaşdığını gördülər.

Askubar güclə eşidilən səslə yoldaşına dedi:

- Odur...
- Hə... əynində dəmir geyim... başında dəbilqə... boyu balaca... bu yəqin ki, arvaddır.
- Odur... odur...

Kappadokiyalılar onu nişan aldılar, kamanlarının da ipini birdən buraxdilar: oxlar viyaltı ilə havanı yarış, biri Evtibidanın ağ boynuna, o birisi dəmir geyimini deyiş ürəyinə sancıldı.

Kappadokiyalılar tez romalıların ordugahına sarı qaçmağa başladılar. Evtibidanın yerə sərilən bədəni bir dekanla, dörd qələbiyən yolunu kəsti: o, yaralarından, xüsusilə boynundakı ox yerindən axan qan gölməsində yixilib qalmışdı: Askubarın oxu Evtibidanın boynundakı yuxu damarını parçalamışdı.

Yunan qızı bərkdən inildəyir və xırıldayırdı, lakin bircə kəlmə də söz deyə bilmirdi.

Qələbiyənlər yerə sərilən bədənə sarı əyildilər, onu qaldırıb, beşi də birdən soruşdu: sən kimsən, niyə yaralayıblar.

Gün çıxmışdı; qələbiyənlər Evtibidanı yolun qırğına qoyub, kürəyini orada bitən palid ağacının gövdəsinə söykədilər. Başından dəbilqəsini götürdülər, ölü adamın sarışın, gur saçı çıyılınrinə töküldü. Bunu görəndə hamısı bir ağızdançıçırdı:

– Arvaddır!

Qadına sarı əyildilər, ölüm solğunluğu çökmüş sıfətinə baxanda onu dərhal tanıdlılar, yenə hamısı bir ağızdançıçırdı:

– Evtibidadır!

Bu anda bir manipula qələbiyən özünü ora yetirdi. Hamı yaralının başına yiğişdi.

Manipulaya başçılıq edən senturion dedi:

- Bu ki, yaralanıb, demək, bunu yaralayan var. Qoy əlli adam qatılırları axtarmağa getsin, onlar hələ uzağa qaça bilməzlər.

Əlli qələbiyən Oliva Herkulesi məbədinə sarı yüyürdü.

O biriləri ölü qadının başına yiğisildilər. Evtibidanın dəmir geyimi tamam qan içində idi. Qan ondan su kimi axırdı. Qələbiyənlər can verən Evtibidaya tutqun halda, dinməz-söyləməz baxırdılar: gör, bu qadın onları nə qədər müsibətə, fəlakətə salmışdı!.. Kurtidan qadının üzü göyərmişdi, o çırpınırkı, başını gah sağ, gah sol çıynınə qoyaraq, dəhşətli səslə inildəyirdi; əllərini qaldırır, sanki boynuna çatdırmaq isteyirdi, lakin elə o saat əlləri cansız halda yanlarına düşürdü; ağızı qıçlaşır, açılıb-yumulurdu, sanki söz deməyə çalışırdı.

Senturion bir neçə dəqiqə susduqdan sonra tutqun halda və sərt dedi:

- Evtibida! Məlun xain! Burda nə edirdin? Belə tezdən? Səni kim yaralayıb? Heç bir şey anlaya bilmirəm... amma baş verən hadisədən duyuram ki, sən yenə də dəhşətli bir fitnə düzəldirsinmiş... Qəribə bir təsadüf nəticəsində özün bu fitnənin qurbanı olmussan.

Evtibidanın göyərmiş dodaqları arasından daha şiddetli bir inilti qopdu: əlləri ilə qələbiyənlərini göstərdi ki, onlar kənara çökilsin.

Senturion onu yamanlayaraq çıçırdı:

- Yox! Sən öz xəyanətinlə bizim qırx min qardaşımızı məhv elədin... sənin bu cinayətlərini biz gərək yadına salaq... biz gərək sənin ölüm əzabını daha da artırıq... – bununla biz intiqamı alınmamış qardaşlarımızın ruhuna təskinlik verərik.

Evtibidanın başı sinəsi üstünə düşdü; onun qırıq-qırıq nəfəs alması eşidilməsəydi, ölüyü zənn edilərdi.

Kappadokiyalıların ardınca gedən əlli qələbiyən bu anda tövşüyə-tövşüyə gəldi. Onlar Ertsidanı ox ilə ombasından vurub yıxmış, əsiləb gətirmişdilər. Askubar qaça bilmədi.

Kappadokiyalı bildiklərini açıb danışdı, qələbiyənlər bu hadisənin necə baş verdiyini bildilər.

Bu arada bir qadın səsi eşidildi:

– Nə olub ki?

Gələn Mirtsə idi; o həmişəki kimi, hərbi geyimdə idi; Tsetulun müşayiəti ilə Herkules məbədinə gedirdi.

Senturion Mirtsaya qladiatorların arasından yol verib dedi:

– Məlun Evtibidanın sənin üçün hazırladığı oxlar hansı bir allahinsa, bəlkə də, Herkulesin xoş bir niyyətlə işə qarışması nəticəsində onun özüne dəymışdır.

Evtibida Mirtsanın səsini eşidib başını qaldırdı, onu görüb, sənen, lakin nifrət və ümidsizliklə dolu gözlerini Mirtsanın gözlərinə dikdi; dodaqları əsəbi halda tərpəndi, sanki bir şey demək isteyirdi; barmaqlarını qabardaraq əllərini qızı uzatdı, elə bil ki, onu qamarlamaq isteyirdi; son gücünü toplayıb çırpındı, özünü qabağa verdi, lakin inildəyərək gözlərini yumdu; başı ağacın gövdəsinə düşdü; sonra da cansız bir halda yerə sərildi.

Senturion ucadan:

– Bu dəfə tora tor quran özü düşdü! – deyib Mirtsaya və yoldaşlarına arxasında gəlməyi təklif etdi. Onlar dinməz-söyləməz bu mənfur meyitdən uzaqlaşdırılar.

## *Iyirmi ikinci fəsil*

### **SON VURUŞMALAR. BRADAN CƏBHƏSİNİN YARILMASI. ÖLÜM**

Evtibida etdiyi cinayətlərin cəzasını alaraq, Temesadan Oliva Herkulesi məbədinə gələn yoluñ qırğında, Mirtsanın gözü qabağında ölərkən, limana bir gəmi girdi: Qranik bu gəmi ilə Spartaka özü haqqında məlumat göndərmişdi. Spartak Qranikin öz qoşununu Brutti sahillerinə çıxartdığını bilib, nə edəcəyi haqqında çox düşündü. Nehayət, Artoriksə dedi:

– Yaxşı da... Qranik, on beş min döyüşü ilə Nikotera yaxınlığında... bütün qoşunumuzu dənizlə ora aparaq, orada daha böyük qüvvətlə vuruşarıq.

Gələn gəmini geri gönderib əmr etdi ki, qladiatorları aparan gəmilər gecə Temesaya qayıtsın...

Spartak bir həftənin içinde bütün qoşununu gecələr Nikoteraya göndərdi; son gecə də özü, atlıları ilə gəmilərə yükləndi. Onun əmri ilə bu son gecədən başqa, bütün gecələri – romalıların diqqətini yayındırmaq, qladiatorların başqa yerə getdiklərini hiss etdirməmək üçün – dörd legion şəhər qalasından çıxıb düşmənə hücum edir, yenə geri qayıdırı.

Spartakın Mamilinin və atlı qoşun dəstəsinin mindiyi gəmilər sahildən bir neçə mil uzaqlaşdıqdan sonra Temesanın əhalisi Krassa bu əhvalatı xəbər verdi.

Krass açıqlanıb özündən çıxdı, Temesa əhalisini qorxaqlıq göstərib düşmənin qəcmasını xəbər vermədikləri üçün soyüb-danladı; çünki Spartak mühasirədən çıxməqla müharibə yenidən alovlanıb şiddətlənəcəkdi, lakin Krass elə hesab edirdi ki, müharibə qurtarmışdır, Romani da buna əmin etmişdi.

O, şəhər əhalisini, göstərdiyi qorxaqlıq üçün, ağır cərimə ilə cəzalandırdı, ertəsi gün qoşunu ordugahdan qaldırıb Nikoteraya sari hərəkət etdi.

Lakin Spartak Nikoteraya gəldikdən sonra, elə o gün, dan yeri ağaranda öz legionları ilə yola düşdü, iyirmi saat heç yerdə dayanmayaraq, gəlib Stsillaya çatdı; şəhərin yaxınlığında ordugah qurub qaldı.

ERTƏSI GÜN Spartak Regiyə getdi. Yolda qulları üsyana dəvət edirdi. Orada möhkəm bir mövqə tutaraq, qladiatorlara əmr etdi ki, üç gün, üç gecə xəndək qazsınlar, hasar çəksinlər, belə ki, Krass gələnə kimi qladiatorlar sarsılmaz bir ordugah qurmuş olsunlar.

Krass da belə qərara gəldi: Spartakı ya vuruşmağa, ya da achığa tutub təslim olmağa məcbur eləsin. Bu ikinci məqsədi nəzərə alıb, romalılara layiq əzəmətli bir istehkam qurmaq fikrinə düşdü. Əgər Plutarx<sup>1</sup>, Appian<sup>2</sup> və Flor belə istehkamın qurulduğunu bir ağızdan təsdiq etməsəydi, buna heç inanmaq olmazdı.

Plutarx deyir: "Krass ora gələndə təbiet özü ona nə etmək lazımlıydılığını söylədi". O, bərzəxdə köndələninə divar çəkmək qərarına gəldi: bununla həm öz əsgərlərini bekarcılığın pis təsirindən qurtarar, həm də düşməni ərzaqdan məhrum etmiş olardı. Bu çox böyük,

<sup>1</sup> Plutarx (e.e. təxm. 126-46-cı illər) – yunan tarixçisi və yazıçısı

<sup>2</sup> Appian (I əsrin sonu – II əsrin 70-ci illəri) – Qədim Romanın məşhur yazıçısı

çox da çətin işdi, lakin Krass onu, hamının gözlədiyi vaxtdan daha tez qurtardı. Bərzəxin bir tərəfindən o biri tərəfinə, bir dənizdən o biri dənizə kimi xəndək qazdırdı: xəndəyin uzunu üç yüz stadi, eni və dərinliyi on beş addım idi. Bütün xəndək boyu, hündürlüyü və möhkəmliyi ilə adamı heyrətə salan bir divar çəkdirdi.

Krassın yüz minlik qoşunu böyük canfəşanlıqla bu nəhəng istehkamı qurarkən, Spartak təzə düzəltdiyi iki legiona hərbi təlim verirdi: bunlar Bruttidə qələdiatorlara qoşulmuş on bir min qul idi. Spartak eyni zamanda bu yerdən getmək, Krassın bütün tədbirlərini və səyini nəticəsiz buraxmaq üstündə fikirləşirdi.

Romalıların gördüyü işin iyirminci gündündə Spartakın sevimli dostu Artoriks ondan soruşdu:

– De görüm, Spartak, romalıların bizi tələyə saldıqlarını sən görmürsənmi?

– Sən elə güman edirsən ki, onlar bizi tələyə salıb?

– Mən onların çəkdiyi divarı görünəm. Divar çəkilib qurtarıb, deyəsən, mənim belə fikirləşməyə əsasım var.

– Vezuvidə də zavallı Klodi Qlabr elə bilirdi ki, məni tələyə salmışdır.

– Axı on gündən sonra bizim ərzağımız qurtaracaq.

– Kimin?

– Bizim.

– Harada?

– Burada.

– Axı kim sənə dedi ki, on gündən sonra biz hələ burada qalacaqıq?

Artoriks başını aşağı salıb susdu: o sanki belə uzaqgörən sərkərdəyə məsləhət verdiyindən utanmışdı. Spartak bu gəncə mehriban bir nəzərlə baxdı: Artoriksin utanmasından mütəəssir olaraq, əlini nəvazişlə onun ciyninə vurub dedi:

– Artoriks, yaxşı elədin ki, bizim nə qədər ərzağımız olduğunu mənim yadına saldın. Sən narahat olma. Nə edəcəyimiz haqqında mən lazımı tədbir görmüşəm: yəqin ki, Krass o qorxunc divarı ilə axmaq vəziyyətdə qalacaqdır.

– Amma demək lazımdır ki, bu Krass təcrübəli sərkərdədir.

Spartak da ona belə dedi:

– Bu üç ildə bizimlə vuruşan sərkərdələrin ən təcrübəlisidir. – Bir az susduqdan sonra əlavə etdi: – Bununla belə o hələ bize qalib gəlməmişdir.

– Nə qədər ki, sən sağsan, qalib gələ bilməyəcək!

– Artoriks, axı mən ancaq insanam!

– Yox, yox, sən bizim idealımızsan, bizim bayraqımızsan, bizim qüvvətimizsən! Bizim əsas ideyamız səndə canlanmışdı, səndə yaşayır, bu da – məzлumların yüksəlməsi, bədbəxtlərin rifahi, qulların azad edilməsi ideyasıdır. Sən elə şanlısan, elə böyüksən ki, varlığından işıq saçılır, bu işıq bizim ən itaetsiz yoldaşlarımızı da məğlub edir, bu işıq onlarda eks olunur, onlara qüvvət verir, sənə qarşı inam yaradır. Bütün qələdiatorlar sənə böyük ümidi bəsləyirlər, sənə bel bağlayırlar, cüntki sənə tanıyırlar, sənə valeh olurlar, ağıllı, şanlı bir sərkərdə kimi sənə pərəstiş edirlər. Nə qədər ki, sən sağsan, onlar sənin istədiyini yerinə yetirəcəklər, onlar sənin ardınca bura gəldikləri kimi, hətta heç mümkün olmayan şeyləri də dəf edəcəklər. Nə qədər ki, sən sağsan, onlar bir gündə otuz mil yol gedəcəklər, hər müsibətə, acliğa dözəcəklər, aslan kimi vuruşacaqlar, lakin bədbəxtlik üz verib sən də məhv olsan, səninlə bərabər bizim bayraqımız da məhv olacaq, iyirmi gündən sonra müharibə qurtaracaq, bizim hamımızı qıracaqlar... Ah, qoy allahlar sənə uzun ömür versin, biz səninlə qalib gələcəyik!

Spartak başını yelləyərək soruşdu:

– Sən bizim qalib gələcəyimizə inanırsan? – Onun dodaqlarında qəmgin bir təbəssüm vardı.

– Axı niyə də qalib gəlməyək?

– Ona görə ki, bütün İtaliyada zəncir altında inləyən on milyon quldan heç yüz mini silah götürüb bizim yanımıza gəlmədi; ona görə ki, bizim ideyalarımız məzлumlar kütləsinə nüfuz etmədi, onların qəlbini isitmədi; ona görə ki, Roma istibdadı onun zülmü altında olan xalqların səbrini hələ tamam tükətmeyib; ona görə ki, Roma hələ çox qüvvəlidir, amma biz çox zəifik... Bax, buna görə biz qalib gələ bilmirik, qalib də gələ bilməyəcəyik. Ancaq İtaliyanın xaricində qalib gəlməyə ümidi etmək olar. Bizim qismətimiz burada məhv olmaqdır, biz burada ölcəcəyik.

Spartak bir qədər susduqdan sonra dərindən ah çəkərək dedi:

– Qoy bu müqəddəs iş üçün tökdüyümüz qan səmərəsiz qalmalı, qoy bizim bu işimiz gələcək nəsillərimizə nəcib bir örnək olsun.

Bu anda senturion Spartakin yamına gəlib dedi ki, üç min sapandçı, dalmat və illiriyalı romalıların ordugahından çıxıb pretor qapısına gəlib, öz qardaşlarının sıralarına qəbul edilmələrini təkidlə xahiş edirlər.

Spartak fikirləşdi, romalıların ordugahından qaçıb gələn bu üç min döyüşünün xahişinə dərhal cavab vermədi: bəlkə də, onlardan şübhələnirdi, ya bəlkə, öz ordusundan qaçan bu adamlara, mərd döyüşçülər kimi yanaşmaqla öz əsgərlərinə pis nümunə göstərmək istəmirdi. Buna görə ordugahın qapısına gəlib dedi ki, əsgərin öz bayrağını atması nalayıq işdir; düşmən döyüşçülərinin qaçmasına yol vermək, onları öz sıralarına qəbul etmək – hörmət qazanmış sərkərdə üçün biabırçı hərəkətdir, həm də öz bayrağına, qoşununa xəyanət edən adamları məzəlumlar qoşunu sıralarına qəbul etmək – əsgərlər üçün fəlakətli, pis bir nümunədir. Buna görə onları rədd etdi.

Bu hadisədən bir həftə sonra, axşam üstü dekanlar və senturionlar qladiatorların çadırlarını gəzib, onlara şeypur işaretini gözləmədən, tam sakitlik içində ordugahdan qalxmaq haqqında Spartakin əmrini söylədilər. Atlılar isə baş rəhbərin sərəncamı ilə balta götürüb, yaxında olan meşəyə ağac qırmağa getdilər. Gecə onlar at üstündə ordugaha çoxlu dirək gətirdilər.

İki gün idi ki, boğazda və ətraf yerlərdə ara vermədən sulu qar yağdı. Spartak havanın pisliyindən istifadə edərək, qaranlıq düşəndən sonra ordugahda çoxlu tonqal yandırılmasını əmr etdi. Gecə isə, qoşun qatı zülmət içində, şiddətli külek əsə-əsə, səssiz-səmirsiz, Krassın çəkdirdiyi xəndəyin elə bir yerinə getdi ki, burada hələ divar çəkilməmişdi. Spartakin əmri ilə, atlıların gətirdiyi ağac gövdələrini xəndəyə tökdülər, altı min torba torpağı da bunun üstünə qoyular. Bu qayda ilə xəndəyin xeyli hissəsi dolmuş oldu, qladiatorların legionları səssizcə, bunun üstündən keçib getdilər. Onlara əmr olunmuşdu ki, qara, küləyə baxmayıb, birbaş Kavlona qədər dayanmadan getsinlər.

Spartak öz atlıları ilə meşədə, düşmən ordugahına yaxın yerdə gizləndi; ertəsi gün günorta vaxtı, ərzaq toplamaq üçün ordugahdan çıxan Roma legionlarına hücum etdi, yarım saatın içində onlardan dörd mindən çoxunu qırdı. Romalılar buna heyrət etdi: hələ dünən

axşam dənizlə divar arasında tələyə saldıqları düşmən indi onları arxadan qorxu altına almışdı! Romalıları silaha əl atıb darmadağın edilən legionlara köməye çatmaq istərkən, Spartakin atlıları dördnala çapacıpa Kavlona gedirdi.

Mark Krass yumruğunu başına vurub çıçırdı:

– Ah, and olsun cəhənnəm allahlarına! Belə də şey olar? Deyirdim ki, budur, o daha dəmir halqa içindədir, amma yenə əlimdən çıxdı. Mən onun qoşununu qırıb dağıtdım, amma o təzə qoşun yığır, daha böyük bir qüvvətlə mənim üstümə atılır. Mən elan etdim ki, mühəribə qurtarır, amma mühəribə daha da siddətlənir!.. Böyük allahlar! Bu insan deyil, iblisdir! Qan içən xortdandır! Canlı məxluqu yeyən, doymaq bilməyən sehrlənmiş canavardır!

Katon dedi:

– Yox, o ancaq böyük sərkərdədir! – Bu cavan döyüşü intizamı, dözümü, mətanəti, həm də mühəribədə göstərdiyi qoçaqlığına görə Krassın kontubernalı təyin edilmişdi.

Mark Krass bərk acıqlanıb, bu cəsaretlə cavana çəp-çəp baxdı, elə bil ki, ona sərt cavab vermək isteyirdi, lakin yavaş-yavaş sakitləşdi, səsi açığından hələ titrəsə də, adı qayda ilə dedi:

– Mənçə, sən haqlısan, igid oğlan.

Katon vüqarla dedi:

– Əgər sən doğru danışmaq vərdişini igidlilik hesab edirsənə, onda nə Persey, nə Yason, nə Diomed, nə də dünyada heç kəs məndən igid olmamışdır.

Krass dinmədi. Skrof, Kvint, Mummi və başqa qoşun başçıları da susurdu. Onlar fikrili və qəməgin idilər, ağır düşüncəyə daşmışdır. Hamidan əvvəl Krass danışdı. O, sanki fikirləşə-fikirləşə öz-özünə deyirdi:

– Biz onun ardınca gedə bilərik, lakin ona çatmariq. O getmir, ucur: o tazı kimi, maral kimi gedir, insan kimi yox!.. Birdən o, səksən min qoşunu ilə Romaya hücum etdi! Ey böyük allahlar!.. Belə də gözlənilməz şey olar?! Nə böyük təhlükə!.. Bunun qabağını necə almaq? Nə etmək?

Hamı susurdu; bir az sonra onlar qoşun sərkərdəsinin suallarına cavab verərək, onun kimi şübhə içində olduğunu söylədilər.

Hamısı Krassın senata kağız yazmasını lazımlı gördü; dedilər yazılışın ki, mühəribə daha amansız və daha təhlükəli olur; bunu birefəlik

qurtarmaq üçün, Krassın əlində olan qoşundan başqa, Qney Pompeyin İspaniyada qalib gəldikdən sonra bu yaxında Romaya gətirdiyi legionları da, Lutsi Litsini Lukullun Mitridatla vuruşan, indi isə İtaliyaya qayıdan qoşunu da qladiatorların üstünə göndərilməlidir; hər biri yüz minden ibarət olan üç qoşunla Spartakı üç tərəfdən əhatə edib, respublikanın ən şanlı sərkərdələrinin başçılığı ilə bu biabırçı müharibəni bir neçə gündə qurtarmaq olar.

Belə xəberlə senata müraciət etmək Krassın ürəyindən deyildisə də, məktubu çaparla Romaya göndərməyə məcbur oldu, özü isə bütün qoşununu ordugahdan qaldıraraq, Spartakin arxində yola düşdü.

Spartak bu zaman dağlardan aşmaq, Kavlondan sürelə hərəkət edib, Skilakidən keçib Novoastr və Poleokastr dağlarına sarı getmək fikrində idi.

Lakin beş gündən sonra onlar bu yerə çatanda, Qay Kannitsi yənə də üsyankar və inadıl xasiyyətini bürüzə verərək, hay-küyle ordugahdan getdi, özü ilə də beş legion əsgər apardı. O, çığra-çığra deyirdi ki, əvvəl Krassın qoşununu darmadağın etmək, sonra isə Romanın üstünə getmək lazımdır. Spartakin nə hədə-qorxusuna, nə xahişinə əhəmiyyət vermədi. Kastla birləşərək, qladiatorlar ordugahından çıxıb, səkkiz-on mil kənardə yerləşdi.

Spartak Qraniklə Artoriksi qiyamçılarının yanına göndərdi, lakin onlar inadından dönmürdü, deyirdilər ki, çox əlverişli bir mövqe tutmuşuq, Krassi burada gözlayəcəyik, burada da onunla vuruşacaqıq.

Spartak bu legionların ağılsız hərəkətindən çox qəmgin oldu, lakin, öz xasiyyətinə görə, onları başlı-başına qoyub getmək istəmirdi: qiyamçılar mütləq məğlub olacaqdı. Buna görə ordugahda ləngidi: bəlkə də, onlar ağıla gəlib geri qayıtdı; bunun üçün çox vaxt itirdi, Krassi ötüb keçməklə qazandığı üstünlük də əldən çıxdı.

Bəli, qladiatorlar bir yerdə dayanıb durmuşdu. Krass sürətlə yol gələrək üç gündən sonra Poleokastr təpələrinə çatdı, Qay Kannitsinin burada yerləşən legionlarına var gücü ilə hücum etdi. Qay Kannitsi ilə Kastın otuz min əsgəri çox cəsarətlə vuruşurdu, lakin Spartak tez özünü yetirməsəydi, onlar tamam məhv olacaqdı.

Spartak gələn kimi döyüş daha da şiddetləndi. Amma gecənin qaranlığı onları bir-birindən ayırdı. Lakin heç biri bir addım da geri

çəkilmədi. Qladiatorlardan on iki min, romahlardan on min adam tələf oldu.

Spartak qiyamçıları dilə tutub öz tərəfinə çəkə bildi. Lakin düşmən qoşunu qladiatorlardan çox idi; onlar Biziniyana sarı getdi. Krass qladiatorların arxində gəlirdi, ancaq cəsarət edib hücumu keçə bilmirdi.

Spartak hündür, sıldırımlı bir dağda özünə möhkəm yer düzəltdi, – əlverişli şərait düşənə kimi burada qalmaq fikrində idi. O, Kannitsi ilə Kastı başa saldı ki, qoşunun birliyini qorumaq lazımdır. Hal-hazırda ən ağıllı hərəkət – Krassla vuruşmaqdan çəkinməkdir, fürsət düşəndə hücum edib Krassın qoşununu darmadağın edərik, bunun üçün də əvvəl onları yorub əldən salmaq lazımdır.

Kast ilə Kannitsi bu söhbətdən sonra elə bil ki, sakitləşdi. Onların Spartakla ədavəti yox idi, bunun əksinə olaraq ona hörmət bəsləyirdilər, onunla fəxr edirdilər, ancaq nizam-intizam çərçivəsinə girə bilmirdilər, buna dözmürdülər, ağılsızlıq edib Krassla mümkün qədər tez döyüşə girişmək isteyirdilər.

Spartak üç gün Biziniyanın yaxınlığında ordugah qurub qaldı; dağlar onları düşməndən gizlədirdi. Dördüncü gün şiddetli qasırğa qopdu, göy guruldadı, ildirim çaxdı, yağış yağdı. Spartak bundan istifadə edərək, öz qoşunu ilə dik yoxuşlardan səssizcə enib, sürətlə Klaromonta getdi.

Krass səkkiz gündən sonra özünü qladiatorlara yetirdi və elə mövqe tutdu ki, bu ona Spartakı yenə də dağda mühasirəyə almağa imkan verdi, – qladiatorlar orada ordugah qurmuşdu, Kast ilə Kannitsi yenə də ayrıldı, əllərində olan iki legionu aparıb, Spartakdan altı mil kənardə özlərinə ordugah qurdular.

Krass iki gün düşmənin yerini və mövqeyini nəzərdən keçirdi, gecə bir legion əsgər göndərib, başdan-başa ağacla və kolla örtülmüş təpəni tutdu. Əsgərlərə əmr etdi ki, orada gizlənsinlər, Skrof üç legionla Kast və Kannitsiyə qabaq tərəfdən hücum edəndə, onlar da arxadan düşmənin üstünə cumsunlar. Krass isteyirdi ki, Spartak köməyə gələnə kimi, bu on iki min qladiatoru bir saatın içinde tamam qırısın, sonra da Spartakin özünə hücum eləsin, çünki Poleokastr ətrafindəki vuruşmadan, həm də Kast ilə Kannitsinin legionlارındakı on iki min əsgəri qırıldıqdan sonra onun ancaq əlli min adamı

qalardı; Krass düşünürdü ki, doxsan min əsgərini işə salmaqla Spartakın qoşununu tamam mühəsirəyə ala bilər.

Krass, pusquya göndərdiyi legiona Livi Mamerki başçı qoymuşdu; o öz əsgərlərini göstərilən təpəyə elə məharetlə apardı ki, bunu nə Kast, nə də Kannitsi hiss edə bilmədi. Mamerk qorxurdu ki, legionerlərin dəmir geyimləri günəşdə parıldar, düşmən də onların təpədə olduqlarını görə biler, buna görə dəbilqələrinin, dəmir geyimlərinin üstünü ağaç budaqları ile örtməyi əmr etdi.

Mamerk qaranlığın düşməsini və səhərin açılmasını həyəcanla gözləyirdi, – o, düşmənə dan yeri ağaranda, arxadan hücum etməli idi. Lakin tale romallara yar olmadı: təpənin dibində, yerli əhalinin dini canfəşanlığına riayət edilərək, Ən Böyük Yupiterin şərəfinə balaca bir məbed tikilmişdi. Son vaxtlarda heç kəs bu məbədə gəlmirdi, lakin Mirtsa allahlar atasına yenə də nəzir gətirirdi. O öz qardaşını çox istəyirdi, həmişə də onun üçün təşvişə düşürdü. Mirtsa dindar olduğundan, qüdrətli allahların Spartaki öz pənahında saxlaması üçün qurban kəsirdi.

Bu gün də fürsət düşdüyündən, sədaqətli Tsetul ilə Yupiterin məbədinə aq keçi bağası aparırdı, istəyirdi ki, bunu Yupiterin tərk edilmiş qurbangahında kəssin.

Mirtsa məbədə yaxınlaşanda dağın üstündə Roma əsgərlərini gördü: onlardan bəziləri çöməltmə oturmuşdu, bəziləri də ot üstündə uzanmışdı. Bu qayda ilə “allahlara qurban gətirən bu iki qadın düşmənin burada olduğunu görmüşdü”. Mirtsa səsini çıxartmadı, diksindiyini də heç bir hərəkəti ilə bürüzə vermədi, ürəyində buna sevindi: nəzir gətirmək arzusu da bunun üçün təlqin edilibmiş; bu gözəl təsadüfdə o, allahların himayəsini lap açıq görürdü. Onlar səssiz-səmirsiz geriyə dönüb, tez dərəni keçdilər. Mirtsa əhvalatı Kannitsiyə və Kasta xəbər vermək üçün tələsə-tələsə onların ordugahına yollandi. Sonra da həbəş qadınla birlikdə yüyüre-yüyüre gedib Spartaki xəbərdar etdi.

Qay Kannitsi günortaya bir saat qalmış iki legionuna əmr etdi ki, ordugahdan qalxınlar. Onlar Mamerkin qoşununa şiddetli hücum etdirər. Mamerk bu qəfil hücumu qarşı çıxməq istədi, lakin elə o saat da kontubernalını Krassın yanına göndərib kömək istədi.

Krass dərhal ora iki legion, Spartak da Qay Kannitsiyə və Kasta iki legion kömək göndərdi. Döyüş bir neçə saat davam etdi, sonra

böyük bir vuruşmaya çevrildi. Spartak da, Mark Krass da sürətlə hərəkət edərək, bütün legionları ilə bir vaxtda özlərini döyüş yerinə yetirdilər. Bu vaxta qədər olan vuruşmalardan daha qanlı bir vuruşma baş verdi.

Bütün günü hər iki tərəf çox cəsarətlə, həm də fövqəladə qəzəblə vuruşdular. Axşam oldu, ancaq qaranlıq vuruşmaya son qoydu.

Romallardan on mindən çox, qladiatorlardan on iki min üç yüz adam öldü. Cəsarətlə vuruşan Kannitsi, Kast və İndutiomar da tələt oldu: onlar legion komandırı idi.

Döyüşdən dörd saat sonra Spartak qoşununu yiğib yenə də yola düşdü. O on dik meşəli cığırlarla Petelin dağlarına sari gedirdi.

Döyüş meydani Krassın əlində qaldığından, o, romalların cəsədlərini yandırmaq əmrini verdi. Krass da, bütün qoşun da bir şeyə çox təəccüb etdirər: onlar gördülər ki, vuruşmada ölen on iki min üç yüz qladiatorun ancaq ikisinə arxadan zərbə endirilmişdir, qalanları sinəsindən yaralanıb olmuşdur.

Bu vuruşmadan, həm də Spartakın qoşunu dağlara çökildikdən sonra Krass senata məktub göndərib, Pompeyi və Lukullu köməyə çağırmasına təəssüf etdi; əslində o özü qladiatorların qüvvəsini zəiflətməşdi, indi isə qalibiyət şöhrəti o iki sərkərdənin ayağına yazıla bilərdi. Buna görə Krass belə qərara gəldi: Lukull İtaliyadan gelənə kimi və öz qoşunu ilə Romaya qayıdan Pompey də Lukaniyaya çatana kimi üşyançilarla müharibəni qurtarsın. Kvestor Skrofu altmış min əsgərə komandan qoyub, əmr etdi ki, Spartakın ardınca getsin, qladiatorları rahat buraxmasın, həm də onlara vaxt üstünlüyü əldə etməyə imkan vermesin. Qalan iki legionla (təxminən iyirmi min adamlı) bütün yükleri, yük arabalarını götürüb gecə-gündüz yol getdi. Turiyə, oradan da Potentiyə gəldi. Əsgər yiğib, yeni legionlar düzəltmek üçün bütün mahala tribunlar göndərdi, orduya gələnlərə böyük mükafatlar vəd etdi.

Bu zaman Spartak dövrə vurub, Krassın qoşununu yorub əldən salmaq üçün Klaromontdan Nevokastra, oradan da Tanaqra getdi, sonra Tanaqrdan yenə Klaromonta qayıtdı. O elə zənn etdi ki, Krass onun ardınca gəlir, arxa tərəfində ancaq Skrofun olduğunu bilmirdi. Spartak Krassi elə bir yerdə yaxalamaq istəyirdi ki, düşmən qoşununun sayca üstünlüyünü heçə endirsin, ancaq onda Krass ilə döyüşə girişsin.

Skrofa geri çekilen Spartakı rahat qoymurdu, qladiatorların arxa hissələri ilə tez-tez döyüşə girişir, bəzən üstünlük də qazanır; araların qladiator manipulaları Skrofaya əsir düşürdü, sonra da Skrofa onları yol qırğındakı ağaclarдан asırdı.

Spartak təpələrin döşü ilə Klaromontdan Herakleyaya təref getdi.

Kazuent çayına çatanda gördü ki, buradan keçmək mümkün deyil: güclü yağışlar yağılığından çayın suyu qalxmış, yolu kəsmişdi. Roma atlıları qladiatorlara çatıb, arxadan onlara hücum etdi.

Spartak yaman hirslenmişdi. Legionlarına sıraya düzülmək əmrini verdi; sonra da üzünü onlara tutub dedi: hər necə olsa biz gerek bu vuruşmada qalib gələk, yoxsa hamımız məhv olarıq, çünkü arxamızda çay var. Qladiatorlar heç görünməmiş bir ığidliklə romalıların üstünə yeridi.

Elə qəzəblə düşmənin üstünə atıldılar ki, iki saatda sıralarını dağıdıb onları qaçmağa məcbur etdilər, saysız-hesabsız Roma əsgərini qırıldılar.

Kvint qaçan legionerlərin qabağını almağa çalışdısa da, bundan bir şey çıxmadi, Skrofun da canfəsanlığı bir nəticə vermedi. O, Ombasından və üzündən yaralanmışdı, bir dəstə atlı onu qəzəblənmiş düşmən əlindən çox çətinliklə xilas edə bildi.

Romalılar böyük məglubiyyətə düşər oldular. Kauzent ətrafindəki vuruşmada onlardan on min adam qırıldı, amma qladiatorların ancaq səkkiz min əsgəri tələf oldu. Roma əsgərləri vahiməyə düşmüsdürlər. Onlar tələsə-tələsə Akris çayını piyada keçdilər, çayda çox adam boğulub öldü. Romalılar qaça-qaça gəlib Turi şəhərində gizləndikdən sonra sakit oldular.

Bu qələbənin qladiatorlara necə ruh yüksəkliyi verdiyini təsəvvür etmək çətin deyil. Onların qoçaqlığı lovğalıq dərəcəsinə çatdı: dekanlarını, senturionlarını Spartakin yanına göndərdilər, yalvardılar ki, bizi yenə düşmən üstünə apar, Roma əsgərlərinin hamısını qıracaqlarına söz verdilər. Lakin Spartak Krassın üstünə yeriməyi mümkün hesab etmedi, çünkü romalılar bu məglubiyyətdən sonra yenə də qladiatorlardan qüvvətli idi, bir də ki, Spartak Roma sərkərdəsinin yeni legionlar hazırladığını eșitmışdı.

Krass Skrofun məglub olduğunu eşidəndə, bütün qoşunu ilə Potentidən Turiyə yola düşdü: indi onun, tez-tələsik topladığı əsgərlərlə bərabər, otuz səkkiz min legioneri var idi. Turiyə gələndə

Skrofun qalan əsgərlərini şiddetli töhmət elədi, and içdi ki, bir də qəçsanız detsimatsi cəzasını tətbiq edəcəyəm, Krass Kauzentdə məglubiyyətə uğramış legionları qaydaya salmaq üçün bir neçə gün Turidə qaldı, sonra Spartakin izinə düsdü, – onun kəşfiyyatçıları deyirdi ki, Spartak Silvidən bir az kənardı, Bradan sahilində orduğah qurub qalmışdır.

Kazuent ətrafindakı vuruşmadan on gün keçirdi. Spartak Bradan təpəsində yerləşən ordugahında, pretoridən kvestoriyə qədər uzanan yolda, axşam çağrı qəməgin və tutqun halda gəzişirdi. Xəber gətirilər ki, paltarını dəyişmiş üç atlı qladiator Romadan gəlmış, ona mühüm bir məktub gətirmişdir.

Spartak dərhal çadırına gedib, o üç qladiatoru qəbul etdi. Onlar Valeriya Messaladan gətirdikləri papirusu Spartaka verib dedilər ki, bizi bu məktubla ancaq sənin yanına göndərmışlər.

Spartakın rəngi bərk ağardı, məktubu alıb, əli ilə ürəyini tutdu, sanki onun döyüntüsünü saxlamaq istəyirdi. Qladiatorların getməsinə icazə verdi, tapşırıdıcı ki, onlara yemək versinlər. Sonra lülə şəklində bürmələnmiş papirusu açıb bu sözləri oxudu:

*"Valeriya Messala yenilməz, şanlı Spartaka öz salamını göndərir, ona böyük hörmət bəslədiyini bildirir.*

Ey mənim sevgilim Spartak, ədavəti tale, rəhmsiz allahlar o böyük, nəcib qəlbinin bütün gözəl əməllərini verdiyin işi himayə etmək istəmədilər. Sənin fəvqəlbəşər qəhrəmanlığın, gələcəyi görmək qabiliyyətin, işə sədaqətlə girişməyin nəticəsində üç ildir ki, qalibiyət sənin bayrağını tərk etməmişdir, bununla belə sən möşum taleyin və Roma qüdrətinin qabağında dayanmaq intidarında deyilsən: Lukull Asiyadan geri çağırılmışdır, onu sənə qarşı göndərəcəklər. Amma indi, bu məktubu sənə yazarkən, İspaniyani fəth edən Böyük Pompey bütün qoşunu ilə Romadan çıxıb, Samniyadan keçərək sənin üstünə gəlir. Spartak, güzəştə get, müharibəni qurtar, mənim sönməyən, odlu, əbədi məhəbbətim xatirinə, bizim körpə balamız Postumiyanın xatirinə, özünü qoruyub saxla, bizim əziz balamızı ata nəvazışından məhrum eləmə: əgər sən inadla bu müharibəni davam etdirsin, o yetim qalacaq, – axı müharibənin qalibiyətlə qurtarmasına indi daha ümid yoxdur.

Spartakin sevdiyi qadın ona alçaq, rəzil bir hərəkəti məsləhət görə bilməz və məsləhət də görməməlidir. Romanı tir-tir əsməyə məcbur edən, bütün İtaliyanı üç il qorxu altında saxlayan, şanlı qələbələri ilə böyük şöhrət qazanan bir adamın silahı yerə qoyması – onun düşməndən qorxması demək deyil; sən tale deyilən gözəgörünməz, qarşışılınmaz, sırılı bir qüvvənin qarşısında bayrağını endirirsən, cüñki elə bir adam yoxdur ki, taleyin zərbələri qarşısında dura bilsin, belə adam olmayıacaq da; ən qüdrətli iradəyə malik olan şəxslərin də səyi onun qabağında heçdir; – Kirdən tutmuş Pirrə kimi, Ksesrkədən tutmuş Hannibala kimi tarix belə göstərir.

Pompey döyüş meydanına gələn kimi Krassla müharibəni qurtar: Krass qalibiyət şöhrətinin rəqibinə çatacağından qorxaraq, sənən üçün şərəfli olan bir sülh bağlamağa razılıq verəcəkdir.

Yerinə yetirilməsi indi daha mümkün olmayan bu işdən əl çek, gəl mənim Tuskuldakı villamda daldalan, orada səni ən saf, ən mehriban, ən odlu və sədaqətli bir məhəbbət gözləyir. Sənən həyatın orada böyük xoşbəxtlik içində, yer üzündə hələ heç bir qadının öz sevgilisinə bəxş etmədiyi incə nəvazişlər, ehtiraslı busələr içində keçəcəkdir. İnsanlardan, onların gördüyü işlərindən uzaqda, pərəstiş edilən bir ər, bir ata kimi tükenməz sevgi fərəhi içində yaşayacaqsan.

Ah, Spartak, mənim əzizim, zavallı bir qadın sənə yalvarır, bədbəxt bir ana və sənən qızın, eşidirsənmi, Spartak, sənən balan mənimlə bərabər sənən qıçlarını qucaqlayıır, göz yaşı töküür, əllərini öpür, biz ikimiz də dərdli göz yaşı ilə, ah-nalə ilə sənə yalvarırıq: sən bizim üçün əziz olan həyatını qoruyub saxla, – axı sənən həyatın bizim üçün dünyanın bütün nemətlərindən qiymətlidir.

Bu sətirləri yazdıqca əlim titrəyir, göz yaşı məni boğur, gözlərimdən axan yaş papirusun üstünə töküür, onlar elə odludur ki, yazıqlarımın bəzisini silib pozacaqdır.

Ah, Spartak, əzizim Spartak, qızına yazığın gəlsin, mənə rəhm et, mən axı ancaq aciz, bədbəxt bir qadınam, sən məhv olsan, mən dərdən, müsibətdən ölürem...

Ah, Spartak, mənə rəhm et, sənə dünyalar qədər sevirəm, sənə pərəstiş edirəm, böyük allahlara sitayış ediləndən də artıq sənən qarşında səcdəyə düşürəm! Ah, Spartak, mənə yazığın gəlsin!..

Valeriya”.

Məktubu oxuyanda zavallı gladiatoriun nələr hiss etdiyini sözlə demək mümkün deyil. O ağlayırdı; gözlərindən axan yaş papirusun üstünə töküür, Valeriyanın məktubda izi qalan göz yaşına qarışırı. Məktubu oxuduqdan sonra dodaqlarına apardı, hönkürtü ilə ağlaya-ağlaya onu ehtirasla, odlu-odlu öpdü. Sonra qolları yanına düşdü, papirusu əlində bərk-bərk sıxaraq, gözü yaşı xeyli dayanıb durdu, tərpənmədi: o həm xoş, həm də dərdli fikirlərə daldi.

Kim bilir, indi onun fikirləri haralarda uçurdu?! Kim bilir, nə kimi xoş xəyallar gözleri öündən keçirdi?! Kim bilir, nə kimi gözəl xatirələrdən o həzz alırdı?!

Spartakin qüssə və şəfqət dolu düşüncələri axıb gedirdi; nəhayət, o özünə gelib gözlərini sildi, bir də papirusu öpüb bürmələdi, qoltuğuna qoydu. Sonra dəmir geyimini geydi, dəbilqəsini başına qoydu, qılincini belinə bağlayıb, qalxanını qoluna taxdı, kontubernalıni çağırıb əmr etdi ki, atımı gətir, atlılar da ardımcı gəlməyə hazır olsunlar.

Əvvəlcə Qraniklə danişaraq yarım saatdan sonra üç yüz atlı ilə atları çapa-çapa ordugahdan çıxdı.

Spartak gedəndən bir neçə dəqiqə sonra Mirtsə, sonra da Artoriks onun çadırına girdi.

Cavan Artoriks yenə də Mirtsaya yalvarır, ona ərə getmək təklifinin nə üçün rədd edildiyini bilmək istəyirdi, Mirtsə da həmişəki kimi susur, ağlaya-ağlaya dərindən ah çəkirdi:

Qall deyirdi:

– İnan mənim sözümə, Mirtsə, mən daha belə yaşaya bilmirəm. Mənim üçün müqəddəs olan, buna görə də öz canımdan çox-çox əziz tutduğum Spartakin canına and içirəm, mən daha belə yaşaya bilmirəm. And içirəm, mənim sənə olan məhəbbətimdə, ehtirasında xırda heç bir şey, heç bir insan zəifliyi yoxdur. Bu böyük məhəbbətdir, bu mənim bütün hissələrimi, bütün varlığımı, bütün qəlbimi zəbt etmişdir. Mənə aydın olanda ki, niyə mendən üz döndərirsən, mənim olmağımı sənə qoymayan nədir, onda bəlkə də... kim bilir?.. Bəlkə də bu rəddedilməz zəruri şey məni inandırar; bəlkə də, bu mənim üçün qəti bir şey olar, mən bunun çarəsiz bir şey olduğunu başa düşərəm... ola bilsən ki, rəhmsiz taleyin hökmünə boyun əyərəm. Amma bilsəm ki, dünyanın en xoşbəxt adamı olmağa məni qoymayan nədir, – lap elə məni sevdiyini bilsəm də, – həyatımın fərəhindən könüllü

surətdə əl çəkerəm, dinməz-söyləməz buna boyun əyərəm. Yox, yox, belə bir şey olacağına inanma, güman eləmə ki, belə bir şey ola bilər!..

Artoriks bu sözləri böyük məhəbbət və səmimiyyətlə, dərin həyəcanla deyirdi; onun səsi titrəyirdi, rəngi qacmışdı: Mirtsanın qabağında doğrudan da hiss etdiklərini söyləyən bir adam dururdu.

Mirtsa çox müteəssir olmuşdu, o, söz ilə söylənməsi mümkün olmayan böyük bir kədər duyurdu, gözləri yaşı ilə dolmuşdu:

— Artoriks, Artoriks, sənin allahlarına and verirəm, Spartaka olan məhəbbətin xatırınə yalvarıram sənə, bunu bir daha soruşma, məni qışnama! Bu mənə olmazın əzab verir! Bununla mənə nə qədər iztirab verdiyini bilsəydin, inan mənə, Artoriks, bir daha bunu soruşmazdım!

Qall məhəbbət ehtirası coşqunluğuna tutularaq, səbri tükənmiş halda dedi:

— Qulaq as, Mirtsa, qulaq as, gör nə deyirəm. And içirəm sənin canına, belə ruhi vəziyyətdə, belə qəm-qüssə ilə, belə ümidsizlik içində daha yaşaya bilmərəm. Sənin gözəl üzünü görəndə, gözlərin-dən saatılan işığa baxanda ürəyim açılır, onlar mənim qəlbimi məhəbbətlə oxşayır. Hər anda sənin o məsum, incə təbəssümünü görmək, bu gözəllik və şəfqət xəzinəsinə sahib ola biləcəyimi hiss etmək, eyni zamanda məchul bir səbəbə görə bunlardan əl çəkməyə məcbur olmaq... yox, yox, bu mənim qüvvəmdən yüksək bir şeydir. Bu sırrı mənə açmasan, bu gizlin şeydən məni agah etməsən, onda yaşamaq-dansa ölmək yaxşıdır, çünkü mən daha belə cəfaya, iztiraba dözə bilmirəm. Belə anlaşılmaz inadına görə mən özümü sənin gözünün qabağında öldürməsəm, qoy qüdərtli Tarana bu anda Spartakı öz ildirimişləri ilə məhv eləsin!

Bu sözləri deyərkən Artoriksın üzündə dəhşətli bir ifadə göründü: o xəncərini sıyırb qaldırdı, özünü öldürmək istədi.

Mirtsa çığırıb, əllərini yalvara-yalvara ona uzatdı:

— Yox, yox, o böyük allahlar xatırınə sənə and verirəm, saxla əlini, saxla!.. — Sonra da həyəcandan qırılan bir səslə əlavə etdi: — Sənin ölümünü görməkdən... sənin qabağında... namussuz görünməyim... gözündən düşməyim daha yaxşı olar! Dayan... qulaq as mənə... Artoriks... ona görə sənin olmaq istəmirəm ki... sənə layiq

deyiləm... mən xəcalətdən ölürem... amma sən bunun səbəbini biləcəksən, mənim sevgilim, mənim pərəstiş etdiyim Artoriks!

Mirtsə üzünü əlleri ilə örtüb dərdli-dərdli ağladı, sonra hönkür-tüdən qırılan səslə tələsə-tələsə dedi:

— Kənizdim... ağam aradüzəldəndi... o qamçı ilə məni məcbur edirdi... odlu çubuqla mənə əzab verirdi... mən istəmədən özgələrin olurdum...

O bir anlığa dayandı, sonra güclə eşidilən səslə əlavə etdi:

— Mən... fahişə idim!.. — O başını lap aşağı əydi, əlleri ilə üzünü örtüb yenə hönkür-hönkür ağladı.

Bu sözləri eşidəndə Artoriksın üzü tutuldu, gözləri cilgin qəzəblə parıldadı, xəncərinin dəstəyini sixa-sixa əlini yuxarı qaldırdı, qüvvətli səslə çığrıdı:

— Lənətə gəlsin, bu alçaq insan alverçiləri! Lənətə gəlsin bu quldarlıq!.. Lənətə gəlsin insandakı bu rəhmətsizlik!..

Sonra xəncərini qınına qoyub Mirtsanın ayaqlarına düşdü, əllerini tutub öpməyə başladı, böyük məhəbbət coşqunluğu içində ucadan dedi:

— Ah, mənim sevgilim, ağlama... ağlama! Nə olsun ki?! Bununla sən mənim gözümde saflığını, gözəlliyyini itirmədin, ey Roma vəhşiliyinin qurbanı olan gözəlim! Onlar sənin bədəninə hakim oldular, lakin heç kəs, heç bir şey sənin təmiz qəlbini ləkələyə bilməmişdir!

Mirtsa yenə də əlləri ilə üzünü örtməyə çalışaraq astadan dedi:

— Burax məni, burax, qoy mən öz-özümdən gizlənim... İndi mən gərək sənin gözünə görünməyim, mən daha bu gözlərə baxa bilmərəm.

Mirtsa çadırın pərdələnmiş bucağına qaçıb, özünü Tsetulun qucağına atdı.

Artoriks, Mirtsanın arxasında gizləndiyi kətan pərdəyə məhəbbətlə baxdı, sonra rahat nəfəs alıb çadırдан çıxdı; çünkü Mirtsanın böyük əngəl hesab etdiyi şey Artoriksə başqa cür görünürdü.

Ertəsi gün səhər yenice açılırdı ki, Spartakin çaparı tərəfindən gətirilən yazı lövhəsini Mark Krassa verdilər. Krass qələbiator orduğahının bir mənzilliyyində, Mamertin Oppidasında ordugah qurub qalırdı.

Krass yunan dilində yazılmış taxta lövhədə bu sözləri oxudu:

Mən gərək sənin ordugahından on mil, mənim də ordugahımdan on mil kəndə səninlə görüşəm. Oppidan Silviyə gedən yoluñ qırığında Venusi patrisi Tit Ossilinin kiçik villası var. Mən üç yüz atlı ilə o villada olacağam. Sən də bu qədər atlı ilə lütf edib oraya gələrsənmi? Sənə tam səmimiyyət və düzgünlükə müraciət edirəm, sənin də düzgünlüğünə arxayın oluram.

*Spartak".*

Krass Spartakin təklifini qəbul etdi. Lövhəni getirən atlını yanına çağırıb əmr etdi ki, Spartakin yanına qayıdarsan, ona deyərsən ki, mən, Mark Krass, dörd saatdan sonra üç yüz atlı müəyyən edilən yerə görüşə gələcəyəm, bunu da deyərsən ki, Spartak mənim düzgünlüyümə arxayın olan kimi, mən də onun sözünə etibar edirəm.

Elə həmin gün üç saat yarımdan sonra, yeni günortaya iki saat qalmış Krass, atlı dəstəsinin başında Tit Ossilinin villasına gəldi. Villanın dəmir barmaqlığı qabağında Spartakı müşayiət edən qələbətor athlalarının başçısı Mamili, senturion, atlı dəstəsinin on dekurionu Krassi qarşılıdı.

Spartakin adamları Mark Krassla lazımı ehtiram göstərərək, onu qabaq həyətdən, sonra da atridən keçirib koridorla apardılar, — koridorun sonunda kiçik bir şəkil salonu vardı, Spartak ayaq səsini eşidib salonun qapısında göründü. Əl işarəsi ilə qələbətorə cəkilib getməsi əmrini verdi, sağ əlini, təbrik əlaməti olaraq, dodaqlarına apardı dedi: "Salam olsun sənə, şanlı Mark Krass!" Spartak bu sözü deyib, Roma sərkərdəsinə yol vermək üçün salonun içərisinə çəkildi. Krass da Spartakin təbrikinə nəzakətlə cavab verib, salona girərək dedi "Sənə də salam olsun, mərd Spartak!"

Hər iki sərkərdə üz-üzə durub, bir-birini dinməz-söyləməz gözdən keçirirdi.

Qələbətor patrisidən xeyli hündürdü. Spartakin boynu, başı uca, mütenasib, qəşəng boyu, igidlik duyulan pəhləvan biçimli bədəni Mark Krassın bədənidən heç müqayisə edilməyəcək dərəcədə fərqlənirdi: Krass ortaboylu adamdı, bir qədər də kök idi.

Spartak Krassın əsil romalılara xas olan iri sümüklü, qarabuğdayı üzünün sərt və ciddi xətlərinə, qısa boynuna, enli kürəklərinə, möhkəm, lakin diz tərəfdən əyri qıçlarına diqqətlə baxırdı, Krass da Spartakin əzəmətli duruşuna, cəld hərəkətlərinə, son dərəcə gözəl, qüvvətli qədd-qamətinə, geniş alındakı nəcibliyə, gözlərinin gözəlliyyinə, bu gözlərdə, həm də gözəl üzünə bütün xətlərində işiq kimi parıldayan sədaqətə, mərdliyə baxaraq valeh olmuşdu.

Bir şey Krassa çox təəccübü göründü: bu adam onda, istəməsə də, böyük hörmət hissi oyadırdı, Krass bundan yaxa qurtara bilmirdi, bunun üçün də özünə acığını tuturdu.

Spartak birinci olaraq sükütu pozub, müləyim səslə Krassdan soruştı:

— De görüm, Krass, bu müharibənin çox uzandığını sən güman etmirsənmi?

Romalı cavab verməkdə tərəddüd edərək bir az ləngidi, sonra dedi:

— Bəli, çox uzandi.

Qələbətor bir də soruştı:

— Sən necə güman edirsin: biz bunu qurtara bilərikmi?

Krassın qalın qapaqlı, sariya çalan boz gözlərindən qıçılıcılar saçıldı; o dərhal soruştı:

— Bu necə olar?

— Sülh bağlamaqla.

Krass təəccübə dedi:

— Sülh?

— Niyə, bağlaya bilmərikmi?

— Bəli... ona görə ki... bu sülhü axı necə bağlamaq olar?

— Ah, Herkules! Müharibə edən tərəflər həmişə necə sülh bağlayırlarsa, bu da elə.

Krass istehza ilə gülümseyərək ucadan dedi:

— Hə! Hannibal, Antioxa, Mitridatla sülh bağlanan kimi?..

Frakiyalı azca duyulan kinayə ilə soruştı:

— Niyə də belə olmasın?

Roma sərkərdəsi bundan pərt olaraq, nifret duyulan bir ifadə ilə dedi:

— Ona görə ki... ona görə ki... Məgər siz müharibə edən tərəfiniz?

– Roma zülmünə qarşı müharibə edən xalq bizim tərəfimizdə toplanmışdır.

Krass sol əlini zərli aşırma qayışına keçirib istehza ilə ucadan dedi:

– Eləmi? And olsun Cəzaverən Marsa, mən həmişə sizi qanuni ağalarına qarşı qiyam qaldıran həyasız, alçaq qullar yığını hesab etmişəm.

Spartak ona sakitcə cavab verdi:

– Söylediyini təshih edək. Siz alçaq deyirsiniz? Yox, biz sizin ədalətsiz, mənasız zoraklığınızın quluyuq, alçaq deyilik... Bizə aqalıq etmək hüququnuzun qanuniliyinə gəldikdə, bu barədə danışmasaq yaxşıdır.

Krass dedi:

– Deməli, sən özünü eynən Hannibal, ya Mitridat hesab edib Roma ilə sülh bağlamaq isteyirsən? Sən hansı əyalətləri isteyirsən? Nə qədər müharibə zərəri tələb edirsən?

Spartakin gözləri qəzəblə parıldadı; Krassa lazımlıca cavab vermək üçün ağızını açsa da, sol əlini dodaqlarına aparıb özünü saxladı. Sağ əlini neçə dəfə alına çəkib dedi:

– Krass, mən nə səninlə deyişmək, nə səni təhqir etmək, nə də sənin təhqirini eşitmək fikrindəyəm.

– Bəs sənin fikrincə, quldur və qiyamçı qladiatorlarla sülh bağlamaq haqqında danışmaq Roma xalqının əzəmətini təhqir etmək deyilmə? Belə bir təklifin həqarətini duymaq üçün Tibr sahilində doğulmaq lazımdır! Sən, bədbəxtliyin üzündən, anadan romalı doğulmadın, – amma yəqin bil ki, Spartak, sən buna layiq idin, – romalı doğulmadığın üçün də təhqirin böyüklüyünü və ağırlığını tamamilə anlaya bilmirsən.

– Amma sənin latin irqinə xas olan hədsiz lovğalığın qoymur ki, məni, mənim silah yoldaşlarımı deyil, bütün insan övladını, böyük allahları nə dərəcədə təhqir etdiyini anlaya biləsən, çünkü sən yer üzündə yaşayan bütün xalqları insanlara deyil, heyvanlara yaxın alçaq irq hesab edirsən.

Yenə də şəkil salonu sükuta daldi.

Krass bir neçə dəqiqə düşündürkdən sonra başını qaldırdı, Spartaka baxaraq dedi:

– Sənin qüvvən tükenib, sülh bağlamaq isteyirsən, cünki daha mütəmədən göstərə bilmirsən. Yaxşı, sənin şərtlərin nədir?

– Mənim altmış min adamım var, sənə də, Romaya da onların igidliyi məlumdur. Bütün İtaliyada sizin zənciriniz altında inləyən milyonlarca qul var. Onlar ara vermədən mənim legionlarımı gəlir, bundan sonra da gələcəklər. Budur, müharibə üç ildir davam edir, hələ bəlkə on il də davam edəcək. Bu müharibə Romani yandıran bir alovə çevrilə bilər. Mən yorulmuşam, amma gücdən düşməmişəm.

– Sən unudursan ki, Pompey, Sertoriyə qalib geldikdən sonra<sup>1</sup> öz legionları ilə Samniyadan bura gəlir; Mitridata qarşı vuruşan Lukullun da öz qoşunu ilə bu gün-sabah Brundiziye gəlməsini gözləyirlər.

Bu sözləri eşidəndə Spartakin rəngi qaçıdı, o ucadan dedi:

– Hətta Lukullu da! And olsun allahlara, Roma qladiatorlara böyük şərəf göstərir! Siz dövlətin bütün qoşunlarını qladiatorların üstünə göndərməyə məcbur olursunuz, amma onlarla sülh bağlamağı özünüzə əskiklik hesab edirsiniz?! – Bir az susduqdan sonra əlavə etdi:

– Əgər mən Lukullu unutmuşamsa, sən də bir şeyi yaddan çıxartırsan: Krassin, Pompeyin, Lukullun üç yüz min qoşunu mənə üstün gəlsə, onda bu gözəl işin şöhrətini, – əgər qladiatorlara qalib gəlmək üümümiyyətlə, şöhrətli bir iş hesab edilsə, – Lukullun, Pompeyin və Krassin arasında bölüşdürümkə lazımlı gələcəkdir.

Krass dodaqlarını çeynəyirdi, cünki frakiyalı onun ən yaralı yerinə toxunmuşdu. Krass özünü ələ alıb soruşdu:

– Sən nə kimi şərtlər təklif edirsin? Mən sənin şərtlərini bilmək istəyirəm.

– Ordumuz buraxılacaq, Roma senatı mənim bütün silah yoldaşlarına aman verəcəyini təntənəli surətdə vəd edəcək, onların hamısı, əvvəller qladiator olanlar da, olmayanlar da, ayrı-ayrı hissələrlə İtaliyanın qladiator məktəplerinə, sirklərinə göndərilecək. Mən də, müharibədən əvvəl rudiari olan mənim az-çox yoldaşlarım da, senturionlar da daxil olmaqla, bütün zabitlər rudiari hesab ediləcək.

– Bu şərtləri qəbul etməkdənəse, mən şöhrəti Lukulla, Pompeyə bölüşdürüyi üstün tuturam.

– Sülh bağlamaq istəsəydin, sənin şərtlərin necə olardı?

<sup>1</sup> Pompey İspaniyada Sertorinin üsyənini yatırıldıqdan sonra e.e. 71-ci ildə Qalliyadan Cənubi İtaliyaya qayıtmışdır.

– Sən və sənin seçdiyin yüz adam azad edilir, yerdə qalanlar silahlarını verib qeyd-şərtsiz təslim olur; onların taleyini senat həll edəcəkdir.

Spartak: – Belə... – deyərək sözə başlamaq istədi, lakin Krass yenə də sözünə davam etdi:

– Ya da, əgər yorulmusansa, onlardan uzaqlaş; sənə azadlıq, vətəndaşlıq verərlər; ordularımızdan birində kvestorluq rütbəsini alarsan. Sənin bu meharətli rəhbərliyin olmasa, qladiatorlar qoşunu tamam pozular, bir həftədən sonra da darmadağın edilər.

Spartakin üzündən sanki alov çıxdı. O, qaşlarını çataraq Krass tərəf iki addım irəlilədi, təhdidəcisi sıfətlə, lakin özünü saxlayaraq, açığından titrəyən səslə dedi:

– Qaçmaq... Xəyanət... Bundansa mən bütün yoldaşlarımla döyüş meydanında ölməyi üstün tutaram. – Qapiya sarı gedərək dedi: – Sağ ol, Mark Krass!

Astanada dayandı, Roma sərkərdəsindən soruşdu:

- İlk döyüsdə səni görəcəyəmmi?
- Görəcəksən.
- Mənimlə vuruşacaqsanmı?
- Vuruşacağam.
- Sağ ol, Krass.
- Sağ ol.

Spartak villanın meydançasına çıxbı atına mindi, yoldaşlarına da ardınca gəlməsini əmr edib, atını dördnala çapa-çapa ordugaha getdi.

Çatan kimi qladiatorların ordugahdan qalxmasını əmr etdi. Bradan çayını keçib Peteliyə yol aldı. Gecədən xeyli keçəndən sonra ora çatdı, ordugah qurub qaldı. Səhər açılanda kəşfiyyatçılar əsir alıqları bir nəfər Roma dekurionunu Spartakin yanına gətirdilər, dekurion bir dəstə atlı ilə Krassın yanına gedirmiş. Onu Brundizidən Lukull göndəribmiş; Lukullun qoşunu gəmilərlə limana gəlibmiş. Çapar da Lukullun tezliklə Brundizidən qladiatorlara hücum edəcəyini Krass xəbər verməyə gedirmiş.

Spartakin xilas olmaq üçün hər yerdən ümidi kəsildi. İndi bircə yol qalırdı: bu da Krassla vuruşmaq, ona qalib gəlmək idi. Qladiatorların taleyi ancaq bu vuruşmanın nəticəsindən asılı idi.

Spartak Petelidən getdi, Bradan çayının sahilinə qayıtdı. Axşam ora çatandan sonra, çayın sol sahilindən bir mil, sağ sahilindən də

səkkiz mil kənarda, dünən ordugah qurduğu yerdə ordugah saldı. Lakin Krass indi qoşununu oraya çəkib gətirmişdi. Krassın qoşunu buraya Spartakdan bir neçə saat əvvəl gəlmışdı.

Krass qoşununu gecə çayın sol sahilinə keçirdi, qladiatorlar ordugahından kənarda ordugah qurmağı əmr etdi.

Dan yeri ağaranda dörd Roma koqortası öz ordugahları ətrafdakı xəndəyi dərinləşdirməyə başlamışdı ki, məşədən dallarında odun ve çırrı getiren üç qladiator koqortası romalıların xəndək üstündə işlədiklərini gördü, odun və çırrı şələsini yerə atıb cəsərətlə romalıların üstüne cumdular. Çadırları yaxında olan Roma əsgərləri bu gözənlənməz hücum səsini, yoldaşlarının çığartısını eşidib düşmən üstünə atıldılar. Ordugahdakı qladiatorlar da silah səsini eşidib bənd üstünə qalxdılar, yoldaşlarının romalılarla vuruşduğunu görüb, yüyürə-yüyürə ordugahdan çıxdılar, qızığın vuruşma başlandı.

Spartak bu zaman Valeriyaya cavab yazdıığı papirusu bürmələyirdi. Bürmələnmiş papirusu mumla yapışdırıcı, Valeriyanın bağışladığı, həmişə də boynundan asdığı medalyonu muma basıb möhürlədi, çadırında duran, onun sərəncamını gözələyən üç çapardan birinə verib dedi:

– Bu məktubu sənə, sizin hamınıza inanıb tapşırıram, aparıb çox-çox istədiyiniz xanımınıza verərsiniz...

Məktubu alan qladiator Spartakin sözünü kəsti:

– Biz səni də elə istəyirik.

Frakiyalı dedi:

– Təşəkkür edirəm, əziz qardaşlarım, – sonra da əlavə etdi: – Dağların tənha ciğirləri ilə gedin, gecə də, gündüz də çox ehtiyatlı olun, bu məktubu aparıb ona verin. İşdir, bərindəz bədbəxtlik üz versə, onda məktubu o biriniz götürün, əlinizdən gələni edin ki, məktub mütləq onun özüne çatmış olsun. İndi gedin, allahlar sizə yar olsun!

Qladiatorlar Spartakin çadırından çıxdı. Frakiyalı onları qapıya qədər ötürdü, ayrılanla yenə dedi:

– Dekuman qapısından çıxacağınızı unutmayın.

Elə bu anda o, vuruşma hay-küyünü, silah səsini eşitdi, nə olduğunu tez bilmək istədi.

Krass da onun kimi elədi: o öz gücünü axırıncı dəfə olaraq düşmənə göstərməyi qət etmişdi. Sərkərdələrin ikisi də qoşunlarını döyüşə hazırlayırdı. Spartak legionlarını gözdən keçirib dedi:

— Qardaşlar! Bu vuruşma müharibənin taleyini həll edəcək. Lukull arxa tərəfimizdədir; o, Brundiziye qoşun çıxarmış, bizim üstümüzə gəlir. Pompey sağ cinahdan bizi qorxu altına almışdır; o, Samniyaya hərəkət edir. Krass qabağımızda durmuşdur. Bu gün biz gərək ya qalib gələk, ya ölək. Ya bu gün biz Krassın qoşununu məhv edib, sonra da Pompeyin legionlarını dağıdacağıq, ya da onlar üstün gələcək, romalılara dəfələrlə qalib gələn döyüşçülərimiz, biz hamımız bir qəhrəman kimi oləcəyik. Bizim işimiz müqəddəs, haqq işidir, bizim oləcəyimizlə o məhv olmayıcaq. Qalibiyət yolunda bizim qanımız hełə çox tökülcək, ancaq göstərilən fədakarlıqla, verilən qurbanlarla böyük ideyalar qalib gəlir. Şərəfli, mərd ölüm rəzalet içində yaşamaqdan, alçalmaqdan yaxşıdır. Biz ölməklə, al qanımıza boyanmış azadlıq və bərabərlik bayrağını, intiqam və qalibiyət ırsını gələcək nəsillərə yadigar qoyub gedirik. Qardaşlar, bir addım da geri çəkilməyək! Ya qalibiyət, ya ölüm!

Spartak belə dedi. Bu zaman onun gözəl qara Numidiya atını getirdilər; atın dərisi cilalanmış qara ağaç kimi parıldayırdı. Spartak bir ildən çox idi ki, bu ata minirdi, onu çox isteyirdi. O, qılıncını sıyırıldı, atın döşünə soxub ucadan dedi:

— Bu gün mənə at lazım deyil: qalib gəlsək düşmənin atlarından hansını istəsəm, götürə bilərəm, məğlub olsam, o daha nə bu gün, nə də heç vaxt mənə lazım olmayıcaq.

Spartakin sözü və hərəketi qələbiyətlərə göstərdi ki, bu vuruşma son və qəti vuruşma olacaq. Onlar gur səslə çıığır-çıığır öz rəhbərlərini alqışladılar, ondan hücum əmri verməsini xahiş etdilər.

Spartakin komandası ilə şeypurlar, buksinlər çalınaraq hücum əmri verildi.

Yağan yağınlardan, əriyən qardan əmələ gələn sel dağlardan gurultu ilə axaraq, qabağına çıxan hər şeyi öz burulğanı içində sürükləyərək, yixib dağıdan kimi, qələbiyətlər da təsvirəgəlməz bir qəzəblə romalıların üstünə atıldı, onlarla əlbəyaxa vuruşmağa başladı.

Krassın legionları bu dəhşətli hücumun qabağında sarsıldı, qasırğa kimi onları bürüyən şiddətli zərbələr qarşısında geri çəkilməyə məcbur oldular.

Spartak ön xətdə, döyüşün mərkəzində vuruşur, igidlilik və mərdlik möcüzələri göstərir; hər qılınc zərbəsindən düşmən yerə səri-

lirdi. O, düşmən legionlarının sarsıldığıni görüb əmr etdi ki, üçüncü legionun şeypurçuları Mamiliyə şərti işarə versinlər, — Spartak özü də üçüncü legionda idi: bununla Mamilinin düşmən qoşunun sol ya sağ cinahına hücum etməsi əmri verildi.

Mamilili səkkiz min atlısı ilə piyada qoşunun arxasında durmuşdu, şeypur səsini eşidən kimi atları dördnala çaparaq qələbiyətlərin sol cinahından burulub, iki stadi dən çox qabağa çıxdı, hissələrini açıb sağa döndü, var gücü ilə atları düşmən üstünə çapdı: o isteyirdi ki, romalılara cinahdan zərbə endirsin.

Krass sıraları sarsılmış legionlara ürek verir, döyüşü diqqətlə izləyirdi. Kvintə əmr etdi ki, düşmən atlalarının qabağına çıxsın. Özü isə on beş min atlidan on minini çox sürətlə döyüşə hazır etdi, belə ki, Mamilili Krassın sağ cinahına qəfildən hücum etmək istərkən, bir-dən özü düşmən atlalarına rast gəldi, onlarla qanlı döyüşə girişməyə məcbur oldu.

Mummi də bu zaman dörd legionunu qələbiyətlərin sağ cinahına aparıb şiddətli hücumu keçdi. Qranik buna cavab olaraq, ehtiyatda saxlanılan iki son legionu dərhal qabağa çıxarıb romalıların üstünə atıldı.

Roma qoşunu doxsan mindən, qələbiyətlərin ordusu isə əlli mindən ibarət idi: sayca üstünlük vuruşmanın gedisiñə təsir etməyə bilməzdii. Roma legionları qələbiyətlərin şiddətli təzyiqi qarşısında dayana bilməyib nizamsız halda geri çəkilərkən, Krass ehtiyatda olan son legionlarını döyüşə gətirdi, pozulmuş hissələrin vuruşma meydanından çıxmاسını əmr etdi. Onlar on beş dəqiqənin içində sağa və sola geri çəkilib yeni koqortalara yol verdilər: bunlara Krass özü, bir də tribun Mamerk başçılıq edirdi. Onlar tələsə-tələsə Spartakin və onun qələbiyətlərinin üstünə cumdular, — geri çəkilməkdə olan romalıları təqib edərkən qələbiyətlərin sıraları bir qədər pozulmuşdu.

Mərkəz hissədə vuruşma daha da şiddətləndi və amansız oldu. Yerdə qalan beş min Roma atlısı bu zaman Mamilinin sağ cinahında sıralanıb, Mamilinin sol cinahından irəliləyərək, şücaətlə vuruşan qələbiyətlər atlalarının arxasına keçmək istədi.

Az vaxtda qələbiyətlər atlalarının sağ cinahı sarsıldı. Qranik nə qədər təcrübəli, bacarıqlı olsa da, heç təsəvvürə sığmayan mərdlik və igidlilik göstərse də, Mummi qələbiyətlərin arxasına keçə bildi.

İndi qladiatorlar xişas olmaq ümidiñdə deyildi, qalib gəlmək xəyalı daha onları ruhlandırmırıldı, indi onlar üçün ancaq bir şey qalırdı: ölsələr də, bu ölüm qoy düşmənə baha otursun; canları boğazlarına yiğilmiş bu adamları indi ancaq intiqam hissi və qətiyyət idarə edirdi.

Bu daha vuruşma deyil, qanlı qırğındı. Qladiatorlar hər tərəfdən əhatə olunsa da, döyüş üç saat davam etdi.

Qladiatorlar sağ və sol cinahlarla geri çekilir, romalılar onları mühasirəye alaraq teqib edirdi, yalnız mərkəz müqavimət göstərirdi: burada Spartak, bir az kənarda Artoriks bir qəhrəman kimi vuruşurdu.

Qranik düşmənin üstün geldiyini görüb, döyüşün lap qızığın yerinə atıldı, bir tribun, iki dekan, səkkiz ya on da əsgər öldürdü, lakin iyirmi qılıncla yaralanmış halda, qanı axa-axa, bir qəhrəman kimi öldü, o ömrü boyu qəhrəman kimi də yaşamışdı. Doqquzuncu legionun başçısı, makedoniyalı Erosten də onun kimi şücaetlə həlak oldu.

Öz legionuna başçılıq edən qəşəng, cavan Teulopik də igidliklə vuruşa-vuruşa döyüşün mərkəz hissəsində öldü.

Darmadağın edilmiş atlalar hissəsinin döyüşçüləri igid komandırları Mamilinin on ox zərbəsi ilə yerə sərildiyini gördülər.

Axşam oldu. Vuruşma yenə də davam edirdi. Yorulub əldən düşmüş, yaralanmış, qanları axan qladiatorlar yenə də müqavimət göstərirdi, lakin indi onlar igid, mərd insan kimi deyil, yırtıcı heyvan kimi vuruşurdu.

Spartak bir addım da geri çəkiñmirdi; o, ətrafinı bürüyən min döyüşü ilə qabağa yeriñib, bir qılınc kimi, altıncı Roma legionunun içərisinə girmişdi. Roalıların bu legionu mühəribəldən çıxmış təcrübəli, igid legionerlərdən ibarət olsa da, Spartakın hücumu qabağında dayana bilmədi. Krassı köməyə çağırıldı, – Krass Spartak olan yerdən bir az kənarda vuruşurdu.

Tribun Mamerk Spartakın üstünə curndu, onun ardınca Marinin və Sullanın çoxlu igid, təcrübəli legionerləri gəlirdi, lakin elə o saat ölürdülər. Spartakın qarşısına çıxməq mümkün deyildi: onun qılıncı ildirim sürəti ilə düşməni yere sərirdi, bir neçə dəqiqədə o iki tseñturion, səkkiz ya on dekan öldürdü, – onlar öz əsgərlərinə düşməni necə dəf etməyi göstərmək istəyirdilər, lakin öz ölümlərindən başqa ayrı bir şey göstərə bilmədilər.

Spartakla yan-yana on birinci legionun başçısı, numidiyalı Visbald vuruşurdu, o fövqəladə şücaet, igidlik göstərirdi. Bu iki şanlı, əzəmətli insanın ətrafında yüzlərlə romalının meyiti üst-üstə tökülb qalmışdı.

Döyüş meydani üstünə çökən qaranlıq get-gedə artırdı. Romalılar qalib gəldiklərini düşünsələr də, vuruşmanı davam etdirməyə məcbur idilər. Çox keçmədi, ay çıxdı, işığı ilə bu qırğının dehşətli mənzərəsini işıqlandırdı.

Otuz mindən çox qladiator ölmüşdü; bu geniş çöldə onlarla yan-yana on səkkiz min romalının meyiti yerə sərilmışdı. Vuruşma qurtardı. Səkkiz saatlıq döyüşdən sonra, sağ qalan on beş-on altı min qladiator hissə-hissə manipula şəklində ya başlı-başına, dağınqalda yaxında olan dağlara, təpələrə çəkilib gedirdi.

Ancaq birçə yerdə şiddetli vuruşma gedirdi, burada hələ qan tökməkdən yorulmamışdır. Vuruşma döyüş meydanının mərkəzində idi. Spartakı əhatə edən min döyüşü, rəhbərlərinə baxaraq elə şücatlı vuruşurdu ki, elə bil onların qüvvəsi heç tükənməyəcəkdi.

Spartak tövşüyən səsle arabir çığırırdı:

– Krass, haradasan? Mənimlə tek-təkinə vuruşmağa söz vermişdin!.. Bəs indi haradasan, Krass!

Hələ iki saat bundan əvvəl Spartak Mirtsanı döyüş meydanından aparmağı əmr etmişdi: Mirtsa dərdli-dərdli ağlayırdı, getmək istəmirdi, onu güclə aparmışdır.

Spartak ölcəyini bilirdi, lakin bacısının ölümünü görmək onun üçün ağır olardı, həm də istəmirdi, bacısı onun ölümünü görsün.

Bir saat da keçdi. Spartakın üstünə yağış kimi yağan mizraqdan qalxanı deşik-deşik olmuşdu. Spartakla yan-yana vuruşan axırıncı dostları da – Visbaldla Artoriks onun gözleri önünde həlak oldu: Artoriksın bədənində sağ yer qalmamışdı, sinəsinə ox sancılmışdı, lakin o yenə də vuruşurdu: yerə yixilanda təsvirəgelməz bir mehribanlıqla çığırıb öz dostuna dedi:

– Spartak! Elisi... səni görərəm... onların...

Spartak tekbaşına yeddi-səkkiz yüz romalı ilə vuruşurdu; düşmən onu hər tərəfdən bürümüşdü; o hər yerində yaralanmışdı, bir-biri üstə sərilmış yüzlərlə meyitin arasında durmuşdu. Gözləri

parıldayırdı, nərəsi göy gurultusunu xatırladırıdı, hamını dəhşətə salırdı, ildirim sürəti qılınc çalır, cəsarət edib üstüne gələn düşməni bir zərbə ilə yerə sərirdi. On iki addimdan atılan nizə sol ombasını bərk yaraladı, sol dizi üstə yerə çökdü, lakin qalxanını düşmənin qabağına tutaraq yenə qılınc çalır, aslan kimi nərə çəkərək, fövqəladə bir igidliklə düşməni qırıb tökürdü: o, əzəmetli qəlb, pəhləvan bədəni ilə, kentavrularla<sup>1</sup> əhatə olunmuş Herkulesə oxşayırıdı. Nəhayət, on addimdan atılan yeddi-səkkiz nizə kürəyinə sancıldı, Spartak arxası üstə yerə yığıldı, o ancaq birçə kəlmə deyə bildi: "Va...le...riya...". Spartakın vurulduğunu görən romalılar heyret içində dinməz-söyləməz başına yığışdırılar. Spartak bu mübarizənin ilk dəqiqəsindən son dəqiqəsinə kimi qəhrəman kimi vuruşmuş, qəhrəman kimi də olmuşdü.

Bu fövqəladə insanın həyatı belə tamama yetdi. Onun şəxsiyyətində yüksək mənəvi keyfiyyətlər, böyük əql, xariqülədə igidlik, yenilməz mərdlik, dərin zəka təcəssüm edirdi; ən məşhur sərkərdələrdən biri olması üçün ona bu keyfiyyətlər lazımdı, – elə sərkərdə ki, tarix onun gördüyü işləri gələcək nəsillərə söyləyə bilərdi.

İki saatdan sonra romalılar öz ordugahına getdi. Qəmgın ay işığı düşən vuruşma meydənına dəhşətli sükut çökmüşdü; bu sükutu ancaq meyitlər arasında yixilib qalan yaralıların və can verənlərin iniltisi pozurdu.

İnsan cəsidi ilə dolu olan ölüm çölündə kölgə kimi bir şey göründü: meyitlərin arası ilə o güclə yeriyirdi.

O yavaş-yavaş, ehtiyatla irəliləyir, ən uzun, ən amansız döyüş olan yerə gedirdi.

Kölgənin üstüne ay işığı düşəndə, o sanki qığılçımlar saçaraq parıldadı: bu kölgə döyüşü imiş, ay işığında parıldayan da onun dəbilqəsi, dəmir geyimi imiş.

Yəqin o bir qələbiator, ya romalı idi, alicənablıq niyyəti ilə belə vaxtda bu dəhşətli çölə gəlmışdı.

Meyitlər arasında o çox gəzib dolandı, axırdı ən çox meyit tökülen yere gəldi: Spartak da burada həlak olmuşdu. Döyüşü kiçik-

<sup>1</sup> Kentavrular ya sentavrular – yunan mifologiyasına görə, Fessaliyada və Yunanistanın başqa yerlərində yaşayan bir xalq; onlar yarı adam, yarı at şəklində təsvir edilərmiş.

boylu bir adamdı, lakin qəşəng biçimli bədəni vardı. Başını əyib cəsədlərə bir-bir baxdı, axırdı qələbiatorlar rəhbərini meyitini tapıb, qabağında diz çökdü; onun sarışın saçlı başını çətinliklə qaldırıb, Roma senturionlarından birinin meyitinə söykədi, – Spartak onu öz qılıncı ilə öldürmüdü.

Ay işığı Spartakın ölüm solğunluğu çökmüş üzünə düşdü: onun üzü sağlığında olduğu kimi gözəldi: balacaboylu əsgərin gözlərindən odlu yaş axırdı, o hönkür-hönkür ağlayır, dodaqlarını Spartakın cansız üzünə qoyub, onu mehriban, şəfqətli bir qəlb ile öpürdü.

Yəqin ki, oxucular bu döyüşünün kim olduğunu duymuşdular: Mirtsa idi. Qələbiatorlar tamamilə darmadağın ediləndən sonra, diri qalanlar ölməyin mənasız olduğunu görüb canlarının hayına düşərək, qaçmağa başladılar; Mirtsa da Spartakın tapşırıldığı adamların yanından yavaşça uzaqlaşa bildi, döyüş yerinə gəldi. O nə Spartakı, nə də Artoriksi diri görmək ümidiñə deyildi, ancaq əmin idi ki, heç olmazsa onların cansız bədənini tapar, onun üçün əziz olan bu adamların meyiti ilə vidalaşar.

Mirtsa Spartakın üzünü əlleri ilə şəfqətlə oxşaya-oxşaya, öpə-öpə, ağlamaqdan zəif səslə ucadan deyirdi:

– Ah, Spartak!.. Qardaşım!.. Səni nə halda görüram!.. Bu nə müsibətdir!.. Sənin gözəl bədənini gör onlar nə kökə salmışlar!.. Gör nə qədər yaran var... qan var!..

Mirtsa susdu. Birdən ontun qulağına inilti səsi geldi, – dəhşətli sükut içində arabir eşitdiyi iniltilərdən bu daha aydın eşidilirdi.

– Yoxsa, bir daha sənin gözlerini görməyəcəyəm, – o gözər mənə necə mehribanlıqla baxırdı! Sevimli qardaşım, mən bir daha sənin o xoş təbəssümünü görməyəcəyəmmi, – o təbəssümlər sənin nəcib üzünə necə şəfqət, xeyirxahlıq işığı saçardı! Sənin o aydın, gur səsini, göstərdiyim kiçik qayğılar üçün etdiyin təşəkkürleri, mənim üçün əziz olan və şirin sözlərini bir daha eşitməyəcəyəmmi?! Ah, qardaşım... ah qardaşım... mən bir daha bunları görməyəcəyəm, eşitməyəcəyəm!.. Ah, Spartak, mənim sevimli qardaşım!

Ürekparçalayan hönkürtü yenə Mitrsanın sözünü kəsdi, o hələ də qardaşının cəsədini qucaqlayıb bağrına basmışdı.

Bu anda Mirtsanın qulağına yenə inilti səsi gəldi: bu bəlkə də, bayaqından zəif idi, lakin ondan uzun sürdü.

Mirtsa tərpənmirdi, yenə də Spartakın üzündən öpürdü.

Inilti üçüncü dəfə eşidildi; inildəyən adam nəsə dedi.

Qız dikəlib diqqətlə qulaq asdı: kim isə çətinliklə yavaş-yavaş onun adını söylədi.

Mirtsa cəld ayağa qalxdı; bütün bədəni gizildədi, alnında soyuq tərədamçıları göründü, gözləri dəhşətdən bərəldi, o adamın kim olduğunu bilməsə də, bərkdən soruşdu, sanki onun səsini burada eşidən olardı:

– Allahlar xatirinə deyin!.. Bu kimdir!.. Kimdir məni çağırı?..

– Cavab almadı.

Mirtsa nəfəsini qısdı, baxışları donub qaldı, sanki o, daşa döndü.

Can verən adam bu dəfə aydın dedi:

– Mirtsa!.. Mənim əzizim, Mirtsa!..

Qız sevinib ucadan dedi:

– Ah! Bu nədir? Yoxsa sənsən, Artoriks?

Mirtsa meyitlərin üstündən atıla-atıla ses gelən tərəfə yüyürdü: Artoriks orada öz qanı içində yixilib qalmışdı. Onun bənizi solmuşdu, üzü soyuqdu, ölüm yuxusu ilə yumulan göz qapaqlarını arabir yavaş-yavaş açırdı.

Mirtsa qabağında diz çöküb, üzünü öpə-öpə çığırırdı:

– Ah... sən sağsan... mənim sevgilim, pərəstişkarım, Artoriks!.. Bəlkə səni xilas edə bildim... Səni nəfəsimlə isidərəm... yaralarını bağlaram... qoxusuz bir yerə apararam...

Can verən Artoriks alovlu dodaqların, busələrin təsirindən ayıldı, gözlərini azca açıb, zəif səslə dedi:

– Deməli... biz bir-birimizə qovuşmuşuq?.. Belə... tez? Deməli, biz indi elisidəyik, mənim əzizim Mirtsa? Bəs niyə... elisidə... belə soyuqdur?..

Qız odlu məhəbbət coşqunluğu içinde Artoriksi nəvazişlə oxşayaraq ucadan dedi:

– Yox, yox, biz elisidə deyilik... Yanındaki mənəm, mənəm, sənin sevgilin Mirtsadır... sən sağsan... sən yaşayacaqsan... bunu mən isteyirəm, isteyirəm ki, sən sağ qalasan... sənin həyatın mənə lazımdır... elə deyilmə, sən sağ qalacaqsan, mənim sevgilim?!

Qall bu gözəl xəyalın çəkilib getməsindən qorxaraq gözlərini yumdu; lakin qızın odlu busələri onu dalğınlıqdan ayltdı; Artoriks bir anlıq həyat odu parıldayan gözlərini açdı, zəifləyən qolları ilə Mirtsanın boynunu qucaqlayıb piçildədi:

– Deməli... doğrudur?.. Mən hələ sağlam... ölməmişdən əvvəl... sənin gözəl busələrinin... nəsəsini duymaq... mənim qismətimdə imiş?

– Hə, hə, sənin, sənin qismətində imiş, mənim Artoriksim... ancaq sən ölməməlisən... mən bütün qəlbimlə səninəm... səninəm...

– Ah, mən xoşbəxt olurəm!.. Gez... mənim yalvarışlarımı eșitdi...

Artoriksın səsi get-gedə boğuq gəlirdi, zəifləyirdi; özünü gücə salması, sevinc həyəcanı onu tamam üzmüşdü.

O qızı öpərək ucadan dedi:

– Mirtsa!.. Mən... olurəm...

Qız öz dodaqları ilə Artoriksın dodaqlarının titrədiyini hiss etdi, onun xırıldaya-xırıldaya ağır nəfəs aldığıni görüb bildi ki, sevgilisi olur, astadan dedi:

– Ölmə... məni gözlə... bir yerdə olərik, bir yerdə də elisiyə gedərik!..

Mirtsa Artoriksın belindən qılıncını sıyırırdı, tərəddüd etmədən, qəti hərəkətlə onu yuxu damarına soxdu, qan fışıldayıb havaya sovruldu.

Mirtsa sevdiyi oğlanı bərk-bərk qucaqlayıb bağrına basdı, astadan dedi:

– Mən də səninlə olurəm; səninlə bir yerdə xoşbəxt insanların yurduna gedərik.

Can verən Artoriks güclə eşidilən səslə dedi:

– Sən... nə elədin?..

– Mən də sənin taleyinə düşəni elədim... mənim sevgilim...

Mirtsa indi güclə danışındı; qılınc onun həyat üçün ən mühüm olan şah damarını kəşmişdi. Qız Artoriksi daha bərk bağrına basıb dodaqlarını onun dodaqlarına qoydu, arzusunda olduqları busə içinde hər ikisinin həyatı söndü.

Elə bu zaman iki qladiator döyüş meydani ilə ehtiyatla yeriyərək, Spartakın yixilib qaldığı yerə gəldi. Onun cəsədini götürüb, enli, qara, yun örtüyü büründülər. Qladiatorlardan biri meyitin ayaqlarından,

biri başından tutub, onu xeyli zəhmətlə vuruşma meydanından çıxartdilar. İki mildən çox gedəndən sonra gəlib yola çatdilar. Orada iki öküz qoşulmuş bir araba dayanmışdı, arabanın da yanında qoca bir kəndlə vardi.

Spartakın cəsədini bu kəndlə arabasına qoydular; arabanın yanında çoxlu dən torbaları vardi, bunları meyitin üstünə yiğib, onu tamam gizlətdilər.

Sonra araba yola düşdü, əsgərlər də onun ardınca getdi.

Bunlar Valerianın Tuskuldakı villasının müdürü Libedinin əkiz oğlanları – Atsili ilə Akvili idi. Yəqin ki, onlar həlak olmuş rəhbərlərinin cəsədini qalib gəlmış məğrur romalıların həyasızcasına təh-qirindən xilas etmək üçün onu sevən qadının villasına aparırdılar.

## NƏTİCƏ

Bradan ətrafindakı vuruşmadan iki həftə sonra qladiotorlarla müharibə qurtardı. Qırğından salamat qalan bir neçə min üşyançı dağlara qaçıdı. Lakin qaçanların başçısı, həm də aralarında əlaqə olmadığından, bir də ki Krass və hərbi əməliyyat yerinə gəlib çatan Pompey tərəfindən aramsız təqib edildiklərindən, bir neçə gündə onlar da tələf oldu. Əsir düşənlərin sayı yeddi minden çox deyildi. Əsirlərin hamısını, Kapuyadan tutmuş Romaya kimi, Appi yolunun kənarında boğazdan asıldılar.

Bradan vuruşmasında ölmüş Roma əsgərlərini dəfn edəndə Spartakın meyitini nə qədər axtardılsa, tapa bilmədilər. Bu barədə müxtəlif, bəzən də qəribə mülahizələr söyləndi, lakin bunlar həqiqətdən çox-çox uzaq idi.

Təxminən dörd il davam edən bu müharibə, belə qurtardı.

Qladiotorlar azad olmağa layiq, həm də böyük işlər görməyə qabil insan olduqlarını bu müharibədə öz şücaətləri ilə sübut etdilər. Spartak da sübut etdi ki, o, dünyanın tanıldığı ən cəsarətli, ən böyük şöhrətə layiq sərkərdələrindən biridir.

Qladiotorların uğrunda mübarizə etdikləri iş həm müqəddəs, həm də insanları bu vaxta qədər ruhlandıran ən ədalətli bir iş idi. O vaxtlar və sonralar da, bu iş uğrunda çox qanlar töküldü; bizim də dövrümüzdə az qan tökülməmişdi. Lakin bu mübarizədə ancaq qısa müddətli və çox az müvəffəqiyyətlər əldə edildi, o birçə dəfə də olsa tam qalibiyətlə nəticələnmədi.

Romanın zülmkar, müstəbid hakimiyyəti yıxıldı, onu minlərlə vəhşi, zülmkar hakimiyyətlər, orta əsrlərin zülməti əvəz etdi. Feodalizm və katolik məzhəbi məzlam xalqları aldadaraq, onları daha möhkəm zəncirlədi. Ancaq insan zəkasının yenilmədən yavaş-yavaş irəliləməsi, elmin, dəniz mədd-cəzri kimi dayanmadan herəkət etməsi nəticəsində, əsrlər boyu davam edən qanlı vuruşmalardan sonra, 1793-cü ildə Fransa inqilabı yarana bildi. Bu inqilab nəhayət, – qanunvericiliklə olsa da, – vətəndaş və insan hüquqlarını bərpa etdi, mücərrəd prinsip əsasında olsa da, hər halda inkar edilməyən,

bundan sonra da inkar edilməyəcək surətdə, yer üzündə bütün insanlar üçün hüquq bərabərliyini qəbul etdi. Dövlətlə vətəndaşlar arasındakı əlaqləri nizama salan, bir də ki, hər adamın həm başqası, həm də özü qarşısında hüquq və vəzifələrini müəyyən edən qanunları mükəmməl hesab etmək olmaz: son zamanda cəmiyyəti sarsıdan dəhşətli çəvrilişləri düşünün; üzdən sakit görünən dünyanın arabir sükutunu pozan, o əzaqdan gələn qarmaqarış uğultuya qulaq asın: bu, gələcəkdə daha şiddetli tufanların olacağını xəbər verən qorxunc göy gurultusunun səsidir.

İndi biz bu əsəri qurtaraq, oxucularımızı nəql etdiyimiz hadisənin iki qəhrəmanı ilə görüşəcəyi yerə gətirək; əminik ki, oxucularımız bu qəhrəmanları sevmişdir, buna görə bu adamlar haqqında bəzi şeyləri bilmek onlar üçün maraqsız olmayıcaqdır.

Bradan ətrafında qladiatorların darmadağın edilməsindən üç həftə keçirdi. Bir-birinə nifret edən və həsəd aparan Krassla Pompey öz qoşunu ilə Romaya yaxınlaşdırıldı. Onlardan hər biri bu üsyən yanğıını söndürmək xidmətini ancaq öz ayağına yazdıığı üçün konsul seçilməsini tələb edirdi. Bu zaman gözəl Valeriya Tuskuldakı villasında, öz otağında, boz yas stolasına bürünüb balaca bir skamyada oturmuşdu.

Messalanın qızı çox solğundu. Bu yaxında başına gələn müsibətin izləri hələ də üzündə görünürdü; gözləri ağlamaqdan sışmişdi, göz qapaqları qızarmışdı; yumşaq, gur, qarğı qanadı kimi qara saçlı gözəl çıyılınə tökülmüşdü; bütün simasında həzin bir kədərin, söz ilə deyilməsi mümkün olmayan bir dərdin, ürəkparçalayan böyük bir ümidsizliyin ifadəsi vardı.

O, azca əyilmiş başını sol əlinin ovcuna qoyub, sağ qolu ilə balaca masaya dirsəklənmişdi, Spartakdan aldığı məktubu sağ əlində bərk tutmuşdu, qara gözlərini urnaya dikmişdi. Ağır müsibət içində boğulan bu gözəl qadını Niobeyaya<sup>1</sup> bənzətmək olardı. O sanki deyirdi: "Bir baxın, dünyada mənim dərdim kimi bir dərd varmı?".

Sevimli, sarışın saçlı Postumiya masanın qabağında skamyada durmuşdu, o da yas paltarında idi. Onun simasında təbii gözəllik, uşaq

<sup>1</sup> Niobeya və ya Nioba – Yunan əfsanəsinə görə, məlike Niobeya Latona adlı ilahəyə – qisir deməklə onu təhqir edir, çünkü Latonanın ancaq iki uşağı, Niobeyanın yeddi gözol qızı, yeddi də oğlu varmış. Bu təhqir üstündə Latonanın uşaqları – Apollonla Artemida Niobeyanın gözü qabağında onun bütün uşaqlarını oxlayıb öldürür, Niobeya bu müsibətdən daşa dönür.

füsunkarlığı və incəliyi vardı. Postumiya zərif əllerini dəfn urnasına həkk olunmuş şəkillərin, yarpaqların, naxışların üstünə çekiirdi. Arabir də iri, qara, ağıllı gözləri ilə qəmgin anasına baxır, sanki onun bayaqdan bəri susmasından darılırdı.

Valeriya birdən diksindi, sağ əlində tutduğu məktubu gözlerinin qabağına gətirib, yenə oxumağa başladı.

Məktubda bu sözlər yazılmışdı:

*"Spartak füsunkar Valeriya Messalaya  
salam göndərir və xoşbəxt olmasına arzu edir."*

Mənim füsunkar Valeriyam, səni sevdiyim üçün Mark Krassla görüşdüm, dedim ki, silahı yerə qoyuram. Sənə və bizim əzizimiz Postumiyaya bəslədiyim məhəbbət xatirinə mən hər şeyə razi olardım. Lakin Siciliya pretoru mənə veriləcək həyatın və azadlığın əvəzində məndən xəyanət tələb etdi.

Mən sənə qarşı nankor, qızıma qarşı rəhmsiz olmayı, qardaşlarımı xəyanət etməkdən, adımlın əbədi rüsvayçılıqla ləkələnməsindən üstün tutdum.

Bu məktubu alanda mən yəqin ki, daha sağ olmayıacağam; qarşıda böyük və qəti vuruşma durur; bu vuruşmada mən həyatımı şərəflə sona yetirəcəyəm.

Ə davətli taleyin hökmü belədir. Ey mənim füsunkar Valeriyam, bu qədər ki, səni dərdlərə saldım, bunun üçün, ölməzdən evvel, səndən üzr istəmək ehtiyacını duyuram. Məni əfv et, ömrünü şən keçir. Ölərkən sənin yüksək, mərd qəlbinə, nəcib, sevən ruhuna xeyir-dua verirəm.

Möhkəm ol, yaşa; mənə olan məhəbbətin xatirinə, o məsum körpənin xatirinə yaşa, – ölen adamın son arzusu, son xahişi budur.

Göz yaşından boğazım qəhərlənir, nəfəsim tutulur, yalnız bir fikir mənə təsəlli verir: o da daha yaxşı bir dünyada səni, sənin ölməz ruhunu qucaqlayıb bağrıma basmaq ümidiidir. Mənim son busəmi qəbul et, sənin Spartakının son fikri, qəlbinin son çırpıntısı sənə doğru can atır".

Valeriya məktubu oxuduqdan sonra dodaqlarına aparıb, hönkür-hönkür ağladı.

Postumiya qəmgin halda soruşdu:

– Ana, niyə belə ağlayırsan?

Valeriya qızının sarışın, qıvrım saçlı başını sığallaya-sığallaya, hönkürtüdən qırılan səslə, həyəcanla dedi:

– Mənim yazıq balam! – Sonra söz ilə ifadə olunmayan böyük bir şəfqətlə ona baxaraq əlavə etdi: – Heç! Mənə heç bir şey olmayıb! Fikir eləmə, mənim balam!

Valeriya qızı yanına çəkdi, göz yaşı töke-töke onun alınından döñə-döñə öpdü.

Postumiya məzəmmətlə anasına dedi:

– Sənə ki bir şey olmayıb, bəs niyə ağlayırsan? Mən ağlayanda deyirsən ki, yaxşı qız deyilsən. İndi də, ana, sən yaxşı deyilsən!

Zavallı qadın qızını daha artıq oxşaya-oxşaya, öpə-öpə həyəcanla dedi:

– Ah, elə demə, elə demə! Ah! Heç bilirsən, bu sözünlə məni necə incidirsən, qızım?

– Sən də ağlayanda məni incidirsən!

– Mənim əziz balam, bu gündən mənim yeganə, təmiz sevgim, qızım, gör mən səni necə isteyirəm, amma sən mənimlə necə sərt danışırsan!

Bədbəxt qadın bu sözdən sonra yenə məktubu öpüb sinəsinə qoydu; əllərini uzadıb Postumiyanı götürdü, dizləri üstə qoydu; ağla-mamağa çalışaraq, qızını öpə-öpə, saçını sığallaya-sığallaya dedi:

– Mənim körpə balam, sən doğru deyirsən, mən yaxşı deyildim... bundan sonra yaxşı olacağam. Ancaq sənin fikrini çəkəcəyəm, səni çox isteyəcəyəm, mənim qızım, lap çox. Sən də ananı isteyəcək-senmi?

– Hə, hə, həmişə, həmişə isteyəcəyəm, lap çox isteyəcəyəm!

Postumiya başını qaldırdı, xirdaca qolları ilə anasının boynunu qucaqlayıb, bərk-bərk öpdü. Sonra yenə kiçicik əlləri ilə urnalı sığallamağa başladı.

Otağa sakitlik çökdü.

Birdən Postumiya anasından soruşdu:

– De görüm, ana, bunun içində nə var?

Valeriyanın gözləri yaşla doldu, başını dərdli-dərdli qaldırb həyəcanla dedi:

– Ah, zavallı, tifil balam!..

Azca sonra, göz yaşını güclə saxlayaraq, titrək səslə əlavə etdi:

– Yazıq qızım, bu qabdakı atanın külədür!

Yenə də hönkür-hönkür ağladı.

## MÜNDƏRİCAT

Ön söz.....	4
<i>I fəsil</i> Sullanın səxaveti .....	13
<i>II fəsil</i> Spartak meydanda .....	33
<i>III fəsil</i> Lubitina Venerası yeməkxanası .....	57
<i>IV fəsil</i> Spartak azad olduqdan sonra nə etdi? .....	80
<i>V fəsil</i> Katilinanın yemək otağı və Valeriyanın konklavi .....	102
<i>VI fəsil</i> Təhdidlər, qiyamlar, təhlükələr .....	122
<i>VII fəsil</i> Ölüm Demofillə Metrobini qabaqlayır .....	150
<i>VIII fəsil</i> Sullanın ölümünün nəticələri .....	171
<i>IX fəsil</i> Bir əyyaş özünü respublikanın xilaskarı hesab edir .....	203
<i>X fəsil</i> Üsyən .....	233
<i>XI fəsil</i> Kapuyadan Vezuviyə .....	263
<i>XII fəsil</i> Spartak uzaqqorənliyi və məhərəti sayesində yoldaşlarının sayını altı yüzdən on minə çatdırır .....	280
<i>XIII fəsil</i> Kazilin vuruşmasından Akvin vuruşmasına qədər .....	302

*XIV fəsil*

Bir çox müxtəlif hissələr içərisində Liktor Simplitsianının  
lovğalığı üstün gelir..... 325

*XV fəsil*

Spartak başqa bir pretorun da qoşununu darmadağın edir  
və böyük ehtirasa üstün gelir..... 366

*XVI fəsil*

Aslan qızın ayaqlarına düşür. Cəzalandırılmış elçi..... 389

*XVII fəsil*

Artoiks oyunbazlıq edir ..... 412

*XVIII fəsil*

Konsullar müharibədə. Kamerin ətrafında vuruşma.  
Enomayın ölümü ..... 441

*XIX fəsil*

Mutin ətrafında vuruşma. Qiyam. Mark Krass işə  
başlamışdır ..... 468

*XX fəsil*

Qarqan dağı ətrafında vuruşmadan Kriksin dəfninə qədər ..... 493

*XXI fəsil*

Spartak lukaniyalılar arasında. Tor quran özü tora düşdü ..... 519

*XXII fəsil*

Son vuruşmalar. Bradan cəbhəsinin yarılması. Ölüm ..... 546

*Nəticə* ..... 577

Buraxılışa məsul:

*Əziz Güləliyev*

Texniki redaktor:

*Rövşən Ağayev*

Tərtibatçı-rəssam:

*Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi:

*Aslan Almasov*

Korrektorlar:

*İdris Kərimov*

*İlyas Aydınov*

Yığılmağa verilmişdir 21.07.2006. Çapa imzalanmışdır 07.09.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 36,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 141.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.